

---

# **HEYDƏR ƏLİYEV və**

## **MƏTFUAT**

---

*müsahibələr \* bəyanatlar*

*müraciətlər \* çıxışlar*

*təbriklər*

---



**HEYDƏR ƏLİYEV  
və  
MƏTBUAT**

---

---

# HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT

*müsahibələr*

*bəyanatlar*

*müraciətlər*

*çıxışlar*

Oktöber

# HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT

*dörd cilddə*

*dördüncü cild*

*noyabr, 2002 – mart, 2003*

M.F.Azundov adına  
Azərbaycan Milli  
Kitabxanası



**NURLAR**  
Nəşriyyat-Poliqrafiya Mərkəzi  
BAKİ - 2003



**NURLAR**  
Nəşriyyat-Poliqrafiya Mərkəzi  
BAKİ - 2003

Redaktoru və ön sözün müəllifi  
**RAMİZ MEHDİYEV**

Tərtib edənlər  
**ƏLİ ABBASOV, TEYMUR ƏHMƏDOV**

**HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT** IV cild (dörd cilddə)  
B.; «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2003, 640 səh.

Oxulara töqdim olunan kitabın son dördüncü cildində Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin 2000-ci ilin noyabrından 2003-cü ilin martınadak olan dövr ərzində xarici ölkələrə səfərləri və Zirvə görüşləri zamanı: kütləvi informasiya vəsitələri nümayəndələrinə müsahibələri, bayanatları, müraciətləri, təbrik və çıxışları toplanmışdır.

Bu materialları dünyasöhrətli siyasetçi, görkəmlı dövlət xadimi Heydər Əliyevin xarici siyaseti, müstəqil Azərbaycanın beynəlxalq ələməti nüfuzunun getdikcə artması, xarici ölkələrlə əməkdaşlığın, iqtisadi və medeni əlaqələrin möhkəmənənməsi sahəsində müstəsna rolü, səmərəli fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Zəmanəminin böyük tarixi şəxsiyyəti və siyasi xadının yerli və xarici jurnalistləri olan görüşləri təkəf Azərbaycanın deyil, həm də müasir dönyanın mətbuat ələmindo yeni tarixi hadisə kimi seciyyəlenir.

Kitab içimmiət-siyasi fikir və mətbuat tariximizlə maraqlanan oxular, politoloqlar, siyasetşünas alimlər və diplomatlar üçün son derecə qiymətli mənbədir.

ISBN - 9952 - 403 - 21 - 6

© «NURLAR» 2003

**AZƏRBAYCAN VƏ GÜRCÜSTAN  
PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜNDƏN  
SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB**

*30 noyabr 2000-ci il*

Belarusun paytaxtı Minskdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü başa çatdıqdan sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

**S u a l :** Siz konkret olaraq hansı mövzuları müzakirə etdiniz?

**H e y d ə r Ə l i y e v :** Zənnimcə, dövlətlərə münasibətlərimizin bütün mövzularını, demək olar, bütün mövzularını.

**S u a l :** Viza rejimi tətbiq edilərsə, Birliyin tərkibində qalmaq nə dərəcədə məqsədə uyğundur?

**E d u a r d Ş e v a r d n a d z e :** Birlik yəqin ki, qalacaqdır. Amma viza rejiminin tətbiq edilməsi faktının özü tamamilə yersizdir. Bu gün mən Rusiya prezidenti ilə görüşdüm. Onun Çeçenistanla sərhəd barəsində dəlilləri var. Belə qərarlar qəbul etmək onların öz işidir. Biz istəyirik ki, bu, sivilizasiyalı qaydada, normal olsun. Yaxud sərhədin hər hansı sahələri üçün istisnalalar edilsin. Razılığa gəldik ki, bu, ümumi əməkdaşlıqla təsir göstərməməlidir, əksinə, münasibətləri inkişaf etdirmək lazımdır. Viza rejimi müvəqqəti tədbirdir.

**S u a l :** Eduard Amvrosiyeviç, indi Rusiya qoşunları, Rusiya texnikası Gürcüstəndən çıxarırlar. Azərbaycan narahatdır ki, rəsmi Bakının məlumatına görə, bu texnikanın bir hissəsi – bunu Rusyanın özü də deyir – Ermənistana, Rusyanın Ermənistandakı bazalarına aparılır. Bu bir yana, razılaşmaların ziddinə olaraq, qeydə alınmayan texnikanın bir hissəsi köhnəlmış, hesabdən silinmiş silah adı ilə Gürcüstəndən işgal edilmiş ərazilərə, Dağlıq Qarabağda daşınır. Sizin buna münasibətiniz necədir? Bu Sizinlə Heydər Əliyeviç arasında danışqların mövzusu olduğunu?

**E d u a r d Ş e v a r d n a d z e :** Təbii ki, biz Heydər Əliyeviçlə bu mövzuda danışdıq. Gürcüstəndən çıxarılan hərbi texnikanın əsas hissəsi Tbilisi yaxınlığında, Vazianide idi. Bu texnika əsasən Rusiyaya apa-

nıldı, biz bunu dəqiq bilirik. Axalkalaki bazasındaki artıq silah barədə özləri sərəncam vere bilerlər.

**S u a l :** Siz buna necə baxırsınız? Size elə gəlmirmi ki, bu, regionda qüvvələrin tarazlığını pozur?

**E d u a r d Ş e v a r d n a d z e :** Yəqin ki, pozur. Lakin artıq bunu yüksək seviyyədə daim müzakirə etmək lazımdır. Silahların hara göndərilməsinə, necə göndərilməsinə təsir göstərmək bizim üçün çox çətindir. Orada söhbət əsas texnikadan getmirdi. Onlar silahların artıq qalan hissəsini götürüb oraya apardılar. Başa düşürem ki, bu, Azərbaycan üçün çox agrılıdır. Hesab etmirəm ki, bu, Ermənistən rəhbərliyinin təşəbbüsüdür. Orada Rusyanın hərbi bazası var. Orada qərarı da Rusiya rəhbərliyi qəbul edir.

**S u a l :** Heydər Əliyeviç, bu gün Siz Putinlə bu barədə danışdırınız mı ve cavab necə oldu?

**H e y d ə r Ə l i y e v :** Bəli, danışdım. O dedi ki, bu, Azərbaycana qarşı yönəldilməyibdir.

**S u a l :** Bu vəziyyətlə əlaqədar indi regionda təhlükəsizlikdən danışmaq olarmı?

**H e y d ə r Ə l i y e v :** Bu vəziyyət regionda təhlükəsizlik şəraitini çətin ki, deyişsin, çünki Ermənistanda onsuz da çox böyük miqdarda Rusiya qoşunları var. Bilişiniz ki, ötən il oraya S-300 rakətləri də, MİQ-29 teyyarələri də getirildi və sair. Ona görə də çətin ki, təsiri olsun. Buna baxmayaraq, bu, Azərbaycanı, ictimaiyyətimizi çox narahat edir. Biz bununla əlaqədar etirazımızı bildirmişik və bundan sonra da çalışacaq ki, regionda təhlükəsizlik pozulmasın.

**S u a l :** Bəs bu cür vəziyyətlə əlaqədar bir struktur olaraq MDB-nin özünün mənası itmirmi?

**H e y d ə r Ə l i y e v :** Xeyr, itmir, çünki biz MDB-də olduğda, bu məsələləri tənzimlemək asandır. Görüşməyə, müxtəlif məsələləri müzakirə etməyə, öz rəyini, etirazını bildirməyə imkan var. Ona görə də hesab edirəm ki, MDB-nin mənası itmir.

**S u a l :** Heydər Əliyeviç, viza rejimləri təqdim olunduğu, MDB çərçivəsində həll edilməmiş münaqişələr olduğu halda, MDB nəyə əsaslanı biler, siz prezidentlərə nikbinlik verən nedir?

**H e y d ə r Ə l i y e v :** Bilirsinizmi, mən artıq öz fikrimi söyləmişəm. Əvvəla, MDB, xüsusən öz qarşısında duran vəzifələr baxımından, nəzərdə tutulmuş seviyyəyə hələlik çata bilməmişdir. Məsələn,

Azərbaycan MDB-yə sonralar, 1993-cü ilin dekabrında daxil olmuşdur. Halbuki MDB 1992-ci ildə yaradılmışdı. Lakin biz MDB-yə daxil olduq. Hərçənd bunun Azərbaycanda çoxlu aleyhdarı var idi. Odur ki, biz az qala referendum keçirməli étu. Zənnimcə, biz düzgün hərəkət etmişik. Yaxşı, bu gün biz MDB-dən çıxa bilerik, bəs bunun əvezində nə əldə etmiş olarıq? Amma birliyin tərkibində olmayımız bütün bu məsələləri qaldırmaq, onların həlline nail olmaq üçün daha çox imkanlar verir. Bunun nə dərəcədə mümkün olduğu isə başqa məsələdir.

**S u a l :** Size elə gəlmirmi ki, Gürcüstana qarşı viza rejiminin tətbiqi Sizin ölkəniz üçün xəbərdarlıqdır?

**H e y d ə r Ə l i y e v :** Mənca, əvvellər bizim ölkəmiz də bu siyadı idı. Ancaq hələlik bizim ölkəmizə gəlib çatmayıblar. Lakin buna baxmayaraq, biz Gürcüstana dost olaraq bu işi çox ağrı ilə qarşılıyırıq. Bu barədə Eduard Amvrosiyeviçlə danışmışıq. Bizdə bunu təkcə mən yox, Azərbaycan ictimaiyyəti də çox agrılı qarşılıyır.

**E d u a r d Ş e v a r d n a d z e :** Bu məsələ, viza rejiminin tətbiqi ilə əlaqədar Gürcüstanın görəcəyi tədbirlər bir neçə gün əvvəl Parlamentimizdə müzakirə edildi. Parlamentin tərkibinin əksər hissəsi, demək olar, yarısı MDB-nin tərkibindən çıxmaga törefdar olduğunu bildirdi. Prinsipcə, xalq da bu fikirdədir, Heydər Əliyevi həmişəki kimi haqlıdır, hər halda, MDB vəziyyətə müəyyən təsir göstərməyə imkan verir. Cünki biz – iki dost ölkə də, prezidentləri gələn digər dövlətlər də bir çox məsələləri müzakirə edir, qəbul edilən qəti qərarlara müəyyən təsir göstəririk, düzgün olmayan qərarlar düzəldilir. Odur ki, hələlik MDB, hər halda, faydalıdır, zənnimcə, Azərbaycan üçün də.

**S u a l :** Hazırda kürd problemi məsələsini çox geniş yayırlar. Guya onlar Azərbaycan ərazisinə iddia edirlər. Başqa sözlə, ermənilər onları bu fikrə təhrik edirlər. Bu nə dərəcədə ciddidir və gələcəkdə Azərbaycan üçün nə dərəcədə təhlükeli ola bilər?

**H e y d ə r Ə l i y e v :** Bunun nə dərəcədə ciddi olduğunu bilmirəm. Ona görə ki, her hansı müləhizəni söylemək üçün səhih məlumatla malik olmalsan. Bəli, mətbuatda belə xəberlər var, amma bu xəberlərin heqiqətə uyğun olub-olmaması hələlik bize konkret məlum deyilir.

**MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT  
BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ  
İŞTİRAK ETMƏK ÜÇÜN MİNSKƏ YOLA  
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRİN SUALLARINA CAVAB**

30 noyabr 2000-ci il

**S u a l :** Cənab Prezident, MDB ölkələri dövlət başçılarının Minsk şəhərində keçiriləcək Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaqdır?

**C a v a b :** Bir neçə məsələ, o cümlədən terrorizm əleyhinə ümumi mərkəzin yaradılması məsəlesi müzakirə edilecekdir. Başqa məsələlər də vardır. İndi görək, hər halda, mən indidən demək istəmirməm. Amma birinci növbədə o məsələ müzakirə ediləcekdir. Çünkü ümumiyyətə, belə fikir var ki, terrorizmle mübarizə sahəsində dövlətlər öz səylerini daha da birləşdirsinlər, artırsınlar.

**S u a l :** Cənab Prezident, son vaxtlar Rusyanın Gürcüstandan çıxarıb Ermənistanda yerləşdiriyi silahlar Qarabağda yerləşdirilir. Siz bu məsələni qaldıracaqsınız mı?

**C a v a b :** Biz bu məsələni həmişə qaldırırıq. Mən də qaldıracağam. Onlar deyirlər ki, biz o silahları Dağlıq Qarabağda yerləşdirmirik, sadəcə, Ermənistana Rusiya arasında hərbi ittifaq vardır. Ona görə də silahları oradan çıxarıb buraya keçirirlər. Amma bu bizi narahat edir. Biz həmişə buna etiraz etmişik və etiraz edirik.

Məsələn, hələ vaxtilə, bir il bundan önce Rusyanın S-300 raketlinin orada yerləşdirilməsi, MİQ-29 təyyarələrinin yerləşdirilmesi – bunlar da narazılıq doğurdu. Biz buna etiraz bildirdik. Hətta mən şəxsi söhbətlərimdə də bunu dövlət başçılarına dedim. Ancaq onlar öz işləri ni görürler.

**S u a l :** Cənab Prezident, Siz Robert Koçaryan ilə də görüşəcəksiniz. Robert Koçaryan kürd liderləri ilə danışqlarında kürd qaćınlarının Qarabağda yerləşdirilməsi məsəsəsini müzakirə edibdir. Siz danışqlarınızda bu məsələni qaldıracaqsınız mı?

**C a v a b :** Bəli, görüşəcəyəm. Bilirsiniz, mən bunu dəqiq bilmirəm. Bizi də belə məlumatlar var, yazılar var. Hər halda, ondan soruştاق gam. Amma onlar bunu təkzib edirlər. Ola bilər, bu, həqiqətdir, ancaq təkzib edirlər, ya da ola bilər ki, bu, şayiədir yayılır. Belə məsələlərdə diqqətli olmaq lazımdır.

**S u a l :** Cənab Prezident, bu ilin sonuna qədər İrana sefəriniz baş tutacaqmı?

**C a v a b :** Çalışacağam.

**S u a l :** Cənab Prezident, İran Silahlı Qüvvələrinin rəhbəri Səlimi belə bir bəyanat verib ki, Xəzərde neft axtarışları aparmaq adı ilə NATO-nun hərbi qüvvələri yerləşdirilib və İran bəzi Xəzəryəni dövlətlərin köməyi ilə bu tehlükəni aradan qaldıracaqdır.

**C a v a b :** Bu, doğru məlumat deyildir. Yerləşdirməyiblər. NATO-nun heç bir şeyi yerləşdirilməyibdir. Bizi hələ bir il bundan qabaq söz vermişdilər ki, Amerika Birleşmiş Ştatlarından iki kater versinlər. Onlar da hələ gəlib çatmayıbdır. Bunlar yanlış fikirlərdir.

Bilirsiniz, təəssüf ki, bu qədər yanlış fikirlər yayılır. Ondan sonra siz də, başqları da bu fikirləri fırladırsınız. Sonra bəziləri üçün bu, həqiqətə çevrilir.

**S u a l :** Cənab Prezident, Parlament seçkilərinin nəticələrini neçə qiymətləndirirsınız? Beynəlxalq müşahidəçilər saxtakarlıq faktlarının olduğunu söyleyirlər.

**C a v a b :** Bilirsiniz, mən, ümumiyyətə, seçkiləri müsbət qiymətləndirirəm. Səhvler, pozuntular da olubdur. Mən seçkilərdən sonra müşahidəçilərin başçılarını qəbul edərkən onlara bəyanat verdim ki, bütün bu nöqsanlar aradan qaldırılacaqdır. Onlar da bundan çox məmənənə oldular. Deyə bilerəm ki, size məlum olan Şüdman mənə dedi ki, biz həm Ermənistanda, həm də Gürcüstanda seçkilərin nəticələrinə görə dövlət başçılarına iradalarımızı bildirmişdik. Amma onların heç biri bəyan etmedi ki, bu nöqsanları aradan qaldıracaqlar. Bir halda ki, siz bəyan edirsiniz, bu bizdə çox böyük ümidiylə yaradır.

Mən nəinki bəyan etdim, bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası 11 dairədə seçkilərin nəticələrini ləğv etdi. Mən üç rayonun icra hakimiyyətinin başçısını işdən çıxarmışam. Mənə dedilər ki, Mərkəzi Seçki Komissiyasının iclasında həmin dairə seçki komissiyalarının sədrərini işdən azad ediblər. Bunlar çox yeterli tədbirlərdir. O menada ki, bilsiniz, dünyada ideal heç bir şey yoxdur. Səhv də ola bilər, pozuntu da

ola bilər, yanlışlıq da ola bilər. Amma əsas o deyil, əsas odur ki, bu sehvlerə, yaxud da yol verilmiş ayrı-ayrı qüsurlara münasibət bildirilsin. Azərbaycan dövlətinin, o cümlədən dövlət başçısının belə münasibəti bildirilibdir.

**S u a l :** Cənab Prezident, müxalifət nümayəndəleri Parlamentdə iştirak etməməklə yeni seçeneklərin keçirilməsinə nail olmaq istəyirlər. Ümumiyyətlə, bu mümkünkündürmü?

**C a v a b :** Bu onların öz işləridir.

**S u a l :** Cənab Prezident, Fövqəladə Hallar Nazirliyi nə vaxt yaradılaqdır?

**C a v a b :** Bilirsiniz, fövqəladə hallar üzrə nazirlik yaratmaq çətin bir şey deyildir. Bizdə Fövqəladə Hallar üzrə Dövlət Komissiyası vardır. Ona da baş nazırın müavini Şərifov rəhbərlik edir. Bizim bu komissiya çox yaxşı fəaliyyət göstərir. İndi siz də, yaxud bəzi müxbirlər də belə xırda şeylərdən yapışırlar, bunu bir probleme döndərlər. Burada bir problem yoxdur.

**S u a l :** Rusyanın bəzi kütlevi informasiya vasitələri yazırlar ki, son zamanlar Rusyanın Azərbaycan ilə yaxınlaşmasını Prezident Heydər Əliyevin Qərbi «cezalandırması» kimi qiymətləndirmək olar. Çünkü Prezident Qarabağ probleminin həllində Qərbin rolundan razı deyildir.

**C a v a b :** Prezident Heydər Əliyev heç bir dövləti «cezalandırıra» bilmez. Kim nə deyir, qoy desin. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, biz dünyada bütün dövlətlərlə, o cümlədən qonşularımızla yaxşı, qarşılıqlı surətdə faydalı, bərabərhüquqlu əlaqələr yaratmaq istəyirik və bu yolda çalışırıq. Nəsə alınır, nəsə alınmır. Hərə öz fikrini deyə bilər. Bu bizim fikrimiz deyildir.

**S u a l :** Cənab Prezident, zəlzələ zamanı evləri zədələnmiş şəxslər mənzille təmin olunacaqmı?

**C a v a b :** Hamısı təmin ediləcəkdir. Heç kəs bundan narahat olmasın. O evlər ki qəza vəziyyətindədir, artıq oralardan vətəndaşları köçürürlər.

Məsələn, dünən axşam mənə məlumat veriblər ki, çoxları köçmək istəmir. Amma hər halda onları başa salırlar ki, köçmək lazımdır. O evlərin hamısı təmir olunacaqdır. Bunlar hamısı bərpa ediləcəkdir. Bu zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yaratdıığım fövqəladə hallar üzrə hökumət komissiyasına baş nazir Rasizadə rəhbərlik edir. Onlar görülən və görülecek işlər haqqında məlumat veriblər, yəqin ki,

siz bunu qəzetlərdən oxumusunuz. Mən bütçədən kənar 25 milyard manat pul ayırdım. Amma bu, yetərli deyildir. Mən dünən verilən məlumatə görə, bizə on milyonlarla dollar həcmində zərər dayibdir. Yeni bərpa işləri üçün bu qədər vəsait lazımdır. İndi gərək bunu axtaraq, tapaq. Ola biler, beynəlxalq təşkilatlar bizə kömək etsin. Onlar öz kömüklerini teklif ediblər. Hər halda, nə lazımdırsa edəcəyik.

**S u a l :** Cənab Prezident, Gürcüstan ile Rusiya arasında viza rejimi tətbiq olunacaqdır. Bu, Azərbaycana qarşı da ola bilərmi və Sizin bu barədə Putinle səhəbetiniz gözənləndirimi?

**C a v a b :** O, Gürcüstan ile Rusiyanın işidir. Bize deyiblər ki, Azərbaycana qarşı heç bir viza tətbiq olunmayıacaqdır.

**S u a l :** Cənab Prezident, Türkmenistanın rəhbərliyi, xarici işlər naziri bəyan edib ki, Türkmenistan Xəzərin statusu ilə bağlı İranın mövqeyini dəstəkləyir. Xəzərin statusu ilə bağlı danışıqlarınız olacaqmı?

**C a v a b :** Bilirsiniz ki, İranın nümayəndələri gəlmişdi, bütün Xəzəryanı dövlətlər ilə bu barədə məsləhətleşmələr apardılar. Onlar təklif etdilər ki, xarici işlər nazirləri səviyyesində nümayəndələr İranda yığışınlar, məsləhətleşinlər. Biz buna etiraz etmirik. Biz Xəzərin statusunun heç bir formada müzakirə olunmasına etiraz etmirik.

**S u a l :** Putinin Bakıya səfəri çərçivəsində ikitərəfli sazişin imzalanması ola bilərmi?

**C a v a b :** Ola bilər.

## BİNƏ HAVA LİMANINDA GÖZLƏYƏN JURNALİSTLƏR MÜRACİƏT

30 noyabr 2000-ci il

— Gecənin bu vaxtında niye buraya yiğışmısınız? Mənə belə gelir ki, televiziya ilə çox şeyi veriblər, hamisini bilirsiniz. Mənim sizə eləv bir məlumat verməyimə cəhiyac yoxdur.

Onu deye bilerəm ki, bu, növbəti görüş idi. Görüş faydalıdır. Müzakirə etdiyimiz məsələlər, sayından asılı olmayaraq, mahiyyətinə görə əhəmiyyətli idi. Bir də ki, biz — dövlət başçıları son vaxtlar belə görüşlər zamanı gündəlikdən savayı, başqa məsələlər barəsində də sərbəst fikir mübadiləsi aparırıq. Bunlar hamısı çox faydalıdır. Bu, əvvəller bir o qədər, yaxud heç olmurdu. Ona görə mən bu səfərdən raziyam.

**S u a l :** Cənab Prezident, Ermenistan prezidenti Robert Koçaryan ilə növbəti görüşünüz nə vaxt və harada olacaqdır?

**C a v a b :** Həmin görüşün vaxtını hələ təyin etməmişik. Ancaq Robert Koçaryanla biz çox ətraflı söhbət etdik. Mən orada bəyan etdim ki, bizim söhbətimiz, ümumiyyətə, konstruktiv xarakter daşıyır. Biz şərtləşdik ki, belə görüşləri intensivləşdirmək lazımdır. Hər ikimiz belə fikirdəyik. Çünkü belə görüşlərdə bir müddət fasile olubdur.

Biz müəyyən edəcəyik, ya hansısa bir yerde tədbir olacaq — orada görüşəcəyik, əgər olmasa, xüsusu bir yer müəyyənləşdirib görüşəcəyik.

**S u a l :** Cənab Prezident, Minsk qrupu həmsədrlerinin Azərbaycana səfərindən sonra onlarla yeni bir görüş gözlənilirmi?

**C a v a b :** Minsk qrupunun həmsədrleri bizim xarici işlər naziri ilə Vyanada görüşüb'lər. Onlarda yeni bir şey yoxdur. Hesab etmirəm ki, onlar yeni bir təklif, yaxud fikir deya bilərlər.

**S u a l :** Cənab Prezident, Siz qarşidakı əsrədə Müstəqil Dövlətlər Birliyinin perspektivini necə qiymətləndirərdiniz?

**C a v a b :** Bilirsiniz, Birlik haqqında çox danışırlar, deyirlər ki, o, həyat qabiliyyətli deyil və s. Orada da məndən soruştular — deyəsən, Eduard Şevardnadze ilə görüşəndə idi. Perspektiv beledir ki, bu cür beynəlxalq təşkilatlar bir-iki-üç ilə formalasmış. Mühüm cəhət odur

ki, əməkdaşlıq etmək arzusu var, əməkdaşlığı zərurət var. Ona görə də, hesab edirəm, perspektiv barədə narahat olmaq lazım deyildir. Bu təşkilat tədricən daha faydalı olur. Xaxın vaxtlaradək formal xarakter daşıyırırdı. İndi isə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında mehz münasibətləri inkişaf etdirmək üçün daha konkret xarakter alır. Bunun da mənası var. Çünkü biz hamımız bir dövlətin tərkibində olmuşuq, ölkələrimizin hamisının iqtisadiyyatı keçmişdə bir-biri ilə bağlı idi. Bu iqtisadi əlaqələr bir çox sahədə pozulmuşdur. Bu kimə sərfəlidir? Hər bir ölkə iqtisadi kooperasiya olmasını, ticarət etməyi və s. isteyir. Bu baxımdan həmin təşkilat hamı üçün imkan yaradır. Ona görə də mən hesab etmirəm ki, bu, perspektivi olmayan təşkilatdır.

**S u a l :** Cənab Prezident, müdafiə nazirinin Böyük Britaniyada çıxan «Faynenşl tayms» qəzetinə müsahibəsində də Gürcüstəndən çıxarılan Rusiya silahlılarının Dağlıq Qarabağda yerləşdirilməsindən ve kurd qruplarının hazırlanmasından bəhs edilibdir. Robert Koçaryanla görüşünüzde bu məsəleyə toxundunuzmu?

**H e y d a r Ə l i y e v :** Hansı müdafiə naziri? Bizim müdafiə naziri «Faynenşl tayms» qəzetinə müsahibə verib?

**J u r n a l i s t :** Bəli.

**H e y d a r Ə l i y e v :** Bilirsiniz, bu barədə söhbət olubdur. Amma bu söhbətlər eledir ki, heç kim heç kəsə heç nəyi sübut edə bilmir.

**S u a l :** Qara Deniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının iclası olubdur.

**C a v a b :** Bəli, Yerevanda olubdur.

**J u r n a l i s t :** Orada Ermenistan tərəfindən belə bir təklif irəli sürüldübdür ki, iqtisadi əməkdaşlıq genişləndirilsin, bu, sülh prosesinə zəmin yarada bilər. Azərbaycan bu təkliflə hər hansi şəkildə razılaşa bilərmi?

**C a v a b :** Bilirsizmi, Ermenistan çox istəyir ki, Azərbaycanla iqtisadi əlaqələr yaratsın. Bunu tekçə Ermenistan yox, çoxları istəyirlər. Məsələn, Amerika Birleşmiş Ştatları bu barədə bizə dəfələrlə öz təkliflərini veribdir. Hətta Cənubi Qafqazın üç ölkəsinin nümayəndələrini Gürcüstəndə bəzi iqtisadi məsələlərlə əlaqədar toplayırlar, seminar keçirirlər.

Biz indi Avropa Şurasına tamhüquqlu üzv kimi daxil olmaq ərefəsindəyik. Orada da daim deyirlər ki, gərek əməkdaşlıq olsun.

Yeni bu, Ermənistanın arzusudur. Bu arzuya həm beynəlxalq təşkilatlar, hətta Minsk qrupunun həmsədrleri, həm də bir sıra ölkələr, məsələn, Amerika Birleşmiş Ştatları kimi böyük bir dövlət qوشur. Ancaq biz bunu istəmirik. Bize izah edirlər ki, guya bu, Ermənistanla Azerbaycan arasında daha da etimad yaradacaqdır. Beləliklə, insanlar indiyə qədər yaranmış ziddiyətləri, düşmənciliyi unudacaqlar. Guya bu da məsələnin həll olunmasına kömək göstərəcəkdir.

Mən bu fikri heç vaxt qəbul etməmişəm, bu gün də qəbul etmirəm. Çünkü Ermənistanla bizim indiki vəziyyətimizdə – yeni torpaqlarımız işğal altındadır, qaçqınlarımız vardır – həmin ölkə ilə əməkdaşlıq etməyə ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var. Onlar bunu isteyirlər. Amma bizim buna ehtiyacımız yoxdur. Mən hesab etmirəm ki, bu, Azerbaycan ilə Ermənistan arasında münaqişənin həllinə həqiqətən kömək edəcəkdir. Mən hesab edirəm ki, bu münaqişənin aradan qaldırılması üçün çox ciddi əsaslı qərarlar, yaxud sazişlər olde etmək lazımdır. Yoxsa ki, belə xırda-xırda əməkdaşlıq edək, bir-birimizə yaxınlaşaq, bir-birimizi öyrənək, uyğunlaşaq, sonra da məsələni həll edək – bu, məsələni uzatmaq deməkdir.

**S u a l :** Cənab Prezident, Qəbələ Radiolokasiya Stansiyası barədə Rusiya tərəfi ilə müzakirələr aparıldımı?

**C a v a b :** İndi biz Rusiya tərəfi ilə belə müzakirə aparmırdıq. Mən Rusiyanın prezidenti Vladimir Putinlə görüşüb böyük məsələlər haqqında danışdım. Azerbaycan hökuməti ilə Rusiya hökuməti, müdafiə nazirlikləri arasında Qəbələ RLS haqqında danışqlar daim gedir. Hesab edirəm ki, yanvarın 9-dək – bilirsiniz ki, mən elan etmişəm, Vladimir Putin Azerbaycana rəsmi səfər edəcəkdir – bu məsələnin həll olunması üçün hər iki tərəfin razılığı əsasında sənəd hazırlanmalıdır. Mən bizim Nazirlər Kabinetinin qarşısında bu vəzifəni qoymuşam.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti Vladimir Putinlə görüşdə viza rejiminin tətbiqi barədə söhbət oldumu?

**C a v a b :** Bizim ölkəyə viza rejimi tətbiq edilmir.

**S u a l :** Leonid Kuçma ilə görüşdə azad iqtisadi ticarət zonası ilə bağlı məsələyə toxundunuzmu?

**C a v a b :** Gelin belə xırda məsələlərlə vaxtimizi almayaq. Azad iqtisadi-ticarət zonası məsəlesi hər dəfə müzakirə olunur. Biz bura qə-

bul etmişik və ona imza atmışıq. Amma hələ bəzi ölkələr buna imza atmayıblar, ona görə də proses davam edir.

**S u a l :** Cənab Prezident, Türkmenistanın nümayəndəsi bildirib ki, Xəzərin statusu ilə bağlı mövqeler artıq müyyənəşibdir. Türkmenistən İranın mövqeyindən çıxış edir. Qazaxıstan ilə Rusiya arasında isə bu barədə saziş var. Qalır tekce Azerbaycan. Rusiyanın nümayəndəsi Azerbaycana gələndə belə bir ifade işləmişdi ki, Rusiya ilə Azerbaycan arasında da Qazaxıstanla olan sazişə uyğun bir sənəd imzalanacaqdır. Belə bir sazişin imzalanacağı gözlənilirmi?

**C a v a b :** Bu saziş gözlənilir. Prezident Vladimir Putin Azerbaycana gələndə biz bu barədə birgə bayannamə, yaxud bəyanat – adı o qədər də əhəmiyyətli deyil – imzalayacaq, bu barədə öz razılığımızı bildirəcəyik.

**S u a l :** Cənab Prezident, bu razılıq hansı prinsiplər əsasında olacaqdır?

**C a v a b :** Bunu o vaxt bilərsiniz.

**S u a l :** Cənab Prezident, Ermənistana qanunsuz silahlar verilməsi məsəlesi müzakirə olundumlu?

**C a v a b :** Hansı qanunsuz silahları nəzərdə tutursunuz?

**J u r n a l i s t :** Bir milyard dollarlıq Rusiya silahlarını deyirəm.

**H e y d ā r Ə l i y e v :** Vaxtinizi belə şəylərə itirməyin. Siz bilsiniz ki, biz bu barədə nə qədər işlər görmüşük. İndi bu köhnə məsələni yenidən qaldırasan? Ondan sonra Rusiya gətirib oraya nə qədər raketlər, MİQ-29 tipli təyyarələr doldurubdur, Axalkalakidən çıxardığı 70 ədəd ağır texnikanı oraya keçiribdir. 2-3 il bundan önce verilmiş qeyri-qanuni silahlar haqqında belə bir şəraitdə danışmağın əhəmiyyəti yoxdur.

**S u a l :** Ümumiyyətlə, bu probleme nəzər salındımu?

**C a v a b :** Hər bir probleme nəzər salınır.

**S u a l :** Cənab Prezident, Azerbaycanda bir Amerika vətəndaşı qət-lə yetirilibdir. Onun istintaqının tezliklə başa çatdırılması üçün dövlət hər hansı bir tapşırıq veribmi?

**C a v a b :** Bəli, Minskə yola düşəndə bu məsələni mənə dedilər. Mən bu barədə göstəriş vermişəm. Daxili işlər naziri və baş prokuror indi mənə məruzə etdilər ki, onlar bu məsələni açırlar. Bu barədə heç də hay-küy yaratmaq, müxalifətin, yaxud ayrı-ayrı qəzetlərin bundan sui-istifadə etməsi lazım deyildir. Bu, adı cinayət-

dir, burada heç bir başqa şey yoxdur. İki güne qeder hər şeyi bili-cəksiniz.

**S u a l :** Cənab Prezident, Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesinin sülh yolu ilə hellində 2001-ci il dönüş nöqtəsi ola bilər-mi?

**C a v a b :** Biz isteyirik ki, olsun. Sağ olun.

## AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ

*1 dekabr 2000-ci il*

Belarusun paytaxtı Minskdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Ukrayna prezidenti Leonid Kuçma ilə təkbətək görüşündən sonra dövlət başçıları jurnalistlərin sularına cavab verdilər.

**S u a l :** Bu gün hansı məsələlər müzakirə olundu?

**H e y d ə r Ə l i y e v :** Bu görüşdə, on evvel, dövlətlərarası məsələlər müzakirə edilir. Bizim Ukrayna ilə çox səmimi, yaxın münasibətlərimiz var və biz bunu Azerbaycanda yüksək qiymətləndiririk. Ukraynada da münasibət bu cürdür. Ona görə də biz hər dəfə belə imkanlar-dan işlərimizi bir daha tutuşdurmaq, bəzi məsələləri bir daha müzakirə etmək üçün istifadə edirik. Əslinə qalsa, biz məhz bununla məşğul oluruz.

**L e o n i d K u ç m a :** Biz mövcud olan bütün problemlər barəsində düz, açıq danışırıq. İkitərəfli seviyyədə problemlərimiz, demək olar, yoxdur.

**S u a l :** Avrasiyada Avrasiya İqtisadi İttifaqı yaradılmışdır. Onlar gələcəkdə integrasiyanı dərinləşdirməyi, hətta öz valyutasını yaratmağı nəzərdə tuturlar. Size elə gəlmirmi ki, GUÖAM çərçivəsində də bu barədə düşünməyin vaxtı çatıb, bu çərçivədə də iqtisadi əməkdaşlığın belə dərinləşdirilməsi mümkünndurmü, sözdən işə keçmək və bu qurumun əsasında nəinki hansıa bir siyasi birlik, həm də daha möhkəm iqtisadi ittifaq yaratmaq olarmı? Belə perspektivlər varmı?

**L e o n i d K u ç m a :** Xarici işlər nazirləri martın 6-7-də Kiyevdə ilkin görüş keçirəcəklər. Sonra sammit olacaq, orada bu ittifaq hüquqi cəhətdən rəsmiləşdiriləcəkdir.

**S u a l :** 2001-ci ildə?

**L e o n i d K u ç m a :** Bəli, 2001-ci ildə. Bu, insanların, kapitalın, malların sərbəst hərəkəti üçün azad ticarət zonası yaradılması sahəsində ilk və əsas addımlardan biri ola bilər. Biz MDB tərkibində neçə illərdir ki, bu istiqamətdə nə işə etməyə çalışırıq. Axi dövlətləri iqtisad-

diyyatın yaxınlaşdırıldığı kimi ayrı heç nə yaxınlaşdırır. Sizin dediyiniz kimi, bələ maraq olanda siyasetçilər də özlərini tamam başqa cür aparacaqlar. Hər bir ölkə ancaq öz milli mənafeləri mövqeyindən baxdıqda isə... Ona görə də hesab edirəm ki, bu, ölkələrimizi yaxınlaşdıracaq və hər cəhətdən yaxşı təkan verəcək başlıca addımlardan biri olacaqdır.

**S u a l :** Yəni martda artıq hüquqi ittifaq rəsmiləşdiriləcək?

**L e o n i d K u ç m a :** Bəli, tamamilə doğrudur. Bizim bu cür razılaşmamız var. Biz Nyu-Yorkda görüşmüşük, xarici işlər nazirləri isə bir neçə gün bundan əvvəl Vyanada görüşüb danışmış və əslində, qarşısındaki görüşün tarixini də müəyyənəşdirmişlər.

**S u a l :** Dövlət başçılarının hamısı Putinin hakimiyyətə gəlməsinə böyük ümidi bəsleyirdi. İndi bu ümidi dövlətlərarası münasibətlərdə özünü doğruldurmu?

**L e o n i d K u ç m a :** Zənnimcə, en əvvəl Rusiyada ümid bəsleyirdilər. Hesab edirəm ki, onlar prinsipcə yanılmamışlar.

**S u a l :** Bu gün Rusiya ilə Azərbaycan, Ukrayna arasında dövlətlərərəsə münasibətlərde hüquq bərabərliyindən danışmaq olarmı?

**L e o n i d K u ç m a :** Siz öz suallarınızda dərinə gedirsiniz, onla-را cavab tapmaq çox çətindir. Bir daha demək isteyirəm, MDB-nin da-xilində çoxlu qurumlar meydana geldikdə, bütün bunların nə dərəcədə zoif olduğunu təsəvvür etmək çətin deyildir.

**S u a l :** Leonid Daniloviç, Azərbaycan zəngin ölkədir, Ukrayna da. İndiki vaxtda biz bir-birimizə nə ilə kömək edə bilərik?

**L e o n i d K u ç m a :** Azərbaycan Ukraynaya həmişə kömək edir. İlk öncə demək isteyirəm ki, Ukrayna çətinliklə üzləşdikdə, Azərbaycan ona həmişə yardım göstərmişdir. Özü də ödenişlərin vaxtını təxire salmaqla, siz bunu bilirsınız. Biz buna görə minnətdarıq və mümkün olan hər yerdə hökmən bunu ucadan deyirik.

**H e y d ə r Ə l i y e v :** Ukrayna da çox zəngin ölkədir. Nahaq bələ düşünürsünüz ki, təkcə Azərbaycan zəngin ölkədir. Biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik.

## AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN RUSİYA FEDERASIYASI PREZİDENTİ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANATI

*Bakı*

*9 yanvar 2001-ci il*

– Rusiya Federasiyasının cənab prezidenti, çox hörmətli Vladimir Vladimiroviç Putin!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Rusiya Federasiyası prezidentinin Azərbaycana rəsmi səfəri başlanılmışdır və səfərin birinci günü artıq başa çatmaqdadır. Hər şeydən əvvəl, bu səfər Azərbaycan və Rusiya dövlət müstəqilliyi əldə etdikdən sonra Rusiya Federasiyası prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi çox böyük tarixi ehəmiyyətə malikdir.

Mən bu səfərin həyata keçirilməsine görə, xahişim yerinə yetirildiyinə və biz bu gün çox səmərəli iş görə bildiyimizə görə prezident Vladimir Vladimiroviç Putina minnətdaram. Bizim kifayət qədər uzun çəkən və çox səmərəli təkbətək danışqlarımız və səhbətimiz oldu. Ən başlıcası isə, bu danışqlar dostluq, qarşılıqlı anlaşma, məhribanlıq və səmimilik şəraitində keçdi. Biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası və hökumətlərərəsə münasibətlərə, demək olar, həyatın bütün sahələrinə dair çoxlu məsələlər barəsində fikir mübadiləsi apardıq. Bu fikir mübadiləsi, təkbətək səhbət, əslində, Rusiya Federasiyası və Azərbaycan nümayəndə heyətləri arasında danışqların uğurla aparılmasının əsası oldu.

Demək isteyirəm ki, Rusiya Federasiyası nümayəndə heyətinin üzvləri də görüşmək və ünsiyyətdə olmaq, iqtisadiyyatın müxtəlif sahələri üzrə və digər istiqamətlərdə bir çox məsələləri müzakirə etmək imkanı əldə etdilər. Nəticədə biz yekun danışqları apardıq və sənədlər imzaladıq. İndiyədək Rusiya Federasiyası ilə Azərbaycan arasında 70-dən artıq hökumətlərarası, dövlətlərarası sənəd imzalanmışdır. Bu gün

onlara daha səkkiz sənəd əlavə olundu. Yəqin ki, bu rəqəm gələcəkdə artacaqdır, çünki heyatın mühüm istiqamətləri sahəsində münasibətlərin tənzimlənməsi zərureti əlavə tədbirlerin görülməsini və zəruri sənədlerin imzalanmasını tələb edir.

Rusiya Federasiyası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin prinsipləri və perspektivlərinin son dərəcə mühüm müddəələrini əks etdirən Bakı bayannaməsinin böyük əhəmiyyəti vardır. Bu, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərini daha da inkişaf etdirmək tədbirlərini nəzərdə tutan sənəd, Rusiya ilə Azərbaycan arasında 1997-ci ilin iyulunda bağlanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik müqaviləsi əsasında bizi əməkdaşlığın daha yüksək səviyyəsinə çıxaran sənəddir. Bu sənədin mühüm müddəəsi ondan ibarətdir ki, biz Azərbaycanla Rusiya arasında strateji tərəfdəşligin səviyyəsini daha yüksək pilləyə qaldırmağı öhdəmizə götürmüşük.

Mən çox vaxt almaq istəməzdəm, bu sənəd ümumən müstəsna əhəmiyyətə malikdir və bugünkü reallıqları, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafının perspektivlərini səciyyələndirir.

Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Rusiya Federasiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidentinin imzaladıqları birgə bəyanatın böyük əhəmiyyəti var, belə ki, Xəzəryanı ölkələrin Xəzər dənizində əməkdaşlığı barədə məsələ artıq 7-8 ildir müzakirə edilir. Ancaq təəssüf ki, biz neinki öz mövqelərimizi və baxışlarımızi yaxınlaşdırıbilməmişik, hətta hansısa prinsipləri də müəyyənləşdirəbilməmişik. Bu gün isə artıq Rusiya ilə Azərbaycan arasında sənəd imzalanmışdır və o, ölkələrimizin Xəzər dənizində əməkdaşlığının prinsiplərini müəyyənləşdirir. Rusiya Federasiyası ilə Qazaxistən arasında imzalanmış eyni sənəddən sonra bu sənəd Xəzəryanı ölkələrin daha intensiv əməkdaşlığı və Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi üçün böyük imkanlar açır.

Mən Rusiya prezidentinin Azərbaycana səfərindən çox memnunam və hesab edirəm ki, bugünkü gün münasibətlərimizdə son dərəcə mühüm mərhələnin başlangıcı olacaqdır. Biz sabah da işləyəcəyik, lakin

artıq bu gün əməli nəticələrdən, həm də olduqca müsbət nəticələrdən danışmaq mümkündür. Azərbaycan Rusiya ilə ölkəmiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi mövqelərində möhkəm dayanmışdır. Bu səfər, danışqlarımız, imzalanmış sənədlər bu istiqamətdə irəliləyişimizdə yeni mərhələ açır. Diqqətinizə görə sağ olun.

## FRANSAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

23 yanvar 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Fransaya rəsmi səfərə yola düşməzdən əvvəl Bakının Bina beynəlxalq hava limanında jurnalistlərə səfərinin məqsodunu açıqlamış, onların suallarına cavab vermişdir:

– Sizi maraqlandıran odur ki, haraya və nə üçün gedirəm. Bunların hamısı məlumdur. Bu gün Parisə gedirəm. Məni oraya prezent Jak Şirak dəvət edibdir. Sabah Yelisey sarayında onunla görüşümüz, danışımız, ziyafət olacaqdır. Ondan sonra, axşamüstü Strasburqa gedəcəyəm. O biri günü – yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına daxil olması mərasimi keçiriləcəkdir. Bu mərasimdə mən də iştirak edəcəyəm. Sonra, yanvarın 25-də Strasburqdan yenə də Parisə qayıdacağam. Yanvarın 26-da biz üç prezident – Jak Şirak, Ermənistən və Azərbaycan prezidentləri görüşəcəyik.

Daha sonra, ola biler, yəqin ki, iki prezident – Ermənistən və Azərbaycan prezidentləri görüşəcəkdir. Əsas budur.

**S u a l :** Cənab Prezident, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını nece qiymətləndirirsiniz? Parisdə keçirəcəyiniz görüşlərin mövzusu barədə nə deyərdiniz?

**C a v a b :** Əlbette ki, ölkəmizin Avropa Şurasına qəbul olması Azərbaycanın böyük nailiyyətidir. Azərbaycan Avropa Şurasına, Avropanı ailesinə daxil olur. Dörd ildir ki, biz bu beynəlxalq təşkilatın üzvlüyünə namizədik. Müxtəlif ölkələrdən, elə ölkəmizin daxilindən biza nə qədər maneçilik töredənler vardi. Xüsusən seçkilerden sonra müxalifet qüvvələrinin çoxu deyirdi ki, Azərbaycan Avropa Şurasına qəbul olunmayacaqdır, nə bilim, seçkilər legitim deyil, seçkilərin nəticələri ləğv ediləcək, yenidən seçkilər keçiriləcəkdir. Bunların hamısı ermənilərin, başqa ölkələrdə Azərbaycana mənfi münasibət göstərən insanların və ya qurumların, yaxud da dövlət orqanlarının istəyi ilə üst-üstə düşür. Ona görə də nə onlar bir şey edə bilerlər, nə də ki, Azərbaycanın daxi-

lindəki bu qüvvələr, hansı ki, Azərbaycanın guya ümumi, milli mənafelərini qoruyurlar, ancaq öz mənafelərini qorumaq üçün, öz şəxsi ambişiyalarından ötrü buna əl atırlar. Burada olan bəzi radikal müxalifət qüvvələri Azərbaycana qarşı erməni diasporundan, ermənilərdən daha pis işlər aparırlar.

Ona görə belə bir şəraitdə Azərbaycanın Avropa Şurasına qəbul olması tarixi bir hadisədir. Azərbaycan artıq Avropa Şurasına qəbul olunubdur. İndi biz, sadəcə, mərasim keçirəcəyik.

**S u a l :** Cənab Prezident, öten gün Rusyanın təhlükəsizlik xidmətinin rəhbəri Sergey İvanov Ermənistəndən Azərbaycana gəlmüşdi. Yanılan məlumatlara görə, Rusyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yeni təklifləri var. Belə təkliflər varmı və Robert Koçaryanla Sizin görüşünzdə yeni təklif müzakirə ola bilərmi?

**C a v a b :** Bilirsınız, mən bu təkliflər barədə bir şey bilmirəm. Ancaq İvanov Azərbaycana gəlmüşdi. O, Ermənistanda da olmuşdu. Ümumiyyətlə, Rusiya Minsk qrupunun həmsədrlerindən biridir, həm də ilk həmsədrlerden biridir. Prezident Putin Azərbaycanda olanda mən bu barədə, yəni həmsədr kimi Rusyanın öz funksiyalarını yerine yetirməsi ilə əlaqədar onunla ətraflı danışmışam. İvanov da Təhlükəsizlik Şurasının katibidir, yəqin ki, bu işlərlə müəyyən qədər məşğul olur.

**S u a l :** Cənab Prezident, Jak Şirakla səhbətiniz zamanı Fransa Milli Məclisinin «erməni soyqırımı»nı tanımış barədə qərarı ilə bağlı öz etirazınızı bildirəcəksinizmi?

**C a v a b :** Mən «erməni soyqırımı» ilə əlaqədar etirazımı dəfələrə bildirmişəm. İndi hər addımباşı bildirməyəcəyəm ki? Amma mən biliyəm ki, prezident Jak Şirak bu qərarla razi deyildir.

**S u a l :** Cənab Prezident, Sizcə, həmin qərar Minsk qrupunun həmsədr kimi Fransanın mövqeyinə nece təsir edə bilər?

**C a v a b :** Bilirsınız, Fransanın Parlamenti həmsədr deyildir. Həmsədr Fransanın prezidentidir. Mən də Sizə dedim ki, prezident Jak Şirak bu qərarı bəyənmir. Ola biler, öz tərəfindən lazımi tədbirlər görücəkdir.

**S u a l :** Cənab Prezident, Corc Buşun ABŞ prezidenti seçiləsi ilə əlaqədar 907-ci düzəlişin ləğvi mümkündürmü?

**C a v a b :** Corc Buşun indi o qədər işləri var. Əvvəl öz daxili işlərini görməlidir, sonra isə bu işlərlə məşğul olmalıdır.

**S u a l :** Cənab Prezident, Türkiye hökuməti artıq dünən bəyan etdi ki, Fransaya qarşı cürbəcür sanksiyalar irəli sürüləcəkdir. Bizim Türkiyə ilə əlaqələrimizi nezəre alsaq, Azərbaycan Fransa ilə münasibətlərində hansıa təshihlər edəcəkmi?

**C a v a b :** Türkiye kimi böyük, qüdrətli dövlət, Avropa Şurasının, NATO-nun üzvü əgər bir neçə sanksiya həyata keçirmək isteyirse, – o sanksiyalardan biri de ticarətin azaldılması, oradan silahların alınmasına mehdudiyyət qoyulmasıdır, başqa böyük işlədir – Azərbaycan onun yanında nə edə biler? İndi düşmüsünüz ortaya – mən sizi demirəm, bəzilərini nezərdə tuturam. İsteyirlər... ruslarda bir söz var: bit bolşə katolikom, çəm rimski Papa, yeni Roma Papasından da artıq katolik olmaq. Elə sən o gün veriliş aparırdın, bayrağın ayaq altına salınıb tapdalanmasını gösterirdiniz. Bayrağın tapdalanması ilə, sünni göz yaşı axıtmaqla nəyi sübut etmək isteyirsiniz?

Biz Türkiyənin bir vilayəti boyda dövlətlik. Əlbəttə, biz Türkiyəni dəstekləmişik, dəstekləyirik və axıra qədər də dəstekləyəcəyik. Fransanın və başqa ölkələrin parlamentlərinin qəbul etdikləri qanunlara biz etiraz edirik. Bu günlerde Türkiye xarici işlər nazirinin birinci müavini Bakıya gəlməşdi və mən onun da yanında açıq bəyanat verdim – bunu Türkiyədə televiziylər da, radiolar da, qəzetlər də verirlər. İndi burada kimsə deyir ki, gedək Fransa səfirliliyinin qabağında hay-küy salaq. Sal, bununla neyləyəcəksən? Ona görə də bir az ağıllı olun.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı Rusyanın mövqeyi feallaşır. Sizin Jak Şirakla və Robert Koçaryanla görüşünüz gözlenilir. Bu danışqlardan ciddi irəliləyiş gözləmək olarmı?

**C a v a b :** Bilirsənmi, mən hər dəfə irəliləyiş gözləyirəm. Sağ olun.

## TÜRKİYƏLİ JURNALİSTLƏRLƏ MÜSAHİBƏ

24 yanvar 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Parisdə onun üçün ayrılmış iqamətgahda türkiyəli jurnalistlərin – TRT, TQRT televiziyləri və «Sabah» qəzeti müxbirlərinin suallarına cavab vermişdir.

**S u a l :** Cənab Prezident, prezident Jak Şirak ilə görüşünüzdə Fransa Parlamentinin «erməni soyqırımı» barede qəbul etdiyi sənədlərə öz mənfi münasibətinizi bildirmisiniz. Bu barede nə deyə bilərsiniz?

**C a v a b :** Bəli, mən dedim ki, Azərbaycan dövləti belə bir qərarın qəbul olunmasına etiraz edir. Azərbaycanda xalq bundan çox narahatdır. Biz çox təəccüb edirik ki, siz nə üçün belə bir qərar çıxarmışınız?

Jak Şirak cavab verdi ki, bu məndən də, baş nazirdən də asılı deyildir. O, daha sonra əlavə etdi ki, Fransada yaxın vaxtlarda seçkilər keçiriləcək, ona görə də siyasetçilər səs toplamaq üçün bunu ediblər, lakin mən Senatda və Milli Məclisdə qəbul olunmuş bu sənədləri dəstekləmirəm.

Cənab Jak Şirak dedi ki, mən Türkiyənin ən yaxın dostuyam. Hələ 20 il bundan əvvəl Fransa ilə Türkiye arasında dostluq münasibətlərinin yaradılmasında çox işlər görmüşəm və bu gün də Türkiyənin dostuyam.

**S u a l :** Cənab Prezident, Fransa prezidenti həmin sənədlərə imza atıb-atmayacağı barede bir söz söylədim?

**C a v a b :** Xeyr, bu barede bir söz demədi. Mən bilmirəm ki, o, həmin sənədləri imzalayacaq, yoxsa yox.

**S u a l :** Cənab Prezident, Türkiyənin bəzi qəzetlərində Sizin bu rəsmi səfəriniz zamanı Fransa Senatının və Milli Məclisinin «erməni soyqırımı» barede qəbul etdiyi sənədlərə öz mənfi münasibətinizi bildirməməyiniz haqqında tənqidi xəberlər verilibdir. Bu haqda nə deyərdiniz?

**C a v a b :** Bunlar yanlış xəberlərdir. «Erməni soyqırımı»na dair sənədlərin qəbul edilməsindən xəber tutan kimi mən bəyanatlar verdim,

öz etirazımı və mənfi münasibətimi bildirdim. Mən bunu bir neçə dəfə etmişəm. Bu gün də prezident Jak Şirak ilə görüşüm zamanı mən bu məsələyə öz mənfi münasibətimi bildirdim.

**J u r n a l i s t :** Cənab Prezident, çox sağ olun.

## ERMƏNİSTAN PREZİDENTİ İLƏ BİRĞƏ MƏTBUAT KONFRANSI

*Strasburq*

*25 yanvar 2001-ci il*

Strasburqdə, Avropa Şurasının binasında Azərbaycan Prezidenti Heydər Əliyevin və Ermənistən prezidenti Robert Koçaryanın birgə mətbuat konfransı olmuşdur.

**S u a l :** Sualım hər iki prezidentədir. Bizda olan məlumatə görə, siz Strasburqdan dərhal sonra Parisə getməlisiniz, orada Fransa prezidenti Jak Şirakin iştirakı ilə danışıqlarınız olacaqdır. Bu danışıqlarda nələr müzakirə ediləcək və siz onlardan nə gözləyirsiniz?

**R o b e r t K o ç a r y a n :** Sabah iki prezidentin görüşü nəzərdə tutulub, bu məsələnin müzakirəsini davam etdirmək qərarını biz qəbul etmişik. Təbii ki, Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə edilecekdir. Lakin mən burada, sadəcə olaraq, bundan artıq heç nə söyleyə bilmərəm.

**H e y d ə r Ə l i y e v :** Mən də onu deyə bilerəm ki, Parisdəki görüş Fransa prezidenti cənab Jak Şirakin təşəbbüsü ilə keçirilir. Bizim – hər iki prezidentin və Fransa prezidentinin – müzakirə etmək və fikir mübadiləsi aparmaq istədiyimiz başlıca məsələ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məsəlidir.

**S u a l :** Mənim sualım Ermənistən prezidentinədir. Bu gün burada dəfələrlə deyildi ki, hər iki ölkənin Avropa Şurasına daxil olması Ermənistənla Azərbaycan arasındaki mövcud problemlərin müzakirəsi üçün əlavə imkan yaradacaqdır. Maraqlıdır, bu baxımdan Siz cənab Əliyevin bu gün burada söylədiyi kifayət qədər sərt fikirləri, çıxışının kifayət qədər sərt ahəngini necə qiymətləndirirsınız?

**R o b e r t K o ç a r y a n :** Hesab etmirəm ki, biz Avropa Şurasının tribunasını qələbiatorlar tribunasına çevirməliyik. Mənə ele gelir ki, bu gün baş vermiş hadisə hər iki dövlət üçün son dərəcə mühüm hadisə idi. Mən maksimum tarazlı şəkildə, bu gün salonda hökm sürən eh-

val-ruhiyyəyə, bu gün baş vermiş hadisənin – hər iki ölkənin Avropa Şurasına daxil olması hadisəsinin – leytmotivinə müvafiq suretdə çıxış etməye çalışdım. Yeri gəlmışkən, biz xeyli əvvəl qəbul olunmağa hazır idik və məhz qonşu respublikada bəzi problemlər olduğundan qəbul edilməyimiz bir qədər uzandı. Əslinə qalsa, çıxışından məqsəd bu idi.

**S u a l :** Cənab Koçaryan, ay yarım əvvəl Siz Yunanistanda idiniz. Siz ölkəni tərk edərkən Afina hava limanında metbuat konfransı keçirdiniz. Bu metbuat konfransını rəsmi televiziya da göstərdi. Jurnalının «cənab Koçaryan, erməni soyqırımı tanınlıqdan sonra müvafiq ərazi iddiaları və müxtəlif təzminatlarla bağlı nə kimi məsələlər qaldırılacaq?» sualına cavabında dediniz ki, 1915-ci il hadisəleri ilə Sevr müqaviləsi arasında daqiq hədd qoymaq lazımdır. Yəni, Türkiyəyə də, xarici dövlətlərə də qətiyyən aydın olmayacaq şəyləri Türkiyədən tələb etmək olmaz.

Siz onu da əlavə etdiniz ki, bu məsələ ilk növbədə erməni diasporuna aiddir, Ermənistən isə hüquqi vahid kimi nə ise tələb edə bilməz. Bu əlavə məsələləri, xüsusən də hansısa bank hesablarına, sığorta pullarına və saireye aid məsələləri məhz erməni diasporu qaldırır. Hesab edirəm ki, əger tarixi perspektivdən nəzər salsaq, onda bu, tarixən ilk açıq bəyanat idi. Lakin bu, həm Türkiyə metbuati üçün, həm də diaspor üçün kifayət qədər təəccübüldür idi. Ona görə də bu, mətbuatda özünün lazımı əksini tapmadı. Siz dediklərinizdə əvvəlki tek tekid edirsınız mı?

**R o b e r t K o ç a r y a n :** Bu, həqiqətən, sizin çıxışınız idi, lakin düşünmürəm ki, həmin çıxış bu gün Strasburqda baş vermiş hadisələrlə bilavasitə bağlıdır. Mən Yunanistandakı metbuat konfransında, həqiqətən, müəyyən fikirlər söyləmişdim və əslində, bu nöqtəyi-nəzərə tərəfdaram. Lakin mən burada jurnalistlərin diqqətini təfərrüatı ilə bilmədikləri məsələlərlə yayındırmaq istəmirdəm.

**S u a l :** Mənim sualım hər iki prezidentədir. Lütfən deyin, Fransa ya səfərinizə bir gün qalmış Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey İvanovun regiona gəlməsi təsadüfi idimi? Əger təsadüfi deyildiə, o, Rusyanın siyasi rəhbərliyi tərəfindən yeni sülh təşəbbüsleri ilə gəlmİŞdim? Əger belədirdi, sizin onlara münasibətiniz necədir?

**R o b e r t K o ç a r y a n :** Zənnimcə, belə yüksək səviyyəli siyasetçilər, vəzifeli şəxslər heç yere təsadüfen getmirlər. Ayndır ki, cə-

nab İvanov Ermənistanda da, Azərbaycanda da təsadüfən olmamışdır: nizamasalma problemi müzakirə edildi.. Rusiya Minsk qrupunun həmsədridir və bu prosesdə fəal iştirak edir. Əgər siz diqqət yetirmisinizsə, hər üç həmsədr bu gün burada, Strasburqdadır və onlar nizamasalma məsələsinə aid bəzi mövqeləri razılışdırmaq üçün məqamdan istifadə etməyə çalışırlar. Rusiyadan da, Amerikadan da, Fransadan da olan həmsədrər buradadırlar. Odur ki, sabah nə olacaqsa, bu da razılışdırılmış şəkildə həyata keçirilir və ondan bütün həmsədrlerin xəbəri var.

**H e y d ə r Ə l i y e v :** Əslinə qalsa, mən də təzə bir şey deməyəcəyəm. Çünkü prezident Koçaryan bu barədə danışdı. Burada təsadüfilik yoxdur, Rusiya Amerika Birleşmiş Ştatları və Fransa ilə birlikdə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin dinciliklə nizama salınması üzrə Minsk qrupunun həmsədridir. Mənə elə gəlir ki, indi hər bir ölkə öz fealiyyətini gücləndirir. Cənab İvanovun Ermənistanda da, Azərbaycanda da olması məhz bununla bağlı idi.

**S u a l :** Mənim sualım cənab Prezident Əliyevədir. Mən başqa bir təşkilatın, hələlik qeyri-formal birlik olan GUÖAM-in geleceyi barədə soruşmaq istərdim. Hələlik əməkdaşlığın daha çox hərbi cəhəti görünür. Hər halda, müdafiə nazirləri mülki nazirlərdən daha tez-tez görüşürler. Bu isə Rusiyada müəyyən əsəbilik doğurur.

**H e y d ə r Ə l i y e v :** Yeri gəlmışkən, deməliyəm ki, bu təşkilat – GUÖAM 1997-ci ildə məhz burada, Strasburqda meydana gəlmişdir. O vaxt biz – dörd respublikanın prezidentləri problemlərimizin ümumiyyəti baxımından on çox iqtisadiyyatla bağlı bəzi məsələlər, habelə bəzi digər məsələlər barəsində fikir mübadiləsi apararaq, bələ bir təşkilat yaratmağı qərara alıq, sonralar isə bu təşkilata Özbəkistan da daxil oldu. Lakin bu təşkilat sizin dediyiniz kimi, təkçə hərbi sahədə deyil, bütün sahələrdə əməkdaşlıq məqsədi daşıyır. Mən deməzdim ki, müdafiə nazirləri qalanlarından daha tez-tez görüşürler. Görüşlər, necə deyərlər, fürsət düsdükde, bütün səviyyələrdə keçirilir. Burada hər hansı bir digər təşkilata qarşı heç nə yoxdur və qoy heç kim bundan narahat olmasın.

**S u a l :** Dağlıq Qarabağ münaqışəsinin nizama salınması üçün Ermənistəni hansı şərtlər qane edir? Bu məsələni həll etməyə məhz nə mane olur? Ermənistən Azərbaycanın ərazi bütövlüyünü tanımaq üçün özündə təpər tapmağa hazırlırmı?

**Robert Koçaryan :** Özündə təpər tapmaq nə deməkdir? Dağlıq Qarabağ Respublikasının baş tutmuş dövlətçiliyini tanıyıb-tanımaq üçün Azərbaycan özündə təpər tapmaqdə sərbəstdir. Yəni mənəcə, sualın qoyuluşu, her halda, bir qədər başqa cür olmalıdır. Biz, fikrimizcə, münaqişənin nizama salınmasının əsasını təşkil etməli olan başlıca prinsipləri açıqlamışıq. Bu, hər şeydən əvvəl, münaqişə tərəflərinin bərabər hüquqlu subyekt olması, ikincisi, Dağlıq Qarabağ respublikasının anklav kimi mövcudluğunuñ mümkünsüzlüyü barədədir. Üçüncü prinsip də var – bu, təhlükəsizlik məsələsidir və belə deyək, hamiya addır. Təhlükəsizliye teminatlar və bu teminatların həyata keçirilməsi üçün beynəlxalq birliyin güclü imkanları gerəkdir. Əslində, bizim prinsiplərimiz, bax, bunlardan ibarətdir. Ermənistən bu çərçivədə çoxsaylı kombinasiyalara və variantlara getməyə hazırlırdır.

**S u a l :** Cənab Koçaryan, Siz dediniz ki, Ermənistən yeni Avropanın yaradılması üçün lazımı şəraiti nəzərə alaraq, onun yaradılmasında iştirak etmək istərdi. Çox maraqlıdır, Ermənistən Azərbaycanın sərhədini pozduğu və onun ərazisinin 20 faizini işgal etdiyi halda, bunu necə edə biler?

**Robert Koçaryan :** Əvvəla, 20 faizini yox, indi mən hansıa nisbetlərə varmaq istəmirəm. Söhbət ondan gedir ki, iki il əvvəl Minsk qrupu ümumi dövlət barəde teklif irəli sürmüdü. Əgər bu təklifi münaqişənin bütün tərəfləri qəbul etsəydi, – hər iki erməni tərəfi onu qəbul etmişdi – onda sizin dediyiniz problem bu gün, sadece, olmazdı. Bu problemi həll etməyə və bunu demokratik dövlət quruculuğu ilə bağlamağa imkan var... Düşünmürəm ki, bu dəqiqidir, zənnimcə, bu, demokratik prosesləri – indiki halda sizin tərəfinizdən – bir növ özünəməxsus tərzdə qavramaq deməkdir.

**S u a l :** Mənim sualım hər iki prezidentedir. Deya bilərsinizmi, siz nizamasalmanın prinsipləri haqqında sazişin imzalanmasına nə vaxt hazır olacaqsınız? Mən bilən, beynəlxalq birliyin səbri o qədər də hədsiz deyildir.

**Robert Koçaryan :** İrəliləməyin sürətindən danışmaq xeyli çətindir. Amma hesab edirəm ki, biz kifayet qədər böyük yol keçmişik. İndi biz – mən də, Prezident Əliyev də tərəflərin mövqelərini kifayet qədər yaxşı təsəvvür edirik və zənnimcə, danışqları, necə deyər-

lər, özümüz apara bilərik. Bizim dəlillərimizə nə kimi cavab veriləcəyini mən təxminən bilirəm. Əminəm ki, Azərbaycanın qaldıracağı bəzi məsələlər barəsində mənim məməkün dəlillərimi Heydər Əliyevi də gözel təsəvvür edir.

Məsələ həqiqətən qarşılıqlı kompromis adlandırılacaq orta mövqeyi harada axtarış tapmaqdadır. Əlbəttə, bu qarşılıqlı kompromis elə olmalıdır ki, o, Ermənistanda da, Azərbaycanda da, Dağlıq Qarabağda da cəmiyyətin bu kompromisi qəbul etməsinə imkan versin. Cəmiyyət bu kompromisin derəcəsini qəbul etməye qadir olmalıdır, eks halda, sadece olaraq, bir qərar elədə edilməyəcəkdir. Bu isə yeni münaqişələrə, yəni problemlərə getirib çıxaracaqdır. İndi mən süreti proqnozlaşdırma-yacağam, hərçənd hesab edirəm ki, biz münaqişənin hellinə kifayət qədər yaxınıq. Bu mənim şəxsi qənaətimdir.

**Heydər Əliyev :** Təkcə beynəlxalq birləşdirməyə, biz hamımız, zənnimcə, Ermənistən da, xüsusən münaqişədən ciddi zərər çəkmiş Azərbaycan da onun tezliklə hellini gözlöyür. Özü də – mən nəzərə çarpdırıram – məhz dinc yolla. 1999-cu ilin əvvəllerində bəri Ermənistən prezidenti ile Azərbaycan Prezidenti arasında keçirilən görüşlər, danışqlar müəyyən ümidi verir. Hərçənd qətiyyən hesab etmirik ki, – məsələn, mən belə düşünürəm, zənnimcə, prezident Koçaryan da belə düşünür – biz ATƏT-in Minsk qrupunu əvəz edə bilərik. Sadəcə olaraq, görüşlərimiz və danışqlarımız zamanı biz, həqiqətən, elə kompromislər axtarıraq ki, onları Azərbaycanda da, Ermənistən da cəmiyyət qəbul edə bilsin. Açığımı deyəcəyəm, bu, ağır, çətin məsələdir. Lakin bununla yanaşı, hesab edirəm ki, biz bundan sonra da irəliləməliyik. Kompromislərlə əlaqədar bir nəticə hasil olsa, onda biz məsələnin həllinə, həqiqətən, çox yaxınlaşa bilərik.

**S u a l :** Sualım cənab Əliyevdər. Türkiyənin Ermənistənə qarşı «soyqırımı» tanımış Fransa Parlamentində səsvermə məsələsinə münasibetinizi bilmək istərdim. Koçaryanın mövqeyini hamı bilir, ona görə də bu suali ona vermirəm.

**Heydər Əliyev :** Bilirsiz, mənim buna münasibətim mənidir, ona görə ki, heç bir dövlətin başqa dövlətlərin işlərinə qarışmağa haqqı yoxdur. Fransa böyük dövlətdir, lakin Türkiye də öz ənənələri, öz xüsusiyyətləri olan müstəqil ölkədir. Tarixin bu cür məsələləri bir və ya

diger Parlamentdə səsvermə ile həll edilmir. Hesab edirəm ki, -- mən bu barədə prezident Şirakla da danışdım -- bu, her hansı diger ölkə üçün, ümumiyyətlə, icbari hüquqi əhəmiyyətə malik olmaqdan çox, en əvvəl, Fransadan ötrü daxili siyasi xarakter daşıyır. Mənim rəyim mənidir.

**Robert Koçaryan :** Avropa integrasiyasının bütün mentiqi məhz bundadır ki, insan hüquq və azadlıqları məsələləri, humanitar məsələlər bu və ya digər ölkənin daxili məsələləri ola bilməz. Biz məhz ona görə buradayıq ki, belə hesab etməliyik. Ona görə də hesab edirəm ki, Fransa Parlamenti tarixi hadisələrə, həqiqətən, düzgün qiyamət vermişdir.

**Heydər Əliyev :** Mən hər halda onu da deməliyəm ki, müasir Avropada vətəndaşların hüquqlarına aid nə varsa, bunların hamısı 1915-ci ilə deyil, məhz müasir Avropaya aiddir. Onda dünya bambaşqa idi, Avropa Şurası yox idi, insan hüquqları yox idi, demokratiya da, çox şeylər da yox idi. Odur ki, bunları cyniləşdirmek olmaz.

**Sual :** Sualım cənab Əliyevdir. Cənab Prezident, Siz hərbi əməliyyatlar nəticəsində meydana gəlmiş azərbaycanlı qaçqılardan danışdırınız. Amma qəribədir ki, Siz Bakıdan keçmiş Sovet İttifaqının hər yerinə səpələnmiş 300 min qaçqın ermənini xatırlamadınız. Onlar özlərinin bütün əmlakını, keçmişini bu ölkədə qoyub getməyə məcbur oldular. Sizə elə gəlmirmi ki, bu ermənilərin də problemlərini həll etmək lazımdır? Siz Qarabağın muxtarıyyətindən danışırınız, amma yalnız ermənilərin yaşadığı bu bölgə tarixən təşəkkül tapmış bölgədir və Sizə elə gəlmirmi ki, neçə deyerlər, daha bir mərhələ keçib, Azərbaycanın iki hissəsi arasında bir növ iki hissədən ibarət birgə dövlət yaratmaq olardı?

**Heydər Əliyev :** Əlbetta, üzr istəyirəm, lakin deməliyəm ki, bu sualda qərəz hiss edirəm. Əvvəla, haradan nə qədər adamın qovulduğundan danışmalı olsaq, onda görərik ki, məhz azərbaycanlılar Ermənistandan zoraklıqla qovulmuşlar, bundan sonra isə hərbi əməliyyatlar başlanmış ve Azərbaycanda yaşayan ermənilər qovulmuşlar, köçüb getmişlər. Nezerinize çatdırırm ki, Bakıda heç zaman 300 min erməni yaşamayıbdır. Siz gərək bu rəqəmləri deqiq bilesiniz.

**Qıraqlılıqlılar,** müqayisə edin, ermənilərlə azərbaycanlıların birgə yaşadıqları Dağlıq Qarabağdan əlavə, Dağlıq Qarabağın ətrafındakı 7 rayon işgal olunmuşdur, bu rayonların əhalisinin ümumi sayı təq-

ribən 700-800 min nəfərdir, bəlkə bir qədər artıq və ya azdır. Odur ki, əger biz bu fikrin üzərində dayansaq, nə qədər adamın haradan və necə qovulduğundan danışsaq, onda məsələni həll edə bilmərik. Gerçeklik ondan ibarətdir ki, Azərbaycanın ərazisi işğal edilmişdir. Gerçeklik, bax, budur. Ermənistən ərazisinin bir metri də heç kim tərəfindən işğal olunmayıbdır, gerçeklik beledir. Bir sözlə, biz bu məsələləri kəskinləşdirməməliyik, o mənada ki, bu dövr çoxdan keçmişdir və siz aranı qızışdırmaqla məşğul olmamalısınız. Biz məsələnin həlli yolunu tapmałyq və prezident Koçaryanla görüşlərimiz, danışqlarımız zamanı belə də edirik.

**Sual :** Biz müsibətləri müqayisə etmirik, lakin bir müsibətdən səhbət gedirəsə, o biri müsibəti də xatırlamaq lazımdır. Mən hansısa qızışdırıcı mövqə tutmuram, obyektiv olmağa çalışıram. Əgər səhbət bir müsibətdən gedirəsə, mütlöq o biri müsibətdən də daşmaq gərəkdir.

**Heydər Əliyev :** Hərə öz müsibətindən danışır.

**Robert Koçaryan :** Mən həqiqətən deyirəm ki, biz gələcəyə baxmalıyıq. Sadəcə olaraq, kiçik bir arayış vermek istəyirəm. Sumqayıt hadisəleri 1988-ci ilin fevralında baş vermişdir.

**Sual :** Sual hər iki prezidentdər. Cənab Əliyev, xahiş edirəm deyəsiniz, GUÖAM ölkələri arasında azad ticarət zonası haqqında saziş, sizcə, nə vaxt imzalana bilər? Cənab Koçaryana sual: GUÖAM-a qoşulmaq Ermənistən planlarına daxildirmi?

**Heydər Əliyev :** Biz GUÖAM çerçivəsində deyil, Müstəqil Dövlətlər Birliyi çerçivəsində azad ticarət zonası haqqında saziş imzalamağa çalışırıq. Yeri gəlməkən, Azərbaycan bu barədə öz müsəbat rəyini artıq çoxdan bildiribdir – sənədi imzalılmış və ratifikasiya etmişdir. Odur ki, bu bizdən asılı deyildir. Bu sualı daha çox Rusiyaya ünvanlaşdırmaq lazımdır.

**Robert Koçaryan :** Ermənistən GUÖAM-a daxil olmayı istəyib-istəməməsi barədə deyim ki, Ermənistən xarici siyasetinin gündəliyində belə bir məsələ yoxdur.

**Sual :** Sual hər iki prezidentdər. Avropa Şurasında bəzi adamlar istəyirlər ki, Avropa Şurası Qarabağ məsələsində vasitəçi rolunu oynasın. Sizə elə gəlmirmi ki, həddindən çox vasitəçi olacaq və məsələnin həllinə yaxınlaşmaq əvəzinə, hər şey mürəkkəbləşəcək, ona görə ki,

sonra müxtəlif xarakterli həddindən çox bəyanatlar olacaqdır? Bu, nizaməsalma proseslərinə mane ola bilər.

**R o b e r t Koçaryan :** Həqiqətən, çox sayıda vasitəcilerin olması sanki münaqişə təreflərinə müxtəlif variantlara əl atmağa, kiminsə teklifi çox xoşa gelmirsə, bir vasitəciden üz çevirib digərinə üz tutmağa imkan verir. Çox faydalıdır ki, son bir neçə ildə Minsk qrupunun həmsədrleri müntəzəm işleyirlər ve ümumiyyətlə, bütün tekliflər birlikdə götür-qoy edilmişdir. Biz bunu, həqiqətən, qiymətləndiririk.

O ki qaldı Avropa Şurasına, Avropa Şurası belə tekliflə çıxış etməyibdir. Sadəcə deyirlər ki, əger nədəsə faydalı ola bilərsə, bize bel bağlayın, səzə razılığa gelməyinizə kömək etmək üçün bizdən asılı olan hər şeyi edərik. Yəni bu, mane ola biləcək hansısa məxsusi, müstəqil vasitəcilik xətti deyildir. Əksine, bu, güman edirəm ki, indi danışqlar prosesində mövcud olan vəziyyəti tamamlaya bilər.

**H e y d a r Ə l i y e v :** Minsk qrupu, onun həmsədrləri 1992-ci il-dən başlayaraq böyük iş görmüşlər və görürərlər. Biz bunu etiraf etməli və qiymətləndirməliyik. Amma bu başqa məsələdir ki, həmin iş hələlik nüticə verməyiibdir və ona görə də Ermənistan və Azərbaycan prezidentləri arasında bilavasitə görüşlərə zərurət yaranmışdır.

Hərçənd bu da Minsk qrupunun fealiyyəti ilə paralel gedir və Minsk qrupunun həmsədrlərinə görüşlərimiz, söhbətlərimiz, müzakirə etdiyimiz məsələlər barəsində, əsasən, məlumat verilmişdir.

Diger təşkilatlara gəldikdə, məsələn, mən, əlbəttə, hesab edirəm ki, bu məsələni kimlər həll edə bilərsə, onlar da həll edir. Biz bu məsələni real surətdə ədalətlə, dinciliklə həll edə biləcək hər hansı beynəlxalq təşkilata hədsiz minnətdar olarıq. Avropa Şurası, həqiqətən, bu işlə məxsusi məşğul olmaq barədə mesələ qoymur. Onlar deyirlər ki, isteyirsinizsə, biz bu məsələdə sizə kömək edə bilərik. Yeri gəlmmişkən, deməliyəm ki, bu gün, Ermənistanın, Azərbaycanın Avropa Şurasına qəti surətdə qəbul edildiyi bir vaxtda, zənnimcə, Avropa Şurasına yaraşmaz ki, onun iki üzvü – Ermənistan və Azərbaycan bundan sonra da hərbi münaqişə vəziyyətində olsunlar.

**S u a l :** Məlumdur ki, Ermənistan uzun müddət Rusiyada hərbi müttəfiq hesab edilmişdir və hesab edilir, bu barədə müvafiq müqavilə var. Prezident Putinin bu yaxınlarda Azərbaycana səfəri və Sizin onunla da-

nışqlarınız Azərbaycanı Rusyanın hansısa şəkildə hərbi müttəfiqi etmişdirmi? Bu, Ermənistanda narazılığa və ya narahatlılığı səbəb olmayıbmı? Sonuncu sual cənab Ermənistan prezidentinədir.

**H e y d a r Ə l i y e v :** Rusiya prezidenti Putinin Çinə, Şimali Kōreyaya və bəzi digər ölkələrə səfərləri bu ölkələri Rusyanın hərbi müttəfiqi etmişdirmi? Yox. Buna görə də hesab etmək olmaz ki, hər bir səfərin neticəsində hərbi ittifaq yaradılmışdır. Məsələn, men bu fikir-dəyəm ki, ümumiyyətlə, hərbi ittifaqlar olmamahıdır. Əger bütün ölkələr sülhə doğru gedirse, onlar hərbi ittifaqlardan imtina etməlidirlər, mühəribədən imtina etməlidirlər, silahlardan imtina etməlidirlər, onlar sülhə, həqiqətən, real surətdə nail olmalıdır. Amma əgər, bir tərefdən, hər bir ölkə sülh niyyətində olduğunu elan edirse və hər hansı digər ölkə ilə hərbi ittifaq bağlayırsa, deməli, ikili siyaset yeridir. Hesab edirəm ki, prezident Putinin Azərbaycana səfəri çox mühüm, çox faydalı olmuşdur və eminəm ki, bu səfər Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsində, əməkdaşlığımızın genişlənməsində çox mühüm rol oynayacaqdır. Əməkdaşlığın hərbi ittifaqdan daha çox vacib olan çoxlu cəhətləri var.

**R o b e r t Koçaryan :** Biz bu səfərə Qarabağ probleminin tənzimlənməsi baxımından müsbət yanaşıraq. Hesab edirik ki, əgər Azərbaycanla Rusiya arasında münasibətlər yaxşılaşsa, qarşılıqlı etimad da-ha yüksək səviyyədə olsa, onda danışqlar prosesində vasitəçiyyə münasibət də, təbii ki, daha obyektiv, daha müsbət olacaq, ümumən, Azərbaycan cəmiyyəti tərefindən daha müsbət qəbul ediləcəkdir. Bu baxımdan səfəri müsbət qiymətləndiririk. Ümumiyyətə isə, hər bir ölkənin özü həll etməlidir. Prezidentlər haraya və necə getməyi və hansı müqavilələri imzalaması özləri ikiterəfli səviyyədə həll edirlər. Biz buna sakit baxırıq.

**S u a l :** Sual hər iki prezidentədir. 1996-cı ildən, Lissabon görüşündən sonra Qarabağ münaqişəsinin nizama salınmasının üç prinsipi müəyyən edilmişdir. Bize məlumdur ki, ərazi bütövlüyü, diplomatik yolla nizaməsalma – indi bu sahədə işlər görülür – və Sovet İttifaqının süqtundan sonra müəyyən edilmiş sərhədlər bir daha dəyişdirilməməlidir, sualım beledir. Siyasetdə realistlər olaraq siz dərk edirsinizmi ki, bu sərhədlərə, həqiqətən, toxunulmamalıdır, ona görə ki, 54 ölkə «bəli,

biz buna razıyıq» demişti, Ermənistan isə təklikdə qalmışdı? Digər tərəfdən, size elə gəlmirmi ki, Minsk qrupunun unutduğu həmin diplomatik qərar, ümumi dövlət barəsində əvvəlki təkliflər məhz həmin səbəblərə görə uğursuzluğa məruz qalmışdır? İstərdim ki, indi siz diplomatasına deyil, açıq və səmimi cavab verəsiniz.

**H e y d ə r Ə l i y e v :** Həqiqətən, 1996-ci ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü keçirilmiş və orada Ermənistan-Azərbaycan münaqişəsini dincliklə nizama salmaq məsəlesi gündəlikdə çox keskin şəkildə dururdu. Yekun sənədi üçün qabaqcadan hazırlanmış nizamasalma formulunu Ermənistan qəbul etmədi. Yekun sənədində qeyd nəzərdə tutulurdu ki, bu bizi qane edə bilməzdi. Buna görə de Azərbaycan ATƏT-in Lissabon Zirvə görüşünün bütün yekun sənədi barədə konsensusdan imtina etməli oldu. Onda formul təklif edildi və doğru dediniz ki, Ermənistandan savayı, ATƏT-in üzvü olan 54 ölkənin 53-ü imzaladı, bununla razılaşdı. Orada Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulurdu. Biz bununla razılaşdıq, Ermənistan tərəfi isə razılaşmadı.

Lissabon Zirvə görüşündən sonra Minsk qrupu həmsədrlerinin tərkibi dəyişdi, yeni Rusiya ilə birlikdə Amerika Birleşmiş Ştatları və Fransa da həmsədr oldular. O vaxtadək onlar həmsədrlər deyildilər. Beləliklə, 1997-ci il ərzində həmsədrler iki təklif irolu sürmüştülər. Onlardan biri məsələnin bütöv halda, ikinci isə mərhələ-mərhələ həll edilməsi barədə idi. Azərbaycan həm birinci, həm də ikinci təklifi danışqlar üçün əsas kimi qəbul etdi. Ermənistan birinci təklifi qəbul etmədi, bununla əlaqədar ikinci təklif, məsələnin mərhələ-mərhələ həll edilməsi təklifi meydana gəldi. Lakin Ermənistan sonra bu təklifi də qəbul etmədi. Sonra, artıq 1998-ci ildə danışqlar prosesi ləngidi və «ümumi dövlət» formulu meydana gəldi. Bax, mehz onda bu «ümumi dövlət» formulu Ermənistan tərəfindən qəbul olundu, amma Azərbaycan onu qəbul etmədi. Sadəcə desək, hesab 2:1 Azərbaycanın xeyrinədir, yeni Azərbaycan iki təklifi qəbul etdi, Ermənistan qəbul etmədi və üç təklifdən birini Ermənistan da qəbul etmədi, Azərbaycan da.

Sonda demək istəyirəm ki, dünyanın bütün ölkələrinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı məsəlesi, həqiqətən, beynəlxalq hüququn əsas məsələsidir. Təessüf ki, biz bu hüququ indiyədək heç kimə sübut edə bilmirik.

**R o b e r t K o ç a r y a n :** Mən bu məsələyə əlavə edəcəyəm. Əvvələ, bu, ATƏT-in qərarı deyildi. Bu, sədərlik edənin bəyanatı idi. ATƏT çərçivəsində qərar konsensusla qəbul olunduğundan, Ermənistan belə bir qərarın qəbulunda, təbii ki, iştirak edə bilməzdi. İkincisi, mənə elə gəlir ki, burada məsələ xeyli mürəkkəbdir. Yəni ərazi bütövlüyü ilə xalqın öz müqəddəratını təyin etməsi, beynəlxalq hüquqda ey ni mənalı olan prinsiplər arasında tarazlığı necə tapmalı? Aydınır ki, ərazi bütövlüyü prinsipi demokratianın inkişaf etmədiyi ölkələrə kütləvi cinayətlər və soyqırımları üçün çox vaxt bərəət olur. Bununla əlaqədar mən, sadəcə olaraq, bu problemə həmin nöqtəyi-nəzərdən baxmağı təklif edərdim.

Bizim də ərazimiz var, Ermənistan da öz ərazi bütövlüsündə maraqlıdır ve təbii ki, biz, ümumiyyətlə, bu prinsipin əleyhinə ola bilmerik. Lakin hesab edirik ki, öz müqəddəratını təyin etmək hüququ Dağlıq Qarabağda qanuni surətdə həyata keçirilmişdir. Üstəlik, kompromisimiz bundan ibarətdir ki, buna baxmayaraq, biz bu iki prinsip arasında kompromis tapmaq imkanlarını axtarıraq. Bize təklif olunan ümumi dövlət ideyası da məhz həmin düzgün kompromisi tapır.

**S u a l :** Mən cənab Koçaryana sual vermək istərdim. Yenə də həmin probleme, erməni soyqırımı deyilən məsələyə qayıdır. Ermənistan ərazi baxımından kompensasiya tələb etmək niyyətindədirmi?

**R o b e r t K o ç a r y a n :** Bu sual lap əvvəldə bir qədər geniş şəkildə verilmişdi. Sual iki dəfə səslənsə də, mən ona hər halda cavab verəcəyəm.

Türkiyədə bu hadisə 1915-ci ildə baş vermişdir. Lakin söhbət principcə təkcə həmin ildən getmir, bu çox-çox əvvəller, hələ XIX əsrin axırlarından başlanmış, Türkiyənin daxilində baş vermişdi. Soyqırımınnın tanınması prosesi ilə əlaqədar, mənçə, indi Ermənistanın bir dövlət olaraq Türkiyəyə qarşı ərazi iddiaları surmək imkanları və hüququ yoxdur. Lakin soyqırımdan şəxsən zərər çəkmiş vətəndaşların fərdi qaydada kompensasiya tələb etməyə haqqı var. Bununla əlaqədar necə hə-

reket etmək artıq onların öz işidir. Sonra, Türkiyənin Avropa Birliyində üzvlüyü Avropa məhkəmələrinə müraciət etmək, hansısa kompensasiyalar tələb etmək imkanını da nəzərdə tutacaqdır. Lakin təkrar edirəm, bu həmin hadisələrin gedişində zərər çekmiş adamların və ya onların varislərinin işidir.

Ərazi problemi başqa müstəvidədir. O, Sevr müqaviləsi ilə bağlıdır. Bu məsələnin mətləbə dəxli yoxdur və indi mən onu müzakirə etməyi, sadəcə olaraq lazımlı bilmiyəm.

## **ERMƏNİSTAN PREZİDENTİ İLƏ BİRĞƏ MƏTBUAT KONFRANSI**

*Paris, Yelisey sarayı  
26 yanvar 2001-ci il*

**Azərbaycan Prezidenti Heydər Əliyevin və Ermənistən prezidenti Robert Koçaryanın birgə mətbuat konfransı oldu. Mətbuat konfransı başlanmadan əvvəl prezidentlər Jak Şirak, Heydər Əliyev və Robert Koçaryan bəyanatlarla çıxış etdilər.**

### **AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI**

— Hörmətli xanımlar və cənablar!

Mən çox böyük məmənunluq duyuram ki, bu gün beş saatdan artıqdır Yelisey sarayında, Parisdəyəm və prezident Şirakın bu qədər vaxtını almışam. Cənab prezident, məni Fransaya rəsmi səfərə davet etdiyinizi görə də – bizim çox maraqlı səhbətlərimiz və görüşlərimiz oldu – bu gün bize, mən Azərbaycanı nəzərdə tuturam, eləcə də Ermənistana – düşünürəm ki, prezident Koçaryan da belə hesab edir – xeyli vaxt ayırdığınızda görə size təşəkkür edirəm.

Azərbaycanın Avropa Şurasına qəbul edilməsi xalqımız üçün, müstəqil ölkəmiz üçün tarixi ehemmiyyətli hadisədir. Bu işdə bizi kömək göstərdiklərinə və dəstək verdiklərinə görə cənab prezident Jak Şiraka və Fransanın Avropa Şurasındaki bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm. Bunun da müəyyən dərəcədə rəmzi mənası var ki, bu gün biz cənab prezident Şirakla bu hadisəni, necə deyərlər, qeyd edirik.

Əlbəttə, biz Avropa Şurasında Azərbaycanın qarşısında duran vəzifələr barəsində də çox faydalı fikir mübadiləsi apardıq. Mən bir daha bildirmək istəyirəm ki, biz Avropa Şurasında fəal iştirak etmək və Fransa ilə hər cəhətdən əməkdaşlıq yolu ilə gedəcəyik. Bu gün Ermənistən prezidenti Koçaryanla mənim aramda təkbətək görüşdə çox faydalı fikir mübadiləsi oldu. Biz təxminən iki saat səhbət etdik və bütün bu vaxt Ermənistən-Azərbaycan münəaqışosının dincliklə nizama salınması yollarının axtarışına, qarşılıqlı kompromislərin axtarışına həsr olundu.

Cənab prezident Şirakın iştirakı ilə üçtərəfli görüş çox xoş oldu. Prezident artıq bu barədə danışdı, mən də demek istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinciliklə nizama salınmasına dair çox ciddi, mürəkkəb məsələ barəsində üçlükdə de fikir mübadiləsi aparmağımızın bizim üçün, Azərbaycan üçün, bir Prezident kimi, mənim üçün böyük əhəmiyyəti var. Prezident Koçaryan ve mən məsələnin həlli yolunu tapmaq üçün aramızdakı dialoqu davam etdirmək barədə razılığa gəldik. Bu barədə biz – prezident Jak Şirak, prezident Koçaryan və mən – üçlükdə görüş zamanı da danışdıq.

Cənab Fransa prezidenti, mənim üçün çox maraqlı olan bugünkü günde görə Sizə bir daha təşəkkürümüz bildirmək istəyirəm və ümidi varam ki, ATƏT-in Minsk qrupunun həmsəndi kimi, Sizin səyləriniz Ermənistan-Azərbaycan münaqişəsinin dinciliklə həlli yolunu tapmaq naminə davam edəcəkdir.

\* \* \*

**J a k Ş i r a k :** Prezidentlər çox tələsirlər, buna baxmayaraq, hərəsi bir suala cavab verməyə razıdır.

**S u a l :** Sual hər iki prezidentədir. Bu gün sizin aranızda 14-cü görüş oldu. Birinci görüşlə indiki görüş arasındaki mühüm fərqi göstərə bilərsinizmi, belə bir fərq var, ya yox? Prosesdə münaqişənin üçüncü tərəfinin – «Dağlıq Qarabağ respublikası»nın faktiki surətdə olmadığı halda, siz daha səmərəli nəticə əldə edilməsini mümkün bilərsinizmi?

**H e y d ə r Ə l i y e v :** Bizim nə qədər görüş keçirdiyimizi saydığımıza görə sağ olun. Heç mən özüm də bilmirdim ki, bu, 14-cü görüşdür. Bu, görüşlərimizə nece böyük diqqət yetirildiyini göstərir. Görüşləri isə biz görüşlər naminə deyil, məsələnin həlli yolunu həqiqətən tapmaq üçün keçiririk. Biz hər dəfə daha çox qarşılıqlı anlaşma olduğunu aşkara çıxarıraq. Bu, artıq yaxşı haldır. Ümidi varam ki, görüşləri yüze çatdırımayacaqıq. Hansı görüşdə qəti razılığa geləcəyimizi isə söylemək mənim üçün çətindir.

Üçüncü tərəf barəsində. Biz prezident Koçaryanla məsələni hələlik müzakirə edirik və düşünürəm ki, konkret bir qərara gəldikdən sonra yəqin üçüncü, dördüncü və beşinci tərəf də olacaqdır.

**R o b e r t K o c a r y a n :** Birinci görüşlə 14-cü görüş arasında fərq bundadır ki, biz birinci görüşdə bir-birimizi öyrənirdik, sonrakı görüşlərdə bir-birimizi başa düşmək isteyirdik, indi isə problemi həll etməyə çalışırıq.

Üçüncü tərəf barəsində. Mən üçüncü tərəfin mənafelərinə, baxışlarına və mövqelərinə bələd olduğuma görə, onları da açıqlamağa çalışacağam, hərçənd sizinlə razıyam ki, tam razılıq həmin tərəfin iştirakı ilə əldə edilə bilər.

## FRANSA PREZİDENTİ İLƏ BİRĞƏ MƏTBUAT KONFRANSI

26 yanvar 2001-ci il

**Azərbaycan Prezidenti Heydər Əliyev və Fransa prezidenti Jak Şirak Yelisey sarayı qarşısındaki meydana toplaşmış jurnalistlər önündə bayanatla çıxış etdilər.**

### FRANSA PREZİDENTİ JAK ŞIRAKIN BÖYANATI

İlk növbədə demək istərdim ki, Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən de artıq əlaqələr yaranmışdır. Mən Prezident Əliyevə dərin hörmət bəsləyirəm.

Mən, ilk növbədə, Prezident Əliyevi və onun ölkəsini Azərbaycanın Avropa Şurasına qəbul olunması münasibətə təbrik etmək istərdim. Dediym kimi, Avropa Şurasına bu qəbul sübut edir ki, Azərbaycanda demokratiya möhkəmlənmişdir və getdikcə möhkəmlənir. Prezident Əliyevin səfəri bize ikitərəfli münasibətlərə, xüsusən çox gözəl olan iqtisadi əlaqələrimizlə bağlı məsələlərə de toxunmağa imkan vermişdir. Sizə məlumdur ki, Azərbaycan istər Avropanın, istəse de Fransanın işgüzar dairələrində böyük nüfuzu malikdir. Biz iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsindən danışdıq. Təbii ki, biz Dağlıq Qarabağ problemine de toxunduq. Sizə məlum olduğu kimi, Fransa ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Fransa bu problemin dincliklə həll edilməsinə əlindən gələn köməyi göstərməyə çalışır. Şübhəsiz, Fransa çalışır ki, bu problemin həlli tarazlı xarakter daşısın, yəni hər iki tərəf üçün məqbul olsun. Fransa münaqişənin həlli üçün hər iki ölkədə göstərilən səyleri de dəstəkləyir.

İki gündən sonra biz prezidentlə yenidən görüşəcəyik. Bu mənim üçün böyük sevincdir.

Mən bu səfərə görə Prezident Əliyevə bir daha təşəkkür etmək istərdim.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYANATI

Sağ olun, cənab prezident. Mən, ilk növbədə, Fransaya rəsmi səfərə gəlmək dəvətinə görə Fransanın prezidenti cənab Jak Şiraka təşəkkür etmək istəyirəm. Bu səfər bizim üçün, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Fransa ilə Azərbaycan arasında bütün sahələrdə ən xoş, ən səmimi münasibətlər yaranmışdır və bu münasibətlər daim inkişaf edir. Şadəm ki, prezident cənab Şirakla mənim aramda da yaxın dostluq münasibətləri mövcuddur. Mən şadəm ki, prezident Şirak kimi dostum var. Mən Fransaya belə əhval-ruhiyyə ilə gəlmişəm. Bu gün bizim danışqlarımız, səhbətlərimiz olmuşdur.

Prezident cənab Jak Şirakin dediyi kimi, biz çox məsələləri, o cümlədən ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə etdik.

Mən de bu münasibətlərdən çox məmənunam. Lakin biz razılığa geldik ki, bu münasibətləri inkişaf etdirmək və genişləndirmək lazımdır. Azərbaycan Fransa biznesinin ölkəmizə gəlməsində, Fransa şirkətləri tərəfindən Azərbaycana sərmayeler qoyulmasında çox maraqlıdır. Fransa bizim üçün bir də ona görə böyük əhəmiyyətə malikdir ki, o, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin dincliklə nizama salunması üzrə Minsk qrupunun Rusiya və Amerika Birleşmiş Ştatları ilə birlikdə həmsədrdir.

Mən deməliyəm ki, Fransa və şəxşən prezident cənab Şirak bu işdə çox fəal iştirak edir və yeni-yeni səyər göstərir. Bu gün biz bu məsələni de etraflı müzakirə etdik. Mən səhbətimizin nöticələrindən və Fransanın tutduğu mövqədən razıyam. İnanıram ki, prezident cənab Jak Şirakin səyəri ilə, Minsk qrupunun digər həmsədrleri ilə birlikdə biz bu münaqişəni sülh yolu ilə həll edə biləcəyik.

Mən cənab Jak Şirakı Azərbaycana rəsmi səfərə dəvət etdim.

**J a k Ş i r a k :** Mən bu dəvəti böyük məmənuniyyətlə qəbul etdim.

**H e y d ə r Ə l i y e v :** Bu səfər 1998-ci ildə planlaşdırılmışdı, lakin bəzi səbəblərə görə baş tutmadı. Ümidvaram ki, bu dəfə baş tutacaqdır. Bizim görüşlərimiz, danışqlarımız hələ davam etdiriləcəkdir. Mənim burada Ermənistan prezidenti Koçaryanla görüşüm üçün şərait yaratmaq niyyətinə görə prezident cənab Jak Şiraka təşəkkür edirəm.

Cənab prezident, qonaqpərvərliyə görə, bizə səmimi münasibət göstərildiyinə görə, bizim Sizinlə dostluğumuza görə mən Sizə təşəkkür edirəm.

\* \* \*

Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

**S u a l :** Siz parlamentin «soyqırım» haqqında qəbul etdiyi qərara toxundunuzmu?

**J a k Ş i r a k :** Prezident Əliyev bu qərar barədə özünün dərin təessüf hisslerini mənə bildirdi və dedi ki, Azərbaycan xalqı Parlamentin bu qərarına ciddi tənqidlə yanaşmışdır. Mən bu tənqidlə gözəl başa düşürəm və onu nezərə aldım. Lakin bu, Azərbaycanla Fransa arasında mövcud olan dostluğa və qarşılıqlı münasibətlərə əsla xələl getirməyəcəkdir.

**S u a l :** Siz Qarabağ məsəlesi barədə hər hansı bir razılığa gəldinizmi?

**H e y d ə r Ə l i y e v :** Biz müxtəlif variantları müzakirə etdik, lakin bu əlaqələri, bu söhbətləri davam etdirəcəyik. Ümidvaram ki, biz bu məsələnin həllinə gəlib çıxacaqıq.

**J a k Ş i r a k :** Sağ olun.

## FRANSAYA RƏSMİ SƏFƏRDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

27 yanvar 2001-ci il

— Azərbaycanın Avropa Şurasına qəbul olunması ilə əlaqədar təntənəli mərasimi bizim televiziya birbaşa veribdir. Siz bunu bilirsınız. İndi birinci məsələ, elbəttə ki, Azərbaycanın Avropa Şurasına qəbul olmasıdır. Artıq bu da arxada qalmışdır. Qəbul olma mərasimi çox təntənəli, çox mehriban şəraitdə və çox yüksək səviyyədə keçdi. Orada bütün deputatlar, onlardan əlavə 200-300 başqa adam var idi, müxbirlər vardı. Bayraqlar qaldırılmazdan evvel biz — hər iki prezident salonda qısa çıxışlar etdik. Orada, demək olar ki, adam əlindən yer yox idi. Yuxarıdakı balkonların da hamısı dolu idi.

Hesab edirəm ki, çox yaxşı keçdi və Azərbaycan üçün yeni bir tarixi hadisə oldu. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, daxili sabitliyi təmin edəndən, demokratiya sahəsində əldə etdiyi nai.liyyətlərlə irəlilədikdən sonra, nəhayət, indi Avropa Şurasının üzvüdür. Onu da nezərə almaq lazımdır ki, biz coğrafi nöqtəyi-nezərdən Avropada olsaq da, Avropa Şurası əsasən avropalılardan, həqiqi avropalılardan ibarətdir. Biz Avropa qitəsindəyik, amma bize çoxları Şərq insanları deyirlər və biz də bundan, nə təhər deyərlər, öz köklərimizdən heç vaxt imtina etməmişik və etməyəcəyik. Bunu mən çıxışimdə da dedim. Əgər bir az qısa desək, indi Avropa Şurasında — unun 43 üzvü arasında iki müsəlman türk dövləti var — Türkiyə və Azərbaycan. Təbiidir ki, bu çox yüksək qiymətə malik hadisədir və Azərbaycan xalqı üçün tarixi hadisədir.

İkincisi, yəqin siz bilirsınız ki, mən oraya Fransa prezidenti Şirak tərəfindən rəsmi sefərə dəvət edilmişdim. Ona görə də birinci gün, əyni 24-də mənim rəsmi sefər programım keçdi. Prezident Şirakla mənim çox uzun, çox geniş və əhəmiyyətli danışqlarım oldu. Sonra da yemək yedik.

Sonra isə mən həmin axşam Strasburqa getdim. Səhərisi bütün gün Strasburqdə da çox gərgin program oldu. Qəbuldan sonra mən orada çox adamlarla da görüşdüm. Onları mətbuatda verəcəklər, görəcəksiniz. Amma sonra, axşam yenə də Parisə qayıtdım. Çünkü 26-da prezident

dent Koçaryanla bizim tekbedək görüşümüz var idi. Sonra isə prezident Koçaryan, prezident Şirak və mənim görüşüm var idi. Bu görüşləri de keçirdik. Men Koçaryanla iki saatə yaxın danışq apardım. Sonra üçümüz – heç kəs yox idi – prezident Şirak, prezident Koçaryan, bir də mən iki saatdan artıq danışq apardıq. Ondan sonra təxminən iki saatə qədər də yemək mərasimi oldu. Prezident Şirak bize yemək verdi. Orada da danışqlar bizim münasibətlərə aid idi.

Təbiidir ki, indi bizim xalqımızı, millətimizi – hamını maraqlandıran, Avropa Şurası ilə bərabər, Ermənistan-Azerbaycan münaqişəsinin həlli məsələsidir. Danışqlar çətin gedir, ağır gedir. Bunu sizə deyim. Ancaq yənə də hesab edirəm ki, bu on düz yoldur. Biz bu yolla gedirik ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olaq.

Orada, Yelisey sarayında biz üçümüz mətbuat konfransı keçirəndə bir nəfər müxbir – mənə belə geldi ki, Ermənistandan gəlməşdi, cünki rus dilində danışdırdı, amma sıfətindən gördüm ermənidir – dedi ki, siz artıq 14-cü dəfədir ki, prezident Koçaryanla tekbedək görüşürsünüz. Bunu nəticəsi nədir? Mən ona dedim ki, düßü, bilmirdim neçə dəfədir görüşürük, saymamışam. Ancaq neticesi odur ki, hər halda biz bir-birimizni daha da anlaya bilirik, məsələləri müzakirə edirik. Koçaryan öz tərəfindən, men öz tərəfindən bir-birimizə sübut etmək istəyirik və danışqlar prosesi irəliyə gedir. Düzdür, çox zəif gedir, amma irəliyə gedir. Ona görə də hesab edirəm ki, bu da çox faydalı bir görüş idi. Xüsusən bizim üçümüzün görüşü. Cünki Fransa Minsk qrupunun həmsədridir və prezident Şirak bu məsələyə çox ciddi yanaşır, problemi bilir. Onunla birinci günü təkbedək danışığımızın 70 faizi, bəlkə də 100 faizi bu məsələyə həsr olunmuşdu. Sonra isə, nahar vaxtı biz ikitərəfli münasibələr haqqında danışdıraq. Ona görə də hesab edirəm ki, bütün sahələrdə öz səylərimizi bundan sonra da davam etdirmek lazımdır. Həm de Minsk qrupunun həmsədrleri çox iş görməlidirlər. Minsk qrupunun həmsədrlerinin nümayəndələri orada idilər – həm Amerikanın nümayəndəsi Kavano, həm Rusyanın nümayəndəsi Qribkov, həm de Fransanın nümayəndəsi – hamısı orada idilər. Onlar da çox maraq göstərirdilər. Fürset tapıb, bizimlə görüşlər keçirirdilər. Ancaq bu prosesi hələ davam etdirmək lazımdır.

Ümumiyyətə, hesab edirəm ki, bu sefer Azerbaycan xalqı üçün, Azerbaycan Respublikası üçün çox uğurlu, çox əhəmiyyətli, tarixi əhəmiyyətə malik olan bir sefərdir.

**S u a l :** Cənab Prezident, bu danışqlarda prezident Koçaryan, ya-xud Siz hansıa şərtləri irəli sürdüñüzmü?

**C a v a b :** Bilirsiniz, şərt olmasa, danışqlar olmaz.

**S u a l :** Cənab Prezident, Koçaryan söylediyi üç şərti Sizinlə görüşdə dedim?

**H e y d ə r Ə l i y e v :** Hansı şərtlər?

**J u r n a l i s t :** O, üç şərt irəli sürmüdü – anklav məsəlesi, bəy-nəlxalq ictimaiyyət tərəfindən hər hansı bir qərara dəstək verilməsi...

**H e y d ə r Ə l i y e v :** Qızım, bunlar hamısı detallardır. Danışqlar siz təsəvvür etdiyinizdən artıq çox genişdir.

**S u a l :** Hörmətli Prezident, Azerbaycan və Ermənistanın Avropa Şurasına qəbulu Dağlıq Qarabağ probleminin həllinə təsir edəcəkmi?

**C a v a b :** Avropa Şurası dedi ki, biz başqalarının gördüyü işlərə birbaşa qarışmaq istəmirik. Yəni Minsk qrupunun həmsədrləri var, Minsk qrupu var, onların işlərinə qarışmaq istəmirik, ancaq əgər siz bu barədə bir şey edə bilməsanız, biz hazırıq. Mətbuat konfransında bu suali verdilər. Sen dediyin suali həm Koçaryana, həm də mənə verdilər. Koçaryan dedi ki, bəli, Avropa Şurası belə deyir. Mən isə dedim ki, bundan sonra Avropa Şurası da bilməlidir ki, əgər Avropa Şurasına daxil olan iki dövlət bir-biri ilə hərbi münaqişə vəziyyətindədirse, bu, Avropa Şurasına da heç vaxt hörmət götirməyəcəkdir. Ona görə də mən onlara başa saldım ki, hamı meşğul olmalıdır.

Men öz çıxışında – yəqin qulaq asmışınız – sərt dedim. Dedim ki, dünya ictimaiyyəti bu məsələyə biganə qala bilməz!

**S u a l :** Cənab Prezident, Minsk qrupunun həmsətri kimi, Fransanın Ermənistan-Azerbaycan münaqişəsinin həlli üçün bir planı varmı?

**C a v a b :** Onların özlerinin layihəsi yoxdur. Həm Fransanın, həm Rusyanın, həm də Amerikanın. Onların əvvəlki layihələri məlumdur. Orada yənə sual verdilər. Cünki Koçaryan yənə də dedi ki, həmsədrlər ümumi dövlət formasını irəliyə sürüb, əgər Azerbaycan bununla razılaşsaydı, məsələ həll edilmiş olardı. Mən də məcbur oldum onlara deməyə ki, Lissabon Zirvə görüşündən sonra Minsk qrupu tərəfindən iki təklif olmuşdur. Bir paket təklifi, bir də mərhələ-mərhələ həll barədə və bunu Ter-Petrosyan qəbul etdi. Bundan sonra onu məcbur etdilər ki, istefaya getsin. Sonra isə Minsk qrupunun həmsədrləri ümumi dövlət prinsipini irəli sürdü. Onunla biz razi olmadıq. Yəni Koçaryan istədi izah etsin ki, guya biz razi olmuruq. Mən ona dedim ki, iki təkliflə Er-

mənistan razı olmadı, bir təkliflə biz razı olmadıq. Beləliklə, hesab iki bir Azərbaycanın xeyrinədir.

**S u a l :** Cənab Prezident, Fransa dövləti bəyan etmişdir ki, Dağlıq Qarabağ probleminin nizamlanmasında heç bir coğrafi-strateji maraqlar nəzərə alınmayaçqdır. Bəs ermoni diasporu məsələsi bu problemiñ nizamlanmasına təsir edə bilərmi?

**C a v a b :** Bəli, prezident Şirak bir daha dedi ki, Qafqazda bizim heç bir coğrafi-strateji marağımız yoxdur. Biz, sadəcə, istəyirik ki, Cənubi Qafqazda sülh olsun və buna görə də çalışırıq.

**S u a l :** Cənab Prezident, Fransada keçirilən danışqlardan Dağlıq Qarabağ münaqişəsinin həllində hansıa bir nəticə gözləmək olar mı?

**C a v a b :** Her bir danışqdan nəticə gözləmək lazımdır. Bilirsiniz, danışqlar boş-boşuna aparılmır. Prezidentlər gedir, vaxt itirir, böyük program yayılır. Məsələn, Fransa hökumətinə biz, ne teher deyerler, nə qədər əziiyyət verirdik. Prezident Şirak neçə gün bizimlə məşgül oldu. Bu, boş danışq deyil ki, çıxırsan, tanış adamlı danışırsan. Bu danışqların hər birinin çox əhəmiyyəti vardır.

**S u a l :** Cənab Prezident, bundan sonrakı görüşünüz harada olacaqdır?

**C a v a b :** Biz bu barədə danışmadıq.

**S u a l :** Cənab Prezident, Türkiyə ictimaiyyəti Sizin Fransaya səfərinizə bir az tənqidlə yanaşıbdır...

**C a v a b :** Bilirsiniz, Türkiyə ictimaiyyəti tənqidlə yanaşa bilməz. Orada hansıa bir qəzətdə, «Hürriyyət» qəzetində yanlış şeylər yazıblar. Mən buna təəccüb etmirəm. Siz nə qədər yalan şeylər yazırsınız, onlar da elədir. Siz vaxtilə onlardan öyrənmisiniz, amma onlardan qabağa düşmüsunuz. Ancaq mən prezident Şirakla çox ətraflı danışdım və dedim ki, bu düzgün iş deyildir. Bizim birinci görüşümüzdən sonra mətbuatın qarşısına çıxdıq. Orada ona sual verdilər. O, həmin suala cavab verdi. Siz onu göreceksiniz.

Strasburqdə isə bu məsələni qaldırdılar. Mən buna çox sərt cavab verdim. Dedim ki, bu məsələ düzgün deyil, Fransanın başqa dövlətin işinə qarışmağa haqqı yoxdur. Türkiyə böyük dövlətdir. Çox geniş danışdım, bunu eşidəcəksiniz. İndi tekrar etmək istəmirəm. Orada da Koçaryan bir replika verdi ki, Avropa Şurası, Avropa Birliyi, filan... Mən ona dedim ki, bilirsiniz, əger 85 il bundan önce bu məsələ hətta olubsa da, o vaxt nə demokratiya var idi, nə də Avropa Şurası var idi.

**S u a l :** Cənab Prezident, Moskvanın bir agentliyi belə məlumat yabı ki, növbəti görüşlərdə Dağlıq Qarabağın rəhbərləri də iştirak edəcəklər...

**C a v a b :** Yalandır. Mənə orada, Parisdəki mətbuat konfransında sual verdilər ki, niyə üçüncü təref iştirak etmir? Mən dedim ki, bilirsiniz, biz hələ iki prezident məsələnin həllinə nail olmalıyıq. Əger biz məsələnin həll edilməsinə nail ola bilsek, yəni bir ümumi razılığa gələ bilsek ve həmsədrlərle birlikdə bu, artıq tamamilə həll edilmiş məsələ kimi olsa, onda üçüncü təref də, dördüncü təref də, beşinci təref də iştirak edəcəkdir. Siz başa düşürsünüz də bu nə deməkdir – üçüncü təref də, dördüncü təref də, beşinci təref də.

**S u a l :** Cənab Prezident, özünüüz neçə hiss edirsiniz?

**C a v a b :** Görürsünüz də, hər halda sizdən yaxşıyam.

## BÖYÜK BRİTANIYANIN «KASPIAN» JURNALININ BAŞ REDAKTORU İLƏ MÜSAHİBƏ

*Bakı, Prezident Sarayı  
6 fevral 2001-ci il*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Böyük Britaniyanın «Kaspian» jurnalının baş redaktoru, Azərbaycanın dövlət kitabının nəşri layihəsinin əlaqələndiricisi Ceyms Millerə müsahibə vermişdir.

Dövlətimizin başçısı Heydər Əliyevə dərin minnətdarlığını bildirən Ceyms Miller demişdir:

— Cənab Prezident, Siz öz formanız ilə «Azərbaycan yeni minillikdə» adlı kitabı dövlət kitabı statusu, vermisiniz. İndi biz həmin kitabı nəşr olunması üçün hazırlıq işləri aparırıq. Jurnalımızın redaksiya heyəti belə qərara alıbdır ki, Sizin yeni minillikdə Azərbaycan xalqına etdiyiniz müraciəti, çıxınızı kitab şəklində çap etsin. Bundan əlavə, hesab edirik ki, bizim auditoriyamız, oxucularımız üçün Sizdən müsahibə almaq maraqlı və mühüm olardı. Oxucularımız indi Sizə ünvanlayacağımız suallara cavabınızla tanış olmaqla, Azərbaycanın inkişafına mane olan bir sıra köklü problemləri daha yaxından derk etmək imkanı qazanacaqlar. Düşünürük ki, Azərbaycanın dövlət kitabıni çap etməkdən və Sizinle müsahibəni həmin kitabda dərc etməkdən əlavə, gelecekdə bu kitabı bir sıra beynəlxalq informasiya agentliklərinə təqdim edək və o, bir sıra başqa beynəlxalq nəşrlərdə də çap olunsun. Ümidvarıq ki, biz gelecekdə SNN televiziya kanalı vasitəsilə bu kitab barədə müəyyən verilişin hazırlanmasına da nail ola biləcəyik. Əminlik ki, belə bir müsahibənin və kitabı nəşr olunması beynəlxalq aləmdə Azərbaycanın səsinin daha gur eşidilməsinə və Azərbaycan reallıqlarının, həqiqətlərinin dünyaya çatdırılmasına rol oynaya bilər.

Respublikamızın rəhbəri Heydər Əliyev Prezidentin icra Aparatının şöbə müdürü Fatma Abdullazadəyə müraciətlə dedi:

— Azərbaycanın dövlət kitabı Siz yazmırınız?

**Fatma Abdullazadə :** Cənab Prezident, onu biz hazırlayıraq. Amma o, neşrin əlaqələndiricisi kimi, Azərbaycanda çalışan şirkətlərə görüş keçirir, onların fəaliyyətini kitab vasitəsilə işıqlandıracaqlar. Həmin kitab Sizin Azərbaycan xalqına müraciətinizlə açılacaqdır. Eyni zamanda indiki müsahibənin mənini də kitaba daxil etmək istəyirlər. Onlar bu müsahibəni müxtəlif jurnallar vasitəsilə də yaymaq və SNN televiziya kanalında isə həm dövlət kitabı ilə bağlı, həm də bu müsahibə ilə bağlı veriliş hazırlamaq isteyirlər.

**Heydər Əliyev :** Mən bunları başa düşdüm. Bu, «Kaspian» jurnalında olacaq, yoxsa, ayrıca kitab olacaqdır?

**Fatma Abdullazadə :** Cənab Prezident, bu, ayrıca kitab olacaqdır və burada bir neçə istiqamətdə iş gedir. Bu istiqamətlərin birinə — Azərbaycan iqtisadiyyatı ilə bağlı istiqamətə məhz Ceyms başçılıq edir.

**Ceyms Miller :** Zati-aliləri, bu gün Sizinle görüşməyi özüma böyük şərəf hesab edirəm. Cox gərgin iş cədvəlinizdə mənim üçün vaxt ayırdığınıza görə Size təşəkkürüm bildirirəm.

Mən nəşr etdiyimiz və Xəzər regionuna həsr olunmuş «Kaspian» jurnalının nüsxələrini Size gətirmişəm. İstəyirəm, bunları təqdim edim ki, Siz tanış olasınız.

Bizim ən yeni nəşrlərimizdən biri də «Böyük İpek Yolu-Dünya» jurnalıdır. Nəşriyyatımızın buraxdığı digər bir qrup nəşrlər də Azərbaycan mədəniyyətinin təbliğ oluması ilə əlaqədardır. Biz bunları Azərbaycanın Londondakı mədəniyyət mərkəzində nümayiş etdiririk və Azərbaycan mədəniyyətinin dünyaya çatdırılmasına yardımçı oluruq.

Bu nəşrdə isə zati-alinizin Londona etdiyi rəsmi sefər öz əksini təpidir.

(Ceyms Miller «Kaspian» jurnalını və digər nəşrləri Prezident Heydər Əliyevə təqdim etdi).

**Heydər Əliyev :** Bunu mənə göstərməyiblər.

**Ceyms Miller :** Cox məmənunam ki, mən bunu özümlə getirmişəm.

**Heydər Əliyev :** Bu, yəqin ki, yeni deyildir.

**Ceyms Miller :** Cənab Prezident, doğru deyirsiniz, bu, yeni jurnal deyildir. Bu Sizin 1998-ci ildə Böyük Britaniyaya rəsmi sefəriniz, orada bu ölkənin kraliçasından tutmuş dövlət, hökumət rəhbərləri

ilə apardığınız danışçıları özünde əks etdirən fotoskilərdən və Sizin orada apardığınız işlərə həsr olunmuş materiallardan ibarətdir. Biz bu jurnalı Azərbaycanın Böyük Britaniyadakı, Londondakı mədəniyyət merkezində pulsuz yayırıq. Bu mədəniyyət mərkəzi Azərbaycan hökumətinin, Hava Yolları Dövlət Konserninin, bizim şirkətimizin köməyi ilə yaradılmış mərkəz olduğu üçün qəlbən mənə de çox yaxındır. İstəyirik ki, bu mərkəz vasitəsilə Azərbaycan mədəniyyətinə aid olan nailiyatları dünyaya nümayiş etdirmək, bir de Sizin bu işlər üçün göstəriyiniz fəaliyyəti işıqlandırmaq imkanı əldə edək.

**H e y d ə r Ə l i y e v :** Çox gözəl. Amma mən bunu indiyə qədər görməmişəm.

**C e y m s M i l l e r :** Cənab Prezident, dövlət kitabında Sizin müsahibənizi dərc etməyə imkan yaratdığınıza görə Size bir daha təşekkürümüz bildirirəm.

**S u a l :** Cənab Prezident, XX əsrin sonunda Azərbaycan xalqının arzuları çin oldu. Azərbaycan yeni əsre müstəqil dövlət kimi qədəm qoydu. Siz ölkəninin rəhberliyinə çox ağır bir döyrədə gəldiniz. O zaman Azərbaycan dərin siyasi və iqtisadi böhran içinde idi. Ermənistən Azərbaycana hərbi tacavüzü genişlənməkdə idi. Bilmək istərdim ki, o anlarda, günlərdə Siz hansı hissələri yaşıdnız? Azərbaycanda hərəkətliyi aradan qaldırmaq və daxili vəziyyəti sabitləşdirmək üçün atlığınız ilkin addımlar nədən ibarət oldu? Bir də ki, Azərbaycanın müstəqilliyinə qarşı olan təhlükələrin aradan qaldırılması vəzifəsinin öhdəsindən necə gələ bildiniz?

**H e y d ə r Ə l i y e v :** Mən əger bu suallara cavab versəm, gerek biz üç saat burada oturaq. Çünkü sizin suallarınıza baxmışam.

Bəli, XX əsrin sonu Azərbaycan xalqı üçün həm ağır, həm də çox şərəfli bir dövr olubdur. Bütün bu ağırlıqlara, çətinliklərə, Azərbaycanın ağır dövrlər keçirməsinə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi həm tarixi hadisə olmuşdur, həm də hər bir Azərbaycan vətəndaşı üçün, onun gələcəyi üçün böyük xoşbəxtlik təmin etmişdir. Ancaq çox təessüflər ki, bu zaman, yəni Azərbaycan xalqı uzun illər həsretinde olduğu arzusuna çatlığı bir zaman, dövlət müstəqilliyini, milli azadlığı əldə etdiyi zaman Azərbaycanın həm daxilində vəziyyət mürekkeb idi, həm də Ermənistən-Azərbaycan müharibəsi gedirdi.

Ümumiyyətlə, müharibə dövründə hər bir ölkədə xalq, millət, vətəndaşlar birləşib ümumi təhlükənin qarşısını almağa çalışırlar.

Çox dehşətliyi bundan ibarət idi ki, bələ bir dövrde birleşmək əvəzinə, birləşib Azərbaycan torpaqlarını qorumaq əvəzinə, milli birliyi təmin etmek əvezinə, Azərbaycanda, bir tərəfdən, Ermənistən işgalı, ikinci tərəfdən isə, daxili hakimiyət uğrunda çekişmələr, daxili gərginlik, müxtəlif qrupların mübarizəsi mövcud olmuşdur. Bu iki amil daha da çox menfi təsir göstərmişdir. Yeni Azərbaycan Ermənistən təcavüzünün qarşısını aldığı zaman cəhdlərini toplaya bilməmişdir. Mehz ona görə ki, Azərbaycanın hökuməti, dövləti, xalqı öz vətənini, torpağını qorumaq üçün birləşdirə bilməmişdir. Azərbaycanda daxili birliyin, sabitliyin olmaması Ermənistən silahlı qüvvələrinin çox asanlıqla Azərbaycan torpaqlarını işgal etməsinə imkan yaratmışdır. Torpaqları, vətəni layiqincə müdafiə edə bilməyənlər isə bu fırsatlarından, yeni müharibə fırsatından istifadə edərək, ölkənin içərisində hakimiyət mübarizəsi aparmışlar. Nəticə nə olmuşdur? Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işgal etmiş, işgal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılmışdır. Onlar uzun illərdir çadırlarda ağır vəziyyətdə yaşayırlar.

Azərbaycanda gedən hakimiyət mübarizəsi isə daxili sabitliyi pozmuş və nəhayət, Azərbaycanı Vətəndaş müharibəsinə getirib çıxarmışdır. Bütün bunların nəticəsində Azərbaycan kimi bir dövlət tamamilə dağılmaq tehlükəsi qarşısında qalmışdı. Bax, o çətin, çox mürəkkəb bir dövrə Azərbaycan xalqı məni Bakıya dəvet etmiş və mənə ölkəyə rəhbərlik etmək etimadı göstərmişdir.

Mən hansı hissələri keçirirdim? Təbiidir ki, vəziyyət çox gərgin və mürəkkəb idi. Bələ bir mesuliyyətli, bələ bir ağır dövrə rəhbərliyi üzərimə götürmək çox çətin idi və mən bunu istəmirdim. Əger onu da nəzərə alsaq ki, mən ondan əvvəlki illər böyük siyasetdən ayrılmışdım, yenidən böyük siyasetə qayıdış ağır bir yükü öz üzərimə götürmək bir insan kimi, menim üçün çox çətin idi. Ancaq doğma xalqımın dərdi, o vaxtkı fəlakətli vəziyyəti məni məcbur etdi ki, nə qədər ağır olsa da, nə qədər təhlükəli olsa da, bu məsuliyyəti üzərimə götürüm. İlk vaxtlar düşünürdüm ki, bəlkə də bu vəziyyətdən çıxməq mümkün olmayıacaqdır. Ancaq eyni zamanda bilirdim və bir neçə müddət işleyəndən sonra gördüm ki, xalqın potensialı böyükdür. Xalq birləşdirib onu bir istiqamətə yönəldəndə, xalq doğrudan da ən ağır vəziyyətdən çıxa bilir. Mən də buna nail oldum.

Doğrudur, çox ağır, çetin illər yaşadıdım. Bu gün də çox rahat yaşamıram. Çünkü hələ həll olunmamış məsələlər çoxdur. Xüsusən, Azərbaycanın işgal olunmuş torpaqları azad edilmeyibdir. Bu torpaqlardan di-dərgin düşmüs insanlar öz yerlerinə, yurdlarına qayıtmayıblar. Bir neçə iqtisadi problemlər də həll olunmayıbdır. Amma o vaxtlarla indini müqayisə edəndə, fərq ondan ibarətdir ki, 1995-96-cı illərdə biz Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti sabitleşdirə bildik, o həcmərcliye, hakimiyyətsizliyə son qoymuşq. Ağır problemlərimizə baxma-yaraq, indi Azərbaycanda insanlar rahat yaşayırlar. Sabitliyi pozmağa cəhd göstəren adamlar bilirlər ki, bunun qarşısı alınacaqdır. Ona görə də mənim 1993-cü ildə keçirdiyim hissiyyatlarla indi keçirdiyim hissiyyatlar arasında böyük fərq var. O vaxt mən inanırdım ki, nəsə edə bileyəcik. Amma indi ise tam əminəm ki, nə lazımdır, edəcəyik.

**S u a l :** Cənab Prezident, XX əsrin sonu Azərbaycanla Ermenistan arasında sərt ziddiyyətlərin meydana çıxmazı ilə də müşahidə olundu. Siz bu münaqişənin dinc vasitələrlə həll olunması üçün təşəbbüs göstərmiş bir şəxssiniz. Ermenistan prezidenti Koçaryan ile keçirdiyiniz birbaşa görüşlər, o cümlədən, bu yaxınlarda Əliyev-Koçaryan-Şirak üç-tərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla, danışıqlar vasitesilə həll olunmasını arzu edənlərə belə bir ümidi verir ki, Ermenistanla Azərbaycan arasında daha dərin dialoq genişlənə bilər və bu münaqişənin dinc yollarla həlli mümkün ola bilər. Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, tənzimlənməsi üçün hansı addımlar atıla bilər və ümumiyyətlə, bu məsəlenin dinc yolu həll edilməsinə baxışınız necədir?

**C a v a b :** Sizin sualınıza bir balaca düzeliş vermək istəyirəm. Siz XX əsrin sonunda Ermenistanla Azərbaycan arasında ziddiyyətlər de-diniz, amma bu düzgün ifadə deyildir. Ermenistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib və buna nail olmaq üçün Azərbaycana qarşı hərbi təcavüze başlayıbdır. Bunun nəticəsində müharibə başlanıbdır. Bizim en böyük dərdimiz ondan ibarətdir ki, bu münaqişənin yaranma sebebləri indiye qədər dünya ictimaiyyətinin çox dairələrində düzgün qiymətləndirilmir.

Azərbaycan Ermenistana qarşı heç bir iddia etməyibdir. Baxmayaraq ki, tarixi nöqteyi-nəzərdən buna əsas var. Amma Ermenistan torpaq iddiası edibdir və buna nail olmaq üçün də müharibəyə başlayıbdır. Mən müharibənin nəticələri haqqında artıq sizə dedim. Ancaq mən hə-

qıqətən, 1994-cü ildə belə fikrə gəldim ki, məsələni yalnız sülh yolu ilə həll etmək lazımdır. Ona görə də 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalandı.

O vaxtdan indiyə qədər məsələnin sülh yolu ilə həll olunması üçün müxtəlif istiqamətlərdə iş aparılır. Burada Birləşmiş Milletlər Təşkilatı da, onun Təhlükəsizlik Şurası da var, ATƏT də, ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsini həll etmek üçün xüsusi yaratdığı Minsk qrupu da var, nehayət, ATƏT-in Zirvə görüşlərində – 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda məsələlərin müzakirə edilməsi də vardır. Görürsünüz, biz müxtəlif yollardan ne qədər istifadə etmişik ki, məsələni sülh yolu ilə həll edək.

1997-ci ilin əvvəlinde, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupuna üç böyük dövlətin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın həmsədrlik etmesi haqqında qərar qəbul olunanda, bizdə çox böyük ümidiyər yarandı. O vaxt qədər bu məsəla ilə Rusiya, Finlandiya, İsveçrə məşğul olmuşdu. Ancaq üç böyük dövlət həmsədr olduqda, biz belə düşündük ki, onlar dünyadakı imkanlarından istifadə edib məsələnin sülh yolu ilə həllini təmin edəcəklər. Ancaq təəssüf ki, biz istənilən nəticəni almamışq. Ona görə də Minsk qrupu həmsədrinin işi ilə paralel olaraq, Ermenistan-Azərbaycan prezidentlərinin də bilavasita birbaşa görüşlərini keçirmək zərurəti meydana çıxmışdır. Biz bir neçə görüşlər keçirmişik və müxtəlif variantları müzakirə etmişik. Bunların hamısının əsasında duran prinsip ondan ibarətdir ki, hər iki tərəf müyyəyen kompromislərə getməlidir. Ancaq təəssüflər olsun, hələ ki, bu kompromisləri müyyəyen etibər mümkün olmur.

Yanvarın 26-da Parisdə Fransa prezidenti Jak Şirakla bizim bu barədə üçtərəfli görüşümüz oldu. Biz buna bir neçə saat vaxt sərf etdik. Doğrudur, biz konkret bir nəticəyə gelə bilmədik. Amma hesab edirəm və Ermenistan prezidenti də hesab edir ki, biz bu danışıqlar vasitəsilə, çox az da olsa, irəliyə gedirik. Güman edirəm ki, bu cür danışıqlardan istifadə edərək, eyni zamanda, Minsk qrupu həmsədrlerinin dəha da fəallaşmasını təmin edərək məsələnin sülh yolu ilə həllinə nail olacaqıq.

**S u a l :** Cənab Prezident, Sizin şəxsi enerjiniz və siyasi duyumunuz son illər Azərbaycanın xarici siyasetdə əldə etdiyi tərəqqiyə istiqamət verən amillər olubdur. Hər bir dövlətin tarixində dönüş nöqtəsi olur. Azərbaycan üçün belə bir dönüş nöqtəsi ATƏT-in Lissabon sammiti ol-

du. Sizin fikrinizce, Azerbaycan diplomatiyasının Lissabonda belə şəkisiz uğur qazanmasının səbəpleri nə idi?

**C a v a b :** Həqiqətən, ATƏT 1992-ci ildən Ermənistan-Azerbaycan münaqişəsi ilə məşğul olur ve bunun üçün Minsk qrupu yaradıbdir. 1992-ci ildən Lissabon sammitine qədər bütün görüşlərdə, danışılarda heç bir nəticə əldə olunmamışdır. Lissabon sammiti ərefəsində biz çox səmərəli iş gördük. O vaxt Minsk qrupunun həmsəndləri Rusiya və Finlandiya idi. Ermənistan və Azerbaycan nümayəndələri, həmsəndlər Finlandiyada görüşdülər və məselenin həll olunmasına yol açan bir layihə hazırlanırdı. Bu layihə Lissabon sammitinin yekun sənədinin layihəsində öz yerini tutmuşdu və əger bu layihə qəbul olunsaydı, onda məselenin sülh yolu ilə həll edilməsi üçün yol açıldı.

Biz Lissabona gələn kimi, mən orada bir çox dövlət başçıları ile görüşlər keçirdim, səmərəli danışıqlarımız oldu. Onlar bizim ədalətli təklifimizi, yəni layihədə öz əksini tapmış təklifimizi dəstekləyirdilər. Amma Ermənistan tamamilə bunun əleyhina çıxdı. Bir çox ölkələr Ermənistana anlatmağa çalışıdlar ki, bunun əleyhina çıxməq lazımdır, bunu qəbul etmək lazımdır. Bilirsiz ki, adətən ATƏT-in sammiti üç ildən bir olur. Belə bir fürsətdən, ATƏT-e üzv olan dövlətlərin, dövlət başçılarının iştirak etdiyi bir zirvə görüşündəki fürsətdən istifadə etməmək bizim üçün bağışlanılmaz olardı. Ona görə mən bir çox dövlət başçıları ile danışıqlar apardım ki, onlar Ermənistani anlada bilsinlər. Ancaq onlar bunu edə bilmədilər. Onda mənim bir yolum var idi. Bu çox cəsarətli bir yol idi, bəlkə də təhlükəli yol idi. Ancaq bu yola getdim.

ATƏT-in sənədləri adətən konsensus əsasında qəbul olunur. Ermənistən bizim münaqişəyə aid olan maddəyə razılıq verməmişdi. Çox düşündüm, ölçüdüm-biçdim və dedim ki, mən bütün yekun sənədə razılıq vermirəm. Beləliklə, sammitin yekun sənədini qəbul etmek mümkün olmadı. Ondan sonra bir çox dövlət başçıları yanına gəlib məni inandırmaq istədilər ki, guya mən ATƏT-in Zirvə görüşünü pozuram və Zirvə görüşü heç bir sənəd qəbul etmədən dağılacaqdır. Mən bunu anlayırdım, onlara dedim ki, bunu anlayıram. Ancaq mənim çıxış yolum yox idi. Əger mən 54 dövlətin iştirak etdiyi, toplaşlığı Zirvə görüşündə ədaləti anlada bilmirəmsem, sübut edə bilmirəmsem, mənim başqa yolum yoxdur. Bu mənim haqqımdır.

Böyük dövlətlərdən birinin başçısı mənə izah etməyə başladı ki, Ermənistən razılıq verməməyə haqqı var. Ona görə siz bu yoldan çəki-

nin ki, sənəd qəbul olunsun. Mən dedim ki, burada hər bir dövlətin haqqı eynidir. Sizinki də, mənimki də, Ermənistəninkı da. Mənim də razılıq verməməyə haqqım var. Mən da bütün sənədə razılıq vermirəm. Beləliklə, sənədin qəbul olunmasına imkan vermədim.

Belə bir mürəkkəb vəziyyətdə ATƏT-in dövlət başçıları məsləhətəşədilər və çıxış yolunu onda tapdilar ki, bizim tələblərin ödənilməsi üçün xüsusi bir bəyanat verildi. Bu bəyanatda bizim üçün çox vacib olan məsələ – Azerbaycanın orazi bütövlüyünün tanınması əks olundu.

Dağlıq Qarabağ Azerbaycanın tərkibində yüksək dərəcəli özüñüdərətmə hüquq verilməsi əks olundu. Dağlıq Qarabağın həm erməni, həm də azerbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunması prinsipi əks olundu. 54 dövlətdən 53-ü bu bəyanata səs verdi. Bircə Ermənistən etiraz etdi. Ona görə də indi Ermənistəndə Lissabon sammiti barədə eşidənə çox hiddətlenirlər. Bu onlar üçün böyük bir yaradır.

Təessüflər olsun ki, Azerbaycan cəmiyyətində də bunu başa düşmək istəməyen bezi qüvvələr vardır. Amma bizim xalqımız bunu bəyəndi. Əgər o vaxt, ondan sonrakı dövrə aparılan iş 1997-ci ildə Ermənistən tərəfindən pozulmasaydı, biz məselenin sülh yolu ilə həllinə nail ola bilərdik. 1997-ci ilin sonunda Ermənistənin o vaxtkı prezidenti Levon Ter-Petrosyan, nəhayət, bu prinsiplərlə razı oldu. Amma ətrafındakılar onun əleyhina çıxdılar və 1998-ci ilin yanvar ayında o, istefaya getməyə məcbur oldu.

**S u a l :** Sizin ölkəniz bu yaxınlarda Avropa Şurasına tamhüquqlu üz qəbul edildi. Bu özlüyündə böyük nailiyyətdir. Eyni zamanda Avropa Şurasına üzvlük həm daxili siyasetdə, həm də xarici siyasetdə Azerbaycanın üzərinə bu mötəber qurumun norma və prinsiplerinə əməl etmək kimi böyük vəzifələr qoyur.

Cənab Prezident, Siz Azerbaycan üçün yaranmış yeni imkanları necə qiymətləndirirsiniz və Azerbaycanda demokratik təsisatların inkişaf etdirilmesi üçün hansı addımları atmağı nəzərdə tutursunuz?

**C a v a b :** Birincisi, hesab edirom ki, Azerbaycanın Avropa Şurasına daxil olması müstəqil Azerbaycan dövləti üçün və Azerbaycan xalqı üçün tarixi bir hadisədir. Son illerdə Azerbaycanda demokratianın inkişaf etdirilməsi üçün, müxtəlif sahələrdə islahatlar aparılması üçün, insan-haqlarının qorunmasına bir çox qanunların qəbul olunması, onların həyata keçirilməsi üçün çox iş görülvübdür.

Azərbaycanın Avropa Şurasına daxil olması bizim gördüyüümüz işlərə, Azərbaycanın demokratiya yolu ilə getməsinə verilen yüksək qiymətdir. Amma məlumdur və bunu biz də bilirik ki, Avropa Şurasına daxil olmaq üçün bir çox şərtləri həyata keçirmək lazımdır və biz onları həyata keçirdik. Ancaq Avropa Şurasının üzvü kimi, her bir başqa ölkənin, o cümlədən Azərbaycanın üzərinə daha başqa vezifələr və böyük məsuliyyət düşür. Biz bu məsuliyyəti daşımağa hazırlıq və Avropa Şurasının üzvü kimi qarşımızda duran vezifələrin yerinə yetirilməsinə qadırıq.

**S u a l :** Son illər dünyada türkdilli ölkələrin xalqlarının öz milli şüurunu dərk etməsi, türkdilli dövlətlərin səx birleşməsi artıq realliga çevrilmişdir. Azərbaycan da bu prosesin feal iştirakçılarından biridir. Sizin fikrinizcə, inkişaf etməkdə olan Azərbaycan kimi ölkələrə belə birliyin gücləndirilməsi nə vəd ede bilər?

**C a v a b :** Bilirsiniz, dünyada son on illiklərin tarixi bunu göstərir ki, təkcə türkdilli dövlətlər yox, dünyadan bir çox dövlətləri, xalqları müstəmləkəçilikdən azad olaraq, müstəqillik qazanaraq özlerinin milli şüurunu dərk etmək yolunu seçiblər.

1945-ci ilde Birləşmiş Milletlər Təşkilatı yarananda cəmi 50-ye yaxın üzvü var idi. İndi isə onun 200-ə qədər üzvü vardır. Demək, ötən bu illərdə imperiyalar dağılib, xalqlar müstəmləkəçilikdən azad olub, müstəqillik eldə ediblər. Bunların hamısı da milli şüurun inkişaf etməsinin həm nəticəsidir, həm də onun üçün daha da çox böyük imkanlar yaradır. Ona görə də bu, təkcə türkdilli dövlətlərə aid deyildir.

Türkdilli dövlətlərin yaratdığı birliyin əsası ondan ibarətdir ki, bu dövlətlər, xalqlar tarixən bir kökə malikdirlər. Ancaq dünyanın imperiyalara bölünməsi və xüsusən, Sovet İttifaqının yaranması, bir çox türkdilli dövlətlərin bir-birindən tecrid olunması təbiidir ki, milli-mənəvi dəyerləri anlamaq, milli şüuru inkişaf etdirmək sahəsindəki imkanlardan onların istifadə etməsinə yol verməyibdir.

Bu xalqlar bir dilə mənsubdurlar, onların mənəvi dəyerləri, adət-ənənələri bir-birine oxşardır. Həmin xalqlar uzun keçmişdə bir-biri ilə çox səx əlaqədə olublar. Onların müstərek tarixi abidələri vardır. Məsələn, keçən il biz Azərbaycanın on qədim tarixi abidəsi olan «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyini qeyd etdik. Amma «Kitabi-Dədə Qorqud» Azərbaycana necə məxsusdursa, eləcə də Türkiyəye, Türkmenistana, Qazaxistana məxsusdur. Hami ona «Kitabi-Dədə Qorqud» deyir. Bax, bizim birliyimizin kökü budur.

Təbiidir ki, iqtisadi əlaqələri genişləndirmek və bu gün üçün çox yarlı olan qədim milli-mənəvi dəyerləri inkişaf etdirmək, onlardan da-ha da səmərəli istifadə etmek, mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək qarşıda duran on mühüm vəzifələrdir. Çünkü bu ölkələrin, xalqların bir-birinə çox bənzər mədəniyyəti, tarixi vardır. Bu da bütün ölkələrin, xalqların xeyrinədir.

**S u a l :** Cənab Prezident, son iller Siz Qafqazda sülhün və sabitliyin bərqrər olunması üçün yeni tekliflər irolı sürmüsünüz. Bilmək istərdik ki, teklif etdiyiniz Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının, regional təhlükəsizlik konsepsiyasının hansı prinsiplərə söykənməsini isteyirsiniz?

**C a v a b :** Bilirsiniz, Qafqaz, xüsusən Cənubi Qafqaz çox mühüm bir regiondır. Məsələn, mən bu yaxınlarda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətlə Strasburqda keçirilən marasimdə çıxış edərən dedim ki, Cənubi Qafqaza bütövlük və bitəreflilik statusu vermek lazımdır.

Mən 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Zirvə görüşündə Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaranması haqqında teklif irolı sürmüşəm. Bu, bütün ölkələr, o cümlədən Qafqaz üçün vacibdir. Güman edirəm ki, bu, yaxın gelecekə mümkin olacaqdır. Amma bunun əsasını indidən qoymaq lazımdır. Mən bunu deyəndə onu nəzərə alıram ki, Cənubi Qafqazda bütün münaqişələr aradan qaldırılmalıdır. Ermənistən-Azərbaycan münaqişəsi leğv olunmalı və Ermənistən ilə Azərbaycan arasında sülh yaranmalıdır. Gürcüstəndə olan münaqişəyə son qoyulmalıdır. Bunların hamısı mən dediyim həmin hədəflərə gelib çatmağa imkan yaradacaqdır.

**S u a l :** Cənab Prezident, əvvəller GUAM adlanan dövlətlərəsi bir təşkilat formalasdırıldı. Bilirik ki, bu da Sizin təşəbbüsünüzle meydana gelən bir təşkilat oldu. Bu təşkilat sonrası fəaliyyət dövründə həyat qəbiliyyətinə malik və inkişaf etməkdə olan bir struktur kimi özünü göstərərək siyasi sərhədlərini sürətlə genişləndirməyə başladı. Sonradan buraya Özbəkistan da daxil oldu və bu təşkilat GUÖAM adlandırıldı. Bilmək istərdik ki, bu birliyin əsas məqsədləri, prinsipləri və istiqamətləri nəden ibarətdir?

**C a v a b :** Birincisi, bu, təkcə mənim təşəbbüsümle yaranan bir təşkilat deyildir. Bu, GUAM təşkilatını yaranan bütün ölkələrin prezidentlərinin hamısının birgə təşəbbüsü nəticəsində mümkün olmuşdur.

Bu təşkilatın yaranmasının əsasını təşkil edən odur ki, biz Qədim İpek Yolunun bərpası, TRASEKA programının heyata keçirilməsi ilə məşğul oluruq. Ona görə də Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova bu barədə cəni prinsiplərdən çıxış edirlər. Sonra da bu təşkilat qoşulmuş Özbəkistan da Qədim İpek Yolu üzerinde olan bir ölkədir.

Bu ölkələrin hamısı coğrafi nöqtəyi-nezərdən bir region təşkil edir. Ona görə də biz bu ölkələrin bir-birilə daha da sıx əməkdaşlıq etməsi üçün bu təşkilatı yaratmışıq. Mən deyə bilmərəm ki, biz bu sahədə böyük nailiyetlər əldə etmişik. Ancaq bu təşkilat get-gedə daha da yaxşı formalasır və ölkələrimizin əməkdaşlığı üçün bir çox yeni imkanlar açır.

**S u a l :** Sovetlər İttifaqı dağıldıqdan sonra Xəzər dənizi artıq iki dövlətin dənizi olmaq statusunu itirməyə başladı. Xəzər dənizi hövzəsində yaranmış yeni coğrafi-siyasi veziyət Xəzəryanı dövlətlərin hamısının – Azərbaycanın, Qazaxıstanın, Rusyanın, Türkmenistanın, İranın nöqtəyi-nezərlərinin və maraqlarının birləşdirilməsi, nəzərə alınması üçün tamamilə yeni normativ aktların qəbul olunmasını tələb etdi. Biz görürük ki, ilk dəfə Azərbaycan tərəfindən irələ sürülmüş Xəzər dənizinin sektorlara bölünmesi prinsipi indi qəlebə çalmaqdadır. Bilmək isterdik ki, Siz Xəzər dənizinin statusu ilə əlaqədar yaranmış bugünkü veziyəti necə qiymətləndirirsınız?

**C a v a b :** Bəli, mən çox məmənunam ki, Azərbaycanın neft strateyiyası ilə əlaqədar bizim 1994-cü ilde tutduğumuz yol, yeni Xəzər dənizində istifadə etmek nöqtəyi-nezərindən mövqeyimiz Xəzəryanı başqa ölkələr tərəfindən də tanınır.

Sovet hakimiyyəti vaxtında Xəzər dənizi əsasən SSRİ-ye məxsus idi. İran Xəzər dənizinin cənubunda kiçik bir hissənin sahibi olubdur. Əgər keçmişə nəzər salsaq, İran bundan o qədər də istifadə etməyibdir. Onlar bu kiçik ərazidə yalnız baliqçılıqla məşğul olublar. Amma SSRİ isə hələ 50 il bundan əvvəl Xəzər dənizində suyun dərinliyindən neft çıxarılması ilə məşğul olurdu. Bunu da Azərbaycan edirdi.

Ondan sonraki illərdə Azərbaycan alımları, geoloqları Xəzər dənizinin müxtəlif sahelerində neft və qaz yataqlarını keşf ediblər. Xəzər dənizinin mineral ehtiyatlarından istifadə etmək üçün Sovetlər İttifaqı zamanı Xəzər dənizi sektorlara bölünübdür. Bu da nisbi xarakter daşıyıbdır. Çünkü Xəzər dənizində neft hasilatı ilə əsasən Azərbaycan məşğul olurdu. Rusiya bununla qəti məşğul olmadı. Qazaxıstan da bunun-

la məşğul olmadı, Türkmenistan da çox az bir sahədə, sahildə neft hasilatı ilə məşğul idi.

Biz bu təcrübəyə və prinsipə əsaslanaraq, Xəzər dənizinin sektorlara bölünməsi prinsipini əsas götürüb Azərbaycana aid olan sektorda öz işimizi başladıq. Yəni bu bizim üçün yeni bir şey deyildir. Biz Azərbaycan sektorunda – Neft Daşlarında 50 il bundan önce neft hasil edirdik. Yaxud başqa yerlərdə də, sahildən təxminən 100 kilometr uzaqda olan nöqtələrdə biz qaz və neft hasilatı ilə məşğul olmuşuq. Biz bu işimizi davam etdiririk. Ancaq fərqli ondan ibarətdir ki, 1994-cü ilde biz bu işə dünyanın böyük neft şirkətlərini – həm Avropanın, həm də Amerika Birleşmiş Ştatlarının şirkətlərini cəlb etdik.

Ancaq o vaxtlar bizim gördüyüümüz bu işlər bəzilərində etiraz doğurdu və Xəzərin statusunun müəyyən olunması məsəlesi ortaya atıldı. Müxtəlif variantlar irələ sürüldürdü. Biz isə yalnız və yalnız sektor prinsipini məqbul hesab edirdik. Nəhayət, bu prinsip Azərbaycan ilə yanaşı başqa ölkələr – Rusiya, Qazaxıstan tərəfindən də tanınıbdır.

Güman edirəm ki, Türkmenistan da bu prinsipi tanıyaqadır. İranın bu barədə iddiyaları vardır. Biz belə qərara gelmişik, Xəzəryanı ölkələrin dövlət başçıları mart ayında Aşqabadda görüşəcəklər. Yəqin ki, bu məsələnin müzakirəsinə başlayacaqıq. Deməli, bizim tutduğumuz yol düz imiş.

**S u a l :** Rusyanın prezidenti Vladimir Putin bu yaxınlarda Azərbaycana rəsmi səfər etmişdir. Kütlevi informasiya vasitələri bu səfərin nəticələrini çox yüksək qiymətləndirirlər. Sizce Azərbaycan-Rusiya münasibətlərində mövcud olan bir sıra problemlərin həll edilməsi bu səfərdən sonra mümkün mü? Bir də Azərbaycanın xarici siyasetinin üstün istiqamətlərində yeni təshihlər ediləcəkdirmi?

**C a v a b :** Bilirsinizmi, Rusiya Azərbaycanın böyük qonşusudur. Rusiya ilə Azərbaycan təxminən 200 ildir ki, bir-biri ilə əlaqə qurubdur. Rusiyada çoxlu azərbaycanlı yaşayır. Keçmişdə Azərbaycanın iqtisadiyyatı, xüsusən sənayesi Rusiya ilə çox bağlı olubdur. Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının da əsas bazarını Rusiya təşkil edibdir. Ona görə də Azərbaycan müstəqil bir dövlət kimi belə bir böyük qonşusu ilə gərək yaxşı münasibətdə olsun. Amma müxtəlif səbəblərə görə belə bir münasibət yaranmamışdır. Prezident Putinin Azərbaycana rəsmi səfəri belə münasibətlərin yaranması üçün çox yaxşı əsasdır.

Biz kiminləsə düşmənçilik edib, kiminləsə hərbi ittifaq yaratmaq istəmirik. Hətta müharibə vəziyyətində olduğumuz Ermenistanla da sülh yaratmaq istəyirik. Prezident Putinin Azərbaycana səfəri həm Rusiya, həm Azərbaycan üçün çox xeyirlidir.

**S u a l :** Cənab Prezident, Siz ilk dəfə Azərbaycanın rəhbərliyinə 30 il bundan önce gelmişiniz. O vaxtlar Siz keçmiş Sovet İttifaqı ölkələri, respublikaları arasında da Azərbaycanı öncü sıralara çıxarmışınız. Bu nailiyyətlərin əlde olunmasında Sizə nə kömək etdi?

Sizin o dövrə gördünüz işlər barədə daha çox məlumat almaq bizim oxucularımız üçün maraqlıdır.

**C a v a b :** Kömək edən o oldu ki, mən sadəcə çalışırdım ki, öz doğma xalqımı, Azərbaycan xalqına, respublikamıza sədaqətlə xidmət edim.

Azərbaycanın böyük intellektual və iqtisadi potensialı vardı. Amma bunlardan lazımi qədər istifadə olunmadı. Ona görə de Azərbaycan, SSRİ-yə daxil olan 15 müttəfiq respublika içerisinde o illər en aşırıncı yerlərdə idi. Mən sadəcə olaraq Azərbaycanın bu böyük potensialını hərəkətə getirdim. Azərbaycanda qanun'pozuntularına, korrupsiyaya, vəzifeli şəxslərin öz vəzifələrində sui-istifadə etmə hallarına qarşı ciddi mübarizə apardım. Daha çox vəzifeli şəxslərin yox, adı vətəndaşların vəziyyətinin yaxşılaşması və onların hüquqlarının qorunması üçün çalışdım. Bu da bir neçə ildən sonra öz nəticəsini verdi, Azərbaycan 15 müttəfiq respublika içerisinde birinci yerləre çıxdı. Bu o deməkdir ki, insanlar daha da yaxşı yaşamağa başladılar. Onların həyat səviyyəsi yüksəldi. Azərbaycanda iqtisadiyyat inkişaf etdi. Respublikamızın hörməti qalxdı.

**S u a l :** Bəs Siz Azərbaycanın bugünkü potensialını necə qiymətləndirirsiniz? Azərbaycan sənayesinin və kənd təsərrüfatının inkişaf etdirilməsi imkanlarına necə baxırsınız?

**C a v a b :** Azərbaycanın həm intellektual, həm iqtisadi potensialı bu gün de böyükdür. Zəngin təbii sərvətləri, çox münbit torpaqları vardır. Ona görə de hesab edirəm ki, Azərbaycanın iqtisadi cəhətdən çox yaxşı geleceyi vardır. İndi biz keçid dövrünü yaşayırıq. Yəni vaxtile mənim qurub-yaratdığım böyük sənaye müəssisələri, zavodlar indi istenilən səviyyədə işləmər. Na üçün? Çünkü onların çoxu SSRİ-nin başqa respublikaları ilə six integrasiyada idilər. İndi bu əlaqələr qırılıbdır. Məsələn, bizim kimya kompleksimiz var, orada məhsul istehsal etmək

üçün Murmanskdən apatit alıb getirirdik. Amma mən heç bilmirdim ki, apatitin alınmasına və buraya getirilməsinə nə qədər xərc çekilir və məhsulun maya dəyərinə bunun nə qədər təsiri olacaqdır.

Sovet ölkəsi, sosialist iqtisadiyyatı bir-biri ilə çox bağlı idi. Məsələn, indi Murmanskdən apatit alıb buraya getirmek mümkün deyil, çünki çox bahadır. Ona görə bu sahə işləmir. Bele faktlar çox getirə bilərəm. Yaxud da Azərbaycanda neft avadanlığı istehsal edən zavodlar çox güclü idi, SSRİ-nin bütün regionlarında bu məhsula olan tələbatı ödəyirdi. Biz onları burada istehsal edir, Tümenə, Tataristana, Başqırıstanə göndərirdik. Amma indi onlar özləri belə zavodlar yaradıblar. Bizim məhsula ehtiyacları yoxdur. Biz bu məhsulu istehsal etmək üçün metal alırıq və digər şeyləri de başqa respublikalardan alırıq. Bu əlaqələr de kəsilibdir. İndi bizim neft maşinqayırması zavodları yeni bazarlar axtarırlar, tapırlar. Vaxt keçəcək, bunlar daha da yaxşı işləyəcəklər. Siz yaxşı bilirsiniz, bazar iqtisadiyyatı ilə sosialist iqtisadiyyatı arasında nə qədər böyük fərq var.

Biz indi özəlləşdirmə aparırıq. Özel sektor və bir çox istehsal sahələri yaranır. Məsələn, indi kənd təsərrüfatında istehsal çox yüksəkdir. Çünkü biz torpağı kəndliyə vermişik. Kəndli də torpaqdan daha səmərəli istifadə edir. Məsələn, keçən il kənd təsərrüfatı istehsalı 12 faiz artıbdır. Amma istehsal olunan məhsulun da böyük bir hissəsi gerək, başqa ölkələrdə satılsın. Azərbaycanın daxili bazarı təmin olunur. Amma ixrac üçün xarici bazar da tapmaq lazımdır. Bu barədə bizim üçün en olverişli ölke Rusiyadır. Bu əlaqələri yaratmalıyıq.

Bizim neft sektorunda iqtisadiyyatımızı inkişaf etdirmək üçün çox böyük imkanlar var. Ona görə Azərbaycanın indi müstəqil dövlət kimi, bazar iqtisadiyyatı yolu ilə gedən dövlət kimi çox yaxşı perspektivi vardır.

**S u a l :** Azərbaycan qarşısına bazar iqtisadiyyatı yolu ilə inkişaf etməyi məqsəd qoyaraq, eyni zamanda beynəlxalq iqtisadiyyata integrasiya olunmaq sahəsində da fəal səylər göstərməkdədir. Bu baxımdan, sizin ölkəninizin aparıcı sənaye sahəsi olan, iqtisadiyyatın aparıcı hissəsinə təşkil edən neft sənayesi Azərbaycanın beynəlxalq sistemlərə integrasiyasında, sanki bələdçi rolunda çıxış edir. Azərbaycanın «Əsrin müqaviləsi» ilə başlanan neft strategiyası uğurla həyata keçirilməkdədir. Neft sənayesi gelecekde de Azərbaycanın iqtisadiyyatının inkişafi üçün mühərrik rolunu, əsas aparıcı qüvvə rolunu oynamaqda davam

edəcəkmi?

**C a v a b :** Bəli, mütləq edəcəkdir. Çünkü bizim imkanlarımız böyükdür və əgər imzaladığımız müqavilələri həyata keçirsek, hələ yüz il də, bəlkə iki yüz il də Azərbaycanda böyük neft və qaz hasilatı təmin olunacaqdır. Təbiidir ki, bu da Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi üçün çox mühüm rol oynayacaqdır.

**S u a l :** Cənab Əliyev, Siz təzə olan hər bir şeyə çox böyük maraq göstərən insansınız. Yeni ideyalara, mütərəqqi fikirli ideyalara çox böyük enerji sərf edərək və yeni təşəbbüsler göstərərək Azərbaycanın beynəlxalq layihelərdə fəal iştirakını təmin edirsiniz. Bu baxımdan şübhə yoxdur ki, Böyük İpek Yolunun bərpa olunması XXI əsrin ən yaddaşalan və ən cəlbədici layihələrindən biridir. Bu, bütün Avrasiya regionunda yerleşən dövlətlər üçün inanılmaz imkanlar yaradır. Siz Böyük İpek Yolu ilə əlaqədar məsələləre toxundunuz. Lakin bilmek istədik ki, bu layihənin gerçəkləşdirilməsində Azərbaycanın rolü və İpek Yolu üzerinde yerleşən ölkələrdən biri kimi Sizin təşəbbüsünüz bərədə bize daha nələri demək istərdiniz?

**C a v a b :** Tarixi Böyük İpek Yolunun bərpası və onun istifadə edilməsi İpek Yolu üzərində yerleşən ölkələr üçün, Asiya və Avropa üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir. Mən istəməzdəm deyəm ki, biz burada təşəbbüskar rolu oynayıraq. Amma coğrafi vəziyyətimizə görə İpek Yolunda biz mühüm rol oynayıraq. Bir çox başqa ölkələrlə müqayisədə, bu işlə, bəlkə də, daha ciddi məşğul olmuşuq və daha tez məşğul olmağa başlamışıq.

Böyük İpek Yolunun bərpası ilə əlaqədar biz təşəbbüsler göstərdik və bunu TRASEKA programının həyata keçirilməsi ilə əlaqələndirərək, 1998-ci ilin sentyabr ayında Azərbaycanda ilk beynəlxalq konfrans təşkil etdik. Konfransda 32 dövlətin nümayəndə heyəti gəlmişdi, onlardan 9-na prezidentlər başçılıq edirdi. 15 beynəlxalq təşkilatdan nümayəndələr de iştirak edirdi. Hesab edirəm ki, Bakı konfransı İpek Yolunun bərpa olunması üçün çox ciddi bir addım oldu. Biz bu bərədə birgə sənəd imzaladıq və Avropa Birliyi ilə birlikdə İpek Yolunun bərpası layihəsinə yerinə yetirmək üçün Bakıda daimi katiblik yarandı. Ona görə biz bu məsələnin həll olunmasında çox aparıcı yer tuturuq.

**S u a l :** Azərbaycan öz qapılarını xarici investisiyalar üçün açıbdır. Sizcə, Azərbaycanda yerli sahibkarların hüquqları, mənafeləri necə qorunur?

**C a v a b :** Bilirsınız, qorunur, ancaq istərdim ki, bundan da yaxşı qorunsun. Birincisi, məni sevindirən odur ki, son illər Bakıda özəl sektorda yeni istehsal yaranıbdır. Bunların bəziləri bizim yerli sahibkarlarla xarici şirkətlərin birgə fəaliyyəti neticəsində yaranıbdır. Bəziləri xarici investorlar tərəfindən yaranıbdır, bəziləri də yerli sahibkarlar tərəfindən yaranıbdır. Bunlar hamısı bizdə daxili istehsalı artırır.

2000-ci ilin yekunlarını götürsəniz, idkala nisbətən ixrac çıxalıbdır. Ancaq təbiidir ki, istərdim sahibkarların hüququ daha da yaxşı qorunsun. Onlara bütün imkanlar yaransın. Hüquq-mühafizə orqanları onların işlərinə qarışmasınlar, dövlət orqanları bu işdə onlara qayğı göstərsinlər. Dəfələrlə demişəm ki, sahibkarların, firmaların işi ilə ancaq Vergilər Nazirliyi məşğul olmalıdır. Qoy iş görsünlər, qazansınlar, vergini versinlər. Bazar iqtisadiyyatı bizdə yenidir. Hələ insanların hamısı bu na alışmayıbdır. Amma biz bu prinsiplərle irəliyə gedəcəyik.

**S u a l :** Cənab Prezident, Sizin fikrinizcə, Azərbaycanın beynəlxalq iqtisadiyyata baxışları necadır? Başqa sözə desək, XXI əsrə Azərbaycan qloballaşmadan xeyir götürəcək, yoxsa ona ziyan gelecekdir?

**C a v a b :** Siz bunu daha yaxşı bilərsiniz.

**C e y m s M i l l e r :** Cənab Prezident, mənim üçün vaxt ayırdığınızda göre Size bir daha təşəkkürümü bildirirəm. Sizdən müsahibə götürməkdən, azərbaycanlılar ilə birgə çalışmaqdan zövq almışam və gələcəkdə yenidən Azərbaycana dönmək fikrindəyəm.

**H e y d ə r Ə l i y e v :** Sağ olun. İki saat vaxt keçdi. Görək, siz nə cür kitab çıxardacaqsınız.

**C e y m s M i l l e r :** Cənab Prezident, ümidiyərəm ki, o kitabı mən özüm Sizə təqdim edəcəyəm.

## BİZ ÖZ TALEYİMİZİN VƏ ÖZ TORPAQLARIMIZIN SAHİBİ OLMALIYIQ

7 fevral 2001-ci il

ABŞ-in en nüfuzlu metbuat orqanlarından olan «Liderlər» jurnalında dünyanın tanınmış dövlət başçıları və görkəmli şəxsiyyətləri haqqında məqalələr dərc edilir. Jurnalın yeni əsrə çıxan ilk nömrəsində görkəmli dövlət xadimi, məşhur dünyadan en məşhur siyasetçilərindən olan Azərbaycan Prezidenti Heydər Əliyev ilə geniş müsahibə dərc edilmiş, nəşrin üz qabığında isə dövlətimizin başçısının rəngli fotoşəkli verilmişdir.

Müsahibənin çox hissəsi Ermənistən-Azərbaycan münaqışosuna həsr olunmuşdur. Hər bir ölkənin öz taleyinin və öz torpağının sahibi olduğunu vurğulayan Prezident Heydər Əliyev xatırladır ki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə dövlətlərin sərhədlerinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. Lakin 1988-ci ildə Ermənistən Azərbaycana hərbi təcavüzü nəticəsində bu prinsiplər pozulmuşdur.

Dağılıq Qarabağın tarixində etraflı səhbət açan dövlətimizin başçısı bildirir ki, əzəli Azərbaycan torpağı olan bu əraziyə ermənilər təxminən iki əsr bundan evvel çar hökuməti tərəfindən köçürülmüşlər. Sovet hökuməti isə neinki Azərbaycanın qədim torpaqlarının bir çoxunu ermənilərə verdi, üstəlik, Dağılıq Qarabağda muxtar vilayət yaradı.

Prezident Heydər Əliyev belə bir cəhətə də diqqəti cəlb edir ki, ermənilər Dağılıq Qarabağın Ermənistənə birləşdirilməsini zaman-zaman qaldırsalar da, Sovet hökuməti özünün inzibati sərhədlerini deyişmək istəmediyinə görə bu tələbi əsassız saymışdı. Lakin 80-ci illərin axıllarında Sovet İttifaqının zəifləməsindən istifadə edən ermənilər yenidən ərazi iddiası qaldıranda, SSRİ rəhbərliyi birtərəfli mövqə tutdu və neinkı münaqışın kəskinleşməsinin qarşısını almadı, hətta Ermənistənə Dağılıq Qarabağı işğal etməkdə kömək etdi. Sovet Ordusunun köməyi ilə Ermənistən təkcə Dağılıq Qarabağı deyil, onun etrafındakı bir neçə rayonu da işğal etdi, orada yaşayan azərbaycanlıları zorla qovub çıxardılar.

Dövlətimizin başçısı xatırladır ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilmesi barədə 4 qətnamə qəbul etsə də, Ermənistən bunları hələ də yerine yetirmir.

Müsahibədə hazırda Dağılıq Qarabağın özündə mövcud olan veziyətən bəhs olunur. Prezident Heydər Əliyev bildirir ki, indi oradakı er-

mənilərin da bir çoxu çıxıb getmişdir və Dağılıq Qarabağda cəmi 60 min-nedək erməni qalmışdır.

Ermənistən hərbi təcavüzünün ağır nəticələrindən səhbət açan dövlətimizin başçısı vurgulayır ki, münaqışının həlli, Azərbaycanın işğal edilmiş bütün torpaqlarının azad olunması, bir milyondan artıq vətəndaşımızın doğma yurdularına qaytarılması ölkəmizin bir nömrəli problemidir.

Bədənam 907-ci düzəliş barədə suala cavabında Prezident Heydər Əliyev deyir ki, 1992-ci ilde ABŞ Konqresinin qəbul etdiyi bu qərar Azərbaycana qarşı ədaletsizlik və ayrı-seçkililikdir. Prezident Klinton, vitse-prezident Qor və dövlət katibi Olbrayt dəfələrle bildirmişdilər ki, bu qərar ədaletsizdir və ləğv olunmalıdır. Ancaq ABŞ rəhbərləri bu düzəlişin ləğvi üçün mümkün olan hər şeyi edəcəkləri barədə vədlərini yerinə yetirmədilər. Bunu da onunla izah edirlər ki, ABŞ-da ermənipərəst konqresmenlər çoxdur. Dövlətimizin başçısı bununla elaqədar deyir ki, ABŞ Konqresi özünü dünyada insan hüquqlarının müdafiəçisi sayır, ancaq eyni zamanda bu böyük ədaletsizliyə son qoymaq üçün heç nə etmir. Biz hesab edirik ki, Konqres ölkəmizə münasibətde ikili standart siyaseti yeridir. Təessüf ki, bu bir həqiqətdir və bizi incidir.

Müsahibədə indiyədək Azərbaycanın xarici neft şirkətləri ilə imzaladığı müqavilələrdən və bunların əhəmiyyətindən de səhbət gedir. Azərbaycanın qədim neft ölkəsi olduğunu, keçmiş Sovet İttifaqının inkişafında Bakı neftinin evəzsiz rol oynadığını xatırladan dövlətimizin başçısı vurgulayır ki, müstəqillik əldə etdikdən sonra biz təbii sərvətlərimizdən xalqımızın rifahi naməne istifadəyə başladıq. İndiyədək biz 19 neft müqaviləsi imzalamışq və bunlarda dünyanın 30 iri şirkəti iştirak edir. Bütün bu müqavilələr həyata keçiriləcək və biz təbii sərvətlərimizdən iqtisadiyyatımızın digər sahələrinin inkişafı, xalqımızın fırvarlığı üçün istifadə edəcəyik.

Prezident Heydər Əliyev müsahibəsinin sonunda müxbirin «Azərbaycan vətəndaşları deyirler ki, Siz olmadan Azərbaycan olmazdı. Tərrixdə necə qalmaq istərdiniz?» sualına bele cavab verir:

– İsterdim ki, gələcək nəsillər meni Azərbaycanda əsl demokratik dövlət yaradılması naməne ölkəsinə xidmət edən, Azərbaycanın tərəqqisi üçün iqtisadiyyatın bazar münasibətləri əsasında inkişafına kömək edən bir insan kimi xatırlasınlar. Həmçinin isterdim ki, meni Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək edən insan kimi, öz ölkəsinin və öz millətini sevən lider kimi və öz ölkəsi, xalqı uğrunda həyatını qurban verməyə hazır olan bir insan kimi xatırlasınlar.

## FRANSAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

3 mart 2001-ci il

— Mənim Parise yola düşməyim artıq respublikada məlumdur. Mən bunu Milli Məclisin iclasında da demişəm, mətbuatda da yazılıb, hamı bilir. Ona görə də bu barədə hansısa bir bəyanat verməyə ehtiyac yoxdur. Sizin nə sualınız varsa, mənə deyin.

**S u a l :** Cənab Prezident, Robert Koçaryan bildirib ki, prezident Jak Şirakin iştirakı ile üçtərəfli görüşden əlavə, Sizinlə iki dəfə görüşəcəkdir. Orada hər hansı yeni bir təklif müzakirə olunacaqmı, yoxsa, əvvəlki üç təklifdən doğan dördüncü bir təklif olacaq?

**C a v a b :** Sən özün bir şeyi quraşdırırsan, istəyirsin ki, mən buna cavab verim. Mən bilmirəm ki, o deyib iki görüş olacaqdır. Gedəcəyəm ora, görüşəcəyik, əger lazımlısa, iki dəfə görüşəcəyik, lazımlısa, üç dəfə, dörd dəfə görüşəcəyik. Hər halda biz bu görüşləri aparıraq ki, Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında müyyəyen bir razılığa gelək. Bu razılığa gəlmək üçün on dəfə görüşmək lazımlı olsa da, mən on dəfə də görüşəcəyəm.

**S u a l :** Cənab Prezident, Azerbaycan bu görüşə yeni təklif aparırmı?

**C a v a b :** Mən təklif aparmıram, təklifi ondan gözləyirəm.

**S u a l :** Cənab Prezident, Azerbaycan ictimaiyyətinin əksər hissəsi müharibəyə hazır olduğunu bildirib. Buna Sizin münasibətiniz necədir?

**C a v a b :** Mən münasibətimi Milli Məclisdə demişəm. Birincisi, sən haradan bilirsən ki, Azerbaycan ictimaiyyətinin əksəriyyəti bunu bildiribdir? Sən haradan bilirsən? Bele mesuliyətsiz sözləri niyə deyirsin? İndi sən, o birisi, bu birisi ömründə döyüslərdə olmayanları, müharibədən xəberi olmayanları küçədən tutub getirirsəniz, biri, ne biliim «göy polkovnikdir», biri nədir... Bəli, müharibə istəyenler var. Amma onlar həqiqi müharibə istəyenlər deyiller. Onlar torpağı azad etmək istəyenler deyillər. Amma bu birilər isə həmin o müharibə vaxtı qarşılıqlıdan istifadə edib öz şəxsi məqsədlərinə nail olublar, indi də həmin o dövrü təkrarlamaq isteyirlər. Müharibə etmək çətin deyil-

dir. Ancaq müharibəni aparmaq və istədiyimiz məqsədlərə nail olmaq – əsas bunlardır. Küçədə oturan, məsuliyyət daşımayan adam hər şey deyə biler. Mən məsləhət görürem ki, televiziyyaya respublikanın tanınmış adamlarını, Azerbaycana ürəyi yanan adamları çıxarıın. O adamlar ki, televiziyyaya çıxırlar – xüsusilə ANS-də – onların hamısının kimliyi məlumdur. Onların heç biri heç bir döyüşdə iştirak etməyibdir. Gelib deyir ki, mən döyüşməliyəm, qan tökməliyəm. Get qan tök. Bəs o vaxt niyə qan tökmədin? Niya sənin bir dırnağın da çizilmişdi?

**S u a l :** Cənab Prezident, təcrübəli dövlət xadimi və siyasi xadim kimi, Siz münaqişənin həllinin hansı variantına üstünlük verirsiniz?

**C a v a b :** Ay qızım, bunu mən Milli Məclisde demişəm və bizim Milli Məclisdəki müzakirəmiz – əgər siz doğrudan da dünyadan məlumat alırsınızsa, – indi bütün dünyada böyük eks-səda doğurubdur. Ermenistan iki gün, necə deyərlər, cəxnaşmaya düşübür. Narazı olubdur ki, niyə mən bu sənədləri dərc etdirmişəm. Bundan sonra onlar axırıncı sənədi dərc etdiriblər. Sonra isə əvvəlki iki sənədi də dərc etdiriblər. Ona görə də mənim həyata keçirdiyim tədbir, birincisi, ondan ibarət idi ki, Milli Məclis indiye qədər məsələni müzakirə etmək isteyirdi, verdik müzakirəyə. Müzakirədə konkret bir şey deyən olmadı, indi gözləyirəm ki, bir şey desinlər.

ATƏT-in fəaliyyətde olan sədri buraya gəlmişdi. Mən onunla iki saat təkbətək danışmışam. Sonra nümayəndə heyeti ilə birlikdə onunla iki saat danışmışam. Axşam üç saat yemek vaxtı danışmışam, gecə saat 12-də ondan ayrılmışam. Mən vaxtımı buna sərf edirəm. Amma o mənə dedi, mən də programdan bilirdim ki, müxalifet nümayəndələri ilə görüşəcəkdir. Gəldi görüşdü. Həmin o hay-küy salan adamlar niyə gəlib orada sözlərini demədilər? Özlərini ən böyük lider hesab edən partiya rehbərləri niyə gəlib öz sözlərini demədilər?

Mən Milli Məclisdə dedim ki, kimin sözü varsa, desin. Milli Məclisdə desin, Milli Məclisdə demir, mətbuatda desin. Mətbuatda demir, Birleşmiş Millətlər Təşkilatına, ATƏT-a desin. Bundan artıq fırsat ola bilərdim? ATƏT-in yeni fəaliyyətə başlamış sədri böyük bir nümayəndə heyeti ilə – onun tərkibində həm ATƏT-in keçmiş sədrinin, Avstriyanın nümayəndəsi, həm də ATƏT-in gelecek sədri olacaq Portuqaliyanın nümayəndəsi və başqa adamlar iştirak edirdilər – Azerbaycana gəlmişdi. Gedəydilər, öz sözlərini deyəydilər. Amma qaçıb gizləndilər.

**S u a l :** Cənab Prezident, «Nezavisimaya qazeta»da erməni mənbələrinin yazıları dərc olunubdur. Orada bildirilir ki, Qarabağla bağlı məsələnin Milli Məclisdə müzakirəsi Heydər Əliyevin qələbəsidir. Erməni mənbələri Koçaryanı artıq geri çəkilən tərəf kimi göstərir, hətta məsələni dondurmağı tövsiyə edirlər.

**C a v a b :** Bilirsizmi, mən özümü hełə qalib hesab etmirəm. İndi kim nə cür hesab edir, qoy etsin. O vaxt biz, təkcə mən yox, Azərbaycan özünü qalib hesab edə bilər ki, məsələnin edaləti həllinə nail olaq. Onda deyərik ki, bəli. Biz heç onda da «qalib» sözünü işlətməyəcəyik. Çünkü biz böyük məğlubiyyətlərə uğramışıq. Əger biz öz torpaqlarımızı azad edə bilsek, insanları oraya qaytarsaq, azı 10-15 il lazımdır ki, onların ev-eşikləri, binaları tikilsin. Buna ömrə lazımdır, iradə lazımdır. Lazımdır ki, Azərbaycana rəhbərlik edən şəxs xalqa can yandırsın.

Mən orada, Milli Məclisdə dedim ki, oturmuşunuz burada, gedin o çadırlarda yaşayın. On gün o çadırda yaşayın. Əger evinizi vermək istəmirsinizsa, o çadırda de ki, mənə burada bir yer ver, mən də səninizle 10 gün yaşayacağam. Hansı gedib yaşayıbdir, onların hansı çadırda yaşayan adamlar haqqında düşünür?

Mən bu dərddən gecə-gündüz yata bilmirəm. Mənim gördüyüüm tədbirlərin bəlkə də yüzdə birini heç kəs bilmir. Mən xalqın derdini, milletimin dərдini çekirəm və məsuliyyətimi dərk edirəm ki, Azərbaycanın Prezidentiyəm.

**S u a l :** Cənab Prezident, Milli Məclisdəki müzakirələrdən sonra münaqişənin həlli ilə bağlı az təkliflərin verilməsini necə qiymətləndirirsınız?

**C a v a b :** Heç bir şey verilməyib, necə qiymətləndirəcəyəm? Elə mən bilirdim ki, verməyəcəklər da.

**S u a l :** Cənab Prezident, Sizcə danışçılar prosesində irəliləyiş mümkündürmü?

**C a v a b :** Bilirsənmi, irəliləyişə nail olmağa biz neçə ildir ki, çalışırıq. Əlbette, biz çalışırıq ki, irəliləyişə nail olaq. Irəliləyiş nə vaxt olacaq? Bunu deyə bilmərəm.

**S u a l :** Cənab Prezident, Fransada danışqlara hansı ümidiylə gedirsiniz?

**C a v a b :** O ümidiylə gedirəm ki, danışqlarda bir irəliləyiş olsun.

**S u a l :** Dağlıq Qarabağa ən yüksək məsuliyyətin verilməsi ilə bağlı nə deyə bilərdiniz?

**C a v a b :** Birinci, ikinci təkliflərde bu vardi. Mən onunla razıyam. Amma Ermənistən onu qəbul etmədi. İndi də Milli Məclisde oturanlar, təkcə onlar yox, kənarda olanlar, xüsusile müxalifət deyir ki, bunların heç birini qəbul etmək olmaz. Yaxşı, mən razıyam, heç birisini qəbul etmək olmaz. De görüm, sən nə təklif edirsən? Sən gözləyirsən, bir balaca imkan olsun ki, hay-küy salasan, yiğişəsan. Ola biler, Milli Məclisin müxalifətə bir xeyri o oldu ki, bir-birindən zəhləsi gedən adamların hamısı yiğişə bir yerə. Mən onlara kömək etdim. Amma bu da müvəqqətidir. Bir azdan sonra dağılacaqlar. Çünkü onların hərəsi öz iddiası ilə yaşıyr.

**S u a l :** Cənab Prezident, Koçaryan bildirir ki, bu dəfəki danışçılar da irəliləyiş olacaqdır. Sizcə, o, neyi nəzərdə tutur?

**C a v a b :** Axı bu sual verildi, ne üçün tekrar edirsən.

**S u a l :** Cənab Prezident, beynəlxalq ictimaiyyətin təsiri altında Koçaryanın geri çəkilməsindən danışılır. Bu geri çəkilmə Ermənistən Dağlıq Qarabağın yüksək məsuliyyəti ilə razılışması ola bilərmi?

**C a v a b :** Bu barədə heç nə deyə bilmərəm.

**S u a l :** Cənab Prezident, Qarabağ əlləri ilə bağlı onların cəmiyyətində yoxlamalar oldu, bir neçə Qarabağ əllili həbs edildi. Onların müəyyən sosial teləbləri var idi. Qəbulla bağlı Sizə müraciət etmişdilər. Onları qəbul edeceksinizmi?

**C a v a b :** Birincisi, mən onların müraciətini almamışam. İkincisi, onlarla məşğul olan bizim müvafiq orqanlar vardır. Onlar məşğul olacaqlar, ölçü götürəcəklər. Bunu şırtitmək lazım deyildir. Qızım, sənə yenə də məsləhət görürem ki, belə şəyleri şırtılma. Bilirsənmi, Qarabağ əlləri təkcə oraya yiğişənlərdən ibarət deyildir. 7-8 min Qarabağ əllili vardır. Bular onları temsil etmirlər. Amma mən bu işlərə məşğul olmuram.

**S u a l :** Cənab Prezident, Sizcə işgal edilmiş rayonlardan hansının azad olunması ehtimalı daha yüksəkdir?

**C a v a b :** Buların hamısı özümüzün suallarıdır.

**S u a l :** Cənab Prezident, NTV-də «Qarabağ sülh ordusu» adlı veriliş hazırlanıb, onun efirə getmesinin qarşısı alındı. ANS televirkəti bu məsələni qaldırdı, Azərbaycanın Rusiyadakı səfəri də bunun qarşısını aldı, yəni veriliş efirə getmədi. Respublikamızın əhalisini narahat edən belə məlumatlar yayan həmin kanalların verilişlerinin Azərbaycanda məhdudiyyətsiz yayılmasına necə baxırsınız?

**C a v a b :** Biz heç kəsə məhdudiyyət qoymuruz. İndi mətbuat və söz azadlığıdır. Sağ olun.

## FRANSAYA İŞGÜZAR SƏFƏRDƏN QAYIDARKƏN JURNALİSTLƏRƏ MÜSAHİBƏ

6 mart 2001-ci il

— Yəqin ki, mətbuatdan sizə hər şey məlumdur. Ona görə də belə bir bəyanat verməyə, hesab edirəm ki, ehtiyac yoxdur. Ancaq sadəcə, onu deyə bilerəm ki, əvvəlcədən planlaşdırıldığı kimi, mart ayının 4-də Parisdə Marini sarayında Koçaryanla mənim iki saatdan artıq görüşüm keçdi. Məsələni tekbətək, nə o tərəfdən, nə də bu tərəfdən heç kesin iştirakı olmadan müzakirə etdik. Təbiidir, görüşlər asan keçmir, gərgin keçir. Bunun da səbəbi məlumdur. Ona görə yox ki, hansısa tərəf yaxşı danışıqlar apara bilir, yaxud da hansının daha çox dəlili vardır. Burada on böyük dəlil ondan ibarətdir ki, Ermənistən Azərbaycanın torpaqlarını işğal edibdir. O isteyir ki, Dağlıq Qarabağ status verilsin. Biz isə status vermək istəmirik, status vermirik və deyirik ki, bütün torpaqlarımızı azad edin. Ola biler, üstünlük onların əlində olubdur, buna görə də onlar deyirlər ki, vermirsinizsə, onda belə vəziyyətdə qalaq.

Səfərimin ikinci günü, mart ayının 5-de sohər saat 9.30-da Yelisey sarayında prezident Şirakla görüşdüm. 35 dəqiqlik təkbətək səhbət etdik. Jak Şirak bir o qədər də Koçaryanla görüşdü. Onların görüşü qurtaran dan sonra məni Yelisey sarayına davət etdilər. Orada bizim üçtərəfli görüşümüz keçdi — prezident Jak Şirak, prezident Koçaryan, bir də mən. Yəni də heç bir kəs iştirak etmirdi. Yalnız prezident Şirak xahiş etdi ki, onun şəxsi katibinə görüşdə iştirak etməyə icazə verilsin ki, o, müəyyən qeydlər edə bilsin. Buna da mən razi oldum, yəni hər ikimiz razi olduq. Orada bizim danışığımız təxminən üç saat çəkdi. Bu da çox mürəkkəb və gərgin keçdi. Əlbəttə, Minsk qrupunun həmsədrlerindən biri kimi, Fransanın prezidenti Jak Şirak çalışır ki, məsələnin həll olunması üçün yollar tapılsın. Müxtəlif variantlar müzakirə olundu. Ancaq o her defə deyirdi, bu defə də dedi ki, mən heç bir tərəfə təsir etmək istəmirəm, sadəcə, öz fikirlərimi deyirəm. Hər tərəf bu barədə tamamilə sərbəstdir, mənim fikrimi qəbul edə biler, ya qəbul edə bilməz. Bunuñla da belə çıxır ki, heç bir konkret nəticəyə gəle bilmədik.

Əvvəller də demişəm, danışıqlarda kompromisler mühüm yer tutur. Burada da bir irəliləyiş yoxdur. Ermənistən tərəfi narazılıq bildirdi ki,

biz birtərəfli olaraq gizli sənədləri dərc etdirmişik. Dədim, bağışlayın, burda ele bir şey yoxdur. Çünkü onlar artıq məxfiliyini itiriblər. O dedi ki, gərək, bize deyeydiniz, biz də dərc edərdik, çünki bizim ictimaiyyət də bu barədə çox narahat oldu. Mən dedim ki, burada bizim heç bir öhdəliyim yoxdur. Ona görə də bunun heç bir əhəmiyyəti yoxdur.

Eyni zamanda Koçaryanın damşıqlarından görünür ki, onlar bizim respublikamızda gedən prosesləri və vəziyyəti də öyrənir və birlərlər. Milli Məclisin iclasını başdan ayağa — yəqin onlarda televiziya lent yazısı var — təhlil ediblər, hətta öyrəniblər. ATƏT-in sədri burada olarkən — o Yerevandən buraya gəlmüşdi — mənə dedi ki, Koçaryan Sizin nitqinizin hər cümləsini yox, hər bir sözünü özü üçün təhlil edibdir. Bunları da onlar mənə dedilər.

Eyni zamanda onlar Azərbaycanda müharibə əhval-ruhiyyəsini də birlərlər. Yeni məsələnin hərb yolu ilə həll olunması haqqında fikirləri. Eyni sözləri mənə Şirak tekbətək görüşdə də dedi, sonra üçümüz bir yerde olanda da dedi. O, tekbətək görüşümüzda dedi ki, bütün son günler Azərbaycanda olan proseslərin hamisini bilirom. Sənin — yeni mənim — Parlamentdə nitqini də bilirom, Parlamentdə olan əhval-ruhiyyəni də bilirom, Parlamentin iclasından sonra respublikadakı əhval-ruhiyyəni də bilirom, bunların hamisini bilirom. Yəni bizi çox izləyirlər və prezident Şirakin bizimlə apardığı səhbətlər tek onun deyil, indi həmsədrler, yəni dövlət başçıları — Fransa, Rusiya və Amerika Birleşmiş Ştatları bu barədə çox intensiv əlaqə saxlayırlar.

Məsələnin həll olunması üçün səyər göstərirler. Əvvəlki vaxtlara nisbətən çox səyər göstərirler. Həmsədrlerin nümayəndəleri Parisdə idilər. Düzdür, onlar danışıqlarda iştirak etmirdilər, ancaq hər halda kənardan vəziyyəti izləyirdilər. Onlar üçün nə mümkünürsə, öyrənməyə çalışırdılar.

Bələliklə, bu görüşün elə bir konkret nəticəsi yoxdur. Ona görə də mən sizə bundan artıq konkret heç bir şey deyə bilmərom.

**S u a l :** Cənab Prezident, biz Sizin, Jak Şirakin və Robert Koçaryanın mətbuat konfransına televiziya ilə baxdıq. Jak Şirak belə bir ifadə işlətdi ki, bu ilin sonuna qədər problemin sülh yolu ilə həlli mümkündür. Bu sözləri deməyə hansı əsaslar vardır?

**C a v a b :** Bəli, o bu sözü deyibdir. Bu tekçə onun fikri deyil, eyni zamanda Rusiya prezidentinin, Amerika prezidentinin fikridir. Onların hamisının fikridir ki, bu il münaqişəni sülh yolu ilə həll edək. Onların

əsasları odur ki, eger Ermenistan və Azərbaycan danışıqlar nəticəsinə bu barədə eyni fikrə gelə bilsələr.

**S u a l :** Cənab Prezident, Robert Koçaryanın mövqelerində təkbətək danışıqlar zamanı yumşalma hiss olunurdum? Siz demişiniz ki, təklifi aparmırsınız, təklifi Ermənistandan gözleyirsiniz. Ermənistən prezidenti konkret olaraq hansı təkliflər üzərində dayanır?

**C a v a b :** Bilirsiz, bunların heç birini mən sizə aça bilmərem. Ancaq mən bunu bizim Milli Məclisdə də demişəm, indi də deyirəm: Ermənistən tərəfinin, Robert Koçaryanın elində daha çox ümidi var, nəinki bizim. Bizim əlimizdə beynəlxalq hüquq normaları var, Birləşmiş Milletlər Təşkilatının qətnamələri var. Bunları indiyə qədər Ermənistən saymayıbdır və saymır. Onların elində isə gedən müharibə nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları – Dağlıq Qarabağ və onun ətrafindakı yeddi rayon var.

Bizim bir milyon qaçqınımız var – düzdür, onlar 800 min deyirlər, cümlə 200 mini da Ermənistənən gələnlər hesab olunur – bunlar çadırlarda yaşayırlar. Onların isə dediklərinə görə, guya Azərbaycandan ümumiyyətlə, 350 min erməni gedibdir. Amma tam ekseriyəti Ermənistəndə deyil, Rusiyada, başqa ölkələrdə yerləşir. Son illerde çoxları Amerika Birləşmiş Ştatlarına, Avropa ölkələrinə gediblər. Ona görə de biz eyni vəziyyətdə deyilik. Onlar da bunu görürler. Onlar görürler ki, bizim işğal olunmuş torpaqlardan qaçqınlar çadırlarda yaşayırlar və biz isteyirik ki, onlar öz yerlərinə qaytsınlar. Onlar bunu görürler. Onlar tutduqları mövqelerdə güclü müdafiə sistemi yaradıblar. Düzdür, biz də yaratmışıq. Onlar ancaq müdafiə qüvvələri yaradıblar. Biz də. Amma eger müharibə əhval-ruhiyyəsi olsa, bizim üçün təkcə müdafiə yox, gərək hükum qüvvələri də olsun. Bu barədə də ölkəmizdə işlər gedibdir. Təbiidir ki, bütün bunlara görə damışq çətinidir.

**S u a l :** Cənab Prezident, Siz dediyiniz kompromislər əsasən nəyi əhətə edir? Sülhün əldə edilməsi üçün onların hansını məqbul hesab edirsiniz?

**C a v a b :** Dədim ki, mənən bu sözləri soruşmayın.

**S u a l :** Cənab Prezident, növbəti, daha bir görüş haqqında razılığa gəldinizmi?

**C a v a b :** İndi elə bir qərar qəbul etmedik. Ancaq, ümumiyyətlə, ümumi fikir belə idi, gərək ki, Jak Şirak da elan etdi ki, bu görüşlər davam etməlidir.

**S u a l :** Cənab Prezident, erməni tərəfi iddia edir ki, danışıqların növbəti mərhələsində guya Dağlıq Qarabağın erməni icması da iştirak edəcəkdir. Bu ne dərəcədə həqiqətə uyğundur?

**C a v a b :** Yox, doğru deyildir.

**S u a l :** Cənab Prezident, vaxtılık ölkəmizde xarici siyasetle məşğul olmuş bir sıra şəxslər belə fikir irəli sürür ki, respublikamızın indiki reallığında ATƏT-in Minsk qrupunun mərhələli həll təklifi ilə münaqişənin aradan qaldırılmasına müəyyən dərəcədə nail olmaq olar. Siz bununa razılaşırsınız mı?

**C a v a b :** Axı siz sual verirsiniz, o adamlar da deyirlər. Biz bu mərhələli həllə 1997-ci ilde razılıq vermişdik. İndi bezen, elə mənim etrafında olanlar deyirler ki, gəlin, mərhələli həll haqqında təklifi qəbul edək. Bu, 1997-ci ilin sentyabr ayında – sizi dəqiq deyirəm – bize təqdim olunmuşdu. Təqdim olunan kimi biz bunu qəbul etmişdik ki, onun əsasında danışıqlar apara bilerik. Amma Ermənistən bunu rədd edibdir. Bir də yadınıza salıram ki, her şeyi biləsiniz və onun əsasında da suallarınızı formalasdırısanız. Mən isteyirəm ki, bizim mətbuat işçilərimiz yaxşı, məzmunlu suallar versinlər, yaxşı cavablar alınsınlar. Belə boş sual veriləndə, düzü, ona cavab verməyə mənim həvəsim gəlmir. Məzmunlu sual olanda mən ona cavab vermək istəyirəm ki, bu vasitə ilə ictimaiyyətə nə isə çatdırıram.

Həmin o mərhələli təklifi biz qəbul etdik, Ermənistən rədd etdi. Sonra Ermənistən keçmiş prezidenti Levon Ter-Petrosyan ilin təxminən axırına yaxın bu təklifin qəbul olunmasını məqbul hesab etdi. Bunu öz mətbuatında verdi, çıxış etdi. Moskvada «Nezavisimaya qazeta»da böyük bir məqalə dərc etdi. Bu proses orada başladı. Mən bunu demişəm. 1998-ci ilin yanvar ayının əvvəlində Jak Şirakla telefonla danışirdim, mənə telefon etmişdi. Dedi ki, Ter-Petrosyan buraya gəlmədi – orada onların hansıa sərgisi vardı – mən onunla danışirdim, o, mərhələli həlli qəbul edir. Gedir Yerevana, orada Tehlükəsizlik Şurasının iclasını keçirəcək və bunu qəbul edəcəkdir. Sonra mənə xəber verəcək, mən sizə telefon edəcəyəm, ondan sonra danışığa başlayacaqsınız.

Həqiqətən, bu adam getdi, Ermənistən Tehlükəsizlik Şurasında özünün bu fikrini irəli sürdü və axıra qədər bu fikrin üzərində durdu. Ancaq indiki prezident və başqaları onun əleyhinə çıxdılar. Elə oldu ki, o, istəfa verməyə məcbur oldu. İndi yenidən kimse, bəzi adamlar deyir-

lər ki, biz ona gedə bilerik – guya ki, bize necə deyerlər, böyük bir yardım edirlər.

**S u a l :** Cənab Prezident, keçən dəfə Siz dediniz ki, bir vaxt vilayət muxtariyyətinə razılaşmayan dağlıq qarabağlıları indi buna razı salmaq real görünümür. Robert Koçaryan son teklif kimi, Dağlıq Qarabağa hansı muxtariyyəti istəyir?

**C a v a b :** Onlar heç bir muxtariyyət istəmirlər, yalnız müstəqillik istəyirlər.

**S u a l :** Cənab Prezident, Sizin qənaetinizi görə Azərbaycan bundan sonra hansı siyaset xəttini davam etdirəcəkdir?

**C a v a b :** Hansı siyaset xəttini davam etdirəcəyimizi mən bilirəm, onu mən sizə deyə bilmərəm.

**S u a l :** Cənab Prezident, Ermənistanın kompromisə getməsi üçün hansı addımlar atıla biler?

**C a v a b :** Onları da mən bilirəm.

**S u a l :** Cənab Prezident, Vladimir Putin Bakıda olarkən demişdir ki, Rusiya bu münaqişənin hellində maraqlıdır. Həmsedr kimi onların işini passiv adlandırmaq olar, yoxsa fəal?

**C a v a b :** İndi fealdırlar, passiv deyildirlər. Ancaq bir şeyi bilməlisiniz: bu həmsədrərdən heç biri – bunu mən bizim Milli Məclisin iclasında demişəm, bu dəfə bir daha gördüm – Ermənistanı məcbur etmir ki, məsələnin həll olunması üçün onlar hansıa tələblərdən geri çəkilsinlər.

**S u a l :** Cənab Prezident, əgər Minsk qrupu özünün vasitəçilik məsiyasının öhdəsindən gələ bilmirse, bu formatda danışqların davam etdiriləsi nə dərəcədə məqsədə uyğundur?

**C a v a b :** Bəs nə etməli? Axi nə etməli? Başqa heç ne yoxdur. Hər şeyi dayandırıb, status-kvonu saxlamaq, vəssalam?

**S u a l :** Cənab Prezident, bu görüşdən sonra ATƏT-in Minsk qrupundan yeni teklif gözləmək olarmı?

**C a v a b :** İnanıram, görək.

**S u a l :** Cənab Prezident, Siz Dünya Bankının regional rəhbərliyi ilə görüşənde demişdinizi ki, mart ayında ciddi struktur islahatları edəcəksiniz. Həmin islahatları bu ayda gözləmək olarmı?

**C a v a b :** Bəli, edəcəyik. Sağ olun.

## SKANDİNAVİYA ÖLKƏLƏRİ VƏ RUSİYANIN BİR QRUP JURNALİSTİNİ QƏBUL

*Bakı, Prezident Sarayı*

*11 mart 2001-ci il*

– Mən sizi Azərbaycanda ürekden salamlayıram. Ölkəmizə, xalqımıza, torpağımıza maraqlı göstərdiyinizə görə size təşəkkür edirəm. Şadəm ki, siz yenidən Azərbaycandasınız. Bunu xalqımız da, mən də yüksək qiymətləndiriririk.

Siz bilirsiz, təessüf ki, mənim iş cədvelim çox gərgindir. Sabah səhər Türkiyəye resmi sefəre yola düşürəm. Sizinlə daha ətraflı danışmağa imkanım yoxdur. Amma mənə dedilər ki, sizin bir çox görüşlər keçirmək, səhbətlər aparmaq imkanınız olub, Azərbaycanın bugünkü həyatı haqqında kifayət qədər məlumatınız var. Həm də, mən bilən, sizin qarşıda həle sefərləriniz, görüşləriniz olacaqdır. Bütün bunlar bizim üçün çox faydalıdır.

Başa düşürük ki, müasir dünyada kütləvi informasiya orqanlarının rəyi çox böyük, bəzən həlledici rol oynayır, bəzən də real vəziyyətdən fərqli – kimin necə istəməsindən asılı olaraq – bu və ya digər istiqamətdə ictimai fikri formalasdır. Ona görə də Rusiyada da, dünyannın başqa ölkələrində da respublikamız, ölkəmiz haqqında tam informasiyanın olması üçün biz kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana gəlməsini çox bəyənirik. Doğrudur, bəzi jurnalistlərin vicedənliq etməsi, vəziyyəti obyektiv işıqlandırılmaması və hansıa xırda, əhəmiyyətsiz amillərdən istifadə edərək, respublikamız barədə ümumişdirilmiş nticələr çıxarması kimi faktlarla da qarşılaşıraq. Əlbəttə, bu size aid deyildir. Ancaq belə faktlar var. Buna baxmayaraq, hətta bu halda da hesab edirik ki, qoy, ölkəmizə tez-tez gəlsinlər. Əvvəla, biz bilirik və ümid edirik ki, respublikamızə gələnlərin əksəriyyətinin hər halda vicedənli var və onlar ağa qara, qaraya ağ deməzlər. Əger kimsə, hansıa subyektiv hisslərə qapılıb vicedənliq etsə də, yalan danışsa da, eyb etmez, biz ona dözürük, çünkü bu yalanlar qəzet, jurnal, televiziya nümayəndələrinin Azərbaycana gəlib-getdiğən sonra yaydıqları informasiyanın az hissəsini teşkil edir. Onların əksər hissəsi isə, hər halda xalqımız haqqında, ölkəmiz haqqında, bu günümüz haqqında həqiqəti yazar.

Təkrar edirəm, mən sizə bir xeyli vaxt ərzində çox şey danışa bilərdim. Lakin bir şey deyə bilərəm ki, bu ilin axırlarında biz Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edəcəyik. 10 il tarix baxımından kiçik bir dövrdür, insan ömrü üçünsə, az müddət deyildir. Xüsusən, dövlət müstəqilliyini elan etdiyimiz vaxt ölkənin ağır vəziyyətində, hərbi münaqişə vəziyyətində, əslində, Ermənistana mühəharibə vəziyyətində olduğu, respublikamızın ərazisinin müəyyən hissəsinin Ermənistana silahlı birləşmələri tərefindən işğal edildiyi və artıq öz doğma yerlərini tərk etmek, ev-əsiklərini, bütün əmlaklarını atmaq məcburiyyətində qalmış adamların olduğu nəzəre alınsa.

Əgər bu dövrde Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin mürekkeb olduğu, həmin mürekkeb dövrde silahlı dəstələrə malik ayrı-ayrı qruplar, ayrı-ayrı qüvvələr, hətta qruplar arasında hakimiyyət uğrunda tamamilə lüzumsuz mübarizə getdiyi də nəzəre alınsa, onda siz Azərbaycanda on illik müstəqilliyin ne demək olduğunu təsəvvürünüzü gətirə bilərsiniz. Ermənistana mühəharibənin 1994-cü ilin mayınadək davam etdiyi və sonrakı illərdə də respublikada vəziyyətin gərginleşdiyi buraya əlavə edilse... 1993-cü ildə Vətəndaş mühəharibəsi başlanmışdı, Azərbaycan artıq dağılırdı, parçalanındı. Buraya hələ onu da əlavə etmek lazımdır ki, biz Vətəndaş mühəharibəsinin qarşısını aldıqdan sonra, 1994-cü ildə güclü dövlət çevrilişi cəhdil ilə qarşılaşdıq. 6 aydan sonra, 1995-ci ilin martında Daxili İşlər Nazirliyinin kifayət qədər çoxlu adama malik və çox güclü silahlılaşmış Xüsusi Təyinatlı Polis Dəstəsinin Azərbaycanda daha bir silahlı çevrilişə cəhd göstərdiyini də bura-yə əlavə etsek, onda siz bu on ilin bizim üçün ne demək olduğunu təsəvvür edərsiniz. Mən hələ terror aktları cəhdlərini, Prezidentin təyyarəsini vurmaq cəhdini, bir çox digər faktları demirəm. Lakin şükürler olsun ki, biz bütün bunları dəf etməyə, çevrilişlərə yol verməməyə, Vətəndaş mühəharibəsinə son qoymağə, ölkədə ictimai-siyasi sabitlik yaratmağa, ateşin dayandırılmasının zəruriliyi barədə Ermənistana sazişə gəlməyə – bu, 1994-cü ilin mayında baş verdi – müvəffəq olduq. Bunu-nla da biz dövlət quruculuğu ilə, müstəqil demokratik dövlət quruculuğu, Azərbaycanda demokratianın təmin edilməsi üçün lazımı tedbir-lər görülməsi ilə, dünyanın dövlətimizi demokratik, hüquqi və dünyəvi dövlət kimi tanımış üçün, xalqın məhz bu həyata – bele dövlət quruculuğuna qoşulması üçün iqtisadi, sosial, hüquqi islahatlar aparılması ilə məşğul olmaq imkanı qazandıq.

1995-ci ildə biz müstəqillik şəraitində ilk Parlamenti seçməyə, pre-zident seçkili keçirməye müvəffəq olduq. Bu yaxınlarda isə, ilk Parlamentin səlahiyyət müddəti bitdikdən sonra yeni Parlament seçdik. Bu ilin yanvarında Avropa Şurasına qəbul olunduq. Texminən 1996-cı il-dən, vəziyyəti sabitləşdirməyə başladığımız vaxtdan bəri iqtisadiyyatımız dönmədən inkişaf edir. Bütün bunlar Azərbaycan ərazisinin 20 fai-zının Ermənistana silahlı qüvvələrinin işgalı altında qaldığı və həmin torpaqlardan zorla çıxarılmış bir milyondan artıq adamın qaçqın-köökün vəziyyətində olduğu və ekseriyətinin də artıq 7-8 ildir çadırlarda çox ağır şəraitde yaşadığı – əgər buna yaşamaq demək olarsa – bir şəraitdə baş vermişdir.

Bax, bele bir şəraitdə biz bütün sahələrdə islahatları ardıcıl surətdə apara bilməşik, iqtisadiyyatda tənəzzülün qarşısını almağa və tədricən artıma nail olmuşuq. Biz ümumi daxili məhsulu da, sənaye istehsalını da, kənd təsərrüfatı mehsulları istehsalını da ilbəil artırırıq, insanların geliri çoxalır. Biz ilk növbədə Azərbaycanın neft sektoruna, sonra da iqtisadiyyatımızın başqa sahələrinə xarici sərməyə axımını təmin edə bilməşik.

Biz öten ili də yaxşı göstəricilərlə başa vurduq. 1990-cı illərin əvvəllerindəki göstəricilərlə müqayisədə yaxşı deyirik. Əgər nəyə nail olmaq istədiyimizi bilmək istəyirsinizsə, biz iqtisadiyyatımızın tamamılıq ayağa qalxmasını, Azərbaycanda bazar iqtisadiyyatının bütün sahələrdə bərqrər olmasını, həyata keçirdiyimiz islahatlardan lazımi fayda görmək və adamların rifahını yaxşılaşdırmaq isteyirik.

Biz Azərbaycanda hełə bir çox insanların kasib yaşaması, maddi cə-hətdən lazımlıca təmin edilməməsi, mənzillərinin olmaması faktını və xüsusən keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş ölkələrdə keçid dövri üçün səciyyəvi olan bir çox digər halları danımızıq. Zənnim-cə, bütün bunlar bizim üçün mürəkkəb proseslər deyildir, biz onları, şübhəsiz, həll edəcək və müsbət nəticələrə nail olacaqıq.

Bizim üçün en mürəkkəbi, en çətinini, en önəmlisi Ermənistana sülh yaradılmasına, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi-nə, ölkənin ərazi bütövlüyünün bərpasına və yerindən-yurdundan di-dərgin salınmış insanların doğma ocaqlarına qayıtmamasına nail olmaqdır. Doğrudur, orada onların doğma ocaqları artıq yoxdur, işğal edilmiş əra-zilərdə nə vardisa, hamısı dağıdılmış, talanmışdır, heç nə qalmamışdır. Bu bizə məlumdur. Digər ölkələrin bu bölgelərə gedib-gələn bir çox

jurnalistləri və nümayəndələri də bunları görür və bu barədə bize məlumat verirlər. Ona görə də sülh bərqərar edildikdən sonra, azərbaycanlılar öz doğma yerlərinə qayıtmaya imkan qazandıqdan sonra onların öz evlərini və ümumiyyətlə, hərbi əməliyyatlar başlanmadan əvvəl əla vəziyyətdə olmuş bütün bu şəhərləri, yaşayış məntəqələrini yenidən tikib abadlaşdırması, heç olmasa, əvvəlki görkəmə salınması üçün hələ çox-çox illər gərəkdir. Bundan ötrü illərlə vaxt lazımlı olacaqdır.

Nə etməli? Tale belədir. Lakin başlıcası bu deyildir. Başlıcası, münaqişəyə son qoymaq, sülhü bərqərar etmek və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, adamları öz yerlərinə qaytarmaqdır. Bax, biz belə çətin problemlər içərisində yaşayırıq, belə çətin şəraitdə nə kimi uğurlar qazanmışıq. Yəqin ki, bütün bunları adamlarla ünsiyyətdə olarkən, görüşərkən, səhbət edərkən siz özünüz eşitmisiniz. Lakin görüşümüzün, sadəcə olaraq, «Salam, xoş gelmişiniz» ruhunda keçməməsi üçün mən bəzi şeyləri size çox qisaca danışmağı qərara aldım.

Respublikamıza, xalqımıza göstərdiyiniz diqqətə görə size bir daha təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, siz Azərbaycanda həmişə arzu edilən qonaqlarınız, tez-tez gəlin.

Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov səmimi qəbulu görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirərək dedi:

– Heydər Əliyeviç, belə bir çətin məqamda bizimlə görüşməyə vaxt tapdığınızı görə çox sağ olun. Norveçlilər də, isveçlilər də, finlər də, «Röyter» agentliyinin də, Moskvadanın əslində bütün aparıcı televiziya şirkətlərinin də nümayəndələri buradadırlar.

Bu gün Azərbaycana marağımız böyükdür, çünki ölkəniz çox sürətə dirçəlir, ayaq üstde möhkəm durur. İlk təsəssürat isə belədir – adamların üzündə təbəssüm artıbdır. Mən qısa bir müddət ərzində buraya artıq ikinci dəfə gəlirəm – hava limanından başlayaraq yaxşı, mehriban, xoş simalar gördüm. Bu çox şeyə delalet edir. Sizin necə gərgin işlədiyinizi bilirik, Size maraq olduqca yüksəkdir, çünki həyatınızın bütün məqamları, bütün mərhələləri qəleme alınsa, yüz romana kifayət edər. Ona görə də burada ilk dəfə olan bir çox həmkarları, şübhəsiz, Sizi görmək, dinləmək, bəlkə də, nə baredəsə soruşmaq istərdilər. Axı onlar təkcə Moskvadan deyil, həm də Helsinkidən, İsveç və Norveçdən gəlmişlər.

Lakin ilk növbədə, mətbuatla belə diqqətlə yanaşığınıza görə Sizə təşəkkür etmək istərdim. Bizim «Mətbuatla ünsiyyətdə açıqlıqla görə»

adlı jurnalist mükafatımız var. Siz həmişə – MK-nin katibi olanda da, Moskvada işləyəndə də belə açıq olmusunuz. Ona görə də biz Sizə maksimum qüvvə, möhkəm ruh, cansağlığı arzulamaq istərdik, qoy öz ölkənizə, xalqınıza bəslədiyiniz məhəbbət Sizə yar olsun, azərbaycanlıların Sizə bəslədiykləri çox böyük inam və etimad Sizi ruhlandırsın. Dünən bir nəfər bize dedi ki, hamımız növbəti seçkilərdə Əliyevin yenidən prezident olmasına arzulayıraq. Lakin növbəti prezident seçkiləri hələ uzaqda olduğuna görə, biz Sizi bu mükafatımızla təltif etmək və Sizə ən xoş arzularımızı bildirmek isteyirik.

**H e y d a r Ə l i y e v :** Çox sağlam olun. Bu mükafat mənim üçün çox xoşdur. Çünkü mətbuatla ünsiyyətdə açıqlıq mənə, görünür, təbiətən xasdır.

Mən Azərbaycanın rehbəri işlədiyim dövrdə – 70-80-ci illərdə və Moskvada Siyasi Büronun tərkibində işlədiyim vaxtlarda nə varsa, o vaxtlar mümkün olan çərçivə daxilində hər şeyi mətbuatla açıq söyləyirdim. Hər halda, mən müəyyən edilmiş çərçivədən çox-çox kənara çıxırdım. Açığımı deyim ki, buna görə məni qinayırdılar. 1969-cu ildə burada işləməyə başlayanda mən Azərbaycanın həyatındaki bütün qüsurlardan, bütün çatışmazlıqlardan, bütün xoşagelmez hallardan açıq danışdım. Əvvəla, bu, bomba partlayışına bərabər idi. Bilirəm ki, onda bu, xaricdə çox böyük əks-səda doğurdu. Bu, xarici mətbuat vasitəsilə Sovet İttifaqının rəhbərlərinə çatanda, onlar məni qinayıb deyirdilər ki, Siz nə üçün belə edirsiniz, bu ne deməkdir? Mən də deyirdim ki, axı nə olub? Onlar ise cavabında bildirirdilər ki, belə açıq danışmaq nəyə gərək idi. Deyirdim ki, əgər mən bu qüsurlarla mübarizə aparmaq istəyirəm, onda neçə açıq danışmayım?

Bilirsizimi, o vaxtlar belə bir nəzəriyyə var idi, bu barədə mənə deyirdilər ki, kapitalizmle sosializm arasında mübarizə gedir, kapitalist ölkələrində Sovet İttifaqına onsuз da çox qara yaxırlar. Siz isə özünüñün bəyanatlarınızla, faktlarınızla və sairə ilə onlara bunun üçün böyük əsaslar verirsiniz. Mən onlara deyirdim ki, bəyanatlarının onlara bu baxımdan nə derəcədə böyük əsaslar verdiyini bilmirəm, amma onlar onsuз da öz işlərini görürələr. Xatirimdədir, 1975-ci ildə biz bir rayon partiya komitəsinin birinci katibini işdən çıxarıb, partiyadan xaric etdikdən, edalet mühakiməsinə verdikdən və bütün bunlar barədə qəzetlərimizin iki səhifəsində yazı dərc etdikdən sonra, başqa bir respublikanın birinci katibi mənimlə görüşəndə dedi: Siz nə üçün belə edirsiniz?

Deyirdi ki, bizim bəzi rayon partiya komitələrinin birinci katibləri yanına gəlib bildirirlər ki, Əliyev rayon partiya komitələrinin birinci katibləri təsisatını nüfuzdan salır. Mən isə ondan soruşdum ki, bəs siz bununla razılaşırsınız mı? Dedi ki, razi deyiləm, amma bütün bu işləri cəmiyyətə bəyan etmək nəyimizə gərəkdir. Dədim ki, onların özləri özlərini nüfuzdan salmışlarsa, daha mən nə ilə nüfuzdan salıram, mən onları nüfuzdan salıram. Mən birini, ikisini, üçünü ciddi nöqsanlarına görə, neinki sohvərinə, hətta cinayətlərinə görə cəzalandırıram və bu-nu Azərbaycanın bütün ictimaiyyətinə çatdırıram ki, qalanlarını xilas edim, onlar belə yolla getməsinlər.

Müxtəsəri, açıqlıq mənəde həmişə olmuşdur. Daha bir faktı xatırlayıram. Mənçə, partianın 27-ci qurultayı idı. Bu, Siyasi Büronun üzvü kimi iştirak etdiyim axırıncı partiya qurultayı idı. Gərək ki, 1986-ci il idı. Moskvada, Xarici İşlər Nazirliyinin mətbuat mərkəzində – o, indi də mövcuddur, orada bezen informasiya verirdilər – qurultayın işlediyi bütün günlərdə kimlərin çıxış edəcəyi barədə plan hazırlamışdilar. Nazirin, Nazirlər Soveti sədrinin müavininin adını yazmışdilar. Siyasi Büro üzvlərindən isə yegane məni yazmışdilar. Özü də o vaxtlar Nazirlər Sovetində mən başqa sahələrlə yanaşı, sosial məsələlərə də baxırdım. Odur ki, mən sosial məsələlər barəsində məlumat və suallara cavab verməli idim. Əlbəttə, bir qədər təccübəndim, yaxşı, nə üçün Siyasi Büronun qalan üzvləri oraya, jurnalistlərin yanına getmirlər? Buna bax-mayaraq, mən bundan imtina etmədim.

Xatirimdədir, mən oraya gəldim, qurultay davam edirdi, salon ağızınadək dolu idi, bəziləri hətta pilləkonların üstündə oturmuşdu. Mən ki-fayet qədər açıq çıxış etdim, sonra çox keşkin suallar oldu. Əlbəttə, bu suallar indi keşkin görünmür. Məsələn, soruşturdular ki, Sovet İttifaqında «qara bazar» varmı? Mən deyirəm, əlbəttə, var. O vaxt isə onun mövcudluğundan heç kəs danışmındı. Rüşvetxorluq varmı? Mən deyirdim, əlbəttə, var. O vaxt, 1986-ci ildə – adama elə gelir ki, lap bu yaxınlarda olub – bu, çox güclü təsir bağışladı. Həmkarlarımdan bəziləri onda mənə deyirdilər ki, Siz yaxşı cavab verdiniz. Amma bununla yanaşı, onlar ölkəmizin qüsurlarından belə açıq danışmağımdan daxilən narazı idilər.

Doğrudur, bir ildən sonra mən Siyasi Büronun tərkibindən getdim. Lakin mən həmin günü, hər halda, xatırlayıram. Ona görə də mənim bu keyfiyyətimi – mətbuatla ünsiyyətdə açıqlığımı dəyərləndirmeyinizi çox yüksək qiymətləndirirəm. Sağ olun.

**Hans Steinfeld** (*Norveç Teleradio Verilişləri Korporasiyasının şef-müxbiri*): Biz Sizi ilk dəfə ağır günlərdə, 1990-ci ildə, yanvar hadisələrindən sonra çəkməmişik.

**Heydər Əliyev**: Belə, xatırlayıram. Yeri gəlmışkən, mən Sizə diqqət yetirdim, ancaq Sizinlə görüşdüyümüzü deməyə çəkindim.

**Hans Steinfeld**: Cənab Prezident, Sizə belə bir sualım var. Norveç ilə Azərbaycan arasında Rusiya kimi böyük ölkə olsa da, fərqi yoxdur, Sizin ölkəniz bizim «Statoyıl» Dövlət Neft Şirkəti üçün çox mü-hüm tərəfdəş olmuşdur və baş nazırınız bu yaxınlarda Norveçə gelmişdi.

Mən Sizə Dağlıq Qarabağ barəsində sual vermək istəyirəm. Vaxtı-lə «icmalar prosesi» deyilen prosesdə İsraille fələstinlilərin mövqeləri-ni məhz Norveç diplomatiyası vasitəsilə yaxınlaşdırmaq mümkün olmuşdu. Biliyəm, bu proses onunla seciyyələnir ki, diplomatlarımız qarşı-qarşıya duran tərəfləri danışqlar masası arxasında əyləşməyə az qala fiziki cəhətdən məcbur etmişdilər. Biz Sizi Avropa Şurasının üzvü olmağınız münasibətə təbrik edirik və bununla əlaqədar bilmək istərdik, Sizcə, Qərbdeki tərəfdəşləriniz Dağlıq Qarabağda münaqişənin ni-zama salınması üçün cür üsul tətbiq edə bilerlərmi?

**Heydər Əliyev**: Sağ olun. Əvvəla, şadam ki, biz Sizinlə ar-tıq on ildən sonra görüşürük. Əvvəlki görüş 1990-ci ilin yanварında olmuşdur. O günlər Azərbaycan üçün ağır günlər idi. Yeri gəlmışkən, o vaxtlar Sov.İKP MK-nın üçillik güclü təzyiqindən sonra mən ilk dəfə cəmiyyət arasına çıxmışdım. Biz onda görüşdük. Siz Moskvada evimi-zə, yanına gəlmişdiniz, sonra isə hətta Naxçıvana da gəldiniz. Mən bu-nu qiymətləndirirəm. Norveçə rəsmi sefərim zamanı Siz də orada idiniz. Gərək ki, biz Sizinlə hava limanında hətta görüşmüştük.

Şadam ki, Norveçle Azərbaycan arasında belə six münasibətlər mövcuddur, birinci müqaviləde – «Ösrin müqaviləsi»ndə «Statoyıl» şir-kəti çox böyük paya malikdir və indi neftdən mənfəət götürür. Çünkü bu müqavilənin həyata keçirilməsi sayəsində 1997-ci ildən biz neft sa-tırıq. Burada Nörveçin bir çox digər şirkətləri işləyir, özü də kifayət qə-dər uğurla işləyirlər. Mən sizin Stavanger şəhərində olmuşam, vertol-yotla platformaya getmişik, çox maraqlı idi. Mən bunların hamısını yaxşı xatırlayıram. Əlbəttə, Siz də yadimdınız, Naxçıvana gəlmişdi-niz, Əliyevin Moskvadan sonra Naxçıvanda necə ağır şəraitdə yaşı-di-gini, işlediyini gördünüz.

Demək isteyirəm ki, biz Norveçle Azerbaycan arasında münasibətləri bundan sonra da inkişaf etdirəcəyik. Baş nazirimizin bu yaxılarda oraya sefəri bunu bir daha təsdiqlədi. Sizin baş nazir Stoltenberq neft və energetika naziri işləyərken burada dəfələrlə olmuşdur. Yeri gəlmışkən, o mənim yaxşı dostumdur.

O ki qaldı münaqişənin həllində Norveçin bize kömək göstərmək imkanlarına, əlbətə, digər ölkələr kimi, Norveç də bu cür imkanlara malikdir. Amma sizə açığımı deməliyəm, təəssüf ki, Norveç bu imkanlardan istifadə etmir. Axi son vaxtlaradək Norveç ATƏT-in sədri olmuşdur və cənab Vollebek xatıcı işlər naziri işləyərken bir il ərzində ATƏT-in fəaliyyətdə olan sədri vezifəsini həyata keçirmişdir.

Birincisi, jurnalist kimi sizə deyim ki, o, regionumuza öz səlahiyyət müddətinin bitməsinə iki ay qalandı gəlməmişdi. İkincisi isə, biz ATƏT-ə bağlılıq, ATƏT-in Minsk qrupu mövcuddur. Hər il ATƏT-ə bir ölkə başçılığı edir. İndi isə sədr Rumınıyadır.

Həmin bir il ərzində heç ne edilmədi. Buna baxmayaraq, haqqında danişdığınız təcrübədən Norveç istifadə etsə və bize kömək göstərə biləsə, men buna şad olaram. Ümumiyyətə, bize yardım göstərə biləcək bütün ölkələrin köməyini qəbul etməyə hazırlıq.

**H a n s S t e y n f e l d :** Cənab Vollebekin müdafiəsi namine xatırlatmaq isteyirəm ki, onda Kosovoda müharibə başlandı və bu onun sədriyi ilə bir vaxta düşdü.

**H e y d ā r Ə l i y e v :** O məsələ bəlkə də ön sıradə idi. Bu nədir, mətbuat konfransıdır? Mənə demişdilər ki, görüş cəmi 15 dəqiqə çəkəcəkdir.

**S e r q e y S e m y o n o v (ORT televiziya şirkətinin müxbiri):** Heydər Əliyeviç, Rusyanın və Azerbaycanın bir böyük problemi var – bu, qəçqinlar problemdir. İndi bizdə çoxlu çəçen qəçqin var, sizdə də artıq neçə illərdir böyük qəçqin düşərgələri mövcuddur. Necə bilirsiniz, bu problem hansı yolla həll ediləcəkdir? Nə vaxt həll ediləcəkdir? Daha bir sual – əgər mümkünse, bugünün hadisələri barədə qisaca danişasınız. Azerbaycan Rusiyada quldurluq etməkdə şübhəli sayılan iki yaraqlını Rusiyaya təhvil vermişdir. Cinayətkarların verilməsi haqqında Rusiya ilə Azerbaycan arasında nə kimi müqavilə bazası var?

**H e y d ā r Ə l i y e v :** Əgər qəçqinlardan danişsaq, bəli, Rusiyada da qəçqinlar var. Lakin əgər Rusiya ilə Azerbaycanı müqayisə etsek, Rusiya üçün bu çox cüzdür. Ona görə ki, Rusiya kimi çox böyük ölkə-

nin Çeçenistandan, yaxud İnquşetiyanadan qəçqinları var. Ölkə çox böyükdür, geniş maddi imkanlara malikdir, bu qəçqinlərin evlərinə qayıdanadək az-çox normal şəraitdə yaşaması üçün istədiyi hər şeyi edə bilər. İkincisi, onların sayı azdır. Bilmirəm, 200 mindir, yoxsa 300 mindir, hər halda bundan çox deyildir. Azerbaycan isə kiçik ölkədir – 8 milyon əhalisi var. Təsəvvür edirsinizmi, bunun onda biri qəçqinlardır. Bizim Rusiyadakı qədər vəsaitimiz və imkanlarımız yoxdur. Əgər bular olsayıdı, mən onları artıq çıxdan yerbəyər edərdim – daimi yaşayış üçün yox – biz onlara daha yaxşı şərait yaradardıq ki, doğma yerlərinə qayıdanadək çadırlarda yaşamasınlar. Odur ki, bircə yol var. Orada da, burada da münaqişəyə son qoymaq gerekdir ki, insanlar öz yerlərinə qayğıda bilsinlər. Dediym kimi, artıq bundan sonra işin ikinci, eyni dərəcədə ağır mərhələsi başlanacaqdır, lakin biz artıq bunların hamisəna dözcəcəyik.

Rusiya ilə Azerbaycan arasında hüquqi yardımə gəldikdə, bizim bu sahədə müqaviləmiz var. Fürsətdən istifadə edərək deməliyəm ki, Rusiya bu baxımdan bize çox böyük kömək göstərmişdir. Bizim daxili işlər naziri deyir ki, son beş ilde burada ağır cinayətlər töretdmiş təxmini 300 cinayətkar Rusiya ərazisində yaxalanmış və Azerbaycana verilmişdir. Ona görə də biz Rusiyanın hüquq-mühafizə orqanlarına min-nətdarıq, bunu dəfələrlə demişik. Rusiya ilə Azerbaycan arasında hüquqi yardım haqqında müqavilə ilə üzərimizə qoyulmuş öhdəlikləri yerińe yetirmek üçün biz də mümkün olan işləri görürük.

**Y e l e n a Q u t e o n t o v a (TVS şirkətinin müxbiri):** Mətbuatınızda oxudum ki, Siz ərzaq təhlükəsizliyi programını bəyənmisiniz. Bu program nə ilə əlaqədar qəbul edilmişdir və o, hələ ümumi sovet keçmişimizdən sizli-bizli xatırladığımız ərzaq programına oxşamır mı? Belə bir məlumat da vardi ki, NTV kanalının Dağlıq Qarabağ ordusuna haqqında süjet göstərmək niyyətində olması ilə əlaqədar Siz bu yaxılarda Rusiya kanallarının – RTR-in, ORT-nin, NTV-nin yayımlanmasının qadağan olunmasını tələb etmisiniz. Siz belə tələblərə necə baxırsınız və ümumiyyətə, bu cür tədbirlər səmərəlidirimi?

**H e y d ā r Ə l i y e v :** Əvvəla, bu, ərzaq programı deyildir. Mən həmin ərzaq programına yaxşı bələdəm, çünkü onun müzakirəsində iştirak etmişəm və hər bir respublika bu cür program hazırlamışdı. O, ölkənin tələbatının tam ödənilməsi üçün Sovet İttifaqında ərzaq məhsulları istehsalını təmin etməkdən ötrü nəzərdə tutulmuşdu. Amma təəs-

süf ki, biz buna nə taxıl istehsalında, nə heyvandarlıq məhsullarında, nə də digər sahələrdə nail ola bildik. Yeri gəlmışkən, 1982-ci ildə Mixail Qorbaçov öyüñürdü ki, Sovet İttifaqının inkişafını təmin edəcək çox güclü ərzaq programı hazırlayıb. Bu programı MK-nın plenumunda Brejnev'in məruzəsi ilə qəbul etdilər. Bu, 1982-ci ildə olmuşdur, Qorbaçov onda MK-nin kənd təsərrüfatı üzrə katibi idi. Lakin 1985-ci ildə Baş katib olandan sonra 1991-ci ildək heç nə etmədi. Əksinə, vəziyyət pisleşdi. Ərzaq təhlükəsizliyi haqqında bu program isə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən tövsiyə olunmuşdur. Burada zəruri hallar üçün məhz ehtiyatlar yaradılması nəzərdə tutulur. Bu, ərzaq programı deyildir. İndi bizdə torpaq tamamile özelleşdirilib, hamısı kəndlilərə paylanıbdır. Yeri gəlmışkən, bu, Azərbaycan əhalisinin ərzaq məhsulları ile təmin edilməsində olduqca böyük rol oynamışdır.

Məsələn, sovet dövründə ixtisaslaşma mövcud idi. Biz çoxlu pambıq istehsal edir və onu Sovet İttifaqının müxtəlif yerlərinə göndərirdik. Bunun əvezində bizi et, süd, yağ və edirdilər, çünki bu məhsullar bizdə çatışmırı. Amma biz pambıq verir, əvezində isə nə ej alırıq, nə də yağ. İndi isə torpağı kəndlilərə paylamışq. Onlar ne isteyirlər, onu da əkib-becərilər. Bizdə et də, süd də, taxıl da, nə istəsəniz, hər şey boldur. Bir Bakıya baxın, hər yerdə et satılır. O vaxtlar isə MK-nin birinci katibi kimi mən əziyyət çekirdim, biz talon verməli olurdum, bu tələnlə hər ailəyə ayda, bilmirəm, 2 və ya 3 kiloqram et satılırdı. Vəssalam. Mağazalar bomboş idi, indi isə bilmirsən eti nə edəsen. Xatirmdədir, biz Ukraynadan, Belarusiyadan kartof alırıq, yenə də, şübhəsiz, çatışmırı. İndi kəndlilərimiz o qədər kartof istehsal edirlər ki, bu, nəinki Azərbaycana çatır, onu hətta xarice aparıb satırlar.

Biz onlara nozaret etmirik. Bizim kənd təsərrüfatı məhsulları istehsalı sahəsində heç bir problemimiz yoxdur.

Doğrudur, biz onlara çox güzəştli şərait yaratmışq. Onları bütün vergilərdən azad etmişik. Kend təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq üçün biz onlara güzəştli şərtlərlə – texminən 50 faiz – ucuz yanaq veririk. Gördüyünüz kimi, indi tamam ayrı vəziyyətdir.

O ki qaldı kanallara, mən bilmirəm, Rusiya kanalları bütün MDB ölkələrində Azərbaycanda olduğu qədər translyasiya edilirmi? ORT var, RTR var, NTV var, TV-6 kanalını antenna ilə tuturlar. Daha nə isteyirsiniz? Bilirsinizmi ki, bu kanallar bəzi ölkələrdə qadağan edilmişdir, yayılmışdır. Bizdə bunların hamısı var və hesab edirəm ki, bu yaxşı-

dir. Qoy insanlar kanallardan istifadə etsinlər, çünki söz azadlığı, mətbuat azadlığı var, qadağan etmek neyə lazımdır. Doğrudur, bize haqq ödəmirlər, çoxlu borcları var. Yeri gəlmışkən, ORT-nin borcları olduqca çoxdur.

**D e n i s D y o m k i n** («Rötyer» Telegraf Agentliyi Bürosu rəhbərinin müavini): Dünən oğlunuz İlham dedi, o əmindir ki, Siz növbəti prezident seçkilərində namizədiyinizi verəcək, qalib gələcək və ölkəni 2008-ci ildək idarə edəcəksiniz.

**H e y d ā r Ə l i y e v**: Öger o deyibsa, mən daha nə əlavə edə bilərem? O, hər halda, mənim oğlumdur, məni başqalarına nisbəten daha yaxşı tanırı.

**D e n i s D y o m k i n**: Siz növbəti seçkilərdə namizədiyinizi irəli sürmək niyyətinde sinizmi?

**H e y d ā r Ə l i y e v**: Əlbəttə. Niye də yox? Mənim hələ imkanım var.

\*\*\*

Görüşdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev Norveç televiziyasının müxbiri Hans Steynfeldə müsahibə verdi.

**S u a l**: Sizin rəhbəriyiniz dövründə Azərbaycanda sabitlik təmin edilmişdir. Hazırda Qərble integrasiya prosesləri müşahidə olunur. Siz Avropa Birliyinə və NATO-ya üzv olmaq barədə düşünürsünüz mü?

**H e y d ā r Ə l i y e v**: Bilirsiniz, biz yenice Avropa Şurasına qəbul edilmişik. Avropa Şurasının tamhüquqlu üzvü olmaq üçün dörd il ərzində biz böyük bir yol keçməli olmuşuq. Əlbəttə, indi biz Avropa Birliyi barədə de düşünürük. Lakin eyni zamanda, bunun necə çətin olduğunu da bilirik, çünki orada cəmi 15 ölkə var, daha yüksək inkişaf səviyyəsində olan nə qədər Avropa ölkəsi isə Avropa Birliyinə hələ qəbul edilməyibdir. Ona görə də biz gerçəkliy əsas tuturuq. Əlbəttə, gələcəkdə bunu qarşımıza məqsəd qoyacaqıq.

**H a n s S t e y n f e l d**: Çünki Türkiyə ilə birlikdə siz Qərb üçün strateji baxımdan maraqlı tandemsiniz.

**H e y d ā r Ə l i y e v**: Bəli, həqiqətən belədir. Ona görə Qərb də məhz özünün ölkəmizə olan maraqlarını nəzərə almalıdır.

**H a n s S t e y n f e l d**: Sağ olun. Size uğurlar arzulayıram.

Sonra Prezident Heydər Əliyev və Skandinaviya ölkələrinin, Rusiyanın jurnalistləri xatirə şəkli çekdirdilər.

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
ƏHMƏD NECDƏT SEZƏRİN DƏVƏTİ İLƏ  
DOST ÖLKƏYƏ RƏSMİ SƏFƏRƏ YOLA  
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRLƏ MÜSAHİBƏ**

12 mart 2001-ci il

— Mənim Türkiyəye rəsmi səfərim sizə məlumdur, elan olunubdur. Keçən il Türkiyənin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezər Azərbaycanda rəsmi səfərdə olduğu zaman meni Türkiyəye rəsmi səfərə dəvət etmişdir. Men de indi bu dəvəti həyata keçirirəm.

Təbiidir ki, bizim orada bir çox görüşlərimiz, danışqlarımız olacaqdır. Birinci növbədə, prezidentlə, baş nazirlə, baş nazirin müavinləri ilə, Baş Qərargah rəisi ilə və başqa şəxslərle. Dövlətlərarası, hökumətlərarası bir neçə sənədlər hazırlanıbdır. Onlar imzalanacaqdır. Azərbaycan qazının Türkiyəye ixrac edilmesi haqqında saziş imzalanacaqdır. Bakı-Ceyhan neft kəməri haqqında elə bir problem yoxdur. Sadəcə, biz orada bu işlərin təşkil edilməsi barəsində fikir mübadiləsi aparacaq. Ancaq bu işlər gedir. Yəni yeni bir sənədin icad edilməsinə ehtiyac yoxdur. Bütün sənədlər hazırlanıbdır. İndi mühəndis-layihə işləri aparılır. Men Böyük Millət Məclisində millət vəkillərinə xitab edəcəyəm. Proqramda başqa görüşlər də var.

Türkiyə bizim üçün dost, qardaş ölkədir. Bizim əlaqələrimiz həmisi yüksək səviyyədə olubdur. Bu gün də yüksək səviyyədədir. Ancaq cini zamanda belə rəsmi səfərlər, işgizar sefərlər hər dəfə hansıa məsələlərin həll olunmasını tezləşdirir, yaxud da onun üçün şərait yaradır. Amma bunlarla bərabər, fikir mübadiləsi de çox əhəmiyyətlidir.

Təbiidir ki, men Türkiyənin dövlət-hökumət başçıları ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması problemləri haqqında fikir mübadiləsi aparacağam. Çünkü biz bu illər ərzində Türkiyə ilə daim məsləhətləşmələr, fikir mübadilələri aparmışıq. Çünkü Ermənistanın Azərbaycana təcavüzü zamanından indiyə qədər Türkiyə Azərbaycanı həmisi destekləyibdir. Baxmayaraq ki, son vaxtlar bir neçə ölkədə Türkiyəye qarşı müxtəlif mənfi hərəketlər meydana çıxıbdır. Türkiyənin keçmişdə, 1915-ci ilde guya ermənilərə qarşı

soyqırımı etmesi haqqında hətta bəzi ölkələrin parlamentlərində qərarlar qəbul olunubdur. Bunlar hamısı Türkiyəyə təsir etmək məqsədi daşıyır. Ancaq Türkiyə bizimlə olan münasibətlərinə sadıqdır və bunu dəfələrlə deyibdir.

Güman edirəm, bu dəfə də təsdiq ediləcək ki, Azərbaycanın torpaqları işğaldan azad olmasa, yəni Ermənistan silahlı qüvvələri işgal etdikləri Azərbaycan torpaqlarından çıxmayaqna qədər Türkiyə Ermənistanla heç bir əlaqə, yəni nə diplomatik əlaqələr, nə də iqtisadi əlaqələr qurmayıacaqdır. Bunu dəfələrlə bəyan ediblər. Amma bu barədə həm danışmaq lazımdır, həm də bizim bu mövqelərimizi dünyaya bir daha bəyan etmək lazımdır. Başqa işlər də olacaqdır. Bilirsiz ki, bizim ölkələrimizin çox qarşılıqlı əməkdaşlıq işləri var. Ona görə də indi hamisini deməyə ehtiyac yoxdur. Amma mən əsas məsələləri sizə dedim.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağla bağlı Türkiyədən hər hansı bir təklif gözləmək olar mı?

**C a v a b :** Danışacaqıq. Görək...

**S u a l :** Cənab Prezident, Türkiyənin xarici işlər naziri İsmayıllı Cəm təşəbbüsle çıxış etmişdi ki, Ermənistan və Azərbaycan prezidentləri Türkiyənin vasitəçiliyi ilə bir görüş keçirsinlər. Bu nə qədər realdır və Siz buna necə baxırsınız?

**C a v a b :** Biz heç vaxt buna etiraz etməmişik. Birincisi, Türkiyə Minsk qrupunun üzvüdür və Minsk qrupunun fealiyyətində həmişə fəal iştirak edir. Ancaq bilirsiz ki, Ermənistan buna razı deyil və razı ola bilməz. Çünkü Ermənistan Türkiyəni həmişə onlara qarşı qeyri-obyektiv mövqədə günahlandırır.

**S u a l :** Cənab Prezident, Rusiya mətbuatı yazır ki, Azərbaycan Türkiyəyə qaz satılması məsələsində çox güzəştlər edir.

**C a v a b :** Heç bir güzəşt etmemişik. Azərbaycanın qazı Türkiyəyə dünya bazar qiymətləri ilə satılacaqdır və burada heç bir güzəşt yoxdur. Yəqin ki, kimse bunu uydurur.

**S u a l :** Cənab Prezident, Siz Faruq Loğoğlu qəbul edəndə demişdiniz ki, Türkiyə «Şahdəniz» və Bakı-Ceyhan layihələrinin həyata keçirilməsini bir qədər ləngidir. Bu problem aradan qaldırıldım?

**C a v a b :** Ləngitmə var idi. Amma indi bir halda ki, biz sənədləri imzalayacaqıq, demək, aradan qaldırılır.

**S u a l :** Cənab Prezident, bu saziş imzalanarsa, Sizce, Transxəzər qaz kəməri layihəsi reallığını itirirmi?

**C a v a b :** O bizdən asılı deyildir. Biz dəfələrlə demmişik: eğer Türkmenistan evvelki mövqeyinə qayıtsa, heç vaxt buna etiraz etməye cəyik.

**S u a l :** Cənab Prezident, deyilənə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müddətsiz fəaliyyət rejimini keçir. Amma inдије qədər dəfələrlə bəyan edirdiniz ki, 2000-ci, yaxud 2001-ci ilde bu münaqişənin həlli qarşımıza məqsəd kimi qoyulmuşdu.

**C a v a b :** Bilirsınız, Azərbaycanda indi hərə bir söz deyir. Mən inдије qədər görülən bütün işlər haqqında Milli Məclisdə hesabat verdim. Birincisi, Minsk qrupunun inдије qədər verdiyi əsas təkliflər metbuatda dərc olundu. Hər kəs onunla tanış oldu və bu gün də tanış olmağa imkanı var.

İkinci də, son illərdə gedən bütün proseslər haqqında geniş izahat verdim. Orada bildirdim ki, görülən bütün bu işlər Azərbaycanın qarşısında qoymuş olduğu vəzifəni hələ inдије qədər yerine yetirməyə imkan vermeyibdir. Bu vəzifə də ondan ibarətdir ki, Ermənistən silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından çıxmazıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və yerindən-yurdandan didərgin düşmüş insanlar öz yerlərinə qayıtmalıdır. Əsas prinsip budur. Ancaq heç bir təklif almamışdım. Mən deyirdim, bəlkə bizim bilmədiyimiz bir şey varsa, kimsə deyir. Mənim bu müraciətim tam səmimi xarakter daşıyırı, bu gün də bunu təsdiq edirəm. Səmimi idi. Əger kim bizim inдијe qədər gördükümüz işlərdən əlavə, o işlərdən daha da səmərəli təkliflər irəli süre bilərsə, Azərbaycanın Prezidenti kimi men, birincisi, minnətdar olacağam, ikinci də, əlbəttə, bu bizim ümumi işimizə kömək edəcəkdir.

Amma təəssüflər olsun ki, heç bir konkret təklif yoxdur. Hərə bir söz deyir. Yəqin sizin – müxalifət televiziyalarının da – işiniz ele bundan ibarətdir ki, gedirsiniz, ona mikrofon verirsiniz, sən nə deyirsən, buna mikrofon verirsiniz və onları da getirib axşam göstərirsiniz. Daha da çox qarmaqarıqlıq yaradırsınız. Amma mən bunun da müsbət nəticəsini görürem. Bu nəden ibarətdir? Ondan ibarətdir ki, siz əsasən müxalifətə işleyirsiniz, onlara xidmet edirsiniz. Mən dünən axşam ANS televiziyasına da, «SPACE» televiziyasına da baxmışam. Ancaq onlara xidmet edirsiniz. Başqa bir şey yoxdur.

**J u r n a l i s t :** Cənab Prezident, onlarla görüşmək daha asandır.

**H e y d ə r Ə l i y e v :** Çünkü onlar boş-boş sözlər danışırlar. Size də lazımdır ki, efirdə bir şey verəsiniz. Amma heç bir yeni təklif verən

yoxdur. İndi siz ortaya atmışınız ki, guya Namazovla Zülfüqarov bir təklif veriblər. Mən çox təəccübənlərim. Ancaq burada bir məsələ var. Əger belə bir təklifi bu işin içinde olmayan adamlar versəydi, elə sizin hor gün gedib müsahibə alıǵınız partiya rəhbərləri versəydi, bu məni təəccübənləndirməzdə. Çünkü mən Milli Məclisin iclasından sonra gördüm ki, onlar bu problemin həll olunması yollarından, bu problemin mürəkkəbliyindən çox uzaq bir məsafədə durublar. Anlamırlar. Ancaq tənqid etmək, şayiələr yaymaqla, uydurmalarla məşğuldurlar. Dünən deyirlər ki, ortaya atdıqları bu təklif milli konsepsiya olacaqdır. Ona görə də əger belə adamlar olsayı, mən buna təəccübəlnəməzdəm.

Ancaq bu iki şəxs yeddi il mənim yanında işləyiblər. Mən hələ Azərbaycanda hakimiyətə gəlməzdən əvvəl Tofiq Zülfüqarov bu işlə məşğul olan adamdır. Dəfələrlə danışqlar aparan adamdır və nazir müavini kimi ayda bir dəfə, iki ayda bir dəfə Moskvaya gedirdi, bir həftə orada qalırdı, Kazimirovun rehbərliyi altında, qayıdır gələndə deyirdi ki, bu cümləni buraya qoymuş, bu cümləni də buraya qoymuş. Başqa heç bir şey yox.

O, sonra xarici işlər naziri idi. Bu işlərin hamisini bilir. Yəni o mənənə bilir ki, inдијe qədər Minsk qrupu tərəfindən hansı təkliflər olub və bizim onlara münasibətimiz nə təhər olubdur. Doğrudur, Namazov danışqlar prosesində iştirak etməyibdir. Sadəcə, mənim köməkçim kimi, danışqlarda, qapalı danışqlarda da oturubdur – indi Dilərə Seyidzadə yanan kimi, o da yazıbdır, bəlkə Dilərə Seyidzadə ondan yaxşı yazar – bu məsələnin müzakirəsində onun başqa bir rolu olmayıbdır.

Bilirsınız, indi bunlar camaati aldırlar ki, biz bir konsepsiya meydana çıxmışıq.

Bu konsepsiya nədən ibarətdir? Siz bu şeylərə başınızı sindirmayın, vaxt itirmeyin. Bu konsepsiya ondan ibarətdir ki, birincisi, biz mərhələli həll təklifini qəbul edirik. İkinci, əger bu olmasa, müharibə edirik. Müharibə etmək üçün də lazımdır ki, iqtisadiyyatı qaldırıq, ordunu gücləndirək, islahatlar keçirək, demokratiyani inkişaf etdirək, bunları edək, onları edək. Amma düşünmürlər ki, bu işlərin çoxu görülübdür. Ordu quruculuğu gedir və mən demişəm, bizim güclü ordumuz vardır. Islahatlar gedir, öz nəticəsini verir. Əger bu islahatlar getməsəydi, hanınız belə yaşaya bilməzdiniz.

Azərbaycan öz iqtisadi göstəricilərinə görə müstəqil dövlətlər birliliyi içərisində en irəlidə gedən ölkələrdən biridir. Bunu biz demirik. Bu-

nu Dünya Bankı deyir. İndi bunlar deyirlər ki, iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Əlbətə ki, iqtisadiyyatı inkişaf etdirmək bundan sonra da lazımdır. İndiyə qədər görülən işlər Azərbaycan iqtisadiyyatını biz istədiyimiz seviyyeyə qaldırmayıbdır. Ancaq keçən il ümumi daxili mehsul 10 faiz artıbdır və 1996-ci ildən başlayaraq hər il artur. Sənaye istehsalı artır, kənd təsərrüfatı istehsalı artır, özelleştirme prosesi gedir. Amma bunun vaxtı var. 10 faiz artırmaq olar, amma 10 dəfə artırmaq olmaz. Bu adı şəyəri bilmeyen adamlar, yaxud bilərek, qəsdən insanları çasdırmaq istəyən adamlar bu cür fikirleri ortaya atırlar. Siz də bunlara uyursunuz. Özlərini guya böyük siyasi xadim hesab edən müxalif partiyalarının rəhbərləri bir yərə yiğişib deyirlər ki, nəhayət, ağıllı bir təklif gölibdir, bax bunun tərəfdarınyıq. Ancaq o mənəda ki, siz oradan iqtidarin gördüyü işləri çıxarın – yaxşı, eger onları çıxarsan, orada nə qalacaqdır – qalanı ilə biz razıyıq. Bilirsınız, bu, cəfəngiyatdır.

Yenə də deyirəm, guya orada iki əsas məsələ var. Birincisi, mərhele-mərhele hell, ikincisi, müharibə. Mən mərhele-mərhele hell barede Milli Məclisde dedim. 1997-ci ilin sentyabr ayında bu təklif bize rəsmi təqdim olunubdur. Onu da metbuatda dərc etmişik. Biz onu qəbul etdik – baxmayaraq ki, orada heç də hər şey bizim üçün yararlı deyildi, məqbul deyildi – amma Ermənistan onu qəbul etmedi. Mən bunu neçənci dəfədir izah edirəm. Sonra Ermənistandan keçmiş prezidenti ilin sonunda bunu qəbul etmek fikrinə geldi. Bunu həyata keçirən zaman müqavimətə rastlaşı, istefaya getməyə məcbur oldu. Müqavimət göstərənlər bu gün hökumətin başındadırlar.

Bu təklif dörd il bundan qabaq müzakirə olunubdur, həyata keçirilməyibdir və onlar bunu qəbul etməyiblər. İndi bunu Amerikanın kəşfi kimi, bir ixtira kimi ortaya qoymaq olarmış? O ki qaldı müharibəye, müharibə heç vaxt istisna olunmayıbdır. Müharibəni nə vaxt lazım olsa, etmək olar.

Bilirsiniz, mən Parisdə idim. Bunları bilmirdim. Geldim, bir, iki-üç gündür burada televiziyyaya baxanda, bir şey – Cəlil Məmmədquluzadənin «Ölüler» əsəri yadına düşdü. Çoxlarınız cavansınız, bəlkə onu oxumamısınız, sehnədə görməmisiniz.

Şeyx Nəsrullah adamlarını bir şəhərə göndərir ki, gedin, orada xəber verin ki, şeyx Nəsrullah buraya gelir, ölüleri dirildəcəkdir. Cəlil Məmmədquluzadənin fikri nə idi? Bu, yüksək felsefi məna daşıyan bir əsərdir. Mənim aləmimdə bu, Azərbaycan ədəbiyyatının, dramaturgiyasının,

yaxud da Azərbaycan ictimai-felsefi fikrinin yaratdığı ən yüksək dəyerli əsərlərdən biridir. Cəlil Məmmədquluzadə göstərmək istəyirdi ki, bizim o vaxtkı insanlar ne qədər avamdırılar. Şeyx Nəsrullahın xəbərini eşidən kimi, biri gəldi ki, mən qardaşımı dirildəcəyəm. O biri gəldi ki, mən atamı dirildəcəyəm. Biri gəldi ki, arvadımı dirildəcəyəm, nə bilim, bu biri-sini, o birisini dirildəcəyəm. Sonra şeyx Nəsrullah geldi. Cəlil Məmmədquluzadə orada gözəl bir obraz – kefli İsgəndər obrazı yaratmışdır. Kefli İsgəndər birine deyir ki, sənin qardaşını dirildəndə, gəlib sənə deyəcək ki, mənim arvadımı almışan. O birisine deyir ki, sənin atanı dirildəndə, gəlib sənə deyəcək ki, mənim malımı dağıtmışan. Onu deyəndə, bunu deyəndə, axırdı hamı deyir ki, yox, heç kəsi diriltmək lazım deyildir.

İndi bu niyə mənim yadına düşübür? Bax, bu təklifi verənlər təxminən şeyx Nəsrullahə bənzəyirlər. Sizin hər gün ətraflarında fırıldığınız müxalifət partiyalarının rəhbərləri, yaxud da başqları – hansılar ki, bunların bu təklifinə biri deyir, çox əlverişlidir, ən əlverişlidir, biri deyir, bəli, bunu qəbul etmək olar – onlar da mənim xatırıma həmin avam camaati salırlar.

**J u r n a l i s t :** Cənab Prezident, Siz kefli İsgəndər deyəndə, kimi nəzərdə tutursunuz?

**H e y d a r Ə l i y e v :** Burada kefli İsgəndər var. Bilirsiniz, ona görə de avam olmaq lazım deyil. Xalqı aldatmaq lazım deyildir. Necə deyərlər, o təkliflər, prinsiplər dəfolərlə müzakirə olunubdur. Əgər biz onun hansını həyata keçirə bilseydik, keçirə bilərdik. Yenə də deyirəm, meydana çıxmış iki nəfər böyük strateqlər yeddi ildir bu işin içindədir-lər və yaxşı bilirlər ki, biz bunları nə vaxt, nə cür həyata keçirmək istəmisi və mümkün olmayıbdır. Amma konarda olanları qınamıram.

Biz eyni zamanda mərhele-mərhele hell təklifini dərc etdik. Sonra mən Milli Məclisde dedim ki, biz bunu qəbul etdik, amma Ermənistan qəbul etmedi. Sonra qəbul etdi və buna görə de Ter-Petrosyan öz vəzifəsindən imtina etdi. Bundan sonra belə bir şeyi getirib ortaya çıxaran və yenə de deyəsen ki, biz bunun əsasında iş görə bilərik – nə deyim, bundan da ağılsız iş ola bilərmi?

Siz sadələvh olmayın. Biz indiya qədər nə mümkünür etmişik. Bu gün də edirik, sabah da edəcəyik. Ele bir yol yoxdur ki, biz onu sınaqdan keçirmeyək. Ele bir təklif yoxdur ki, biz ona baxıb öz fikrimizi deyə bilməyək. Əgər indiya qədər biz bunları edə bilməmişikə, səbəb odur ki, Ermənistan qeyri-konstruktiv yol tutur. Minsk qrupu, beynəl-

xalq teşkilatlar isə bu işle məşğul olaraq Ermənistanı konstruktiv yola getirməyə məcbur etmirlər, ya da edə bilmirlər. Məsələ bundadır. Ona görə səmərəli işlərlə məşğul olun. Vaxtı belə şeylərə itirməyin və camaati da çasdırmayın.

Men Türkiyədə bütün bu məsələlər haqqında etraflı məsləhətləşəcəyəm. Yəni onlar hər şeyi bilirlər.

**S u a l :** Cənab Prezident, İranın prezidenti Xatəmi Qarabağ münaqişəsinin həllində Tehranın vasitəciliyini irəli sürübdür. Ermənistan buna tam razı olubdur. Baş Azərbaycan neçə?

**C a v a b :** Bilirsiniz, əgər sizin xatırınızda dirso, İran bir dəfə vasitəcilik edibdir. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti ilə Ermənistan nümayəndə heyəti Təhrana getmişdi ki, guya orada İran vasitəcilik etsin. Onlar Təhranda olduğu zaman Ermənistan silahlı qüvvələri Şuşanı işğal ediblər. Siz bunu bilirsiniz, yoxsa yox? Bəlkə də bilmirsiniz. Gedin, onları oxuyun.

**S u a l :** Hörmətli cümhur başqanım, Baş Qərargah rəisi və digərləri ilə görüşlərinizde Azərbaycanla Türkiye arasında hərb sahəsində işbirliyinə dair anlaşma gündəmdə olacaqmı?

**C a v a b :** Bilirsiniz, biz Türkiyənin bütün dövlət orqanlarının rəhbərləri ilə, o cümlədən Baş Qərargah rəisi ilə çox sıx əlaqədəyik, dostluq, əməkdaşlıq əlaqəsindəyik. Nə mümkündür, onu edirik və edəcəyik.

**S u a l :** Cənab Prezident, dediniz ki, biz həmişə...

**H e y d ə r Ə l i y e v :** Sən haranı təmsil edirsin?

**J u r n a l i s t :** «Faktor» qəzetini.

**H e y d ə r Ə l i y e v :** O qədər qəzet var, heç bilmək olmur.

**S u a l :** Siz dediniz ki, biz həmişə sülh yolunu tutmuşuq və sülh tərəfdarıyıq. Əger sonda Ermənistan tərəfi sülhə razılaşmasa, biz hansı mövqeni tutacaqıq? Müharibə edəcəyikmi, yoxsa, məsələ necə olacaqdır?

**C a v a b :** Men sənə deyirəm ki, biz müharibə etməyə həmişə hazır olmalıyıq. Bizim ordumuz müharibə etmek üçün günbegün, ilbəil öz gücünü artırır. Amma müharibə etmek, sizin üçün gedib orada söhbat etmək deyildir.

**S u a l :** Cənab Prezident, Ermənistan tərəfi rəsmən bəyan etdi ki, əgər Azərbaycan müharibə edərsə, Ermənistan Azərbaycanın daha yeddi rayonunu da ələ keçirəcəkdir. Ali Baş Komandan kimi nə deyə bilirsiniz?

**C a v a b :** Onlar hər şey deyə bilerlər. Sağ olun.

## AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ RESPUBLİKASI ARASINDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏ JURNALİSTLƏR QARŞISINDA BƏYANAT

Ankara, Çankaya köşkü

12 mart 2001-ci il

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli prezident! Hörmətli dostlar! Hörmətli mətbuat nümayəndələri!

Mənim Türkiyəye rəsmi səfərimin birinci hissəsi bitməkdədir. Məni Türkiyədə dəvət etdiyinə və bu gözəl qonaqpərvərliyinə görə əziz dostum, qardaşım, Türkiye Cumhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezərə bir dəha təşəkkür edirəm. Bu sefərin çox böyük əhəmiyyəti var. Ona görə ki, biz həm ölkələrimiz arasındaki əlaqələri, həm bizim bölgəyə aid olan məsələləri, həm də dünyada gedən prosesləri təhlil etdik, fikirlərimizin eyni olduğunu bir dəha təsdiq etdik və gələcəkdə də Türkiye-Azərbaycan işbirliyində birgə hərəkət etmək haqqında bəyanatlar verdik. Bu məni çox sevindirir. Çünkü Azərbaycan üçün Türkiye qüdrətli, böyük, inkişaf etmiş, demokratiya içərisində yaşayış bir dövlətdir. Türkiye gənc, müstəqil Azərbaycan üçün həmişə örnək olubdur, bu gün də örnəkdir.

Burada bizim apardığımız danışıqlar, müzakire etdiyimiz məsələlər haqqında hörmətli prezident artıq size məlumat verdi. Men vaxt alıb təkrar etmək istəmirem. Ancaq onu qeyd etmək istəyirəm ki, bütün məsələlərdə biz həmfikirik. Xüsusən bu gün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmerinin artıq tikintisine başlanılması haqqında hər iki ölkədə – həm Türkiyədə, həm də Azərbaycanda eyni münasibət olduğunu bir dəha hiss etdim. Əmin ola bilərsiniz ki, 1994-cü ildə başladığımız bu işi biz birlikdə sona çatdıracaqıq. Azərbaycanın nefti yaxın illərdə Bakı-Tbilisi-Ceyhan boru xətti ilə həm Türkiyəyə, həm də Aralıq dənizə axacaqdır.

Son vaxtlar Türkiyə ilə bizim əlaqələrimizdə bir çox önəmlı məsələ meydana çıxıb. Bu da Azərbaycanın keşf etdiyi böyük təbii qaz yataqlarının Türkiyə ilə müstərek istifadə olunması məsəlesidir. Biz «Şahdəniz» qaz yatağında böyük qaz ehtiyatları eldə etmişik. Bunu bilmərək, əvvəlcədən Türkiyə dövləti, hökuməti ilə danışqlar apartıb, çıxarılaçq qazın çox hissəsini Türkiyəyə ixrac etmək haqqında bizim rəziliğimiz vardır. Bu gün mən çox məmənuniyyət hissi ilə qeyd edirəm ki, bu razılıq gerçəkləşdi və Azərbaycandan hasil olunacaq təbii qazın Türkiyəyə satılması haqqında həm hökumətlərarası anlaşma imzalandı, həm də alqı-satq üzrə anlaşma imzalandı. Bu, çox mühümdür. Çünkü bu qaz Gürcüstan'dan keçməlidir. Bizim Bakıdan Gürcüstana qədər keçmişdə yaradılmış qaz boru xəttimiz var, onu berpa etməliyik. Ona görə də biz bilməliyik ki, qazı haraya ixrac edəcəyik. İkincisi də, indi biz imza atdıq ki, 6 milyard kubmetr qaz veriləcəkdir. Amma gələcəkdə biz Türkiyəyə ilde 15 milyard, yaxud 20 milyard kubmetr qaz sata bilərik.

Hörmətli dostum, doqquzuncu cümhur başqanı Süleyman Demirel vaxtıla mənə dəfələrlə demişdir ki, Türkiyənin 50 milyard kubmetr qaz almağa ehtiyacı vardır, Azərbaycan nə qədər çox qaz hasil etsə, biz o qədər də alacaqıq. İndi biz hörmətli prezident Əhməd Necdet Sezərə bu işin təməlini qoymuşdur. Güman edirəm ki, bu, uğurlu olacaqdır. Biz indi mövcud olan xətdən istifadə edəcəyik, qazı Türkiyənin sərhədlərinə getirib çıxaraçaqıq. Gərək Türkiyədə de lazımı hazırlıq işləri görülsün ki, bu qazdan vaxtında istifadə oluna bilsin.

Ancaq gələcəkdə böyük miqdarda qazın Türkiyəyə ixracı üçün biz yeni böyük boru xətti də yaratmaq fikrindəyik. Ona görə bizim qarşımızda çox böyük üfüqlər, perspektivlər açılır. Bu, Türkiyə-Azərbaycan dostluğunun, iqtisadi əməkdaşlığının inkişafını təmin edəcəkdir. Eyni zamanda, strateji nöqtəyi-nezərdən bizi bir-birimizlə daha sıx bağlayacaqdır. Biz Türkiyə ilə əlaqəlerimizi strateji əməkdaşlıq prinsipi əsasında qurmuşuq. Bu əlaqələri bundan sonra da inkişaf etdirmək istəyirik.

Mən bu gün keçirilən səhbətlərdən və imzalanan anlaşmalardan bir daha məmənun olduğumu bildirmək istəyirəm.

Hörmətli Prezident, Sizə bir daha təşəkkür edirəm.

## TÜRKİYƏNİN TRT TELEVİZİYASINA MÜSAHİBƏ

Ankara, Camlı köşk  
15 mart 2001-ci il

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin TRT televiziyasının xəbərlər departamentinin müdürü Haluk Koça müsahibə vermişdir.**

**H a l u k K o ç :** Bu gün bizim çox önəmlı bir qonağımız var – dost və qardaş ölkə Azərbaycanın cümhur başqanı hörmətli Heydər Əliyev. Cənab Əliyevdən bazar ertəsi günündən bu yana keçirdiyi görüşlər, imzalanmış anlaşmalar və son hadisələr barədə soruştarağıq.

Cox hörmətli Heydər Əliyev, bizə vaxt ayırdığınız üçün çox-çox təşəkkür edirik. Sizi görməkdən çox məmənunuq. İndi suallarına keçmək istəyirəm.

**H e y d ə r Ə l i y e v :** Sağ olun.

**S u a l :** Biz bilirik ki, Siz Azərbaycandan Türkiyəyə gəlməmişdən önce bir çox fikirlər söylemişsiniz. Xüsusilə Türkiyənin Bakı-Ceyhan boru xətti və təbii qaz anlaşıması sahəsində bir az yavaş davranışınızı söylemişdiniz.

**C a v a b :** Söyləmişdim.

**S u a l :** İndi düşüncələrinizi dəyişdirdinizmi? Yeni görüşlər keçirdiniz və anlaşmalar imzalandı. Bundan sonra müəyyən dəyişiklik varmı?

**C a v a b :** Mən o sözləri demişdim ki, dəyişiklik olsun. Ona görə də dəyişiklik oldu.

**S u a l :** Cənab Prezident, neler oldu, bunu bilmək istərdik.

**C a v a b :** Birincisi, biz Azərbaycanın təbii qazının Türkiyəyə nəqli və satılması haqqında anlaşmalar imzalandıq. Həm hökumətlərarası anlaşma, həm də alqı-satq haqqında anlaşma imzalandıq. Bu çox önemlidir. Çünkü Azərbaycan gələcəkdə böyük qaz ehtiyatlarına malik bir ölkə olacaqdır. Bu qazı ixrac etməlidir. Biz bunu keçmişdən de bilirdik. Çünkü bu, yeni bir şey deyildir.

Biz «Şahdəniz» yatağından qaz alacaqıq, hətta orada konsorsiumu yaradanda – mən o konsorsiumu 1996-ci ilde yaratmışam – Türkiyənin

«Türk petrolleri» şirkətini də oraya qatdim. 10 faiz «Türk petrolleri» şirkətinin idi. Ona görə də hesab edirdim ki, qaz ilk önce Türkiyəyə getməlidir. Əvveller də bu barədə görüşlərimiz var idi. Sonra bu işi kimse bir az engellemek istəyirdi. Amma onların qarşısı alındı. Artıq hər şey həll olundu. İndi biz çalışacaq ki, o boru xətleri, platformalar, filanlar olsun və qaz Türkiyəyə gələcəkdir. İlk miqdardır 6 milyard kubmetrdir. Amma gelecekdə ilde 15-20 milyard kubmetr qaz verə bilərik. Mən deyiblər ki, Türkiyənin 50 milyard kubmetr qaza ehtiyacı var. Beşaltı ildən sonra, bəlkə, onun yarısını biz verə bilərik.

**S u a l :** Cənab Prezident, «Şahdəniz»dəki ehtiyatlar vermək istədiyiniz miqdarda yetərlidirmi?

**C a v a b :** Çox... Bizim indi qazdığımız quyuların neticələrinə görə orada 1 trilyon kubmetrdən artıq qaz var. Amma bizim neftçilər, o işləri bilən adamlar deyirlər ki, ondan da artıq olacaqdır. Yəni bu işlə məşğul olan adamlar həmişə minimum deyirlər, maksimum demirlər. Çünkü sonra onları suçlamasınlar ki, sən niyə belə dedin, amma belə olmadı.

**S u a l :** Neçə illərdir Bakı-Ceyhan boru kəməri barəsində çox danışılır və indiyədək bir çox sənədlər imzalanmışdır. Amma hələlik həyata keçməmiş kimi görünür. Bu barədə danışqlar oldum?

**C a v a b :** Bu asan bir şey deyildir. Bunu bilməlisiniz. Biz 1994-cü ilde ilk müqavilə imzalayanda orada Bakı-Ceyhan haqqında yazılıbdır. Amma Bakı-Ceyhan üçün mənim başıma nə işlər geldiyini bilirsınız. Çevriliş etmək istədilər, terror etmək istədilər, filan etmək istədilər ki, Bakı-Ceyhan baş tutmasın, ümumiyyətlə, müqaviləni pozsunlar. Çünkü o müqavilə Azərbaycanın bütün qaz və neft yataqlarının gələcəkdə işlənilməsinə yol açırdı. Biz 1994-cü ilde 11 şirkət ilə bir müqavilə imzaladıq, indi isə 16 dövlətin 32 neft şirkəti ilə 20 müqavilə imzalamışq. Bütün bu layihələrin həyata keçirilməsinə 60 milyard dollar sərmayə qoyulacaqdır. Ona görə heç də hər ölkə bunu istəmir. Bakı-Ceyhanın birbaşa əleyhina çıxanlar var idi. Çünkü biz nefti çıxarıraq, amma hansı ölkənin ərazisində ixrac olunsa, o, fayda götürəcək, qazanc götürəcəkdir. Ona görə də bizim seçdiyimiz bu yola qarşı çıxanlar var idi.

**S u a l :** Kimlər qarşı çıxdı?

**C a v a b :** Başqa ölkələr.

**S u a l :** Cənab Prezident, Rusyanın bölgədə izlədiyi siyaset var. Xüsusilə Cənubi Qafqazda hazırda bir az fərqli siyaset aparır. Bakı-Ceyhan boru xətti sahəsində Qazaxistana Rusyanın bir təzyiqi oldu. Bu

barədə xəberlər eşidildi. Amma bu xoş qarşılanmadı. Ümumiyyətlə, Rusyanın bu sahədəki siyasetini necə qiymətləndirirsiniz?

**C a v a b :** Bilirsiniz, təbiidir, hər bir ölkə isteyir ki, – indi neft dünəyada en önemli bir şeydir – öz ölkəsinin milli mənafələrini həyata keçirsin. Ona görə də Rusyanı bu barədə suçlamaq olmaz.

İndi Qazaxistan çıxardığı nefti bir boru xətti ilə Rusiya ərazisi ilə Qara dənizdəki Novorossiysk limanına göndərir. Amma yənə də o tankerlər sizin ərazidə olan boğazdan keçir. Ona görə də, elbette, Rusyanın bu cür mövqeyi tamamilə məntiqidir. Yəni buna bir şey demək olmaz. Hərə özü üçün çalışır.

**S u a l :** Siz Ankaraya gəldiiniz günlərdə İranın prezidenti Moskvala idi. Oradakı görüşlərin birinde də Xəzərin statusu məsəlesi müzakirə olundu. Xəzərin dibi ilə bağlı məsələ çox önemlidir. Rusiya, Türkmenistan, Azərbaycan, İran, Qazaxistan ilə bu məsələni necə həll edəcəksiniz? Ümumiyyətlə, bu necə olacaqdır?

**C a v a b :** Biz artıq bunu işləyirik. 1997-ci ildən biz həmin o ilk müqavilədən neft alırıq, ixrac edirik. Bakı-Supsa kəməri ilə Gürcüstanın Qara dənizdəki limanına ixrac edirik. Biz bu işdə öndəyik. Bu prinsip ki var, Xəzər dənizinin dibində onun mineral ehtiyatlarını çıxarmaq üçün hər bir sahilyani ölkənin öz sektorunu olsun, bunu ilk önce biz irəli sürmüüşük. Biz ancaq öz sərhədlerimiz içinde çalışırıq. Başqa yere çıxmırıq. Sərhəd prinsipi də keçmiş zamanlardan müəyyən olunubdur. Amma bunu digərləri qəbul etmirdilər. Heç Qazaxistan da qəbul etmirdi. İran da qəbul etmirdi, Rusiya da qəbul etmirdi. Amma bizim 1994-ci ildən apardığımız işlər artıq bu məsələni o yerə çıxardı ki, Rusiya bunu qəbul etdi. Qazaxistan da qəbul etdi. Qazaxistanla Rusiya arasında bir anlaşma imzalandı.

Yanvarın 9-da Rusyanın prezidenti Putin Azərbaycana gelmişdi. Orada da bir anlaşma imzaladı ki, Xəzər dənizinin mineral ehtiyatlarının işlənilmesi üçün prinsiplər olsun.

Sizə dedim, biz öz sektorumuzla bağlı 20 müqavilə imzalamışq. Onlar hamısı öz sektorumuzdadır. Artıq bu prinsipi Rusiya da tanıdı, bunu qəbul etdi ve bizimle anlaşma imzaladı. Qazaxistan da imzaladı. Güman edirəm, Türkmenistan da bu yola gələcəkdir. Amma İran bununla razi deyildir. Çünkü İran hesab edir ki, Xəzər dənizinin ətrafındakı beş ölkənin hər birinə iyiymi faiz çatmalıdır. Amma coğrafi nöqtəyinə nəzərdən bu mümkün deyildir.

Sektor nə deməkdir? Sektor o deməkdir ki, Xəzər dənizi boyunca, hər ölkənin sərhədinin güneyi və qüzeyində xət təqəlir. Bir də ki, Xəzər dənizinin orta xətti var. Həmin üç xəttin içində olan hissə bizim sektorumuzdur. Amma İran Xəzər dənizinin güney tərəfində kiçik bir yərə malikdir. Xəzər dənizindən hərəyə iyirmi faiz vermək – bunu necə etmək olar? Bu mümkün deyildir.

**S u a l :** Son görüşmələrdən sonra İran bu prinsiplərle razılaşacaqmı?

**C a v a b :** Onu bilmirəm. Mənim Moskvadakı görüşlərdən o qədər məlumatım yoxdur. Çünkü mən buradaydım.

**S u a l :** Hörmətli Prezident, Türkiyədəki temaslarınız içerisinde ən önemli məsələlərdən biri de Dağlıq Qarabağ problemidir. Bununla bağlı Türkiyənin rəhbərləri ilə görüşdünüz. Bu arada çox maraqlı bir məlumat göldü. Amerika Birleşmiş Ştatları həm Ermənistan tərəfi, həm də Sizi Florida da davet edir. Aprelin 3-də, Paris görüşlərinin davamı kimi, bir görüş planlaşdırılır. Bu Sizə məlumdurmۇ?

**C a v a b :** Məlumdur, mən bunu bilirəm.

**S u a l :** Siz Amerikaya getməyi qəbul etdinizmi?

**C a v a b :** Mən bunu qəbul etmişəm. Buraya gəlməzdən evvel mənə söylemişdilər.

**S u a l :** Martin əvvəlindəki görüşlər nə ilə başa çatdı? Çünkü bu barədə müəyyən narahatlıq var. Siz müəyyən açıqlama verə bilərsinizmi?

**C a v a b :** Martin əvvəlindəki görüşlərdə biz bir nəticəyə gələ bilmədik. Yəni məsələni Ermənistanla çözməyimizdə. İndi Minsk qrupunun həmsədrləri Rusiya, Amerika, Fransa belə bir mövqə tutublar ki, indiyə qədər görülən işlər bir nəticə verməyibdir. İki cümhur başqanı – Ermənistan və Azərbaycan cümhur başqanları danışınlar – hansı razılığa gelsələr, biz də onu dəstəkləyəcəyik və ona yardım edəcəyik. Amma razılığa gəlmək mümkün olmur. Çünkü Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir və artıq 12 ildir ki, işğal altında saxlayır. Bir milyon azərbaycanlı işğal olunmuş torpaqlardan zorla çıxarılbıdır, çadırlarda yaşıyır. Ona görə də Ermənistan əlində olan bu imkandan istifadə edərək, daha da çox güzəşt almaq istəyir.

Biz önce də Ermənistanın cümhur başqanı ilə danışanda belə qərara gəldik ki, qarşılıqlı kompromislər, yeni güzəştlər olmalıdır. Azərbaycan da müəyyən kompromisə getmelidir, Ermənistan da. Ancaq onlar hesab edirlər ki, Azərbaycan daha da çox kompromisə getmelidir, nəinki Ermənistan.

Biz 1999-cu ilde bir razılığa gəlmişdik. Bu da Azərbaycan üçün o qədər meqbul deyildi, yəni əlverişli deyildi. Amma onun üzerinde işləyib daha da irəliyə getmək olardı. Ancaq Ermənistan bunu pozdu. Ermənistan pozmasayı, eger biz onun üzerinde işləyib irəliyə getsədik, belkə də bu gün məsələni çözmüş olardıq. Ermənistan onu pozdu. Ondan sonra danışqlar yenidən başlandı. Parisdə başlandı, sonra həm Kōçaryan, həm də mən bu barədə Putinlə Moskvada görüşmüştük.

İndi də Amerika belə bir təşəbbüs edir. Yəni həmsədrlərin üçü də bu barədə danışıblar. Yəni bu, üçünün birlikdə planıdır.

**S u a l :** Erməni lobbisi və Ermənistandakı bəzi adamlar deyir ki, Dağlıq Qarabağla bağlı görüşlərdə, danışqlarda Türkiyə olmasın, eger olarsa, heç bir nəticə olmayıacaqdır. Siz bu məsələnin çözümündə Türkiyədən nə görzleyirsınız?

**C a v a b :** 1992-ci ilde ATƏT tərəfindən Minsk qrupu yaranıbdır. Məhz Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsi üçün. Ona daxil olan 12 dövlətdən biri də Türkiyədir. Ona görə 1992-ci ildən indiyə qədər, texminen doqquz ildir ki, Türkiyə bu işin içindədir. Amma işlərin çoxunu həmsədrlər aparır. İndi Türkiyənin bu işin içinde olmasına etiraz etmək yanlış bir şeydir.

**S u a l :** Amerikadakı görüşlərdən nə görzleyirsınız?

**C a v a b :** Mən hər bir görüşdən, toplantıdan gözləyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsi sona çatsın, Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilsin, bir milyon qaçqın öz yerinə dönsün. Amma siz bilməlisiniz ki, işğal olunmuş həmin o 20 faiz torpaqlarımızda hər şey ermənilər tərəfindən dağıdılıbdır. Yaşayış evləri, xəstəxanalar, kitabxanalar, yollar, nə bilim, filanlar, filanlar. Yəni oralara qayıdan insanlar dağınık yerlərdə olacaqlar. Amma yenə də onların arzusu odur ki, çadırlarda yaşamaqdırsa, gedim, doğma torpağında çadırda yaşayım. Sonra da orada həyatımı qurum.

Amma eyni zamanda da həmsədrlər, xüsusən Amerika biza belə bir vəd verir, söz verir ki, eger bu məsələ çözülsə, onda onlar dönyanın maliyyə mərkəzlərindən – Dünya Bankından, Beynəlxalq Valyuta Fonundan, habelə Avropa Birliyindən, digər yerlərdən pullar toplayacaqlar və bərpə işlərini aparmaq üçün, yəni orada insanların yaşayışını təmin etmek üçün işlər görecəklər. Təbiidir, bu da bir ilə ola bilməz. Bu, bir neçə il çəkəcəkdir. Amma əsas odur ki, biz bu işi başlayaq. Mən bu-nu gözləyirəm.

**S u a l :** Fransada Koçaryanla həll edilmeyen məsələləri Amerikada çöze bileyinizi düşünürsünüz mü? Çünkü bildiyimizə görə, Fransadakı görüşlərdə bəzi məsələləri Koçaryan qəbul etmək istəmədi ve görüş nəticəsiz oldu. Amerika Birleşmiş Ştatlarındakı görüş də buna bənzər olacaq, yoxsa nəsə deyişiklik olacaqdır?

**C a v a b :** Bilirsiniz, Fransadan sonra Amerika Birleşmiş Ştatlarının bu işi davam etməsi onu göstərir ki, onlar məsələnin çözülməsinə müyyən təsir etməlidirlər.

**S u a l :** Cənab Prezident, indi isə Türkiye-Azerbaycan əlaqələri barədə sual vermək istəyirəm. Bu əlaqələr Sizin gelişinizdən sonra hansı səviyyəyə qalxacaqdır, bundan sonra nələr olacaqdır?

**C a v a b :** Azərbaycan müstəqilliyini elan edəndən Türkiyəni yanın dəst, qardaş bir ölkə hesab edibdir. Mən bunu Böyük Millət Məclisindəki nitqimdə dedim. Biz bu fikirlərə yaşayırıq, bu fikirlərə də əlaqələrimiz qurulubdur və qurulur. Amma lazımdır ki, bunu daha da yüksəklərə qaldıraq. Yəni bunun dərəcəsi yoxdur. Nə qədər yüksəye qaldıraq, həm Türkiyə üçün, həm də Azerbaycan üçün o qədər ehemmiyyətli olacaqdır. Ona görə də mənim Türkiyəyə bu dəfəki rəsmi sefərim, hesab edirəm ki, Türkiye-Azerbaycan əlaqələrinin daha da inkişaf etməsi üçün böyük bir təmel yaradır. Çünkü mən burada həm cümhur başqanı ilə, həm baş bakan ilə, baş bakan yardımçıları ilə, Baş Qərargah rəisi ilə, digərləri ilə danışlıqlar apardım, Böyük Millət Məclisində öz fikirlərimi söyledim. Təbiidir ki, bu, irəliyə doğru yeni bir addımdır.

**S u a l :** Cənab Prezident, Sizin səhhətinizi çox yaxşı görürük. Bunu indi bütün türk xalqı da görür. Sağlamlığınız barədə bir probleminiz varmı?

**C a v a b :** Sən ki bunu görürsen!

**H a l u k K o ç :** Biz Sizi çox sağlam görürük. Bu gün müayinədən keçdiyinizi də bilirik.

**H e y d ā r Ə l i y e v :** Mən bu gün müayinədən kecmirdim. Sadəcə, bu gün dişlərimə baxırdılar. Sizin dişləriniz necədir, həkim yanına gedirsiniz, yoxsa yox?

**H a l u k K o ç :** Əlbəttə, gedirik.

**H e y d ā r Ə l i y e v :** Mən de.

**S u a l :** Cənab Prezident, sabah Türkiyədən ayrılırsınız. Son mesajınız varmı?

**C a v a b :** Mən Türkiyədə olmayımdan çox memnunam, çox bəxtiyaram və Türkiyəni dəst, qardaş ölkə kimi sevirəm və sevəcəyəm. Türkiyənin indi bəzi problemləri var – iqtisadi problemlər, filanlar, bu problemlərin tezliklə çözülməsini arzu edirəm. Türkiye xalqına daha da gözəl həyat və Türkiye dövlətinə daha da çox güc, daha da çox inkişaf arzulayıram.

**H a l u k K o ç :** Cənab Prezident, programımızda iştirak etdiyinizi görə Sizə təşəkkür edirik. Sizi yaxşı niyyətlərə Azerbaycana yola salırıq.

Beləliklə, bugünkü qonağımız Azərbaycanın cümhur başqanı Heydər Əliyev idi. Cənab Heydər Əliyev ilə görüşdük, müyyən məsələlər barəsində ondan bilgiler alıq. Heydər Əliyev türk-azəri dostluğunun inkişafı yolunda bundan sonra önemli məsafələr qat edəcəyimizi söylədi. Hörmətli Əliyev aprelin 3-də Amerika Birleşmiş Ştatlarına gedir. Paris görüşlərinin davamı kimi, orada görüşlərdə nələr olacaq, bu barədə hełə bir şey bilinmir. Ancaq Qarabağ probleminin çözümü üçün önemli ola bilecek bir görüş ərefəsində Türkiyədən ayrıılır.

## TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏ

Ankara

15 mart 2001-ci il

**Azərbaycan Prezidenti Heydər Əliyev Ankarada öz iqamətgahında Türkiyənin NTV televiziya kanalının əməkdaşları İrfan Sapmaz və Didəm Tuncaya müsahibə verdi.**

**S u a l :** Hörmətli cumhur başqanım, əvvəlcə Sizə çox təşəkkür edirəm ki, qiyametli vaxtinizdan bizi de ayırdınız.

Siz dörd gündür, bazar ertesindən indiyədək Türkiyədə görüşlər keçirirsiniz. Doqquzuncu cumhur başqanı Süleyman Dəmirəl ilə çox yaxın bir əlaqəniz vardi. Amma Ankarada cumhur başqanı Sezərin ilk dəfə qonağı oldunuz. Qisaca olaraq Sizin Türkiyəyə sefərinizə münasibətinizi bildirməyi rica edirik. Süleyman Dəmirəlin cumhur başqanlığından ayrılması Türkiyə-Azərbaycan əlaqələrinə təsir etdimi? Bu barədə fikirlərinizi bilmək istərdik.

**C a v a b :** Təşəkkür edirəm. Birincisi, mən çox böyük məmənuniyyətə bildirmək istəyirəm ki, Türkiyənin 10-cu cumhur başqanı hörmətli Əhməd Necdət Sezər bu vəzifəyə seçiləndən sonra xarici Ölkeyə ilk səfərini Azərbaycana etdi. Bu təbiidir. Çünkü Türkiyə üçün Azərbaycan çox yaxın dost, qardaş ölkədir. Azərbaycan üçün də belədir. Bunu da həm mən, eyni zamanda bizim xalqımız, millətimiz çox yüksək qiyamətləndirdi. O meni Türkiyəyə davət etdi. Mən də bu davəti qəbul etdim və artıq indi, ayın 12-dən buradayam.

Türkiyənin cumhur başqanı ile mənim çox maraqlı, çox əhəmiyyətli, iki ölkə üçün, tekçə iki ölkə üçün yox, ümumiyyətə, Qafqazdakı məsələlərimiz, o cümlədən Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münacişəsinin həll olunması yolları barədə çox danışqlarıımız, çox əhəmiyyətli səhbətlərimiz oldu. Mən bundan çox məmənunam.

Bilirsiniz ki, başqa görüşlərim de oldu. Ancaq mənim ezziz dostum, qardaşım Süleyman Dəmirəl ilə də görüşdüm. Dünən axşam onunla görüşdüm, səhbət etdik. Mən heç vaxt dostu unutmaram. Süleyman Dəmirəl ilə mənim dostluğumun 30 ildən artıq bir tarixi var. Yəni bu, keçmişdəndir.

**S u a l :** Hörmətli Süleyman Dəmirəlin cumhur başqanlığından ayrılması Türkiyə-Azərbaycan əlaqələrinə təsir etdimi?

**C a v a b :** Bilirsiniz, əlbəttə, mən dostum Süleyman Dəmirəlin aymalmasını istəmirdim. Mən həmişə səmimi insanam. İstemirdim, ancaq Sizin Konstitusiyanız vardır. Heç kəs Konstitusiyanın əleyhine çıxı bilmez. Ona görə də mən hesab edirəm ki, Türkiyə dövləti öz Konstitusiyasına həmişə sadıq olmalıdır. Amma Süleyman Dəmirəl də bunu tamamilə real qəbul edir, yeni onun da bu barədə bir problemi yoxdur və kefi də çox yaxşıdır. Onu çox sağlam gördüm.

O, indi cəmənşur başqanlığından ayrılibdir. Ancaq dünya problemləri ilə, Azərbaycanın problemləri ilə çox məşğıl olur. Yəni her şeyi öyrənir, bilir, o cümlədən bizim Türkiyə-Azərbaycan əlaqələrinin daha da yaxın olmasını, daha da yaxşı olmasını isteyir. O deyir ki, bu əlaqələr mənim vaxtımıdakindan daha da yaxşı olsun. O bunu isteyir. Bir de təbiiidir ki, biz onunla 7-8 il birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsi məsələləri barəsində çalışmışq, bir yerde məsləhətmişik. Biz bu problem haqqında danışdıq, səhbət etdik.

**S u a l :** Cənab Prezident, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yeterli hesab edirsinizmi və bu əlaqələr hansı səviyyəyə qədər inkişaf etdirilə bilər?

**C a v a b :** Mən o qədər yetəri görmürəm. Mənim arzum, istəyim daha çoxdur. Ancaq indi nə mümkünür, odur.

**S u a l :** Hörmətli cumhur başqanım, ziyarətiniz zamanı bu sahədə irəliye doğru addımlar atılması üçün səhbətləriniz oldumu?

**C a v a b :** Bilirsiniz, Türkiyə təhsil sahəsində Azərbaycan ordusuna çox yaxşı yardımçılar edir. Mən buna görə minnətdaram.

Məsələn, Rusiya ilə Ermənistan arasında hərbi müttəfiqlik, ittifaq yaranıbdır ki, əgər Rusiyaya hansı bir dövlət hücum etsə, Ermənistan ona yardım edəcəkdir, Ermənistana etsə, Rusiya ona yardım edəcəkdir. Amma iş bir bunda deyildir. İş ondadır ki, Rusiya Ermənistanda böyük hərbi bazalar saxlayır, silahlar saxlayır. Son vaxtlarda hətta Gürcüstan-dan çıxarılan 70 tankı da Ermenistana yerləşdirdi. Təxminən 29-a qədər on modern hərbi təyyarəni, Miq-29-ları aparıb orada yerləşdiribdir. S-300 rakətləri yerləşdiribdir. Ona görə də burada vəziyyət fərqlidir.

**S u a l :** Cənab Prezident, Türkiyə ilə Azərbaycan arasında hərbi anlaşılma olmasını söyləmək istəyirsiniz?

**C a v a b :** Əlbəttə, yaxşı olardı.

**S u a l :** Türkiyədə Bakı-Ceyhan neft kəməri layihəsinə marağın azaldığını düşünmürsünüz ki?

**C a v a b :** Bilirsiniz, mən son vaxtlar bir az buna diqqətin azaldığı-

nı hiss etdim. Ona göre de bu barədə bəyanatlar verdim. Eyni zamanda biz hələ əvvellərdə də danışmışdıq ki, Azərbaycanda böyük təbii qaz ehtiyatları olacaqdır. İlk önce onun Türkiyəyə satılması lazımdır. Bizim məmurlarımızın bu barədə danışıqlarından gördüm ki, Türkiyədə buna engel etmek istəyən bəzi bürokratlar vardır. Ona görə də mən bu barədə bir-iki açıqlama verdim. Amma hər şeyi çözüdük, anlaşma imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də alqı-satqı haqqında anlaşma ki, ilkin olaraq Azərbaycanın 6 milyard kubmetr təbii qazı Türkiyəyə satılacaqdır. Ondan sonra bu, artıb ilde 15-20 milyard kubmetre çatacaqdır.

**S u a l :** Hörmətli Prezident, Bakı-Ceyhan boru xətti layihəsinin həyata keşib-keçməməsi 2002-ci ilin iyun ayında mühəndis-layihə işlərinin tamamlanması ilə ortaya çıxacaqdır. Sizcə, bu layihənin gerçəkləşməmək ehtimalı varmı?

**C a v a b :** Güman edirəm, gerçəkləşəcəkdir.

**S u a l :** Hörmətli cümhur başqanım, cənab Pauell həm Sizi, həm də Ermənistanın dövlət başçısını Dağlıq Qarabağ problemi ilə əlaqədar aprelin 3-də Amerika Birləşmiş Ştatlarına dəvət etmişdir. Oraya gedəcəksinizmi?

**C a v a b :** Əlbette, gedəcəyəm.

**S u a l :** Məsələnin çözülməsinə ümidiiniz varmı?

**C a v a b :** Bilirsınız, biz 1994-cü ilde Ermənistanla Azərbaycan arasında müharibəni dayandırırdıq. Ateşkes haqqında saziş imzaladıq. O vaxtdan bu işi sülh yolu ilə həll etmək istəyirik. Bunun üçün də ATƏT-in Minsk qrupu var. Orada 12 dövlət, onun içində Türkiyə də vardır. Amma Minsk qrupunun həmsədrleri – Rusiya, Amerika, Fransa var. Onlar da çalışıdilar. Amma onların verdikləri təkliflərin çoxunu Ermənistan qəbul etmədi. Son olaraq, birini də biz qəbul etmədik. Ona görə sonra iki cümhur başqanının təkbətək danışması problemi meydana çıxdı. Biz də 15 dəfə görüşüb danışmışıq. Son dəfə də Parisdə görüşdük. Siz bilirsınız. Sonra bu görüşə Şirak da qatıldı.

İndi mən hiss edirəm ki, Minsk qrupunun həmsədrleri – həm Amerika, həm Rusiya, həm də Fransa bir-biri ilə daha da yaxınlaşıblar və bu məsələnin çözülməsi üçün çalışırlar. Ancaq onlar belə deyirlər: Ermənistan və Azərbaycan prezidentləri hansı qərara gəsələr, biz o qərarı dəstəkleyəcəyik və onun həyata keçirilməsinə yardım edəcəyik.

Amma qərara gəlmək də çox çətindir. Çünkü Ermənistan Azərbaycan torpaqlarının iyirmi faizini işğal edibdir. Orada silahlı qüvvələrini saxlayır. İşğal olunmuş torpaqlardan 1 milyon azərbaycanlı zorla çıxa-

rılıb, çadırlarda yaşayırlar. Ona görə də Ermənistan şərtlərini daha da sərtləşdirir. Biz öncədən belə danışmışdıq ki, hər iki tərəfdən kompromis olmalıdır. Amma onlar istəyirlər ki, Azərbaycan tərəfdən daha çox kompromis olsun, nəinki Ermənistan tərəfindən. Ona görə də əgər doğrudan da bu iş edalətli getsəydi, dünyada edalet olsayıdı və beynəlxalq hüquq normaları hər bir yerde qorunsayıdı, belə bir şey olmazdı.

**S u a l :** Sizcə, Amerikanın bu məsələ ilə bağlı araya girməsi, bu problemin çözümü yolunda çalışmaları netice verə bilərmi?

**C a v a b :** Amerika indi yox, çoxdan araya giribdir. Bu, tamamilə normal bir şeydir.

**S u a l :** Hörmətli Prezident, Siz Fransaya getməzdən əvvəl Parlamentdə aparılan müzakirələrdə bəzi müxalifət dairələri bu məsələnin ancaq müharibə yolu ilə həll edilə biləcəyini söylədilər.

**C a v a b :** Sən neçə illərdir Azərbaycanda yaşayırsan. Azərbaycan da müharibəni görmüsən. Mənim yaddaşım yaxşıdır. Sən Şuşanın işğal olunmasını göznlə görmüşdün və mənə söylədin. Xatırlayırsanmı?

**I r f a n S a p m a z :** Bəli, yaxşı xatırlayıram. Siz onda Naxçıvandaydınız.

**H e y d a r Ə l i y e v :** Bəli, 1992-ci ildə Naxçıvanda sən bunu mənə söylədin.

Müharibəni həmişə etmək olar. Ancaq indi dünyada heç kəs müharibəni dəstəkləmir. Bu, birincisi. İkinci, müharibə harada olacaqdır? Müharibə Azərbaycan torpağında olacaqdır, Ermənistan torpağında yox. Müharibə Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün olacaqdır. Ermənistan gelib Azərbaycan torpaqlarında oturubdur. Ona görə də müharibə heç vaxt programdan çıxmır. Ancaq nə vaxt lazımdır, lazım deyil... Sən Azərbaycanda yaşayırsan, müharibənin nə olduğunu bilməyən bəzi adamlar bunu deyəndə mən anlayıram. Amma vaxtilə, müharibə zamanı Azərbaycanın daxilində sabitliyə pozub hakimiyət uğrunda, iqtidara gəlmək uğrunda mübarizə aparan adamlar deyəndə... Surət Hüseynov tanklarının, toplarının bir qismini cəbhədən çıxarıb Bakıya hücum etdi ki, cümhur başqanı olsun. Xalq Cəbhəsinin rəhbərləri də özlərini qorumaq üçün cəbha bölgəsindən qüvvələrin bir qismini çıxardı və bundan Ermənistan faydalandı, Azərbaycanın torpaqlarını işğal etdi. Yeni müharibə edib, müharibədə uduzan, Azərbaycanda Vətəndaş müharibəsini başlayan, yaradan, ondan sonra qərib 4-5 il gizlənən adamlar indi yene «müharibə, müharibə» deyirlər.

**S u a l :** Siz cümhur başqanı olduğunuz üçün müharibənin ağırlığı birinci növbədə Sizin üzərinizə düşəcək...

**C a v a b :** Beli, onlar müharibə deyirlər. Amma onlar müharibə edən deyillər. Əgər müharibə olsa, bu müharibəni mən etməliyəm. Müharibəni onlar etməyəcək. Doğrudur, deyirlər hamımız müharibəyə gedəcəyik. Amma mən də demişəm ki, bir-iki avtobus tutacağam, onların hamisini avtobusa birinci qoyacağam. Hərəsinə də bir avtomat verəcəyim. Getsinlər irəliyi. Ondan sonra da başqları getsin.

**S u a l :** Hörmətli cümhur başqanım, Fransadakı görüşləriniz zamanı Dağılıq Qarabağa xüsusi status verilməsini qəbul etməyiniz barədə bəzi iddialar vardır. Bunlar doğrudurmu?

**C a v a b :** Ermənistən bunu qəbul etmir.

**S u a l :** Azərbaycan qəbul edir?

**C a v a b :** Biz veririk, onlar qəbul etmir.

**S u a l :** Cənab Prezident, Kipr məsələsi barədə soruşmaq istəyirəm. Türkiyə ilə Azərbaycanın hər zaman dost və qardaş ölkə olduqlarını. Siz hər dəfə ifadə edirsiz. Şimali Kipr Türk Cumhuriyyətini nəyə görə tanımırıınız?

**C a v a b :** Bilirsiniz, hər bir türk mənim üçün əzizdir. Ya Türkiyədədir, ya Kiprdədir, ya digər yerdədir. Çünkü biz bir kökdən əmələ gəlmış qardaş millətlərik, dostlarıq. Ona görə də mənim başım öz işlərimlə məşğuldur. Kipr işləri ile siz məşğul olun.

**S u a l :** Gelecekdə bunu tanımağı planlaşdırırsınız?

**C a v a b :** Sağlıq olsun, əgər biz Ermənistən-Azərbaycan müharibəsini bitirsek, ölkəmizin torpaq bütövlüyünü təmin edə bilsek, ondan sonra hər şey ola bilər.

**S u a l :** Cənab Prezident, Siz bu gün müayinədən keçdinizmi və həzırda sağlamlılığını necədir?

**C a v a b :** Bununla çox maraqlanırlar. Mənim sağlamlığımı siz necə görürsünüz?

**İ r f a n S a p m a z :** Çox yaxşı görürük.

**H e y d ā r Ə l i y e v :** Sən məni tez-tez görürsən. Bu gözəl xanım ilk dəfə görür. Sən necə görürsən?

**D i d ē m T u n c a y :** Cənab Prezident, çox sağlam görünürsünüz.

**H e y d ā r Ə l i y e v :** Demək, mən sağlamam. Dişlərimdə problemlər var. Ondan ötrü Gülnəyə getdim. Bilirsiniz ki, mənim həkimlərim türklərdir, onlar Gülnənin həkimləridir.

**D i d ē m T u n c a y :** Cənab Prezident, müsahibə üçün çox sağ olun. Təşəkkür edirik.

## TÜRKİYƏNİN «SAMANYOLU» TELEVİZİYASINA MÜSAHİBƏ

Ankara, Camlı köşk

15 mart 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev öz iqamətgahında – Camlı köşkdə Türkiyənin «Samanyolu» televiziya kanalının müxbiri Məlik Məriçə müsahibə vermişdir.

**J u r n a l i s t :** Hörmətli cümhur başqanım, əvvəlcə, həm Türkiyəni, həm də Azərbaycanı narahat edən bir məsələ barədə soruşmaq istəyirəm. Ermenilər önce Azərbaycanın mühüm torpaqlarını işgal etmişlər, sonra soyqırımı haqqında uydurma iddiaları ilə dünyani ayağa qaldırdılar, indi də Qars anlaşmasını ittiham edən sözler söyləməyə başladılar. Bu həm Türkiyədə, həm də Azərbaycanda çox ciddi narahatlıq doğurur. Sizcə, ermənilər nə etmək isteyirlər, bütün bunların arxasındaki niyyət nədən ibarətdir?

**C a v a b :** Ermənilər uzun illər, əsrlər «böyük Ermənistən» iddiası ilə yaşayırlar. Onlar həmişə təcavüzkar olublar, indi də təcavüzkarlardır. XX əsrin sonunda onların ən böyük təcavüzü Azərbaycan torpaqlarına olubdur. Azərbaycanın qədim və ayrılmaz bir hissəsi olan Dağılıq Qarabağı Ermənistəna bağlamaq iddiasındadırlar. Bunun da nəticəsində, bilirsiniz ki, böyük münaqişə başlayıbdır və 12 ildir davam edir. Baxmayaraq ki, bu illərdə Azərbaycan öz səsini hər yerdə – Birleşmiş Millətlər Təşkilatında, ATƏT-in Zirvə görüşlərində, İslam Konfransı Təşkilatında, böyük dövlətlər ilə danışqlarda qaldırıb, amma ermənilər buna tabe olmurlar.

Birleşmiş Millətlər Təşkilatı Tehlükəsizlik Şurasının dörd qətnaməsi var ki, Ermənistən işgal olunmuş torpaqlardan öz silahlı qüvvələrini qeyd-şərtisiz çıxarmalıdır. Amma Ermənistən bunu çıxarmır. Eyni zamanda dünyada beynəlxalq hüquq normaları var. Bu hüquq normaları 1975-ci ildə Finlandiyada ATƏT yaranarkən onun sənədində bir dəfə öz əksini tapıbdır. Bu ondan ibarətdir ki, heç bir ölkənin torpaq bütövlüyü pozula bilməz, onun sərhədleri pozula bilməz. Bunların pozulması, təbiidir ki, beynəlxalq hüquq normalarının pozulması deməkdir.

Bütün dövlətlərin, həm Birleşmiş Milletlər Təşkilatına daxil olan dövlətlərin, həm də ATƏT-ə daxil olan dövlətlərin gözü qarşısında Ermənistan beynəlxalq hüquq normalarını pozur. Heç kəs də Ermənistanı qınamır. Əksinə, bizi dəvət edirlər ki, siz çalışın, Ermənistanla bir dil tapın, məsələləri həll edin. Biz də məsələləri həll etmek isteyirik. Ona görə də 1994-cü ilin may ayında biz ateşkes haqqında saziş imzaladıq. O vaxtdan döyüslər yoxdur. Amma eyni zamanda sülh də yoxdur. Azərbaycanın torpaqlarının iyirmi faizi Ermənistanın işğalı altındadır. Bu torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılbıdır. Bilirsınız ki, indi çadırlarda yaşayırlar. Sizin televiziya bir neçə dəfə həmin o çadır şəhərciklərində olubdur, oradakı vəziyyəti bilirsınız. Bunu həm Türkiyəye, həm də digər ölkələrə, hansılara ki, sizin televiziyanın verilişleri yayılmışdır, göstərmisiniz.

Ermənistan özü gücsüz bir dövlətdir. İqtisadi cəhətdən çətin bir dövr yaşıyır. Onun iqtisadiyyatı inkişaf etmir. Əksinə, geriyə gedir. İnsanların çoxu Ermənistani buraxıb Rusiyaya, Amerikaya, Fransaya, başqa ölkələrə gedirlər. Ermənistənən ehalisi hər ay azalır. Amma bu na baxmayaraq, ermənilərin dünyada böyük diasporu vardır. Məsələn, Amerikada, Fransada, bütün ölkələrde var.

**S u a l :** Hörmətli Prezident, bu barədə Türkiyədə də çox danışılır. Bu diaspor Ermənistəndəki ermənilərin xeyrinədir, yoxsa zərərinədir?

**C a v a b :** Onlar hesab edirlər ki, faydasınadır. Ermənistən da hesab edir ki, faydasınadır. Onlar böyük dövlətlərə təsir edirlər. Məsələn, Fransaya təsir etdilər, Fransanın Parlamenti «soyqırımı» haqqında qərar çıxardı. İndi bu işi Amerikada aparırlar. Keçmişdən də aparırdılar, indi də aparırlar. Bele bir qərar Rusiya Parlamentinə də çıxarıldı, amma Rusiya bunu qəbul etmedi.

Bu diaspor indi böyük Ermənistən haqqında düşünür. Ermənistən bu diaspor ilə birlikdə «soyqırımı» məsələsini qaldırması nə deməkdir? Birinci, o deməkdir ki, onlar Türkiyənin doğu hissəsində olan torpaqlara iddia edirlər ki, bunlar Ermənistənidir. İkinci, guya 1915-ci ilde türklər erməniləri qırıblar. İndi onlara pul, təzminat vermək lazımdır. Yeni bunlardan ötrü edirlər.

Mən Böyük Millət Məclisində dedim. Bu qərarların heç biri Türkiyə üçün problem yarada bilməz. Türkiyə böyük dövlətdir, müstəqil dövlətdir, Türkiyənin daxili işinə heç kim qarşı bilməz. Tarixdə nə olubdur, nə olmayıbdir, qoy onu tarixçilər araşdırırsınlar.

**S u a l :** Hörmətli cümhur başqanım, bu problemin həlli üçün beynəlxalq prinsiplər var. Erməni diasporu deyir ki, onlar sülh isteyirlər. Amma Ermənistən, bir tərəfdən, Azərbaycanın tarixi torpağını işğal etmişdir, digər tərəfdən isə, Qars anlaşmasına qarşı çıxaraq başqa bir torpağa gözünü dikmişdir. Görünür, onların beynəlxalq dəstəyi vardır. Ermənilərin Azərbaycan və Türkiyə torpaqlarında gözü vardır. Yaxın gələcəkdə sülhə olan ümidi doğrulacaqmı?

**C a v a b :** Ermənilər bu işləri edirlər. Düşünmürəm ki, onlar bu işlərə nail ola bilərlər. Ermənilər heç vaxt Türkiyənin torpaqlarının bir metrinin də özlərinə ala bilməzlər.

Mən Qars anlaşması haqqında Böyük Millət Məclisində söylədim. Orada bu məsələni daşnaklar qaldırırlar. Bu gün oxudum ki, Ermənistən prezidenti bəyanat verib ki, bu, Ermənistən dövlətinin mövqeyi deyildir. Ancaq Qars anlaşması var və bunu heç kəs poza bilməz. Bunu Rusiya imzalayıb, Türkiyə imzalayıb, Azərbaycan imzalayıb... Bunu heç kəs poza bilməz.

**S u a l :** Cənab Prezident, Amerika Qarabağ probleminin həllinə dair söylərini artırır. Bu, səmərəli olacaqmı?

**C a v a b :** Mən 7 ildən artıqdır ki, Azərbaycanın cümhur başqanıym. Bu müddətde Amerika ilə daim müzakirə aparıram. Amerikanın keçmiş prezidenti Klinton ilə bir çox görüşlər keçirmişəm. Xanım Olbrayt ilə görüşlər keçirmişəm.

Amerika Rusiya ilə, Fransa ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədridir. Onların nümayəndələri Ermənistənə, Azərbaycana gəliblər. Bilirsiniz, onlar bizim haqlı olduğumuzu etiraf edirlər. Amma eyni zamanda deyirler ki, biz Ermənistəni məcbur edə bilmirik. Amma məcbur etməyə imkanları var. Çünkü Amerika Azərbaycana yardım üçün embarqo qoyubdur, Ermənistənə yardım edir. Hələ Ermənistənə başqa kanallardan da yardım olunur. Ermənistənə Rusiya yardım edir. Orada Rusiyanın böyük əsgəri bazası, qoşunu var. Onlar orada oturlurlar və ermənilər də orada özlərinə iş alırlar, işləyirlər. Belədir.

**S u a l :** Hörmətli Prezident, Ermənistəndən kənardə yaşayan insanlar çalışırlar, güclüdürlər. Amma ən mühüm olan Türkiyənin və Azərbaycanın güclü və qüdrətli olmasıdır. Hazırda Türkiyə iqtisadi sıxlıtlar keçirir. Bunun Azərbaycana təsiri oldumu?

**C a v a b :** Biz bunu hiss etmədik. Yeni bunun bize mənfi təsirini görmədik. Amma bilirom ki, bu, Türkiyədə problemlər yaradıbdir. An-

caq düşünürüm ki, Türkiye ele bir ölkedir, ele bir dövlətdir, hökumət dir ki, bunların hamisinin öhdəsindən gelecekdir. Bu böhran keçib gedəcəkdir.

Mən dünən dinleyirdim. Dövlət naziri televiziyyada damşırdı. O dedi ki, bu məsələni 2-3 aya çözəcəyik. Güman edirəm, çözəcəklər.

**S u a l :** Cənab Prezident, 9-cu cümhur başqanı Süleyman Dəmirel ilə çox yaxşı münasibətləriniz var idi. Hər zaman söylənilirdi ki, əgər Süleyman Dəmirel cümhur başqanlığından gedərsə, bu münasibətlər necə olacaq. İndi həmin dövr keçdi, yeni cümhur başqanı Əhməd Nəcdət Sezərdir və Sizin onunla müzakirələriniz oldu. Əlaqələrinizdə hər hansı bir problem varmı və Türkiye-Azerbaycan əlaqələri irəliyə doğru gedirmi?

**C a v a b :** Hesab edirəm ki, Türkiye-Azerbaycan əlaqələri yolundadır. Bu, şəxslərdən o qədər də asılı deyildir. Təbiidir ki, Süleyman Dəmirel Azərbaycan öz müstəqilliyini elan edəndən Türkiyənin başında olan bir şəxsdir. O zaman, Azərbaycanın ağır dövrlərində o, həm Türkiyənin baş naziri kimi, həm də sonra Türkiyənin cümhur başqanı kimi Azərbaycan ilə çox əlaqəli, bağlı olubdur. Bu, təkce mənə görə deyildir.

Mənimlə Süleyman Dəmirelin dostluğunun 30 ildən çox tarixi vardır. Ona görə də Süleyman Dəmirel Türkiyənin cümhur başqanı kimi Azərbaycana daim qayıq göstərdiyinə görə, diqqət göstərdiyinə görə Azərbaycanda sevilidir, bu gün də sevılır. Mənimlə şəxsi dostluğu təbiidir ki, bu əlaqələri daha da yüksəklərə qaldırıbdır. Amma Türkiyənin Konstitusiyası var. Konstitusiyaya görə 7 ildən sonra cümhur başqanı dəyişir. Yeni cümhur başqanı seçildi. Hörmətli Əhməd Nəcdət Sezər çox yaxşı bir insandır. Mən və xalqımız çox yüksək qiymətləndiririk ki, o, cümhur başqanı seçiləndən sonra xarici ölkəyə ilk səfəri ni Azərbaycana etdi. Yəni Azərbaycanın Türkiyə üçün nə qədər önemli olduğunu dünyaya gösterdi və meni Türkiyəyə dəvət etdi. Mən gəldim, burada çox gözəl görüşlər keçirdik, bütün məsələlər haqqında çox səmimi danışdım. Yəni mən hiss etmirəm ki, cümhur başqanı dəyişəndən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir dəyişiklik olsun.

Mən dünən axşam hörmətli Süleyman Dəmirel ilə görüşürdüm. Oturduq, çox söhbət etdik. Onun da arzusudur, deyir ki, gerek Türkiyə ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da isti olsun, daha da yaxın olsun, ölkələrimiz daha da dost olsun. Onun arzusu belədir.

Çünki o, 40 ildən çoxdur Türkiyənin siyasi həyatında böyük rol oynamış adamdır. Cümhur başqanıdır, yaxud cümhur başqanı deyil – onun üçün Türkiyənin mənfəeti və Azərbaycanın mənfəeti çox önemlidir. Amma mən sevindirən odur ki, bəzən insanlar qısqanır, filan edir. Yox, Süleyman Dəmirel bu barədə yüksəkde duran insandır.

**S u a l :** Hörmətli cümhur başqanım, iki xalq olaraq bizim tarixi birliyimiz vardır. Hər şeyimiz birdir. Amma bunlar yetmir. Dövlətlərin bir-biri ilə səmimi əlaqələr qurması üçün xalqların strateji əməkdaşlıq qurmaları lazımdır. Siz Türkiye-Azerbaycan münasibətlərini sağlam strateji dostluğa çevirmek üçün və bu yolda ireliyə aparmaq üçün Türkiyə hökumətinin hansı addımlar atmasını gözləyirsiniz?

**C a v a b :** Bilirsiniz, biz 1997-ci ilde böyük bir anlaşma imzalayımışıq. Orada yazılıbdır ki, Türkiye-Azerbaycan əlaqələri dostluq, qardaşlıq və strateji tərəfdəşlik əlaqələridir. Bu çox yüksək bir şeydir. Biz Azərbaycanda çalışırıq ki, əlaqələr bele olsun. Türkiyə də bunu edir. Ancaq indi sənə söyleyim ki, mən Türkiyədən daha nələri isteyirəm. Mən bunu Türkiyənin cümhur başqanına da deyirəm.

**S u a l :** Cənab Prezident, türk xalqına, türkiyəli iş adamlarına nə söyləmək, arzulamaq istərdiniz?

**C a v a b :** Türk xalqına söyləmek istəyirəm ki, Türkiyənin hər bir vətəndaşını Azərbaycanda qardaş kimi sevirlər. Mən də Türkiyəni sevirəm. Ona görə də Türkiyənin daha da güclü olmasını, iqtisadi cəhətdən daha da inkişaf etmesini hər birimiz arzu edirik. Çünki Türkiyə nə qədər güclü olsa, Türkiyənin iqtisadiyyatı nə qədər yüksək olsa, bu, Azərbaycan üçün də önemlidir. Mən bu fürsətdən istifadə edib, türk xalqına bu arzularımı bildirmək istəyirəm və hesab edirəm ki, bu arzuları həm türk xalqı isteyir, həm də Azərbaycan xalqı istayır.

İstəyirəm ki, Türkiyənin iş adamları Azərbaycana sərməyə gətirsinlər. Bilirsiniz, Azərbaycan müstəqillik eldə edəndən sonra ilk dövrlər bizim əlaqələrimizdə ticarət əlaqələri çox önemli idi. Bu gün də önemlidir. Buradan bunu gətirdin, oradan onu gətirdin, satdın – bele şeylər. Amma indi Azərbaycanda islahatlar heyata keçirilir. Ticarət özəlləşibdir, torpaq özəlləşib, inşaat özəlləşib – hər şey özəlləşibdir. Ancaq hələ Azərbaycanda özəlləşdirilmək üçün böyük fabriklər, zavodlar var. Kiçik iş adamları öz işlərini görürler. Amma böyük iş adamları getirib Azərbaycana sərməyə qoysunlar. Həm özleri mənfəət götürsünlər, həm də Azərbaycanda istehsalı qaldırsınlar. Yəni indi bizim qarşımız-

da duran məsələ Azərbaycanda istehsalı qaldırmaqdır ki, istehsal artırmaya məhsulu ixrac etsin.

Məsələn, keçən il bizim ixracımız idxlərimizdən çox olubdur. Bu ilk dəfədir.

**S u a l :** Bu çox ciddi məsəledir.

**C a v a b :** Bəli, bu belədir. «Türk petrolları» şirkətini Azərbaycana cəlb etdi. Bizim birinci müqavilədə onların 1,75 faiz payları var idi. Sonra qardaş olaraq Azərbaycanın payından onlara 5 faiz verdim, 6,75 faiz oldu. İndi həmin o paydan 160 milyon dollar gəlir götürüb. Amma sonrakı müqavilələrde de mən Türkiyəni qatdım. Məsələn, «Şahdəniz» müqaviləsinə. Azərbaycanın neft müqavilələrində Türkiyənin 35 faiz payı var. Texminən 430 və ya 450 milyon dollara qədər sərmayə getiriblər. Amma lazımdır ki, başqa sahələrə də sərmayə getirsinlər. Mən türkiyəli iş adamlarına bunları arzu edirəm.

**S u a l :** Hörmətli Prezident, Siz təbii qaz məsəlesi barədə, sanki bir az da şikayət etdiniz, ferqli danışdır. Türkiyə təbii qaz sahəsində digər alternativ layihələr həyata keçirməkələ əsas etibarilə nəyi itirir?

**C a v a b :** Onu itirir ki, Türkiyədə bəzi bürokratlar qazı dost, qardaş ölkədən almağı əngelleyirdilər. Amma başqa ölkədən alır. Türkiyənin qaza ehtiyacı çoxdur. Türkiyə hər yerden qaz ala bilər. Ancaq birinci növbədə Azərbaycandan qaz almalıdır. Ona görə də şikayətlər etdim. Ancaq bu şikayetlər lazımlı imiş. Artıq biz qazın Türkiyəyə satılması üçün hökumətlərarası anlaşma imzaladıq.

**S u a l :** Hörmətli cümhur başqanım, son sualımı verməmişdən öncə bildirirəm ki, Sizin də dediyiniz kimi, Süleyman Dəmərəl Azərbaycanda necə sevilirsə, Türkiyədə də insanlar, xalq Sizə çox böyük hörmətlə yanaşır. Mən çox memnunum ki, Sizinlə müsahibə aparıram.

Siz Türkiyədə müayinədən kecdiniz. Sizin sağlamlığınıza necədir?

**C a v a b :** Sağlamlığım yaxşıdır.

**S u a l :** Həkimləriniz nə deyirlər?

**C a v a b :** Həkimim türk həkimidir. Sağlamlığım yaxşıdır. Hər şey də yaxşıdır.

Mən martın 4-5-6-sı Parisdə oldum. Martin 12-dən buradayam. Aprelin 1-də də Amerikaya gedirəm. Baxın, bir ay içerisinde bu işləri kim görə bilər?

**J u r n a l i s t :** Hörmətli cümhur başqanım, çox sağ olun. Bize vaxt ayırdığınız üçün teşekkür edirəm.

## «Sİ-EN-EN TÜRK» TELEVİZYASINA MÜSAHİBƏ

15 mart 2001-ci il

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda – Camlı köşkdə «Si-En-En türk» televiziya kanalının baş direktoru Taşa Akyola müsahibə verdi. Müsahibə birbaşa yayımlanırdı.

**T a h a A k y o l :** Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Siz Böyük Millət Məclisindəki nitqinizdə Türkiyədə özünüüz vətəninizdəki kimi hiss etdiyinizi söylədiniz. Türk xalqı Sizi ikinci bir Türkiyənin cümhur başqanı kimi görür. Sizin dediyiniz kimi, «biz bir millət, iki dövlətlik». «Si-En-En türk» televiziyasına müsahibə verməyə razı olduğunuz üçün Size dərin minnətdarlığımı bildirirəm.

Mən ilk sualımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vermək istəyirəm. Bilirsiniz ki, bu sahədə bir canlanma vardır. Siz Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması münasibətə Parise getdiyiniz zaman prezident Jak Şirak ilə də görüşdünüz, bu məsələ barədə müzakirələr apardınız. Bundan sonra ABŞ-ın xarici işlər naziri Pauell Sizi Amerikaya dəvət etdi. Jak Şirakla və Koçaryanla görüşleriniz nə yerdə qaldı ki, Siz məhz bunun üçün Amerikaya gedəceksiniz?

**H e y d a r Ə l i y e v :** Mən en önce bildirmək istəyirəm ki, Türkiyədə «Si-En-En» kanalı açılan zaman təbrik məktubu göndərmişdim və size uğurlar arzulamışdım. İndi çox sevinirəm ki, siz bu kanalda çox uğurla çalışırsınız. Sizin bütün bu işlərin başında duran hörmətli Aydın Doğan böyük işlər görür. Ona görə də mən ona salamlarımu, ehtiramımlı çatdırıram.

Türkiyənin Böyük Millət Məclisində millət vəkillərinə xitab etmək mənim üçün tarixi bir hadisədir. Çünkü Böyük Millət Məclisinin nə qədər böyük tarixi əhəmiyyəti olduğunu orada söylədim. Bir neçə məsələ haqqında danışdım. Ancaq indi bizi, Azərbaycanı, təkcə Azərbaycanı yox, Türkiyəni də, Qafqazı da ən çox narahat edən problem Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin yaşı çoxdur. Artıq 12 ildir ki, ermənilər Azərbaycanın Dağlıq Qarabağ hissəsini əla keçir-

mək üçün təcavüzo başlayıblar və bu təcavüz nəticəsində müxtəlif səbəblərə görə ermənilər Azərbaycan torpaqlarının 20 faizini işgal ediblər. Bəli, ərazimizin 20 faizini işgal ediblər və işgal olunmuş yerlərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan çıxarılibdir, qaćın olubdur və çadırarda yaşayırlar.

**S u a l :** Cənab Prezident, Siz bunları Jak Şiraka anlatdırıandan sonra o, bir söz demədimi?

**C a v a b :** Mən bunu bütün dünyaya anlatmışam. Dünyada o yer yoxdur ki, bunu anlatmayam. Mənim Jak Şirakla görüşüm birinci dəfə deyildi. Mən onunla 15 dəfə görüşmüşəm və hər dəfə de ona anlatmışam.

**S u a l :** Sizin Jak Şirakla son görüşünüz Fransa Parlamentinin «ərməni soyqırımı» baredə qərar qəbul etməsi baxımından da önemli idi. Orada Ermenistanın daşnak cümhur başqanı Koçaryan da var idi. Siz bir milyon azərbaycanının ermənilər tərəfindən silah gücü ilə yurdlarından didərgin salındığını söylədiyiniz zaman Jak Şirak heç bir şey demədi?

**C a v a b :** Bilirsınız, onlar artıq buna öyrənilirlər. Dünyada ikili standartlar var. Ona görə de bir yerde hərəkəti qanuni hesab edirlər, digər yerde yox. Məsələn, beynəlxalq hüquq var, bir dövlət o biri dövlətin torpağını işgal edə bilməz. Sərhədini poza bilməz, təcavüz edə bilməz. Her bir dövlətin ərazi bütövlüyü Birleşmiş Millətlər Təşkilatı tərəfindən qorunur. Bunlar yazılıb, bütün sənədlərdə var, hər yerde var, hamı bunu deyir. Amma hərə öz ölkəsi üçün bunu istifadə edir. Ona görə bu, Şirak üçün yeni bir şey deyildi.

**S u a l :** Siz Şirakdan principial mövqe – ikili standartlıq mövqeyi yox – yəni «Azerbaycana müdaxile olmuşdur, Ermənistan təcavüzkarıdır» şəklində bir mövqe gördünüz mü?

**C a v a b :** Bilirsınız, mən bunu ona demişəm. Özü də Ermenistanın prezidenti Koçaryanın yanında demişəm. Ancaq onlar bu şeylərə fikir vermirlər. 1992-ci ildə Minsk qrupu yaranıbdır ki, Ermənistan-Azerbaycan münaqişəsi çözülsün. Minsk qrupunun üç həmsədri var – Rusiya, Amerika, Fransa.

Doğrudur, Minsk qrupuna 12 dövlət daxildir. O cümlədən Türkiyə de Minsk qrupunun üzvüdür. Amma Minsk qrupuna üç həmsədr rəhbərlik edir. Mən Klinton ilə bu barədə 7 il müzakirə aparmışam, 15-16 dəfə görüşmüşəm və bunların hamısını demişəm. Yaxud, Rusyanın keçmiş prezidenti Yeltsinlə – ola bilər, sayını da itirmişəm – neçə dəfə görüşmüşəm. Yeni prezident Putinlə görüşmüşəm.

**S u a l :** Cənab Prezident, Siz Amerikanın məsələyə bu qədər qatılmاسىنى، diqqət yetirməسىنى، Pauellin xüsusi teşəbbüsü ilə Sizi Amerikaya dəvət etməسى necə qarşılıyırıز؟

**C a v a b :** Bilirsiniz, bu yeni bir şey deyildir. Yəni mən Amerikada 1994-cü ildən başlayaraq həm Amerikanın prezidenti Klintonla, həm xarici işler naziri Olbraytla və həm də digər adamlarla dəfələrə görüşmişəm və anlaşmalar imzalamışıq. Onlar hər dəfə deyiblər ki, bu məsələnin çözülməsinə yardım edəcəklər. Amma yardım etmeyiblər. İndi mən belə hiss edirəm ki, Minsk qrupunun həmsədrləri bir az hərəkətə gəlmək isteyirlər. Yəni prezident Şirak apardığı danışçıları həm prezident Buşla, həm də prezident Putinlə telefonla məsləhətəşibdir. Mən də, Koçaryan da Fransada olduq. Əgər Pauell dəvət edisə... doğrudan, mən burada səfərdə olmuşam, hələ eйтməmişəm, amma birinci məlumatı Siz vermisiniz. Ancaq bilirom ki, onlar hazırlanırlar.

**S u a l :** Cənab Prezident, aprelin 3-də Floridada Sizin və Koçaryanın bir araya gəlib Qarabağ məsələsinin həll edilməsi üçün uzun məsaflə qət edərək Amerikaya gedəcəyinizden məmənun oldunuzmu?

**C a v a b :** Mən məmənunam. Mən hər bir fırsatın məmənunam. Hər bir fırsat mənə imkan verir ki, Azərbaycana təcavüz olunması haqqında fikirlərimi çatdırırm. Amerikada indi yeni hökumətdir, yeni prezidentdir. Yeni adamlardır, onlar da bilməlidirlər. Amma hamisinin bir fikri var: Ermenistan və Azərbaycan prezidentləri bir araya gəlsinlər, bir şəylə razılaşınlar, ikisi də nəyi qəbul etsə, Amerika da, Fransa da, Rusiya da onu qəbul edəcəkdir. İş bundadır ki, Ermenistan Azərbaycanın torpaqlarını işgal edibdir. Ona görə de o bizim qarşımıza şərtlər qoyur. Mən o şərtləri qəbul edə bilmirəm. İndi görək Amerikada bu şərtlər nə olacaq, biz o şərtlərin hansını qəbul edə bilərik, hansını onlar qəbul edə bilər.

**S u a l :** Cənab Prezident, Siz Koçaryanla görüşlərinizdə hər hansı modellər üzərində dayanırsınız mı?

**C a v a b :** Bir neçə model olubdur. Hətta 1999-cu ildə, hesab edirəm ki, biz normal model üzərində razılaşdıq. Amma 1999-cu ilin sonunda Koçaryan bundan qaçı.

Bəli, 1998-ci ildə Minsk qrupunun bir təklifi var idi, Ter-Petrosyan onu qəbul etmişdi. Amma Ter-Petrosyanın etrafında olanlar onun əleyhinə qalxdılar və o, istəfa verdi.

**S u a l :** Qarabağ meselesi ile, Qafqaz və enerji məsələləri ilə bağlı şəxslər Siz çox təcavüzlərə məruz qaldınız. Sizi çevrilisə devirmək istədilər, sui-qəsdən rastlaşdırınız. Sonra anlaşıldı ki, Moskva Yeltsinin zamanında Ermenistana bir milyard dollarlıq silah yardımını etdi. Rusyanın yeni lideri Putin gelib Sizinlə görüşdü. Rusyanın mövqeyində bir dəyişiklik görüsünüz mü? Rusiya Azərbaycana yaxınlaşır mı?

**C a v a b :** Bilirsiniz, Rusiya Azərbaycana yaxınlaşmaq isteyir. Çünkü Azərbaycan öz coğrafi-strateji vəziyyətinə görə, öz potensialına görə Qafqazda xüsusi yer tutur. Ona görə də Rusiya isteyir ki, Azərbaycan ilə əlaqələri yaxşı olsun, daha da yaxşı olsun.

Ermenistana bir milyard dollar döyərində silah vermişdilər. Satmışdılara, onlara vermişdilər. Mən bunu ilk dəfə 1997-ci ilin mart ayında Yeltsinə deyəndə, o, hirsəndi ki, bunu edəcəyəm, onu edəcəyəm, filan edəcəyəm, asacağam, kəsəcəyəm. Amma üç aydan sonra mən onunla görüşdüm. Gördüm, o, başqa bir hava çalır. Biz belə deyirik, başqa bir mahni oxuyur. Ondan sonra biz bir neçə dəfə səylər göstərdik.

Putin prezident oldu. Putin mənə dedi ki, bu işi çox yaxşı bilir, neca olduğunu bilir. Putinin bele bir fikri var idi ki, bir iş görsün. Amma orada ordu var, filan var. Sonra Putin dedi ki, artıq bu, arxada qaldı. Mən tələb edirdim ki, siz o silahları geri alın. Amma o dedi ki, artıq o silahları geriye almaq mümkün deyildir, silahlardır haradadır, heç biz də bilmirik.

**S u a l :** Hörmətli cümhur başçanı, Rusyanın bugünkü lideri Putin Azərbaycana yaxınlıq göstərir. Təbii ki, bunun da Qafqaz, enerji, təbii qaz, neft boru xətləri ilə bağlı səbəbləri var. Eyni zamanda da Ermənistandan xarici işlər naziri Oskanyan demişdir ki, biz Rusiya ilə strateji ittifaq yaratmışıq. Rusyanın bu mövqeyi Sizi təmin edirmi? Rusiya Ermənistana Azərbaycan arasında biterəf mövqə tutaraq məlum problemi, münaqişəni həll etməyə çalışır mı?

**C a v a b :** Rusyanın Ermənistana herbi ittifaq yaratmasına biz etiraz edirik. Mən bunu dəfələrlə söyləmişəm. Rusyanın Ermənistanda hərbi bazalar, əsgəri hissələr saxlamasına biz etiraz edirik. Mən bunu Putinden önce Yeltsinə də demişəm, Putina də demişəm.

**S u a l :** Bu etirazınızı söyləyəndə Putin nə dedi?

**C a v a b :** Bilirsən, onların hamısı bir şey deyir. Deyirlər ki, bunlar Azərbaycana qarşı deyildir. Deyirəm, bəs kimə qarşıdır? Deyirlər ki,

NATO-ya qarşıdır. Deyirəm, NATO haradadır? Deyirlər ki, NATO sizin Bakıda olan sərhədinizdədir. NATO Türkiyədədir. Bax, mən bu sözləri size açıq deyirəm. Çünkü mən bunu dəfələrlə söylemişəm.

**S u a l :** Yeltsin və sonra Putin açıqça dedilər ki, Ermənistandakı rus əsgəri qüvvələri Türkiyədəki NATO-ya qarşıdır?

**C a v a b :** Eledir.

**S u a l :** Siz indi Ermənistanda həyata keçirilən siyasetin iki-üç il əvvəlki dövrlə müqayisədə gücləndiyini, yaxud zəiflədiyinimi görüsünüz?

**C a v a b :** Ermənilər siyasetdə güclüdür. Çünkü onların diasporu çox güclüdür. Onları dəstəkləyənlər güclüdür. İqtisadi cəhətdən Ermənistən çox pis bir haldadır. Oranın əhalisinin bir qismi Ermənistəni tərk edib gedibdir. Orada iqtisadi vəziyyət çox çətindir. Ona görə onlar da isteyir ki, bu problem çözülsün. Ermənistəni dəstəkləyən dövlətlər də isteyir çözülsün. Təkcə ona görə yox ki, Azərbaycanın işgal olunmuş torpaqları azad edilsin. Ona görə ki, Ermənistən boğulmasın. Ermənistən bir-iki ilə boğulacaqdır.

**S u a l :** Həqiqətən, Ermənistən iqtisadi baxımdan çox pis vəziyyətdədir. Amma son vaxtlar bir təşəbbüs oldu. Ermənistən, İran və Yunaistən arasında həm siyasi, həm də iqtisadi işbirliyi haqqında qərarlar var, onlar görüşdülər. Siz bunu necə qarışlayırsınız?

**C a v a b :** Mən bunu necə qarışlaya bilərəm? Mən çox təəssüflənəm ki, bizim yaxın qonşumuz İran Ermənistənla bu qədər geniş ticarət edir, geniş ilişkilər qurur.

**S u a l :** Ermənistən nəfəs borularından biri də İrandır...

**C a v a b :** Beli, Ermənistən nəfəs borularından biri də İrandır. Keçmiş president Ter-Petrosyan bir dəfə demişdi ki, əgər İran ilə ticarət əlaqələrimiz iki gün kasılış, biz boğulacaqıq. O bunu demişdi. Təmamilə doğru deyirsən. Özü də ən böyük nəfəs borularından biridir. Ancaq onlar bunu edirlər.

İndi gördünüz, İranın prezidenti Moskvaya getdi. Bu, tarixdə birinci dəfə olan bir şeydir. Yəni 22 il bundan önce ki, Xomeyni hakimiyyətə gəldi, indiyə qədər ilk dəfədir ki, İranın prezidenti Moskvaya getdi. Ondan önce də şah bir dəfə getmişdi. Yəni İran ilə Rusiya arasında əlaqələr həmişə gərgin olmuşdur.

**S u a l :** Cənab Prezident, anlayıram ki, İranın siyaseti, yəni həm Ermənistəni dəstəkləmək, həm də Rusiya ilə yaxın əlaqələr qurmaq siyaseti Sizi narahat edir. Elədirmi?

**Cavab :** Təbiidir ki, bu, narahat edir.

**Sual :** Bu il ərzində, yaxud önumüzdəki bir-iki il içerisinde Qarabağ probleminin çözülməsinə, hell edilməsinə ümidiiniz varmı?

**Cavab :** Bilirsınız, mən həmişə ümidiyle yaşayıram. Qaçqınlarla görüşürəm, menim qəlbim ağrıyrı. Təkçə görüşəndə yox, size səmimi deyirəm, gecələr yata bilmirəm. Çünkü bir milyon insan çadırlarda, qarın, yağışın altında yaşayır. Ona görə de mən bu məsələni çözmək istəyirəm və bunun üçün de çalışıram. Mənim bütün çalışmalarımın demək olar ki, 70 faizi bu məsələdən ötrüdür. Dünyada o təşkilat, o dövlət - yoxdur ki, mən onlarla bu işləri müzakire etməyim. İndi bir savaş yolu qalıbdır. Azərbaycanda bu savaş yolunu ortaya atanlar var. Amma hesab etmirəm ki, bu gün savaş məqbul bir şeydir. Yəni yenidən savaş etmək doğru yoldur.

**Sual :** Siz məclisdeki nitqinizdə dediniz ki, Türkiyə ilə münasibətləriniz strateji tərəfdəlişliq xarakteri daşıyır.

**Cavab :** Biz belə bir şey imzalamışıq. 1997-ci ildə Türkiyə ilə Azərbaycan arasında anlaşma imzalanıbdir ki, Türkiyə-Azərbaycan əlaqələri strateji tərəfdəlişliq xarakteri daşıyır.

**Sual :** Bu Sizi təmin edirmi? Türkiyənin Azərbaycana verdiyi dəstək Sizi təmin edirmi?

**Cavab :** Siyasi tərəfdən, bəli.

**Sual :** Siyasi tərəfdən aydındır. Siyasetdən başqa, məsələn, iqtisadi, sosial sahələrdə neçə, təmin edirmi?

**Cavab :** Bunu siz bilirsınız.

**Sual :** Cənab Prezident, çox diplomatik cavab verdiniz. Bu, uzun illərin diplomati Heydər Əliyevin cavabıdır. Mən Sizin fikrinizi bilmək istiyirəm. Bunu hörmətli cümhur başqanına, baş naziro söyləmisiñiz?

**Cavab :** Bu günlər hörmətli cümhur başqanı ilə de, hörmətli baş nazir ilə de, hörmətli Baş Qərargah reisi ilə de əlaqələrimiz barədə çox geniş danışqlarımız, müzakirələrimiz olubdur. Cümhur başqanı ilə tək-bətək üç saat səhbət etmişik.

**Sual :** Siz bunu açıqlamaq istəmirsiniz?

**Cavab :** Yox.

**Sual :** Amma məmənunsunuzmu?

**Cavab :** Danışqlardan məmənunam. Amma neticəsi nə olacaqdır...

**Sual :** Növbəti dəfə Sizinlə müsahibə zamanı nəticə barədə soruşağam.

**Cavab :** Onda soruşarsan.

**Sual :** Cənab Prezident, Azərbaycanın Türkiyəyə 2 milyard kubmetrən 6 milyard kubmetredək təbii qaz satması barədə anlaşma imzalandı. Siz bundan son dərəcə məmənunsunuz. Türkiyənin Rusiyadan qaz almasından narahat olmuşdunuz. İndi həmin narahatlığını aradan qaldırdı?

**Cavab :** Bilirsınız, mən Türkiyənin işinə qarışmaq istəmirəm. Amma Türkiyənin qaza böyük ehtiyacı vardır. Mən dünən axşam Türkiyə televiziyasında baxdım ki, enerji naziri Cümhur Ərsümər Misirdən buraya qaz getirmek isteyir. Rusiyadan alır, Misirdən alır, Azərbaycandan alır, beləkə də bunlar Türkiyə üçün lazımdır. Mən bunu normal görürəm. Amma hesab etdirəm ki, hamisindən öncə Türkiyəyə Azərbaycan qazı gəlməlidir. Təkçə iqtisadi nöqtəyi-nəzərdən yox, həm də strateji tərəfdəşhq nöqtəyi-nəzərindən.

**Sual :** Cənab Prezident, Azərbaycan qazı Türkiyəyə ucuz qiymətəni satılacaqdır?

**Cavab :** Mən ticaret işləri ilə məşğul olmuram. Təbii, dünya bazar qiymətləri ilə olacaqdır.

**Sual :** Azərbaycandan Türkiyəyə həm Bakı-Ceyhan boru kəməri ilə neft gəlmesi, həm də ayrı bir kəmərlə təbii qaz gəlmesi məsəlesi ar-tıq qatılışdır.

**Cavab :** Bəli, artıq Bakı-Ceyhan məsələsində bir problem yoxdur. Yəni bütün anlaşmalar imzalanıbdir. İndi sadəcə, layihə-mühəndis işləri gedir. Bir də bunun inşası ilə məşğul olacaq şirkətlər para toplamaqla məşğuldurlar. Son vaxtlar Türkiyədə bu məsələdə bir az soyumüşdülər. Mən ona görə Bakıda bir-iki dəfə bu barədə töngid etdim, yəni narahatlığını bildirdim. Amma burada bizim danışqlarımızda hər şey çözüldü. İndi elə bir problem yoxdur.

Məsələn, burada qaz haqqında anlaşma imzaladığımıza görə, Gürçüstanın prezidenti mənə təbrik məktubu göndəribdir. Çünkü bu, Gürçüstan üçün də çox önemlidir. Təbii qaz barədə anlaşma imzaladıq. Həm hökumətlərarası anlaşma, həm də 6 milyard kubmetr qazın alıqsatqısı haqqında anlaşma imzaladıq. Mən demişəm, biz gelecekde Türkiyəyə 15-20 milyard kubmetr qaz verə bilərik.

**Sual :** Bilirsiniz ki, Bakı-Ceyhan neft boru xətti sahəsində konsorsium yaranmışdır. Burada Türkiyə və Azərbaycanın da payı vardır. Bu konsorsium tərəddüb edir. İndi həmin konsorsium Bakı-Ceyhan boru

xətti ilə bağlı mövgələrini dəyişibdir. Bu məsələdə təbii qaz haqqında anlaşmanın rolü oldumu? Çünkü onlar çıxarılaçqazın satılmasını isteyirlər. Bu bölgədə de on çox qaz ala biləcək ölkə Türkiyədir.

**C a v a b :** Deyə bilmərəm ki, onun bir rolü oldu. Çünkü biz bundan önce Bakı-Ceyhanı həll etmişdik. Bilirsınız, konsorsiumda bəzi şirkətlər var ki, Bakı-Ceyhanın olmasını istəmirler. Amma on böyük şirkətlər bunu isteyirlər. Ona görə de mən burada bir problem görmürəm. Bu baş tutacaqdır. Təbiidir ki, çox ölkələr bunun olmasını istəmirler. Amma Siz deyirsiniz ki, bəzi şirkətlər kəmərin Rusiyadan keçməsini isteyirdilər. Rusiyadan o qədər yox, amma Bakı-Supsa borusu var, onlar isteyirdilər ki, o borunu bir az da genişləndirək. İndi biz onunla 5-6 milyon ton neft göndəririk. Deyirdilər ki, məsələn, 15-20 milyon ton da neft göndərlə bilər, 2-3 ildən sonra isə Bakı-Ceyhanı başlayarıq. Amma mən dedim ki, yox. Bakı-Ceyhan indi başlanmalıdır. Onların bəziləri dedilər ki, gəlin, İrandan çəkək, çünkü İran yolu daha ucuzdur, İrandan körfəzə məsafə azdır, daha da ucuz başa gələr. Bunu həm Amerika qəbul etmedi, həm de hesab edirəm ki, biz 1994-cü ildə Bakı-Ceyhanın təməlini qoymuşuq. Mən altı ildir bu təməli inkişaf etdirirəm. Ona görə bu mənim əsərimdir.

**S u a l :** Cənab Prezident, həqiqətən de Bakı-Ceyhan boru xəttinin ərsəye gəlməsində Sizin çox böyük eməyiniz olmuşdur. Siz bu yolda çox tehlükələrlə qarşılaşdırınz. Doğrudur ki, bu Sizin əsərinizdir. Mən Xəzərin statusu ilə bağlı soruşturma isteyirəm. Bu məsələdə ciddi problemlər var. Xüsusile İranla, Türkmenistanla Sizin aranızda problemlər var. Xəzərin statusu məsəlesi həm Azərbaycan üçün çox önemli, həm de Qazaxıstan neftinin, Türkmenistan qazının Xəzərdən keçərək Türkiyəyə gəlməsi baxımından da önemlidir. Bu məsələ həll olunurmu?

**C a v a b :** Bilirsınız, Xəzərin hüquqi statusunu müəyyən etmək üçün bir çox il lazımdır. Amma mən hesab edirəm ki, – biz bu yol ilə gedirik – ilk önce, Xəzərin dibindəki mineral ehtiyatlar, yeni təbii qaz, neft yataqlarının işlənilməsi ilə məşğul olmaq lazımdır. Çünkü orada gəmiçilik də var, baliqçılıq da var, ekoloji problemlər də var, başqları da var. Bunlar hamısı var. Bunların hamısını birdən çözəmək mümkün deyildir.

Bütün ölkələr buna etiraz etdiyi zaman, hələ 1994-cü ildə Azərbaycan Xəzər dənizində öz sektorunda – Sovetlər Birliyi zamanı Xəzər dənizi təkcə Sovetlər Birliyinə məxsus idi, ona görə də bunu respublika-

jar arasında sektorlara bölmüşdü – bu işleri başlayıbdır. 1994-cü ildə biz birinci müqaviləni imzaladıq. İndi 20 müqavilə imzalamışıq. Biz öz sərhedlərimizdən çıxmırıq. Nə yaxşı ki, Rusiya bu prinsipi qəbul etdi. Yeni o, Qazaxıstanla bir anlaşma imzaladı. Putin Azərbaycana, Bakıya geləndə bizimla de bir anlaşma imzaladı. Düşünürəm ki, Türkmenistan da bu prinsipin tərəfində olacaqdır.

**S u a l :** Yeni Türkmenistan təbii qazının Azərbaycandan Türkiyəye gəlməsi mümkün olacaqdır?

**C a v a b :** Onu deya bilmərəm. O bundan fərqli bir şeydir. Yeni bir var ki, sektor prinsipini qəbul etmek. Məsələn, biz Rusiya ile Xəzər dənizində istifadə olunmasının prinsipləri haqqında bir anlaşma imzaladıq. Bu prinsiplər də odur ki, hər ölkənin sektorу var – onun ərazisindən Xəzərin orta xəttine qəder. Biz bu barədə Rusiya ilə anlaşma imzaladıq.

**S u a l :** Bunu Qazaxıstan da qəbul edir?

**C a v a b :** Qazaxıstan da imzalayıbdır.

**S u a l :** Amma İran qəbul etmir?

**C a v a b :** İran bunu qəbul etmir. İran deyir ki, Xəzəri beş bərabər hissəyə bölmək lazımdır. Bu da mümkün deyildir.

**S u a l :** Cənab Prezident, demək, Xəzər dənizinin istifadəsi sahəsində Azərbaycan, Rusiya və Qazaxıstan eyni prinsipdə olduğuna görə Qazaxıstan neftinin Bakıya, oradan da Türkiyəyə gəlməsində bir problem olmayacağıdır?

**C a v a b :** Bu, fərqli şeydir. Çünkü Rusiya istəmir ki, Qazaxıstan nefti buraya gəlsin. Rusiya etiraz etmir ki, Qazaxıstan öz sektorunda neft çıxarsın. Amma onu necə ixrac etsin, bu, digər problemdir. Onun buraya dəxli yoxdur. Məsələn, biz Rusiya ilə sektor prinsipi barədə anlaşmayı imzalayanda heç bir öhdəlik götürmədik ki, biz nefti haradan, hansı ölkədən, hansı marşrutla, hansı yolla ixrac edəcəyik.

**S u a l :** Cənab Prezident, indi mənə bildirdilər ki, Rusiya hava yollarına məxsus bir təyyarə çəçen olduqları güman edilən iki kişi tərəfindən qaçırlımsıdır. Təyyarə Səudiyyə Ərəbistanının Medina şəhərində yere enmişdir. Orada nə olacağını görəcəyik. Siz Çeçenistan məsəlesi haqqında nə deyə bilərsiniz?

**C a v a b :** Bilirsınız, ola bilər, bu kiçik bir hadisədir, elə böyük bir hadisə deyildir. Dünyada beş hadisələr çox olub. Amma Çeçenistan problemi, təbiidir ki, böyük bir problemdir. Burada yenə iki prinsip bir-

biri ile zidd gelir. Yəni bir tərəfdən beynəlxalq hüquq var, hər dövlətin torpaq bütövlüyü temin olunmalıdır. Rusiya öz torpaq bütövlüğünü təmin edir. Ona görə o, çeçenlərə müstəqillik vermək istəmir. Çeçenlər də deyir ki, biz müstəqil olmaq isteyirik. Ona görə 5-6 ildir savaş gedir. Görürsünüz, savaş hələ ne veziyətdədir.

**S u a l :** Cənab Prezident, Sizinlə müsahibə aparacağımızı televiziyyada elan etdikdən sonra mənə çox sayıda telefon zəngi oldu. İnsanlar Siza sevgilərini, hörmət və ehtiramlarını ifadə edirlər. Bunu izləyicilərimiz adından Size çatdırmaq isteyirəm.

İrədan keçməkə Azərbaycana gedən türk sürücülərindən Azərbaycana daxil olduqda ayaqbasdı, keçid pulu və s. çox para alırlar. Mənə bu barədə o qədər telefon zəngi oldu ki, Sizə sual vermək məcburiyyətində qaldım. Azərbaycan ilə Türkiye arasında bu işləri daha asan etmək mümkündürmü?

**C a v a b :** Bizim Türkiye ilə əlaqələrimiz çox yüksək səviyyədedir. Sürçünün gedib-gəlməsi elə bir şey deyildir. Birincisi, bu, problem deyildir. İkincisi, bu məsələ cumhur başqanı səviyyəsində olan problem deyildir. Mən baş nazirə əmr vermişəm, o bu işlərlə məşğul olur.

**J u r n a l i s t :** Aydındır, əmr verdinizsə, məsələ həll olunacaqdır. Sizin bu təşəbbüsünüzü alqışlayırıq.

Cənab Prezident, son olaraq, Azərbaycan haqqında soruşmaq istəyirəm. Azərbaycan cumhur başqanının yardımçısı vəzifəsi yaratmaq isteyiniz söylənilir...

**C a v a b :** Bu yanlış şeydir, bele bir şey yoxdur. Bunu kimsə uydurub. Kimsə yanlış bir şey ortaya atır. Bilirəm, bizdə müxalifətdə olanlar bezoñ bele uydurma şəyler deyirlər. Siz onlara inanmayın.

**T a h a A k y o l :** Cənab Prezident, bizi qəbul etdiyiniz üçün, dəyərli açıqlamalar verdinizsiz üçün Sizə çox təşəkkür edirəm. Həqiqətən də çox önemli açıqlamalar verdiniz. «Si-En-En türk» televiziyası vəsiyyətə türk xalqına söyləyəcəyiniz nəse varsa, buyurun.

**H e y d ə r Ə l i y e v :** Mən təşəkkür edirəm. Bu fürsətdən istifadə edib, qardaş türk xalqına, Türkiyənin vətəndaşlarına öz hörmət-ehtiramımı, sevgi-məhəbbətimi bildirirəm. Türkiyəyə sülh, əmin-amalıq və rifah arzulayırıam.

**T a h a A k y o l :** Cənab Prezident, Sizə bir daha təşəkkür edirik.

## TÜRKİYƏNİN «SABAH» QƏZETİNƏ MÜSAHİBƏ

Ankara

16 mart 2001-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün öz iqamətgahında – Camlı köşkdə Türkiyənin «Sabah» qəzetiinin siyasi şərhçisi Füsun Mutluya müsahibə vermişdir.

**S u a l :** Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Vaxtıñızı çox almaq istəmirəm. Bilirəm ki, işiniz çoxdur. Bir zaman Türkiye Azərbaycanı qardaş hesab edirdi. Sizin Parlamentdəki nitqinizi eşitdim, indi Türkiyənin qardaşı Siz olmuşunuz. Bu barədə nə deyə bilərsiniz?

**C a v a b :** Yox, mən bunu qəbul edə bilmerəm. Türkiye bizim üçün qardaşdır. Mən Böyük Millət Məclisində qəlbimdən gələn sözleri deydim.

**J u r n a l i s t :** Çox gözəl çıxış etdiniz.

**H e y d ə r Ə l i y e v :** Xoşunaza geldim!

**J u r n a l i s t :** Çox xoşumuza gəldi, ürkədən bəyəndik.

Sizdən bir məsələni də soruşmaq istəyirəm. Siz bir neçə il Dəmirəl ilə işbirliyi qurdunuz, Bakı-Ceyhan yolunda xeyli işlər görməyə səy göstərdiniz. İndi isə hörmətli Sezər ilə birləşdəsiniz. Dəmirəl ilə Sezər arasında hansı fərqlər var və bu barədə nə deyə bilərsiniz?

**C a v a b :** Sən bu suali mənə nə üçün verirsən? İnsanları heç vaxt müqayisə etmək olmaz. Mən bu barədə bir fikir söylemək istəmirəm. Mən Dəmirəl ilə 30 il bundan önce tanış olmuşam. Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Dəmirəl Türkiyədə baş nazir idi. Sonra da cumhur başqanı oldu. Bu il Azərbaycanın müstəqilliyinin 10 il tamam olacaqdır, bu dövr ərzində Türkiyənin başında Dəmirəl durubdur. Müəyyən bir vaxt rəhmətlik Özal da olub, amma o, 1993-cü ildə vəfat etdi.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığında, eyni zamanda insanlar arasında olan münasibətlərin də əhəmiyyəti var. Mən Süleyman Dəmirəl ilə keçmişdən yaxın dost olmuşam. Mən Naxçıvanda çalışanda, Naxçıvan blokada da olanda Süleyman Dəmirəl və rəhmətlik Turqut Özal oraya çox diqqət göstəridilər. Ancaq Süleyman Dəmirəl baş nazir olduğu üçün o, Naxçıvana daha da çox diqqət göstərirdi.

Məsələn, size məlum olan «Həsrət körpüsü»nü o vaxtlar yaratdıq. Bu, Naxçıvanın xilası demək idi. Naxçıvan qaranlıqda idi, elektrik enerjisi, filanı yox idi. Qısa bir zamanda Türkiyədən Naxçıvana ilk dəfə elektrik xətti çəkildi. Hələ mən Naxçıvanda olarken rəhmetlilik Turqu Özal məni buraya dəvət etdi. Mən Naxçıvanın rəhbəri olanda Süleyman Dəmərəl ilə Naxçıvanı yaşatmaq üçün çalışdım. Onlar bu işdə bizə çox yardım etdilər. Ona görə də bizim bu dostluğumuzun, iş birliyimizin, əməkdaşlığımızın tarixi böyükdür.

Mən 1993-cü ildə Azərbaycanın cümhur başqanı olanda biz daim əlaqədə olmuşuq. Dostuq. Mənim bu dostluğum əbədidir. Mən gəlib burada Süleyman Dəmərəl ilə görüşdüm, çox məmənun oldum. Ancaq dövlətlərin başında heç kəs daim durmur. Konstitusiya var. Konstitusiyaya görə hörmətli Süleyman Dəmərəlin müddəti tamam oldu, yeni adam seçildi. Böyük Millət Məclisi hörmətli Əhməd Necdet Sezəri cümhur başqanı seçdi. Mən onu önce, Konstitusiya Məhkəməsində olduğu zaman bir dəfə görmüşdüm, ancaq qısa. Mən çox məmənunam ki, o, xarici ölkələrə ilk rəsmi səfərini Azərbaycana etdi. Yeni Türkiyənin yeni seçilmiş 10-cu prezidenti də, 9-cu prezidenti və Türkiyənin başında olan başqa insanlar kimi, Azərbaycana çox önmə verir. Mən də bunu çox yüksək qiymətləndirdim, bizim xalqımız da çox yüksək qiymətləndirdi.

Biz orada çox gözəl danışqlar apardıq və anlaşmalar imzaladıq. O məni Türkiyəyə dəvət etdi. İndi də mən Türkiyəyə geldim. Buradakı görüşlərimdən çox məmənunam. Hörmətli cümhur başqanı ilə çox gözəl danışqlarımız oldu. Bilirsiz ki, baş nazır ilə də təkbətək danışdım. Baş nazırın müavinləri ilə, Baş Qərargah rəisi ilə danışdım. Bu gün də Ankara Universitetinə getmişdik. Hörmətli cümhur başqanı Sezər yənə də mənimlə idi, bərabər idik. Ona görə də, demək, bizim dostluq alaqəlerimiz davam edir.

**S u a l :** Cənab Prezident, Sizcə Türkiyə böləgənin sabitliyi üçün önemli oyuncudurmu?

**C a v a b :** Bəli, bu gün də, goləcəkdə də Türkiyə Qafqazda sabitlik üçün, sülh üçün önemli bir yer tutur.

**S u a l :** Yəni Dəmirəldən sonra heç bir azalma yoxdur?

**C a v a b :** Yox, yox. Mən buna inanmırıam.

**S u a l :** Siz bir ara Bakı-Ceyhana Türkiyənin soyuq yanaşdığını söylədiniz. İndi vəziyyət necedir?

**C a v a b :** İndi yaxşıdır.

**S u a l :** Siz müsahibələrinizin birində demişdiniz ki, mən Türkiyənin daxili işinə qarışmırıam. Türkiye Misirdən də, Rusiyadan da təbii qaz alır. Türkiyə Azerbaycandan əvvəlcə 2 milyard kubmetr qaz alacaqdır?

**C a v a b :** Sonra 6 milyard kubmetr olacaqdır. Ondan sonra isə 15-20 milyard kubmetr çıxacaqdır. Bu olacaqdır.

**S u a l :** Bu nə vaxt ola bilər?

**C a v a b :** Ola bilər, bu, 2008-ci ildə olsun.

**S u a l :** «Abşeron»dan da qaz alacaqsınız?

**C a v a b :** Bəli, «Abşeron»dan da. Amma «Şahdəniz» yatağı yeterlidir. Yəni biz oradan 50 il, ilə 30 milyard kubmetr qaz ixrac etsək, o, yənə də tükənməyəcəkdir.

**S u a l :** Cənab Prezident, biz təbii qazı sizdən ucuz alacağımız təqdirdə Misirə, Rusiyaya ehtiyacımız qalmayacaqdır. Yəni sizdən 15-20 milyard kubmetr təbii qaz alsaq, demək, onda onlara ehtiyac yoxdur. Çünkü bize yaxşı qiymətə verəcəksiniz.

**C a v a b :** Mən bunu bilmirəm.

**S u a l :** Qiyməti açıqlamaq istəmirsiniz?

**C a v a b :** Bunu açıqlamağın nə əhəmiyyəti var? Qiymət Türkiyə üçün də, bizim üçün də uyğundur.

**S u a l :** Azərbaycan qazının Türkiyə üzərindən Avropaya ixrac olunmasında yolunuz nədir və Avropa ölkələri Sizdən təbii qaz isteməye başlayıblar mı?

**C a v a b :** Hələ başlamayıblar, amma başlayacaqlar. Çünkü Avropanın çoxu təbii qazı Rusiyadan, İngilterədən, Norveçdən alır. Rusiyada da, orada da qaz azalır. Yəni 5-6-7 ildən sonra onlar indi aldıqları qədər qaz ala bilməyəcəklər. Ona görə yeni ehtiyatlar hazırlanır. Bu da Xəzər denizində, Azerbaycandadır. Ona görə də Türkiyə üzərindən Avropaya da təbii qaz vermək imkanımız olacaqdır.

**S u a l :** Yəni Siz Fransa kimi bəzi ölkələrə qaz verə bilərsiniz?

**C a v a b :** Hələ bu barədə heç bir danışqlarımız yoxdur. Amma biz hesab edirik ki, bu olacaqdır.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti Putin ilk dəfə Azerbaycana geldi. Siz təkbətək görüşdünüz. Biz zənn edirdik ki, o, önce Ermenistana gedəcəkdir. Amma Putin ilk önce Azerbaycana getdi. Təkbətək görüşünüzdən sonra Putinin bölgəyə qarşı bir iliq münasibəti yaranıbdır. Bunun nə kimi səbəbləri vardır?

**C a v a b :** Bilirsınız, Putin ağıllı bir insandır. Rusiya kimi büyük dövlətin başında Putin kimi şəxsin olması, birincisi, Rusiya üçün önemlidir. İkincisi də, təbiidir, hər bir dövlətin başında ağıllı adam olanda onunla iş görmək daha da yaxşı olur.

Məsələn, vaxtılı Yeltsin önemli işler görmüşdü. Amma son illerde xəstə idi, onunla danışmaq, bir şey etmək mümkün deyildi. Cənab Putin çox enerjili bir adamdır. Rusiya üçün çox işler görmək istəyir və Rusiya üçün hansı ölkənin, hansı bölgənin daha da önemli olmasına yaxşı bilir. Ona görə də Azərbaycana gəldi. Çünkü Azərbaycan həm coğrafi-strateji vəziyyətinə görə, həm də təbii sərvətlərinə görə Qafqazda xüsusi yer tutur. Ermənistanın heç bir şeyi yoxdur, dağ-dasdır. Gürcüstan'da iqtisadi vəziyyət çox ağırdır. Çünkü onların da təbii sərvətləri yoxdur. Amma Azərbaycanın var. Azərbaycan Cənubi Qafqazda ən böyük ölkədir. Hesab edirəm, o bunları nəzərə alaraq Azərbaycana gəldi. Təbiidir ki, mən onu dəvət etmişdim. O mənim dəvətimlə gəldi, çox yaxşı görüşlərimiz, danışıqlarımız oldu.

Biz qonşularımız ilə düşməncilik etmək istəyirik. Biz qonşularımızla dost olmaq istəyirik, mehribən olmaq istəyirik, iqtisadi əlaqələri inkişaf etdirmək istəyirik. İndi keçmiş zaman deyildir. Dünya bu yol ilə gedir. Biz də bu yol ilə getmək istəyirik.

Rusiya böyük ölkədir. Azərbaycan Rusiya ilə 200 il bir yerdə olubdur. Ona görə çox əlaqələr var.

**S u a l :** Cənab Prezident, Rusyanın Bakı-Ceyhana birmənalı baxmayığını bilirik. Sizcə, Rusiya şirkətləri bu xəttə qatılacaqlarımı?

**C a v a b :** Orada Rusyanın bir şirkəti var. O, hələ qatılmayıbdır. Amma mən bu gün məlumat aldım ki, cənab Putinin Xəzər dənizi üzrə xüsusi nümayəndəsi Kalyujni bəyan edibdir ki, Rusiya Bakı-Ceyhanın əleyhinə deyildir. Yəni Xəzər dənizində neft bir çox marşrutlarla gedə bilər. Yəni bunun əleyhinə çıxmırlar.

**S u a l :** Deyirsiniz ki, Rusiya şirkətləri Bakı-Ceyhana qatıla bilər?

**C a v a b :** Rusiya şirkəti var. İlkin neft «Azəri», «Çıraq», «Güneşli» yatağından alınır. Konsorsium yaranıbdır. Biz 1994-cü ildə bir anlaşma, «Əsrin müqaviləsi»ni imzalamışıq. Orada Rusyanın «LUKoil» şirkəti də var.

**S u a l :** Bu neft boru xəttine onlar gireceklermi?

**C a v a b :** Güman edirəm, girecək.

**S u a l :** Aprelin əvvəlində Florida'da gedəcəksiniz. Sizi ABŞ-in x-

rıcı işlər naziri dəvət etmişdir. Amerika kimi, Fransa da, Rusiya da Minsk qrupunun həmsədrleridir. Mən amerikalılar ilə görüşəndə bildirilər ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini istəmir, ruslar deyirlər ki, ən yaxşı çözüm çözümsüzlükdür.

**H e y d a r Ə l i y e v :** Bunu kim deyir?

**J u r n a l i s t :** Mən bu bilgileri Amerikanın Xarici İşlər Nazirliyindən almışam.

**H e y d a r Ə l i y e v :** Yəni Rusiya istəmir?

**J u r n a l i s t :** Bəli, onlar deyirlər. Floridakada keçirilecek görüş ərəfəsində bu işlər qarışa bilərmi?

**C a v a b :** Hər halda baxarıq. Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa bu problemin çözülməsi üçün Minsk qrupunun həmsədrleridirlər. Floridakada üç dövlətin təmsilçiləri də olacaqdır. Bele düşünürəm ki, onlar-Buş, Şirak, Putin artıq bu barədə telefon danışıqları aparıblar. İndi gedək, görek. Biz çox görüşlər keçirmişik. Amma bir nəticə almamışq. Görek, bu dəfə nə olur.

**S u a l :** Siz Fransadakı görüşlərdən sonra Parlamentdə açıqladınız. Sizcə, ATƏT-in və ya başqa hökumətin hazırladığı plan ortaya çıxsa, qəbul oluna bilərmi?

**C a v a b :** Başqa bir şey yoxdur. Ancaq ATƏT-dir.

**S u a l :** Türkiye də ATƏT-in Minsk qrupunun üzvüdür. Floridakı Türkiyənin nümayəndələri dəvət oluna bilərdim?

**C a v a b :** Bilirsınız, Minsk qrupunda 12 dövlət var. 12 dövlətin həmisinin nümayəndəsini oraya dəvət etmək mümkün deyildir. Amma Türkiyəni dəvət etmək – bu, real bir şey deyilidir. Çünkü birincisi, ermənilər buna razı olmaz. İkincisi də, orada ancaq həmsədrlerin təmsilçiləri olacaqlar. Başqaları olsa, orada bir iş də görmək olmaz.

**S u a l :** Bilirsiniz ki, İsmayıllı Cəmin bir təklifi var idi. Hər halda o qəbul oluna bilməz.

**C a v a b :** Bilirəm. Ermənilər ona etiraz etdilər.

**S u a l :** Cənab Prezident, Qarabağ məsəlesi ilə bağlı Türkiyədən nə gözləyirsiniz? Hörmətli cümhur başqanınız bu barədə gözəl çıxış etdi. Amma Siz son olaraq iqtisadi, siyasi cəhətdən Türkiyədən hansı dəstəyi gözləyirsiniz?

**C a v a b :** Çox şəylər gözləyirem. Hamısını da demişəm. Çünkü Türkiyə bizim ən yaxın dostumuz, ən yaxın qardaşımızdır.

**S u a l :** Türkiyənin nə etməsini gözləyirsiniz?

**C a v a b :** Mən onların hamısını demişəm. Cümhur başqanına da demişəm, Baş Qərargah reisine də demişəm.

**S u a l :** Bize demirsiniz?

**C a v a b :** Sizə deməyə ehtiyac yoxdur.

**S u a l :** Sizin oğlunuz Olimpiya Komitəsində çalışır?

**C a v a b :** O, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir.

**S u a l :** O, gelecekdə olimpiyadanın Türkiyədə keçirilməsi üçün bize yardımçı olacaqmı?

**C a v a b :** Əlbəttə, olacaqdır. Bəs necə. O, birinci səs verəcəkdir. Olimpiada 2008-ci ildə keçiriləcəkdir.

**S u a l :** Gündelikdə Türkiyə, Pekin, Paris və başqaları var.

**C a v a b :** Yox, biz Türkiyəyə səs verəcəyik.

**S u a l :** Yeni oğlunuz bize yardım edəcəkdir?

**C a v a b :** Bəli.

**S u a l :** Cənab Prezident, Sizin Amerikada çoxlu dostlarınız var. Bildiyimə görə, başqan yardımçısı Dik Çeyni Sizin dostunuzdur. Richard Armitac Sizin dostunuzdur. Hətta Buşun özünün də Size yaxınlığı var. Əger gelecekdə Azərbaycanda problemlər olarsa, Rusiya Azərbaycanda qarşıqliq salarsa, oğlunuzun başqanlığı ilə bağlı problemlər olarsa, onlar, yeni Amerikadakı dostlarınız Sizə yardımçı olacaqlarmı?

**C a v a b :** Bunlar geleceyin işidir.

**S u a l :** Amma onlar dostunuzdur...

**C a v a b :** Onlarla əlaqəlerimiz yaxşıdır.

**S u a l :** Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparacağınızı eșitmışəm. Belədirmi?

**C a v a b :** Biz bunu edirik.

**S u a l :** Bununla nə etmək isteyirsiniz? Ümumiyyətlə, korrupsiya olanda dövlətlər zəifləyirlər, yoxsa...?

**C a v a b :** Bilirsiniz, korrupsiya dünyanın hər yerini əhatə edibdir. Türkiyədə də var, hər yerdə var, hətta Amerikada da var. Ona görə də sadəcə, bu məsələ ilə mübarizə aparmaq lazımdır. Amma kimsə düşünür ki, bunu yox etmək mümkün olar, bu, yanlışdır. Mücadilə edib bunu azaltmaq olar.

**S u a l :** Azərbaycanda neft var, təbii qaz var, hər şey var, amma zənginləşə bilmir. Yeni zəiflik davam edir, bizdəki kimi, işsizlik var, islamə dönüş var. Mən orada olarkən beziləri söylədilər. Allah Sizə uzun ömür versin. Mən çox dua edirəm, Siz yaşayın. Çünkü Siz çox

önəmli bir insansınız. Bütün bölgənin sabitliyi üçün çox önemlisiniz. Amma Sizdən sonra orada xaos, savaş olmasın deyə, nə kimi tədbirlər görməyi düşünürsünüz?

**C a v a b :** Birincisi, Allah sənin dualarını eşidəcəkdir. Ona görə manı çox yaşıdadacaqdır. Bu gün gedib dişlərimi də müayinə etdim. Dişlərim xoşuna gelirmi?

**J u r n a l i s t :** Dişlerinizin hamısı yerindədir.

**H e y d a r Ə l i y e v :** Bəli, mənim özümdür, amma müayinə etmək lazımdır. Müayinə etdilər, daha da gözəl oldu.

**J u r n a l i s t :** Maşallah, maşallah.

Hər halda tədbirlər görcəksinizmi, yəni gelecekdə oğlunuz hakimiyyətə gələ bilər?

**C a v a b :** Bilirsiniz, hər bir vətəndaş məməkətində hakimiyyətə gələ bilər. Heç kəsin hüququnu əlindən almaq olmaz.

**S u a l :** Demək istəyirəm ki, gelecekdə bir problem çıxmasın deyə, işlər görürsünüzmü?

**C a v a b :** Çalışıram.

**S u a l :** Nə edəcəksiniz?

**C a v a b :** Gələcək göstərəcəkdir.

**S u a l :** Sizin söyləmək istədiyiniz başqa bir şey var mı?

**C a v a b :** Sizə təşəkkür edirəm. Siz gözəl bir qadınsınız. Sizinlə hər dəfə görüşəndə çox xoşuma gelir.

**J u r n a l i s t :** Sağ olun. Mən də Sizi ürekden sevirəm. Siz dünəniniz ən böyük siyasetçilərdən birisiniz. Sizin kimi adamlar hər kəs üçün tarix kitabı kimi dir.

**H e y d a r Ə l i y e v :** Çox sağ olun. Sizin mənə səmimi dostluq münasibətinizi çox yüksək qiymətləndirirəm. İnsanın ki, mən də Sizə bu qədər dost, bu qədər səmimi münasibətlər bəsləyirəm.

**J u r n a l i s t :** Türkiye xalq üçün söyləmək istədiyiniz varsa, buyurun.

**H e y d a r Ə l i y e v :** Türkiye xalqına arzularımı bu günler hər yerdə dedim. Birincisi, Türkiye xalqına bu böhrandan çıxmağı arzu edirəm. İkincisi, Türkiyənin daha da inkişaf etməsini arzu edirəm. Türkiyənin daha da güclənməsini arzu edirəm və türk xalqına firavanlıq, səadət, xoşbəxtlik arzulayıram.

**J u r n a l i s t :** Son olaraq, soruşacağam. Bakı-Ceyhan layihəsinə qatılan şirkətlərin sayı çoxalır. «Şevron» da qatıldı. Amma «Eksson/Mobil» hələ gözləyir.

**C a v a b :** Bir az tərəddüd edir.

**S u a l :** Bu sahədə onları cəzalandırmaq lazımdır mı?

**C a v a b :** Yox, cəzalandırmaq lazım deyil. O da öz yoluna gələcəkdir.

**S u a l :** Türkiyə hökumətinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

**C a v a b :** Normal. Bu iqtisadi böhran keçmişlərdə də olubdur. Türkiyə belə dövrləri yaşayıbdir. Amma ondan çox uğurla da çıxıbdır. Ona görə də Türkiyənin vəziyyətini çox gözəl qiymətləndirirəm.

**J u r n a l i s t :** Cənab Prezident, çox-çox təşəkkür edirəm. Sağ olun, var olun.

**H e y d ā r Ə l i y e v :** Sağ olun.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

17 mart 2001-ci il

– Axşamınız xeyir olsun. Her halda mənim sefərim barəsində sizin xəbəriniz var. Çünkü Türkiyənin bütün televiziya kanalları mənim oradakı görüşlərimi, söhbətlərimi, çıxışlarımı verirdi. Həm də, deyəsən, bizim televiziya da bunları oradan alaraq veribdir. Ona görə bu barədə mənim bir bəyanat verməyimə ehtiyac yoxdur. Ancaq sadəcə, onu demək istəyirəm ki, bu çox uğurlu bir sefərdir. Çox lazımlı idi, çox vacib idi. Bu sefər bir neçə ay idi ki, düşünülürdü və vaxtı gelib çatanda da bunu mən həyata keçirdim. Həm Türkiyə üçün, həm də Azerbaycan üçün vacib bir sefər idi. Hesab edirəm ki, bu Türkiyə-Azerbaycan əlaqələrinin, dostluq-qardaşlıq, strateji tərefdəşliq əlaqələrinin bundan sonra inkişaf etməsi üçün yeni bir mərhələ oldu. Ona görə mən bu sefərimdən çox məmənunam. Hesab edirəm ki, Türkiyənin prezidenti, baş naziri və başqaları da mənim sefərimdən razıdır. Ümumiyyətlə, mənim Türkiyədə olmağım, nitqlərim, görüşlərim böyük maraq doğurmuşdu və orada hamı Azerbaycan haqqında çox böyük məhəbbət hissi ilə danışdırı. Mənə məlumat verirdilər.

**S u a l :** Cənab Prezident, Siz Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah reisi ilə görüşdünüz. Yaxın vaxtlarda Türkiyə ilə Azerbaycan arasında hərbi eməkdaşlıq, hərbi müttəfiqlik barədə saziş və ya hər hansı bir pakt imzalana bilərmi?

**C a v a b :** Bilirsinizmi, mən orada görüşlərin çoxunu təkbətək, maxfi keçirmişəm. Ona görə də siz anlamalısınız ki, mən bu barədə sizə heç bir şey deyə bilmərəm.

**S u a l :** Türkiyədə olarkən «Nərgiz TV» kanalına müsahibənizdə Siz dediniz ki, yaxşı olardı, Türkiyənin hərbi bazaları Azerbaycanda yerləşdirilsin. Sizcə, bu nə zaman reallaşdırılınca bilər?

**C a v a b :** Mən demişəm bunu?

**S u a l :** Sizə sual verildi, dediniz ki, elbəttə, yaxşı olar.

**C a v a b :** Yaxşı olar də...

**S u a l :** Cənab Prezident, aprelin 3-də Amerika Birleşmiş Ştatlarında Ermənistan prezidenti ilə görüşünüz gözlənilir. Sizin Türkiyəyə sə-

fərinizdən sonra Ermənistanda böyük narahatlılıq var ki, Azərbaycanda herbi əhval-ruhiyyə yüksəlib, Azərbaycan Prezidenti Türkiyədə sert çıxış edibdir. Bütün bunlardan sonra, Amerika Birleşmiş Ştatlarında Ermənistən prezidenti ilə danışqlardan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş gözleyirsinizmi?

**C a v a b :** Mən defələrlə sizə demişəm ki, bu məsələnin həll olunması üçün hər bir görüşdən nəse gözləyirəm. Bizim bu yaramız hər halda bağlanmalıdır, belə vəziyyətdə qala bilməz. Kimse daxildə maraqlıdır ki, bu daim belə qalsın, bundan öz məqsədləri üçün istifadə etsinlər, yaxud da bəzi dövlətlər var, hansılar ki, ele istəyirlər burada ne sülh olsun, ne de müharibə, bundan öz məqsədləri üçün istifadə etsinlər. Ona görə də belə görüşlərdən mən heç vaxt qaçmırəm və belə görüşləri həmişə, lap kiçik bir irəliləyiş də olsa, lap irəliləyiş olmasa da, əhəmiyyətli hesab edirəm. Bu barədə sizin məlumatınız var. Hər halda ABŞ-in Dövlət Departamenti bayanat veribdir, sonra Kolin Pauell mənə mektub göndəribdir. Orada ilk dəfə olaraq, bütün bu dövrde ilk dəfə olaraq, Minsk qrupu həmsədrlerinin üçü bir yerdə, iki prezidentlə danışacaq. Çünkü indiyə qədər, adətən, daim həmsədrlerin nümayəndələri gəlirdilər Ermənistana, ondan sonra Azərbaycana, yaxud Azərbaycana, sonra Ermənistana.

Orada ne danışıldalar, biz bilmirdik, burada ne danışıldalar, onlar bilmirdi. Yaxud ne isə deyirdilər, ne isə demirdilər... Amma indi bütün üç ölkənin, yeni ABŞ, Rusiya, Fransanın yüksək seviyyəli nümayəndələri orada olacaqlar. Bilirsiniz ki, görüşü Kolin Pauell açacaqdır. Ona görə hesab edirəm ki, bu çox böyük bir hadisədir. Hər halda, Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması dövründə indiyə qədər belə hadise olmayıbdır.

**S u a l :** Cənab Prezident, bildirilir ki, Robert Koçaryan Paris danışqlarında hansısa güzəştərə meylli olub və son anda mövqelərini bir az qətiləşdiribdir. ABŞ-dakı görüşlər Paris görüşlərinin davamını olacaqdır. Yəni həmin variantların müzakirəsi olacaq, yoxsa hansısa yeni tekliflər müzakirə edilə bilər?

**C a v a b :** İndi hər şey olacaqdır. Məsələ təkcə onda deyil ki, görüşlərin quyrığundan tutub getmək lazımdır.

**S u a l :** Cənab Prezident, bu müddətdə Türkiyə mətbuatı yeni variantın olduğu barədə məlumatlar yayırdı. Bu cür məlumatlar doğrudurmu?

**C a v a b :** Bilmirəm, mən oxumamışam.

**S u a l :** Cənab Prezident, belə fikirlər də yayılır ki, həmsədr ölkələrin birində, Fransada danışqlar oldu, Amerika Birleşmiş Ştatlarından sonra bu, Rusiyaya qayıdacaqdır. Yəni problemin əsas həlli Rusiyada ki danışqlardan gözlenilə bilər, Rusiyanın vasitəciliyi böyük rol oynayacaqdır. Sizin fikriniz?

**C a v a b :** Bilirsiniz, vallah, bizim bu qəzətçilər, müxbirlər – mən demişəm də, bir şeyle məşğul olmalıdırlar, təbiidir – biri bir şey uydurur, o birisi başqa şey uydurur. Bu uyurma şeylərə mən nə cavab verim? Siz hamınız bilməlisiniz – bir halda ki, burada bizim televiziyanız var, siz varsınız, hər yere yayacaqsınız – mən yeddi ildən artıqdır ki, gecə-gündüz bu məsələ ilə məşğul oluram. Mən məsələni həll etmək istəyirəm. Harada həll olunacaq, nə təhər həll olunacaqdır? Əger Amerikada həll olunacaqsa – yaxşı, Fransada həll olunacaqsa – yaxşı, Rusiyada həll olunacaqsa – yaxşı, fərqli onda deyil ki, harada həll olunacaqdır. Əsas odur ki, həll olunsun. İndiki mərhələnin əhəmiyyətli cəhəti ondan ibarətdir ki, belə düşünürəm, artıq üç ölkənin prezidenti bu barədə özləri bir-biri ilə danışblar. Yəni evvəller, məsələn, Minsk qrupunun həmsədrlerini təmsil edənlər gelirdilər, on yuxarıda dururdu, məsələn, xarici işlər nazirləri. Amma indi bilirom – Şirak, Buş, Putin bir-biri ilə danışblar və qarşısındaki görüş onların üçünün danışqlarının, moslehətleşmələrinin nəticəsində meydana gəlibdir.

**S u a l :** Cənab Prezident, İran prezidenti Xatəmi Rusiyaya sefər etdi və orada iki ölkə arasında Xəzərin statusu məsəlesi müzakirə olundu, müəyyən razılıq da əldə edildi. Bir çox müşahidəciler yazırlar ki, bu razılışmadakı məqamlar Rusiya ilə Azərbaycan arasındaki razılışa nisbetən başqa-başqadır. Siz buna necə baxırsınız?

**C a v a b :** Onu mən oxumamışam, eşimmişəm. Ancaq burada narahatıcı bir şey yoxdur. İran prezidenti ilk dəfə Rusiyaya sefər etdi. Zaman keçdikcə görünəm ki, biz 1994-cü ilde nə qədər cəsarətli, uzaqgörrən və dövlətimizin mənafəyinə xidmət edən addım atmışiq. Deyə bilərəm ki, özümüzü odun içinə atmışdıq. Onda heç kəs bunları qəbul etmirdi. Əksinə, bize dalbadal bəyanatlar verirdilər ki, işi dayandırmaq lazımdır və sair. Amma biz iş gördük, sübut etdik ki, bundan başqa yol yoxdur. Bu baxımdan da Rusiya prezidenti Vladimir Putin Azərbaycanda sefərdə olduğu zaman bizim ikimiz – prezident Putinin və mənim imzaladığımız sənəd çox böyük əhəmiyyət kəsb edir.

**S u a l :** Cənab Prezident, İran prezidentinin Moskvaya səfəri zamanı belə bir fikir de səslənib ki, Xəzərin dibi ilə hər hansı bir kəmərin keçirilməsi mümkün deyildir. Ekspertlər də belə bir fikir söyləyirlər ki, bütün bunlar Qazaxıstanın Bakı-Ceyhan kəmərinə qoşulmasının qarşısını almaq üçündür. Belə bir qərar Bakı-Ceyhan kəmərinin rentabelliyyine təsir göstəre bilərmi?

**C a v a b :** Bilirsinizmi, mən bunu əvvəller də demişəm, Türkiyədə də demişəm – Bakı-Ceyhan kəmərinin rentabelliyyinə heç bir şey təsir göstəre bilməz. Nə üçün? Çünkü biz 1994-cü ildə «Əsrin müqaviləsi»ni imzalayanda bilirdik ki, Xəzərdəki sektorumuzun başqa yerlərində neft, qaz yataqları var. Amma heç bilmirdik ki, məsələn, ehtiyatlar elədə edəcəyik. Amma buna baxmayaraq, biz məhz «Azeri», «Çıraq», «Günəşli» yataqlarından hasil olunacaq neft üçün Bakı-Ceyhan neft kəmərini həmin o müqaviləyə salmışıq. Başa düşürsünüz? Ona görə də həmin bizim bu üç yataq ki var, ilk müqaviləde eksini tapıbdır, Bakı-Ceyhan kəməri üçün tamamilə yeterlidir. Oradan 50-60 milyon ton neft çıxarılaçaq və bu, Bakı-Ceyhan kəmərini tam rentabelli edir.

İndi məsələn, «Şevron» şirkəti özü gəldi, müraciət etdi və kəmərin tikintisine qoşuldu. Orada on faiz pay götürdü. Nə üçün? Çünkü «Şevron» bizim «Abşeron» yatağından çox böyük hasilat gözlöyir. Həm neft, həm də qaz hasilatı. Bunu biz də görzleyirik.

Məsələn, Abşeron yatağı... Mən hər dəfə deyirəm, bizim alımlar, geoloqlar indiyə qədər 50 ildə ki, Xəzəri tədqiq ediblər, onlara hamımız minnətdar olmalıdır. Çünkü çox böyük işlər görüblər. Amma bu işləri o vaxtlar həyata keçirmek mümkün olmayıbdır və buna o vaxt, sovetlər vaxtında ehtiyac olmayıbdır. İndi, Azərbaycanın müstəqilliyi zamanı bu yataqlar ölkəmizin ən böyük sərvətidir. Məsələn, biz bilirdik ki, «Abşeron» yatağında həqiqətən çox neft ehtiyati var. «Şahdəniz» bilirdik. Bizim adamlar proqnoz vermişdilər ki, orada 400 milyard kubmetr qaz olacaqdır.

1996-cı ildə biz müqaviləni hazırladıq, o vaxt burada neft sərgisi keçirildi. Mən bunu bir dəfə demişəm, bəlkə bir dəfə də deməyə ehtiyac var. Bəziləriniz portretini qəzetlərdə sevə-sevə verirsiniz, yaxud da telefon bağlantısı edirsiniz ki, Rəsul müəllim, bu məsələ necədir, onun da şəklini vurursunuz ekranə, əgər o, doğrudan da neftidirsə, nefti biləndirse – sonra getdi kitab yazdı – və Azərbaycanın mənafeyini yüksək tutursa, nə üçün hər şey hazır olanda gelib dedi ki, mən bu müqav-

ilənin imzalanmasının əleyhinəyəm. Nə üçün? Sən mənə de. Sübut edə bilmədi. Yox, qardaş, burada geoloqlar, mühəndislər, alımlar var... Biz bunu bir neçə dəfə müzakirə etmişik, o özü də bu müzakirədə iştirak edibdir. Demək, bu ne idi? Texribat idi. Sadəcə, Azərbaycanda bu işi longitmək idi.

Mən bir dəfə demişəm. Dövlət Neft Şirkətinin bütün rehbərlerini topladım, bəziləri də onun keçmiş dostları idi. Hamısı durdular onun üzünə, dedilər ki, sən bir şey bilmirsən. Xoşbəxt Yusifzadə açıq-aydın dedi ki, sən bilmədiyin sözü niyə danışırsan. Burada 400 milyard kubmetr qaz var. Bizim «Bi-Pi» şirkəti ilə, başqaları ilə də gördüyüümüz iş həmin 400 milyard kubmetr üçün idi. 400 milyard kubmetr bizim üçün böyük bir rəqəm idi. Amma indi qazilan quyulardan alınan nəticələr göstərir ki, həmin yataqda bir trilyon kubmetrdən artıq qaz ehtiyatı vardır. O da hələ son hədd deyildir. Başa düşürsünüzmü?

Ona görə də Bakı-Ceyhan kəməri barəsində heç bir narahatçılıq yoxdur. Doğrudur, siz bilirsiniz ki, axır zamanlar bunu bir balaca engelləmək istəyirdilər. Mən də bir neçə dəfə bu barədə bəyanatlar verdim. Sizin kimi müxbirlər orada məndən soruşturular ki, nə üçün belə bəyanatlar verdiniz? Dədim ki, mən bəyanatlar verməsəydim, bu gün bu məsələləri həll etməyəcəkdik. Orada da hər şeyi həll etdik. Bakı-Ceyhanı da həll etdik, Azərbaycan qazının Türkiyəyə satılmasını da. Bunu da orada, Türkiyədə bürokratlar, təbiidir ki, aşağı səviyyədə engelləmişdilər, bir neçə ay longitmışdılər. Ancaq mən getməmişdən qabaq damışdım, adamları oraya göndərdik. İndi biz sənəd imzaladıq – oraya 6 milyard kubmetr ilkin qaz verəcəyik. Ondan sonra – mən orada dədim – 15 milyard, 20 milyard kubmetr də qaz vera bilərik. Bunlar böyük işləkdir. Bu, təkcə iqtisadi məsələ deyildir. Bu, təhlükəsizlik məsəlesidir, strateji məsələdir. Ona görə də Qazaxıstan neftinin o boru xətti ilə gəlməsi yaxşı olar. Amma gəlməməsi barədə qoy Qazaxıstan düşünsün. Yəni Xatəmi ilə Putin arasındaki anlaşma bizi narahat etmir. Qoy Qazaxıstan fikirləssin, görsün nə edəcək.

**S u a l :** Cənab Prezident, GUÖAM dövlətləri arasında müstəqilliyi ən möhkəm olan ölkə Azərbaycan hesab olunur. Çünkü Moldovada Sovet hakimiyyətini istəyən kommunistlər hakimiyyətə gəliblər, Ukraynada Kuçmanın istefası tələb edilir, eyni zamanda şəurlar Sovet hakimiyyətinin bərpa olunması ilə bağlıdır. Gürcüstanda vəziyyət gərginlaşdırılır. Bundan sonra Siz bu qurumun perspektivini necə görürsünüz?

**C a v a b :** Bilirsinizmi, qurum bu gün biri olar, sabah digəri. Biz bu qurumu yaratmışq və hesab edirəm ki, bu qurum da yaşayacaqdır. Ancaq indi siz görürsünüz, Moldovada kommunistlər hakimiyyətə gəldilər, Ukraynada vəziyyət aşğırdır. Gürcüstan, gürcü xalqı bizim çox gözəl dostumuzdur. Gürcüstan prezidenti mənim şəxsi dostumdur. Mən orada olan vəziyyəti ürək ağrısı ilə izleyirəm və lazımlı olan köməyi edirəm – orada vəziyyət belədir. Amma Azərbaycan müstəqilliyini gözləyir, qoruyur.

Bunu anlayın. Başa düşürsünüz... Mən sənə demirəm, sənin televiziyyaya getirib çıxartdığını adamlara deyirəm. Bunu anlayın. Mən bunu Türkiyənin Böyük Millət Məclisində də dedim. Dedim ki, Sovetlər İttifaqı dağılan zaman müstəqilliyi eldə etmek – bu heç bir problem deyildi. Çünkü Sovetlər İttifaqı dağıldı, 1922-ci ildə Sovetlər İttifaqını biz yaratmışq, onun yaradıcılarından biri də Azərbaycan olubdur. Düzdür, onda 15 respublika deyildi, cəmisi 6 respublika idi. Ondan sonra o birilər də gəlib, 15 respublika olmuşdu. Sovetlər İttifaqı dağıldı, ondan sonra deyəcəksən ki, yox, mən müstəqil olmuram, nə edəcəksən?

Mən bunu dəfələrlə demişəm, çünkü bəziləri döşünə döyür ki, biz müstəqillik uğrunda mübarizə aparmışq, ne bilim, xalq azadlıq hərəkatı aparmışq, müstəqillik eldə etmişik. Bu cür yalan danışmaq olmaz. Azərbaycanda xalq hərəkatı olubdur. Azərbaycan xalqı qalxıbdır, Dağlıq Qarabağ məsələsində o vaxt SSRİ rehberliyinin Azərbaycana qarşı ədalətsizliyinə görə. Ancaq deyirlər ki, ne bilim, biz buranın müstəqilliyini eldə etdik. Bunların hamısı yalan şeylərdir. Tamamilə yalan şeylərdir. Ona görə də mən bunu Türkiyədə Böyük Millət Məclisində dedim, o vaxt, məsələn, Qazaxistanda bir hərəkat olmuşdu, müstəqillik eldə etdi? Özbəkistanda, yaxud da Türkmenistanda, hamisində. Yaxud elə həmin kommunistləri seçən Moldovada?

O vaxt SSRİ dağıldı, hamı müstəqilliyini elan etdi. Amma müstəqilliyi qoruyub saxlamaq bu müstəqilliyi eldə etmekdən min qat çətindir. Çünkü onu, sadəcə, tarixi vəziyyət ortaya çıxarmışdı. Amma sonra bizim başımıza nə işlər gəldi? 1991-ci ildə, 1992-ci ildə, 1995-ci ilin hemin mart hadisələri – 17-si martda iddə, onlar hücum etmişdilər – ondan qabaq, 1994-cü ildə oktyabr hadisələri. Ondan da qabaq, 1993-cü ildə Vətəndaş müharibəsi, o vaxt da məni buraya getirdilər. Bizim müstəqilliyimiz möhkəmdir.

Bir qurum ola bilər, o birisi ola bilməz – bunun o qədər əhəmiyyəti yoxdur. Biz öz ölkəmizin müstəqilliyi, öz xalqımızın mənafəyi üçün düşünürük. Bunun üçün hansı ölkə ilə bizim əlaqələrimiz faydalıdırsa, biz o ölkələrlə əlaqə saxlayırıq. Hansı qurumda olmaq bizim üçün faydalıdırsa, biz onlarla əlaqə saxlayırıq.

**S u a l :** Cənab Prezident, Xatəmi Moskvada olarkən Putinlə razılığa gəlibdir ki, Moskva İran'a silah ixracına başlayacaqdır. Sizce, bu, regionda hərbi balans üçün nə qədər tehlükəlidir?

**C a v a b :** Bilirsən, bu nə səndən asılıdır, nə məndən. Bu onların özlərinin işidir.

**S u a l :** Cənab Prezident, Türkiye prezidenti Əhməd Necdet Sezər bildirdi ki, Sizinlə danışqlarda Naxçıvanla bağlı məsələlər də müzakirə olunacaqdır. Nə məsələlərdir, yəni Naxçıvanla bağlı belə bir ciddi problem varmı?

**C a v a b :** Bilirsiniz, Naxçıvanla bağlı problemin biri odur ki, – təssüflər olsun, hamınız Naxçıvanı unutmusunuz – 1991-ci ildən Naxçıvan blokada şəraitindədir. Düşünməyin ki, mən naxçıvanlı olduğuma görə bunu deyirəm. Nə qədər mərd insanlardır ki, orada ağır şəraitdə yaşıyırlar. Mən üç il orada yaşadım, gördüm. Burada, Şəkida bir gün elektrik enerjisi olmadı, hamınız töklüb getdiniz oraya. Sen də deyirsin telefon bağlantısında danışan Xatirodər, de görüm ... Xaçmazda nə olubsa ... nə bilim, onun adı yadından çıxıbdır.

Bilirsiniz, biz Naxçıvanda elektrik enerjisi olmadan yaşadıq. O xalq yaşadı, səsini də çıxarmadı. Doğrudur, mən o vaxtlar Naxçıvanı vəziyyətdən müəyyən qədər çıxardım. Çünkü mənim Türkiyə ilə əlaqələrim var idi. Türkiyədən elektrik xətti çəkdik. Ondan sonra mən bir neçə dəfə Tehrana getdim. Onlarla da mənim keçmiş əlaqələrim vardi. Onlar da Naxçıvana hörmət etdilər və indiya qədər də edirlər. Düzdür, axır zamanlar bizim borcumuza görə Naxçıvanın elektrik enerjisini kesmişdilər. O barede danışqlar apardıq, hər şeyi yerinə qoymuşdular.

Bilirsiniz, Naxçıvan Azərbaycanın böyük bir hissəsidir. Orada 400 min nəfərə qədər adam yaşayır. Özü də vaxtile həmin Mehri rayonu ilə Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayıranlar bunu meqsədla ediblər. İndi Naxçıvanla Azərbaycan arasında təyyarə əlaqəsindən savayı başqa bir şey yoxdur. Bir də İran ərazisindən bir az avtomobillər işləyir. Təbiidir ki, məsələn, əger o vaxt, 1992-ci ildə, o ağır vəziyyətde Naxçıvanda körpünü tikməsəydik – əlbəttə ki, Türkiyə tikirdi, am-

ma bizimlə bir yerdə – insanlara oradan çıkış vermesəydi, onlar orada boğulardı. Amma biz bu işləri gördük.

Buna baxmayaraq, Naxçıvanın yenə də çox problemləri vardır. Məsələn, Naxçıvanın başçısı Vəsif Talıbov da orada idi, onun bir neçə təkifli, xahişi vardi. Mən yazılı şəkildə Bülənd Ecevitə verdirdim, sonra başqalarına çatdırıldım. Türkiyə de Naxçıvanın bu veziyətdə olmasına bilmir və Türkiye en ağır veziyətde olan Naxçıvanın problemləri ilə, təbiidir ki, məşgul olur və bundan sonra da məşgul olacaqdır.

**S u a l :** Türkiyənin Naxçıvana verəcəyi elektrik enerjisinin həcmiň artırılması barədə razılıq əldə olundumу?

**C a v a b :** Bu barədə biz danışmamışıq. Bu elə bir şey deyildir. «Azərenerji» və başqaları danışırlar. Prinsip etibarilə əvvəldən, 1992-ci ildən mən buna nail oldum. İndi onların özlerinin də o bölgədə bəzən elektrik enerjisi az olur. Naxçıvana verilen elektrik enerjisini bəzən artırırlar, bəzən azaldırlar. Bu, problem deyildir. Naxçıvanlılar elektrik enerjisi cəhətdən yenə də ağır şəraitde yaşayırlar. Enerjini fasilələrlə alırlar. Amma biri də səsini çıxarmır. Çünkü bilir ki, bundan artıq bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, qarşısındakı ABŞ görüşləri neçə gün davam edəcək? Xarici mətbuatda Kemp Devid danışqlarını paralel götirerek proqnozlaşdırırlar ki, Robert Koçaryanla Sizin görüşünüz çox uzun çəkəcəkdir, yəni uzunmüddətli danışqlar olacaqdır.

**C a v a b :** İndi bunu demək olarmı? O xaricilər də, sizin kimi, gərək bir şey yazsınlar. Yazırlar, deyirlər. Oraya gedib baxacağıq. Bir gün lazımlı olacaqsı, bir gün, iki gün lazımlı olacaqsı, iki gün.

**S u a l :** Cənab Prezident, Siz Türkiyə Büyük Millət Məclisindəki nitqinizdə ermənilər haqqında çox sərt ifadələr işlədirdiniz. Hətta belə bir ifade də işlədiniz ki, ermənilər qudurubdur. Bütün bunlar Sizin qarşısındaki danışqlarınıza müəyyən təsir göstərə bilərmi?

**C a v a b :** Siz bilirsınız də, ermənilər buna möhkəm reaksiya veriblər. Düz demişəm də. Siz onu bilməlisiniz ki, bu sözləri demək üçün insanda cəsəret, hüner lazımdır. Onu bilməlisiniz. Mən havadan demirəm, bu sözü deyəndə bilirəm ki, onun arxasında ne var. Bilirəm, nə reaksiya olacaqdır. Amma mən o sözü ki, deyirəm, onu deməliyəm. Özü də bir var ki, məsələn, heç bir vezife tutmayan adam, yaxud qəzet işçisi, müxbir, yaxud da müxalifətdən gündə bir bəyanat verən adamlar desinlər, onlar heç bir məsuliyyət daşılmır axı. Amma mən dövlət başçısı-

yam, Prezidentəm. Mən məsuliyyət daşıyıram. Amma bu məsuliyyəti mi daşıyaraq və bilərek ki, belə ifadənin işlədiləsi, bəlkə o qədər də yaxşı deyil, amma mən bunu etdim. Çünkü bilirsınız də, onlar hansı yollara gediblər. Ona görə.

**S u a l :** Cənab Prezident, Ter-Petrosyana yaxın qüvvələr deyirlər ki, Dağlıq Qarabağ barəsində ermənilər o şərtlə razılışa biler ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın öz himni, gerbi, bayraqı olmalıdır və ona yüksək özünüdərəetmə statusu verilməlidir. Bu, indiki halda problemin həllinə təsir göstərə biler. Sizin fikrinizcə, Robert Koçaryan bu güzəştə razılıq verə bilərmi, bunu gözlemək olar mı?

**C a v a b :** Bilirsiniz, mən indi bir şey deyə bilmərem. Elə münəaqişənin mərhələli həlli barədə ikinci təklifdə – hansını ki, Ter-Petrosyan qəbul etmişdi – bunların hamısı vardi.

**S u a l :** Cənab Prezident, müharibə olacağı təqdirdə Türkiyə Azərbaycana yardım edəcəkmi?

**C a v a b :** Baxarıq. Sualınız, sözünüz yoxdur ki? Bəs niyə soruşmursunuz ki, «Gülhanə»yə getdiniz, yoxsa yox?

**S u a l :** Cənab Prezident, sağlamlığınız indi necədir? Türkiyə televiziyasında dediniz ki, özünüzü çox yaxşı hiss edirsiniz. Müayinədən keçəndinizmi?

**C a v a b :** Bilirsiniz, normal şəraitde yaşayan hər bir insan gərək ilə iki dəfə özünü yoxlatdırınsı ki, birdən, qəflətən bir xəstəlik çıxmışın.

Mən 1990-ci ildə Moskvadan gəlib Naxçıvana gedəndən 1999-cu ilə qədər nə bir həkimə müraciət etdim, nə də özümü yoxlatdım. Bilirsiniz ki, 1999-cu ilin yanvar ayında məndə əvvəlcə bronxit əmələ geldi və gecə böyük çətinlik yaratdı. Getdim «Gülhanə»yə, orada iki həftə məni müalicə etdilər. Ondan sonra başa düşdüm ki, yox, mən səhv edirəm. Mən əvvəller Moskvada işləyəndə – baş nazirin birinci müavini kimi Səhiyyə Nazirliyi mənə bağlı idi. Mən onlardan tələb etdirdim, o vaxt bütün əhalini hər il dispanserizasiyadan keçirmək barədə program var idi, onu biz ortaya atmışdıq və həyata keçirmək isteyirdik. Çünkü bu, insanların sağlamlığını qoruyur. Düzdür, bunu axıra çatdırıbilmədik, mümkün olmadı.

Mən bu işlərlə məşgul olmuşam, amma öz səhhətimə fikir verməmişəm. O da 1999-cu ildəki hadisəyə gətirib çıxardı. Orada məni müa-

lince etdilər. Onlar xahiş etdilər ki, Türkiyədə olan vaxtlarda gəlin. Cünki biz sizi müalicə etmişik, burada hər şey var, ne bilim, rentgendifir, fiandır. Gelin, baxaq. Mən də getdim, yoxladılar ve mənə dedilər ki, Azərbaycanda sizi qarşılayan bütün müxbirlər deyin ki, hər şey yaxşıdır. Amma mənim dişlerimin bir az müalicəyə ehtiyacı vardı, onları da müalicə etdirdim. İndi hər şey yaxşıdır.

**S u a l :** Cənab Prezident, bir sual da vermək istəyirik. Siz Dünya Bankının nümayəndəsi ilə görüşünüzde...

**C a v a b :** Bunu keçən dəfə məndən soruşdu. Bu bilirsən nəyə oxşayır? «Məşədi İbad»da hambalın bir abbasını istəməyinə oxşayır. Buradan gedəndə sen bu sualı mənə vermisən. İndi beş gündən sonra gəlmışəm, o hambal kimi deyirsən... Aldın cavabını.

**S u a l :** Cənab Prezident, bugünkü «Exo» qəzetində Maqsud İbrahiməyov belə bir məqale ilə çıxış edibdir ki, əger Azərbaycan hər yolu ilə öz torpaqlarını azad etməyə cəhd göstərsə, ermənilər əks-hücumla Bakıya gire biler. Bu barədə nə düşünürsünüz?

**C a v a b :** A kişi, hər adam nə istəyir, deyə biler. İndi mən o barədə nə düşünüm? Sağ olun.

### ABŞ-a İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*I aprel 2001-ci il*

— Yəqin sizi maraqlandırır ki, Amerika Birleşmiş Ştatlarına, Florida-ya nə üçün gedirəm. Eyni zamanda bilirəm ki, siz bundan xəbərdarsınız. Birincisi, bizim özümüzün məlumat verməyimizdən xeyli öncə bu barədə məlumat bütün dünyada yayılıbdır. Ona görə əlavə məlumat verməyə ehtiyac yoxdur.

Bu görüş, hesab edirəm ki, çox əhəmiyyətli görüşdür. İndiə qədər keçirilən görüşlərdən fərqi ondan ibarətdir ki, Amerika Birleşmiş Ştatlarının təşəbbüsü ilə orada Minsk qrupu həmsədrlerinin hamısı, yəni həm ABŞ, həm Rusiya, həm də Fransadan olan həmsədrler iştirak edəcəklər. İki prezident – Ermənistən və Azərbaycanın prezidentləri, cəlb edilən bəzi ekspertlər olacaqlar. Orada bu məsələ üçün bir neçə gün ayırbəki, etraflı səhəbatlər aparılsın, prezidentlər həm Minsk qrupunun həmsədrleri ilə, yaxud da ki, sonra ayrılıqda görüşsünlər. Orada məlum olacaqdır, hər halda əvvəlcədən bir şey demək olmaz. Program təxminən bundan ibarətdir. Buna görə gedirəm, uzaq yoldur. Ancaq mən sizə dəfələrlə demişəm, məsələnin həll edilməsi üçün haraya lazımlı olsa, əger desəydilər ki, bu, Antarktidada olacaq, oraya da gedəcəyik.

**S u a l :** Cənab Prezident, Siz səfərdən bir az əvvəl Rusyanın prezidenti Vladimir Putinle danışmışınız. Bu səhəbdə Qarabağ məsəlesi, yəqin ki, müzakirə olunubdur. Əvvəlki illərə nisbətən indi Rusyanın mövqeyində ciddi dəyişikliklər varmı?

**C a v a b :** Qarabağ məsəlesi ki, müzakirə olunub, mən bunu məlumatda vermişəm. Bunu da təsdiq edirəm. Ancaq harada nə dəyişikliklər olacaq, siz bilin ki, mən bu barədə heç bir şey deyə bilmərem. Hər halda, Dağlıq Qarabağ məsələsinin həll edilməsi barəsində Rusiya ilə Azərbaycan arasında son aylar – həm mənim Moskvada görüşlərim zamanı, həm də prezident Putin Azərbaycanda olarkən çox səmərəli danışqlar olubdur.

**S u a l :** Cənab Prezident, Ki Uest danışçılarından sonra sizin növbəti görüşünüzün Moskvada olacağı bildirilir. Bu, həqiqətə uyğundurmu?

**C a v a b :** Mənim bu barədə məlumatım yoxdur.

**S u a l :** Cənab Prezident, Rusiya metbuati yazır ki, Floridada «Konç Respublikası» variantı da teklif oluna biler. Yəni, Ki Uest sakinləri nəçə illərdir özlərini həm «Konç Respublikası»nın, həm də Amerikanın vətəndaşları sayırlar. Bu variant müzakire olunacaqmı?

**C a v a b :** Bilirsinizmi, dünyada belə variantlar çoxdur. Yادınızda ki, vaxtıla ATƏT-ə İsvəc həmsədrlik edəndə bizi Aland adalarına dəvət edirdilər. Hətta bizim nümayəndə heyetini də mən oraya gönderdim, baxdilar. Hər yerin öz xüsusiyyəti var. Hər münaqışının öz xüsusiyyəti var. Ona görə biz çalışırıq ki, dünyada olan bütün bu təcrübəni bilek, bundan istifadə edək. Amma kim biza ne teklif edəcəkdir. Ola bilər teklif etsinlər. Əsas o teklif deyil, əsas bizim buna münasibətimizdir.

**S u a l :** Cənab Prezident, ümumiyyətə, üç həmsədrin mövqələri üst-üstə düşürmü? Onlar eyni mövqedən çıxış edirlər, yoxsa hərəsinin ayrı-ayrı mövqeyi var?

**C a v a b :** Mənə belə gəlir ki, onların mövqələri üst-üstə düşür.

**S u a l :** Cənab Prezident, Amerika Birleşmiş Ştatlarının Dövlət Departamenti istinadən belə bir xəber yayılıb ki, Dağılıq Qarabağın rəhbərliyinin də danışqlarda iştirakı variantı müzakire oluna bilər. Biz dünən Respublikaçılar Partiyası ilə əlaqə saxladıq. Onlar dedilər ki, əgər belə bir məsələ gündəliyə ciddi şəkilde çıxarılsara, onda Dağılıq Qarabağın azərbaycanlı icması rəhbərliyinin də danışqlarda iştirakı tələb olunacaqdır. Buna münasibətiniz necədir, bu mümkün düşürmü?

**C a v a b :** Birincisi, bu barədə mənim məlumatım yoxdur. Çox danışçılar gedir. Ona görə buna şərh vermək istəmirəm. Ancaq keçmiş zamanlarda da danışqlarda – bizim səviyyəmizdə, prezidentlər səviyyəsində bu olmayıbdır, amma aşağı ekspertler səviyyəsində – təkid edəndə ki, Dağılıq Qarabağın nümayəndəsi iştirak etsin, həmisi Azərbaycan icmasının nümayəndəsi Nizami Bəhmenov da iştirak edibdir. Mən indi Nizami Bəhmenovu oraya aparmıram. Çünkü mən istəmirəm ki, əvvəlcədən şərait yaradam ki, bəli, siz də getirin. Amma orada, mənə belə gəlir ki, onların iştirakı mümkün deyildir.

**S u a l :** Cənab Prezident, həmsədrler bu yaxınlarda bəyan ediblər ki, tərəflər danışçılar zamanı heç vaxt sülhə indiki qədər yaxın olmayıblar. Sizcə, belə nikbin bəyanatlar üçün əsas varmı?

**C a v a b :** Var.

**S u a l :** Türkiyənin xarici işlər naziri İsmayıllı Cəm Amerika Birleşmiş Ştatlarında danışçılar aparıb, danışqlarda Qarabağ məsələsi də müzakirə olunubdur. İsmayıllı Cəmin ABŞ-a səfəri Sizin Türkiyəyə sefərinizlə bağlıdır? Onun ABŞ-da apardığı müzakirələrin bu məsələyə ciddi təsiri ola bilərmi?

**C a v a b :** Bilirsinizmi, bu tamamilə təbiidir. Çünkü birincisi, Türkiyə Dağılıq Qarabağ problemində həmişə bizim mövqeyimizdə olubdur. Nəinki bizim mövqeyimizdə olub, Minsk qrupunun üzvü kimi öz səylerini göstəribdir. Bilirsiniz ki, bir çox il bundan öncə Türkiyə şərt qoyubdur ki, əgər Ermənistən silahlı qüvvəleri Azərbaycanın işgal olunmuş torpaqlarından çıxmalar, Türkiye ilə Ermənistən arasında heç bir əlaqə qurula bilmez. Bu onların daimi mövqeyidir. Mən Türkiyədə səfərdə olanda, siz yəqin eştidiniz, gördünüz, görüşlərim zamanı, xüsusile Böyük Millət Məclisində bu məsələni kəskin qoymurdum. Çünkü son zamanlar Türkiyənin «soyqırımı» etdiyi haqqında bəzi ölkələrin, xüsusən Fransanın qərarından sonra, mən gördüm ki, bəli, Türkiyədə bəzi dairələrdə müxtəlif fikirlər əməle gəlir ki, bəlkə münasibəti yumşalmaq lazımdır. Ona görə bu məsələni Türkiyənin dövlət, hökumət rəhbərləri ilə görüşlərdə, həm də ki, Böyük Millət Məclisində bizim mövqeyimizi bildirdik.

Yəni bunların hamısı, təbii olaraq, Türkiyənin xarici işlər naziri İsmayıllı Cəmin Vaşinqtonda görüşlərində də öz əksini tapıbdır. Bu həmişə belə olur. Yəni onlar indiyə qədər olan başqa görüşlərde də həmişə Ermənistən-Azərbaycan münaqışəsinin həll olunmasını əsas məsələ kimi qoysurlar. Mən orada, Türkiyədə olanda bilirdim ki, İsmayıllı Cəm Amerika Birleşmiş Ştatlarına gedəcəkdir. Mən onunla ayrıca görüşmədüm, danışmışdım. Bu, tekçə onun mövqeyi deyil, dövlətin, hökumətin mövqeyidir.

**S u a l :** Cənab Prezident, Türkmenistan «Kəpez» yatağının işlənilməsinə dair xarici şirkətlər müqavilə imzalamaq niyyətindədir və bu barədə artıq müraciət edibdir. Siz buna necə münasibət bəsləyirsiniz?

**C a v a b :** Belə şəyər çox olar. Bu neçə ildir ki, davam edir.

**S u a l :** Cənab Prezident, Gürcüstan Marneuli hava limanını, belə deyək ki, türkərin hərbi təyyarələri üçün açıq elan etdi. Orada Türkiyənin hərbi təyyarələri də enə biləcəklər, orada ciddi işlər aparacaqlar.

**C a v a b :** Aparsınlar. Siz çalışırsınız ki, çox şey biləsiniz. Amma siz də bilin ki, dövlətin siyasetini hər gün sizin qarşınızda açmaq olmaz. Onu da nəzərə alsaq ki, beziləriniz bir xırda şeyi eşidib onun üzərində on beş versiya yaradırsınız. Her bir versiyani da camaata sırimaq isteyirsiniz. Siz məni tanıyırsınız, məndən belə suallara cavab almaq olmaz. Gedib bizim bezi adamları tutursunuz, onlar təcrübəsizlikdən bilmədiklərini danışırlar. Amma mənimlə siz bu barədə bir az ehtiyatlı olun.

**S u a l :** NATO-ya münasibətə Azərbaycan dövlətinin mövqeyiindi necədir?

**C a v a b :** Əvvəlki kimi. Bilirsınız ki, bu da bir az, belə, boş söhbətdir. NATO-ya daxil olmaq asan məsələ deyil ki. Mən, məsələn, Robertson burada olanda onunla səhbət edirdik, xəbər yayılmışdı ki, Gürçüstan 2005-ci ildə NATO-ya daxil olacaqdır. Onunla səhbət etdiğə dedi ki, yəqin prezident Şevardnadze bunu nəzərdə tutur ki, 2005-ci ildə NATO-nun qapısını döyücəkdir.

**S u a l :** Cənab Prezident, İranın energetika naziri Həbibullah Bitəref gəlməmişdi, Siz onunla görüşdə Xudaferində su bəndinin tikilməsi ilə bağlı çox sert cavab verdiniz. Bundan sonra İranla Azərbaycan arasında su bəndlərinin tikilməsi sahəsində əməkdaşlıq olacaqmı?

**C a v a b :** Mən nə cü! cavab vermeli idim? Xudaferin məsəlesi köhnə məsələdir. Bilirsınız ki, torpaqlarımız hələ işgal olunmamışdan əvvəl danışıqlar gedirdi. Mən 1994-cü ildə Tehranda rəsmi səfərdə olarkən bu barədə biz geniş danışıqlar apardıq. Beyan etdik ki, o torpaqlarımız işğaldan azad olunmayana qədər orada heç bir tikinti aparıla bilməz. Ona görə mən bu fikrimi bir daha təsdiq etdim. Güman edirəm ki, onlar etməzler.

**S u a l :** Cənab Prezident, Ermənistən prezidentinin bildirdiyinə görə, onlar partiyaların, ictimaiyyətin tekliflerine baxacaqlar ki, Ermənistən hansı güzəştərlərle razılışa bilər, hənsilərlə razılışa bilməz. Siz neçə, yəni Azərbaycan ictimaiyyətinin tekliflerini özünüzlə aparsınız?

**C a v a b :** Bilirsınız ki, Azərbaycan ictimaiyyətinin tekliflərini yox, bunlarda mənim üçün naməlum olan ele bir konkret teklif yoxdur. Bunnuların hamısı məne məlumdur. Bezi adamlar bunu inдиye qədər bilmirlər. İndi nəsə beynilərinə gəlir, ele bilirlər ki, onlar Amerika keşf ediblər. Bunnuların hamısı məlumdur. Amma Azərbaycan Respublikası xalqının, vətəndaşlarının bu barədə əhval-ruhiyyəsi mənə məlumdur. Bunnları da mən nəzərə alacağam.

**S u a l :** Orada keyfiyyətli dönüş yarana bilərmi?

**C a v a b :** Bilirsınız ki, neçə belə görüş keçirmişik. Bir ümidi gedirik, başqa vəziyyətdə qayıdırıq. İndi nə olacaq, mən bunu bilmirem. Hər halda mən oraya ümidi gedirəm.

**S u a l :** Cənab Prezident, Siz dediniz ki, Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsini bilirsınız. Əbdülxalıq Çay ilə görüşünzdə Siz bildirdiniz ki, mən sülh danışıqlarının hələ tükənmədiyinə eminəm. Amma xalqın əhval-ruhiyyəsi belədir ki, əgər bu yol uğursuz olsa, çoxu hərbi yolla torpaqları azad etməyin tərəfdarıdır. Siz bu fikri orada konkret olaraq çatdıracaqsınız mı?

**C a v a b :** Beli, burada demişəm, yəqin ki, orada da deyəcəyəm.

**S u a l :** Cənab Prezident, Ermənistən ilə Rusiya arasında bağlanmış hərbi sazişdə belə bir bend var ki, əgər tərəflərdən biri hərbi münaqişəyə cəlb olunarsa, o biri tərəf ona kömək edəcəkdir. Bu nə deməkdir? Bizim Xarici İşlər Nazirliyi də bununla əlaqədar sərt bəyanat vermişdi. Əgər Ermənistənla Azərbaycan arasında hərbi əməliyyatlar başlayarsa, Rusiya buna qoşulacaqmı?

**C a v a b :** Onun nə demək olduğunu siz bilirsınız. Buna izah verməyə ehtiyac yoxdur. Amma konkret nə ola bilər, bunu inididən demək olmaz.

**S u a l :** Cənab Prezident, məlumat yayılıb ki, səhhətinizle bağlı Siz orada müayinədən keçəcəksiniz. Bununla əlaqədar nə deyə bilərdiniz?

**C a v a b :** Mənim səhhətimlə niyə belə çox maraqlanırsan?

**J u r n a l i s t :** Öten dəfə Siz dediniz ki, səhhətimlə maraqlanmışsınız.

**H e y d ā r Ə l i y e v :** Birincisi, mənim səhhətim yaxşıdır, narahat olmayıñ. Mənim səhhətimin yaxşı olmaması bərədə düşüncənlərin hamısı qoy bilsin ki, Allah məni saxlayıbdır, indiye qədər bu sağlamlığı veribdir, bundan sonra da verecekdir.

Mənim xatirimdədir, 1990-ci ildə Moskvadan Naxçıvana gələndə, özümü, demək olar ki, okeana atdım – həkimləsiz, filansız... Vaxtılı infarkt keçirmiş adam, həkim nəzarəti altında olan adam idim. Atdım və dedim ki, nə olar – çıxaram, çıxa bilmərəm, bataram. Mən belə adımadım. Naxçıvanda mən iki il ağır vəziyyətdə yaşadığım dövrde səhhətim çox yaxşı idi. Ancaq mən öten dəfə, deyəsən, bunu size dedim, sizin özünüze da məsləhət görürem ki, 6 aydan bir müayinədən keçin. Xüsusen qadınlar. Ancaq vaxtım olsa, əlbəttə ki, istərdim cerrahiyyə

əməliyyatı aparan adamlar orada iki-üç saatlıq mənə baxsınlar. Bu təbii bir şeydir. Bunu bir problemdə çevirmek və bu barədə versiyalar söylemək lazımdır.

Yaxşı, siz bilin və bütün Azərbaycan cəmiyyəti de bilsin, xalq da bilsin. Mən bütün bu danışçıları aparıram, bütün bu zəhməti, əziyyəti öz üzərimə götürmüşəm və bütün söyləri göstərirəm ki, Azərbaycanın Ermənistandan işğalından xilas edək, ölkəmizin torpaqlarını temizləyək. Buna görə müxtəlif vaxtlarda müxtəlif variantlar ola bilər. O variantı da istifadə etmək olar, bu variantı da. Bu, ümumiyyətə tarixən diplomatyanın xüsusiyyətləridir. Əger insanın beynində bir şey varsa və ona gedirse, o gedib dəyəcək divara, kəlləsi de partlayacaq, heç bir nəticə de olmayaçaqdır.

Mənim təcrübəm nə qədərdir, mən bilmirəm siz nə dərəcədə bilsiniz, özünüz bilərsiniz. Amma bəziləri, küçədə gəzənlər hesab edirlər ki, onların təcrübəsi mənimkindən çoxdur. Mənim həm təcrübəm var, həm də dünya görmüşəm. Dünyanın elə bir dövləti tapılmaz ki, onun rəhbəri ilə görüşüb, sadəcə, salaməleyküm, görüşüb çay içmek məsələsi deyil, ciddi səhbətlər aparmayım. Mən bütün bu imkanlardan istifadə edirəm, bütün bu görüşləri keçirirəm. Haraya lazımlı olsa, gedirəm və gedəcəyəm.

Amma bilin – bunu Milli Məclisin iclasında da dedim – mən Azərbaycanın mənafelərinə zərər verən heç neyə razı ola bilmərəm. Bu, birinci. İkinci, öten dəfə mən Parisə gedəndə siz hay-küy saldimız – ANS əsasən, müxalifətin televiziyasıdır, gündə bir adamı «Nəzər nöqtəsi»ne çıxardırsınız, hansı ki, heç bilmir «nəzər-nöqtəsi» nədir, nə bilim şərəfsiz sülh, filan, feşməkan... Onlar bilmirlər axı, ona görə de gəlirlər, sizi aldadırlar. Siz də başlayırsınız bu barədə suallar verirsiniz, öz fikirlerinizi izah edirsiniz, genişləndirirsiniz.

Danışqlarda hansısa bir razılığa gelmek, bu, birinci mərhəledir. Ondan sonra sülh məsələlərini həll etmək, o, böyük bir kompleksdir. O kompleksi həyata keçirəndən sonra, ancaq biz sülhə nail ola bilsək, o saziş imzalana bilər. Amma indi burada bu ağılsız adamlar camaatda əşqınlıq yaratmaq üçün, mən təyyareyə minən kimi deyirlər ki, Heydər Əliyev gedib orada şərəfsiz sülh imzalamaga. Mən sülh sazişi imzalamaq istəsem də, bu mümkün deyildir. Sülh elə bir şey deyil ki, gedib mağazadan alasan, cibinə qoyasan. Bu, böyük bir prosesdir. 12 il davam edən və bu qədər gərgin vəziyyətdə olan bir münaqişəni həll et-

mək üçün bir neçə mərhələdən keçmək lazımdır. Birinci mərhələ hansısa razılığa gelməkdir. Əger bu mümkün olarsa, ondan sonra bir neçə mərhələ olacaqdır, ekspertlər işləyəcəkdir və sair. Ondan sonra saziş ola bilər. Bir də, saziş təkcə Heydər Əliyev imza atmayıacaqdır. Əger biz buna nail olsaq, ona bütün böyük dövlətlər, Minsk qrupunun həmsədrleri, Birləşmiş Millətlər Təşkilatı imza atmalıdır. Bu belə deyil ki, mən getdim, Parisin küçəsində imzamı atdım, gəldim. Siz də burada yadınız ki, Heydər Əliyev şərəfsiz sülh imzaladı. Bundan narahat olmayın.

**S u a l :** Cənab Prezident, 907-ci düzəlişə bağlı bildirirlər ki, onun lağv edilməsi ilə Ermənistana tözyiq ola bilər. Siz danışqlarınızda bu məsələni ciddi qaldıracaqsınız mı?

**C a v a b :** Mütləq, mütləq. Sağ olun.

**ABŞ-IN DÖVLƏT KATİBİ KOLİN PAUELLİN,  
AZƏRBAYCAN VƏ ERMƏNİSTAN  
PREZİDENTLƏRİNİN JURNALİSTLƏRLƏ  
GÖRÜŞÜ**

*Ki Uest, Kiçik Ağ Ev  
3 aprel 2001-ci il*

Azərbaycan Prezidenti Heydər Əliyev, ABŞ-in dövlət katibi Kolin Pauell və Ermənistən prezidenti Robert Koçaryan Ki Uestdəki Kiçik Ağ Evdə jurnalistlərlə görüş zamanı bayanatla çıxış etdi.

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI**

- Amerika Birleşmiş Ştatlarının dövlət katibi hörmətli cənab Pauell! Hörmətli Minsk konfransının həmsədrleri! Hörmətli görüş iştirakçıları! Hörmətli kütüvə informasiya vasitələrinin nümayəndələri! Xanumlar və cənablar!

Hər şeydən əvvəl, məni Amerika Birleşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab dövlət katibi, Size minnətdarlığımı bildirmek isteyirəm. Qonaqpərvərliyə və işimiz üçün çox gözəl şərait yaradıldığına görə Amerika Birleşmiş Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyyət orqanlarına və bu görüşün bütün təşkilatçılarına töşəkkür edirəm.

Bu görüşün xüsusi xarakteri ondan ibarətdir ki, ilk dəfə olaraq ATƏT-in Minsk qrupu eə bir formatda toplılmışdır ki, ATƏT-in Minsk konfransının həmsədrleri Ermənistən və Azərbaycan prezidentləri, digər görüş iştirakçıları ilə birlikdə Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini müzakirə edirlər.

Təəssüf ki, əvveller belə formatda görüşlər keçirilməmişdir. İndiyədək uğur qazana bilməməyimizin səbəblərindən biri də bəlkə eə budur. Ümidvaram ki, bu görüş 12 ildən artıq davam edən münaqişənin həllində müsbət rol oynayacaqdır.

Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tarixi dünən birliyinə kifayət qədər yaxşı məlumdur. Mübaliqəsiz deyərdim ki,

bu münaqişə dünyada uzun müddət ərzində öz həllini tapmayan münaqişələrdən biridir.

Buna görə də fürsətdən istifade edərək, münaqişənin tənzimlənməsinə mane olan əsas sebəblər barəsində qısaca danışmaq və bəzi mülahizələrimi bildirmək isteyirəm.

Məlumdur ki, bu münaqişə ezelə Azərbaycan torpağı olan Dağılıq Qarabağ qoparılıcak özüne birləşdirməyə çalışan Ermənistənən Azərbaycana ərazi iddiaları ilə elaqədar yaranmışdır. 1988-ci ildə bu münaqişə başlananın Ermənistən və Azərbaycan müttəfiq respublikalar kimi Sovet İttifaqının tərkibinə daxil idilər. Lakin Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, bəlkə də münaqişənin qarşısını almaq istəməməsi neticəsində münaqişə inkişaf edərək müharibəyə çevrildi.

Qeyd etmək isteyirəm ki, Azərbaycanın Dağılıq Qarabağ regionuna 1923-cü ildə Azərbaycan hökuməti tərəfindən muxtar vilayət statusu verilmişdi və vilayət özünün muxtarlıyyət hüquqlarından bütünlükle istifadə edirdi. Buna görə də münaqişənin yaranması üçün heç bir obyektiv səbəb yox idi. Münaqişə başlanananda Dağılıq Qarabağda 185 min əhali yaşayırırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini isə azərbaycanlılar təşkil edirdi.

Ermənistən qonşu ölkəyə qarşı ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək, əvvəlcə Dağılıq Qarabağdakı separatçı, terrorçu qüvvələri silahlı qarşıdurmaya təhrik etdi, sonra isə özü Azərbaycana qarşı hərbi təcavüze başladı.

Dağılıq Qarabağ separatçıların və Ermənistən silahlı qüvvələrinin təm hərbi nezarəti altına düşdü. Onlar buradan bütün azərbaycanlıları - təxminən 50 min adamı qovaraq, etnik təmizləmə həyata keçirdilər. Bütün bunlar qətller və zorakılıq ilə müşayiət olundurdu. Xocalı şəhərinin sakinləri - azərbaycanlılar isə soyqırımına məruz qaldılar.

Ermənistən silahlı qüvvələri Dağılıq Qarabağı işgal edərək, Dağılıq Qarabağ vilayətinin hüdudlarından kənarda hərbi əməliyyatlar apardılar və Azərbaycanın daha yeddi iri inzibati rayonunu da eə keçirdilər.

Beləliklə, 1993-cü ildək Azərbaycan ərazisinin 20 faizi zəbt olundu və həmin ərazilər indiyədək Ermənistən silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazidə hər şey dağdırılıb, talan edilib, yerlər yekسان olubdur. 900-dən çox irili-xirdəli yaşayış məntəqəsi, 600-dək məktəb, 250 tibb müəssisəsi, bütün muzeylər, tarix və mədəniyyət abidələri məhv edilibdir.

Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı həlak olubdur, 200 mindən çox adam yaralanıb və əsil olub, minlərlə adam eşrüşüb, girov götürülüb, itkin düşübdür. Bir milyona yaxın azərbaycanlı, yeni ölkənin hər sekкkiz vətəndaşından biri öz torpağından məhrum olubdur və artıq doqquzuncu ildir ki, çadırlarda döзülməz dərəcədə ağır şəraitde yaşayır. Bu çadırlarda tam bir yeni nəsil doğulub boyabaşa çatmışdır.

Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazisini işgal etməsi, orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir hala rast gelmək mümkün deyildir. Təessüf ki, dünya birliyi bu faciəni sükutla seyr edir, Azərbaycanın təcavüzkarı cilovlamaq barədə qanuni tələbləri isə dəsteklənmir.

Doqquz il bundan əvvəl, 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurası özünün Helsinkide çağırılmış fəvqələdə iclasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Minsk konfransının keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla da münaqişənin tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdır. Konfransın mandatını və danişqılar prosesinin strukturunu müəyyənleşdirən bu qərar çox böyük əhəmiyyət daşıyır.

1993-cü ildə BMT-nin Tehlikəsizlik Şurası Ermənistən silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı məsələsini bir neçə dəfə müzakirə etmişdir. Dörd qətnamə – 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli 853 nömrəli, 14 oktyabr tarixli 874 nömrəli və 11 noyabr tarixli 884 nömrəli qətnamələr qəbul edilmişdir.

Bu qətnamələrde BMT-nin Tehlikəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistən silahlı qüvvələrinin dərhal və qeydsiz çıxmasını, habelə qaçqınların və məcburi köçkünlərin daimi yaşayış yerlərinə, öz doğma torpaqlarına qayıtməsi üçün şərait yaradılmasını qətiyyətə tələb etmişdir. BMT Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkilde dəstekləmiş, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubiyyətini təsdiq etmişdir. Tehlikəsizlik Şurası həmçinin ATƏM-in Minsk qrupunun vasitəciliк fealiyyətini də dəstekləmişdir.

Lakin bütün bu qətnamələr yerinə yetirilməmişdir və BMT-nin Tehlikəsizlik Şurası indiyədək öz qərarlarının yerinə yetirilməsinin qayğısına qalmamışdır.

1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə görüşündə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fealiyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdur. ATƏM-in üzvü olan dövlətlərin başçıları nizamlanmanın mərhələli xarakterini müəyyən etmiş və ATƏM-in Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdır. Saziş bütün tərəflər üçün münaqişənin əsas neticələrinin aradan qaldırılmasını özündə eks etdirməli və Minsk konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün temin edilməsi üçün ATƏM-in çoxmilləti qüvvələrinin yerləşdirilməsi barəsində də qərar qəbul olunmuşdu.

1996-ci ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulu müəyyən edilmişdi. ATƏT-in üzvü olan bütün ölkələr, Ermənistən Respublikasından başqa, nizamlanmanın üç əsas principini dəstekləmişdir. Bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsini, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməklə Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək dərəceli özünüidarə statusu verilməsini nəzərdə tuturdu.

Bələliklə, beynəlxalq birlik nizamlanmanın hüquqi bazasını müəyyən etmiş, danişqılar təsisatını yaratmış və vasitəcilerin vezifələrini müəyyən etmişdi.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dönyanın üç ən böyük dövləti – Rusiya, ABŞ, Fransadır. Biz bu ölkələrə böyük ümidi bəsləyirdik və güman edirdik ki, onların söyleyi ile münaqişə tənzimlənəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və qaçqınlar özlerinin daimi yaşayış yerlərinə qayıdacaqlar. Lakin təessüf ki, hələlik bütün bunlar heyata keçməmişdir. BMT-nin və ATƏT-in qəbul etdikləri qərarların heç birini Ermənistən yerinə yetirmir.

Minsk qrupunun həmsədrləri Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üç teklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk teklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci teklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü teklif – «ümumi dövlət» teklifini vermişlər.

Azerbaycan həmsədlərinin birinci və ikinci tekliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul etmişdir, baxmayaraq ki, bu tekliflərin bezi müddəaları beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi, Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə Ermənistan bu teklifləri qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqə tutdu.

Həmsədlərinin «ümumi dövlət» teklifini biz qəbul etmedik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan «ümumi dövlət» məfhumu Dağılıq Qarabağ müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabər hüquqlu «ümumi dövlət» subyekti statusu verir. Bu teklif beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir, Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işgalini qanunlaşdırır.

Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, danışıqlar prosesine daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüğünün bərpa olunmasına, qaćqınların daimi yaşıyış yerlərinə qaytarılmasına səy göstərməli idilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağılıq Qarabağ Azerbaycanın tərkibindən yüksək dərəcəli özünüdürə statusu verilə bilər.

Təəssüf ki, həmsədlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-in, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidiłər hələlik gözlənilən nəticələri vermir.

1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində biz prezident Koçaryan ilə Cenevədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə respublikalarımızın sərhədində coxsayılı görüşlər keçirmişik.

Ermənistan prezidenti ilə dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə meqbul kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis əldə edilməsinə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi.

Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə sərt qeyri-konstruktiv mövqə tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchle Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özüne birləşdirməyə və ya Dağılıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır.

Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq, ATƏT-in Minsk qrupunun həmsədləri passiv gözleme mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini «presidentlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul olacaqdır» prinsipi ilə məhdudlaşdırmışlar.

Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədlərinin fəaliyyətini əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamamlayaraq, münaqişənin qeti həlli üçün danışıqlar prosesinin ireliliyəsini təmin etməlidir.

Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan hər bir müstəqil dövlətin ərazi bütövlüğünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfindən və xüsusən bu münaqişənin hellinə görə məsuliyyəti öz üzərinə götürmiş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərmelidirlər.

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə tehlükəli presedent yaradır.

Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək evəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüğünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağılıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalılmış dayaqları sarsıdırır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilmez.

Mən Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş ateşkes rejimine əməl edil-

məsinə sadıqdır. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün saylı göstərəcəyik.

Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çotın vəziyyətdə olduğumuzu təsəvvür etməye size imkan verir. Buna görə də mən ATƏT-in Minsk qrupunun həmsədrlerinə – Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıram.

Sübut etməye ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə vətəndaşının çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh eldə edilməsində hamidən çox maraqlıdır. Aydındır ki, Ermənistən ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır.

Biz bu görüşə böyük ümidi lər gəlmışik və ATƏT-in Minsk qrupu həmsədrlerinin – Rusyanın, ABŞ-in, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistən Respublikasının konstruktiv mövqə tutacağını gözləyirik.

Diqqətinizə görə təşəkkür edirəm.

## VAŞİNTONDA AĞ EVİN QARŞISINDA JURNALİSTLƏRLƏ GÖRÜŞ

*9 aprel 2001-ci il*

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vaşinqtonda Amerika Birleşmiş Ştatlarının prezidenti Corc Buş ilə görüşdən sonra, Ağ Evin qarşısında jurnalistlərlə görüşüb, onların suallarına cavab verdi.**

**S u a l :** Cənab Prezident, Corc Buşla görüşünüz necə keçdi?

**C a v a b :** Görüş çox yaxşı keçdi. Mən çox razıyam. Biz ilk öncə Amerika Birleşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığını bu ruhda da davam etdirəcəyik. Biz Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə məsələlərini də müzakirə etdik. Əlbəttə, keçmiş Sovetlər İttifaqına daxil olan indiki müstəqil dövlətlərə Amerika Birleşmiş Ştatlarının göstərdiyi yardımın Azərbaycana da göstərilməsinə mane olan ədalətsiz 907-ci maddəyə, Konqresin qərarına da toxunduq. Lakin başlıca məsələ, şübhəsiz, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsidir və biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq.

ATƏT-in Minsk qrupunun həmsədr kimi Amerika Birleşmiş Ştatları bu məsələnin dincliklə nizama salınması üçün məsuliyyət daşıyır. Biz Amerika Birleşmiş Ştatlarının, eləcə də digər həmsədrlerin bu istiqamətdə fəaliyyətinin gücləndiriləcəyinə ümidi bəsləyirik.

**S u a l :** Cənab Prezident, Ki Uest danışıqlarından və Corc Buşla görüşünüzdən sonra Azərbaycanla Ermənistən sülhə nə qədər yaxın oludular?

**C a v a b :** Onu ölçməyə mənim hələ vaxtim olmayıbdır.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

14 aprel 2001-ci il

**ABŞ-a işgüzar səfərdən qayıdan Azərbaycan Prezidenti Heydər Əliyev aprelin 13-də yolüstü Londona gəlmışdır. Aprelin 14-də Londondan Bakıya yola düşən respublikamızın rəhbəri elə həmin gün Vətənə qayıtmış, Binə hava limanında jurnalistlərə müsahibə vermişdir.**

**Prezident Heydər Əliyev mətbuat nümayəndələrinə müraciətlə dedi:**

– Sizi maraqlandıran bu səfərdir, səfərin yekunlarıdır. Əlbəttə, bu barədə çox danışmaq olar. Ancaq qisaca onu deye bilərem ki, hər şey yaxşıdır. Səfər çox vacib bir səfər idi. Səfər zamanı çox iş görə bilmək və bundan çox memnunum. İndi de Vətənə gəlmİŞEM. Sualınız var mı?

**S u a l :** Cənab Prezident, Siz Ki Uestdə danışqlara başlayarkən ATƏT-in Minsk qrupunun həmsədrlərini ciddi tənqid etdiniz. Həmsədrlər bundan nəticə çıxardılar mı?

**C a v a b :** Bəli, yəqin ki, mənim bəyanatımı oxumasınız. Görüşün açılışı günü, düzgün, orada böyük bir salon, filan yox idi ki, bəyanat verəsən. Əger televiziyyada görmüsünüzsə, biz deyirmi stol arxasında oturmuşduq. Ancaq həmsədrlər hiss etmişdilər ki, mən onları tənqid edəcəyəm. Çünkü bu, birinci dəfə deyildi. Mənə xəbər göndərməmişdilər ki, tənqid etmək lazımdır. Ancaq mən həqiqəti demişəm. Mən deyəndən sonra heç kəs bir şey edə bilməyibdir. Amma nəticə çıxarıblar, yoxsa yox, bu, gələcəyin işidir.

**S u a l :** Cənab Prezident, Azərbaycanın güzəşt limitləri nəden ibarət idi və Ermənistən hansı güzəştlərə getməyə hazır idi?

**C a v a b :** Bilirsiniz, burada limit yoxdur. Siz bilməlisiniz ki, Azərbaycanın bu barədə mövqeyi Azərbaycandan on uzaq bir yerdə, Floridan da xeyli uzaq bir adada, kiçik adada açıq-aydın göstərilibdir və bütün dünyaya elan olunubdur. Bilirəm ki, dünyadan en böyük informasiya orqanları da, qəzetləri de beziləri mənim bəyanatımın hamisini ve-

rib, beziləri lazımlı bildikləri yeri veriblər. Hər halda bəyanat yayılıbdır. Ona görə də bizim mövqeyimiz, bilirəm, mən gedəndə də, mən orada olanda da burada, Azərbaycanda müxtəlif sözler danışıblar – Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin mövqeyi həmin o bəyanatda öz əksini tapıbdır. Bəyanat həqiqəti eks etdirən bir bəyanatdır. Həm münaqişənin başlanması və sonrakı prosesin tarixi haqqında, həm də 1992-ci ildən ATƏT-in bu işə qarışması, həmsədrlərin gördüyü işlər və indiyə qədər ATƏT tərəfindən onlara tapşırılan bu böyük missiyanın axıra çatdırılmaması barədə. Ona görə də her şey orada var.

**S u a l :** Cənab Prezident, ümumiyyətə, görüşün nəticələri ilə razısanızmı?

**C a v a b :** Bilirsiniz, mən deye bilmərəm ki, hansısa görüşün nəticələrindən narazı olmuşam. Görüşək yaxşıdır, yoxsa görüşməsək? Əlbəttə ki, görüşsek. Hər sefer, hər görüş, təbiidir ki, əhəmiyyətlidir. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər ağır və çətin olması məlumdur. Mən bunların hamisini orada verdiyim bəyanatda bildirmişəm.

Ola bilər, görüşməyim, oturum, heç bir nəticə də olmasın. Amma hər bir görüş yeni bir irəliləmə əməle getirir, yeni bir təsəvvür yaradır. Məsələn, bəzən mən fikirləşirəm – bəzən yox, elə həmişə – bu münaqişə get-gedə unudulur. Ümumiyyətə, münaqişələr həmişə onlar gedən vaxtı dünya ictimaiyyətinin diqqət mərkəzində olur. Yeni vuruşmalar gedən vaxtı, döyüşlər gedən vaxtı, qan tökülen vaxtı. Ancaq ateşkəs yaranıb, münaqişə həll olunmamış vaxtda get-gedə bu unudulur. Elə Yaxın Şərqi münaqişəsini götürün. Məsələn, İsrail ilə felestinlilər vuruşanda, bir-birinə gülə atanda, ne bilim, bir-birinə bomba atanda, filan edəndə bütün dünya ictimaiyyəti qaynayır. Amma münaqişə həll olunmayıbdır. Bu məsələlər yatanda münaqişə də çox yerlərdə yavaş-yavaş gündəmdən çekilir.

1994-cü ildən ki, biz ateşkəs haqqında qərar qəbul etmişik, Ermənistən-Azərbaycan münaqişəsi get-gedə unudulur. Elə bu görüşün özü – deye bilərəm ki, o, bütün dünya dövlətlərinin nezər-diqqətini cəlb edib və bu görüş zamanı Azərbaycan Prezidenti bütün dünyaya bəyan edibdir ki, təcavüzü kim başlayıbdır, münaqişəni kim başlayıbdır, günahkar kimdir, Azərbaycanın bugünkü vəziyyəti nədən ibarətdir, Azərbaycanın nə qədər qəçqını var, nə qədər torpağı işğal olunubdur – bu bütün dünyadan siyasi ictimaiyyətində, siyasi

si mətbuatında, dövlət orqanlarında, təbiidir ki, münaqişəni hamının yadına salır. Yoxsa ki, məsələn, hansısa qəzetdə yazmışdılar, heç bilmir ki, Dağlıq Qarabağ haradadır, yaxud da nəsə bir şey yazmışdır. Mən o qədər oxumuşam ki, bunun hansı qəzetdə yazıldığını unutmuşam.

Amma bunun ən böyük əhəmiyyəti ondan ibarət oldu ki, biz həm bu münaqişənin mövcudluğunu, həm de ki, münaqişənin günahkarının Ermenistan olmasını, Azərbaycanın torpaqlarının Ermenistan tərəfindən işğal edilməsini və bir milyondan artıq azərbaycanlıların yerindən-yurdandan çıxarılmasını bir de bəyan etdik. Məsələn, mən teyyarədə oxuyurdum. «Nyu-York tayms» qəzetində məqale var. Orada açıq-aydın yazıılır ki, münaqişəni ermənilər başlayıblar. Orada 800 min qaçqın deyirlər, ola bilər. Çünkü biz həmişə Ermenistandan gələn qaçqınları da sayırıq, ona görə bir milyondan artıqdır. Azərbaycanın torpaqları işğal olunubdur. İşğal olunmuş torpaqlardan azərbaycanlılar çıxarılibdir. Belə məlumatı, məqalələri televiziyalarda, mətbuat orqanlarında yaymaq adı vaxtda mümkün olmur ki? Ele bunun özü-özlüyündə nəticədir, Azərbaycanın ağır vəziyyətini göstərmekdir. Çünkü biz etiraf etməliyik ki, erməni diasporu dünyada çox güclü olduğuna görə, aparıcı dövlətlərdə onun təsiri olduğuna görə, onlar ele bu münaqişə başlanandan belə bir fikir yaradıblar ki, guya bunun günahkarı azərbaycanlılardır, Azərbaycandır. Çünkü azərbaycanlılar Dağlıq Qarabağda «yaziq erməniləri» əziblər, nə bilim, incidiblər, pis hala salıblar və sair. İndi biz həqiqəti açıb ortaya qoyuruq. Özü də ele bir seviyyədə ki, bütün dünya görür – mən orada da, teyyarədə gələndə də qəzetlərə baxırdım – nə qədər məqalələr, dövlət orqanlarında, mətbuat orqanlarında, televiziya, radio vəsitələri ilə nə qədər məlumatlar, internetdə nə qədər məlumatlar. Bunlar hamısı Azərbaycanın xeyrinə olandır. Bu bunun birinci tərəfi.

İkinci tərəfi də, əlbəttə ki, danışqlarda məsəlenin həll olunması yolları araşdırılır. Ona görə də hesab edirəm ki, bu görüş çox əhəmiyyətli idi.

**S u a l :** Cənab Prezident, Ermenistan prezidenti Robert Koçaryan bəyan edibdir ki, danışqlarda bir sıra razılaşmalar əldə olunubdur. Sırr deyilsə, bu razılaşmalar nədən ibarətdir? O deyib ki, bu münaqişə paket şəklində həll olunacaqdır və Cenevrədə hansısa bir sənəd imzalanacaqdır.

**C a v a b :** Bilirsiniz, hər öz sözünə cavabdehdir. Mən bir şey deyəndə, görürsən, Koçaryan da onu demir. Koçaryan deyəndə, mən de demirəm. Demirəm ona görə ki, məsələn, bir şey yoxdur. Mən çox vaxtlar demirəm. Çünkü menim, ümumiyyətlə, xüsusiyyətim bundan ibarətdir ki, məsələ tamamilə həll edilməyə yaxın olmayan halda, mən bunları açmağı məsləhət görmürəm.

**S u a l :** Cənab Prezident, Minsk qrupunun amerikalı hömsədri Kavano bildirdi ki, hömsədrlər Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin bu prosesə qoşulması istiqamətində işlər aparırlar. Danışqlarda bu barede hər hansı təkliflər irəli sürüldü mü?

**C a v a b :** Heç bir təklif irəli sürülməyibdir. Son görüşlərdə də Dağlıq Qarabağ icmasının bu işdə iştirak etməsi haqqında heç bir söz olmayıbdır.

**S u a l :** Cənab Prezident, ABŞ prezidenti Corc Buşla görüşünüzü necə qiymətləndirirsiniz?

**C a v a b :** Çox yaxşı, çox yaxşı. Biz Clinton hökuməti ilə əməkdaşlıq edirdik. Hər halda, mən onlarla yeddi ildən artıq çox ciddi əməkdaşlıq etmişdim, dəfələrə hamısı ilə görüşmüştük. İndi yeni prezident seçilib, yeni hökumətdir. Təbiidir ki, bunlar bu problemləri bilirlər, amma onun içində o qədər də olmayıblar. Ona görə də bu görüşün çox böyük əhəmiyyəti var. Həm də nəzərealsaq ki, bu görüşdə təkcə prezident Bушun özü deyil, onun bütün komandası iştirak edirdi – vitse-prezident Çeyni, dövlət katibi general Kolin Pauell, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Rays və orada bu işlərlə məşğul olan başqa adamlar. Yəni bu, prezidentin əsas komandasıdır. Onların hamısı bu görüşdə iştirak edirdi. Demək, bu onu təsir ki, onlar tərəfindən bu məsələyə nə qədər böyük diqqət var, maraq var. Görüş də çox yaxşı keçdi.

**S u a l :** Cənab Prezident, Siz Cenevrədən əvvəl Moskvada görüşəcəksinizmi?

**C a v a b :** Belə bir şey planlaşdırılmayıbdır.

**S u a l :** Cənab Prezident, Sizin verdiyiniz gözənlənməz bəyanat danışqlara necə təsir göstərdi?

**C a v a b :** Hesab edirəm, müsbət təsir göstərdi.

**S u a l :** Cənab Prezident, Sizin Amerikaya bu səfəriniz erməni lobisının 200 ilde gördüyü işi heçə endirdi. Ancaq Azərbaycanda fəaliyyət göstərən pozucu müxalifət qüvvələri ağa qara deməkdən usanırlar. Ağsaqqal kimi Siz onlara nə tövsiyə ederdiniz?

**C a v a b :** Mən onlara nə tövsiyə edəcəyəm. Bu bizim üçün yeni bir şey deyil ki? Əgər bu, yeni olsaydı, mən deyərdim, bu haradandır, niyə belədir, filandır. Artıq biz buna öyrənmişik ki, onlar ağa qara deyirlər. Desinlər.

**S u a l :** Cənab Prezident, danişqlardan əvvəl Dövlət Departamenti bəyanat verdi və bəyanatda Ermənistən faktiki olaraq ilk dəfə işğalçı kimi təqdim edildi. Bu, danişqlarda Ermənistən mövqeyinə təsir göstərdimi?

**C a v a b :** Göstərdi. Bax, dediyin bu söze əməl edəcəksən, yoxsa yox, düzü düz, eyrini ayrı yazacaqsan, yoxsa yox? Bax, budur. Sən özün bunu deyirsən, amma bunu sən nə təhlükə edirsin, nə də... Kiçik bir yerdə nəsə çıxarırsınız ki, filankəs filan şeyi belə dedi, onu şışirdirsiniz. Bax, bu kişi sözü tamamilə düz deyir. Elə sənin mənə verdiyin sualın əvvəl hissəsi onu təsdiq edir ki, görürsen, bu görünüşün əhəmiyyəti də var və Ermənistən Dövlət Departamenti tərəfindən təcavüzkar kimi göstərilibdir. Siz bunu göstərin. Onu da göstərin, bunu da göstərin. Demokratiyanın tələbi bir tərəflilik deyil. Tələbi ondan ibarətdir ki, pisə pis de, yaxşıya yaxşı de, düzə düz de, eyriye eyri de. Təqnid elə, səhvleri, nöqsanları, qüsurları de, amma olan şeyləri də gizlətmə. Neinki gizlətmə, olan şeyə qara yaxma. Bir məsələ var, deyirlər ki, qozbeli qəbir düzəldər.

**S u a l :** Cənab Prezident, İran bu prosesə qoşula bilərmi?

**C a v a b :** Bunu gələcək göstərəcəkdir.

**S u a l :** Cənab Prezident, Ki Uest danişqlarından sonra münaqişənin müharibə yolu ilə həll olunmasını istisna edirsinizmi?

**C a v a b :** Bilirsiniz, müharibə belə bir şeydir ki, bu heç vaxt istisna olunmur. Amma mən hələ müharibəyə ehtiyacı hiss etmirəm.

**S u a l :** Cənab Prezident, sülh uzaqdadır, yoxsa yaxında?

**C a v a b :** Bilirsin, bəzən baxırsan ki, sülh yaxındadır. Bəzən də baxırsan, uzaqdadır. Hər halda, mən yeddi ildən artıqdır ki, bu işlə gecə-gündüz məşğul oluram və bilirom ki, bu nə qədər çətindir, nə qədər ağırdir. Bunu orada bəyanatımda açıq göstərdim. Danişqlar aparıb məsələnin sülh yolu ilə həll edilməsi bizim üçün çətindir. Çünkü Ermənistən Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. Ona görə öz üstünlüyündən istifadə edir. Amma təessüf ki, bunu Azərbaycanda çoxları anlaya bilmir. Bəziləri də anlayırlar, bunu tərsinə deyirlər.

İndi təsəvvür edin, biz gedib Ermənistən bir qismini işğal etmiş ol-saydıq, bu bizim üçün asanlı olardı? Yox, asan olmayıacaqdı. İndi on-

lar gəlib işğal ediblər. Bu, reallıqdır. Ona görə də burda hər şey çətinidir.

**S u a l :** Cənab Prezident, Siz gəzinti zamanı Robert Koçaryanla bağlı tutmusunuz. Robert Koçaryan üç balıq tutdu. Bu o deməkdir ki, artıq onların dəlilləri tükənib, enerjilərini balıq tutmağa sərf edirlər?

**C a v a b :** Sən zarafat edirsən. Amma doğrudan, deyirdilər, Koçaryan orada balıq tutubdur. O, balığı menimlə tutmayıbdır. Ümumiyyətə, mən balıq ovu ilə məşğul olan adam deyiləm. Əgər şəhəryani gəzinti, gəmidəki gəzintini deyirsinizsə, o, sadəcə, Amerika hökuməti tərefindən istirahət üçün teşkil olunmuşdu. Orada hamımız bir gəmidə idik. Orada səhəbat edirdik, istirahət edirdik, kimse kofe içirdi, kimse dondurma yeyirdi.

**S u a l :** Qeyri-rəsmi şərait danişqlara müsbət kömək etdimi?

**C a v a b :** Qeyri-rəsmi şərait hər yerde olur. Bilirsiniz, eğer belə çətin danişqlar üçün qeyri-rəsmi şəraitlər çox kömək etsəydi, ondan 10 dənəsini qurardılar ki, kömək etsin.

**S u a l :** Cənab Prezident, problemin ədalətli həlli Azərbaycan üçün nə deməkdir?

**C a v a b :** Ədalətli həll üçün izahat verməyə ehtiyac yoxdur.

**S u a l :** Cənab Prezident, «ümumi dövlət» prinsipi gündəlikdən çıxbı, yoxsa onun elementlərindən istifadə olunacaqdır?

**C a v a b :** Yox. Biz onu müzakirə etmərik.

**S u a l :** Cənab Prezident, Koçaryanla rəsmi təkbətək görüşünüzün olmaması nə ilə əlaqədardır?

**C a v a b :** Ona ehtiyac yox idi. Çünkü biz orada bir yerde idik, gördük. Amma ehtiyac yox idi ki, mən onunla təkbətək görüşüm. Həsab edirəm, budefəki görünüşün on üstünlüyü ondan ibarətdir ki, – mən bunu öz bəyanatımda da xüsusü qeyd etdim – burada format çox uyğun idi. Çünkü həmsədrlərin hamısı bir yerde iştirak edir və iki ölkənin prezidentləri, nümayəndə heyatları iştirak edirdilər.

Məsələn, müxtəlif yerlərdə biz Koçaryanla görüşürdük. Amma budefəki görüşü özümüz yox, Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Kolin Pauell açdı. Münaqişənin sülh yolu ilə həll olunması prosesində bu ilk dəfə idi. Bu özü-özlüyündə göstərir ki, artıq yeni bir məhələ başlanır.

**S u a l :** Cənab Prezident, Cenevrədə hər hansı bir sazişin imzalanması ehtimalı varmı?

**C a v a b :** Mən düşünmürəm ki, orada bir müqavilə imzalana bilər.

**S u a l :** Cənab Prezident, Ermənistən mətbuatı Rusiya diplomatik qaynaqlarına istinadən belə məlumat yayırlar ki, guya Laçın rayonu Dağlıq Qarabağla birlikdə gələcəkdə yaranacaq dövlət ərazi qurumuna qatılacaqdır. Bunun müqabilində Azerbaycanın əsas hissəsindən Naxçıvana Mehri dəhlizi açılaçaq və ora beynəlxalq sülhyaratma qoşunlarının nezareti altında olacaqdır.

**C a v a b :** Bilirsən, Azərbaycanda olduğu kimi, Ermənistanda da adamlar var ki, öz fikrini qəzəta yazar, yaxud da uydururlar. Ona görə hər bir uydurmaya mən cavab verməyəcəyəm ki? Mən bilirem, nə var, nə yox.

**S u a l :** Cənab Prezident, danışqlar zamanı Ermənistən silahlı qüvvəleri işgal olunmuş Azərbaycan ərazilərində de hərbi təlim keçirirdilər. Bu nə ilə izah oluna bilər? Bu, Azərbaycana təzyiq kimi qiymətləndirilə bilərmi?

**C a v a b :** Bəs görmüsünüz ki, Azərbaycan da hərbi təlim keçirirdi, bunu eșitməmişsiniz? Hətta mənə dedilər ki, orada vertolyotlar uçanда sərhəd rayonlarında bəziləri şey-şüyələrini yiğisdirib ki, tezliklə çıxa bilsinler.

**S u a l :** Cənab Prezident, Siz vaxtile bildirmişdiniz ki, «Miatusum» sözü erməni xalqını birləşdirdi. Azərbaycanda elə bir söz varmı ki, Azərbaycan xalqını birləşdirsin?

**C a v a b :** Var, var, var. Azərbaycan xalqının birliyi və Azərbaycan xalqının hamisinin düz yol ilə bir-birinə kömək edərək, torpaqlarını işğaldan azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi. Onlar bir sözə deyirlər, amma mən bir neçə sözə dedim. Var, amma bu, Azərbaycanda təmin olunmayıbdır. Bu gün də olunmur. Çünkü mən bu gün də görüürəm ki, bu hadisədən hərə özü üçün, öz şəxsi məqsədləri üçün – siyasi qüvvələri deyirəm – istifade etməye çalışırlar. Qurtardı getdi. İndi bəziləri deyirlər ki, gəlin, müharibə edək. Yaxşı, get müharibə et. Gedib heç müharibənin yanına çıxmayaqsan. Hamisi yalan şeylərdir.

**S u a l :** Cənab Prezident, Koçaryan Ki Uestdən qayıdanda Zvartnos hava limanında deyib ki, münaqişənin «pakət həlli» müzakirə olunur, ola bilsin, iyunda Cenevrədə sənəd imzalanacaqdır. Sizcə, onun tərəfindən məxfiliyə əməl edilməməsi Ter-Petrosyanın başına gələndən qorxaraq, danışqları pozmaq cəhdii deyilmə?

**C a v a b :** Mən onun məxfiliyi pozub-pozmadığını bilmirəm. Hər halda, onun boyanatı gələcek danışqlara heç bir zərər vurmayaçaqdır. Sanballı bir sualınız var, yoxsa yox?

**J u r n a l i s t :** Cənab Prezident, «Samanyolu» televiziyasındaki yanğından sonra büromuz yenidən fəaliyyətə başlayıbdır. Xahiş edirəm, bize öz arzularınızı bildirəsiniz.

**H e y d a r Ə l i y e v :** Mən sizə uğurlar arzulayıram. Sağ olun.

## TÜRKDİLLİ DÖVLƏTLƏRİN BAŞÇILARININ İSTANBUL ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏK VII ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN TÜRKİYƏ RESPUBLİKASINA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

25 aprel 2001-ci il

**S u a l :** Cənab Prezident, İstanbulda keçiriləcək Zirvə görüşündə hansı məsələlərin müzakirəsi nəzərdə tutulur?

**C a v a b :** Bu, türkdilli dövlətlərin başçılarının VII Zirvə görüşüdür. Her bir Zirvə görüşündə biz çox məsələlərə baxırıq. İndi beyannamə hazırlanıb, razılaşdırılıbdır. Türkdilli dövlətlərin elm, medəniyyət sahəsindəki işbirliyi, bizim tarixi köklərimiz, ədəbiyyat, medəniyyət sahəsindəki şəxsiyyətlərimiz ve bunların əsasında indi bizim türkdilli dövlətlər arasında çox yaxşı işbirliyinin yaranması, iqtisadi əlaqələr – təbiidir ki, bu əsas yer tutur. O mənada ki, türkdilli dövlətlər bir coğrafi məkanda olduqlarına görə, bir-biri ilə daha da çox iqtisadi əlaqələr yaratmalıdır – dünyada gedən proseslərə baxış, türkdilli dövlətlər tərəfindən onlara verilən qiymət – bunların hamısı hazırlanmış beyannamə layihəsində vardır. Əvvəlcədən müəyyən edilməsə də, bilirom ki, Zirvə görüşlərində adətən səhbətlər, danışıqlar və çıxışlar belə mövzular etrafında olur. Yəqin ki, bu dəfə də belə olacaqdır.

**S u a l :** Cənab Prezident, Dağılıq Qarabağ münaqişəsi ilə bağlı türkdilli dövlətlərin başçıları tərəfindən hər hansı bir bəyanatın veriləcəyi gözlənilirmi?

**C a v a b :** Bəyannamədə belə bir bənd var. Ancaq mən sizə bildirmek isteyirəm ki, əvvəlki Zirvə görüşlərində də Dağılıq Qarabağ məsəlesi barede müzakirə keçirilmeyibdir. Çünkü bəzi türkdilli dövlətlərin başçıları deyirlər ki, bu birləşdirilməməlidir. Ancaq biz həmişə bu imkandan istifadə edib Dağılıq Qarabağ, yəni Ermənistan-Azərbaycan münaqişəsi haqqında öz sözümüzü deyirik. Təbiidir ki, mən bu dəfə də deyəcəyəm. Yəqin ki, başqa bir etiraz olmasa, o, İstanbul bəyannamesində öz əksini tapacaqdır.

**S u a l :** Cənab Prezident, İran prezidenti İslam Konfransı Təşkilatı çərçivəsində bütün müsəlman ölkələrini Fələstini müdafiə etməyə, İsrail əleyhinə müharibəye çağırıbdır. Bununla bağlı nə deyərdiniz?

**C a v a b :** Çağırıb-çağırıbdır.

**S u a l :** Cənab Prezident, ötən həftə biz, beş nəfər Azərbaycan jurnalisti, Misir Ərəb Respublikasında olduq. Orada bizi Parlamentin spikeri, prezident Hüsnü Mübarəkin siyasi məsələlər üzrə müşaviri qəbul etdi. Onlar bizdən xahiş etdiler Sizə çatdırıq ki, bütün Misir rəsmiləri, Misir dövləti Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan Prezidenti Heydər Əliyevin göstərdiyi söyleri dəstəkləyir və Sizin ABŞ-da keçirdiyiniz görüşlər onların diqqət mərkəzindədir. Misir-Azərbaycan əməkdaşlığına gelincə, dedilər ki, Azərbaycan Prezidentinin Misirə rəsmi səfərini səbirsizlikle gözləyirlər. Bu istiqamətdə işlər gedir, lakin səfərin baş tutması daha çox Sizdən asılıdır. Bu barədə nə deyərdiniz?

**C a v a b :** Çox sağ ol, bu məlumatə görə təşəkkür edirəm.

Misir Ərəb Respublikası ilə Azərbaycan arasında həqiqətən çox səmimi dostluq, qardaşlıq əlaqələri var. Bundan əlavə, prezident Hüsnü Mübarəkələ mənim şəxsi əlaqələrim də var. Bu, keçmişdən olan əlaqələrdir. Amma mən Azərbaycan Prezidenti olandan sonra Misirə getmişdim. Orada çox səmimi səhbətlər etdik. Sonra Mərakeşdə, Kasablanka'da İsləm Konfransı Təşkilatının Zirvə görüşündə də biz bir çox məsələləri müzakirə etdik. Bu əlaqələri hem Misir, hem də Azərbaycan tərəfi inkişaf etdirməyə çalışır. Mən hesab edirəm ki, bu bizim üçün çox əhəmiyyətlidir. Çünkü Misir hem əreb dünyasında, hem də İsləm Konfransında çox mötəbər bir ölkə sayılır.

O ki qaldı mənim Misirə dəvət olunmağımı, bu doğrudur. Onlar məni çoxdan dəvət ediblər. Mən də prezident Hüsnü Mübarəki Azərbaycana dəvət etmişəm. O mənə deyir ki, sən gel, sonra mən gelim. Mən də deyirəm ki, sən gel, sonra mən gelim. Amma iş bunda deyil, sadəcə, vaxt tapa bilmirəm. Vaxt tapıb mütləq oraya gedəcəyəm. Bu mənim borcumdur.

**S u a l :** Cənab Prezident, İstanbulda səfərinizin gedişində Türkiye prezidenti ilə tekbətək görüşünüz planlaşdırılıbmı?

**C a v a b :** Beli, görüş olacaqdır. Mənə belə gelir ki, orada bütün prezidentlər tekbətək görüşəcəklər.

**S u a l :** Cənab Prezident, hərbi əməkdaşlıqla bağlı her hansı bir məsələ müzakirə olunacaqmış?

**C a v a b :** Axı mən sizə dedim ki, orada müzakirə edilən məsələlər siyasişdirilmir.

**S u a l :** Cənab Prezident, Sizin sefəriniz ərefəsində Şəhidlər Xiyabanından camenin qarşısındaki bulaq kompleksinin sökülməsi Türkiyə mətbuatı tərəfindən qabardılır, bunun iki ölkə arasındaki münasibətlərə mənfi təsiri barədə yazılır dərc edilir. Sizin bu məsələdə mövqeyiniz necədir?

**C a v a b :** Bilirsinizmi, Türkiyədə de sizin kimi qəzətçilər var. Bəhane axtarırlar ki, özlərini göstərsinlər, yaxud da Türkiyə-Azerbaycan əlaqələrinə hansısa bir lekə yaxsınlar. Bunların hamısı əhəmiyyətsiz, xırda şeylərdir. Türkiyə ilə Azerbaycan arasında dostluğun, qardaşlığın, strateji əməkdaşlıq münasibətlərinin çox dərin kökləri var və bu möhkəmdir.

Mart ayında mənim Türkiyəyə rəsmi səfərim oldu. Demək olar ki, mən bir heftə müddətində Türkiyədə oldum, Böyük Millet Məclisinin iclasında bir saat yarımlitq söylədim. Bunların hamısı onu göstərir ki, bizim əlaqələrimizə heç kəs bir şey edə bilmez. Ancaq mən sizə de, onlara da məsləhət görürmək ki, belə xırda şeyləri şırtıtməyin.

**S u a l :** Cənab Prezident, İran bir tərəfdən müsəlman Fələstinini müdafiə edir, digər tərəfdən Azerbaycanın işgal olunmuş torpaqlarında Ermenistanla əməkdaşlıq edir. Siz buna keskin münasibətinizi de bildirmişdiniz. Bu məsələ nə yerde qaldı?

**C a v a b :** Bildirmişəm de.

**S u a l :** Yəni onlar belə əməkdaşlığı yenə davam etdirəcəklərmi?

**C a v a b :** Bilirsınızmi, hər bir dövlət müstəqildir. Bir dövlət o biri dövlətə öz fikrini deyə biler, narazılığını bildire biler. Ancaq o biri dövlət bunu nə dərəcədə həyata keçirirse, bu bizdən asılı deyildir.

**S u a l :** Cənab Prezident, Türkiye prezidenti ilə görüşünüzdə Azerbaycanla Türkiye arasında hərbi əməkdaşlıq məsəlesi müzakirə ediləcəkmi?

**C a v a b :** Mən bu suala cavab verdim.

**S u a l :** Cənab Prezident, Avropa Şurası Parlament Assambleyasında İlham Əliyevin çıxışına peşəkar siyasetçi kimi, Sizin münasibətinizi bilmək istərdik.

**C a v a b :** Bilirsiniz ki, dünən axşam bizim televiziya ilə oranın bir-başa bağlantısı var idi. Mən onu diqqətən seyr etdim. Bəlkə bu barədə mənim söz deməyim yaxşı deyil, çünki İlham Əliyev mənim oğlumdur. Ancaq hesab edirəm ki, Azərbaycanı orada çox layiqli təmsil edibdir. Bundan əlavə, mən axşam onunla telefon əlaqəsi də saxladım. Mənə dedi ki, orada, Parlament Assambleyasının əsas böyük iclasında çıxış edibdir və Ermənistani işgalçı kimi çox keşkin tənqid edibdir və başqa işlər görübdür. Komitədə, Avropa Şurasında İngiltərədən olan bir deputat var, Atçison – bizim Avropa Şurasına daxil olmağıma da mane olurdu – onun və bir neçəsinin təşəbbüsü ilə İstanbulda bir konfrans keçirmək və oraya həm Dağlıq Qarabağın, həm de Abxaziyanın nümayəndələrini dəvət etmək isteyirdilər. Ancaq bunun da qarşısını alıblar.

Dünən o özü televiziyada çıxışında dedi ki, Azərbaycan nümayəndə heyəti orada hər halda yüksək seviyyədədir. Ən sevindirici hal odur ki, nümayəndə heyətinin tərkibində müxtəlif tərəfləri təmsil edən adamlar var. Hamısı birdir, müteşəkkildirlər. Bu məni sevindirir.

**S u a l :** Cənab Prezident, ABŞ-in 17-ci ştatı artıq «erməni soyqırımı» tanıdı. Bu, gələcəkdə ABŞ-Azerbaycan münasibətlərinə necə təsir edə bilər?

**C a v a b :** Siz bu sualları mənə niyə verirsiniz? Siz gedin, oxuyun, ABŞ-in prezidenti Corc Buş bu gün böyük bir bəyanat veribdir. Eyni zamanda Amerika Birləşmiş Ştatları Türkiye ilə çox sıx dostluq əlaqəsindədir. Türkiye NATO-nun üzvüdür. Bu bölgədə de NATO-nun ən böyük dayaq yeri Türkiyədir. Bu da var, o da var.

**S u a l :** Cənab Prezident, bu yaxınlarda Avropa Şurasında Ukraynanın bu beynəlxalq təşkilatdan çıxarılması məsəlesi müzakirə ediləcəkdir. Ukrayna ilə Azerbaycanın əlaqələrini nəzərə alsaq, ölkəmizin bu münasibəti necə olacaqdır?

**C a v a b :** Mənfi olacaqdır. Biz istəmirik ki, onları Avropa Şurasından çıxarsınlar.

**S u a l :** Cənab Prezident, Siz struktur islahatlarına artıq başlamışınız. Bu proses dayanıb, yoxsa davam edəcək?

**C a v a b :** Mən sənin adını «Struktur islahatı» qoymuşam (gülür). Bilirsınız, siz elə mexluqsunuz ki, necə deyərlər, heç vaxt mümkün deyildir ki, görülən işləri qiymətləndirə biləsiniz. Islahatlar gecikirdi, siz bunu tənqid edirdiniz. Sənin özün de mənə dəfələrlə sual vermişən, ona görə de adın belə qalıbdır. İndi islahatlar gedir, biri oradan deyir ki,

islahatlar gedir, amma gecikibdir. Biri deyir ki, bu islahatlar keçiriləndə filan qədər adam işsiz qalacaqdır. Bəs onda nə edək? İslahatları keçirməsək, onda heç kim işsiz qalmayacaqdır. Ancaq keçirsek, təbiidir ki, kimlərse işsiz qalacaqdır. Ancaq biz onların həyatına biganə deyilik. Biz lazımi tədbirlər görürük və görəcəyik. O deyərlə işçilər ki, həmin nazirliklərdə işleyiblər və fealiyyət göstəriblər, onlar işləyəcəklər. Ancaq onlar ki, məsələn, bəlkə də zəif olublar – struktur islahatları idarəetmə sisteminin ixtisarı ilə əlaqədardır. Yeni idarəetmə sistemi, birincisi, indiyə qədərkı kimi şisirdilmiş olmasın, ikincisi də, daha da yaxşı idarə edə bilsin – biz çalışacaq ki, onların haqqında da lazımi tədbirlər görək. Biz bu islahatları keçirmişik və keçiririk. Ancaq islahatları keçirməyəndə də bizi tənqid edirdiniz, indi keçirəndə də tənqid edirsiniz. İndi bilmirəm, nə edək ki, tənqid etməyəsiniz?

**S u a l :** Zirve toplantısında Transxəzər boru kəməri ilə bağlı hər hansı müzakirələr aparılacaqmı?

**C a v a b :** Türkmenistani deyirsən... Bilmirəm, bu, Türkmenistan-la Türkiyənin işidir. Vaxtılıq hətta Ankara bəyənnaməsində, 1999-cu il-də biz onu dəsteklemiştik. Mən də ona imza atmışdım. Amma sonra Türkmenistan bundan imtina etdi. Ona görə biz bu işə qarışmırıq.

**S u a l :** Cənab Prezident, Hacıbala Abutalibovun Bakıda apardığı işlərdən bəzən narazılıq müşahidə olunur. Her dəfə də deyilir ki, cənab Prezidentin bundan xəberi var. Siz Hacıbala Abutalibovun bu istiqamətdə fealiyyətini dəstekleyirsinizmi? Doğrudan damə Prezidentin hər şəydən xəberi var?

**C a v a b :** Bilirsınız, yenə də deyirəm, belə bir söz var ki, sizi heç cür razi salmaq mümkün deyildir. Vaxtılıq deyirdilər ki, Bakı zibilidir, şəhərdə qanunsuz işlər görülür və sair. Bəs Prezident haraya baxır, nə üçün Prezident ölçü götürür? İndi yeni İcra Hakimiyyəti başçısı qoymuşuq. O, lazımi tədbirlər görür, bunun əleyhinə çıxış edirsiniz. Biz ne edək?

Əlbette ki, Hacıbala Abutalibovun gördüyü hər iş üçün – məsələn, hansısa bir köşkü götürməsi və s. üçün Prezidentin razılığı lazım deyildir. İcra hakimiyyətinin başçısı kimi, sadəcə, ona səlahiyyət vermİŞEM ki, paytaxtimızda təmizlik işləri aparsın, qayda-qanun yaratsın, insanların rahat istirahət etməsi, yaşaması üçün daha da yaxşı imkanlar yaratınsın. Bunlar da son günər yaradılır. Hər halda, Siz bu küçələrlə iki ay bundan qabaq da gedirdiniz və indi də gedirsiniz. Mən çox yeri gəzə

bilmirəm. Amma getdiyim yollara baxıram. Baxmayaraq, bilirdim ki, mən getdiyim yolları çalışırlar yaxşı saxlaşınlar və mendə elə təəssürat yaransın ki, hər yer belədir. Ona görə mən, əlbettə ki, onu dəstekləyirəm.

**S u a l :** Cənab Prezident, bu yaxınlarda Azerbaycan daha bir nüfuzlu təşkilatda – Amerika dövlətləri təşkilatında müşahidəci statusu qazandı. Sizcə, bu təşkilat Azərbaycana hansı iqtisadi və siyasi faydalar vere bilər?

**C a v a b :** Baxarıq.

**S u a l :** Cənab Prezident, mətbuat haqqında Sizin fərmanınız olmalı idi...

**C a v a b :** Bilirsınız, bir var mətbuat, bir də var Mətbuat Nazirliyi. Bunlar bir-birində fərqlidir. Mətbuat haqqında mənim böyük fərmanım olubdur. Mətbuat azadlığı, söz azadlığı... Bunların hamısı var. Amma nazirlik struktur dəyişikliklərinin nəticəsində ləğv edilibdir. O, artıq öz funksiyasını itiribdir.

**S u a l :** Cənab Prezident, sammitdə hansı türkdilli dövlətlərin başçıları ilə görüşməyi nəzərdə tutursunuz?

**C a v a b :** Hamısı ilə. Sağ olun.

## TÜRKDILLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ BİRĞƏ MƏTBUAT KONFRANSINDA ÇIXIŞ

Ankara, Çırağan sarayı

27 aprel 2001-ci il

— Hörmətli cənab prezident Əhməd Necdət Sezər! Hörmətli prezidentlər! Hörmətli xanımlar və cənablar! Hörmətli mətbuat nümayəndələri!

Türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşü başa çatdı və tam əsasla demek olar ki, VII Zirvə görüşü bu birliyin zəruri olduğunu və gelecekdə də inkişaf edəcəyini bir daha nümayiş etdirdi.

Türkdilli Dövlətlər Birliyi 1992-ci ilde Ankarada yaranan zamandan indiyə qədər Azərbaycan Respublikası bütün Zirvə görüşlərində iştirak edib, bu Zirvə görüşlərinin çox əhəmiyyətli olduğunu bildiribdir və Türkdilli Dövlətlər Birliyinə öz təhfələrini vermişdir.

Mən hesab edirəm ki, İstanbulda iki gün ərzində bizim keçirdiyimiz görüşlərin hamısı çox səmərəli, çox faydalı olmuşdur. Tam qətiyyətə demek olar ki, VII Zirvə görüşü uğurla başa çatmışdır. Bu vəsiqə ilə mən Türkiyə Cümhuriyyətinin prezidenti, VII Zirvə görüşünün ev sahibi, hörmətli Əhməd Necdət Sezər və onunla bərabər bu toplantının hazırlanmasında və keçirilməsində xidmət göstərmiş bütün dövlət, hökumət adamlarına təşəkkürüm bildirirəm.

Biz Türkiyənin, türk xalqının, Türkiyə Cümhuriyyətinin nə qədər qonaqpərvər olduğunu və türkdilli dövlətlərin birləşməsi üçün nə qədər böyük səylər göstərdiyini bu günlər bir daha müşahidə etdik. Bu, şəxşən mənə, bütün Azərbaycan xalqında böyük qürur hissi doğurur. Türkiyə Cümhuriyyətində, qardaş türk torpağında, böyük Mustafa Kamal Atatürkün Cümhuriyyətində yenidən olmaq və yeniden temaslarda olmaq, burada türkdilli dövlətlərin gelecek problemləri haqqında müzakirələr aparmaq bizim üçün çox önemlidir.

Bizə göstərilən qonaqpərvərliyi ifadə etmək üçün bu sözər yeterli deyildir. Bu qonaqpərvərliyi həm dostumuz, qardaşımız Əhməd Necdət Sezər tərəfindən, həm bütün dövlət və hökumət nümayəndəleri tərəfindən, həm də Türkiyə xalqı tərəfindən hiss edirik. Ona görə mən səmimi-qəlbən, içimdən gelən duyularla təşəkkür edirəm, Türkiyə xal-

qına, Türkiyə Cümhuriyyətinə, qardaş türk milletinə yeni-yeni ugurlar arzulayıram. Təşəkkür edirəm.

\*\*\*

**Ə h m ə d N e c d ə t S e z ə r :** Hörmətli cəmənşur başçanım, təşəkkür edirəm.

Dəyərli mətbuat nümayəndələri, eger suallarınız varsa, hörmətli cəmənşur başçanları onları cavablaşdırı bilərlər.

**S u a l :** Mənim sualı Türkmenistanın cəmənşur başçanı hörmətli türkmenbaşlığıdır. Hörmətli cəmənşur başçanımızın açıqlamasından anladığ ki, Bakı-Ceyhan layihəsi bu görüşdə gündəmə gelmişdir. İkinci ənənəvi layihə də vardır. O da Türkmenistan qazını Türkiyə üzərindən dünya bazarlarına çıxarıcaq Transxəzər layihəsidir. İki il önce Aşqabadda hörmətli türkmenbaşı Türkiyənin enerji naziri cənab Ərsümərlə «Mavi axın» layihəsi barədə müzakirə aparmış və Türkmenistan qazının Türkiyə üzərindən dünya bazarlarına çıxmasını engəlləməyəcəyini söyləmişdi. Bilmək istəyirik ki, Transxəzər layihəsi gündəlikdə durur-mu?

**S a p a r m u r a t N i y a z o v :** Sualə görə sizə çox təşəkkür edirəm. Tutaq ki, siz bazara gedirsiniz və görünüşünüz ki, iki yerde yaxşı alma satılır, almanın qiyməti bir yerde 100 dollar, o biri yerde 300 dollardır. Onların keyfiyyəti eyni olduğu halda, siz hansını alırsınız? İndi özünüz diqqət yetirin, Türkmenistan qazı Türkiyəyə gətiriləndə sərhəddə onun dəyeri 75 dollar olacaqdır. Qara dəniz vasitəsilə «Mavi axın»la Türkiyə sahilərinə gələn qazın dəyeri isə 120 dollar olacaqdır. Türkler, qazın size, sizin xalqınıza, dövlətinizə lazım olan marşrutunu seçin. Ona görə də siyaseti bir yana qoysaq, görərik ki, reallıq belədir.

Qoy, Türkiyə rəhbərliyi seçsin. Bu onun işidir. Mən Ərsüməri danlılıqda deyir ki, qoy, kim qaz satmaq istəyirse, bizdə, Türkiyənin sərhədində satsın. Bir sıra beynəlxalq şirkətlər, o cümlədən Rusiya, İtaliya şirkətləri Qara dəniz vasitəsilə qaz kəməri inşa etmək və onu Türkiyənin sərhədlerine çəkmək isteyirler. Bütün xərclər texminən 2-3 milyard dollar olacaqdır. Bu pullar sırávi türk istehlakçısının alacağı qazın qiymətinə daxil ediləcəkdir. Qaz kəmərinin inşası zamanı xarici şirkətin çəkdiyi xərclər də qazın qiyməti vasitəsilə ödənilməlidir. Ona görə qazın qiymətindəki fərq də məhz bundan irəli gəlir.

Qaz kəməri iqtisadi problemdən çox, siyasi probleme çevrilir. Biz bitərəf dövlətik, siyasetlə beynəlxalq teşkilatlar, BMT vasitəsilə məşğul oluruq.

Mayın 13-15-də Kiyevdə biz Ukraynaya beş il ərzində hər il 50 milyard kubmetr qaz satılması haqqında müqavilə bağlayacaqıq. Biz Türkmenistanın Özbəkistanla serhəndində beş il ərzində 50 milyard kubmetr qaz satılması haqqında Rusiya ilə de danışıqlar aparıraq. İranla bağladığımız müqaviləyə uyğun olaraq, bu ölkəyə 25 il ərzində hər il 12 milyard kubmetr qaz satacağıq. Qiymət teyin edilib və biz indi İrana ilə 5 milyard kubmetr Türkmenistan qazı satırıq və bu, gələcəkdə 12 milyard kubmetrə çatdırılacaqdır. Türkmenistan qazı üçün bazar var, odur ki, rəqabet de olmalıdır. Biz qaz bazarında heç kəsə qısqanlıq etmirik. Nursultan Abışovıç burada, yanımıda oleyşibdir. O öz ölkəsinin ərazisi ilə, Rusiya vasitəsilə Ukraynaya gedən 50 milyard kubmetr qazın qiymətinin təxminən 12 faizini əslində müftə alır. İndi biz Ukraynaya 30 milyard kubmetr qaz satırıq, bunun 10 milyard kubmetrinin isə qazın öz ərazisində tranzitinin deyəri olaraq Rusiya götürür. Ona görə də qaz kəməri hansı ölkələrdən keçirse, bu onlar üçün sərfelidir.

O ki qaldı Türkiyəyə, biz ona istenilen həcmdə qaz satmağa həmişə hazırıq, amma onlar marşrutu özləri seçməlidir.

**S u a l :** Hörmətli cümhur başqanım, türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşü keçirildi. Ötən doqquz ilde ölkələr arasında kələqələri yetərli hesab edirsınız mı? Bu görüşdə ümumi türk dili məsələsində ve birlik yaradılması sahəsində hansı addımlar atıldı?

**Ə h m ə d N e c d ə t S e z ə r :** Doğrusu, Zirvə görüşlərində bu məsələləri tam həll etmək mümkün deyildir. Təkcə mən yox, hörmətli cümhur başqanları da bu fikirdədirler. Amma hər toplantıda bu məsələ daha da irəliyə gedir. Gələcəkde iqtisadi sahədən əlavə, digər sahələrdə də əməkdaşlıq edəcəyimizə inanıram.

**S u a l :** Bu sualımı hörmətli dövlət başçılarının hamısına yönəltmek istəyirəm. Uzun illərdir, xüsusən son aylarda erməni lobbisi dünya ictimaiyyətini «erməni soyqırımı»na inandırmaq üçün fəaliyyət göstərir. Qardaş türk cümhuriyyətləri olaraq bu Zirvə görüşündə Türkiyəyə dəstək baxımından hər hansı bir qərara gəldinizmi? Ümumiyyətlə, erməni lobbisinin Türkiyə dövlətinin əleyhinə yönəlmış bu fəaliyyətini necə dəyərləndirirsiniz?

**H e y d ə r Ə l i y e v :** Mənim bu barədə fikirlərimi burada, Türkiyədə bilirlər. Amma yənə, bir də deyərəm. Ancaq istərdim ki, digər cümhur başqanları da bu məsələyə öz münasibətlərini bildirsənlər. Mütləq deyəcəyəm, amma digər cümhur başqanlarından sonra.

**N u r s u l t a n N a z a r b a y e v :** Mən hamının adından da olsa, demək isteyirəm ki, bu məsələ gündeliyi daxil edilməmişdi və müzakirə olunmadı. Belə siyasi mövqeni açıqlamaq üçün məsələni öyrənmək, onun tarixindən agah olmaq, vadaredici səbəbləri bilmək lazımdır. Belə hazırlıq olmadığını göro, biz bu problemi müzakirə etmədik.

**H e y d ə r Ə l i y e v :** Mən bu suala cavab vermək isteyirəm. Amma bilirsiniz ki, mən mart ayında burada rəsmi səfərdə olarkən, bu barədə Azərbaycan dövlətinin, Azərbaycan xalqının münasibətini Türkiyənin Böyük Millət Məclisində bildirmişəm.

Bu suali veren adamı təşəkkür edirəm. Bu gün fürsətdən istifadə edib, demək isteyirəm ki, son illər dünyada erməni lobbisi tərəfindən Türkiyəyə qarşı aparılan ədalətsiz siyasetə biz həmişə etiraz etmişik, onu təkzib etmişik. Son illərdə Azərbaycan Milli Məclisi, Parlamenti və Azərbaycan dövləti guya 1915-ci ildə Türkiyədə ermənilərə qarşı «soyqırımı» olması haqqında erməni lobbisinin apardığı işlərə və bəzi ölkələrin qəbul etdikləri qərarlara etiraz etmiş, biz bayanatımızı bildirmişik və bu iddiaların əsassız olduğunu bildirmişik. Erməni lobbisinin Türkiyəyə qarşı apardığı bu texribat siyasetini biz eyni zamanda Azərbaycana qarşı aparılan siyaset kimi qəbul edirik.

Bezi ölkələrdə erməni lobbisi o qədər güclü, yəni sayca çox olmasa da, təəssüf ki, müxtəlif dövlət orqanlarında, parlamentlərdə guya 1915-ci ildə ermənilərə qarşı «soyqırımı» tövədilmesi haqqında qərarlar qəbul etdirə bilməşdir. Bu barədə Fransa Senati fevral ayında qərar qəbul edərkən, Azərbaycan Parlamenti və Azərbaycan dövləti, Azərbaycan Prezidenti olaraq şəxsən mən buna qəti etirazımızı bildirdik və bizim Parlamentin adından Fransa Parlamentinə bəyanatımızı göndərdik.

Mən bütün Azərbaycan dövləti adından deyirəm ki, Türkiyə tərəfindən ermənilərə qarşı soyqırımı edilməyibdir. Bu uydurma şeydir. Yanvar ayında Strasburqdə, Azərbaycan Avropa Şurasına qəbul olunduğu zaman mən bunu, Azərbaycanın mövqeyini orada bəyan etdim. Biz Azərbaycan olaraq, bütün türkdilli dövlətlərin maraqlarının müdafiə edilməsi üçün həmişə hazırıq və erməni lobbisi tərəfindən Türkiyəyə

qarşı aparılan bu siyasetin karşısının alınması öz imkanlarından istifade edirik və bundan sonra da istifadə edəcəyik. Teşəkkür edirəm.

**S u a l :** Cənab Prezident Heydər Əliyev, Siz Türkdilli Dövlətlər Birliyinin gələcəkdə siyasi quruma çəvrilməsinə necə baxırsınız?

**H e y d ə r Ə l i y e v :** Mən sualınıza cavab verdim. Ancaq onu deyə bilərəm ki, Türkdilli Dövlətlər Birliyinin tam siyasi bir xarakter alması haqqında fikrimiz yoxdur.

**N u r s u l t a n N a z a r b a y e v :** Türk dünyası, türkdilli dövlətlər tarixi reallıqdır. İndi bu, dünya sivilizasiyasına öz töhfələrini vermek isteyen türkdilli xalqlardan və altı müstəqil dövlətdən ibarətdir. Biz özümüzü yenice dərk etməyə başlamışıq, mədəni, tarixi, mənəvi istiqamətdə yaxınlaşırıq. Bizim hər birimiz öz daxilimizdə və öz aramızda qapanıb qalmaq istəmirik. Birliyimiz hansıa yerli problemləre, kiminsə əleyhinə, yaxud kiminsə xeyrinə yönəldilməyibdir. Ona görə də bu gün biz ilk növbədə vahid iqtisadi, mədəni və mənəvi emekdaşlıq məkanı yaradılmasına çalışırıq. Əger kimsə düşünürse ki, indi biz əl-ələ verib hər hansı bir tərəfi tənqid etməyə, bu və ya digər mövqə tutmağa başlayacaqıq, onda ümumtürk əməkdaşlığından tezliklə heç nə qalmaz.

Biz hamımız Birleşmiş Millətlər Təşkilatının üzvüyük, dünyada mövcud olan bütün münaqişeli məsələlərin məhz bu təşkilat tərəfindən həll edilməli olduğu barədə öz üzərimizə öhdəliklər götürmüşük. Ona görə də sənədlərdə biz bütün münaqişeli problemlər haqqında BMT-nin qərarlarını dəstəkləmişik. BMT-nin prinsipləri dövlətlərin müstəqilliyindən, hüquq bərabərliyindən, ərazi bütövlüyündən, daxili işlərə qarışmamaqdən ibarətdir. Biz onlara əməl edirik.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

27 aprel 2001-ci il

—Türkiyəyə səfərim haqqında, yeni türkdilli dövlətlərin başçılarının VII Zirvə görüşü və mənim orada iştirakım haqqında, hesab edirəm ki, cələbir məlumat verməyə ehtiyac yoxdur. Çünkü Türkiyə televiziyası bütün bunların hamısını veribdir və siz də burada dinləmişiniz. Açıq iclasları, başqa görüşləri və mənə dedilər ki, bugünkü mətbuat konfransını da veriblər, izləmişiniz. Ona görə bu barədə bir söz deməyə ehtiyac yoxdur.

Onu deyə bilərəm ki, mən çox məmənunam türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə görüşü baş tutdu və biz toplaşdıq. Orada türkdilli dövlətlərin əlaqələrinin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi apardıq, müzakirə etdik, bəyannamə qəbul olundu. Təbiidir ki, bunlar məni sevindirir. Çünkü mən daim türkdilli dövlətlərin birliyinin möhkəmənəsinin və inkişafının tərəfdarıyam. Baxmayaraq ki, müeyyən ölkələrdə bözen buna müxtəlif baxışlar var. Ancaq indi hamımızın Türkiyədə toplaşmağımız çox güzel haldir.

İkinci də, Türkiyə Cümhuriyyəti və onun prezidenti hörmətli Əhməd Necdet Sezer və onunla bərabər hökumət üzvləri, hansılar ki, bu işin təşkilatı məsələləri ilə məşğul idilər, bunu çox yaxşı, yüksək səviyyədə təşkil etmişdilər. Bəzən olur ki, belə toplantılar bir günün içərisində keçir. Hətta bəzi dövlət başçıları belə bir təklif vermişdilər. Amma mən yox. Mən Türkiyənin verdiyi programı tamamilə qəbul etmişdim. Ancaq ona baxmayaraq, onları da inandırmışdilar və iki gün, dünən və bu gün çox sərbəst şəkildə bu toplantı keçdi. Hesab edirəm ki, Türkiyə Cümhuriyyəti, Türkiyənin prezidenti, Türkiyənin hökuməti, dövlət orqanları bu işi çox yüksək səviyyədə hazırlamışdilar və yüksək səviyyədə keçirdilər. Mən bütün bunların hamısından məmənunam.

**S u a l :** Cənab Prezident, Türkmenistan prezidenti Saparmurat Niyazovla görüşünüz zamanı Transxəzər qaz kəməri və Xəzərin statusu məsələləri ilə bağlı hər hansı razılaşma əldə edildimi?

**C a v a b :** Bilirsiniz, sizin sualınıza iki hissədə cavab verim. Bu Transxəzər qaz kəməri sizə lazımdır? Niye maraqlanırsınız? 1998-ci il-

də Ankarada, Türkiye Cumhuriyyətinin 75 illiyi zamanı Türkiyənin prezyidenti və Türkmenistanın prezyidenti saziş imzalamışdır. 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən sammitində bu sazişi biz də təsdiq-lədik. Bunu Amerika prezyidenti Clinton da etdi.

Biz tranzit ölkəyik. Fikrimizi deyə bilerik ki, bizim ölkəmizdən, ərazimizdən bu boru xəttini, qaz xəttini buraxırıq, ya buraxmırıq. Bizim başqa marağımız yoxdur. Ona görə biz o vaxt razılıq verdik. Çünkü Türkiyə bize dost ölkədir, bilerik ki, qaza ehtiyacları var. Təbiidir ki, Türkmenistan da dost ölkədir, türkdilli ölkədir. Ona görə biz buna razılıq verdik və müeyyən işlər aparıldı. Bilirom ki, Amerika Birleşmiş Ştatlarının hökuməti də bu işlə çox ciddi məşğul olurdu. Amma müeyyən bir mərhələdə Türkmenistanın prezyidenti bundan imtina etdi. İmtina etdi, etsin. Bunun bizi ne istisi var, ne soyuğu var. Ona görə sənə məsləhət görmürəm ki, başını belə şeylərə qarışdırasan.

O ki qaldı Xəzərin statusuna, bilirsınız ki, Xəzərin statusu neçə ildir müzakire olunur. İndi nəzərdə tutulubdur ki, Xəzəryani ölkələrin dövlət başçıları oktyabr ayında Aşqabadda görüşsünlər. Ancaq Niyazov menimlə görüşdüyü zaman yenə də orta xətələ elaqədar neçə ildir bizimlə davam edən danışqlara toxundu. Onların bu barədə, ne teher deyərlər, fikri özləri istədiyi kimidir. Amma bizim fikrimiz beynəlxalq hüquq normalarına uyğun olan bir şeydir. Biz bunu dəfələrlə bildirmişik. Bizim nümayəndə heyətləri bir neçə dəfə oraya gedib, onlارını buraya gelibdir və bu sübut olunubdur. Ancaq buna baxmayaraq, onlar yenə bəzi yerlərdə bizimlə mübahisə aparırlar. Ona görə də o bu məsələni qaldırdı. Biz onunla belə qərara gəldik ki, may ayının 1-də Azərbaycanın ekspertləri Aşqabada gedəcəklər. Onlarla bu barədə bir də danışqlar aparacaqlar.

**S u a l :** Cənab Prezident, Azərbaycan-İran sərhədində baş verən hadisəye Sizin münasibətiniz?

**C a v a b :** Bilirsinizmi, düzü, bununla elaqədar mənim o qədər məlumat yoxdur. Özü də bu, böyük bir incident deyildir.

**S u a l :** Cənab Prezident, mətbuatda belə çıxışlar var ki, Azərbaycan-Rusiya münasibətləri yaxınlaşdıqca, Azərbaycan-Türkiyə münasibətləri soyuyur. Siz orada belə bir soyuqluq hiss etdinizmi?

**C a v a b :** Siz hiss elədiniz? Televiziya ilə gördünüz. Men bir ay bundan önce Türkiyədə rəsmi sefərdə olmuşam. Bilirsiniz. Meni orada ne qədər mehriban, türkçə desək, ne qədər sıcaq, ne qədər dostyana

qarışlıayırdılar. Bu sizin gözünüzün qarşısında idi. İndi bir ay keçibdir. Nə olubdur? Heç bir soyuqluq yoxdur. Əksinə, əger siz bu gün həmin mətbuat konfransını dinlədinizsə, orada Azərbaycan dünyaya bir daha nümayiş etdirdi ki, Türkiyənin dərdi bizim dərdimizdir, bizim dərdimiz Türkiyənin dərdidir.

O ki qaldı ermənilərin iddiasına, «soyqırırm» haqqında – mən orada dədim. Biz bir neçə dəfə beyanatlar vermişik. Bizim Milli Məclis bəyanat veribdir. Mən Fransanın prezyidenti Şiraka etirazımı bildirmişəm. Hər yerde bildirmişəm. Amma görünüşünüz, o biri ölkələrin dövlət başçıları heç bir şey demədilər. Hətta dedilər ki, bizim bu barədə məlumatımız yoxdur. Bundan artıq ne qədər dostluq ola bilər? Bundan artıq ne qədər isti münasibət ola bilər?

Amma iş bundadır ki, – bilmiram, sən kimi təmsil edirsən – sizin hərəniz bir şeyi uydurursunuz, götürüb yayırıñız və sonra da bunu suala çevirirsiniz. İndi təyyare geləndə Dilarə Seyidzadə mənə bizim bir neçə qəzətdən məlumat oxuyurdı. Deyəsən, «Yeni Müsavat» qəzetində, haradasa yazıblar ki, Heydər Əliyevi soyuq qəbul ediblər və guya orada əsgərlər, yəni feixi-qaroval olmayıbdır. Televiziyyada baxın, görün, olub, olmayıbdır. Amma buna sən başqa şey deyəsən, belə yaramaz.

**S u a l :** Cənab Prezident, bizim deputatlar Avropa Şurası Parlament Assambleyasının sessiyasında ermənilərin uzun illərdən bəri azərbaycanlılara qarşı soyqırırm etməsi haqqında bəyannamə yayıblar. Buna neçə münasibət bəsləyirsiniz?

**C a v a b :** Əlbəttə, yaxşı münasibət bəsləyirəm. Mən keçən dəfə gedəndə dədim ki, bizim Avropa Şurasındaki nümayəndə heyətimiz orada çox yaxşı işleyir, ne teher deyərlər, çox iradə ilə, güclü işleyir. Onlar orada her şeyi açıq deyiblər. Dündür, indi Ermənistən qəzətlərində, başqa yerlərdə İlham Əliyevin üzərinə hücumlar etməyə başlayıblar. Ancaq biz bunlardan heç vaxt qorxmuruq.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağda ermənilərin narkotik bitkilər bacərməsi ilə bağlı İlham Əliyev Avropa Şurasının sessiyasında ciddi faktlarla çıxış etmişdir. Biz bu ciddi məsələdən necə bəhrələnə bilerik?

**C a v a b :** Çıxış etmişik ki, bəhrələnək də. Biz Avropaya birinci dəfə bu cür yol açmışıq, ermənilər Dağlıq Qarabağ ərazisində və Ermənistən tərəfindən işgal olunmuş digər torpaqlarımızda qaçaqmalçılıq və s. edirlər. Bu öz yerində. Narkotiklərin daşınması haqqında. Bunu ilk dəfə

olaraq Azərbaycanın nümayəndə heyəti, onun başçısı İlham Əliyev Avropanın Parlament Assambleyasında deyibdir. Bu da böyük ekssəda yaradıbdir. Hesab edirəm ki, bu bizim çox uğurlu addımımızdır.

**S u a l :** Cənab Prezident, Ermənistən Parlamentindəki fraksiyalar bu gün birgə bəyanat yayıblar ki, onlar sülh yoluna tərəfdardırlar. Ancaq o şərtlərlə ki, ya Dağlıq Qarabağ müstəqil olmalıdır, ya da Ermənistana birləşdirilməlidir. Sizcə, bu danışçılar prosesini pozmağa yönəlməyib ki?

**C a v a b :** Bilirsiniz, burada da hərə bir söz deyir. Bu gün bir partiya durub deyir ki, bunu elemək olmaz, ya bunu elemək lazımdır. Bəziləri deyirler ki, Qarabağ yürüş edək. Mən nə onlara fikir verirəm, nə de Ermənistandakı fraksiyalara fikir verirəm. Mən onlara cavab verməyəcəyəm ki?

**S u a l :** Cənab Prezident, Bakı-Ceyhan layihəsi ilə bağlı işlər nə yerdədir?

**C a v a b :** Bakı-Ceyhan layihəsi üzrə işlər çox normal gedir. Burada heç bir çatışmazlıq yoxdur.

**S u a l :** Hörmətli cümhur başqanım, əvvəlki toplantılarla müqayisədə indiki görüşün daha yaxşı getdiyini müşahidə etdik. Mən 1994-cü ildən bu yana keçirilən görüşlərdə iştirak edirəm. İndiki toplantı qapalı şəraitdə keçdi. Siz türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşünün gələcəyini necə görürsünüz? Çünkü müxtəlif fikirlər var. Son üç ildən bu yana Özbəkistanın, bəzən də Türkmenistanın prezidentləri görüşlərde iştirak etmirlər.

**C a v a b :** Bilirsiniz, hər kəs özüne cavabdehdir. Mən Azərbaycanın Prezidentiyəm və vaxtıla, 1992-ci ilde Türkiye Cumhuriyyətinin təşəbbüsü ilə Ankarada əsası qoyulmuş Türkdilli Dövlətlər Birliyini dəstekləmişəm və dəstəkləyirəm. Harada keçirilməsindən asılı olmayıaraq, bütün Zirvə görüşlərinin hamisində da iştirak etmişəm. Bəzən başqa işlərimə görə imkanum olmadığı halda, yena də o işləri kənara qoyub toplantılarda iştirak etmişəm. Bu mənim mövqeyimdir. Amma başqa dövlətlərin müxtəlif mövqələri var. Bəli, məsələn, Türkmenistanın prezidenti son iki toplantıda iştirak etməyibdir. Bu onun öz işidir. Amma hesab edirəm ki, indiki toplantı çox yüksək səviyyədə keçdi və bir daha göstərdi ki, bəli, bu toplantı bizim ölkələrimiz, xalqlarımız üçün lazımdır, zəruridir. Mən Azərbaycanın Prezidenti kimi, öz tərəfimdən bu birliyin bundan sonra genişlənməsi və inkişaf etməsi üçün çalışacağam.

**S u a l :** Hörmətli cümhur başqanım, Türkiyədən ayrıldığınız zaman enerji naziri Cümhur Ərsümer istefaya getdi. Onun istefasına Türkmenistan cümhur başqanının «Mavi axın» layihəsinə qarşı təkidlərinin önemli rol oynadığı söylənildi. Görüşləriniz zamanı həmin layihə ilə bağlı səhəbetləriniz oldumu?

**C a v a b :** Bilirsiniz, mən bunu hava limanında eștidim. Mən bilmərəm, nə üçün istəfə etdi, «Mavi axın» nə oldu, filan oldu. Amma bilmərəm ki, orada mətbuat konfransında siz gördünüz, Türkmenistanın prezidenti o suala cavab verdi ki, biri min dollara alma satır, o biri üç yüz dollara alma satır. Hansını alarsan – üç yüz dollara alaram. Ona görə de deyir ki, mənə harada galırıldır, orada da satıram. Türkmenistanın prezidenti «Mavi axın»a da toxundu. Amma bu onların işidir. Bizim işimiz deyildir.

**S u a l :** Cənab Prezident, Sirus Təbrizli bəyan edib ki, mətbuat şurası yaradılsa, o, Prezident Aparatından idarə olunacaqdır. Bununla da mətbuat azadlığına təhlükə yaranacaqdır...

**C a v a b :** İndi mən hər kəsin dediyi sözə və mənə məlum olmayan şeyə burada cavab verməliyəm?

Görürəm ki, bir lazımlı sualınız yoxdur. Deyir, bəzən aşığın sözü qurtaranda nanay-nanay deyir. Siz de nanay-nanay deyirsiniz.

**S u a l :** Cənab Prezident, türkdilli dövlətlərin başçıları «erməni soyqırımı» məsələsinə nə üçün birmənalı münasibət bildirmirlər?

**C a v a b :** Heç bildirmirlər. Necə yəni birmənalı? Əger sen mətbuat konfransına baxdinsa, heç bildirmirlər. Deyirlər, bizim bundan xəbərimiz yoxdur.

**S u a l :** Cənab Prezident, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovu Amerikaya dəvət ediblər. Onların partiyası belə bir bəyanat yayıb ki, onu Ağ Evdə də qəbul edəcəklər və o, Amerikanın yeni rəhbərliyi ilə görüşəcəkdir. Bundan əlavə, aprelin 21-de Bakıda ADP icazəsiz mitinq keçirmişdi və polis bu mitinqi dağıtmışdı. ABŞ-in Dövlət Departamenti bununla bağlı narahathığını bildiribdir. Ümumiyyətə, ABŞ-in bizim müxalifətə bu cür diqqətini necə qiymətləndirirsiniz?

**C a v a b :** Amerika demokratik ölkədir. Əger Etibar Məmmədovu lap yüksək səviyyədə qəbul edəcəklərse, mənim buna nə etirazım var. Əksinə, bunu yaxşı hal hesab edirəm.

## MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ NÖVBƏTİ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN MINSKƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

31 may 2001-ci il

– Güman edirom, sizi maraqlandıran məsələləri bilirsınız. Minskədə Müstəqil Dövlətər Birliyinə daxil olan ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Bu, planlaşdırılmış növbəti görüşdür. Orada bir neçə məsələ müzakirə olunacaqdır. Bunlar da bir o qədər mürəkkəb məsələlər deyildir. Yəni hesab edirom ki, orada bir çətinlik yoxdur – Minskədə üçtərəfli görüş də olacaqdır – Rusiya prezidenti Putin, Ermənistan prezidenti, bir də Azərbaycan Prezidenti. Keçən dəfə «Qafqaz dördlüyü» – Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan – deyilen bir şey yaranıbdır. Belə fikir vardır ki, ola bilər, onun da görüşü keçilsin.

Bir də ki, adətən, biz belə toplantınlarda ikitərəfli görüşlər keçiririk. Yəqin ki, onlar da olacaqdır. Mənim size deyilosı başqa sözüm yoxdur.

**S u a l :** Cənab Prezident, dünən Rusyanın ORT kanalında Arkadi Qukasyan Dağlıq Qarabağın «prezidenti» kimi təqdim olundu. O, çıxışında belə bir ifadə işlətdi ki, problemin həll olunmamasının səbəbi odur ki, indi Azərbaycan hərbi dillə danışır. Buna Sizin münasibətinizi bilmek istərdik. Doğrudanmı, indi rəsmi danışqlarda Azərbaycan hərbi dillə danışır?

**C a v a b :** Bilirsiniz, birincisi, məni çox təəccübəndirdi ki, Rusyanın ORT kanalı belə bir veriliş veribdir. Mənə xəbər verdilər, mən o verilişi əvvəldən görmədim, amma çox hissəsini seyr etdim. Bu məni çox təəccübəndirir. Ancaq iş bundadır ki, bu məsələni qaldıranda da deyəcəklər ki, televiziya azaddır, nə istəyir, onu edir. Amma hər halda bu, yeno də ermənipərest qüvvələrin müəyyən səyidir. Çünkü heç bir ölkə tərəfindən tanınmamış, özünü «respublika» elan etmiş Dağlıq Qarabağın başçısını, «Dağlıq Qarabağ respublikasının prezidenti» kimi təqdim etmək, bu, əlbəttə ki, həqiqəti təhrif etməkdir. Bu, birincisi. Indi görək, orada fürsət olsa, mən bunu deyəcəym. Amma mən bunun

cavabını da bilirəm. Cavabı olacaqdır.

İkincisi, hərbi dil nedir? Yəqin, onlar bunu belə anlayırlar ki, Ermənistan prezidenti ile Azərbaycan Prezidenti arasında son danışqlar zamanı biz bildirmişik ki, Azərbaycanda narazılıq çoxdur. Müxalifət qüvvələri bundan istifade edib bütün camaati müharibə etməyə çağırırlar. Amma təkcə bunlar deyildir, bu gün əhalinin böyük bir qismində də belə bir əhval-ruhiyyə vardır ki, əger məsələ sülh yolu ilə həll olunmursa, müharibə etmək lazımdır. Onlar da bunu bilirlər. Onlar bizim televiziyyaya baxırlar, bizim qəzetləri oxuyurlar, hamisini bilirlər. Yəqin, o bunu nəzərdə tutur. Başqa nə nəzərdə tutur, onu mən bilmirəm. Amma onlar da bəzən deyiblər ki, kimse müharibəyə başlayarsa, biz müharibəyə hazırlıq. Onu da bilirsiniz. Bilirsiniz, buna ritorika deyirlər. Biri oradan deyir, biri buradan deyir. Hesab edirom ki, bunların ümumi danişqlara heç bir tesiri yoxdur.

**S u a l :** Cənab Prezident, Minsk qrupunun fransalı həmsədri bildirdir ki, Cenevrə danışqlarının texirə salınması Ermenistan və Azərbaycan prezidentlərinin xahişi ilə olubdur. Bu belədirmi?

**C a v a b :** Bilirsiniz, bizim belə xahişimiz olmayıbdır. Bəlkə Kötəyevanın xahişi olubdur, amma mənim xahişim olmayıbdır. İndi görüşüb danişacağı.

**S u a l :** Cənab Prezident, Minsk qrupunun amerikalı həmsədri Keri Kavanonun dediyinə görə, Cenevrə görüşünün texirə salınmasının əsas səbəbi ondan ibarətdir ki, xalqlar həllə kompromisləri qəbul etmək səviyyəsində deyillər. Xüsusən də Azərbaycan ictimaiyyəti buna hazır deyildir. Bunlar doğrudurmu?

**C a v a b :** O, buna belə təhlil verir. O, burada insanlarla, bizim qəçqınlarla görüşübdür. Sonra mənimlə aparılan danışqların məzmununu siz bilmirsiniz. İndi mən də bunu açmaq istəmirəm. Ancaq mənim danışqlarım da onlar üçün o qədər sadə danışqlar deyildi. Amerikanın burada səfiri var. Buradakı əhval-ruhiyyəni də müəyyən qədər öyrənir, oraya xəbər verir. Yəqin, bunların nəticəsində belə bir fikrə galibdir.

**S u a l :** Ümumiyyətlə, Cenevrə görüşü yayda baş tutacaqmı?

**C a v a b :** İndi deyə bilmerəm. Bu bizim Minskədəki görüşümüzdən asılı olacaqdır.

**S u a l :** Cənab Prezident, Qukasyan belə bir fikir işlətdi ki, bu münaqişə ilə bağlı Ermənistanın üzərinə beynəlxalq məsuliyyət düşmür. Münaqişə tərəfi Dağlıq Qarabağdır. Bu, əlde oluna biləcək her hansı

razılıqlan, nəticədən indidən imtina etmek kimi görünmürmü?

**C a v a b :** Bilirsiniz, onlar bu sözü on ildir deyirlər, bundan sonra da deyəcəklər. Ancaq dünyaya da məlumdur, hamı da bilir ki, Azərbaycana qarşı müharibəni aparan Ermenistandır, təcavüz eden Ermənistandır. Danışıqlar da indi Ermenistan prezidenti ilə Azərbaycan Prezidenti arasında gedirse, həmsədrler de bu məsələni həll etmək üçün Ermənistən prezidenti ve Azərbaycan Prezidenti ilə görüşürsə, demək, onun dediyi bu sözlər özünün arzusudur. Təkcə onlar yox, Ermənistən rəhbərliyi də hemişə deyir ki, Dağlıq Qarabağ da bu işə qarışmalıdır. Ancaq biz hemişə çox ciddi mövqedəyik ki, «Dağlıq Qarabağ» kimi qurumu biz tanımırıq. Ona görə də onların bu işə qarışmasına heç vaxt razı ola bilmərik. Mən dəfələrlə demişəm: qoy, Ermənistən çəkilsin kənara, ondan sonra biz Dağlıq Qarabağı danişa da bilmərik, məsələni də həll edə bilmərik. Əger Ermənistən olmasayı, Dağlıq Qarabağ Azərbaycanın bu qədər torpaqlarını işğal edə bilməzdi.

**S u a l :** Cənab Prezident, Azərbaycan kollektiv təhlükəsizlik müqaviləsinə qoşula bilərmi? Bu nə dərəcədə realdır?

**C a v a b :** Sən bunu nədən düşünürsən? Bilirsiniz ki, keçən il Kollektiv Təhlükəsizlik Şurasının beş illik müddati qurtarmışdı və gerek, hansı ölkə istəyirdi, ikinci döñəmə də razılıq verəydi. Biz razılıq vermedik. Bu məsələ hər gün həll olunmur ki.

**S u a l :** Cənab Prezident, Qukasyan belə bir ifadə də işlətdi ki, bu problemi həll etməkdə Rusyanın tarixi borcu var. Siz isə Təhlükəsizlik Şurasının katibi Ruşaylo ilə görüşəndə belə bir ifadə işlətmışdiniz ki, əger Dağlıq Qarabağ problemi ədalətlə həll olunmasa, onda «Qafqaz dördlüyü» formal bir qurum kimi qalacaqdır. Bu mənada «Qafqaz dördlüyü» çərçivəsində görüşdə Dağlıq Qarabağı bağlı irəliləyiş gözləmək mümkündürmü?

**C a v a b :** Bilirsiniz, bu «dörtlük» ki, deyirsiniz, orada bütün məsələlər müzakirə olunur. Bu, Rusyanın teşəbbüsü ilə meydana çıxmış dördtərəfli görüşdür. Belə görüşləri keçirmek olar. Amma nə üçün? Əger bu görüşlərdə münaqişələrin həlli məsəlesi müzakirə olunacaqsə, çox gözel. Bəzi dövlətlər, ele Qərb ölkəleri, tutaq ki, Amerika Birleşmiş Ştatları, yaxud başqa ölkələr hemişə Azərbaycana tekid edirlər ki, siz Ermənistənla iqtisadi əməkdaşlıq aparın. Onlar belə fikir irəli sürürək ki, guya bu iqtisadi əməkdaşlıq Azərbaycan ilə Ermənistən arasın-

da olan düşməncilik əhvali-ruhiyyəsini tədricən aradan qaldıracaq və beləliklə də məsələni həll etmək mümkün olacaqdır. Bu yanlış fikirdir. Çünkü reallıq onu göstərir ki, belə ola bilməz. Ona görə də mən hər dəfə həm Amerika Birleşmiş Ştatlarının nümayəndələrinə, həm başqa ölkələrin nümayəndələrinə qəti olaraq demişəm və bu gün də deyirəm: Əger Ermənistən-Azərbaycan münaqişəsi həll olunmasa, əger sülh yanmama, Ermənistənla Azərbaycan arasında heç bir iqtisadi əməkdaşlıq ola bilməz.

**S u a l :** Cənab Prezident, Rusyanın «Nezavisimə yaqazeta»si belə bir məlumat yayıbdır ki, Cenevre görüşünün təxira salınması heç də Azərbaycan və Ermənistən prezidentlerinin xahişi ilə deyil, Rusiya və ABŞ prezidentlerinin razılılaşması ilə olubdur. Bu nə dərəcədə doğrudur?

**C a v a b :** Mən hər qəzətin yazdığını oxumuram, ona da cavabdeh deyiləm. Ona görə də mən buna bir şey deyə bilmərəm.

**S u a l :** Cənab Prezident, nə dərəcədə doğrudur ki, ABŞ-in və Rusyanın burada coğrafi-strateji maraqları vardır?

**C a v a b :** Çox ölkələrin Azərbaycanda coğrafi-strateji maraqları vardır.

**S u a l :** Cənab Prezident, Qarabağ probleminin tənzimlənməsi ilə bağlı Azərbaycan ziyahılarının Sizə müraciəti var. Burada ikinci yol — hərbi dillə danişmaq məsəlesi də ortaya atılır. Yəni əger münaqişə sülh yolu ilə həll olunmursa, Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarsın. Siz onların bu mövqeyini, yəni artıq Azərbaycanın ziyahılarının da münaqişənin bu cür həllinə tərəfdar olduğunu orada bildirəcəksinizmi?

**C a v a b :** Mən dünən onu oxudum və sevindim ki, bizim ziyahılarımıza «oyanıblar». Başqa şey deyə bilmərəm. Ziyahılarımıza da «oyanıblar».

Bilirsiniz ki, indi, bu danışıqlar zamanı Ermənistəndə müxtəlif proseslər gedir. Düzdür, orada müxalifət qüvvələri də bu danışıqların əleyhinə çıxır, yaxud da ki, ayrı-ayrı təkliflər verirlər və sair. Bu indi bizdə də var. Amma orada müxalifətən savayı, ziyahılar, heç bir partiyaya mənsub olmayan adamlar da Ermənistən milli mənafeyini qorumaq üçün çox fəaliq göstərirler. İndi bizim ziyahılarda da bir balaca oyanış əmələ gəlibdir. Mən buna sevinirəm.

**S u a l :** Cənab Prezident, İran mətbuatı belə məlumat yayıbdır ki,

Minsk qrupunun həmsədrləri Şuşada və Ağdamda olarkən, oranın dəhşətli dərəcədə xarabazara döndüyünün şahidi olublar. Onlar, şəxşən Keri Kavano belə bəyanat yayıblar ki, qaçqınlar öz yerlərinə qayıtsalar, öz ev-eşiklərini o vəziyyətdə görüb növbəti dəfə hiddətlənər və müharibə istəyərlər. Sizce, belə ola bilərmi?

**C a v a b :** Bilirsinizmi, bu həqiqətdir ki, hər yer dağınıbdır. Birinci dəfə deyildir ki, həmsədlər bunu görürler. Kavano bir il bundan önce Ağdam rayonunda olmuşdu, orada məscidin divarından bir balaca parça qoparıb gətirmişdi, mənə onu hədiyyə verdi.

Bu həqiqətdir ki, orada hər şey dağınıbdır. Amma nə qədər dağıdılmış olsa da, bunlar bizim doğma torpaqlarımızdır. Bizim xalqımız ora qayıtmalıdır. Bu torpaqlar işğaldan azad olunmalıdır. Amma men bir neçə dəfə demişəm: bu torpaqlar işğaldan azad olunduqdan sonra ölkəmizin qarşısında çox böyük çətinliklər var. Bunları da biz özümüz öz gücümüzə həll etmək istəsek, buna bir yüz il lazımdır. Çünkü o şəhərlər, o qəsəbələr, o yaşayış yerleri ki, yüz illərlə yaranıbdır, onları indi on günün, bir ilin, iki ilin içerisinde bərpa etmək mümkün deyildir. Ona görə də Amerika Birleşmiş Ştatları, Avropa Birliyi, məsələn, prezident Şirak da, prezident Buş da mənə son görüşlərdə deyirlər ki, eger siz hansısa bir kompromisə gedib məsələni sülh yolu ilə həll etsəniz, biz bütün beynəlxalq maliyyə orqanlarının – Dünya Bankının, Valyuta Fondunun, eləcə də Avropa Birliyinin imkanlarını səfərber edib sizin o dağılımış yerlərin bərpa edilməsinə, yolların çəkilməsinə kömək edəcəyik. Bu, həqiqətdir. Bu ola bileyəkdir. Amma indi deyək ki, xalq gəlib torpağını görənde ki, hər şey dağınıbdır, müharibə edəcək, gedib onları cəzalandıracaq ki, bunu niya dağıtmışan?

**S u a l :** Cənab Prezident, Siz həmişa deyirsiniz ki, biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq, lakin Dağlıq Qarabağın müstəqil dövlət kimi olmasına, yaxud Ermənistənin tərkibində olmasına razılıq vere bilmerik. Ermənistən, Rusiya kanalları tərəfindən «prezident» kimi təqdim olunan Arkadi Qukasyan isə bunun eksini deyir – ya müstəqillik, ya da Ermənistana birləşmək. Mövqelər belə keşkin qoyulursa, bu, problemin hərbi yolla həllini yaxın vaxtlarda gündəliyə çıxara bilərmi?

**C a v a b :** Mövqelər tekçə bu gün belə qoyulmur. Mənim xatırladığım son yeddi-səkkiz ildir ki, mövqelər belə qoyulur. Onlar elə deyir, biz də belə deyirik.

**S u a l :** Cənab Prezident, Moldova prezidenti bildirmişdir ki, GUÖAM təzadlı əsaslarla qurulub və ona görə bunun strukturuna yeni-dən baxmaq olar. Ona görə Rusyanın GUÖAM-a daxil olması məsələsinə irəli sürmüdüür. Ümumiyətla, bu teklif müzakirə oluna bilərmi?

**C a v a b :** Biz GUÖAM ölkələrinin başçıları ilə görüşəcəyik. Mən hələ Minskə gedirəm. Onlarla Yaltada görüşəcəyik.

## MİNSK HAVA LİMANINDA YERLİ JURNALİSTLƏRİN SUALLARINA QISA CAVAB

*31 may 2001-ci il*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə gəlmışdır. Dövlətimizin başçısı hava limanında yerli jurnalıstlərin suallarına qısa cavab verdi:

**S u a l :** Heydər Əliyeviç, Dağlıq Qarabağ probleminde Rusyanın vasitəciliyini necə qiymətləndirirsiz ve Sizcə, bu gün yeni addım atılaçaqmı?

**H e y d ə r Ə l i y e v :** Siz istəyirsiniz ki, atulsın? Biz – Rusiya prezidenti Vladimir Vladimiroviç Putin, Ermənistan prezidenti və Azərbaycan Prezidenti – görüşəcəyik. Bu bizim heç də ilk görüşümüz deyildir. Baxarıq, axı hər bir görüşdə hansıa nəticələrə nail olmaq nəzərdə tutulur.

**S u a l :** Sizcə, Putinin vasitəciliyi bu gün üçün kifayətdirmi? Siz Kremlən nə görzleyirsiniz?

**H e y d ə r Ə l i y e v :** Çox məqbul, çox yaxşıdır.

**S u a l :** Necə bilirsiniz, Ermənistan tərəfindən kompromis olacaqmış?

**H e y d ə r Ə l i y e v :** Siz bunu ondan soruşun. O, yəqin ki, gəlib, yaxud gələcəkdir. Ondan soruşun.

## «QAFQAZ DÖRDLÜYÜ»NÜN MƏTBUAT KONFRANSI

*31 may 2001-ci il*

«Qafqaz dörtlüyü»nün görüşü başa çatandan sonra Azərbaycan Prezidenti Heydər Əliyev, Rusiya prezidenti Vladimir Putin, Gürcüstan prezidenti Eduard Şevardnadze, Ermənistan prezidenti Robert Koçaryan jurnalıstlərin suallarına cavab verdilər.

Əvvəlcə Rusiya prezidenti Vladimir Putin jurnalıstlər qarşısında çıxış edərək dedi:

– Birinci mərhələdə menim iştirakımla Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu. Biz üçlükdə söhbət etdik, bundan sonra «Qafqaz dörtlüyü»nün görüşü oldu, burada müzakirə edilən problemlərin mövzusu genişləndirildi və bütün regiona aid idi. Dövlət başçıları məndən bu görüşləri qısaca qiymətləndirməyi xahiş etmişlər.

Bəri başdan deyə bilerəm ki, hamımızın fikrincə, ister birinci, ister də ikinci halda bu məsləhətəşmələr çox faydalı, səməralı və konstruktiv oldu. Əlbəttə, biz ilk növbədə təhlükəsizlik məsələlərini müzakirə etdik. Siz də, biz də bilirik və ölkələrimizin içtimaiyyəti də bilir ki, bu regionda yüksəlib qalmış problemlərin səviyyəsi kifayət qədər yüksəkdir. Regionun bütün ölkələrinin xalqları Sovet İttifaqının dağılmasından sonra kifayət qədər əziyyət çekmişlər. Ölkələrimizin və təntədəşlərinin bir çoxu hərbi əməliyyatların ağır nəticələrini indiyədək hiss edirlər, hərbi əməliyyatlar dövrünü yaşamışlar. Bu ölkələrde insanların bir çoxu hələ də ev-eşyinin olmamasından əziyyət çekir. Ölkələrin bir çoxunda qaçqınlar problemi mövcuddur. Bütün bu məsələlər bizim diqqət mərkəzimizdə olmuşdur. Biz bir çox istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi zəruretindən danışdıq. İlk növbədə, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən, əlaqələri və infrastrukturunu inkişaf etdirməyin vacibliyindən danışdıq.

Dövlət başçılarının hamısı bu yaxınlarda Moskvada Qafqaz problemlərinə dair keçirilmiş elmi forumu yüksək qiymətləndirdilər və rəziləğə gəldilər ki, biz onun genişləndirilməsinə, inkişafına, habelə ölkələrimizin parlamentləri rehbərlərinin görüşünə kömək edəcəyik. Bəyənat kimi sizə deyəcəyim bunlardır. Şəxsən mən kifayət qədər açıq və

zənnimcə, səmərəli keçən görüşün xarakterini yüksək qiymətləndirirəm. Görüşümüzün təşkilatçısının dediyi kimi, bu görüşdə təmsil olunan ölkələrin kütlevi informasiya vasitələri nümayəndələrinin hərəsindən bir sual gözləyirik.

**S u a l :** Gürcüstanla Rusiya arasında viza rejimi məsələsinə müsbət dəyişibmi?

**Vladimir Putin :** Bu gün Qafqaz problematikası ilə bağlı məsələlərin geniş müzakirəsi zamanı bu məsələyə də toxunuldu. Eduard Amvrosiyeviçlə belə razılığa geldik ki, burada sammitin gedidində biz həle iklilikdə görüşəcək, o cümlədən bu problemi də müzakirə edəcəyik. Deməliyəm ki, biz daxili işlər nazirlikləri rəhbərlərinin sonuncu görüşünü müsbət qiymətləndiririk, orada hüquq-mühafizə orqanları arasında əməkdaşlıqda müəyyən irəliləyiş nəzərə çarpmışdır. Bilirsiniz ki, Rusiya terrorizm problemi, terrorla mübarizəni gücləndirmək zəruriyi ile əlaqədar viza rejiminin tətbiqinə keçməyə məcbur olmuşdur. Tekrər edirəm, bizim hüquq-mühafizə orqanlarının əməkdaşlığında müsbət irəliləyiş nəzərə çarpir və viza probleminin həllinin əsasında bu da olmalıdır.

Biz iki dövlət arasında bütün sərhəd boyunca yaşayan insanların ünsiyət imkanını asanlaşdırmağın zəruriliyindən danışdıq. Şübhəsiz ki, bu, ikitərəfli razılışmalar əsasında və beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq həll edilmelidir.

**S u a l :** Cənab Koçaryan, Siz keçirilmiş görüşü necə qiymətləndirsiniz? Cenevre görüşü nə səbəbə təxire salınmışdır?

**Robert Koçaryan :** Keçirilmiş görüşlər, səhətlerimiz konstruktiv və faydalıdır. Təxire salınmış görüşə gəldikdə isə, mən bu məsələdə konkretlikdən uzaq olmaq istədim. Biz ekspertlərin əlavə olaraq öyrənməsi lazımlı gələn problemləri müzakirə etməyə çalışdıq və zənnimcə, nəticəli görüş üçün hazırlıq olanda, o keçiriləcəkdir. Mən indi müddət barədə danışmaqdə çətinlik çekirəm.

**S u a l :** Cənab Rusiya prezidenti, bu gün Siz həm Azərbaycanın, həm də Ermənistanın prezidentləri ilə görüşmüsünüz. Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusyanın rolunu necə görürsünüz?

**Vladimir Putin :** Bildiyiniz kimi, Rusiya Minsk qrupunun üzvüdür və qrupun işi çərçivəsində özünün bütün öhdəliklərini yerinə yetirməyə hazırlıdır. Lakin heç nəyi şışırtmadən demək olar və zənnim-

cə, bunu həm Ermənistanda, həm də Azərbaycanda başa düşərlər – Rusyanın ürəyi yəqin ki, hamidən çox ağrıyır. O, Minsk qrupunda hamidən çox isteyir, çalışır ki, bu ağır postsovət mirası əvvəl-axır unudulsun və bütün problemlər həll edilsin. Biz onu əsas tuturuq ki, həm beynəlxalq strukturlar çərçivəsində fəaliyyət göstərəcəyik, həm də münaqişənin aradan qaldırılması istiqamətində Rusyanın bütün kanallarla görə bileyəti tədbirləri görəcəyik. Biz parlamentlərarası əlaqələr vasitəsilə, mədəniyyət sahəsində müqavilələr vasitəsilə də regionda humanitar əməkdaşlığı və iqtisadi əməkdaşlığı qaydaya salmağa çalışacaqıq. Biz hesab edirik ki, region ölkələrini birləşdirən cəhətlər nə qədər çox olsa, bu mürəkkəb problemlərin həllinə şərait yaratmaq imkanları da bir o qədər çox olacaqdır.

**S u a l :** Mənim sualım siyasetimizin patriarxları olan Azərbaycan və Gürcüstan prezidentlərinədir. Lütfən deyin, Siz Qafqaz ölkələri rəhberlərinin görüşünün ümumi yekununu necə qiymətləndirirsiniz? Qarşılıqlı münasibətlərin sərf insani baxımdan semimileşməsi üçün nə dərəcəde yaxınlaşmaq və irəliləmək mümkün olmuşdur?

**Heydar Əliyev :** Prezident Vladimir Vladimiroviç Putin artıq bu suala cavab verdi. Mən onun dediyi ilə tam razıyam. «Qafqaz dördlüyü» çox faydalıdır. Azərbaycan prezidenti kimi, mən bu «dördlüyü» fəaliyyətini və perspektivini münaqişənin həlli işində görürəm. Ona görə ki, bu münaqişələri həll etmədən digər sahələrdə əməkdaşlıq etmək çətindir. Doğrudur, ikitərəfli əsasda mümkün kündür. Azərbaycan və Rusiya gözəl əməkdaşlıq edirlər, Azərbaycanın Gürcüstanla əməkdaşlığı da beləcədir. Yəqin ki, bu barədə Ermənistanda eyni şeyi deyə bilər. Amma bizim üçün Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasının çox böyük əhəmiyyəti var. Mən Vladimir Vladimiroviç Putinin fikri ilə razıyam ki, bu məsələdə bütün vasitələrdən, parlamentarilərin görüşlərdən də, bu yaxınlarda keçirilmiş konfransdan da və s. istifadə olunmalıdır. Əlbəttə, bu, məsələyə kömək edir, amma başlıcası budur ki, iki ölkənin rəhbərlərinin iradəsi və şübhəsiz, həmsədrlerin şəxsində ATƏT-in Minsk qrupunun daha geniş fəaliyyəti olmalıdır ki, bu problemi həll etmək mümkün olsun. Mən bu fikirlə razıyam, həqiqətən, Rusyanın ürəyi başqalarından da haçox ağrıyır. Bu səbəbdən və bir çox digər mülahizələrə görə Rusiya münaqişənin aradan qaldırılmasında daha fəal, bəlkə də həllədici rol oynaya bilər.

**Eduard Şevardnadze :** Mən Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin iştirakını çox yüksək qiymətləndirirəm, hesab edirəm ki, bugünkü görüş faydalı idi. Zənnimcə, artıq müəyyən ənənə yaranır, ona görə ki, bundan əvvəl da belə görüşlər olmuşdur. Ancaq bu dəfə daha konkret söhbət getdi və zənnimcə, birgə bəyanatın qəbul olunması faktının özü çox şey deyir. Onu deyir ki, dörd dövlətin prezidentləri arasında yaxşı qarşılıqlı anlaşma var və onlar bir çox məsələlərin həllini tapmağa qadirdirlər.

Əgər ümumən münaqişələrin aradan qaldırılmasından danışsaq, bu, üzücü, çox mürəkkəb, çox çətin prosesdir. Bir görüşdə bütün problemlərin həllinə gəlib çıxmışın mümkün olduğunu düşünmək sadələvhilük olardı. Hesab edirəm ki, əgər biz tez-tez görüşsek, yaxşı olacaqdır. Moskvada keçirilmiş elmi-praktik konfransı ve parlamentarilərin görüşmesi barədə orada verilmiş təklifi mən de yüksək qiymətləndirirəm.

Gürcüstanın Rusiya ilə ikitərəfli münasibətlərinə göldikdə isə, hələ bəzi problemlər var və onlar tədricən həll edilir. Lakin on başlıcası, yaxşı olar ki, biz yeni böyük müqavilənin hazırlanması prosesini sürətləndirirək. Vladimir Vladimiroviçlə biz bəzi ziddiyətləri aradan qaldırmışıq. Gürcüstan müqavilənin layihəsini özünün rusiyalı həmkarlarına təklif etməyə, demək olar, hazırlıdır. Məlum olduğu kimi, Iqor İvanov demişdir ki, Rusiya diplomatları da müvafiq müqavilə layihəsi hazırlamışlar. Zənnimcə, belə müqavilə, böyük müqavilə imzalandıqdan sonra indi bizi narahat edən bütün problemlər aradan qaldırılacaqdır.

## GÜRCÜSTANIN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞ

Minsk, «Drozdı -7» iqamətgahı  
31 may 2001-ci il

**Belarus Respublikasının paytaxtı Minsk şəhərindəki «Drozdı-7» iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Gürcüstanın prezidenti Eduard Şevardnadze təkbətək görüşəndən sonra jurnalistlərin suallarına cavab verdilər.**

**S u a l :** Heydər Əliyeviç, mümkinse, «Qafqaz dördlüyü» görüşünün yekunları haqqında danışın, hansı məsələlər müzakirə edildi və nə kimi qərarlar qəbul olundu?

Gürcüstan prezidenti ilə görüşünüzde Bakı-Tbilisi-Ceyhan əsas borusu kəmərinin tikintisi layihəsi müzakirə edildimi?

**H e y d ə r Ə l i y e v :** Əlbəttə, Eduard Şevardnadze ilə görüşdə biz bu məsələni də, qaz kəməri məsələsini da müzakirə etdik. Əslinə qalsa, həmin məsələlər barəsində ələ bir problem yoxdur. Biz bir çox məsələləri həll etmişik və tikintiyə başlayıraq. Bu yaxınlarda problemlər, çətinliklər vardi, bize mane olurdular. Lakin biz bunların hamısını dəf etdik, indi söhbət tikintiyə başlamaqdan gedir, layihə işləri aparılır. Biz Eduard Amvrosiyeviçlə bu barədə hər dəfə danışırıq.

O ki qaldı üçlükdə və dörtlükdə görüşümüzə, biz sülhə nail olmanın mümkün olduğunu müzakirə etdik. Ancaq hələ işləmek, irəliləmək lazımdır. Bəzi məsələləri əlavə olaraq öyrənmək gərəkdir. Biz – Azərbaycan, Rusiya və Ermənistan prezidentləri üçlükdə bu barədə danışdıq. «Dörtlüyü» göldikdə isə, biz Qafqazda təhlükəsizlik, əməkdaşlıq məsələlərini müzakirə etdik. Bizim bu barədə yazılı bəyanatımız var, orada hər şey açıqlanmışdır.

**S u a l :** Heydər Əliyeviç, bəs Siz Rusyanın yeni rəhbərliyi tərafından bu problemin həqiqətən həll olunması istəyinizi duyursunuzmu? Dağlıq Qarabağ münaqişəsinin, gürcü-abxzaz münaqişəsinin nizama salınmasına Rusyanın əvvəlki rəhbərliyi ilə yeni rəhbərliyinin mövqelərində fərqlər varmı? Bu baxımdan hər hansı irəliləyiş varmı?

**Heydər Əliyev**: Ciddi fərqlər var. Məsələn, mən deyə bili-rəm ki, Ermenistan-Azərbaycan münaqişəsi barədə indiki rəhbərliyin, yəni Vladimir Vladimiroviç Putinin mövqeyində əvvəlki rəhbərliyin mövqeyi ilə müqayisədə çox ciddi fərq hiss edilir. Mən fəalıq, münaqişənin həllinə maraq olduğunu hiss edirəm və ümid bəsləyirəm.

**Eduard Şevardnadze**: Bizdə də müəyyən irəliləyiş var. Amma bu azdır. Bu gün biz dedik ki, belə görüşlər gerekdir, bəlkə də daha tez-tez – ildə iki dəfə, üç dəfə görüşmək və onları ənənəyə çevir-mək lazımdır. Görək, necə alınacaqdır.

**Sualı**: Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvindən danışınızmı?

**Eduard Şevardnadze**: Danışdıq. Çox danışdıq.

**Sualı**: Bu ne vaxt baş verəcəkdir?

**Eduard Şevardnadze**: Bilmirəm. Bizdə Rusiya ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərin prinsipləri haqqında böyük müqavilə hazırlanır. Zənnimcə, bu müqavilə imzalandıqdan sonra viza rejimine ehtiyac qalmayacaqdır.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

1 iyun 2001-ci il

**Azərbaycan Prezidenti Heydər Əliyev MDB ölkələri dövlət başçılarının Minsk şəhərində keçirilmiş növbəti görüşündən qayıdarkən, Bakının Binə hava limanında jurnalistlərə müsahibə verməzdən əvvəl demisidir:**

– Sizi Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının sammitində iştirakım və yəqin ki, orada aparılan səhbatlər, onların nəticəsi, qəbul olunan sənədlər maraqlandırır. Bu barədə geniş məlumat verməyə ehtiyac yoxdur. Çünkü hesab edirəm ki, bunların hamisi televiziya və radio vasitəsilə işıqlandırılıb, verilibdir.

Yəqin ki, bizim üçtərəfli, dördtərəfli görüşlərimiz sizi daha çox maraqlandırır. Bilirsiniz ki, dünən, Minskə goldiyim gün prezident Putin, Ermənistən prezidenti, bir də mən üçtərəfli görüş keçirdik. Çox geniş müzakirə apardıq.

Müzakirə nəticəsində belə fikrə gəldik ki, sülh danışıqlarını hə-lə bundan sonra da davam etdirmək, bəzi məsələlərə yenidən baxmaq, beləliklə, münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq lazımdır. Mən sizə bu barədə başqa heç nə deyə bilmərəm. Təbiidir ki, bu səhbatlər məxfi xarakter daşıyır, üç prezident arasındadır. Amma nəticəsi bundan ibarətdir.

Dünən dördtərəfli görüşlər də oldu. Orada da əsasən yenə Qafqazda sabitlik, əməkdaşlıq məsələləri müzakirə olundu. Təbiidir ki, biz bu prosesdə iştirak edirik. **Amma mən əvvəller də bayanat vermişəm, dünən də bayanat verdim. Dünən, mətbuat konfransı oldu, orada da mən dedim ki, təbiidir, bizə dördtərəfli əməkdaşlıq lazımdır, onu davam etdirmək gərəkdir.** Ancaq Ermənistən-Azərbaycan münaqişəsi həll olunmasa, o danışıqlar bir o qədər əhəmiyyətli ola bilmez. Çünkü Gürcüstan Ermənistənla, təbiidir, bütün sahələrde əməkdaşlıq edə biler. Gürcüstan Rusiya ilə, Rusiya Ermənistənla, Gürcüstanla, Azərbaycanla, elece də Gürcüstan Azərbaycanla əməkdaşlıq edə biler. **Amma biz məsələ həll olunana qədər, yəni sülh əldə edilənə kimi Ermənistənla heç bir iqtisadi əməkdaşlıq edə bilmərik.**

Təkcə dövlət başçılarının iştirak etdikləri görüşlərdə, ümumiyyətlə, beynəlxalq aləmdə vəziyyət müəyyən qədər təhlil olundu, fikir mübadiləsi aparıldı.

Müstəqil Dövlətler Birliyinin on illiyi tamam olur. Biz bu barədə, başqa bir çox məsələlər haqqında fikir mübadiləsi etdik. Danışılarda yənə də ancaq prezidentlər iştirak edirdi, başqa heç kəs olmurdu. Ona görə də qalan detalları deməyə ehtiyac yoxdur. Başqa elə bir sözümüz yoxdur.

**S u a l :** Cənab Prezident, Koçaryanla görüşünüzdən sonra Cenevredə görüş keçirmək ehtimalı artdı, yoxsa azaldı?

**H e y d a r Ə l i y e v :** Mənə elə gəlir ki, azaldı.

**S u a l :** Cənab Prezident, burada olmadığınız müddətdə ABŞ səfiriyyində bu ölkənin Minsk qrupundakı həmsədri Keri Kavano Azərbaycan ve Ermenistan jurnalistləri üçün telekörpü təşkil etmişdi. O, belə bir ifadə işlətdi ki, Cenevrə danışıqlarının toxire salınmasının səbəbi odur ki, münaqişənin həlli yollarının xalqlara çatdırılması üsulları tapılmalıdır. Konkret variantlar varmı və onlar nə vaxt xalqlara çatdırılacaqdır?

**C a v a b :** Bilirsinizmi, əvvəl gerek variantlar olsun, ondan sonra həmin variantları çatdırmaq olar. Çünkü keçən dəfə də, onların hamısı birləikdə burada olanda Ağcabədiyə gedərək qaçqınlarla, başqa adamlarla görüşmüdürlər. Mən bilirəm ki, ABŞ-ın buradakı soñirliyi də ictimaiyyətin bu məsələyə münasibətini daim izləyir. Bilirsiniz ki, Kavano bir dəfə Yerevanda olarkən, ya oradan qayıtdıqda demişdi ki, bu məsələlərin həll olunmasında on çətinliyidir, həm Ermenistan, həm də Azərbaycan ictimaiyyəti bunları qəbul edə bilsin. O bunu deyibdir, yəqin eyni şeyi tekrar edir. Ancaq ictimaiyyətə çatdırmaq üçün gerek əvvəlcə müəyyən razılıq olsun. Əgər bu razılıq olsa və razılığa inanmaq mümkün olarsa, razılığa tam əminlik yaranarsa, ondan sonra başqa proses gedəcəkdir. Yəqin ki, ondan sonra bu məsələyə parlamentdə baxılacaqdır, sonra bu, xalqa çatdırılacaqdır. Neticədə hamı – həm Ermenistanda, həm də Azerbaycanda – əldə olunan razılıqları qəbul etsələr, deməli, onda məsələnin praktiki olaraq həll edilməsinə başlamaq olar. Ona görə də proses belədir.

**S u a l :** Cənab Prezident, Siz Minskə getməzdən əvvəl belə bir ifadə işlətdiniz ki, Cenevrə görüşlerinin, ümumiyyətlə, yay fəslində baş tutub-tutmaması Minsk danışıqlarından asılı olacaqdır. Bu danışılarda

da Rusiya prezidentinin və xarici işlər nazirinin Qarabağla əlaqədar çıxışları onu göstərirdi ki, Rusiya bu məsələdə feallaşıbdır. Bütün burlardan sonra Cenevrə görüşlerinin yay fəslində baş tutmasını gözləmək olarmı?

**C a v a b :** Feallaşıb, doğrudan da Rusiya feallaşıbdır. Mən bu gün bunu mətbuat konfransında dedim, eşidəcəksiniz. Mən dedim ki, Rusiya feallaşıbdır. Rusiya indi Minsk qrupunun həmsədrləri ilə səmimi əməkdaşlıq edir. Birbaşa Rusiyanın özü də feallaşıbdır. Məsələn, prezident Putinin iki prezidentlə ayrıca görüşməsi birinci dəfə deyildir. Bu görüş prosesinin əhval-ruhiyyəsi bu sözləri deməyə mənə əsas verir. Amma bu heç də Rusiyanın bu məsələni ayrıca, Cenevrəsiz həll etməsi deyildir. O, yerində qalır. Məsələn, mən Putinlə damışkən – o ayın 16-da Lyublyanada Buşla görüşəcəkdir. Onların orada olacaq danışıqlarının gündəliyində həmin məsələ də durur.

Həm üç həmsədər ölkələrin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri arasında, əməkdaşlıq var, həm də ki, Rusiya bu regiona daha yaxın olduğuna görə özü feallaşıbdır. Əvvəller biz narazı idik ki, münaqişənin həllində Rusiya fəal iştirak etmir, yaxud da ki, bizim başqa iradlarımız var idi. Amma indi mənim hələ ki, elə bir irad tutmağa əsasım yoxdur.

**S u a l :** Cənab Prezident, Keri Kavano həmin telekörpüdə bildirdi ki, danışıqlar sona yaxın mərhələdədir. Ermenistan pozucu mövqeyində doğrudanlı geri çəkilibdir?

**C a v a b :** Onu Kavanodan soruşun.

**S u a l :** Cənab Prezident, həmsədrlər bildirdilər ki, onları on çox narahat edən həm də Qırğızıstanın Ermənistana silahlandırması məsəlesi dir. Qırğızıstanın Ermənistana silah satması məsələsini Minsk görüşlərində qaldırdınız mı?

**C a v a b :** Qaldırdın-qaldırmadın, əhəmiyyəti nədir? Deyəsən, ona deyiblər. Mən özüm ona heç bir şey demədim. Çünkü bilirəm ki, indiyo qədər neçə ildir, 7 ildir ki, bu səhbətləri aparıram. Onların bu işə münasibətini bilirəm. Anma mənə belə gəlir ki, ondan soruşublar, o da deyibdir ki, xəberi olmayıbdır, bunu hansısa firma satıbdır. Patronlar haqqında səhəbet gedir.

**S u a l :** Cənab Prezident, Kavano həmçinin bildirdi ki, Cenevrədən əvvəl Moskvada da Koçaryanla görüşünüz ola bilər. Bu nə dərəcədə düzgündür?

**C a v a b :** Biz artıq Minskde görüşdük. Lazım olsa, yenə də görüşcəyik. Amma Moskva görüşü planlaşdırılmış.

**S u a l :** Cənab Prezident, Sizin Rusiyaya rəsmi səfərinizin vaxtı Minskə səfəriniz zamanı dəqiqləşdirildimi?

**C a v a b :** Dəqiqləşdirilməyib. Rusiya çox, elə ondan sonra da xatırladır ki, menim rəsmi səfərim olmalıdır. Onlar bunu həqiqətən ürəkden isteyirlər. Ancaq hələ vaxt var, dəqiqləşdirəcəyik.

**S u a l :** Cənab Prezident, bu günlərdə məlum oldu ki, Türkmenistən denizdə hərbi gücünü artırmaq üçün Ukraynanın 20 kater alır. Bilirirler ki, bununla Xəzərdə öz hərbi gücünü möhkəmləndirməklə yanaşı, zəngin neft yataqlarına nəzarət etmək fikirləri də var. Azerbaycanın da belə bir addımı – hərbi gücünü artırması nəzərdə tutula bilərmi?

**C a v a b :** Bilirsinizmi, mən bunu eşitməmişəm. Mən ayın 6-da Yaltada olacağam, orada biz görüşəcəyik. Kuçma ilə görüşəcəyik, mən bunu ondan soruşaram. Ancaq təssüflər olsun ki, Türkmenistan Xəzərin statusunun müəyyən edilməsində hələ indiyə qədər lazımi, konstruktiv mövqə tutmur. Biz Türkmenistan prezidenti ilə İstanbulda görüşmüştük, danışmışdım ki, ekspertlər görüşsünlər. O dedi ki, qoy gəlsinlər Aşqabada. Mən də bizim ekspertləri oraya göndərdim. Ancaq heç bir nəticə çıxmadi.

**S u a l :** Cənab Prezident, Siz indice dediniz ki, Minskdeki görüşlər Cenevre görüşünün keçirilməsi ehtimalını azaltdı. Bu o deməkdir ki, tərəflər hələ də bir-birinə tamamilə zidd, eks mövqedədirler?

**C a v a b :** Bunlar başqa-başqa şeylərdir. Mən artıq izah etdim ki, planlaşdırıldığı kimi, sonrakı görüşün Cenevrədə keçirilməsinin baş tutması üçün şərait lazım idi. Biz dünən görüşdük, biz tamamilə eks mövqelərdə deyilik. Fikir ayrılığı çoxdur, nə iləse onlar razı deyiller, nəyəse biz razı deyilik. Amma əger həmsədlər görüşməyi təklif etsələr, mən bundan imtina etməyəcəyəm.

## GUÖAM TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YALTAYA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*6 iyun 2001-ci il*

**S u a l :** Cənab Prezident, Yaltaya sefəriniz barədə nə deyə bilərsiniz?

**C a v a b :** Yaltaya sefərim məlumdur, bunu elan etmişik. GUÖAM ölkələrinin dövlət başçıları növbəti görüş keçirəcəklər. Bundan ötrü mən də oraya gedirəm. İlk görüş sabah olacaqdır. Bu gün isə ikirəfli görüşlər olacaqdır. Bununla da qurtarış gedəcəkdir.

**S u a l :** Cənab Prezident, Azerbaycan Xəzərin hərbiləşdirilməsi məsələsini orada qaldıracaqmı?

**C a v a b :** Bilirsinizmi, orada bütün Xəzəryani ölkələr iştirak etmir axı. Biz əvvəldən Xəzərin demilitarizasiyasını qaldırımışıq. Lap əvvəldən. Biz buna həmişə tərəfdar olmuşuq. Bilirəm ki, bir neçə başqa ölkələr də, İran da bunun əleyhinədir. Ancaq hələ ki, bəzi ölkələr, deyəsən, bununla razı deyillər. Amma şəxşən mənim fikrimi bilmək istəsniz, Xəzərdə hərbi qüvvənin saxlanılmasına heç bir ehtiyac yoxdur. Çünkü Xəzəryani ölkələr bir-birilə müharibə etmək istəmirlər və zənnimcə, etməyəcəklər. Ona görə də burada artıq qüvvə saxlamaq nəyə lazımdır?

**S u a l :** Cənab Prezident, GUÖAM-in genişlənməsinə necə baxırsınız?

**C a v a b :** Artıq Ruminiya və Bolqarıstan belə təşəbbüs irəli sürüb lər ki, onlar da bu birliliyə daxil olmaq isteyirlər. Düzü, mən bunu dəqiqləşdirəm. Hər halda, orada fikir mübadiləsi gedəcəkdir.

**S u a l :** Cənab Prezident, Yaltada hansıa sənədlər imzalanacaqmı?

**C a v a b :** Bəli, Yalta xartiyası imzalanacaqdır.

**S u a l :** Cənab Prezident, Minsk görüşlərindən sonra Qarabağ məsəlesi üçün GUÖAM görüşü bir əhəmiyyət daşıyır mı? Bu məsələ orada gündəlikdə duracaqmı?

**C a v a b :** GUÖAM görüşü Qarabağ məsələsində heç bir əhəmiyyət daşıdır. Çünkü Qarabağ məsəlesi üçün gerek Ermənistan da orada olsun. Ermənistan orada yoxdur. Bu məsələ orada müzakirə olunmaya-  
caqdır.

**S u a l :** Cənab Prezident, Yalta sammitində GUÖAM-in regional təşkilata əvərləcəyini gözləmək olarmı?

**C a v a b :** İndi oraya gedirik. Baxaq, görək də.

**S u a l :** Cənab Prezident, ORT kanalında Arkadi Qukasyanı qondarma «Dağılıq Qarabağ Respublikası»nın prezidenti kimi təqdim etdilər. Şamil Basayevle müsahibə Bakıda efişə veriləndə isə Rusiya Azərbaycan'a nota göndərmişdi. Qukasyan bizim üçün hansı səviyyədədirse, Şamil Basayev də Rusiya üçün o səviyyədədir. Bəs Azərbaycan nə üçün Rusiyaya nota göndərmir?

**C a v a b :** Bunu sən belə fikirləşirsən. Qukasyan ele neçə ildir bünülləri deyir. Bir dəfə ORT-yə çıxıbdır, onda da, təbiidir ki, hansısa qüvvələr Azərbaycana qarşı təxribat etmək isteyiblər. Ancaq biz belə xırda şeyləre fikir verməmeliyik. Bizim cəmiyyət öz fikrini deməlidir, amma dövlət səviyyəsində ne demək olar? Televiziya müstəqildir, sizin hamınız da müstəqilsiniz. Ele sözler deyirsiniz, ele sizin özünüz də, o birisi də, bu birisi də ... Deyirsiniz ki, nə bilim, bu, həqiqətdən tamam kənardır. Mən onlara cavabdehəm? Mən heç sizdən də soruşmuram, niye bunu deyirsiniz? Amma daxilən tək mən yox, xalq da görür ki, belə uydurma şeylərə məşğulsunuz.

**S u a l :** Cənab Prezident, Putin və Buşun görüşündən, danışıqların-dan Dağılıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində her hansı irəliliyət gözləmək olarmı?

**C a v a b :** İrəliliyəşlər olacağını bilmirəm, amma danışacaqlar. Mən bu barədə biliyəm, ABŞ-dan da məlumatım var və Putinle danışığımızda bu məsələni biz müzakirə etmişik. İyunun 16-da onlar Lyublyanada görüşəcəklər. Bu məsələ də onların arasında müzakirə olunacaqdır.

**S u a l :** Cənab Prezident, Türkmenistan burada öz səfirliyinin işini dayandırıb. Buna sizin münasibətiniz necədir?

**C a v a b :** Vallah, nə deyim. Bu, Türkmenistanın işidir. Biz Türkmenistanda indiye qədər səfirlilik aça bilməmişik. Ona görə yox ki, biz bunu istəməmişik. Maliyyə imkanlarımız buna yol verməyibdir. Her bir ölkə öz səfirliyini aça da bilər... Onlar səfirliliklərini tamam bağlama-

yıblar. Səfir Aşqabadda oturaraq, burada öz fəaliyyətini aparacaqdır. Bizdə belə hallar çoxdur. Bizdə səfirlər var ki, Ankarada oturublar, Moskvada oturublar, eyni zamanda öz ölkələrinin Azərbaycanda səfir-ləridirlər. Mən onları, etimadnamələrini qəbul edirəm. Vaxtaşırı gelir-lər, bizim təşkilatlarla görüşürler. Burada ele bir hadise yoxdur.

**S u a l :** Cənab Prezident, Ermənistan Rusiya-Belarus İttifaqına qoşulmağı reallaşdırmaq isteyir. Ermənistan həmin ittifaqa qoşulsa, Azərbaycan özünü necə aparacaqdır?

**C a v a b :** Biz özümüzü necə apara bilerik? Kim hansı ittifaqa qoşulsrsa, qoşulsun. Bilirsınız, bunların hamısı müstəqil dövlətlərdir. Hər bir müstəqil dövlət öz siyasetini müəyyən edir və onu da həyata keçirir. Biz buna nə edə bilerik. Etiraz edə bilerik? Yox.

**S u a l :** Cənab Prezident, ABŞ-in prezidenti Devid Vudvord dünən bir nömrəli informasiya agentliklərindən birinə – Assosiyeted Press Agentliyinə bildirib ki, Bakı-Ceyhan neft kəmərinin tikintisine çəkilecek xərclər 500 milyon dollar artacaqdır. Bu xəber Türkiyənin NTV kanalında səsləndi. Devid Vudvord Türkiyənin həmin televiziya kanalına təkzib xarakteri daşıyan məlumatlar verir, bildirir ki, mən belə söz deməmişəm. Siz buna neçə baxırsınız?

**C a v a b :** Mənim məlumatım yoxdur. Amma sağ ol ki, sən mənə məlumat verdin.

**S u a l :** Cənab Prezident, Tel-Əvviv rəsmi şəkildə çıxış edibdir ki, Azərbaycan, nədənsə, Yaxın Şərqdə baş verənlərə münasibətini bildirir.

**C a v a b :** Necə yəni, mən dünən İsrailin həm prezidentinə, həm də baş nazirinə başsağlığı göndərdim.

**S u a l :** Moldovanın prezidenti Voronin təşəbbüs irəli sürüb ki, GUÖAM-in sammitində Rusiya da müşahidəçi qismində iştirak etsin. Buna sizin münasibətiniz necədir?

**C a v a b :** Belə bir təşəbbüs var. Biz bu barədə fikir mübadiləsi aparacaqıq.

**S u a l :** Cənab Prezident, milli bayramlarımız ərefəsində əfv fərmanları imzalayırsınız. İyunun 15-də əfv fərmanlarının imzalanması gözlənilirmi?

**C a v a b :** Sənin həbsxanada olan adamın var? Varsa, de görüm kimdir? Mən ona fərdi nöqtəyi-nəzərdən baxım. Amma əfv fərmanını nə vaxt imzalayacağam, nə vaxt imzalamayacağam, bu mənim öz işimdir.

**S u a l :** Cənab Prezident, «ABA» teleşirkəti ilə Vergilər Nazirliyi arasındaki münaqişədən xəberiniz varmı?

**C a v a b :** EşitmİŞƏM. İndi Vergilər Nazirliyi hər yerde yoxlama aparır və hər yerde də apara biler. Vergi Məcəlləsi qəbul edilibdir. Vergilər Nazirliyi hər bir özəl təşkilatda və dövlət təşkilatında yoxlama apara biler ki, görsün, vergilər nə qədər yığılır, nə qədər verilir. Bu onun hüququdur.

Amma burada münaqişəyə əsas yoxdur. Əger onların günahı yoxdur sa, niye münaqişə aparırlar? Əgor günahları varsa, deməli, belə çıxır ki, kütüvə informasiya orqanları xüsusi statusa malikdir? Sizin hamınızda belə əhval-ruhiyyə vardır ki, siz nə etsəniz, gərek dövlət orqanları size toxunmasın. O deqiqə deyecəksiniz ki, bunun siyasi mənası var. Məsələn, bir nəfər, iki nəfər cinayət edir, hansısa partiyaya mənşəbdür, heç o partiyən özü qeydiyyata da alınmayıbdır. Ondan sonra dərhal hamınız deyirsiniz ki, bu, siyasi məhbəsdir. Bu da əle bir şeydir. Mən hesab etmirəm ki, burada bir problem var. Bu, Vergilər Nazirliyinin səlahiyyətlərinə aiddir, ona verilən səlahiyyətlər çərçivəsində də işleyir.

**S u a l :** Cənab Prezident, bir qədər əvvəl hemkarım əfv barədə sual verdi. Əfv olunacaqlar arasında on çox adı çəkilen Əlikram Hümbətov, Rehim Qaziyev və Əsgəndər Həmidovdur. Əfv fərmanını şəxsən Sizin imzalayacağınızı nəzərə alaraq, bu məsələyə, onların əfvinə münasibətiniz necədir?

**C a v a b :** Sən onların qohumusan?

**J u r n a l i s t :** Xeyr, Allah eləməsin. Ümumiyyətlə, jurnalist maraqları baxımından sual verirəm.

**H e y d ə r Ə l i y e v :** Neçə yaşın var?

**J u r n a l i s t :** 20-dən yuxarıdır.

**H e y d ə r Ə l i y e v :** Onlar cinayət edəndə sən uşaq arabasında gəzirdin.

**J u r n a l i s t :** Mən suali onları müdafiə məqsədi ilə vermədim.

**H e y d ə r Ə l i y e v :** Uşaq arabasında gəzirdin, he...

Tarixi yaxşı öyrənin. Bunu mən hamınıza məsləhət götürürəm. Tarixdən ibret dərsi götürün. Başa düşürsünüz mü? Bugünkü günlə yaşamanı. Siz burada olanlar hamınız gənclərsiniz. 1990-cı ili xatirinizi salın. 1991-ci ili, 1992-ci ili, 1993-cü ili... İndi bizim televiziya və qəzetlər 1993-cü ilin hadisələrini verirlər. Bunları unutmayın. Çünkü unutsanız, sabah sizin başınıza ondan da çox iş gələcəkdir.

O vaxtlar, Rəhim Qaziyevin vaxtında sən gəlib burada bele rahat sual verə bilerdin? Əsgəndər Həmidovun vaxtında sən prezidentə rahat sual verə bilerdin? Sənə əle təpik vurardılar ki, 15 dəfə aşardın.

**J u r n a l i s t :** Mən suali onları müdafiə məqsədi ilə vermedim.

**H e y d ə r Ə l i y e v :** Əger müdafiə məqsədi ilə verməsən, onda bu, hökumətin işidir, dövlətin işidir. Dövlət hansı işi nə vaxt görəcədir, bu onun öz işidir.

**S u a l :** Cənab Prezident, Azərbaycanın BMT-də, Cenevərədə nümayəndəsi var – Əsfendiyar Vahabzadə. O, belə bir bəyanatla çıxış etmişdi ki, Azərbaycanın xarici ölkələrdəki səfirlerinin əksəriyyətinin anası erməni, yəhudi, rusdur... Onlar heç vaxt Azərbaycanın milli maraqlarını qoruya bilməzlər.

**C a v a b :** Bu da demokratiyadır. Demokratiyadır, baxmayaraq ki, Xarici İşlər Nazirliyində işləyen adamlar siyasetlə məşğul olmalıdır. Yəni onlar xarici siyasetlə, dövlətin xarici siyasetinin həyata keçirilməsi ilə məşğul olmalıdır. Ancaq başqa fikirləri, dövlətin siyasetindən kənar, ya ona zidd olan fikirlər deməməlidirlər. Amma bilirəm ki, atası ondan çox narahatdır. Sağ olun.

## GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ TƏKBƏTƏK GÖRÜŞ

6 iyun 2001-ci il

**GUÖAM** təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdən sonra Azərbaycan jurnalistlərinin suallarına cavab verdi.

**S u a l :** Cənab Prezident, Gürcüstan prezidenti Eduard Şevardnadze ile görüşünüz zamanı hansı məsələlər müzakirə olundu?

**C a v a b :** Cənab Eduard Şevardnadze ilə biz hər dəfə çox danışqalar aparırıq. Çünkü bizim çox yaxın münasibətlərimiz var. Özü də bir regionda olduğumuzda görə çox işlər görülür. Çox danışqlar apardıq. Amma əsas bir məsələ idi. Mən Bakıda, sərgidə də bu fikri dedim. Çünkü indi bizim «Şahdəniz» qaz yatağından çıxarılaçq qazı ixrac etmək üçün isteyirik ki, keməri 2002-ci ildə hazır edək, Türkiyəyə qaz verək. Mənə dedilər ki, onların hökuməti bunu bir az gecikdiribdir və Parlamentde hələ baxmayıblar. Konsorsium narahatdır. Türkiyə baxıb, biz baxmışq. Çünkü əger bir az geciksə, qış vaxtı bu çətin olacaqdır. Əsas bu idi. Yəni burada müzakirə etməyə bir şey yox idi. O bilmirdi. Mən ona dedim. O da dedi ki, bu yaxında həll olunacaqdır. Başqa məsələlər barədə də fikir mübadiləsi etdik.

**S u a l :** Cənab Prezident, sammit ərefəsində mövqe razılaşdırılmasında oldumu?

**C a v a b :** Orada mövqe razılaşdırılmasına ehtiyac yoxdur. Çünkü o xartiya hazırlanıbdır. Hamımız razılığımızı vermişik. Ola bilər, orada bəzi məsələlər meydana çıxsın. O barədə də bir az söhbət etdik.

**S u a l :** Cənab Prezident, Sizin fikrinizcə, sammitin ən əsas hadisəsi hansı olacaqdır?

**C a v a b :** Gələrsiniz, görərsiniz.

**S u a l :** Cənab Prezident, dediyiniz bəzi məsələlər neler ola bilər?

**C a v a b :** İndi kimse deyir ki, bəlkə başqa ölkələr də celb olunsun. İndi belə təkliflər var. Ona görə məsələ müzakirə oluna bilər.

**S u a l :** Cənab Prezident, qonaq sıfətində konkret olaraq Bolqarıstan, Rumınıya və Rusiya nəzərdə tutulur?

**C a v a b :** Bəli, belə fikirlər var. Bir tərəfdən bunları deyirlər, o biri tərəfdən onları deyirler.

**S u a l :** Siz bununla razınız?

**C a v a b :** Mən orada öz fikrimi deyəcəyəm.

## SİMFEROPOL ŞƏHƏRİNDE YERLİ VƏ XARİCİ JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

6 iyun 2001-ci il

**GUÖAM** təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Yaltada keçirilən Zirvə görüşündə iştirak edən dövlətimizin başçısı Heydər Əliyev Ukraynanın Simferopol şəhərində onu qarşılamaya gəlmış şəxslərlə səmimi görüşdü, yerli və xarici jurnalistlərə qısa müsahibə verdi.

**S u a l :** Xahiş edirəm, deyəsiniz, GUÖAM-in xartiyasını planlaşdırıldığı kimi, həmkarlarınızın hamisi imzalayacaqmı və hesab edirsınız mı ki, bu təşkilat yaxın vaxtlarda genişlənəcəkdir?

**C a v a b :** Bilirsinizmi, Yalta xartiyası GUÖAM-in bütün üzvləri ilə razılışdırılmışdır. Düşünmürem ki, burada problemlər olacaqdır.

**S u a l :** Cənab Voronin təklif etmişdir ki, Rusiya müşahidəçi olmalıdır. Sizin buna münasibətiniz?

**C a v a b :** Her hansı təklifi müzakirə etmək olar.

**S u a l :** Sizin münasibətiniz?

**C a v a b :** Müzakirə edərik.

## GUÖAM TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARI İLƏ GÖRÜŞDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

7 iyun 2001-ci il

- Mən dünən yola düşərkən, nədən ötrü getdiyimi sizə demişdim. Ona görə də təkrar etməyə ehtiyac yoxdur. GUÖAM ölkələrinin sammiti Yaltada keçdi. Dünən ikitərəfli görüşlər oldu. Bu gün isə sammit, çox yaxşı keçdi. Hesab edirəm ki, GUÖAM yaranandan indiyə qədər keçən vaxt ərzində inkişaf edibdir və Yaltadakı bugünkü sammit GUÖAM-in beynəlxalq qurum kimi təşkilatlanması haqqında qərarlar qəbul etdi – Yalta xartiyası, sonra bəyanat. Biz belə qərar qəbul etdik ki, sənədlər Birleşmiş Millətlər Təşkilatına təqdim olunsun və GUÖAM beynəlxalq bir təşkilat kimi hər yerdə tanınsın.

Hesab edirəm ki, hamımız, yəni beş ölkənin prezidenti eyni fikirdəydi. Bu fikirlərimizi də orada ifadə etdik. Hesab edirəm ki, lazım olan bütün məsələlər xartiyada öz əksini tapıbdır. İndi kimin nə sözü var, buyursun.

**S u a l :** Cənab Prezident, Azərbaycan-Türkiyə qaz kəmərinin Gür-cüstdən keçməsi məsələsini prezident Eduard Şevardnadze ilə müzakirə etdinizmi?

**C a v a b :** Bəli, müzakirə etdim. O mənə dedi ki, heç bir problem yoxdur. Bilirsiniz ki, mən iki gün önce sərgidə də onların nümayəndəsinə demişdim. Dedi ki, heç bir problem yoxdur. Yaxın günlərdə onlar bütün sənədləri rəsmiləşdirəcək və Parlamentdən keçirəcəklər.

**S u a l :** Cənab Prezident, Rusyanın müşahidəçi kimi GUÖAM-da iştirak etmesi məsəlesi müzakirə olundumu?

**C a v a b :** Yox, bu məsələlərə baxılmadı. Çünkü əvvəllər bəzi prezidentlərdə müxtəlif fikirlər olmuşdur. Bu barədə yənə də fikir mübədiləsi aparıldı. Ancaq bu məsələlər müzakirə olunmadı. Ümumiyyətlə, bizim hamımızda belə əhval-ruhiyyə var ki, yəqin GUÖAM-a başqa yaxın ölkələr də daxil ola bilərlər.

**S u a l :** Cənab Prezident, Ruminiya ilə Bolqarıstanın bu təşkilata daxil olması müzakirə edildimi?

**C a v a b :** Deyirəm, müzakirə olunmadı. Amma fikir mübadiləsi aparıldı.

**S u a l :** Cənab Prezident, Türkiyənin bu təşkilata daxil olması düşünülmüş?

**C a v a b :** Ümumiyyətlə, qonşu ölkələrin hamısı haqqında fikir mübadiləsi aparıldı.

**S u a l :** Cənab Prezident, Ermənistən xarici işlər naziri Vardan Oskanyan bildirib ki, onlar danışqlarda Paris prinsiplərinə razıdırılar. Ümumiyyəti, Parisdə hər hansı bir prinsip olubmu ve bu, ölkəmizin maraqlarına nə qədər ziddir ki, guya Azərbaycan bu prinsiplərdən çəkinir?

**C a v a b :** Bilmirəm, onlar hansı prinsipləri deyirlər. İndi mən buna cavab verməyə hazır deyiləm.

**S u a l :** Cənab Prezident, son zamanlar Azərbaycanda çəçenlərin tövətdikləri qətllerin, silahlı basqınların sayı artır. Dünən Balakəndə iki polis nəfərini öldürüb. Azərbaycan bu sahədə Rusiya ilə əməkdaşlıq etməyə hazırlaşır mı?

**C a v a b :** Azərbaycan Rusiya ilə bu barədə ne əməkdaşlıq edə bilər? Rusiya özü neçə illərdir Çeçenistanda mühəribə aparrı. Ele hər gün Moskva televiziyasından eşidirsiz ki, orada çəçenlər Rusyanın ya polis nümayəndələrini, yaxud başqa hərbi nümayəndələrini öldürürler. Bəzən partlayış edirlər, bəzən odlu silahlardan istifadə edirlər. Her halda, biz belə fikirdeyik ki, gərək bütün bu hadisələrə son qoyulsun. Balakəndə baş vermiş hadise də meni çox narahat etdi. Ona görə mən hüquq-mühafizə orqanları ilə müzakirə etdim və onlara göstəriş verdim, lazımi tədbirlər düşünsünlər ki, biz vaxtında bunların qarşısını alaqlı.

**S u a l :** Cənab Prezident, Amerika Birleşmiş Ştatlarının müdafiə naziri Ankarada olub və Türkiyəyə Ermənistənla əməkdaşlıq etməyi, sərhədləri açmağı təklif edibdir. Bunun cavabında baş nazir Bülənd Ecevit iki şərt irəli sürüb ki, ermənilər Qarabağdan çıxmali və Naxçıvana dəhliz verməlidirlər. Türkiyənin bu mövqeyi Ermənistana hər-hansı təsir vasitəsi kimi qiymətləndirilə bilərmi?

**C a v a b :** Bilirsiniz, Türkiyə bizim dostumuzdur. Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Türkiyə dəfələrlə bəyan edibdir ki, Türkiyənin Ermənistənla münasibətləri yalnız Ermənistən-Azərbaycan münaqişəsi

aradan qaldırılandan sonra ola bilər. Koçaryanla birbaşa, həmsədrlerin vasitesilə danışqlarımızda da bu məsələ gündəlikdə durur. Yeni Türkiyə bele fikirdədir ki, əgər Ermənistən silahlı qüvvələri Azərbaycanın işgal olunmuş torpaqlarını azad etsələr, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa və bu münaqişəyə son qoysa, sülh əldə edilsə, Türkiyə bunu edə bilər. Amma əgər bunlar olmasa, Türkiyə, güman edirəm ki, heç bir şey etməyəcəkdir.

Mən bunu bilmirdim, siz mənə məlumat verirsiniz. Əger hörmətli Bülənd Ecevit belə cavab verib, tamamilə düz cavab veribdir. Xatirinizdədir, mən mart ayında Türkiyədə olarkən, danışqların hamısında bu məsələni çox keşkin qoymuşdım. Yəni burada bir fikir müxtəlifiyi yoxdur. Ancaq Türkiyədə bəzi tacirlər, filanlar şəxsi, kiçik mənfəətlərindən ötrü belə təkliflər irəli sürürlər. Bize məlumudur.

Vaxtılı hörmətli Süleyman Demirəl Qarsda olanda, orada yaşayan adamlar ondan xahiş etmişdilər ki, sərhədi açın, alış-veriş edək. Sonra Süleyman Demirəl bunu mənə dedi. Özü də dedi, bil ki, bunlar azərilərdir – bax, bunu da düşünün – məndən bunu xahiş edən azərilərdir. Amma Süleyman Demirəl onlara çox sərt cavab vermişdi. Demişdi ki, bir neçə qəpik-quruşdan ötrü belə böyük məsələlərə yol vermək olmaz. O, bir neçə dəfə bəyan etmişdi ki, Ermənistən-Türkiyə sərhədinin açarı Ermənistəndədir. Türkiye bu mövqeyini dəyişməyibdir. İnanıram ki, dəyişməyəcəkdir. Baş nazir hörmətli Bülənd Ecevitin də belə cavabı həmin mövqeyin dəyişmediyini göstərir.

**S u a l :** Cənab Prezident, dekabrın sonlarında İran və Ermənistən ümumi dəyəri 120 milyon dollar olan qaz kəmərinin çəkilişinə başlayacaqlar. İranla Ermənistən bu yeni əməkdaşlığını Siz necə qiymətləndirirsınız?

**C a v a b :** İran Ermənistənla təkcə bu gün əməkdaşlıq edir? İran Ermənistənla necə illərdir ki, əməkdaşlıq edir və Ermənistən da gizlətmir. Vaxtılı keçmiş prezident Levon Ter-Petrosyan demişdi ki, əgər İranla Ermənistən arasında iqtisadi əlaqələr iki gün kəsilsə, Ermənistən boğula bilər. Bu sözərək mənim xatirimdədir. Ona görə bu, yeni bir şey deyildir. Qaz kəməri haqqında da onlar çoxdan danışqlar aparıblar. Bunlar məni təəccübüldəndirmir.

**S u a l :** Cənab Prezident, dünən Türkiyənin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçiren Türkiyənin energetika və təbii ehtiyatlar naziri Bakı-Tbilisi-Ceyhan layihəsinə toxunaraq demişdir ki, bu heç da

siyasi layihə deyil və regiondakı xalqların firavonluğuna, müstəqilliyinə, təhlükəsizliyinə xidmət edir. Bir də ki, bu layihənin xərclərinin 500 milyon dollar artması nə dərəcədə doğrudur?

**C a v a b :** Bilirsiniz, təbiidir ki, hər bir belə layihə birinci növbədə, kommersiya xarakteri daşıyır. Ancaq dəfələrlə Türkiyədə də, Azərbaycanda da deyilib və Qərb ölkələrində də deyilibdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri – indi biz qaz kəməri də çəkəcəyik – eyni zamanda bizim bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasına kömək edəcəkdir. Türkiyənin naziri bunu nə cür deyibdir, mən ona cavabdeh deyiləm.

500 milyon dollar deyirsiniz, belə bir şey yoxdur. Yəni vaxtılı deyilmişdi ki, – artıq bu, layihədə eks olunubdur – Bakı-Tbilisi-Ceyhan neft kəmərinin qiyməti 2 miliard 400 milyon dollardır. Əvvəl Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bu rəqəmle razılaşmışdır. Kimse onlara rəqəm vermişdi ki, bu, 3 miliard dollar, ondan da artıqdır. Elə bu na görə də mübahisə bu məsələni bir az gecikdirdi. Ancaq o vaxt belə fikir də oldu ki, Türkiyə bu qiyməti deyerləndiribdir – 2 miliard 400 milyon dollar. Əgər iş zamanı bu qiymətdən artıq məsrəf olsa, onları Türkiyə öz üzərinə götürəcəkdir. Onlar vaxtılı belə bəyanat veriblər. Amma indi heç bir şey deyə bilmərem. Mən hesab edirəm ki, indiki durumda elə nəzərdə tutulmuş məbləğ bunu təmin edəcəkdir.

**S u a l :** Cənab Prezident, İnterfaks agentliyi Türkmenistan diplomatiyasına istinadən belə bir məlumat yayıbdır ki, Azərbaycan mübahisəli ya-taqlar barəsində güzəştə getməsə, Türkmenistan Azərbaycana qarşı sərt tədbirlər görücəkdir. Qeyd edilir ki, Azərbaycanın Türkmenistana 52 milyon dollar borcu var. Ümumiyyətlə, bu sərt tədbir nədən ibarət olar və belə bir borc varmı?

**C a v a b :** Birincisi, o sərt tədbir nədən ibarət olar, onu siz Türkmenistandan soruşun. Mən bunu deye bilmərem. Bizim onlara borcumuz var. Amma 52 milyon deyil. Təessüflər olsun ki, vaxtılı Azərbaycanda hərc-merclik dövründə bəzi vəzifəli şəxslər Türkmenistandan – deye bilmərem ki, hökumət vasitəsilə, orada da bizdəki kimi adamlar, yəni vəzifəsindən sui-istifadə edən adamlar var – guya Azərbaycana qaz alıblar. Bunun pulunun bir hissəsi qaytarılıb, bir hissəsi isə qaytarılmışdır. Bu məsələ əvvəller də qaldırılmışdı. Ancaq son zamanlar Türkmenistan bunu çox təkidlə qaldırıb. Bu barədə Türkmenistan prezidenti mənə mektub yazmışdı. Mən baş nazire tapşırımaşam. Bu məsələlərlə məşğul olur.

**S u a l :** Cənab Prezident, Bakıda baş verən qətl hadisələrinə qayıtmak isteyirəm. Sizcə, Azərbaycan ölüm hökmünün lağvində tələsməyib ki?

**C a v a b :** Yəni hesab edirsiniz ki, əger ölüm hökmü qalsayıdı, bu qötülər olmayıacaqdır? Biz ölüm hökmünü lağv edəndə höbsxanada ölüm hökmünə məhkum olmuş 130 nəfər insan var idi. Amma mən prezident olduğum zaman, qərarı qəbul edənə qədər – qərarı 1999-cu ildə qəbul etdik – bir nəfər haqqında da ölüm hökmü icra olunmamışdır. Ona görə də hesab edirəm ki, biz düz iş görmüşük. Guya ölüm hökmü qalsayıdı, qötülər olmayıacaqdı, yaxud da belə şeylər olmazdı – hesab edirəm, bunların əlaqəsi yoxdur.

**S u a l :** Cənab Prezident, Siz 1993-cü ildə prezident seçilməzdən əvvəl Azərbaycan təcrid vəziyyətində idiniz. İslam Konfransı Təşkilatını və digər bir neçə beynəlxalq təşkilatı çıxmış şərti ilə, Azərbaycan heç yerde təmsil olunmurdu, əməkdaşlıq etmirdi. İndi isə Sizin dövrünüzdə Azərbaycan bir neçə beynəlxalq və regional təşkilatla üzv qəbul olunubdur. Bu əlaqələr Azərbaycana konkret olaraq hansı faydaları verir?

**C a v a b :** Çox fayda verir. Dünyanın hər bir müstəqil dövlətinin nə qədər çox ölkələrlə yaxın əlaqələri olsa, o qədər də bundan faydalana-caqdır. Beynəlxalq təşkilatlarda təmsil olunmaq da özlüyündə hər bir ölkə üçün çox vacib məsələdir.

Sizin dediyinizə geldikdə, həqiqətən biz təcrid olmuşdur. Biz dünən axşam səhəbat edirdik. Bilirsiniz ki, vaxtılı Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Özbəkistanla Azərbaycan arasında bütün əlaqələr keşilmişdi. Azərbaycanın o vaxtkı rəhbərləri – Xalq Cəbhəsi hakimiyyəti hesab edirdi ki, Mərkəzi Asiyadakı bütün ölkələrdə demokratiya yoxdur, onlarla heç bir əlaqə saxlamaq lazım deyildir. Onları burada tənqid etməyə və bəzilərini də təhqir etməyə başlamışdır. Ona görə də onlar əlaqəni kesmişdilər.

Məsələn, vaxtılı Özbəkistanla bizim çox gözəl əlaqələrimiz olmuşdur. Təyyarə reysləri vardı, çünki orada çoxlu azərbaycanlı da yaşayır. İqtisadi əlaqələr də çox yaxşı idi. Mən prezident olandan sonra – dünən İslam Karimovla səhəbat edirdik, xatırlayırdıq – iki il lazım oldu, mən onları inandırıb ki, indi Azərbaycanda onlara qarşı əvvəlki ehval-rühiyyə yoxdur.

Əgər bir ölkə hansıa ölkəyə qarşı ədalətsiz olursa, yaxud da onun daxili işlərinə qarışmağa cəhd göstərirsa, əlbəttə, öz müstəqilliyinə,

suverenliyinə dünya miqyasında hörmət edən ölkə o birisinə adekvat cavab verir. O vaxtlar Özbəkistanın prezidenti əmr vermişdi ki, Daşkəndlə Azərbaycan arasındaki bütün reyslər bağlansın.

Özbəkistan prezidenti İslam Kərimovla biz keçmişdən çox yaxın əlaqədə idik, bir yerdə işləmişdik. Men Moskvada işləyində, o, Özbəkistanda baş nazırın müavini idi. Dəfələrlə mənim yanında olmuşdu. Yəni şəxsen mənə çox böyük hörməti olan insandır. Ancaq burada özlərini yegane «demokrat» adlandıran adamlar onu o qədər incitmışdilər ki, mənim kimi adam onun ehval-ruhiyyesini deyişdirə bilmirdi. Baxmayaraq ki, o məni çox isteyir və hər dəfə, o vaxt da, görüşündə mənə çox böyük hörmət göstərir. Ona görə əsas prinsip budur ki, heç bir ölkə başqa ölkənin daxili işlərinə qarışmamalıdır. Əgər sən öz ölkənin işlərini hell edə bilirsənse, hell et.

Azərbaycanda bir məsələ var: özüne umac ova bilmir, başqasına ərişte kəsir. Burada, Azərbaycanda hərc-mərclik, xaos idid. Bu dövləti, ölkəni idare edən adamlar, bəli, guya dünyanın «demokratları» idilər. Bunlar guya hər yerdə demokratiya yaratmaq isteyirdilər. Aqibəti də məlumdur. 1993-cü ildə elə bu günlərdə Azərbaycanın başına nələr gəlmişdi?

İndi Azərbaycan müxtəlif təşkilatlarda təmsil olunub, hətta bu yaxınlarda bizi Amerika dövlətləri təşkilatına müşahidəçi kimi qəbul ediblər. Bizim Amerika Birleşmiş Ştatları və Kanadadan başqa, oradakı digər ölkələrlə geniş diplomatik əlaqələrimiz yoxdur. Bizim buna sadəcə, maliyyə imkanlarımız yoxdur. Belkə də olmalıdır. Amma eyni zamanda Braziliya kimi bir ölkə GUÖAM təşkilatında iştirak etmək üçün öz fikrini bəyan edibdir. GUÖAM təşkilatını yaradanlar Azərbaycan, Gürcüstan, Moldova, Ukraynadır. Sonra isə Özbəkistan ona daxil olubdur. İndi bundan sonra da daxil olacaqlar. Ona görə də bu, hər bir ölkə üçün vacibdir. Men çox məmnunam ki, Azərbaycan indi dünyada bizim bölgələrə aid olan bütün beynəlxalq təşkilatlarda təmsil olunur.

**S u a l :** Cənab Prezident, Siz ayda bir-iki dəfə brifinq keçirsiniz və xalqımız hesabatları eşidir. Amma digər dövlət məmurları mətbuatdan qaçırlar. Onlar təhlükəsizlik xidmetinə tapşırıq veriblər ki, jurnalistləri buraxmasınlar. Siz gedəndən sonra bizi buraxırlar.

**C a v a b :** Bilirsən, men bunu deye bilmərəm. Hər halda, men onlardan soruşaram, niyə belə ediblər. Amma təxminən öz mülahizəməni deye bilərəm. O da ondan ibarətdir ki, sizin bəziləriniz deyilən

sözü əksinə ifadə edirsiniz, yaxud ona öz mülahizələrinizi əlavə edirsiniz. Ona görə də sizin sualınıza cavab verən məmər görür ki, özü belə deməyib, amma o gedib belə yazıbdır. İndi nə edəcəksən? Gedib jurnalıstlə, müxbirlə döyüşməyəcəksən ki? Bu da onu incidir, narazı salır.

Men heç bir şeydən çekinmirəm. Kim nə sual verir, versin. Hamisəna cavab verməyə hazırlam. Ancaq istəyirsinizsə, suallarınıza hamı cavab versin, bəzi xəstəliklərdən qurtarmaq lazımdır. Çünkü bilirsınız, mən bir-iki dəfə demişəm, indi Azərbaycan bu barədə, yeni demokratiya, söz azadlığı, mətbuat azadlığı müəyyən qədər xəstəlik dövrü keçirir. Çünkü insanlar var ki, demokratiya nədir, ağlına düşməyibdir. Başqa bir sənəti yoxdur, başqa bir işi yoxdur, sehərdən axşama kimi demokratiya-demokratiya qışqırı.

Məsələn, mətbuat azadlığı. Azərbaycanda olan mətbuat azadlığı heç bir yerdə yoxdur. Türkiye kimi böyük bir ölkəde – düzdür, orada mətbuat çox azaddır və bezen də Türkiyənin dövlət adamları şikayətlənlər ki, onlar da çox ədalətsiz hərəketlər edirlər – 10-15 qəzet var. Amma burada qəzətin hörmətini aşağı salmışınız. Hərə bir qəzət çıxarı. Qəzətde də yalan-yalan şeylər yazırlar.

O gün mənə deyirlər, adını çəkmək istəmirəm, cünki mən hansı qəzətin adını çəksəm, onun hörməti qalxacaqdır – filan qəzətde filan-filan şeylər yazılıbdır. Dedim, bu qəzət haradandır? Deyirlər, bəli, çıxır, özü də filankəsindir. Həmin adam bir tərəfdən deyir ki, acıdan ölüm, mənə kömək edin. O biri tərəfdən də qəzət çıxarı. Heç olmasa, qəzətde ədalətli şeylər yazsa...

Bilirsiniz, bizim həyatımızda nöqsanlar, çatışmazlıqlar, qanunsuzluqlar, rüşvetxorluq və başqa qüsurlar var. Əgər siz bunları olduğu kimi eks etdiyinizi və bütün qəzət, televiziya işini yalnız bunlara həsr edib başqa şeylərə toxunmayacaqsınızsa, onda biz bu xəstəlikdən tezliklə çıxarıq. Sən deyəsən, ANS televiziyasındansan.

**J u r n a l i s t :** Bəli.

**H e y d a r Ə l i y e v :** ANS başlayır ki, orada filankəsi öldürüdülər, burada filankəsin arvadına bu sözü dedilər, orada filankəsin usağına belə etdiyilər. Men hərdən bir, vaxtim olanda sizin verilişlərə baxıram. Bir dənə müsbət şey yoxdur. Yəni bu ölkədə bir müsbət şey yoxdurmu? Məsələn, men səndən soruşuram, o gün bizdə böyük beynəlxalq sərgi keçdi. Eledirmi?

**Jurnalıst:** Bəli.

**Heydər Əliyev:** Bilmirəm, siz orada var idiniz, yoxsa yox idiniz. Deyəsən, heç yox idiniz.

**Jurnalıst:** Yox, çəkirdik.

**Heydər Əliyev:** Bu böyük bir hadisədir ki, səkkiz ildir Azərbaycanda beynəlxalq neft və qaz sərgisi keçirilir və 25 ölkədən 340-dək şirkətin nümayəndəsi gəlibdir. Demək, bu, Azərbaycanın gördüyü işlərin nəticəsidir və Azərbaycana olan marağın nəticəsidir. Bilirsınız onlar o stendleri düzəltməyə nə qədər xərc çəkirler? Hərəsi çalışır ki, daha da gözəl etsin, daha da əyani etsin. Sübut etsin ki, onun gördüyü iş daha əhəmiyyətlidir ki, biz onunla iş quraq. Yaxud da onlar bunu bir-biri ilə iş qurmaq üçün edirlər. Soruşuram, ANS sərgiyə neçə dəqiqa həsr etdi?

**Jurnalıst:** «Xəberçi»də iki dəqiqə.

**Heydər Əliyev:** Qalanları nəyə həsr olundu?

**Jurnalıst:** Qalanları da günün digər xəberlərinə.

**Heydər Əliyev:** Hansı xəberlər? Filan müxalifət bunu dedi. Sizin «şəhər» adamlarınız var. Adlarını çekmək istəmirəm. Bir neçə partiya başçılarıdır. Filankəsdən getdik soruşduq, bunu dedi. Sonra getdik filankəsdən soruşduq, bunu dedi. Siz anlayın. Beş-altı nəfər adam, guya özlərini siyasetçi hesab edən, nə bilim, ya partiya rəhbəridir, ya başqa nədir, ya partiyanın ayağıdır, qoludur, qıçıdır, nəyidir – bunlar Azərbaycandakı ictimai fikri eks etdirirlərmi? Yox. Ona görə siz düşünün, fikirlesin. Məsələn, Moskva televiziyasına baxın. Moskvada demokratiya Azərbaycandan azdır? Moskvada qəzətlər var ki, – indi mən təyyarədə baxırdım – «Moskovski komsomolets» qəzeti, başqa qəzətlər. Axi onlar belə ədəbsiz verilişlər, yazılar vermirlər. Siz elə verilişlər verirsiniz ki, bu adamlar, ümumiyyətlə, sizinlə üz-üzə gəlmək istəmirlər. Çünkü siz «tikanlı» adamlarsınız. Mənə bir şey batura bilmirsiniz. Amma batırsanız da, mənim üçün fərqi yoxdur. Nə deyirsiniz, deyin.

**Sual:** Cənab Prezident, Türkiyənin daxili işlər naziri istefaya göndərildi. Belə də bu, Türkiyənin daxili işləridir. Amma strateji tərəfdəşliyi və digər yaxınlıqları nézəre alsaq, bu istəfa məsələsinə Sizin münasibətinizi bilmək olarmış?

**Cavab:** Birincisi, mən bunu səndən eşidirəm. Bilmirəm. İkinci si də, elə sən düz dedin. Bir ölkə başqa ölkənin daxili işlərinə qarışmamalıdır.

**Sual:** Cənab Prezident, Yaltada hərbi əməkdaşlıq məsələləri müzakirə olundum?

**Cavab:** Yox. Bilirsiniz, orada elan etmişik, bu təşkilat hansısa bir başqa təşkilata, başqa ölkəyə qarşı müştərək hansısa hərbi işlər görmək üçün yaranmayıbdır. Ona görə də əvvəlki görüşlərdə də, bu görüşlərdə də müzakirə olunmayıbdır.

## XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ

14 iyul 2001-ci il

**Prezident Sarayında Rusiya Federasiyasının və bir sıra başqa ölkələrin kütləvi informasiya vasitələrinin rəhbərlərini qəbul edən dövlətimizin başçısı Heydər Əliyev qonaqları səmimiyyətə qarşılıyaraq dedi:**

— Sizin hamınızı Azerbaycanda salamlayıram. Moskvadan cənib vaxtda bu qədər jurnalistin Azerbaycana gəldiyini xatırlamıram. Amma görünür, iş təkcə sayda deyil, həm də ondadır ki, siz çox nüfuzlu qəzetləri, nəşrləri və s. təmsil edirsiniz. Mən buna şadam və bu təşəbbüsü yüksək qiymətləndirirəm. Çünkü təəssüf ki, biz özümüz indi Azərbaycanın necə yaşıdığını, burada neler baş verdiyi, ölkəmizin hansı problemlərle, proseslərlə, hansı çətinliklərlə qarşılaşılığı barədə Moskva mətbuatı vasitəsilə ictimaiyyətə istədiyimiz kimi məlumat vere bilmirik. Bir halda ki, siz buraya gəlmisiniz, insanlarla ünsiyyətdə olacaqsınız, deməli, sizin şəxsi təəssüratınız olacaqdır. Deyirlər ki, indi mətbuat dördüncü hakimiyyətdir. Nə olar, qoy hakimiyyət çox olsun. Qoy mətbuat dördüncü hakimiyyət olsun. Biz bunu qəbul edirik. Buna görə də başlıcası odur ki, mətbuat özünün dördüncü hakimiyyət olmaq vəzifəsini bu və ya digər işə bələdliklə yerinə yetirsən. Bundan ötrü ən yaxşı üsul isə jurnalistin özünün tanış olması, özünün görməsi, özünün eşitməsidir.

Məsələn, biz, uzun illər ərzində həm keçmiş Sovetlər İttifaqında və həm də indi rehbər işdə olan insanlar həmişə onu əsas götürmüştər ki, əlbəttə, daha çox öz aparatlarımızın, nazirliklerimizin, baş idarələrimizin məlumatı əsasında işləyirik. Eyni zamanda, biz həmişə onu əsas götürmüştər ki, bununla yanaşı, şəxsi tanışlıq, hər şəyə olmasa da, hər halda mövcud olanların bir hissəsi ilə tanışlıq həmişə daha faydalıdır. Yeri gəlmışkən, keçmişdə bu mənim həyat təcrübəmdə bir qayda idi və ona indi də əməl edirəm. Bu mənə çox kömək etmişdir. Çünkü deyək ki, şəxsi görüşlər zamanı gördüklerimi, duydularımı, hiss etdiklərimi

müxtəlif səviyyəli əməkdaşların verdikləri informasiyadan heç vaxt ala bilmirdim. Ona görə də hesab edirəm ki, siz bu seferinizdə Azərbaycanı daha yaxşı taniyacaqsınız. Mən deyə bilmərəm ki, onu tamamile taniyacaqsınız, bundan ötrü daha çox vaxt, daha çox ünsiyyətdə olmaq və s. lazımdır, amma hər halda, Azərbaycanı daha yaxşı taniya bilecəksiniz. Bu, bizim üçün xüsusilə vacibdir. Çünkü təəssüflər olsun, hər yerde - dünyada da, o cümlədən Moskva mətbuatında da yalan məlumat vermədən, hansısa əsəssiz şayiələrə, qeyri-mötebər mənbələrə istinad etmədən ötüşmürələr. Amma qəzeləri, jurnalları oxuyan insan özü nəticə çıxarı. Çox zaman da inanır ki, yəqin düz yazılmışdır.

Ona görə də şadam ki, siz gölmisiniz. Mənə dedilər ki, siz dünən axşamdan beri burada nəsə görə bilmisiniz və hələ görəcəksiniz. Biz indi sizinle görüşürük, yəqin ki, sizin başqa görüşləriniz də olacaqdır. Mən dən xahiş ediblər ki, sizinlə sabah qeyri-rəsmi şəraitdə də görüşüm. Qeyri-rəsmi şəraitin ne olduğunu başa düşmürəm, çünki bizim bütün həyatımız belə şəraitdə keçir.

Bununla belə, sizin arzunuzu yerinə yetirmək üçün biz yəqin ki, nəsə düşünüb tapa bilərik. Mən sizi bir daha salamlayıram və sizi dinləməyə hazırlaram.

Nümayəndo heyətinin rəhbəri, Rusyanın İTAR-TASS informasiya agentliyinin baş direktoru Vitali İqnatenko səmimi qəbulə görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkür etdi.

**V i t a l i İ q n a t e n k o :** Sizinle görüşmək, Bakıda olmaq və ölkənin nailiyyətlərini öz gözümüzə görmək, onun problemlərini, ağırlarını hiss etmək bizim üçün böyük şərefdir. Biz indicə qaçqınlarla görüşmüşük. Bu sizin ölkənizde olduğumuz müddətdə bizim üçün ən həyecanlı an idi. Mən onu da demek istədim ki, bu gün iyulun 14-dür. Bizim yadımızdadır ki, düz 32 il əvvəl Siz respublikaya rəhbərlik etməyə başlamışdiniz. Müxtəlif vaxtlar olub, Siz heç də həmişə burada olmamışınız, lakin respublikanın təcəyinə və işlərinə Sizin təsiriniz daim güclü olubdur. Biz də Sizi təbrik edir və demək istəyirik ki, cəmi iki gün ərzində bir sıra görüşlər keçirmişik. Sizin qeyri-rəsmi adlandırdığınız görüşə gəldikdə isə biz, sadəcə, Sizinlə bir daha görüşmək isteyik.

Burada Rusyanın, Ukraynanın, Latviyanın ən açıq, ən nüfuzlu nəşrləri təmsil olunmuşdur. Hesab edirəm ki, bizim burada gördüklərimiz ölkələrimizin bir-birini yaxından başa düşməsinə və hiss etməsinə,

Sizi öz aramızda hiss etmeyimizə kömək edəcəkdir. Səfərimizin başlıca məqsədi də budur.

**H e y d a r Ə l i y e v :** Vitali Nikitiç, sağ olun. Bəli, bu gün mənim üçün doğrudan da əlamətdar gündür. Əlbətə, bu gün bəşəriyyət tarixində çox əlamətdar bir gün – Bastilyanın alınması günü, Fransanın milli bayramıdır. Bu, təkcə Fransanın heyatında tarixi fakt deyildir. Bu, sonrakı dövrlərdə bütün dünyada insan cəmiyyətinin inkişafı proseslərinə çox böyük təsir göstərmişdir. Mənə xoşbəxtlik nəsib olub ki, 32 il bundan əvvəl, 1969-cu il iyulun 14-də respublikanın rəhbəri seçilməyim məhz həmin günə təsadüf etmişdir. Ona görə də keçmişdə mən burada işləyərkən həmin gün məni təbrik edəndə soruşurdum ki, nə münasibətlə – Bastilya günü münasibətləməni təbrik edirsiniz? Mənə deyirdilər ki, biz Bastilya gününün ne vaxt olduğunu xatırlamırıq. Biz sizi öz gününüz münasibətlə təbrik edirik. Mən ise Bastilya gününü həmişə xatırlayıram. Xüsusən də bu gün Fransa səfirliyindəki qəbulda iştirak etmək, onları milli bayramları münasibətlə təbrik etmək fikrindəyəm. Təbrikinizə görə sağ olun.

Həqiqətən də 32 il az müddət deyildir. Bu dövr ərzində mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu siyasiqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılın. Çünkü mən 14 il burada işləmişəm. Respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimifovqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir. Sürgün dövrü də olmuşdur – mən məcbur olub Moskvadan Bakıya gələndə, mənə burada yaşamağa imkan vermədilər. Mən vətənimə – doğulduğum, hazırda blokada vəziyyətində olan Naxçıvana getdim. Orada üç il yaşadıdım. Ondan sonra artıq 8 ildir Bakıda yaşayır və vaxtile tikdiyim həmin bu binada işləyirəm.

İnsanların taleyi müxtəlidir. Kimse öz taleyindən razı olur, kimse narazıdır. Bütün bu çətinliklərə baxmayaraq, mən öz taleyimdən çox razıyam. Çünkü qısa ömr, qısa tale o qədər də maraqlı deyildir. Amma insan cürbəcür hadisərlərə qarşılaşanda, hər cür sınaqlardan çıxanda, yəqin ki, həm də daha çox təcrübə toplayır, daha da metinləşir və bu mənədə mən öz taleyimdən çox razıyam. Sabah nə olacağını bilmirəm, amma onu bilirem ki, bundan sonra daha yaxşı olacaqdır. Ona görə ki,

bu ilin axırında biz Azərbaycanın müstəqilliyinin 10-cu ildönümünü qeyd edəcəyik. Bəzi çətinliklərə baxmayaraq, biz bu onillik yubileyə, hər halda, müsbət nəticələrlə gedirik. Gələcəkdə isə, hesab edirəm, ölkəmizi daha varlı, daha yaxşı, daha gözəl etmək, Azərbaycanın bütün vətəndaşları üçün daha yaxşı həyat şəraiti yaratmaq imkanımız var. Hər halda, belə perspektiv realdır və bu, təkcə texəyyül deyil, həm də elinizdə olan bütün hesablamalara əsaslanan proqnozdur.

Sizi Azərbaycan barəsində ne maraqlandırır, mən sizə nə kömək edə bilerəm? Siz çoxlu informasiya alırsınız, məndən nəyi öyrənmək isteyirsiniz?

**V i k t o r L o ş a k** (*«Moskovskiye novosti»* qəzetinin baş redaktoru): Cənab Prezident, çoxumuz Bakıya ilk dəfə gəlmmişik. Bizim qəzetlər Rusiya ile Azərbaycan arasındaki münasibətlər haqqında yazır. Bu münasibətlərin perspektivlərini bilmək istərdik.

**H e y d a r Ə l i y e v :** Rusiya-Azerbaycan münasibətlərinin bizim üçün öncül əhəmiyyəti var. Yəqin ki, siz burada olduğunuz qısa müddətde Azərbaycan əhalisinin böyük əksəriyyətində Rusiya ilə bağlı əhval-ruhiyyəyə əmin oldunuz. Xalqımız 200 il Rusyanın tərkibində yaşımışdır. XIX əsrin əvvəlindən çar Rusiyası imperiyasının tərkibində, 1920-ci ildən isə Sovetlər İttifaqının tərkibində. İndi son on ildir ki, biz müstəqillik şəraitində yaşayırıq. Ona görə də mən həmişə deyirəm ki, bu və ya digər zaman kəsiyini kim necə xarakterizə edir etsin, həmişə obyektiv olmaq lazımdır. Həm müsbəti, həm də mənşini görmək lazımdır. Məsələn, 1813-cü il, sonra 1828-ci il Rusiya-İran müharibələri, əlbətə, Azərbaycanı parçalamışdır. Həmin vaxt Azərbaycanda vahid dövlət olmasa da, ayri-ayrı dövlətlər vardı. Keçmiş zamanlarda Azərbaycanda bütün Azərbaycanı birləşdirən dövlətlər olmuşdur. Düzünü deyək, Azərbaycan müstəmləkəyə çevrildi. Əlbətə, bu müstəmləkə dövrü mürekkeb idi, amma xalqımıza böyük fayda vermişdir. Əsrlər boyu müsəlman dininə etiqad edən Azərbaycan xalqı ümumbəşəri mədəniyyətə, ümumbəşəri dəyərlərə, Avropa dəyərlərinə qovuşdu – bütün bunlar Rusiya vasitəsilə, xüsusən XIX əsrin ikinci yarısında və təbii ki, XX əsrə baş vermişdir.

Əlbətə, sovet dövrünü bu gün çoxları pisleyir, onu mənfi cəhətdən işıqlandırırlar. Təbii ki, mən həmin dövrün faciələrini, məhrumiyyətlərini, çətinliklərini görürem, ancaq eyni zamanda, həmişə demişəm və bu gün sizə də deyirəm ki, o dövrün öz üstünlükleri, müsbət nəticələri

olubdur. Məsələn, əger bizim xalqımızı götürsək, həmin dövrde kütləvi maariflənmə baş vermiş, insanların hamısı savadlanmışdır. Bu tekce bizde olmayıb, məgər Rusiyada savadlılar çox idi? Rusiya kəndliyi savadsız idi. Həmin dövrde Azərbaycanda çox böyük məktəb şəbəkəsi, geniş ali təhsil şəbəkəsi yaradılmışdır. Azərbaycanda ilk universitet 1919-cu ildə – qisa müddət, cəmi 23 ay Müstəqil Azərbaycan dövləti mövcud olarkən yaradılmışdır. Sonra isə, demək olar ki, hər 2-3 ildən bir yeni ali təhsil müəssisələri açılırdı. Əslinə qalsa, azərbaycanlılar üçün ali təhsil almaq adı hala çevrilmişdi. Yaxud elmin inkişafını götürün. Əlbəttə, Azərbaycan xalqının tarixində görkəmli şəxsiyyətlər olduqca çoxdur və onlar ümumən dünya sivilizasiyasına, o cümlədən dünya elminə böyük töhfələr vermişlər. İster riyaziyyat sahəsində, ister astronomiya sahəsində, isterse de başqa sahələrdə onların adları məshhurdur, mən hələ qədim zamanlardan başlayaraq Azərbaycan ədəbiyyatının dəyərli nümunələrini demirəm. Amma bu bütün xalqı əhatə etmirdi. Xalqın bütünlükle maariflənməsi, elmin geniş inkişafı, Azərbaycanda ali təhsilin adı hala çeyrilməsi, mədəniyyətin ümumavropa səciyyəsi alması – bütün bunlar həmin dövrə olmuşdur.

Məsələn, Azərbaycanda Avropa tipli teatr hələ 130 il evvel yaranmışdır. Onu kim yaratmışdır? Azərbaycanın qabaqcıl insanları. Bunun da başında görkəmli insanlardan biri olan Mirzə Fətəli Axundov dururdu. Məhz o, rus ədəbiyyatının təsiri altında belə dünyəvi teatr üçün ilk əsəri yaratmışdır. Onun «Puşkinin ölümüne» poeması məşhurdur. Yəqin ki, indiki yeni nəsil bunu bilmir. Mənim xatırımdedir, biz Azərbaycanda rus ədəbiyyatı günləri keçirəndə və sonra Moskvada bizim böyük şairimiz Səməd Vurğunun yubileyini keçirəndə o vaxtı Rusiya ədəbiyyatının en görkəmli nümayəndələri iştirak edirdilər. Mən bu poemadan ayrı-ayrı parçaları əzber deyəndə, hamı təəccübəndi və xoş hissəl keçirdi. Belə faktlar barəsində lap çox danışmaq olar. Hesab edirəm ki, rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin dərin köklərini və Azərbaycanın milli təhsil sisteminin, elminin və mədəniyyətinin yaranmasına rus mədəniyyətinin, rus elminin, təhsilinin necə böyük təsir göstərdiyini vurgulamaq üçün dediklərim kifayətdir. Ona görə de bütün bunları kənara atmaq olmaz. Nəinki olmaz, həm de bu, yolverilməzdir. Təbii ki, bütün bunlar qorunub saxlanır, nesilden-nəsilə keçir.

Bütün bunlar Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin zəminidir.

O ki qaldı müxtəlif dövrlərdəki münasibətlərə, həmin münasibətlər artıq bu və ya digər dövlətin siyasetindən, kimin hansı siyaset aparmasıdan asılıdır. Biz deyə bilmerik ki, dövlət müstəqilliyi eldə edildikdən sonra Rusiya ilə Azərbaycan arasında dövlətlərərəsə münasibətlər istenilən səviyyədə olmuşdur. Bunda bir tərefi təqsirləndirmek olmaz. O tərefin də, bu tərefin də təqsiri olmuşdur. Amma əlbəttə, Azərbaycanı müəyyən dərəcədə Rusiyadan kənarlaşdırın ən böyük kədərli hadisə 1990-ci ilin 20 yanvarı idi. Siz yəqin ki, Şəhidlər Xiyabanında olmusunuz. Siz bilirsınız, Sovetlər İttifaqının tarixində elə bir hal olmamışdı ki, dövlət öz xalqına qarşı tecavüz etsin. Tarixi siz də bilirsınız, mən də bilirem. Tarixin xeyli hissəsi mənim gözlerim qarşısında keçmişdir. 1956-ci ildə Macaristana sovet qoşunlarının yeridilməsini xatırlayıram, sonra araşdırıldılar, etiraf etdilər ki, bu səhv idi, amma insanlar helak oldu. 1968-ci ili, Çexoslovakiyaya qoşun yeridilməsini xatırlayıram, 1978-1979-cu illəri, Əfqanistana qoşun yeridilməsini xatırlayıram. Bunda Sovet dövlətinin maraqları var idi və o zaman, əlbəttə ki, bu maraqlar siyasetlə şərtlənmişdi, lakin tarix bütün bunları pislədi.

Amma Sovetlər İttifaqının mövcud olduğu dövrə bir müttefiq respublikaya, bir xalqa qarşı dövlətin iri qoşun kontingenti göndərilsin – belə şey olmamışdır. Bu, belkə de Sovetlər İttifaqının tarixində, ilk növbədə, Kommunist Partiyasının tarixində ən faciəli epizoddur. Əlbəttə, mən demək istəmirəm ki, məsələn, 20-ci və 30-cu illərin kütləvi repressiyaları faciə deyildir. Yox, bu məlumudur. Repressiyalar hər yerde – Rusiyada da, Ukraynada da, Azərbaycanda da, Orta Asiyada da olmuşdur. Bu, dövlətin Sovet hakimiyyətini möhkəmləndirmək üçün yəna də öz xalqına qarşı siyaseti idi. Bu, NKVD-nin əli ilə edilirdi. Amma belə bir dövlətin, fəvqəldövlətin qoşunlarının bir gecədə Bakıya göndərilməsi və dinc insanları məhv etmesi – bu, Sovetlər İttifaqının tarixində yegane haldır, bu, qara lekədir. Əger bu gün Rusiyada, Moskvada kimsə bunu unutmaq və ya həmin cinayeti töretmış insanlarla bəraət qazandırmaq, onları bağışlamaq istəyirsə, mən indiyədək də hesab edirəm ki, onlar düzgün hərəkət etmirlər. Heç bir cinayət cəzasız qalmamalıdır. Cəza necə olmalıdır – bu, başqa məsələdir.

Əlbəttə, bu fakt Azərbaycan-Rusya münasibətləri üçün çox ağır yük oldu. Özü də bu, Ermənistən ilə Azərbaycan arasında əslində müharibə getdiyi bir vaxtda baş vermişdi. Azərbaycan ərazisinin bir hissəsinə göz dikən Ermənistən 1988-ci ildə özünün bu qanunsuz iddialarını

nı açıq-aşkar silah gücüne reallaşdırmağa başladı ki, bu da qanlı münaqişəye və nehayət, müharibəyə getirib çıxardı.

İkinci belə fakt odur ki, o zamankı sovet rəhbərliyi münaqişənin qarşısını almadi, halbuki bunu edə bilərdi, çünki o vaxt Sovetlər İttifaqı çox güclü idi.

Bu mən Moskvada, Kremlde bütün vezifelərdən istefə verdikdən, demək olar, bir ay-ay yarım sonra baş verdi. Mən Sovetlər İttifaqının o vaxtkı vəziyyətini hamidən yaxşı bilirdim. Üstəlik, bilirdim ki, ayrı-ayrı qüvvələr həmin münaqişənin genişlənməsinə müəyyən dərəcədə imkan yaradırlar. Əlbəttə ki, bunun özü də insanları nəinki Sovet dövlətindən, təbii ki, Rusiyadan da uzaqlaşdırırırdı, axı insanların şüurunda Sovetlər İttifaqı ile Rusiya eyni şey idi.

Şübhəsiz ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda tekce ciddi nöqsanlara, sehv'ləre deyil, ciddi cinayətlərə də yol verildi. Kommunist rejimi zamanı həm Azərbaycanın özünün rəhbərliyi, həm də sovet rəhbərliyi tərefindən, sonra isə kommunist rejimini əvez edən rəhbərlik – Xalq Cəbhəsi tərefindən. Onlar çox cinayətlər töretdi. Belkə de Azərbaycan tərefinin bu hərəkətləri də Rusiya ilə Azərbaycan arasında münasibətləri mürakkəbələşdirən amil olmuşdur. Hətta MDB yaradılınca da Azərbaycan onun tərkibinə daxil olmayı. Mən 1993-cü ilin iyununda buraya gəldim, bir neçə gündən sonra respublikaya rəhbərlik etməyə başladım, xalqı, cəmiyyəti MDB-yə daxil olmağın zəruriliyinə inandırmaq üçün bir neçə ay işləmək lazım gəldi. Hərçənd, müxalifətəkələrin bir çoxu məni bu gün də təqsirləndirir ki, düzgün hərəket etməmişəm. Deyirlər ki, bu, Azərbaycanın milli mənafələrinə ziddir. Ancaq bu, təkcə mənim qərarım deyildi, həm də Parlementin qərarı idi. Ona görə də əgər bizim həmin zaman kesiyiindəki münasibətlərimizi götürsək, onda belə bir mərhələ də vardır.

Sonrakı dövrde isə biz Rusiya rəhbərliyinə təkidlə müraciət edirdik ki, Azərbaycan ilə Ermənistən arasında münaqişənin həllinə kömək göstərsin. Rusiya buna müsbət təsir göstərmek üçün hər hansı bir ölkədən daha çox imkanlara malik idi – yeri gelmişkən, bu gün də malikdir – ancaq bu kömək olmadı. Təbii ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərde manfi halları müəyyən dərəcədə gücləndirirdi. Amma bizim hakimiyət, mən özümün rəhbərlik etdiyim dövleti nəzərdə tuturam, çox illerdir ki, Rusiya ilə bütün sahələrdə – həm siyasi, həm iqtisadi, həm sosial, həm də humanitar sahədə, bütün

başqa sahələrdə münasibətləri inkişaf etdirmək, dərinləşdirmək və yaxşılaşdırmaq mövqeyində möhkəm durur.

1997-ci ilde mən Moskvaya rəsmi səfər etdim, biz prezident Yeltsin ilə müqavilə imzaladıq. Ancaq biz bundan sonra da Azərbaycana rəğbat baxımından böyük dəyişiklik hiss etmadık. Rusiyada rəhbərlik dəyişmişdir. Vladimir Vladimiroviç Putin prezident seçilmişdir. O, rəhbərlikdə çox dəyişikliklər edibdir. Mən bunu çox böyük tarixi hadisə hesab edirəm ki, o, XXI əsrin əvvəlinde ilk rəsmi səfərini yanvarın 9-da Azərbaycana etmişdir. Deməliyəm ki, buna qədər Rusyanın nə prezidenti, nə də hökumət başçısı Azərbaycanda səfərdə olmamışdı, halbuki biz onları dəfələrlə dəvət etmişdik.

Mən hesab edirəm ki, indi münasibətlərimizi dərinləşdirmək və inkişaf etdirmek üçün çox yaxşı şərait var. Prezident Putinin Azərbaycana səfəri çox uğurla keçdi. Açığımı deyim ki, xalq onun səfərini böyük ruh yüksəkliyi ilə qarşılıdı. Bu çox mühümdür. Çünkü xalqın ürəyində incikliklər olsa da, başqa hissələr daha güclü idi. Sadəcə olaraq, həmin hissələrin özünü bürüzə vermesinə imkan yaratmaq lazım idi. Mən hesab edirəm ki, hazırda ölkələrimiz arasında yaxşı, xeyirxah münasibətlər mövcuddur. Münasibətlərimizi daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yaxşı perspektivlər vardır.

Əlbəttə, burada bir amil var – bu, Ermənistən ilə Azərbaycan arasında hele də davam etməkdə olan münaqişədir. Bu münaqişənin tarixi, onun səbəbləri və gedisi haqqında nə dərəcədə məlumatınız olduğunu bilmirəm. Buna baxmayaraq, sizə bu barədə qısaca danışmaq istəyirəm.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir vaxtlar, XIX əsrde erməniləri İrandan Qarabağa köçürüblər və onlar orada yaşamışlar. Əslində, ermənilər təkcə orada deyil, Bakıda da, başqa şəhərlərdə də yaşamışlar. Bütün bunlar ərizm dövründə, Sovet hakimiyəti dövründə olmuşdur. Burada qeyri-adi bir şey yoxdur. Eynilə azərbaycanlılar da indiki Ermənistanda yaşayırdılar. İndiki Ermənistanda yaşayan azərbaycanlıların sayı vaxtilə ermənilərdən çox olmuşdur. İrevan xanlığı var idi. O, Yerevan ətrafindakı böyük bir ərazini ehətə edirdi və Azərbaycan xanlığı idi. Azərbaycanın, İranın böyük bir hissəsinə sahib olan Qacarlar tayfasından Qacar adlı bir xan olmuşdur. Qacarların neçə-neçə nəсли İran şahı olmuşdur. Mən tarix barədə danışıb, sizin vaxtnızı çox almaq istemirəm. Kim maraqlanırsa, ilk mənbəyə müraciət edə bi-

lər. Bununla belə, sovet hakimiyyəti qurulduğundan sonra Ermənistanda azərbaycanlılar yaşayırdı, herçənd tədricən oradan sixışdırılıb çıxarıldılar. Azərbaycanda ermənilər yaşayırdı, lakin onları buradan sixışdırıldılar. 1923-cü ildə, Sovetlər İttifaqı müttəfiq respublikaların sərhedlərini öz bildiyi kimi dəyişdirməyə başladıqda, ermənilər qərara gəldilər ki, Dağlıq Qarabağda muxtar vilayət yaratmaq lazımdır. Onlar bunu əsas götürürdülər ki, Azərbaycanın həmin hissəsində ermənilər çoxluq təşkil edirlər. Azərbaycanın tərkibində vilayət yaşayırdı, hem də çox yaxşı yaşayırdı. Heç bir problem yox idi. Mən Azərbaycana 14 il rəhbərlik etdiyim zaman dəfələrlə Dağlıq Qarabağda olmuşam. Yerevandan olan milletçi qüvvələr Dağlıq Qarabağda bu vilayəti Ermənistana birləşdirməyin zəruriliyi əhval-ruhiyyesini qızışdırılsalar da, siyə açığını deym ki, Azərbaycan rəhbəri kimi mən Azərbaycanın başqa bölgələrinə nisbətən Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına həmisi böyük diqqət yetirirdim. Heç bir problem yox idi. Problemləri yaradılar. Kim yaratdı? Ermənistandan olan ayrı-ayrı adamlar.

Mən burada sovet ədəbiyyatı günlərinin keçirildiyi 1975-ci ili xatırlayıram. Adları tarixdə yaşayın bir çox böyük yazıçılar tədbirdə iştirak etməyə gəlmışdilər. İndi onların bir çoxu həyatdan getmişdir. Çox məraqlı görüşlər keçirildi. Marietta Şaginyan da gelmişdi. Siz onu tanıyırsınız, xatırlayırsınız. O, 100 yaşındək yaşamışdır. Əvvəllər mən onunla tanış deyildim. Əlbətə, əsərlərini oxumuşdum. O, buraya gelmişdi. Bütün tədbirlərde iştirak edirdi. M.Şaginyan həle ikinci Dünya müharibəsindən əvvəl Bakıda olmuşdu. Deyirdi ki, 1948-ci ildən sonra Bakıda olmamışdır. O xahiş etdi ki, burada qonaq qalmaq istəyir. Mən də razılıq verdim. Təxminən 20 gün mənim qonağım oldu.

Onda mən dedim ki, bilişiniz nə var, sizdən xahiş edirəm, ermənilərin yaşıdları bölgələre gedin. Mən xahiş etdim və o, Dağlıq Qarabağa getdi. Əlbətə, Bakıda erməni çox idi, onlarla ünsiyyətdə olmuşdu. Gəncəyə, Azərbaycanın başqa bölgələrinə getdi və qayıdır gəldi. Mənim rəhmətlik hayat yoldaşım da incəsənətə, ədəbiyyatla çox məraqlanırdı. Ele oldu ki, lap əvvəldən onunla Marietta Sergeyevna aranırdı. Bazar günü biz onu evimizə dəvət etdik, bütün günü bir yerde keçirdik. Onun burada olduğu axır günlər idi. O öz kitabını mənə bağışladı və dedi: «Bilişinizmi, mən bütün ermənilərlə görüşdüm və onlara dedim ki, siz burada başqa yerlərdə olduğuna nisbətən daha yaxşı yaşayırsınız». Onun dediklərini indi də x-

urlayıram: «Ermənilər Azərbaycanda yağ-bal içinde yaşayırlar». Onu da dedi ki, bir həftə Yerevanda qalıb, oradan gəlibdir. Bir da dedi ki, ədəbiyyat, elm xadimləri ardi-arası kəsilmədən onun görüşüne gəldilər. Əllərində də 100 nəfərə yaxın görkəmli şəxsin imzaladığı siyahı. Onlar Sovetlər İttifaqının rəhbərliyindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edirlər. O, onları dinləyib demişdi ki, siz lazımsız işlə meşğul olursunuz. Əvvəla, mən bu siyahıya heç vaxt imza atmayacağam, ikincisi, mən sizə bu işlə meşğul olmayı məsləhət görmürəm. Marietta Şaginyan isə şəxsiyyət idi.

Bu faktla mən demek istəyirəm ki, zaman-zaman bu məsələni qaldırırdılar. Lakin Sovetlər İttifaqının rəhbərliyi həmişə onu yatarırdı. Amma 1988-ci ildə həmin məsələ yenidən ortaya çıxanda Sovetlər İttifaqının rəhbərliyi bunu yoluna qoymaq üçün nəinki tədbir görmədi, əksinə, bu işə hətta rəvac verdi. Ona görə də o zaman Sovetlər İttifaqının, Sovet İttifaqı dağlılıqdan sonra isə Rusiyanın bu münaqişədə Ermənistən və Azərbaycan barəsində mövqeyi eyni deyildi. Həmisi hiss edirdi ki, burada ikili standart var. Həmin münaqişədə Ermənistana da-ha çox havadarlıq edilir, Azərbaycana isə başqa münasibət bəslənirdi. Bu da müəyyən bir ab-hava yaradırdı. Mən size 1990-ci il hadisələri barədə danışdım. Biz bu məsələni Parlamentdə müzakirə etdik. Bəziləri çıxış edib deyirdilər ki, Rusiya əsgəri Bakıya soxulmuşdu. Mən isə deyirdim ki, Rusiya əsgəri yox, sovet əsgəri, sovet qoşunları, cünki onlar Rusiyanın deyil, Sovetlər İttifaqının qoşunları idi. Adamların şürrunda bu eynileşir və vəziyyəti mürekkebəldirirdi.

Xoşbəxtlikdən Vladimir Vladimiroviç Putin münaqişəni nizama salmaq üçün feal işə başladı. ATƏT-in Minsk qrupu 1992-ci ildən fealiyyət göstərir. Ona Avropanın 12 dövləti, habelə Amerika Birləşmiş Ştatları daxildir. İlk vaxtlar, təxminen 1997-ci ilədək bu işlə tekçə Rusiya meşğul olurdu. Lakin təessüflər olsun ki, Rusiya nümayəndəsi normal mövqə tutmurdu və buna görə də məsələni həll etmək mümkün olmurdı. 1997-ci ilin əvvəlindən üç dövlət – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa həmsədr oldular. 1998-ci ildə onlar tekliflər verdilər və biz həmin tekliflərlə razılışdıq. Təkliflər hansılar idi? Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək özünüdürə statusu verilsin. Ermənistən isə bununla razılışmir. Ermənistən Dağlıq Qarabağa müstəqillik statusu verilməsini və ya Dağlıq Qarabağı Ermənistəna birləşdirməyi tələb edir. Biz bununla razılaşa bilmərik. Biz Minsk qrupunun, həmin

üçlüyün iki teklifini qəbul etdi, Ermənistan isə redd etdi. Yeri gölmüşkən, 1997-ci ilin axırında prezident Ter-Petrosyan her halda belə bir qənaətə geldi ki, vəziyyətdən bundan yaxşı çıxış yolu yoxdur. O, açıq bildirdi ki, həmin təklifləri, yeni Dağlıq Qarabağ etrafında işgal olunmuş 7 rayondan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, sonra isə Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparılmasını, yeni Dağlıq Qarabağa yüksək status verilməsini dəstekleyir. O öz fikrini açıq bildirdi, Moskvada «Nezavisimaya qazeta»da və öz vətənində, Ermənistanda geniş məqalə dərc etdirdi. Lakin ona mane oldular. 1998-ci ilin fevralında o, istefə verdi.

Biz və Ermənistan 1994-cü ildə atəşin dayandırılması haqqında qərar qəbul etdik. Yeddi ildir ki, müharibə yoxdur, döyüş əməliyyatları aparılmır, temas xəttində hansısa əsgərin o tərəfə və ya əksinə, atəş açığı, hansısa əsgərin həlak olduğu nəzərə alınmazsa, atışma yoxdur. Yəni hərbi əməliyyatlar aparılmır, lakin vəziyyət necədir? Özünü «respublika» elan etmiş Dağlıq Qarabağ başdan-başa işgal altındadır və yeri gelmişkən, təəssüflər olsun ki, bəzi yerlərdə həmin «respublikanı» tanımaq isteyirlər. Hətta cənab Selezniov da bele bir boyanat vermişdir ki, Dağlıq Qarabağ Ermənistanalı birlikde Rusiya-Belarus ittifaqına daxil ola biler. Doğrudur, bizim Parlamentin sədri Selezniovaya məktub yazdı. Selezniov cavab verdi ki, belə bir söz deməmişdir. Lakin bu, mətbuatda dərc edilmişdi.

Özünü «respublika» elan etmiş Dağlıq Qarabağ əslində Ermənistanın bir hissəsinə çevrilmişdir. Dağlıq Qarabağın hüdudlarından kenarda Azərbaycanın yeddi rayonu işgal olunmuşdur. Beləliklə, Azərbaycan ərazisinin 20 faizi Ermənistanalı silahlı qüvvələrinin işgalı altındadır. İşgal edilmiş həmin torpaqlardan bir milyondan çox azərbaycanlı qovulmuşdur. Səkkiz ildir, ən azı yeddi ildir ki, onlar çox ağır şəraitde yaşayırlar.

Bu gün sizin gördükleriniz çadır şəhərciklərinde görəcəyinizle müqayisədə cənnətdir. Mən sizdən xahiş edəcəyəm ki, bir müddətdən sonra daha bir səfərə gələsiniz. Mən sizin üçün hər cür şərait yaradacağam, sizi bütün nəqliyyat növləri ilə təmin edəcəyəm. Birçə xahişim olacaq ki, siz həmin çadır şəhərciklərinə gedəsiniz və öz yaşayış yerlərindən qovulmuş adamların hansı şəraitdə yaşadıqlarını öz gözlərinizlə görəsiniz.

Biz bütün bunlara ona görə dözürük ki, münaqişənin dinc yolla nişama salınmasına nail olaq. Həmin insanlar ecdadlarının və özlərinin

bir çox yüzilliklər ərzində topladıqları bütün sərvətlərdən məhrum olmuşlar. Bu insanlar ağır şəraitdə yaşayırlar, onlar işləmirlər. Biz onları müəyyən dərəcədə təmin etmeli oluruq. Lakin büdcəmizdən ayırdığımız vəsait onların yaşayışı üçün, təbiidir ki, kifayət etmir.

Siz təsəvvür edirsizmi, dünyada buna bənzər vəziyyət yoxdur. Lakin əfsuslar olsun ki, dünya ictimaiyyəti buna normal hal kimi yanaşır. Bu məsələ harada müzakirə olunursa, Ermənistana və Azərbaycana eyni gözəl baxılır. BMT Tehlükəsizlik Şurasının Ermənistanalı silahlı qüvvələrinin işgal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb eden dörd qətnaməsi vardır. Ermənistan həmin qətnamələri yeri-nə yetirmir. ATƏT-in 1994-cü ildə Budapeşt sammitində, 1996-ci ildə Lissabon sammitində qəbul edilmiş sənədləri var. Ermənistan onlara məhəl qoymur. Bu səbəbdən də biz belə bir vəziyyətdəyik.

İki gün əvvəl mən Minsk qrupunun həmsədrələrini qəbul etdim. Ən müsbət hal budur ki, üç həmsədrin liderləri – prezident Buş, prezident Putin, prezident Şirak arasında, zənnimcə, səmimi münasibətlər yaranmışdır. Burada olmuş həmsədrələr dedilər ki, prezident Putin və prezident Buş Sloveniyada görüşəndə həmin məsələni müzakirə etmişlər və münaqişəni birlikdə aradan qaldırmağı birinci dərəcəli məsələ sayırlar. Prezident Şirak Rusiyada, Sankt-Peterburqdə olarken prezident Putinlə səhəb etmiş və bu zaman həmin məsələ də müzakirə olunmuşdur.

Mən özüm dəfələrlə prezident Putinlə görüşmüşəm, bir neçə dəfə prezident Şirakla görüşmüşəm. Corc Buş ABŞ prezidenti seçilən kimi mən onunla da Vaşinqtonda görüşdüm və bu barədə xahiş etdim. Mən təkrar edirəm, bizi sevindirir ki, bu üç böyük ölkə, üç böyük dövlət və onların buraya gələn nümayəndələri bəyan ediblər ki, həmin məsəlenin həllini tapmaq üçün həmsədrələr arasında, yəni bu ölkələr arasında indiyədək heç vaxt bu cür hemrəylik olmayışdır.

1999-cu ildən başlayaraq, Ermənistan prezidenti ilə Azərbaycan Prezidenti arasında birbaşa görüşlər keçirilir. Həmin görüşlərdə bir vaxt biz irəliliyiş əldə etmişdik, o mənada ki, qarşılıqlı güzəştlərin olması barədə razılığa gəlmidişik – yəni həm Azərbaycan tərəfindən güzəştlər, həm də Ermənistan tərəfindən güzəştlər. Həmin kompromislərin konturları müəyyən dərəcədə məlum idi. Lakin 1999-cu ilin axırında Ermənistan bundan imtina etdi. İndi isə yenidən təkid edir ki, bilsinizmi, Dağlıq Qarabağ müstəqil olmalıdır, Dağlıq Qarabağ Ermənistana birləşməlidir.

Axı beynəlxalq hüquq var, beynəlxalq hüquq normaları var, hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığı barədə ATƏT-in prinsipləri, Helsinki aktı var. Həmin prinsiplər sarsılmazdır və beynəlxalq təşkilatlar bu mövqelərdə möhkəm dayanmışlar. Hər bir ölkənin Birleşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış dövlət sərhədləri pozulmazdır. Bu prinsipləri pozanlar cəzalandırılmalıdır. Lakin Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, ərazimizin 20 faizi işgal altındadır. Bizim sərhədlərimiz pozulmuşdur. Biz sərhədlərimizin xeyli hissəsini itirmişik. Lakin BMT də, ATƏT də bizi razılığa gəlməyə çağırır.

Ermənistan torpaqlarımızı işgal etmələri ilə əlaqədar yaranmış müyyən üstünlükden istifadə edərək, öz dediyində tekid edir. Biz isə bununa razılaşa bilmərik.

Mən ad çökmək istəmirəm, bezi ölkələrin liderləri ilə səhbət edərək demisəm: yaxşı, siz öz ərazi bütövlüyünüzün pozulması ilə razılaşa bilərsinizmi? Xeyr. Siz razılaşarsınız? Xeyr. Bəs siz razılaşmadığınız halda, nə üçün hesab edirsiz ki, başqaları razılaşmalıdırlar?

Bir vaxtlar bizi bunda təqsirləndirməyə çalışırdılar ki, guya biz Çeçenistana kömək edirik. Moskva qəzetlərində de bu barədə yazılır, televiziyyada da hər cür verilişlər gedirdi. Mən siza demək istəyirəm ki, bütün bunlar ağ yalandır, böhtandır. Mən Rusiya Sərhəd Qoşunlarının rəisi buraya çağırmalı oldum və ona bu barədə dedim. Dedilər ki, guya sərhəd mühafizə olunur, lakin onlar hansısa çıçırlardan keçirlər. Mən onlara dedim: bu çıçırları tapın. Tapa bilmədilər. İş bundadır ki, bizim Rusiya ilə sərhədimiz Dağıstandan keçir. Çeçenistan ilə sərhədlərimiz yoxdur. Yəni Azərbaycandan Çeçenistana getmək üçün Dağıstandan keçmək lazımdır. Rusyanın bizimlə sərhədi Dağıstanın bizimlə sərhədidir. Orada Rusiya Sərhəd Qoşunlarının güclü qüvvələri dayanmışdır. Tutaq ki, biz tərefdən kimsə sərhədi keçir, bəs onlar nə üçün buraxırlar?

Biz, yəni Çeçenistanda baş verənləri heç vaxt müdafiə etməmişik. Çünkü biz özümüz on ildir ki, separatizmdən eziyyət çekirik. Biz separatizmin əleyhinəyik, biz terrorizmin əleyhinəyik. Çünkü biz bundan eziyyət çekirik. Rusiya Çeçenistanda terrora əl atan, Çeçenistani Rusyadan ayırmak istəyən qüvvələrə qarşı antiterror tədbirləri həyata keçirir. Biz həmin qüvvələri müdafiə etmirik. Biz hesab edirik ki, Rusiya düzgün hərəkət edir.

Əgər beledirsə, bəs onda nə üçün Azərbaycandakı erməni separatizmi pişlənmir? Nə üçün terrorizm pişlənmir?

Təəssüf ki, biz – Azərbaycan – Ermənistanla müqayisədə informasiya sarıdan geri qalırıq. Əvvəla, Moskvanın informasiya orqanlarında, mətbuatda işləyən çox adamlar Ermənistanın mənafelərini müdafiə edirlər və ya sadəcə olaraq, onlarla əlaqədədirlər. Bizim belə imkanırmız yoxdur. Ona görə də, mənə elə gelir ki, indi Moskvada, Rusiada, cəmiyyətdə düzgün təsəvvür olmalıdır. Ne olmuşdur? Münaqişə nə üçün yaranmışdır? Bunda bizim günahımız yoxdur. Biz Ermənistanın ərazisine hücum etməmişik. Biz Ermənistan ərazisinin bircə metrini də işgal etməmişik. Ermənistan bize hücum edib, Ermənistan bizim ərazimizi işgal etmişdir. Ermənistan işgal olunmuş ərazilərdən bir milyon azərbaycanlı qovmuşdur.

Mən bu barədə danışarkən, bir tərefdən, sizə real vəziyyət haqqında, bu məsələnin tarixi barədə məlumat vermək istəyirəm. Çünkü bu məsələnin tarixini təhrif etməye çalışırlar. Əfsuslar olsun ki, bəzən bu, mətbuat orqanlarının sehifələrinə də yol tapır. Digər tərefdən, mən sizin diqqətinizi celb etmək istəyirəm ki, edaletin tərafında olasınız.

Biz heç bir şey istemirik, biz haqq-ədalət istəyirik. Biz dünya birliliyindən haqq-ədalət umuruq. Biz ATƏT-in Minsk qrupunun həmsədrlerindən və ümumiyyətlə, ATƏT-dən ədalət istəyirik.

Bu yaxınlarda Portuqaliyanın xarici işler naziri burada olmuşdur. Portuqaliya gelən ilden ATƏT-də sədrlik edəcəkdir. Mən bu barədə ona danışdım. Dedim ki, yaxşı, Siz 2002-ci ildə ATƏT-in sədri olacaqsınız. Mən ATƏT-in indiyədək neçə-neçə sədrini görmüşəm. Vaxtaşırı bir ölkə ATƏT-in sədri olur. İtalya da, İsveçrə də olub, indi isə Ruminiyadır, bundan əvvəl isə Polşa sədr olmuşdur. Onlar sədrlik edir, el-lərini ağdan qaraya vurmur, xalq isə burada eziyyət çəkir.

Avropa Şurasında ve ATƏT-də insan hüquqlarının müdafiəsinə böyük diqqət yetirilir. Mən bununla razıyam. Lakin mən onlara dedim ki, burada yüz minlərə insanın hüquqları tapdanmışdır, siz isə buna göz yumursunuz. Azərbaycanda her hansı bir şəxs töretdiyi cinayet üstündə həbs edildikdə, o, məsələni elə qələmə verir ki, hansısa siyasi və ya qeyri-hökumət təşkilatına mənsubdur, siz də bizi qarşı iddialar irəli sürüb soruşursunuz ki, insan hüquqları nə üçün pozulur. Gelin, insan hüquqlarına hər yerde riayət edək. Yoxsa, siz bir halda bir nəferin hüquqlarını ciddi-cəhdələ müdafiə edir, başqa bir halda isə bir çox insanların – bir nəferin, iki nəferin, yüz nəferin yox, yüz minlərle insanın hüquqlarının pozulmasına biganəsiniz.

Bax, bizim vəziyyətimiz belədir. Mən bugünkü həyatımızdan danışmaq istəmirəm, ona görə ki, siz özünüz görürsünüz. Azərbaycanda bütün müsbət hallarla yanaşı, başlıcası budur ki, biz respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirə bilmişik, müstəqilliyimizin onuncu ildönümünü, bax, belə qarşılıyıraq.

Azərbaycan Ermenistanla münaqışdə daha nə üçün zərər çəkmişdir? Bunda Azərbaycan xadimlərinin də təqsiri vardır. Çünkü həmin münaqışə davam etdiyi vaxtlarda xalqı birləşdirmək və doğma torpaqları birlikdə müdafiə etmək əvəzinə, burada, Azərbaycanda müxtəlif silahlı dəstələr yaradılır və onlar hakimiyyət uğrunda mübarizə aparırlılar. İş o yərə çatmışdı ki, qısa müddət burada rəhbərlik edən, Azərbaycanın prezidenti olan Mütəllibov – hazırda kimlərinin qanadı altında Moskvada yaşayır – özü üçün «qardaşlıq» deyilen silahlı dəstə yaratmışdı.

Yaxud Xalq Cəbhəsi. 1992-ci ildə o, hakimiyyətə gəldi. Madam ki, hakimiyyətə gəlmisən, deməli, senin ordun var, polisin var, hər cür hüquq-mühafizə orqanları var. Həm də Xalq Cəbhəsinin silahlı dəstələri var idi. Onlar həmin dəstələrdən hakimiyyətə gəlməmişdən əvvəl də istifade edirdilər, hakimiyyətə geləndə de.

O vaxtlar mən Naxçıvanda yaşayır, Naxçıvan Respublikasına rəhbərlik edirdim. Bir dəfə şənbə günü Xalq Cəbhəsinin silahlı dəstəsi Daxili İşlər Nazirliyinə soxuldu, televiziyanı ələ keçirdi və məni devirməyə cəhd göstərdi. O zaman mən Azərbaycan prezidenti Əbülfəz Elçibeyə və başqa rəhbərlərə bir neçə dəfə zəng vurdum. Mən ona dedim ki, axı Siz prezidentsiniz, burada qayda yaradın. Sizin sərəncamınızda ordu var, polis var. Üstəlik Xalq Cəbhəsinin silahlı dəstələrini nə üçün saxlayırsınız? Burada belə silahlı dəstələr çox idi. Silah gücünə hakimiyyətə gəlmək cəhdleri geniş yayılmışdı.

1993-cü ildən biz qayda yaratmağa başladıq, 1994-cü ildə isə burada silahlı çevriliş etmək, Əliyev hakimiyyətini devirmək üçün cəhd göstərildi. Mən nə etdim? O zaman mən orduda hələ kifayət qədər qüvvəyə malik deyildim və s. Mən axşam saat 10-da televiziya vasitəsilə xalqa müraciət etdim. Həmin gecə iki saat ərzində yarım milyona yaxın adam meydana toplaşdı, səhəredək bizi qorudular və müdafiə etdilər. Sonra isə səhər onların hamısı – yarım milyondan çox adam Azadlıq meydanına toplaşdı və məni öldürmək və çevriliş etmək istəyən terrorçuları bütün gün ərzində lənətlədilər. O zaman mən onların qarşısında çıxış etdim. Lakin bu hələ kifayət deyildi.

Altı aydan sonra, 1995-ci ilin martında Xüsusi Təyinatlı Milis Destəsi – belə bir dəstə, görünür, hər yerde var, bizdə Daxili İşlər Nazirliyinin tərkibində belə bir dəstə yaradılmışdı – vaxtılıq tamamilə başlı-başına buraxılmış həmin dəstə öz funksiyalarını yerine yetirmək əvəzinə, reketliklə, adam öldürməklə məşğul olur və bu yolla varlanırdılar. Biz onları öz yerlərində oturdanda, bəzi siyasi partiyaları öz etraflarına topladılar və silahlı çevriliş cəhd göstərdilər. Yeri gəlmışkən, onların sərəncamında kifayət qədər silah və canlı qüvvə var idi. Onlar adam öldürməkdə böyük təcrübə qazanmışdılardı və s. Biz bunun da qarşısını alıq.

Sonra mənim teyyarəmi raketlə vurmağa cəhd göstərildi. O vaxt bizi Allah qorudu. Onlar istədiklərinə nail ola bilmədilər. Burada körpü-nü partlatmaq cəhdı oldu. Körpünün altında 200 kilogram trolit aşkar etdik. Biz prezident Leonid Kuçma ilə oradan keçməli idik. Yəqin ki, Kuçmadan daha çox Əliyevi öldürmək isteyirdilər.

Lakin biz bütün bunların qarşısını alıq. Biz ictimai-siyasi sabitliyə nail oldıq, mühərbiyi dayandırıq və bu, islahatları həyata keçirməyə imkan verdi. Biz bazar iqtisadiyyatı yolu ilə, siyasi plüralizm yolu ilə, şəxsiyyət azadlığı, söz azadlığı, mətbuat azadlığı yolu ilə inamlı irəliyirik və təbiidir ki, müxtəlif islahatları – həm iqtisadi, həm də sosial və siyasi islahatları həyata keçiririk. Biz hüquq-mühafizə, məhkəmə orqanlarında, prokurorluq orqanlarında böyük islahat həyata keçirmişik və s.

1994-cü ildən başlayaraq iqtisadiyyatın inkişafında təbii ehtiyatlarımızdan, neft sərvətimizdən istifadə edirik. Biz Qərbin neft şirkətləri ilə bir çox müqavilələr bağlamışq. Yeri gəlmışkən, Rusiyadan təkcə «LUKoil» maraq göstərmmişdir. «LUKoil» burada bir çox müqavilələrdə iştirak edir. Biz başqa şirkətləri də dəvət etdik, lakin onlar gəlmədi. Görünür, investisiya qoymaq üçün vəsaitləri yoxdur.

Biz bu müqavilələrdən mənfəət əldə edirik. İki neft kəməri çəkmüşik – Bakı-Novorossiysk və Bakı-Supsa kəməri. Supsa Gürcüstanın Qara dənizdəki limanıdır. İndi biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin çəkilişinə başlayırıq. Bu kəmərlə ildə təqrirən 60 milyon ton neft ötürülecekdir. Neftdən əlavə, bizdə zəngin qaz yataqları vardır. Təkcə «Şahdəniz» yatağında bir trilyon kubmetrdən çox qaz ehtiyatı var. Biz Türkiyə ilə saziş bağlamışq. Dünən Gürcüstan nümayəndəti burada oldular. Yəqin ki, yaxın vaxtlarda Gürcüstan ərazisi ilə Türkiyəyə qaz ixracı haqqında saziş imzalayacaqıq.

İş tekce bununla bitmir. Bizim qeyri-neft sektoruna da çoxlu investisiya, xarici investisiya gelir. Mənə dedilər ki, bəzi yerləri siza göstərmişlər. Şəhər tikilir, biz yox, insanlar tikirlər. Çoxlu mağaza, restoran var. Doğrusu, burada bəzilərinin Qərb həyat tərzini ötməyə çalışması mənim xoşuma gelmir. Siz yaxşı başa düşürsünüz ki, mən nəyi nezərdə tutoram. Moskvada da bunun şahidi olmaq mümkündür. Bəzən burada buraxılan jurnallara baxanda mat qalırsan, ilahi, bu nədir? Digər tərəfdən isə metbuat azadlığdır, insan azadlığdır.

Burada özəl sektor çoxlu mənzil tikir, çoxmərtəbeli evlər, fərdi evlər tikirlər. Kənd yerlərində biz torpağı kəndlilərə paylamışıq. Yeri gəlmışkən, biz hələ 1995-ci ildən torpaq İslahati keçirmiş, kolxozları, bütün sovxozlari leğv etmiş, bütün mal-qaranı, bütün torpağı kəndlilərə paylamışıq. İndi bütün kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artmışdır.

Mən burada birinci katib işləyənde hər şey mövsümi xarakter daşıyırı - toxumu nə vaxt səpmək, sahələri nə vaxt suvarmaq, məhsulu nə vaxt yiğmaq, planı necə yerinə yetirmək, öhdəliklərə necə eməl etmək, necə raport vermək, bir toyuqdan neçə yumurta almaq, her inəkdən nə qədər süd sağımaq, her 100 baş heyyandan neçə buzov, neçə quzu almaq və s. Əti biz Rusiyadan, Ukraynadan alırdıq. Əvəzində onlara pambıq verirdik, üzüm, tərəvəz verirdik. Bizə et göndərilməsini ildən-ile azaldırdılar. Mənim işlədiyim son illərdə eti talonla verirdik. Moskvada da talon sistemi tətbiq edilirdi. İndi belə şeylər yoxdur. Ət boldur, çörək də boldur. Yadimdadır, 1993-1994-cü illərdə taxıl və un töchizatı ilə dövlət məşğül olan vaxtlarda çörək almaq üçün camaat uzun növbəyə dururdu. İndi müxtəlif keyfiyyətli, dadlı çörək boldur. Bu işləri kim görür, mən bilmirəm. Çünkü hər şey özəlləşdirilmişdir.

Bir sözlə, biz hesab edirik ki, həyata keçirdiyimiz iqtisadi İslahatlar, bazar iqtisadiyyatı yolu, bizim getdiyimiz və gedəcəyimiz bu yol düzgün yoldur. Görürsünüz mü, sizin bir sualınıza cavab nə qədər vaxt apardı. Siz yəqin belə etrafı cavab gözləmirdiniz.

Mən daha nəleri demek istərdim? Bunlar arzudur. İstərdim ki, metbuat orqanları maksimum obyektiv olmağa çalışınlar. Hazırda biz Moskvanın müxtəlif qəzetlərində Azərbaycanla bağlı bu və ya digər məsələlərin işıqlandırılmasında qeyri-obyektivliyi hiss edirik - öten illərdə, sovet dövründə bir çox materialları, Vitali Nikitiç həmin dövrü xatırlayır - zənnimcə, başqlarına nisbətən daha yaxşı dərc etməyə başlamışdilar - vaxtile mən özüm barəsində bunu görmüşəm. Mən bù-

tün vəzifələrdən gedəndən, demek olar, altı ay sonra mənim barəmdə başdan ayağa böhtanla dolu məqalelər dərc edilməyə başlandı. Adama toxunan odur ki, - burada «Literaturnaya qazeta»nın nümayəndələri varmı, yoxdur? - o vaxt baş redaktor mənim dostum Çakovski idi, onun müavinləri Udaltssov və başqları idi.

Qəzet tam bir sehifəlik böhtançı məqalə dərc etmişdi. Həmin qəzet həmişə mənim sevimli qəzetim olmuşdu. Sovet dövründə müxalifətçilər yeganə qəzet idi. Həmin qəzetdə dərc olunan müsahibələrim bütün Sovet İttifaqında böyük heyranlıqla qarşılındı, çünki mən sovet cəmiyyətinin hayatı barəsində həmişə təqnidə ruhda çıxış edirdim. Onlar isə belə bir böhtançı məqalə dərc etdilər. Çakovskiye zəng vurdum, sonra həmin Udaltsova zəng vurdum. Ona dedim ki, qısaca izahat verməmə imkan yaradın. İmkən vermedilər.

1990-ci ilin yanварında Azərbaycana qarşı təcavüz olanda mən xəsta idim, xəstəxanada yatırdım. Ancaq döze bilmədim. Ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə geldim. Oraya 5-6 min adam toplaşmışdı, onların qarşısında çıxış etdim. Xarici müxbirlər də var idi. Mən suallara cavab verdim. Əlbəttə, mən təcavüzü kəskin surətdə pişledim. Onda hələ Sovetlər İttifaqı, Siyasi Büro mövcud idi, mən həmin təcavüzü kəskin şəkildə pişladım. Başqa cür hərəkət edə bilməzdim. Düz bir həftə sonra «Pravda» qəzetində «Aliyevşina ili plaç po sladkim vremenam» sərlövhəli böyük məqalə dərc edildi. Frolova zəng vurdum, biz onunla bir yerdə İsləmişdik. Dedim ki, mənə cavab vermək imkanı yaradın. Mən demirəm ki, mənim üçün bütöv bir sehifə ayırin, heç olmasa, qəzetdə kiçik yer verin. Dedi ki, edə bilmərəm.

Mən öz həyatımdan çoxlu belə faktlar göstərə bilərəm. Doğrudur, o zaman mən həyacan keçirirdim. Haqsızlığa görə həyacan keçirirdim, çünki mən öz həyatımı o ölkəyə, o partiyaya, o dövlətə həsr etmişdim. Nə qədər işlər görmüşdüm... Axi mən on doqquz yaşından dövlət xidmətinde olmuşdum. 26 il DTK-da İsləmişdim. Sonra burada rehbər olmuşdum, daha sonra Moskvada İsləmişdim. Amma bu nə hakimiyyət idi, bu nə dövlət, bu nə partiya idi?! Ele buna görə də Kommunist Partiyasından çıxməq haqqında erizə yazdım və səbəblərini də göstərdim. Ona görə yox ki, şəxsən məni incitmİŞdilər.

Əvvəla, mən Bakıya qoşun yeridilməsini, ikincisi, Qarabağ məsələsində ədalətsizliyi, üçüncüsü də, Bakıda ilboyu komendant saatı tətbiq edilməsini pişləmişdim. Mən Kommunist Partiyasından çıxdım. Bu,

sensasiya idi. Bu nə olan işdir? O, neçə illər Siyasi Büronun üzvü olmuş və indi də Kommunist Partiyasından çıxmışdır. Yeni haqsızlığa özüm məruz qalmışdım. Mən çox həyecan keçirirdim. Xalq barəsində, respublika barəsində haqsızlıqla yol verilməsi isə başqa məsələdir. Axi biz burada Rusyanın hayatı haqqında və ya prezidenti, hökumət başçısı haqqında pis bir şey yazmamışq, hətta bizim müxalifət qəzetləri də pis şəylər yazmamışlar. Moskvada isə başqa müstəqil dövlət barəsində belə hərəkətlərə yol verməyi özlərinə rəva bilirlər.

Mən başa düşürəm, hər bir müəllif isteyir ki, onun məqaləsini oxusunlar. Hər bir qəzet isteyir ki, onu oxusunlar. Məqalənin, qəzətin oxunması üçünse hökmən nə isə bir şey dərc etmək lazımdır. Siz bilirsinizmi, bizdə nə qədər müxalifət qəzeti var? Yəqin ki, sizdə bu qədər deyildir. Ümumiyyətlə, sizdə hər hansı bir partianın qəzeti varmı? Sizdə düzgün mövqelərdə dayanan qəzetlər – «Nezavisimaya qazeta», «Obşaya qazeta» və bir sıra başqa qəzetlər vardır. Yəni onlar hər hansıa partiyaya, qrupa mensub deyildir. Buradə isə hər partianın öz qəzeti var. Kimin pulu var, gedib qəzətini qeydiyyatdan keçirir, qəzət yaradır və hər cür hədyan yazımağa başlayır.

Əlbəttə, ilk növbədə Əliyev barəsində. Bəzən vaxtim olmur. Bu və ya başqa qəzeti açıram, birinci səhifədə Əliyev, üçüncü səhifədə Əliyev, onuncu səhifədə Əliyev, on ikinci səhifədə Əliyev. Mən bu qəzetləri oxumuram. Şübhəsiz, elə hesab etmirəm ki, gördüyüüm bütün işlər qüsursuzdur. Mən heç vaxt belə hesab etməmişəm və belə hesab etmirəm ki, işimizdə nöqsanlar, qüsurlar yoxdur, biz nə ediriksə, düz edirik. Elə buna görə də sovet vaxtı mən adamları həmişə tənqidə sövq edirdim. Xatirimdədir, Xruşov bir dəfə demişdi ki, hər kollektivdə, heç olmazsa, bir nəfər deməqəq olmalıdır. Həmin deməqəq doğru danişsa da, doğru danişmasa da, həmin müəssisə rəhbərinin qarşısında göz dağı olacaqdır. Əger o, nə isə bir əngəl çıxarsa, həmin deməqəq yenə də çıxış edəcəkdir. Həmin rəhbər belə düşünürdü. Mən isə, məsələn, burada Azərbaycana rəhbərlik etdiyim vaxtlarda həmişə istəmişəm ki, mətbuatımız, adamlarımız nöqsanlarınıza aşkar çıxarsınlar. Gördüyüüm işlər yaxşıdır, ancaq nöqsanlar da olmuşdur. Mən burada 1969-cu ildə rüşvətxorluğunu qarşı birinci olaraq mübarizəyə başladım. Neçə-neçə adamları ifşa etdim, biz neçə-neçə raykom katibini işdən qovduq, neçə-neçə adamlar həbsxanalara salındı. Sonra isə tutduğum vəzifələrdən getdikdə məni ittiham etməyə başladılar ki, Əliyev qəddardır, Əliyev

filankosı haqsız olaraq vəzifədən götürmüştür. Lakin həyat göstərdi ki, mən, əsasən, bütün işləri düzgün görmüşəm. Hərçənd səhvlerim də, nöqsanlarım da olmuşdur.

Buna görə də indi söz azadlığı olduğu bir vaxtda informasiya orqanları açıq yazmalıdır, qorxub çəkinməməlidir. Heç kəs onlara toxunmamalıdır. Lakin yazıldarda böhtana, yalana, şayielərə yol vermək lazımdır. Mən bunları tekco size demirəm. Bizim mətbuatda da belə faktlar vardır. Mən onlara həmişə deyirəm. Sizə isə bu barədə qəzetlərinizin oxucusu kimi, zaman-zaman Moskva televiziyanın kanallarına baxan bir insan kimi öz arzularımı bildirirəm.

**Vitali İgnatenko Moskva Kreml haqqında nəşri Prezident Heydər Əliyevə təqdim edərək dedi:**

— İcazə verin, «Moskva Kreml» kitabını Size təqdim edim. Siz burada uzun illər işlədiyiniz yerləri görəcəksiniz. Biz isteyirik ki, Siz bizim Kreml həmişə xatırlayاسınız.

**H e y d a r Ə l i y e v :** Sağ olun. Bilirsinizmi, Kreml mənim yaddaşımda həyatımın en yaxşı sehifəsi kimi qalmışdır. Hərçənd haqsızlıqlar barədə də danışdım. Mən oranı tömiz vicedanla tərk etmişəm. Mənim üçün çox xoşdur ki, neçə-neçə illər ötəndən sonra adamlar mənim gördüyüüm xeyirxah işləri xatırlayırlar. Yeri gəlmışkən, o zaman mənim üzərimə ağır vəzifələr düşürdü. Mən əvvəller dörd nəfər sədr müaviniinin baxdığı sahələrə kuratorluq edirdim. Gecə-gündüz işləyirdim, qüvvəmi əsirgəmirdim. Mən bərpa edilmiş Kreml gördüm. O, çox dəyişmişdir. Kreml bərpa edildikdən sonra mən oraya gələndə – o vaxtlar da işləyirdilər – yeri gəlmışkən, Kreml mühafizə edənlərin bəziləri məni yaxşı xatırlayırlar, həmişə deyərdilər ki, Kremlə Əliyevin kabinetinin pəncərələrində işıq hamidən sonra söñür, onlar mənə hörmətlə yanaşırlılar – işlədiyim kabинeti mənə göstərdilər. Dedilər ki, bu, tarixi kabinetdir. Kremlə 2 nömrəli kabinet sayılırdı. Orada Stalin, Molotov işləmişdir. Yaxşı, rahat kabinet idi. Yenidən qurulduğdan sonra o, kabinet yox, hansıa kompleksin hissəsi olmuşdur. Hər halda, mən bir çox illər ərzində işlədiyim yerləri gəzdim. Çox sağ olun.

Sizinlə görüşməyimə şadam. Arzu etdiyiniz kimi, biz sabah sizinlə görüşəcəyik. Yeri gəlmışkən, görkəmi tamamilə dəyişmiş cimərliklərimizi siza göstərmək lazımdır. Axi indi oralar da özəl sektordur. Orada maraqlı çox şey var. Sağ olun. Mən sizinlə vidalaşmiram. Sabah sizinlə yenə görüşəcəyəm.

## XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN RƏHBƏRLƏRİNĐƏN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ İLƏ QEYRİ-RƏSMİ GÖRÜŞ

15 iyul 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Zuğulba» dövlət iqamətgahında qonaqları səmimi salamlayaraq, Bakıda vaxtlarını necə keçirdiklərini soruşdu.

İTAR-TASS-in baş direktoru Vitali İgnatenko Azərbaycan Prezidentinin sualına cavab verərək dedi ki, onlar bir neçə müəssisədə olmuşlar və «Azpetrob» şirkətinin neft terminalı, «Kaspian Fiş» şirkətinin kompleksi, Şampan şərabları zavodu onların xüsusi xoşuna gəlmışdır.

**H e y d ə r Ə l i y e v :** Həmin zavod 1980-ci ildə və ya bir qədər əvvəl tikilmişdir. Pul tapmaq o qədər asan deyildi – xarici valyuta ilə 40 milyon lazımdır. Lakin biz həmin vəsaiti ittifaq dövlətindən aldıq və o zavodu tikdik. Zavod hamının xoşuna gəldi. Deyirlər ki, o, yaxşı məhsul buraxır. Doğrudur, mən bir dəfə də olsun həmin zavoda getməmişəm.

Azərbaycan Prezidenti Heydər Əliyev dövlət iqamətgahını qonaqlara göstərərək dedi:

– Mən burada yaşayıram. Doğrudur, buraya az-az gelirəm. Bu, köhnə evdir. Buranın əsası 1935-ci ildə qoyulmuşdur. Burada kiçik bulaq var, deyirlər ki, məhz həmin bulağa görə burada rəhbər heyət üçün istirahət yeri yaratmışdır. Burada bağ var. Həmin bağda əvvəller o vaxtkı birinci katib Mircəfor Bağırov yaşayıbdır. Biz rəhbərliyə gələndə mən oraya getmədim. Mən burada 70-ci illerde yaşamışam. Bu, köhnə evdir. O, bugünün tələblərinə qotiyən cavab vermir. Bilirsinizmi, mən elə adamam ki, bir şəxə adət etdim, ondan ayrıla bilmirəm. Doğrudur, indi mən çox vaxt şəhərdə yaşayıram. Nadir hallarda, əsasən Doğrudur, indi mən çox vaxt buraya gəlirəm. Mənim uşaqlarım da burada boy-a-başa çatmay vaxtı buraya gəlirəm. Mənim uşaqlarım da burada boy-a-başa çatmayışlar. İndi onlar yaşa dolmuşlar. Bu yerlər bizim üçün əzizdir. Əlbətmişlər. İndi onlar yaşa dolmuşlar. Bu yerlər bizim üçün əzizdir.

İ, burada hər şey başqa vəziyyətdə idi. Biz bu ağacları o zaman ekmişik. Yaxşı yerdirdir.

Yaxınlıqda, bu hasarın arxasında mən rəhbər heyətin istirahəti üçün 6-7 korpusdan ibarət böyük şəhərcik yaraddım. Orada neftçilərin bir nəçə kotteci var idi və baxımsız qalmışdı. Yerli adamlar orada qoyun otarırlılar. Əvvəlcə kottecləri qaydaya saldıq və işçilərimizin istifadəsinə verdik. Sonra mən fikirləşdim ki, 15 kottec azdır. Axı adamlar sayca çox idi. O zaman 5 mərtəbəli korpuslar tikdik. İndi baxsanız görərsiniz, orada geniş sahədə məşə salılmışdır. Ümumiyyətlə, hər kəsin bir şeyə həvəsi var. Mən də ağaç ekməyi çox xoşlayıram. Sizin buraya gəldiyiniz yol boyunca ağaclar əkilmışdır. Biz həmin ağacları 70-ci illerde, bu yolu çəkdiyimiz zaman ekmişik.

Keçmişdə Bakıda yaşıllıq yox idi. Vaxtilə Bakıda olmuş Qorki, Malyakovski də bunu demişdilər. Rusiyadan fərqli olaraq, burada ağaclar çətin boy atır. Burada ağaclarla daim qulluq etmək, onlara su vermək lazımdır. Ağacın yaxşı boy atması üçün ona beş-altı il su vermək lazımdır, bundan sonra ağaç qol-budaq atır.

Gəlin gəzişək. Sonra mən daha bir ev – qonaqlar üçün iqamətgah tikdirdim. Adətən, orada ali qonaqları qəbul edirik. Bax, bu mənim evimdir. Burada daha bir neçə ev var, onlardan da qonaq evləri kimi istifadə edirik. Siz xahiş etdiniz ki, qeyri-rəsmi şəraitdə görüşək. İndi budur, biz sizinlə qeyri-rəsmi şəraitdə görüşürük.

Dövlətimizin başçısı iqamətgahın həyətində gezinti zamanı Stalinin bu bağda olub-olmadığı barədə suala cavab verərkən dedi:

– O, Azərbaycanda 20-ci illərin əvvəlində olmuşdur, sonra mühabibə zamanı, 1943-cü ildə Tehran konfransında iştirak etmək üçün təyyarə ilə Bakı vasitəsilə Tehrana getmişdi. Konfransda Çörçill, Ruzvelt və o iştirak edirdilər. Deyirlər ki, o, təyyarə ilə Bakı vasitəsilə uçmuşdu. De Qoll 1944-cü ildə İrandan Moskvaya Bakıdan keçib getmişdi.

Burada yaxşı bağ var. Təkrar edirəm ki, o zaman biz bu yerləri abadlaşdıranda burada ağaç çox az idi. Bu ağaclar sonradan əkilmışdır.

Yaltada mənim xüsusi iqamətgahım yox idi. Hansı iqamətgah boş olurdusa, onu da verirdilər. Orada malikəne var – Yusupovun evi. Yalta konfransı zamanı Stalin və bütün nümayəndə heyəti Yusupovun evin-

də yaşamışdır. Mən yay vaxtı ailəmlə iki dəfə orada dincəlmışəm. Sonra mənim müxtəlif bağlarım olmuşdu—10-cu bağ, 5-ci bağ. Ümumiyyətə, bütün istirahət yerlərindən on yaxşısı Yaltadır, Qara dənizin sahili. Orada çox yaxşı yerler var. İqlimi yaxşıdır.

Burada nar ağacları var, onları mon əkmişəm. Nari Azərbaycanda çox sevirlər.

Dəniz təmizdir, orada buruqlar görünür. Ancaq indi onlardan istifadə edilmir. Etiraf etməliyəm ki, indi, xarici şirkətlərle işlədiyimiz zaman onlar ekologiyaya da çox böyük diqqət yetirirlər. Buna görə də biz narahat deyilik.

Əvvəlki illərdə çox böyük narahatlıq vardı, yazıçılar yazıldılardı ki, Xəzərin suyu çekilir. Bəziləri belə bir teklif irolu sürməyə başlamışdılar ki, Sibir çaylarının suyunu Xəzərə yönəltmək lazımdır. Onların məqsədi sudan həm də suvarma üçün istifadə etmək idi. Həmin məsələ çox müzakirə edildi, amma axırdı molum oldu ki, bütün bunlar obəsdir.

Azərbaycan Prezidenti Heydər Əliyev «Zuğulba» iqamətgahının eyvanında davam edən söhbət zamanı Bakının mərkəzindəki Prezident iqamətgahından danışaraq dedi ki, o, həmin binanı çox hörmətli qonaqların qəbul edilməsi üçün tikdirmişdi. 80-ci illərin axırında Azərbaycanın o zamankı rəhbəri Vəzirov oranı Nikah Sarayı üçün ayırmışdı. Halbuki, bina bu məqsədlər üçün qətiyyən yaramırdı.

Dövlətimizin başçısı Heydər Əliyev daha sonra dedi:

— O, burada işlənməyə başladığı ilk vaxtlarda mən ona iki-üç dəfə zəng etdim. Mən görürdüm ki, o ağılsız hərəkət edir və deyirdim ki, belə etmək lazım deyildir. Yaxşı, siz bu binanı verirsiniz, bəs size qonaqlar gələndə necə olsun? Azərbaycana Sovetlər İttifaqının rəhbərləri, başqa ölkələrdən — Şərqi və Avropanı ölkələrindən qonaqlar gəlirdilər. O dedi ki, cybi yoxdur, yer taparıq. Bir ildən sonra İran prezidenti Rəfsəncani Bakıya gəldi. O zaman mənim əlaqəm yox idi. Mən eşitdim ki, Nikah Sarayına tacili ləğv eleyib Rəfsəncaniyə orada yer vermiş, İranın bayrağını qaldırmışlar. Şəhərdə hamı danışındı ki, Rəfsəncani Nikah Sarayında yaşayır.

Mən buraya qayıtdıqdan sonra əvvəlki vəziyyəti bərpa etdim. Əvvəla, ona görə ki, bütün bunlar mənim üçün əzizdir. İkincisi də, həmin bina mənim deyil, bütün bunlar xalqa, dövlətə məxsusdur. Həmin binalar əsrlər boyu yaşayacaqdır.

Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev və nümayəndə heyətinin üzvləri görüşdən xatirə olaraq, dənizin fonunda şəkil çəkdirilər.

\* \* \*

**Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyəti üzvlərinin suallarına cavab verməzdən əvvəl onlara müraciətə dedi:**

— Sizin səfəriniz başa çatır. Əvvəla mən isteyirəm ki, bu gün vaxtdan maksimum somərəli istifadə edərək, nəyi görmək mümkündürse, hamisini göresiniz.

Əlbəttə, hər bir adamın öz tövəssüratı olur. Hesab edirəm ki, biz, bizim insanlar bugünkü Azərbaycanı görməyiniz üçün hər şeyi etdik. Əvvəlcədən heç bir hazırlıq olmadı, heç bir bəzək-düzək yoxdur, hər şey olduğu kimidir. Mən istərdim ki, siz səfərinizdən razı qalasınız, buraya gəlməyinizdən tövəssüflənməyəsiniz.

Mən dünən sizinlə çox danışdım, bu gün siz yormayacağam. Süfrəmizde meyvə, Azərbaycan şirniyyatı, ənənəvi çayımız var. İstərdim ki, bunlardan yeyəsiniz ve özünüüz tamamilə serbest hiss edəsiniz. Siz mənimlə qeyri-rəsmi şəraitdə görüşməyi xahiş etmişdiniz və indi bu görüş baş tutmuşdur. Görürsünüz, elə men də sizin kimi geyinmişəm.

Bu binanın havası ümumi sistemdən tənzimlənir. Doğrudur, bu sistem artıq köhnəlmüşdür, 1981-ci ildə qurulub, onu dəyişmək lazımdır. Amma hələlik vəsait yoxdur. Ümumiyyətə isə, dəyişmək lazımdır.

**P a v e l Q u s e v** (*«Moskovski komsomölets»* qəzetiñin baş redaktoru) : Xəzərin geləcəyi məsələsi barədə Sizin fikirlərinizi öyrənmək istərdik. Bu məsələdə böyük fikir ayrılığı olduğu halda, hansı irəliləyişdən danışmaq olar?

**H e y d ə r Ə l i y e v :** Siz bilirsiz, bizim çoxdan keşf olunmuş üç neft yatağımızın — «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının — bu onların şərti adlarıdır — Qərb ölkələrinin neft şirkətləri ilə birgə işleniləməsinə dair 1994-cü ildə biz çox böyük müqavilə imzalayana qədər Xəzər heç kimin yadına düşmürdü. Bundan sonra Xəzər böyük maraq doğurmağa başladı. Cəmi bir neçə ay sonra müxtəlif ölkələrdə məsələ qaldırdılar ki, Xəzərin hüquqi statusunu müəyyən etmək lazımdır. Biz dedik ki, bunun əleyhinə deyilik, gəlin, müəyyənləşdirək. Amma hələ Sovetlər İttifaqı vaxtında Xəzər, dənizin dibindən istifadə üzrə sektorlara bölünmüdü. Bilirsiniz ki, Xəzər dənizində neft hələ bundan 50 il-

dən de qabaq Azərbaycan tərəfindən, əfsanəvi Neft Daşlarında çıxarılmışğa başlanmışdı. Neft Daşları bütün dünyada məşhur idi. Yeri golmiş kən, o vaxt dünyada heç bir ölkə dənizdən neft çıxarmırıdı. Ona görə də bizim bu sahədə təcrübəmiz vardı və yeri gəlmışkən, geoloqlarımız Xəzərdə neft və qaz yataqlarının keşfiyyatı ilə bağlı 50-ci illərdən başlayaraq olduqca çox iş görmüşlər. Bu bərədə bizdə geniş material vardı və bu gün də var. Ancaq elə o zaman, toxminən 70-ci illərin sonunda SSRİ Nazirler Soveti, hər halda, Xəzəri mineral ehtiyatlardan istifadə üzrə sektorlara bölməyi qərara aldı. Böldürlər də. Yeri gəlmışkən, deyim ki, məsələn, bizdən eks tərəfdə, Türkmenistan sahillerində neft hasilatı ilə Azərbaycanda yerləşən «Xəzərdənizneft» Birliyi məşğül olurdu. Orada da, bizdə də neft çıxarırdılar. Doğrudur, məhz Türkmenistan sektorunda çıxarılan neft onların hesabına yazılırdı.

Amma hər halda, neft dövlətin hesabına yazılırdı. Lakin bu şərti idi. Nə qədər neft çıxarıldırsa, Türkmenistanın ve Azərbaycanın hesabına yazılırdı. Orada neft az çıxarıldı. Amma hasilatla, keşfiyyat işləri ilə Azərbaycan neftçiləri məşğul olurdu. Bütün infrastrukturunu onlar yaratmışdı.

İndi Xəzərin hüquqi statusunu müəyyən etməyə getdikcə daha çox ehtiyac var. Biz həmişə belə mövqədə olmuşuq və bu gün də bu mövqədəyik ki, Xəzərin hüquqi statusunu müəyyən etmək lazımdır. Ancaq bu məsələnin bir çox cəhətləri var. Buraya mineral ehtiyatlardan istifadə, balıq ehtiyatlarından istifadə, fauna və gəmiçilik daxildir. O vaxtlar Xəzər, əslində, Sovetlər İttifaqına məxsus idi. İran Xəzərin cənubunda kiçik bir hissəyə malik idi və yeri gəlmışkən deyim ki, vaxtılı orada Sovetlər İttifaqı ilə İran arasında sərhəd müəyyən edilmişdi. Bu, Astara-Hesənqulu xətti boyunca idi, Astara Azərbaycanda, Hesənqulu isə Türkmenistandadır. İrana kiçik bir hissə düşərdü. Onlar orada neft hasilatı ilə məşğul olmaq bərədə düşünmürdülər, çünki o vaxt ölkənin cənubunda neft çıxarmağa başlamışdılar. Onların çox böyük qaz ehtiyatı var idi, sonralar Fars körfəzində de yataqlar aşkar olunmuşdu. Onlar burada neft çıxarmaq bərədə düşünmürdülər. Amma biz hasilata başlayan kimi hamı maraq gösterdi. Qazaxıstan da, Türkmenistan da, İran da və əslində, Rusiya da. Bax, elə o vaxtdan Xəzərin statusunun müxtəlif variantları müzakirə olunur.

Mənə elə gelir ki, Xəzərin bugünkü statusunu bütün parametrlər üzrə tam müəyyən etmək çətindir, bundan ötrü xeyli vaxt lazımdır. İlkin-

parametrlərə gəldikdə isə, biz artıq neft hasilatına başlamışıq. Türkmenistan sahillerində, doğrudur, az neft çıxarılır, bu yaxınlarda Qazaxıstan öz sektorunda çox böyük «kaşaqaq» yatağını keşf etmişdir. Mənə deyildiyinə görə, «LUKoil» Rusiya sektorunda keşfiyyat quyuları qazır və orada proqnozlar yaxşıdır. Yəni bu proses gedir. Amma bu məsələ rosmileşdirilmeyibdir. Ancaq ilk addım atılmışdır. Xəzərin sahillerdən eyni mesafədə yerləşən orta xətt üzrə Rusiya və Qazaxıstan sektorlarına bölgünəsə haqqında Qazaxıstan ilə Rusiya arasında saziş imzalanmışdır. Bu addımın atılmasının özü yaxşıdır. Sonra, Vladimir Vladimiroviç Putin bu ilin evvelində Bakıda olarken biz də Rusiya ilə eyni cür saziş imzaladıq. Türkmenistan isə gah bu teklifə, gah da digərini tərəfdar çıxır. Mən bilmirəm, onların mövqeyi bəresində heç nə söyləyə bilməram. Sahilyanı dövlət kimi, çox kiçik bir hissəyə malik olan İrana gəldikdə isə, o, Xəzərin beş bərabər hissəyə bölgünəsə məsələsini qaldırır. Bu, real deyildir. Çünkü bu ölkələr Xəzərin sahilində yerləşir və onların hər birinin öz hissəsi, dənizə çıxışı var. Əgər indi onu beş bərabər hissəyə bölsək, deməli, bu halda İran haradəsa Rusiya, Qazaxıstan yaxınlığında öz hissəsinə malik olacaq? Bu, real deyildir.

Amma bütün bunlara baxmayaraq, məsləhətleşmələr gedir, ekspertlər görüşürler. Tehranda, Aşqabadda bir neçə görüş keçirilmişdir.

Biz bu məsləhətleşmələrde fəal iştirak edirik və çalışırıq ki, Xəzərin hüquqi statusu müəyyənəşdirilsin. Amma biz hesab edirik ki, hər şeyi birdən müəyyənəşdirmək çətindir. Bu məsələyə mərhələlərlə ya-naşmaq lazımdır. Əvvəlcə mineral ehtiyatlardan istifadə, sonra isə suyun səthi, təbii ki, balıqçılıq, gəmiçilik məsələləri həll edilməlidir. Vəziyyət hələlik, bax, belədir. Zənnimcə, Türkmenistan prezidenti Türkmenbaşı bu məsələni müzakirə etmək üçün Xəzəryanı ölkələrin dövlət başçılarının oktyabrda Aşqabadda görüşünü keçirmek istəyir. Ancaq dövlət başçılarının görüşmesi üçün məsələdə aydınlıq olmalıdır. Amma hələlik bu müəyyən edilməmişdir. İndi vəziyyət belədir.

Biz öz sektorümüzda fəal işləyirik, onun hüdudlarından kənara çıxmırıq və çıxmayağımız.

**Mixail Kojokin** («İzvestiya» qəzetinin baş redaktoru) : Heydər Əliyeviç, Siz bizim görüşümüzə belə qeyri-rəsmi ton verdiniz. Elə bu ruhda sual vermek olarmı? Rusiyadakı siyasətçilərin bir çoxu Size ürekdən hörmət besleyir. Tatarstan prezidenti Mintimer Şaripoviç Saymiyev ən səmimi hissələrini gizlətmir. Belə isə, Rusyanın keçmiş

ve indiki siyasetçilerinden hansılarla qeyri-resmi şəxsi əlaqə saxlayır-sınız? Dünən dediklərinizdən belə başa düşdük ki, prezident Vladimir Putin ilə Sizin aranızda münasibətlər yaranmışdır.

**H e y d ā r Ə l i y e v :** Mən şadam ki, prezident Putinlə aramızda çox mehriban ve hesab edirəm, səmimi münasibətlər yaranmışdır. Diğerlərinə göldikdə isə, məsələn, Ukrayna prezidenti Kuçma ilə çox səmimi, dostluq münasibətlərimiz var. Eduard Amvrosiyeviç Şevardnadze ile biz texminən eyni taleli insanlarıq, bir-birimizi 35 ildən çoxdur taniyırıq. İş elə getirdi ki, 1969-cu ildə mən respublika DTK-sinin sədri vəzifəsindən Azərbaycan KP MK-nin birinci katibi seçildim, üç il sonra isə Şevardnadze daxili işlər naziri vəzifəsindən Gürcüstana birinci katib seçildi. O zaman, ümumiyyətə, bizim Zaqafqaziya respublikaları arasında, eləcə də onların rəhberləri arasında – Şevardnadze, mərhum Dəmirçiyan ve mənim aramızda böyük dostluq vardı. Biz tez-tez gah Tbilisidə, gah Yerevanda, gah da Azərbaycanda görüşürük. Bu görüşlər respublikalarımıza aid müxtəlif tedbirlərlə oləqədar da keçirilirdi. Bundan əlavə, Zaqafqaziya hərbi dairəsi var idi, hamımız onun üzvü idik. Zaqafqaziya hərbi dairəsi, istər-istəməz, ilde bir dəfə, bəzən iki dəfə öz hərbi şurasını çağırırdı. Bu şurani bir dəfə Tbilisidə, o biri dəfə Yerevanda, üçüncü dəfə Azərbaycanda toplayırdı. Ona görə de ünsiyyetimiz çox yaxşı idi. Eduard Şevardnadze ilə bağlı belə oldu ki, məndən üç il sonra o da Gürcüstana rəhbər seçildi. Sonra mən Moskvaaya getdim, üç il sonra o da oraya gəldi. Doğrudur, mən 1987-ci ildə istəfa verdim, o isə Sovetlər İttifaqı dağılana qədər vəzifədə qaldı. Sonra isə Gürcüstana qayıtdı və ona rəhbərlik etməyə başladı. Bir müddət, mənə, iki il sonra tale elə getirdi ki, mən Bakıya qayıtdım. Bizim bu köhne dostluğumuz indi də davam edir və indi çox yaxşı dostluq münasibətlərimiz var.

O ki qaldı, məsələn, Mərkəzi Asiya respublikalarının prezidentləri-nə, bu yaxınlardan rəhbər işdə olan Tacikistan prezidentindən savayı, yerdə qalanların hamısı ilə biz bir vaxtlar işləmişik. Doğrudur, onlar birinci şəxslər olmayıblar. Məsələn, Nazarbayev MK-nin katibi, sonra Nazırı Sovetinin sədri olub, mən isə Moskvada sədrin birinci müavini idim. Biz onunla six ünsiyyətdə olurdum. Yaxud da ki, məsələn, Türkmenbaşı, o, MK-nin sənaye üzrə katibi, sonra Nazırı Sovetinin sədri idi və bu da bize tez-tez ünsiyyətdə olmaq imkanı verirdi. İslam Kərimov maliyyə naziri, sonra Nazırı Soveti sədrinin müavini işleyib,

Moskvada onunla da ünsiyyetimiz olurdu. Yəni bu insanları mən çıxdan tanıyıram. Yaxud da ki, məsələn, bu yaxınlaradək Moldovada prezident Luçinski idi. Onunla 30 ildən çox tanışlığımız vardı və dostluq münasibətləri saxlayırdıq. Ona görə de bu insanlar mənim üçün yeni deyil və hər birinə böyük hörmətim var, onlar da mənə hörmət bəsləyirlər. Həsab edirəm ki, bu bizim birgə isimiz üçün çox mühüm amildir.

**Viktor Lošak** (*«Moskovskie novosti»* gazetinin bas redaktory) :

Heydor Əliyeviç, qısa sualım var. Siz kütlevi informasiya vasitələri ile münasibətlərinizi necə qurursunuz? Dövlətin birinci şəxsi ilə münasibət biz jurnalistlər üçün çox vaxt olduqca ağırlı məsələdir. Siz kütlevi informasiya vasitələrinin rəhbərləri ile görüşüsünüz mü? Onları deyək ki, televiziyyaya, dövlət mətbuatına rəhbər vəzifələrə təyin edərkən hansı meyarları esas götürürsünüz?

**H e y d ā r Ə l i y e v :** Bilsinizi, mən kütłəvi informasiya vəsütlərinin bütün nümayəndələri və rəhbərleri ilə çox yaxşı münasibətlər qurmaq istəyirəm. Amma bu, tekçə məndən asılı deyil, hər iki tərəfdən asılıdır. Televiziyyaya göldikdə isə, bizdə dövlət televiziyası ilə yanaşı, özəl kanallar da var. Özəl televiziya, esasən, müxalifət xarakterlidir. Amma mənim onlarla yaxşı münasibətlərim var. Dövlət televiziyası isə, təbii ki, dövlətin televiziyasıdır. Bizdə dövlət təminatında olan cəmi dörd qəzet var – «Azerbaycan», «Xalq qəzeti», «Respublika» və rus dilində çıxan «Bakinski raboçi». Qalan bütün qəzetlər özəldir. Mənim yaratığım Yeni Azərbaycan Partiyasına mənsub olan bir neçə qəzet var. Mən bu partiyani hələ Naxçıvanda olarken yaratmışam. Yeri gəlmışkən deyim ki, bu, Azərbaycanda ən böyük partiyadır. Təbii ki, onlarla qarşılıqlı münasibətlərimdə heç bir problem yoxdur.

Müxalifət partiyalarına mənsub olan və ya ümumiyyətlə müxalifətə aid olmayan bütün digər qəzetlərə, özəl qəzetlərə gəldikdə isə, mən onlarla hansısa bir hadisə ilə elaqədar, məsələn, mətbuat konfransında görüşürəm. Əlbəttə, bu qəzetlərin rəhbərləri ilə deyil, nümayəndələri ilə, onların rəhbərləri belə tədbirlərdə çox az-az olurlar.

Haraya isə gedirəm, hava limanında mütləq bütün suallara cavab verirəm. Qayıdırıram, nə vaxt olur-olsun, gece saat bir, iki – jurnalistlər gözləyirlər, bütün suallara cavab verirəm. Başqa şəraitdə də görüşürük. Əlbəttə, içərisində çox bədxahları da var, onlarla əlaqə saxlamaq, sadəcə, mümkün deyildir. Ümumiyyətlə isə, mənim mətbuata münasibətim hemişə xeyirxah olub və indi də beledir.

Men heç vaxt elə etməmişəm ki, hansısa qəzet bize xoş gelmek üçün nəsə yapsın, mən bu qəzətlə hansısa münasibətlər qurum. Yox. Mənə deyirlər ki, rehberlikdə işləyən bezi insanlar həmin qəzətləri maliyyələşdirirler. Nə üçün maliyyələşdirirler? Ona görə ki, onun haqqında yazmasınlar. Yaxud da eksinə, bezen qəzeti götürüb baxırsan – mənə həmçinin məruze edirlər – görürsən ki, hansısa işçi haqqında elə hey yazırlar. Amma elə işçi var ki, daha çox sehvələr buraxır, müxalifətə münasibətdə daha sərt bəyanatlarla çıxış edir, lakin onun haqqında yazmırlar. Deməli, bizde dövlət qulluğunda haram pulları olan insanlar var ki, onlar özlərini bu yolla qoruyurlar. Bezi insanlar bu qəzətləri oxuyurlar. Nə üçün? Çünkü görsün ki, özü haqqında bir şey yazıblar, ya yox. Əgər özü haqqında bir şey yazılmayıbsa, o, arxayındır, qalan hər şeye tamamile laqeyddir. Amma prezident haqqında hər gün yazılmışını o, normal hal hesab edir.

Birdən görürsən ki, hansısa nazir, yaxud aparatın işçisi az qala doluxsunaraq mənə zəng edir ki, bilirsiniz mənim barəmdə yazıblar... Soruşuram, neçə dəfə yazıblar? – İki-üç məqale yazıblar. Deyirəm ki, in-di mən nə edə bilərəm? O deyir ki, mənə zərbə vururlar. Soruşuram ki, sen mənim haqqımda neçə dəfə yazıldığını oxumusan, bu səni niyə narahat etmir? Axı mən Prezidentəm, sənə böyük etimad göstərərək bu və ya digər vəzifəyə təyin etmişəm. Nə üçün mənim haqqımda yazılanda münasibətini bildirmirsən, yalnız özün barəsində yazılanda reaksiya verirsen? Ona görə də mən nə buna, nə də digərinə reaksiya vermirem. Yəqin ki, bu xəstəlik hər yerdə var.

**Məhamməd Əliyev (Ümumrusiya Azərbaycanlılar Kongresi sədrinin müavini) :** Mən jurnalist deyiləm, Rusiyadakı Azərbaycan diasporunun çoxsaylı nümayəndələrindən biriym.

**Həydər Əliyev :** Siz azərbaycanlısınız?

**Məhamməd Əliyev :** Bəli, azərbaycanlıyam.

Mən mənzillərin abadlaşdırılması və tikilməsi ilə məşğul oluram. Buna görə də abadlaşdırma barədə Sizin dediyiniz sözlər mənim üçün dəha xoşdur və mənə yaxındır. Ümumiyyətə, Siz atəmin və menim tələyimə çox böyük təsir göstərmisiniz. Sizə bir sualım var. Moskvada və ümumiyyətə, Rusiyada, habelə bütün dünyada Azərbaycan diasporu qarşısında hansı vezifələr qoyursunuz?

**Həydər Əliyev :** Bilirsinizmi, bizim ən zəif yerimiz budur ki, Azərbaycan diasporu passivdir. Onu erməni diasporu ilə heç vəchlə

müqayisə etmək olmaz. Məsələn, müxtəlif rəqəmlər göstərilər, rəqəmlər nisbidir. Bəziləri deyir ki, Rusiyada bir milyon azərbaycanlı yaşayır, başqları deyir milyon yarım, bir qismi de deyir ki, Rusiyada azərbaycanlıların sayı iki milyon nefardır. Onlar haradadır? Onlar nə üçün Azərbaycanın müqəddərəti ilə əlaqədar öz səslerini ucaitmırlar? Hərə öz işi ilə məşğuldur. Onların bir qismi elm sahəsində, bir qismi səhiyyə sahəsində çalışır, başqa bir qismi bizneslə məşğuldur və s. Mən belə hesab edirəm ki, insan harada yaşayırsa yaşasın, öz vətənini unutmamalıdır, vətəninin taleyiñə və orada baş verən proseslərə bigəna qalmamalıdır.

Eyni zamanda hesab edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar Rusiyanın layiqli vətəndaşları olmalıdır, öz hərəketləri ilə xalqını gözden salmamalıdır. Bir tərəfdən, onların vəzifəsi bundan ibarətdir, digər tərəfdən isə, onlar öz vətəninin, öz torpağının, öz xalqının vətənpərvərləri olmalı, öz dilini, adətlərini unutmamalıdır. Bu dediklərim fərdi xarakter daşıyır. Onlar Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq ağır vəziyyətə düşmüş Azərbaycanın mənafeyi namine birləşməli, erməni diasporunun eməllerinə özlərinin haqlı dəlləri ilə cavab vermelidirlər.

Məsələn, mən bəzi qəzətlərde erməni familyalarına rast gəlirəm, bəzi ermənilər isə təxəllüsə yazırlar. Onlar Azərbaycan haqqında hər gün nə ise yazırlar. Mən Ermənistan barədə yazılın və ya Azərbaycandakı real vəziyyəti işıqlandıran məqalələrə rast gəlməmişəm. Bəlkə də bu, təkcə diasporun xüsusiyyəti deyildir. Bilirsinizmi, bizim diasporada birlik, yekdillik yoxdur. Mən size dedim ki, Moskvada bütün vəzifələrdən istefaya getdim. Azərbaycanın tarixində yeganə hal idi ki, azərbaycanlı, müsəlman Sovetlər İttifaqı kimi fövqəldövlətin aparıcı rehbərlerindən biri olmuşdu. Mən hətta Moskvada yaşayan adamlar üçün, azərbaycanda işlədiyim dövrde onların oxuması, ali təhsil alması üçün, onların elmlə və başqa fəaliyyətlə məşğul olması üçün nə qədər işlər görmüşdüm. Mən istefaya gedəndə də bir azərbaycanlıya rast gəlmədim ki, mənə maraq göstərin, maraqlansın ki, bu adam sağdır, ya yox. Axı o zaman mən qeyri-adi bir insan idim.

Heç olmazsa, milli iftixar hissi adamlarda belə bir fikir doğurməli idi ki, bəlkə də Əliyev nədəsə günahkardır, ola biler. Amma axı o, Azərbaycan xalqını bütün Sovetlər İttifaqında, Kremlde təmsil edirdi. Mə-

ger bu, her bir azerbaycanlı üçün fəxr deyildimi? Mən bu barədə öz həyatımın timsalında danışram.

Məsələn, bu gün Moskvada azerbaycanlıların bir qrupu, başqa bir qrupu bir-biri ilə ya rəqabət aparır, ya da nə isə başqa bir iş görürər. Ötən il mən Moskvada olanda bizim səfirimiz səy göstərdi ki, biz Moskvada yaşayan azerbaycanlıların konqresini yaradıq. Mənim vaxtı az idi. Səfir imkəni daxilində azerbaycanlıları bir yere topladı. Mən onlarla görüşdüm, onların qarşısında çıxış etdim. Onkoloji mərkəzdə işleyen Məmməd Əliyev konqresin sədri seçildi. Fikrimcə, bu, yaxşı işlərin başlangıcıdır.

Məsələn, Ulyanovskda Azərbaycan diasporu var. Orada 35 min azerbaycanlı yaşayır. Onların nümayəndələri tez-tez Bakıya gəlirlər. Onlar orada «Nizami» cəmiyyəti yaratmışlar. Ulyanovskda böyük maarifçilik işi aparılır. Mən istərdim ki, hamı bele hərəkət etsin.

Mən size deye bilərəm ki, Ukraynadakı Azərbaycan diasporu çox müteşəkkildir. Orada 500 min azerbaycanlı yaşayır. Onlar azerbaycanlıların konqresində fəaliyyətlərindən, əlavə, Ukrayna xalqları konqresinin işində də iştirak edir, prezident Kuçma ilə görüşürər. Əlbəttə, azerbaycanlılar Kuçmanı dəstəkleyirler, çünki mən də onu dəstəkleyirəm. Bu mənada onlar mənimlə yekdildirlər. Təessüflər olsun ki, bu sözləri Moskvadakı Azərbaycan diasporu haqqında demək olmaz. Mən bilirom ki, Saratovda, eləcə də Novosibirskdə yaxşı, sıx birleşmiş diaspor var. Mən sizlərə nələri arzu edərdim? Rusyanın layiqli vətəndaşları olun, öz xalqınızın, öz vətəninizin layiqli vətənpərvərləri olun!

**Andrey Vasilev** («Kommersant» qəzetinin baş redaktoru): Mənim bele bir sualım var...

**Heydar Əliyev**: Yeri gəlmışkən, sizin qəzetiñiz çox vaxt Azərbaycan haqqında xoşagelməz məqalələr yazar.

**Andrey Vasilev**: Mən baş redaktoram və yaza bilmirəm. Siz dünən danışdırığınız mövzuya bu gün də qayıdış dediniz ki, böyük siyasetdən getməyə məcbur olmuşdunuz. Siz bu barədə danışanda mən hiss etdim ki, metbuatdan bir qədər incimisiniz, siyasetdəki həmkarlarınız Sizi məyus etmişlər. O zaman bu, doğrudan da, ağır məqam iddi. Mən sizdən xahiş edərdim ki, böyük siyasetə qayıtmağı qət etdiyiniz 90-cı ilə müraciət edəsiniz. Zənnimcə, bu, evvəlki iki ildən sonra çox ağır qərar idi: Bilmək maraqlı olardı ki, Siz bu addımı atmağı nə vaxt qərara aldiniz, Sizi buna nələr sövg etdi? Yəqin, kimse Sizi dile tut-

muşdu, yəqin ki, bunun açıq əleyhdarları da var idi. Həmin dövrə qayıtsaydınız, Sizə çox minnətdar olardım.

**Heydar Əliyev**: Bilirsinizmi, 1990-cı ildə məni bu addımı atmağa xalqıma olan məhəbbətim sövg etdi. Ümumiyyətlə, bir azerbaycanlı kimi mən xalqımı sevirəm, öz xalqının vətənpərvəriyəm. Mən çətin şəraitde boy-a-başa çatmışam. Uşaqlıq illərində də, gənclik illərində də. Neye nail olmuşam, öz zəhmətimlə nail olmuşam, mənə heç kəs kömək etməmişdir. Mən öz xalqımı sevirəm. 14 il ərzində Azərbaycana rəhbərlik etdiyim dövrədə mən öz respublikam üçün çox iş görmüşəm. Buna görə də o mənim üçün ezzidir. Elə bu evi götürün, o mənim deyildir. Siz gördünüz ki, mən elə indiyədək köhnə evdə yaşayıram. Hərçənd buraya köçə bilər və deyərdim bura mənim iqamətgahımdır. Mən hamisini xalqım üçün etmişəm ki, buraya gələn qonaqlar bütün bunları – saysız-hesabsız yaşayış evlərini, fabrikləri, zavodları və s. görsünərlər.

Şəxsi incikliyim olmuşsa da, bunlara dözmüşəm. Amma xalqıma qarşı edilən vəhşilik şəxsi xarakter daşırmırı. Bu, mənim şəxsi incikliyim və şəxsi iddialarımla bağlı deyildi. Xeyr. Mən bu addımı atdım. Mənim məqsədim nə idi? Yenidən böyük siyasetə qayıtmaqmı? Xeyr. Mən size açıq deyirəm ki, yox. Sadəcə olaraq, mən Bakıda yaşayan bəzi azerbaycanlılar, yeri gəlmışkən, kifayət qədər görkəmli adamlar kimi susa bilməzdəm. Mən sonradan onlara öz sözümü dedim. Mən bütün bunlara biganə qala bilməzdəm. Mən susa bilməzdəm. Elə buna görə də heç bir məqsəd güdmədən mən bu addımı atdım.

Amma sonra nə oldu? Məni daha da çox təqib etməyə başladılar. Bir tərəfdən, məni Kommunist Partiyasından xaric etməyə hazırlaşdılar, partiyadan isə mən özüm çıxdım. Diger tərəfdən, hətta məni həbs etmək üçün material toplayırdılar. Nə üçün? Qorbaçovun köməkçisi Çernyayevin gündəliyini oxuyun. O yazır: Günlərin bir günü biz səhər Şahnazarovla birlikdə Qorbaçovun yanına gəldik. Qorbaçov Şahnazarovu qucaqlayıb öpdü və 64 yaşının tamam olması münasibətilə təbrük etdi. Sonra Cənubi Qafqaz, münaqişə və s. haqqında danışdıq. Qəfələn Əliyevdən söz düşdü. Qorbaçov dedi: qurdalayıraq, qurdalayıraq və yəqin ki, Rəşidov barasındaki işdən daha tutarlı bir şey tapacağıq.

Çernyayev həmin sözləri bu yaxınlarda yazımışdır, mən bunu bilmirdim. Lakin bir şeyi bilirdim ki, onlar məni, sadəcə olaraq, məhv etmək isteyirdilər. Nə üçün, mən bunu başa düşə bilmirəm. Ancaq

ötən illər göstərdi ki, mən heç bir cinayət töretməmişəm. Doğrudur, bizim kinematoqrafçılar film çəkmiş və orada işdən xəbərdar olan Aleksandr Nikolayeviç Yakovlev müraciət etmişlər. Həmin filmdə ondan soruşurlar: Qorbaçov na üçün Əliyev barede belə hərəkət etmişdir? O cavab vermişdir ki, o, paxılılıq edirdi. Mən demek istəmirəm ki, həmin illərdə mənim familyamaya xarici mətbuatda tez-tez rast gəlmək olurdu. Mən bu barede danışmaq istəmirəm. Ona görə ki, siz arxivlə tanış ola bilərsiniz. Bütün bunlar arxiv materiallarında öz əksini tapmışdır. Onları oxuya bilərsiniz. Amma insana qarşı da belə etmək olarmı?

Mən yanvardan sonra hiss etdim ki, artıq mənim axırına çıxmak istəyirlər. Mən DTK-da işləmişdim, her halda orada tanışlarım var idi, xeyirxah insanlar idilər. Mən Bakıya qayıdış burada yaşamağı qət etdim. Amma Bakıda mənzilim yox idi. 1990-ci ilin yanварında, yeri gəlmışkən, tökülen qanlar üzərində MK-nın birinci katibi olmuş Mütləlibova müraciət etdim ki, Bakıda mənə mənzil versin. Mən nə qədər evlər tikmişdim. Bakıdan gedəndə isə, öz mənzilimi təhvil vermişdim. Bağım yox idi, heç nəyim yox idi. Ona hətta öz mənzilimi təklif etdim. Yeri gəlmışkən, çox yaxşı mənzil idi. O zaman Siyasi Büronun üzvüne yaxşı mənzil verirdilər. O vaxt burada belə mənzil yox idi. Onlar xahişimi rədd etdilər, mənzil vermədilər. Nə üçün? Məlum oldu ki, məni Azərbaycana buraxmaq istəmirlər. Məni Azərbaycana buraxmaq istəmir, Moskvada da təqib edirdilər.

Mən nə edə bilerdim? Bakıya uçan teyyarəye iki dəfə bilet aldım. Hər iki halda duyuq düşüb, mənə zəng vurmağa başladılar. Puqo da, Liqəçov da zəng vurdu. Partiya Nəzarəti Komitəsindən Puqonun müavinləri zəng vurdular, Razumovski də zəng vurdu. Deyirdilər ki, Heydər Əliyeviç, Sizə Azərbaycana getmək lazımdır. Mən soruşurdum: nə üçün? Cavab verirdilər ki, orada vəziyyət onszu da son derecə mürekkebdir, Sizin oraya getməyiniz vəziyyəti pozacaqdır. Nə üçün pozacaqdır, axı mən həmin ölkənin vətəndaşıyam, oraya köçmək və orada yaşamaq isteyirəm.

Nehayət, 1990-ci ilin ortalarında oradan gedə bildim. Neler baş verdi? Mən bilet aldım və telefonla qardaşımı dedim ki, filan gün gelirəm. Amma telefonlar nəzarətdə idi. Mənim tabeliyimdə işləmiş bir çoxlarından fərqli olaraq, bir nəfər ləyaqətli adam sinəsini irəli verdi. Mən onun üçün heç vaxt heç nə etməmişdim. O, ömrü boyu nəşriyyatda işləmiş,

kitablar, jurnallar nəşr etmişdi. O, Əjdər Xanbabayev idi. Yeri gəlmışkən, ondan bir il evvel Moskvaya gəlib məni axtarış tapanda mən təecübənləmişdim. Yanuma geldi. Mən onu tanımadım. Sonra o izah etdi və mən onu xatırladım. Hiss etdim ki, o mənə rəğbət bəsləyir. Belə ağır vaxtda diqqət göstərmək üçün mənimlə görüşməyə gəlmüşdür.

O, Əliyevin teyyarə ilə Bakıya geleceyini biləndə ziyanlılara, yazıçılar və başqalarına zəng vurur ki, gəlin, birisi gün Əliyevi qarşılamaya gedək. Bədxahlar onu qetle yetirdilər. Yeri gəlmışkən, onun qətlini Mütləlibov və DTK-nin sədri, mənim irəli çekdiyim Vəqif Hüseynov – indi o, Moskvada yaşayır – təşkil etmişdilər. Əjdər Xanbabayev işdən sonra özünün «Jıqlı» maşınında evə qayıdanda onu öldürdülər. Gündənsiz bir insanı qetle yetirdilər.

Yer gəlmışkən, mən çox şadam ki, bu yaxınlarda «Naşırın ölümü» kitabı nəşr edilmişdir. Kitabın müəllifləri Elmira Axundova və baş prokurorun keçmiş birinci müavinidir, indi o işləmir. Size məsləhət görərdim ki, o kitabı oxuyasınız. Onu da deyim, o vaxt bu işi ört-basdır etdilər. Bu, 1990-ci ilde olmuşdur. 1995-ci ilde İsa Nəcəfov bu işi araşdırmağa başladı və qatilləri, qətlin təşkilatçılarını tapdı, həmin qətlin nəcə təşkil olunduğunu açdı.

O zaman mən Moskvadan getməyimi təxirə saldım. Görkəmlı ziyanlılarımızdan biri qardaşımın yanına gəlib ona demişdi: Bilirsizmi, Əliyevə çatdırın ki, Bakıya gələməsin. Yəqin ki, burada onu öldürücəklər. Amma mən gəldim. Hava limanında mənə qarşı fitnekarlıq töretmək istədilər, amma baş tutmadı. Qardaşımın evində qaldım. Üçüncü gün hədə-qorxular başlandı. Əliyev Bakını tərk etməlidir, yoxsa, onun həyatı tehlükədedir. Mən nə etməli idim? Moskvaya qayıda bilməzdim, başqa bir ölkəyə də getməye imkanım yox idi. Cox fikirləşdim, axırdı bu qərara gəldim ki, öz vətənimə, Naxçıvana gedim. Naxçıvanın Azərbaycanla əlaqəsi kəsilməşdi və blokada şəraitində yaşayırı.

Mən teyyarə ilə Naxçıvana getdim. Orada adı bir insan kimi bacımın evində yaşadıdım. Sonra isə məni Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Ali Sovetinin deputati seçdilər. 1991-ci ilde deputat kimi Bakıya gəldim, baxmayaraq ki, yenə də hədələr var idi. Təkcə buradan yox, hətta Moskvadan da çox yüksək vəzifəli şəxslər Naxçıvana zəng vurub mənə deyirdilər ki, Bakıya getməyin. Başqa təfərruatlar da var. Hələ onu demirəm ki, məni Naxçıvana qalmağa razı salmaq üçün çox mötəbər adamları Naxçıvana göndərirdilər.

Mən Bakıya gəldim, sessiyanın işində iştirak etdim və hənsi işləri görmək lazımnı dedim, Moskvada qiyam baş verəndə qayıtmışdım, Naxçıvanda dərhal Vilayət Partiya Komitəsini bağladılar, hamını qovdular. Qiyam zamanı mən artıq burada, Bakıda idim. Təyyara ilə Naxçıvana gəldim. Muxtar Respublika Ali Sovetinin iclası gedirdi. Gündəlikdə sədr seçmək məsələsi durdurdu. Orada Xalq Cəbhəsinin böyük fraksiyası var idi. Deputatların təqribən üçdəbir hissəsi Xalq Cəbhəsinə təmsil edirdi. Onlar özlərinin namizədini irəli sürdürlər. Başqaları isə ayrı bir namizəd irəli sürdürlər. Razılığa gələ bilmirdilər. Sonra dedilər ki, gəlin, Əliyevi seçək. Mən sessiyanın işində qəsdən iştirak etmirdim. Çünkü bilirdim ki, onlar mənə müraciət edəcəklər. Bacımın evində idim. Sessiya iki-üç gün idı davam edirdi, ancaq heç bir şey edə bilmirdilər. Evə galib mən sessiyaya dəvət etdilər. Üç-dörd dəfə razılıq vermədim. Razılığım olmadan mən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədrini seçdilər. Orada işlədim. Çox ağır şəraitdə yaşayırımdı və Bakıya qayıtməq barədə heç fikirləşmirdim.

1993-cü ildə, burada siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi başlayanda Azərbaycanın hər yerindən adamlar, ziyalılar dəstə-dəsto Naxçıvana gəlir və məndən xahiş edirdilər ki, Bakıya qayıdım. Oraya getmək çətin idi, təyyarə az idı. Hava xəttindən başqa heç nə yox idi, ele bu gün də yoxdur. Oraya gedib çıxməq çox çətindir. Nəhayət, keçmiş prezident, mərhum Əbülfəz Elçibəy çox ağır vəziyyətdə qalıb özü mənə zəng vurmağa başladı, nümayəndəsini göndərdi, təyyarə göndərdi. Bakıya qayıtmagım barədə Naxçıvanda mənimlə dörd gün danışqlar apardılar. Mən razılıq vermirdim.

Nəhayət, mən Bakıya gəldim. Mənə Parlamentin sədrini vəzifəsini təklif etdilər. Vəziyyət son dərəcə ağır idi. Vətəndaş müharibəsi gedirdi, qan töküldü. Gəncədə silahlı dəstə hakimiyyətə qarşı çıxmış və əslində, Azərbaycanın böyük bir hissəsini elə keçirmişdi. Mənə edilən təklifi nəyin naminə qəbul edim? Mən o vaxtadək çox işlər görmüşdüm, heç kəs qiyətləndirmədi. Nəyin namına razı olum? Amma ölkənin fəlakət həddinə çatdığını hiss edəndə fikirləşdim və qəbul etmək qərarına gəldim.

Əvvəlcə qanlı hadisələrin baş verdiyi, silahlı destələrin toplaşığı Gəncəyə gəldim. Mən onlarla danışqlar apardım, inandırmağa çalışdım ki, öz niyyətlərindən el çəksinlər. Bir şey çıxmadı. Yeri gəlmışken, bu işə qarışdığını üçün orada da mən az qala öldürmüştülər. Cün-

ki onlar elə hesab edirdilər ki, artıq hakimiyyətə gelmişlər. Gəncədən qayıtdım və mənə edilən təklife razılıq verdim. İyunun 15-də məni Parlamentin sədri seçdilər. İki gündən sonra prezident Əbülfəz Elçibəy Bakını gizlice tərk etdi, təyyara ilə Naxçıvana getdi. Yeri gəlmışkən, o da əslən naxçıvanlı, dağ kəndi Kələkidən idi. Dörd il orada yaşadı, qorxurdu ki, onu öldürücəklər.

Mən iso burada tək-tənha qaldım – prezidentin də, Parlament sədri-nin də, baş nazirin də vəzifələrini mən icra etdirdim. Bax, mən siyasetə belə bir şəraitdə qayıtdım. Belə də cavabım çox uzun oldu. Mən bu baredə qısa da danişa bilərdim. Amma istəyirəm ki, siz həqiqəti biləsiniz. Azərbaycanda bunu hamı bilir. Azərbaycanda yaranmış son dərəcə ağır vəziyyət, cələcə də siyaset mənə hakimiyyətə qayıtmaga vadar idi.

**A l e k s e y Ş e y n i n** (*«Petit» nəşr evinin prezidenti*) : Hörmətli Heydər Əliyeviç, mən Latviyadanam. Latviya olduqca kiçik ölkədir. Buna görə də mən indi onun barəsində uzun-uzadı danişmayacağam. Mən sadəcə, Size təşəkkür etmək istəyirəm ki, bu həftə Siz və Azərbaycanın digər rəhbərləri xarici işlər naziri başda olmaqla Latviya nümayəndə heyətini qəbul etməyə macəl tapdınız. Bunun nəticəsində konkret müqavilələr imzalandı və Baltikyanı regionda Azərbaycan sefirliyinin açılması barədə qərar qəbul edildi. Biz ümidi edirik ki, səfirlilik Riqada açılacaqdır. Bunun üçün çox sağ olun.

Biz jurnalistlər camaatla, hər şeydən əvvəl, öz oxucularımızla ünsiyətdə oluruq. Oxucularla ünsiyətdə olan şəxslər kimi, belə hesab edirik ki, bir-birimizə beləd olmaq çox vacibdir. Düzünü desək, bizdə də vəziyyət o qədər sədə deyildir. Lakin Allaha şükürler olsun ki, bizim siyasetçilərimiz də qonşularla məhrəban münasibətlər yaratmağın nə dərəcədə əhəmiyyətli olduğunu dərk etməye başlayırlar. Siyasetçilərin tez-tez sefərə çıxmaları bunun nəticəsidir. Mən ümidi edirəm ki, biz də uzaq və kiçik bir ölkə olan Latviyada da şəxsən Sizə, Azərbaycana dostluq münasibətləri bəslənməsi üçün soy göstərəcəyik. Qoy Azərbaycanda da Raymond Paulsu Latviyada tanıdıqları kimi yaxından tanışınlar və xatırlasınlar, necə ki, Polad Bülbüloğlunu Latviyada tanırıv və xatırlayırlar. Rəmzi olaraq, mən Sizə kiçik bir hədiyyə – kəhraba gəmi bağışlamaq istəyirəm. Qoy həmin gəmi bizim dənizlərimizi birləşdirsin, bizim aramızda ünsiyyəti və dostluğu möhkəmləndirsin. Çox sağ olun.

**H e y d ā r Ə l i y e v :** Bu yaxılarda xarici işlər naziri başda olmaqla Latviyanın böyük bir nümayəndə heyəti buraya gəlmişdi. Onu da deyim ki, bu, nazirin respublikamıza ikinci səfəri idi. Latviya ilə, bütün Baltikyanı ölkələrlə aramızda çox səmimi dostluq münasibətləri, mehriban münasibətlər yaranmışdır. Biz Avropa Şurasına daxil olarken Azərbaycanı dəstaklədiyinə görə mən ona öz minnətdarlığımı bildirdim. Yeri gəlmışkən, iş elə gətirmişdi ki, Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı bütün prosesi orada İtaliyanın sədrlək etdiyi dövra təsadüf etmişdi. Bu ilin yanварında biz Avropa Şurasına qəbul olunanda isə Latviya sədrlək edirdi. Biz hamımız orada görüşdük. Mən ona təşəkkür etdim və bize belə xeyirxah münasibətə görə bütün latışlara təşəkkürüm bildirirəm.

Biz bu fikirdəyik ki, Baltikyanı ölkələr düzgün yolla irəliləyirlər. Onlar hamidən tez müstəqillik qazanmışlar. Doğrudur, bu o qədər də asan deyildi. Mən bütün bunları xatırlayıram. Baltikyanı ölkələrinin rəhbərləri ilə görüşlər nəticəsində mən bu qənaətə gəlmışəm ki, əvvəla, üç Baltikyanı dövlət arasında çox yaxşı, mehriban münasibətlər yaranmışdır, elə bir ciddi ixtilaf yoxdur. İkincisi, siz Avropa Birliyinə daxil olmağa hazırlaşırsınız və s. Odur ki, sizə uğurlar arzulayıram. Raymond Paulsa gəldikdə isə, o, unudulmaz bəstəkardır. Mən onun necə yaşadığını, nə ilə məşğul olduğunu hər dəfə soruşuram. Elə indi də Sizdən soruşuram: onun kefi nəcedir, nə işlə məşğuldur?

**A l e k s e y Ş e y n i n :** İşləyir, indiyədək də konsertlər verir, teatrdə çalışır. Bu yaxılarda İsrailə qastrola getmişdi. Bir sözə, fəal həyat sürür.

**H e y d ā r Ə l i y e v :** Onun musiqisi və «Milyon, milyon qızıl gül» mahnısı həmişə qulaqlarımızda səslənir. Əlbəttə, o, görkəmli bəstəkardır. Yəqin, hər kəs öz yolu ilə gedir.

**V i t a l i İ q n a t e n k o (ITAR-TASS-in baş direktoru) :** Heydər Əliyeviç, Siz öz xatirelərinizi yazacaqsınız mı?

**H e y d ā r Ə l i y e v :** Xeyr. Mənim böyük bir nöqsanım var. Bu, yeganə deyildir, başqa nöqsanlarım da var. Amma ən böyük nöqsanım budur, ona görə bunu deyirəm. Mən xatirelərimi yazmirəm. Bax, belə, fürsət düşəndə ayrı-ayrı epizodlar haqqında danışıram. Yazmağa gəldikdə isə, yazmirəm. Heç də ona görə yox ki, istəmirəm, ona görə ki, vaxtim yoxdur.

Məsələn, sovetlər vaxtı mən Azərbaycana rehbərlik edəndə bəzi partiya xadimləri və ya respublika rəhbərləri kitablar yazırdılar. Hətta bədii, elmi kitablar yazırdılar. Mən təəccübənlərdim, onlar bu kitabları nə vaxt hazırlar? Əgər onlar işləyirlərse, kitab yaza bilməzlər. Yox, əgər kitab yazılırlarsa, onda işləye bilməzler. Mən yeganə bir yol – işləmək yolunu seçmişəm. Allah elə ələsin ki, xatirə yazmağa imkanım olsun. Çünkü mənim xatirələrim olduqca çoxdur.

**V i t a l i İ q n a t e n k o :** Hörmətli Heydər Əliyeviç, şəxsi dəvətinizə görə öz həmkarlarını adından Size bir daha ürəkden təşəkkür etmək isteyirəm. Biz bu dəvəti xüsusi qiymətləndiririk, respublikaya gelməyimizdən, onun inkişafını, irəliliyini görməyimizdən, görmək istədiklərimizin hamısını görməkdən çox sadıq. Əlbəttə, hər şeydən əvvəl, bizi, şəxsən məni Sizinlə işləyən kollektiv heyran etdi. Bu Sizin komandanızdır. Onlar son dərəcə peşəkar adamlardır, həmişə bizimlə idilər, istənilən suallara – çətin suallara da, asan suallara da cavab verirdilər. İndi bu masa arxasında əyləşmiş adamlar ümumi bir komandadır. Həmin komanda çalışacaqdır ki, bizim münasibətlərimiz – Rusiya ilə Azərbaycanın münasibətləri, Sizin dediyiniz kimi, bizim qəlbimizdə saf, rəvan və obyektiv münasibətlər kimi yaşasın, biz həmişə dərk edək ki, bizimlə yanaşı addımlayan insanlar öz yoldaşlarımızdır və biz bir-birimizdən çəkinməyək. Bir-birimizi həmişə dəstəkleyək. Zənnimcə, başlıca nəticə budur. İkinci nəticə – bu şəxsən sizin taleyinə aiddir. Əlbəttə, burada iştirak edənlərin çoxları üçün başlıca dərs bundan ibarətdir ki, siyasetçi bu dünyada özünü nece aparmalıdır: o, principial, müdrik və cəsarətli bir insan olmalıdır. Zənnimcə, bir jurnalist kimi bizim hamımızın çıxardığı ən başlıca nəticələrdən biri bundan ibarətdir. Qəbul üçün – həm rəsmi, həm də qeyri-rəsmi qəbul üçün çox sağ olun. Başlıcası odur ki, qəbul olduqca mehribanlıq və səmimilik şəraitində keçdi. Çox sağ olun.

**H e y d ā r Ə l i y e v :** Sağ olun. Mən sizin hamınıza fəaliyyətinizdə uğurlar, cansağlığı, firavənlilik arzulayıram, bütün arzularınızın çin olmasını dileyirəm. Bir çoxunuz gənc və orta nəslin nümayəndələrisiniz. Əlbəttə, hər biriniz heyatda hələ böyük yol keçməli olacaqsınız. Mən isteyirəm ki, siz bu yolu uğurla keçəsiniz, demək olar, hər birinin qarşısına çıxan çətinlikləri aradan qaldırmağı bacarasınız. Belə böyük bir heyətdə bizə qonaq gəldiyiniz, bir dəqiqə belə vaxt itirmədən xalqımızın, respublikamızın həyatı ilə tanış olduğunuz üçün size təş-

kür edirəm. Şübhəsiz, sizin şəxsi təəssüratınız bizim üçün böyük əhamiyətə malikdir. Sizi bir daha dəvət edirəm. Siz daha geniş heyətdə gələ bilərsiniz. Lakin gələn dəfə gedəcəyiniz məntəqələrdən biri də qəçqınların çadır düşərgəsi olacaqdır. Sağ olun. Sizə yaxşı yol.

\* \* \*

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev Ukraynanın «Era» televirkəti müxbirinin sualına cavab verərək dedi:

— Ukrayna Avropanın böyük ölkələrindən biridir. Mən hesab edirəm ki, Ukrayna düzgün yolla — müstəqillik yolu ilə, bütün sahələrdə demokratik islahatlar həyata keçirmək yolu ilə gedir. Mən əminəm ki, Ukrayna məhz bu yolla gedərək uğurlar qazanacaqdır. Dünya birliliyində Ukraynanın öz yeri var. Prezident Kuçma ləyaqətli insandır. Mən onunla dostluq əlaqələri saxlayıram. İki il əvvəl sizdə məhsul yığımı zamanı neft məhsullarına çox böyük ehtiyacınız var idi. O mənə müraciət etdi. Mən təcili surətdə oraya lazım olan qədər yanacaq göndərdim. Onlar bunun üçün mənə həmişə minnətdarlıq edirlər. Sizin xalqınız yaxşı xalqdır, ölkəniz gözəldir, adamlarınız qəşəngdir. Zənnimcə, çətinliklərə baxmayaraq, siz öz ölkənizi müstəqil və tərəqqi edən ölkəyə çevirəcəksiniz.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*1 avqust 2001-ci il*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Soçiə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında jurnalistlərə müsahibə verdi:

— Biliyəm, siz mənim yanımı gəlmisiniz ki, bu səfərimlə əlaqədar məlumatlar alasınız. Ancaq ondan önce mən sizi və televiziya vasitəsilə Azərbaycanın bütün vətəndaşlarını, Azərbaycan xalqını təbrik edirəm. Bu gün, avqust ayının 1-dən Azərbaycan öz doğma latin əlifbasına keçibdir. Bu böyük bir bayramdır. Bunun tarixi sizə məlumudur. Bu barədə mən bir dəfə öz çıxışında da demişəm. Bu haqda qərar 10 il bundan önce qəbul olunmuşdur. Ancaq həmin qərar yerinə yetirilmirdi. Mən isə fərman verdim və qəti vaxt toyin etdim ki, həmin vaxtdan mütləq latin qrafikasına keçmək lazımdır. Doğrudur, müəyyən etirazlar oldu, indi bizim bəzi qozətlərə, yaxud başqa dairələrə xas olan cürbəcür yalanlar və uydurmalar yaddılar: Heydər Əliyev bunu hansısa qozətlərə qarşı edir, filan edir... Bu onların öz işidir. Çünkü onlar, ümumiyyətə, yalan danışmaqla məşguldurlar. Sizin içərinizdə də onların nümayəndələri vardır.

Amma mən ölkənin Prezidentiyəm, biliyəm nə edirəm. Hesab edirəm ki, çox düzgün etmişəm. Bu günü, avqustun 1-ni — mən qayıdan sonra yəqin ki, bu barədə fərman verəcəyəm — Azərbaycanda əlifba günü elan edəcəyəm. Güman edirəm ki, bundan sonra Azərbaycan müstəqil dövlət olaraq, bir daha öz əlifbasını dəyişdirməyəcəkdir.

Biliyiniz ki, XX əsrde bizim əlifbamızı neçə dəfə dəyişdiriblər. Bu əlifba bizi doğma əlifbadır. Bu əlifba uğrunda hələ vaxtilə, XIX əsrde Mirzə Fətəli Axundov və başqları mübarizə aparıblar. 1921-ci ildən bu işə başlayıblar, 1924-cü ildə latin əlifbasına keçiblər. Ancaq 1939-cu ildə bu əlifbanı bizim əlimizdən alıblar. Mən sizi və bütün Azərbaycan xalqını təbrik edirəm.

Menim sefərim haqqında artıq metbuatda o qədər məlumatlar verilibdir ki, hər şey məlumdur. Son dəfə biz, dövlət başçıları Minskde görüşərkən belə bir təklif irəli sürüldü ki, qeyri-formal şəraitdə de görüş keçirək. Rusiyanın prezidenti cənab Putin təklif etdi ki, bunu avqustun 1-də edək. Biz də razi olduq. İndi bu artıq baş verir. Müstəqil dövlətlərin başçıları bu gün oraya toplaşırlar. Bu günün və sabahın programı vardır. Orada həm ümumi görüş, həm də fərdi görüşlər olacaqdır. Ondan sonra, avqustun 3-də mən Bakıya qayıdacağam. Bu qədər.

**S u a l :** Cənab Prezident, axırıncı iki həftə ərzində İran iki dəfə sərhədimizi pozubdur. Siz bunu necə qiymətləndirirsiniz? İran Bakı tərəfindən hansısa cavab alacaqmı?

**C a v a b :** Bilirsınız, birincisi, biz onlara nota vermişik. Bu sizə məlumdur. İkinci, indiki zamanda heç bir ölkə başqa dövləte qarşı zor işlətməməlidir. Bu həm Birləşmiş Millətlər Təşkilatının, həm də başqa beynəlxalq təşkilatların principidir. Hər bir ölkə buna riayət etməlidir. Biz buna riayət edirik. Biz istəyirik ki, bütün qonşularımızla dostluq, məhrəbanlıq şəraitində yaşayaq və heç bir münaqişəyə yolla verməyək. Bizim onsuz da bir münaqişəmiz var. Əgər o olmasayıda, yenə də Azərbaycan – mən əvvəldən demişəm – sülhsevər siyaset aparıb, heç bir qonşusuna qarşı hər hansı bir iddiası yoxdur. Ona görə də biz belə hərəkətləri pisləyirik və öz münasibətimizi də bildirik.

**S u a l :** Cənab Prezident, Cənubi Azərbaycandan 1000-dən artıq ziyanlı Size müraciət qəbul edibdir ki, biz Prezidentin əmrinə həmişə etməyə hazırıq. Başqa bir hal baş verərsə, istənilən vaxt silahı İran-na qarşı çevirməyə də hazırlıq.

**C a v a b :** Bilirsınız, hesab edirəm ki, onların bu təşəbbüsünə in-di bizim heç bir ehtiyacımız yoxdur. Çünkü biz heç vaxt İran ilə Azərbaycan arasındaki münasibətlərin kəskinleşməsinə yol vermək istəm-irik. Orada, İranın vilayətlərində – 1000 nəfər, 2000 nəfər, 3000 nəfər – deyirlər ki, orada 30 milyona qədər azərbaycanlı yaşayır – onlar İran vətəndaşlarıdır. Mən bir neçə dəfə demişəm və bu gün bir də bəyan edirəm ki, biz hər bir ölkənin ərazi bütövlüyünü tanıyırıq, heç bir ölkənin daxili işlərinə qarışmırıq və qarışmayacaqıq və bizim ölkəmizin də daxili işlərinə qarışmasına heç kəsə yol verməyəcəyik. Ona görə də o müraciətlər hansısa insanların hissətiyidir, amma bu yollara getmək fikrimiz yoxdur. Çünkü yenə də deyirəm, biz hər bir zorakılığın əleyhinə-

yik. Zorakılığın əleyhinə olduğumuz halda, biz hansısa xırda hadisədən ötrü nəse iğtişaş yaratmalıyıqmı? Bu lazımdır.

**S u a l :** Cənab Prezident, bu hadisələrdən sonra Siz avqust ayında İran'a səfər edəcəksinizmi?

**C a v a b :** Edecəyəm.

**S u a l :** Cənab Prezident, onların antiazərbaycan təbliğatını necə qiymətləndirirsiniz? İran televiziyasının «Səhər» programı hər gün Azərbaycan əleyhinə məlumatlar verir. Hətta deyirlər ki, Xəzərdə baş verən hadisələri guya Azərbaycan edibdir. Onlar yalan məlumatlar verirlər.

**C a v a b :** Ele siz də Azərbaycanın əleyhinə məlumatlar verirsiniz də. Siz burada, içərimizdəsiniz, necə deyirlər, bu hakimiyyətin 8 ilde yaratdığı şəraitdən istifadə edirsınız. Gənc oglansan, yəqin ki, 8 il bundan qabaq sən usaq idin...

**J u r n a l i s t :** Onda mənim 20 yaşı var idi.

**H e y d ā r Ə l i y e v :** 20 yaşı vardı. Allah səni 100 yaşa çatdır-sın. Yaratığımız bu şəraitdən, sabitlikdən istifadə edirsınız, silahlı destələrdən xilas olmusunuz, Azərbaycan inkişaf edir. Belə olan halda, sən, o birisi, bu birisi hər gün qoşetlərdə, yaxud ele sizin televizi-yada, başqa televiziyalarda Azərbaycandakı vəziyyəti tamamilə tərsi-nə vermekle Azərbaycana xidmet edirsınız? İndi bizim içərimizdə belə hallar olanda, İranda bu, beş dəfə artıq ola bilər. Sizə onu deyə bilərəm ki, mənə məlumdur, indi artıq xaricdə, xüsusan erməni lobbisinin apardığı bu təbliğatda Azərbaycanın daxilində müxalifet qəzetlərinin gündə dərc etdiyi yalanlar, iftiralar, uydurmalar və şərlərdən istifadə olunur. Onları götürürərək və bildirirlər ki, «Azərbaycanın filan qəzetində belə yazılıbdır, görürsünüz mü, özləri belə yazırlar», «filan qəzetdə belə yazılıbdır, özləri belə yazırlar». Ona görə də mən buna heç fikir vermərəm, çünkü Azərbaycanda yaşayanlar mənə bundan çox ediblər.

**S u a l :** Cənab Prezident, Türkmenistanın bəyanatlarını necə qiymətləndirirsiniz?

**C a v a b :** Türkmenistan özü də beynəlxalq hüquq normalarına – beynəlxalq deniz hüququ var – əsaslanmayan və həmin normalara siğmayan iddialar edir. Bu barədə biz onlarla bir neçə dəfə danışıqlar aparmışıq və bundan sonra da aparacaqıq. Buna hazırlıq. İndi nota verib-sə, veribdir də.

**S u a l :** Cənab Prezident, biz de Sizi həm ölkənin Prezidenti, həm de Azərbaycanın vətəndaşı kimi latin qrafikasına keçilmesi münasibəti təbrik edirik. Amma bəzi problemlər olacaqdır. Külli miqdarda vəsait lazımdır. Deyək ki, xarici dillərdə olan filmlərin tərcüməsinə... Bu problem necə həll olunacaqdır?

**C a v a b :** Siz də, Azərbaycan televiziyası da, bütün televiziylər da bizim televiziya kanallarını rusdilli seriallarla doldurmusunuz. Hətta cizgi filmlərini də rus dilində verirsiniz. Yaxşı, biz öz ölkəmizdə Azərbaycan dilini hər yerde tətbiq etmək istəyirik. Mənim fərmanımın bir hissəsi əlifbadan, bir hissəsi isə bundan ibarətdir. Amma hansı kanalı açırsansa – mən təkcə sizi demirəm, dövlət televiziyası da, sizin özəl kanallarınız da – iki-üç saat serial verir, hamısı da rus dilində. Mən başa düşmürem, o serialların nə əhəmiyyəti var? Hamisi cəfəngiyat, uydurma, filan... Siz bilməzsiz, keçmişdə «Məlik-məmməd nağılı» vardi. Onu 40 gün ərzində hər gün uşaqlara danışdırılar. Bu seriallar «Məlikməmməd nağılı» kimi bir şeydir. Uydurma şeylərdir. Uydururlar, pul qazanırlar. İndi əgər bunu Azərbaycan dilində versəniz, yenə deyərdim ki, bəli, indi insanlar bundan da bir hezz alırlar.

Yaxud, siz özəl şirkətsiniz, tərcümə edin, verin. Sizə kim mane olur? Mən ele sənin bu sualından istifadə edərək buna öz münasibəti bildirirəm. Bundan mən narazıyam. Azərbaycan televiziyləri hansı ölkədən hansı filmi götürürlərse, onu ancaq Azərbaycan dilində verməlidirlər. Bir de düşünməlidirlər ki, hansı filmi vermək lazımdır, hansını yox. Bir tərəfdən biz istəyirik ki, verilişlərimizi milliləşdirək, bir tərəfdən de sən məcbur edirsən ki, adamlar iki saat oturub rus dilindəki o seriala baxınlar. Serialda da ki, xoşagələn bir şey yoxdur. Heç başa düşmürsən ki, nədir – qızlar məni bağışlaşın – amma biri orada öpüşür, biri burada qucaqlaşır.

Mən belə filmlərə baxmırıam. Amma hərdənbir kanalları yoxlayıram: siz nə verirsiniz, onlar nə verirlər, Azərbaycan televiziyası rast gəlir, bir dəqiqli ona baxıram.

**S u a l :** Cənab Prezident, Siz Koçaryanla görüşəcəksinizmi?

**C a v a b :** Yəqin ki, görüşəcəyəm.

**S u a l :** Soçi görüşündə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı müzakirələr aparılacaqmı? İlham Əliyev Avropa Şurasında məsələ qaldırmışdı ki, Dağlıq Qarabağda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi həyata keçirilir. Bu məsələni müzakirəyə təqdim edəcəksinizmi?

**C a v a b :** Ola bilər ki, bu məsələ orada müzakirə edilsin. Təbiidir ki, bu barədə biz də öz fikirlerimizi, o cümlədən Avropa Şurasında İlham Əliyevin qaldırdığı məsələni orada səsləndirəcəyik.

**S u a l :** Cənab Prezident, Xəzərin statusu barədə orada danışıqlar olacaqmı?

**C a v a b :** İndi danışıqlar ola bilməz. Xəzərin statusu barədə yəqin ki, sonra danışıqlar olacaqdır.

**S u a l :** Cənab Prezident, latin qrafikasına keçdikdən sonra ad və soyadların dəyişiləcəyi gözlənilirmi?

**C a v a b :** Bu, her bir adamın öz işidir. Sizin Türkiyədə də soyadlar var ki, heç başa düşmək olmur, bunu haradan götürübdür. Nə bilim, filankəs Kəpəzoğlu. Bu, adamların öz işləridir. İndi soyadları dəyişdirmək nəyə lazımdır? Kim isteyir, o deyişir. Onsuz da indi biri olubdur nə bilim daş, o biri olubdur qaya... İndi kim isteyirse, özünə çinar, ağac, nə bilim, çay, bağ, dəvə – nə isteyir götürsün. Söhbətimizi qurtaraq. Sağ olun.

## ERMƏNİSTAN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞ

*Soçi, Daqomis iqamətgahı  
1 avqust 2001-ci il*

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə təkbətək görüşü başa çatdıqdan sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.**

**Robert Koçaryan :** Əlbəttə, biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemini müzakirə etdik. Deye bilmərəm ki, biz yekdil rəyə gəldik. Biz müzakirələrimizi davam etdirməyi qərar aldiq. Əlbəttə, səhbət asan olmadı, lakin biz, hər halda, belə bir əhəval-ruhiyyədəyik ki, qəti qərar tapmaq lazımdır.

**Heydər Əliyev :** Mən bu fikirlə razıyam. Həqiqətən, bu məsələnin həllinin hər hansı variantlarını tapmaq üçün hətta bizi ayrılmış vaxtdan da çox vaxt sərf etdik. Biz müxtəlif variantları müzakirə etdik, amma hələlik hər hansı bir qəti qərara gelə bilmədik və ona görə də iki prezident arasında dialoqu davam etdirmək barədə razılığa gəldik.

**S u a l :** Demək oları ki, dügün açılmışdır?

**Heydər Əliyev :** Xeyr, mən hesab etmirəm ki, dügün açılmışdır.

**S u a l :** Həmsədrler deyirlər ki, danışıqlar Parisdə və Ki Uestdə işlənib hazırlanmış prinsiplər əsasında davam etdirilməlidir. Siz bunu nə çə şərh edərdiniz? Azərbaycanın xarici işlər naziri Quliyev demişdir ki, bu, ermənilərin prinsipidir.

**Heydər Əliyev :** Gəlin, kimin nə dediyindən səhbət açmaq. Biz sizə nə deyirik, ona da inanın.

**Robert Koçaryan :** Biz razılaşmışıq bu barədə təmkinli olaq. Sadəcə, bir dövr var idi ki, mətbuat vasitəsilə bir-birimizə qol vurmağa çalışırdıq. Hesab etmirəm ki, bu cür yanaşmalar qəti bir qərarın axtarışı üçün daha elverişli şərait yaranmasına getirib çıxaracaqdır.

**Heydər Əliyev :** Yeri gəlmışkən, nə barədə danışdığınımı biz tərəfdən, demək olar, heç kim bilmir. Odur ki, kim nə danışırsa, öz fikrini söyləyir.

## MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞÜNDƏN VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*3 avqust 2001-ci il*

— Güman edirəm ki, bizim oradakı görüşlərimiz haqqında və dövlət başçılarının qeyri-formal görüşü haqqında televiziya, radio, mətbuat və sitesile məlumatlarınız var. Ancaq düşünürəm ki, siz məndən də nəsə eşitmək isteyirsiniz. Onu deye bilərəm ki, MDB on ildir fəaliyyət göstərir, ilk dəfədir bele bir qeyri-formal görüş keçirilmişdir. Bu da Rusiya prezidenti Putinin təşəbbüsü ilə olmuşdur. Orada bir rəsmi görüş oldu. O da, siz yəqin gördünüz, qalstuksuz, filansız – kim hansı paltarda isteyirdi, o paltarda gələ bilmədi. Biz orada iki-üç saat bir çox məsələləri müzakirə etdik. Ancaq əvvəlcədən gündəlik yox idi. Demək, hər dövlət başçısı istədiyi məsələni qaldırdı. Sonra da prezident Putin onla üümüleşdi, öz fikirlerini dedi. Görüş çox yaxşı keçdi, çox maraqlı keçdi. Biz bir çox məsələləri müzakirə etdik. Prezident Putin Genuyada «səkkizlərin» görüşü haqqında da biziə məlumat verdi.

Ondan sonra isə tədbirlər qeyri-formal keçirdi. O gün axşam Putin ziyanət verdi. Eyni zamanda çox gözəl konsert də oldu. Rusyanın inəsənət ulduzları hamısı orada idilər. Çox yaxşı oldu.

Sabahı gün bizim yenə bir görüşümüz oldu. Orada keçmişdə bir çay sovxozu var idi, orada: «Çay evi» var. Taxtadan olan evdir. Orada görüş keçdi. Biz orada çox məsələləri müzakirə etdik. Sonra təkbətək görüşlər keçirildi. Cənki mən isteyirdim.

Dünen, günün birinci hissəsində təkbətək görüşlər oldu, sonra, ikinci hissədə biz gəmi ilə səyahət etdik. Orada da ancaq dövlət başçıları idi. **Ona görə də sərbəst səhbət aparmağa imkan var idi. Beləliklə, mən hesab edirəm ki, bizim görüşümüz çox faydalı idi.**

**Mən təkbətək görüşlərdən xüsusən prezident Putin ilə görüşü mü çox əhəmiyyətli hesab edirəm.** Çünkü prezident Putindən əvvəl mən Nazarbayev ilə görüşmüştüm. Xəzər dənizi barəsində onunla fikir mübadiləsi aparmışdım və eyni mövqedə olduğumuzu bildirmişdik.

Qərara gəlmisdik, danışmışdıq ki, sonra üçümüz görüşək. Üçümüz görüşdük, müzakirə elədik və təbiidir ki, Xəzər dənizinin cənubunda son vaxt baş vermiş hadisələrə çox mənfi reaksiya bildirildi. Xüsusişen prezentətlər tərafından. Biz, üç Xəzəryanı dövlət Xəzərin statusu haqqında eyni fikirdə olduğumuzu bir daha bəyan etdik. Məlumdur ki, bizim müqavilələrimiz də var – Qazaxıstan ile Rusiya arasında müqavilə, Rusiya ile Azərbaycan arasında müqavilə. Bu müqavilələr də beynəlxalq hüquq normalarına uyğun, Xəzərin sektorlara bölməsinin esasındadır. Ona görə də bizim görüşümüz nticəsində prezident Putin bəyanat verdi. O dərc olunubdur. Yəqin bilirsiniz. **Hesab edirəm ki, bu çox lazımlı, çox əhəmiyyətli bir bəyanatdır. Mən bunu çox əhəmiyyətli hesab edirəm.**

Mənim Ermənistan prezidenti Koçaryan ilə təkbətək görüşüm oldu. Çox vaxt itirdik, çox danışqlar apardıq, çox müzakirə apardıq. Ancaq mən bunun detallarını indiyə qədər deməmişəm və bu gün də deməyəcəyəm. Düzdür, kimse oradan-buradan nəsə uydurur, qəzetlər də yazır. Ermənistanın qəzetlərinde çox yazırlar, bizimkilər yazır. Ancaq mən hesab edirəm ki, danışqlarda bir nticə əldə olunmayana qədər bu barədə mənim tərəfimdən bundan artıq məlumat verilə bilməz. O biri təkbətək görüşlərin də hamısı maraqlı idi.

Demək olar ki, prezidentlərin hamısı ilə həm fərdi görüşlər olmuşdu, həm də bir yerdə idik. Gəmide gedəndə iki adam orda səhbət edirdi, iki adam burda səhbət edirdi. Yəni fikir mübadiləsi aparmaq üçün çox yaxşı imkanlar yaranmışdı. Nehayət, dünən axşam bunların hamisini bitirdik. Hamı bu gün öz ölkəsinə yollandı. Mən hesab edirəm ki, bu görüş çox əhəmiyyətli, çox faydalı görüşdü.

**S u a l :** Cənab Prezident əvvəla, xoş gəlmisiniz. Siz dediniz ki, Putin belə bir bəyanat verib ki, üç Xəzəryanı ölkənin mövqeyi eynidir. Amma Siz burada olmayıanda İran təyyarələri Azərbaycanın sərhədlərini növbəti dəfə pozdu. Sizcə, Rusiya prezidentinin bəyanatı və üç Xəzəryanı ölkənin prezidentlərinin mövqeyinin bir daha dəqiqləşməsi İranı bu hərəkətlərindən çəkindirə biləcəkmi? Konkret təklif olundu mu ki, beş Xəzəryanı ölkənin başçılarının görüşü keçirilsin və bu problem yaxın vaxtlarda həll olunsun, gərginlik aradan qalxın?

**C a v a b :** Bilirsiniz, mən İranə görə zəmanət vere bilmərəm ki, İran bundan sonra nə edəcək, nə etməyəcəkdir. Bu barədə heç bir şey deyə bilmərəm. Ancaq biz orada danışdıq ki, --təəssüf ki, Türkmenis-

tanın prezidenti ora gəlməmişdi – prezident Putin dörd Xəzəryanı ölkənin prezidentlərinin görüşünü təşkil edəcəkdir. Yəni Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmenistanın. Çünkü Putin bu sözləri dedi ki, Xəzər dənizi keçmişdə SSRİ-yə mənsub olubdur və İran ilə SSRİ-nin sərhədi vardi. **Biz, yəni dörd Xəzəryanı dövlət, müstəqillik əldə etmiş dövlətlər SSRİ-nin varisləriyik.**

İkincisi də, MDB-nin xarici sərhədlerinin qorunması haqqında da dəfələrlə səhbət gedibdir və bu da MDB-nin prinsiplərindən biridir. Ona görə biz bu barədə işlayəcəyik. Yəni birinci addımı Putin öz üzərinə götürdü ki, təşəbbüs göstərsin, dördümüz görüşək. İndi üçümüz görüşdük, sonra dördümüz görüşək. Ondan sonra isə baxacağıq.

**S u a l :** Cənab Prezident, Koçaryanla dünənki görüşünüz prosesə hansısa təkan verdimi və növbəti ikitərəfi görüş ne vaxt olacaqdır?

**C a v a b :** Bilirsiniz, nə qədər görüşmüşük. Çox. Axı təkan böyük şeydir. Təkan elədir ki, gərək prosesi irəlilətsin. Əgər xırda bir addım da olursa, bu, müsbətdir. Ancaq mən hələ heç bir şey deyə bilmərəm.

**S u a l :** Cənab Prezident, Ermənistan prezidenti öz müsahibəsində bildirmişdi ki, Azərbaycanla danışqlar o zaman hər hansı bir nüticələrə gətirib çıxara biler ki, Azərbaycan imtina etdiyi Paris danışqları üzərinə qayıtsın. Yəni Ki Uest danışqlarına yox. İndiki danışqlar hansının üzərində gedirdi?

**C a v a b :** Bilirsiniz, onlar bu məsələni müəyyən qədər düzgün çatdırırlar. Parisdə bizim iki dəfə görüşümüz olubdur. Fransa prezidenti cənab Şirakin iştirakı ilə. Biz orada bir neçə variantları müzakirə etmişik. Mənim ondan əvvəl də Ermənistan prezidenti ilə görüşlərim olmuşdu. Son dəfə gərek ki, 1999-cu ilin oktyabr ayında idi. Naxçıvanda sərhəddə görüşmüştük. Onda biz çox şeylərə razılığa gəlmışdik. Ancaq ondan bir neçə ay sonra Ermənistan bundan imtina etdi. Ona görə o, tamam pozuldu. Başa düşürsünüz? İndi mən də deyə bilərəm ki, o prinsiplər əsasında, niyə onu pozdu. Amma biz heç nəyi pozmamışq. Sadəcə, Parisdə bir neçə variant müzakirə olunubdur. Amma biz heç bir qəti fikrə gəlməmişik. Amma müzakirə olunan bəzi variantlardan Ermənistan geriye çəkilibdir. Bezilərini isə mən sonra qəbul etməmişəm. Ona görə mən hesab etmirəm ki, Paris görüşləri mükemmel bir görüş olubdur.

O ki qaldı Ki Uestə, orada onlar da öz mövqelerini izah ediblər, mən də öz mövqeyimizi izah etmişəm. Artıq oradan gedəndə də belə bir şey

olmadı ki, biz hansısa bir razılığa geldik. Bu, prosesdir. Bir dəfə görünən, bir razılığa gelirsen. Ondan bir az sonra ona etiraz edirlər. Yaxud, məsələn, mən bezi məsələləri qoyuram. Onlar deyirlər olar, amma gələn dəfə deyirlər olmaz. Bezi məsələlər de var. Vaxtılı mən demişəm ki, bu mümkünkündür, indi deyirəm, yox, mümkün deyildir. Ona görə də bu, prosesdir və heç yerde prinsip yoxdur – nə Parisdə, nə Ki Uestdə, eyni zamanda Naxçıvanda, sərhəddə. Orada son prinsip var idi. Amma onu tamamilə pozdu. Ermənistən tərəfi pozdu. Ona görə mənə belə gelir ki, bunlar, sadəcə, düzgün məlumat deyildir.

**S u a l :** Cənab Prezident, bəs Soçi'də hansısa razılığa gelmək mümkün oldumu?

**C a v a b :** Qızım, mən sənə bir dəfə cavab verdim.

**S u a l :** Cənab Prezident, doğrudurmu ki, əsas mübahisələr Şuşa-ərəfi kəndlərə azərbaycanlıların qayıtması və Dağlıq Qarabağ yolun Laçından yox, Kelbəcərdən verilməsi üzərində gedir?

**H e y d ə r Ə l i y e v :** Sən bunu haradan bilirsən?

**J u r n a l i s t :** Ermənistən rəsmilərinin öz agentliklərinə verdikləri müsahibələrdən.

**H e y d ə r Ə l i y e v :** Sən onda Ermənistəndən soruş ki, bu doğrudur, ya doğru deyil.

**S u a l :** Cənab Prezident, Koçaryanla yeni görüşünüz nə vaxt olacaqdır?

**C a v a b :** Biz danışdıq ki, görüşəcəyik. Amma haçan ola bilər, deyə bilmərem.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağda narkotik vəsitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı müzakirələr keçirildimi?

**C a v a b :** Bilirsiniz, Özbekistan prezidenti İslam Kərimov xüsusi bir arayış hazırlamışdır – ümmümiyyətlə, narkobiznesin beynəlxalq terrorizm ilə bağlılığı və beynəlxalq terrorizmin narkobiznesdən istifadə edərək öz terrorçuluq hərəkətlərini heyata keçirməsi barədə. Bu məsələ haqqında bizim geniş fikir mübədilemiz oldu və hamı bu fikre gəldi ki, narkotik maddələr indi hər yerdən keçir. Təkcə Orta Asiyadan yox, bizim Qafqazdan da keçir, başqa yerdən də keçir və bunlar böyük təhlükə yaradır. Ona görə də orada konkret bir şey söylənmədi. Ancaq hamının cənə fikri oldu ki, bu, indiki zamanda bütün bəşəriyyət üçün, o cümlədən bizim dövlətlər üçün çox təhlükəli bir meyldir və bu getdikcə də genişlənir. Mən buradan gedəndə dedilər ki, bizim hüquq-mühafizə orqan-

ları bir kiloqram heroin tutublar. Bilirsiniz, bir kiloqram heroin nədir? Yarım qram heroin narkomani istədiyi vəziyyətə salır. Amma bu, tonlarla keçir. Bu bir çox ölkələrdən keçir. İndi mən demək istəmirdəm ki, hansı ölkədən, haradan daha çox, haradan daha az keçir. Bunların hamısı da həm MDB məkanına, həm de Avropaya gedir. Eyni zamanda Avropaya başqa yerlərdən də gelir. Bilirsiniz ki, narkomaniya məsələsi, narkotik maddələrin gizli istehsal olunması və yayılması Cənubi Amerikada olunduqca çox güclənibdir. Ona görə bu, global məsələdir, dünyada böyük təhlükə doğuran məsələdir. Biz də bu barədə fikir mübədiliyi aparıb, qəti mövqeyimizi bildirdik ki, bunların qarşısını almaliyiq.

**S u a l :** Cənab Prezident, Bi-Pi şirkəti bildirir ki, Azərbaycan İranla razılığa gələnə qədər İranın hədələdiyi yataqlarda işlərini davam etdirməyəcəklər. Sizin buna münasibətinizi bilmək olarmı?

**C a v a b :** Bilirsiniz, Bi-Pi şirkəti hələ mənə bir şey deməyibdir. Ona görə də Bi-Pi şirkəti mənə deyəndə, mən deyəcəyəm. Amma onu bildirmək istəyirəm ki, bizim müqavilə imzaladığımız bütün yataqların hamisində işlər davam edəcəkdir.

**S u a l :** Hörmətli cümhur başqanım, Gürcüstan prezidenti Şevardnadzenin təxire salınan səfəri nə vaxt gerçəkləşəcəkdir?

**C a v a b :** Biz onunla danışacaqıq. Orada jurnalistin öldürülməsi ilə əlaqədar daxili vəziyyət bir az gərginleşibdir. Onunla belə danışmışıq ki, orada vəziyyət normal hala düşen kimi telefon əlaqəsi saxlayıb müəyyən edəcək və Azərbaycana mütləq gələcəkdir.

**S u a l :** Cənab Prezident, metbuatla bağlı son fərmanınızda görə, televiziyyada filmlərin hamısı Azərbaycan dilinə tərcümə olunub verilməlidir. Bu çox böyük çətinliklər yaradır. İndi Azərbaycanın reklam bazasında o qədər vəsait yoxdur ki, Azərbaycan televiziyalarında filmleri belə sürətli tərcümə etmək mümkün olsun. Ola bilərmi, Siz Milli Banka göstəriş verəsiniz ki, özəl televiziyalara güzəştli kreditlər versin və filmlər Azərbaycan dilinə tərcümə olunsun.

**C a v a b :** Birincisi, mən sizdən soruşuram: Hörmətli ANS, niyə indiyə qədər rus dilində bir belə seriallar, multfilmlər göstərirdin? Mən bu məsələni buradan gedəndə qaldırmışam. İndi siz də ayılmısınız.

**J u r n a l i s t :** Cənab Prezident, tərcümə etdiklərimiz var. Amma bu çox baha başa gelir.

**H e y d ə r Ə l i y e v :** Bəlkə də, ola bilər. Amma indi siz ayılmısınız. Mən Azərbaycan dilinə haqqında, latin elifbası haqqında fərman ve-

rəndən sonra bu məsələni də çox vacib hesab etdim. Çünkü biz bir tərəfdən deyirik ki, bütün azərbaycanlılar, Azərbaycanda yaşayan azərbaycanlılar Azərbaycan dilini bilməlidirlər, danışqlarını Azərbaycan dilində aparmalıdırlar və bütün dövlət işləri Azərbaycan dilində getməlidir.

İkinci tərəfdən də, təkcə siz deyilsiniz. Bizim dövlət televiziya şirkəti də gündə, demək olar ki, verilişlərin yarısını seriallara, rus dilində olan multfilmlərə həst edir. Bilirsınız, siz öz gözünüzdə tiri görmürsünüz, başqasının gözündə tükü seçirsiniz. Baş bu sizin günahınız deyilmi? Siz və sizin xüsusi qonaqlarınız ki var – sən onları çox mehəbbətlə danışdırırsan – onlar indiye qədər döşlərinə vururdular ki, millilik belə geldi, Azərbaycan dili, ne bilim nə. Hətta bizim dilimizə başqa cür adlar qoyurdular. İndi nə oldu? İndi mən dil haqqında fərman qəbul etmişəm, latin əlifbası haqqında fərman qəbul etmişəm. Hələ fərman həyata keçməmişdən hay-küy sahiblər və bunu yena də tərsinə yozmağa başlayıblar ki, Heydər Əliyev bununla kiməsə zərər getirmək isteyir.

Görürsünüz, nə qədər ağılsızdır. Heydər Əliyev kiməsə zərər götürmək istəsə, imkanları çoxdur, zərəri cələ getirər ki, o adam heç bilməz ki, hansı tərəfdən...

Bilirsınız, mən buradan gedəndə – görünür, sən yox idin, cavan oğlan var idi, mənə o sual verirdi – bu məsələ qalxdı. Yəni bu məsələ qalxmadi, özüm dedim ki, mən Bakıya dönen kimi seriallara haqqında qəti fikrimi bildirəcəyəm. Çünkü biz bir tərəfdən isteyirik ki, öz dilimizin tətbiq, istifadə sahəsini genişləndirək. İkinci tərəfdən də, bu seriallara ayrı-ayrı, başqa dillerdə, xüsusən rus dilində olan filmlərə baxırlar.

İndi gərek biz uşağı tərbiyə edək ki, o, ana dilini bilsin. Amma uşağın ən sevdiyi bir şey multfilmdir. Mənim balaca nəvəm var. O, multfilmə saatlarla baxır. Rus dilində baxanın biri rus dilini bilir, o birisi az bilir, başqa birisi heç bilmir. Bilməyən də yavaş-yavaş öyrənir. Çünkü multfilmdə görür ki, ayı nadir – medveddir, yaxud dovşan nadir – zayats, filandır, feşməkdir. Ona görə bu böyük problemdir. İndi mən sənə bu bərədə heç bir şey deyə bilmərem. Ancaq hamımız bir yerde düşünməliyik.

**S u a l :** Cənab Prezident, «Şahdəniz» layihəsi üzrə Gürcüstanla hər hansı bir həll olunmamış problem qalıbmı?

**C a v a b :** Yox, qalmayıbdır. Görürəm ki, daha sözünüz yoxdur.

**S u a l :** Cənab Prezident, Siz Putinlə görüşəndə Qəbələ RLS-in statusunu müzakirə etmisinizmi?

**C a v a b :** Onu müzakirə etməyə ehtiyac yoxdur. Biz onu müzakirə etmişik, komissiya yaratmışıq. Hesab edirəm ki, komissiyanın qərar çıxandan sonra biz müzakirə edəcəyik.

**S u a l :** Cənab Prezident, İran Məsləhət Şurasının katibi belə bir ifade işlətmüşdür ki, eğer Azərbaycan öz mövqelərini dayışməsə, İran ona qarşı ərazi iddiaları irali süre biler. Sizin İrana sefəriniz zamanı hansı mövqeyin dəyişilməsi barədə müzakirələr gedə bilər?

**C a v a b :** Bilirsiniz, burada deyirler ki, BAB təşkilatı var, cavanları xüsusi yiğibidir. Əvvəl mən bilmirdim, deyirdim ki, beləkə bəbtistlərdir, nədir. Sonra araşdırıldım. Dedilər ki, bu, Büttöv Azərbaycan Birliyi təşkilatıdır. Yaxşı, BAB təşkilatı burada var. Gecə-gündüz danışır ki, gərək Cənubi Azərbaycanı özümüze birləşdiren, filan edək, feşməkan edək. Yaxşı, bəs onlar buna reaksiya vermirlər? O da dövlətdir.

İndi bizim ölkəmizin bir hissesi işgal olunubdur. Nə qədər əziziyət çəkirik. O da böyük dövlətdir. Biz dediyimiz Cənubi Azərbaycan İranın yarısına bərabər bir sahədir. Bütün İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Vaxtilə Fidel Kastronun yaxın silahdaşı var idi – Çe Qevara, isteyirdi ki, bütün Cənubi Amerikada sosializm yaratsın. Böyük şücaetlər etdi. Sonra haradasa mehv oldu. Bilirsiniz, indi belə şeyləri ortaya atmaq... Mən belə düşünürəm ki, o adam ki BAB yaradıb, nə qədər fantazyor olsayıda, onun özü de dərk edirdi ki, bu real bir şey deyil və olmamalıdır. Ancaq bir tərəfdən münasibətləri kəskinləşdirmək üçün, ikinci tərəfdən də, beleliklə, özüne populyarlıq qazanmaq üçün edibdir. Çünkü adı adamlara Cənubi Azərbaycan deyəndə, deyir, bəli, Cənubi Azərbaycan! İndi ona görə də İran dözür-dözür və bir dəfə də deyir ki, yaxşı, Azərbaycan vaxtilə İranın tərkibində idi. Biz də onu birləşdirərik.

İş bundadır ki, biz 8 milyonuq, İran 65 milyona yaxındır. Orada 30 milyon azərbaycanlı var. Onda deyəcəklər, kim-kiminlə birləşməlidir, kiçik böyükə, ya böyük kiçiklə? Bilirsiniz, bizim tərəfimizdən bu mənimsiz şeylər meydana çıxır və bunların nəticəsində belə şeylər əmələ gəlir. Ona görə mən orada verilən beyanata qətiyyən heç bir əhəmiyyət vermirəm. Gedəndə də demişəm, indi də deyirəm ki, biz İranın daxili işlərinə qarışmırıq və qarışmayacaqıq. İran da Azərbaycanın daxili işlərinə qarışmamalıdır.

Onların Təhlükəsizlik Şurasının katibi Ruhani burda olanda mən bu sözləri ona qəti demişəm. Demişəm ki, biz dünyəvi dövlətik. Biz bu

gün dünyəvi dövlət deyilik, yüz ildir dünyəvi dövlət yolu ilə gedirik. Dünyəvi dövləti, sadəcə, müstəqillik əlde edəndən sonra almadıq ki? Bu dünyevilik bizde artıq keçən esrin əvvəlindəndir. Məsələn, Azerbaycanda çadranı nə vaxt atdır? 1925-26-ci illərdə qadınlar çadranı atdırılar. İndi sənin başına çadra salmaq olar? İsteyirsən, salaq. Səni məscidə aparaq, çadranı da başına salaq.

**S u a l :** Cənab Prezident, İrana nə vaxt səfər edəcəksiniz?

**C a v a b :** Görək. Gerək onlarla ikitərəfi danışaq.

**S u a l :** Cənab Prezident, Putinin teşəbbüsü ilə keçiriləcək dörd Xəzəryani dövlət başçılarının görüşü təxminən nə vaxt və harada olacaqdır?

**C a v a b :** Ay qardaş, bilirsən, mən sənə dedim ki, belə bir şey olacaq. İndi sən sual verirsən ki, nə vaxt olacaq, harada olacaq. Ondan sonra sual verəcəksən ki, nə bilim, o yerin quruluşu nə təhdirdir, o, yarayır, ya yaramır. Axi belə boş sualları verməyin. Bu sözü dedim. Demək, artıq bu tamam deyilən sözdür.

**S u a l :** Cənab Prezident, yəqin Size, məlumat veriblər. Siz burada olmayıanda İrana 12 radiostansiya keçirilmiş. Gürcüstandan İrana aparılan herbi radiostansiyalar Astara gömrükxanasında saxlanılıb. Araşdıracaqsınız mı ki, bu, İran sərhədine qədər necə gedib çıxbı?

**C a v a b :** Eşitmışəm. Əlbəttə, əlbəttə.

Sağ olun. İşə gedirəm. İndi soruşaqsınız ki, mən bunu niyə deyirməm?

**J u r n a l i s t :** Səfərdən gəlmisiniz. İndi də birbaşa işə getmək ki-fayət qədər güclətən tələb edir.

**H e y d ā r Ə l i y e v :** Bəli. Sən hansı...

**J u r n a l i s t :** «SPACE» televiziyyasındanam.

**H e y d ā r Ə l i y e v :** O birilərinə başa sal ki, Heydər Əliyev üç günlük səfərdən sonra da işə getdi.

## «SNN-TÜRK» TELEKANALINA MÜSAHİBƏ

13 sentyabr 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin «SNN-TÜRK» televiziya kanalının müxbiri Gürkan Zənginə müsahibə vermişdir.

**M ü x b i r :** Sayın cumhur başqanı, on il əvvəl Azərbaycana gələnlər tamamilə başqa Azərbaycan görmüşdülər. Amma indi tamamilə başqa Azərbaycan görünür. İndi neft sahəsində yeni böyük oyun oynamadıqdadır. Tanınmış siyasetçi kimi, Sizcə, bu oyunda Azərbaycanın yeri nödür və bu oyunda Azərbaycanın yolunu necə görürsünüz, Azərbaycanın geleceyinə necə baxırsınız?

**H e y d ā r Ə l i y e v :** Sizin söylədiyiniz bu on il Azərbaycanın müstəqillik dövrüdür. 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini əldə edib və müstəqil dövlət kimi yaşayır. Ancaq təəssüflər olsun ki, biz müstəqil dövlət kimi yaşayıb inkişaf etmək üçün böyük çətinliklərlə, problemlərlə rastlaşmışıq. Birincisi, sizə məlumdur ki, siz 1991-ci ildə buraya gələndə Ermənistanla Azərbaycan arasında savaş gedirdi. Ermənistan Azərbaycanın torpaqlarının bir qismini artıq işğal etmişdi. Bu savaş ondan sonra da davam etdi. 1994-cü ilin may ayında biz bu savaşçı dayandırıldıq, atəşkəs haqqında anlaşma imzaladıq. Təbiidir ki, bu münaqişə Azərbaycanın müstəqillik dövründə yaşamاسına çox böyük problemlər yaradıbdir. Atəş dəyandırıqla, atəşkəs əldə etdiksə də, işğal olunmuş torpaqlardan çıxarılan insanlar çox ağır durumda yaşıyırlar. Bir milyondan artıq Azərbaycan vətəndaşını işğal olunmuş torpaqlardan – bilirsiniz ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir – çıxardıblar, onlar çadırlarda yaşıyırlar. Yəni bu bizim üçün həm siyasi problemdir, həm mənəvi problemdir, həm də iqtisadi problemdir. Çünkü çadırda yaşayan insanın, birincisi, yaşıysi necə olur, onu bilirsiniz. İkincisi, onlar işləmirler. Onları yaşatmaq lazımdır. Ona görə də, bax, bu problemlər Azərbaycanın inkişafını geriye salan problemlərdir. Amma təkcə bu olsaydı, yenə də şükür edərdik.

Təəssüflər olsun ki, Azərbaycanda o vaxt da, siz gördünüz vaxtda da sabitlik olmamışdı, ictimai-siyasi vəziyyət daha da korlanmışdı və bu, davam edirdi. Baxmayaraq ki, biz ateşi dayandırıq. Baxmayaraq ki, biz burada dövləti gücləndirdik. Çünkü artıq 1993-cü ildə Azərbaycanda Vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan dağılırdı, parçalanırdı. Biz onu qoruduq, saxladıq. Amma xalqın gücü ilə, xalq birləşdi. Ancaq sonra isə, 1994-cü ildə bəzi qanunsuz silahlı dəstələr yenidən Azərbaycanda çevriliş etməyə çalışıdilar. Dövləti, hakimiyyəti, prezidenti devirməyə çalışıdilar. Biz bunun da qarşısını aldıq. Amma iş bununla da bitmədi.

1995-ci ildə yeni bir çevriliş həyata keçirmək cəhdı oldu. Bizim polis xüsusi təyinatlı dəste var idi. Ola bilsin, bu sizdə də var. Yeni bunlar daha da güclü polis işçiləridir, silahları da çoxdur. Bunun rəhbəri bizim daxili işlər nazirinin müavini idi. Bunları əlinə keçirdi, hakimiyyəti əlinə almaq istədi. Ancaq təkcə o deyildi. Burada müxalifətdə olan bütün partiyalar onu dəstəklədi, onunla birləşdi və bəzi xarici ölkələrdən də ayrı-ayrı dəstələr bunları dəstəklədilər. Bunda herənin öz marağı var idi. Müxalifətin öz marağı var idi ki, bu fürsətdən istifadə edib hakimiyyətə gəlsin. Digər xarici qüvvələrin marağı o idi ki, istədikləri insəni hakimiyyətə getirsinlər. Ancaq bunun da qarşısını aldıq.

Sonra burada Prezidentə qarşı, mənə qarşı bir neçə terror cəhdəri oldu. Allah bizi bundan da qorudu.

**S u a l :** Yəni on il ərzində rahatlıq olmadı, amma buna rəğmən Azərbaycan hər şeyi qoruyub saxladı?

**C a v a b :** Bəli. Ancaq 1995-96-ci illərdən sonra sabitliyi təmin etdi. Bir tərəfdən atəşin dayandırılması, ikinci tərəfdən, sabitliyin təmin edilməsi bizə imkan verdi ki, Azərbaycanın iqtisadi problemləri ilə, sosial problemləri ilə məşğul olaq və məşğul olduq. Biz buna nəyin nəticəsində gəlib çıxdıq?

Azərbaycanın sovetlər dövründən çox böyük iqtisadi potensialı var idi. Təəssüflər olsun ki, o iqtisadi potensial 1988-89-cu illərdən başlayaraq ilbəli dağıldı və artıq 1995-ci ildə bu, əslində, tamamilə dağılmışdı. Amma bu potensialın bir hissəsi yene qalırdı. Biz isə artıq sosializm sistemində yaşamaq istəmirdik. Müstəqillik əldə edəndən sonra biz müstəqil dövlət kimi, dünyanın başqa dövlətləri kimi demokratik dövlət, hüquqi dövlət, dünyəvi dövlət qurmaq isteyirdik, ikinci tərəfdən də bazar iqtisadiyyatı yolları ilə getmək lazımdı. Amma bu da

asan bir şey deyildi. İctimai, iqtisadi, siyasi formasiyanın dəyişməsi çox ağırlı bir prosesdir. Ancaq biz bu yol ilə getdik və bu gün də gedirik. Bunun üçün bir çox islahatlar keçirdik. Bu islahatların əsası da özəlləşmədir.

Məsələn, biz kənd yerlərində torpağı özəlləşdirdik, kəndlilərə verdik. Amma bilirsiniz, keçmişdə kəndlilin heç bir şəxsi mülkiyyəti olmamışdır. Hamısı dövlət mülkiyyəti, ümumi mülkiyyət, kolxoz-sovxozi mülkiyyəti idi. Çox şey dağıldı, amma bir-iki ildən sonra kəndlilər ayaq üstə qalxdılar. Her adam öz torpağından daha da yaxşı, səmərəli istifadə etməyə başladı. Belelikle, bizdə kənd təsərrüfatı qalxdı.

Bilirsiniz ki, bizim neft kimi böyük sərvətimiz vardır. Keçmişdə də, 150 il bundan önce dünyada sonnaya üsulu ilə ilk dəfə neft Azərbaycanda çıxarılmışdır. Keçmişdə bu neft ancaq Sovetlər İttifaqına məxsus idi. İndi bu bizim özümüzündür. Amma gənc müstəqil dövlət kimi, xüsusən dənizdən neft çıxarmaq üçün müasir, modern texnikamız-texnologiyamız yox idi. Ona görə də biz dünyanın böyük neft şirkətlərini buraya dəvət etdik. 1994-cü ildə böyük bir müqavilə imzalandı. Ona «Əsrin müqaviləsi» adı verildi. Orada da biz Bakı-Ceyhan boru xəttinin əsasını qoymuşuk. Bu şirkətlərin Azərbaycana gəlməsi, təbiidir ki, Azərbaycanda böyük bir təbəqənin iş yeri almasına, maaşların artırmasına yardım etdi.

Sonra biz özəlləşdirməyə başladıq. Məsələn, ticarət tamamilə özəlləşdi. İndi sən mağazaları görürsen.

Ancaq 1991-ci ildə bunu görə bilmezdin. Çünkü onda hələ sovet sistemi davam edirdi. Mağazaları özəlləşdirdik, təkcə mağazaları yox, kiçik müəssisələri özəlləşdirdik. İndi artıq orta və böyük müəssisələri özəlləşdiririk. Bu da təbiidir ki, bir tərəfdən, bizim büdcəmizə para gətirdi, ikinci tərəfdən də, eger özel müəssisə, təşkilat şəxsi mülkiyyətdirsə, onu daha da yaxşı işlədir, daha da yaxşı iş görürler.

Bir də ki, dünya ölkəleri ilə sərbəst ticarətə başladıq. Məsələn, Türkiyədən buraya çox iş adamları gəldi. Bu gün də var. İndi mənə deyirəm ki, burada Türkiyədən gəlmis 5 mindən artıq insan yaşayır. Başqa ölkələrdən gəldilər, ticarət başladı. **Bunların nəticəsində** biz insanların maaşlarını qaldırıq, sosial məsələlərini həll etdik və belə bir duruma gəlib çatdıq. Ancaq mən hələ bunu da yetərlə görmürəm. **Biz bu işin başlanğıcındayıq.**

İndi sən sorusundan ki, Azərbaycanın geleceyini necə görürəm. Azərbaycanın imkanları böyükdür. Azərbaycan bir neçə ildən sonra iq-

tisadi cəhətdən bundan daha da güclü, insanların yaşayışı, rifahı daha da yaxşı və başqa sahələrdə de hər şey yaxşı olacaqdır.

**S u a 1 :** Cənab Prezident, İran Xəzər dənizində Azərbaycana güc göstərdi. Bu barədə çətinlik yarandı. Amma sonra hər şey yoluna düşdü. Qarşıda Sizin İrana səfəriniz vardır. Sentyabrın 17-də İrana gedəcəksiniz. Bu sahədə İrana nə mesaj göndərisiniz, nə deyə bilersiniz?

**C a v a b :** Bilirsiniz, mənim İrana rəsmi səfərimə gəldikdə, İranın yeni prezidenti cənab Xatəmi hələ dörd il bundan önce məni İrana davet etmişdi. Mən de onu devət etmişdim. Çünkü İran qonşu ölkədir. Bizi etmirdi 750 kilometr sərhədimiz vardır. Təkcə bu deyil. İranda çoxlu azərbaycanlılar yaşayır. Keçmişdə bizim müstərək dəyərlərimiz olubdur. Qaşa görə də İran bizim üçün yaxın ölkədir.

Mən keçmişdə orada olmuşam. İranın keçmiş cumhur başqanı da burada olmuşdur. Ancaq yeni cumhur başqanı seçilməmişdən əvvəl mən o dəvəti almışdım, ancaq müəyyən səbəblərə görə həyata keçirə bilməmişdim. O da mənə söz verdi ki, öncə sən gəl, sonra da mən gelim. Nəhayət, biz bunu sentyabrın 17-nə təyin etdik. Yəni mənim İrana bu səfərim 2-3 il bundan önce planlaşdırılmış bir səfərdir. Bu heç bir ekstremal hadisə ilə bağlı deyildir.

**S u a l :** Məlum hadisə ilə əlaqədar getmirsiniz?

**Cavah**: Yox, yox, yox. Bu, önceden planlaşdırılmışdı.

**Mənim bu səfərim geniş xarakter daşıyacaqdır.** Çünkü biz orada bir neçə anlaşma imzalayacağıq. Dövlətlərərəsi bir anlaşma imzalayacağıq. Bir neçə sahələrdə anlaşmalar imzalayacağıq. Bizim İran-Azerbaycan müstərek iqtisadi komissiyamız vardır. Neca ki, Türkiye ilə var, İran ilə də var. Onlar daim işləyirlər. Biz onları dinleyəcəyik ki, nə iş görübər, bundan sonra nə iş görə bileyək lər. Bir sözə, məqsəd İran ilə Azərbaycan arasında olan əlaqələri həm iqtisadi sahədə, həm də digər sahələrdə daha da inkişaf etdirməkdən ibarətdir.

O ki qaldı həmin hadisəyə, bu gözənlənməz bir hadisədir. Çünkü biz 1994-cü ildə ilk müqaviləni imzalayanda hələ heç bir Xəzəryani ölkə Xəzərdə ne var, ne yox – bilmirdi. Onda heç kəs demirdi ki, Xəzərin statusu lazımdır, ya lazım deyildir. Biz müqaviləni imzalayandan 6-7 ay sonra bu problem qalxdı ki, Xəzərin hüquqi statusu olmalıdır. Yəni Xəzərdə hansı ölkə ne iş görə bilər. Amma biz də nəyə əsaslanırıq? Sovetlər vaxtı Xəzər iki ölkəyə mensub olubdur. Birinci

Sovet İttifaqı, biri de İran. Sovet İttifaqının İran ile sərhədi çox cənubda, yəni güneydə olubdur. Çünkü yuxarıda Rusiya, Qazaxıstan, o tərəfdə Türkmənistan, burada Azerbaycan var, İran isə aşağıdadır, yəni Xəzərin lap güney tərefindədir. O sərhədi da Sovetlər vaxtı SSRİ ilə, yəni Sovet İttifaqı ilə İranın sərhədi kimi tanımlışdır və qoruyurdular. İndi Sovetlər İttifaqı voxdur.

Amma Sovet hökuməti o vaxt, 1970-ci ildə Xəzərin neft-qaz ehtiyatlarının istifadə edilməsi üçün onu sektorlara bölmüşdür. Biz öz bölməmizdə çahışırıq, başqa yera keçməmişik. Ancaq indi İran deyir ki, yox, belə olanda İrana az pay düşür. Xəzər beş ölkəyə bərabər bölgünməli, hərəsinə 20 faiz düşməlidir. Amma bu da coğrafi nöqtəyinənəzərdən mümkün deyildir. Çünkü Xezerin sahilində hansı ölkənin sərhədi varsa, oradan – bir de Xəzərin orta xətti var – orta xəttə qədər bu ölkənin olur. O birisi tərəfdən orta xəttə qədər o ölkənin olur. Rusiya, Qazaxıstan ilə belə anlaşmalarımız var. Amma İran deyir yox, gəlin toplaşaq, Xəzəri beş yere, her bir ölkə üçün 20 faiz bölek, ondan sonra çalışıq. Amma bunu necə etmək – onlar bunu deya bilmirlər. Orada bizim üç neft yatağıımız var. 1998-ci ildə Bi-Pi şirkəti və bir çox şirkətlər ilə anlaşma imzalamışq ki, orada işləsinlər. Onlar üç ildir orada çalışırlar. Yəni onlar həle oranı öyrənirdilər, geofiziki işlər aparırdılar. İndi də geofiziki işlər aparırlar. Amma İran hesab edir, bir halda ki, Xəzərin statusu həle müəyyən olunmayıb, İran özüne 20 faiz götürür. O, 20 faiz götürəndə də, gelib Türkmenistanın və Azərbaycanın payının üzərine çıxır.

**Sıra 1:** Siz safar zamanı Tehranda bunlar barede danışacaqsınız?

**C a v a b :** Danişacağam. Bunu danişmışmış ve danişacağıq. Ona göre de eğer ele olsa, yene de hemin yataqlar İrana düşmür, İranın olmur. Amma indi belə ediblər. Her halda danişacağıq.

**Sıra 1:** Sizce bir uzlaşma formulu var mı?

**C a v a b :** Uzlaşma formulu odur ki, gərək biz, beş ölkə Xəzərin bölünməsi problemini çözək. Bunu çözmədən heç kəs heç bir şey deyə bilməz. İndi kimsə burada güc işlədirsə, bu, beynəlxalq hüquq normalarından kənardır.

**S u a l :** Cənab Prezident, bu günlərdə «Türk ulduzları» Bakı səməsində uçuşlar keçirdilər. Bu, Sizin İrana mesajınız mı idi? Belə bir şeyə izn verdiniz, Azərbaycan xalqı da bunu Azadlıq meydanında seyr etdi.

**C a v a b :** Bilirsiniz, İran hesab edir ki, bu, İrana mesajdır. Ancak  
Türkiye'nin Baş Qerargah Başkanı hörmətli Hüseyin Qırıqoğlunun Azə-

baycana dəvəti iki ay önce olmuşdu. Bu dəvət programında da «Türk ulduzları»nın buraya gəlmesi var idi. Amma gəlib bu vaxta düşdü. İndi dünyada da, orada da deyirlər ki, bu, İranın bir mesajdır. İndi kim nə cür anlayır, qoy o cür anlasın.

**S u a l :** Cənab Prezident, İran, Türkiyə, Rusiya – böyük neft ehtiyatı olan müstəqil Azərbaycan dövlətinin başçısı kimi, bu böyük oyunçular arasında bu ince siyaseti necə həyata keçirirsiniz? Bunun formulu nədir?

**C a v a b :** Burada hele Türkmenistan da vardır. Onu unutmayın. Türkmenistan da türk dövlətidir. Azərbaycan da türk dövlətidir. İran da, Azərbaycan da, Türkmenistan da, Qazaxıstan da müsəlman ölkələridir. Ancaq sən özün dedin ki, bu, ince siyasetdir. İndi həmin incəliyin yolunu axtarırıq.

**S u a l :** Bu incəliyin yolu nədir? Hər kəs bunun yolunu axtara bilmir.

**C a v a b :** Taparıq.

**S u a l :** Cənab Prezident, bu barədə çox adam düşünür: Bakı-Ceyhanla bağlı son durum necədir? Heydər Əliyev olaraq, könlünüz rahatdır mı? Bu iş artıq yolundadır mı?

**C a v a b :** Tamam rahatdır. Çünkü biz Bakı-Ceyhanı bir neçə dəfə müzakirə etdik. Buna mane olanlar çox idi. Ancaq 1999-cu ilin sonunda İstanbulda, ATƏT-in Zirvə görüşündə bir anlaşma imzaladıq. Ondan sonra isə kommersiya, ticari məsələləri çözdük. Artıq Bakı-Ceyhan inşa olunmağa başlayıbdır.

**S u a l :** Bakı-Ceyhan boru xəttindən keçəcək neftə tam təminat varmı?

**C a v a b :** Buna tam təminat vardır.

**S u a l :** Qazaxıstan neftinə ehtiyac yoxdurmu?

**C a v a b :** Qazaxıstan nefti gəlsə də olar, gelməsə də. Gəlsə, daha yaxşı olar. Amma Qazaxıstan deyir ki, gələcəkdir.

**S u a l :** Bu sahədə Qazaxıstanla görüşlərinizi davam etdirirsinizmi?

**C a v a b :** Biz elə bir görüş keçirmirik. Bəzən ayrı-ayrı ölkələrdə mən Nazarbayevle görüşürom. Yəni toplantı olan bir yerdə. Məsələn, İstanbulda da biz bir yerde idik. Bir ay bundan önce Soçi'də görüşdük. Elə bir problem yoxdur. Onsuz da indi Qazaxıstan bizim tankerlərlə və buradan dəmir yolu ilə təxminən üç-dörd milyon ton neft ixrac edir. İndi hələ Bakı-Ceyhan yoxdur. Tankerlər nefti buradakı terminala götürir, dəmir yolu oradan götürüb Batumiye aparır. Oradan yənə də tankerlə-

rə vurulur. Amma Bakı-Ceyhan olanda neft buraya geləcek, buradan boru ilə Ceyhana gedəcəkdir.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağ problemi ilə bağlı Ki Uestdə, Parisdə, Soçi'də Koçaryan ilə görüşmüşünüz. Bu görüşlər yenə davam edəcəkmi?

**C a v a b :** Davam edəcəkdir.

**S u a l :** Bir anlaşma əldə olunmasına ümidiiniz varmı?

**C a v a b :** İnsan ümidsiz yaşaya bilməz. Ümid var. Ancaq bu o qədər də asan deyildir.

**S u a l :** Siz Azərbaycan olaraq, torpaqları işğaldan azad edəcəksiniz. Bəs qarşı tərəf nə deyir?

**C a v a b :** Qarşı tərəf deyir ki, Dağlıq Qarabağ «müstəqil bir cümhuriyyətdir», on iki ildir ki, Azərbaycandan «ayrılib», indi Dağlıq Qarabağ Azərbaycana yenidən qatılı bilməz. Onlar belə deyirlər.

**S u a l :** Belə olan halda yəqin ki, danışqlar çox çətin olur?

**C a v a b :** Cox çətin. Amma problem tekce Dağlıq Qarabağ deyildir. Dağlıq Qarabağ kiçik bir bölgədir. Münaqişə başlanmadan evvel orada 160 min insan yaşayordı. Onun da 23-24 faizi azərbaycanlı, digərləri isə ermənilər idi. Yəni ora böyük bir yer deyildir. Amma bizi daha da çox narahat edən həm Dağlıq Qarabağdır – çünkü bizim torpağımızdır – həm də Dağlıq Qarabağın ətrafında bizim işğal olunmuş yeddi böyük rayonumuzdur.

Dediymiz bir milyon insan, azərbaycanlı oradan çıxarılbırdır. Dağlıq Qarabağda cəmi 40 min azərbaycanlı yaşayırırdı, amma digərləri o biri bölgələrdən çıxarılbıllar. Bizim məqsədimiz birinci mərhələdə o rəyonları işğaldan azad etmək, insanları yerinə qaytarmaq, ondan sonra da Dağlıq Qarabağ məsələsini çözüb bunu Azərbaycan torpağı kimi sənətə çatdırmaqdır.

**S u a l :** Bakı-Ceyhan kəmərinin Ermənistandan keçməsi barədə ermənilər Amerika Kongresinə, ABŞ prezidentinə məktub yazdırlar. Ermənilər belə bir şey söyləyirlərmi ki, biz işğaldan vaz keçirik, amma neft kəməri Ermənistən ərazisindən keçsin. Bu barədə danışırlar mı?

**C a v a b :** Birincisi, artıq bu, geddir. Hər şey həll olunubdur. Fikir dəyişilə bilməz. İkincisi də, o vaxtlar, yəni hələ Bakı-Ceyhan haqqında 1995-1996-ci illərdə danışqlar gedən zaman Amerikanan bəzi senatorlar belə şəyler qaldırırdılar. Biz isə deyirdik ki, əgər bu məsələ çözülsə, bizim üçün fərqi yoxdur, bunu da edə bilərik. Amma onlar buna razi olmadılar.

**S u a l :** Doğrudur, artıq çox gecdir. Boru xətti Gürcüstan ərazisindən keçəcəkdir. Yeni her şey bitdi?

**C a v a b :** Bəli, bu məsələlər bitdi.

**S u a l :** Siz Sovetlər Birliyinin yüksək vəzifələrində çalışmış insanlardan birisiniz. Sizin sayenizdə Azərbaycanda sabitlik yaranıbdır. Çox önemli və bu gün də davam edən böyük rolunuz vardır. Heydər Əliyev olaraq, Sizdən sonra Azərbaycanda nə olacağınızı deye bilərsinizmi?

**C a v a b :** Mən özüm hələ varam. Düşünürəm ki, mən bir çox il Azərbaycanda cəmənşur başqanı olacağam, yaşayacağam. Mənim buna heç şübhəm yoxdur. Ona görə də mən gələcək haqqında o qədər də çox düşünmürəm. Çünkü onu o vaxt düşünmək olar ki, məsələn, hesab edəsən ki, bir ildən sonra olmayıacaqsan. Amma yox, Allah məni həmişə saxlayıbdır, bundan sonra da saxlayacaqdır.

**S u a l :** Biz Sizin oğlunuz İlham Əliyev ilə görüşdük. Ondan soruştuq ki, deyirlər, Heydər Əliyev oğlunu varisliyə hazırlayıv və bu barədə nə deye bilərsiniz?

**H e y d ə r Ə l i y e v :** İlham sizə nə dedi?

**J u r n a l i s t :** O dedi ki, mən həqiqətən də atamın oğluyam.

**H e y d ə r Ə l i y e v :** Bilirsınız, mən bir dəfə demişəm, onlar məndən inciyirlər. Bizi müxalifət dünyada ən küt müxalifətdir.

**S u a l :** Neye görə?

**C a v a b :** Çünkü Türkiyədə də müxalifət var. Amma müxalifətlə iqtidat arasında bir iltifat da var. Elədirmi? Parlamentdə o da sözünü deyir, bu da sözünü deyir. Məsələn, siz televiziyyada işləyirsiniz. Qəzetlər var. Hörmətli Aydın Doğan sabah buraya gələcəkdir. Onun böyük holdinqi var. Amma qəzetlər o tərəfi də tənqid edir, bu tərəfi də tənqid edir. Ancaq tənqidin də bir çərçivəsi var. Təhqir yoxdur, yanlış yoxdur, böhtan yoxdur. Mən Türkiyənin qəzetlərini görürəm. Amma burada – İrfan Sapmaz yaxşı bilir – hər sabah «Yeni Müsavat» qəzetini aç, orada 5-6 məqalə mənim əleyhimədir. Onlardan biri də mütləq mənim oğluma aiddir. Bu-günkü qəzetdə də var. Hər gün. Heydər Əliyev bu gün getdi, sabah getdi. İki gün bundan öncə yazıblar ki, Heydər Əliyevin sağlamlığında problemlər vardır. Nə üçün? Çünkü o, Amerikaya getməli idi, getmədi. Mənim Amerikaya getmək planım yoxdur. Amma onlar özləri bunu uydururlar. Sonra, niyə getmədi, buna cavab verir.

Deyirlər ki, Heydər Əliyev, ola biler, İrana getməsin. Nə cür ola biler, getməsin? Mənim bir çox başqa səfərlərim var. Yaxşı, mən bir ay bundan öncə Soçi də idim. Ondan əvvəl, mart ayında Türkiyədə idim, başqa yerlerde idim. Bütün planımda olan səfərlərə də gedəcəyəm. Ancaq mən hesab etmirəm ki, cəmənşur başqanı dünyani gəzməlidir. Ölkənin içinde daha da çox olmalıdır ki, işləri görsün.

**S u a l :** Cənab Prezident, yeri gəlmışkən, soruşmaq istəyirəm. Çünkü iddiyalardan biri də sağlamlığımızla bağlıdır. İndi sağlamlığını necədir?

**C a v a b :** Çox yaxşıdır. Sən məni nə cür görürsən?

**S u a l :** Mən yaxşı görürom. Bilmirəm, həkimləriniz nə deyir?

**C a v a b :** Həkimlər səndən yaxşı görürərlər.

**S u a l :** Azərbaycan üçün demokratiya sahəsində nə işlər görülmüşdür?

**C a v a b :** Bilirsiniz, Azərbaycanda bu gün üçün yetərinə demokratiya vardır. Məsələn, burada 500-600 qəzet çıxır. Türkiyədə belə deyildir. Türkiyədə 10-15 qəzet var. Onlar da böyük qəzetlərdir. Burada kimin pulu var, gedib qəzet çıxarıır, kefi də nə isteyir, onu da yazar. Əgər hər gün cəmənşur başqanının adına, ünvanına, yəni onun əleyhinə yalanlar yazılırsa, bu, demokratiya deyilmil! Bəziləri gəlib mənə deyir ki, Siz buna necə dözürsünüz? Bunları məhkəməyə verək, bunları bağlayaqq, nə bilim, cəzalandıraq. Mən deyirəm, yox. Bu, demokratiya deyilmil! Bundan artıq nə demokratiya ola bilər!

Burada nə qədər partiya var. Sizdə, Türkiyədə bu qədər partiya yoxdur. Üç-dörd partiya var. Amma burada hərənin bir partiyası var. Bu partiyalarda toplaşırlar, nə lazımdır edirlər. Hər gün də yazarlar ki, biz aksiyalar keçirəcəyik, mitinqlər, toplantılar keçirəcəyik, Heydər Əliyev hökumətini devirəcəyik. Yaxşı, əgər bunlar demokratiyadan danışırlarsa, hansısa hakimiyyəti zorla devirmək antidemokratik bir şeydir. Amma bir dəfə Heydər Əliyev hökumətini devirməyə çalışıdlar.

İndi bizde müxalifət kimdir? Bir qrup adam. Əvvəller yaranmış Xalq Cəbhəsi indi parçalanıbdır. Bir neçə partiya elan olunubdur və bir-biri ilə vuruşurlar. Başqa bir müxalifə qüvvə yoxdur. Onlar 1992-ci il-də bir dəfə iqtidara gəldilər. Bir il içərisində Azərbaycan dağlıdı, vətəndaş müharibəsi başladı, onlar hamısı qaçıb gizləndi. Onlar xalqla birlikdə məni buraya dəvət etdilər. Onlar özləri. Mən bura gəlmək istəmirdim. Xalq məni istəyirdi.

Bakıdan mənim yanına, Naxçıvana gündə beş-altı nümayəndə he-yəti gəldirdi ki, Heydər Əliyev, Azərbaycan yanır, gəl. Dədim ki, mən buradan, Naxçıvandan heç bir yerə çıxmayaçağam. Həqiqətən, mənim qərarım belə idi ki, mən həyatumin sonuna qədər doğuldugum yerde yaşayacağam. Çünkü mən istəmirdim ki, gəlim, özümü belə əziyyətlərə salıb. Amma sonra mərhum Əbülfəz Elçibəy mənə dörd gün telefon etdi. Dörd gün. Hər gün təyyarəni Naxçıvana göndərir, mən gəlmirdim, təyyarə geri qayıdır. Həmin İsa Qəmber ki var – onda Məclis sədri idi – mənə hər gün telefon edirdi. Burada baş nazir Pənah Hüseynov var idi. Hər gün mənə telefon edirdi ki, Heydər Əliyev, gəl.

**Nəhayət, mən gəldim. Ona görə yox ki, mən burada hakimiyyəti alıma alıb. Gəldim ki, götürüb burada nə var, bu ölkə niyə belə dağılır. Mənim bu millətin üzərində zəhmətim var. Bunu unuda bilmərəm. Uzun illər bu ölkəni saxlamışam, inkişaf etdirmişəm.**

Siz dediyiniz kimi, mən altı il Moskvada en yüksək vəzifədə çalışaraq Azərbaycana qayğı göstərmışəm. Gəldim görüm, axı bura niyə dağılır. Bura dağında, bizim hamımız dağılaçaq, Azərbaycan olmayıcaqdır. Geldim buraya, doğrudan da elə idi. Mənimlə beş gün danışqlar apardılar ki, Parlamentin sədri seçilim. Çünkü Parlamentin sədri istəfa vermişdi, baş nazir də istəfa vermişdi. Mən buna razi olmadım, istəmedim.

Oylar Gəncədə başlamışdı, bilirsınız. Son olaraq, gördüm ki, əger mən bu işə qatılmasam, bura dağılaçaqdır. Onda söyledim ki, mən Gəncəyə getməliyəm, oradakı veziyətə baxmaliyam. Amma oraya gedənə də öldürürdülər. Mən belə bir riskə getdim. Orada o adamlı – hansı ki prezident olmaq isteyirdi, sonra mənə qarşı da əvvələ cəhd etdi – danışdım, gördüm ki, gənc, ağılsız bir insandır, amma elində hər şey var. Silah bunun elində, ordu bunun elində – hər şey bunun elində, dağılaçaqdır. Geldim, burada dedim ki, mən bu məsuliyyəti üzərimə götürürəm, Parlamentin başqanı oluram.

Mən burada Əbülfəz Elçibəylə bərabər çalışdım. İki gündən sonra Əbülfəz Elçibəy bu binadan gecə gizlincə qaçı, Naxçıvanda Kələki kəndi var, təyyarə ilə uşub oraya getdi. Mən burada tək qaldım. Nə prezident vardi, nə baş nazir. Tekce mən idim, Parlamentin sədri.

**Bilirsınız, belə bir zamanda, belə bir dövrə mən gəldim, bunları xilas etdim. Amma bunlar mənə təşəkkür etmək əvəzinə – özləri məni dəvət etmişdilər – iki aydan sonra müxalifət oldular. İndi də**

həmin müxalifətdir. Burada başqa müxalifə varmı? Yoxdur. Ancaq onlardır. Yenidən hakimiyyətə gəlmək isteyirlər. Yaxşı, gölsinlər, ola bilər. Ancaq məni hedəleyirlər ki, onlar burada mənə əvvələ edəcəklər, nə edəcəklər. Əger gücləri var idisə, o vaxt hakimiyyət onların elində idi, dayanaydılardı. Mən buna imkan vermərəm. Mən hakimiyyəti bu yolla heç kəsa vermərəm.

**S u a l :** 2003-cü ildə yenidən namizədliyinizi verəcəksiniz?

**C a v a b :** Bəli, 2003-cü ildə də namizədliyimi verəcəyəm və hə-sab edirəm, xalq mənə yenə də etimad göstəracəkdir.

**S u a l :** Cənab Prezident, son sualımı vermək istəyirəm. Bu, tarixi baxımdan vacib olduğuna görə soruşacağam. 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı Yaxın Şərqi xəritəsi ingilislər tərəfindən yenidən çizildi. O zaman bunu böyük oyun adlandırdılar. Doğrudur, ondan sonra da xəritələr çizilibdir. 1989-1990-ci illərdən sonra Qafqazda, Orta Asiyada, Balkan bölgəsində xəritələr yenidən çizildi. Böyük oyun bu təreflərə geldi. İndi Xəzər hövzəsində çox böyük oyun davam etməkdədir. Xəzər bölgəsi də Yaxın Şərqi döñə bilərmi, qarışarmı? Təc-rübəli insan kimi, Siz ireliyə baxarkən nəyi görüsünüz?

**C a v a b :** Mən düşünmürəm ki, elə bir şey ola bilər. Düşünmürəm. Mən düşünmürəm. Doğrudur, burada problemlər var. Amma mən düşünmürəm ki, elə bir şey olsun.

Qafqazda əsas iki məsələ vardır. Birincisi, Ermənistan-Azərbaycan münaqışmasını çözmək, ikincisi də Gürcüstan-Abxaziya problemini çözmək. Əgər onlar çözülsə, Qafqazda rahatlıq olacaqdır.

**Xəzər dənizində də, güman edirəm ki, beş dövlət bir araya gəlib qərar qəbul edəcəyik. Ona görə belə şey düşünmüram.**

**M ü x b i r :** Hörmətli cənab Prezident, Azərbaycan Sizə çox şey borcludur. Müsahibəyə görə çox təşəkkür edirəm. Çox sağlam olun.

## «HAKİMİYYƏT FORMULU» VERİLİŞİNİN NÖVBƏTİ BURAXILIŞINDA

2001-ci il sentyabrın 27-nə keçən gecə saat 1.05 dəqiqədə Rusiya İctimai Televiziyasının və İTAR-TASS agentliyinin birgə laiyəsi olan «Hakimiyyət formulu» verilişinin növbəti buraxılışı efirə getmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr olunmuş həmin veriliş respublika televiziyası ilə də birbaşa yayımlanmışdır.

**M i x a i l Q u s m a n** (*İTAR-TASS agentliyi baş direktorunun birinci müavini*) : Heydər Əliyeviç, icaze versəydiniz, səhbətə, şübhəsiz, Sizin də arxivinizde olan fotosaklı Sizə göstərməkə başlardım. Bu şəkildə Siz BMT-də keçirilmiş minilliyyin Zirvə görüşündə dünyanın 197 ölkəsinin başçıları ile birinci sıradə durmusunuz. Siz hemin dəqiqələrdə həmkarlarınızla yanaşı dayanarken ne barədə düşünürdünüz?

**H e y d ə r Ə l i y e v :** Əlbəttə, mən öz xalqım üçün, Azərbaycanın müstəqil dövlət olduğu üçün, dünya birliliyinin və Birləşmiş Millətlər Təşkilatı kimi belə mötəbər beynəlxalq qurumun tamhüquqlu üzvü olduğu üçün iftخار hissi keçirirdim.

**D i k t o r :** Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olmuşdur. Azərbaycan Universitetinin tarix fakültəsini bitirmiştir. 1967-ci ildən Azərbaycan DTK-nın sədri, general-major idi. 1969-cu ildən 1982-ci ildək Azərbaycan KP MK-nin birinci katibi işləmişdir. 1982-ci ildən 1987-ci ildək Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. 1993-cü il oktyabrın 10-dan Azərbaycan Prezidentidir.

Hakimiyyət formulu – o nədən ibarətdir, bu hakimiyyətin dadı nedədir? Bu sualların cavablarını Heydər Əliyevdən yaxşı kim bilər, axı onun, əslində, hakimiyyətin zirvəsində olduğu dövrə ABŞ-da 8 prezident dəyişmişdir, Böyük Britaniyaya 10, İtaliyaya, az qala 24 baş nazir rəhbərlik etmişdir, Sovet İttifaqı kimi böyük bir ölkədən əsər-əlamət qalmamışdır.

**A p a r i c i :** Siz artıq 30 ildən çoxdur faktiki olaraq Azərbaycana başçılıq edirsiniz. 1969-cu ilin iyulundan bizim bu görüşümüzədək bütöv bir dövr keçmişdir.

**H e y d ə r Ə l i y e v :** Bilirsınız ki, axı bu dövrlər – 1969-cu il və 2001-ci il müxtəlif dövrlərdir. Çünkü o vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi və bizim bütün işlerimiz, bütün səylərimiz, bütün fealiyyətimiz Azərbaycanı onda mövcud olan iqtisadi sistem, ideologiya, dövlət münasibətləri sistemi əsasında inkişaf etdirməyə həsr olmuşdu. Məsələn, bir çox başqaları kimi, mən de o vaxtdək ayrı bir sistem görməmişdim. Əlbəttə, onda, 70-ci illərdə biz Azərbaycan iqtisadiyyatının, elmin, mədəniyyətin, təhsilin çox yüksək sürətlə inkişafını təmin etməyə müvəffəq oldum, çox şey tikdik. Əgər bütün bunlar olmasayı, məsələn, nəinki 70-80-ci illərdə, hətta əvvəlki onilliklərdə bütün bunlar olmasayı, onda Azərbaycan müstəqil dövlət olduqdan sonra quru yerde qalmış olardı. O ki qaldı indiyə, yeri gelmişkən, bu da əlamətdar ildir. Biz ilin sonunda Azərbaycanın müstəqilliyinin 10 ilini qeyd edəcəyik. Biz bu 10 ili yaşamışq, bir çox çətinlikləri aradan qaldırmışq, bir çox çətinliklər hələ də qalmaqdadır, lakin əvəzində Azərbaycan müstəqil dövlətdir və mən inanıram ki, Azərbaycanın müstəqilliyi ebedi olacaqdır.

**A p a r i c i :** Mən özüm o qızmar iyul gününü – Sizin Azərbaycan KP MK-nin birinci katibi seçildiyiniz 1969-cu ilin 14 iyul gününü yaxşı xatırlayıram. O vaxt Siz xeyli cavan idiniz, 46 yaşınız vardı.

**H e y d ə r Ə l i y e v :** Bəli, o il mənim üçün, həqiqətən, çox əlamətdar il idi. Mən əvvəlki işimdə, dövlət təhlükəsizliyi orqanlarında çalışırdım və işimdən çox razı idim. Çox yüksək vəzifəyə çatmışdım, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, general rütbesi almışdım. Mən fealiyyətimin ilk illərində həmişə çalışqanlığımla, işə vicdanlı münasibətimlə, bilik və intellektimle fərqlənmişəm. Odur ki, mən cavanlıqdan ardıcıl surətdə vəzifədə irəli çəkirdilər. Xatirimdedir, mən hələ 1945-ci ildə leytenant rütbəsində dövlət təhlükəsizliyi orqanlarında bir bölmənin reisi olarkən tabeliyimdə podpolkovniklər, mayorlar, kapitanlar vardi. Bilirsınız, leytenant olaraq pillə-pilla irəliləyib general rütbəsinə çatmaq zabit üçün müstəsna haldır.

1969-cu ildək Azərbaycanda çox mürekkeb iqtisadi vəziyyət yanmışdı və respublikada elə bir şərait yaranmışdı ki, rəhbərliyi dəyişdirmək gərək idi. Görünür, onda hər şey Moskvada, Siyasi Büroda həll edilmişdi. Mən bunu bilirdim, bilirdim ki, 1969-cu ilin əvvəllerindən namızəd axtarılır. Onda SSRİ DTK-nın sədri olan mərhum Andropov birdən mənə zəng vurdu. Mən Moskvaya gəldim, ona zəng etdim və o,

ertəsi gün mən qəbul etdi. Dedi ki, biz fikir mübadiləsi apararaq, nəhayət, bu qərara göldik ki, sənin namızadlıyin bəlkə də daha münasibdir. Mən ona sadəcə olaraq izah etdim ki, respublikada veziyət, həqiqətən, ağırdır, amma mən buna hazır deyiləm, hesab edirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Mən isə həll edə bilməyəcəyim işə girişmək istəmirməm. O məni inandırmağa çalışdı və sonra dedi: «Bilirsən nə var, get Bakıya, fikirləş, biz səni bir də çağıracaq». Mən qayıdır işlədim, heç kim heç nə bilmirdi. Bir neçə gündən sonra o, yenə zəng vurub dedi: «Mən senin əhval-ruhiyəni bilirəm, lakin biz başqa nəmizədləri bir daha götür-qoy etdik və qərara aldıq ki, sən bu işi öhdənə götürməlisən. Ona görə də Baş katib Brejnev sabah səni qəbul edəcəkdir, odur ki, gəl, bütün bunları boşla getsin. O sənə teklif edəcek, sən razılıq verməlisən». İş belə gətirdi və mən birinci katib oldum.

İlk aylar böyük heyecan keçirirdim, bəlkə də iqtisadiyyata dərhal girişə bilmirdim, amma humanitar sahəyə yaxşı bələd idim. Mən Azərbaycanda çox nöqsanların səbəbini bilirdim. Bilirdim ki, insanlar vəzifələrindən sui-istifadə edirlər, rüşvətxorluq var. Ona görə də bundan başladım. Demə, xalq məhz bunu gözləyirmiş. Ona görə də qısa bir vaxtda məşhurlaşdım.

**Aparıcı :** 1969-cu ilin Əliyevi ile 2001-ci ilin Əliyevi arasında oxşar nə var və onları bir-birindən nə fərqləndirir?

**Heydar Əliyev :** Əlbəttə, çox şey forqləndirir, axı aradan 32 il ötüb keçmişdir, bu müddət ərzində mən çox böyük təcrübə toplamışam. Həm həyat təcrübəsi, həm siyasi təcrübə, həm iqtisadiyyatın bütün məsələlərinə bələd olmaq təcrübəsi, həm də beynəlxalq siyaset sahəsində təcrübə.

**Aparıcı :** Bu illər ərzində yəqin ki, Sizin opponentlarınız, siyasi əleyhdarlarınız az olmamışdır?

**Heydar Əliyev :** Əleyhdarlar və ya opponentlər, satqınlar... Təəsüf ki, onlar olmuşlar. Amma mən daha çox insanlar haqqında düşünmüşəm. Bilirsınız, mən burada, Azərbaycanda işlədiyim illəri xatırlayıram. Mən gecə-gündüz işləyirdim. Rəhmetlik həyat yoldaşım məni həmişə qırayaraq deyirdi ki, nə olub, nə üçün istirahət etmirsən, usaqlara, ailəyə kifayət qədər diqqət yetirmirsen – hərçənd diqqət yetirirdim, amma başqaları daha çox diqqət yetirirdilər – öz ailənin geleceği barədə düşünmürsən, sabah sənə bir şey olsa, onda necə? Mən cavab verirdim: «Bilirsənmi, Azərbaycan üçün elədiklərim, zənnimcə,

həyatımdan sonra da qiymətləndirilecekdir». O isə mənə deyirdi: «Bilirsənmi, sən sadələvh adamsan». Bütün vəzifələrdən gedəndən sonra mən onu tez-tez xatırlayırdım.

**Diktör :** Bu, 1987-ci ildə baş vermişdir. Həmin il Əliyev Moskvada rəhbər vəzifələrdən azad edildi və əslində, qeyri-əşkar ev dustağı idi. Yüksek vəzifələrə irəli çəkdiyi, dəsteklədiyi, etibar etdiyi adamın satqınılığı onun üçün çox ağır zərbə oldu. Keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini böyük siyasetdən sanki həmişəlik uzaqlaşmışdı.

**Heydar Əliyev :** Həyat yoldaşım o dövrü görmədi. Əlbəttə, təəssüflənirəm ki, o, həyatdan belə tez getdi. Əgər sağ olsayıdı, mənə deyordı: «Görürsən, sənə deyirdim, sən isə başa düşmürdün». Mən aruq demişəm və bu gün də deyirəm ki, məruz qaldığım bütün çətinliklərə baxmayaraq, öz taleyimdən çox razıyam, çox razıyam. O cümlədən də Zərifə xanımın simasında çox layiqli ömür-gün dostum olduğunu göro. Əvvəla, bizi möhkəm qarşılıqlı məhəbbət bağlayırıdı. Aila üçün bu en başlıcasıdır. İkincisi, o, olduqca ağılli insan idi, həm də tekçə öz sahəsində yox. O, oftalmoloq idi, elmi işlə məşğul olurdu, çoxlu elmi əsərləri var. O, həyata çox yaxşı bələd idi, siyaseti yaxşı bilirdi və ümumiyyətə, təbiətən çox istedadlı insan idi.

Bəxtimdən çox ağılli övladlarıım – qızım və oğlum var. Görünür, biz - Zərifə Əziz qızı ilə mən - belə övladlar tərbiyə edə bilmışik. Əlbəttə, mən bir çox məsələlərdə onlarla, xüsusən oğlumla məsləhətlişərəm.

**Aparıcı :** Bu gün o, Milli Məclisin deputatıdır, Sizin yaratdığınız partiyada fealiyyət göstərir. Siz ona siyasetçi taleyi arzulardınızmı?

**Heydar Əliyev :** Bilirsənizmi, bu barədə mənə ikili hissələr var. Siyaset çox mürəkkəb şeydir. Mən hər hansı başqa bir adama bir-başa məsləhət görərəm, amma oğluma ürəyim gelmir. O öz işi ilə məşğul olan adamdır. İndi bizim Neft Şirkətində, xüsusən xarici ölkələrlə əlaqələr sahəsində çox iş görür. O, siyaset sahəsində də çox istedadlıdır. Ona görə də hesab edirəm ki, o öz fealiyyətini siyaset sahəsində də davam etdirə bilər. Mən bunu istərdim. Her bir peşə üçün hansısa genetik qabiliyyət olmalıdır, bu hər kəsde olmur. Onda isə var.

**Diktör :** Heydər Əliyevin özünü çox vaxt fitrətən siyasetçi adlandırırlar. Belələri pensiyaya getmirlər, axı siyaset onlar üçün iş deyil, həyat tərzidir. Onun sözüne ehtiyac varsa, bunu səhvəsiz hiss edir. 1990-ci

ilin qışında sovet tankları Bakıya girdi. Yanvarın 19-dan 20-nə keçən o dəhşətli gecədə şəhərin küçələrində yüzlərə adam həlak oldu. Vəzifədən uzaqlaşdırılmış Əliyev o vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mərkəzi hakimiyətin hərəkətlərini keskin təqnid etdi.

Əliyev tezliklə doğma Naxçıvana qayıdı. Artıq Qarabağ od tutub yanındı, müharibə gedirdi. Yüz minlərlə insan doğma ev-eşiyini itirmişdi, on minlərlə adam həlak olmuşdu. Azərbaycanla ümumi sərhədi olmayan Naxçıvan tam təcrid vəzifəsində idi. Mehəz o faciəli dövrdə Əliyev həmyerlilərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləməye razılıq verdi. O dedi: «Öləsek də, birlikdə ölücəyik. Amma əminəm ki, bu baş verməyəcəkdir». Ve sözünün üstündə də durdu. O, Naxçıvanı müharibədən xilas edə bildi və blokada şəraitində yaşayın insanları achiqdan və soyuqdan məhv olmağa qoymadı.

1993-cü ilin yayında Heydər Əliyev yenidən Azərbaycanda ən yüksək siyasi vəzifəyə davət olundu və Prezident ölkənin tarixində bəlkə də ən faciəli olan 16 ayı öz xalqı ilə birlikdə yaşadı.

Bu, Azərbaycan üçün taleyəklü dövr idi. Adını siyasetçi qoyan cürbəcür fırıldaqçılar, avantüristlər hakimiyətə can atırdılar, hərbi çevrilmişin mümkinlüyü real şəkil almışdı. Yalnız Əliyevin sarsılmaz iradəsi, siyasi duyumu, xalqla ümumi dil tapmaq bacarığı qan tökülməsinin qarşısını aldı, Azərbaycanı qaçılmasız Vətəndaş müharibəsindən xilas etdi.

Əliyevin rəsmi tərcüməyi-halı yaxşı məlumdur, lakin bunlar quruca faktlardan ibarətdir. Halbuki siyasetçini ancaq şəxsiyyətin daxili aləmini nəzər salmaqla başa düşmək olar. Məsələn, coxları bilir ki, usaqlıq illerində Heydər Əliyev...

**H e y d ə r Ə l i y e v :** ...rəssam olmaq istəyirdim. Naxçıvanda orta məktəbi bitirdikdən sonra Bakıya gəldim və ele bilirdim ki, burada rəssamlıq institutu var. Ancaq rəssamlıq institutu yox, rəssamlıq texnikumu olduğunu biləndə, düşündüm ki, mən orta təhsilə bir yana çıxa bilməyəcəyəm. Belə olduqda mən yaxın ixtisası – memarlıq ixtisasını seçdim. Burada, Sənaye İnstitutunda memarlıq fakültəsi vardı, mən orada oxudum, özfealiyyətdə, dram dərnəyində iştirak edirdim.

**A p a r i c i :** Bəs hansı rolları oynayırdınız?

**H e y d ə r Ə l i y e v :** Əsasən baş, koloritli rolları.

**A p a r i c i :** Siz xasiyyətce çox ciddi adam olsanız da, gözel yumor hissina maliksiniz. Odur ki, gənclik illərində tamaşalara baxanda sırayətidi gülüşle gülfürdünüz, ele indi də söyləyirlər ki, Bakının məşhur Şəhər və Hazircavablar Klubunun komandası çıxış edərkən Siz başqa zərafatlarla müqayisədə özünüze aid zərafatlara hamidən ucadan gülürsünüz.

**H e y d ə r Ə l i y e v :** Bu mənim üçün maraqlıdır, çünki onlar qabiliyyətli uşaqlardır, çox incə və orijinal yumora malikdirlər. O cümlədən, məni də səhnədə təcəssüm etdirməkdən çəkinməyiblər.

**A p a r i c i :** Heydər Əliyeviç, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin yanvarda Azərbaycana səfəri zamanı bütün icmalçılardan sizin görüşlerinizin qeyri-adı dərəcədə səmimi xarakter daşıdığını vurğulayırdılar.

**H e y d ə r Ə l i y e v :** Mən onunla ilk dəfə Kiyevdə görüşmüştüm. O vaxt o, prezident vəzifəsini icra edirdi və Ukrayna prezidenti Kuçmanın andığımə mərasimina gəlmişdi. Mən də orada idim. Andığımə mərasiminin bütün prosedurlarından, ziyaftədən sonra hamı evə qayıtmaga – hamı axşam getməli idi – başlayanda biz onunla görüşmək barədə razılışdıq. Ukraynanın mənim üçün ayırdığı iqamətgahə getdik. Düşünürdüm ki, onunla yarım saat-bir saat danışacağam, amma biz onunla üç saat səhbət etdik. Mən ilk dəfə onda hiss etdim, gördüm ki, bu insan, əvvəla, fitrətən dövlət xadimi xüsusiyətlərinə, qabiliyyəti, mədəniyyətə, bir çox sahələrə aid biliyiş malikdir, Rusiyannın real vəzifəyini və Rusyanın digər ölkələrlə, xüsusən Azərbaycanla qarşılaşlı münasibətlərinin əhəmiyyətini başa düşür. Odur ki, məndə ona hörmət hissələri yarandı. Hisse etdim ki, onda da təxminən bu cür hissələr oyandı. Ona görə də biz dostlar kimi görüşdük, o da, mən də çox səmimi idik. Yeganə istəyim o idi ki, bu səmimilik bundan sonra da qalsın.

**A p a r i c i :** Siz Rusiyada çox yaşamışınız, Sizi rus dili ilə çox şey bağlayır, Siz Sankt-Peterburqda – o vaxtlar Leninqrad adlanırdı – oxumusunuz, Moskvada yüksək vəzifələrdə işləmisiñiz. Bu gün Rusiya Sizin üçün nə deməkdir, o, ürəyinizdə nə kimi yer tutur?

**H e y d ə r Ə l i y e v :** Bilirsizimizi, ürkədən heç nəyi çıxarıb atmaq olmaz. Rusiya mənim ürəyimdə çox xoş yer tutur. Yeri gəlmışkən, Vladimir Vladimiroviç Putin DTK-nın Leninqrad məktəbini bitirməyim barədə diplomumun surətini arxivdən tapdırılmışdı və Bakıda olarkən onu oxumuşdu: bütün fənlərdən «əla» qiymətlər. Mən Leninqrad-

da təhsil illərimi böyük hörmət, sevinc hissi ilə xatırlayıram. Cavan baş leytenant idim, yaxşı oxuyurdum və eyni zamanda hər bazar günü teatra gedir, gözəl mədəniyyət abidələrinin seyrinə dalırdım. Orada belə abidələr çoxdur və deyə bilərəm ki, oxuduğum illərdə onların hamisini görmüşəm. Bu məni zənginləşdirmişdir.

**Diktör :** Prezident Əliyev Rusiya ilə bu mənəvi əlaqəni indiyədək saxlayır. Təsadüfi deyil ki, Rusiya artistləri, müsiqiçiləri Bakıya tez-tez gedən və arzu olunan qonaqlardır. Söz düşmüşkən, Azərbaycanda bütçənin 2,7 faizi mədəniyyətin inkişafına sərf edilir ki, bu da Silahlı Qüvvələrə ayrıldığından çoxdur.

**Aparıcı :** Biz prezident Havellə söhbət edəndə, təbii olaraq, piyadən və xokkeydən danışındır. Yaxud, Braziliya prezidenti Kardozu ilə söhbətde futboldan və qəhvədən danışındır. İctimai şüurda Azərbaycan qara kürű və neftlə assosiasiya olunur. Amma neftə gəldikdə, bilirsiniz ki, indi, son vaxtlar neft müqavilələri ətrafında hər cür möhtəkirlilik edir, dedi-qodular yayırlar. Sizcə, XXI əsrin bu nəhəng layihəsinin perspektivləri necədir?

**Heydər Əliyev :** Bizim Azərbaycan sektoruna gəldikdə, burada olduqca böyük ehtiyatlar mövcuddur, onlar bir çox yüzilliklərə kifayət edər. Bir sözə, biz Azərbaycanın gələcək nəsilləri üçün yaxşı bünövrə qoymuşuq.

**Diktör :** Azərbaycan böyük neftin köməyi ilə yaxın 30 ilde 180 milyard dollar möbləğində mənfəət götürmək ümidiindədir. Ölko adambaşına xarici sərmayelerin cəlb edilməsinə görə MDB-də birinci yer tutur. Əliyevin dövründə Azərbaycanın coğrafi-siyasi əhəmiyyəti kəskin surətdə artmışdır. İndi Moskvada, Vaşinqtonda, Parisdə Bakının mövqeyi ilə hesablaşırlar. Pis sülhü üzüçü mühərabədən hər halda yaxşı hesab edən Əliyev prezident olduqdan sonra Qarabağda mühərabəni dayandırdı.

**Aparıcı :** Başa düşürəm ki, bu, xüsusi, ayrıca söhbətin mövzusudur, bununla belə, mən bu söhbətə ona toxunmaq istərdim. Bu, Qarabağ münaqişəsi mövzusudur. Əgər əsas mövqeyi xülasə etmək lazımlı gəlsə, onda bu, Qarabağ məsələsinin nizama salınması kontekstində Sizə necə görünür?

**Heydər Əliyev :** Hesab edirəm ki, ateşkəs rejimi qorunub saxlanmalıdır və mən bunu bəyan etmişəm. Məsələ ədaletlə, həm Dağlıq Qarabağın, həm də onun hüdudlarından kənardakı 7 rayonun işğal

edilməsi ilə əlaqədar ermənilərin üstünlüyə malik olması nəzərə alınmadan həll olunmalıdır. Əger onlar buna razı olsalar, biz də razı olarıq, yox, razı olmasalar, biz də razı olmarıq. Bundan kim uduzur? Biz. Ona görə ki, bizdə bir milyonadək qaçqın var, onların əksəriyyəti çadırlarda yaşayır.

Bu qaçqınların olması bizim vəziyyətimizi ağırlaşdırır. Lakin iqtisadiyyatımız inkişaf edir və qaçqınlara köməyimizi bir töhrər artıracaq və onları dolandıracağıq.

**Diktör :** Ölkənin 8 milyon sakininin 1 milyonu qaçqındır. Artıq 10 il yaxındır ki, insanlar çadır şəhərciliklərində yaşayırlar. Bu çadırlarda doğulur, ölürlər, evlənlər. Ölkədə vəziyyət çətin olaraq qalır, amma mühərabə şəraitində belə həyat tədricən qaydasına düşür. Belə demək düzgün olmaz ki, Azərbaycanda müxalifət yoxdur. Lakin çətin ki, müxalifətçilərdən kimsə özünü Əliyeva tay tuta bilsin. İkinci dəfə hakimiyyətə qayıdan, ömrünün 70-ci ilində sıfırdan başlayan Heydər Əliyev dövlət hakimiyyətini möhkəmlətməyə, qayda-qanunu bərpə etməyə, siyasi ekstremistlərin nüfuzunu puça çıxarmağa müvəffəq olmuşdur.

**Aparıcı :** İndi Rusiyada panislamizm, islam təməlciliyi təhlükəsindən çox danışırlar, bu mövzuda çox fikirlər, narahatlıq var. Necə hesab edirsiz, bu təhlükə dünyəvi Azərbaycan üçün nə dərəcədə realdır?

**Heydər Əliyev :** Hesab edirəm ki, Azərbaycanın gələcəyə yolu dünyəvi həyat tərzindən keçir. Əlbəttə, milli dəyərlərə, o cümlədən dini dəyərlərə hörmət edilməlidir, amma bununla belə, dünyəvi həyat tərzi olmalıdır. Biz Konstitusiyamızı əsas tutaraq, insanlarımıza vəcdan azadlığı hüquq verərək, eyni zamanda, göz qoymalıq ki, bu hüquq nə fanatizmə, nə təməlciliyə, nə ekstremizmə, nə də terrorizmə çəvrlisin.

**Aparıcı :** Hər bir insan imana öz yolu ilə gəlib çıxır. Bununla əlaqədar, icazenizlə, Sizə şəxsi xarakterli bir sual verim: Siz dina necə inanmağa başlamışınız?

**Heydər Əliyev :** Mənim valideyinlərim çox da dindar deyildilər. Mən gənclik illərində məhdud milli, məhdud dini mühitdə deyil, elə bir mühitdə, elə bir cəmiyyətdə olmuşam ki, orada hər şey vardi. Bütün dinlər vardi, bütün milletlər vardi. Mənde də dinə elə bir bağlılıq yox idi. Amma bununla yanaşı, mən dinlə, elbəttə, maraqlanırdım.

Qurani rus dilində oxumuşdum, hər şey, eləcə də dini ədəbiyyatda oxuduğum bir çox şeylər mənə maraqlı idi. İslamin tarixi, Məkkənin, Mədinənin tarixi haqqında oxuyurdum və saire. Yəni mən dinə bigana deyildim. Hər bir insan hansısa dına mensubdur, dinsiz insan yoxdur. Mən öz köklərimlə islam dininə mənsubam, milliyyətə azərbaycanlıyam. Bu anlayışları heç zaman heç nəyə dəyişmərəm. Heç nəyə!

**A p a r i c i :** Heydər Əliyeviç, bu hakimiyyət deyilən şeyin dadi, hər halda, necədir?

**H e y d ə r Ə l i y e v :** Dadlı deyildir, acıdır. Mən size düzünü deyirom.

**D i k t o r :** Biz artıq Bakıdan gedəndən sonra prezident sərhədçilər qarşısında çıxış edərkən demisişdir: «Azərbaycanda kim hakimiyyətə gəlmək istəyirsə, 2003-cü ili gözləsin, 2003-cü ildə prezident seçkiləri olacaqdır. Ancaq onlar da bilsinlər ki, mənimlə, Heydər Əliyev ilə qarşılaşacaqlar». Heydər Əliyevi çıxdan və yaxşı tanıyanlar bunun məhz belə də olacağına şübhə etmirler.

## GÜRCÜSTAN PREZİDENTİ İLƏ MƏTBUAT KONFRANSI

*Bakı, Prezident Sarayı*

*29 sentyabr 2001-ci il*

Azərbaycan-Gürcüstan sənədləri imzalandıqdan sonra Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstan prezidenti Eduard Şevardnadze ilə birgə mətbuat konfransı başlanmadan əvvəl bayanatla çıxış etdi.

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli prezident cənab Eduard Şevardnadze! Hörmətli qonaqlar! Xanımlar ve cənablar!

Biz Gürcüstan prezidenti zati-aliləri cənab Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinə yekun vuran sənədləri imzaladıq. Bu gün biz səməreli görüş keçirdik. Gürcüstan prezidenti ilə Azərbaycan Prezidenti arasında tekbətək görüş oldu. Gürcüstanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüşlər və danışıqlar oldu. Onların hamisi dostluq, qarşılıqlı anlaşma ruhunda, qardaşlıq şəraitində keçmişdir. Bu sənədlər çox böyük əhəmiyyətə malikdir.

Cənubi Qafqaz qaz kəməri haqqında, yəni «Şahdəniz» yatağından çıxarıllacaq Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında, daha doğrusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənəd Azərbaycanın 1994-cü ildən başlayaraq Gürcüstan və Türkiyə ilə birlikdə heyata keçirdiyi neft strategiyasının, neft doktrinasının müüm tərkib hissəsidir. Təbiidir ki, Azərbaycanın bu neft strategiyasının osasını 1994-cü ilin sentyabrında Azərbaycanın neft şirkəti ilə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Norveçin, Rusiyanın və digər ölkələrinin ən iri neft şirkətləri arasında imzalanmış «Ösrin müqaviləsi» təşkil edir.

Əlbəttə, birinci müqavilə imzalandıqdan sonra vəzifə onu həyata keçirməkdən ibarət idi. Lakin biz onu həyata keçirməkə yanaşı, şübhəsiz, xarici şirkətlərin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə seydləri ilə çıxarıllacaq neftin dünya bazarlarına ixracı barede də düşünməli idik. Ona görə də hələ o vaxt biz neftin ixracının müxtəlif vari-

antlarını nəzərdən keçirirdik. İndi, müəyyən vaxt ötəndən sonra belə hesab edirəm ki, biz çox düzgün yol tutmuşduk. Neftin nəqlinin şimal marşrutu adlandırılın Bakı-Novorossiysk boru kəməri, Qərb neft kəməri – Bakı-Supsa neft kəməri bu gün artıq realliga çevrilmişdir. Əlbəttə, əsas niyyəti – Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçekləşdirmək üçün qarşıda böyük iş durdurdu.

Bunların hamısı artıq arxada qalmışdır. Biz bu vəzifələri yerinə yetirdik, özü de uğurla yerinə yetirdik. Azərbaycan Beynelxalq Əməliyyat Şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin birgə səyəleri ilə Azərbaycanda 1997-ci ildə ilk neft çıxarılmağa başlandı, noyabrda biz bunu böyük bir hadisə kimi qeyd etdik, yeri gelmişkən, yənə də dostlarımızla birlikdə. Bu mərasimdə dostumuz prezident Eduard Şevardnadze də iştirak edirdi. Bakı-Supsa neft kəmərini çəkdik. 1999-cu ilin aprelində bu neft kəmərinin açılışını təntənə ilə qeyd etdik. Artıq bugündək Xəzər dənizinin Azərbaycan sektorundakı «Çıraq» yatağından 16 milyon tona qədər neft çıxarılmışdır. Bu neftin 14 milyon tonundan çoxu Bakı-Supsa neft kəməri ilə ixrac olunmuşdur.

Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri programının gerçəkləşdirilməsi məsələsi ilə bir çox illər ərzində məşğul olduğum və bunu edə bildik. 1998-ci ildə Ankara bəyannaməsini, 1999-cu ildə isə İstanbulda son sazişi imzaladıq. Sonra Azərbaycanla Türkiye və Azərbaycanla Gürcüstan arasında sazişin imzalanmasına çalışmaq lazımlı geldi. Bu da edildi. İndi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisine dair layihə eməli surətdə həyata keçirilir.

Lakin biz daha da irəli gedirik. Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» sahəsində çox böyük qaz yatağı kəşf etmişik. İlkən hesablamalara görə, onun ehtiyatları 1 trilyon kubmetrdir. Təbii ki, yənə də qarşıya qazın ixracı məsələsi çıxdı. Lakin bizim əvvəlki xəttimiz davam edir. Biz qazı Türkiyəye Gürcüstan vasitəsilə ixrac etməyi qərrara alıq. Biz bunun üzərində xeyli işledik və bu gün o işi başa çatdırıq. Yəni qaz kəmərinin şərtləri haqqında danışıqlar apardıq. Qazın Türkiyəye Gürcüstan vasitəsilə göndərilməsi haqqında martın 12-də Ankarada Türkiyə hökuməti ilə Azərbaycan arasında saziş imzalandı.

Bundan sonra Gürcüstanla Azərbaycan arasında iş davam etdirildi. Deməliyəm ki, bu çox çətin iş idi. Lakin Gürcüstan və Azərbaycan nümayəndələri bu sazişin hazırlanması ilə, mənçə, gərgin və layiqincə məşğul oldular. Saziş hazırlanıb və bu gün biz onu imzaladıq.

Cesaretlə deyə bilərem ki, bu tarixi əhəmiyyətli hadisədir. Bu hadisənin ölkələrimiz üçün böyük əhəmiyyəti var. Cənubi Qafqaz üçün əhəmiyyəti var. Avropa regionu üçün də əhəmiyyəti var. Ölkələrimizin Qərb ölkələri ilə iqtisadi integrasiyası baxımından əhəmiyyəti var.

İndi metbuat konfransında təfərrüata xüsusi olaraq varmağa lüzum yoxdur. Lakin hər halda, demək olar ki, Azərbaycanın neft strategiyası uğurla həyata keçirilir – hərçənd biz bu yolda çox çətinliklərlə, mənənlərlə qarşılaşdıq – Türkiye, Gürcüstan və Azərbaycan arasında üç iri saziş imzalanmışdır ve programımızın artıq bir hissəsi gerçəkləşdirilir.

Heç bir şübhə yoxdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri də, Bakı-Tbilisi-Ərzurum qaz kəməri də müəyyən edilmiş müddətdə uğurla çəkiləcək və Xəzər dənizindən, Azərbaycandan neft, qaz Gürcüstan vasitəsilə Türkiyəye və oradan digər ölkələre axacaqdır. Təbii ki, Gürcüstənindən da bu çox qiymətli ehtiyatlardan istifadə etmək hüquq var.

Eduard Amvrosiyeviç, bu yeni mühüm tarixi addım və qazandığımız uğurlar münasibetlə mən Sizi təbrik edirəm, qonaqlarımızı təbrik edirəm, Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Əminəm ki, biz bundan sonra da inamlı irelilikləyəcək və yeni uğurlara nail olacaqıq. Bu programların ölkələrimiz üçün çox böyük iqtisadi əhəmiyyəti var. Onlar, eyni zamanda, son derece böyük siyasi əhəmiyyətə malikdir. Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında six integrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitiyyə və sülhə mühüm teminatdır.

Biz bütün bunnlara son derece böyük əhəmiyyət verir və inanırıq ki, gördüğümüz bütün işlərin iqtisadi və siyasi nəticələri ölkələrimizin iqtisadiyyatını möhkəmlədəcək, regionumuzda sabitliyi, təhlükəsizliyi, sülhü temin edəcək və bizi Avropa Birliyinə, qabaqcıl, demokratik dünya birliyinə getdikcə daha da yaxınlaşdıracaqdır.

Şadəm ki, Gürcüstan prezidenti, dostum Eduard Şevardnadzenin bir çox əvvəlki sefərləri kimi, bu sefəri də belə mühüm tarixi hadisələrlə əlamətdardır. Mənə elə gelir ki, biz Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi binasının möhkəmlənməsinə hər dəfə yeni bir davamlı daş qoyuruq.

Bir daha təbrik edirəm və bu gün imzalanmış sazişin uğurla həyata keçirilməsini arzulayıram.

**MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT  
BAŞÇILARININ ZİRVƏ GÖRÜŞUNDƏ  
İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA  
YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

29 noyabr 2001-ci il

**H e y d ā r Ə l i y e v :** Menim Moskva səfərim haqqında Sizin məlumatınız var. Həm bizim mətbuat xidməti məlumat verib, həm də Nazirlər Kabinetinin mətbuat xidməti məlumat veribdir.

Səfər Müstəqil Dövlətlər Birliyinin yaranmasının 10-cu ildönümü münasibətində dövlət başçılarının Moskvada keçirilecek görüşü ilə elaqədardır. Orada əsasən onilliyin yekunları haqqında məsələlərə, bir neçə başqa məsələyə baxılacaqdır. Bu barədə Nazirlər Kabinetinin məlumatı da mətbuatda var. Elə başqa bir şey yoxdur. Ona görə də mənim sizə deyəcəyim bir şey yoxdur. Siz də indi nə deyirsiniz, deyin.

**S u a l :** Cənab Prezident, Siz Koçaryanla görüşəcəksiniz. Ermənistən mətbuati erməni rəsmilərinə istinadən yazımışdır ki, Azərbaycan ATƏT-in son təkliflərindən imtina edibdir, yəni qəbul etməyibdir.

**C a v a b :** İndi qəbul etmeyib, etməyibdir də. Bu, birinci dəfə deyildir ki! Hər halda, orada dördlüyün – Putin, Şevardnadze, Koçaryan və Əliyevin görüşü olacaqdır. Sonra da üçlüyün – Putin, Koçaryan və Əliyevin arasında görüş olacaqdır. Sonra baxacağıq.

**S u a l :** Cənab prezident, Naxçıvanda ateşkəsin pozulması və ölenlərin olması ilə bağlı xəbərlər dolaşır.

**C a v a b :** Müdafiə naziri indicə, bu dəqiqə mənim yanımıda idi. O mənə belə bir məlumat vermeyibdir.

**S u a l :** Bu, görüşə maneçilik töretməz ki?

**C a v a b :** Heç bir şey. Axi bir şey yoxdur, siz belə şeyləri niyə şirdirsiniz? Kimse orada gülə atır, o da bu tərəfə gülə atır.

**S u a l :** Cənab Prezident, Xezerin statusu ilə bağlı dörd prezidentin görüşü gözlənilirmi?

**C a v a b :** Yox. Dörd prezidentin görüşü gözlənilmir, ancaq Nazarbayevlə mənim görüşüm olacaqdır.

**S u a l :** Cənab Prezident, sentyabr ayında ABŞ-da baş vermiş terror hadisəsi dünyanın coğrafi-siyasi xəritəsinə təsir göstəribdir. Sizə, bu amil MDB məkanında Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətə təsir göstəre biliəcəmi?

**C a v a b :** Bilirsənmi, sənin sualın çox müəmmələ sualdır. Ümumiyyətə, 11 sentyabr hadisəleri bütün dünyada hər şeyi dəyişibdir. Bütün dünyada dəyişibdir. Ancaq deyəsən ki, onunla əlaqədar bütün münaqişələr həll olunacaq, bu dəqiqə yox. Ona görə indi dünyanın və xüsusən bu böyük dövlətlərin əsas nəzər-diqqəti antiterror əməliyyatına, Əfqanistana və sair cəlb olunubdur. Bu o demək deyildir ki, bu biri münaqişələr yaddan çıxarılibdir. Yox. Amma onlar da var, bunlar da.

**S u a l :** Cənab Prezident, konkret olaraq nə barədə saziş imzalanacaq?

**C a v a b :** Xezerin statusu haqqında.

**S u a l :** Cənab Prezident, Qəbələ RLS-nin statusuna dair Rusiya prezidenti ilə müzakirələr aparılacaqmı?

**C a v a b :** Bəli. İndi yox. Ümumiyyətə, bu müzakirələr gedir.

## MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ YUBİLEY ZİRVƏ GÖRÜŞÜNDƏN BAKİYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*1 dekabr 2001-ci il*

– Başa düşürom ki, siz səfərlə maraqlanırsınız. Güman edirəm, siz Moskva televiziyasından hər şeyi bilirsiniz ve bilmədiyiniz şeyləri de yəqin ki, bilmək çətindir. Onu deye bilerəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının görüşü, əsasən, Müstəqil Dövlətlər Birliyinin yaranmasının onuncu ildönümüne həsr edilmişdi. Orada iki saatdan bir az çox qapalı iclas oldu. Əsasən Rusiya Federasiyasının prezidenti cənab Putin danışdı. Müstəqil Dövlətlər Birliliyinin on ildə keçidiyi yol haqqında müəyyən təhlil verdi. Eyni zamanda, beynəlxalq aləmdəki vəziyyət, sentyabrın 11-dən sonra dünyada yaranmış vəziyyət və özünün Amerikaya səfəri, Amerikanın prezidenti cənab Bush ile görüşləri, onunla apardığı səhəbətlər haqqında məlumatlar verdi. Orada başqa müzakire olmadı. Əsas səhəbət sentyabrın 11-dən sonra beynəlxalq terrorizme qarşı mübarizədən gedirdi.

Bilirsınız ki, ondan qabaq, mən Moskvaya gələn günü axşam Qazaxıstan prezidenti Nazarbayev ilə görüşdüm və bizim təkbətək görüşümüz oldu. Görüşdən sonra biz Xəzər dənizinin statusu haqqında Qazaxıstan ilə Azərbaycan arasında saziş imzaladıq. Hesab edirəm ki, bu çox əhəmiyyətli bir addımdır. Qazaxıstan ilə bizim aramızda bu sazişin hazırlanması haqqında danışqlar getmişdi, sonra saziş hazırlanmışdı və elə belə də nəzərdə tutmuşduq ki, həm Qazaxıstan, həm də biz bu fürsətdə istifade edib bu sazişi Moskvada imzalayaq. İmzaladıq. Beləliklə, Xəzər dənizinin statusuna aid Rusiya ilə Qazaxıstan arasında saziş imzalanıb, Rusiya ilə Azərbaycan arasında saziş imzalanıb və Azərbaycan ilə Qazaxıstan arasında saziş imzalanıbdır. Demək, bu bizim götürdüyümüz prinzipin, yeni Xəzərin dibinin bölünmesi prinzipinin daha da möhkəmlənməsini göstərir.

Mənim Moskvada Zirve görüşü zamanı, yeni iclas vaxtı Türkmenistan prezidenti Türkmenbaşı ilə də səhəbətim oldu. O da belə fikirdər

ki, biz mütləq gərək Türkmenistan ilə Azərbaycan arasında razılığa gəlek və saziş imzalayaq. O, belə fikirdər və xahiş etdi ki, biz nümayəndərimizi ora göndərək, danışqlar aparsınlar. Mən də etiraz etmedi. Ona görə bu addım çox dəyərli addımdır. Hesab edirəm ki, bunu bizim Moskva səfərimizin əsas müsbət nəticələrindən biri hesab etmək olar.

Bir halda ki, birinci gün keçirdiyim görüşləri deyirəm, Gürcüstan prezidenti Şevardnadze ilə görüşdük. Hər dəfə bizim çox səmimi görüşlərimiz, danışqlarımız, fikir mübadiləmiz olur. Bu dəfə bizim əsas səhəbətimiz Gürcüstanda yaranmış vəziyyət haqqında onun mənə verdiyi məlumatlardan və mənəm fikirlərindən ibarət idi. Onun dediyinə görə, orada vəziyyət sabitleşir, hökumət artıq formalasılır, formalasacaqdır və Gürcüstan baş vermiş bu şəraitdə çıxır. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünkü Gürcüstanda sabitlik bizim Azərbaycan üçün çox vacib amildir. Bu da məni çox sevindirdi.

Bilirsiniz ki, dövlət başçılarının görüşündən sonra mətbuat konfransı oldu. Bu barede də məlumatınız vardır. Bizim televiziya da bunların hamisini çəkibdir. Məndən soruşular, dedim ki, versinlər. Çünkü qoy bizim ictimaiyyət prezidentlərin fikirlərini və bu mövzuları yaxşı bilsin.

Sonra dördlüyün – yeni Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan prezidentlerinin görüşü oldu. Əvvəlcəden həm üc, həm də dördterəfli görüşlər barede bizim fikrimizi soruşmuşdular. Üçlüyün – Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin görüşünə də biz razılıq vermişdik. Ancaq nədənse dünən hiss etdik ki, üçlüyün bu görüşü bəlkə də olmasın. Ancaq Ermənistan Prezidenti də hesab edirdi, mən də hesab edirdim ki, bu görüş olmalıdır.

İlk önce dördlüyün görüşü oldu. Orada əsas beynəlxalq terrorizm əleyhine mübarizə ilə əlaqədar müzakirə getdi, fikir mübadiləsi aparıldıq. Bizim burada ne Rusiya ilə, ne də Gürcüstan ilə fikir ayrılmışımız yoxdur. Bizim bu barede Ermənistanla heç bir münasibətimiz yoxdur və ola da bilməz. İndi hər bir ölkə beynəlxalq terrorizmle özü mübarizə aparırlar. Biz eyni zamanda, dünya miqyasında gedən mübarizəyə qoşulmuşuq. Ona görə də burada müzakirə getdi, amma heç bir razılaşma, yaxud sonadə nəzərdə tutulmamışdı.

Sonra isə mən müraciət etdim ki, üçlüyün görüşü lazımdır. Ona görə, üçlüyün də görüşü oldu. Dördlüyün görüşündə xarici işlər nazirləri də iştirak edirdi. Üçlüyün görüşündə biz – Rusiya prezidenti Putin, Ermənistan prezidenti Koçaryan və Azərbaycan prezidenti bir saat yarımla

söhbət etdik, çox ətraflı danışdıq. Ancaq Ermənistan ilə Azərbaycan arasındaki mövqelərdə deyişiklik yoxdur. Ona görə də sizə bu barədə, bir nəticə haqqında məlumat verə bilmərəm.

Ümumiyyətlə, indi həmsədrlerin hamisinin – Amerika Birleşmiş Ştatlarının, Rusiyanın, Fransanın fikri belədir ki, Ermənistan ilə Azərbaycan özləri razılığa gəlməlidirlər və hansı razılığa gelsələr, o razılığı onlar da qəbul edəcəklər. Bunu bize əvvəller də deyiblər. Ele dünənki görüşdə də, bir saat yarımla aparılan mübahisədən sonra Rusiyanın prezidenti son olaraq bildirdi ki, biz nə Azərbaycana, nə də Ermənistana heç bir təsir edə bilmərik. Münaqişə çox ağır münaqişədir. Bunu siz özünüz həll etməlisiniz. Siz, iki ölkə – münaqişədə olan ölkə hansı qərarı qəbul edərsə, Rusiya onu dəstəkleyəcəkdir və həmin qərarın həyata keçirilməsinə kömək edəcəkdir. Mənim səfərimin nəticələri bax bələdir.

**S u a l :** Cənab Prezident, Ermənistanının xarici işlər naziri Vardan Oskanyan bildirirdi ki, ATƏT-in yeni təklifləri yoxdur, prezidentlər müxtəlif variantları müzakirə edirlər. Müzakirələr yeni variantlar üzərində, yoxsa ATƏT-in əvvəller təklif etdiyi üç variant üzərində gedir?

**C a v a b :** Bilirsınız, o qədər variantlar var ki. Ona görə mən sizin sualınıza cavab vera bilmərəm. Müxtəlif variantlar var. Oskanyan nə düşünür, men bilmirəm. Oskanyan həmin görüşdə iştirak etmirdi. Orada xarici işlər nazirləri yox idi.

**S u a l :** Cənab Prezident, MDB-nin üzvü olan Ermənistanla Azərbaycan arasında münaqişə var və Gürcüstanla Rusiya arasında münasibətlər gərgindir. Bu, MDB-nin gələcək taleyinə necə təsir edir?

**C a v a b :** Heç bir təsir etmir. Mən hiss etdim ki, Gürcüstan ilə Rusiya arasındaki münasibətlərdə gərginlik indi azalmağa doğru gedir.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti Vladimir Putin Almaniya Bundestaqında çıxış edərkən bildirdi ki, təcavüzkar separatizm və terrorizm eynidir. Onlar Çeçenistanda öz siyasetlərini bu əsasda aparırlar. Rusiyanın bu keşkin mövqeyi danışqlara təsir göstərmirmi? Axı biz də Dağlıq Qarabağda təcavüzkar separatizmle üzlöşmişik.

**C a v a b :** Bilirsınız, bəli, Putin orada deyibdir, mən də eşitmışəm. Ancaq sizə deye bilərəm ki, Müstəqil Dövlətlər Birliyinin müxtəlif sənədlərini biz bu illərdə qəbul etmişik. Təcavüzkar separatizm sözünün ora salınmasına hər dəfə Ermənistan imkan vermeyibdir. Biz həmişə tekid etmişik ki, təcavüzkar separatizmə qarşı mübarizə aparmaq la-

zimdir. Ancaq Ermənistan buna etiraz edibdir və başqa dövlət başçılarının heç biri de bizi dəstekləməyibdir. Ona görə həmin söz bizim imzaladığımız müxtəlif sənədlərden hər dəfə çıxarılbıdır.

Mən bir-iki dəfə demişəm, Çeçenistanda da təcavüzkar separatizm var, amma ermənilər tərəfindən Azərbaycana qarşı da var. Gəlin, bunu edək. Amma yox, heç biri bununla razi olmur. Ona görə onun Bundes-taqdakı çıxışından başqa, mövqeyində fərq var.

**S u a l :** Cənab Prezident, sənədlərde «Birge antiterror əməliyyatlarının aparılması» sözleri var. Bu antiterror əməliyyatlarının birgə təşkil və aparılmasına dair layihənin yaradılması üçün tapşırığın verilməsi sənədlərde göstərilir. Onda bu nəyi nəzərdə tutacaqdır?

**C a v a b :** Terror əməliyyatlarının əleyhinə, separatizm ora daxil deyildir.

**S u a l :** Cənab Prezident, Siz bayaq bildirdiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrleri və Rusiya prezidenti bəyan edib ki, münaqişənin həlli iki ölkə prezidentlərindən asıldır və danışqlar nəticəsində onlar razılığa gəlməlidirlər. Siz münaqişənin həllinin mümkünüyünü hansı çərçivədə görürsünüz?

**C a v a b :** Onu gələcəkdə deyərəm.

**S u a l :** Cənab Prezident, son dövrlərdə Azərbaycanda radikal tələblər irəli sürürlər. MDB sammitindən sonra bu çağırışlara Sizin münasibətiniz necədir?

**C a v a b :** Çağırışlar var, hərə öz fikrini deyə bilər. Heç kəsin söz deməsinin qarşısını almaq olmaz. Hərə öz fikrini deyir.

**S u a l :** Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

**C a v a b :** Sən özünü necə hiss edirsin? Məni necə görürsen?

**J u r n a l i s t :** Normal.

**H e y d ə r Ə l i y e v :** Sən bütün günü mənim yanımda idin. Səhər saat onun yarısında Kremlə gəlmişik, oradan gecə yarısı çıxmışıq. Sən özün gördün, haqq-hesabını apar və Heydər Əliyevin səhhəti haqqında yazanlara, heç olmasa, bir dəfə etiraz et. Sağ olun.

## «VAŞİNQTON TAYMS» AZƏRBAYCANDAN YAZIR

**ABŞ-in «Vaşinqton Tayms» qəzetiinin 2001-ci il 29 noyabr tarixli xüsusi əlavəsi Azərbaycana həsr olunmuşdur. 24 səhifəlik xüsusi əlavə iki bölmədən ibarətdir. Xüsusi əlavənin birinci bölməsi Azərbaycan Prezidenti Heydər Əliyevin qəzetiin müxbirlərinə müsahibəsi ilə açılır. Həmin müsahibənin mətni.**

### YARDIMA QADAĞA QOYULMASINA BAXMAYARAQ AZƏRBAYCAN PREZİDENTİ AMERİKANI DƏSTƏKLƏYİR

1993-cü ilin oktyabrında ilk dəfə Azərbaycan Prezidenti olan 78 yaşlı Heydər Əliyev onilliklər ərzində öz vətənində aparıcı siyasi simadır. 1998-ci ilin oktyabrında o, yenidən prezident seçilmişdir ve 2003-cü ildə buna bir daha nail olmaq niyyəti ndedir. Heyat yoldaşı vefat etmişdir, iki böyük övladı və altı nəvəsi var, vətənini Sovet İttifaqının keçmiş satellitindən bazar iqtisadiyyatlı azad və müstəqil dövlətə çevirmək üçün çalışdığı illərdə bir neçə qiyam və sui-qəsd cəhdinə məruz qalmışdır.

Cənab Əliyev «Vaşinqton tayms» qəzetine verdiyi bu məxsusi müsahibədə Azərbaycanın qonşu Ermənistanla çoxdan bəri davam edən gərgin münasibətlərindən tutmuş ölkənin Birleşmiş Ştatlarla getdikcə artan əlaqələrinə dək və demokratik prinsipləri inkişaf etdirmək səyərindənək bir səra geniş şəpkili məsələləri nəzərdən keçirir.

**S u a l :** Cənab Prezident, bildirildiyi kimi, sentyabrın 11-də Nyu-Yorka və Vaşinqtona terror hücumu nəticəsində Buş hökuməti və Kongres «Azadlığa Dəstək Aktı»nın 907-ci maddəsinə və ABŞ-in Mərkəzi Asiya dövlətləri ile münasibətlərinə təsir göstəren digər qanunvericilik aktlarına yenidən baxırlar. «Azadlığa Dəstək Aktı»nın 907-ci maddəsinin loğvinin Azərbaycanın Birleşmiş Ştatlarla münasibətlərinə təsiri necə olardı?

**C a v a b :** Men ilk önce demək istərdim ki, 11 sentyabr hadisələri bizi hiddətləndirmişdir. Bu, tarixdə görünməmiş hadisə idi. Biz bu hadisəni təkcə Birleşmiş Ştatlara qarşı deyil, həm də bütün müasir bəsəriyyətə qarşı, sülhə qarşı, demokratiyaya qarşı, sabitliyə qarşı yönəldilmiş epizod hesab edirik.

Mən artıq prezident Buş dərin hüznlə başsağlığı vermişəm. Birleşmiş Ştatlar hökuməti terrorçulara qarşı mübarizə aparmaq əzminde olduğunu beyan etdikdə, öz ölkəmən lideri kimi mən də Birleşmiş Ştatları dəstekleməyə və əməliyyatlarda iştirak etməyə hazır olduğumu bildirdim. Azərbaycanla Birleşmiş Ştatlar arasında münasibətlər strateji tərəfdəşliq münasibətləridir. Deməli, biz Birleşmiş Ştatların yaratdığı antiterror alyansının bir hissəsiyik. Biz terrorçuların axtarılması, tapılması və ədalet mühakiməsinə verilməsi üçün özümüzdən asılı olan hər şeyi imkanlarımız daxilində etməyə hazırlıq.

Siz 907-ci maddəni xatırlatdırınız. Tamamilə aydınlaşdır ki, bu, Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz bir qərardır. Ancaq indi, dünyadan terrorizmə qarşı mübarizəyə cəlb olunduğu bir vaxtda biz 907-ci maddə barəsində məsələ qaldırmayaçaqıq. Hazırda diqqəti bunun üzərində cəmləşdirmek bizim üçün bir nömrəli öncül məsələ deyildir. Biz ABŞ prezidentlərinə və Kongressə dəfələrle müraciət edərək demmiş ki, 907-ci maddə ədalətsizdir. Lakin indi, Birleşmiş Ştatların belə problemlərlə və çətinliklərlə üzləşdiyi bir vaxtda biz öz dediyimizdə israr etməyəcəyik. Zənnimcə, antiterror əməliyyatlarına qatılmağımız Birleşmiş Ştatlarla Azərbaycan arasında münasibətləri möhkəmləndirəcəkdir.

**S u a l :** Ermenistanın tecavüzü və Azərbaycan ərazisinin beşdəbir hissəsinin işğali kimi bir problemin dinclikle nizama salınması, habelə yüz minlər köckünün yurd-yuvasına qaytarılması perspektivlərinə necə baxırsınız?

**C a v a b :** Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlanmışdır. Bundan sonra o, çox amansız müharibəyə çevrilmiş və çox qanlar tökülmüşdür. Çoxlu adam həlak olmuş və yaralanmışdır.

Ermənistan silahlı qüvvələri ərazimizin 20 faizini işgal altında saxlayırlar. Bir milyondan artıq vətəndaşımız etnik təmizləmənin qurbanı olmuşdur və onlar heç de düşərgələrdə, çadırlarda yaşayırlar. Ermənistan tecavükardır və ermənilər elə şeylər töretmışlər ki, hamının düşündüyü kimi, insan olan kəs bunları edə bilmez.

Buna baxmayaraq, indi biz çıxış yolu tapmalıyıq. Bizim üçün yeganə çıxış yolu dinc nizamasından keçir. Bu məsələni dinc yolla nizama salmaq üçün ATƏT (Avropana Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) 1992-ci ildə Minsk qrupu yaratmışdır. On iki ölkə Minsk qrupunun üzvüdür. Hazırda Rusiya, Birleşmiş Ştatlar və Fransa onun həmsədrleridir. Biz onlarla daim danışıqlar aparırıq.

Eyni zamanda son iki il ərzində Ermənistan prezidenti ilə Azerbaycan prezidenti arasında birbaşa danışqlar aparılır. Bu görüşlərdən və birbaşa danışqlardan məqsəd həmin məsələnin dinciliklə nizama salınması yollarını tapmaqdır.

Təbii ki, yeni müharibə başlana bilər. Lakin mən hesab edirəm ki, tökülmüş qanlar kifayətdir. Zənnimcə, bu məsələni dinc yolla nizama salmaq lazımdır. Əgər bu məsələ edaletli əsasda dinc yolla nizama salınsa, onda Ermənistanın və Azərbaycanın öz aralarında xoş münasibətlər yaratması tamamile təbii olardı.

Ermənistanda və Azərbaycanda insanlar əsrlər boyu qonşu olmuşlar. Bizlərdən heç kim – ne ermənilər, ne də azərbaycanlılar bu diyalardan gedəsi deyildir. Ona görə də sülhü bərqrər etmək gerekdir. Bu sülhün qorunub saxlanması üçün təhlükəsizliyə teminat olmalıdır.

Beləliklə, zaman bizim qarşımızda böyük tələblər qoyur. Hər şeydən öncə, işğal olunmuş əraziləri azad etməli və bu ərazilərdən qovulmuş insanları – azərbaycanlıları oraya, daimi yaşayış yerlərinə qaytarmalıq. İkinciisi, biz onlara yaşamaq və işləmek üçün yeni binalar tikməliyik.

**S u a l :** Siz Azərbaycanın Rusiya, İran və Türkiye ilə indiki münasibətlərini necə səciyyələndirərdiniz?

**C a v a b :** Biz kiçik ölkəyik və yalnız bu yaxınlarda müstəqillik qazanmışıq. Biz müstəqilliyimizin 10-cu ildönümünü bayram edirik. Biz sülhsevər dövlət və bütün qonşularımızla sülh, dostluq şəraitində yaşamaq isteyirik, amma bu tekce bizdən asılı deyildir. Bu, qarşılıqlı prosesdir.

**S u a l :** Siz nəleri Azərbaycanın müstəqilliyinin ilk on ilinin en böyük nailiyyətləri hesab edirsiniz?

**C a v a b :** 1991-ci ilde SSRİ-nin süqutu və bu süqut nəticəsində Azərbaycanın əldə etdiyi müstəqillik bizim üçün sözün əsl mənasında tarixi hadisə olmuşdur. Lakin müstəqilliyimizi qoruyub saxlamaq və yeni iqtisadi, siyasi və ictimai münasibətləri inkişaf etdirmək son dərəcə çətin idi.

Azərbaycan SSRİ-nin 15 respublikasından biri idi. Bütün qalanları ilə müqayisədə Azərbaycanın fərqi bundan ibarət idi ki, biz öz müstəqilliyimizi elan edərkən Ermənistanla müharibə veziyətində idik və Azərbaycan ərazisinin bir hissəsini Ermənistan işğal etmişdi.

Amma o vaxt Azərbaycanın başlıca məqsədi, indi də qarşımızda duran məqsəd Azərbaycanı qanunun alılıyi prinsipinə əsaslanan demokra-

tik, dünyəvi dövlət kimi formalaşdırmaq olmuşdur. Biz ölkəmizi bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmek istəyirik. Biz Azərbaycanı Qərb ölkələri birliyinə integrasiya etmək istəyirik.

Bu vezifələr özlüyündə ağır məsəliyyət doğurur, amma müharibə onları daha da çətinləşdirirdi. O vaxt Azərbaycanda daxili sabitlik xeyli zərər çəkdi. Bizdə bir neçə çevrilmiş oldu. Ümumiyyətlə, bu problemlər bizdə hələ 1993-cü ildə də vardi. Bir il əvvəl hakimiyətə gəlmış Xalq Cəbhəsi xalqın inamını, etimadını itirmişdi. O vaxt Azərbaycan Vətəndaş müharibəsi və parçalanmaq həddində idi. O il bizim üçün en çətin il idi. Mən Azərbaycana rəhbərliyə o il gəldim.

Bir il sonra, oktyabrın 4-də hərbi çevriliş cəhdı oldu. Mən dövlətçi-liyin qorunub saxlanması üçün nə etdim – həmin gün televiziya ilə çıxış etdim. Ele həmin gün, gecədən xeyli keçmiş yarım milyonadək adam Prezident Sarayı qarşısındaki meydana toplaşdı. Ərtəsi gün bu meydana bir milyon adam gəldi.

Biz dövləti qoruyub saxlamağa müvəffəq olduk, lakin 6 ay sonra çox böyük silahlı qruplaşma daha bir dövlət çevrilişi təşkil etməyə cəhd göstərdi. 1995-ci ilin martında biz onların qarşısını aldıq. Azərbaycan Prezidentinə də bir neçə sui-qəsd cəhdı oldu. Ancaq biz onların da qarşısını aldıq.

1995-ci və 1996-ci illərdən sonra biz Azərbaycanda daxili sabitlik yarada bildik. Ölkənin iqtisadi inkişafi da, bax, onda başlandı.

İndi biz müstəqilliyimizin on illiyini bayram edərkən o hadisələri unutmururuq.

Lakin biz nəyə nail olmuşuqsa, onu bayram edirik, çünki bu nailiyatlar az deyildir. Yəqin ki, siz burada insanların rahat və xoşbəxt yasadığını görürsünüz.

İndi burada veziyət əladır. Restoranlar və diskotekalar açılır. Əhalinin gündəlik güzərəni da yaxşılaşmışdır. Axşamlar heç nədən çəkinmədən küçələrdə gəzmək olar.

Beləliklə, ötən bu on ille fəxr etmək olar. Amma eyni zamanda hələ problemlərimiz də vardır.

**S u a l :** İndi, Siz öz vezifənəzə yenidən seçilməyə nail olmağa həzirlaşdığımız vaxtda Azərbaycanın qarşısında duran en vacib problemlər hansılardır?

**C a v a b :** Birincisi, Ermənistanla Azərbaycan arasında mövcud olan problemi sülh yolu ilə nizama salmaqdır. İkinciisi, biz Azərbayca-

nin çox böyük iqtisadi potensiala malik olduğunu dərk etməli və xalqın gündəlik həyatını yaxşılaşdırmağa çalışılsın. Üçüncüsü, biz Azərbaycanı daha güclü etməliyik. Dördüncüsü, biz Birleşmiş Ştatların və digər ölkələrin neft şirkətləri ilə əməkdaşlığı genişləndirmeliyik.

Mən bu vəzifəyə öz namizədliliyimi yenidən irəli sürməyə hazırlaşırıam. Sizə də deyirəm ki, 2003-cü ilde mən Prezident vəzifəsinə yenidən seçiləcəyəm.

**S u a l :** Siz Azərbaycanın geleceyini necə görürsünüz? Siz ölkənin nadir simasını saxlamaq şərtile onun modernləşdirilməsini necə görmək istərdiniz?

**C a v a b :** Azərbaycanın milli mənəvi dəyerlərinin qorunub saxlanması mənim strategiyamın bir hissəsidir. Bu dəyerlərin bir hissəsi islamla bağlıdır. Biz islamdan imtina etmirik. O bizim dinimizdir.

Eyni zamanda mən Azərbaycanın milli mənəvi dəyerlərini Avropa dəyerləri ilə, bütün dünyaya məlum olan dəyerlərlə birləşdirməyə çalışıram. Mən ölkəmi dünyəvi, amma öz milli köklərinə bağlı olan bir dövlət kimi görmək istəyirəm. Hər bir ölkənin öz xüsusiyyətləri var. Mən öz köklərimizle çox fəxr edirəm.

**S u a l :** Yaşlı nəsildən olan bir çox adamlar demokratiyaya və bazar iqtisadiyyatına keçidən bir qədər məyusdurlar. Diğer tərəfdən, bəzi cavanlar deyişikliklərin, deyəsən, çox ləng getməsi ilə əlaqədar səbirsizlik göstərirler. Ona görə də beziləri daha yaxşı iş tapmaq üçün Rusiyaya və ya Qərba gedirlər. Siz öz xalqınıza bu barədə ne deyirsiniz? Azərbaycan öz xalqının ümidiyi doğrultmaq üçün ne etməlidir?

**C a v a b :** Bilirsınız, mən burada qeyri-adi bir şey görmürəm. Texminən yüz il erzində insanlar sovet ideologiyası ilə yaşamışlar. Odur ki, yaşlı nəsillər bu ideologiya ilə bağlıdır və bizim üçün on çətinini həmin ideologiyadan demokratiyaya keçməkdir. Bilirsınız, Birleşmiş Ştatlarda, Qərb ölkələrində belə düşünürlər ki, demokratiyaya bir ildə, iki ilde keçmək mümkünündür. Bu mümkün deyildir.

Demokratiya özlüyündə daimi prosesdir. Onun başlangıcı var, amma sonu yoxdur. Birleşmiş Ştatlar demokratiyanın on yüksək səviyyəsinə çatmışdır, amma bununla belə, onun zirvəsinə heç zaman çata bilməyəcəkdir.

Azərbaycan demokratiyaya doğru gedən yolda ilk kövrək addımını atır. Əlbəttə, yaşlı nəsil buna bir qədər mühafizəkarlıqla yanaşır. Bu məsələlərin həllinə vaxt gərəkdir.

## AZƏRBAYCANDA MƏTBUAT, SÖZ AZADLIĞI ÜÇÜN BUNDAN SONRA DA BÜTÜN İMKANLAR YARADILACAQDIR

*Bakı, Prezident Sarayı  
18 dekabr 2001-ci il*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü giriş nitqi ilə açıldı.

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ

-- Biz jurnalistlərə vaxtaşırı görüşürük. Doğrudur, bu o qədər də tez-tez olmur. Ancaq mən imkan dairəsində çalışıram ki, belə görüşləri keçirim. Bu günlərdə də mən belə bir görüşün keçirilməsinə ehtiyac olduğundan hiss etdim və ona görə də sizi bu görüşə davət etdim.

Mən bizim ictimai-siyasi şöbəye müraciət etdim ki, jurnalistlərin, mətbuat nümayəndələrinin bir qismını davət etsinlər. Təbiidir ki, indi Azərbaycanda mətbuat da çoxdur, orada çalışan insanlar da çoxdur, jurnalistlər də çoxdur. İndi bu, bütün peşələrdən daha da hörmətli peşə olubdur. Təbiidir ki, hamısı ilə görüşmək mümkün deyildir. Ancaq həsab edirəm ki, siz də elə bütün Azərbaycanın mətbuatını təmsil edirsiniz.

Mən çalışdım, yəni xahiş etdim ki, müstəqil mətbuat, müxalifət mövqeyində olan mətbuat nümayəndələri çox gəlsin. Çünkü dövlət orqanlarının mətbuat nümayəndələri ilə bizim aramızda həll olunmayan elə bir məsələ yoxdur. Mənə dedilər ki, bu xahişim yerinə yetirilibdir.

Mənim məqsədim nədən ibarətdir? Birinci növbədə, sizi dinləmək. Çünkü mən görürəm ki, son zamanlar müstəqil mətbuat, müxalifət mətbuatı çox narahatlıq keçirir. Onlar öz narahatlıqlarını həm qəzeltdərə, həm də televiziya kanallarında göstərirler. Belə bir əhval-ruhiyyə yaranır ki, guya Yeni Azərbaycan Partiyasının II qurultayından sonra müstəqil mətbuat qarşı hansısa təzyiqlər başlayıbdır, onları sıxışdırırlar, ya sıxışdırmaq isteyirlər. Şəxsən mən belə fikirdə deyiləm. Ona görə də

bu məni narahat etdi. Bəlkə də doğrudan, haradasa nəsə bizi məlum olmayan bir şey var. Bunların da hamisini, təbiidir ki, müzakirə zamanı araşdırmaq olar. Nəsə varsa, bunun qarşısını almaq olar. Yoxdursa, demək, bir-biri ilə anlaşmaq olar. Ona görə də mən sizi dəvət etdim.

İlk olaraq onu demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının qurultayında mən də müxalifət mətbuatı haqqında öz fikirlərimi demişəm və bunu heç vaxt gizlətmirəm ki, müxalifət mətbuatında bəzi həllarda ifratçılıq yol verilir, əsası olmayan faktlar şərh olunur, yalan məlumatlar verilir, bozon də böhtan xarakterli məlumatlar verilir. Mən bu nu demişəm və bu gün də öz sözlərimdən çıxınmirəm.

Təbiidir ki, Yeni Azərbaycan Partiyasının qurultayında mən prezident kimi yox, partyanın sədri kimi çıxış edirdim. Orada da mən bizim partiyamıza, onun fəallarına töbliğat işinin daha da gücləndirilməsi haqqında öz tövsiyələrimi verdim. Demək, bu qisimdə ceyni zamanda mən öz fikirlərimi bildirdim ki, bəzi müxalifət mətbuat orqanlarında həm iqtidara qarşı, həm də Yeni Azərbaycan Partiyasına qarşı çox əsaslı hücumlar, ardıcıl olaraq təhqiqramız məqalələr dərc olunur. Bizim partiyamız da, onun mətbuat orqanları da buna lazımı cavab verməlidir. Mətbuat mübarizəsi, mətbuat vasitəsilə töbliğat mübarizəsi ki var, bu ikitorəfli ola bilər, birtorəfli ola bilməz. Mən bu biri tərəfi, yəni bizim Yeni Azərbaycan Partiyası tərəfini, iqtidar partiyası olduğuna görə iqtidar tərəfini bir az da hərəkətə götirmək istədim.

Mən bunları etmişəm. Ancaq bu o demək deyil ki, bu, müstəqil mətbuata, yaxud müxalifət mətbuatına hansısa hücumdur, hansısa təzyiqdir. Qətiyyən belə deyildir. Əgər belə bir əhval-ruhiyyə yaranırsa, bu nu aradan götürmək olar və bu barədə izahat da vermək olar.

İndi mətbuat orqanlarında yazırlar və həqiqətən belədir ki, Yeni Azərbaycan Partiyasının hansısa sənədində üç qəzeti – «Yeni Müsavat», «Azadlıq», «Hürriyyət» qəzetlərinin adı çıxılıbdır. Bu da narahatçılıq əmələ gətirir. Partiya öz sənədlərində hər bir şey yaza bilər, o cümlədən digər partiyalar da bunu yaza bilər. Heç vaxt bunu qeyri-normal qəbul etmək lazımdır. Ancaq mən anlayıram ki, Yeni Azərbaycan Partiyası indi iqtidar partiyası olduğuna görə, bu müəyyən narahatlıq törədir.

İndi sizə açıq demək istəyirəm ki, mən o vaxt bu sənədləri görməmişəm. Sonra bu əmələ geniş müzakirə obyektinə çevrilidiyinə görə, Yeni Azərbaycan Partiyasının bu işlərlə məşğül olan adamlarına bildir-







dim ki, onlar səhv ediblər, gərək bunu yazmayayıdalar. Mən bizim Yeni Azərbaycan Partiyasının icraçı katibini, onun müavinlərini çağirdim, öz fikrimi bildirdim. Dedim, bunu səhv etmisiniz. İndi də sizə deyirəm ki, səhv ediblər, gərək bunlar yazılılmayıdı. Ancaq indi bu səhvi şırtmək lazımdır. Harada sohv olmur, çox yerlərdə sohv olur. Keçmişdən qalan bir ifadə var ki, kim deyir, sohv etmir, o, düz etmir. Yaxud da belə bir keçmiş ifadə var ki, harada iş varsa, orada səhv də var. Bu, doğrudan da belədir. Nöqsansız, səhvsiz heç kəs ola bilməz. Heç kəs deyə bilməz ki, o, idealdır. Doğrudur, bizim bəzi müstəqil jurnalistlər elə hesab edirlər ki, onların dedikləri, yazdıqları əsl həqiqətdir. Amma heç kəs buna iddia edə bilməz. Tarix də göstərdi ki, keçmişdə on böyük, dahi insanların da dedikləri sözlər – hansılar ki, əsrlərdən əsrlərə təkrar olunub və onları necə deyərlər, böyük bir kəlam kimi qəbul ediblər – o qədər də həqiqətə uyğun deyildir. Yaxud da ki, dəyərli fikirlərdir, ancaq bu o demək deyil ki, ondan başqa heç bir şey yoxdur.

Ümumiyyətlə, bizim cəmiyyətdə keçmişdə, Sovet hakimiyyəti dövründə doqmatizm – ehkamçılıq çox dərin köklər salmışdı. Baxmayaraq ki, sovet cəmiyyətində də, Kommunist Partiyasında da ehkamçılıqla mübarizə aparılmışdı, amma bu ideologiyanın kökünün özü ehkamçılıq üzərində qurulmuşdu. Mən indi sizə deyə bilərəm ki, bəlkə də biz bunu indi daha da dərindən dərk edirik, o vaxt bilməmişik.

Məsələn, Lenin 1902-ci ildə hansısa sözü deyibdir. Onu götürürük, deyirdik ki, Lenin 1902-ci ildə «Nə etməli?» kitabında bunu deyibdir, elə bu gün də dəyərli sözdür, filandır. Axı bunun üstündən 70-80 il keçibdir. Bu ola bilməz. Hər sözün, hər kəlmənin, hər ifadənin, hər fikrin öz dövrü var. O öz dövrünü əks etdirən fikirlərdir. O öz dövrünə şamil olunur, öz dövründə rolunu oynayır.

Məsələn, mən indi sizə açıq deyirəm. Necə bir partiya işçisi kimi, Kommunist Partiyasının işçisi kimi, hətta Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi mənim arxivlərdən, qəzetlərdən çıxışlarımı, məruzələrimi götürüb oxuya bilərsiniz. Mən bunların heç birindən imtina etmirəm. Hamısı mənimkidir. Ancaq sadəcə, mən indi bunu izah edirəm ki, bəli, o vaxt biz hamımız belə tərbiyə olunmuşduq, hamımızın beyni belə yönəldilmişdi. Ona görə də, bəli, nitq söyləyəndə mütləq gərək Lenindən bir sitat tapıb getirəydin. Axı Lenin 1924-cü ildə ölüb gedibdir. Bəli, əsrin əvvəlində, yaxud 1910-cu, 1915-ci ildə Lenin bu sözləri deyib, indi biz getirib əsrin sonunda deyirdik ki, bəli, Leninin bu

sözləri bu gün də aktualdır. Sözlər doğrudan da dərin sözlərdir. Ancaq bu gün aktual ola bilməz. Bu gün hər şey tamamile dəyişilibdir.

Amma təsəüf ki, indi bizim siyasi partiyalarda bu xəstelik vardır. Məsələn, əsrin əvvəlində hansısa bir siyasi xadimin, yaxud da, böyük bir mütəfəkkir adamın sözlerini sitat getirirlər, deyirlər, bu gün də belədir. Bu bu gün ola bilmez. Onun o sözləri o vaxt üçün çox dəyerli olubdur və öz rolunu da oynayıbdir. Amma bu gün dünya, cəmiyyət tamamile dəyişilibdir, insanların məfkurəsi, anlayışı dəyişilibdir, hər şey dəyişilibdir.

On ildən, on beş ildən sonra bugünkü şeylər köhnələcekdir. İyirmi ildən sonra daha da köhnələcekdir. Bu o demək deyil ki, keçmiş unutmaq lazımdır. Yox. Keçmiş heç vaxt unutmaq olmaz. Amma keçmişdə hansısa deyilən sözü, lap en dahi adam tərəfindən deyilən sözü ehkam kimi götürüb bu günə tətbiq etsən, bu düzgün deyildir.

Bələ şeylər olur və olubdur. Biz gerek həmisi sehvlerimizi anlamağa qadir olaq, onları etiraf etməyə qadir olaq. Men hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının sənədlərində gerek o qəzetlərin adları yazılmayıdı. Ancaq eyni zamanda, bu qəzetlərin adlarının yazılıması da böyük bir faciə deyildir. Bunu faciəyə çevirmek lazımlı deyildir. Yəqin ki, buraxılan o sehv bu tərəfdən də sui-istifadə olunur ki, hə, bələ yaxmışınız, demək, siz bizi hücum etmək isteyirsiz. Bu da lazımlı deyildir. Bunu bu qədər uzatmaq, nə bilim, çeynəmek de lazımlı deyildir. Oldu, keçdi. Əger bunun hansısa bir zərəri varsa, gəlin, bu zərəri aradan götürək. Yox, elə bunu hər gün yaz ki, bələ deyibdir, Yeni Azərbaycan Partiyasının qurultayı bələ etdi, nə bilim, hücum etdi. Heç kim heç kəsə hücum etmir. Yeni Azərbaycan Partiyası sadəcə, öz gelecek fəaliyyətinin istiqamətlərini müəyyən etdi. Hər partiya bunu edir. Amma heç bir partianın qəbul etdiyi qərarlar başqa partiya tərəfindən müzakirə olunmur. Yeni Azərbaycan Partiyasınınki müzakirə olunur. Burada müəyyən qədər əsas var. Çünkü yene də deyirəm, Yeni Azərbaycan Partiyası hakimiyyət partiyasıdır. Amma hesab edirəm, bunu bu qədər sıyrıtmeye, buna bu qədər əhəmiyyət verməyə də ehtiyac yoxdur. Ona görə də mən hesab edirəm ki, əger bütün işlər bunun üzərndədirse, mən bunun haqqında izahat verdim.

İkinci məsələ, bu ayın 12-də Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında piket düzəldiblər. Bu piketə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməmişdi. Ona görə də polis bu işə qarışıbdır və bu da müəyyən xoşagelməz hala getirib çıxarıbdır.

Mən özüm ANS telekanalında o hadisəni seyr etdim. Düzü, özüm bundan çox narahat oldum ki, nə üçün bələ olubdur, gerək bələ olmayıyadı. Əgər kökündən başlasanız – mən hər şeydə açığam, heç bir kəs dən öz fikrimi gizlətmirəm – bu piketin əhəmiyyəti nədir? Ondan ibarətdir ki, gelib fikrinizi bildirirsınız. Yaxşı, onsuz da qəzetdə fikrinizi bildirirsınız, televiziya kanallarında fikrinizi bildirirsınız, hər yerde bildirirsınız. Bələ də bildirmek isteyirsiniz, bildirmek olar. Mən hesab edirəm ki, gərək Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz etməyəydi. Mən bələ hesab edirəm. Amma olubdur. İndi nə olsun? Bir də görürsən insan bundan da böyük bir xəta edir. İndi durub bunu, nə təhər deyərlər, böyük bir faciəyə döndərmək də lazımlı deyildir. Heyatda çox şey ola bilər. Bələ olan halda polisi o qədər də günahlandırmıq olmaz.

Mən o gün baxdım, bizim daxili işlər naziri Ramil Usubov, hesab edirəm ki, ANS telekanalında bu barədə çox yaxşı izahat verdi. Çünkü polis dövlətin güc strukturudur. O, ictimai asayışi təmin edir, insanların hamisinin təhlükəsizliyini təmin edir. Ona görə də əger o öz xidməti borcunu yerinə yetirirse, ona verilən göstərişi yerinə yetirirse, onun bir günahı yoxdur. Amma əlbəttə, nəticəsi xoşagelməzdir. Amma kökü ondan ibarətdir ki, gərək Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz etməyəydi. Onda hər şey normal olacaqdı və böyük bir hadisə meydana çıxmayacaqqdı. Bakı Şəhər İcra Hakimiyyəti buna etiraz edibdir. Polis sadəcə, öz qanunlarına görə bunun qarşısını almaq isteyibdir. Onlar da gərək, nə təhər deyərlər, bir az səliqəli olaylardır. Ancaq Usubov o gün düz deyirdi. Onlar da insandır, onların da əsəbləri var, onları da anlamək lazımdır, onlar xidməti borcunu yerinə yetirirlər.

Bilirsiniz, polisin sehvleri də, günahları da çoxdur. Onların bəziləri vəzifələrində sui-istifadə edirlər. Amma gəlin açıq danışaq. İndi bizim ölkəmizdə, Bakı şəhərində yaranan ictimai-siyasi sabitliyi, ictimai asayışi qoruyan, saxlayan bizim hüquq-mühafizə orqanları deyilmi, bu polis deyilmə!?

Mən sabah göstəriş verərəm, onlar öz otaqlarına girsinlər, heç yerə çıxmasınlar. Nə küçəyə çıxsınlar, yol-naqliyyat qaydalarını idarə edən DYP var, nə yola çıxsınlar. Kim kimi isteyir, gəlsin döysün. Hansı avtomobil hansı yol ilə gedir getsin. Yaxud kim gedib kimə qarşı mənfi hərəkət edirəsə, etsin. Onda nə olacaqdır? Üç, dörd, beş gündən sonra xaos olacaqdır, anarxiya olacaqdır. Bunu qiymətləndirmək lazımdır. Bizim hər birimiz – siz də, biz də rahat yaşayırıq. Ona görə ki, biz bi-

rincisi, ictimai-siyasi sabitliyi təmin etmişik. Əvvəlki illərdə olan vəziyyəti aradan götürmüşük. İkinci də, indi bizim hüquq-mühafizə orqanlarımız, birinci növbədə polis orqanları gündəlik bunu təmin edirlər. Onları danlamaq da olar, nöqsanları haqqında demək də olar, tənqid etmək də olar. Bəziləri vəzifəsindən sui-istifadə edir, onları da demək olar.

Məsələn, o gün ANS telekanalında müxbir Usubova sual verdi ki, nə çə nefer polis işçisi vəzifə borcunu yerinə yetirənde düzgün hərəket etməyibdir? Deyəsən, dedi ki, 150 nefer qısa müddətdə cəzalandırılır. Cəzalandırırlar. Əger səbüt olunursa ki, kim düzgün hərəket etməyib, onu cəzalandırırlar. Bundan sonra da cəzalandıracaqlar. Onlar da cozasız qala bilmezlər. Çünkü polisi de özbaşına buraxmaq olmaz. Onlar da nəzarət altında olmalıdır. Müəyyən səviyyelərdə onların rəisləri, birinci, gərək özleri xidməti borclarını düzgün yerinə yetirsinlər, sədaqətlə yerinə yetirsinlər və vəzifəsindən sui-istifadə etməsinlər. Eyni zamanda aşağıdakılara nəzarət etsinlər. Bunlar həmisi var. Amma deya bilmərəm ki, Azərbaycanın dövlət başçısı kimi, mən yüz faiz razıyam ki, bunlar həmisi istonilen səviyyədədir. Yox. Ancaq hər şey, nə təhər deyərlər, təkmilləşmədədir, təkmilləşir. Bu təkmilləşmənin də sonu yoxdur.

Əger bir gün cəmiyyətdə her şey ideal olsa, onda yaşamağın da mənası olmayacaqdır. Çünkü həyat mübarizedir, həyat inkişafdır. Bu gün dünənkindən daha da irəliyə getməlisən. Irəliyə getmek üçün hansısa addım atmalısan. Irəliyə getmek üçün hansısa maneəni aradan qaldırmalısan, hansısa nöqsanla mübarizə aparmalısan.

Mən polisin hərəkəti haqqında bir az geniş danişdim. Amma müxtəsər olaraq, onu demək istəyirəm ki, gərək bu hal olmayıyadı. Olub, indi ya bunu uzun müddət hallandırmağa, cəyənməyə başlayacaq, yaxud da bunu anlayacaq və buna son qoyacaq. Mən hesab edirəm ki, ikincini seçmək lazımdır.

Bilmirəm, başqa hansı problemlər var. Mən sizi dəvət etmişəm. Indi kimin nə sözü var deyə bilər. Ancaq mənim xatirimdər ki, biz mətbuat haqqında, xüsusən 1998-ci ildən başlayaraq, bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzurunun aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi.

Xatırınızdədir, mənim 1998-ci ildə fərmanım olmuşdur. Ondan sonra mətbuat orqanlarına güzəştlər etmek, yardım etmək haqqında bir ne-

çə sərəncamlarım olubdur. Onlar da sizə məlumudur. Əger bu gün hansısa yeni bir şey varsa, biz onu da edirik və edəcəyik.

Mən bu günlərdə Amerika Birleşmiş Ştatlarının səfərini başqa məsələ üzrə qəbul edirdim. Son vaxtlarda bu hadisələr baş verdiyinə görə, sadəcə, orada televiziyanın nümayəndələrinin iştirakından istifadə edərək, mən bəyanat verdim ki, indi nəsə olur, amma onların hamısının qarşısı alınacaqdır. Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Bu gün də sizə deyirəm, təminatçısıyam. Hesab edirəm ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur. Əger kimse buna mane olursa, gelin, bunu aradan qaldıraq.

Məsələn, mən son günler bir dəfə ANS kanalında, bir dəfə də SPASE kanalında veriliş baxdım. SPASE kanalında deyəsən, mətbuat nümayəndələri çıxış edirdilər. Deyəsən, bazar günü id. Orada çıxış edənlərdən burada kimse var?

**E t i b a r B a b a y e v** (*SPASE telekanalının prezidenti*): Cənab Prezident, bazar günü efirə gedən veriliş «Bu bizik» tok-sou verilişi idi.

**Ə l i H e s e n o v**: (*Prezidentin icra Aparatının ictimai-siyasi şöbəsinin müdürü*) : Cənab Prezident, Aqil Abbas orada idı.

**H e y d a r Ə l i y e v**: Mən ona başdan ayağa qədər baxdım. Büttün mətbuat nümayəndələri öz fikirlərini açıq-aydın deyirdilər. Bu fikir düzəldir, ya düz deyil, bununla razı olmaq olar, ya razı olmaq olmaz, bu başqa məsələdir. Heç kəs gərək çalışmasın ki, hər kəsin fikri ilə o biri-si də razı olmalıdır. Mənim dediyim bu sözlər də burada kimse razı ola bilmez. Yaxud da ki, indi bunu televiziya ilə verəcəklər, kimse razı ola bilmez. Bu mənim üçün heç də təcəbbülü bir şey deyildir. Çünkü əger fikir müxtəlifliyi varsa, söz azadlığı varsa, əger siyasi plüralizm varsa, həm bir fikirdə, eyni fikirdə ola bilmez. Ona görə də orada hərə öz fikrini deyirdi. Onların bəziləri ilə razı olmaq olar, bəziləri ilə razı olmaq olmaz. Amma mən o verilişi başdan-ayağa seyr etdim. Hərə öz fikrini açıqca deyirdi və hətta bir-biri ilə mübahisə aparırdı. Bu, mətbuat azadlığı deyilmi?

Bilirsiniz, hesab edirəm ki, Azərbaycanda söz azadlığının, mətbuat azadlığının ən əsas göstəricisi bizim müstəqil televiziya kanallarıdır. Məsələn, qəzetlərdə yazırsınız, bilmirəm, qəzetlərin tirajı nə qədərdir, on mindir, on beş mindir. Ola bilər, bunu on min adam oxusun, yaxud iyirmi min, otuz min adam oxusun. Amma ister-isteməz insan televizoru açır, bir də görürsən, veriliş gedir. Deyir, görün burada nə var. Heç

ona marağı olmasa da baxır, qulaq asır və demək, o, informasiya alır. Tekcə informasiya almir, həmin o fikirlərin ona müəyyən təsiri, ya müsbət, ya mənfi təsiri ola bilir. Bu hamısı söz azadlığıdır, mətbuat azadlığıdır.

Əger mətbuat azadlığı, söz azadlığı olmasa, tekcə qəzetdə yox, həmin SPASE kanalında mətbuat nümayəndəleri öz fikirlərini bütün Azərbaycana – indi deyəsən onlar tekcə Bakıda yox, başqa məntəqələrdə de yayılırlar – deye bilməzler.

Yaxud ondan bir gün önce ANS-də, deyəsən, müharibə ilə əlaqədar bir veriliş verilirdi ki, Dağlıq Qarabağ məsələsini necə həll etmək lazımdır. Sülh yolu ilə, ya müharibə etmək lazımdır, filan, filan. Oraya çox adam yiğilmişdi. Aparıcı da bir gənc oğlan idi, adını da bilmirəm.

**Əli Həsənov:** Cənab Prezident, İbrahim Məmmədov idi.

**H e y d a r Ə l i y e v :** Bəli, o aparırdı. Ondan soruşurdu, bundan soruşurdu, siz necə hesab edirsiz, müharibə etmək lazımdır, yoxsa sühə yolu ilə lazımdır? Həre öz fikrini deyirdi. Mən də maraqlandım və axıra qədər də qulaq asdım. Nə üçün? Mənə bu insanların fikrini bilmək lazım idi. Amma eyni zamanda qeyd etmək istəyirəm ki, onların fikri cəmiyyətin fikrini eks etdirmir. Mən bunu açıq demək istəyirəm. Bu onların şəxsi fikridir və ola biler, onlarla həmfikir olan adamların fikridir. Amma bu, cəmiyyətin fikrini eks etdirmir. Təəssüflər olsun ki, bizdə bezi adamlar, ya politoloqdur, ya siyasetçidir, hesab edirlər ki, onlar cəmiyyətin, xalqın sözünü deyirlər. Bu yanlış bir şeydir. Heç kəs cəmiyyətin fikrini tam aks etdirə bilməz. Hərenin öz fikri var. Ancaq hər halda bu, adamların fikridir. Şəxşən menim üçün bu fikirləri bilmək lazımdır. Mən o fikirlərin çoxu ilə razi deyiləm. Onların bezisi cəmiyyəti aldatmaq məqsədi daşıyır. O adamların özləri üçün müəyyən bir siyasi xal qazanmaq məqsədi daşıyır. Məsələnin həll olunmasına yönəldilməyibdir. Ancaq buna baxmayaraq, ANS kanalı bu imkanı yaradır, insanlar özleri gəlib bu baredə danışırlar, öz fikirlərini deyirlər. Mən indi bu iki veriliş haqqında deyirəm. Amma bu, iki deyil axı, kim istəyir, o da danışır.

ANS kanalında «Nəzər nöqtəsi» verilişi var. Onu müxtəlif adamlar aparır. Dünən bizim Qəniro xanım aparırdı, siyasetçilərdən biri de çıxış edirdi, öz fikirlərini açıqça deyirdi. Deyirdi ki, bu iqtidarnın vaxtı gəlib çatıbdır. Amma mən hesab etmirəm ki, çatıbdır. Bu da məni narahat etmir. Sonra deyir ki, bu iqtidar getməlidir, xalq bundan bezibdir. Doğ-

rudur, Qəniro xanım bəzən çalışır ki, engelləri meydana çıxarsın. Amma dedi ki, bəs siz deyirsiniz, xalq bundan bezibdir, ancaq bu bezmək görünür. O da dedi ki, sizə belə gelir, amma xalq bundan bezibdir. Yaxşı, kimsə bezib. Bu da təbii şeydir. Hamı bu iqtidardan razi ola bilmez.

İndi bizim müxalifet siyasetçiləri hər dəfə – elə dünənki verilişdə də mən bunu eşitdim, narazılardır var – bu narazılardan istifadə edirlər. Yəni bunlar özlərinin siyasi həmfikirləri deyil, narazılardır. Amma narazı hər yerde var ve bu təbii bir şeydir. Hamı bu iqtidardan razi ola bilməz. Bu iqtidar getsin, sabah başqa iqtidar gəlsin. Ondan da hamı razi ola bilməyəcək. O birisindən sonra, o birisi gəlsin. Ondan da hamı razi olmayıacaqdır. Bu təbii bir şeydir.

Amma bu siyasetçilərin narazılardan qismindən istifadə etməsi onu göstərir ki, bunlar insanları öz siyasetlərinə cəlb etmək yox, narazılardan istifadə edərək bu hakimiyyətə qarşı mübarizə aparmaq isteyirlər. Amma aparsınlar, bu da bizi narahat etmir. Ancaq eyni zamanda bu onların, siyasi partiyaların sosial bazasının narazılardan ibarət olduğunu göstərir. Amma narazıları kim istəsə, öz tərəfinə çəkə bilər. Çünkü o, narazılardır.

Ola biler, onun məvacibi yoxdur, dolanışıği çətindir, evi yoxdur, elektrik enerjisini vaxtında almadı, nə bilim, yolda onu kimse itəldi, yaxud polisle rastlaşıdı, hansısa məsələni həll edə bilmir, bizim dövlət aparatında hansısa bürokratla rastlaşır. Bizdə bürokratlar da çoxdur. Mən bunu etiraf edirəm. Dövlət orqanlarında, hakimiyyət orqanlarında bürokratlar insanların məsələsini lazımi qədər həll etmək imkanları olduğu halda, onları etməyənlər, süründürənlər – bunlar da çoxdur. Mən bunu da etiraf edirəm. Amma mən bunu ona görə demirəm. Ona görə deyirəm ki, əger hansısa bir siyasetçi, yaxud siyasi partiyadan rəhbəri galib televiziyadan öz fikrini açıq-aydın, hətta iqtidarnın əleyhinə deyə bilirsə, demek, bu, söz azadlığıdır.

Bir neçə gün önce – deyəsən, yenə ANS kanalında idi – hansı partyanısa nümayəndəsi Yeni Azərbaycan Partiyasının nümayəndəsi ilə dialoq aparırdı. Bilirsınız, Azərbaycan Prezidenti haqqında, onun ailəsi haqqında elə çirkin sözler danışdı ki, vallah, bu heç insanlığa yaraşmayan şeydir. Mən bunu dinlədim. Amma bu məni heç də narahat etmədi. İndi əger onun şüur dairesi, yaxud onun tərbiyə, əxlaq seviyyəsi o dərəcədədirsə, qoy, o dərəcədə danışın.

Mən bunu yənə də deyirom, ona görə yox ki, niyə o bunu dedi. Dezin, sabah yənə də çıxın desin. Mən ona görə deyirom ki, demək bizi söz azadlığı var. İnsanlar azaddır, sərbəstdir. İndi haradasa, kimso nəsə edibdir, gəlin, onun qarşısını alaq, gəlin, onu aradan götürək. Amma bunu problem etməyə, şışırməyə, bunu qaldırmağa ehtiyac yoxdur.

Sonra mənə dedilər ki, guya bəzi qəzetlərin «Azerbaycan» nəşriyatına borcları var və bu borclar da çoxdur. İndi mən neyləyim? Əgor sən qəzeti çıxarırsan, gərek haqq-hesab edəsen. Sən bu qəzeti çıxarırsan. Nəyə görə çıxarırsan? Əgor sən bundan qazanc əldə etmək istəyirsən, demək, sən əldə etməlisən. Yaxud bunu öz siyasi məqsədlərin üçün istifadə etmək istəyirsən, onda gərek ölçüb biçəsen, sənin maliyyə imkanların bu siyasi məqsədləri həyata keçirməyə imkan verir, yoxsa yox. Verirə, et, vermirə, get, başqa yerdən maliyyə tap. Yəni bizdə bazar iqtisadiyyatdır, sərbəst iqtisadiyyatdır. İndi biz heç kəsə bir şey edə bilmərik. Amma yənə də, axı mən dediyim həmin fərmandada, sonrakı sərəncamlarda – lazımlı olsa, Əli Həsənov onları yenidən ya da sala bilər – biz nə qədər güzəştər etdik. Bir neçə vergilərdən azad etdik, nə bilim, kağızların, başqa şeylərin alınmasına. Bunlar hamisə səndə var, mənim xatırımda deyil.

**Əli Həsənov:** Bəli, məndə var.

**Heydər Əliyev:** Bunları da etmək olar, bu barədə də düşünmək olar. İndi ele olmasın ki, bunları çağırmışıq, amma biz danışaq. Mən bəlkə də bir az çox danışdım. Mən sizi dinləmək istəyirəm.

Bir sözlə, mən sizə deyirom və sizin qarşınızda açıq çıxış edirəm. Sizin siyasi dünyagörüşünüzdən, siyasi baxışlarınızdan asılı olmayaraq, Azərbaycan iqtidarına rəğbətiniz, ya nifrətiniz olmasına baxmayaraq, mətbuat Azərbaycanın iqtidarı üçün çox önemli bir sahədir, çox vacib bir sahədir. Biz demokratiya yolu ilə gedərək, söz azadlığını təmin edərək, mətbuat azadlığını təmin edərək, bu yolda nöqsanları ardıcıl surətde aradan qaldırmalıyıq və qaldıracağıq, mətbuatı, söz azadlığına bütün imkanları yaradacağıq. Mənim sizə deyəcəyim söz bundan ibarətdir.

İndi kimin nə sözü varsa, buyursun. Mənə Əli Həsənov dedi ki, guya siz məsləhətləşmişiniz, «Yeni nəsil» jurnalıstlər birliliyi bir siyahi verib ki, bunlar birinci növbədə çıxış etsin. «Yeni nəsil» jurnalıstlər birliliyinin sədri Arif Əliyevə söz verilir.

\* \* \*

## «YENİ NƏSİL» JURNALİSTLƏR BİRLİYİNİN SƏDRI ARİF ƏLİYEVİN ÇIXIŞI

– Cənab Prezident! Hörmətli həmkarlarım! Sadəcə, aydınlıq olsun deyə, o siyahi «Yeni nəsil» Jurnalıstlər Birliliyi tərəfindən verilməyibdir.

**Heydər Əliyev:** Əli Həsənov təqdim edib?

**Arif Əliyev:** «Yeni nəsil» Jurnalıstlər Birliliyi yox, redaktorlar birliliyi təqdim edibdir.

**Heydər Əliyev:** Yaxşı, elə olsun.

**Arif Əliyev:** Çıxış etmək mənim üçün bir qədər çətin olacaq. Çünkü demək istədiyim bir çox şəylərin cavabını siz öz çıxışınızda verdiniz.

**Heydər Əliyev:** Sizin elinizdən aldım.

**Arif Əliyev:** Hər halda demək istəyirəm ki, mən hemişə iki fikrə çox ehtiyatla yanaşmışam. Birincisi, çox tez-tez səslənən ifadələrdən biridir ki, «Azərbaycanda söz azadlığı yoxdur». İkincisi, «Azərbaycanda söz azadlığı sahəsində heç bir problem yoxdur». Mənim fikrimcə, bu, uzun bir prosesdir ki, daim ciddi suallar, ciddi problemlər doğurur. Hər bir problem ancaq o zaman həll olunmağa başlayır ki, onun mövcudluğu qəbul olunsun və müzakirəyə çıxırsın. Bu nöqtəyi-nəzərdən mən bugünkü görüşü əhəmiyyətli və vacib hesab edirəm. Açığımı deyim ki, buraya bir-birimizə yalnız xoş sözələr demək üçün gəlməmişik.

**Heydər Əliyev:** Siz xoş söz deyən deyilsiniz.

**Arif Əliyev:** Yox, herdən olur. O gün Rizvan Cəbiyev də televiziyyadakı çıxışında dedi ki, siz xoş söz deyən deyilsiniz. Dədim ki, istəyirsinizsə, deyim. Sonra dedi ki, bunlar hakimiyyətə qarşıdır. Dedi, buna görə sizi ölkədən çıxaraqlar. Bir həftə keçib, hələ ki, heç kim çıxarmayıblar.

Redaktorlar birliyində bu görüşün tərkibi müzakirə olunanda xeyli mübahisələr yarandı. Bu mübahisələr də ondan ibarət idi ki, – burada həm qəleminə, həm də şəxsiyyətinə mənim çox hörmət etdiyim hökumət qəzetlərindən, iqtidar qəzetlərindən həmkarlarım da aylışib – nə qədər agrılı fakt olsa da, Azərbaycan mətbuatının iqtidar-müxalifət müstəqim bölmüləre ayrılması bir faktdır. Biz bunu yaşayırıq. Mən bi-

lirəm ki, hakimiyyət qəzətlərinin də problemləri çoxdur. Amma heç olmasa, onları hər heftənin beşinci günləri Prezident Aparatında toplamaq, dördlərini müzakire etmək və hərədən bəzilərinin həllini tapmaq imkanı olur. Ona görə də mən çox xahiş edərdim ki, – Siz bayaq dediniz – dəha çox narazı olanların, o redaktorların fikirlərini bu səviyyədə çatdırmaq imkanı daha azdır, onlar sözlərini desinlər və onları dinləmək imkanı olsun.

Konkret məsələlərlə yox, bu məsələlərlə – Sizin bayaq toxunduğunuz məsələlərlə bağlı yəqin ki, ayrı-ayrı redaktorlar çıxış edəcəklər. Mən ümumi qoyulan məsələlərə münasibətimi bildirmək istədim. İndi cəmiyyətimizdə mətbuatla bağlı, onun özündə cəmiyyətə sirayet edən bir gərginlik var. Bu, faktdır. Müxtəlif müddətlərdə, dövrlərdə yaranan bu gərginliyin esasında həmişə bu və ya digər formada bir şey dayanır. Bu da mətbuatla hakimiyyətin, mətbuatla dövlət məmurlarının ya anlaşılmazlığı, ya da qarşılurmazıdır. Birincilər, yəni hakimiyyət nümayəndəleri – xüsusən son bir heftədə baş veren görüşlər bunu bir daha göstərir – mətbuatı siyasi tutumunun daha böyük olmasına, böhtana, təhriflərə yol verməsinə, qeyri-obyektivlikdə, qərəzlilikdə ittiham edirlər. Müxtəlif vaxtlarda baş veren məhkəmə proseslərini və hətta həbsləri, ayrı-ayrı qəzətlərin bağlanması bununla izah edirlər. Digər tərəfdən, mətbuat, hakimiyyəti siyasi məqsədlərle ona müxtəlif formalarda, o cümlədən iqtisadi yollarla təzyiq göstərməkdə və müstəqil mətbuatın söz demək imkanlarını məhdudlaşdırmaqdə günahlandırır, həmin həbsləri, qəzətlərin bağlanması, çətinlikləri bununla izah edir.

Mətbuatda siyasi tutumun böyük olması, peşəkarlıq problemləri, qərəzsizlik, obyektivlik, albəttə, var. Mən deyim ki, bəzən kütłəvi informasiya vasitələri həqiqətən, siyasi prosesləri sadəcə işqlandıran bir subyektdən daha çox, bu proseslərin obyektinə çevirilirlər. Bu da mətbuat xas olan bir şey deyil. Hətta mətbuatımızda bayaq qeyd etdiyim bölüm də ele bundan ibarətdir. Amma bu tezisi inkar edən başqa bir cəhət də var. Biz Cənubi Qafqaz ölkələri mətbuatının daim monitorinqini keçiririk: hansı mətbuatda kim nə cür yazar, səviyyəsi nə cürdür və sair. Mən tam mesuliyyətə deyə bilerəm ki, bu gün Azərbaycan mətbuatı Qafqazda öz peşəkarlıq tutumuna və səviyyəsinə görə ən hazırlıqlı və inkişaf etmiş bir mətbuatdır. Təbiidir ki, bu öz-özünə baş vermir. Amma həmin o digər ölkələrdə – baxmayaraq ki, siyasi tutumları

daha böyükdür, peşəkarlıq problemləri daha ciddidir, siyasi qüvvələri, bağlılıqları daha çoxdur – nədənsə biz orada jurnalistlərin həbsi, qəzətlərin bağlanması faktlarına Azərbaycandakına nisbətən daha az-az rast gelirik. Yaxud da ki, mətbuatdakı qeyri-obyektivlik... Mən bir şəyə əminəm ki, biz yəqin ki, inkişaf müddətində indiki mövqedən xeyli çəkiləcəyik.

Amma qərəzlilik, qeyri-obyektivlik, böhtən problemləri həmişə qalacaqdır. Məsələn, biz San-Antonioda olanda «San-Antonio tayms» qəzətinin – bu, 400 min nüsxə tirajla çıxan qəzetdir – redaktoru deyirdi: «Biz nə qədər obyektiv olmağa çalışsaq da, heç olmasa heftədə 3-5 təkzib verməli oluruz». Amma buna görə orada qəzətlərin bağlanması faktına rast gelinmir. Mənim fikrimcə – biz həmin qeyri-obyektivlik məsələsinə toxunduq – mətbuatda bu məsələnin yaranmasında – indi ki, biz hakimiyyət nümayəndəleri ilə belə yüksək səviyyədə görüşmək imkanı əldə etdik – hakimiyyətin məsul şəxslərinin günahları, bu günahların yaranmasında iştirakı da çoxdur. Yüksek səviyyəli dövlət məmurları bu proseslərin katalizatoru rolunda çıxış edirlər. Bunlar kütłəvi informasiya vasitələrini müxtəlif yollarla öz təsir dairəsinə alıb ondan nəinki siyasi roqiblərinə qarşı, hətta bir-birlərinə qarşı mübarizədə də istifadə edirlər. Sırf «kompromat» deyilən, o mətbəxdən çıxarılan çırkab bəzən kütłəvi informasiya vasitələrinə, qəzətlərə nə cür düşür və bu proses nə cür katalizator rolunu oynayır – mən burada familyaları, adları, təəssüf ki, açıq çəkə bilmərəm. Çünkü bu yolla yaxamı ellərini böyük məmənuniyyətlə bir-birinə sürətə hakimlərin elinə verə bilmərəm. Amma mən başa düşürəm ki, mətbuatda gedən prosesləri çox gözəl bilən bir şəxs kimi...

**H e y d ā r Ə l i y e v :** Bunu siz düz deyirsiniz. O barədə ki, bizim iqtidarda olan bəzi yüksək vəzifəli adamlar bir-birlərinin xoşuna gəlmədiyinə görə, bir-birləri ilə, nə bilim, münasibətləri yaxşı olmadığınına görə həmin bu müxalifət mətbuatından öz şəxsi mübarizələrində istifadə edirlər. İndi, düzdür, azalıbdır, amma 2-3 il bundan əvvəl həddindən artıq çox idi. Mən bu gün burada açıq deyə bilsəm. Məsələn, yadınızdadır, 2-3 il bundan əvvəl idi, mən maliyyə nazirini işdən çıxardım. Yadınızdadır, 1999-ci ilde... Məsələn, keçmiş maliyyə naziri qəzətlərə əlaqəyə girdi – siz bilirsiniz də, nə cür əlaqəyə. Bunu mən yaxşı bilmərəm, amma siz yaxşı bilərsiniz.

**A r i f Ə l i y e v :** Əli müəllim də bilir.

**H e y d ā r Ə l i y e v :** Bəli, keçmiş maliyyə naziri müdafiə naziri Səfər Əbiyev haqqında məqalələr dərc etdirirdi. Özü də bunu o qədər «ağ» edirdi ki... O şeylər ki, necə deyərlər, rəsmən Maliyyə Nazirliyini günahlandırır, onları başqa şəkildə qəzet səhifəsinə çıxarırdı.

Səfər Əbiyev də özünün bir-iki işcisini tapmışdı, o da gedirdi onun əvəzine çıxarırdı. Sonra, keçmiş prokuror Eldar Həsənovun da bu barədə imkanları çox idi. O da o birinin, bu da bu birinin eleyhinə çıxarırdı. Mən də bir dəfə onları bura yiğdim, dedim, bilirsiniz nə var, yiğidirin bunları. Maliyyə nazirini işdən çıxardım. Səfər Əbiyevə ciddi töhmət verdim. İndi maliyyə naziri ilə Səfər Əbiyev arasında, deyəsən, dəha bir şey yoxdur. Amma başqalarında hələ bu var. Yəni 2-3 il bundan qabaq bu daha da qabarıq idi, belə hallar daha çox idi. Siz düz deyirsiniz, belə hadisə bu gün də var. Bu da beledir də. Bunlar öz məqsədlərini güdürlər. Amma həmin o qəzetlər də axı bundan bəhrələnirlər. Qəzet eləcə, necə deyərlər, xahişlə bunu həll ələmir ki... Hansısa bizim dövlət adamı müxalifət qəzetində yəyise dərc etdirmek istəyirse, yəqin ki, bunun üçün müəyyən şərtlər var, o şərtləri yerinə yetirmelidir.

**A r i f Ə l i y e v :** Biz həqiqətən, mətbuatın indiyə qədər söylədiyi daxili, peşəkarlıq problemlərinin həlli ndə bəlkə də cəmiyyətdə hamdan çox maraqlıydı. Çünkü bu bizim üçün həm də peşə vicdanı, peşə məsuliyyəti və ictimai borcdur. Bunun üçün konkret planlar da var, işlər də var. Elə media institutunun yaradılması, Mətbuat Şurasının təşkili, peşə-exlaq kodeksinin populyarlaşdırılması, hətta ölkə jurnalistlərinin mühüm məsələləri ilə bağlı forumun keçirilməsi kimi təkliflər irəli sürürlüb. Amma bu ideyaları reallaşdırmaq, işləmek əvəzinə, biz çox zaman mübarizə aparmaqla, forum keçirmək əvəzinə bəzen piket keçirməkən meşgul olmaq məcburiyyətində qalrıq. Sadəcə, bayaq Sizin də toxundığınız gərginliyin «anatomiyası»na diqqət yetirək. Həkim partianın sənədlərində bəzi kütlevi informasiya vasitələrini hətta düşmən mənbələrindən maliyyələşdirilməkdə və milli xəyanətlə bərabərələşdirilən hərəkətlər tövətməkdə ittihəm edən bəndlər var idi. Bunu da suçlandırlırlar. Bunun ardınca onların ciddi problemləri yarandı. Onlar nəşr olunduqları mətbəələrdən çıxarıldılar. İndi yəqin ki, söyləyecəklər, satışda, yayında hansı problemlər yarandı. Həmin kütlevi informasiya vasitələrinin nümayəndələri mətbuat konfranslarına buraxılmırdılar və sair.

Sizin bayaq dediyiniz fikirlə uzlaşan maraqlı cəhət nədir? Bu tədbir-

lərin, bu hərəkətlərin böyük aksariyyəti vahid mərkəzdən idarə olunmurdu. Bu sadəcə olaraq, kimlərinə bir siqnal kimi qəbul etdiyi və yol verdiyi hərəkətlər idi. Bu nə deməkdir? Bu bir daha ona gatirib çıxarı ki, ağər bu, istənilən başqa siyasi təşkilatın sənədində olsayıdı, biz bugünkü çətinliklərə yəqin ki, rast gəlməyəcəkdir. Çünkü hakim siyasi qüvvənin həm ictimai, həm də siyasi mühitə təsir imkanı böyük olduğunu kimi, onun məsuliyyəti də böyükdür. Qəzetlərin düşdürüyü vəziyyət bunun nəticəsi idi.

Daha sonra müxtəlif müraciətlərə cavab almayan jurnalistlər piket keçirmək qərarına gəldilər və piket dağıdıldı. Fiziki hazırlıqlarını qadın jurnalistlərə nümayiş etdirən polislər biz ekranda da, mətbuatda da gördük. Amma yenə hesab edirəm ki, bu məsolədə, vəziyyətin gərginləşməsində əsas günah, əsas qərar merin çıxardığı qərar oldu. Əgər o, piketə razılıq versəydi, fikrimcə, 30-50 nəfər jurnalist gəlib sənədi təqdim edib dağılacaqdı və bu qədər hay-küy da düşməyəcəkdir. Bunun arxasında mer televiziyyada jurnalistenin «Siz piketə niyə icazə vermirsınız və icazə verərsinizmi?» sualına cavab verib deyir ki, «Mən piketə icazə verə bilərəm, amma tələblər haqlı olarsa». Mənə ele gelir ki, bu cür yanaşma tərzi problem yaranan məsələlərdən biridir. Merin kiminsə təlobının haqlı olub-olmamasını müəyyənləşdirmək səlahiyyəti yoxdur. Onun səlahiyyətləri tamamilə başqa çərçivədədir. Mən fikrimi ona gətirib çıxarıram ki, sanki problemlər get-gedə artur. Mətbuat nümayəndələri mitinq keçirilməsinə qərar verirlər.

**H e y d ā r Ə l i y e v :** Arif müəllim, bir dəqiqə dayanın. Siz Abutalibovun sözlərini deyirsiniz də?

**A r i f Ə l i y e v :** Bəli.

**H e y d ā r Ə l i y e v :** Abutalibov şəhərdə çox yaxşı işlər görür. Təmizləyir, abadlıq işləri aparır.

Düzdür, axır zamanlar Neftçilər prospektində asfaltı dəyişdirmek bir az ləngiyibdir, narazılıq əmələ gəlibdir. Deyəsən, dünən ANS televiziyasında da göstərdilər. Yəqin burada da o, işini bir az düz qurmayıbdır. Ancaq onun çox yaxşı işləri də var. Mən hesab edirəm ki, siz dediyiniz sözələr onun qəsdən dediyi sözlər deyil, bu problemləri bəlkə də lazımi səviyyədə bilməməsindəndir. Başa düşürsünüz, hər adamdan siyasi məsələlərin incəliklərini tam bilməyi tələb etmək düzgün deyil.

Məsələn, bu sahədə o, çox yaxşı işləyir. Amma görürsünüz, burada clə şey deyib, mən indi bunu təsəvvür edə bilmirem. Nə deyibdir?

**A r i f Ə l i y e v :** «O zaman icazə verərəm ki, bu tələblər ədalətli olsun».

**H e y d ə r Ə l i y e v :** Yaxşı, sen əvvəldən ne cür müəyyən edəcəksən, bu tələblər ədalətlidir, yoxsa yox? Etmek mümkün deyil. Demek, bu yanlış sözdür. Men onun əvəzindən deyirəm ki, bu yanlışdır. Amma gəlin, indi mənim vəziyyətimə baxın. Əzziz dostlar, men indi hər adama cavabdeh deyiləm axı! Bu iqtidar hər adama cavabdeh deyil. İqtidarda olan adamlar da müxtəlifdir. Nəcə deyərlər, hərənin bu məsəleyə münasibəti de ferqlidir, dünyagörüşü də fərqlidir, başqa şeyləri de fərqlidir. Bunları da nəzərə almaq lazımdır. Yəni bunları ümumiləşdirmək lazımdır. Bilirsınız, Abutalibovun dediyi söz ümumiləşdirilməlidir.

Siz bəzən qəzetlərdə yazırsınız ki, bu, filankesin şəxsi fikridir, qəzet buna cavab vermir. Men de size jurnalist kimi deyirəm – bu, Abutalibovun şəxsi fikridir. Azərbaycan iqtidarı buna cavabdeh deyil.

**A r i f Ə l i y e v :** Axı onun şəxsi fikrinin sonra ağrısını çəkməli olursunuz. Bu məsələ də var.

**H e y d ə r Ə l i y e v :** Təessüf ki, bəli, elədir.

**A r i f Ə l i y e v :** Yəni deyirəm, bu, münasibətlərin gərginləşməsinə getirib çıxaran amildir. Həmin piketdən sonra Yeni Azərbaycan Partiyası jurnalistlərlə birlikde bir konfrans keçirdi. Mən Bakıya həmin gün gəlmişdim. Eşidənə ki, belə bir konfrans keçirilir, çox sevindim. Düşündüm ki, bu hansısa bir addımdır, burada münasibətlər çözüle bilər, gərginlik aradan götürülər. Amma nəticədə nə oldu? Nəticədə o oldu ki, konfransda iştirak edən jurnalistlərin, hətta fiziki zədə almış jurnalistlərin kəskin tənqidini fonunda YAP-in rəhbərliyini təmsil edən adamlar çıxış etdilər və dedilər – siz elə düşünməyin ki, bu məsələ son hadise ilə bağlı idi. Biz sizin qarşınızdan geri çəkilmirik. Bu çoxdan planlaşdırılmış konfrans idi.

Diger bir nəfər çıxış edib deyir ki, mətbuat bize qarşı qeyri-qanuni yollarla mübarizə aparsa, biz də eyni üsullarla cavab verəcəyik. Bu, adama nəyi xatırladır? Onu xatırladır ki, bu, sanki kəndir çəkmək yarışdır, bir-birinin qabağından geri çəkilməmək yarışıdır. Sonda isə bu cür ağrılı problemlərə, hallara getirib çıxarır. Halbuki bu məsələləri çözmək çox asandır.

Mənim nə yadına düşdü? Yəqin ki, qanunvericilik prosesi ilə məşğul olanlar yaxşı xatırlayırlar – biz mətbuat haqqında qanunu hazırlayanda təmsil etdiyim birlik 22 maddədən ibarət düzəlişlər təklif etmiş-

di. Onun 14-ü qəbul olundu, 8 bəndi isə qəbul edilmədi. Uzun bir prosesdən sonra Avropa Şurasından qanunun yeni layihəsi üzə çıxdı.

Biz o zaman qəbul olunmayan düzəlişlərimizlə bağlı Prezident Aparatına bir məktub hazırladıq. Hemin məktubun nüsxəsini özümlə götürmüsəm. Burada 19-cu, 27-ci, 50-ci maddələrin və televiziyyaya aid maddələrin çıxarılması təklif olunmuşdu. Yəni bizim kifayət qədər intellektual qüvvəmiz var. Mənə elə gəlir ki, daxildə bir-birimizi anlamaq bacarığımız da, problemləri həll etmək qüvvəmiz də vardır. Sadəcə, ki minse şəxsi fikrinin, kiminsə kimə qısqancı münasibətinin, yaxud kəndir çəkmək həvəsinin nəticəsi olur ki, biz uzun müddət qüvvə, vəsait sərf etdikdən, vaxt itirdikdən sonra yenə həmin şeyə gəlib çıxırıq.

Belo məqamda məni bir məsələ düşündürür. Siz bayaq danışınız ki, sovet dövründə təfəkkür tərzi başqa idi, başqa məktəb idi. Mənə elə gəlir ki, bəzən bizim yaratdığımız problemlərin böyük bir qisminin kökü ondadır ki, başqa təfəkkür tərzi olan məmurlar var, başqa yanaşma tərzi olan insanlar var. Kimsə öz hikkesini yeritmək üçün axıra qədər getmək isteyir və sonda mətbuat da, cəmiyyət də, hakimiyət də gəlib belə problemlərə üzləşir. Düşünürem ki, belə bir anda yəqin vacib və ciddi addım atmaq məsuliyyətini öz üzərinə götürən şəxs nə Yeni Azərbaycan Partiyasının sedri, nə jurnalistlərin böyük toplumu olmalıdır, məhz dövlətin rəmzi olan Prezident olmalıdır. Həqiqətən, bu gün mətbuat çox ciddi problemlər qarşısındadır. Bu cür çəkişmələrlə, cəmiyyətdə gərginlik yaratmaqla o problemləri geri atıñ. Nəticəsi nə olur?

Gərək ki inişlər ididir. Siz bizi qəbul etmişdiniz. Mən onda fikrimi onuna yekunlaşdırıbmışdım ki, Azərbaycanda müstəqil mətbuat öz mövqeyini müəyyənəlaşdırıb mətbuatdır. Bu gün onun fəaliyyət dairəsi son dərəcədə genişlənibdir. Ola bilsin ki, mətbuatla siyasi kompromatı ötürən şəxslərin sayı azalıbdır. Amma Size deyirəm ki, paralel olaraq müstəqilliyini qoruyub saxlaya bilən, heç kimin elinə baxmadan fəaliyyətini davam etdirə bilən və ictimai maraqlara, dövlət maraqlarına, öz peşə maraqlarına xidmət edə bilən mətbuatın dairəsi son dərəcədə azalıbdır. Əgər indi müəyyən tədbirlər görülməsə, faktiki olaraq, biz yarımlı ildən sonra güclü mətbuata malik ola bilməyəcəyik.

**H e y d ə r Ə l i y e v :** Bilirsiniz, dediklerinizi dinləyərək, mən bir fikri bildirmək istəyirəm. Mən hesab edirəm ki, əgər biz ölkəmizdə həqiqi müstəqil mətbuatın yaranmasını təmin edə bilsək, onda nə iqtidar

mətbuatı lazımlaşdıracaq, nə de müxalifet mətbuatı lazımlaşdıracaq. Buna nail ola bilsek, müstəqil mətbuat hər şeyi obyektiv göstərəcəkdir.

Yəni o tərəfi də obyektiv göstərsin, bu tərəfi da obyektiv göstərsin, müxalifəti də, iqtidarı da. Çünkü müxalifet iqtidara qarşı həddindən artıq ifratlılıq edir. İqtidar da mecburdur ki, buna görə müəyyən addım-lar atsin. İqtidarın özü yox, yəni məmurlar, mətbuat orqanları, filmlər atsin.

Amma obyektiv, müstəqil mətbuat yaransa, qəzetlər yaransa...

Məsələn, bizim özəl televiziya kanalları yaxşıdır, amma onlarda daha da obyektivlik olsa, yəni nə o tərəfə, nə bu tərəfə eyməsələr, mənə belə gelir ki, bu həmin iqtidar-müxalifet mətbuatının getdikcə aradan çıxmamasına gətirib çıxara bilər. Biz de buna nail olmalıyıq.

**A r i f Ə l i y e v :** Ümumiyyətlə, hakimiyətle mətbuatın problemləri həmişə olacaq. Onlar müəyyən mənada həmişə bir-birinə müxalif olacaqlar. Amma Siz dediyiniz, mətbuatdakı o ifrat keşkinliyi, qərəzliliyi aradan götürmek üçün, mənə belə gelir ki, o mühüti yaratmaq və ona təsir göstərmək üçün hakimiyətin imkanları daha böyükdür, nəinki mətbuatın.

Sağ olun.

\*\*\*

### «YENİ MÜSAVAT» QƏZETİNİN BAŞ REDAKTORU RAUF ARIFOĞLUNUN ÇIXIŞI

— Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Çok sevinirəm ki, dövlətimizin hörmətli başçısı burada üzərində daha çox dayanacağım məsələni ilk önce həll etdi. Biz bunu təkzib kimi də qəbul edə bilerik. Əminəm ki, Yeni Azərbaycan Partiyası resmi şəkildə bu üç qəzeti mülklətə xəyanətdə və ermənilərdən maliyyələşməkdə suçladığı üçün təkzib verəcəkdi. Təşəkkür edirəm.

**H e y d ā r Ə l i y e v :** Mən hamisinin adından deyə bilerəm ki, siz ermənilərdən maliyyələşmirsınız. Bu, yanlış fikirdir. Bilirsiniz, belə cihəz sözlər sadəcə, müəyyən emosiyanın təsiri altında ola bilər. Bu, ağıllı söz deyil axı, deyəsan ki, ermənilərdən maliyyələşirlər. Bu, yalan şeydir. Ermənilərin özünün pulu olsa, elə öz qəzetlərini maliyyələşdirərlər. Gəlib Azərbaycanın qəzetlərini maliyyələşdirməzler.

**R a u f A r i f o ğ l u :** Təşəkkür edirəm. Amma bütün burlara baxmayaraq, Yeni Azərbaycan Partiyasının qurultayından sonra bu üç qəzet üçün ciddi problemlər yaranıbdır. Girişdə söylənilen informasiyalara münasibəti nəzərə alaraq, burların üzərində çox dayanıram. Bu

vəziyyətdən çıxmak üçün təklif vermək istəyirəm. Bu üç qəzeti problemləri hansılardır.

Birincisi, bizi «Azərbaycan» nəşriyyatından sözün həqiqi mənasında qovublar. Ola biler, Size arayış versinlər ki, bunların borcları var. Amma o arayışa bu da əlavə olunsayıdı ki, «Azərbaycan» nəşriyyatında çap olunan bütün qəzetlərin, demək olar, hamisinin o nəşriyyata borcu var və burada ayrı-seçkiliyə yol verilibdir, onda hər şey aydın olar.

Sizə məlumat verməliyəm ki, bizi qəzətimiz çapa getməmişdən bir neçə saat evvel oradan çıxardılar. Məlumat verdilər ki, bize yuxarıdan, Prezident Aparatından tapşırıq verilib, çap edə bilmərik, gəlməyin, gedin harada çap edirsiniz edin.

Yeni Azərbaycan Partiyasının qurultayından sonra özəl matbaələr də bu qəzetlərin çapından imtina edibdir. Mən belə başa düşdüm, çox güman ki, Sizin töbliği gücləndirmək haqqında təkliflərinizə çox yaradıcı, həddindən artıq təşəbbüskar yanaşıblar. Ona görə də qəzetlər bu problemle üzləşiblər. Yeni sanki biz cəmiyyətin üçüncü, dördüncü növ vətəndaşıyıq, cinayətkarıq. Adımızı da qoyublar ki, millətə xeyanət edirik, ermənidən maliyyələşirik. İndi təsəvvür edin, rəsmi tribunadan haqqında bu cür ifadələr səslənmiş qəzetləri çap etməyə kim risk edər?

**H e y d ā r Ə l i y e v :** Rauf müəllim, nə qədər borcunuz var?

**R a u f A r i f o ğ l u :** «Azərbaycan» nəşriyyatına bizim borcumuz çoxdur. İcazə verin, bunun yaranmasının mexanizmini izah edim.

Heydər bəy, heç bir şirkət, hətta ən qüdrətli şirkət belə öz hakimiyəti ilə rəqabətdə davam gətirə bilməz, iflasa uğrayar. Siz bilirsiniz ki, neçə ildir mövcud hakimiyətin biza münasibətine – bizim ona yox – və ayrı-ayrı məmurların münasibətine görə rəqabət şəraitindəyik.

**H e y d ā r Ə l i y e v :** Hakimiyətə sizin münasibətiniz nə təhdirdir?

**R a u f A r i f o ğ l u :** Mən bu suala cavab verərəm. İcazə verin, fikrimi tamamlayım. Keçən ilə qədər «Yeni Müsavat» qəzeti Azərbaycan Respublikasında özünü tam şəkildə saxlayan yegane qəzet idi. Qəzetimizi saxlayırdıq, həm özümüz dolanırdıq, həm də qəzetimizin xərclərini təmin edirdik. Amma bu il mümkün deyildir. «Azərbaycan» nəşriyyatına bizim toxminen iki ayın çap xərci qədər borcumuz var.

**H e y d ā r Ə l i y e v :** Mebləğ nə qədərdir?

**R a u f A r i f o ğ l u :** 60 milyon manatdan bir az yuxarıdır. Eyni vəziyyət «Azadlıq» qəzetindədir, eyni zamanda Sizi əmin edirəm ki, hakimiyətə yaxın olan qəzetlərdədir.

**H e y d ā r Ə l i y e v :** Yaxşı, gəlin belə danışaq. Mən nə edə bilərəm? Əlbəttə, mən dövlətin maliyyə işinə qarşı bilmərəm. Ancaq bir şey edə bilerəm. Mən bir il sizin borcların ertələnməsini təmin edə bilerəm. Məsələn, yanvarın 1-dən siz ancaq gündəlik borclarınızı yeri-ne yetirəcəksiniz. Bu borclar isə 2002-ci ilin axırına qədər qalacaqdır. İnşallah, güclənərsiniz, maliyyə imkanlarınız artar, 2002-ci ilin axırında bir də görüşərik, danışarıq. Onda bir qrafik müəyyən edərik ki, siz bu borcları neçə ilə ödəyəcəksiniz. Mən belə bir addım atsam, bu sizi təmin edə bilər, yoxsa yox?

**R a u f A r i f o ğ l u :** Çox maraqlı, orijinal addımdır. Amma gərek biz ondan əvvəl nəşriyyata qayıdaq. Biz oradan çıxarılmışıq.

**H e y d ā r Ə l i y e v :** Bəli, qayıdacaqsınız. Bəs qayıtmasanız, bu-nu niyə edirəm? Nəşriyyata qayıdırınsınız. Sizin yox, bütün qəzetlərin – indi siz burada onlara da kömək edirsınız – borcunu bir il dayandırıram. Sizdən borcları bir il istəməyəcəklər. Ancaq siz hər ay qəzetiinizin nə qədər xərci var, onu verəcəksiniz. Bir ildən sonra gəlin görüşək, oturaq fikirləşək. O borclarınızı bir neçə il müddətində xırda-xırda verərsiniz. O vaxta qədər də zənginləşəcəksiniz, pulunuz çox olacaqdır, hər şey yaxşılığı gedir. Buna razisizmiz?

**R a u f A r i f o ğ l u :** İnşaallah, əgər bu variant ortaya qoyulursa və dövlətimizin başçısı belə hərəkət edirsə, mən bütün qəzetlərin adından, həm iqtidar, həm də müxalifət qəzetləri adından size təşəkkür edirəm.

**H e y d ā r Ə l i y e v :** Oldu. Məsələni həll etdik.

**R a u f A r i f o ğ l u :** Bəli, birinci hissəsi həll olundu.

Diger bir problem odur ki, melum qurultaydan sonra qəzetiimizin satışına mane olurlar. Özü də çox ciddi şəkildə, polisin vasitəsilə. Təsəvvür edin, hər şeyini itirmiş, ümidiyi yalnız qəzet satmaqla dolanmağa bağlanmış insanları polis tutur, təpiyin altına salır, elindən qəzetləri alıb ya cırır, ya da müsadirə edir ki, sən niyə düşmen qəzetlərini satırsan. Halbuki o qəzetlərin arasında bütün qəzetlər, hətta «dost» qəzetlər də var.

**H e y d ā r Ə l i y e v :** Tekce sizinki deyildir.

**R a u f A r i f o ğ l u :** Təbii, tekce bizimki deyildir. Qəzeti satmaqla insanlar altı-yeddi min manat pul qazanırlar. Polis buna imkan vermir. Son iki gün ərzində bu səngiyibdir. Amma ayrı-ayrı qəzetlər bu vaxta qədər, son bir ay ərzində onlarda bu cür məlumat çap ediblər ki, polis satışa müdaxilə edir. Bu da bize maddi cəhətdən maneçilik törədir.

Daha bir məsələ isə özəl mətbuat yayımı sektorunun sıxışdırılmasıdır. «Qaya» mətbuat yayımı şirkəti var. Onun son aylarda Bakı şəhərindən on iki köşkü götürülübdür. Bu da bizim satış imkanlarımızı məhdudlaşdırmaq prosesidir və buna təəssüf edirik. Biz bu barədə dəfələrlə müdafia kampaniyasına başlamaq istəmişik. Təəssüf ki, hələ real bir nəticəsi yoxdur.

Başqa bir məsələ isə qurultaydan sonra Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfranslarına buraxılmamışımızla bağlıdır. Rəsmi dövlət adamlarının keçirdiyi mətbuat konfranslarına «Yeni Müsavat» qəzetiinin müxbiri buraxılmışdır. Bu, qurultaydan sonra baş verən prosesdir.

**H e y d ā r Ə l i y e v :** Bu qəribə şeydir. Bu doğrudanlılı belədir? Yəni faktlar var?

**R a u f A r i f o ğ l u :** Bəli, polis vasitəsilə bir dəfə çıxarılbırdır.

**H e y d ā r Ə l i y e v :** Haradan çıxarılbırdır?

**R a u f A r i f o ğ l u :** Qərarğahdan çıxarılbırdır.

**Ə l i H ə s ə n o v :** Mənə bununla bağlı şikayət daxil olmayıbdır.

**H e y d ā r Ə l i y e v :** Çox təəccübü bir hadisədir.

**R a u f A r i f o ğ l u :** «Azadlıq» radiosunda «Polemika» verilişində...

**Ə l i H ə s ə n o v :** Bu barədə informasiya gedib, amma belə bir halin olması barədə rəsmi şikayət daxil olmayıbdır.

**R a u f A r i f o ğ l u :** Bununla bağlı YAP-in mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev ilə «Azadlıq» radiosuna verdiyimiz birgə müsahibədə danışmışıq. O söyləyib ki, biz belə istəyirik. Sizin qəzet bizi qane etmir. Ona görə də biz bu addımı atırıq. Amma etiraf edim ki, qurultaya qədər YAP rəsmiləri bize çox həvəslə müsahibə verirdilər. İndiye qədər bir dənə də fakt yoxdur desinlər ki, hansısa çıxışları, müsahibələri təhrif olunubdur.

**H e y d ā r Ə l i y e v :** Yaxşı, indi gəlin belə danışaq. Əgər Prezident «Yeni Müsavat» qəzetiin redaktoru ile indi bir yerdədirəsə, onu dinleyirse, demək, hamı bundan nəticə çıxarmalıdır. Məsələn, mən hansısa bir səfərdən gelirəm, ya səfərə gedirəm. Aeroporta gelirlər. Bilmirəm kim gelir. Onun içində «Yeni Müsavat»ın da müxbiri var. Mən heç demirəm bu kimdir. Bu, Müsavatdandır, bu, filandır. Kim nə sual verir, cavab verirəm.

**R a u f A r i f o ğ l u :** Heç orada da yoxdur.

**H e y d ā r Ə l i y e v :** Yoxdur, niyə? Bəs niyə gəlmirsiniz?

**R a u f A r i f o ğ l u :** Gedirik, buraxmırlar. Sadəcə, ayrı-seçkililikdir.

**H e y d ā r Ə l i y e v :** Səlahəddin, bunları sən təşkil edirsən?

**S ə l a h ə d d i n Q u l i y e v (Prezidentin mətbuat katibinin əvəzzi):** Cənab Prezident, nə vaxt müraciət ediblər, onları tədbirlərin hamisina buraxmışıq.

**H e y d ā r Ə l i y e v :** Müraciət etməyiblər?

**S ə l a h ə d d i n Q u l i y e v :** Xeyr.

**H e y d ā r Ə l i y e v :** Yaxşı, gəlin belə danışaq. Onlar həmişə müraciət etsinlər, siz də onların müraciətlərini təmin edin.

**S ə l a h ə d d i n Q u l i y e v :** Cənab Prezident, oldu, baş üstə.

**R a u f A r i f o ğ l u :** Təşəkkür edirəm. Amma deməliyəm ki, bu il ərzində altıya yaxın müraciət etmişik.

**H e y d ā r Ə l i y e v :** Kime etmisiniz?

**R a u f A r i f o ğ l u :** Mətbuat xidmətinə. Əger məktubların surətlərini saxlayırlarsa, tapıb vero bilərlər. Onların cavabı budur ki, sizi oraya buraxmağa biza icazə vermirlər. Hesab edirəm, bu məsələ həll olacaq, ona görə üzerinde dayanmaq istəmirdəm.

**S ə l a h ə d d i n Q u l i y e v :** Cənab Prezident, bunlar mətbuat nümayəndələri az olan tədbirlərə gelmək isteyirlər. Oraya da mətbuatın çoxunu buraxmırıq.

**H e y d ā r Ə l i y e v :** Hansı tədbirlərə?

**S ə l a h ə d d i n Q u l i y e v :** Sizin məhdud çərçivədə mexvi keçən görüşlərə.

**H e y d ā r Ə l i y e v :** Mexvi görüşlər yoxdur. Bu görüşlərin hamisi açıqdır. Bu belədir, mən sizə izah edim. Mən bəzən burada böyük əhəmiyyətli görüşlər olanda mətbuat nümayəndələrini çağırıram. Amma bu, çox nadir hallarda olur. Mən adəten, AzərTAc-ı, Azərbaycan televiziyasını və özəl televiziya kanallarını dəvet edirəm. Çünkü mən həmini getirib bura yığa bilmərəm. Mən burada işgüzər səhbət aparıram. Ona görə də gerək heç kəs incəmesin. Çünkü o qədər jurnalist var ki, onlar gəlib burada yığılsa, biz onda səhbətimizi apara bilmərik. Burada olan bütün danışq, hansındakı mətbuat olur, onlar hamısı yazılır, televiziyada verilir və qəzetlərdə dərc olunur. Amma burada bizim bu danışqımıza müdaxilə etmək, sual vermək imkanı heç kəsde yoxdur. Sadəcə, oturub müşahidə etmək olar. Bu da çox nadir hallarda olur.

Məsələn, ATƏT-in Minsk qrupunun həmsədrleri geləndə, başqa hədisələrde olur. Amerikanın müdafiə naziri gəldi, özü ilə xeyli mətbuat nümayəndəsi gətirmişdi. Gəldilər, burada oldular. Amma bizdən ancaq telekanallar oldu, bir də AzərTAc oldu. Çünkü bu da rəsmi görüş idi, başqa bir şey yox idi. Mən Ramsfeldlə mətbuatın yanında nə danışmışsam, hamısı televiziyada var, qəzetdə var. Amma mən o şeyi ki, mətbutsız dəməşəram, orada nə Azərbaycan televiziyası var, nə də AzərTAc var. Heç kəs ola bilmez.

Amma onu da bilin ki, bu barədə biz bütün ölkələrdən fərqliyik. Məsələn, bütün ölkələrdə heç vaxt mətbuat danışq prosesinə buraxılmışdır. Fotoqraflar, televiziya gelir, üç dəqiqə çəkib gedirlər. Lazım olsa, ondan sonra onlara ya məlumat verilir, ya da onların suallarına cavab verilir. Bu belədir. Amma biz də əvvəldən belə bir ənənə yaratmışıq. İndi mən də istəyirəm, bu ənənəni dəyişəm. Çünkü bu, diplomatik qaydaya o qədər də uyğun deyildir. Amma hələ ki, bunu dəyişə bilmirəm. Əslində isə belədir, gəlib çəkməlidirlər, qurtardı getdi. Ona görə bu məsələ aydınlaşdır. Amma mənim bütün mətbuatla olan görüşlərimin hamisən siz gele bilərsiniz.

**R a u f A r i f o ğ l u :** Təşəkkür edirəm. Yenə də qeyd edirəm, bu müddət ərzində bir dəfə də olmayıb ki, Sizin hansısa tədbirinizdə bizim qəzeti nümayəndəsi iştirak etsin.

**H e y d ā r Ə l i y e v :** Mən çox tövəssüf edirəm. Əksinə, istəyirəm iştirak edəsiniz ki, işlər necədir, görəsiniz. Çünkü iştirak etməyəndə təsəvürünüz az olur. İştirak edəndə, heç olmasa, bir balaca fikrinizi müsbət tərəfə dəyişdirə bilərsiniz. Mən sizin iştirak etməyinizdə maraqlıyam.

**R a u f A r i f o ğ l u :** Cox sağ olun.

Diger bir məsələ isə YAP-in qurultayından sonra ayrı-ayrı rəsmilərin bizi sərt münasibətinin artmasıdır. Xüsusilə millet vəkillərinin, Efirdən açıq şəkilde bizi söyüş söyürlər, qəzetləri, jurnalistləri təhqir edirlər. Mən başa düşürəm, kimsəni təhqir etmək olmaz. Başa düşürəm, dövlətin atributlarını, o cümlədən onun Prezidentini təhqir etmək olmaz. Amma bizi də, adı vətəndaşı da təhqir etmek olmaz. Biz də insaniq. Biz də bu məmələkətin vətəndaşıyız. Bizi söymək olmaz. Ola bilər, biz kiminə xoşuna gəlmirik. Amma bizə qarşı söyüş və yumruq işlədirilirə, artıq bu bizim problem deyildir.

**H e y d ā r Ə l i y e v :** Mənim fikrimi bilmək istəyirsinizsə, bunu etmək lazımdır deyildir. İndi mən nə edim, deputatın hər birini çağırıb de-

yə bilmərəm ki? Axi bu da düz deyildir. Men deputatların çoxunu tanımırıam.

**Rauf Arıfoğlu :** O sizin tanıdığınızdır. Sizin şəxsən qardaşınız Cəlal Əliyevdir. Şəxsən meni efirden söyübüdür.

**Heydər Əliyev :** Bilirsən, nə var. O, cəl müstəqil bir adamdır ki, ola biler, meni də söysün. Ona görə xahiş edirəm, bu məsələni kənarə qoyma.

**Rauf Arıfoğlu :** Heydər bəy, bu məsələni qoyma kənarə.

İndi peşəkar məsələlərlə bağlı mənim bir neçə teklifim var. Bu hər gün praktikada rastlaşıdığımız məsələlərdər. Ona görə «Yeni Müsavat» qəzetiinin baş redaktoru kimi, bu teklifləri hazırlamışam, icazə verin, oxuyum.

**Heydər Əliyev :** Buyur, buyur.

**Rauf Arıfoğlu :** Hazırda qəzet kağızının idxalına əlavə dəyər vergisinin tətbiqi qalmaqdadır. Hər ton kağıza təqribən 100 dollar həcmində müəyyənləşən əlavə dəyər vergisi redaksiya xərclərinə oturmaqla, son məhsulun maya dəyərini də artırır. Neticədə onsuz da rentabelliyi aşağı olan qəzet biznesi daha da ziyanla işləyir.

Vergi Məccəlesi şəhərde qəzetlərin tətbiq edilən bütün vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Kağız idxalına əlavə dəyər vergisinin tətbiqinin iqtisadi əsası isə yoxdur. Çünkü Azərbaycanda kağız istehsal edilmədiyinə və kağız rentabelsiz qəzet biznesi üçün lazımlığına görə, kağızin idxalından əlavə dəyər vergisi tutmaq iqtisadi mənətiqsizlikdir. Dəfələrlə dövlətimizin başçısının dilində deyilib ki, o malların idxalına vergilər artırılmadır ki, Azərbaycanda həmin mallar istehsal olunur.

Katıldım ki, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasına gətirilən və əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 124 nömrəli qərarına əsasən, Azərbaycanda istehsal edilməyən və gələrsiz sahələrdə istifadə olunan bir sıra malların idxalına əlavə dəyər vergisinin tətbiqi aradan qaldırılıbdır. Eyni mənmişlə də Vergi Məccəsinin tələbinə uyğun olaraq, kağız idxalına əlavə dəyər vergisi tətbiqi aradan qaldırılmalıdır.

Deməliyəm ki, kağız idxalına əlavə dəyər vergisinin tətbiqi nəticəsində dövlət bütçəsinə ildə cəmi 300 min dollar vəsait daxil olur ki, bu da bütçə gəlirlərinin 0,1 faizinin dördde biri qədərdir. Yəni dövlət bütçəsi üçün demek olar ki, itki deyildir. Amma bu qədər vəsait qə-

zətlərin maya dəyərlərinə oturmaqla, rentabelliyin aşağı düşməsini şərtləndirir. Biz kağız idxalında əlavə dəyər vergisinin ləğvini və bu ilin iyulunda imzalanmış «Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında» Prezident Fərmanının nəzərdə tutulacağı gözləyirdik. Amma təessüf ki, bu baş tutmadı. Əvvəzində, Fərmandan kütləvi informasiya vasitələrinin mənəfət vergisi kimi ödədiyi vəsaitin bütçədən ona geri qaytarılması nəzərdə tutulur ki, bunun da mənəfətsiz və ya ziyanla işləyən müstəqil qəzətlərə heç bir aidiyəti yoxdur.

Eyni zamanda, Fərmandan göstərilir ki, ölkəyə getirilən qəzet kağızına tətbiq edilən idxal rüsumu azaldılsın. KİV haqqında qanuna görə, qəzətlər onsuz da kağız idxalına görə gömrük rüsumu ödəmirlər. Bir sözə, Fərman müterəqqi addım olsa da, gözlənilən iqtisadi güzəştləri vermədi.

KİV haqqında qanunun 9-cu maddəsində göstərilir ki, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqiliyinə dövlət təminat verir. Həmçinin KİV-lərin məhsullarının yayılmışlığından inhisarçılıq fəaliyyətinin və haqsız rəqabetin qarşısını alır. Xatırladaq ki, KİV haqqında qanuna əsasən, kütləvi informasiya vasitələrinin qanunvericilik bazasına sahibkarlıq fəaliyyəti haqqında və kiçik sahibkarlıqla dövlət yardımı haqqında normativ aktlar da daxildir. Sadalanan qanunlar isə dövrü mətbuata, neşrlərə yaramır.

Maddi problemləri həll etmək üçün sahibkarlıq subyekti olaraq qəzətlərin dövlətdən yardımalar almaq haqqı var. Bu hüquqdan istifadə edərək, biz qəzətlərin dövlət neşriyyatına olan borclarının silinməsini təklif edirik. Artıq Prezident Fərmanı əsasında belə bir məsələ iqtisadi qanunvericilikdə öz əksini tapmışdır və bunun da əsasında müəssisələrin qarşılıqlı borclarının aradan qaldırılması istiqamətdə xeyli işlər görülmüşdür. Bu təklifi Siz artıq həll etdimiz.

**Heydər Əliyev :** Bunu həll etdim.  
**Rauf Arıfoğlu :** Bəli. Dövlət tərəfindən KİV-lərin iqtisadi müstəqiliyinə ən yaxşı təminat uzunmüddətli və faizsiz kreditlərin verilməsi ola bilər. Belə kreditləri Azərbaycan Beynəlxalq Bankı və Birleşmiş Universel Səhmdar Bankı kimi dövlətin nəzarətində olan kredit təsisişləri vere bilər. Eyni zamanda, dövlət bütçəsinin xərclər hissəsinde nəzərdə tutulmuş ehtiyat fondu və ya kiçik sahibkarlara investisiya yardımı maddələrinə əsasən, qəzətlərə maliyyə dəstəyi verila bilər.

Kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin möhkəm ləndirilməsi istiqamətində inandırıcı addım beynəlxalq praktikada istifade edilən vergi tətilinin tətbiqi sayıyla biler. Xatırladək ki, belə bir tətil Prezident Fermanı ilə iqtisadiyyatın öncül istiqaməti olan kənd təsərrüfatına tətbiq edilmişdir. Bu sahədə son iller baş verən bütün müsbət deyişikliklər vergi tətilinin möhsuludur. Əgər KİV-lərə üçüllik vergi tətili tətbiq edilərsə, bu, qəzetlərin iqtisadi vəziyyətinin yaxşılaşdırılması demək olardı.

Verdiyimiz təkliflərin əsasında kütləvi informasiya vasitələrinə kompleks dövlət dəstəyini nəzərdə tutan Prezident Fermanının imzalanmasına ehtiyac duyulur. Nəzəre almaq lazımdır ki, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsi bu sahədə işləyən minlərlə jurnalistin, habelə texniki heyətin və yayım şəbəkəsi əməkdaşlarının, onların on minlərlə ailə üzvlerinin gündəlik dolanışığı, ele həmin sayda vətəndaşların dövlətdən sosial qayğı istəməməsi, yeni iş yerlerinin açılması deməkdir. Azad mətbuat özünün maddi təminatı, iqtisadi müstəqiliyi olmadan inkişaf edə bilməz.

**H e y d ə r Ə l i y e v :** Bilirsiniz, siz çox böyük təkliflər verdiniz. Mən indi bu dəqiqə bunlara cavab verə bilmərəm. Ancaq Əli Həsənova tapşırıram ki, onları yazsin, bizim iqtisadi nazirliliklər baxsınlar. Indi mən deyə bilmərəm ki, sizin bu xahişləriniz hamısını yerinə yetirmək mümkündür. Çünkü görürəm ki, onlar çox böyükdür. Ancaq nə mümkünürse, onu etmeye çalışarıq.

İndi mənim bir sualim var.

**R a u f A r i f o ğ l u :** Çox sağ olun. Amma icazə versəydiniz, bir neçə təkliflərim qalıbdır, onları söyleyərdim.

**H e y d ə r Ə l i y e v :** Yaxşı, buyur.

**R a u f A r i f o ğ l u :** Son ayın problemlərindən başqa, son ilin problemləri haqqında da danışmaq istərdim. Bu bir ildə, nədənse, mətbuatın başına bir sıra işlər gəlibdir. Deməli, bir neçə qəzet redaktorу həbs olunub, bir neçə qəzet bağlanıbdır. Dündür, Siz həbs olunan redaktorları sonradan əfv etdiniz. Bir özəl mətbəə bağlanıbdır. Bir neçə qəzetiñ üzərində cərimələr var. İsteyirsiniz, bunları sadalayım. «Millatın səsi» qəzeti bağlanıb, baş redaktoru Şahbaz Xuduoglu həbs olundur. «Bakinski bulvar» qəzeti bağlanıb, Elmar Hüseynov həbs olunub, sonra əfv edilibdir. «Femida» qəzeti son günlərdə bağlanıbdır. «Avropa», «Təzadalar» qəzetlərinin üzərində ciddi cərimələr var. Yeni bütün

bunların hamısı bir yerdə mətbuat üçün mənfi planda çox böyük göstəricidir. Mən bunları Sizin diqqətinizə çatdırmağı özümə borc bilirom. Çünkü mətbuatın problemləri haqqında danışırıq və mən bunları mütləq qeyd etməliyem.

Başqa bir məsələ jurnalistlərin təqibi ilə bağlıdır. Bunu demək bir az da yaxşı çıxmır. Kimin hansı jurnalistin qələmindən xoş golmirsə, çağırış vərəqəsi göndərib əsgərliyə aparırlar. Azərbaycan jurnalistikasının ən məşhur simaları üçün bu addımlar atılıbdır. Son günler bizim qəzetiñ rəhberliyinə daxil olan Xalid Kazımlıya – xatırladıñ ki, o, ehtiyatda olan zabitdir – çağırış vərəqəsi gəlib və onu israrla hərbi xidmətə çağırmaq isteyirlər.

Bir daha xatırladıram ki, birincisi, qanuna görə ehtiyatda olan zabit ancaq o hallarda hərbi xidmətə çağrıla bilər ki, Prezident səfərbərlik haqqında fərman versin. İkinci, bu adam qəçqındır və öhdəsində iki azyaşlı uşaq var. Üçüncüsü də, onun 36 yaşı tamam olubdur. Xalid Kazımlının və bizim qəzetiñ fikrincə, Vətəna xidmət mütləq lazımdır. Amma bunu cəza tədbirinə çevirmək lazım deyildir. Bir jurnalistin qələmini saxlamaq, cəzalandırmaq üçün ehtiyatda olan zabiti, 36 yaşı tamam olmuş bir vətəndaşı, jurnalisti cəbhəyə aparmaq, mənəcə gəlir ki, yolverilməz haldır.

**H e y d ə r Ə l i y e v :** Cəbhəyə getmək şərəfdır.

**R a u f A r i f o ğ l u :** Böyük şərəfdır. Amma ceza tədbiri kimi yox.

**H e y d ə r Ə l i y e v :** İndi mən bilmirəm. Bunu araşdırmaq lazımdır. Bu, ceza tədbiridir, ya ona imkan yaradırlar ki, öz şərəflə borcunu yerinə yetirsin.

**R a u f A r i f o ğ l u :** Heydər bəy, mən bir neçə hüquqsūnadan bu barədə rəy almışam. Mən bilmərəm ki, nə danışıram və məsuliyyətimi hiss edirəm. Kimin yanında danışıram, onu da bilmərəm. Bunun araşdırılacağını da bilmərəm. Ona görə bir neçə müstəqil hüquqsūnadan tam rəy almışam. Burada qanunazidd məqamlar ciddidir, çoxdur. Sizə açıq söyləyəcəm, biz bu barədə kiminlə danışırıqsa, deyirlər ki, bu, yuxarıdan gələn sıfarişdir. İndi mən en yuxarıının yanındayam.

**H e y d ə r Ə l i y e v :** Siz yuxarı neyə deyirsiniz?

**R a u f A r i f o ğ l u :** İndi mən Sizin yanınızdayam və bu sözü Sizə deyirəm ki, bax, belə söyleyirlər.

**H e y d ə r Ə l i y e v :** Bilirsiniz, mən bir şey deyim. Bizim dövlət sistemində böyük bir xəstəlik var. Məsələn, hansısa bir məmər məsə-

ləni həll etmir, ya həll etmək istəmir. Onun yanına gelirlər. O, söz də demir, əli ilə yuxarını göstərir. Başa düşdünüz də bu nədir?

Mən keçmiş illərdə, 1970-ci illərdə Azərbaycana başlıq edirdim, bu hallarla çox rastlaşmışım və bir çox adamlara dəfələrlə demişəm ki, size ayıb deyilmə, ya məsələni həll edin, ya da deyin, həll edə bilmirəm. Məndən asılı deyil, oradadır. Lap aşığını göstərəndə də elə başa düşürər ki, bu iş prezidentlikdir. Bu, təkcə aşağıda deyil, bizim nazirlər də var, hətta Nazirlər Kabinetində də var. Məsələni həll etmek əvəzinə, canını qurtarmaq isteyir, deyir ki, oradadır. Axi Prezident hər şeyi həll edə bilməz. Prezident hər şəxslə möşğul ola bilməz.

İndi gəlin danışaq. Bu adamı hərbi xidmətə aparmaq isteyirlər. Siz dediyiniz adamı mən tanımırəm. Ümumiyyətlə, mən «Yeni Müsavat» qəzetindən bir sizi tanıyıram. Çünkü sizin şəklinizi qəzətədə çox görürməm. Bir az da saqqal adamı tanımağa imkan verir. Sizdən savayı heç kəsi tanımırəm. Kimdir, hansı müxbirdir, vallah, bunu bilmirəm.

**Rauf Arıfoğlu :** Görünür, başqaları tanıyırlar.

**Heydər Əliyev :** İndi ola bilər kimse tanır, kimse deyir.

**Rauf Arıfoğlu :** Her halda, bizə söyləyirlər ki, bu, yuxarıların sıfarişidir. Mən də Azərbaycanda ən yuxarı vəzifəni daşıyan insannın yanındayam və bunu onun diqqətinə çatdırıram.

**Heydər Əliyev :** İndi siz inanırsınız ki, bu, ən yuxarının tapşırığıdır?

**Rauf Arıfoğlu :** Əgər onun qanuni haqları bərpa olunsa, többi, inanacağam ki, bu, siyasi sıfariş deyildir.

**Heydər Əliyev :** Yox, qanuni haqları olsa, onda mən bu işə qarışacağam. Kimsə bunu edibdir, ona deyəcəm ki, sən bunu etmə. Elədim? Amma orada siz aydınlaşdıracaqsınız ki, bu, yuxarının sıfariş deyildi?

**Rauf Arıfoğlu :** Bəli, aydınlaşdıracağıq ki, deyildir.

**Heydər Əliyev :** Yaxşı.

**Rauf Arıfoğlu :** İcazə olarmı?

**Heydər Əliyev :** Bəli, buyurun.

**Rauf Arıfoğlu :** Bizim qəzətin müxbiri Şahnaz Mətləbqizi Siz mətbuat və söz azadlığına təminat verdiyinizi bəyan etdiyiniz gün, redaksiyadan çıxandan bir neçə saat sonra döyüldür. Xahiş edirəm ki, bu məsələni nəzarət altında saxlayasınız. Çünkü bu, təkcə bizim qəzətin müxbirinə, bizim qəzətə olan zərba deyildir. Bu həm də Sizin sözünüzə olan zərbədir.

**Heydər Əliyev :** O xanıma nə ediblər?

**Rauf Arıfoğlu :** Xanımı döyüblər.

**Heydər Əliyev :** Harada döyüblər?

**Rauf Arıfoğlu :** Redaksiyadan çıxıb evinə gedərkən, küçədə bir nəfər tərefindən izlənilib, döyülib, biçaqla qorxudulub ki, sizi ti-kə-tikə doğrayacaq. Yazdıqlarınız daha bəsdir.

**Heydər Əliyev :** İndi o adamı tapmaq mümkündür?

**Rauf Arıfoğlu :** Bu məsələ ilə bağlı cinayət işi qaldırılıbdır. Mən Sizin diqqətinizə çatdırıram ki, «Yeni Müsavat» qəzeti müxbirlərinin bu şəkildə döyülməsi birinci hadisə deyildir. Siz bir dəfə Kamil Tağısoyun döyülməsinə reaksiya vermisiniz. Maskalı silahlılar onu şəhərin mərkəzində götürüb şəhər kənarına aparmışdır və orada təh-qir etmişdilər.

**Heydər Əliyev :** Yaxşı, bir halda ki, bu faktla bağlı cinayət işi qaldırılıb, mən göstəriş verərəm ki, çox ciddi təhqiqat aparsınlar.

Ancaq bilirsınız, qız xeyləğinin, yaxud qadın xeyləğinin kişi tərefindən döyülməsi dəhşətli bir haldır. Kim olur-olsun. Lap düşmən də olşa, gərok sən ona əl qaldırmayan, qadındır. Belə şey ola bilərmi? Eləsi, bütün mənəviyyatdan, hər seydən mehrum bir adamdır.

Ancaq cəmiyyətdə hər cür cinayətkar da var, nə bilim, adam öldürən də var, adam döyen də var – hamısı var. İndi biz bunun hamısına cavabdeh deyilik ki? Mənim özüümə qarşı neçə dəfə sui-qəsd aktları olubdur? Yaxşı, məni niya öldürmək isteyirlər? Neçə dəfə olubdur və siz bir neçəni heç bilmirsınız. Mən bunları bilirəm. Amma belədir, nə dək?

Ona görə mən cinayətkarların hamısına cavabdeh deyiləm. Ancaq mən bu faktla bağlı mütləq göstəriş verərəm, araşdırısunlar.

**Rauf Arıfoğlu :** Sağ olun.

Bir problemimiz də lisensiya ilə bağlıdır. Bilirsiniz ki, Mətbuat və İnformasiya Nazirliyi ləğv olunubdur, Mətbuat Şurası da yaradılmayıb-dır. Ona görə də bizim bu sahədə ciddi problemlərimiz var. Əgər müm-künsə, bunu qərarla müvəqqəti olaraq Nazirlər Kabinetinə, yaxud han-sısa bir struktura tapşırısanız ki, bizim bu problem həll olunsun.

**Heydər Əliyev :** Əli, nedir, nə olmalıdır?

**Əli Həsənov :** Cənab Prezident, bilmirəm, əgər səhəbat mətbuatdan gedirse, qanunla buna lisensiya ləğv olunubdur. Yox, səhəbat televiziya, radio fealiyyətinin lisenziyalasdırılmasından gedirse, bunun-

la bağlı hələ ki, qurum yoxdur. Ona görə də bu fealiyyət müvəqqəti dəyandırılıbdır. Amma mətbuata lisensiya ləğv olunubdur.

**H e y d ə r Ə l i y e v :** Bəs Ədliyyə Nazirliyi bunu etmirdi?

**Ə l i H ə s ə n o v :** Ədliyyə Nazirliyi onu yalnız hüquqi şəxs kimi qeydiyyata alır. Lisensiya vermək isə artıq yoxdur.

**H e y d ə r Ə l i y e v :** İcazə verilmir.

**R a u f A r i f o ğ l u :** Əli bəy, hazırda hansısa bir qəzeti qeydiyyatdan keçirmək mümkündür?

**Ə l i H ə s ə n o v :** Bu, başqa məsələdir, ikinci problemdir. Amma mətbuata lisensiya vermək 1999-cu ildə qəbul etdiyimiz kütləvi informasiya vasitələri haqqında qanunla qadağan olunubdur.

**H e y d ə r Ə l i y e v :** Yeni sərbəstdirlər də?

**Ə l i H ə s ə n o v :** Bəli, mətbuatın lisenziyalaşdırılması praktikasına ləğv olunubdur. Yalnız hüquqi şəxs kimi, dövlət qeydiyyatından keçmək istəyirse, onun redaksiyası Ədliyyə Nazirliyinə müraciət edir. Orada onun redaksiyasını hüquqi şəxs kimi qeydiyyata alırlar. Əger hüquqi şəxs kimi mövcuddursa, artıq o, qeydiyyatdan keçməyə də biler.

**H e y d ə r Ə l i y e v :** Onda bəs bu nə deyir?

**Ə l i H ə s ə n o v :** Bilmirəm, səhbət neden gedir.

**H e y d ə r Ə l i y e v :** Yaxşı, araşdır. Gelin vaxtı itirmeyək. Bir halda ki, məsələni qoyubdur, sən araşdır, mənə de.

**R a u f A r i f o ğ l u :** Demək olar ki, mən məsələlərin böyük ek-səriyyətini söylədim. Diqqətinizə görə təşəkkür edirəm.

\*\*\*

**H e y d ə r Ə l i y e v :** Gelin bələ danışaq. İki adam çıxış edibdir. Biz nə qədər vaxt itirmişik, bir saat yarım vaxt itirmişik. Düzdür, mənim də çıxışım olubdur. Əger çıxışları bir az müxtəsər etsek, onda yaxşı olar. İndi saat beşdir.

## «ƏDALƏT» QƏZETİNİN BAŞ REDAKTORU

### AQİL ABBASIN ÇIXIŞI

— Möhtərəm Prezident! Hörmətli hemkarlar!

Bu gün burada məndən əvvəl danışanlar mətbuatın problemlərindən söz açıdlar. Biz müstəqil qəzetik, ən çox əziyyət çəkənlər müstəqil qəzetler və bu qəzetlərin nümayəndələri olurlar. Səbəb də ondan ibarətdir ki, iqtidaryönlü qəzetlər iqtidar tərefindən yardım və başqa cür kömək alırlar. Eləcə də müxalifət qəzetləri söykəndikləri partiyalar tərə-

findən maliyyələşirlər, hətta qrant da alırlar, halal xoşları olsun. Amma müstəqil qəzetlərin işləri çox çətin olur. Bayaq, möhtərəm Prezident, özünüz də dediniz. Müstəqil qəzetlərin çətin bir işi də odur ki, Arif bəy də dedi, obyektivliyi qoruyub saxlayanda da döyüllürük, yəni sözə döyüllürük. Yəni iqtidar haqqında obyektiv bir yaxşı, xoş söz deyiriksə, müxalifət tərefindən hücuma məruz qalrıq, yaxud müxalifət haqqında obyektiv bir söz deyiriksə, iqtidar tərefindən hücuma məruz qalrıq. Buna görə də son zamanlar müstəqil qəzetlərə daha çox təzyiq olunur. Hətta obyektiv bir fikrə görə, onları kiməsə satılmaqdə ittiham edirlər. Bu mənada müstəqil qəzetlərin problemləri daha çoxdur.

Cənab Prezident, Siz humanistlik edərək qəzetlərin borclarını bir illik dondurdunuz. Təbii ki, mən heç istəmirəm ki, borclar ləğv edilsin. Çünkü «Azerbaycan» nəşriyyatı da fəhlərinə bizim pulların hesabına maaş verir. Amma bir il müddətinə həmin borcların dondurulması bizi imkan verəcək ki, öz problemlərimizi yoluna qoyaq. Bizim qəzetiñ də 20-25 milyon manat həcmində borcu vardır. Sevinirik ki, o, donduruldu. Amma çalışacaq ki, borclarımızı verək. Qəzetlərin hamısının ən başlıca dərdi kağız problemidir. Bu barədə Rauf bəy danışdı. Tekrар edib, vaxtinizi almaq istəmirəm.

Burada başqa bir fikir demək istəyirəm. İnformasiya Nazirliyi ləğv olunub, yeni Şura da yaradılmayıbdır. Çox qəribə bir məsələ var. Bu da, möhtərəm Prezident, ondan ibarətdir ki, jurnalistlərin döyülməsi ona görə adı hal alıb ki, bəzən Azerbaycan jurnalistikasına təhsili, səvadı, mətbuatdan xəbəri olmayan o.qədər adam gəlib ki, səviyyəsiz yazarlarından eləvə, həmin adamlar getdikləri obyektlərdə də jurnalist adına yaraşmayan hərəkətlər edirlər. Azerbaycan mətbuatını hörmətdən salırlar. Bununla heç kes mübarizə aparmır. Təbii ki, onlarla «Yeni nəsil» də mübarizə apara bilmez, «Yeni Müsavat», «Azadlıq» qəzetləri də. Çünkü bunu qısqanlıq üzərində kökləyəcəklər və onlara eks cavab verəcəklər. Ele qəzetlər də başdan-ayağa təhqirlə danışırlar. Belə halların tənzimlənməsi, nizama salınması ilə bağlı yeni yaradılacaq Şura bu məsələlərə fikir verər və bu cür halların qarşısını ala bilər. Bu məsələni «Yeni nəsil» də həvələ etmək olar. Çox adam «Yeni nəsil»i müxalifət bilir. O, müstəqil bir təşkilatdır.

Arif bəy öz çıxışında dedi ki, belə gedərsə, müstəqil qəzetlər tezliklə aradan çıxacaq. Yəni bu qəzetlər kimlərə satıla biləcək, kimlərə həmin qəzetləri idare edəcək. İnanıram ki, bu qəzetlər satılsınlar.

Amma onlar maddi durumdan bağıla bilirlər. Artıq Sizin göstərişinizle bu cür qəzətlərin borçları bir il dondurulur. Mənim xahişim ondan ibarətdir ki, əlaqədar təşkilatlar kağız məsəlesine diqqət versinlər. Bu gün Azərbaycanda kağızın tonu 750 dollardırsa, fikirləşmək olar ki, bir qəzet neçəyə başa gelir. Satılonda da heç kağız pulunu çıxarmır.

Cənab Prezident, Siz bütün yaradıcı adamları, sənət adamlarını qiyamətləndirirsiz, həm yaşlı, həm de cavan nəslin nümayəndələrinə adalar verirsiniz, təqaüd verirsiniz. Amma nədənsə, Azərbaycanda milletin və dövlətin sözünü metbuat daha operativ, daha tez deyir. Mən Sizdən xahiş edərdim ki, yaxşı jurnalistlərimə də həmin mükafatlar şamil edilsin.

Bir də öten görüşümüzdə dərdimizi Sizə dedik. Çox istərdik ki, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsi ayrıca bir institut kimi fəaliyyət göstərsin, bəlkə də test imtahanlarından azad olunsun. Cənki testlə oraya qəbul edilən tələbələr arasından heç on nəfər də yaxşı jurnalist tapılmaz ki, buradakı redaktorlar onları işe götürsünlər. Cənki onlar Universitetə başqa arzularla gələn, lakin yüksək bal toplamadığın-dan həmin fakultəyə düşən təsadüfi adamlardır.

**H e y d ā r Ə l i y e v :** İndi jurnalistikaya çox həvəs var.

**A q i l A b b a s :** Həvəsi olanlar oraya düşməyiblər. Təbii ki, jurnalistikaya həvəs əsasən şöhrətə görədir.

**H e y d ā r Ə l i y e v :** Jurnalistika indi dəbdə olan bir peşə olubdur. Cənki həmişə metbuatda, həmişə televiziya qarşısında görsənir. Özü de ki, insanları sancır, neyləyir. Ona görə, jurnalist indi hörmətli şəxsdir. Prokurordan da hörmətlidir.

**A q i l A b b a s :** O başqa məsələ. Jurnalisten yetişməsi üçün də şərait yaradılmalıdır.

**H e y d ā r Ə l i y e v :** O düzdür, əlbəttə. Lazımdır ki, jurnalist peşəsinə həvəs göstərənlər birinci düşünsünler ki, onun jurnalist olmaq, bu peşəni mənimsəmək qabiliyyəti var, yoxsa yox. Hər adam müğənni ola bilməz, hər adam, tutaq ki, bestəkar ola bilməz, hər adam rəssam ola bilməz. Düzdür, indi siyasetçi olmaq istəyənlər çoxdur. Amma burada da mən hesab edirəm ki, hər adam ola bilməz. Hərənin bir peşəyə meyli var. Bu meyl də, sadəcə, o peşəni istəmək yox, o peşədə fəaliyyət göstərmək qabiliyyətindən asılı olmalıdır. Mən arzu edərdim ki, jurnalistlər, bax, bu yolla getsinlər. Biz də təbiidir ki, çalışarıq jurnalistika fakultesinin işini daha da tek millesdirək.

**A q i l A b b a s :** Mənim də xahişim elə bu olardı. Diqqətinizə görə təşəkkür edirəm.

\*\*\*

### «ANS» TELESİRKƏTİNİN PREZİDENTİ VAHİD MUSTAFAYEVİN CİXİŞİ

— Hörmətli cənab Prezident! Hörmətli həmkarlar!

Hər şeydən əvvəl, sizi keçmiş Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah sizin niyyətlərinizi qəbul etsin.

Vaxtinizi çox almamaq üçün çıxışımı stenogram şəklində hazırlamışam. Ona görə də icazə verin oxuyum.

**H e y d ā r Ə l i y e v :** Buyur.

**V a h i d M u s t a f a y e v :** Etiraf etmək lazımdır ki, son illərdə Azərbaycanda aparılan demokratik islahatlar hər sahədə olduğu kimi, mediya sahəsində də öz bahrosunu verir. Bu nailiyyətləri qoruyub inkişaf etdirmək üçün Azərbaycanın informasiya təhlükəsizliyi siyasetində mövcud olan qüsurlardan danışmaq istəyirəm.

Yaralı yerimiz Azərbaycanda xarici kanalların yayımı problemidir. Bunları açıq və gizli fəaliyyətlərinə görə qruplaşdırmaq olar.

Açıq hesab olunan Rusiya kanalları, töbii ki, öz dövlət maraqlarından və qanunlarından çıxış edir. Sözsüz ki, bunlar eksər hallarda Azərbaycanın maraqları və qanunları ilə üst-üstə düşmür. Bu, məsələnin siyasi tərifidir.

Problemin iqtisadi mahiyyəti, yəni Rusiya kanallarının Azərbaycanın reklam bazarına müdaxiləsi ciddi narahatlıq doğurur. Bu müdaxilə noticəsində milli büdcəmiz hər il milyardlarla manat itirir. Belə ki, böyük, nəhəng reklam şirkətləri Azərbaycan ərazisində Rusyanın üç kanalının mövcud olduğunu nəzərə alaraq, onların vasitəsilə öz reklamlarını Azərbaycanda da nümayiş etdirirlər.

Belə olan şəraitdə yerli televiziya kanalları gəlirsiz qalır. Azərbaycanın dövlət büdcəsi pul itirir. Rusiya kanalları isə Azərbaycan ərazisində əldə etdiyi gəlirlərdən, sözsüz ki, Azərbaycan büdcəsinə bir qəpik də pul vermır.

Həmin kanalların ölkəmizdə yayılmışlarının qanuni şəraitlərindən də danışmaq istəyirəm. Söz ondan gedir ki, hazırda Rusiya kanallarının Azərbaycanda yayılmış olması ölkəmizin heç bir dövlət orqanı tərəfindən tənzimlənmir. Bildiyiniz kimi, artıq ORT kanalı Qukasyanı qondar-

ma «Dağlıq Qarabağ Respublikasının» prezidenti kimi təqdim edir, NTV kanalı ilə «Armiya Naqornoq Karabaxa», «Armiya mır» kimi verilişlər işləq üzü görür. Baxmayaraq ki, bizim Rusiyadakı səfirlərimiz NTV kanalına nota göndərmış, NTV bu verilişi dayandırılmışdı. Lakin buna baxmayaraq, bir aydan sonra həmin verilişi yene də göstərdilər.

Bu problemlər sözsüz ki, daimi problemlərdir və onlarla mübarizə aparmaq çox asandır. İş ondadır ki, Azərbaycanda hazırda kabel televiziyyası kanalları da mövcuddur. Bunlar da Rusiya kanallarını təkrarlayır. Yəni belə televiziya kanalları ilə hər hansı vətəndaş Rusiya kanalına baxa bilər. Belə olan halda, mənə cələ gəlir ki, Rusiya kanallarını biz açıq yayımından çıxarsaq, yəni belə bir imkan olsa, sözsüz ki, bundan hamımız udarıq. Yəni qanunu nöqtəyi-nəzərdən də, iqtisadi nöqtəyi-nəzərdən də ölkəmiz udar və milli inkişafda olan televiziya kanallarımız daha çox gəlir əldə edərək tek millesə bilər.

Lakin açıq fəaliyyət göstərdiyi üçün Rusiya kanallarının ölkəmizdəki fəaliyyətinə tənzimləmək mümkündür. Ümid edirik ki, onlar yaxın vaxtlarda açıq yayımından əvvəl-axır gedəcəklər.

Azərbaycan ərazisində gizli yayımlanan xarici kanallar daha təhlükəlidir. Söhbət Ermenistanın və İran İsləm Respublikasının televiziyya kanallarından gedir. Bununla əlaqədar Azərbaycan Rabitə Nazirliyinin mövqeyi təəccüb doğurur. Rabitə Nazirliyi yanlış olaraq cəmiyyətdə cələ rəy formalasdırır ki, radio tezliklərlə, eşrəf mübarizə aparmaq olmaz, bu havadır, biz bunun qarşısını ala bilmərik. Lakin televiziya işçiləri üçün, bu sahədəki texnika ilə məşgül olan insanlara aydırırdı ki, radio dalğalarının da qabağı alına bilər. Bunun üçün müxtəlif aparatlar var. Bu problemi inkişafda olan milli televiziyyamızın, genç kanalların yerlərdə ötürücülərini qüvvətləndirmək, onların öz hesabına – dövlət hesabına yox – məsələni həll etmək olar. Hətta onların kanallarını qapamaq olar.

Bir neçə il bundan qabaq əldə edilən dövlətlərəsə sazişlərə yəqin ki, yenidən baxmaq lazımdır. Həmin sazişləri təzədən işləmək lazımdır. Məsələn, İranla olan saziş görə, onlar Azərbaycanla sərhəd olan zonalarda ancaq cəm kanallarını işlətməliyidilər, biz isə cüt kanalları işlətməliydik. Buna baxmayaraq, bu gün İran televiziya kanalları cəm və cüt kanalları işlədirler. Mən hətta bizim inkişafda olan televiziya kanalları adından demək isteyirəm ki, biz cənub zonalarında, məsələn, Lenkoran tərəflərdə boş kanal tapa bilmərik ki, orada öz yayımıımızı xalq-

miza çatdırıa bilek. Bu böyük bir fəlakətdir. İran televiziyasına bu gün Bakıda da baxmaq olar, İran radiosunu Bakıda da dinləmek olar. Ermeni radio və televiziya kanalları isə demək olar ki, bütün Azərbaycanı şəhər edir. Aşağıda Celilabada çatır, yuxarıda Şamaxını keçir və sair və iləxir.

Biz müstəqil televiziya kanalları, sözsüz ki, onların tezliklərində də ha güclü ötürücüler qoymaqla, bu problemi qismən həll edə bilərik. Lakin bunun əvəzində Rabitə Nazirliyi başqa yolu seçir. Milli kanallarla mübarizə aparmaqdadır.

Bu gün rayonlarda yayılmışlığımızın zəruriyyətini dərk edərək, biz – televiziya kanalları – rayonlarda da öz fəaliyyətimizi davam etdiririk. Öz gücümüzə – kreditlər vasitəsilə stansiyalar tikirik. Yayımıımızı Azərbaycanın ən ucqar nöqtələrinə çatdırmaq isteyirik.

Lakin bunu qanun çerçivəsində etmək üçün, sözsüz ki, bizim lisenziyalımız, dövlət tərəfindən icazəmiz olmalıdır. Şəxsən Rabitə Nazirliyi tərəfindən. Burada da böyük bir problem var. Ona görə ki, Rabitə Nazirliyi buna aid olan tarifləri öz əmri ilə imzalayıb və həmin tariflər de dövlət tərəfindən qəbul olunmayıbdır. Baş nazirin müavini Abid Şərifov dəfələrlə vurğulayıb ki, doğrudan da bu tariflər qanuna uyğun deyildir. Buna görə de həmin tariflər Nazirlər Kabinetin tərəfindən qəbul edilməyibdir. Mən buna ancaq şad ola bilərəm. Ona görə ki, söhbət 100 milyonlarla manatdan gedir və biz həmin pulları ödəyə bilmərik. Sadəcə olaraq, diqqətinizə çatdırmaq isteyirəm ki, başqa dövlətlərin belə lisenziyalara görə tarifləri bizim Rabitə Nazirliyimiz tərəfindən hazırlanmış tariflərdən 40 dəfə aşağıdır.

Biz bunu nəyə görə etdiklərini də başa düşürük. Bilirəm məqsədləri nədir. Sözsüz ki, burada mən siyasi məqsəd görmürəm. Fikirləşməm ki, Rabitə Nazirliyi bunu Azərbaycanda televiziyaçılığın inkişafını saxlamaq, müstəqil kanalların qabağını almaq üçün edir. Xeyr, sadəcə olaraq, onlar başqa sahə üçün götürdükleri kreditləri bağlamaq üçün bu cür yol tuturlar. Bu da böyük bir problemdir və yəqin ki, biz bunu həll edə bilərik.

Nehayət, diqqətinizə çatdırmaq istədiyim sonuncu məsələ Sizin dəm diqqət mərkəzində saxladığınız Azərbaycan dili ilə bağlıdır.

Bildiyiniz kimi, her bir dövlətin mediyası onun aynasıdır. Bu gün dil sahəsində ölkəmizdə aparılan islahatlar noticəsində, demək olar ki, biz doğrudan da Azərbaycan Respublikasında yaşayırıq. Lakin bu gün şe-

hərimizi gezəndə, qəzətlərimizi oxuyanda mən onlara həsəd aparıram. Ona görə ki, mən temsil etdiyim sahədə belə qısa vaxtda, belə köklü nəticələrə nail ola bilməmişəm. Bunun da sözsüz obyektiv səbəbləri var.

Məsələn, indi ANS-də də, LİDER-də də, SPACE-də də, Azad Azərbaycan Televiziyası kanalında da və bizim hamımızdan irəlilə gedən Azərbaycan Dövlət Televiziyasında da artıq Azərbaycan dilində filmlər, tamaşalar, sənədli filmlər görmək olar. Lakin bu çox cüzi bir faizdir. Mənə elə gelir ki, televiziyyada Sizin istədiyinizi, Azərbaycan mediyasını tamamile Azərbaycan dilinə keçirməyi əmrle etmək bir az çətin olacaqdır. Ona görə ki, burada hər şey texniki imkanlardan asılıdır.

Hər şeydən əvvəl, biz dünya kinematoqrafiyasının incilərini, sənədli filmləri, tarixi filmləri, proqramları, elmi proqramları öz xalqımıza çatdırmağa borcluyuq. Bunu etmək üçün onları yenidən yarada bilmərik. Ən qısa yolu budur ki, biz avadanlıq vasitəsilə dublyaj etdirək və xalqımıza çatdırıq. Bu da çətin deyildir. Sadəcə olaraq dövlət proqramı olmalıdır. Mənə belə gelir ki, bizim televiziya kanalları həmin proqram üzrə bir il ərzində bu işi görməyə qadirdir. Dövlət maliyyə və qanunvericilik nöqtəyi-nəzərindən televiziya kanallarına bir proqram hazırlayar, 18-24 faizlə güzəştli kreditlər götürüb hansısa bir kommersiya layihəsinə sərf etmək olar və ondan qazanc da əldə etmək mümkündür. Lakin belə milli məsələyə bu faizlə kredit götürmək bir az çətin olacaqdır. Ona görə ki, çox təəssüflər, bu gün reyting cədvəline baxanda və sorgular aparanda görürük ki, Azərbaycan dilində filmlərə neyə görəsə az baxılır, nəinki rus dilində göstərilən filmlərə. Ona görə də biz bunu güc tətbiq edərək – neçə ki, qəzetlərdə etdiniz – bir il ərzində bütün filmlərimizi və yayımımızı Azərbaycan dilinə keçirməliyik.

**H e y d ā r Ə l i y e v :** Tamamilə düz deyirsən. Bunu mən vaxtilə demişəm və Azərbaycanın bütün telekanallarında serialların rus dilində verilməsinə etirazımı bildirmişəm. Ona görə indi görülen işlər var. Amma bundan sonra nə etmək lazımdır, bütün təklifləri görüşdən sonra hazırlayıb verəcəksiniz, o cümlədən bunları da. Biz lazımı tedbir görcəyik.

**V a h i d M u s t a f a y e v :** Məsələn, dövlətlər var ki, qabaq müstəmləkə olublar, sonra öz müstəqilliklərini qazanıblar, yəqin ki, onların tarixində nümunələr götürə bilərik.

Hər şeydən əvvəl, qanunvericiliklə reklamların yayımı Azərbaycanda keçirilmelidir. Sözsüz ki, kreditlər buraxılandan bir 6 ay sonra qanunvericiliklə bizim televiziyalarda uşaqlar və yeniyetmələr üçün bütün proqramlar Azərbaycan dilinə keçirilmelidir. Kreditləri alandan bir il sonra biz yayımlarımızı 80-90 faiz Azərbaycan dilinə keçirə bilərik. 2002-ci ilin əvvəlindən başlasaq 2003-cü ildə Azərbaycan mediyası tamamile Sizin istədiyiniz kimi, Azərbaycan dilində fəaliyyət göstərə bilər.

Məni dirlədiyiñizə görə çox sağ olun, çox minnətdaram.

**H e y d ā r Ə l i y e v :** Bu çox lazımdır. Bu barədə biz xüsusi proqram hazırlamalıyıq. Çünkü mən bir-iki dəfə öz fikrimi demişəm, amma biz gərək konkret proqram müəyyən edek ki, hansı müddətdə buna nail olacaqıq.

\* \* \*

### TURAN İNFORMASIYA AGENTLİYİNİN DİREKTORU MEHMAN ƏLİYEVİN ÇIXIŞI

– Cənab Prezident! Hörmətli xanımlar və cənablar!

Dünən bizim hörmətli jurnalistimiz, həmkarımız Nəcəf bəyin vəfatının ikinci ildönümü tamam olmuşdur. Onun dostları Nəcəf Nəcəfov adına fond təsis etmişlər. Təəssüflər olsun, iki ildir ki, bu fond qeydiyyatdan keçirilmir. Onun əsas vəzifəsi jurnalistikannın inkişafına kömək etməkdir.

Cənab Prezident, biz məktub yazmışq. İcazə verin, bu məktubu Sizə təqdim edim.

**H e y d ā r Ə l i y e v :** Niye keçirmirlər, xəbərin var, yoxsa yox?

**Ə l i H a s a n o v :** Cənab Prezident, Ədliyyə Nazirliyi ilə aydınlaşdıraram.

**H e y d ā r Ə l i y e v :** Aydınlaşdır. Mən göstəriş verəcəm, bu məktuba baxacaqlar.

**M e h m a n Ə l i y e v :** Çox sağ olun.

Biz bu gün jurnalistikann problemlərini müzakirə edirik. Bu problemlər iki amilə – siyasi və iqtisadi amillərə əsaslanır. Hesab edirəm, jurnalistikannın siyasi problemləri ondan irəli gelir ki, Azərbaycan müstəqilliyyə nail olandan sonra kütləvi informasiya vasitələrinin inkişafı sahəsində dövlət proqramının qəbul edilməməsi faktiki olaraq, jurnalistikannın inkişafına müəyyən dərəcəde problemlər yaratmışdır.

Mən 1995-cü ildə yüksək vəzifeli bir şəxsle səhbətimdə bunu demişdim. O mənə dedi ki, bizdə kütłevi informasiya vasitələri haqqında qanun qəbul edilib, Konstitusiyada söz azadlığı ilə bağlı maddələr eks olunubdur.

Düzdür, qanunvericilik bazası bu programın, siyasetin tərkib hissəsidir. Ancaq programı evez etmir və biz bununla kifayətlənə bilmerik. Hesab edirəm ki, jurnalistikən, kütłevi informasiya vasitələrinin inkişafında maraqlı olan, birinci növbədə, dövlət özüdür. Kütłevi informasiya vasitələrinin dövlət quruculuğunda rolü çox böyükdür və cənab Prezident bunu bu gün qeyd etdi, biz bunu eşitdik. Ancaq bu program qəbul olunsayıdı, biz bu oyun qaydalarını yaxşı bilsəydik və o qaydalar iççivəsində herakət etseydik, düşünürəm ki, bu gün burada yiğisib idiki problemləri müzakirə etməzdik.

Məsələn, keçən il Azərbaycan mətbuatının 125 illiyi ilə bağlı burada tədbir keçirilmişdi. Ondan sonra çox yaxşı fərمانlar qəbul olunmuşdu, bir sıra tədbirlər keçirilmişdi. Ancaq ondan sonra jurnalistikənin vəziyyəti yenə də yaxşılaşmamışdı, vəziyyət daha çox pisleşmişdi. Siyasi nöqtəyi-nəzərdən bəzi qəzetlərin bağlanması, məhkəmə proseslərinin başlanması, jurnalistlərin həbs olunması, piketlərin keçirilməsi və sair hallar baş vermişdi. Bu da ondan irəli gəlir ki, bu sahədə konkret program, siyaset yoxdur.

İkinci məsələ, bunun iqtisadi tərefidir. Mən keçən il kütłevi informasiya vasitələrinə güzəştlər qəbul olunanda onun əleyhinə çıxmışdım və indi də əleyhinəyəm. Kütłevi informasiya vasitələrinə heç bir güzəşt edilməməlidir. Biz iqtisadiyyatın, biznes sahəsinin tərkib hissəsi yik. Görək bu güzəştlər qəbul olunanda bütün iqtisadiyyata və biznes adamlarına şamil olunmayıdı. Bəyəm bu qərarlar qəbul olunandan sonra kütłevi informasiya vasitələrinin vəziyyəti yaxşılaşmışdır? Əksinə, pisləşmişdir.

Məsələn, biz bilirik ki, 1998-ci ilə kimi kütłevi informasiya vasitələri çox sürətlə inkişaf edirdi. Onların iqtisadi bazası çox güclü idi və bu çox vacib amildir. Demək olar ki, azad kütłevi informasiya vasitələrinin sayı da çox idi. Ancaq 1998-ci ildən sonra faktiki olaraq, iqtisadiyyatda müəyyən bir durğunluq yaranmışdır. Bu da birbaşa kütłevi informasiya vasitələrinə təsir etmişdir. Yəni onların gəliri təxminən ən azı üç-dörd-beş dəfə aşağı enmişdir.

Biz bilirik ki, kütłevi informasiya vasitələrinin gəlir hissəsinin 70 faizi reklamdan, 30 faizi isə satışdan və yayımdan ibarətdir. Reklamı verən təref və alıcı birbaşa bazarın üzvləridir. Yəni əgər bu gün reklam yoxdursa, alıcılıq qabiliyyəti yoxdursa, bu, birbaşa iqtisadiyyatın vəziyyətinin göstəricisidir. Bu da jurnalistikaya çox güclü təsir edir. Kütłevi informasiya vasitələri üçün güzəştlərin qəbul olunması heç bir fayda verməyəcəkdir. Burada ən pis cəhət odur ki, siyasi məqsədlər üçün qəzetləri almağa, siyasi alet kimi istifadə etməyə başlayıblar. Hesab edirəm ki, bu ən təhlükəli prosesdir.

Ümumiyyətlə, qəzet almaq pis şey deyil. Qərbdə də qəzetlər alınır, sohmdar cəmiyyətləri formasında fealiyyət göstərir, ya da hansısa bir qrup, şəxs tərəfindən maliyyələşdirilir. Ancaq siyasi vasitə kimi istifadə etmək qadağandır. Təəssüflər olsun ki, bizdə proses siyasi istiqamətdə gedir və bu çox pis amildir.

TURAN informasiya agentliyi kütłevi informasiya vasitələrinin, mətbuatın tərkib hissəsidir. Sizə deyim ki – keçən il Redaktorlar Şurasında da müzakirə olunmuşdu – qəzetlərin bize 30 min dollara yaxın borcları var idi və bu vəsait bize verilmədi. Bir çox qəzetlər var ki, informasiyanı almağa imkanları yoxdur. Mən bunları da nəzərə alsam, bu rəqəm 60 min dollara çatacaqdır. Mən informasiyanı bazarda çox aşağı qiymətə satıram. Bütün bunlar agentliyin inkişafına nə qədər maneə töredir.

Bu yaxılarda bir seminar keçirilmişdi. Seminarda dedilər ki, Mehman Əliyev TURAN informasiya agentliyinin uğurları barədə danışın. Orada dedim ki, mən daxili bazara bağlı deyiləm, abunəçilərimin 90 faizi xaricilərdir. Mən daxili bazara bağlı olsaydım, çoxdan məhv olmuşum. Problem budur.

Cənab Prezident, mən Sizdən çox xahiş edirəm, bizi bu ümumi bazarın, biznes sahəsi ilə məşğul olan adamlardan ayırmak lazımdır. Siz bu sahənin dirçəlməsi, inkişafı üçün ciddi tədbirlərin görülməsini Nazirlər Kabinetindən və başqa strukturlardan tələb edin. Azərbaycanın çox böyük potensialı var. Ən böyük potensialı isə xalqıdır. Bu, həqiqətdir. Arif Əliyev burada dedi ki, biz jurnalistika sahəsində Qafqaz ölkələri sırasında qabaqda gedən kütłevi informasiya vasitələri yaratmışıq. Bu həqiqətən belədir.

TURAN informasiya agentliyi Sovetlər Birliyi dövründə yarandı. Biz TURAN adını niyə seçdik? Doğrudur, indi mən deyə bilmərəm, biz o vaxt düşünürdük ki, Sovetlər Birliyi dağılacəq. Ancaq o vaxt xarici investisiyaların Sovetlər Birliyinə cəlb olunması programı həyata keçirilirdi. Biz başa düşürdük ki, Qafqaz və Orta Asiya xarici kapitala maraqlı bir region olacaqdır. Bilirdik və fikirləşirdik ki, Azərbaycan coğrafistrateji nöqtəyi-nəzərdən, sərvetleri baxımından zəngindir. Bunu nəzərə alaraq, Bakının regionum informasiya merkezinə çevirmek isteyirdik. Yəni bütün regiondan olan informasiyanı burada toplayaq və bütün dünyaya çatdırıq. Təəssüflər olsun ki, biz buna nail ola bilmədik.

Ancaq bu gün ermənilər Moskvada «Kaspinski kanal» internet saytları açıblar. Onlar üçün yaxşı maliyyə vəsaiti ayrılibdir. Düzdür, biz bu yaxnlarda Azerbaycandan informasiyanın onlara verilməsinin qarşısını almağa çalışdıq və müəyyən problemlər yaratdıq. Ancaq qeyd etmək istəyirəm ki, biz oynadığımız meydanda görək başqları oynaması. Biz bunu itirməmeliyik. Hesab edirəm ki, ümumiyyətə, informasiyanın vacibliyini nəzərə alaraq, biz bu aləti eldən verməmeliyik və ondan kifayət qədər istifadə etmeliyik.

**H e y d a r Ə l i y e v :** Bir dəqiqə dayanın. Sizin bu təkliflerinizin hamısına, təbiidir ki, baxılacaqdır. Ancaq mən bir fikirlə razı ola bilmərəm ki, indi iqtisadiyyat 1998-ci ilə nisbətən aşağıya düşüb, ona görə də qəzetlər alınmur. Siz çıxış edib qurtarandan sonra mən bu barədə öz fikirlərimi deyəcəyəm. Azərbaycanın iqtisadiyyatı 1998-ci ilə nisbətən xeyli inkişaf edibdir. Amma siz bir az fikirleşin, indi qəzetlərə maraqlı neçə il bundan əvvəlkinə nisbətən artıb, ya azalıbdır. Bunu düşünmək lazımdır. Mən heç bir nəticə çıxarmaq istəmirəm. Sadəcə, bu fikrə sizin nəzər-diqqətinizi cəlb edirəm. Çünkü bilirsınız, hər dövr bir xüsusiyyətə malikdir. Beli, bir dövr qəzetlər bizdə çox idi. Çox da maraqlı var idi, alırdılar. Amma görünür ki, bu qəzetlər get-gedə öz səviyyələrini ya günün tələblərinə, yaxud inkişafın tələblərinə görə qaldıra bilmirlər. Ona görə də qəzetlərə tələbat azalıbdır. Qaldı ki, bizim iqtisadiyyatın inkişafı 1998-ci ilə nisbətən çox yüksəkdir. İndi mən sizi burada saxlamaq istəmirəm. Mən bu barədə öz çıxışında konkret deyəcəyəm.

**M e h m a n Ə l i y e v :** Cox sağ olun.

\*\*\*

## «525-ci QƏZET»İN BAŞ REDAKTORU RƏŞAD MƏCIDİN ÇIXIŞI

- Hörmətli cənab Prezident! Əvvəlcə, vaxt tapıb mətbuat nümayəndələrini qəbul etdiyinize görə Sizə təşəkkür edirəm.

Azərbaycanın müstəqil mətbuatı son 10 ilde xeyli inkişaf edib və bu inkişaf faktını həm ölkəmizdəki, həm də xaricdəki müşahidəçilər etiraf edirlər. Lakin Azərbaycanda mətbuatın hazırlı durumuna həm ölkə daxilində, həm də xaricdə fərqli yanaşmalar mövcuddur. Yəni Azərbaycanda mətbuatın fəaliyyətindən razı və narazı qalanlar olduğu kimi, xaricdə də bu məsəleyə fərqli prizmalardan yanaşanlar az deyil.

Xaricdə bir çoxları Azərbaycanda müstəqil mətbuatın inkişafda olduğunu etiraf edirlər. Məsələn, Amerika Birleşmiş Ştatları Konqresində bu ilin oktyabrında keçirilən dinləmələr zamanı Harvard Universitetinin Xəzər Araşdırmaçı Programının direktoru xanım Brenda Saffer Azərbaycan mətbuatı haqqda çox yüksək fikirlər söyləyib. O, təxminən 2 milyon əhalisi olan Bakıda en azı 5 ciddi gündəlik qəzetiň nəşr edildiyini, onların çoxunun müxtəlif siyasi və ictimai orientasiyalara məxsus olduğunu bildirib. Xanım Saffer deyib ki, «mən çox az Amerika şəhəri tanıyorum ki, orada bu sayda keyfiyyətli qəzet çıxınsın».

Bununla paralel olaraq, xaricdə bizim mətbuatata dair tənqidli fikirlər də səslənir. Bu ilin sentyabrında mən Strasburq sefər zamanı Avropa Şurası Parlament Assambleyasının prezidenti lord Rassel Constonun Azərbaycan jurnalistləri ilə görüşündə iştirak etmişdim. Cənab Conston həmin görüşdə Azərbaycan mətbuatı haqqında bir sıra ciddi tənqidli fikirlər söylədi, az qala, bizim bəzi məmurlar kimi, qəzəbələ dənmişdi. O bizim mətbuatı qeyri-dəqiqlikdə suçladı, həqiqətə uyğun olmayan faktların dərincində ittiham etdi. Hətta bildirdi ki, onun Bakıya səfəri zamanı bizim bir sıra qəzetlərimiz cənab Constonun səfəri haqqında həqiqətdən uzaq və qeyri-dəqiqlik məlumatlar yayıblar.

Bir qəzet redaktoru kimi bu iradları eşitmək mənim üçün ağır id. Nə qədər çətin olsa da, bu iradların əksəriyyətinin haqlı olduğunu etiraf etməliyəm. Məsələ burasındadır ki, 1998-ci ilin avqustundan Sizin «Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında» fərmanınızla ölkədə senzurənin ləğvindən sonra Azərbaycanda mətbuatara maraqlı hədsiz dərəcədə

gücləndi. Hətta jurnalistikaya heç bir bağlılığı olmayan, bu sahədən təmamilə bixəbər şəxslər də qəzetçiliklə məşğul olmağa başladılar. Qəzetlərin çoxluğu, mətbuatı kütləvi axın bir tərəfdən mətbuatın inkişafını göstərirdi, digər tərəfdən bu fakt qeyri-peşəkar, inqilabi-dağdırıcı, obyektivlikdən uzaq və primitiv məzmunlu müxtalif qəzetlərin artımına da tokan verdi. Nəticədə qısa vaxt ərzində ictimaiyyət arasında müstəqil mətbuatı inamsızlıq, hətta, mən deyərdim ki, ironik bir münasibət formallaşmağa başladı.

Hesab edirəm ki, Azərbaycan jurnalistikasında qeyri-deqiqliyin olması qeyri-peşəkarların axını ilə bağlıdır. Qanunvericilik baxımından mətbuatın inkişafı üçün ciddi maneələr yoxdur. «KİV haqqında» Qanunda da Avropa Şurasının ekspertlərini və ölkə jurnalistlərini qanc etməyən bir sıra müddəələr bu günlərdə deyişdirilib. Mənim fikrimcə, son il yarımda müstəqil mətbuatın üzləşdiyi en ciddi maneə iqtisadi problemlərdir. İqtisadi cətinliklər elə həddə çatıb ki, Azərbaycanın mətbuat orqanları peşəkar jurnalistlərə onları təmin edəcək səviyyədə əmək haqqı ödəyə bilmir və nəticədə qəzetlərə daha az maaşla çalışan qeyri-peşəkarları cəlb etmək zorunda qalırlar. Bu isə, şübhəsiz ki, mətbuatın obyektivliyinə, peşəkarlığına ciddi xələl getirir.

Latin əlibasına keçidən bağlı bu ilin avqust ayında imzaladığınız Formandan sonra qəzetlərin iqtisadi durumu bir qədər də ağırlaşır. Bu da tabiidir, çünki yeni əlibaya keçiddən sonra, ister-istəməz, oxucu dairəsi azalıb. Latin qrafikasına kecid ərefəsində Sizin «Mətbuata dövlət qayğısının artırılması haqqında» fermanınızla mətbuatı bir sıra güzəştərək tətbiq olundu, o cümlədən qəzetlər satışdan əldə etdikləri mənfəət vergisindən 3 il müddətine azad edildi. Ancaq son iki ildə Azərbaycanda heç bir qəzet mənfəətə işləmədiyindən, bu vergiden azad olunmağı da iqtisadi duruma ciddi bir təsiri olmadı.

Biz yaxşı anlayırıq ki, mətbuatın bütün problemlərini həll etmək üçün dövlətin imkanı yoxdur. Ona görə də latin qrafikasına kecid ərefəsində iş adamları qəzetlərdə reklamlar yerləşdirmək KİV-ə maliyyə dəstəyi verməliyidilər. Təəssüf ki, iş adamları tərəfindən bu münəsibəti görmedik. Dünya təcrübəsində bəlliidir ki, xaricdə mətbuatın gelirinin 70-80 faizi reklamlar hesabına ödənir. Ancaq Azərbaycanda bu göstərici 10-20 faiz, bəzən isə daha azdır. Ona görə də qəzetlərin özünü maliyyələşdirməsi müşkül işə çevrilib.

Qəzetlərin iqtisadi cəhətdən ağır durumda olduğu bir vaxtda ayn-

arı mətbuat orqanları üzərində məhkəmə proseslərinin keçirilməsi, redaksiyaların və əməkdaşların heddindən artıq böyük məbləğdə corimələnməsi az qala adı hala çevrilib. Düzdür, bu məhkəmə qərarlarının bir çoxu ədalətlidir. Amma qeyri-real, əslində, qəzetlərin məhvine yönəlmış məhkəmə qərarları da var.

Azad mətbuat hər bir ölkəye və ilk növbədə həmin ölkənin həkimiyətinə lazımdır. Bu mənada, dövlət, mətbuatı iqtisadi cəhətdən dəstekləməyə çalışmalıdır. Bu hansı formada ola bilər? Mənim bu məsələyə bağlı bir neçə teklifim var. Həmin tekliflər barədə burada səhbat getdi. Xüsusən birinci məsələ – «Azərbaycan» nəşriyyatına qəzetlərin borcu məsəlesidir. Bir məsələni də qeyd edim ki, «Azərbaycan» nəşriyyatına bu borclar xüsusən son iki ildə toplaşıb. Həm də bu borclar yüksək çap xərci nəticəsində yaranıb. Siz böyük humanistlik göstərərək bunu gələn ilin axırınadək saxladınız. Amma «Azərbaycan» nəşriyyatı bir dövlət nəşriyyatı olaraq qəzetləri güzəştli qiymətlərlə çap etməlidir ki, heç olmasa qəzetlər yenidən, bir ildən sonra bu borcları qaytarı bilsin və yaxud bu borcları azalsın.

Digər problem yayım teşkilatları ilə bağlıdır. Son vaxtlar ölkəmizdə xeyli özəl mətbuat yayımı şirkətləri yaradılıb. Onlar daha çox fəallıq göstərir və qəzetlərin satışından 40 faiz ticarət güzəsti götürürler. Əvvəller, sovet dövründə Rabitə Nazirliyinin tabeliyində olan «Qasid» firması və «Azərmətbuatıyımı» İstehsalat Birliyi qəzet satışından maksimum 25 faiz ticarət güzəsti götürdü. Lakin özəl şirkətlərin sayının çoxalması nəticəsində bu döylət müəssisələri də rəqabəti əsas götürərək ticarət güzəstini 40 faizə qaldırıblar. Hesab edirəm ki, dövlət mətbuat yayımı idarələri ticarət güzəstlərini yenidən 20-25 faizə endirmək iqtisadi problemlərə üzərəmiş mətbuatı kömək göstərə bilərlər.

Bir məsələyə də toxunmaq istərdim. Məlumdur ki, dövlət özü də öz siyasetinin təbliğatında maraqlı olmalıdır. Lakin bu sahədə də bir sıra maneələr var. Misal üçün, «525-ci qəzet»in rəsmi AzərTAC agentliyi ilə müqaviləsi var idi. Lakin indi borcumuz yarandığı üçün bu agentlikdən informasiya ala bilmirik. Bu mənada, hesab edirəm ki, AzərTAC öz informasiyalarını respublika qəzetlərinə pulsuz yaya bilər.

Cənab Prezident, şübhəsiz ki, jurnalistika istedad və yaradıcılıq qabiliyyəti tələb edən sahədir. Son illər Azərbaycanda müsbət bir meyl yaranıb: gənc və istedadlı şair-yazıcıılara prezident təqəbüdü təyin etmisiñiz. Təbii ki, bu, alqışlanması bir məsəledir. Məncə, istedadlı gənc jur-

nalıstların bir qisminə de yazıçı ve şairlər kimi, prezident teqəüdleri aylısaydı, bu, hazırkı problemlərin həlli üçün müəyyən töhfə ola bilərdi. Çünkü mətbuatda çalışan jurnalistlərin böyük əksəriyyəti gənclərdir. Lakin onlar alıqları cüzi əmək haqqı ilə ailə həyatı qurmaq, mənzil problemini həll etmək iqtidarında deyillər. Bu mənada, müxtəlif güzəştlərlə, uzunmüddətli kredit və digər vasitələrlə gənc jurnalistlərin evlə təmin edilməsinə, maddi problemlərinin həllinə çalışmaq olar. Bəlkə də bəzi jurnalistlərin yazılarındakı həddindən artıq amansızlıq və qəddarlıq elə iqtisadi çətinliklərlə yaşamağın nəticəsidir.

Cənab Prezident, ola bilsin ki, bəzən biz ifrata varır və dövlətdən onun imkanı daxilində olanlardan da artıq ne isə gözləyirik. Bəlkə də bu gün səsləndirdiyimiz təkliflərde də belə məqamlar var. Amma hesab edirəm ki, bu təkliflərin bir hissəsinə həyata keçirmək dövlətin imkanı daxilindədir.

Sözümüz sonunda, vaxt tapıb bizi qəbul etdiyiniz, mətbuatın problemləri ilə maraqlandığınız üçün Sizə bир daha minnetdarlığımı bildirirəm.

**H e y d ā r Ə l i y e v :** İki saat yarımdır burada işləyirik. Necə, davam etdirəcəyik, yaxud da ki?.. Kimse orada əlini qaldırır. Yəqin danışmaq istəyir. Amma əvvəlki natiqlərə dediyim kimi, xahiş edirəm, bir az qısa olsun.

\* \* \*

## AZƏRBAYCAN JURNALİSTLƏRİ HƏMKARLAR İTTİFAQININ SƏDRİ AZƏR HƏSRƏTİN ÇIXIŞI

— Cox sağ olun, hörmətli Prezident. Çalışacağam ki, qısa bir çıkış edim. Çıxışında burada toxunulmayan məsələlərdən danışacağam. Hansı ki, mənə elə gelir ki, Azərbaycan üçün olduqca ciddi bir problemdir. Yəni ortalığa çıxan bu münaqişələrin, bir-birimizi anlaya bilməməyimizin səbəblərinə toxunmaq istəyirəm.

Həmin problemlərə bağlı, yəni jurnalistlərə basqılar, qəzetlərin problemləri ilə bağlı biz dəfələrlə Azərbaycanın məhkəmələrinə, hüquq-mühafizə orqanlarına müraciətlər etmişik və həmisi çalışmışaq ki, bu problemləri Azərbaycanın daxilində, Azərbaycanın müvafiq dövlət strukturlarının yardımı ilə həll edək. Amma Siz yəqin ki, müşahidə etmisiniz, bizi çox vaxt ittihəm edirək, beynəlxalq təşkilatlara müraciət edirsiniz, Azərbaycanın imicinə zərba vurursunuz və sair.

Məcburam onu etiraf edəm ki, bəli, bu, Azərbaycanın imicinə zərba vuran bir fealiyyət kimi yozula bilər. Amma biz nə edə bilərik, nə etməliyik? Nəyə görə məcbur olub beynəlxalq təşkilatlara çıxınq? Ona görə ki, Azərbaycanın daxilində bizim səsimizi eşitmirlər və yaxud eşitmək istemirlər. Məhkəmələr hazırda qəzetlərə, jurnalistlərə qarşı o qədər ədalətsiz mövqə tutublar ki, adam mat-məəttəl qalır: biz hansı dövlətdə, hansı osrde yaşayıraq?

Misal üçün, «Milletin səsi» qəzeti ilə bağlı dedilər. Ramiz Mehdiyev qəzetiñ baş redaktorunu məhkəməyə verib. Qəzətde yazılıb ki, məsələn, Ramiz Mehdiyevi Goy göldə istirahət zonasında görmüşük. Qəzət buna görə məhkəməyə verilib. Qəzət özü ondan qabaqçı bir məhkəmə işinə görə bağlanıb. Qəzətin baş redaktoru 6 aylıq həbsə atılıb. Qəzətin bir xanım yazılı 3 aylıq şərti cəza alıb. Başqa bir yazılı haqqında da axtarış elan olunub. Yəni bir faktə görə qəzətə bu qədər cəza, Sizcə, çox deyilmə?

Bu çür misalları mən çox saya bilərəm. Amma vaxt almaq istərim. Bir fakt: biz həmisi ermənilərin Azərbaycana qarşı iradlarını tənqid etmək üçün onların öz imkanından istifadə edirik.

Məsələn, xatırlayarsınız, Ermənistən parlamentinə hücum olmuşdu. Orada hücumun təşkilində erməni jurnalisti iştirak etmişdi. Biz beynəlxalq təşkilatlara bu faktı çatdırırdıq ki, bəli, baxın, erməni jurnalistləri terrorla məşğuldurlar. Amma nə oldu? Ötən il Rauf Arifoğlu həbs olundu, adını qoydular terrorçu. Yəni belə faktlara, mənə elə gəlir ki, yol vermək lazımdır deyil. İndi də Rauf Arifoğlunun və digər jurnalistlərimizin üzərində o ittihamlar qalmaqdadır.

Mənə elə gəlir ki, biz bu məsələlərə diqqət versək, daha yaxşı olar. Azərbaycanda öldürülən jurnalistlərə bağlı demək istəyirəm. Cox adamlar bu haqda danışmaq istemirlər. Ermənistən Azərbaycana təcavüzü nəticəsində işgalçı erməni ordusu tərəfindən minlər soydaşımız kimi, 9 nəfər jurnalist de öldürülb. Bu il mayın 3-də, ümumdünya mətbuat azadlığı günündə biz Bakı Şəhər İcra Hakimiyyətinə müräciət etdi ki, imkan yaradın, Bakıda həmin jurnalistlərin xatirəsinə həsr olunmuş bir yürüş keçirək. Dünənaya göstərek ki, ermənilər bizim həm də jurnalistlərimizi öldürüb, söz və mətbuat azadlığımıza da təcavüz ediblər. Amma Bakı Şəhər İcra Hakimiyyətində bu yürüşün mahiyyətini başa düşən olmadı. Bizə dedilər ki, belə yürüş məqsədə uyğun deyil.

Başqa bir məsələ barede. Bilirsiniz ki, internetlə bağlı Azərbaycan-də müəyyən inkişaf gedir. Bu gün jurnalistlərin həmkarlar ittifaqı bir neçə qeyri-hökumət təşkilatı ilə birlikdə sade bir səbəbdən Rabitə Nazirliyini məhkəməyə verib: internetdən istifadə edən vətəndaşlar Rabitə Nazirliyine 20 min manat əlavə pul ödəməlidirlər. Cənubi bu proses-de onların telefon xətlərindən istifadə olunur. Beləliklə, ölkəmizdə internetin inkişafına maneçilik töredilir. Dünyanın heç yerində belə bir şey yoxdur.

Sonda bir məsələ barede. Mən beynəlxalq təşkilatlarla sıx temasda olduğuma görə belə faktlardan xəbərdəram. İlin sonunda başqa ölkələr-də olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığının durumu-nun deyərləndirilməsi aparılır. Beynəlxalq təşkilatlarda bəzən belə bir meyəl rast gelmişik ki, Azərbaycanı daim qara rəngdə qələmə vermə-yə çalışırlar. Hətta elə hallar olub ki, onlar çalışıblar ya Azərbaycanın dövlət başçısının adını, ya da Azərbaycanın özünü qara siyahıya salınlar. Mən şəxşən əlimdə olan imkaplardan istifadə edərək bunun qarşı-sını almağa çalışmışam. Onun üçün etmişəm ki, Azərbaycanın imici beynəlxalq səviyyədə menfi yöndə qiymətləndirilməsin.

Bunun nəticəsi olaraq bu il müəyyən inkişafa nail ola bilmişik. Mən Sizden xahiş edəcəyəm ki, Azərbaycanın bu yönə fealiyyətinin müsbət inkişafi üçün teminat verəsiniz. Fridem Haus – Azadlıq Evi təşkilati öten il Azərbaycanı Türkmenistan, Çin Xalq Respublikası, İran İsləm Respublikası, İraq kimi dövlətlərlə bir sıraya qoymuşdu. Yəni tamamı-lə azadlıq olmayan ölkələr sırasına qoymuşdu. Amma biz keçən il on-lara etiraz etdik. Bildirdik ki, Azərbaycan Türkmenistanla bir sıraya qo-yula bilməz. Çünkü Azərbaycanda mətbuat və söz azadlığı onlarla mü-qayisədə xeyli inkişaf edib. Bu mənada Azərbaycanın həmin ölkələrlə bir sıraya qoyulması ədalətsizlidir. Artıq bu il biz onun behrəsini gö-rürük. Həmin təşkilat Azərbaycanı yarıazadığın mövcud olduğu ölkə-lər sırasına daxil edib. Halbuki Azərbaycanı tam azadlıq olan ölkələr sırasına aid etmək olardı.

Amma bir fakt var. Ermənistan balaca bir ölkədir. Orada 50-yə ya-xın teleradio şirkəti fealiyyət göstərir. Gürcüstan Azərbaycandan bal-açıdır, orada 100-ə yaxın teleradio şirkəti fealiyyət göstərir. Bəs Azərbaycanda ne qədər teleradio şirkəti var? Arzu edərdik ki, bizdə de tele-radio şirkətlərinin inkişaf etdirilməsinə və fealiyyətinə imkan yaradı-sın. Bu çox faydalı olar.

Cənab Prezident, son sözüm ondan ibarətdir ki, biz arzu etmirik ki, problemlərimizi hansısa bir beynəlxalq təşkilatın köməyi ilə həll edək. Biz istəyirik ki, problemlərimizi Azərbaycanın müvafiq dövlət struk-turları həll etsin. İstəyirik ki, problemimiz olanda Azərbaycan məhkə-məsinə üz tutaq və ədaletli məhkəmə qərarının çıxarılmasına nail olaq. Bu da baş tutmayanda istərdik ki, dövlət başçısına müraciət edək, mə-sələni Azərbaycan Prezidenti ədaletlə həll etsin. Yəni bizi beynəlxalq təşkilatlara çıxmaga vadar edən adamlar düşünülməlidirlər ki, bununla bizə qarşı heç nə etmirlər. Onlar sadəcə olaraq, Azərbaycanın imicinə zorba vururlar.

Məsələn, Hüseyn Hüseynov «Avropa» qəzetinin üstüne düşüb və söz verib ki, bir neçə başqa qəzeti də mehv edəcəyəm. Bununla bu adam qəzətlə qəsd-qərəzlik aparı.

**H e y d ə r Ə l i y e v :** Hüseyn Hüseynov kimdir?

**Ə l i H ə s ə n o v :** «Azərvətonəqliyyat» Dövlət Konserninin pre-zidenti.

**H e y d ə r Ə l i y e v :** Nə istəyir?

**Ə l i H ə s ə n o v :** Məhkəməsi var onun. «Avropa» qəzeti ilə məhkəmədədir və məhkəmə çekişmələri var.

**A z ə r H ə s r ə t :** «Avropa» qəzətinə 190 milyon manat cərimə tətbiq olunub. «Avropa» qəzeti Daşkənd prokurorluğunun Hüseyn Hüseynov haqqında axtarış sənədlərini dərc edib. Hüseyn Hüseynov deyir ki, bu mənə qarşı böhtandır. Amma bu sənədlər var axı. Yəni hər kəs gedib onu yoxlaya bilər. Hüseyn Hüseynov məhkəməni hansı yolla əla-alib, nə edib, onu bilmirəm, amma qəzətə qarşı 190 milyon manat cəri-mə tətbiq olunub.

Bele faktlar çıxdır. Mən onları sadalayıb Sizin vaxtinizi almaq istə-mirəm. Sadəcə, arzum budur ki, biz belə dialoqları davam etdirək. Problemlərimizin çözümündə məmurlarla biz jurnalistlər arasında kim-lərsə körpü rolunu oynayacaqsə, mən onlara bəri başdan təşkkür et-mək istəyirəm. Arzu edirəm ki, bu istiqamətdə fealiyyət gələcəkdə də davam etdirilsin.

Çox sağ olun, vaxtinizi aldığım üçün üzr istəyirəm.

**H e y d ə r Ə l i y e v :** Bir dəqiqə, mən sizdən soruşmaq istəyirəm: «Avropa» qəzeti bu sənədləri necə əldə edib?

**A z ə r H ə s r ə t :** Onu deyə bilmirəm. Hər halda, qəzətə həmin sənəd verilib, özü də esli.

**Heydər Əliyev:** Sənə bu sualı niyə verirəm?

**Azər Həsrət:** Buyurun.

**Heydər Əliyev:** Mən indi birinci dəfədir bu barədə eşidirəm. Mən heç kəsi müdafiə etmək məqsədi daşıbmıräm. Hər şey ədalətlili həll olunmalıdır. Amma müəyyən qədər şübhələnirəm. Bizim dövlət adamlarından həmin sənədi qəzetə kim öture bilər?

**Azər Həsrət:** Ola bilər.

**Heydər Əliyev:** Şübhələnirəm. Çünkü mən bəzi şeyləri biliyəm. Bunu açmaq istəmirməm. Ona görə, sizin bu dediyinizdən mən artıq nəticə çıxarıram ki, bizim dövlət adamlarından kim, o biri dövlət adamından qisas almaq üçün bunu veribdir qəzetə. Bunu mən deyirəm sizə.

**Azər Həsrət:** Tamamilə düzdür.

**Heydər Əliyev:** Buyurun, sağ olun.

**Azər Həsrət:** Cox sağ olun.

\*\*\*

### PREZİDENT HEYDƏR ƏLİYEVİN YEKUN NİTZİ

— Mən çox məmnunam ki, bu gün biz sizinlə sərbəst şəraitdə səhbat edirik. Mən çalışdım ki, sizi çox diqqətlə dinleyim və təşəkkür edirəm ki, siz də məni diqqətlə dinleyirsiniz.

Mən Əli Həsənova göstəriş verirəm, sizin burada irəliyə sürdüyünnüz təkliflərin, fikirlərin hamisini Dilarə Seyidzadə ilə birlikdə cəmləşdirsinlər, baxsınlar. Sonra mənə məruzə edin ki, bunlar nədən ibarətdir. Çünkü mən çox problemləri bilmirəm. Nə etmək olar, hansı məsələni nə cür həll etmək olar. Hansı məsələni həll etmək olmasa, gərək o təklifi verənə izah edək ki, bunu nə üçün həll etmək olmaz. Amma güman edirəm ki, çox məsələləri həll etmək olar. Mən sizə söz verirəm ki, bu məsələləre biz baxacağıq.

Hesab edirəm ki, bugünkü görüşümüz bizim mətbuatda yaranmış gərginliyi aradan götürmeli dir. Güman edirəm ki, bu gərginliyi yarananlar — həm o tərəfdən, həm de bu tərəfdən — bugünkü görüşdən özləri üçün nəticə çıxarmalı və artıq gərginlik yox, xoş münasibətlər, önüyyət yaratmalıdırlar və xoş əhval-ruhiyyə yaratmalıdırlar.

Bizim ümumi məqsədimiz mətbuatda dəha da çox azadlıq verməkdir. Söz azadlığını daha da geniş təmin etmək və Azərbaycanda demokratianı bütün sahələrdə inkişaf etdirməkdən ibarətdir. Bilin, bu mənim semimi sözlərimdir. Sözlər deyil, bu mənim siyasetimin bir hissəsidir.

Buna nə qədər nail olmaq mümkün olur, nə qədər mümkün olmur, bu başqa məsələdir. Mən deyə bilmərəm ki, bunların hamisina nail ola bilmişik. Yox. Ancaq bir şeyi bilmək lazımdır ki, biz bu yolla gedirik və bunu etmək istəyirik. Onu da bilmək lazımdır ki, dəfələrlə demişəm, bunların hamisina dərhal, bir gündə, bir ayda nail olmaq mümkün deyildir.

Məsələn, bəziləri burada deyirlər ki, kütləvi informasiya vasitəleri haqqında qanun keçmişdə olub, indi dəyişikliklər olubdur, biz bunları o vaxt demişdik. Ola bilər. Ancaq bir şeyi de anlamaq lazımdır. Bilirsəniz, bu yenilikləri qavramaq, dərk etmək, anlamaq, bunları şüurlu etmək də vaxt tələb edir. Əgər o vaxt bəzi məsələlər aydın olmayıbsa, indi daha da aydınlaşdır. Amma ona görə yox ki, bunu Avropa Şurası deyir. Ona görə ki, bizim insanların dünyabaxışı, fikirləri inkişaf edir. Ona görə də biz bu gün, elbette, iki il bundan əvvəlki vəziyyətdən daha da yüksək seviyyədə dururuq. Mən sizə əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində ardıcıl surətdə öz siyasetimi zi aparırıq və aparacaqıq. Bu işdə, yeni demokratianın inkişaf etdiriləsində, söz azadlığı, mətbuat azadlığını Azərbaycanda həqiqətən təmin etmək üçün mətbuat orqanlarının çox böyük imkanları var və sizin üzərinizə çox böyük vəzifələr düşür.

Mətbuat, ya müstəqil mətbuat, yaxud da müxalifət mətbuatı, təbii dir ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etmək həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan temizlənməsinə kömək etməlidir.

Məsələn, mən bütün mətbuatın, təkcə müstəqil mətbuatın yox, müxalifət mətbuatının yox, dövlət mətbuatının da məhz bu yolla getməsi ni istəyirəm. Dövlət mətbuti yalnız iqtidarı təbliğ etmək, iqtidarnı qanunlarını, qərarlarını şərh etmək yolu ilə getməməlidir. O da bizim bütün işlərimizdə olan nöqsanları, qüsurları aşkarə çıxarmalıdır, tənqid etməlidir.

Məsələn, Nizami Xudiyevə mən bir neçə ay bundan önce dedim ki, siz verilişlər verirsiniz, amma həyatın müxtəlif sahələrini az tənqid edirsınız. Özəl televiziyalar bunları daha çox tənqid edirlər. Amma siz işdə geride qalırsınız. Niyə bunu edirsınız, nədən qorxursunuz, çekinirsiniz? Ondan sonra bunlar bu işdə bir az irəliyə getməyə başladılar. İndi baxıram, gedirlər, şəhərdə hansısa bir bərbad vəziyyəti çəkirlər, göstərirler. Bununla şəhər icra hakimiyyətinə, hakimiyyət orqanlarına kö-

mək edirlər. Bir neçə vaxtdan sonra da gedirlər, çekirlər, getirirlər ki, bəli, biz bu tənqid etdik, buranı təmizlədilər, buranı düzəldilər, bu yolu düzəldilər, nə bilim, bunu etdiler, onu etdiler. Yaxşı, bunu etməkdən niye çəkinirsiniz, niyə qorxursunuz?

Siz bilin, mən həqiqəti deyirəm. Keçmişdə, Sovet hakimiyyəti vaxtında Azərbaycana rəhbərlik edərkən, bizdə bir mətbuat – kommunist mətbuatı var idi. Amma mən həmişə bu mətbuatı bizim nöqsanları aşadırmaq, aşkar çıxarmağa yönəldirdim. Çünkü niyə? Biz hamısını aşkar çıxara bilmirdik. Bizim yerli hakimiyyət orqanları o vaxt raykom, icraiyə komitəsi idi ve bunlar, əlbəttə ki, öz qüsurlarını gizledəcəkdilər.

Mənim xatirimdədir, 1970-ci ilde idi. Bizim «Kommunist» qəzeti bir neçə rayonlarda bəzi şəyleri aşkar çıxardı, böyük məqalelər verdi. Biz onları Mərkəzi Komitədə müzakirə etdik, o rayon rəhbərlərini işdən azad etdik, bəzilərini hüquq-mühafizə orqanlarına verdik və həmin rayonların işini daha da yaxşılaşdırıldıq.

Məsələn, mənim xatirimdədir. Siz gəncsiniz, bəlkə də bunu bilmirsiniz. Bir dəfə Goyçay rayonunda rayon partiya komitəsinin ikinci, ya birinci katibi qəzətin buraxılışını tamamilə dayandırmışdı. Nə üçün? Gəlib ona demişdilər ki, qəzətdə səni tənqid ediblər. Mən də bunu bilmirdim. «Pravda» qəzətinin burada müxbiri var idi, Tahirov, rehmətə gedibdir. Bunu «Pravda» qəzətində yazmışdı. Mən «Pravda» qəzətini oxuyanda, bu məsələni dərhal Mərkəzi Komitənin müzakirəsinə çıxardım. Rayon Partiya Komitəsinin katibini işdən çıxardıq, cəzalandırdıq və bu da başqalarına dərs oldu ki, mətbuata təzyiq göstərmək olmaz. Başa düşün, bu, kommunist mətbuatı idi, başqa mətbuat yox idi. Bu mənim 1970-ci illərdə olan mövqeyimdir.

Amma bu barədə mənim mövqeyim indi qat-qat sərtleşibdir. Çünkü biz tamamilə başqa bir şəraitdə, cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə her şey aşkar olmalıdır. Hər kəs öz fikrini açıq deməlidir. Hər kəs bu cəmiyyətin nöqsanlarının aradan qaldırılmasına, iqtidarnın fəaliyyətindəki nöqsanların aradan qaldırılmasına kömək etməlidir. Ona görə də heç kəs bu barədə çəkinməsin, heç kəs narahat olmasın. İqtidar tərəfindən, bunu şəxsən özüme deyirəm, özüm haqqında deyirəm, heç kəsin təqib olunmasına, təzyiq olunmasına yol verilməyəcəkdir. Bunu bilin.

Amma eyni zamanda, mən yenə də sizi, hamınızı ədaletli mövqeyə davət edirəm. Ədaləti tənqidə heç kəs heç bir şey deyə bilməz. Amma ədalətdən konar, uydurma, yalan, başqa şəyler, əlbəttə ki, insanı inci-

dir, insanı narahat edir. Bu da müəyyən qədər əks reaksiya doğurur. İndi məndə buna qarşı immunitet yaranıbdır. Mən sizə açıq deyirəm. Mən heç bir şeye fikir vermirəm, heç oxumuram da. Kim nə yazır, yazın.

Məsələn, mən bazar günü evde idim, işə getməmişdim. Qəzetləri götürdüm, baxdım. Düzdür, qəzetləri oxumağa o qədər imkanım yoxdur. Adətən Dilare xanım qəzetlərə baxır. Çox cüzi, 10-15 dəqiçə mənə məlumat verir ki, nə yazırlar. Təbiidir, o da hamısını deyə bilmir. Çünkü vaxtim olmur.

Amma bazar günü idi. Gördüm, evdə qəzetlər var, götürüb baxdım. «Yeni Müsavat» qəzətini açdım, gördüm sehifənin birində böyük hərflərle yazıblar: Heydər Əliyevlə bizim bir davamız var. Rəhmətlik Əbülfəz Elçibeyin qardaşının müsahibəsi idi. Onun da portreti orada. Dedim, Allah, bunların nə davası var. Bunu oxumağa məcbur oldum. Düzdür, oxumağa hövələm də gəlmirdi. Çünkü oxuyuram, davanı tapa bilmirəm, oxuyuram tapa bilmirəm. Dedim, bu dava haradadır axı, tapa bilmirəm. Qayıdib bəzi yerləri təzədən oxudum ki, bəlkə mən bunu tuta bilmədim. Axıra geləndə, lap axır sətirlərde müxbir ona sual verir ki, bəs o sizə nə dedi? Cavab verir ki, özü ilə danışacaqıq. Mötərizədə yazır: özü – Prezident deməkdir. Heç Prezident də demir, özü deyir. Sonra da sual verir ki, onunla davanız var? Deyir ki, hə, bir davamız ola-caqdır.

İndi yaxşı, bu adamdan müsahibə alırsınız-alın. Özü də o müsahibənin məzmunundan gördüm ki, Almurad kişini, yazıçı məcbur ediblər. Deyir ki, üç gündür dalımcı gelir, məndən müsahibə istəyir, mən müsahibə vermək istemirəm. Bunlar el çəkmirlər. Bu da deyir ki, yaxşı, gal. Ona görə də verilən suallara cavablardan görünür ki, o adam bu işə qarışmaq istəmir.

Mən Almurad kişini yaxşı tanıyıram. Mən Naxçıvanda işləyəndə onunla bir neçə dəfə görüşmüşəm. O, siyasetə qarışan adam deyildir. Qardaşı vəfat edəndən sonra belə bəzi işlərlə meşğuldur. Amma o vaxtlar da, Əbülfəz Elçibeyin vaxtında da siyasetə tamamilə qarışan adam deyildi. Amma bunu məcbur edirlər ki, siyasetə qarışın. Məcbur edirlər ki, müsahibə versin. Axı bu da düz deyildir. Bu insan bunu istəmir. Siz bunu niye məcbur edirsiniz? Əger sizə bir material lazımdırsa, gedin, o adamdan alın ki, doğrudan da buna həvəsi olsun. Həvəskarlar da var. Qəzətdə də böyük başlıqla yazırlar ki, Heydər Əliyevlə bir da-

vamız var. Məni da məcbur edirlər ki, buna axıra qədər baxım, görüm bu dava haradadır. Gördüm ki, həqiqətən dava da yoxdur.

Mən başa düşürəm, belə başlıqlar vermekle qəzetlər isteyirlər ki, oxucunu cəlb etsinlər. Neca ki, mən bunu başdan-ayağa oxumağa məcbur oldum. Orada mənə kəsb edən heç bir şey yoxdur. Başqası da deyəcəkdir ki, görəsən, Heydər Əliyevlə Almuradın nə davası var. Bunu oxuyum görüm. Bu, müəyyən jurnalist işidir. Ancaq siz gərək qəzelərinizi belə şəylərlə məşğul etməyəsiniz.

Amma bu da o qədər təhlükeli bir şey deyildir. Ən təhlükəlisi, bilirsiniz, ədalətsiz yazılardır. İndi siz burda şikayetləriniz ki, məhkəmə qurulur, cərimələr kəsilir, filan edilir. Birincisi, siz cəriməni heç vaxt verməmişiniz. İkincisi, məhkəməye verənlərin hissəyyatına bir baxın. Yenə de deyirəm, məsələn, mən heç kəsi məhkəməyə verməmişəm. Heç bir qəzeti məhkəməyə verməmişəm. Elədirmi? Amma bu iqtida-da hamidən çox mənim haqqımda mənfi şəylər yazırlar.

Mən bəzən bizim iqtidarda olan adamlara deyirəm. Bir də görürsən, gəlir, burada yazıblar ki, məni işdən çıxaracaqlar, beledir, elədir, narahatdır, niya bunu yazıblar. Deyirəm, otur. Son o qəzetlərə baxırsan, amma mən baxmırıam. Mənim haqqımda gündə nə yazırlar? Deyir, bəli yazırlar. Deyirəm, bəs mən niya narahat olmuram? Mən narahat olmuram ki, Prezidentlikdən mehrum olacağam. Mən narahat olmuram ki, məni ləkələyirlər. Mən narahat olmuram, çünki hamı məni tanır. Mənə ləkə yapışmayacaqdır. Kim yapışdırmaq isteyir, yapışdırınsın. Yapışmayacaqdır. Mən 32 il bundan önce Azərbaycana başçılıq etməyə başlamışam. Mənim bütün bu 32 illik həyatım hamının gözü qabağındadır. Sizin bəzilərinizin, jurnalistlərin heç 32 yaşı yoxdur. Amma bu mənim 32 illik həyatımdır. Bütün əmək fəaliyyətimə baxsanız, mən 60 ildir əmək fəaliyyəti ile məşğulam. Ona görə mənə heç bir ləkə yapışmayacaqdır. Məni Siyasi Bürodan çıxarandan sonra Qorbaçovun bütün tabliğat maşını, bizim Azərbaycandakı bedxahlərlə birlikdə, xüsusən ermənilərlə birlikdə Qarabağ hadisəsini başlamaq üçün, Heydər Əliyevi ləkələmək üçün bir neçə meqalə yazdılar. Amma onlar mənə bir şey edə bilmedilərsə, indi burada mənə nə edəcəklər? Heç bir şey! Çünki hər şeydə mənim vicdanım təmizdir. Hər bir kəsin qarşısında hər bir şeyə cavab verə bilerəm. Ona görə də mən bu şəylərə fikir verməriam. Mənim haqqımda böhtan yazanlara da, sadəcə, məsləhət görürem ki, özlərini yormasınlar. Bunlardan bir şey çıxmayacaqdır.

Ancaq mən onu demek isteyirəm ki, bizim adamların bəziləri bu şeylərə dözmürlər. Məsələn, «Milletin səsi» qəzeti haqqında dedilər. Mən bunu sonra eşitdim ki, Ramiz Mehdiyev onları məhkəməyə veribdir. Onu çağırırdım, dedim, onları məhkəməyə niya vermisen, nə üçün vermisən?

Deyir, məni təhqir ediblər. Mən heç oxumamışam nə yazıblar. Amma o deyir ki, çox ciddi təhqir ediblər və danışığından da gördüm ki, həqiqətən özünü təhqir olunmuş hiss edir. İndi mən buna deyə bilmərəm ki, sən öz vətəndaşlıq hüququnu yerina yetirmə. Mən bu barədə özümə cavabdeham. Sizə söz verirəm ki, indiyə qədər heç kəsi məhkəməyə verməmişəm, heç kəsi də məhkəməyə vermirəm. Amma heç bir məhkəmənin işinə qarışınram və qarışmayacağam. Mən bunu da sizə deyirəm.

Mənim bir neçə tövsiyəm var. Birincisi ondan ibaretdir ki, bizim mətbuatda gərək Azərbaycanın milli mənafelərinə zərər gətirən şəylər dorc olunmasın. Amma təəssüf ki, bunlar dərc olunur.

Məsələn, bu yaxılarda hansı qəzetdə idi, yadımda deyil – Usubov da ANS kanalında danışanda bunu dedi – yazıblar ki, Azərbaycan İsraildən 100 dənə tank alıbdır. Bilmirəm, deyəsən, çox qəzetlərde gedibdir. Mənə dedilər ki, deyəsən, bunu TURAN agentliyi yayıbdır.

**Əli Həsənov (Prezidentin icra aparatının şöbə müdürü) :** Cənab Prezident, bizimkiler bunu ermənilərin «Azq» qəzetindən götürüb-lər. Düşünmədən ki, bunun nəticəsi nə ola bilər, hamisini qəzetlərində çap ediblər.

**Dilarə Seyidzadə (Prezidentin Kətibliyinin rəisi) :** Cənab Prezident, Livanda nəşr olunan «Muari» qəzetindən götürüb-lər.

**Heydər Əliyev :** Bilirsiniz, mən daha araşdırmaq istəmirəm ki, haradan götürüb-lər. Ermənilər bunu yaza bilərlər. «Nezavisimaya qazeta» da bunu yaza bilər. Başqa yerdə də yaza bilərlər. Amma bizim qəzetlər gerək bunu yazmasınlar. Mən size və bütün o qəzetlərə bəyan edirəm, birincisi, biz İsraildən nəinki tank, heç bir tapança da almamışaq. Sizə bəyan edirəm ki, biz son 7-8 ildə heç bir yerden bir dənə də tank almamışaq. Mən bunu sizə açıq-aydın bəyan edirəm. Bu, birincisi. İkincisi, oğur hardansa tank almışıqsa, bunu iqtidar özünü qorumaq üçün alıbdır, ya babası üçün alıbdır, ya atası üçün alıbdır? Bu bizim orduñun silahlandırılması üçün alınıbdır. Bunu kimse yazar, bəs siz niya bunu yarısınız? Nədən ötrü yarısınız? Bundan nə məqsəd daşıyırsınız? Qardaşlar, dostlar, axı belə olmaz. Bu, yegane hal deyil, belə faktlar çıxdır.

Sen mənə Kanada haqqında demişdin. O nə idi? Bizim səfirlilik də Kanadaya nota verdi.

**Əli Həsənov:** Guya Kanada səfirliyi Ermenistanın işgalçi olduğunu, Azərbaycanın ərazi bütövlüyünü pozmadığını, Naxçıvanın da Ermenistana məxsus olduğunu Avropa Şurasına məlumat verib, yayıldı. Bunu ermənilər yayımlıdı. Bizimkiler də oradan götürüb mətbuatda yazmışdır ki, guya Kanada Azərbaycanın ərazi bütövlüyünü, dövləti tanır. Bu, ermənilərin xeyrinə olan bir yazı idi. O məlumatı ermənilər yayımlıdı.

**Heydər Əliyev:** Axi bunu da sən mənə deyirdin, ya kimse deyirdi ki, bizim səfirlik Kanadaya müraciət edibdir. Kanada da deyib ki, bizdə belə şey yoxdur.

**Əli Həsənov:** Bəli, Xarici İşlər Nazirliyi, səfirlik müraciət etdilər. Onlar da dedilər ki, biz belə şey yaymamışq. Bunu ermənilər yazılırlar, sizin mətbuat da bunu yayıbdır.

**Heydər Əliyev:** Yaxud, götürüb bizim qəzetlərdə yazılırlar: Azərbaycan, nə bilim, filan təşkilat tərəfindən terrorizmdə günahlandırılan dövlətlərin siyahısındadır. Yaxşı, ermənilər onsuz da bizi terrorizmde günahlandırırlar. Biz də onları terrorizmde günahlandırırıq. İndi bizim qəzet bunu yazanda nə məqsəd daşıyır? Dərdimiz budur. Amma men sizə açıq-aydın deyim ki, heç bir dövlət Azərbaycanı terrorizmde günahlandırmayıbdır. Nə bilim, hansısa ictimai təşkilat, ya qeyri-dövlət təşkilatı, fikir mərkəzi çox şey deye bilər. İndi beleləri çoxdur. Men bunların heç birinə əhəmiyyət vermirəm. Amma belə şeyi götürüb, bizim qəzetlərdə yazmaq olmaz. Axi belə şey olmaz.

İndi korrupsiya mövzusu dəb olubdur. Həftədə bir-iki dəfə yazılırlar ki, Azərbaycan korrupsiyada ən qabaqcıl yerlərdədir. Bunu kim deyir, hansı mərkəz müəyyən edir ki, korrupsiya harada çoxdur, harada azdır? Hansısa bir qəzet götürür, özü istədiyi kimi bir siyahı düzəldir. Onu da bizim adamlar götürüb dərc edirlər. Bununla nə demək isteyirlər?

Azərbaycanda korrupsiya var və biz bunu etiraf edirik. Bunu inkar etmirik. Men bunu dəfələrlə demişəm və bu gün də deyirəm, korrupsiya ilə mübarizə aparırıq və aparacaqıq. Amma korrupsiya təkcə Azərbaycanda deyil, dünyanın her yerində korrupsiya var.

Eyni zamanda bu bizə heç də bərəət qazandırırmır ki, qonşu ölkədə korrupsiya var, bizdə də olmalıdır. Yox. Həre öz ölkəsinə cavabdehdir. Biz buna cavabdehik. Biz mübarizəni aparırıq. Amma dərd də bundadır

ki, Azərbaycanın iqtidarı, ya Azərbaycanı korrupsiyada günahlandıranların özleri ən böyük korrupsiyaya bulaşmış adamlardır. Dəd burasıdır. Bu adamlar məşhurdur, məlumdur. Bunlar korupsiyaya nə qədər bulaşmış adamlardılar.

Korupsiya, korupsiya, korupsiya... Bilirsiniz, beləliklə Azərbaycan ləkəlemek nəyə lazımdır? Bizim dərdimiz var, gəlin, bu dərdimizlə özümüz məşğul olaq. Gəlin, bu dərdimizi biz aradan götürək. Gəlin əlimizi, qolumuzu çırmeyək, bununla məşğul olaq. Amma bundan siyasi məqsədlərdən ötrü istifadə etmək lazımdır. Men belə faktları çox getire bilərəm. Ancaq daha buna vaxt itirmək istəmirəm. Sadəcə, demək isteyirəm ki, bizim qəzətlərdə belə şeylər çoxdur. Men arzu edərdim ki, bizim qəzətlər bu cür hallardan uzaq olsunlar.

Men dünən Beynəlxalq Valyuta Fondu nümayəndə heyətini qəbul edirdim. Onlar on gündür buradadırlar. Mənim onlarla görüşümü dövlət televiziyası qısa verdi. Mənə bu gün baş nazir məlumat verdi ki, onlar saat on birde Maliyyə Nazirliyində metbuat konfransı keçiriblər və orada Azərbaycanın iqtisadi vəziyyəti haqqında məlumat veriblər. Televiziya bunları yazmışdı, açıq-aydın verdi. Onlar deyirlər ki, Azərbaycanda iqtisadi İslahatlar uğurla həyata keçirilir, makroiqtisadi göstəricilər günbegün yaxşılaşır, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Ar-tıq yeddi ildir ki, Azərbaycanda inflasiya yoxdur. Azərbaycanda iqtisadi inkişaf var. Bunlar hamısı faktdır.

Müxalifətdən olan opponentlərimiz gecə-gündüz deyirlər ki, xalq səfələt içindədir. Bu təbliğat gedir. Amma xalq səfələt içində deyildir. Xalqın müxtəlif təbəqələri var. Bu da ki, indiki bazar iqtisadiyyatının təbii inikasıdır. Bazar iqtisadiyyatı belə şərait yaradır. Bəli, get-gedə sahibkarlar, zengin insanlar, iş adamları yaranır. Ətrafımızda tikilən evlər, villalar, nə bilim binalar – hamısı bunun nəticəsidir. Daha bunun qarşısını heç kəs ala bilməz və almamalıdır.

Normal yaşayan orta təbəqə yaranır. Kasıblar da var, yoxsullar da. Neçə vaxtdır biz Beynəlxalq Valyuta Fondu ilə yoxsulluğun azaldılması haqqında programı müzakirə edirik və bunu da qəbul edəcəyik. Bu, Azərbaycanın reallığıdır. Bu reallığı biz heç vaxt inkar etmirik. Ancaq eله deyəsən ki, Azərbaycanda başdan-ayağa hamı səfələt içindədir. İndi men sizdən soruşuram: siz səfələt içindəsinizmi? Başqaları səfələt içindədirmi? Yox. Səfələt içinde olanlar var. Amma bu, 95 faiz deyildir. Neçə faiz olduğunu müəyyən etmək lazımdır.

Bilirsinizmi, burada hörmətli TURAN agentliyinin rəhbəri də dedi ki, iqtisadiyyat 1998-ci ilə qədər aşağı düşübür. Ona görə də qəzetlər almır. Bu səhv fikirdir. Mən dedim, bir də tekrar edirəm, siz özünüz düşünün, qəzetlərə maraq niyə azaltıbdır? Bu sizi düşündürmeli dir.

Televiziyyaya maraq artıbdır. Niyə? Çünkü televiziyyadan ötrü pul vermir, heç nə etmir. Televiziyyaya baxır, məlumat alır. Ancaq o məlumatı ki, televiziyyadan alır, bunu artıq qəzətde oxumaq istəmir. Qəzətlerin, necə deyərlər, o ən gözəl dövrü keçdi. Mən belə hesab edirəm. İndi qəzətler hansısa tədbirlər görməlidirlər ki, öz seviyyesini o qədər yüksətsinlər ki, onlar vətəndaşlar tərəfinden alınsınlar. Qəzətleri almırlar, ona görə yox ki, onların pulu yoxdur. Onda gelin baxaq, Bakıda mağazalar ağızına qədər doludur. Baş bu malları kim alır? Əgər alan yoxdur sa, o malları gedib Avropa ölkələrindən, məsələn, İtaliyadan böyük xərc çəkərək buraya nə üçün gətirirlər? Gözəl mağaza düzəldibdir, oraya xərc qoyubdur. Gedir, İtaliyadan, Fransadan, Almaniyadan, başqa ölkələrdən malı alır, buraya getirir, satır, pul qazanır.

Deməli, son məqsədi pul qazanmaqdır. Əgər pul qazanmasa, mağazaya xərc çəkməz. Pul qazanmasa, gedib İtaliyadan o malı getirməz. Satdığı maldan qazanc götürdüyüne görə, bunu edir. Bunların hamısı istehlak mallarıdır. Həm erzaq məhsullarıdır, həm də paltardır, ayaqqabıdır, avtomobildir, başqa şeylərdir.

Yadimdadır, vaxtile, mən ilk dəfə Avropa ölkələrinə getmişdim. Gedib gördüm ki, mağazalarda heç kəs yoxdur. Hansı mağazaya giridimse, orada məni dartırdılar ki, gel bir şey al. Mağazaların vitrinlərində avtomobilləri gördüm, dedim ki, yaxşı, bu nə təher şeydir. Bizdə her şey qıtdır, gərək hər şeyi gedib xahiş edib anbardan alasan, nə bilim, dükənçiye artıq pul verəsən ki, sənə altdan nəsə çıxarıb versin. Orada isə satıcı alıcıya yalvarır. İndi bizdə də belədir. İndi bizdə satıcılar yalvarırlar ki, gelin alın.

İndi siz deyirsiniz ki, reklam... Sovet hakimiyyəti vaxtı reklam yox idi. Nə üçün? Çünkü reklama ehtiyac yox idi. Anma indi ticarət rəqabəti var. Hərə isteyir, öz malını satsın. Ona görə də o reklama pul verir. İndi təsəvvür edin, o, malın alınmasına da, daşınmasına da, reklamına da pul verir. Nəyə görə? Son neticəni elda etmek, oradan qazanc götürmek üçün. Əgər o qazancı götürməsə, bunları etməz. Qazancı nə cür götürür? Alıcı var. Alıcı olmasa, qazanc götürü bilmez. Alıcı nə üçün alır? Onun vəsaiti var. Vəsaiti olmasa, ala bilmez. Mən deyə bilmerəm ki, hamı ge-

dib avtomobil alır, sizin əyninizdəki kostyumlardan geyinirlər. Yox. Elə mən də o cümlədən, sizinlə bərabər. Belədir. Ancaq belələri çoxdur. Məsələn, mən avtomobilə gedirəm, küçələrdə insanların eyin-başını, paltarını görürem. Mən, nece deyərlər, bizim sovet dövründəki kimi köhnə, cırıq, yaxud da ki, nimdaş paltarda adam görmürem.

Yadimdadır, 4-5 il bundan qabaq Türkiyənin doqquzuncu prezidenti hörmətli Süleyman Dəmərəl buraya gəlmişdi. Biz Xətai rayonundakı uşaq evinə getdik. Oradan qaydanda yoldakı insanlara baxaraq dedi ki, onların paltaları, geyimləri yaxşıdır. Siz də deyirsiniz ki, vəziyyətiniz ağırdir. Mən dedim ki, hamı belə deyildir. Bu gün də deyirəm ki, hamı belə deyildir. Amma bu, küçələrdə görünür. Bir tərəfdən, bu, real həyatdır, ikinci tərəfdən də, beynəlxalq maliyyə mərkəzləri var – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu.

Azərbaycanın büdcəsinə, iqtisadiyyatına onların daim nəzarəti var. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində bu təşkilatlar biza xeyli yardım ediblər. Bu gün də yardım edirlər. Biz bu yardımından çox memnunuq. Yardım ondan ibarət deyildir ki, onlar biza kreditlər verirlər. Yox. İslahatların keçirilməsində onların məsəhətleri çox ehemmiyyətlidir. Onların fikirləridir ki, Azərbaycan – dünən bunu bəyan edilər – MDB ölkələri içerisinde öz iqtisadi göstəricilərinə görə hamidən irəlidədir. Amma mən demirəm ki, bu bizim istədiyimiz seviyyədir. Yox. Amma hər şey müqayisədə müəyyən edilir. Biz özümüzü ne Fransa ilə, ne İtaliya ilə, ne İngiltərə ilə, ne ABŞ-la müqayisə edə bilərik. Biz özümüzü Gürcüstanla, Ermənistanla, ne bilim, Qazaxıstanla, yaxud Rusiya ilə müqayisə edə bilərik. Mən demirəm ki, bizim yaşayışımız onların hamısından yaxşıdır. Amma iqtisadi göstəricilər haqqında Beynəlxalq Valyuta Fondu biza verdiyi məlumatı sizə də deyirəm.

Bizim problemlərimiz çoxdur. Məsələn, haradasa elektrik enerjisi kəsiləndə hay-küy qaldırırlar, ANS də tez götürüb bu xəbəri verir: «15 adam yolu kesdi, çünkü elektrik enerjisi yoxdur». Tekcə ANS deyil, belə xəbərləri hamı verir. Mən bunun əleyhine deyiləm, buna etiraz etmirəm. Çünkü bəzən bunları mən bilmirəm, sizdən öyrənirəm. Ondan sonra baş nazirə zəng edirəm ki, bu niyə belədir. Amma bu, reallıqdır.

Azərbaycanda 5 min meqavatsaat elektrik enerjisi istehsal edilibdir. Bizim elektrik stansiyalarının bir çoxu köhnəlidir, yarısı işləyə bilir, onların təmirə ehtiyacı var. Bu gün burada düzəldirsən, sabah orada xarab olur. Orada düzəldirsən, digərində xarab olur. Seher işe gelirəm,

deyirler ki, orada iki blok sıradan çıktı. O biri gün gəlirəm, deyirlər ki, bir blok burada sıradan çıktı, iki gün fasılədir, temir etmək lazımdır. Nə edək? Yaxşı olardı ki, bizim indi yeni elektrik stansiyalarımız olaydı. Amma biz Allahımıza şükür etməliyik ki, 1970-80-ci illərdə biz bu elektrik stansiyalarını yaradıq. İndi bizim elektrik stansiyalarımız da, yanacağımız da var. Özümüz-özümüzü elektrik enerjisi ilə təmin edirik. Amma qonşu ölkələr, Gürcüstan, başqları bundan məhrumdur.

Amma gəlin görək, biz elektrik enerjisini istehsal edirik, buna həd-dindən artıq yanacaq, qaz, ya mazut sərf edirik. Orada nə qədər insanlar çalışır, elektrik enerjisi hasil edib əhaliyə verirlər. Əvvəzində nə alırıq? Heç bir şey! Bu il elektrik enerjisinin satışından 1,5 trilyon manat yığmalı idik. Amma 243 milyard manat yığmışıq. Təsəvvür edin... Demək olar ki, biz elektrik enerjisini camaata müftə veririk. Axi buna heç bir ölkə dözə bilməz!

İndi biz Bakı elektrik şəbəkəsini Türkiyənin bir şirkətinin idarəsinə veririk. Amma o buna daha dözməyəcəkdir. O, hər bir vətəndaşın mənzilində saygac qoyacaq, gelib sayacaq, pulunu vermisənse – heç, verməmisənse, enerjini kəsəcəkdir. Bütün ölkələrdə belədir. Məsələn, bizim qonşu, dost, özü də iqtisadi cəhətdən inkişaf etmiş Türkiyədə sən on gün, bir ay elektrik enerjisinin pulunu vermesən, gölib kəsəcəkdir. Kasıbsan, dövlətlisən, şəhid ailəsən, yaxud nə bilim, nəsən, fərqi yoxdur, kəsəcək, sənə elektrik enerjisi verməyəcəkdir. Bu belədir. Amma biz bunu edə bilmirik. Çünkü neçə illərdir camaatı buna öyrətmışik. İndi de bir balaca, necə deyerlər, dövlətin işini tənzimləməyə, maliyyə vəziyyətimizi yaxşılaşdırmağa başlayanda, qalxırlar ki, bəli, burada sosial problemlər var, sosial məsələlər var. Bəs nə edək?

İndi biz rayonların çoxuna qaz veririk. Bakını, demək olar ki, qazla tamamilə təmin edirik. Bəzi yerlərdə yənə de hansısa qurğu işdən çıxır, filan olur. Ancaq qazın pulunu ala bilmirik. Amma bu qazın hasılata nə qədər xərc qoyulur. Qazın nəqlinə nə qədər xərc qoyulur. Onları işlədən adamların maaşına nə qədər pul sərf edilir. Bəs bunlar həradan gəlsin? Allaha şükür olsun ki, indi bizim neftimiz var. Amma bu nefti de gerək biz hasil edib, ondan səmərəli istifadə edək. Onun gəlini Azərbaycanın inkişafına yönəldək. Amma bunu edə bilmirik. Siz bunu başa düşməlisiniz. Cəmiyyət də bunu başa düşməlidir. Bizim cəmiyyəti bu işlərə, yəni bu vəziyyətə tədricən öyrətməyə kömək etməlisiniz. Yoxsa, hər dəfə iyə batırmaq yox.

Siz mənim yerimdə olun. Gəlin, mən bu yeri hər birinize verməyə hazırlam. O cümlədən, prezident vəzifəsi iddia edənlərə. Ancaq vəziyyət bundan ibarətdir. Onlar bu vəziyyəti bilmirlər və bile de bilməzərlər. Çünkü bu vəziyyəti bilmək üçün bu işin içinde olmaq lazımdır.

İndi biz Rusiyadan 4 milyard kubmetr qaz alırıq. Əvvəller almırıq, indi alırıq. Niye? Çünkü bizim neft satmaq imkanımız var. Nefti satırıq, ondan aldığım vəsaiti veririk, qaz alırıq. Nə üçün? Əhalini təmin etmək üçün. Amma ona pul veririk. Nefti satırıq, neftdən gələn vəsaiti veririk, qaz alırıq, ondan isə heç bir şey ala bilmirik. Bax, bizim belə problemlərimiz çıxdır. Bilin... Bu, hamımızın problemidir. Bizim cəmiyyətin, bizim xalqımızın problemidir. Bizim hamımız gerək yığışaq, bunları birlikdə həll edək ki, Azərbaycan get-geda həqiqətən, doğrudan da, iqtisadi cəhətdən inkişaf etmiş ölkə olsun. Yoxsa, elə bu şeylərin üzərində biz dayanacağıq. Hər kəsin, necə deyerlər, istəyini yerinə yətirməyə çalışacağıq. Metbuat bundan istifadə edib, bizi tənqid edəcək. Biz də bundan çəkinəcəyik ki, sabah, nə bilim, elektrik vermedin, küçələrə çıxacaqlar. Qaz vermedin, küçələrə çıxacaqlar. Onda bizim iqtisadiyyatımız ireliyə gəde bilməyəcəkdir.

Bu barədə, yənə də deyirəm, çox danışmaq olar. Ancaq hesab edirəm ki, bu gün mənim sizə çatdırduğum bu sözər sizin üçün, hər halda, faydalı olar.

Yənə də deyirəm, heç kəsi məcbur etmirəm ki, mən düşündüyüüm kimi düşünsün, dediyim bu sözləri, mən anladığım kimi anlasın. Hərə bu barədə müstəqildir. Hərə öz fikrinin sahibidir. Ancaq bu gün Azərbaycanın reallığı bundan ibarətdir.

Mən Azərbaycanın bütün mətbuatını bir daha əməkdaşlıqla dəvət edirəm. Sizi əməkdaşlıqla dəvət edirəm. Hamını ədalətə dəvət edirəm. Hamını dostluğa, birliyə dəvət edirəm. Sağ olun.

## RUSİYAYA DÖVLƏT SƏFƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

24 yanvar 2002-ci il

- Mənim səfərim haqqında sizin məlumatınız var. Son günler mətbuat, o cümlədən bizim özəl televiziya kanalları bu səfər barədə həd-dindən artıq məlumatlar verirlər ki, hansı məsələlər müzakirə oluna-caqdır. Ona görə bu barədə yeni məlumat verməyə ehtiyac yoxdur. Mənim mətbuat xidmətimin məlumatı verilibdir.

Bu, Rusyanın prezidenti cənab Putinin dəvətidir və Azərbaycan Prezidentinin Rusiyaya dövlət səfəridir. Mən hesab edirəm ki, bu, Rusiya-Azərbaycan əlaqəlerinin inkişaf etdirilməsi, genişlənməsi üçün çox mühüm bir hadisədir. Məh Moskvaya bu hissiyatlarla gedirem.

**S u a l :** Cənab Prezident, səfər zamanı Moskvada yaşayan azərbaycanlıların statusu məsəlesi ayrıca müzakirə ediləcəkmi?

**C a v a b :** Bilirsiz, mən heç bir şey demirəm, nə həll olacaq, nə olmayacaqdır. Bunları sabah görəcəksiniz. Mən həle getməmişəm, amma televiziyanın biri deyir filan məsələ həll olunacaq, başqası deyir yox, filan məsələ həll edilecəkdir. Ona görə də siz artıq hamısını demisiniz. Mən heç bir şey demirəm. Orada gedib nə həll edəcəyəm, məlum olacaqdır.

**S u a l :** Cənab Prezident, son vaxtlar Rusiyada azərbaycanlıların qətəl yetirilməsi və həbs edilmesi müntəzəm hal alıbdır. Bu məsəle müzakirə olunacaqmı?

**C a v a b :** Bilirsiz, bunlar böyük xarakter daşıdır. Hər ölkədə hər cür cinayət var, cinayət edən də, xəsərət alan da, ölen də var. Rusiya böyük bir ölkədir, orada yüz minlərlə azərbaycanlı yaşayır. Onların əksəriyyəti Rusyanın vətəndaşıdır, yaxud Rusyanın vətəndaşı deyildir. Gedib birini vururlar, təkcə azərbaycanlı deyil ki? Bunları şırtmeyin, bilirsiz, probleme çevirməyin nə əhəmiyyəti var?

ANS kanalı hər gün, nə bilim, Moskvada hansısa xırda məhkəmə prosesini də verir. Yaxşı, bu, ANS kanalına layiqdirmi? O adamın şəxsiyyəti buna layiqdirmi? Onu narkotik maddələr üstündə həbs ediblər. İndi bu nədir ki, onu gündə çıxarıb göstərirsiniz? Ona görə mən sizdən,

jurnalistlərdən xahiş edirəm, bir az diqqətli olun. Xırda-xırda şeyləri götürüb göye qaldırırsınız.

**S u a l :** Cənab Prezident, təkbətək görüşünüzde Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsəlesi müzakirə edilecekmi?

**C a v a b :** Bəli, bu, daim gündəlikdə olan məsələdir.

**S u a l :** Siz konkret olaraq nə gözləyirsiniz?

**C a v a b :** Sabah görərsən.

**S u a l :** Cənab Prezident, Moskva danışqları Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesinə hansı təsiri göstərə bilər?

**C a v a b :** Onu bu qız soruşturdu, sən də soruşursan. Bunların hamısı siz yanvarın 26-da, mən buraya qayıdanda biləcəksiniz.

**S u a l :** Cənab Prezident, Avropa Şurasının Azərbaycana qarşı tutduğu qərəzlə mövqeni nece izah edərdiniz?

**C a v a b :** Necə hesab edirəm, biz bunların hamısını demişik.

**S u a l :** Azərbaycanın Avropa Şurasındaki nümayəndə heyəti bildirmişdir ki, Avropa dövlətləri bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyir. Ona görə də buna siyasi don geyindirilir. Sizin bu münasibetiniz necədir?

**C a v a b :** Ay qızım, məgər sizin işiniz yoxdur, nədir? Yenə də deyacəyəm. Bu Avropa Şurası məsəlesi nədir ki, bütün mətbuat orqanları, özəl televiziylər, xüsusən ANS televiziyası bunu müzakirə edirlər. ANS televiziyasını açırsan – Avropa Şurasını, cinayətkarları göstərirler ki, bunları buraxacaqlar, buraxmayacaqlar. Bunu bir gün etmək olar, iki gün etmək olar, üç gün etmək olar. Deməli, məqsəd nədir? Məqsəd odur ki, Avropa Şurası Azərbaycana qarşı mənfi xarakterli bir qərar qəbul etsin? Yoxsa məqsəd odur ki, Azərbaycan öz mövqelərini müdafiə etsin? Mən bunu anlamırıam. Amma bu zamanda, bu dövrde bu cinayətkarları gündə televiziyyada göstərmək, onları populyarlaşdırmaq, məşhurlaşdırmaq kimə lazımdır? Bu bizim milli mənafelərimiz üçün lazımdır mı?! Lazım deyildir. İndi hamının ağızına düşüb – Avropa Şurası, Avropa Şurası...

Biz Avropa Şurasının üzvüyük. Bizim münasibətlərimiz var. Onları bəzi tövsiyələri var. Biz onların bezisini yerinə yetirmişik, bəzisi yerinə yetirilməyibdir. Bunlar müzakirə olunub qurtaracaqdır. Bunu bir aydır mətbuat səhifələrinə çıxarmısınız, özəl telekanallar bundan başqa bir şey vermirlər. Yaxşı, Azərbaycanda başqa bir problem yoxdurmu?

**S u a l :** Cənab Prezident, İrana səfərinizin vaxtı məlumdurmu?

**C a v a b :** Hələ müəyyən olunmayıbdır.

**S u a l :** Danışqlar zamanı Xəzərin hüquqi statusu ilə bağlı bir yenilik olacaqmı?

**C a v a b :** İndi mən sizə nə deyim. Deyim olacaq, ya olmayacaq? Görərsiniz.

**S u a l :** Cənab Prezident, İran tərəfi dəfələrlə viza rejiminin dondurulmasını isteyibdir. Sizin İrana səfəriniz zamanı bu məsələ müzakirə olunacaqmı?

**C a v a b :** Mən İrana səfər edəndə lazım olan məsələləri müzakirə edəcəyik.

**S u a l :** Cənab Prezident, son vaxtlar dini şüarlar altında bir sıra piyket və nümayişlər keçirirlər. Sizcə bu, sosial tələblərlə bağlıdır, yoxsa siyasi məqsəd daşıyır?

**C a v a b :** Siz onları görürsünüz, eşidirsınız?! Mənə belə gelir ki, bunların heç biri sosial məsələlərlə bağlı deyildir. Həmin o şüarlar – ya din pərdəsi altındaki şüarlar, yaxud müxalifet qüvvəlerinin başqa şüarları, sosial problemlər, Dağılıq Qarabağ problemi adı altındakı şüarlar – bunlar onların pərdəsidir. Bunların arxasında onların öz şəxsi məqsədləri, hakimiyyət uğrunda mübarizə durur. Dediiniz o dini şüarlardan özlerinin hansısa məqsədlərinə nail olmaq üçün istifadə edirlər.

**S u a l :** Cənab Prezident 2002-ci ilin Ermenistan-Azerbaycan münaqişəsinin həlli ile bağlı danışqlar ili olacağı bildirilir. Fransanın Prezidenti Jak Şirakin bu məsələnin həllinin Paris prinsipləri əsasında olacağı fikrinə münasibetiniz necədir?

**C a v a b :** Danışqlar olacaqdır.

**S u a l :** Ermənistan və Azerbaycan prezidentlərinin növbəti görüşü nə vaxt olacaqdır?

**C a v a b :** Bilirsiniz, olacaqdır. Amma görünəm sözünüz yoxdur.

**S u a l :** Cənab Prezident, piketlərin, nümayişlərin keçirilməsində xarici qüvvələr maraqlı ola bilərmi?

**C a v a b :** Sən onların içinde olursan? Görürsən, yoxsa yox? Sizin jurnalistlərin məqsədi respublikada müəyyən məsələlərin ədalətli aşadırılmasına kömək etmək olmalıdır. Sizin imkanlarınız çoxdur. Mən sizə müraciət edirəm. Sağ olun.

## İTAR-TASS AGENTLİYİNĐƏ APARICI KÜTLƏVİ İNFORMASIYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

26 yanvar 2002-ci il

**Agentliyin baş direktorunun birinci müavini Mixail Qusman gorusu açaraq dedi:**

– Biz Rusiyada dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi Rusyanın İnformasiya Telegraf Agentliyində – İTAR-TASS-da salamlamağa ürkədən şadıq. Bildiyiniz kimi, səfər sona yetir. Biz Heydər Əliyeviçdən səfərin nəticələrindən danışmağı xahiş etmişik. Heydər Əliyeviçi bu binada qəbul etmək bizim üçün, agentliyin eməkdaşları üçün xüsusi xoşdur, çünki bu bina vaxtilə Nazirlər Sovetinin qərarına uyğun olaraq, Sovet İttifaqı hökuməti sədrinin birinci müavini Heydər Əliyeviç Əliyevin sərəncamı ilə tikilmişdir. Sizə hətta balaca bir sərr də açacağam: bu gün Heydər Əliyeviç binamızın bəzək daşları arasında Azərbaycan daşını görüb tanıdı. Doğrudan da, binanın bəzək işlərində Azərbaycandan göstərilmiş daşlardan istifadə olunmuşdur. Ona görə də biz Heydər Əliyeviçi burada xüsusi səmimiyyət və xüsusi sevincle qəbul edirik.

Heç kimə sərr deyil ki, Moskva Heydər Əliyevi üçün yad bir şəhər deyildir. Əgər etirazınız yoxdursa, Heydər Əliyeviçdən səfərin yekunları, Rusiya prezidenti ilə görüşləri barədə danışmağı xahiş edək, sonra isə prezidentdən suallarımıza cavab verməyi xahiş edərik.

**H e y d ə r Ə l i y e v :** Mənim dostlarım, ilk önce, mən sizə salamlayıram. Təsəvvür etməzdim ki, bu qədər foto və telekamera görəcəyəm. Görün nə qəderdir! Mən bu görüşə şadam. Doğrudur, burada görüşmək təklifini çıxdan almışdım, amma buna heç cür vaxt tapa bilmirdim. Bir də ki, bunun bele maraqlı olacağını, sizin buraya toplaşdığınızi təsəvvürmə gətirmirdim. Düşünürdüm ki, gələcəyəm, oturub danışcağıq. Amma bir görün, burada nə qədər jurnalist var. Hər bir jurnalist isə bütöv bir ölkədir. İndi jurnalistlər ele nüfuza, elə statusa malikdirlər ki, onlarla mütləq görüşmek, onlara hörmət etmək lazımdır.

Əlbəttə, sizi ilk növbədə səfər maraqlandırır. Yəqin ki, kütlevi inforasiya vasitələri mənim səferim, keçirdiyimiz görüşlər haqqında

məlumat vermişdir. Men son dərəcə məmənunam, ilk növbədə Rusiya-dövlət səfərinə gəlmək barədə dəvətinə görə Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə minnətdaram. Səfər artıq baş tutmuşdur, biziñ çoxlu görüşümüz olmuşdur. Men Prezident Vladimir Vladimiroviç Putinin evində onunla təkbətək görüşdüm, dünən çoxlu görüşlərimiz-Prezident Putinlə təkbətək, sonra isə geniş tərkibdə görüşümüz oldu. Biz sənədlər imzaladıq, mətbuat nümayəndələri ilə görüşdük, Azərbaycan nümayəndə heyətinin və Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edildi. Bir sözlə, təşkilatı baxımdan hər şey çox yüksək seviyyədə idi.

Men qonaqpərvərliyə, səmimi, mehriban görüşlərə, diqqətə görə Rusiya Prezidentinə son dərəcə minnətdaram. Ən başlıcası isə, əlbəttə, bütün məsələlər barəsində açıq, dostcasına söhbətə görə minnətdaram. Biz bir çox məsələlərə dair fikir mübadiləsi etdik. Sözsüz ki, bizi ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti maraqlandırırdı. Biz bu məsələləri təhlil etdik. Deməliyəm ki - dünən ziyafətdə də bu məsələyə toxundum - Azərbaycanın müstəqillik əldə etdiyi, suveren Rusiya və Azərbaycan dövlətləri arasında diplomatik əlaqələrin yarandığı bu 10 il müddətində ölkələrimiz arasında münasibətlər qurulmuş, lakin bu münasibətlər heç də həmişə hamar olmamışdır. Problemlər, çətinliklər, maneələr var idi. Lakin biz həmişə irəliləmişik və bu proses yüksələn xəttə getmişdir. Amma ötən ilin əvvəllerində Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana səfəri bu prosesə xüsusi tekan verdi. Bu, Rusiya Prezidentinin müstəqil Azərbaycana ilk səfəri idi. Belə bir fakt da bizim üçün xoşdur ki, bu, prezident seçildikdən sonra Vladimir Putinin ilk səfəri idi. Men onun MDB ölkələrinə ilk rəsmi səfərini nəzərdə tuturam. Bu səfər, əslində, dönüş məqamı oldu və qarşılıqlı münasibətlərimizdə yeni mərhələ açıldı. Ötən bir il ərzində biz bütün sahələrdə dövlətlərarası münasibətlərimizi intensivləşdirməyə və dünən görüş zamanı bir yerda müşahidə edə bildiyimiz nəticələre nail olduk.

Əvvəla, bu görüşlər, söhbətlər, fikir mübadilələri, ikincisi də, sənədlərin imzalanması. Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı da biz çox mühüm sənədlər imzalamışdıq, dünən də çox mühüm dövlətlərarası sənədləri imzaladıq. Bu, ilk növbədə 2010-cu ilədək dövr üçün Rusiya ilə Azərbaycan arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqaviləni və həmin müqavilə ilə əlaqədar iqtisadi x-

rakterli digər sazişləri, uzun illər boyu razılığa gələ bilmədiyimiz Qəbələ RLS-in statusu haqqında sazişi vurğulamaq istəyirəm. Dünən biz bu stansiya barədə saziş imzaladıq. Bildiyiniz kimi, biz bu radiolokasiya stansiyasını 10 il müddətində Rusiyaya icarəyə verdik, bu prosesi başa çatdırıq və bir sırada digər mühüm sənədlər imzaladıq. Ən başlıcası isə, biz fikir mübadiləsi edərək, bir il bundan əvvəl Prezident Putin respublikamızda sefərdə oländək kimi, belə bir yekdil fikrə geldik ki, həzirdə münasibətlərimiz yaxşı seviyyədədir. Biz müxtəlif istiqamətlərde - həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə münasibətlərimizi daha intensiv inkişaf etdirməliyik. Men bizim münasibətlərimizi səciyyələndirən hansısa konkret fakt götirmək istəmərim, siz onları bilirsınız. Men yalnız dediklerimla kifayətlənirəm.

Men Bakıya böyük məmənunluq hissi ilə qayıdır. Bir daha demək istəyirəm ki, bizim səfərimizə, nümayənde heyətimizə, şəxşən mənə son dərəcə böyük diqqət göstərildi. Bütün bunlar, əlbəttə ki, Rusiya-Azərbaycan əlaqələrinə Rusyanın münasibəti ilə bağlıdır.

Rusyanın münasibəti isə, hesab edirəm ki, çox yaxşıdır. Diqqətinə görə çox sağlam olun. Men sizin suallarınıza cavab verə bilərəm.

**S u a l :** Bu, Azərbaycan Prezidentinin Rusiyaya ilk dövlət səfəridir. Siz siyasi tərəfdəşliğin vəziyyətini yüksək qiymətləndirdiniz. Lakin münasibətlərin hənsi formatda olmasına çalışırsınız? Prezident Putinlə söhbətlərinizin yekunu barədə nə deyordunuz?

**C a v a b :** İlk növbədə biz bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdəşliq xarakteri daşıyır. Biz bir il önce Bakıda və bugündə qəti razılığa gelmişik ki, münasibətlərimizi strateji tərəfdəşliq seviyyəsinə tam qaldırmaq üçün elimizdən galəni edəcəyik. Təbii ki, bu, bir çox məsələlərə aiddir və biz bu məsələlərdə əməkdaşlıq etməliyik.

**S u a l :** Siz Qafqaz regionundakı vəziyyəti neçə qiymətləndirirsiz və Sizin fikrinizcə, onu sabitləşdirmək və ümumi problemləri aradan qaldırmaq üçün hənsi tədbirlər görülməlidir?

**C a v a b :** Bilirsinizmi, Qafqaz regionunda vəziyyət kifayət qədər mürekkebdir. O, ilk növbədə, herbi münaqişələrə görə mürekkebdir. Dağlıq Qarabağ üstündə Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişə, gürcü-abxzaz, Cənubi Osetiya münaqişəleri var, Çeçenistanda münaqişə mövcuddur. Qafqazda vəziyyəti de bu müəyyənləşdirir. Qafqaz çox mühüm regiondur və Qafqazda sabitlik, sülh və təhlükəsizliyin

olmasının ölkələrimiz üçün böyük ehemiyəti var. Mən Cənubi Qafqaz ölkələrini və Rusiyani nəzərdə tuturam. Odur ki, bu məsələ daim bizim diqqət mərkəzimzdədir və dünən Prezident Putinle məsələləri müzakirə edərkən biz buna böyük diqqət yetirdik. Yeri gelmişken, mənim köməkçilərim hesablaşmışlar ki, Vladimir Vladimiroviç Rusiya Prezidenti seçildikdən sonra keçən qısa müddət ərzində biz 16 dəfə görüşmüşük. Demək olar ki, bu görüşlərin hamisində biz Qafqazla bağlı məsələləri müzakirə etmişik.

**S u a l :** Xəzərin statusu ilə bağlı məsələ müzakirə olundumu?

**C a v a b :** Bilirsiniz, dünən fikir mübadiləsi və səhbətlərimiz zamanı məhz bu da mühüm məsələlərdən biri idi. Bir il önce, prezident Putin Bakıda rəsmi səfərdə olarken biz Rusiya ilə Azərbaycan arasında Xəzərdə əməkdaşlığın prinsipləri haqqında bəyanat imzaladıq. Rusiya ilə Qazaxıstan arasında da belə bir bəyanat imzalanmışdır. Bir neçə ay əvvəl, noyabrda, mən Moskvada, MDB ölkəlerinin sammitində olarkən biz prezident Nazarbayevlə Qazaxıstan ilə Azərbaycan arasında Xəzərdə əməkdaşlığın prinsipləri haqqında saziş imzaladıq. Beləliklə, üç Xəzəryanı dövlət Xəzərdə əməkdaşlığı həyata keçirmək üçün daha aktual saydığımız prinsiplərə razi olduğunu bildirmişdir. Rusiya da, biz də Türkmənistanla danışıqlar aparırıq. Sözsüz ki, bu danışıqlar digər Xəzəryanı ölkələrin də mövqeyini razılaşdırmaq üçün həmin dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində aparılır.

Her halda, dünən biz böyük bir məsələ haqqında razılığa gəldik. Bir il əvvəl biz prinsiplər haqqında bəyanat imzalamışdıq. Rusiya və Qazaxıstan sektorlar – Qazağıstan və Rusiya sektorları arasında konkret orta xətt haqqında artıq razılığa gəlmışlər. İndi isə biz Rusiya ilə Azərbaycan arasında orta xəttin müəyyənleşdirilməsinə başlamaq barədə razılığa gəlmışik. Artıq bundan sonra üç Xəzəryanı dövlətin dənizin dibindən, onun mineral ehtiyatlarından istifadəsi məsəlesi ümumən həll edilmiş olacaqdır. Düşünürük ki, biz bütün Xəzəryanı ölkələrin razılığına nail olmaq üçün bundan sonra da lazımi iş aparmalıyıq. Hesab edirəm ki, biz buna nail ola biləcəyik. Bunun nə qədər vaxt aparacağına söyləmək isə mənim üçün çətindir.

**S u a l :** Siz Müstəqil Dövlətlər Birliyinin gələcəyini, habelə MDB və digər regional təşkilatlar çərçivəsində Moskva ilə Bakı arasında əməkdaşlığın istiqamətini necə görürsünüz?

**C a v a b :** Bilirsiniz ki, biz bu yaxınlarda MDB-nin yaradılmasının 10-cu ildönümünü qeyd etdik. Həm belə bir yekdil rəyde oldu ki, MDB, yəni bu təşkilat, onun yaradılması özünü doğruldur. Biz böyük yol keçmişik. Ancaq mən deməliyəm ki – bu təkcə mənim fikrim deyil, həm də həmkarlarımın reyidir – Vladimir Vladimiroviç Putin Rusiya Prezidenti seçildikdən sonra və biz onu MDB Dövlət Başçıları Şurasının sədri seçildikdən sonra MDB-nin fəaliyyətində böyük dinamizm və Birlik ölkələrinin bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əməkdaşlığı üçün MDB-də daha konkret, əməli iş görüldüyü və şərait olduğunu görürük. Ona görə də hesab edirəm ki, son illər MDB-nin fəaliyyətinin daha səmərəli dövrüdür. Əger fəaliyyətimizi məhz bu ruhda davam etdirdik – zənnimcə, bu əsasda daha yaxşı əməkdaşlıq edə bilərik – onda MDB-nin böyük gələcəyi var. Odur ki, biz, yəni Azərbaycan, öz tərəfimizdən MDB-de fəal əməkdaşlığı hər vasitə ilə kömək göstərəcəyik.

**S u a l :** Siz Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq barədə nə deye bilərsiniz?

**C a v a b :** Bilirsinizmi, hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq yaxşı seviyyədədir. Hər halda, bizim xarici ticarət dövriyyəmizdə Rusiya birinci yer tutur. Doğrudur, ötən ilin axılarında əmtəə dövriyyəsinin bir qədər azaldığı müşahidə edildi, ancaq bu, necə deyərlər, yeni vergi qanunları ilə bağlıdır. Bunun ticarət və əmtəə dövriyyəsinin seviyyəsinə prinsipial aidiyyəti yoxdur. Biz ticarətdə və əmtəə dövriyyəsində Rusiyani ən mühüm tərəfdəsimiz hesab edirik. Əmtəə dövriyyəsinə genişləndirmək üçün böyük imkanlar var. Məhz bu məsələ dünən danışıqlarımızda, səhbətlərimizdə əsas yerlərdən birini tuturdu və hər iki tərəf əmtəə dövriyyəsinə genişləndirməyin zəruri olduğunu bildirdi. Dünən biz məhz əmtəə dövriyyəsinin daha da genişləndirilməsinə hansı sahələrdə, hansı yolla nail ola biləcəyimiz barədə danışdıq.

Məsələn, bizdə metro var və ondan ötrü yeni vagonlar almaq istəyirik. Vəsaitimiz isə yox idi. Rusiyadan kredit götürüb Mitişsi zavodundan metropolitenimizə 20 vagon almaq üçün Rusiya ilə razılıq əldə etdik. Rusiya bu məqsədlə öz büdcəsində bizim üçün kredit ayırmاسını nəzərdə tutmuşdu. Lakin biz vagonları almaq üçün öz büdcəmizdə 8,5 milyon dollar nəzərdə tuta bildik. Dünən mən bu barədə dedim. Yaxın vaxtlarda biz həmin vagonları alacağıq. Bu, Rusiya ilə Azərbaycan ara-

sında ticaret və əmək dövriyyəsinin böyük imkanlarından xəber verən bir faktdır.

**S u a l :** 11 sentyabr hadisəleri bütün dünyada vəziyyəti kökündən dəyişdi. Əfqanistandakı antiterror kampaniyasının gedisi və orada vəziyyətin nizama salınması perspektivlərini necə qiymətləndirirsınız?

**C a v a b :** Bilirsinizmi, hesab edirəm ki, 11 sentyabr hadisələrdən sonra Əfqanistandakı antiterror kampaniyasının gedisi və bütövlükdə antiterror fəaliyyəti məhz həmin hadisələrdən sonra yaranmış vəziyyətə uyğundur. Hesab edirəm ki, bu tədbirlər görülməli idi və onlar görülmüşdür. Həmin tədbirlər öz nəticələrini vermişdir. Ancaq beynəlxalq terrorizmle mübarizə bununla qurtarmır. Əfqanistanda aparılmış əməliyyatın beynəlxalq terrorizmə son qoymuşunu demək olmaz. Biz terrorizmin mənfi təsirini öz üzərimizdə hiss edirik. Beynəlxalq terrorizm təkcə terrorcuların qəddar hücumuna məruz qalmış Birləşmiş Ştatlar üçün deyil, bütün ölkələr üçün de təhlükəlidir. Ona görə də biz ləp əvvəldən antiterror əməliyyatında iştirak etməyə hazır olduğumuzu və tamamilə bu koalisiyada olduğumuzu bildirmişdik, öz tərəfimizdən hər şeyi edirik və edəcəyik.

Azərbaycanda biz terrorizmin ölkəmizə vurduğu zərəri, terrorizmle və xüsusen beynəlxalq terrorizmle mübarizəni gücləndirməyin zəruriyini xüsusilə hiss edirik.

## RUSİYA FEDERASIYASINA DÖVLƏT SƏFƏRİNĐƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

26 yanvar 2002-ci il

— Mən bu gün ikinci dəfədir jurnalistlərlə görüşürəm. Biri Moskva da olubdur, İTAR-TASS-a getmişdim, Moskvanın böyük bir jurnalist dəstəsi ilə görüşdüm, onlarla danışdım. Mənim bu səfərim haqqında onlara da bəzi məlumatlar verdim. İndi siz də gəlmisiniz, yəqin maraqlanırsınız.

Mən iş yoldaşlarımıla danışanda gördüm ki, səfərim haqqında televiziya daha çox məlumat veribdir, nəinki mən indi deyə bilərəm. Çünkü mən bəzi şeyləri deyirəm, amma görürem onlar mən demək istədiyimdən çox bilirlər. Çünkü televiziya hamisini veribdir. Ona görə güman edirəm, siz də eşitmisiniz və təkrar etməyə ehtiyac yoxdur.

Mənim bu səfərimi, bizim görüşlərimizi, danışqlarımızı, aparılan söhbətlərimizi Moskva televiziyyası çox geniş işıqlandırıbdır. Sadəcə, onu deyə bilerəm ki, bu səfər Azərbaycan üçün çox əhəmiyyətlidir. Birinci, Rusiya dövləti, Rusyanın Prezidenti Azərbaycan Prezidentini dövlət səfəri səviyyəsində Rusiyaya, Moskvaya dəvət edibdir. Bu status, dəvət də dövlət səfərinə aid olan bütün tələblərə uyğun həyata keçirilmişdir. Yəqin ki, siz televiziya ilə bunu görmüsünüz. Təbii, hamisini görə bilməmisiniz, amma gördükleriniz sizdə müəyyən təəssürat yaradır. Bu, görünən tərefidir.

O biri tərefi isə, bizim görüşlərimiz, danışqlarımızdır. Mənim gəldiyim gün, yanvarın 24-də prezident Putinlə onun evində iki saatə qədər tekbətək danışqlarım oldu. Şəhərisi gün Kremlə yena də tekbətək görüşdük. Ondan sonra nümayəndə heyetleri də görüşdülər, sənədləri imzaladıq, mətbuata məlumat verdik. Dünən axşam Azərbaycan Prezidentinin şərəfinə Kreml sarayında böyük ziyaftı verdilər.

Mən bu gün xarici işlər naziri Ivanov ilə ayrıca görüşdüm. Dünən hökumətin sədri canab Kasyanov ilə də ayrıca görüşmüştüm. Bu gün də İTAR-TASS-da görüşdüm. Bizim Beynəlxalq Bankın Moskvada nümayəndəliyi açılırdı. Gedib oranı da ziyarət etdim və sonra da buraya gəlmişəm.

Mən səfərin nəticələrindən çox məmənunam. Çünkü birincisi, bizi maraqlandıran, hər iki tərəfi maraqlandıran məsələləri çox ət-raflı müzakirə etdik. Qafqazdakı vəziyyəti müzakirə etdik. Beynəlxalq məsələlər haqqında fikir mübadiləsi apardıq. Bunlar hamısı bizim üçün çox vacibdir. Çünkü bir çox məsələlərdə biz öz mövqelərimizi bildirməliyik və Rusyanın mövqeyini bilməliyik. Ona görə də bu, çox vacibdir və çox da əhəmiyyətlidir. İkinci, bütün bu danışçıların nəticəsində, əvvəlcədən aparılmış hazırlığın nəticəsində biz çox əhəmiyyətli sənədlər imzaladıq.

Prezident Putin və mən bizim əlaqələrimiz haqqında, əlaqələrimizin mözminin və prinsipləri haqqında birgə bəyanat imzaladıq. Sonra uzunmüddətli əməkdaşlıq üçün, 2010-cu ilə qədər Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı haqqında müqavilə imzaladıq və ona əlavə olaraq, başqa iki sənəd imzaladıq. Nəhayət, Qəbələ radiolokasiya stansiyası haqqında saziş imzaladıq, başqa məsələlər barəsində də sazişlər imzaladıq. Bunların hamısı Azərbaycan üçün çox əhəmiyyətli sənədlərdir və hesab edirəm ki, bunlar eyni zamanda, Rusiya-Azərbaycan əməkdaşlığının inkişaf etməsinə çox böyük təkan verir.

Səfərin nəticəsi olaraq, mən bəyan etmək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasındaki əməkdaşlıq yüksək səviyyədədir. Keçən il prezident Putinin Azərbaycana gəlməsi və onun Azərbaycana səfərindən sonra aparılan işlər, bunların nəticəsində dünənki görüşlərimiz və imzaladığımız sənədlər – hamısı birlikdə bizim onillik diplomatik əlaqələrimiz dövründə Rusiya-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırıbdır. Bu da bizim milli mənafeyimizə, milli maraqlarımıza tamamilə cavab verən bir haldır. Ona görə biz bundan məmənun olmaliyiq. Bunun əsasında hesab edirəm ki, Rusiya ilə bütün sahələrdə, əsas sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməliyik. Güman edirəm ki, bundan həm Rusiya, həm də Azərbaycan böyük fayda götürəcəkdir. Sizə yenə də deyirəm, biz öz milli maraqlarımızı təmin etmək üçün bu yol ilə davam etməliyik.

**S u a l :** Cənab Prezident, Qəbələ radiolokasiya stansiyasını icarəyə götürməklə Rusyanın Azərbaycanda hərbi obyektlər əldə etməsi haqqında fikirlər dəlaşir. Buna münasibətiniz necədir?

**C a v a b :** Birincisi, Qəbələ radiolokasiya stansiyası 10 ildir Rusiya tərəfindən istifadə olunur. İndi isə biz həmin 10 il istifadə olunan

Qəbələ stansiyasına, sadəcə, müəyyən hüquq verdik. Yəni sənəd imzalandıq, onu icarəyə verdik.

Mənim 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfərim zamanı biz Rusiya ilə bütün borclarımızı araşdırıb sıfır həddinə çıxmışdım. Yəni bizim onlara o vaxta qədər olan borcumuzu, onların bize olan borclarını müəyyən etdik və bu, sıfır həddində idi. Ona görə 1997-ci ildən sonra onlar Qəbələ stansiyasından istifadə etmək üçün ilə 6 milyon 200 min dollar bize borcludurlar. Beləliklə, bize 31 milyon dollar borcludurlar. Beləliklə, biz Qəbələ stansiyasından ilə 13 milyon dollar fayda götürəcəyik. Amma indiyə qədər Qəbələ stansiyası durub orada, istifadə olunub və biz heç bir şey əldə etməmişik.

İkinci, indi, müqavilə imzalanandan sonra biz Qəbələ stansiyasında birgə monitorinq aparacaq, vəziyyəti öyrənəcəyik. Onlar da oradan arxayınlıqla istifadə edəcəklər və onun ətrafi daha da yaxşı olacaqdır. Onu da nəzəre almalısınız ki, orada 1300 Azərbaycan vətəndaşı işleyir. Özü də yüksək maaş alırlar. Bunu da nəzəre almaq lazımdır. Ona görə hesab edirəm ki, bu məsələdə həm Azərbaycanın maraqları, həm də Rusyanın maraqları təmin olunubdur. Çox yaxşı müqavilədir.

**S u a l :** Cənab Prezident, bu müqavilənin Azərbaycan ilə Rusiya arasında digər sahələrdə əməkdaşlığı, o cümlədən Qarabağ münaqişəsinin tənzimlenməsinə müsbət təsiri olacaqmı?

**C a v a b :** Bilirsiniz, hər müqavilənin özünün məqsədi var. Bir müqavilənin o biri məsələyə təsiri olacaq, olmayıacaq, bunu ölçmek mümkün deyildir. Mən istəməzdəm ki, bunları bir-biri ilə bağlayaqla.

**S u a l :** Cənab Prezident, Xəzərin statusu məsələsində keçmiş SSRİ ölkəlerinin bir mövqedən çıxış etdiyi bildirilir. Bu məsələdə Iran olmadan, hansısa razılışma əldə edilo bilərmi?

**C a v a b :** Siz bilirsiniz ki, mən heç vaxt həmişə qabağa qaçmağı sevmirəm. Nə ola bilər, mən bunu heç vaxt demirəm. Bu sizsiniz ki, hədəf müəyyən mülahizələr söyləyirsiniz, ondan sonra da mübahisə aparırsınız. Onu deyə bilərəm ki, görüşlərimiz nəticəsində, mənim Prezident Putinlə danışçılarımız nəticəsində biz bu barədə də irəliyə getdik.

Bilirsiniz ki, bir il bundan önce biz Rusiya ilə Azərbaycan arasında Xəzərdən istifadə olunmasının prinsipləri haqqında, Xəzərin dibinin mineral cəhiyatlarından istifadə edilməsi haqqında bir sənəd imzalamaşıq. Belə bir sənədi Moskvada Qazaxistanla da imzaladıq. Xatirinizdər ki, yayda Soçi də olanda biz üçümüz – Rusiya prezidenti, Qazaxistan

prezidenti, Azərbaycan Prezidenti Xəzərdən istifadə haqqında bir bəyanat da verdik. İndi bunlar hamısı bir de təsdiq olundu və biz irəliyə getdik. Prezident Putinlə mən razılaşdıq. Hər iki tərəfə tapşıracağıq. Biz prinsiplər haqqında sənəd imzalamışıq. Amma orta xətti müəyyən etmək lazımdır.

Məsələn, prezident Putin mənə dedi ki, Qazaxıstanla Rusiya arasındada orta xətti artıq razılaşdırıblar və sənəd də imzalanacaqdır. Biz də Rusiya ilə orta xətti müəyyən edirik. Beləliklə, biz irəliyə gedirik. Güman edirəm ki, o biri ölkələr də bir-biri ilə danişacaq – bizimlə danişacaqlar, Rusiya ilə danişacaqlar. Hesab edirəm ki, Xəzəryanı ölkələr nəhayət, bu sahədə beynəlxalq hüquq normalarına əsaslanan razılığa gələ biləcəklər.

**S u a l :** Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı bir müzakirə aparıldımı?

**C a v a b :** Çox müzakirə aparıldı. Bilirsiniz, mən demək olar ki, prezident Putinlə təkbətek də, nümayəndə heyəti ilə birlikdə də danişığımın çox hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına həsr etdim. Orada dedim, yəqin bunu televiziyada veriblər, ya verecəklər. Dedim ki, Azərbaycan cəmiyyəti Rusiyaya çox böyük ümidi bəsləyir və belə fikirləşir ki, Rusiya bu məsələni həll edə bilər, Rusiya bu məsələnin aradan qaldırılmasında həlli-dici rol oynaya bilər. Azərbaycanın cəmiyyətində belə ümidi var. De-dim, mən də belə fikirdəyəm ki, bu məsələnin həll olunmasında Rusiya çox həlli-dici rol oynaya bilər. Mən bunların hamısını demişəm və danışmışam.

**S u a l :** Cənab Prezident, Siz Rusiyada olanda ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr Nikolay Qribkov belə bir bəyanat verdi ki, prezidentlər kompromisə getməye artıq razıdırılar. Tekce ic-ti-maiyyəti buna hazırlamaq qalır. Bu fikrə münasibetiniz necədir?

**C a v a b :** Bilirsiniz, mən orada Qribkovu görmüşəm. Qribkov dünən də bizim yanımızda idı. Onu bir necə dəfə görmüşəm, mənə belə bir şey deməyibdir. Bilmirəm harada deyibdir.

**S u a l :** Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya əvvəller deyirdi ki, bu məsələni Azərbaycan və Ermənistan özləri həll etsin. Ancaq Sizin Moskvaya səfərinizdən, prezident Putinin danişqlarından da gördünüz ki, Rusiya bu sahədə müsbət rol oynamaq istəyir. Rusyanın fikrini dəyişməsi nədən ola bilər?

**C a v a b :** Əziz dostum, bilirsınız, Rusiya da belə deyir, Amerika da belə deyir, Fransa da belə deyir, bizim qardaşımız Türkiyə də belə deyir ki, bu məsələni özünüz həll edin, siz, yəni Ermənistan prezidenti və Azərbaycan Prezidenti hansı qərarı qəbul etsəniz, biz onu dəstəkləyəcəyik. Bu fikri hemişə deyirlər və bu dəfə də deyiblər. Amma mən bu dəfə çalışırdım Rusiyaya inandırırm ki, biz iki prezident çalışırıq, yəni çalışırıq deyəndə, bir yerdə çalışırıq, Ermənistanın öz marağın var, bizim də öz marağımız var. Amma görüşlərdə hiss edirəm ki, Ermənistan tərəfi də, Azərbaycan tərəfi də bu məsəlenin həll olunmasını istəyir. Ancaq hələ ki, bunu həll edə bilməmişik. Ona görə mən indi prezident Putinlə danişarken ondan xahiş edirdim ki, Rusiya bu barədə əlavə addımlar ata bilsin. İndi bilmirəm, nə olacaqdır.

**S u a l :** Cənab Prezident, 907-ci düzəlişin leğvi Azərbaycan-Amerika münasibətlərində hansı üstünlükler yarada biləcəkdir? Dünən Prezident Buş həmin sənədə imza atıbdır.

**C a v a b :** Siz özünüz bilirsiniz, neçə ildir – 1992-ci ildən 907-ci düzəliş mövcuddur. Biz də çalışırdıq ki, onu götürsünlər. Bunun daha çox siyasi əhəmiyyəti var. Ola bilər, vaxtilə, bizim hansısa yardımına ehtiyacımız olanda bunun iqtisadi əhəmiyyəti var idi. İndi bizim o yardımına o qədər də böyük ehtiyacımız yoxdur. Amma bunun siyasi əhəmiyyəti böyükdür. Mən çox məmənunam ki, nəhayət, Amerikanın prezidenti cə-nab Buş bu 907-ci düzəlişi dayandırıbdır. Bu yaxşı haldır.

**S u a l :** Cənab Prezident, Avropa Şurasının son qətnaməsini necə dəyərləndirirsınız? Siz burada olmayan vaxt Avropa Şurası Parliament Assambleyasının iclası Azərbaycana qarşı qətnamə qəbul etmişdir.

**C a v a b :** Necə dəyərləndirirəm, albəttə, istəməzdik ki, belə qətnamə qəbul olunsun. Yəqin oradakı proseslər haqqında sizin məlumatınız var. Burada iş yoldaşlarım danişdilar ki, televiziya bu barədə geniş məlumat veribdir. Bunda bir faciə, heç bir şey yoxdur. Mən hesab etmirəm ki, burada bir problem var. Narahat olmayın, heç kəs narahat olmasın. Bəzi adamlar var, onlar da narahat olmasın.

**S u a l :** Cənab Prezident, Sizin Moskvaya səfəriniz ərəfəsində Rusiya Federal Sərhəd Xidmətinin başçısı Totski narahathığını bildirmişdi ki, NATO Rusiya sərhədlərinə getdikcə daha çox yaxınlaşır, eyni zamanda, Azərbaycana və Gürcüstana yaxınlaşır. Dünənki görüşdə o da iştirak edirdi. Orada bu məsəleyə toxunuldumü?

**Cavab :** Mən onun bu barədə dediyini eşitməmişəm. Yeri gölmüşkən, o bizim xarici işlər naziri ilə birlikdə serhəd nümayəndələrinin fəaliyyəti haqqında saziş imzalamışdır. Mən ondan heç nə eşitmədim. Əgər o demişdirse, ondan soruşun, mən bilmirəm.

**Səslə :** Azərbaycanın hava hücumundan müdafiə sisteminin Rusiya tərəfindən modernləşdirilməsinin mümkünülüyü məsəlesi müzakirə edildimi?

**Cavab :** Biz bu məsələyə toxunmamışıq.

**Səslə :** Cənab Prezident, Rusyanın iki böyük şirkəti Bakı-Ceyhan neft kəmərinin tikintisine qoşulacağını açıqlamışdır. Rusiya rəsmilərinin mövqeyi necədir, bu məsələ ətrafında fikir mübadiləsi aparıldımı?

**Cavab :** Bilirsiniz, bu ele bir məsələ deyil ki, biz bu barədə fikir mübadiləsi aparaq. Cənabi eger Rusiya şirkətləri Bakı-Ceyhana qatılmaq istəyirlərse, bu açıqdır, gelib qatılı bilərlər. Amma mən də bilirom ki, bəzi belə təkliflər irəliye sürülübdür. Amma bu ele bir məsələ deyil ki, bunu iki prezident müzakirə etsin. Biz Xəzərin statusu barəsində çox geniş fikir mübadiləsi apardıq. Mən danışqların nəticəsindən məmənunam. Sağ olun.

## DÜNYA İQTİSADI DAVOS FORUMUNUN İLLİK İCLASINDA İŞTİRAK ETMƏK ÜÇÜN ABŞ-İN NYU-YORK ŞƏHƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

30 yanvar 2002-ci il

— Biz sizinlə iki gün bundan önce görüşmüşük. Çox etraflı danışmışıq. Bu iki gündə yeni bir şey baş verməyibdir. Sadəcə, bu səfər əvvəldən nəzərdə tutulmuşdu, mən bu gün Nyu-Yorka gedirəm. Davos İqtisadi Forumu hər il bu vaxt Davosda, İsveçrədə keçirilir. Bu il isə 2001-ci il sentyabrın 11-də baş vermiş hadisələrə görə Nyu-Yorkda keçirilir. Yeni o şəhərə, oranın sakinlərinə mənəvi dəstək göstərmək üçün Davos Forumunun rəhbərleri illik iclası Nyu-Yorkda keçirməyi qərara almışlar. Mən oraya dəvət almışam və gedirəm. Başqa elə bir şey yoxdur.

Təbiidir ki, əsas iqtisadi məsələlərdir, Azərbaycana investisiyaların çalb olunmasıdır. Müəyyən şirkətlərle görüşlər olacaqdır. Orada bir çox dövlət xadimləri — prezidentlər, xarici işlər nazirləri olacaqdır. Hansılarla ki, bizim yenidən görüşməyə ehtiyacımız var, mən onları da görüşəcəyəm. Başqa heç bir şey yoxdur. Mənim beş dəqiqə vaxtum var. Kimin tutarlı suali varsa, versin.

**Səslə :** Cənab Prezident, Amerika Birləşmiş Ştatları 2002-ci maliyyə ilində Azərbaycana yardımını artırılmışdır. Hətta hərbi yardımından da söhbət gedir. Ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir, hərbi yardım ola bilərmi?

**Cavab :** Bilirsiniz, bu məsələni bizim bəzi politoloqlar şışirdirlər, həqiqətdən kənar şeylər danışırlar. Sizin də, cəmiyyətin də fikrini yandırırlar. Hərbi yardımın müəyyən çərçivələri var.

Mən dünən ABŞ dövlət katibinin müavini Elizabeth Consu qəbul edirdim. İndi burada Amerikanın səfiri ilə 15 dəqiqə söhbət etmişəm. Müəyyən program olacaq, ancaq onu həyata keçirəcəyik. Amma sizin o mülahizələriniz ki var, onlar esassızdır.

**Səslə :** Cənab Prezident, 907-ci düzəlis ləğv olunsa da, Ermenistan Azərbaycandan 40 milyon dollar artıq yardım alacaqdır. Danışqlarınızda bu barədə söz açacaqsınız mı?

**C a v a b :** Bilirsiniz, bu xırdaçılıqdır. Onlar çox alır, az alır. Hələ görək bize nə düşür, ondan sonra baxacağıq, bu çoxdur, ya azdır.

**S u a l :** Cənab Prezident, Sizin hər bir xarici sefəriniz Azərbaycanın xarici siyasetində yeni-yeni uğurlar qazandırmışdır. Bu sefərlə bağlı yeni nə gözlənilir?

**C a v a b :** Bilirsiniz, mənim sefərlərim çoxdur. Hər bir sefərin özünün əhəmiyyəti var. Mən artıq sizə izah etdim ki, bu, dünya iqtisadi forumudur. Çox böyük, mötəbər bir toplantıdır. Burada bizim əsas məsələlərimiz iqtisadi integrasiya məsələləridir. Azərbaycana investisiyaların cəlb olunması və bu istiqamətdə başqa işlərin görülməsidir. Mən bununla məşğul olacağam. Sağ olun.

## «ANS» TELEKANALININ BAŞ REDAKTORU MİRŞAHİN AĞAYEVƏ TELEFONLA MÜSAHİBƏ

*ABŞ, Klivlend  
19 fevral 2002-ci il*

**M i r ş a h i n A ğ a y e v :** Hər vaxtinız xeyir, cənab Prezident!

**H e y d ə r Ə l i y e v :** Salaməleyküm, axşamın xeyir, Mirşahin.

**M i r ş a h i n A ğ a y e v :** Cənab Prezident, necəsiniz, özünüzü necə hiss edirsiniz?

**H e y d ə r Ə l i y e v :** Sağ ol, özümü yaxşı hiss edirəm.

**M i r ş a h i n A ğ a y e v :** Maşallah, elə gümrah görünürsünüz, o dərəcədə gümrah addımlayırdınız ki, tamaşaçılardan belə təessürat var ki, guya bu, on-on beş gün əvvəlki çəkiliş idi.

**H e y d ə r Ə l i y e v :** Mən elə əvvəl de gümrah olmuşam, indi de gümraham, buna heç kəsin şübhəsi olmasın. Ancaq təbiidir, cərrahiyyə əməliyyatından sonra müəyyən qədər reabilitasiya, müalicə lazımdır. Mən də indi bu dövrü keçirəm.

**S u a l :** Cənab Prezident, əməliyyatdan sonra keçən bu bir neçə gün ərzində özünüzü necə hiss edirsiniz? Ümumiyyətlə, qan təzyiqiniz, qidalımınız, yuxunuz normaldırırmı?

**C a v a b :** Hər şey normaldir, hər şey yaxşıdır, istənilən səviyyədədir, hər şey yaxşı gedir. Mən çox memnunam ki, bu əməliyyatı da həyata keçirmişik. Həkimlərin dediyinə görə, bu lazım idi. Mən bundan çox memnunam və güman edirəm, çox az qalib ki, reabilitasiya dövrü də qurtarsın və mən Vətəne gəlim və sizinlə birlikdə olum.

**S u a l :** İňşaallah. Birdən-birə niyə belə qərar verdiniz ki, bu əməliyyatın aparılması zəruridir?

**C a v a b :** Bilirsiniz, birdən-birə deyildir. Məni müayinə etdilər, tibbi müayinə zamanı məlum oldu ki, belə bir şey var. Cərrahiyyə əməliyyatını etmək də olardı, bir az gözləmek də olardı. Amma mən hesab etdim ki, yaxşı olar edək, bu da aradan çıxın. Həkimlər də belə fikirdə idilər. Ona görə mən həkimlərin məsləhəti ilə razılışdım və bunu da etdik.

**S u a l :** Həkimlər işləmeye icazə verirmi? Yəqin ki, kimlərisə qəbul edirsiniz, orada müxtəlif görüşləriniz olur.

**C a v a b :** Mən burada heç kəsi qəbul etmirəm. Çünkü bu klinikada çox ciddi rejim var. Hər yerdən yanına gelmek isteyənlər çoxdur, amma mən qəbul etmirəm. İşləməyinə işleyirəm. Bütün günü işləyirəm. Buradakı vaxtla Bakıdakı vaxtin fərqi var. İndi Bakıda gün qurtarır, burada isə gün təzə başlayıbdır. Mən telefon əlaqəsi saxlayıram, respublikada ayrı-ayrı vəzifəli şəxslərdən məlumatlar alıram, lazımi göstərişlər verirəm. Respublikada gedən bütün prosesləri izləyirəm, hər şeydən xəbərdaram, hər şeyi biliram ve hesab edirəm ki, indi respublikamızda işlər yaxşı gedir. Çox məmənunam ki, mənim respublikadan müəyyən işlər yaxşı gedir. Mən bundan çox məmənunam. Yəni respublika ilə daim əlaqəm var.

**S u a l :** Cənab Prezident, sonuncu sualımı verirəm, Sizi yormaq istəmirəm. Bizim bildiyimizə görə, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında Xocalı faciosinin qara ildönümü münasibətilə tədbir keçiriləcəkdir. Bunu Amerikadakı Azərbaycan cəmiyyəti təşkil edir. Sizi dəvət ediblərmi? Dəvət olunmuşsunuzsa, iştirak edəcəksinizmi?

**C a v a b :** Bəli, bunu bilirəm, ancaq mənim orada iştirak etməyimə ehtiyac yoxdur. Sadəcə, mən burada müalicəm qurtarandan sonra Bakiya gələcəyəm. Mənim orada iştirak etməyimə ehtiyac yoxdur.

**M i r ş a h i n A ğ a y e v :** Cənab Prezident, tez sağılmış. Kollektivimiz adından, Azərbaycanın bütün televiziya tamaşaçıları adından Sizə minnətdarlığımı bildirirəm.

**H e y d ə r Ə l i y e v :** Sağ ol. Mən də sizin «ANS» telekanalı və sitosile Azərbaycan vətəndaşlarına, həmvətənlərimə öz salamımı, saygımlı, hörmətimi, məhəbbətimi yetirirəm. Hamiya cansağlığı arzulayıǵımı, hörmətimi, məhəbbətimi yetirirəm. Hamiya cansağlığı arzulayıǵıram. İnsan üçün cansağlığı hər şeydən üstündür. Cansağlığı, işlərinizdən. Üğurlar arzu edirəm. Çox məmənunam ki, sizin telekanal vasitəsilə bizim tamaşaçılarla, vətəndaşlarla bir daha ünsiyətdə oldum.

**M i r ş a h i n A ğ a y e v :** Teşəkkür edirəm, Sizə minnətdarlıq.

**H e y d ə r Ə l i y e v :** Sağ ol, teşəkkür edirəm.

## VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜRACİƏT

28 fevral 2002-ci il

– Axşamınız xeyir olsun!

Sizi xoş gördük. Sizinle bir müddət görüşməmişəm, indi görüşürəm. Bilirsiniz ki, bu müddətdə mən, əsasən, müalicə olunmuşam, tibbi müayinədən keçmişəm. Ona görə elə bir iş görməmişəm ki, sizə deymim. Amma səfərimin ilk zamanı Nyu-Yorkda, Davos Forumunda iştirakım haqqında, görüşlərim haqqında, orada aparılan işlər haqqında televiziya, mətbuat məlumat veribdir. Ona görə də bunu təkrar etməyə ehtiyac yoxdur. Artıq onun da vaxtı keçibdir.

Mən bu müddətdə xəstəxanada olmuşum. Ancaq respublika ilə daim əlaqə saxlamışam, respublikann işləri ilə məşğul olmuşam, məlumatlar, məruzələr almışam. Lazımi göstərişlər vermişəm ki, respublikada işlər öz normal axarında getsin və çox məmənunam ki, belə də olubdur.

İndi mən burada Təhlükəsizlik Şurasının üzvlərini, bəzi yüksək vəzifəli şəxsləri qəbul etdim, onlarla bir daha səhbət etdik. Respublikada emin-amanlıqdır, sabitlikdir, insanlar rahat yaşıyır. Bu da mənim üçün ən əsas nəticədir. Ona görə də mənim indi sizə elə bir sözüm yoxdur. Mən tibbi müayinədən və müalicədən çox məmənunam. Çox məmənunam ki, bu müddətdə respublikamızda mənim oradan bilavasitə idarə etməyim nəticəsində işlər öz qaydasındadır.

**S u a l :** Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədləri. Sizinle görüşdən sonra yeni təkliflər irəli sürdüklərini bildiriblər. Dünən onlar Koçaryanla görüşdən sonra həmin təkliflərin Ki-Uest görüşü əsasında təqdim olunduğunu söyləmişlər. Buna münasibətiniz necədir?

**C a v a b :** Bilirsiniz, mən Nyu-Yorkda görüşəndə onlarla uzun müddət səhbət etdim. Mənimlə görüşün nəticəsində bundan sonra məsələnin Ki-Uest prinsipləri əsasında aparılması barədə bir fikir yoxdur. Onlar müəyyən təkliflər hazırlayıblar. Mənə o təklifləri ilkin olaraq bildirdilər. Mən beziləri haqqında fikrimi bildirdim. Onlar sonra dedilər ki, bir halda mənimlə görüşüb, Koçaryanla da görüşəcəklər. Mən biliyim ki, Koçaryan Slovakiyada, Avstriyada səfərdə olduğuna görə, onlar

gedib orada onunla da görüşübler. Amma bu görüşün neticesi mənə məlum deyildir. Hesab etmirəm ki, mənimlə görüşdə onlar bir teklif irəliyo sürüüb, Koçaryanla görüşdə başqa bir teklif irəliye sürsünlər.

**S u a l :** Cənab Prezident, ATƏT-in Minsk qrupunun Amerikadən olan həmsədri Perina Los-Ancelesde erməni içmasının nümayəndələri ilə görüşərək bəyan edib ki, münaqişə artıq 80 faiz həll olunub və Azərbaycan Prezidenti də var qüvvəsi ilə buna çalışır. Siz necə hesab edirsiniz, amerikalı həmsədrin bu fikri düzəldir mü?

**C a v a b :** Allah elesen, o dediyi olsun.

**S u a l :** Cənab Prezident, Azərbaycanın Amerika hökumətindən sülhmeramlı qüvvələr göndərmək barədə xahiş etdiyi bildirilir. Həmin sülhmeramlı qüvvələrin mart ayında Bakıya geləcəyi haqda məlumatlar vardır. Bu gün sefir Ross Uilson da məlumat verib ki, mart ayında Amerika sülhmeramlı qüvvəleri Bakıya gelecekler. Bu barədə nə deyə bilərsiniz?

**C a v a b :** Mənim məlumatım yoxdur. Bilirsiniz ki, mən orada oturda iki dəfə dövlət katibinin müavini Riçard Armitac ilə danışmışam. O mane telefon etmişdi. Vitse-prezident Dik Çeyni ilə də danışmışam. Bizim danışçılarımızda belə bir söhbət olmayıbdır. Bəlkə yeni bir şey var?!

**S u a 1 :** Cənab Prezident, Azərbaycan və Amerika bəyñəlxalq terrora məruz qalmış dövlətlərdir. Sentyabrın 11-de Amerikada baş vermiş terror hadisəsi Amerika xalqını bir daha agah etdi ki, heç bir ölkə terrordan sigorta oluna bilməz. Azərbaycan ilk ölkələrdən biri idi ki, həmin faciə zamanı Amerikani destəkledi. Bu Sizin uzaqqorən siyasetinizin nəticəsi idi. Siz Amerikada, Nyu-Yorkda olarken terrorun başverdiyi yeri ziyarət edib eklil qoydunuz, həlak olanların xatirəsini yad etdiniz. Sizcə, bu iki dost ölkə məlum terror hadisəsindən sonra bir-birine nə qədər yaxınlaşdı?

**C a v a b :** Hesab edirəm ki, çox yaxınlaşıbdır. Vitse-prezident Dik Çeyni ilə, Riçard Armitac ilə bizim telefon danışqalarımızda indi yeni yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın çox mühüm coğrafi-strateji mövqeyi baxımından bizim eməkdaşlığımızın daha da geniş və sıx olması haqqında fikir mübadiləsi apardıq. Bu barədə mətbuatda qısa vərilibdir.

**S u a l :** Cənab Prezident, bu günlərdə Gürcüstanın Pankisi dərəsi  
nə ABŞ-in sülhməramlı qüvvələri göndərilirsə, Azərbaycana - Dağlıq

Qarabağ terrorizmle mübarizə üçün belə qüvvələrin gönderilmesi mümkün dörmü?

**C a v a b :** Bilirsiniz, mən bu gün təyyarədə «İzvestiya» qəzetində bu baredə bir məqalə oxudum. O məqaləni də tam başa düşə bilmədim. İndi burada mən bizim rəhber işçilərlə görüşəndə onlardan soruşdum, bəzi məlumatlar var. Amma onlar deyiq deyildir. Ancaq bu belə şey deyil ki, haradəsa satırlar, sənə verirlərse, mən də gedim alım. Hər bir tədbirin özünün sebəbi var, kökü var. Belə düşünmək lazımdır.

**S u a l :** Cenab Prezident, İran tərəfi iddia edir ki, Xəzərin 20 faizi İranındır. Xəzərin hüquqi statusu müəyyən olunmayınca, İran tərəfi xərici neft şirkətlərinin keşfiyyat işlərinə başlamasına icazə verməyəcəkdir. Buna münasibetiniz nəcedir?

**C a v a b :** İddia edir de, onun iddia etmeye ıxtiyarı var.

**S u a l :** Cənab Prezident, ABŞ prezidenti Cərçəf Büş İranı terroru dəstəkleyen ölkələr sırasına daxil edibdir. Əgər ABŞ İranı qarşı antiterror əməliyyatı apararsa, Azerbaycan onu dəstəkləyəcəkmi?

**C a v a b :** Bunu hələ görmək lazımdır ki, ABS aparacaq, voxsa vox

**S u a l :** Cənab Prezident, bununla bağlı prezident Xatəmi bütün dünya müsəlmanlarına, gənclərə səfərber olmaq üçün müraciət edibdir. Bu, Azərbaycana da aid devilmə?

**Cavab :** Güman edirem ki, Azərbaycana aid deyildir. Amma onun ölkəsini səfərbər etməye ixtiyarı var.

**S u a 1 :** Cenab Prezident, bu il Amerika ile Azərbaycan arasında diplomatik əlaqəlerin 10 ili tamam olur. Bu əlaqələri bundan sonra necə görürsünüz?

**C a v a b :** Bilirsiniz ki, bu 10 illik münasibetin Amerika prezyen-  
ti Corc Buş bizi təbrik edibdir, təbrik məktubu göndərmişdir. Bu onu  
göstərir ki, Amerika Birləşmiş Ştatları Azerbaycanla diplomatik əlaqə-  
lərin yaranmasına və onun 10 il müddətində davam etməsinə çox bö-  
yük əhəmiyyət verir. Təbiidir ki, bundan sonra da bu əlaqələr davam  
edəcəkdir. Sağ olun.

## «JURNALİSTLƏRİN DOSTU» MÜKAFATININ TƏQDİM OLUNMASI

22 mart 2002-ci il

«Hyatt Regency» – Naxçıvan otelində Azərbaycan Prezidenti Heydər Əliyevə «Ruh» Jurnalıstları Müdafiə Komitəsinin təsis etdiyi «Jurnalıstların dostu» mükafatının təqdim olunmasına həsr edilmiş mərasim keçirilmişdir.

Mərasim iştirakçıları Azərbaycan Prezidentini hərərətli alqışlarla qarşılıdlar.

Prezident Heydər Əliyev mərasimdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə, o cümlədən qəzetlərin baş redaktorları ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Sonra mükafatın təqdim olunması mərasimi başlandı.

Bildirildi ki, «Ruh» Azərbaycan Jurnalıstları Müdafiə Komitəsinin təsis etdiyi «Jurnalıstların dostu» mükafati beşinci ildir təqdim olunur. Qalibi təyin etmək üçün 62 respondent – kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının rəhbərləri və ekspertlər arasında sorğu keçirilmişdir. Yekun protokola əsasən, nominantların ümumi sayı 63, on aşağı bal 1, orta bal 18, on yüksək bal isə 37 olmuşdur. Sorğuda 29 ən qozet, 16 ekspert, 7 informasiya agentliyi, 6 jurnalist təşkilatı, 3 televizyon şirkəti və 1 jurnal iştirak etmişdir.

«Jurnalıstların dostu» nominasiyası üzrə sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev qalib elan edilmişdir. Sorğunun nəticələri «Ruh» Azərbaycan Jurnalıstları Müdafiə Komitəsinin idarə heyəti iclasının protokolu ilə təsdiq olunmuşdur.

«Ruh» Azərbaycan Jurnalıstları Müdafiə Komitəsinin sədri Əflatun Amaşov mərasimdə çıxış etdi:

– Hörmətli cənab Prezident!

Möhtərəm qonaqlar!

Əziz həmkarlarım!

Bu gün təqdimatına toplaşdığımız bu mükafatı Azərbaycan Jurnalıstları Müdafiə Komitəsi 5 il əvvəl təsis edibdir.

Bundan məqsəd ölkədə söz və mətbuat azadlığını dəstəkləmək, azad və müstəqil mətbuatın möhkəmlənməsinə yardımçı olmaq, media-nın 4-cü hakimiyyət kimi formallaşmasında dövlət məmurlarının və siyasi xadimlərin desteyini qazanmaq, bir sözə, Azərbaycanda demokratik proseslərin inkişafına təkan verməkdən ibarətdir. Qaliblər hər ilin sonunda media rəhbərləri və ekspertlər arasında keçirilən ənənəvi sorğu nəticəsində müəyyənləşdirilir, söz və mətbuat azadlığına daha çox töhfə verən şəxsə «Jurnalıstların dostu» adı verilir və gördüğünüz bu mükafat ona təqdim edilir.

2001-ci ildə Azərbaycan jurnalistikası çox ziddiyətli və mürəkkəb bir dövr keçmişdir. Bu müddədə baş verən qanun pozuntuları digər illər nisbətən heç də az olmamışdır. Jurnalıstlərdən bəziləri xidməti vəzifələrini yerinə yetirərkən döyülmüş, təhqir olunmuş, cərimələnmiş, hətta həbs olunmuşlar. İl ərzində 4 mətbu orqan bağlanmışdır.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan mətbuatının inkişafında çox mühüm hadisələr baş vermişdir. «Kütləvi informasiya vasitələri haqqında» qanuna edilən əlavələr və dəyişikliklər nəticəsində kütləvi informasiya vasitələrinin hüquqi bazası tamamilə yeniləşmiş, demokratik prinsiplərə tam cavab verən qanun qəbul olunmuşdur. Ümidvarlıqla deyə bilerəm ki, müstəqilliyini Azərbaycanla eyni vaxtda qazanmış digər MDB ölkələrinin heç birində belə demokratik və mütərəqqi qanun yoxdur. Hazırda «Televiziya və radionun fəaliyyəti haqqında» qanun layihəsi üzrə iş gedir. İşçi qrupunun üzvü kimi bildirirəm ki, yaxın günlərdə müasir tələblərə tam cavab verə bilən yeni bir qanuna malik olacaqıq.

Kütləvi informasiya vasitələrinin iqtisadi bazasının möhkəmləndirilməsi istiqamətində de əməli addımlar atılmışdır. KİV-lərdən tutulan mənfəət vergilərinin 3 il müddətinə dövlətin hesabına ödənilməsi ilə bağlı qərar qəbul edilibdir. Qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları dondurulmuşdur. Əminəm ki, bu borcların «donu açılmayacaqdır». Azərbaycana getirilən qəzet kağızı üzərində əlavə dəyər vergisi götürülmüşdür. Hazırda gündəmdə kütləvi informasiya vasitələrinə kreditlərin verilməsi ilə bağlı məsələ durur. Ümidvarlıqla bildirirəm ki, bu məsələ də özünün müsbət həllini tapacaq, media vasitələrinə güzəştli, uzunmüddətli kreditlər verilecəkdir.

Hörmətli cənab Prezident!

Ziddiyətlerle dolu olan 2001-ci ilin nəticələrinə görə, Siz «Jurnalıstların dostu» adına layiq görülmüşünüz. Biz bu münasibətlə Sizi təb-

rik edirik. İnanırıq ki, bu mükafat layiq görüldüğünüz digər mükafatların sırasında önemli yer tutacaq və Siz həmişə jurnalistlərin dostu olaraq qalacaqsınız.

\*\*\*

«Ruh» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri Əflatun Amaşov «Jurnalistlərin dostu» mükafatını və diplomunu Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim etdi.

\*\*\*

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MƏRASİMƏ NİTQİ

– Hörmetli jurnalistlər, xanımlar və canablar!

Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmışam və onlar mənə mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda «Jurnalistlərin dostu» mükafatı verdiklərinə görə «Ruh» Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.

Burada bildirildi ki, bu mükafat beş il bundan önce təsis olunubdur. İndi qədər bəzi adamlar mükafatlandırılıb, indi də növbə mənə gelib çatıbdir. Ancaq onu demək istəyirəm ki, mənim üçün, yeni Azərbaycan Prezidenti üçün bu mükafati almaq başqalarına nisbətən heç də asan deyildi, qat-qat çətin idi. Çünkü müxtəlif peşə sahibləri, jurnalistlərlə temasda olanlar, jurnalistlərlə əməkdaşlıq edənlər, onlara yardım edənlər tabiidir ki, cəhd və görünür, onların içərisində on görkəmlisini hər il seçib mükafatlandırırlar.

Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür. Belə halda iqtidarı tənqid edənlər daha çox müxalifet düşərgəsindərlər. Ona görə müxalifet düşərgəsində bu cür mükafat almaq da, hesab edirəm ki, o qədər çətin bir şey deyildir. Amma Azərbaycan Prezidentinin belə bir mükafata layiq görülməsi, yenə də deyirəm, qeyri-adi haldır, asan deyildir. Görünür ki, mənim bu barədə təkçə 2001-ci ilde yox, əvvəlki illerde də qoymuşum söylər, nəhayət, jurnalistlər tor-

findən tanımış, qiymətləndirilib və mənə bu mükafatı vermək haqqında qərar qəbul olunubdur.

Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Bizim dostumuz Əflatun Amaşov burada dedi ki, layiq görüldüğünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünkü alıdığım mükafatların əksəriyyəti dövlətlər tərefindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərefindən verilən mükafatdır.

Ümumiyyətlə, jurnalistlər incəsinlər, onlar elə məxludurlar ki, heç vaxt heç nədən razı deyillər. Həmişə çalışırlar, yaxşı yerdə bir nöqsan tapıb, çıxarıb araya qoysunlar. Mən bunu pis mənəda demirəm. Çox gözəl. Ancaq yenə də deyirəm, jurnalistlər çox tələbkardırlar. Həddindən artıq, xüsusən iqtidar nümayəndələrindən çox təleblər edirlər. Yenə də deyirəm, bizim işlərimizdə nöqsanlar da var, qüsurlar da var. Bunlara baxmayaraq, onlar nəhayət, qeyrətə geliblər, mənə mükafat veriblər. Çox sağlamulsunlar.

Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə «Jurnalistlərin dostu» kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost ne demekdir. Dedilər ki, Siz indi dostsunuz. Dedim, Allaha şükürler olsun ki, nəhayət dost olduq. Ancaq jurnalistlər də bilirlər ki – burada artıq deyildi – Azərbaycanda mətbuat azadlığı, mətbuat son illər ne qədər çox inkişaf edibdir.

Mən təxminən 5-6 il bundan əvvəlki dövrü xatırlayıram. Senzura var idi. Elə bizim dövrümüzde. İndi men dost olmuşam, mənim dövrümde. Amma senzura məndən qabaq da var idi. Senzura var idi, qəzetləri yoxlayırdılar. Hansı məqale senzorun xoşuna gəlmirdi, onu çıxardırdı. Qəzetlər də sonra mübarizəyə başladılar, etiraz əlaməti olaraq, səhifələri ağı-ağı buraxırdılar. Bunlar hamısı bizim xatirimizdədir. Ancaq biz senzurani ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuatı geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərvətdir, çox azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azadır.

Azərbaycanın böyük tarixi var. Bu böyük tarixə nəzər salsaq, görərik ki, heç vaxt Azərbaycanda söz bu qədər azad olmayıbdır, fikir bu qədər azad olmayıbdır, mətbuat bu qədər azad olmayıbdır.

Burada qeyd olundu ki, keçən ildə bəzi qəzətlər bağlanıb, bəzi jurnalistlər təqib olunub, jurnalistlərə qarşı başqa qanunsuz hərəkətlər edilibdir. Ola bilər bu beledir. Ancaq biz çalışdıq bunlara son qoyaq. Ona görə də xatırınızdədir ki, mən jurnalistləri dəvət etdim, onlara çox mehriban səhbət etdik. Ondan sonra da qanuna dəyişikliklər etdik, mən Förmən verdim və nə mümkündürse etdik ki, azad mətbuat yaşaya bilsin, inkişaf edə bilsin və Azərbaycanda mətbuat həmişə azad olsun. Baxmayaraq ki, bu azad mətbuatın sehifelerində iqtidara qarşı böhtənlər da var, yalanlar da var, hətta bəzən bir təhqir halları ilə də rastlaşırıq – bunlar var.

Bizim iqtidar nümayəndələri bəzən çox narahat olurlar. Loru dilde desək, qızışırlar ki, məni ləkələdilər, şərəf və ləyaqətimi ləkələdilər və sair. Buna görə də belə insanlar bir vaxt imkanlardan istifadə edirdilər, məhkəməyə müraciət edirdilər, məhkəmələr qərar çıxarırdı. Təbii ki, qərarlar edələtli idi. Bu da mətbuatı çox zərər verirdi.

Biz bunların da qarşısını alıq. İndi görürsünüz, heç kəs mətbuatı məhkəməyə vermır. Biz iqtidar nümayəndələrinə dedik ki, sən bunu məhkəməyə verəcəksən, sabah o biri yazacaqdır. Onu verəcəksən, o birisi yazacaqdır. Yaxşı olar, məhkəmə ilə məşğul olmasınlar. İndi məhkəmələr yoxdur, cərimə də yoxdur. Burada məndən xahiş edirlər ki, borclar dondurulub, amma tamamilə dondurulsun. Onun üçün gərək biz xüsusi bir kimyəvi vasitə tapaq ki, o «don erimesin». Gərək biz düşünək, nə təhər edək. Hələ ki, dondurulubdur. Amma təbiidiir ki, bu sizdən asılıdır. Siz özünüyü yaxşı aparsanız, borclar daha da çox dondurulacaqdır. Amma o yan, bu yan olsa, bir də gördünüz ki, eriməyə başlayıbdır. Mən istəməzdim erisin. Mən də tərəfdaram ki, axıra qədər dondurulmuş kimi qalsınlar.

Biz mətbuat üçün bütün yardımçıları etmişik və lazım olsa, bundan sonra da edəcəyik. Mən indi buraya gələndə Gündüz Tahirli bir məktub verdi ki, qəzetlərə, mətbuatı kreditlər üçün kömək etmək lazımdır. Bilmirem, indi kreditləri hər adam ala biler. Yəqin ki, hansısa bir güzəştli kredit almaq isteyirlər, ona görə mənə müraciət edirlər. Ona da baxacağam, indi imkan dairəsində o xahişin də yerinə yetirilmesinə çalışacağam.

**Ancaq gəlin, həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm. Amma dostluq ikitərəfli şeydir. Gərək iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki,**

**biz, iki tərəf də dost olmaq istəmisiç. Amma gəlin danışaq ki, bu daha pozulmasın, biz dost olaq, axıra qədər dost olaq. Mən dost olmaq istəyirəm.**

Xatirimdədir, mən jurnalistlərə görüşəndə dedim ki, çağırın, kim isteyir gəlsin. Siyahıda müxalifet qəzətlərinin jurnalistləri var idi. Bəziləri golmuşdilar, amma bəziləri gəlmemişdilər. Mən düşünürəm, niyə, nə üçün? Ola bilər, senin mendən xoşun gəlmir. Bəlkə mənim səndən dünəndən xoşum gəlmir. Ancaq bir halda ki, danışmağa, görüşməyə, fikir mübadiləsi aparmağa, açıq söz deməyə imkan var, bu imkandan nə üçün istifadə etməyek? Məhz həmin görüşdə bele bir imkan var idi. Oraya dəvət olunmuş hər bir adam, fərqi yoxdur, hansı partiyaya mənsubdur, hansı siyasi baxışlara mənsubdur, iqtidara müxalifdir, yaxud lap kəskin müxalifətdədir, yaxud da qatı müxalifətdədir – bizdə belələri var – bunun nə əhəmiyyəti var, gəlin, oturaq, danışaq, səhbət edək. Sən də öz fikrini de, mən də öz fikrimi deyim.

Biz bir xalqıq, bir xalqın övladlarıyız. Bir milletik, bir millətin insanlarıyız və bu cəmiyyətdə bir yerə yaşayırıq. Heç bir yerə də getməyəcəyik, mən buradan çıxıb bir yere getməyəcəyəm, sən də getməyəcəksən, niyə də gedək! Biz bir yerdə, bir vətəndə, bir torpaqda, bir cəmiyyətdəyik. Bir cəmiyyətdə olduğumuz halda gərək, biz danışaq, fikir mübadiləsi aparaq, bir-birimizi anlamağa çalışaq.

Bezən jurnalist haradasa hansısa faktı eşidir, oturub yazar və bir az da ona öz fikirlerini əlavə edir. Amma bu faktı araşdıranda, müəyyən adamlarla görüşəndə aydın olur ki, məsələ belə deyil, başqa cürdür. Ona görə də mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm.

Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla on yaxın olan adam mən olmuşam. On dost olan adam mən olmuşam. Bu mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistikə sənəti mənə çox yaxın olubdur.

Jurnalistika çətin sənətdir. Bunu etiraf etmək lazımdır, asan sənət deyildir. Başqa bir yerdə, başqa bir peşə sahibi gəlib öz işində oturub işləyir, müəyyən saat qurtarandan sonra evinə gedir. Elmlə məşğul olur, ya istehsalatda işləyir, yaxud ticarətdə işləyir, yaxud da biznesdə

işloşır, fərqi yoxdur. Amma jurnalistin iş yeri yoxdur. Qəzətin redaksiyası da jurnalistin iş yeri deyildir. Çünkü o, redaksiyada otursa, elo ancaq yuxarıya baxsa, bir şey yaza bilməyəcək, fealiyyət də göstərə bilməyəcək. Demək, jurnalist gərek daim comiyyətə əlaqədə olsun, insanlarla əlaqədə olsun, comiyyətin müxtəlif təbəqələri ilə əlaqədə olsun və müxtəlif yerlərlə təməsda olsun ki, istədiyi məlumatları ala bilsin və onların əsasında istədiyi sahədə öz məqalələrini, öz əsərlərini yaza bilsin. Bu asan iş deyildir. Men bunu bilirəm və öz fikrimi başqlarına da bildirmək istəyirəm. Ona görə də gərek biz jurnalistlərə kömək edək.

Bele bir vəziyyətde olan jurnalistlər bəzən ədalətsizliklə rastlaşır, bəzən kobudluqla rastlaşırlar, başqa hallarla, xoşagelmeyən hallarla rastlaşırlar. Bu, heysiyyətlərinə toxunduğuna görə onları incidir və etiraz əlaməti olaraq, müxtalif məqalelər yazırlar ve səhvler də buraxırlar. Ona görə əgər jurnalistlər cəmiyyətlə daha yaxın olsalar, cəmiyyətde də jurnalistləri sevsələr, onlara hörmət etsələr, onların işlerinin, fealiyyətlərinin həyata keçirilməsinə yardım etsələr, bunda cəmiyyət də uşaqlıqdır, jurnalistlər də.

Biz həmişa arzu edirik ki, jurnalistlər obyektiv olsunlar. Mən düşünmürəm ki, jurnalistlər qəsdən qeyri-obyektivliyə yol verirlər. Ancaq onların sənəti beledir, gərek elə bir şey yazımlar ki, oxucular üçün maraqlı olsun. Kəskin, sensasiyalı yazılar olmasa, oxucular üçün maraqlı olmur, qəzetlər alınmır və saire və saire. Siz bunları məndən yaxşı bilirsınız. Mən bu barədə fikrimi genişləndirmək istəmirəm. Biz bunları nəzərə almalıyıq. Amma jurnalistlər də hücum obyektləri ki var, yaxud kəskin tənqid edirlər, gərek onların vəziyyətini nəzərə alırlar. Əger hər iki tərəf bir-birini nəzərə ala bilsə, hesab edirəm ki, bizim cəmiyyətdə jurnalistlərlə bütün insanların dostluğu tömin oluna-caqdır.

Her halda, mən sizi bir daha əmin etmək istəyirəm ki, bugünkü mükafatı yüksək qiymətləndirirəm və çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gelən yardımı edəcəyəm. Jurnalistlərə də öz arzularımı, öz isteklərimi bildirdim. Mən bir daha size təşəkkür edirəm. Bütün Azərbaycan jurnalistlərinə cansalığı, işlərində yeni-yeni uğurlar arzu edirəm. Sağ olun.

## TÜRKMƏNİSTANIN PAYTAXTI AŞQABADA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

23 aprel 2002-ci il

– Mənim Aşqabada səfərim haqqında məlumatınız var. İzahat verməyə ehtiyac yoxdur. Nə məqsəd üçün gedirik, o da məlumdur. Çünkü uzun müddətdir Xəzər dənizinin statusunun müyyən olunması ilə əla-qadər müxtəlisif səpkilərdə danışqlar gedibdir. Xüsusən bizim xarici iş-lər nazırlarının rəhbərlik etdikləri ekspert qrupları çox işləyiblər. Eyni zamanda ikitərəfli görüşlər də çox olubdur. Xarici işler nazırları, baş-nazirlər, prezidentlər görüşübllər. İndi birinci dəfədir ki, biz dövlət baş-çıları səviyyəsində Aşqabadda toplasınaq. Gedək, görek nə olur.

**S u a l :** Cənab Prezident, İran belə bir rəsmi məlumat yayıb ki, bu sammitdə İİR-ə 14,5 faiz təklif olunacaq. Bildirilir ki, İran bu təkliflə razılaşır. Həmin təklifin gündəliyə çıxarılacağını gözlemek olarmı?

**C a v a b :** Bilmirəm. Nə olacaqsə, orada görəcəyik. Bu barədə məlumatim voxdur.

**S u a l :** Cənab Prezident, Azərbaycanın Xəzərlə bağlı mövqeyində  
hər hansı bir yenilik varmı?

**C a v a b :** Yoxdur.

**S u a l :** Xəzər dənizi enerji daşıyıcıları ile zəngin olan bir mənbədir. Bu mənbənin istifadə olunması və dünyanın inkişaf etmiş dövlətlərinin diqqətinin buraya cəlb edilməsi Sizin böyük xidmətinizdir. Bizim ictimaiyyət Aşqabad sammitində Xəzərin sektorlara bölünməsində dövlətlərin ümumi razılığı gələcəyinə emindir. Sizcə, ictimaiyyətimiz öz əminliyində yanılmır ki?

**C a v a b :** Mən də əminəm, camaat da əmindir. Amma lazımdır ki, razılığa gelək.

**S u a l :** Cenab Prezident, Rusiya nümayəndə heyəti burada olanda Siz dediniz ki, koordinatların dəqiqləşdirilməsinə Rusiya ilə Qazaxıstan başlayıblar. Bu koordinatlar Azərbaycanla da razılışdırılacaqdır. Bunu süretləndirmək lazımdır. Putinlə görüşünüzde Siz bu məsələyə toxunacaqsınızmı?

**C a v a b :** Biz artıq bunu danişmışız. Burada problem yoxdur. Bizim ekspertlər işləyirlər. Nəzərdə tutulur ki, hazır olsa – iyun ayının əvvəlində mən Sankt-Peterburq a gedəcəyəm, orada prezident Putinlə görüşəcəyəm – ola bilər, orada imzalayaq.

**S u a l :** Cənab Prezident, İranın prezidenti Xatəmi ilə görüşəcəksinizmi?

**C a v a b :** Bəli, görüşəcəyəm.

**S u a l :** Cənab Prezident, Türkmenistanın prezidenti Saparmurat Türkmenbaşı ilə görüşəcəksinizmi?

**C a v a b :** Türkmenbaşı ev sahibidir. Yəqin ki, görüş olacaqdır.

**S u a l :** Cənab Prezident, Azərbaycanın Türkmenistana borcu vardır. Türkmenistan tərefi artıq rəqəmlər deyib, problemin hellini yubadur. Bu məsələ bərədə danişq aparacaqsınız mı? Bir de ki, Türkmenistana gediş-gelişlə bağlı bəzi problemlər bərədə söhbətiniz olacaqmı?

**C a v a b :** Bilirsınız, indi mən borc məsələsindən heç danişmaq istəmirməm. Buna hazır da deyiləm. Çünkü bu sefərimin məqsədi o deyil. Türkmenistana gediş-geliş nə mənada deyirsiniz, onlar hamiya viza qoyublar.

**S u a l :** Onlar deyirlər ki, azərbaycanlılar gələndə problem yaranır.

**C a v a b :** Bir halda ki, viza qoyub, bu öz vətəndaşlarının hamısına aiddir. O azərbaycanlılar da Türkmenistanın vətəndaşlarıdır. Burada heç kəse istisna etmək olmaz.

**S u a l :** Cənab Prezident, Türkmenistanla və İranla mübahiseli yataqlar bərədə məsələ qaldırılacaqmı?

**C a v a b :** Bilirsınız, bizim mübahisəli yataqlarımız yoxdur.

**S u a l :** Cənab Prezident, Sizin Aşqabada sefəriniz o deməkdirmi ki, İranla Türkmenistanın mövqelerində yaxınlıq var?

**C a v a b :** Mənim mövqeyim bunu bildirmir – bu iki dövlətin mövqelerində yaxınlıq var, ya yox. Biz birinci dəfə toplaşırıq. Bunu başqa məsələlərlə şərtləndirmək olmaz.

**S u a l :** Cənab Prezident, səhhətiniz necədir? Qəzetlərdə məlumat yayılmışdı ki, Siz hətta xəstəxanaların birinə baş çəkmisiniz.

**C a v a b :** Sən mənə lap yaxında durmusan... Sən necə düşünürsən? Sən məni görürsən. Necəyəm? O yalan yazınlara sən cavab versən – özü də bəzən cavabın tutarı olur – onlara cavab ver ki, mən Prezidentdən 50 santimetr məsafədə durmuşdum, onun səhhətini hiss etdim. Nə hiss etmisən, öz işindir.

**S u a l :** Cənab Prezident, 2003-cü ildeki prezident seçkilərinə şəxson Sizin özünüzün qatılacağınız gözlənilirmi?

**C a v a b :** Mən bunu çıxdan bəyan etmişəm. Bəyan etmişəm ki, 2003-cü ilin seçkilərində mən yenidən iştirak edəcəyəm.

**S u a l :** Tek namizəd göstəriləcəksiniz, yoxsa başqa namizəd də olacaq? Yeni Azərbaycan Partiyasından İlham Əliyevin namizədiyinən söhbət gedir.

**C a v a b :** Bir partiyadan iki namizəd ola bilməz.

**S u a l :** Cənab Prezident, güclü nazirliklərində, habcıl Gömrük Komitəsində, Vergilər Nazirliyində rəhberlerin dəyişdiriləcəyi barədə söz-söhbət gedir. Bu nə dərəcədə doğrudur?

**C a v a b :** Bunu haradan gözlöyirsiniz? O qədər belə yalan məlumatlar yayırlar ki, mən bunlara cavab verməyəcəym.

**S u a l :** Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının Azərbaycanla hərbi tehlükəsizlik sahəsində əməkdaşlıqla bağlı bayanatları Azərbaycan-İran münasibətlərinə hansı yeniliklər gətirə bilər?

**C a v a b :** Bilirsınız, gəlin, burada belə şəyleri müzakirə etməyək. Biziş şərhçilərimiz televiziyyada, xüsusən özəl kanallarda bunları şərh edirlər. Dündür, bəzən səhv'lərə yol verirlər, özlərinin subyektiv fikir-ləri deyirlər. Bura o söhbətin yeri deyildir.

**S u a l :** Cənab Prezident, ABŞ prezidenti Corc Buş Azərbaycana, Ermənistana və Tacikistana hərbi yardımla bağlı sənəd imzalamışdır. Konkret olaraq Azərbaycana nə cür yardım göstərilecek?

**C a v a b :** Görək de. O bu sənədi beşinci gün imzalamışdır. Görək onlar bize desinlər ki, yardım necə olacaq.

**S u a l :** Cənab Prezident, şənbə gününe müxalifətin mitinqi nəzərdə tutulmuşdur. Buna münasibətiniz necədir?

**C a v a b :** Bu artıq adı haldır. Mitinq keçirirler... Birinci mitinq deyil ki. Bir-iki gün bundan əvvəl qadınlar da mitinq keçirdilər. İndi kişi-lər keçirəcəklər. Sonra yəqin qocalar keçirəcəklər.

**S u a l :** Cənab Prezident, bu gün Azərbaycan futbolunda çox böhranlı vəziyyət yaranmışdır. UEFA, FİFA Azərbaycanı hətta bu federalardan uzaqlaşdırmaqla hədələyir. Buna Sizin münasibətinizi bilmək olarmı?

**C a v a b :** Bilirsiniz, mən futbol məsəlesi ilə heç məşğul olmuram və xəberim də yoxdur. Çünkü indi bir adam hər şeyle məşğul ola bilməz. Mən maraqlanıram. Bu, idmançıların, futbol komandalarının işidir.

**S u a l :** Sammitdə hansısa sənəd imzalanacaqmış?

**C a v a b :** Nəzərdə tutulur ki, bəyannamə imzalansın. Bizim ekspertlər onun üzərində işləyib mətnini razılaşdırıb bilsələr, imzalayaçaqıq.

**S u a l :** Cənab Prezident, Siz səfərdən qayıdan kimi sahibkarlarla görüşcəksiniz. Onların bəzi problemləri var. Məsələn, nəqliyyat nəzərinin təsdiq olunması, Prezidentin Yanında Sahibkarlar Şurasının yaradılması. Qarşidakı görüşdən bu nəticələri gözləmək olarmı?

**C a v a b :** Bilirsənmi, sən yaxşı jurnalistən, amma hərdənbir bəsit suallar verirsin. Bu görüşdən çox şey gözləmək olar. İndi belə bir böyük görüş keçirəcəyik və bütün Azərbaycana bəyan etmişik ki, sahibkarlardan kim istəyir, gəlib fikirlərini deye biler. Məqsədimiz nədir? Məqsədimiz odur ki, sahibkarlar öz işləri haqqında, onlara mane olan səbəblər haqqında açıq danışınlar. Azərbaycanda biznesi inkişaf etdirmək lazımdır. Özü də, yerli sahibkarlar biznesi inkişaf etdirməlidirlər. Biz müşahidə edirik ki, yerli biznesin inkişaf etməsində də problemlər var, sahibkarlara maneçiliklər var. Onların bəziləri öz işlərini istədikləri kimi apara bilmirlər.

Təəssüflər olsun ki, evveller olduğu kimi, yənə də ayrı-ayrı hüquq müdafiə orqanları tərəfindən qanunsuz yoxlamalar aparılır, biznesmenlərin işinə müdaxilə edilir. Hətta mən hiss edirəm ki, bizim vergi orqanlarının da işində bir az səhv'lər meydana çıxmaga başlayıbdır. Bunların hamısı biznesin inkişafına mane olur. Azərbaycan Prezidenti kimi, mənim də məqsədim ondan ibarətdir ki, bunları biznesmenlərin özlərindən eşim. Onlara nə mane olur və nə etmək lazımdır ki, onlar öz işlərini daha da uğurla apara bilsinlər və Azərbaycanda yerli biznes inkişaf etsin. Bu çox mühüm məsələdir. Çünkü biz islahatlar keçirmişik, dövlətin inhisarında bir şey yoxdur. Bütün iqtisadiyyatımız indi sahibkarların, iş adamlarının əlindədir. Azərbaycanın sosial-iqtisadi inkişafı sahibkarların, iş adamlarının fəaliyyətdən asılıdır. Ona görə də biz buna böyük qayğı göstərməliyik. Necə ki, keçmişdə bunların hamısı dövlətin inhisarında olanda dövlət onlara qayğı göstərirdi, indi bunlar sahibkarlardadır və biz onlara qayğı göstərməliyik, kömək etməliyik. Biz onların dərddlerini özlərinin dilindən eşitməliyik.

Əlbəttə, mən onlara da arzu edirəm ki, vəziyyəti obyektiv qiymətləndirsinlər. Həqiqətən onlara mane olan məsələləri qaldırsınlar, ayrı-ayrı icra orqanlarının onlara qarşı ədalətsizliklərini bildirsinlər. Hesab

edirəm ki, bu yox deyildir. Qorxmasınlar, çəkinməsinlər, açıq səhbət getsin. Bu çox böyük bir şeydir. Təbiidir ki, biz görüşdə alındığımız məlumatları təhlil edəcək, sonra lazımi tədbirlər görəcəyik. Güman edirəm ki, bundan sonra Azərbaycan Prezidentinin Fərmani olacaqdır. Ona görə də biz sadə görüş keçirmək istəmirik. Bu, iqtisadi islahatlar sahəsində bizim apardığımız işin bir hissəsidir.

**S u a l :** Cənab Prezident, son zamanlar Rusiyada skinxədlərin fəaliyyəti güclənib. Onların qafqazlılara, o cümlədən azərbaycanlılara münasibəti çox radikaldır. Siz Rusiya prezidenti ilə görüşərkən bu məsələyə, bir də Krasnodardan ermənilərin Dağlıq Qarabağa köçürülməsi məsələsinə toxunacaqsınızmı?

**C a v a b :** Birinci məsələ Rusiya dövlətinin öz işidir, biz buna qarışmırıq və qarışmayıcağıq. Hesab edirəm ki, Rusiya dövləti bu problemlərin nə qədər təhlükəli olduğunu özü bilir və lazımı tədbirlər götürür.

İkincisi, bizim öz dərdimiz var. Bizə nə lazımdır ki, Krasnodardan ermənilərin haraya köçürülməsi ilə məşğul olaq. İnanmiram ki, onlar Dağlıq Qarabağa gəlsinlər. Dağlıq Qarabağa gəlseydilər, niyə oraya gedirdilər? Krasnodar çox gözəl yerdir. Ona görə oranı seçiblər. Gəlib Dağlıq Qarabağın daşları üzərində onlar ne edəcəklər?

**S u a l :** Cənab Prezident, bu günlərdə Parlamentin sədri Murtuz Ələsgərov nazirləri Nizami Qocayevlə bağlı qanunsuzluqlara və cinayətə yol verməkdə ittihəm etmişdi. Bu barədə nə deyə bilərsiniz?

**C a v a b :** Siz bu mövzunu o qədər çəynəmisiniz, yəni Murtuz Ələsgərovu televiziyyada o qədər göstərmisiniz ki... Mənə belə gəlir ki, hər şey məlumdur.

**S u a l :** Cənab Prezident Siz xarici iş adamları ilə də görüşcəksiniz?

Bu görüşdə məqsəd nədir?

**C a v a b :** Görüşəcəyəm. Məqsəd yənə eynidir.

Sağ olun.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

24 aprel 2002-ci il

- Xoş gördük. Dünen görüşmüştük, bu gün də görüşürük. Görürsünüz, Azərbaycan Prezidenti jurnalistlərlə necə tez-tez görüşür.

Təbii, siz maraqlanırsınız, bilirom ki, bəzi məlumatlarınız da var. Ona görə mən geniş məlumat vermək məqsədində deyiləm. Mən hesab edirəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının birinci görüşü, Aşqabad sammiti çox əhəmiyyətli bir hadisə oldu və bizə böyük imkanlar verdi ki, son illər Xəzərin statusu ilə əlaqədar olan müzakirələr, məsələlər haqqında öz mövqelərimizi, öz fikirlərimizi bildirək və bunları müzakirə edək. Bu da alındı. Ona görə hesab edirəm ki, sammit baş tutubdur. Yenə deyirəm, mən bunu müüm hadisə hesab edirəm.

Əsas ondan ibarətdir ki, orada hər bir dövlət başçısı öz ölkəsinin Xəzərə aid və Xəzərin statusuna aid fikirlərini bildirdi. Mən orada dünen deməmişdim, bu gün də qapalı iclasda dedim ki, Xəzərin statusu təkco Xəzərin dibinin bölünməsindən ibarət deyil, Xəzərin problemləri var. Xəzərin en böyük problemi ekologiya problemidir. Çünkü Xəzər dənizi kimi dünyada bənzəri olmayan nadir bir dəniz, təəssüflər olsun ki, çox çirklenir. Keçmişdə de çirklenibdir, amma indi daha da çox çirklenir. Xəzərin statusunun müəyyən edilməsi bu məsələnin həlli ilə bağlı olmalıdır.

Yaxud da ki, Xəzərin bioloji ehtiyatları. Xəzərdə olan nadir balıqlar get-gedə azalır, onların məhv olmaq təhlükəsi var. Bununla da ciddi məşğul olmaq lazımdır. Xəzərdə gəmiçilik məsəlesi də var. Bunlarla bərabər, indi bu dəqiqə çox aktual olan məsələ – Xəzərin mineral ehtiyatlarının istifadə olunmasıdır. Bunnardan istifadə olunur, o cümlədən Azərbaycan tərəfindən. Xəzərin sektorlara bölünməsi, yəni Xəzərin statusunun müəyyən edilməsi ondan ibarətdir ki, gərək müəyyənləşdirilsin ki, hansı ölkə hansı sərhəddə öz işini apara bilər. Bunda da indiyə qədər əldə olunmuş təcrübə var. Beynəlxalq hüquq normalarına uyğun olan orta xətt prinsipi var və bu, əsas götürülməlidir. Əlbettə, biz bu barədə öz mövqeyimizi orada bildirdik.

Müzakirələr çox oldu. Bizim açıq iclasımızda müzakirə olmadı, orada çoxlu mətbuat nümayəndələri var idi. Amma ondan sonra qapalı ic-

lasımızda geniş müzakirə oldu və əvvəldən nəzərdə tutulmuşdu ki, bir bəyannamə imzalansın. O da bir neçə vaxtdır hazırlanırdı.

Nahayət, aprelin 22-də qərar qəbul olunmuşdu ki, ekspertlər qrupu ayrıca görüşsünlər, bu bəyannamənin layihəsini hazırlasınlar. Onlar da görüşmüştürlər, hazırlamışdırlar. Belə bir bəyannamə layihəsi var idi. Ancaq sonra qapalı iclasda biz bəyannamə layihəsini müzakirə edərkən bir neçə məsələlər çox mübahisəli oldu. Ona görə dövlət başçıları qərara gəldilər ki, ekspertlər qrupuna tapşırılsın ki, gecə səhərə qədər işləsinlər, bu hazır olsun və səhər biz bəyannamənin layihəsinə baxaq və onu imzalayaq. Onlar gecə saat beşə qədər işləmiş, əvvəlki mətni, variantı müəyyən qədər təkmilləşdirmişdilər. Ancaq təkmilləşmiş variant da bəzi mübahisələr doğrudu. Ona görə bu gün bizim qapalı iclasımız beş saat çəkdi.

Mübahisələr olduğuna görə, bir fikrə gelə bilmədiyimizə görə belə qərara alındı ki, bəyannamə qəbul edilməsin. Ele sammitin keçirilməsinin özü çox əhəmiyyətli hadisədir və bu, gələcəkdə belə görüşlərimizin tez-tez keçirilməsi üçün bir başlangıçdır. Qərara gəldik ki, hər ölkə üzrə xarici işlər nazirliklərinə təşşirəq, onlar bu bəyannamənin üzərində işləsinlər. Hazır olan zaman biz baxmalıyıq. Əger hamı onunla razı olsa, toplaşın bunu imzalaya bilərik.

**S u a l :** Cənab Prezident, Saparmurat Niyazovun «Xəzərdən qan iyi galın» fikrine münasibət bildirməyinizi xahiş edirəm. Bu, regiondakı vəziyyətin gərginləşməsinə getirib çıxarmayacaq?

**C a v a b :** Bilirsiniz, sizdən xahiş edirəm, mənə bu sualları verməyin. Mən bunların heç birinə cavab verməyəcəyəm. Təyyarədə mənə dedilər ki, bizim bəzi qəzetlərdə yene də – bu məsələ qurtarmır – mən buraya gəlməmiş bir çox şəylər yazıblar. Nə bunlara cavab verəcəyəm, nə də bu barədə mübahisəyə keçəcəyəm.

**S u a l :** Cənab Prezident, Saparmurat Niyazov dedi ki, o necə statusdur ki, Azərbaycan Xəzər sahilərində 184 kilometr uzaqda, Türkmenistandan 84 kilometr uzaqda iş aparır. Bu nə dərəcədə əsaslandırılıbdır?

**C a v a b :** Mən təəssüf edirəm ki, o bu fikirləri mətbuatın yanında deyir. Amma bu onun fikridir. Dünyada qəbul olunmuş beynəlxalq hüquq normalarına əsaslanan orta xətt prinsipi var. O isə orta xətt prinsipini kənarə qoyur, özü nə cür düşünür, o cür də xətt çəkir. O, çəkilən xəttə görə həmin məsafələri deyir. Belədir, fikir ayrılığıdır.

**S u a l :** Cənab Prezident, növbəti görüşün vaxtı müəyyənləşibmi?

**C a v a b :** Yox, müəyyənləşməyibdir. Sağ olun.

## TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏR MÜSAHİBƏ

29 aprel 2002-ci il

Prezident Heydər Əliyev yola düşməzdən əvvəl hava limanında kütülevi informasiya vəsítələrinin nümayəndələrinə müsahibə vermişdir:

— Xoş gördük sizi. Tez-tez görüşürük. Mənim səfərimin də məqsədini, səbəbini yəqin ki, bilirsiniz. Artıq metbuatda verilibdir ki, biz — Türkiye, Gürcüstan və Azərbaycan prezidentləri bölgədə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün, indi işlerimizdə çox mühüm yer tutan Şərq-Qərb dehлизinin, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin, Bakı-Ərzurum qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün və əsasən, beynəlxalq terrorizmle mübarizə barəsində səylərimizi birləşdirmək üçün, bölgədə və ümumiyyətlə, ölkələrimizdə təhlükəsizliyi təmin etmək üçün bu görüşə toplaşınq. Bu görüş Trabzondadır. Mən oraya gedirəm. Orada Türkiyənin prezidenti, Gürcüstanın prezidenti, bir də mən görüşüb səhbət edəcəyik.

**S u a l :** Cənab Prezident, orada hansıa sənədlər imzalanacaqmış?

**C a v a b :** Bəli, bir sənəd imzalanacaq. Onu daxili işlər nazirləri imzalayacaqlar.

**S u a l :** Cənab Prezident, Trabzon görüşü regionda yeni güc mərkəzi yaratmaq təşəbbüsü kimi də qiymətləndirilir. Bu barədə Sizin fikrinizi bilmək olarmış?

**C a v a b :** Bilirsiniz, belə şəyleri şışırtməyin. Yeni güc mərkəzi, filan... Hər xırda şeyi götürüb rəng verirlər. Bu, sadəcə regional əməkdaşlıqdır. Biz Aşqabada getdik. Orada regional məsələlər idi, güc mərkəzi deyildi ki. Burada da güc mərkəzi deyildir.

İndi dünyada gedən proseslər beledir ki, dövlətlər ikitərəfli əməkdaşlıq edirlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər və müxtəlif görüşlər keçirib regional seviyyədə əməkdaşlıq edirlər. Bunların hamısı bir məqsədə yönəldilibdir — sülh, təhlükəsizlik yaranınsın. İndi de en aktual olan beynəlxalq terrorizmə, narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, silah qaçaqmal-

çılığı ilə mübarizə, insan alveri ilə mübarizə—bunlar çox mühüm məsələlərdir.

Bunları her ölkə aparır. Amma müəyyən regionlarda biz işlərimizi əlaqələndirəndə, bir-birimizə yardım edəndə bu işlər daha da uğurla gedir.

**S u a l :** Cənab Prezident, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin təhlükəsizliyi məsəlesi əsasən hansı aspektlərdə müzakirə olunacaqdır?

**C a v a b :** Bilirsiniz, burada elə bir müzakirə olunası şey yoxdur. Bakı-Tbilisi-Ceyhanın təhlükəsizliyini boru xəttinin keçdiyi ölkələr — Azərbaycan, Gürcüstan, Türkiye təmin edəcək, bunların herası bu vəzifəni öz üzərinə götürübdür. Burada başqa bir aspekt yoxdur. Məsələn, mən Fərman vermişəm, böyük bir komissiya yaratmışam, baş nazir bu komissiyanın sədridir. Orada bizim bütün dövlət orqanları təmsil olunublar. Onlar lazımi tədbirlər hazırlayıb həyata keçirəcəklər ki, biz həm Bakı-Tbilisi-Ceyhan boru xəttinin, həm də Bakı-Tbilisi-Ərzurum kəmərinin təhlükəsizliyini təmin edək.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti Vladimir Putin Aşqabaddan qayıtdıqdan sonra Rusiya hərbi donanmasının Xəzərdə təlimlərə başlaması barədə göstəriş verdi. Xəzəryanı dövlətləri də bu təlimlərdə iştirak etməye dəvət etdi. Buna Azərbaycanın münasibəti necə olacaqdır?

**C a v a b :** Rusiyanın prezidenti Putin Aşqabadda menimlə görüşərən bu qərarı haqqında demişdi, bunda elə bir qeyri-adi şey yoxdur. Xəzər dənizində Rusiyanın hərbi donanması var. O, gedib Həştərxanda donanmanın işi ilə tanış olubdur. O mənə demişdi ki, Aşqabaddan birbaşa Həştərxana gedəcəkdir, belə bir təlim keçirmək məqsədi var. Bu barədə qərar qəbul etmək istəyir. Mənə demişdi ki, bütün Xəzəryanı ölkələri dəvət edir. Bizi də dəvət ediblər və iştirak edəcəyik.

**S u a l :** Cənab Prezident, növbəti sammitin Tehranda keçirilməsinə Putinin münasibətini Sizdən öyrənmək istəyirik.

**C a v a b :** Belə şey yoxdur, necə yəni Tehranda keçirilməsi? Tehranda keçirilməsi haqqında qərar qəbul olunmadı ki.

**S u a l :** Putin təklif etdi ki, Tehranda keçirilsin.

**C a v a b :** Onu Putin təklif etmədi, sən səhv edirsən. Onu İranın prezidenti cənab Xatəmi təklif etdi. Putin də buna razılıq verdi və bizi də heç birimiz etiraz etmədik. Ancaq iş bundadır ki, biz o bəyanna-

məni qəbul edə bilmədik. Bəyannamə qəbul edilmədiyinə görə da sammitin harada keçiriləcəyi barədə qərar da qəbul olunmadı.

**S u a l :** Mübahisəli yataqlarda işlərin dayandırılması ilə bağlı məsələ qaldırılıb, sammitdə heç bir netice əldə edilmədiyinə görə, Türkmenistan prezidenti belə bir təşəbbüs irəli sürübdür ki, bu məsəller əvələc ikitərəfli danışqlarla tənzimlənməlidir. Siz bunu necə qiymətləndirirsiniz?

**C a v a b :** Bilirsiniz, həmin görüşdə bezi sərt ifadələr işlənilibdir. Ancaq buna o qədər də fikir verməyin. Sonra, sammitin axırında Türkmenistan prezidenti Saparmurat Niyazov mənimlə danışığında təklif etdi ki, biz nümayəndələrimizi müəyyən edək, qoy onlar görüşsünlər, danışmlar və ikitərəfli danışqlar aparacaq. Mən də buna razılıq verdim.

O ki qaldı, siz «mübahisəli yataqlar» ifadəsi işlədirsiniz, mən orada ona cavab vermişəm. Gərək ki, bizim mətbuat nümayəndələri orada vardı. Bir də təkrar etmək istəyirəm, orada bù məsələ qalxanda mən dedim ki, gərək biz əvvəl Xəzər dənizində sektorların sərhədlərini müəyyən edək. Sərhədlər müəyyən ediləndən sonra hansısa yataqlar ola bilər ki, onlar heç mübahisəli olmasın. Hər iki tərəf danışar ki, bu yataqlarda birgə iş aparılsın. Ola bilər, kimse desin ki, yox, bu mənimdir, digəri desin ki, mənimdir. Onda bu, mübahisə olacaqdır. Mübahisəli yatağı müəyyən etmek üçün gərək mütləq sektorların sərhədləri müəyyən olunsun.

**S u a l :** Cənab Prezident, İrana sefəriniz nə vaxt reallaşacaq?

**C a v a b :** İnsallah, reallaşacaqdır.

**S u a l :** Cənab Prezident, sahibkarlarla görüşdə bildirmisiniz ki, yekun qərar müşəviriədə veriləcəkdir. Amma artıq bir neçə məmər vəzifəsindən konarlaşdırılmışdır.

**C a v a b :** Nə olsun ki, hələ bəlkə başqları da uzaqlaşdırıldı.

**S u a l :** Cənab Prezident, Siz indiki sefərinizdə Bakı-Axalkalaklı-Qars dəmir yol xətti ilə bağlı hər hansı bir səhbat aparacaqsınız? Çünkü Gürcüstan ərazisində müəyyən problemlər var. Bir də ki, ABŞ Prezidenti Corc Buş bəyanatında Türkiyəni Ermənistanla münasibətlər yaratmağa çağırılmışdır. Bununla bağlı nə deyə bilərdiniz?

**C a v a b :** Bilirsiniz, Axalkalaki dəmir yoluna bizim o qədər mərəğimiz yoxdur. O, Gürcüstanın öz daxili işidir. Biz bu işlərə qarışmaq istəmirik.

O ki qaldı ABŞ prezyidenti Buşun Türkiyəyə müraciətinə, Türkiyəyə çox müraciətlər olubdur. Bu barədə Türkiyənin şərtləri var. O bu şərtlərdən geri çəkilməyib və heç vaxt da geri çəkilməyəcəkdir. Mən buna eminəm.

**S u a l :** Cənab Prezident, kəmərlərə xarici təhlükə yaranarsa, cyni zamanda kəmərlər etrafında mütəşəkkil terrorçu qruplar yaranarsa, burlara qarşı mübarizə formalarını necə görürsünüz?

**C a v a b :** «Bu yaranarsa, bu yaranarsa, bu yaranarsa», onda biz də yaradacaqıq.

**S u a l :** Cənab Prezident, bu görüşdə Ermenistan-Azerbaycan münaqişəsi ilə bağlı her hansı bir müzakirə gedəcəkmi?

**C a v a b :** Ola bilər ki, fikir mübadiləsi olsun.

**S u a l :** Cənab Prezident, MDB Kollektiv Təhlükəsizlik Şurasının katibi indiki üçtərəfli görüşlə bağlı bildiribdir ki, bu, təhlükəlidir və Şurənin növbəti iclasında bu məsələyə münasibət bildiriləcəkdir. Sizce MDB-nin Təhlükəsizlik Şurası nədən ehtiyat edir?

**C a v a b :** Mən bunu eşitməmişəm. Bunu deyən kimdir?

**S u a l :** İnternet saytlarında bununla bağlı məlumat vardır.

**C a v a b :** Mən eşitməmişəm. İnanmirəm ki, onlar bunu böyük bir təhlükə hesab etsinlər.

**S u a l :** Cənab Prezident, Amerika Birləşmiş Ştatlarının hərbi mütxəssisləri artıq Gürcüstandadırlar. Sizin Trabzon'daki görüşünüzdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin təhlükəsizlik məsələlərinin müzakirəsində ABŞ-in iştirakı ola bilərmi?

**C a v a b :** Burada ABŞ-in iştirakına nə ehtiyac var? Əgər biz Bakı-Tbilisi-Ceyhan boru xəttini də qoruya bilməyəcəyiksem, onda biz nəyik ki, başqa bir ölkə gəlsin, burada bizə yardım etsin? Buna ehtiyac yoxdur.

**S u a l :** Siz dünya azərbaycanlılarının birinci qurultayında bildirmişdiniz ki, diasporla işləyən bir təşkilat yaradılacaqdır. Bu barədə iş gedirmi?

**C a v a b :** Yaradacaqıq. Bu yaxınlarda yaradacaqıq. Sağ olun.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏR MÜSAHİBƏ

30 aprel 2002-ci il

- Trabzon Zirvə görüşünün gedişini və yekunları, güman edirəm ki, siz məlumdur. Çünkü televiziya vasitəsi hamısı verilibdir. Ona görə də bu barədə size əlavə məlumat verməyə ehtiyac yoxdur. Ancaq onu qeyd etmək istəyirəm ki, bu çox əhəmiyyətli görüş idi. Üç ölkənin - Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlerinin Zirvə görüşünün məqsədi bizim bölgədə bir neçə əsas sahələrdə əməkdaşlığı gücləndirməkdən ibarətdir. Bunlar beynəlxalq terrorizmle mübarizədir, bölgənin təhlükəsizliyinin təmin olunmasıdır və Şərqi-Qərb enerji dəhlizinin, yəni Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin mühafizəsi, təhlükəsizliyinin təmin edilməsidir. Əsasən bu məsələlər bizim toplaşmağımıza, belə bir regional əməkdaşlıq etməyimizə səbəb olmuşdur. Bu təşəbbüsü Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezər irəli sürmüdü. Orada bəyan etdim, bu gün bir daha deyirəm ki, bu, çox dəyərli təşəbbüsür və mən görülən işlərdən də çox məmənnunam.

**S u a l :** Cənab Prezident, təkbətək görüşlərdə hansı məsələlər müzakirə olundu?

**C a v a b :** Təkbətək görüşlərdə təbiidir ki, birinci növbədə iki ölkə arasında olan münasibətlər, bütün sahələrdə - həm iqtisadi, həm də başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə səhbət getdi, habelə yenə bölgəmizdə olan vəziyyəti təhlil edib fikir mübadiləsi apardıq.

**S u a l :** Dağlıq Qarabağ məsələsinə toxunuldumu?

**C a v a b :** Bəli, Dağlıq Qarabağ məsələsinə toxunuldu. Həm Əhməd Necdət Sezərlə, həm də Eduard Şevardnadze ilə mənim görüşlərimdə Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsi haqqında səhbət getdi və xüsusən Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Necdət Sezərlə bu barədə çox ətraflı danışdıq. Çünkü bilirsiniz ki, Türkiyə Minsk qrupunun üzvüdür və bu qrupun həmsəndləri axırıncı dəfə bölgədə olandan sonra Ankaraya getmişdilər, Türkiyənin prezidenti və başqa şəxslərlə də görüşməşdülər. Aparılan işlər, vəziyyət haqqında məlumatlar vermişdilər.

Bundan əlavə, Türkiyə Ermenistan-Azərbaycan münaqışəsi baş verəndən Azərbaycanı birmənalı dəstəkləyən bir ölkədir. Tək dəstək vermek deyil, o, bəyan edib, bu gün də bu bəyanatında qahr və Türkiyənin prezidenti bunu yene də təkrar etdi ki, Ermenistan-Azərbaycan münaqışəsi sona çatmayana qədər, Ermenistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmayana qədər, bu torpaqlar işğaldan azad olunmayana qədər Türkiye Ermenistanla sərhədlərini açmayıcaq və heç bir əməkdaşlıqla getməyəcəkdir.

**S u a l :** Cənab Prezident, Reykjavikde Türkiye, Azərbaycan və Ermenistan görüşünü keçirməkde məqsəd nədir?

**C a v a b :** Reykjavik görüşü Türkiye tərəfinin, onların təşəbbüsü ilə olacaqdır. Biz də ona etiraz etməmişik. Ola biler ki, hər bir görüşün əhəmiyyəti olsun.

**S u a l :** İmzalanan sənəddə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məsələ öz əksini tapdı. Son vaxtlar Dağlıq Qarabağın adı bu məsələdə çox tez-tez hallanır. Bununla bağlı Dağlıq Qarabağda fealiyyət necə tənzimlənəcək?

**C a v a b :** Bilirsiniz, bu çox mürəkkəb məsələdir. Bu barədə bir şey demək olmaz.

**S u a l :** Neft kəmərlərinin mühafizəsində hər bir ölkə öz ərazisindən keçən hissəyə cavabdehdir. Ola bilərmi ki, hansısa ölkə - məsələn, Gürcüstan çətinlik çəksə, Azərbaycan və Türkiyə ona kömək göstərinər?

**C a v a b :** Siz niyə qabağa qaçırsız? Biz orada razılışmışıq ki, hər ölkə öz ərazisində kəmərlərin təhlükəsizliyini təmin edəcəkdir. Mən güman edirəm ki, hər bir ölkə bu təhlükəsizliyi təmin etməyə qadirdir. Biz əməkdaşlıq edirik, əgər, şayəd nə vaxt, nə isə olsa, onda bu məsələləri həll edəcəyik. İndidən bu məsələni ortaya atmağa ehtiyac yoxdur.

**S u a l :** Cənab Prezident, Rusyanın ATƏT-in Minsk qrupundakı keçmiş həmsedri Vladimir Kazimirov bildirib ki, Ermenistan və Azərbaycan prezidentlerinin xüsusi nümayəndələrinin Praqada keçiriləcək görüşləri kifayət qeder əhəmiyyətlidir. Buna münasibətiniz necədir?

**C a v a b :** O öz fikrini bildiribdir. Biz isə başqa fikirdəyik.

**S u a l :** Cənab Prezident, Yunanistan Azərbaycan qazının Türkiyə ərazisindən öz ölkəsinə və oradan da Avropaya nəql edilməsini təklif etmişdi. Siz cənab Sezərlə görüşünüzdə bu məsələyə toxundunuzmu?

**C a v a b :** Ay qızım, bunların hamısı gələcəyin işleridir. Gelin evvelcə biz Azərbaycan qazını Türkiyəyə aparıb çatdırıq, Türkiyəni istenilən qədər təmin edək, Türkiyəyə qaz neql etmək imkanlarımız artırsın, sonra, əlbəttə, bizim fikrimiz gələcəkdə Avropaya çıxmışdır. Ola bilə ki, Yunanistan da bu sıradə olsun. Amma bu çox uzaq gələcəyin işidir. Başınızı belə şeylərlə ağrıtmayın.

**S u a l :** Cənab Prezident, Ankarada Azərbaycan səfiriyyinin yeni binasının açılışı nə vaxt olacaq?

**C a v a b :** İnşallah, bu yaxınlarda olacaq. Hörmətli jurnalistlər, görürəm, sizin əməlli suallarınız yoxdur. Sualnamıə sual vermək lazımdır. Men sadəcə, size məsləhət görünmə ki, belə görüşlərə gələndə əvvəldən hazırlanın, hərəniz bir yaxşı sual hazırlayıñ. Onda doğrudan da məzmunlu, günün tələbiniñ çox aid olan sual verən jurnalist kimi görünərsiniz. Bu da o məsələ barede size geniş məlumat verməyə imkan yaradacaqdır. Amma elə suallar vəzənənən qədər faydalana bilmirsiniz. Sağ olun.

## TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI

Trabzon

30 aprel 2002-ci il

Trabzonda Zirvə görüşünün yekunlarına dair birgə mətbuat konfransı keçirilmişdir. Dövlət başçıları əvvəlcə bayanatlarla çıxış etdilər.

### TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN BÖYANATI

– Hörmətli mətbuat nümayəndələri!

Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı işbirliyinin daha da gücləndirilməsinə və Qafqaz bölgəsinin sabitliyinə, iqtisadi inkişafına töhfələrimizi artırmaq məqsədi ilə keçirdiyimiz üçtərəfli Zirvə toplantısını tamamlanmış hesab edirik. Dəvetimizi qəbul edərək bu toplantıın gerçəkləşməsini təmin etdikləri üçün dost və qardaş Azərbaycanın və Gürcüstanın dövlət başçıları hörmətli Əliyev, hörmətli Şevardnadze bir dəha təşəkkürümüz bildirirəm.

Toplantıda gündəlikdə duran iqtisadi işbirliyi, təbii ehtiyatlardan istifadə, terrorizmlə mübarizə ilə bərabər, ölkələrimizi maraqlandıran digor regional və beynəlxalq məsələlər barədə səhbbətlər apardıq, bölgəmizdəki son vəziyyəti dəyərləndirdik. Hörmətli Əliyev və hörmətli Şevardnadze ilə təkbətək görüşlərimizdə isə ikitərəfli əlaqələrimizə aid məsələləri gözdən keçirdik. İşgütər və dostcasına keçən önemli görüşlərimizin sonunda Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, xalqlarımızın mənafeyinə uyğun işbirliyimizin genişləndirilməsi və çeşidləndirilməsi sahəsində eyni mövqədə olduğumuzu bir dəha görməkdən böyük məmənunluq duydum.

Dəyərli mətbuat nümayəndələri!

Qafqazda sülhün, sabitliyin bərqərar olması və işbirliyimizin gücləndirilməsi ölkələrimizin qarşısında duran əsas məqsədlərdəndir. Bugünkü görüşlərimizdən sonra gələcəkdə keçiriləcək Zirvə toplantılarımızın Qafqaz bölgəsində sabitliyin bərqərar olmasına kömək edəcəyiన inancım daha da artdır.

Hörmətli cümhur başqanları ilə belə görüşlərin davam etdirilməsi məqsədilə bu toplantıları hər il gerçəkləşdirmək barədə yekdil qərara geldik. Önümüzdəki il üçtərəfli toplantımızın Tbilisidə keçirilməsi barədə hörmətli Şevardnadzenin dəvətini məmənunluqla qəbul etdik. Görüşlərimizdə iqtisadi inkişaf və əlaqələrimizin yüksəldilməsi üçün regional işbirliyinin önemini bir daha dile götirdik. Bu çərçivədə üç ölkənin bir-birine bağlayan Bakı-Tbilisi-Ceyhan və «Şahdəniz» yatağından təbii qazın ixracı üçün boru komərlerinin en qısa zamanda reallaşdırılmasına dair ortaq qərarımızın olduğunu da nəzərinizə çatdırmaq istəyirəm.

Hörmətli Əliyev və hörmətli Şevardnadze ilə başladığımız və davam edən səyərimizi sona çatdırmaq üçün fealiyyətimizi gücləndirmək haqqında da razılığa nail olduq. Hörmətli cümhur başqanları ilə görüşlərimizdə terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə sahələrində beynəlxalq işbirliyinin önemli olduğunu vurguladıq.

Bu gün daxili işlər nazirləri tərəfindən imzalanan terrorizmə, müteşəkkil cinayətkarlığa və digər ağır cinayətlərə qarşı mübarizə haqqında Türkiye Cumhuriyyəti, Gürcüstan və Azərbaycan hökumətləri arasında anlaşmanın da bu məqsədə en yaxşı formada xidmət edəcəyinə inanırıq. Bu fürsətdən istifade edərək, Qafqaz bölgəsində sülh və sabitliyin bərqərar olması üçün Türkiye, Azərbaycan və Gürcüstanın bundan sonra da birlikdə fealiyyət göstərəcəklərini, xoş niyyətə gücləndirdiyimiz işbirliyimizin heç bir ölkəyə qarşı olmadığını bildirirəm. Dövlətlərin barış içinde bir yerde yaşamları üçün beynəlxalq hüquq normalarının gözlənilmesinə inanın ölkələrimizin bir isteyinin – bölgəmizdə xalqların dinc və firavan yaşamları, gələcəyə ümidi baxmaları arzusunun olduğunu vurğulamaq istəyirəm.

Hörmətli Əliyev və hörmətli Şevardnadze ilə gerçəkləşdirildiyimiz bu önemli toplantının bütün bölgədə sülhün, ədalətin, əmin-amanlığın bərqərar olmasına və ölkələrimiz arasındaki işbirliyinə yeni imkanlar qazandırmasını diləyirəm.

Hamınıza təşəkkür edirəm.

\* \* \*

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Türkiye Cumhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezer!

Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze!  
Hörmətli xanımlar və cənablar!  
Hörmətli mətbuat nümayəndələri!

Türkiye-Gürcüstan-Azərbaycan regional işbirliyi ilə əlaqədar toplantıımız başa çatdı. Hesab edirəm ki, Trabzon görüşü uğurla başa çatıb və biz bölgəmiz üçün çox əhəmiyyətli məsələləri müzakirə etdik və nəticədə hökumətlərimiz arasında müvafiq saziş imzalandı. Bu bizim bölgəmizdə yeni bir hadisədir. Bu, eyni zamanda bizim bölgəmizdə Türkiyənin, Gürcüstanın və Azərbaycanın bütün başqa sahələrdə olduğunu kimi, təhlükəsizlik sahəsində, beynəlxalq terrorizm ilə mübarizə sahəsində və xüsusən, Şərqi-Qərbi dəhlizinin təhlükəsizliyinin təmin edilməsi sahəsində üçtərəfli əməkdaşlığının təməlini qoymuşdur. Hesab edirəm ki, biz çox dəyərli iş görmüşük və bu əməkdaşlığımız həm ölkələrimiz üçün, həm de bölgəmiz üçün çox əhəmiyyətli olacaq, bu bölgədə üç dövlətin əməkdaşlığının yeni mərhələsini müəyyən edəcəkdir.

Beynəlxalq terrorizmle mübarizə indi bütün bəşəriyyətin qarşısında duran en mühüm vəzifələrden biridir. Məmənuniyyət hissi ilə deyə bilərəm ki, Türkiye, Gürcüstan və Azərbaycan ötən il sentyabrın 11-də baş vermiş hadisələrdən sonra beynəlxalq terrorizmə qarşı yaranmış koalisiyaya, alyansa dərhal qoşulmuşlar və bu mübarizəyə öz töhfələrini vermişlər. Bölgəmizin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkələrimizin hər birinin milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Bu sahədə çox problemlər var. Biz bu barədə hörmətli cümhur başqanı Sezərlə, hörmətli prezident Şevardnadze ilə həm üçtərəfli görüşlərimizdə, həm de ikitərəfli görüşlərimizdə çox etrafı müzakirələr apardıq.

Ən əsası ondan ibarətdir ki, bizim fikirlərimizin eyni olduğunu bir daha təsdiq etdik. Bütün bu məsələlər içərisində bizim üçün daha böyük önem kəsb edən, bölgəmizdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Özərzurum boru xətlərinin mühafizəsinin, təhlükəsizliyinin təmin olunmasıdır. Bildiğiniz kimi, bizim bu sahədə 1994-cü ildən indiyə qədər gördüyüümüz işlər və birgə səyərimiz öz nəticələrini veribdir. Artıq Bakı-Tbilisi-Ceyhan esas neft ixrac komərinin inşasına başlanıır.

Güman edirəm ki, bu, 2004-cü ildə, on gec 2005-ci ildə sona çatmaq və biz Xəzər dənizindən hasil etdiyimiz neftin Türkiyənin Ceyhan limanına çatdırılmasının və dünya bazarlarına göndərilməsinin şahidi olacaqıq. İnanırıam ki, həmin bu böyük hadisənin açılışında da biz birlikdə iştirak edəcəyik. Eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışında.

Bizim Xəzər dənizində keşf etdiyimiz «Şahdəniz» qaz yatağı çox zengindir. Orada onilliklərə böyük miqdarda hasil oluna biləcək töbii qaz var. Biz bu yataqda işləməyə başlayarkən və xüsusən son nəticələri alduğumuz zaman məhz Türkiyə ilə əlaqələr yaratdıq və onun qaza olan ehtiyacını təmkin etmək məqsədi ilə Azərbaycan qazının Türkiyəyə nəql olunmasını teklif etdik. Türkiyə Cümhuriyyəti bizim bu teklifimizi məmənnuniyyətlə qəbul etdi və biz işe başlamışıq. Ümid edirəm ki, Azərbaycanın Xəzər dənizindəki «Şahdəniz» qaz yatağından çıxarılmacaq qaz 2004-cü ildə Türkiyəyə axacaq, Türkiyənin müxtəlif bölgələrini təbii qazla təmkin edəcəkdir. Biz gələcəkdə təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini də nəzərdə tuturuq.

Beləliklə, biz böyük layihələr həyata keçiririk və yaxşı nəticələr elde etmişik. Onların tehlükəsizliyinin təmkin edilməsi indi bizim gündəliyimizdə duran əsas məsələlərdən biridir. Bu məsələlər de burada, Trabzon zirvə görüşündə müzakirə olundu. Biz fikir mübadiləsi aparıq, eyni fikirdə olduğumuzu bildirdik, səylərimizin birləşdirilməsi haqqında qərar qəbul etdik. Bundan sonra birlikdə əməkdaşlıq edəcəyik, irəliye gedəcəyik.

Beləliklə, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezərin təşəbbüsü ilə ilk dəfə Trabzonda toplanmış zirvə görüşü çox əhəmiyyətlidir və çox uğurla başa çatıbdır. Ümidvaram ki, burada təməlini qoymuşum iş gələcəkdə davam edəcek, ölkələrimiz üçün, xalqlarımız üçün çox faydalı olacaqdır.

Mən Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezəre bu böyük təşəbbüsə görə, Trabzon Zirvə görüşünün çox yüksək səviyyədə təşkil olunmasına görə, burada yaranmış işgüzər şəraitə görə, bize göstərilən gözel qonaqpərvərliyə görə təşəkkür edirəm. Əziz qardaşım Əhməd Necdet Sezərə, qardaş türk xalqına sevgi-məhəbbəti mi bildirirəm və sülh, əmin-amanlıq, rifah diləyirəm. Sağ olun.

\* \* \*

## GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN BÖYANATI

— Dəyerli məsləkdaşlarım, hörmətli cənab Əhməd Necdet Sezər! Hörmətli cənab Heydər Əliyev!

Hörmətli metbuat nümayəndələri!

Keçirdiyimiz bu iki günə görə Size təşəkkürlerimi bildirmek istəyirəm. Biz bu günlər birlikdə qarşılıqlı anlaşma şəraitində çox əhəmiyyətli məsələləri müzakirə etmişik və gözəl bir sazış imzalamışıq. Bu qədər önemli və çoxmənalı bir sənədin imzalanması ölkələrimiz arasındakı əlaqələrin bir qoludur. Bu, «soyuq müharibə»nin bitməsini və yeni bir mərhələnin yarandığını gösterir.

Biz görüşlərimizdə bu üç dövlətin Avropa və bütün dünya üçün, eləcə də həyata keçirdiyimiz böyük layihələr üçün nə qədər önemli olduğunu vurguladıq. Şərqi-Qərb enerji dəhlizi və Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması layihələrinən dənizşarkən mənim çox yaxın, səmimi dostum cənab Heydər Əliyevin qəhrəmancasına, cəsarətli davranışlarından söz açmasam, doğru olmaz. Cənab Xəzərin karbonhidrogen ehtiyatlarının Gürcüstan və Türkiyə torpaqları üzərində digər ölkələrə nəql edilmesi məsəlesi hörmətli Əliyevin təşəbbüsü ilə olmuşdur və artıq bu, həyata keçirilmək üzərdir. Tarixi önəmi olan bu böyük layihələrin indiki hala getirilməsi sahəsində Türkiyə Cümhuriyyəti hökumətinin, nazirlərinin eməyini de yüksək qiymətləndirirəm. Eyni zamanda, görüşlərdə iştirak edən Amerika Birləşmiş Ştatlarının neft şirkətlərinə, maliyyə dairələrinə de təşəkkürümü bildirirəm.

Bir neçə il önce xəyal hesab etdiğimiz indi gerçəkləşibdir. Təbii dir ki, bu işlərimizin təməli Bakı-Supsa neft kəməri fəaliyyətə başladıqdan sonra qoyulmuşdur və indi gündəlikdə boru xətlərinin mühafizəsi və təhlükəsizlik məsələləri durur. Bu gün daxili işlər nazirlerimiz sazış imzaladılar. Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezərin də söylədiyi kimi, bu anlaşma heç bir ölkəyə qarşı deyildir. Bu, sadəcə, boru kəmərlərinin təhlükəsizliyinin təmkin olunması ilə bağlıdır. Bu gün imzalanan sənədə əsasən təhlükəsizlik sahəsində işbirliyi müxtəlif sahələri əhatə edən digər layihələr üçün də önemlidir. Gürcüstan olaraq biz bu anlaşma ilə boru xətlərinin mühafizəsini təmkin etmək baxımından üzərimizə yeni vəzifələr götürürük.

Dünen söylədiyim fikri təkrar etmək istəyirəm ki, Gürcüstan, üzərinə götürdüyü bütün öhdəlikləri yerine yetirəcəkdir. Eyni zamanda terrorizmi dəstekleyən qaynaqlara, ayrı-seçkiliyə, separatizmə ve digər cinayətkar əməllərə qarşı birlikdə mübarizə aparmaq vacibdir.

Dünen qərara almışq ki, növbəti görüşümüz Tbilisidə, Gürcüstanda olacaqdır. Kim bilir, bəlkə də hemin dövrədək bu anlaşmaya qoşulanların sayı artacaqdır.

Mən bu gözəl təşəbbüsə və qonaqpərvərliye görə Türkiye Cumhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezərə dərin təşəkkürümüz bildirirəm. Sizə cansağlığı və uğurlar arzulayıram.

\*\*\*

**Sonra Türkiye prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze jurnalistlərin suallarına cavab verdilər.**

**S u a l :** May ayında Reykjavikdə NATO-nun Zirvə toplantısı zamanı Azərbaycan, Türkiye və Ermənistan xarici işlər nazirlərinin də görüşü olacaqdır. Azərbaycan Prezidenti Heydər Əliyev bu üçtərəfli görüşdən nə gözləyir?

**H e y d ə r Ə l i y e v :** Biz hər bir görüşdən bir nəticə gözləyirik. Reykjavikdə Türkiye, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü Türkiye Cumhuriyyətinin təşəbbüsü ilə olacaqdır. İndi qədər belə görüşlər olmayıbdır. Ancaq indi belə üçtərəfli görüş də baş verir. Biz buna etiraz etmirik. Biz bu görüşdə iştirak edəcəyik və bir də qeyd edirəm, hər bir görüşdə bölgəmizdə sülhün, təhlükəsizliyin təmin olunması üçün faydalanaq istəyirik və xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını – Azərbaycan torpaqlarının beşde biri onların işğalı altındadır – və Azərbaycanın ərazi bütövlüğünün bərpə edilməsini, yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq azərbaycanlılarının, çadırlarda yaşayan insanların öz yerlərinə, yurdlarına qayıtmasını istəyirik. Bu istiqamətdə biz illər boyu çalışırıq, mübarizə aparırıq.

Əger Reykjavik görüşü bu barədə bize fayda verəcəksə, biz bundan çox məmənnun olacaqıq.

**S u a l :** Mənim sualım Gürcüstan prezidenti Şevardnadzeyədir. Terorizmə qarşı işbirliyi haqqında anlaşma imzalandı. Ancaq terrorçu tə-

kılat olan PKK-nın ölkənizdə bəzi dərnək və vəqflərlə fealiyyət göstərməsi barede məlumatlar var. Bunların qarşısını almaq üçün nə təbir görəcəksiniz?

**E d u a r d Ş e v a r d n a d z e :** Gürcüstanda belə işlərin olduğu mənə məlum deyil. Gürcüstanda qonşu dövlətlərdən gələn mürtəse qüvvələr mövcuddur. Onların arasında yaşlı qadınlar, uşaqlar vardır. Təbiidir ki, kişilər də vardır. Onların bir qismi, 3500 nəfər Çeçenistana qayıtmışdır. Bildiyimə görə, digərləri də qayıtmak arzusundadırlar. Onların Çeçenistana dönməsi üçün imkan yarandıqca bu proses davam edəcəkdir. Biz də bundan məmənnun olarıq.

Onu da bildirmek isteyirəm ki, bu insanları Gürcüstan sərhədlerine doğru zorla yönəltmişlər. Biz də onları qəbul etmək məcburiyyətində qaldıq.

**S u a l :** Mənim sualım Gürcüstan prezidenti Eduard Şevardnadzeydir. Siz bayaq çıxışınızda dediniz ki, Tbilisidə keçiriləcək ikinci Zirvə görüşündə iştirakçı ölkələrin sayı arta bilər. Sizin zənninizcə, bular hansı ölkələr ola bilər? Trabzon Zirvə görüşünü Azərbaycan Prezidentinin və Türkiye prezidentinin hörmətli Şevardnadzeyə dəstəyi hesab etmək olarmı?

**E d u a r d Ş e v a r d n a d z e :** Mən indi regiondakı və ondan kənardakı ölkələrin rəhbərleri ilə məsləhətleşmədən, görüşmədən onları bu görüşdə iştirak etməyə namizəd olduğunu yəqin ki, bildirməli deyiləm.

**S u a l :** Mənim sualım Azərbaycan Prezidenti Heydər Əliyevdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün hər hansı problem varmı?

**H e y d ə r Ə l i y e v :** Mətbuat nümayəndələri mənə Bakıda, Azərbaycanda da çox sual verirlər. Gəlmışəm, burada da öz jurnalistlərimiz mənə bele sual verir. Heç bir problem yoxdur. Amma bununla demək istəmərim ki, hər şey rəvan gedir. Problemlər olubdur, biz onların qarşısını almışq. Burada Türkiyənin mətbuat nümayəndələri eksəriyyət təşkil edirlər. Onlar bilirlər ki, 5-6 il bundan önce mən Türkiyəyə gələndə hamı soruşdurdu ki, Bakı-Tbilisi-Ceyhan boru xətti olacaq, ya olmayıacaq? Çünkü şübhələr çox idi və buna əsas da vardı. Ona görə ki, bu layihənin həyata keçirilməsinə böyük maneə var idi.

Özü də çox güclü istiqamətlərdən maneələr var idi. Ancaq biz bu gün fəxr edə bilərik ki, bu maneələrin hamisini qarşısını aldıq, ağır,

çetin yoldan keçdi, sınıqlardan çıktıq. İndi Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin inşası artıq reaidir. Üç dövlət – Azərbaycan, Gürcüstan, Türkiye öz parlamentlərində bizim hökumətlərarası sazişlərimizi tösdinq edibler. İndi maliyyə məsələləri həll olunur. Bunlar da müsbət həll tösdinq edilməkdədir. Ancaq bu o demək deyil ki, problem yoxdur. Problem var, problem də olacaqdır. Hətta biz Bakı-Tbilisi-Ceyhan xəttini tikib istismara verəndən sonra da problem olacaqdır. Çünkü yənə də deyirəm, buna qısqanlıq edən, buna mane olmaq istəyen, bunun əleyhinə olan qüvvələr var və onlar da yaşayırlar və yaşayacaqlar. Ancaq hamınızı əmin edirəm ki, biz bu işin on ağır dövrünü keçmişik. İndi isə işin ikinci mərhələsinə indiyik. Güman edirəm ki, bu mərhələ bizim üçün əvvəlki mərhələdən daha da asan olacaqdır. Arxayın ola bilərsiniz, hər şey yaxşı olacaqdır.

**S u a l :** Mənim sualım hər üç dövlətin rəhbərlərinədir. Bu gün burada mühüm bir saziş imzalandı. Amma məlumdur ki, Gürcüstanda da, Azərbaycanda da münaqişə ecaqları var. Azərbaycanın məlum Dağlıq Qarabağ problemi var. Bu baxımdan əger gələcəkdə sazişin həyata keçirilməsində hər hansı bir problem olarsa, yeni ixrac boru kəmərlərinin təhlükəsizliyində problemlər olarsa, növbəti bir koalisiya yaradılması gözlənilə bilərmi? Bu koalisiya hansı məsələlərin tənzimlənməsi ilə məşğul ola bilər?

**H e y d a r Ə l i y e v :** Mən bu sualı daha çox anladım. Ona görə də mən cavab verim, qardaşlarım da hazırlaşınlar.

Əgər gələcəkdə bu boru xətlərinin təhlükəsizliyi ilə bağlı bir hadisə baş verərsə – mən suali belə anladım – biz nə edəcəyik? Birincisi, biz burada razılaşmışıq ki, boru xətlərinin təhlükəsizliyini hər dövlət öz orazısında təmin edəcəkdir. Bu bizim hər birimizin öz ərazimizdə olan vəzifəmizdir. Güman edirəm ki, biz bunların öhdəsindən gələcəyik. Mən hesab etmirəm ki, elə bir şərait yaranıñ və biz bundan ötrü koalisiya yaratmalı olaq. Ancaq təbiidir ki, biz bu işləri həmişə birlikdə aparırıq, məsləhətləşirik, işlərimizi əlaqələndiririk və bunu gələcəkdə də edəcəyik.

Hər hansı bir hadisə meydana çıxarsa, yənə də məsləhətləşəcəyik, bir-birimizin fikrini öyrənəcəyik və ümumi səylərimizlə bunları həll edəcəyik.

**Ə h m ə d N e c d ə t S e z ə r :** Bir az önce hörmətli daxili işlər nazirlərinin imzaladıqları işbirliyi anlaşmasında ister Bakı-Tbilisi-Cey-

han, istərsə də Bakı-Tbilisi-Ərzurum neft və təbii qaz boru xətlərinin təhlükəsizliyi haqqında da qaydalar yaranmaqdadır. Bu qaydalardan biri də boru xətlərinin təhlükəsizliyinin qorunması haqqında protokol imzalamalarını nəzərdə tutur. Bu protokol çərçivəsində kəmərlərin təhlükəsizliyi təmin olunacaqdır.

Dünenki görüşümüzde aydın oldu ki, hər üç ölkədə bu barədə hazırlanıq işləri görülmüşdür. İnanıram ki, ən qısa vaxtda bu protokol imzalanacaq və gələcəkdə boru xətlərinin təhlükəsizliyi təmin olunacaqdır.

**E d u a r d Ş e v a r d n a d z e :** Danışçılar zamanı Bakı-Supsa xəttinin təhlükəsizliyindən söz açarkən mən dedim ki, bu xəttin təhlükəsizlik sistemi qurulmuşdur. Təbiidir ki, bu bizə qismən yardımçı olacaqdır.

Diger boru kəmərlərinin təhlükəsizliyinə gelincə, hörmətli cümhurbaşqanı Sezərin söylədiyi kimi, bununla bağlı özel bir protokol imzalanacaqdır. Zənn edirəm ki, koalisiyaya heç bir iş qalmır.

**S u a l :** Üç dövlətin başçılarına bir sualım var. Siz dediniz ki, koalisiya yaratmağa ehtiyac yoxdur. Amma Rusiya mətbuatı Trabzon Zirvə görüşünü çox təhlükəli hesab edir. Bununla bağlı düşüncələrinizi bilmək olarmı? Bu gün ilk ABŞ əsgərləri Gürcüstana gəliblər, bu təsdidüdürmü, siz bunu necə dəyərləndirirsiniz?

**Ə h m ə d N e c d ə t S e z ə r :** Dünən və bu gün burada keçirilən toplantınu bu ölkələr arasında koalisiya yaratmaq kimi düşünmək yanlış fikirdir. Bu, təhlükəsizlik və işbirliyi anlaşmasıdır. Mətbuat nümayəndələrinə bildirdiyimz ki, bu öz bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində ilk addımımızdır. Hər hansı bir ölkəyə qarşı yönəldilmiş işbirliyi deyildir. Sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəldilən bu işbirliyinə başqa ölkələr də qatıla bilər. ABŞ əsgərlərinin Gürcüstana gəlməsini isə hörmətli Şevardnadze açıqlayacaq. Təşəkkür edirəm.

**E d u a r d Ş e v a r d n a d z e :** Bu günlərdə Amerika Birləşmiş Ştatları hərbiçilərinin Gürcüstana gəlməsi na Rusyanın, nə də başqa bir dövlətin əleyhinə deyildir. Biz müstəqil dövlətik, qəbul etdiyimiz qərar Gürcüstanın mənafeyinə uyğundur.

Rusiya mətbuatındaki həyəcanlı məlumatlardan söz açarkən deməliyim ki, mən bir az uzaqda olduğuma görə onları burada hiss etmirəm.

**S u a l :** İmzaladığınız bu anlaşmanın mahiyyəti nədir? Yəni bölgədə yeni bir ittifaq qurulubmu?

**Eduard Şevardnadze :** Biz görüşlərimizin və razılaşmalarımızın məqsədinin nə olduğunu açıqladıq. Mən bu barədə qəzetlərdə yazılınlara etiraz etmirəm. Vurğuladığımız kimi, bu razılaşma nar-kotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə və terrorizmə qarşı müştərek mübarizə barədədir.

**S u a l :** Cənab Eduard Şevardnadze, bu gün gözəl bir işin təməli qoyuldu. Xəzər dənizinin statusu ilə bağlı Gürcüstan prezidenti nə deyə biler və Gürcüstan Azərbaycanı bu məsələdə dəstəkləyirmi?

**Eduard Şevardnadze :** Dünən biz bu məsələni gündəmən götürdük. Gürcüstan Xəzərdən bir qədər aralıdır, amma Xəzərin statusu məsələsində biz Azərbaycanı dəstəkləyirik.

## İRANA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*18 may 2002-ci il*

— Mən İrana rəsmi səfərə gedirəm. İranın prezidenti cənab Xatəmi məni dəvət edibdir. Səfərin də məqsədi İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsindən ibarətdir. Kimin nə sözü varsa, buyursun.

**S u a l :** Cənab Prezident, görüşünüzdə Xəzərin statusuna dair müzakirələr aparılacaqmı və bu müzakirələrdən nə gözləyirsiniz?

**C a v a b :** Bəli, aparılacaq. Ola bilməz ki, mən İrana gedim, orada Xəzərin statusu haqqında müzakirə aparılmasın. Aparılacaqdır.

**S u a l :** Cənab Prezident, Sizcə, bu səfər arada olan mübahisələrə son qoya bilərmi?

**C a v a b :** Çalışırıq ki, mübahisələr olmasın.

**S u a l :** Cənab Prezident, Siz yaxşı yol və cansağlığı arzu edərək, istərdim soruşum ki, İranın bölgədəki mövqeyi baxımından iki ölkə arasındakı əlaqələrin Azərbaycan üçün nə kimi önəmi ola bilər?

**C a v a b :** Bu əlaqələr həm Azərbaycana, həm də İrana lazımdır. Biz qonşuyuq və keçmişdə çox əlaqələrimiz olubdur, bu gün də var. İndi bu əlaqələrin bütün sahələrdə — iqtisadiyyat, mədəniyyət, elm, təhsil, idman və başqa sahələrdə inkişaf etdirilməsi və dövlətlərarası münasibətlərin daha da mehribanlaşması həm İran üçün, həm də Azərbaycan üçün lazımdır.

**S u a l :** Azərbaycan İran üçün nə kimi önəm daşıyır və nə edə bilər?

**C a v a b :** Bunu dedim, Azərbaycan da İran üçün çox önemlidir, İran da Azərbaycan üçün önemlidir.

**S u a l :** Cənab Prezident, İranda yaşayan azərbaycanlılarla Sizin görüşləriniz nəzərdə tutulurmu?

**C a v a b :** Orada dövlət işində olanların bir hissəsi elə azərbaycanlılardır. Onlarla görüşəcəyəm.

**S u a l :** Cənab Prezident, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söhbət aparılacaqmı?

**C a v a b :** Mütləq aparılacaq.

**S u a l :** Sizin sefərinizdən sonra İran bu münaqişənin həllinə fəal surətdə cəlb oluna bilərmi?

**C a v a b :** Baxarıq.

**S u a l :** Cənab Prezident, belə bir məlumat var ki, iyun ayında Norveçdə Koçaryanla Sizin görüşünüz gözlenilir. Bu məlumat doğrudur-mu?

**C a v a b :** Ola bilər ki, nə vaxtsa biz görüşək, amma bunun vaxtı müəyyən olunmayıbdır.

**S u a l :** Cənab Prezident, Praqa görüşünün nəticəsi necə oldu?

**C a v a b :** Onu biz həle təhlil etməmişik.

**S u a l :** Bu səfərdən gözlədiyiniz nədir?

**C a v a b :** Gözləyirəm ki, İranla Azərbaycan bir-biri ilə daha da məhrİban, dost olsunlar.

**S u a l :** Cənab Prezident, sahibkarlarla Sizin görüşünüzdən sonra hansı tədbirlər görüлəcəkdir?

**C a v a b :** Mən birinci görüşdə də, ikiinci görüşdə də demişdim. Bu görüşlərin nəticələri çox ətraflı, ciddi təhlil olunur. Bunların əsasında lazımi tədbirlər hazırlanır. Bunlar hazırlanın zaman mən Azərbaycanın həkimiyət orqanlarının nümayəndələri ilə görüş keçirəcəyim.

**S u a l :** Görüşün nəticələrinə uyğun olaraq hansıa kadr dəyişiklik-ləri ola bilərmi?

**C a v a b :** Yaşayarıq, görərik.

**S u a l :** Səfər zamanı siyasi bəyannamə imzalanacaqmı?

**C a v a b :** Çox yaxşı bir müqavila imzalanacaqdır.

**S u a l :** İran-Azərbaycan əlaqələrinin inkişafı bölgədə sülhün və sa-bitliyin bərqərər olmasına nə kimi təsir göstərəcəkdir?

**C a v a b :** Yaxşı təsir göstərə bilər. Görürəm, sözünüz qurtarıbdır. Sağ olun.

## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLƏ İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ARASINDA TƏKBƏTƏK GÖRÜŞÜN ƏVVƏLİNĐƏ JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*Tehran, Prezident Dövlət iqamətgahı*

*18 may 2002-ci il*

**S u a l :** Cənab Xatəmi, İran fələstinlileri müdafiə etməyə, İsrail ilə əlaqələri kəsməyə çağırır. Bəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə İrandan belə bir mövqə gözləmək olar mı?

**C a v a b :** Mənə sual verdiyinize görə təşəkkür edirəm. Amma mən gözleyirdim ki, jurnalistlər əvvəlcə hörmətli qonağımıza, sonra mənə sual verəcəklər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İranın mövqeyi məlumdur. Biz Ermənistanın Azərbaycana təcavüzünü pisli-mişik və bunu müxtalif beynəlxalq təşkilatlarda, yüksək səviyyələrdə elan etmişik. Biz belə fikirdəyik ki, bu münaqişə danışqlar və sülh yolu ilə həll olunmalıdır.

Sözsüz ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi-nin həle də həll edilməməsindən narahatiq, amma Fələstində baş verən hadisələr tayı-bərabəri olmayan qeyri-insani felakətdir. Bunu digər hadisələrlə müqayisə etmək mümkün deyildir. Torpağın qəsb edilməsi, işğal olunması bir məsəledir, həmin torpaq üzərində yaşayan insanların - qadımların, uşaqların vəhşicəsinə öldürülməsi isə çox ağır məsəledir. İctimaiyyət bu hadisəyə xüsusi diqqət yetirir, belə görünür ki, bu faciə-yə dözmək olmaz.

**S u a l :** Hörmətli cənab Prezident Heydər Əliyev, Sizin İrana səfərinizin məqsədi nəden ibarətdir?

**C a v a b :** Size təşəkkür edirəm. Mənim İrana rəsmi səfərimin məqsədi Azərbaycan-İran dostluğunu və əməkdaşlığını daha da inkişaf etdirməkdən ibarətdir. Biz qonşu ölkələrik, qədim müştərək tariximiz vardır, milli-mənəvi dəyərlərimiz bir-birinə bənzərdir, bunlar hamısı xalqlarımızın tarixən dostluğunu təmin edibdir.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra çox ölkələrə dostluq, əməkdaşlıq əlaqələri qurub və bunu inkişaf etdirir. Azərbaycan ilə İran arasındaki əlaqələr də on il bundan əvvəl qurulub və öten müddət ərzində böyük yol keçibdir. Ancaq biz hesab edirik ki, bu əlaqələr daha da genişləndirilməli, inkişaf etməlidir. Bax bu məqsədə nə il olmaq üçün mən İrana rəsmi səfərə gəlmışəm.

**S u a l :** Cənab Prezident Heydər Əliyev, Sizin İrana rəsmi səfəriniz bir neçə dəfə təxirə salılmışdır. Tehrana indi rəsmi səfərə gəlməyiniz hansı amillərlə bağlıdır?

İkinci sualim cənab Xatəmiyədir. Cənab Xatəmi, Xəzəryanı ölkələr qarşıya çıxan problemləri dərhal həll etmək üçün bir birlik yaratsalar, daha yaxşı olmazmı?

**H e y d ə r Ə l i y e v :** Bəli, biz bir-iki dəfə İrana rəsmi səfəre ha-zırlaşmışıq, lakin bu, təxirə salınıbdır. Bunun obyektiv səbəbləri olub-dur. Amma öten müddətde mən İranda səfərdə olmuşam. Məsələn, 2000-ci ildə mən İranda EKO təşkilatının Zirvə görüşündə iştirak etmişəm. Mən o vaxt burada olarken, hörmətlə prezident cənab Xatəmi ilə çox əhəmiyyətli görüşlər keçirmişik, danışqlar aparmışıq. O zaman İrannın ali dini rəhbəri ayetullah Seyid Əli Xamnei ilə de görüşmüşəm, danışqlar aparmışam. Yəni bizim əlaqələrimiz davam edibdir. Amma mən bu gün İrana rəsmi səfərə gəlmışəm. Bu mənim İrana əvvəlki səfərlərimdən çox fərqlidir. Bu rəsmi səfər zamanı biz bir çox məsələləri müzakirə edəcək, dövlətlərimiz arasında əməkdaşlığı dair bir sıra sənədlər imzalayacaqı ki, bunun da böyük əhəmiyyəti var.

**M a h ə m m ə d X a t ə m i :** Xəzər dənizi qapalı göl sayılar və Xəzəryanı beş ölkəyə aiddir. Xəzərdən istifadə bu ölkələr arasındaki razılıq əsasında həyata keçirilməlidir. Biz hamımız, yəni beş ölkə belə hesab edirik ki, Xəzər dənizi bu beş ölkəyə aiddir. Diger məsələlər – ekologiya, gəmiçilik, baliqçılıq və sair məsələlər sahəsində qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq olmalıdır. Sözsüz ki, keçmiş Sovet İttifaqı dağlıqlıdan sonra Xəzər dənizinin istifadəsinə dair üsullar dəyişibdir. Ona görə də bu sahədə əməkdaşlığı yeni bir baxış meydana gəlibdir. Odur ki, bu məsələ qarşılıqlı anlaşma və sülh yolu ilə həll olunmalıdır.

Mazandaran gölü ətrafında yerləşən ölkələrin dövlət başçılarının Aşqabadda sammiti keçirildi. Bu çox əhəmiyyətli bir Zirvə görüşü idi.

**H e y d ə r Ə l i y e v :** Mən başa düşmədim, Mazandaran gölü nə deməkdir?

**M a h ə m m ə d X a t ə m i :** Siz tərəfdə Xəzərə Qəzvin gölü, iranda isə Mazandaran gölü deyirlər. Amma heç bir tərəf narahat olmasın deye, onun adını Xəzər dənizi qoyaq.

**H e y d ə r Ə l i y e v :** Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz.

**M a h ə m m ə d X a t ə m i :** Bəli, onun adı ingiliscə Kaspiyan si-

**H e y d ə r Ə l i y e v :** Bəli, Kaspiyan si – Xəzər dənizi.

**M a h ə m m ə d X a t ə m i :** Dəryayı-Kaspi.

**H e y d ə r Ə l i y e v :** Dəryayı-Kaspi sözünü mən birinci dəfədir eşidirdim.

**M a h ə m m ə d X a t ə m i :** Kaspiyan – Qəzvin deməkdir. İcaze verin, suala cavab verim. Xəzər dənizi beş ölkəyə aiddir. Ümidvarıq ki, Xəzəryanı ölkələr bütün sahələrdə dostcasına, qardaşcasına əməkdaşlıq edib, bu məsələləri həll edəcəklər. Aşqabad Zirvə görüşü çox əhəmiyyətli bir toplantı idi. Xəzərin həddindən artıq zəngin ehtiyatlarından sahilyanı bütün ölkələr istifadə etməlidir.

\*\*\*

**İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və İran prezidenti Seyid Məhəmməd Xatəmi jurnalistlərin suallarına cavab verdilər.**

**S u a l :** Hörmətli cənab Heydər Əliyev, Sizin burada İranın rəhbərliyi ilə keçirdiğiniz görüşlərde əsasən hansı mövzulara toxunulubdur, hansı istiqamətdə, hansı məsələlərə dair danışqlar aparıldı və Mazandaran-Xəzər dənizine aid hansı razılıqlar əldə edilibdir?

**H e y d ə r Ə l i y e v :** Biz burada mənim rəsmi səfərim çerçivəsində İran-Azərbaycan əlaqələrinə aid bütün məsələləri müzakirə etmişik. Məmənuniyyətlə qeyd etmek istəyirəm ki, bütün görüşlərimizdə, apardığımız bütün danışqlarda bir-birimizə xoş münasibət göstərmişik, bir-birimizi anlamaq istəmişik. İran-Azərbaycan dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək istəmişik. Hesab edirəm ki, biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bizim danışqlarımız dostluq və məhrəbanlıq şəraitində keçibdir. Bunların nəticəsi olaraq, bu gün İran İslam Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında hökumətlərarası on sənəd imzalanıbdır. İmzalanmış sənədlər içərisində İran İslam Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın prinsiplərinə aid müqavilə xüsusi yer

tutur. Bildirmek isteyirəm ki, İran İslam Cumhuriyyəti ilə Azerbaycan Respublikası arasında on ildən artıqdır ki, diplomatik əlaqələr mövcuddur. Ancaq indiyə qədər bu gün imzaladığımız sənəd kimi, yəni İran İslam Cumhuriyyəti ilə Azerbaycan Respublikası arasında dostluq və əməkdaşlığın prinsiplərinə aid müqavilə kimi sanballı sənəd imzalanmışdır.

Bu müqavilə İran-Azerbaycan əlaqələrində ilk böyük hüquqi sənəddir. Ölkələrimiz arasındaki əlaqələri bütün sahələrde tənzimləyir. Hesab edirəm ki, bu mənim səfərimin, bizim görüşlərimizin ən əhəmiyyətli nəticələrindən biridir.

Bizim görüşlərimiz, danışqlarımız İran-Azerbaycan əlaqələrində yeni mərhələ açıbdır. Ümidvaram ki, bundan sonra bizim əlaqələrimiz daha sürətli inkişaf edəcək və dostluq, əməkdaşlıq, mehribanlıq əlaqələri daim davam edəcəkdir.

Hörmətli jurnalist, siz sualınızda bir səhv buraxdırınız. Mən istərdim ki, geləcəkdə belə sehvler buraxmayasınız. Dünya xəritəsində «Mazandaran» gölü adında göl yoxdur. Əger belə bir göl İran ərazisindədirse, mən hələ onu tanımirəm, xahiş edirəm mənə tanidasınız.

**Seyid Məhəmməd Xatəmi :** Cənab müxbir də bundan sonra Kaspian si deyəcəkdir.

**Heydar Əliyev :** Necə yəni bundan sonra deyəcək, elə Kaspian sidir. Xəzər dənizi kürreyi-ərz yaranandan mühüm dənizlərdən biridir ve onun adı Xəzərdir. 300-400 il bundan önceki xəritələri götürsəniz, orada Xəzər dənizi – ağayı Xatəmi bunu ingiliscə deyr, Kaspian si – yazılıbdır. Siz, İranda bəzi adamlar, belə adlar icad etməklə bizim Xəzər barədə danışqlarımıza mane olursunuz. Xahiş edirəm, bunu nəzəre alaşınız.

Bəli, biz Xəzər dənizinin hüquqi statusu haqqında çox ətraflı danışqlar apardıq. Bu danışqlar çoxdan gedir. Aprelin 18-də Aşqabadda Xəzəryani dövlətlərin Zirvə görüşündə biz bu məsələni müzakirə etmişdik. Hesab edirəm ki, Aşqabad Zirvə görüşü hamımız üçün çox əhəmiyyətli olmuşdur. O danışqların davamı olaraq, burada çox ətraflı danışqlar gedibdir. Bizim ekspertlər, demək olar ki, bu məsələnin həll olunması ilə əlaqədar saatlarla yollar axtarmaqla məşğul olublar. İndiki danışqlarda bizim ekspertlərin arasında xeyli qarşılıqlı anlaşma əldə olunubdur. Bu da bizim gələcək danışqlarımıza çox yaxşı şərait yaratmışdır.

Ekspertlərin növbəti görüşü iyunun 11-də Bakıda keçiriləcəkdir. Güman edirəm ki, beləliklə, onlar bizim üçün münasib təkliflər hazırlayıb təqdim edəcəklər. Təşəkkür edirəm.

**Səul :** Mənim sualım cənab Xatəmiyədir. Hörmətli cənab Xatəmi, Azerbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevlə danışqları, görüşləri necə qiymətləndirirsınız?

**Heydar Əliyev :** Amma İranın daxilində bir az kənara çıxın. Daxilində qalsanız, bir şey çıxmayacaqdır.

**Seyid Məhəmməd Xatəmi :** Mən xahiş edirəm ki, cənab Prezidenti narahat etməyin, icazə verin, biz işimizi davam etdirek.

Xoşbəxtlikdən, bütün sahələrde mənimle cənab Heydər Əliyev arasında, eyni zamanda digər məsul şəxslər arasında, onların öz aralarında yaxşı, faydalı danışqlar aparılmışdır. İkitərəfli münasibətlərə, regional məsələlərə, beynəlxalq əlaqələrə, eyni zamanda iqtisadi, siyasi, digər sahələrə dair yaxşı danışqlar aparıldı.

Hörmətli müxbirlər də şahid oldular ki, bu gün çox faydalı sənədlər imzalandı. Amma bu sənədlərdən də əhəmiyyətli, hər iki tərəfdən göstəriləcək iradə və əzmkarlıqdır. Biz bunu qəbul edirik ki, taleyimiz bir-birimizlə bağlıdır. Hər bir ölkədə əmin-amanlıq və sabitliyin olmasına, digər ölkədə də əmin-amanlıq və sabitlik deməkdir. Hər iki ölkə, hər iki dövlət sürətli inkişaf etməkdədir. İnkışaf üçün sabitlik, əmin-amanlıq mühüm, vacib şərtdir. Biz hər iki ölkədə əmin-amanlıq, sabitlik haqqında düşünərək, hem də bölgədə, regionda da sabitliyin, əmin-amanlığın bərqərar olması barədə düşünürük. Eyni zamanda belə bir qərara gəldik ki, iqtisadiyyat sahəsində mövcud olan əlaqələrimizi dəha da genişləndirik. Mən inanıram ki, cənab Heydər Əliyevin bu səfəri ikitərəfli əlaqələrimizdə böyük dönüş yaradacaqdır.

Xəzər dənizi sülh, əməkdaşlıq dənizidir. Bu dənizin hüquqi statusu və ondan istifadə bes Xəzəryanı ölkəyə aiddir. Bu sahədə fikir mübadiləsi, danışqlar aparılıbdır.

Bunlar çox faydalı olubdur. Ekspertlərimiz arasında yaxşı danışqlar, müzakirələr aparılıbdır. Mən inanıram ki, yaxın geləcəkdə iki ölkə arasında ədalətli bir çıxış yolu tapılacaqdır. İnşaallah, iyunun 11-də keçiləcək danışqlar hər iki tərəf üçün faydalı olacaqdır.

Biz bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət, ehtiram göstərmək şərtlə münasibətlərimizi inkişaf etdirmək üçün çalışacaqıq. Sağ olun.

**S u a l :** Mənim sualım cənab Seyid Məhəmməd Xatəmiyedir. Cənab Prezident, möhtərem Prezident Heydər Əliyevin İrana rəsmi sefərindən və bu gün burada sənədlərin imzalanmasından sonra Cənubi Qafqaz regionunun və Xəzər regionunun geleceyini Tehran necə görür? Çünkü hazırda Cənubi Qafqazda bir sıra münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Xəzərlə bağlı müəyyən fikir ayrılıqları var. Təkce Xəzərin adına münasibətdə yox, həm də onun bölgündürülməsinə münasibətdə ferqli mövqelər var. Zəngin dövlətçilik enenələri olan bir dövlət kimi, İran bu münaqişələrin və fikir ayrılıqlarının aradan qaldırılmasında öz rolunu necə görür?

**S e y i d M a h ə m m ə d X a t ə m i :** Əvvəla, Qafqaz çox müüm bir bölgədir. Odur ki, bütün Qafqazın əmin-amanlığı, bizim üçün çox əhəmiyyətlidir. İran bu regionda yerleşən böyük və qüdrətli dövlətlərdən biridir. Qafqazın əmin-amanlığını təmin etməkdə onun da öz payı var və öz rolunu göstərməlidir. Qafqazda baş verən münaqişələr bu bölgədə heç kimin xeyrinə deyildir. Bu münaqişələr regionda yerleşən ölkələr tərəfindən həll olunmalıdır. Münaqişələri ölkələrin özleri, regiondan kənarda yerleşən qüvvələrin müdaxiləsi olmadan həll etməlidirlər. İşğalın, təcavüzün hər hansı bir şəkilde baş verməsindən aslı olmayıaraq, biz onu pisleyirik. Cənab Heydər Əliyevin özü də defələrlə bəyan edibdir ki, Qarabağ münaqişəsi sülh və danışqlar yolu ilə həll olunmalıdır. Bu sahədə biz elimizdən gələn her cür köməyi əsirgəməyəcəyik. Xəzər isə təkce bu bölgədə yox, ümumiyyətə, dünyada müüm göllərdən biri sayılır. İster bölgədə, isterse də dünyada ekoloji sistem sahəsində mühüm rolu vardır. Xəzər təbii sərvətlərindən eləvə, digər cəhətlər baxımından da əhəmiyyətlidir. Ekologiya, gəmiçilik, balıqçılıq – bu sahələrdə də çox əhəmiyyətlidir. Həmin sahələrde də əməkdaşlıq olmalıdır və inanıram ki, bu barədə fikir ayrılığı ola biləcəkdir.

Xəzər dənizi sahiləyini beş ölkəyə aiddir. Amma bizim vəzifəmiz ondan ibarətdir ki, bəşəriyyətə aid olan bu böyük sərvətdən düzgün istifadə edək.

Xəzər ətrafında müstəqil dövlətlərin yaranması və ümumiyyətə, dünyada baş verən proseslər baxımından bu məsələye, Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmalıdır. Xəzər dənizinin gelecek təleyi ümumi fikir birliyi nəticəsində həll olunmalıdır.

Qonşu dövlətlər bu sahədə bir-birleri ilə daha çox əlaqə saxlayaraq fikir yaxınlığı yaratmalıdır. İranla Azərbaycan arasında xoş niyyət və anlaşma olduğunu, yarandığını nəzərə alaraq, inanıram ki, ləp yaxın gelecekdə bu sahədə, bu məsələnin həllində ümumi bir razılığa gelebiləcəyik.

Doğrudur ki, Xəzəryani ölkələrin hamısı gərək öz milli mənafeyini nəzərə alınsın. Eyni zamanda, bu məsələ ədalətli həll olunmalıdır. Biz qərara gəlmışik ki, öz milli mənafeyimizi müdafiə edərkən, bu, digər ölkələrin milli mənafeyine zidd olmasın.

Mən inanıram, Azərbaycanla bizim bu qədər yaxınlığımız var, bizi bir-birimizə bağlayan bu qədər müstərek cəhətlər var, elə hesab edirəm ki, bunların əsasında biz bu məsələni həll edə biləcəyik. Dostluq, qardaşlıq şəraitində bu məsələnin həllinə nail olacaq. Çox sağlam olun.

**S u a l :** Azərbaycan Prezidentinə sual vermək istəyirəm. Möhtərem Prezident, bu gün imzalanan sənədlərin bir çoxu iqtisadi əməkdaşlıqla aiddir. Siz hazırda İran-Azərbaycan iqtisadi əməkdaşlığını necə qiymətləndirirsiniz və bir də gələcəkdə böyük beynəlxalq layihələrdə İranın iştirakını necə görürsünüz?

**H e y d ə r Ə l i y e v :** Ağayı Xatəmi ilə mənim imzaladığım müqavilədən eləvə, imzalanan sənədlərin, demək olar ki, hamısı iqtisadiyyata aiddir. Bizim münasibətlərimizdə, apardığımız danışqlarda iqtisadiyyat məsələləri çox mühüm yer tutur.

Mənim bu səfərimin nəticəsi, bizim görüşlerimizin, danışqlarımının nəticəsi ondan ibarətdir ki, biz İran-Azərbaycan iqtisadi əlaqələrini bundan sonra daha da genişləndirməliyik. Bunun üçün böyük imkanlar var. Güman edirəm ki, hər iki tərəf bu imkanlardan daha səmərəli istifadə etməyə çalışacaqdır.

Biz ağayı Xatəmi ilə böyük layihələr haqqında çox ətraflı söhbətlər apardıq. Layihələrdən biri ümumdünya xarakteri daşıyan Şimal-Cənub layihəsidir. İran İslam Cümhuriyyəti bu layihənin həyata keçirilməsinin təşəbbüskarıdır. İran artıq Rusiya və Hindistanla bu barədə saziş əldə edibdir. Azərbaycan bu layihədə iştirak etmək istəyir və mütləq iştirak etməlidir. Yaxın vaxtlarda bu müqaviləyə, bu layihəyə daxil olacaqdır. Bu böyük layihənin içerisinde bizim müzakirə etdiyimiz Astara-Astara, Qəzvin-Astara dəmir yollarının və Astara-Bakı avtomobil yoluğun inşası xüsusi yer tutur. Demək olar ki, biz bu məsələnin həllində çox yaxşı nailiyət əldə etdik. İran İslam Cümhuriyyəti Qəzvin-As-

tara demir yolunun inşasına başlayır. İran ve Azərbaycan birlikdə Astara-Astara dəmir yolunun çəkilməsini təmin edəcəkdir. İranın krediti ilə Bakı-Astara avtomobil yolunun çəkilməsinə başlanacaqdır. Azərbaycan Astara-Bakı dəmir yolunu daha da təkmilləşdirəcəkdir. Bunların nəticəsində, təxminən 2-3 ildən sonra böyük neqliyyat dəhlizi açılacaqdır.

Bunun da əsas hissəsi İranın ve Azərbaycanın ərazisindən keçir. Əger biz bu layihəni həyata keçirsek, o, Avropanın ən şimal nöqtəsindən dəmir yolu xəttini Qafqazdan, Azərbaycandan, İrandan keçməklə İranın cənubuna – Bəndərabbasa, oradan Hindistana çatdırı biləcek. Güman edirəm ki, bir neçə ildən sonra, bu layihə başa çatandan sonra onun nə qədər böyük əhəmiyyətə malik olduğunu bizim xalqlarımız biləcek və başqa ölkələrin xalqları da bileyəcklər.

İran başqa layihələrdə də iştirak edir. Məsələn, Xezer dənizində neft və qaz ehtiyatlarının işlənilməsində İran neft şirkəti iki layihədə iştirak edir.

Zəngin qaz ehtiyatlarına malik olan «Şahdəniz» yatağında – orada bir trilyon kubmetrdən çox qaz olduğu təsdiq edilibdir, İran neft şirkətinin on faiz payı var.

Geləcək layihələrdə də İran Azərbaycanla birlikdə iştirak edəcəkdir. Təşəkkür edirəm.

## İRAN İSLAM RESPUBLİKASINA RƏSMİ SƏFƏRDƏN QAYIDARKƏN BİNƏ NAVA LIMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

*20 may 2002-ci il*

– Hörmətli jurnalistlər, sizi xoş gördük. Yəqin ki, mənim səfərim size məlumdur. Çünkü mənə dedilər ki, Azərbaycan televiziyası ilə oradakı görüşlərin çoxunu veriblər, görmüsünüz, eşimisiniz. Ancaq sizə onu deyə bilərem ki, mən bu gün orada metbuat konfransında da dedim – səfər çox uğurlu oldu. Təbiidir ki, səfər edən bizi, bizi qəbul edən İran tərəfidir. Həm bizim üçün, həm də onlar üçün uğurludur. Biz çox əhəmiyyətli görüşlər keçirdik, danışıqlar apardıq.

Əlbəttə, birinci növbədə prezident cənab Xatəmi ilə çox səmərəli danışıqlar apardıq, bir sıra görüşlər keçirdik və bir çox məsələləri müzakirə etdik. İqtisadi məsələləri, siyasi məsələləri və başqa məsələləri müzakirə etdik. Gələcəkdə İran ile Azərbaycan arasındaki əlaqələrin inkişaf etdirilməsinin yollarını birgə müəyyən edik.

Hesab edirəm – orada cənab Xatəmi də bunu bir neçə dəfə təkrar etmişdir – bu səfər İran-Azərbaycan əlaqələrində bir dönüş nöqtəsidir, yeni mərhələnin başlangıcıdır, bizim əlaqələrimizin inkişafına güclü tökan vermişdir. Mən bu səfərdən çox məmənunam. Hiss etdim ki, İran tərəfi də çox məmənundur, razi qalıbdır. Onlar bəlkə də, səfərimizi bələ gözləmirdilər. Mən də düşünürdüm ki, bəlkə belə olmayıacaqdır. Amma həm onların tərəfindən çox böyük səylər göstərildi, həm də bizim siyasetimiz açıq siyasetdir. Heç bir şeyi gizlətmirik, her şeyi açıq deyirik.

Mən dəfələrlə demişəm və bu gün də deyirəm ki, İran bizim qonşumuzdur, İran böyük dövlətdir. Biz İranla həm iqtisadi sahədə, həm də başqa sahələrdə çox sıx əməkdaşlıq etməliyik. Bu həm İranın xeyrinidir, həm də bizim xeyrimizədir. Hesab edirəm ki, bunları hərəkətə getirmək üçün bu istiqamətdə biz çox faydalı iş gördük.

**S u a l :** Cənab Prezident, Bakıya çatan məlumatlara görə, danışıqlar zamanı Azərbaycan tərəfi «Alov» və «Şərq» yataqlarında işləri dayandırmaq barədə razılığa gəlibdir. Bu nə dərəcədə doğrudur?

**C a v a b :** Belə şey, razılıq yoxdur.

**S u a l :** Cənab Prezident, Xəzərin hüquqi statusu ilə bağlı danışqlar haqqında nə deyə bilərsiniz?

**C a v a b :** Xəzərin statusu ilə bağlı danışqlar apardıq. Bizim ekspertlər orada İran ekspertləri ilə bir yerdə işləmişdilər. Mən buradan Xəzər məsələlərini yaxşı bilən bir qrup adam aparmışdım. Onlar orada dünən bütün günü, axşam saat 10-a qədər onlara bir yerdə işlədilər. Ekspertlərin mənə verdiyi məlumatə görə, mövqelərin müəyyən qədər yaxınlaşması meyli görünür. Müsbət nəticə ondan ibarətdir ki, artıq biz qərar qəbul etdik – ekspertlərin bu görüşləri bundan sonra da ardıcıl surətdə davam etməlidir. Məsələn, Bakıda ekspertlərin görüşlərini iyunun 11-nə təyin etmişik.

**S u a l :** Cənab Prezident, sentyabrda İran prezidentinin Azərbaycana gəlməsi gözlənilirmi?

**C a v a b :** Bilirsınız, mən İran prezidenti cənab Xatəmini dəfələrlə Bakıya dəvət etmişdim. O da məni dəvət etmişdi. Mənə deyirdi ki, əvvəlcə sen gel. Mən də belə düşünürdüm ki, belkə əvvəlce mən getməliyəm. Mən də bu səfəri etdim. İndi o, çox böyük həvəsle Azərbaycana gələcəyi haqqında bəyanat verdi. Amma nə vaxt gelecek, onu hələ müəyyənləşdirəcəkdir.

**S u a l :** Cənab Prezident, Ermenistan-Azərbaycan münaqişesinin nizamlanmasında İranın iştirakı nə dərəcədə realdır?

**C a v a b :** Mən sizin sualınızı başa düşdüm. Siz bilirsınız ki, Minsk qrupu İrana məlumatlar veribdir. İran da hesab edir ki, bu prosesdə iştirak etməlidir. İndi baxaq görək, necə olur.

**S u a l :** Cənab Prezident, konsullüğün açılması ilə bağlı razılıq olдумu?

**C a v a b :** Biz bu məsəleyə toxunmadıq.

**S u a l :** Cənab Prezident, Roma Papasının Azərbaycana qarşısındaki səfərini necə qiymətləndirirsınız?

**C a v a b :** Yaxşı qiymətləndirirəm. Bu tarixi hadisədir.

**S u a l :** Cənab Prezident, İran tərəfi ikinci dəfədir Sizin rəsmi səfərinizin programına Təbrizi ziyarət etməyi salmayıbdır. Bunu necə qiymətləndirirsınız?

**C a v a b :** Yox, bu düzgün deyildir. Mən bu dəfə Təbrizə özüm getmək istəmədim. Çünkü hesab etdim ki, Tehrandan kənara çıxmamalıydıq. İşlərimizi Tehranda görməliyik. Onlar mənə Təbrizi, Ərdəbili tek-

lif etmişdilər. Amma mən özüm getmədim.

**S u a l :** Cənab Prezident, İranın dini rəhbəri ilə də görüşmüsünüz. Azərbaycanda İran təmayüllü dini məsələlərlə bağlı fikir mübadiləsi apardınız mı?

**C a v a b :** Bilirsiniz, mən dövlətlərərəsə münasibətlər haqqında söhbət etdim. O, İranın ali rəhbəridir. Biz dövlətlərərəsə məsələləri müzakirə edirdik, dini məsələləri müzakirə etmirdik. Axi bu mənim işim deyildir. Bizdə din dövlətdən ayırdır. Din məsələlərinə mən baxmırıam və onu müzakirə etmirəm. Sağ olun.

## ŞƏHİDLƏRİN ƏZİZ XATIRƏSİNƏ EHTİRAM

Bakı, Şəhidlər Xiyabani  
28 may 2002-ci il

**Heydər Əliyev (Jurnalistlərə müraciət)**: Bayramınız mübarək. Sizi təbrik edirəm. Bütün xalqımızı, milletimizi təbrik edirəm. İndi isə sizinlə görüşərkən Azərbaycanın bütün jurnalistlərini təbrik edirəm. Mediyada çalışanları təbrik edirəm. Size cansağlığı arzulayıram. Yaxşı-yaxşı yazılarınız, verilişlər verəsiniz. Həyatınızın reallığını eks etdirəsiniz.

**Jurnalistlər**: Biz də Sizi təbrik edirik və arzulayıraq ki, inşaallah, Azərbaycan Respublikasının 85-ci ildönümüne ölkəmiz Sizin rəhbərliyinizle daha böyük uğurlar və nailiyyətlərə gedəcəkdir.

**Heydər Əliyev** : İnşaallah, 85-ci ildönümüne mütləq gedəcəyik.

**Sual**: Cənab Prezident, biz istərdik ki, Siz Putin-Buş danışqlarında Dağlıq Qarabağla bağlı məsələnin müzakirosi zamanı əldə olunmuş noticələrə münasibətinizi bildirəsiniz. Siz həmin danışqlardan razı qalmışınız? Yəqin ki, danışqlardan sonra Siz bu məsələ ilə bağlı əlaqə saxlamışınız?

**Cavab**: Mən xüsusi əlaqə saxlamamışam. Ancaq ümumiyyətə, Moskvada prezidentlər Putin ilə Buş arasında aparılan danışqlar və imzalanan sənədlər böyük maraq doğurur və hesab edirəm ki, onlar yüksək qiymətə layiqdir. Mən onları çox yüksək qiymətləndirirəm. Artıq dünyada bütün ictimaiyyət bu görüşləri, əldə olunan razılıqları yüksək qiymətləndiribdir. Biz də belə fikirdəyik. Bu, dünyada böyük dəyişikliklərin əsasını qoyubdur.

11 sentyabr hadisələrindən sonra, ümumiyyətə, dünya dəyişibdir. Bütün dövlətlər bir-birinə qarşı olan bəzi ittihamları, yaxud ziddiyətləri kənara qoyub, beynəlxalq terrorizmə mübarizəni ön plana çəkiblər. Beynəlxalq terrorizmə qarşı koalisiya yaranıbdır.

Bilirsiniz ki, biz də həmin koalisiyaya daxil olmuşuq və bu mübarizədə öz xidmetlərimizi göstəririk. Ancaq bəzi belə fikirlər, görüntülər vardi ki, guya ABŞ, Rusiya müxtəlif mövqedədirler. İndi isə bu görüş-

lərdə bütün dünyaya məlum oldu ki, Rusiya da, ABŞ da eyni mövqedən çıxış edirlər. Çox mühümü odur ki, nüvə silahlarının ixtisarı haqqında ciddi müqavilə imzalanıbdir. Menim xatirimdədir, nüvə silahlarının ixtisarı barede danışqlar 1970-ci illərin əvvəllerindən gedir. O dövrə, 1970-ci ildən 80-ci illərin əvvəllerinə qədər olan dövrə buna «gərginliyin zəiflədilməsi» dövrü deyirdilər. SSRİ dağılıandan sonra da bu danışqlar gedirdi. Ancaq təəssüflər olsun ki, onlar lazımi nəticə vermirdi. İndi Moskvada keçirilmiş Putin-Buş danışqlarında bu nəticələr ol-de olunubdur.

Nüvə silahlarının ixtisar olunması, ümumiyyətə, bütün dünya üçün böyük müsbət hadisədir. Əger nüvə silahları tamamilə ləğv olunsayıdı, insanlar daha da rahat olardılar. Ancaq indi ləğv edə bilmirlərə, onları ixtisar edilməsi, təbiidir ki, böyük hadisədir, böyük bir nailiyyətdir.

Biz çox məmənunuq ki, bu görüşlərde bizim bölgəyə də diqqət göstərilibdir. Demək, bizim bölge – Qafqaz bölgəsi, Xəzər hövzəsi bölgəsi dünyanın strateji bölgələrindən biridir. Böyük dövlətlərin, aparıcı dövlətlərin rəhbərləri öz görüşlərində bu bölgəyə diqqət yetirirlər.

Bilirsiniz ki, həmin sənədlərdə Qafqaz bölgəsi ilə əlaqədar müdədlər var. Bizim üçün maraqlı olan Xəzər dənizi ilə və bir də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişesinin həll olunması ilə əlaqədar müdədlərdir. Bunlar bizim bu sahədə işlərimizdən daha da uğurla getməsinə, təbiidir ki, kömək edəcəkdir. Ona görə, bir daha deyirəm, men bu görüşləri və əldə olunan sənədləri, razılıqları yüksək qiymətləndirirəm.

NATO-Rusiya əlaqələrinin yaranması da çox böyük və müsbət hadisədir. Çünkü neçə illərdir ki, ümumiyyətə, NATO yaranandan onunla Varşava Müqaviləsi Təşkilatı arasında həmişə böyük ziddiyət və böyük qarşıdurma olubdur. Varşava Müqaviləsi Təşkilatı dağıldı, onun aparıcı qüvvəsi SSRİ olduğuna görə, varisi Rusiya idi. Bu da NATO ilə Rusiya arasındakı münasibətləri gərgin saxlayıbdır.

Son illər bu gərginlik tədricən aradan götürülür. Nəhayət, indi Moskvada əldə olunmuş razılıq, NATO-Rusya formatı, təbiidir ki, dünyada yeni bir əhvali-ruhiyyə və beynəlxalq aləmdə yeni vəziyyət yaradır. Bu vəziyyət də müsbət qiymətləndirilməlidir. Mən bunu yüksək dəyərləndirirəm.

**Sual**: Cənab Prezident, yerli və xarici sahibkarlarla Sizin görüşləriniz oldu. Bununla əlaqədar müşavirə nə vaxt keçiriləcək və hansı idarətləri görəcəksiniz?

**C a v a b :** Bu yaxınlarda müşavire keçirəcəyik. Nazirlər, menim müşavirim Vahid Axundov bu görüşlərin yekunlarını təhlil edirlər. Mən dünən bu məsələ ilə maraqlanmışam. Onlar söz veriblər ki, apanlan təhlillərin nəticəsini mənə təqdim edəcəklər. Ondan sonra mən müşavirənin gününü teyin edəcəyəm.

**S u a l :** Cənab Prezident, Siz Koçaryanla görüşünüzün zəruriliyini vurğuladınız. Amma MDB ölkələri dövlət başçılarının sammiti oktyabr aynanın qədər taxire salınır. O vaxta qədər Koçaryanla görüşünüzün vaxtı dəqiqləşdiriləcəkmi?

**C a v a b :** Ümumiyyətlə, bu görüş lazımdır. Hesab edirəm ki, Koçaryan və mən bu görüşün nə vaxt, harada keçirilməsi haqqında müəyyən razılıq eldə edə bilerik.

**S u a l :** Cənab Prezident, Rusiya və ABŞ prezidentləri arasında müvafiq sənədlər imzalandı. Bu sənədlərin region dövlətləri və Azərbaycan üçün nə kimi əhəmiyyəti var?

**C a v a b :** Cox böyük əhəmiyyəti var. Region dövlətləri üçün, ümumiyyətlə, Qafqaz regionu üçün əhəmiyyəti var. Bizim üçün xüsusi əhəmiyyəti var. Çünkü siz bilirsiniz ki, bizim Amerika Birleşmiş Ştatları ilə strateji əməkdaşlığımız var. Rusiya ilə de six əməkdaşlığımız var. Ona görə məqsədlərimizi həyata keçirmək üçün bu görüşlər, eldə olunan nəticələr və xüsusən NATO-Rusya formatı çox əlverişlidir və çox qiymətlidir.

**S u a l :** Cənab Prezident, yəqin ki, Robert Koçaryanın son bəyanından xəberiniz var. O yənə bildirib ki, danışqlar yalnız Paris prinsipləri əsasında aparılmalıdır. Bu, Ermenistanın, sadəcə, danışqlara getmək istəmədiyini göstərmirmi?

**C a v a b :** Mən gördüm ki, sizin telekanalda Vilayet Quliyev buna cavab veribdir. Hesab edirəm ki, onun verdiyi cavaba əlavə bir şey demək olmaz. Amma yox, bu onu göstərmir.

**S u a l :** Cənab Prezident, mətbuatda dövlət məmurları haqqında PKK ilə bağlı məlumatlar yayıldı. Bunlara sizin münasibətiniz necədir?

**C a v a b :** Buna mənim heç bir münasibətim yoxdur. Çünkü bunların hamısı əvvəldən axıra qədər cəfəngiyatdır. Ona görə, belə bir cəfəngiyata mən heç bir münasibət bildirmək istəmərim. Yalan, uydurma şəyər yayacaqlar ki, biz ona münasibət bildirək? Burada vəziyyəti gərginləşdirmək və cəmiyyətdə çəşqinqılıq yaratmaq üçün belə bir yalanı ortaya atıblar. Bu, birinci hal deyildir. Bu onun müəlliflerinin xüsusiyyəti və əməli fəaliyyətidir.

**S u a l :** Cənab Prezident, prezidentlər Buş və Putin region ölkələrinin ərazi bütövlüyünün təmin olunmasını öne götirdilər. Bu baxımdan, Minsk qrupundan yeni təkliflər gözləmək olarmı?

**C a v a b :** Bilirsinizmi, biz daim nə isə gözləməliyik. Özümüz də bu sahədə fikirləşməliyik ki, daha nə etmək olar ki, məsələnin həlli nail olaq. Eyni zamanda biz daim təkliflər də gözləməliyik.

**S u a l :** Cənab Prezident, ABŞ-in bəzi araştırma mərkəzləri Dağlıq Qarabağla bağlı danışqların formatının deyişdirilməsi barədə konkret təkliflərlə çıxış ediblər. Dağlıq Qarabağ münaqışosunun həlli ilə əlaqədar müzakirələr hansı formatda aparılsıa, daha yaxşı nəticə vere bilər?

**C a v a b :** Bu, ABŞ mərkəzlərinin fikridir, yoxsa sənin fikrindir?

**J u r n a l i s t :** Yox, ABŞ mərkəzlərinin fikridir. Özləri konkret təkliflərlə çıxış ediblər.

**H e y d ə r Ə l i y e v :** Çıxış ediblərse, yəqin ABŞ-in və Rusiya-nın müvafiq dairələri buna baxarlar.

**S u a l :** Cənab Prezident, iyun ayının 25-de Türkiyədə Qara Deniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində konfrans keçiriləcəkdir. İnşallah, Sizin iştirakınız gözlənilirmi?

**C a v a b :** Mütləq gedəcəyəm.

**S u a l :** Cənab Prezident, Sankt-Peterburqa seferinizlə əlaqədar bilmək istərdik, Xəzərdə orta xətt koordinatları müəyyən edildimi?

**C a v a b :** Hazırlayırlar. Deyəsən, daha sualınız yoxdur, ona görə də mən sizə sual vermək istəyirəm. Kefiniz necədir? Necə yaşayırıñız? Maddi çətinliyiniz yoxdur ki? Sizə köməyim lazımdırıñ?

**J u r n a l i s t lə r :** Cənab Prezident, çox sağlam olun. Sizin sağlığınız Azərbaycan xalqına köməkdir.

**H e y d ə r Ə l i y e v :** Cox sağlam olun. Görürəm ki, indi bizdə gənc, yaxşı jurnalistlər yetişir – həm qızlar, həm oğlanlar. Siz müasir tipli jurnalistlərsiniz. Bu məni sevindirir.

Mən isteyirəm sizin kimilər çox olsun ki, o mürteçə xasiyyətli jurnalistlər aradan çıxınıñ. Onlar bizim bugünkü cəmiyyətə, dünyəvi dövlətə, bizim Qərble münasibətlərimizə uyğun deyiller. Amma görünəm, siz bu mənada yaxşı yetişirsiniz. Mən isteyirəm ki, siz daha da kamil olasınız, öz biliyinizi, savadınızı arturasınız. Bilikləriniz yaxşıdır. Mən bəzən televiziyyaya baxıram, ayrı-ayrı mövzular haqqında söhbət aparırsınız, yaxud fikirlər bildirirsiniz. Görürəm ki, siz gündəlik dünya mətbuatını izləyirsiniz, məlumatlar alırsınız və onlardan dərhal istifadə

edirsınız. Mən bunu çox müsbət qiymətləndirirəm. Bəzən də ayrı-ayrı məlumatları mən sizdən alıram. Mənim özümün də məlumat mənbəyim çox böyükdür, hər gün alıram. Ancaq bir də görürsən ki, nəyi isə eşitməmişəm, sizlərin biriniz televiziyyada nəsə deyirsiniz, eşidirəm. Ona görə də mən bunları müsbət qiymətləndirirəm. İşinizi davam etdirin.

Bizim özel televiziya kanalları da indi yaxşıdır. Əvvəl təkcə ANS idi, indi isə SPACE, LİDER də var. Yarış gedir. Yarış olması da yaxşıdır. Çünkü rəqabət olanda, inkişaf da olur. Rəqabət olmasa, inkişaf olmaz. Əvvəl ANS-ə rəqabət yox idi. Nə isteyirdi, onu edirdi. Amma indi ANS də fikirleşir, çalışır ki, bu rəqabətə dözsün. Amma o biri kanallar da özlərini yaxşı göstərirler. Çox məmmunam. Özəl kanallar, demək olar ki, yüksək səviyyədədir. Beynəlxalq standartlar səviyyəsinə dədir. Bu da məni sevindirir. Yaxşı işleyirsiniz. Sizə uğurlar arzulayıram. Məndən nə isteyirsiniz?

**S u a l :** Cənab Prezident, biz Sizin sağlığını isteyirik. Bayaq Siz dediniz ki, mən bu abidəni sevirəm, ona görə ki, özüm tikdimişəm. 28 May Şərqi ilk demokratik Cümhuriyyətin yaranması gündündür. Sizin belə bir fikriniz varmı ki, ele bir park yaradılsın ki, orada Azərbaycan Xalq Cümhuriyyətinin çox məşhur nümayəndəlerinin abidələri qoyulsun?

**C a v a b :** Bilirsinizmi, Xalq Cümhuriyyətinin əbədiləşdirilməsi haqqında mənim fikirlərim var, bunu edəcəyik. İndi deyə bilmərəm ki, park və ya heykel olacaq. Bilirsinizmi, bizdə heykeli çox sevirər. Ancaq müsəlman ələmində heykel yoxdur. Düzdür, biz artıq Avropa deyərlərini mənimsəmişik. Amma bu qədər heykel qoysaq, 50 ildən sonra Bakıda adamların sayından çox heykel olacaq. Düşünürsünüz mü? Qərb ölkələrini götürün, siz oralara gedirsiniz. Məsələn, Parisi götürün, qədim Londonu götürün. Avropanın başqa mərkəzlərini götürün. Oralarla gedəndə bir dəfə araşdırın. Orada neçə heykel görecəksiniz. Sonra gelib Bakıdakı heykəlləri sayın. Görəcəksiniz ki, Bakıdakı heykəllerin sayı onlardan qat-qat çoxdur. Demək, biz istəmişik ki, onlar kimi olaq, amma bir az, neçə deyərlər, ölçünü itirmişik. Ona görə her kəs istəyir ki, nəyəsə heykel qoysulsun. Ya onun pərəstiş etdiyi adamdır, ya qohumudur, ya dostudur və sair. Heykəl, heykəl, bir də heykəl... Yenə deyirəm, görün Bakıda nə qədər heykel var. Əbədiləşdirmək, həqiqətən, lazımdır. Amma heykəl məsələsində siz bir az düşünün. Yenə de-

yirəm, sən (ANS-in müxbirinə) hər şeyi çox operativ həll edirsin. Mən səndən xahiş edirəm, bu mövzunu araşdır, öz telekanalımızda ver ki, məsələn, Parisdə neçə və Bakıda neçə heykəl var. Bu, birincisi. İkinci si, Parisdəki heykəller kimin heykəlləridir, Bakıdakı heykəller kimindir. Sənin bu verilişini eşidəndən sonra mən bir daha fikirleşəcəyəm.

**S u a l :** Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının varisleri, nəvələri müraciət etmişdilər ki, evveller Azadlıq parkı olmuş keçmiş 26-lar bağı yenidən Azadlıq parkı adlandırılın. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi barədə bayannaməni imzalamaş 26 nəfərin adları oradakı memoriala həkk olunsun. Bu teklif nə derəcədə məqbuldur?

**C a v a b :** Onların adlarının həkk olunması lazımdır, mən buna razıyam. Amma ora başı belələ bağlı, bunu bilirsiniz. Vaxtılı Azadlıq parkı olub, orada kimlərin cəsədləri olduğunu siz bilirsiniz. Elədirmi? Mən özüm də keçmiş 26-lar bağı haqqında çox düşünürəm. Orada dəyirmi abide var, onun haqqında düşünürəm. Biz tarixi düzgün araşdırıq, 26-lar Azərbaycana düşmən olublar. Ona görə də indi o bağın ele vəziyyətdə saxlanması, yəqin ki, lüzumsuzdur. Orada indi başqa nəyin se qoyması... orada yerin altında nələr var, siz bunu bilirsiniz. Tarix bəzə bəzi çətin problemlər qoysudur, bəzən ha fikirleşirsin, bunun yolunu tapa bilmirsən.

Mən özüm o bağlı hərdən görəndə, yaxud onun yanından keçəndə onun haqqında düşünürəm. Amma bir nəticəyə gələ bilmirəm. Bilirsinizmi, çox çətin məsələlər var. Bir nəticəyə gələ bilmirəm. Amma düşünmək lazımdır.

**S u a l :** Cənab Prezident, Siz İranda olarkən belə bir ifadə işlədiniz ki, imzalanmış sənədlərlə bağlı xüsusi tədbirlər planı işlənib hazırlanacaqdır. Bu, konkret nəzarət sistemini, yoxsa layihələrin həyata keçirilməsini nəzərdə tutur?

**C a v a b :** Bu həm layihələrin həyata keçirilməsini, həm də nəzarət sistemini nəzərdə tutur. Sağ olun. Bayramınızı bir də təbrik edirəm.

**RUSİYA FEDERASIYASI PREZİDENTİNİN  
DƏVƏTİ İLƏ SANKT-PETERBURQ AŞGÜZAR  
SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ  
HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

8 ivun 2002-ci il

- Salaməleyküm, sabahınız xeyir olsun. Menim Sankt-Peterburqa sefərim size məlumdur, elan olunubdur. Mən yanvarda Moskvada sefərdə olduğum zaman Rusiya prezidenti Vladimir Putin təklif etdi ki, biz iyun ayının 9-da – gününü də o vaxt təyin etdi – görüşək, Nizami Gəncəvinin heykəlini birlikdə açaq. Mən bu təklifi qəbul etdim. İndi də presidente Putinin dəvəti ilə Sankt-Peterburqa yola düşürəm.

Məqsəd, birincisi, Nizami Gəncəvinin heykəlini təntənəli surətdə açmaqdır, ikincisi də, iki prezidentin – prezident Putinin və Prezident Əliyevin görüşüdür, bizi maraqlandıran məsələlər haqqında fikir mübadiləsi, müzakirələr aparmaqdır.

Men bu səfəri çox əhəmiyyətli hesab edirəm. Birincisi, ona görə ki, Azərbaycanın dahi şairi, filosofu, mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda heykəlinin ucaldılması bizim xalqımız, millətimiz, ölkəmiz üçün çox böyük qiymətə layiq hadisədir.

Sankt-Peterburq adı şəhər deyil, onun yaşı az, 300 il olsa da, bütün mənənlarda, o cümlədən memarlığına, monumental heykəltəraşlıq əsərlərinə görə, dünyada çox məşhur muzeylərinə, bu muzeylərdə dünyanın ən böyük sənət adamlarının əsərlərinin olmasına görə, bir də siyasi tarixinə görə çox zəngin ənənələri olan şəhərdir. Ona görə belə bir şəhərdə bizim şairimiz Nizami Gəncəvinin heykəlinin ucaldılması, təbiidir ki, qürur hissi doğurur.

İkincisi de ki, Rusiya prezidenti Putinle görüşüp danışmaq, hem de faydalı olur. Hesab edirəm ki, bizim bu görüşümüz də faydalı olacaqdır. Hər görüşdə danışmaq, söhbət etmək, müzakirələr, fikir mübadiləsi aparmaq üçün çoxlu mövzular var. Ona görə ikimiz də bundan istifadə edəcəyik.

**S u a l 1:** Cənab Prezident, Xəzərin statusu, koordinatörün müəyyən edilməsi ilə bağlı sənəd ne üçün imzalanmayıcaq, problemlərini

var?

**C a v a b :** Heç bir problem yoxdur. Rusiya ilə bizim aramızda razılaşdırılmış heç bir məsələ, problem yoxdur. Sadəcə, 2-3 xurda məsələ vardı, amma vaxt itirildi. Onlarda xüsusü rejim var, məsələn, imzalanacaq sənəd müəyyən vaxta qədər hazırlanıb paraflanmayıbsa, həmin sənəd artıq konveyerdən çıxır. Ona görə də bu çıxdı. Güman edirəm ki, gelecekda münasib vaxtlarda bunu imzalayacağın.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaqmı? Rusiya mətbuatı bu barədə artıq məlumat yarmışdır.

**C a v a b :** Təbiidir, aparılacaqdır. Bu bizim esas mövzularımızdan biridir.

**S u a l :** Hansı istiqamətlərdə aparılacaqdır?

**C a v a b :** Bütün istiqamətlərdə,

**S u a l :** Cənab Prezident, əgər mümkündirsə, Nardaran hadisələri-nə münasibətinizi bildirirdiniz.

**C a v a b :** Nardaran hadiseleri ile bizim hüquq mühafizelerinin orhanları meşgül olur. Bilirsiniz ki, indi Nardaranda da her şey sakitdir. Onlar meşgül olub qurtaracaqlar, mənə məruzə edəcəklər. Ondan sonra mən münasibətimi bildirecəyəm.

**S u a l :** Cenab Prezident, Rusiyada yaşayan azerbaycanlıların xüsusi statusu ile bağlı prezident Putinla fikir mühabilisi yapılacak mı?

**C a v a b :** Status haqqında bilmirəm, amma yəqin ki, mən Sankt-Peterburgda yaşayış azerbaycanlıları bir hissəsi ilə görürəcəyim.

**S u a l :** Cənab Prezident, nardaranlıların ağsaqqalları çox xahiş etmişdilər ki, Sizinlə görüşsünlər. Siz onları qəbul edəcəksinizmi?

**C a v a b :** Bilirsiniz, mən heç vaxt mənə edilən müraciətlərə laqeyd qalmırıam.

**S u a l :** Bu səfərinizdə Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyadan lazımi dəstək ala biləcəyikmə?

**C a v a b :** Danışınlar yapacağınız

**S u a l :** Cənab Prezident, Rusiya Dövlət duması Xəzəryanı ölkələtin parlamentlərinə müraciət edərək, sahilyanı dövlətlərin parlament assambleyasının yaradılması təşəbbüsünü irəli sürmüdüsr...

**C a v a b :** Ona bizim parlament baxacaqdır.

**S u a l :** Cənab Prezident, Ermənistən prezidenti Robert Koçaryan bazar ertəsi «Aile kanalı»na müsahibəsində demişdir ki, yaxın vaxtlar-

da Sizinlə görüşəcək, xarici işler nazırları bu görüşün vaxtını dəqiqləşdirirlər. Onun dediyinə görə, hətta razılıq əldə olunubdur ki, danışıqların təfsilatlı gizli saxlanılacaqdır. Bu ay ərzində danışçıları gözləmək olarmı? Hesab etmək olarmı ki, ictimaiyyətin bilmədiyi digər təkliflər müzakirə edilecekdir?

**C a v a b :** Güman etmirəm ki, biz bu ay ərzində görüşək. Amma görüşəcəyik.

**S u a l :** Cənab Prezident, Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatları aparmaq lazımdır mı? Buna Sizin münasibətiniz necədir?

**C a v a b :** Bilirsiniz, bu, əsassız fikirdir ki, beyninizi salmışınız. İşğal olunmuş torpaqlarda indi antiterror əməliyyatı aparmaq, müharibəni başlamaq deməkdir. Axi bilmədiyiniz şəyleri niye deyirsiniz?

**S u a l :** Beş Avropanın dörd rayonla bağlı təklifi necə, müzakirə obyekti ola bilərmi?

**C a v a b :** Onların belə təklifi yoxdur, belə bir səhbet var.

**S u a l :** Cənab Prezident, danışçılar zamanı Ayaz Mütəllibovun Azerbaycana ekstradisiyası məsələsinə toxunulacaqmı? Çünkü Rusyanın da qoşulduğu saziş var, Azərbaycan lazımı sənədləri göndərə bilər, o, Azerbaycana qaytarılmalıdır. Rusiya həmin sazişə əmel etmək istəmir, yoxsa, hansısa problem var?

**C a v a b :** Size lazımdırkı ki, Ayaz Mütəllibov buraya ekstradisiya edilsin? Lazımdırsa, mən onda deyim ki, bizim ictimaiyyət və xüsusilə jurnalistlər çox isteyirler ki, Mütəllibovun elə orada qollarını bağlaşınlar, getirsinlər buraya, bizim jurnalistlər onunla səhbət etsinlər. Sağ olun.

## BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

9 iyun 2002-ci il

– Salam, axşamınız xeyir olsun!

Mən düşünürdüm ki, belə gecə vaxtı siz gelməyəcəksiniz. Yəni siz istirahət edəcəksiniz, mən də buradan şəhərə gedəcəyəm. Ancaq dedilər ki, gəlmisiniz.

Mənim səfərim haqqında bizim televiziya yetərinə məlumat veribid. Ona görə siz çox şeyi eşitmisiniz, görmüsünüz. Geniş məlumat verməyə ehtiyac yoxdur. Ancaq qisaca deyə bilərəm ki, dünən mən Sankt-Peterburqa getdim. Bizi orada qarşıladılar, görüşdük. Bir az şəhərlə tanış olduq. Mən gedib vaxtılı oxuduğum məktəbin binasını ziyarət etdim. Gələn kimi, heç otele girməmiş – mən «Astoriya» otelində qalaqadım, ora otele çox yaxındır, təxminən 200-250 metrdir – gedib oraları baxdım, o tərəfləri bir az gəzdim. Sonra axşam Neva çayında bizi gözintiye apardılar. Çox gözəl bir şəhərdir. Indi orada bəyaz gecələrində həmişə gəzirdik, bazar günləri hətta gecə istirahət edirdik. Bunları xatırladım.

Sankt-Peterburqu görmək mənim üçün çox təsireddi idi. Çünkü çox dandır görməmişdim. Ancaq əsas işimiz bu gün idi. Şəhər saat 10-da Piskaryov qəbiristanlığına getdik. Oranı tanıyrınsınız, bu barədə danışmağa ehtiyac yoxdur.

Sankt-Peterburqun gözəl bir guşəsində, televiziyada görmüsünüz, yaşıllıqların içində, gözəl bir yerde Nizami Gəncəvinin heykəlini ucaldıclar. Saat 12-də mən oraya gəldim, cənab Putin də gəlməşdi. Sankt-Peterburqun qubernatoru da gəlmüşdi. Görüşdük, Nizami Gəncəvinin heykəlini açdıq. Ondan sonra prezident Putinin iqamətgahına getdik, orada səhbət etdik, danışçılar apardıq.

Bizimkilər baxmışdılar, iki saatdan çox təkbətək səhbət etdik. Çox yaxşı, çox əhəmiyyətli səhbətimiz oldu. Bir çox məsələlər haqqında səhbət etdik, fikir mübadiləsi apardıq. Prezident Putin son vaxtlar bir çox ölkələrdə, eləcə də Moskvada çox böyük görüşlər keçiribdir. Elə

biz gələn gündən önce Moskvada Şanxay qrupuna üzv olan dövlətlərin başçıları görüşmədülər. Bütün bunlar haqqında mənə müəyyən məlumatlar verdi.

Bizim məsələləri de müzakirə etdik. Ermenistan-Azerbaycan, Dağılıq Qarabağ münaqişəsini, Xəzər dənizinin statusu məsələsini müzakirə etdik. İqtisadi əlaqələrimizin son vaxtlardakı gedisi də baxdıq, mal dövriyyəsinin vəziyyətinə, başqa məsələlərə – çox şəyərə baxdıq. Hesab edirəm ki, bu, Azerbaycan üçün çox əhəmiyyətli görüş oldu, səhbat oldu.

Sonra prezident Putin nahar təşkil etdi. Bir müddət birlikdə futbola baxdıq. Düzdür, mən futbola baxanda yarımcıq çıxbıdım. Çünkü bizim diaspor ilə görüşəcəkdir. Rusyanın uduzmaq meqamını mən görəməmişdim. Bizim qaldığımız «Astoriya» otelində böyük bir salon var, diasporumuzun nümayəndələri orada toplaşmışdır.

Rusiyada böyük bir fond var, 2001-ci ildən fəaliyyət göstərir. Fondun beynəlxalq Andrey Pervozvanlı mükafatı var, ancaq ictimai xadimlərə, din xadimlərinə, mədəniyyət xadimlərinə verirlər. Amma son illər dövlət xadimlərinə də veriblər. Prezident Putine veriblər, Çinin sədri Tszyan Tszemine və başqa iki-üç nəfər dövlət başçısına veriblər. Məni də bu mükafatla təltif etmişdilər və əvvəlcədən mənə xəber vermişdilər. Həmin o fondun başçıları, nümayəndələri oraya gəlmışdilər, mükafatı mənə təqdim etdilər.

Ondan sonra bizim diasporun nümayəndələri ilə görüşdük. Sankt-Peterburqda bizim çox yaxşı diasporumuz var. Hər halda, oraya 200-ə qədər adam toplaşmışdı. Onların elhəval-ruhiyyəsi, bir-birinə münasibətləri mənim çox xoşuma gəldi. Bir qismi dünya azərbaycanlılarının birinci qurultayında iştirak etmişdir, öz təəssüratları haqqında danışdır. Mən, əsasən, onların oradakı yaşayı, vəziyyəti ilə maraqlanırdım. Vəziyyətlərindən çox razı idilər. Dedilər, qubernator Yakovlev onlardan çox razıdır. Yaxşı tanışlıqları var – Yakovlevin özü də orada idi, mən diasporun nümayəndələri ilə görüşəndə də iştirak edirdi – ona görə çox sevindim.

Düzdür, Yakovlev deyir ki, orada 100 min qeydiyyata alınmış azərbaycanlı var. Ancaq qeydiyyata alınmamış nə qədərdir, bilmirlər. Amma diasporun nümayəndələri mənə dedilər ki, Sankt-Peterburqda 200 mindən çox azərbaycanlı var. Bu çox gözəl haldır. Mən bunu dəfələrlə demişəm, burada müxalifet qüvvələri bizi tənqid edirlər ki, ölkədən

iki milyon azərbaycanlı xaricdə yaşayır. Mən isə onlara bir-iki dəfə cavab vermişəm və bu gün də deyirəm ki, çox yaxşı ki, xaricdə yaşayırlar. Bu mənim hələ otuz il əvvəlki siyasetimin bir xətti olubdur ki, azərbaycanlılar yalnız ölkəmizin çərçivəsində qalmasınlar, dünyaya çıxınlar, dünyani görsünlər.

İndi bəzən biz şikayətlənirik ki, məsələn, ermənilərin böyük diasporu var, bizim yoxdur. Bu doğrudur. Ermənilərin diasporu yüz ildən çoxdur formalışdırıldı. Necə deyərlər, onlarla yarışa girmək olmaz. Bunu da bilmək lazımdır. Amma bəzilər deyirlər ki, yox, biz də bunu edə bilərik. Bu bir az qeyri-təbiidir. Biz çox şey edə bilerik, amma nəyi ki edə bilmərik, onu da bilməliyik. Ancaq Azerbaycan diasporunu tədricən formalışdırmaq indi mümkündür və bu proses gedir. Əger indi Sankt-Peterburqda 200 min azərbaycanlı yaşayırsa, demək bu, orada azərbaycanlıların varlığını göstərir.

Mən gördüm ki, onların arasında böyük iş adamları var, müəssisə rəhbərləri var, elm sahəsində işləyən adamlar var. İşləyirlər, yaşayırlar, Rusyanın vətəndaşlarıdır. Bunun nəyi pisdir, niyə buna pis deyək? Həmimiz Bakıda yiğışsaq, nə olar?! İndi kimin imkanı var, yaxud müxtəlif səbəblərdən gedib başqa şəhərlərdə məskunlaşırsa, bunun nəyi pisdir?! Bu çox yaxşıdır. Bir tərəfdən deyirlər, diaspor yoxdur, ikinci tərəfdən də, bizi günahlandırırlar ki, iki milyon azərbaycanlı xaricdədir. Mən onlara vaxtaşırı məmənuniyyətle görüşürəm.

Vaxtilə Kiyevə getmişdim. Onlarla orada görüşdüm. Məsələn, Ukraynada 500 min azərbaycanlı yaşayır. Özü də bizim orada çox mütəşəkkil diasporumuz var. Hər vilayətin özünün cəmiyyəti var, cəmiyyətin başçısı var. Onların da hamısı Kiyevdəki mərkəzi təşkilatla əlaqədəirlər. Məsələn, indi oradakı bizim diaspor Ukraynanın ictimai-siyasi heyatına təsir edir. Vaxtilə seçkilərdə onlara xəber göndərdim ki, Leonid Kuçmaya səs versinlər. Hamısı da səs verdi. Kuçma da onlara minnətdarlıq məktubu göndərdi. Bunun nəyi pisdir?! Yaxşıdır.

Ona görə də diaspor ilə görüşümüz çox səmimi oldu, çox açıq oldu. Bir az zarafat etdik, bir az güldük və çox yaxşı hissələr vətənə döndü.

**S u a 1 :** Cənab Prezident, Sizi qarşılayanlar arasında «LUKoyb» şirkətinin prezidenti Vahid Ələkbərov da var idi. Siz Rusiya prezidenti ilə də görüşdünüz. Bu səfərinizdən sonra «LUKoyl»un Bakı-Tbilisi-Cey-

han layihesine qoşulmasını gözləmək olarmı?

**C a v a b :** Bilirsiniz, biz çox məsələləri müzakirə etmişik. İndi mənim seferimdən sonra nəyi gözlemek olar, nəyi gözlemek olmaz – bu başqa məsələdir. «LUKoil» şirkətinin prezidentinin orada olub-olmaması onun Bakı-Tbilisi-Ceyhana qoşulub-qoşulmaması ilə əlaqədar deyildir. Vahid Əlekberov Bakıya tez-tez gəlir. Bizim neft şirkətinin rəhbərləri ilə görüşür. Bəzən gəlib mənimlə də görüşür. Ona görə belə bir problem yoxdur ki, guya biz onu görmürük, amma Sankt-Peterburqda onunla görüşdük və bu məsələni həll etməliydik. Bəli, o məni qarşılayanlar arasında var idi. Bu gün o, danışında yox idi. Biz prezident Putinlə danışığımızın axırına çatanda bir məsələ var idi, ikimiz də bu məsəleyə toxunduq. Ona görə də Vahidi axtardılar, tapdılar, o da oraya gəldi və bizimlə yeməkdə də iştirak etdi.

**S u a l :** Cənab Prezident, deyirlər ki, Xəzərin Rusiya sektorunda qaz ehtiyatları gözlənilir və Rusiya bunun Bakı-Ərzurum marşrutu ilə nəql edilməsi məsəlesinə baxa bilər, amma onların paket təklifləri var. Bu doğrudurmu?

**C a v a b :** Bilirsiniz, bunların hamısı fərziyyələrdir. Qaz ehtiyatı gözlənilir, qaz çıxacaq, ya çıxmayacaq, bu qazı haraya göndərəcəklər – bunlar ele məsələlərdilər ki, indi bu barədə səhbət aparmaq olmaz.

**S u a l :** Cənab Prezident, Siz dediniz ki, diasporun nümayəndələri ilə görüşdünüz. Sizin sefəriniz ərefəsində Sankt-Peterburqda üç azərbaycanlı öldürülmüş, Moskvada isə dörd azərbaycanlı qətəl yetirilmişdir və orada xüsusi əməliyyat gedir. Orada qeydiyyatsız yaşayan azərbaycanlıların böyük narahatlıqları var. Belə narahatlıq Size çatdırıldımı və hər hansı xahiş olundumu ki, Siz bu barədə Sankt-Peterburqun qubernatoru ilə danışasınız?

**C a v a b :** Bilirsiniz, onlar bu barədə mənə heç bir narahatçılıq çatdırmadılar, heç bir problemləri haqqında demədilər. Mən size deyirəm, diaspor ilə görüşəndə qubernator da orada idi. Sonra qubernator məni hava limanında yola salmağa gəldi. Diasporun nümayəndələri, qubernator – hamısı mənimlə bir yerde idilər. Hətta hava limanında diasporun əsas nümayəndələri gəlib yığışdlar, dedilər ki, gəlin, bir yerde xatirə şəkli çəkdirək. Onlar qubernator ilə yan-yanadurdular, şəkil çəkdirik. Amma belə bir məsələ qaldırmadılar. Ancaq size bir şey deyim. Bilirsiniz, haradasa, kimsə kimi öldürübür. Bizdə belə söz var – qətlə

yetişirblər, bu bir az ciddi sözdür. Bu o deməkdir ki, yəni adamı qəsdən öldürübür. Siz də bunu dərhal televiziyanızda birinci nömrəli məsəle kimi verirsiniz. Axi, bu həyatdır.

Bilirsiniz, indi Azərbaycanda içtimai-siyasi sabitlik yaranıbdır. Alla-ha şükrülər olsun ki, biz cinayətkarlığın qabağıni ciddi şəkildə almışiq. Amma başqa yerlərdəki kimi deyildir. Yəqin ki, bizim televiziya ilə vərəcəklər, orada bizim diasporun başçısı Vəqif var. O, çıxış edəndə dedi ki, mən kəndimizə getdim. Borçalı mahalndandır, kəndlərinə gediblər, yiğisiblər, imkanları olduğuna görə, oraya bir az kömək ediblər. O, kənddən gedəndən sonra gəlib atasını öğurlayıblar. Yəqin ki, pul əldə etmək üçün. Sonra gedib atasını xilas edibdir. O deyir ki, bundan sonra atamın yanına qoruyucu qoydum. Amma sonra Azərbaycana gəldi, indi ona qoruyucu, heç bir şey lazımdır, rahat yaşayır. Bax, bu gün Sankt-Peterburqda olan danışıqdır. Ona görə haradasa kim kimise vurdu, öldürdü – həyatda belə şəyler var və həmişə olubdur.

Deyirlər ki, Sankt-Peterburqda 200 min azərbaycanlı yaşayır. Kimse bunlardan hansınısa vurub öldürübse, bunu böyük hadisəyə çevirmək olmaz. Bu adı cinayətdir və bunu da araşdırmaq lazımdır. Bunu şiriitmək lazım deyildir. Siz burada hay-küy salırsınız ki, qətlə yetirdilər, filan etdilər. Amma o kişilər orada mənə heç bir söz deməyiblər. Bax, bu elə onu göstərir ki, sizin bu hay-küyünə ehtiyac yoxdur. Onlar mənə qətiyyən heç bir söz demədilər. Dünən oraya gələndə də onlar məni qarşılayırdılar. Deyə bilərdilər ki, bəli, Siz qubernator ilə görüşəcəksiniz, prezident Putinlə görüşəcəksiniz. Bizim problemimiz var, onlara deyin. Onlar heç bir şey demədilər. Biz bu gün də bir yerde idik.

**S u a l :** Cənab Prezident, İranın ekspertlərdən ibarət nümayəndə heyəti iyunun 11-də Bakıya gələcəkdir. Bu səfər zamanı müzakirələrdə Xəzərin statusu ilə bağlı müsbət nəticə gözləmək olarmı?

**C a v a b :** Bilirsiniz, biz müsbət nəticə istəyirik və bizim ekspertlər İranda çox işlədilər. Hiss olundu ki, bu işi davam etdirə bilərlər. Ona görə də biz orada belə qərara gəldik ki, iyunun 11-də onlar Bakıya gələsinlər və burada ekspertlərlə işlərini davam etdirsinlər. Mən arzu edədim ki, ekspertlər yaxşı bir nəticəyə gəlsinlər.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti ilə bu barədə müzakirələr aparıldımı?

**C a v a b :** Ümumiyyətlə, Rusiya prezidenti ilə görüşümüzde Xəzə-

rin statusu barəsində söhbət oldu. Əlbəttə, mən İrana səfərim haqqında ona məlumatlar verdim. O da mənə çox məlumatlar verdi.

**S u a l :** Cənab Prezident, İranın neft naziri belə bir bəyanatla çıxış edib ki, onlar yeni texnologiyalara 300 milyon dollar sərmayə qoyublar ve Xəzərin dərin qatlarında işləyəcəkler. Azerbaycanlı ekspertlər isə bildiriblər ki, bu dərin qatlar İran sahillerində ola bilməz. Bu yataqlar Azərbaycanın sahillerindədir. Sizə bu barədə hansıa məlumat verilibmi?

**C a v a b :** Bilirsiniz, mən belə şeylərə fikir vermirəm. Nə üçün? Xəzərin dərin qatında işləmek üçün gərək üç il koşfiyyat aparasan, bunun üçün gərək dərin qatda işləyen, yeni quyu qaza bilən qurğu olsun. Biz burada «Dədə Qorqud», «İstiqlal», «Qurtuluş» qurğularını yaratdıq. Bilməlisiniz ki, indi Xəzər dənizinin dərin qatlarında quyu qazmaq üçün, işləmek üçün bu üç qazma qurğusundan savayı heç bir qurğu yoxdur. Bu, İranda da yoxdur. İndi nə cür ola bilər ki, bir gündə gəldi, Xəzərin dərin qatlarında işləmeye başladı?

**S u a l :** Cənab Prezident, iyunun 15-də əfv haqqında yeni fərمان gözlənilirmi?

**C a v a b :** Əfv fərmanını bu yaxınlarda verdim. Elə hər gün əfv fərmani gözləyəcəksiniz!?

**S u a l :** Cənab Prezident, Rusiya-NATO emekdaşlığı barədə prezident Putin Sizə məlumat verdimi? Bu, Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinə hansı yeniliklər getirə bilər?

**C a v a b :** Belə, biz bu barədə söhbət etmişik. Prezident Putin de mənə çox şeylər danışıbdır. Ancaq burada sizə deyiləsi bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, Siz dediniz ki, Dağılıq Qarabağla bağlı müzakirələr aparılmışdır. Ele həmin vaxt Robert Koçaryan Belarus küləkvi informasiya vasitələrinə müsahibə verib və belə bir ifadə işlədib ki, biz bir il əvvəl problemin həllinə daha yaxın idik. Amma nədənse, nəticə alınmadı. Sonra isə deyib ki, biz son qərar verməyə hazırlaşınq. Sizcə, hansıa ciddi addımların atılacaqını gözləmək olarmı, yoxsa, bu, sadəcə adi ifadələrdir?

**C a v a b :** Hər deyilən sözdən böyük bir nəticə çıxarmaq lazımdır. İndi bu sözləri deyir, yəqin ki, vaxt gələcək, biz onunla görüşəcəyik. Onda baxarıq, nəyə hazırlırlar, nəyə hazır deyiller.

**S u a l :** Cənab Prezident, Dağılıq Qarabağ məsələsinin həllində Rusyanın mövqeyində dəyişiklik varmı?

**C a v a b :** Rusiya həmişə o mövqedədir ki, bu münaqişə tezliklə

qurtarmalıdır.

**S u a l :** Cənab Prezident, Putinle danışıqlarınızın bir hissəsi prezidentlər Buş ilə Putin arasında keçirilmiş görüşə həsr olunubdur. Bildiyimizə görə onların görüşü zamanı Ermenistan-Azerbaycan münaqişəsi de müzakirə olunmuşdur. Onların görüşlərinin bu münaqişənin həllinə təsiri ola bilərmi?

**C a v a b :** Belə, Putin-Buş görüşlərində Dağılıq Qarabağ məsəlesi müzakirə olunubdur. Ancaq onlarda elə bir qərar yoxdur. Bilirsiniz, onlar öz bəyanatlarında yazıblar ki, hər iki prezident Azərbaycan və Ermenistan prezidentlərini çəvik hərəket etməyə, məsələni həll etməyə çağırır. Belə olan halda Amerika Birleşmiş Ştatları və Rusiya öz yardımlarını göstərməyə hazırlıdır. Bundan artıq sizə bir şey deyə bilmərem.

Artıq gedcir. Gedin yatin, sabah birinci gündür, istirahət edin ki, yaxşı işləyəsiniz. Sağ olun.

**BLOKADA ŞƏRAİTİNDƏ YAŞAYAN  
NAXÇIVANA XÜSUSİ QAYĞI GÖSTƏRMƏK,  
KÖMƏK ETMƏK LAZIMDIR**

**Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə**

*20 iyun 2002-ci il*

— Salam, axşamınız xeyir. Mənim sizə deyiləsi bir sözüm yoxdur. Çünkü mən hansısa bir ölkəyə getməmişəm, Azərbaycanın bir bölgəsində, Naxçıvan Muxtar Respublikasında olmuşam. Mənim orada olduğum müddədə bura məlumat verilibdir. Televiziya, radio və başqa mətbuat vasitələri ilə verilən məlumatların hamisini bilirsiniz. Buna görə də mən bundan ötrü vaxt itirmək istəmirəm. Orada böyük bir Olimpiya İdman Kompleksi açdıq. Çox gözəl, çox yaraşıqlı olan bu kompleks Naxçıvan üçün çox lazımlıdır. Sonra mən orada hərbi hissəde oldum, bir neçə başqa görüşlərim oldu. Bu səfərimdən çox məmənumam, raziyam, çox şadam.

Naxçıvanın çox problemləri var. Orada çətin vəziyyətdə yaşayırlar. Onlar təkcə təyyarə vasitəsilə əlaqə saxlaya bilirlər. Gediş-geliş üçün başqa vasitələri yoxdur. Ona görə də ora xüsusi diqqət lazımdır. Mən bu barədə orada — Naxçıvanda çıxışında da demişdim. İndi burada bizim Tehlükəsizlik Şurasının üzvlərinə, başqalarına da öz fikirlərimi dedim. Biz bu işləri aparacaqıq.

İndi sizin mənə doğrudan da vacib bir sualınız varsa verin, yoxdur sa, sual naminə sual verməklə nə öz vaxtinizi, nə də mənim vaxtımı alıñ.

**S u a l :** Cənab Prezident, Siz orada ən çox əsgerlərlə görüşüb danişdiniz və belə ifadələr — «Ali Baş Komandanın əmrinə hazır olun!», «Zərbə endirib zəfer calmağa qadir ordu» ifadələri işlətmisiniz. Bu, Ermənistan-Azərbaycan münaqişəsi baxımından yeni strategiya kimi qiymətləndirile biləmi?

**C a v a b :** Bilirsiziz, bəs ordu nə üçündür? Mən orada tek bunu deməmişəm. Mən demişəm ki, hər bir dövlətin, hər bir ölkənin özünü etibarlı müdafiə etməyə qadir olan güclü ordusunu olmalıdır. Bizdə də neçə

ildir ki, ordu quruculuğu prosesi gedir. Deyə bilərəm ki, çətinliklərlə rastlaşaq da, amma uğurla gedir. Bizim bəzi müxalifət dairələri var, onların dünyada heç nədən xəberləri yoxdur, ancaq hay-küy salırlar: «ay, ne bilim, ordu zəifdir», «ordunun vəziyyəti pisdir» və sair. Mən bunları eşidirəm, heç fikir vermirəm, cavab vermirəm. Çünkü Prezident kimi, Ali Baş Komandan kimi mən vaxtının böyük hissəsini ordu quruculuğuna sərf edirəm. Amma mən bunu mətbuatda deməməliyəm, qəzətlərdə yazmamalıyam, televiziyyada çıxış etməməliyəm. İndi oraya getdim. Orada bizim yaxşı, etibarlı hərbi hissələrim yaranıbdır. Gözəl zabitlərimiz, komandanlarımız, yaxşı əsgerlərimiz var. Siz yaqın onları televiziyyada gördünüz. Bu cə Azerbaycanın özünün hərbi gücünü göstərir. İndi bu konteksde, əlbəttə ki, ordu daim hazır olmalıdır. Lازım olan an ordu Ali Baş komandanın göstərişini yerinə yetirməlidir.

**S u a l :** Cənab Prezident, Siz Naxçıvanda olanda belə fikirlər səsləndi ki, Ermənistan Prezidenti Robert Koçaryanla görüşünüz gözənlər. Bu proses baş tutmalı idi, guya Robert Koçaryan görüşə gəlməyib. Belə bir görüş nəzərdə tutulmuşdum?

**C a v a b :** Mənim planımda belə bir şey yox idi. Robert Koçaryanla hələ bu yaxınlarda görüşmek fikrində deyiləm. Mən demişəm ki, görüşəcəyəm, indi görək, hər iki tərəfin razılığı olsa, bunu iyul ayında etmək olar. Mən Naxçıvana yalnız Muxtar Respublikanın həm iqtisadi, həm sosial problemləri ilə daha yaxından tanış olmaq, lazımi tədbirlər görmək, həm də bizim oradakı hərbi hissə ilə tanış olmaq, bir də bilişiniz, orada böyük Olimpiya İdman Kompleksi açmaq üçün getmişdim.

**S u a l :** Cənab Prezident, Robert Koçaryan bildirib ki, Paris principlərində Mehri dəhlizinin adı çəkilməyibdir. O bu fikri tekzib edibdir...

**C a v a b :** Qoy tekzib etsin.

**S u a l :** Cənab Prezident, mənim sualım seçki ilə bağlıdır. Siz 2003-cü ilin seçkilərinə Naxçıvanda rəsmi start verdiniz. Birincisi, nə üçün bunu Naxçıvanda etdiniz? Bunun hansıa mənası varmı, yoxsa, təsadüfüdür? Siz seçkilərde özünüza layiq rəqib kimi görürsünüz?

**C a v a b :** Bu mənim birinci dəfə dediyim fikir deyildir. Mən bunu bizim Yeni Azərbaycan Partiyasının qurultayında da demişəm. Siz həfizənizi bir qədər araşdırın.

**M ü x b i r :** O, rəsmi deyildi...

**H e y d a r Ə l i y e v :** Orada bildirilən fikir rəsmi deyildi? O da rəsmi idi, mən onu Bakıda demişəm, Naxçıvanda yox. Yeni Azərbay-

can Partiyasının qurultayında demişəm. Demişəm ki, bizim partiya da bunu isteyir və bilirom ki, təkcə bizim partiyada yox, ümumiyyətlə, ic-timaiyyətdə de bele fikir çox genişdir. Ona görə də mən bunu o vaxt demişdim, indi də seçkiler yaxınlaşır, elə buna görə bir də yada saldım ki, bəli, seçkiler olacaq, demokratik keçirilməlidir və Heydər Əliyev öz namızədiyini yenidən irəli sürəcəkdir.

**S u a l :** Cənab Prezident, Siz prezidentliyə layiq kimi görürsünüz?

**C a v a b :** Bilirsiniz, seçki başlanananda prezidentliyə öz namızədlik-lərini verecəklər. Mən baxacağam görüm, onların içərisində, ümumiyyətə, kim var.

**S u a l :** Cənab Prezident, sahibkarlarla görüşün nəticəsi olaraq müşavirə nə vaxt keçiriləcəkdir?

**C a v a b :** Olacaq.

**S u a l :** Cənab Prezident, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Sizin həmsədrlərə və Ermənistən xarici işlər naziri Vardan Oskanyanla görüşəcəyiniz bildirildi. Bu nə dərəcədə doğrudur?

**C a v a b :** Vardan Oskanyanla mən görüşməyəcəyəm. Koçaryan oraya gəlmir. Həmsədrlər məxsusi olaraq mənimlə görüşmək üçün oraya gələcəklər.

**S u a l :** Cənab Prezident, Özbəkistanın GUÖAM-dan çıxmına münasibətinizi bilmək isterdik.

**C a v a b :** Bu, Özbəkistanın öz işidir. Hər bir ölkə müstəqildir. Özbəkistan GUAM-a daxil olanda kiməsə elan etmişdim? Biz Vaşinqton-da olduğumuz zaman heç bunu gözləmirdik. Gəlib bəyan etdi ki, GUAM-a daxil olmaq istəyir, oldu. Indi də çıxır, bu onun öz işidir.

**S u a l :** Cənab Prezident, bundan sonra belə fikirlər səslənir ki, Moldova da öz mövqeyinə yenidən baxa bilər, ümumiyyətlə, bu, GUÖAM-in tənəzzülü kimi qiymətləndirilə bilər. Sizcə, bu təşkilatın perspektivləri necədir?

**C a v a b :** Tələsmeyin.

**S u a l :** Cənab Prezident, dünən bütün Azərbaycan Türkiye ilə birlikde bu ölkənin yığma futbol komandasının dünya birinciliyində uğurunu bayram etdi. Sizin fikirlerinizi bilmək oları?

**C a v a b :** Mən də bayram etdim. Amma kim necə bayram edir, mən bilmirəm, mən orada yaxşı bayram etdim, yaxşı çay içdim, Naxçıvanın meyvelərindən yedim. Türkiye futbolçularına gələcəkdə uğurlar arzuladım.

**S u a l :** Cənab Prezident, Ermənistən keçmiş prezidenti Ter-Petrosyan belə ifadə işlədibdir ki, Ermənistən Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə razılaşacaq və özü də bu daha ağır şərtlərlə olacaqdır. Deyirsiniz ki, ATƏT-in həmsədrləri Sizinle görüşəcəklər. Ümumiyyətlə, Robert Koçaryanla görüşünüzdə münaqişənin mərhələlərini?

**C a v a b :** Qızım, vallah, elə suallar verirsiniz ki. Siz real olan məsələlərdən danışmırınız, deyirsiniz ki, bu belə olsa, nə olacaq, o belə olsa, nə ola biler? Siyaset belə getmir. Hansı məsələ meydana çıxacaqsa, o da müzakirə olunacaqdır. Ona görə də xahiş edirəm ki, mənə belə suallar verməyəsiniz. Sağ olun.

## QARA DƏNİZ İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN İSTANBULA YOLA DÜŞMƏZDƏN ƏVVƏL JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

24 iyun 2002-ci il

— Mənim səfərimin məqsədini bilirsiniz, elan edilibdir. İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə olacaq. Ondan sonra Ankaraya gedəcəyəm, orada bir neçə görüş keçirəcəgiz. Son olaraq Qarsa gedəcəyəm, oradan da Vətəne döneləcəyəm. Siyəm. Son olaraq bunu deye bilerəm.

**S u a l :** Cənab Prezident, Ermənistən nümayəndəsi ilə görüşünüz gözlənilirmi?

**C a v a b :** Gözlənilmir.

**S u a l :** Cənab Prezident, səfər zamanı Azərbaycan-Türkiyə horbi əməkdaşlığı barədə səhbətlər aparılacaqmış? Bu, Ermənistən tərəfindən yaman narahat edir.

**C a v a b :** Bilirsiniz ki, Türkiyə ilə bizim strateji əməkdaşlığımız var. Ona görə də ola bilər ki, biz əməkdaşlığın bütün sahələrini bu və ya başqa şəkilde müzakirə edək. Bundan heç kəsin narahat olmağa əsaslı yoxdur.

**S u a l :** Baş nazirin səlahiyyətlərinin artırılması hansı zərurətdən doğur?

**C a v a b :** O zərurətdən doğur ki, bizim Konstitusiya yeddi il bundan öncə yazılıb, çox demokratik Konstitusiyadır. Biz onu tam demokratik prinsiplər əsasında, ümumxalq səsverməsi ilə qəbul etmişik. İndi zaman keçibdir. Biz Avropa Şurasına daxil olmuşuq, bununla əlaqədar müəyyən konvensiyalara qoşulmuşuq. Bunlarla bağlı bəzi dəyişikliklər olmalı idi, onları etdik. Məhkəmə sistemi ilə əlaqədar dəyişikliklər olmalı idi, onları da etdik. Başqa dəyişikliklər də etdik. Sən dediyin səlahiyyət məsəlesi deyil, Konstitusiyada belə bir bənd var ki, agar Prezident öz vəzifələrini icra edə bilməsə, bu səlahiyyətlər Milli Məclisin sədrinə verilir. İndi isə baş nazirə verilməsi nəzərdə tutulur. Burada heç bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, Siz Türkiyə ilə Ermənistən sərhədində yerləşən Qarsda da olacaqsınız. Oradakı görüşlərinizdə Türkiyənin Ermənistən sərhədlərinin açılması məsələsin...

**C a v a b :** Son mənim gedirsin, Qafqaz Universiteti mənə fəxri doktor adı veribdir, çoxdanlır dəvət edir, ona görə də mən oraya gedirəm. Qarsda Qafqaz Universitetində olacağam.

**S u a l :** Cənab Prezident, dəmir yolunun açılması məsələsinə toxunaqsınızmı?

**C a v a b :** Bu məsələlər mənim gündəliyimdə deyildir.

**S u a l :** Cənab Prezident, Türkiyə Əfqanistanda sülhməramlı qüvvələrə rəhberlik edir, onların tərkibinə Azərbaycan qüvvələri daxil olacaqmış?

**C a v a b :** Daxil olacaqdır.

**S u a l :** Cənab Prezident, Türkiyə milli futbol komandasının qələbəsini necə qiymətləndirirsınız?

**C a v a b :** Bu ele sualdır ki... Görmediniz ki, bizim camaat nə edirdi. Bakının küçəleri, meydanları dağılırdı. Bunu necə qiymətləndirəcəyəm, bu ən böyük sevincimizdir. Çünkü Türkiyə və Azərbaycan eynidir. Bir dəfə də belə bir şey olmuşdu, türkələr udmuşdu, bizim nə qədər camaat meydanlara, küçələrə çıxmışdı. İndiki bu uduş ondan daha da yüksəkdir. Onlar nə qədər yüksək nailiyyət əldə etdilər. Əlbəttə, bu, hər bir azərbaycanlı, hər bir türkə sevindirir və böyük qürur hissi doğur.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

28 iyun 2002-ci il

- Axşamınız xeyir olsun!

Mən beş gündür Türkiyədə idim. Mənə dedilər ki, orada apardığım işlər, keçirdiyim görüşlər, qatıldığım tədbirlər hamısı televiziya vəsiti-sile burada verilibdir. Siz hər bir şeyi görmüsünüz, eşitmisiniz, bilirsəniz. Ona görə də bu barədə mətbuat xüsusi məlumat verməyə ehtiyacınız. Ancaq onu demek istəyirəm ki, mən bu səfərimdən çox raziyam.

Səfərin birinci hissəsi İstanbulda Qara dəniz hövzəsi ölkəlerinin işbirliyinin onuncu ildönümüne həsr olunmuşdu. Hesab edirəm, bu çox yaxşı keçdi. Ümumiyyətə, birinci, sammit Türkiyə dövləti tərəfindən yaxşı təşkil olunmuşdu və onu Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezər təşkil etmişdi və aparırdı. İkinci də, danışqlar çox konstruktiv idi, çox əhəmiyyətli idi. Bu təşkilatın geleceyi haqqında hamımız eyni fikirdə olduğunu ki, həqiqətən bu, yaxşı geleceyə malik olan bir təşkilatdır.

Mən evvəldən bilmirdim. Təəssüflər olsun ki, bizim müvafiq orqanlar mənə vaxtında məlumat vermirlər. Demək, orada, o gün saat 5-də «Üç dənizin əfsanəsi» konfransı da var idi. Mən onu bilmirdim. Amma mənə orada dedilər və xahiş etdilər ki, iştirak edim. Orada da iştirak etdim, onu da televiziya ilə veriblər. Siz bunu bilirsiniz. İkitərəfli görüşdüm, onu da televiziya ilə veriblər. Siz bunu bilirsiniz. Bir sözə, səfərin lər keçirmişik. Onlar baresində də məlumatınız var. Bir sözə, səfərin İstanbul hissəsi çox yaxşıdır. Mən də bundan çox məmənunam.

Səfərimin Ankara hissəsi də size məlumdur. Orada səfirliyin açılması, «Azərbaycan evi»nin açılması, Bakı küçəsi var, onun açılması, ondan sonra bizim dostumuz İhsan Doğramacının heykəlinin açılması və onunla əlaqədar Bilkənd Universitetinin professor-müəllim heyəti ilə görüş, Türkiyənin prezidenti Əhməd Necdət Sezər ilə xüsusi görüşümüz, danışqlarımız və axşam yeməyi olmuşdur. Türkiyənin başqa rehbərleri ilə də, baş nazirin müavini Dövlət Baxçalı ilə, baş nazirin müavini Məsud Yılmazla da görüşüm olmuşdur.

İstanbulda Türkiyənin xarici işlər naziri hörmətli İsmayıllı Cəm ilə xüsusi görüşümüz olmuşdu. Türkiyənin baş naziri xəstə olduğuna görə o mənə dünən axşam telegram göndəmişdi və öz hörmət, ehtiramını bildirirdi. Bu gün səhər mən Ankaradan çıxarkən onunla telefonla danışdım, ona şəfa diledim. Güman edirəm ki, yaxın vaxtlarda o, tam şagalaçaq, işlərini aparacaqdır.

Ondan sonra Qarsa gelmişik və bütün gün də Qarsda idik. Mən, ümumiyyətə, Qarsa getmək isteyirdim. O bizim üçün çox vacib bir bölgədir. Bir-iki il bundan önce Qars Qafqaz Universiteti mənə faxri doktor adı vermişdi. Onlar da məni bir neçə dəfə dəvet etmişdilər. Onların dəvətinə də yerinə yetirmək lazımdı. Ancaq bundan əlavə, orada Heydər Əliyev adına bulvar açıldı, küçə açıldı, Heydər Əliyev adına park açıldı. Orada da çox yaxşı görüşlər oldu. Demək olar ki, Qarsın əhalisinin böyük bir hissəsi oraya toplaşmışdı. Universitetdə çox yaxşı görüş keçdi. Nəhayət, Qarsın valiliyində oldum, bələdiyyəsində oldum. Bunları qurtaranan sonra da buraya gelmişik.

Ümumiyyətə, mən bu sefərimdən çox razıyam. Çünkü Türkiyə-Azərbaycan əlaqələri ne qədər yüksək səviyyədə olsa da – bu, heqiqətən yüksək səviyyədədir – onları həmişə daha da yükseltmək lazımdır. Her dəfə belə görüşlərdə biz, bir tərəfdən, əlaqələrimizi genişləndiririk, xalqlarımızı daha da bu istiqamətə yönəldirik, ikinci tərəfdən də, meydana çıxan bəzi məsələlərin həll olunması üçün tədbirlər görüruk. Bu qədər. Əgər indi sizin vacib sualınız varsa, buyurun.

**S u a 1 :** Cənab Prezident, Türkiyə bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni bir təşəbbüs ərəli süre bilmə?

**C a v a b :** Dünən və ondan qabaq Türkiyənin prezidenti ilə, digər şəxsləri ilə danışqlarımızın əsası bu məsələyə həsr olunubdur. Türkiyə bir təşəbbüs ərəli sürmür. Artıq indi heç kəs təşəbbüs ərəli sürmür. Amma Türkiyə bizimlə bərabərdir, bir yerdədir və məsələnin həll olunmasında bize yardım etməyə çalışırlar. Mən də həmişə olduğu kimi, bu dəfə də onlarla çox böyük məsləhətləşmələr keçirdim.

**S u a 1 :** Cənab Prezident, Siz Türkiyədə olarkən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşdünüz. Növbəti görüşlər planlaşdırılıbmı?

**C a v a b :** Bəli, görüşdük. Onlar mənə məlumatlar verdilər. Mən də onlara məlumatlar verdim. İndi konkret elə bir vaxt müəyyən edilməyib, amma gələcəkdə görüşlər olacaqdır.

**S u a l :** Cənab Prezident, Siz Türkiyə rəhbərləri ilə görüşdə Qarabağ məsələsindən danışdırınız. Sonra Hüseyin Qıvrıqoğlu ilə təkbatək görüşünüz olmuşdur. Bəziləri bunu Azərbaycanın Türkiyədən hərbi dəstək istəməsi kimi qiymətləndirirlər. Bu nə dərəcədə doğrudur?

**C a v a b :** Elə şey yoxdur. Biz Türkiyə ilə, Türkiyənin silahlı qüvvələri ilə bir neçə ildir əməkdaşlıq edirik. Bilirsiniz ki, biz Ali Hərbi Məktəb, Hərbi Akademiya, sonra digər bir məktəb yaratdıq və bütün bu işlərdə Türkiyənin nümayəndələri bize kömək edir, məsləhətlər verirdilər. Bizim ayrı-ayrı hissələrimizdə eşgərlərimizi, zabitlərimizi öyrətmək üçün, onlara təcrübə vermək, təcrübələndirmək üçün onlardan istifadə edirik. Ona görə də bizim bu əlaqələrimiz yeni bir şey deyildir. Bu görüşdə də yeni heç bir şey yox idi.

Bir il bundan əvvəl Hüseyin Qıvrıqoğlu «Türk ulduzları» ilə Azərbaycana gəlmİŞdi. Bütün dünyaya səs düşdü ki, guya bu hərbi təyyarələr Azərbaycana Ermənistani basmaq üçün gəliblər. Yalan bir şeydir. Bilirsiniz ki, mən Hüseyin Qıvrıqoğlunu «Şöhrət» ordeni liə təltif etmişdim, bu dəfə onu təqdim etdim. Orada Türkiye Silahlı Qüvvələrinin en yüksək general heyətinin iştirakı ilə təqdimetmə oldu. Çox yaxşı bir görüş oldu. Bu da yenə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına həsr edilibdir.

**S u a l :** Cənab Prezident, İstanbulda olarkən Ukrayna və Gürcüstan prezidentləri ilə GUAM-in perspektivi məsələsinə toxundunuzmu?

**C a v a b :** Biz bu məsələyə toxunmadıq. Çünkü hər biri ilə ayrı-ayrı danışındıq. Amma GUAM-in perspektivi var. Siz niyə narahat olursunuz?!

**S u a l :** Cənab Prezident, Ermənistən prezidenti bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistənən güzəştlerinin az olmasına çalışacaq. Bunu necə qiymətləndirirsınız?

**C a v a b :** Hərə öz tərəfindən çalışacaqdır. Sağ olun.

## AZƏRBAYCAN PREZİDENTİNİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ TÜRK MƏTBUATINDA

«Zaman» qəzeti özünün 26 iyun 2002-ci il tarixli nömrəsində xəber verir ki, İstanbulda Türkiyə, Rusiya, Yunanistan, Ukrayna, Ruminiya, Bolqarıstan, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermenistan dövlət və hökumət başçılarının iştirakı ilə Qara Deniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 illiyi münasibətə keçirilən Zirvə toplantısı öz işinə başlamışdır. Sammitdə terrora qarşı ortaq mübarizə aparılması qərara alınmış, toplantıın yekun sonəndə bu məsələyə xüsusi yer ayrılmışdır. QİƏT üzvü olan ölkələrin dövlət və hökumət başçıları həmçinin təşkilatın dinamik və ümidverici regional birlik olmaq etibarile «gələcək uğurları naminə ona siyasi dəstək verdiklərini güclü bir şəkildə bəyan etmişlər». Türkiyə prezidenti Əhməd Necdət Sezər ötən 10 ilde təşkilatın böyük uğurlar qazandığından söz açaraq, yaxın müdəddətde Bosniya-Hersoqovina, Makedoniya və Xorvatiya kimi Balkan ölkələrinin də QİƏT-ə üzv olmasının məqsədə uyğunluğunu qeyd etmişdir. O bildirmişdir ki, Ermənistənla Azərbaycan arasında, habelə Gürcüstəndə baş verən münaqişələr regionun yüksəlişinə və burada sabitliyə əsas maneolərdir.

Qəzet Azərbaycan Prezidenti Heydər Əliyevin sammitdəki çıxışına mühüm yer ayırmışdır. Reportajda deyilir ki, dövlətimizin başçısı Azərbaycan neftini Qərb bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xətti layihəsinin həyata keçirilməsi prosesinin artıq başa çatmaq üzrə olduğunu, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xəməri layihəsinin də qısa bir müddədə gerçəkləşəcəyini qətiyyətli ifadə etmişdir. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bu problemin ədalətli həlli yolları tapılmayıncı Azərbaycan tərəfinin geriye addım atmayıağımı söyləmişdir. «Cümhuriyyət» qəzeti 27 iyun nömrəsində Azərbaycan Respublikasının Ankarada yeni səfirlilik binasının açıldığını xəber verir. Bildirilir ki, bu münasibətə Oran məhəlləsindəki Diplomatik küçədə keçirilmiş mərasimde Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyin Qıvrıqoğlu, baş nazirin müa-

vin, dövlət naziri Dövlət Baxçalı, milli müdafiə naziri Səbahəddin Çaxmaqoğlu və başqları iştirak etmişlər.

Prezident Heydər Əliyev Türkiyənin Azərbaycanın müstəqilliyini ilk taniyan ölkə olduğunu xaturladaraq, Azərbaycanın qarşılaşduğu çetinliklərin aradan qaldırılmasına Türkiyənin daim dəstək verəcəyini vurgulamışdır. 1990-ci illərdən bu yana Bakı-Ceyhan üçün çəhədiqlərini, nəhayət, bu layihənin əhəmiyyətli mərhələyə gelib çatdığını nəzəro çərpdirən Heydər Əliyev demişdir: «Biz Ceyhana gedəcək və bu işin bitməsini birlikdə bayram edəcəyik».

«Sabah» qəzeti de həmin gün çıxan nömrəsində Azərbaycan səfirliliyinin yeni binasını iki prezidentin birlikdə açdığını xəber verir. Qəzətin müxbiri bu mərasimə prezidentlərin əl-əlo tutaraq gəlmələrini onların arasındaki böyük əhəmiyyətin nişanəsi kimi xüsusi vurğulayır. Azərbaycan Prezidentinin Bakı-Ceyhan boru kəməri tikintisinin 2005-ci ilde bitəcəyini ve açılış mərasimində onun da iştirak edəcəyini qətiyyətlə bildirməsi «Posta», «Zaman» və «Hürriyət» qəzətlərinin həmin gün çıxan nömrələrində yer almışdır. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə keçirilmiş digər tedbirlər də türk mətbuatının diqqət mərkəzində olmuşdur. Azərbaycan dövlətinin başçısının Bilkənd Universitetinə hədiyyə etdiyi «İhsan Doğramacı» heykəlinin açılışı həmin tədbirlər içərisində xüsusi yer tutur. «Sabah» qəzətinin yazdığına görə, Bilkənd Universitetində keçirilmiş bu mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev və onun dostu, dünya şöhrətli Əlim İhsan Doğramacı ilə birlikdə dövlət nazirleri Recəb Önal və Şüəyal Üşənməz, Bilkənd Universitetinin rektoru professor Əli Doğramacı və başqları iştirak etmişlər. İhsan Doğramacı ilə 10 il əvvəl tanış olduğunu söyləyən Prezident Heydər Əliyev onun Azərbaycan xalqına böyük sevgisini, Azərbaycan dövlətinin böyük dostu olduğunu əhəmiyyətlə qeyd etmişdir. Sonra üzünü professor Doğramacıya tutan Prezident Heydər Əliyev demişdir: «Sən də çox yaşayacaqsan, mən də çox yaşayacağam. Bir-birimizə verdiyimiz sözə sadıq qalaq. Sənin 85 yaşıni Bakıda bayram etdik. 90 və 100 yaşılarını da Bakıda təntənə ilə keçirəcəyik. Sənin 100 illik yubileyini də mən təşkil edəcəyəm».

Qəzətlər həmçinin qeyd etmişlər ki, Azərbaycan Prezidenti Heydər Əliyevin tapşırığı ilə Azərbaycan heykəltərəsi Ömer Eldarovun yaratdığı bu 4 metr 20 santimetrlük heykel İhsan Doğramacının öz sağlığında heykəlinin qoyulmasını istəmədiyinə görə, uzun bir müddət ictidə heykəlinin qoyulmasını istəmədiyinə görə, uzun bir müddət

maiyyətin diqqətindən konarda qalmışdır. «Milliyyət» qəzətinin həmin mərasimden hazırladığı reportajda (27 iyun) Azərbaycan Prezidentinin bu sözleri qabarlıq verilmişdir: «Azərbaycan ləhcələrini mən özüm belə hörmətlə dostum Doğramacı qədər bilmirəm. Onun torpağı səpdiyi toxumlar əsrlər boyunca yüksəlib səmaya ucalacaq. Mən, əslində, insanların öz sağlığında onların heykəlinin qoyulmasına qarşıyam. Ancaq buna baxmayaraq, Doğramacının heykəlinin öz sağlığında Universitetin həyətində qoyulmasına qərar vermişəm. Bu heykəl əsrlər boyunca burada qalacaq». Qəzətin yazdığına görə, professor İhsan Doğramacı kiçik yaşlarından ana vətən həsrəti ilə böyüdüyünü və türklerin yaşadığı hər yeri özünə vətən bildiyini söylemiş, lakin etiraf etmişdir ki, «Azərbaycanın mənim üçün bambuşa bir yeri vardır». Bilkənd Universitetinin qarşısında keçirilən həmin mərasimdən «Axşam», «Hürriyət», «Türkiyə», «Cümhuriyyət» qəzətləri də reportajlar dərc etmişlər.

«Türkiyə» qəzeti 27 iyun 2002-ci il tarixli nömrəsində Azərbaycanın Ankarakı səfirliliyinin yeni binasının açılışından evvel Oran məhəlləsinin Diplomatik küçəsində, səfirlilik binasının yaxınlığında «Azərbaycan Mədəniyyət Evi»nin de açılış mərasimi keçirildiyini xəber vermişdir. Qeyd edilir ki, «Azərbaycan Mədəniyyət Evi»nin istifadəyə verildiyini bildirən açılış lentini Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiye baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı kəsmişlər.

Qəzet həmçinin yeni səfirlilik binasının yerləşdiyi küçəyə «Bakı» adının verildiyini də yazar. «Bakı» küçəsinin həmin gün keçirilən açılış mərasimində çıxış edən Ankara böyük şəhər bələdiyyə başçısı Melih Gökçək Bələdiyyə Məclisi tərəfindən belə bir qərarın çıxarılmasının tamamile qanuna uyğun olduğunu bildirmişdir. «Bakı küçəsi» yazılmış lövhənin üzərindən qırmızı örtüyü Azərbaycan Prezidenti Heydər Əliyev götürmüştür.

«Zaman» qəzeti, 28 iyunda çıxan nömrəsində xəber verir ki, Azərbaycan Prezidenti Heydər Əliyev Türkiye Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyin Qırvıkoğluna bir müddət əvvəl öz Fərmanı ilə təltif etdiyi «Şöhrət» ordenini təntənəli surətdə təqdim etmişdir. Azərbaycan dövlətinin başçısı bu münasibətlə keçirilmiş mərasimdə çıxış edərək, Türkiye və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə təltif olunduğu «Şöhrət» ordenini Hüseyin Qırvıkoğlunun sinesinə taxmışdır. Azərbaycan Prezidenti görkəmli türk sərkərdəsinin Azərbaycan ordusunun son

illərdəki inkişafına şəxsən böyük diqqət və qayğı göstərdiyini söyləmiş, bu qayğı və diqqət sayesində milli Azərbaycan ordusunun telim və döyüş qabiliyyətinin qat-qat artığını vurğulamışdır. «Radikal» qəzeti 28 iyun nömrəsində xüsusi qeyd edir ki, Azərbaycan Prezidenti general Hüseyn Qırvıkoğlunun hərbi qulluqdan təxxis olunduqdan sonra da Azərbaycanda ən əziz qonaq kimi qarşılanacağımı bildirmiş, onu həyat yoldaşı ilə Azərbaycana dəvət etmişdir. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qırvıkoğlu cavab nitqində Azərbaycanın ali dövlət nişanı ile təltif olunmasından böyük şəref və qürur duyduğunu bildirmiştir. Mərasimdən reportaj dərc etmiş «Hürriyyət» qəzeti generalın aşağıdakı sözlərini sitat göttürmişdir: «Türkiyə Silahlı Qüvvələrinin Türkiye və Azərbaycan arasındaki dostluq və strateji əməkdaşlığın inkişafına verdiyi töhfələr iki dost və qardaş ölkənin, xalqlarımızın yaxın münasibətləri zəminində qiymətləndirilməlidir. Çünkü Türkiye və Azərbaycan böyük türk millətinin qurduğu iki qardaş dövlətdir». Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilmiş mərasim haqda məlumatlar «Axşam», «Posta» və «Sabah» qəzetlərinde de dərc olunmuşdur.

Qəzetlər, həmçinin, Azərbaycan Prezidenti Heydər Əliyevin türk dünyası qarşısında göstərdiyi xidmətlərə görə bir neçə fond və birlik tərəfindən xüsusi mükafatlara layiq görüldüyü və səfer zamanı həmin mükafatların təqdimetmə mərasimlərinin keçirildiyini xəbər vermişdir. «Zaman» qəzeti 28 iyun tarixli nömrəsində dövlətimizin başçısını mükafatlarla təltif etmiş təşkilatlar arasında Türk Dünyası Yaziçılar və Sənətçilər Vəqfi, Türkiyə Senayeçiləri və İş Adamları Vəqfi, Azərbaycan-Türkiyə Dövlət və Əməkdaşlıq Fondu və Ankara İşgüzar Qadınlar Cəmiyyətini xüsusi qeyd etmişdir. Mükafatların tətənəli təqdimolunma mərasimində Azərbaycan Prezidentinin söylədiyi bu sözler türk mediasında böyük rəğbətlə qarşılanmışdır: «Biz yalnız milli və mənəvi dəyərlərimizi dünyəvi dəyərlərlə birləşdirərək, Avropa yolu ilə getsek, daha güclü olarıq. Əks təqdirdə, öz köklərimizdən qopmuş olarıq».

Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri türk vətəndaşlarında, türk mətbuatında həmişə olduğu kimi, bu dəfə de böyük təəssürat buraxmışdır. Səfərin yekunları Prezidentimiz Vətəne döndük-dən sonra da türk mətbuatında müzakira olunmaqdadır. Bu baxımdan tanınmış icimai xadim, «Təqvim» qəzetiin şərhçisi Akkan Suvarın

həmin qəzetiin 1 iyul tarixli nömrəsində dərc etdiyi «Bir sülh adamı» sərlövhəli məqalə böyük maraq doğurur. Məqalədə Azərbaycan Prezidentinin keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirməsi qabarık nəzərə çarpıdır. Müəllif yazır: «Qanayan bir yara halına gələn Dağlıq Qarabağ məsələsini Prezident Heydər Əliyev hər nitqində, hər çıxışında gündəmə getirdi. Atatürkün «Yurdada sülh, cahanda sülh» sözündən ilham aldığı vurgulayan cənab Heydər Əliyev bu məsələyə dair baxışlarını belə dile getirdi: «Mən Ermənistanla sülh bağlamadım. Hər iki tərəfdən insanlar olməsin deyə, atəşkəs müqaviləsi imzaladım. Sülh bağlanması üçün qəsb edilib, əlimizdən alınan torpaqların geri qaytarılması lazımdır. Mənim niyyətim qan tökmək deyil. Müzakira və görüşləri səbirə davam etdirirəm. Amma unutmaq olmaz ki, səbrin də bir sonu vardır».

Akkan Suvar Prezident Heydər Əliyevin Qars şəhərinə səfərini xüsusi diqqətə işıqlandırılmışdır. Məqalədə Heydər Əliyevin Qarsdakı Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü bildirilir. Daha sonra yazıda deyilir: «Bəli, keçən həftə Türkiyə Heydər Əliyev ilə birlikdə Azərbaycan həqiqətini yaşadı. Azərbaycan hazırda Beynəlxalq normaların müasir cizgилərinə sahib çıxmışı sakit və həssas bir tərzdə qiymətləndirir, ev-eşiklərindən qaçın düşmüş bir milyondan artıq insanın hüquqlarının bərpasını da tələb etməkdədir. Türkün səbri böyükdür. Lakin türkün ittihamı da böyükdür. Unutmaq olmaz ki, bu böyük millətin ayranı daşmağa başlayanda onun qarşısında nə bir sədd, nə bir qala dayana bilməz. İndi türkün ayranını daşdırılmamaq qayığı bir az ermənilərin, bir az da onların arxasında duranların üzərinə düşür. Çünkü Heydər Əliyevin və onun şəxsində Azərbaycanın səbir kasası dolmaqdadır. Əgər Azərbaycanın səbir kasası bu gün hələ daşmırsa, bu, Heydər Əliyevin böyük diplomatiyasının nəticəsidir. Heydər Əliyevin Türkiyəyə səfəri bizlərə bir daha sübut etdi ki, Dağlıq Qarabağ məsəlesi tekce dünya türklüğünün də məsəlesi olaraq qalmır. O, artıq dönyanın məsələsinə çevrilir». Müəllif məqaləsini bitirən anda televiziya ilə futbol üzrə dünya çempionatında Türkiyə milli komandasının 3-cü yerə çıxması münasibətile Azərbaycan Prezidentinin türk xalqına müraciətini dinlədiyini və bunun bütün türk milləti tərəfindən yüksək qiymətləndirildiyini yazır.

## AZƏRBAYCAN PREZİDENTİNİN GÜRCÜSTAN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞÜNDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

**S u a l :** Siz Rusiya prezidenti Vladimir Putinin belə bir bəyanatını necə şərh edərdiniz ki, Pankisi də vəziyyəti ABŞ yox, ancaq Rusiya ni-zama sala bilər?

**Eduard Şevardnadze :** Sizin yerinizdə olsaydım, sorusardım ki, danışqlar necə keçdi.

**Jurnalıst :** Biz əminik ki, əla keçdi.

**Eduard Şevardnadze :** Azərbaycan Prezidenti Heydər Əliyev ilə danışqlar ənənəvi olaraq yaxşı, gözəl, tam qarşılıqlı anlaşma ruhunda keçir. Mən Vladimir Putinin bu bəyanatı verdiyi mətbuat konfransının materialları ilə hələ tam tanış olmamışam. Amma hələlik görürəm ki, orada müsbət möqamlar var. Prezident Putin hesab edir ki, Gürcüstan ilə Rusiya arasında münasibətlərin pisləşmesində Gürcüstanla yanaşı, onun ölkəsinin də təqsiri var. Bu artıq pis deyildir. Başqa məsələlərdən danışmalı olsaq, Rusiya tərəfinin müəyyən incikliyi var. Yəqin, başlıca inciklik bundan ibarətdir ki, vaxtile Gürcüstan Rusiya qoşunlarının öz ərazisində keçməsinə icaza verməmişdir. Axı bu, böyük mühərabəyə, çoxlu qan tökülməsinə gətirib çıxarırdı.

**S u a l :** Cənab Əliyev, danışqlar zamanı hansı məsələlər müzakirə edildi?

**Heydər Əliyev :** Biz ikiterəfli münasibətlərlə bağlı məsələləri, regionumuzda – Cənubi Qafqazda vəziyyəti müzakirə etdik. Gürcüstanda, Azərbaycanda işlərin necə getdiyi baredə fikir mübadiləsi apardıq. Görüşümüz həmişəki kimi, dostluq, qardaşlıq şəraitində keçdi. Biz həmişə bir-birimizi hər cəhətdən dəstəkləmişik və bu gün də dəstekləyirik. Ona görə də bizim problemlərimiz yoxdur, görüşməyə cətiyacımız var. Mən bu görüşdən memnunam. Doğrudur, biz görüşü davam etdirmək istəyirdik, lakin Eduard Şevardnadze başqa bir görüşə tələsir.

**S u a l :** Cənab Şevardnadze, Özbəkistan GUÖAM-dan çıxmışdır, siz bu vəziyyəti ve bu teşkilatın perspektivini necə qiymətləndirirsınız?

**Eduard Şevardnadze :** Mən Azərbaycan və Ukrayna prezidentlərinin bu məsəle barəsində fikrini bilirəm və hesab edirəm ki, Özbəkistanın bəyanatına baxmayaraq, GUÖAM-in inkişafı perspektivsiz deyildir. Biz görüşmeli, bu məsələləri müzakirə etməliyik.

**S u a l :** Cənab Əliyev, neqliyyat dəhlizində avtomobil daşınmaları ilə bağlı müəyyən problemlər vardır. Bu məsələ Gürcüstan prezidenti ilə müzakirə edildimi?

**Heydər Əliyev :** Mən bunu bilmirəm, yaxşı ki, sən məlumat verdin. Mən bunu öyrənməliyəm.

**S u a l :** Cənab Əliyev, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bağlı işlər nə yerdədir?

**Heydər Əliyev :** Bu məsələ barəsində heç bir problem yoxdur. Hər şey yaxşıdır.

**S u a l :** Cənab Əliyev, sabahki görüşdə hansı iqtisadi məsələlər müzakirə olunacaqdır?

**Heydər Əliyev :** Bu, yubiley görüşündür, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının onuncu ildönümünə həsr olunmuşdur, bu illərə yekun vuracağı və bu istiqamətdə gələcəkdə necə əməkdaşlıq etmək barədə danışacağıq.

**S u a l :** Azərbaycan hansısa bir şəkildə Rusiya-Gürcüstan münasibətlərinə təsir edə bilərmi?

**Heydər Əliyev :** Mən bu fikirdəyəm ki, Rusiya da, Gürcüstən da bu məsələləri özləri həll etmək iqtidarındadırlar. Heç bir müdafiə yoxdur, buna heç ehtiyac da yoxdur. Məsələni dramatikləşdirmək lazımdır. Dövlətlər arasında münasibətlərdə müxtəlif dövrlər olur. Məsələn, mən belə hesab edirəm ki, burada dramatik heç nə olmamışdır. Hər şey qaydasındadır və Gürcüstan ilə Rusiya arasında münasibətlər yaxşı olacaqdır.

## TÜRKİYƏNİN XARİCİ İSLƏR NAZİRİNİ QƏBUL ETDİKDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

**S u a l :** Cənab Prezident, keçirdiyiniz görüş barədə nə deyə bilsiniz?

**H e y d ā r Ə l i y e v :** Əməkdaşlıq əlaqəlerinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar danışıqlar aparıldı. Bizim danışıqlarımız, həmişə olduğu kimi, dostluq-qardaşlıq danışıqlarıdır, fikrimiz eynidir. Yenə bunu təsdiq etdik ki, Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı əbədi, sarsılmazdır və biz strateji əməkdaşlığımızı davam etdiririk və bundan sonra da davam etdirəcəyik.

Bizim üçün on vacib məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu barədə biz Türkiyə ilə daim məsləhətlişmələr aparırıq, Türkiyə də bize bu barədə yardım edir. İndi yenə də məsləhətlişmə oldu, səhbət etdik, danışdıq. Ümidvaram, hörmətli nazir İsmayııl Cəm də belə fikirde olmalıdır ki, biz bu məsələləri sülh yolu ilə çözəcəyik, buna nail olacaqıq.

**S u a l :** Cənab Prezident, üç dövlətin – Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü necə qiymətləndirirsınız?

**H e y d ā r Ə l i y e v :** Bunu hörmətli İsmayııl Cəmdən soruşun.

**I s m a y ıl C ə m :** Əvvəlcə, hörmətli cümhur başqanımı təşəkkür edirəm.

Türkiyə-Azərbaycan əlaqələrində, Azərbaycan-Türkiyə qardaşlığında hörmətli cümhur başqanım en böyük rola sahibdir və bu dostluğun təmelində, bu dostluğun gələcəyində hörmətli cümhur başqanı hamimizə örnek olmuşdur və örnek olmaqdə da davam etməkdədir.

Hörmətli Heydər Əliyev ilə görüşümüz mənim üçün yolgöstəricidir. Əlbəttə, hörmətli cümhur başqanımızın dediyi kimi, biz hamımız gerçəkdən sülh istəyirik. Qafqazda sülhün təmin olunmasının Azərbaycana, Ermənistana, Türkiyəyə və bütün bölgə üçün çox böyük əhəmiyyəti vardır. Azərbaycan və onun hörmətli cümhur başqanı bu sülhün eldə olunmasına öncüllük edir. Hər zaman belə addımlar atılmışdır. Biz Türkiyə olaraq sülh yolunda bu öncüllüğün en böyük dəstəkçisiyik və belə də davam edəcəyik.

Sizin suala gəlince, deyə bilərem ki, üç ölkənin xarici işlər nazirlərinin görüşü, sadəcə, bir məsələ ilə bağlıdır. Bunu qarşıdırmaq lazımdır. Başqa məsələlər müzakirə edilir, edilmir kimi yanlışlıq olmamalıdır. Bu da Cənubi Qafqazda münaqişələrin həllinin asanlaşdırılmasına kömək etmək olarmı, ya olmazsa məsələsidir. Bu görüşün əsas məqsədi budur, bununa bağlıdır. Bu, Türkiyənin təşəbbüsüdür. Buna Azərbaycan ilk gündən dəstəyini vermişdir. Ermənistən tərəddüddən sonra – hər kesin öz dəyərləndirməsi də ayrı mövzudur – bunun faydasını, nehayət anlamışdır.

Bəla bir görüş keçirildi, danışıqlar fikir mübadiləsi çərçivəsində keçidi. Hər halda, bu görüş bundan sonra da – yeni görüş iki tərəflə də ola bilər, birlikdə də ola bilər – davam edəcəkdir. Biz Türkiyə olaraq münaqişələrin həllində bir asanlaşdırıcı rol oynaya bilsek, onu da edəcəyik.

**S u a l :** Siz Ermənistən xarici işlər naziri ilə görüşdünüz, danışıqlar apardınız. Ermənistən mövqelərində bir yumşalma hiss etdinizmi?

**I s m a y ıl C ə m :** Mən bu barədə bir söz deyə bilmərəm. Amma mənim keçirdiyim görüş, sadəcə, mövcud olan bu münaqişənin həllinin asanlaşdırılmasına yardım məqsədi daşıyırırdı. Yeni Azərbaycan da məsələyə eyni şəkildə baxmaqdadır, bu işə Türkiyə ilə eyni münasibətdə yanaşır. Ermənistənla belə bir şey yoxdur. Üçtərəfli görüşün, məsələlərə baxışların məqsədi münaqişənin həllinin asanlaşdırılmasına kömək etməkdən ibarət olmuşdur. Hamısı bundan ibarətdir.

**S u a l :** Sentyabrın 11-də baş vermiş hadisələrdən sonra Amerika Birleşmiş Ştatları Qarabağ və Qafqazdakı gerçəkliliy dərk etməyə başladı. Bu sahədə Türkiyə də Qafqazda, xüsusilə Qarabağda ədalətin bərpasını arzu edir. Bundan sonra Türkiyənin Qarabağ olayına münasibəti necə olacaqdır?

**I s m a y ıl C ə m :** Doğrusu, biz Amerikadan destek alıb nəsə etmirik. Türkiyə bölge ölkəsidir. Bu məsələnin çözülməsində sadəcə iki dövlətin deyil, Türkiyənin də, bütün bölgənin də ciddi marağı var. Bizi asanlaşdırıcı köməyimiz alınarsa, bunu etməyə hazır olduğumuzu ortaya qoysaq. Bizim görüşümüz üçlü çərçivədədir.

Mən Vilayət bəylə görüşəndə bu məsələ ilə bağlı, üçtərəfli görüşlə bağlı bir razılığa gəldikdə, bu, üçtərəfli görüş olacaqdır. Yaxud mən Ermənistən xarici işlər naziri ilə görüşəm, bu, Türkiyə ilə Ermənistən arasında ola bilmez, üçtərəfli olacaqdır. Bu, Qarabağ məsəlesi, Cənubi Qafqazın təhlükəsizlik məsəlesi, bunlar müzakirə ediləcək. Yeni çərçivə, məqsəd məlumdur, görüşlər də razılıqla olur.

**YALTAYA İŞGÜZAR SƏFƏRƏ YOLA  
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ**

19 iyul 2002-ci il

— Mənim Yaltaya getməyimin səbəbi məlumdur. Orada GUÖAM-in növbəti Zirvə görüşü keçiriləcəkdir. Size bundan savayı başqa bir şey deyə bilmərəm. Əger sözünüz, sualınız varsa, verin.

**S u a l :** Cənab Prezident, dövlətlərarası iqtisadi saziş imzalanacaqmı?

**C a v a b :** Orada bir çox saziş imzalanacaqdır.

**S u a l :** Cənab Prezident, Zirvə görüşündə qərarlar konsensus əsasında qəbul olunur. Özbəkistanın bu görüşdə iştirak etməməsi sənədlərin qəbul olunmasına maneçilik törədə bilərmi?

**C a v a b :** Onun əhəmiyyəti yoxdur.

**S u a l :** Cənab Prezident, Yalta görüşü çərçivəsində münaqişələrlə bağlı müzakirələrin aparılacağı və xüsusi beyanat verilecəyi gözlənilir mi?

**C a v a b :** Müzakirələr ümumiyyətlə dünyada təhlükəsizlik və saabitlik haqqında aparılacaqdır. Bütün bu problemlər də buraya daxildir. Bu barədə də xüsusi qərar qəbul olunacaqdır.

**S u a l :** Cənab Prezident, görüşdə GUÖAM-in möhkəmləndirilməsi, onun fealiyyətinin səmərəsinin artırılması üçün hansı işlər görülecek və bunun neticəsini Siz necə təsəvvür edirsiniz?

**C a v a b :** Əgər bu təşkilat varsa və o, müəyyən olunmuş qaydada, təyin edilmiş vaxtlarda öz toplantılarını keçirirsə, hər belə Zirvə görüşü o təşkilatın möhkəmlənməsinə kömək edir. Güman edirəm ki, bu dəfə də bele olacaqdır.

**S u a l :** Cənab Prezident, azad iqtisadi zonaların yaradılması ilə bağlı məsələ müzakirə ediləcəkmi?

**C a v a b :** Beli, biz bu barədə saziş imzalayacaqıq.

**S u a l :** Cənab Prezident, enerji sektorunu ilə bağlı keçirilmiş müşavirədə Siz bildirmişdiniz ki, taxıl zəmilərində yanğın olan rayonların icra hakimiyyətlərinin başçıları buna görə məsuliyyət daşıyırlar. İki gün əvvəl Qusar rayonunda da belə bir yanğın baş vermişdir. Buna görə həmin rayonun icra hakimiyyətinin başçısı məsuliyyət daşıyır mı?

**C a v a b :** Bilirsiniz, kim nə üçün məsuliyyət daşıyır, bu həmisiə araşdırılır. Mən sizdən çox xahiş edirəm, jurnalistimiz, dəfələrlə size demişəm, səviyyənizi artırın. Dünyanın bir çox ölkələrində məşələ yarın. Məşələri yanan ölkələrin, nə bilim, prezidentlərini, qubernatorlarıni və sair – bunları höbs etmək, yaxud məsuliyyətə cəlb etmək lazımdır? Hər bir faktın özünəməxsus xüsusiyyətləri var. Məsuliyyət də onunla müəyyən olunur. İndi sən belə bir sual verəndə özünü də pis vəziyyətə qoyursan, məni də məcbur edirsin ki, sənə belə sert cavab verim.

**S u a l :** Cənab Prezident, Amerika Birleşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Riçard Bauçer bildirmişdir ki, biz Azərbaycanda referendumun təxiro salınmasına tərəfdarıq. Sizin buna münasibətiniz?

**C a v a b :** Biz referendumu təyin etmişik və avqustun 24-də də keçirəcəyik.

**S u a l :** Cənab Prezident, bir sıra müxalifət partiyaları referendumu boykot etmək barədə qərar çıxarıblar...

**C a v a b :** Bu onların öz işləridir. Bizdə demokratiyadır, hər bir partiya, yaxud da ki, təşkilat istədiyi işi görə bilər. Boykot edə bilsələr, qoy etsinlər.

**S u a l :** Cənab Prezident, Rusiya Xəzərdə hərbi təlimlərə hazırlıqla əlaqədar işləri yekunlaşdırır. Azərbaycan bu təlimlərdə iştirak edəcəkmi?

**C a v a b :** Azərbaycan bu hərbi təlimlərdə iştirak edəcəkdir.

**S u a l :** Müşahidəçi kimi iştirak edəcək?

**C a v a b :** Əgər iştirak edəcəksə, deməli, müşahidəçi deyildir.

## AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT İŞÇİLƏRİNƏ

Hörmətli mətbuat işçiləri!

Sizi 22 iyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir və hər birinize xoş arzularımı yetirirəm.

Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə mütərəqqi ictimai idealların carxısı kimi çıxış etmişdir. Zəngin tarixi ənənələrə malik olan xalqımızın azadlıq idatyonının, müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin təroqqisində, milli şürurun, mənəviyyatın, mədəniyyətin formallaşmasında mətbuatımız həmisiən önemli rol oynamışdır.

Respublikamız dövlət müstəqilliyini qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, xalqımıza öz ali məqsədərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir.

Demokratik, hüquqi və dünyəvi dövlət quruluğu yolu ilə gedən Azərbaycan Respublikasının Konstitusiyasında söz və fikir azadlığı təsbit olunmuşdur və bu naliyyətin qorunmasına, siyasi plüralizmə daim eməl edilir. Hal-hazırda ölkəmizdə çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmışdır. Yüzlerle mətbuat orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin etibarlı media şəbəkəsini təşkil edərək azad fəaliyyət göstərir. Ölkəmizdə müəyyən problemlərin olmasına baxma-yaraq, XXI informasiya əsrində mətbuatın inkişafi məsələləri həmisiən dövlətin diqqət mərkəzində olmuşdur. Mətbuatın mənəsiz fəaliyyəti, dünya təcrübəsindən bəhrələnməsi, xüsusi kütłəvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tedbirlər həyata keçirilmişdir.

Jurnalistik qeyri-adi, böyük zəhmət, xüsusi bilik tələb edən bir sənətdir. Azərbaycan dövləti jurnalistlərin eməyini daim yüksək qiymətləndirir, kütłəvi informasiya vasitələrinin mövcud problemlərini həll etmək üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir.

Siyasi plüralizmi və demokratiyanı dərinləşdirən, vətəndaşların informasiya ehtiyacını ödəyən, cəmiyyətin irəliləyişinə əngel törədən

halların aradan qaldırılmasında mühüm rol oynayan mətbuat hem də müstəqil dövlət quruluğu prosesinin feal iştirakçısına çevriləlidir. Hər bir kütłəvi informasiya vasitesi milli dövlət quruluğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsi və qorunmasında, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli suretdə iştirak etməli, həyatın güzgüsi kimi, həqiqət carxısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.

Bu əlamətdar gündə əmin olmaq istədiyimi bildirirəm ki, zəngin və mütərəqqi mətbuat ənənələri ilə ferqlişən Azərbaycan jurnalistləri peşə şərəfini həmişə uca tutaraq, respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, bütün dünyaya yayılmasında və geniş təhlil edilməsində obyektivlik, yüksək professionallıq, əsl vətəndaşlıq, dövlətçilik mövqeyi və prinsipiallıq nümayiş etdirəcəklər.

**Heydər ƏLİYEV**

*Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 20 iyul 2002-ci il*

## BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ QISA MÜSAHİBƏ

- Axşamınız xeyir olsun. Hər halda, heç bir sutka keçməyib ki, mən buradan gedəndə sizinlə görüşmüşəm. İndi mən qayıtmışam. Orada olarkən bizim apardığımız işlər haqqında informasiya orqanlarında məlumatlar verilibdir. Qısa onu deyə bilmərəm ki, bu, GUÖAM təşkilatının növbəti görüşü idi. Təşkilatın nizamnaməsinə görə, son bir ilə GUÖAM-a Azərbaycan Respublikası sədrlik edirdi.

Orada bir çox vacib məsələləri müzakirə etdik, o məsələlər haqqında lazımi qərarlar qəbul etdik. Həmin məsələlər də size məlumudur. Qərarların qəbul edilməsində fikir müxtalifliyi olmayıbdır. GUÖAM-in sammiti öz işini müvəffəqiyyətə başa çatdırıldı. İndi, bundan sonra GUÖAM-a Gürcüstan sədrlik edəcəkdir. Size bundan başqa bir şey deyə bilmərəm. Əgər köklü sualınız varsa, buyurun, verin.

**S u a l :** Cənab Prezident, bölgələrdə qaçqınlar üçün evlər tikildi. Sizin bu ay ərzində qaçqınlarla görüşünüz planlaşdırılmışdır. Bu nə zaman olacaqdır?

**C a v a b :** Bunların hamısını mən bilmərəm, ay cavan oğlan, ay mənim oğlum. Əsas məsələ onların tikilməsidir, qaçqınların böyük bir hissəsinin oraya köçüb yaşamasıdır. Mən isə söz vermİŞəm ki, o evlər hazırlanıolla oraya gedəcəyəm. İndi mənim 5 gün tez və ya gec getməyimin əhəmiyyəti yoxdur. Məqsəd ondan ibarətdir ki, o evlər tikilsin. Orada qaçqınların yaşaması üçün şərait yaradəq və onlar orada yaşamağa başlasınlar. Bunu etmişik. Oraya gedəcəyimi demişdim və bu gün də yena deyirəm, təsdiq edirəm. Gedin öz gözünüzlə görün, hər şey istənilən kimi olub. Bəlkə daha bir iş görmək lazımdır. Goranboy rayonunda, Ağcakənddə tikilən evlərin hamısı vaxtile, 1988-ci ildən Ermənistandan qovulmuş azərbaycanlılar üçündür. Çünkü o vaxt 200 mindən artıq azərbaycanlı Ermənistandan qovulmuşdu, ötən dövrde onlar müeyyən qədər yerləşiblər. Kimsə o vaxt, münaqışa başlayanda evini dəyişdiribdir, kimsə ev veriblər. Hər halda, az qismi yersiz qalmışdır. Ona görə də mən birinci növbədə Dövlət Neft Fondundan ayrılan vəsaitlə məhz Ermənistandan qovulmuş insanlar üçün evlər tikdirmək istedim.

Ona görə ki, onlar artıq Ermənistana qayıtmayacaqlar. Demək, onlar üçün şərait yaratmaq lazımdır ki, yaşasınlar. Yaxşı iqlimi, yaxşı torpağı var. Hər ailə üçün yaxşı bir ev tikilibdir. Hər evin qabağında 12 sot torpaq var. Ondan əlavə, hər ailəyə istifadə etmek üçün bir hektar torpaq sahəsi verilibdir. Beləlikle, biz bu məsələni həll edirik.

Amma təkcə orada deyil, onların bir qismi Şəmkirde məskunlaşmaq istəyib, digər qisminə burada, Mehdiabadda yer ayırmışq, onlar üçün evlər tikilir. Bu, prosesdir, bunun birinci hissəsi oradadır. İndi vaxt təpib gedəcəyik.

**S u a l :** Cənab Prezident GUÖAM-in perspektivsiz qurum olması barədə müxtəlif fikirlər söylənilir. Yalta sammitindən sonra bu fikirlər arxa plana keçəcəkmə?

**C a v a b :** Bilirsiniz, bu fikirlər ola bilər ki, gələcəkdə də söylənsin. Burada təcəübü bir şey yoxdur. Kimsə GUÖAM-ı istəyir, kimsə istəmir. Kimse ona inanır, kimse inanır. Bu təbiidir, bunlar yənə olacaq-olmayacaq, mən deyə bilmərəm. Amma güman edirom ki, yənə də olacaqdır.

**S u a l :** Cənab Prezident, bir gündən sonra mətbuat işçilərinin bayramıdır. Mümkünse, bununla bağlı fikirlərinizi bölüşəydiniz. Ötən il Sizin mətbuat işçiləri ilə daha da yaxınlaşmağınız müşahidə olundu.

**C a v a b :** Mən mətbuat günü münasibətə təbrik göndərmişəm. Ondan sonra da baxarıq.

**S u a l :** Cənab Prezident, bu yaxınlarda Siz bildirdiniz ki, Ermənistən prezidenti ilə görüşəcəksiniz. Bu görüşün vaxtı məlumdurmu?

**C a v a b :** Hele malum deyildir.

**S u a l :** Cənab Prezident, Amerika Birleşmiş Ştatları Dövlət Departamentiinin nümayəndəsi Uilyam Teylorla görüşünüz oldu. Bu görüş barədə nə deyə bilərsiniz?

**C a v a b :** Orada görüşdük, ele bir səhbətimiz olmadı. Yəni ele bir əhəmiyyət kəsb edən səhbətimiz yox idi.

**S u a l :** Cənab Prezident, GUÖAM təşkilatına yeni üzv qəbul oluna bilərmi, kimsə orada müşahidəçi statusu verile bilərmi?

**C a v a b :** Ola bilər, bir çox ölkələrdən müşahidəciler gəlmisdi. Amma heç kəs istəmir ki, mütləq yeni üzvlər gəlsin. İndi nə varsa, odur. Amma ola bilər. Bu da təbii bir şeydir. Sağ olun.

## YALTA ZİRVƏ GÖRÜŞÜNÜN YEKUN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMINDƏN SONRA GUÖAM-İN ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ MƏTBUAT KONFRANSI

**S u a l :** Leonid Daniloviç, Siz xüsusən MDB ərazisində GUÖAM-İN rolunu necə qiymətləndirirsiz? İkinci sual isə bütün prezidentlərədir. Sizin bugünkü çıxışlarınız göstərdi ki, mənafelərin dramaturgiyası yeterince mürəkkəbdir. Siz əminsinizmi ki, yaradılması haqqında bu gün saziş imzaladığınız azad ticarət zonası reallığa çevriləcəkdir?

**L e o n i d K u ç m a :** Şəxson mən, sadəcə, əminəm ki, ölkələrimizin inkişafının azad ticarət zonası vasitəsilə inkişafdan savayı, ayrı bir inkişaf yolu mövcud deyildir. Əmtəənin və kapitalın sərbəst hərəkətinə imkan vermək lazımdır, ona görə ki, bütün dünyaya bu prinsipə inkişaf edir. Yox, əgər biz öz qızımıza qapılsaq, necə deyərlər, öz mənzillərimizə çəkilsək, bunun nəticəsi məlumdur. Mən dünən dedim ki, MDB-nin bütün mövcudluğu ərzində Ukrayna həmişə azad ticarət zonasına tərəfdar olmuşdur. Amma gördüyüünüz kimi, biz bir nəticədən etməmişik. Biz hesab edirik ki, hər halda biz bir-birimizi anlamaq üçün, ikincisi isə, bütün mexanizmlərin işləniləbiləcək hazırlanması üçün çox ciddi addımlar atırıq. Bu zananın işləyecəyinə isə, Ukrayna prezidenti kimi mənim heç bir şəkk-şübəhem yoxdur. O, Ukraynaya lazımdır və əminəm ki, Birliyə daxil olan ölkələrə də gerekdir.

**S u a l :** Mən sualımı Ukrayna və Moldova prezidentlərinə ünvanlaşdırmaq istərdim. Məlumdur ki, GUÖAM-İN kontekstində Avrasiya nəfəs nəqli dəhlizinin həlli problemi dəfələrle xatırlanır. Adı hallandırılan bu borunun Moldova ərazisindən keçməsi nə dərəcədə güman edilir?

**L e o n i d K u ç m a :** Mənim cavabım çox sadədir. Zənnimcə, borunun ərazidən keçməsi çox da vacib deyildir. Vacib olan Moldovanın bu layihədə iştirakıdır. Biz Moldovanı bu prosesin, Odessa-Brodi, oradan da Qdanska gedəcək nəqliyyat dəhlizi üzrə hazırlıcaz yaratdığımız konsorsiumun tamhüquqlu iştirakçısı olmağa dəvət edirik.

**Vladimir Voronin :** Elə etmək lazımdır ki, boru kəməri, hər halda, Moldova ərazisindən keçsin. Leonid Daniloviç, belə olarsa, biz onun maliyyələşdirilməsinə qoşular və gələcəkdə tranzitdən gelir

oldə edə bilerik. Əks təqdirdə, biz, sadəcə olaraq, tranzitsiz qala bilerik. Leonid Daniloviç, ona görə də biz bu məşhur boru kəməri ilə ne isə nəql edə bilecək ölkələrlə birgə işləyəcəyik ki, həmin boru kəməri Moldovadan da, Ukraynadan da keçsin və biz ondan ölkələrimizin rifikasiyamı istifadə edə bilək.

**S u a l :** Mənim sualı Azərbaycan Prezidenti Heydər Əliyeviçdir. GUÖAM-İN üzvü olan üç dövlət hələ də milletlərə, silahlı münaqişələr girdabında dır və bu münaqişələr hələ də öz həllini gözləyir. Bugünkü Zirvə toplantısında bu barədə söhbət getdimi və bu gün imzalanan sənədlər münaqişələrin həllinə necə kömək edə bilər? İkinci sualı isə Ukrayna prezidentinədir. İndiki Zirvə görüşündə çoxlu əcnəbi müşahidəçi iştirak edir. Bu, beynəlxalq birliyin quruma marağının artdığını sübut edir. Necə bilsiniz, Qərbin aparıcı ölkəleri, o cümlədən ABŞ Sizin bu gün bəyan etdiyiniz iddialı layihələrin həyata keçirilməsinə nə dərəcədə kömək edə bilərdilər?

**H e y d ə r Ə l i y e v :** Azərbaycanlı müxbir Azərbaycan Prezidentinə sual verir... Burada bu qədər prezident var, onlara sual vermək lazımdır, mənə evdə də sual vera bilərsiniz... Sizin sualınıza mən öz çıxışında müəyyən dərəcədə cavab verdim. Yəni mən məhz münaqişələr, onların uzun müddət davam etməsi, dönyanın müxtəlif regionlarında, ələlxüsus da bizim regionda – Cənubi Qafqazda sabitliyi pozması barədə danışdım. Lakin bu münaqişələrin qarşısını almaq, onları sülh yolu ilə həll etmək üçün tədbirlər görülmür. Bütün beynəlxalq təşkilatlar bizi məsələni sülh yolu ilə nizama salmağa çağırır. Biz özümüz də bunu istəyirik, yəni biz hərbi əməliyyatların yenidən başlanması istəmirik. Biz sülh istəyirik, Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş, işğal etdikləri orazilərdən 1 milyondan çox azərbaycanlı yurd-yuvalarından qovmuş Ermənistanla mühabibəni də biz başlamamışq. Bu qaçqınlar on ildir ki, çadır şəhərciklərində ağır şəraitde yaşayırlar.

Bu mühabibənin və bu facielerin günahkarı biz deyilik. Bununla belə, biz həmin məsələni sülh yolu ilə həll etmək istəyirik. Lakin problemi sülh yolu ilə həll etmək üçün beynəlxalq təşkilatların – Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və digər təşkilatların fəal köməyi lazımdır. Özü də, məsələn, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinə həll etmək üçün hələ 10 il bundan avval – 1992-ci ildə xüsusi Minsk qrupu yaratmışdır. Hazırda üç böyük dövlət – Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa bu qrupa rəhbərlik edir. Lakin bizim onlarla uzun

illər davam edən əməkdaşlığımız heç bir nəticə vermir. Onların bizi məsləhəti bundan ibarət olur ki, qoy Ermənistən və Azerbaycanın rəhbərləri öz aralarında razılığa gəlsinlər, bu halda Minsk qrupu və digər beynəlxalq təşkilatlar bize kömək göstərəcəklər. Yeni söhbət münaqişəyə son qoyulması barədə razılıq əldə edildikdən sonrakı köməkdən gedir. Əlbəttə, belə köməyə ehtiyacımız olacaqdır. Amma əvvəlcə, münaqişəni aradan qaldırmaq lazımdır. Məhz bu məsələdə biz indiyədək beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətini hiss etmirik. Ona görə də bu gün, açığını deym, şübhə etmeye başlayıram, görəsən, doğrudanlı bütün kiçik və böyük dövlətlər, bütün beynəlxalq təşkilatlar beynəlxalq hüququn sarsılmazlığını, hər bir dövlətin beynəlxalq aləmde tanınmış çərçivədə suverenliyinin, ərazi bütövlüyünün və serhedlərinin toxunulmazlığı mövqeyində möhkəm dayanır? Bax, vəziyyət belədir. Mən bir daha bu barədə ürək ağrısı ilə danışram. Yene də əlavə edirəm ki, buna baxmayaraq, biz münaqişənin dincliklə həlli yollarını axtarmaqda davam edirik.

**Leonid Kuçma :** Biz bu gün Zirvə görüşündə iştirak etdiklərinə görə beynəlxalq təşkilatlardan olan bütün qonaqlarımıza, müşahidəçilərə təşəkkürümüzü bildiririk. Bu gün Zirvə görüşünün işinə bir çox ölkələrin diqqətinin cəlb olunması bizi, həqiqətən, sevindirir. Bu gün bizim ümumi fikrimiz var, mən Xezer dənizindən Qara dənizə qədər yolun hem nəqliyyat, energetika və digər sahələrdə, həm də emtəə və kapitalın hərəkəti baxımından Avropaya en vacib strateji marşrutlarıdan biri olmasını nəzərdə tuturam. Lakin böyük ölkələrin, o cümlədən Amerika Birleşmiş Ştatlarının burada iştirakı bizim – Birlik iştirakçılarının öz niyyətlərimizin nə dərəcədə ciddi olduğunu göstərəcəyimizdən asılı olacaqdır. Bugünkü Zirve görüşü isə belə bir əminlik yaradı ki, biz həqiqətən, bundan əvvəlki görüşlərimizdə heç yaxın düşə bilmədiyimiz sənədlər imzaladıq. Ümid edirik ki, bu gün müşahidəçilər bizim isimizi nəzərdən qaçırmadılar.

**Sual :** Cənab Şevardnadze, cənab Kuçma, GUÖAM-ı tammiqaslı regional təşkilata çevirmək nəzərdə tutulmur? Özbəkistanın rolü nədən ibarət olacaq və bundan sonra GUÖAM regional təhlükəsizlik məsələləri və problemləri ilə məşğul olacaqmı?

**Eduard Şevardnadze :** Mən Özbəkistandan başlamaq istəyirəm. Bəyanatda deyildiyi kimi, bu ölkənin təşkilatımızdan çıxması məsələsi həll olunmayıbdır və bu gün Özbəkistanın nümayəndəsi Pre-

zidentin şəxsi nümayəndəsi kimi iştirak etdi. Hadisələrin bundan sonra necə inkişaf edəcəyini, mən deyərdim ki, bu cür çəşqinqılığın həqiqi səbəblərini zaman göstərəcəkdir.

Regional təşkilata çevrilib-çevrilməyəcəyimizə göldikdə isə, zənimcə, bu məsələdə şübhə olmamalıdır. Mən çıxışında dedim ki, bir müddətdən sonra başqa ölkələrin də təşkilatımıza qoşula bileyəcəyinə, onda miqyasımızın da, fəaliyyətimizin də, müvafiq olaraq, mənafelərimizin də genişlənəcəyinə şübhə etmirəm. Bir sözə, addımbaaddıım, tədricən, mərhələ-mərhələ çalışacaq ki, ictimai təşkilatlar və başlıca olaraq, beynəlxalq təşkilatlar bizi ciddi bir qüvvə, əgər bilmək istəyirsinzsə, regional təşkilat kimi tanısınlar.

Bu gün əsas məsələlər barədə principial razılıqlar əldə edildi. Bunnar təhlükəsizlik problemləri, iqtisadi əməkdaşlıq problemləridir. Hesab edirəm, bu, sadəcə olaraq tarixi hadisədir ki, biz, dörd dövlət azad ticarət zonası haqqında razılığa gələ bildik. Biz digər təşkilatlarla, birliliklərə buna çoxdan çalışırdıq. Gürcüstan prezidenti kimi mən öz borcumu – cənək qarşısındaki bir ildə biz sədrlilik edəcəyik – bunda görürem ki, məhz bu saziş var gücü ilə işləsin. Konkret olaraq adamlar, dövlətlərimiz yəqin etməlidirlər ki, biz bu sahədə həqiqətən irəliləmişik, bu, bütün dövlətlər, bütün xalqlar, bütün vətəndaşlar üçün faydalıdır.

**Leonid Kuçma :** Mən Eduard Şevardnadzenin dediklərinin hamısına tam şərıkəm. Yalnız onu əlavə etmək istəyirəm ki, 11 sentyabrda məlum hadisələrdən sonra biz terrorizmle, «çirkli» pulların qanuniləşdirilməsi və digər cinayətlərlə mübarizə problemləri ilə məşğul olmaya bilmərik. Ona görə də bu gün müvafiq sənədlər qəbul edildi.

## MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM

22 iyul 2002-ci il

**Milli Mətbuat günü münasibətilə «Yeni nəsil» Jurnalistlər Birliyi, «Ruh» Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi, Azərbaycan Jurnalistlər Konfederasiyası, Bakı Mətbuat Klubu və Azərbaycan Jurnalistlər Birliyi «Günay» restoranında mərasim keçirmişdir**

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTQİ

– Hörmətli jurnalistlər!  
Hörmətli xanımlar ve cənablar!

Sizi Azərbaycan jurnalistikası günü – siz bu günü belə adlandırmışınız, yəqin, daha da dəqiq olardı ki, mətbuat günü deyək – münasibətilə təbrik edirəm. Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına, müstəqil Azərbaycanın gələcək inkişafı namına və müstəqilliyimizin möhkəmənəsi naminə yeni-yeni uğurlar arzulayıram.

Mən sizə bu münasibətlə təbrik məktubu göndərmişəm, mətbuatda dərc olunubdur, bilirsiniz. Sonra məndən xahiş etdilər ki, bu gün Bakı Mətbuat Klubunun nümayəndələri, yaxud da bir qrup baş redaktorlarla görüşüm, onlarla söhbət edim. Doğrudur, mən ayın 20-də gecə Yalta-dan gəlmişdim. Dünən, bazar günü bir az istirahət etdim. Bu gün həftənin birinci günüdür, mənim çox böyük başqa planlarım vardır. Ancaq mənim planlarımı pozdular. Dedilər ki, bu gün mütləq jurnalistlərə görüşməlisiniz, sualları var, siz onlara cavab vermelisiniz. Sonra da jurnalistlərin bayramı münasibətilə mərasim olacaq, orada olarsınız. Dedim, ola bilərmi ki, mən bu təkliflərin birini və ya digərini qəbul edim, dedilər ki, yox, o da lazımdır, bu da lazımdır. Nə etməli, mən razı oldum. Bir neçə başqa planlarımı kenara qoydum.

Bu arada Türkiyənin Diyanət İşleri Vəqfinin, yeni Dini idarənin rəhbəri və nümayəndə heyətinin üzvləri ilə görüşdüm, söhbət etdim. Onu demək istəyirəm ki, mən bu gün çox gərgin qrafiklə, həmişəki kimi işləyirəm. Amma qrafikim pozulubdur. Bunun da səbəbi jurnalisti-

ka günüdür. Mən bundan incimirem, yaxud da size minnət qoymaq istəmirəm. Mən sadəcə, bugünkü gün haqqında danışıram. Ancaq günün mənası bu deyildir. Bu sadəcə, hər bir insanın həyatında işinin qurulmasıdır. Günün mənası budur ki, bu gün Azərbaycanda azad, müstəqil mətbuat günüdür, ümumiyyətə, mətbuat günüdür.

Həsen bəy Zərdabi vaxtılı Azərbaycanda azad, demokratik mətbuatın əsasını qoysubdur. O nəinki bu mətbuatın əsasını qoysu, həm də çox çalışdı, fealiyyət göstərdi və öz missiyasını sona qədər yerinə yətirdi. Mehəz ondan sonra, XX əsrin əvvəlində Azərbaycanda bizim çox böyük jurnalistlər dəstəsi yarandı. Amma onlar da peşəkar jurnalistlər deyildilər, müxtəlif sahələrde xidmət edirdilər. Ancaq mətbuat, jurnalistikaya çox böyük qayğı göstərildilər və Həsen bəy Zərdabi kimi, Azərbaycanda sərbəst, azad, müstəqil mətbuatın inkişaf etməsində böyük işlər görmüşdülər.

Belə hallarda biz mütləq Cəlil Memmedquluzadəni, Üzeyir Hacıbəyovu və digər belə şəxsiyyətləri yada salmalyıq. Cəlil Memmedquluzadənin jurnalist kimi, publisist kimi «Molla Nəsrəddin» jurnalı vasitəsi ilə və ondan daha geniş dairədə Azərbaycan xalqına göstərdiyi xidmətlər əvəzsizdir.

Mən Üzeyir Hacıbəyovun adını çəkdim. Çünkü Üzeyir Hacıbəyov bizim həyatımıza, tariximə böyük bəstəkar kimi daxil olmuşdur. Amma indi artıq hamiya məlumdur ki, o, müsiqiçi kimi, bəstəkar kimi böyük zirvələrə çatması ilə yanaşı, cyni zamanda publisistika, jurnalistica ilə də məşğul olub və bu sahədə böyük iz qoysubdur. Amma onun bu sahədəki fealiyyəti tekçə jurnallarda, qəzetlərdəki yazılarından ibarət deyildir. Həm də əsərləri vasitəsilə bu sahədə Azərbaycan xalqına göstərdiyi xidmətlərdir. Onun əsərləri, ele «Arşın mal alan», «O olmasın, bu olsun» əsərlərinin mənası insanları milli oyanışa, sərbəstliyə, azadlığa dəvət edirdi. Mənim ən xoşuma gələn odur ki, Üzeyir Hacıbəyov «O olmasın, bu olsun» əsərində o dövrün jurnalistlərini də çox gözəl göstəribdir. Bir film var, onu televiziyyada vaxtaşırı göstərirlər. Həmin film hər dəfə göstəriləndə mən ona böyük heyranlıqla baxıram. Məni heyran edən o deyil ki, məsələn, Məşadi İbad yaşlı olaraq gənc qız almaq istəyibdir, onu da aldadıblar. Bu, əsərin süjetinin bir tərəfidir. Üzeyir Hacıbəyovun da böyük lüy ondadır ki, o, insanları cəlb etmək üçün belə gülməli süjet qurubdur. Amma süjetin o biri tərəfi o dövrün cəmiyyəti, həmin cəmiyyətdəki insanlar – həm zəngin insanlar, həm kasib-

lar, hem də o dövrün ziyahlarıdır. Məsələn, orada jurnalist surətlərini Üzeyir Hacıbəyov çox gözəl göstəribdir. O filmi yaradan rejissor da onların nə cür jurnalistik etdiklərini yaxşı nümayiş etdiribdir. Üzeyir Hacıbəyov bunu nə üçün edibdir? Çünkü o vaxtın mətbuatında bu «xəstəliklər» var idi. Üzeyir Hacıbəyov onları göstərərək isteyirdi ki, cəmiyyət daha da sağlam olsun.

Bir sözə, mən indi tarix haqqında çox danışmaq istəmirəm. Sadəcə, bu fikirlər mənim beynimdə həmişə fırlanır, bu fürsətdən istifadə edərək bunları sizə çatdırıram. Bununla onu demək isteyirəm ki, Azərbaycanda jurnalistika ölkəmizin həm keçmiş irləndən, keçmişdə əldə olunmuş nailiyyətlərdən istifadə etməlidir, həm də bu günün həyatını doğrudügüñ əks etdirməlidir. Azərbaycanda bu yaranıbdır. Indi mən deyə bilərəm ki, qəzetlərin sayına və jurnalist peşəsi ilə məşğul olan insanların, xüsusən gənclərin sayına görə Azərbaycan heç də geridə qalır. Bu sevindirici haldır. Jurnalist peşəsi çox ağır zəhmət tələb edir. Bu çatın peşədir. Özlərini buna həsr edən adamlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Bizim mədəniyyətimizin müxtəlif sahələrində olan istedadlı insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar.

Cənubi bu da bizim mədəniyyətimizin bir hissəsidir. İkincisi də, bizim jurnalistlərimiz gərək gördüklerini, eşitdiklərini olduğu kimi yazarlıqlar, ağa aq, qaraya qara desinlər.

Jurnalistikənən əsas vəzifələrindən biri cəmiyyətdə, onun bütün sahələrində olan mənfi halları aşkarla çıxarmaq, göstərmək və milletimizi, xalqımızı, cəmiyyətimizi bundan xilas etmək olmalıdır. Bizim jurnalistika bunu edibdir. Amma mən arzu edərdim ki, bu məqsədi daha da uğurla həyata keçirsin.

Bu gün mən jurnalistlərin bir qrupu ilə iki saat yarım səhbət etdim, suallarına cavab verdim, çox açıq danışdım. Bəzi məsələlər barede bəlkə də mən indiyə qədər belə açıq fikirlər deməmişdim. Amma bu gün mən bunu etdim. Bu da mətbuatda dərc olunacaqdır, siz bileyəksiniz. Mən burada bunu tekrar etmək istəmirəm. Sadəcə, onu demək isteyirəm ki, mənim fikirlərim həmin o görüşdə mənən verilən suallardan istifadə edərək söylədiyim fikirlərdir, mənim düşüncələrimdir, bugünkü problemlərimizə – hamisəna yox, bir hissəsinə – olan münasibətimdir.

Mən jurnalistlərin dostu elan olunmuşam. Keçən dəfə dedim, mən bunu qiymətləndirirəm. Azərbaycanda belə vəziyyət yaranıbdır ki, –

indi Hacı Hacıyev dedi ki, Azərbaycan jurnalistləri SSRİ Jurnalistlər İttifaqından çıxıb, bir təşkilat yaratdılar və 5 Maydan imtiyət etdilər. Təbii, bu düzəndir. 5 May mətbuat günü idi. Karl Marks da həmin gün anadan olmuşdu. İndi yeni tarix başlanmışdır. Yeni tarix Azərbaycanın müstəqilliyi ilə əlaqədar olan tarixdir. Yeni jurnalistlər nəslə göldi. Bu da çox gözəldir. Ancaq həm keçmişdən qalanlar, həm də yeni gələnlər – hamisə çalışmalıdır ki, bizim informasiya orqanlarını, mətbuatı, qəzetlərimizi cazibədar etsinlər. Sensasiyalı materiallar verməklə yox, həqiqəti açıq-aydın aşkarla çıxarmaqla.

Mən iqtidarın nümayəndəsi kimi – mən Prezidentəm – her bir jurnaliste çox minnetdar olacağam ki, iqtidara, Prezident kimi mənə bəlli olmayan hansısa sehvi, yəni hardasa pis görülən işi, bize zərər verən halları siz üzə çıxardısanız və biz de bundan istifadə edib o nöqsanları, sehvlerin aradan qaldırılması ilə məşğul olaq. Qisası, mən isteyirəm ki, siz iqtidara kömək edəsiniz. Mən isteyirəm ki, iqtidarda kimin olub-olmamasından asılı olmayaraq, müstəqil Azərbaycanın inkişafına kömək edəsiniz. Köməyiniz də birinci növbədə öz jurnalist qəleminizlə nöqsanları, qüsurları, çatışmazlıqları obyektiv, ədalətli şəkildə aşkarla çıxarmağınız və xeyirxah niyyətlərlə bu sahədə Azərbaycan iqtidarı ilə əməkdaşlıq etməyiniz olardı.

Mən sizinle dostluğumuza sadiqəm. Çalışacağam ki, bunu pozmayım. Siz də çalışın ki, dostluğumuz pozulmasın.

Əmin ola bilərsiniz ki, jurnalistlərin dostu kimi, bu adı daşımaq üçün manım tərəfindən bundan sonra nə mümkündürse ediləcəkdir. Mən sizinle bu dostluğumu davam etdirmək isteyirəm.

Sizin hamınıza cansağlığı arzu edirəm. Her birinizi uğurlar arzulayıram. Her bir mətbuat orqanına arzu edirəm ki, o, daha da uğurla fəaliyyət göstərsin. Çox sağ olun.

## MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ BAKİ MƏTBUAT KLUBUNUN TƏSİSÇİLƏRİNİN QƏBUL EDİLMƏSİ

*Prezident Sarayı*  
22 iyul 2002-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Milli Mətbuat Günü münasibətli Bakı Mətbuat Klubunun təsisçilərini – «Xalq qəzeti»nin baş redaktoru Həsən Həsənovu, «TURAN» informasiya agentliyinin baş direktoru Mehman Əliyevi, «Exo» qəzetinin baş redaktoru Elçin Şıxlını, «Zerkalo» qəzetinin baş redaktoru Rauf Tağıyevskini, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoglu, «Azadlıq» qəzetinin təsisçisi, «Yeni yüz ib» qəzetinin baş redaktoru Gündüz Tahirjini, «Azadlıq» qəzetinin baş redaktoru Rövşən Hacıyevi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcidovu, «Yeni nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevi və «Ruh» Jurnalistlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Əflatun Amaşovu qəbul etmişdir.

Mətbuat nümayəndələrini səmimiyyətlə salamlayan Azərbaycan Prezidenti Heydər Əliyev dedi:

– Sizi mətbuat günü münasibətli bir daha təbrik edirəm. Mən öz təbrikimi mətbuat vasitəsilə çatdırıbmışam. Ancaq bu fırsatın istifadədərək, sizi bir daha təbrik edirəm. Bizim Azərbaycan mətbuatına yeni uğurlar arzulayıram. Sizin hər birinizə də öz jurnalistik fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Mən dəfələrlə demişəm ki, hər peşənin özünün bir xüsusiyyəti var. Jurnalist fəaliyyətinin, peşəsinin de özünəməxsus xüsusiyyətləri var, çətinlikləri də var, problemləri də var. Ancaq insanları cəlb edən cəhatləri də var və onların bir qismi özünü jurnalist peşəsinə həsr edir. Siz bu insanlardansınız. Ona görə sizə xüsusi müvəffəqiyyətlər arzu edirəm.

Mənə bildirdilər ki, siz Bakı Mətbuat Klubunun üzvlərisiniz və mənimlə görüşüb söhbət etmək isteyirsiniz. Bir halda ki, siz görüş-

mek isteyirsiniz, mən də görüşmək istəyirəm, yəqin bu söhbət də hər iki tərəfin təşəbbüsü ilə olmalıdır. Yeni ola bilər, siz mənə suallar verəsiniz. Mən sizin suallarınıza cavab verməyə hazırlam. Ola da biler ki, mən size suallar verəm. Güman edirəm ki, gərək siz də mənim suallarına cavab verəsiniz. Ancaq əslində, yəqin ki, çox sual sizdən gələcək. Mən isə cavab verməklə məşğul olacağam. Ona görə vaxt itirmək istəmirəm. Kim söhbəti başlamaq isteyirsə, buyur-sun.

**Arif Əliyev** (*«Yeni nəsil» Jurnalistlər Birliyinin sədri*): Cənab Prezident, bu gün Azərbaycan mətbuatının 127-ci ildönümüdür. Biliyik ki, Sizin gərgin iş qrafikiniz var, səfərdən yeni qayıtımızın və bu arada bizim təklifimizi qəbul etdiyiniz üçün Sizə təşəkkür edirik. Burada iştirak edən Bakı Mətbuat Klubunun təsisçilərini təqdim etməyə ehtiyac yoxdur. İlk dəfə deyil, hamı ilə görüşmüştən. Biz düşünürük ki, bir neçə ənənə yaratmağa nail olmuşuq, bir ənənə də yaradıq. Son vaxtlar çox giley olurdu ki, Azərbaycan Prezidenti mətbuatla müsahibələr – Binə hava limanında və başqa yerlərdə ayaqüstü görüşləri demirik – vermir. Bu praktikada da var və biz çox şadıq ki, belə bir ənənəni Azərbaycanda yaradıraq.

Burada müxtəlif sahələrdə işləyən kütləvi informasiya vəsítəlerinin nümayəndəleri iştirak edirlər. Ümid edirik, müsahibədən sonra imkan olacaq ki, 5-10 dəqiqə Sizin suallara da biz cavab verək və bəzi fikirlərimizi də müsahibədən kənar bildirək.

**Heydər Əliyev**: Yəqin ki, məsələləriniz də var.

**Arif Əliyev**: Məsələlər həmişə var. Sizə Bakı Mətbuat Klubunun təsisçiləri adından bir hədiyyə vermək isteyirəm. Bu bizim klubun geyimidir. Bunu Sizə hədiyyə edirəm.

**Heydər Əliyev**: Yaxşı formadır, rəngi də yaxşıdır, keyfiyyəti də yaxşıdır.

**Arif Əliyev**: Çalışırıq, nə edirik, yaxşı edək.

**Heydər Əliyev**: Mən bunu işdə geyinə bilmərəm. Ancaq bəzən bazar günləri istirahət etməyə imkan olur, azad oluram. Onda belə şəyələrdən istifadə etmək olar. Size təşəkkür edirəm. Mütləq geycəyəm və sübut etmək üçün bu paltarda şəklimi çəkdirib sizə göndərəcəyəm.

**Arif Əliyev**: Cox sağ olun. İndi isə həmkarlarım müsahibə üçün buyursunlar.

**M e h m a n Ə l i y e v** (*TURAN* informasiya agentliyinin baş direktoru): Cənab Prezident, Siz Yaltadan təzə qayıtınızın GUÖAM-in sammiti haqqında mətbuatda müxtəlif fikirlər oxumaq olur. Məsələn, Özbəkistan bir sıra layihələrdə iştirak edir, bu sammitdə Özbəkistan səfirlə təmsil olunmuşdu. Moldovanın prezidenti Voronin qeyd etmişdi ki, GUÖAM-da Moldova heç bir fayda görmür. Ukraynanın prezidenti deməşdi ki, GUÖAM inkişaf edir və Siz də qeyd etdiniz ki, inkişaf var. Amerika Birleşmiş Ştatlari GUÖAM-da müşahidəçi kimi iştirak etmək istəyir. Bu, qurumun mühüm olduğunu göstərir və çox vacib bir amildir. İstərdim bu suala cavab verəsiniz ki, həqiqətən GUÖAM-da nə baş verir?

**H e y d a r Ə l i y e v**: Bilirsiniz, GUÖAM bir az qeyri-adi təşkilatdır. Bu, vaxtile dörd ölkənin prezidentlərinin təşəbbüsü ilə, Strasburqda görüşənde yarandı. Biz bunu əvvəlcədən regional təşkilat kimi və daha çox iqtisadi əlaqəleri inkişaf etdirmək üçün yaratdıq. Biz Strasburqda görüşənde 1997-ci il idı, o vaxt Avropa Şurasında dövlət başçılarının sammiti keçirilmişdi, orada yaratdıq. O vaxt belə idi, bizim həmimiz Transqazmagistralına çox aludə idik, bununla maraqlanmıştık. Biz bunun içindəydi. Yəni biz bunu təşkil edənlərdən idik. Amma başqa ölkələr var, hansılar ki, region, ərazi nöqtəyi-nəzərdən yaxındır, çalışır ki, burada iştirak etsin. Beləliklə, bunun əsası iqtisadi prinsiplər əsasında qoyulubdur. İqtisadi əməkdaşlığı genişləndirmək üçün qoyulubdur. Sonra isə bu təşkilati bir az siyasilaşdırmağa başladılar. Belkədə bunun siyasilaşməsi, bir tərəfdən, içəridən gələn əhval-ruhiyyədən-də, ikinci tərəfdən də, kənar təsirlerin neticəsində idi. Biri əvvəl hesab edirdi ki, GUÖAM nəyə lazımdır? O birisi hesab edirdi ki, GUÖAM lazımdır. Belə olan halda o fikir də, bu fikir də meydana çıxırdı.

Beləliklə, GUÖAM yarandı. Deyə bilmərem ki, biz çox iş gördük, böyük nəticələr elde etdik. Ancaq indi dünyada çoxlu regional təşkilatlar yaranır. Tekcə dünyada yox, her ölkədə bir təşkilat burada yaranır, bir təşkilat orada yaranır. İlk dövrde bunları qavramaq mümkün deyildi, anlamaq mümkün deyildi. Bəzən də çoxları düşünürdü ki, bu nəyə lazımdır. Amma get-gedə dünya dəyişdikcə, artıq hamı bunlara öyrəndi. Ona görə də biz hesab edirik ki, belə bir təşkilatın olması – mən orada çıxışında dedim, düzdürü, bu, rəsmi çıxış deyildi, sonra yemək vaxtı mən bunu dedim – heç kəsə zərər getirmir. Heç kəs bundan narahat olmasın. Əgər bu təşkilat ona daxil olan dövlətlərə hansısa bir xeyir gətirirsə, de-

mek, bundan istifadə etmək lazımdır. Yaxud, hansısa bir təşkilata, regiona zərər getirirsə, onu da araşdırmaq olar ki, bu zərər olmasın.

Yəni bu təşkilat heç bir başqa təşkilata qarşı qoyulmuş təşkilat deyil. Heç bir başqa təşkilatla rəqabət aparmaq istəyen təşkilat deyil. Güman edirəm, buna qadir də deyil. Ancaq bu ölkələr bir-biri ilə yaxın olduqlarına görə, məsələn, coğrafi nöqtəyi-nəzərdən götürün. Biz o vaxtlar bunu təşkil edəndə Moldova, oradan gelir Ukrayna, oradan Qara dəniz sahilindən Gürcüstan, oradan gelir Azerbaycan, sonra bu işe Özbəkistan da qarışdı. Görürsünüz, üzv ölkədir, coğrafi nöqtəyi-nəzərdən təxminən bir xəttin üstündədir. Bu da o vaxtlar daha çox bizim neft-strategiyasını həyata keçirməyimizle əlaqədar yaranmış çox böyük ümidiłr ilə bağlı idi. Bu ümidiłr bu gün da qırılmayıbdır. Yeni bir şey yarananda ona maraq birdən-birə püskürmə kimi olur, amma ondan sonra insanlar bunu öyrənməyə başlayırlar və araşdırırlar ki, bəli, maraq var, amma xeyri nədir, ne qədərdir, ne cărdür.

Məsələn, deyirsiniz, Moldovanın prezidenti cənab Voronin çıxış edərək bunu dedi. Bəli, dedi. O vaxt belə bir fikir var idi ki, Xəzər nefti Ukraynaya gələcək, Ukraynadan Moldovaya keçəcək, biz də bundan bəhrələnəcəyik. O bunu əsas prinsiplərdən getirdi. Ancaq görürəm ki, indi bu real deyil. Amma cənab Kuçma deyir ki, Odessa-Brodi neft kaməri artıq tikilib qurtarıbdır. Əgər neft Odessaya qədər getirilsə, biz bunu oradan Baltik dənizinə qədər ixrac etməyə hazırlıq. Bunu əvvəldən də deyiblər, əvvəldən də bu masaləni qoyublar. Xatırınızدادır, TRASEKA programına həsr olunmuş konfransda iştirak edəndə də Kuçma bu məsələni qaldırmışdı. Ona görə Görürsünüz, belə fikir də var, elə fikir də var. Ancaq bunlar hamısı get-gedə reallaşacaqdır. Reallaşanda doğrudan da bəlkə bəzi əvvəlki maraq kəsiləcək. Amma bəzi maraq əvvəlkindən daha çox artacaqdır.

Ona görə mən hesab etmirəm ki, Voroninin çıxışı GUÖAM-in dağılımasına yönəldilmiş bir çıxışdır. Ancaq GUÖAM-in vəziyyəti beledir. Hər halda biz müzakirə etdik və çox ciddi məsələlər müzakirə etdik, ciddi qərarlar qəbul etdik. Əgər biz hamımız götürsək ki, müasir sabitlik və təhlükəsizlik haqqında böyük bir qərar qəbul etdik, bunun özü yaxşı bir nailiyyətdir. Böyük bir təşkilatın tərkibində bunu etmək mümkün olmursa, ondan kiçik bir təşkilatın tərkibində bunu edirikə, demək, biz bu sabitliyin, təhlükəsizliyin təmin olunmasına öz töhfəmizi veririk. Elecə də, terrorizm ilə mübarizə, beynəlxalq terrorizme qarşı mübarizə,

Biz orada başka bir qərar da qəbul etdik. Bir neçə ildir ki, Müstəqil Dövlətlər Birliyinin gündəliyində azad iqtisadi zona yaratmaq məsələsi var. Hər dəfə yüksək səbəblərdən bu həll olunmur. Amma burada bu dövlətlər azad iqtisadi zona haqqında qərar qəbul etdilər. Demək, bu dövlətlerin bir-biri ilə iqtisadi əlaqələrində problemlər yoxdur və bunlar azad iqtisadi zonanı yaratmağa qadirdirlər və bu azad iqtisadi zonanın yaradılması onların iqtisadiyyatına xeyir gətirəcəkdir. Əgər böyük bir təşkilatın, MDB-nin tərkibində müxtəlif dövlətlərin müxtəlif fikirleri olduğuna görə məsələ həll olunmursa, birinci pillə kimi, bunu burada həll etməyin zərəri yoxdur, xeyri var. Başqa çox əhəmiyyətli qərarlar da qəbul etdik. Ona görə mən hesab edirəm ki, GUÖAM-ə bir təşkilatdır ki, bu yaşayacaqdır. Dağımı heç bir şey yoxdur. Ola bilər, başqa təşkilatlar yaransın, sonra onların içində daxil olsun və onun içində ərisin. Amma hələlik bir çox məsələlərdə bizim ölkələrin, yeni GUÖAM-ə daxil olan ölkələrin müştərək iş görməsi üçün yaxşı şərait yaranmışdır. Bundan imtina etmək lazımdır.

**R a u f T a l i ş i n s k i** (*«Zerkalo» qəzeti*nin baş redaktoru): Cənab Prezident, Siz bir neçə vaxt bundan əvvəl yerli və xarici iş adamları ilə görüş keçirmisiniz. Orada qoyulan problemlər və məsələlər demək olar ki, ictimaiyyət tərəfindən müsbət qarşılandı. Belə bir fikir yarandı ki, hakimiyyət artıq iqtisadiyyatda ciddi islahatlar həyata keçirmək fikrindədir. İndi hamı bununla bağlı yekun müşavirəni gözləyir və onun ətrafında çoxlu söz-söhbət gedir. O cümlədən, kadr dəyişiklikləri ilə bağlı konkret adlar səsləndirilir. Eyni zamanda, başqa bir fikir də var. Bu da ondan ibarətdir ki, hansısa kadr dəyişikliyi gözlemək lazımdır. Bu dəyişikliklər yalnız funksional və struktur xarakter daşıyacaqdır. Siz bu barədə nə deyə bilərsiniz?

**H e y d ə r Ə l i y e v**: Mən bildirmək isteyirəm ki, keçirdiyimiz iki görüş – birincisi, yerli sahibkarlarla, ikincisi, xarici ölkələrdən Azərbaycanda iş gören sahibkarlarla keçirdiyimiz görüşlər öz-özlüyündə çox əhəmiyyətli oldu. Birincisi, ona görə ki, həm sahibkarlara, həm də bütün ictimaiyyətə bir daha, bir daha aydın oldu ki, Azərbaycan dövləti sahibkarlığın inkişafını əsas problemlərdən biri hesab edir, bazar iqtisadiyyatının inkişafını Azərbaycanın iqtisadi siyasətinin əsası kimi elan edir və bu prinsiplərin üzərində nəinki durur, hətta bu prinsipləri həyata keçirmək üçün müxtəlif əlavə tədbirlər də görür. Bu, sahibkar-

ları ruhlandırdı. İkincisi, orada olan bəzi dənişşalar və mənim apardığım söhbətlər heç qərar qəbul etməmiş, son tədbirləri keçirməmiş sahibkarların işlərini yüngülləşdirdi.

Məsələn, xırda bir məsələni götürək. Bəlkə də xırda deyil. Mən orada DYP-nin işini tənqid etdim. Dedim ki, Azərbaycanda bu qədər DYP əməkdaşına ehtiyac yoxdur. İkincisi də açıq dedim ki, bu insan Bakıda nə cür hərəkət etsin. O yaşayır, işləyir, iş adamıdır, yaxud müəllimdir, heç bir vəzifəsi yoxdur, heç bir peşəsi də yoxdur. Onun avtomobili var. Bu təbii bir şeydir. Yol ilə gedir, onu bir döngədə DYP işçisi saxlayır ki, sənədini ver. Sənədini qurdalarıq-qurdalarıq, o qədər qurdalarıq ki, bu adam boğaza yiğilib, canını qurtarmaq üçün ona müəyyən qədər pul verir. Ondan sonra keçə bilərsən.

Əgər bununla onun canı qurtarmış olsa, bəlkə də buna dözmək olar. Amma şəhərimiz böyükdür. Bir az gedəndən sonra o biri döngədə saxlayırlar, bu biri döngədə saxlayırlar. Bu, insanlarda, mən orada dedim, böyük narazılıq yaradır. Bundan kimin xoşu gələr?! Ele o DYP işçisinin özü adı bir adam kimi avtomobile minsin, şəhərlər getsin. Onu 3-4 yerde saxlayanda özünü necə hiss edəcəkdir, o cümlədən bizim daxili işlər naziri Usubov özünü necə hiss edəcəkdir? Təbii ki, çox pis. Mən bunu orada açıqca dedim. Başqa bir şey demədim. Amma bir neçə gün ondan sonra Usubov mənə dedi ki, biz 300 nəfər DYP işçisini ixtisar etdik. Çünkü DYP işçisi nə qədər az olsa – indi mən sizinlə açıq danişram – bu insanlara bu işi tərgitmək çox çətinidir. Tərgitməliyik. Amma bizi tənqid edən, radikal mövqədə duran bəzi adamlar deyirlər ki, yox, bu olmamalıdır. Mən də deyirəm, olmamalıdır. Mən sizdən də qabaq deyirəm, olmamalıdır. Amma bunu real həyatda nə cür edək?! Bunu azaltmaq olar və elə etmək olar ki, insanlar bu qədər usanmasınlar.

Usubov mənə deyir ki, 300 nəfər DYP işçisini ixtisar etdik. Dedim, yaxşı. Axi mənim də ordan-burdan tanışlıram var. Oradan xəberlər gelir ki, vallah, Sizə dua edirlər, nə yaxşı bizim canımız DYP işçilərindən qurtardı. Mən bilirem, hələ tamam qurtarmayıb. Amma bunlar hesab edirlər ki, qurtardı. Çünkü çox hissəsindən canları qurtarıbdır. Bunun özü nəticədir. Amma mən Usubova dedim, yox, sən hesabat verməlisən. Çünkü mənim xatırımdedir, 3-4 il bundan önce müşavirə keçirirdik. Lənkəranın icra hakimiyyətinin başçısı dedi ki, Lənkərandan Bakıya satmaq üçün meyvə, tərəvəz, bostan məhsulları getirirlər. Onu 6-7

yerde saxlayırlar, hamısında da pul tələb edirler, həm də, vaxt keçir, məhsul xarab olur. O vaxt mən ciddi tədbir gördüm, DYP işçilərini xeyli ixtisar etdilər. Hamı dedi, yaxşı. Bir az keçdi, mənim də yadımdan, o birilərinin də yadından çıxdı və orada yavaş-yavaş işçilərin sayıni artırıldılar. Nəyə görə?

Möteber jurnalistləriniz, size deyə bilərəm, belə bir statistika var ki, MDB üzrə her neçə min maşına neçə DYP işçişi düşür. Hər dəfə bizim Daxili İşler Nazirliyi bir statistika verir və bu da həqiqətdir ki, neçə min adamın sayına görə Azərbaycanda en az cinayet edilir. Bu, həqiqətdir. Yaxud cinayətlərin açılması – Azərbaycan yenə də bütün MDB ölkələrində üstündür. Bunu bir neçə dəfə mənə də məruze ediblər, öz kollegiyalarında da deyiblər.

Əlbətə, bu o demək deyil ki, cinayətkarlıqla mübarizə qurtarıb. Hər şey nisbidir, müqayisədə görürsən ki, doğrudan da, Azərbaycanda vəziyyət o birilərindən yaxşıdır. İndi Usubov DYP işçilərini yoxlayıbdır. Bilmirəm, ya 10 min, ya 100 min maşına düşən DYP işçisine görə bütün MDB ölkələri ile müqayisədə Azərbaycanda daha çox DYP işçişi var. Yəni özü təsdiq edir ki, böyük səhv buraxıblar. Deyirəm, bu səhvi niye, nədən ötrü buraxırsınız, bu nəyə lazımdır? Hətta deyirəm, gəlin, bir eksperiment aparaq. Bir-iki gün bir neçə nöqtədə DYP işçişi qoyaq, qalan hamısını götürək. Görək, şəhərdə avtomobil hərəkəti nə cür olacaqdır. Yəqin bunları da edəcəyik.

Yəni bu faktları deyirəm ki, artıq bunun, təkcə bu deyil, müəyyən bir başqa nəticələri də var. Ancaq mən hesab etmirəm ki, işimizi bununa qurtardıq. Mən bunu bir neçə dəfə demişəm, sizə de deyirəm. Həm mənim aparatım, yəni iqtisadi bölmə, Vahid Axundov, həm də Nazirlər Kabinetinə bunların üzərində işleyiblər, hazırlayıblar. Yaltaya getməmişdən bir gün önce mənə məlumat verdilər ki, materiallar tamam hazırıdır. Təbiidir, mən onlara baxmalıyam, bu, vaxt tələb edəcək. Məsələlərə baxıb qurtaran kimi mənim planımda geniş müşavirənin keçirilməsidir.

İkinci tərəfdən, biri deyir kadr deyişiklikləri olacaq, biri deyir olmayıcaq, biri deyir, olsa yaxşıdır, biri deyir olmasa yaxşıdır – bunlar ikinci dərəcəli məsələdir. Gərək biz əsas təşkilati məsələni, iqtisadi məsələləri qanunla tənzimlənen, fermanla tənzimlənen məsələləri həll edək. Hansılar ki, sahibkarlığın inkişafını yüngülləşdirməkdən, yaxşılaşdıracaqdır. Amma harada kadr deyişdirmək lazımdırsa, orada bunun üçün biz heç vaxt kampaniya keçirmeyəcəyik. Bunu bilin.

Yəqin siz görüşünüz ki, Azərbaycan ölkəmizdə olan içtimai-siyasi sabitlik kimi, kadr siyasetində de daha çox sabitliyin tərəfdarıdır. Yəni kadr işlerinin hamısı son nöqtədə mənim üzərimdədir. Mən sabitliyin tərəfindəyəm. Amma əgər, kimse cinayət edir, kimse işin öhdəsindən gəlmir, kimse başqa pis işlər görür, biz onları heç vaxt bağışlamamışıq. Allaha şükür, mənim doqquz illik Prezidentlik vaxtında siz görmüsünüz, nə qədər insan vəzifəsindən uzaqlaşdırılıbdır, cəzalandırılıbdır.

Düzdür, müxalifət onları dərhal qucaqlayır, tumarlayır, öpür. Bizdə işləyənde deyirdilər ki, nə bilim, belədilər, eledilər, hökuməti dağıdırılar, milləti dağıdırılar, filan edirlər. Bezisi bir az ağıllı olur, gedir, başa düşür ki, daha bu işdən çıxıbdır, özüne başqa iş tapsın. Bizneslə məşğul olur, ya başqa işlə məşğul olur. Amma bəziləri ürəyində qəzəb hissini, necə deyərlər, boğa bilmir, çıxış yolu axtarır. Burda çıxış yolu var. Müxalifət orada da, burada da pusquda durub, nə cür, nə təhər adam tapım. Belə bir adam var, gəlsin, bu çox yaxşı adam imiş, buna yaxşı baxmayıblar. Heydər Əliyev buna yaxşı münasibət göstərməyibdir, filandır. O da bir azdan sonra əvvəlki əsl müxalifətlərdən daha çox müxalifətçilik edir ki, özünü göstərsin, bəli, doğrudan da, müxalifətçidir. Çünkü axı orada da hələ ona tamam inanımlar. Onlar gərək orada da sınav müddəti keçsinlər. Onun üçün də canfəşanlıq edirlər. Siz bunları görmüsünüz və lazımlı olan vaxtda yənə də görəcəksiniz. Mən bu barədə konkret heç bir şey demək istəmirəm.

**G ü n d ü z T a h i r l i** («Azadlıq» qəzetiñin təsisçisi, «Yeni yüz il» qəzetiñin baş redaktoru) : Cənab Prezident, mənfi hallara – korrupsiya, rüşvətxorluğa və sair hallara qarşı mübarizədə inzibati metodlardan daha çox həmin halları yaradan içtimai-sosial səbəblər aradan qaldırılmalıdır. Bayaq dediyiniz kimi, hüquqi baza yaradılmalıdır. Ümumiyyətə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə zərbə daha çox dövlət idarələrində işləyen aşağı eşelonə deyir, neinki yuxarı eşelonə. Siz bununla, belə bir rəyle nə dərəcədə razınız?

**H e y d a r Ə l i y e v** : Bilirsiniz, mən indi aşağıdakılardan hamısını bilmirəm. Yuxarıdakılar da göz qabağındadır. Beləkə elə sizin bu sözlərinizdə müəyyən qədər həqiqət var. Amma bunu bir siyaset kimi qəbul etmək olmaz. Sadəcə, ola bilər, yuxarı eşelonnda korrupsiya var, onu sıxışdıranda, yaxud ona qarşı ölçü götürmek istəyəndə, o hiss edəndə ki, ona qarşı burada tehlükə var, aşağı eşelonnda 2-3 adamı qurban verir ki,

desin, korrupsiya elə bu imiş. Mən də bunu etdim. Bu da ola biler. Yəni bu, indi sən deyən kimi ağlıma gelir, bəlkə bu da ola biler. Yəni mən bunu nə təkzib edirəm, nə inkar edirəm, nə də deyə bilerəm ki, bu yanmış bir təcrübədir.

**Əli Həsənov** (*Prezidentin İcra Aparatının söbə müdürü*): Cənab Prezident, qəzet redaktorları xahiş edirlər ki, müsahibə mexsusı olduğunu görə Azərbaycan televiziyası və AzərTAc onu bunlardan qabaq yayasınlar. Qalan özəl telekanallar bu müsahibə barədə xəber versinlər.

**Heydər Əliyev**: Yaxşı, mən razıyam. Onda nə etmək lazımdır?

**Əli Həsənov**: Özəl televiziyanın müxbirləri getsinlər, Azərbaycan televiziyası ilə AzərTAc-ın müxbirləri qalsınlar.

**Heydər Əliyev**: Özəl televiziyaların müxbirlərini çıxarındıq?

**Əli Həsənov**: Bəli.

**Heydər Əliyev**: Yaxşı. Özəl televiziyalar bağışlaşınlar. Özəl televiziyalar bu jurnalistlərin daha çox dostudur. Ancaq indi iş belə geldi ki...

**Rəşad Məcidov** (*«525-ci qəzet»in baş redaktoru*): Cənab Prezident, ölkənin ən ağır problemi Dağlıq Qarabağ münaqişəsinin həllinə hələ də nail olunmamasıdır. Bir milyon qaçının sosial vəziyyəti öz yerində, amma soydaşlarımızda, xüsusən xaricdə təhsil alan tələbələrimizdə ümidsizlik yaranıbdır. İşğal altında olan ölkənin vətəndaş olmaq heç də qürur doğurmur. Müşahideçilər bildirirlər ki, münaqişənin açarı daha çox Amerika Birləşmiş Ştatlarının və Rusyanın elindədir. Sizin həm prezident Vladimir Putinlə, həm prezident Corc Buşla və onun atası ilə səmimi dostluq münasibətləriniz vardır. İnsanlar fikirləşirlər ki, belə bir münasibət fonunda münaqişənin həllinə nail olmaq mümkün olmayıbsa, onda münaqişənin həllinin gələcək perspektivləri çox qaranchı görünür. Bu barədə Sizin fikirlərinizi bilmək istəyirik.

**Heydər Əliyev**: Bilirsiniz, mən Yaltada çıxışında dedim. Orada bütün prezentlər çıxış etdilər. Demək olar ki, bircə Ukraynada münaqişə yoxdur. Gürcüstanda var, ağır vəziyyətdir, Moldovada var, ağır vəziyyətdir, bizdə də var. Dilarə xanım, prezentlərin çıxışları bizdə veriləcək, ya verilməyəcək? Ancaq mənim çıxışım verilecək?!

**Dilarə Seyidzadə** (*Prezidentin Katibliyinin rəisi*): Bəli, Sizin çıxışınız tam, onların çıxışları isə qısa formada veriləcək.

**Heydər Əliyev**: Orda baxın, eğer onlar çıxışlarında münaqişə haqqında bir şey deyiblərse, onları da verin. Qoy ictimaiyyət bil-sin. Elə mən bu suala görə deyirəm. Yoxsa, mən heç bunu yada salmazdım. Əyləşin.

Orada mən çox sərt çıxış etdim, həm Birləşmiş Millətlər Təşkilatının, həm ATƏT-in, həm Minsk qrupunun ünvanına, həm də Amerika, Rusiya və Fransadan olan həmsədrlərin, bu ölkələrin rəhbərlerinin ünvanına ciddi tənqid söylədim. Çıxışımı tekrar etmek istəmirəm, qulaq asarsınız. Mətbuatda da olacaq, oxuyarsınız. Məzmunu budur ki, siz hamınız bir tərəfdən deyirsiniz ki, beynəlxalq hüquq prinsiplərinə sadıqsınız. Helsinki akunu qəbul etmisiniz ve hamının ona sadıq olmasını təmin edirsınız, özünüñ də sadıqlınızı bildirirsınız. Bunların da içərisində əsas princip hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır. Bunları deklarasiya edirsınız ki, siz bu prinsiplərin tərəfdarısınız. Hətta Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da səhəbet gedəndə – məsələn, bu yaxınlarda Amerikada – deyirsiniz ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Böyük iş görüblər. Tanımlısınız, tanımağa məcbursunuz. Əgər tanımırınsıza, onda siz qəbul etdiyiniz prinsiplərin əleyhina gedirsınız.

Mən dedim ki, belə olan halda siz niyə bizim münaqişənin həll olunması ilə lazımi qədər meşğul olmursunuz. Nəhayət, gəlib o dərəcəyə çatmışınız ki, deyirsiniz, Ermənistən-Azərbaycan münaqişəsinin həllində qoy Ermənistən prezidenti ilə Azərbaycan Prezidenti danışın, məsələni həll etsin. Ondan sonra nə kömək lazımdırsa, biz bunu edək. Buna əyani sübut Buşla Putinin Moskvadakı görüşündə qəbul olunmuş sənəddir. Yəqin siz onu oxumusunuz, bilirsiniz. Bu, internetdə də var idi. Orada Dağlıq Qarabağ münaqişəsi haqqında yazılıbdır ki, Azərbaycan və Ermənistən prezidentlərinə tövsiyə edilsin ki, onlar daha çəvik hərəkət etsinlər, məsələnin həll olunmasının yolunu tapsınlar, biz isə – burada Buşla Putin nəzərdə tutulur – ondan sonra buna kömək etməyə hazırlıq. Vəziyyət bu yerdədir. Bu, ikili standartdır. Mən Yaltada bunun hamisini dedim. Dedim, bu ikili standart, ikili münasibət getirib dünyani, sizin prinsipləri dağıdacağıdır.

Mən sizə açıq deyirəm, bu, mətbuatda da gedəcəkdir. Belə olan halda bize Birləşmiş Millətlər Təşkilatı nəyə lazımdır? ATƏT nəyə lazı-

dir? Altı aydan bir ATƏT-in sədri deyisişir. Bir ölkə altı ay sədrlik edir, altı ay keçəndən sonra o birisi, daha sonra o birisi olur. İndi deyesen, Portuqaliyadır. Bizə başqa yerlərdən çatdırıldılar ki, ümumiyyətə, Portuqaliya bu məsələ ilə məşğul olmaq istemir. Bundan əvvəl Rumınıya idi. Rumınıya parlamentinin sədri buraya gelmişdi, Ermənistana da getmişdi, hətta Dağlıq Qarabağa da getmişdi. Geldi ki, bəs Siz danışmalısınız. Mən dedim, siz bizi tövsiyə edirsiniz ki, baş vermiş faktla razılaşmaq lazımdır. Əgər biz hər dəfə baş vermiş faktlarla razılaşacaqsa, onda sizin mübarizə apardığınız bu prinsiplər nəyə gərekdir?

Rumınıyadan olan sədr bura geldi. Gördüm Dağlıq Qarabağa gedib, sonra gəlib belə sözlər danışır ki, bilirsiniz nə var, gəlin belə edek. Mən ATƏT-in sədri kimi, bir parlament qrupu yaradım, bu işlə məşğul olaq. Biz bunu həll edəcəyik. O, bir-iki dəfə belə dedi. Dedim, bilirsən nə var, onuz da ATƏT-in Minsk qrupu var. Mən bilirəm ki, parlament qrupu heç bir şey edə bilməz. Mən bununla razı deyiləm. Yox, siz öz nümayəndənizi verin, filan edin. Hətta Buxarestdə bizim səfire də demişdi. Səfir də guya bizim üçün böyük bir Amerika aqrı ki, belə bir məsələ var, bunlar həll edə bilerlər. Axı bilirəm, bu, cəfəngiyatdır. Onlar heç bir məsələni həll edə bilməzlər. Hər halda, mən ona razılıq vermədim, getdi.

Yadına Möşədi İbadın bir epizodu düşdü ki, onun başına məlum iş gələndə biri gəlir ki, Möşədi, filan qədər ver, gedim filan edim, o biri gəlir başqa bir şey deyir. İndi biz də bu günə qalmışq. Başa düşürsünüz.

Mən size açıq deyirəm. Bu məsələləri açıq deyəndə bizim müxalifət o dəqiqli onu firlatmağa başlayır. Bir də görürsən, boş bir şey haqqında dalbadal 7 dənə məqələ yazılrı ki, filan olur, feşmekan olur. Mən bunu sizə açıq deyirəm. İndi bu dəqiqli bütün bu təşkilatlarda belə bir əhval-ruhiyyə var ki, olan oldu, gərək reallığı nəzərə alaq. Onların qarşısında, bax, bunları deyirsən, onda bildirirlər ki, bəli, düz deyirsiniz. Biz ərazi bütövlüyünü tanıyırıq. Deyirəm, onda sən bunu niyə deyirsen? Deyir, axı başqa yol yoxdur. Deyirəm, niyə yol yoxdur, bunun yolu bu prinsiplərdir. Əgər bu prinsipləri siz həyata keçirə bilmirsinizsə, onda, gəlin, bu təşkilatları dağlıq. Siz bilmirsiniz, mən onlarla nə qədər açıq, sərt danışqlar aparıram.

İndi Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Lüksemburqun nümayəndəsi də bura gəlmüşdi. Siz onu görmüsünüz. O, xarici işlər na-

ziri, eyni zamanda baş nazirin müavinidir, ağıllı bir qadındır. Onlarla burada söhbət edirdik. Bu məsələni o da yozurdu. Durub-durub dedi ki, bilirsiniz nə var, Sizin də bir torpağınız Ermənistənin içindədir. Siz onlara bir şey verin, onlar da Sizin torpağını versin. Gördüm, heç bu xanının xəberi yoxdur ki, bu bizim torpağımızdır. Bunu bizi vermək lazımdır. Naxçıvan Muxtar Respublikasını deyirəm. Dedim ki, siz yəqin bizim torpağımızın ərazi nöqtəyi-nəzərdən ayrı düşməsini deyirsiniz. Dedi, hə, hə. Dedim ki, bilirsiniz, bu da bizə qarşı olan qəsddir. 1920-ci ildə bu sərhədləri quranda o vaxtlar Azərbaycanın Moskvada kimi olubdur? İqtidar ermənilərin əlində idi. Azərbaycanın torpağını - Zəngəzuru, xüsusən onun Mehri hissəsini kəsib Ermənistəna veriblər ki, Ermənistən İranla sərhədi olsun. Bu tamamilə süni bir şeydir. Baxın, 1920-ci ildə ermənilər nə haqqında düşünüb'lər. O vaxt Sovet hökuməti idi. Onda sərhəd nəyə lazımdı?

Mən sizə deyirəm, Sovet hökuməti vaxtı mən işləmişəm. Vaxtilə DTK-da həmin o sərhədləri qoruyanlardan biri olmuşam. Sonra Azərbaycanın rəhbəri olmuşam. Heç sərhəd haqqında söhbət geda bilməzdə. Dəmir yolu var idi, Bakı-Yerevan qatarı işləyirdi. Oradan Mehridən qatar gedirdi-gelirdi. Orada heç bir manəs haqqında söhbət ola bilməzdə. Amma görün, 1920-ci ildə düşünüb'lər ki, gərək Ermənistən İran çıxmazı üçün sərhəd verilsin və veriblər.

Sizə tarixi bir az izah etdim. Amma indi qadınla danışığımı qayıdırəm.

Mən ona deyirəm ki, məsələ belə olubdur. Əgər ermənilər indi Mehri rayonunu bizi vermək isteyirlərse və onun əvəzində Dağlıq Qarabağı almaq isteyirlərse, qoy tekliflərini versinlər, biz baxaq. Deyin görüm, mən burada nə pis söz demişəm? Bu, diplomatiyadır. Bilirsiniz, diplomatiya, bax, belə şeylərdən ibarətdir. Mən bu sözü atıram. Bilirəm ki, bu, real deyil, bilirəm ki, Ermənistən bunu etməz. Hətta bilirəm ki, bu məsələ yeni deyil, son bir ildə bu məsələ müzakirə olunur.

Serj Sarkisyan 2-3 ay bundan əvvəl deyib ki, Azərbaycanın lap yarısını da bizi versələr, biz Mehrini əlimizdən vermərik. Mən bunları bilirəm. Amma bunları bilərək, mən bunu açıq, mətbuatın qarşısında Avropa Şurası Nazirlər Komitəsinin sədrinə, Lüksemburqun xarici işlər nazirinə deyirəm ki, siz Ermənistəna gedirsiniz. Onlara deyin, qoy Mehrini bizi versinlər, Dağlıq Qarabağı onlara verək. Mən düşündüm ki, onlarda güclü bir reaksiya olacaqdır. Neçə dəfə soruşdum, olmadı.

Bunu sakit keçirdiler. Amma ne oldu? Bizim müxalifət qəzətlərində 5-6 məqala getdi ki, Heydər Əliyev Dağılıq Qarabağı Ermenistana vermek isteyir. **Əziz dostlarım, siz də bilin, bütün Azərbaycan milləti də bilsin. Mən bu danışçıları apararkən bəzən insanları divara dirəmək üçün, bəzən diplomatik oyunlara, gedişlərlə bir şeyə nail olmaq üçün belə söz deyə bilərəm. Amma demək, hələ bunu etmək demək deyildir.**

Mən dedim ki, Mehrini versinlər, biz də Dağılıq Qarabağı onlara verək. Bu o demək deyil ki, onlar o daqiqə Mehrini verdilər, mən də Dağılıq Qarabağı onlara verdim. Burada da dalbadal məqalelər gedir. Özü də partiya başçıları yazırlar ki, Heydər Əliyev Dağılıq Qarabağı Ermenistana verir. Belə şey olarmı? Olarmı? Olmaz.

Ancaq mən sizə bir şeyi de deyim. Bilirsiniz ki, vaxtılı torpaq dəyişikliyi haqqında söhbət olubdur. Saxarov buraya gələndə söhbət olubdur ki, Mehri Azərbaycana verilsin. Laçından da Ermenistana dehлиз verilsin, bu məsələ qurtarsın. Azərbaycan bununla razılaşmayıbdır. Bunu mənə Türkiyədə rəhmətlik Özal deyibdir, Süleyman Dəmirel deyibdir. O vaxt Hikmət Çətin Türkiyənin xarici işlər nüfuzu olubdur, o deyibdir. Bu məsələ o vaxt qalxıbdır, onlar da bunu deyiblər. Deyə bilmərəm ki, ermənilər son olaraq bununla razılaşa bilərdilər. Amma hər halda, belə bir əhval-ruhiyyə var idi. Amma bu işə tam müxalif çıxan tərəf Azərbaycan olubdur.

Mehrinin Azərbaycan üçün nə qədər əhəmiyyəti var, bunu bilmirsiniz. Mən sizinlə açıq danışacağam. Bir dəfə belə söhbət oldu. Sonra lap yüksək dairələrdən, ayrı-ayrı ölkələrdən dedilər ki, siz türk qurşağı yaratmaq istəyirsiniz? Dedim, türk qurşağı nədir? Dedilər ki, Türkiyə, Naxçıvan gəlib birbaşa Azərbaycana birləşir, oradan da Orta Asiyaya gedir. Dedim, türk qurşağı kimə qarşıdır? Dedilər ki, görmürsünüz kimə qarşıdır? Amma mən də uşaq deyiləm. Bilirom ki, bu, həqiqətdir. Başa düşürsünüz?!

Mən bəzi məsələləri sizə açdım. Hesab edirəm, bəsdir. Amma qəlbimdə, beynimdə o qədər belə faktlar var. Gerek ki, sən dedin, mən onunla da yaxınam, dostam, bununla da dostam. Bəli, münasibətlərimiz çox yaxşıdır. Məsələn, mənim Klintonla çox gözəl münasibətim var idi. Onun mənə böyük rəğbeti var idi, mənim də ona böyük rəğbetim var idi. Amma o, bu məsələni həll edə bilmədi. Çünkü o da edə bilmirdi. İndi Buş gəlibdir. Onunla da münasibətimiz çox yaxşıdır. Atası ilə

də mən keçmişdən tanışam. Putinlə münasibətlərimiz çox yaxşıdır.

Məsələn, Sankt-Peterburqdə Nizaminin heykəlini qoymuş. Bu, kiçik məsələ deyildir. Dündür, bu barede qərar bir müddət önce qəbul olunmuşdu. Amma Putin buraya gələndən sonra özü bir neçə dəfə dedi ki, Nizaminin heykəlinin Sankt-Peterburqdə qoyması haqqında özü orada işleyen zaman məsələ qalxmışdı, bunu həll etmək lazımdır. Həll elədik. İndi Sankt-Peterburq kimi böyük bir şəhərde Nizaminin heykəli var. Bu, kiçik məsələ deyildir. Sadəcə, o bağa, bağçaya gelən hər bir adam, orada istirahət edən adam deyəcək, bu kimdir? Nizamidir. Kimdir Nizami? Öyrənməye başlayacaqlar. Elə bunun özü bizim milləti tənidacaqdır. Biz bunu çox böyük səmimiyyətlə heyata keçirdik.

Bəli, deyərdi ki, mən razıyam, gətin qoyun. Amma Sankt-Peterburqa özü gəldi. Mən oraya gətdim, görüşdük, söhbət etdik, heykəli birlikdə açdıq, ondan sonra gelib söhbətimizi davam etdirdik. Mən təxminən 4 saat onunla bir yerde oldum – ümumi söhbət, yemek. Yəni çox səmimi münasibətlərimiz var.

Bilirsınız, dövlət başçılarının bir-birinə münasibətləri dövlət mənafeyinə uyğun olan halda ola bilər. Mən belə düşünürəm. Yoxsa, kimsə mənim xoşuma gelir, mənim ölkəmə nə cür baxır, ya baxmır – yox, belə şey ola bilmez. Azərbaycanın Prezidenti kimi, mənim üçün əsas Azərbaycanın dövlət mənafeyidir. Amma mən görürəm ki, Putin bu vəzifəyə gələndən Azərbaycanın nə olduğunu əvvəlki rəhbərlərdən fərqli olaraq çox yaxşı hiss edir və Azərbaycana sağlam münasibət göstərir. Hesab edir ki, Azərbaycan ilə Rusiya arasında münasibətləri inkişaf etdirmək lazımdır. Heç bir təzyiq, heç bir keçmiş diktə olmamaq şərti ilə. Bize belə münasibət lazımdır. O hal olmur ki, mən bundan istifadə etməyim. Sankt-Peterburqdə onunla görüşəndə bütün məsələlərdən savayı, yenə də bu məsələni müzakirə etdik. Amma yenə də eyni hal, Siz Koçaryanla görüşəcəksiniz. Baxın, görün, ne edək. Biz də baxacaqıq, görək, ne edək.

Bir sözlə, siz adı adamlar deyilsiniz. Siz bizim mətbuatımızın aparıcı qüvvələrisiniz. Subyektiv təsirlərə düşməyin. Mən sizə deyirəm, məsləhətimi verirəm. Siz inanın, bilin, bu məsələnin həll olunması mənim həyatımın mənasıdır. Mən özüm haqqında bir söz demək istəmirəm. Bu, xalqdır, millətdir, dövlətdir. Bizim başımıza elə bir faciə gəlibdir ki, mən yer kürəsinə, qlobusa, xəritəyə baxanda tapa bilmirəm, hansı ölkənin başına belə bir iş gəlibdir. Mən ikincisini tapa bilmirəm.

İkincisini tapa bilmirəm ki, torpaqlarımızı işgal edən ölkə kimi dünyanın nə qədər dövlətləri tərəfindən və onların öz diasporu tərəfindən bu cür möhkəm dəsteklənir. İkinci belə dövlət yoxdur.

Tutaq ki, Keşmir, Hindistan. İndi bir qismi Hindistanı dəstekləyir, bir qismi Pakistanı dəstekləyir. Amma ele bir şey yoxdur. Hetta Hindistanın dünyanın bir çox yerlərində böyük-böyük adamları var. Onlar gəlib bu məsələni həll etməyə heç çalışırlar. Vuruşurlar, vuruşurlar. Amma erməni diasporu və bu diasporun həmin o dövlətlərə olan təsiiri! Əgər belə şeylər olmasaydı, biz məsələlərimizi həll edə bilərdik. **Amma həll edəcəyik. Mən bu çətinlikləri deyəndə heç də düşünməyin ki, ümidişizəm. Yox. Əgər mən ümidişəm olsam, bu gün vəzifədən çıxıb gedərəm. Ümidişəm deyiləm.**

**Rövşən Hacıyev** («Azadlıq» qəzetinin baş redaktoru): Cənab Prezident, qarşidan referendum gelir. Referendumla bağlı həm daxildə müxalifət qüvvələri, həm də beynəlxalq təşkilatlar kəskin reaksiya bildiriblər. Yaltaya səfəriniz zamanı Siz həmin reaksiyalara cavab vermisiniz, referendumun keçirilməsində diqqətli olacağınızı demisiñiz. Sizə elə gəlmirmi ki, bu həm daxili, həm də xarici qüvvələrə bir qarışdırma yarada bilər? Bu, sualının birinci hissəsidir. Sualının ikinci hissəsi belədir: belə fikirlər dolaşır ki, referendumdan sonra ölkədə növbədənkenar prezident seçkiləri keçirilecekdir. Siz necə fikirləşirsiniz, Azərbaycanda Putin variantı mümkündürmü və Siz kimi prezident görürsünüz?

**Heydər Əliyev**: Birincisi, mən anlaya bilmirəm ki, bu referendum nə üçün belə bir probleme çevrilibdir. Burada bir şey yoxdur axı. Düzü, mən referendum haqqında qərar qəbul edəndə təsəvvür edə bilməzdim ki, buna müxalifət tərəfindən belə reaksiya veriləcəkdir. Amma reaksiya təkcə müxalifət tərəfindəndir, mən cəmiyyətdən mənfi reaksiya görmürəm. Cəmiyyət bunu tamamilə normal qəbul edibdir. Ancaq müxalifət çox fealdır. Səbəbini anlaya bilmirəm. Burada nə var axı?

Yeddi il bundan önce Konstitusiya qəbul olunubdur. O vaxt belə qərrara gəldik ki, Konstitusiyamız ancaq referendumla qəbul edilsin. Bu düzgün, gelecek üçün də belə olmalıdır. Əger Konstitusiyani parlamentin ixtiyarına versək, ildə ona beş dəfə dəyişiklik edəcəklər. Bu, olmaz. Amma görürsünüz, birinci dəfə referendumun keçirilməsi artıq problem yaradıbdır. Demək, biz düz etmişik. Konstitusiyani həm referen-

dumla qəbul etmişik, həm də qərar qəbul etmişik ki, Konstitusiyani ancaq referendum vasitəsilə dəyişdirmək olar. Demək, bu, birinci məsələ.

İkincisi, referendumda çıxılan məsələlər barədə. Bilirsınız ki, orada 23 məsələ var. Onların eksəriyyəti Avropa Şurasına daxil olduğumuz dövrən sonra qoşulduğumuz konvensiyalarla əlaqədardır və biz onlarla uyğunlaşdırılmalıdır. Bir hissəsi məhkəmə-hüquq islahatları ilə əlaqədardır, onları uyğunlaşdırılmalıdır. Orada iki-üç maddə var. Prezident olmayıanda, vəzifəsini icra edə bilməyənə onun səlahiyyəti parlamentin sədrinə aiddir, indi baş nazirə verilməsi nəzərdə tutulur. Mənə belə gelir ki, bu məsəleyə görə də ikinci sual çıxır. İkinci maddə proporsional, mojaritar seçki məsələsidir. Sonra nədir?

**Dilarə Seyidzadə**: Səsvermə məsəlesidir.

**Əli Həsənov**: Yox, ona etiraz yoxdur.

**Heydər Əliyev**: Yaxşı, buna nə etiraz olacaq. Əvvəl üçdə iki idi, hamiya çətinlik yaradırdı. Mən o vaxt etdim. Çünkü hesab edirdim ki, bu mənim üçün elə bir çətin şey deyildir. Amma indi baxıram ki, axı məndən sonra da seçki olacaqdır. Mən niyə belə bir çətin vəziyyət qoyub gedim. Gələcək seçkilərdə prezidentlərin vəziyyətini yüngülləşdirirəm. Burada pis bir iş görmürəm ki. Biri də budur. Bunlara bir-bir cavab verirəm.

Birincisi, soruşturma istəyirəm, haradan çıxıb ki, Azərbaycanda Putin variantı ola bilər, yoxsa yox? Putin variantı o deməkdir ki, Yeltsin uzun müddət xəsta idi, vəzifəsini yerinə yetirə bilmirdi. Baş naziri təyin edirdi, beş aydan sonra çıxardı. Bütün nazirləri çıxarırdı. Başqasına tapşırırdı, təyin edirdi. Onlarla tanış olmağa başlayırdı, bir də göründün ki, Yeltsin gedib bir həftə yatdı, səhər tezden gəlib bir emr verdi, baş naziri çıxardı. Heç kəsin də xəbəri olmurdur. Bunu siz bilin. Tekrər etmək istəmərim, 5-6 dəfə belə hallar oldu. Mən belə başa düşürəm ki, nəhayət, o, axtardığı adamı tapdı. Özü də hiss edirdi ki, bu vəzifəni öz sahətinə görə artıq yerinə yetirə bilmir. Biz də bunu gördük.

Təkcə bu deyildi. 1996-ci ildə keçirilən seçkilər zamanı, ikinci dəfə prezident seçiləndə o, xəsta idi. Yادimdadır, mənə telefon etdiler ki, Yeltsin Kislovodskda Qafqaz respublikalarının prezidentləri ilə görüş keçirmək istəyir. Dedim, nə görüş? Ermənistan, Gürcüstan, Azərbaycan. Dedim, mən oraya gəlmirəm. Dedilər, niyə? Dedim ki, Ermənistan gələn yere mən gəlmərəm. Mən oraya getməyə etiraz etdim. Bura-

ya mənim yanına adam göndərdilər. Yادimdadır, baş nazirin birinci müavini var idi, sonra onu da çıxardı. Familiyası yadimdən çıxbıdır, keçmişde mənimlə işləmiş adam idi. Onu mənim yanına göndərdilər. Burada bir iki-üç saat mənə dedi ki, getmək lazımdır. Yeltsinin seçilməsinə biz səs vermirdik. Biz onların vətəndaşı deyilik. Məsələ belə idi ki, Şimali Qafqazdakı adamları biz təşviq edək ki, onlar Yeltsine səs versinlər. O vaxt Zyuqanovun reytinqi çox yüksək idi. Gelib Kislovodska yüksəldi. Şimali Qafqaz ölkələrinin prezidentləri orada idi. Ter-Petrosyan idı, Gürcüstanın prezidenti idı, mən idim, gəldik, oturub bir az söhbət edədik. Ondan sonra müşavirə keçirdik.

Mənə əvvəlcədən demisidilər ki, Şimali Qafqaz respublikaları Heydər Əliyevi özlərinə aşısaqqal hesab edirlər. Burada da müəyyən həqiqət var. Onların hamisinin mene hörməti var. Çoxları keçmişdən, Sovet hakimiyyəti vaxtından işleyen adamlardır. O da olmasa, sadəcə, onların mənə hörməti çox böyükdür. Məsələn, indi Dağıstanda Məhəmmədəlini yeniden seçdilər. O, çox isteyirdi ki, mən ayın 25-de onun andığımə mərasiminə gedim. Ancaq imkanım yoxdur, Rasizadəyə göstəriş verdim, o gedəcəkdir. Dedilər ki, mən onlارla bir az danışmalyam ve onları başa salmalıyam. Bu yerlərdə, elə Dağıstanın özündə də komunistlər çox güclü idilər. Bunları da elədik.

Mən nəyi deyirəm. Deyəsən, seçkilerin ikinci turu qarşısında idi, birinci turda keçə bilmədilər. Axırdı Yeltsin seçildi. Sonra o, andığımə mərasimi keçirdi. Andığımə mərasimine getdik. Biziylə yarım saat otura bilmədi. Qəribə bir vəziyyət idi, bir də göründün çox xəste olurdu, sonra sağalırdı. Bir də göründün bir-iki ay yaxşı işleyirdi. Amma hər halda, xəste idi. Mən güman edirdim ki, bütün bu işləri görmək üçün istəyirdi ki, özüne bir varis tapsın. Onu da tapdı. Özü də Allaha şükür, çox yaxşısını tapdı və hakimiyyəti Putinə verib getdi. İndi Azərbaycanda Putin variantı səhbəti nədir? Mən hələ nə xəstəyəm, nə özümü zeif hiss edirəm, nə də bu vəzifədən getmək fikrim var. Mən elan etmişəm ki, 2003-cü ildə keçiriləcək seçkilerde iştirak edəcəyəm.

Düzdür, TURAN agentliyi Şvimmerə təxribat xarakterli sual vermişdi. Şvimmer də cavab vermişdi ki, gərək burada Konstitusiyaya dəyişiklik olsun. Bizim Konstitusiya Komissiyasının sədri ona lazımı cavabı verdi, qurtardı getdi. TURAN agentliyi o sualı ona verəndə gərək deyəydi ki, Azərbaycan Konstitusiyasının keçid müdədələri var və bu müdədələlər iki dəfədən artıq tekrarən seçilməmək yalnız yeni

Konstitusiya qəbul olunduqdan sonra seçilən Azərbaycanın Prezidenti ne şamil edilir. Şvimmer bunu haradan bilir. TURAN agentliyi sual verəndə gərək bunu izah edəydi. Izah eləmədi, bizim Konstitusiya Məhkəməsi izah etdi, qurtardı getdi. Daha bu məsələ yoxdur. Əger kimsə kiməsə yena sual verəcəksə, versin, cavabını verəcəyik. Mən 2003-cü ildə seçkilerde iştirak edəcəyəm və inanıram ki, xalq mənim indiyə qədər çəkdiyim zəhmeti qiymətləndirəcək və mənə səs verəcəkdir. Ona görə Putin variantını kim icad edib, nəyin əsasında, nədən ötrü icad edib, bunu başa düşə bilmirəm. Mən bunu tamamilə yersiz hesab edirəm və məsləhət görürəm ki, belə məsələlərlə başınızı qarışdırımayın.

Bir məsələni də izah edim. Biz 1995-ci ildə yazdıq ki, – biz Konstitusiya Komissiyasının iclaslarını keçirdik, burada dəfələrlə müzakirə aparmışdıq, elə təsadüfi götürüb yazmamışdıq – əgər prezident istəfə versə, yaxud səhhətinə görə vəzifəsini yerinə yetirməye imkanı olmasa, onu üç aylığa parlamentin sədri əvəz edəcəkdir. Biz o vaxt, 1995-ci ildə belə düşünürdük. Amma indi vəziyyət dayışilibdir, düşünə də dəyişilibdir.

Məsələn, mən özüm size açıq deyirəm. İqtisadiyyat bizim respublikanın əsasıdır. Prezident yoxdur, kimsə onu üç ay əvəz etməlidir. Əger bunu əvəz edən adam baş nazır olsa, demək o, iqtisadiyyat içindədir, iqtisadiyyat baxımından və başqa məslələlər baxımından prezidentin gördüyü bütün işlərin içindədir. Demək, o, üç ay respublikanı bu sahədə idarə edə bilər və respublika iqtisadiyyatına zərər dəyməz. Dəysə də, az dəyər. Amma parlamentin sədrinin başı parlamente qarışır, qanunlar qəbul edir. Tebiidir, o, qanunları qəbul edərək iqtisadiyyatı bilir, iqtisadiyyatdan xəbərsiz deyildir. Amma o, icra funksiyalarını həyata keçirmir. İcra funksiyaları bizdə Prezidentdədir və Prezidentdən sonra onun ən yüksək icra orqanı olan Nazirlər Kabinetindədir. Ona görə bu, tamamilə məntiqə uyğun bir məsələdir və bunu da təklif edirik. İndi bundan nəsə qurtdalayıb çıxarasan ki, Putin variantı olacaq, kimsə təyin olunacaq və s...

Mən size açıq deyirəm. Bəzi yerlərdə deyirlər ki, bunu ona görə edirlər ki, İlham Əliyevi təyin etsinlər. Bəs indiyə qədər, iki ildir səhbət getmirdi ki, Murtuz Ələsgərovun yerinə İlham Əliyev təyin olunur. Bəs niyə təyin olunmadı?! Murtuz Ələsgərovun yerinə İlham Əliyevi təyin etmək elə bir problem deyil. Çünkü bizim partiya parlamentdə çoxluq təşkil edir. Murtuz Ələsgərovun özü partianın sədr müavinidir.

Əger partiya məsləhət görse ki, Murtuz Ələsgərov bu vəzifesini İlham Əliyevə versin, hesab edirəm, Murtuz Ələsgərov da buna etiraz etməz. Amma biz bunu niyə etmədik? Çünkü bu fikir yoxdur. Heç vaxt olmayıbdır. Amma indi bəzi adamlar bunu uydurur, çıxarır, yayır, insanları inandırır. Yaxşı, yazılıq Murtuz Ələsgərovu çıxardıınız, indi deyirsiniz ki, Rəsizadəni bu gün, sabah çıxaraqlar. Belə şey ola bilməz. Ona görə xahiş edirəm, belə məsələlərde diqqətlə olun. Buyurun.

**Rauf Arıfoğlu** (*«Yeni müsavat» qəzetinin baş redaktoru*): Heydər bəy, Dağılıq Qarabağla bağlı əhatəli, bəzi məqamlarda açıq danışdır. Hətta gözəlmediyimiz halda etdiyiniz gedişlərin altında nələrin gizləndiyini bizim vasitəmizlə cəmiyyətə çatdırınız. Yəni Siz Mehri ilə Dağılıq Qarabağın dəyişdirilməsi təklifini söyləyərkən bunu, sadəcə, gedis olaraq nəzərdə tutmusunuz? Biz belə başa düşük. Siz beləmə söylədiniz?

**Heydər Əliyev**: Dedim də.

**Rauf Arıfoğlu**: Bəli, elə dediniz. Yəni Siz bunu birinci dəfədir deyirsiniz.

**Heydər Əliyev**: Yox, mən onu o xanıma demişdim.

**Rauf Arıfoğlu**: Siz ona təklif etmişdiniz ki...

**Heydər Əliyev**: Mən ona təklif etməmişdim. O mənə təklif etmişdi ki, Siz onu dəyişin. Mən də dedim ki, siz ora gedirsiniz, onlara deyin. Əger onlar dəyişsələr, biz bunu edərik.

**Rauf Arıfoğlu**: Amma gerəkdan belə bir dəyiş-düyüşə razı deyilsiniz?

**Heydər Əliyev**: Bu sənin nəyinə lazımdır?

**Rauf Arıfoğlu**: Sual vermək istəyirəm, ona görə.

**Heydər Əliyev**: Axi, gəl sən bugünkü gündən danış. Bugünkü gündən danışaq ki, ermənilər bu təklifi etdilər, ya etmədilər. Mən sənə izah edirəm.

**Rauf Arıfoğlu**: Mən dəqiqləşdirmək istəyirəm. Mənim sualım yarımcıq qaldı.

**Heydər Əliyev**: Yaxşı, buyur, sualını tamamla.

**Rauf Arıfoğlu**: Siz burada Dağılıq Qarabağla bağlı səhnənin dramatikliyini kifayət qədər açıq göstərdiniz. Yalnız yekunda söylədiniz ki, siz ümidsiz deyilsiniz. Bütün bunlar hakimiyyətdə olduğunuz doqquz illik siyasetinizin nəticəsində ortaya çıxan gerçeklikdir. Bunlarda işim yoxdur, bunlar doqquz il ərzində baş veribdir, hamımız izləmisi-

şik, Sizin dediyiniz kimi, biz bu barədə çoxlu-çoxlu məqalələr yazmışsınız.

Amma mənim üçün maraqlı odur ki, Dağılıq Qarabağla bağlı Sizin hakimiyyətin hansısa bir planı varmı? Siz söyleyirsiniz ki, ümidsiz deyilsiniz. O planın müəyyən istiqamətləri haqqında da bizo açıqlama vermeyiniz mümkünürmü?

Bu, insanlarını daha çox maraqlandırır. Xahiş edirəm, Dağılıq Qarabağ probleminin həlli istiqamətində atılan addımların, nəhayət, nə zaman, hansı müddət ərzində Azərbaycan üçün, onun xalqı üçün, qaćqınları üçün konkret nəticələr vere biləcəyi haqqında söyleyəsiniz. Təşəkkür edirəm.

**Heydər Əliyev**: Mən gərek sizin sualınıza çox geniş cavab verəm. Birincisi, isteyirsiniz biləsiniz, mən deyəndə ki, Mehrini təklif etsələr, biz baxarıq, bu, gedisdir, ya nədir. Bilirsınız, dövlətlərarası danışqlarda müxtəlif təkliflər olar ve onlara baxarlar. Hesab edirəm, bunun heç birinə gedis demək olmaz. Hər təklifə baxarlar. Ona görə isteyirsiniz məndən bu məsələnin ikinci hissəsini öyrənəsiniz ki, əgər onlar desələr, bəli, biz Mehrini veririk, siz nə edəcəksiniz? Mən belə başa düşürəm. Hər şeyin öz vaxtı var. Bu söz deyilibdir. Əger bu sözə reaksiya olsa, bizim ona uyğun reaksiyamız olacaqdır. Ona görə bu məsələləri əvvəldən açmaq lazımdır. Ümumiyyətə, siyasi işdə, təkmil siyasi işdə, yəni təcrübəli siyasi işdə məhz bu yol ilə getmək lazımdır.

İkincisi, deyirsiniz ki, mənim sizə dediyim sözlər size məlum olmayan bəzi məsələləri açdı. Bu belədir, həqiqətdir. Mən bu sözləri məhz sizə, hörmətli jurnalistlərə deyirəm ki, bu sözləri düzgün başa düşə biləsiniz və lazımlı olan yerde düzgün də izah edə biləsiniz. Amma mənim dediyim sözləri eyməyəsiniz, onları başqa formaya salmayısunız. Mən sizə inanaraq bu sözləri deyirəm.

Üçüncüsü, deyirsiniz bu cür səhbətdən sonra deyirəm ki, mən ümidsiz deyiləm. Bəli, bu cür sözlərin, bu cür faktların olması heç də əsas vermir ki, ümidsiz olaq. Çünkü bizim imkanlarımız hələ çoxdur. Ona görə də ümidsiz deyilik.

Siz dediniz ki, mən doqquz ildir Prezidentəm, guya bu məsələlərin hamısı elə bu vaxt baş veribdir. Siz burada sehv edirsiniz.

**Rauf Arıfoğlu**: Dəqiqləşdirmək istəyirəm. Siz özünüñ siyasetinizde və şəxşən dövlət başçısı kimi, bu doqquz illik fəaliyyətinizdə hansısa yanlışlıqlar etdiyinizi, hansı məqamları əldən verdiyinizi gö-

rürsünüz? Yəni Sizin bir suçunuz varmı, yoxsa, bütün suçlar yalnız elə müxalifətdə, ATƏT-də, Amerikadadır. Mənim sözümün mənətiqi bundan ibarətdir.

**H e y d ə r Ə l i y e v :** Deyim size. Amma bunu deməzdən əvvəl, bir-iki kelmə də demək istəyirəm. Dağlıq Qarabağ problemi 1988-ci ilde yaranıbdır. Bu yeni problem deyil. Yəni bu, kəskin bir münaqışdır. Amma bu problem XX əsrin əvvəlindən davam edir. Mən bunu bir nəçə dəfə demişəm. Keçmiş fealiyyətimdə, yəni təhlükəsizlik orqanlarında işləyəndə də Dağlıq Qarabağdakı vəziyyət normal deyildi. Sovet dövründə də normal deyildi.

Bilirsınız ki, mənim katib seçilməyimdən 2-3 ay əvvəl orada böyük bir faciə baş verdi. Bizim üç azərbaycanlısı aparan həbsxana məşinini yandırdılar. Orada böyük qarışılıq oldu. O vaxt mən bir-iki həftə orada olmuşam, oranı öyrənmisəm, biliyəm. Mən Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, büroda məsələ müzakire olunurdu. Dağlıq Qarabağda Azerbaycana qarşı edilən cinayətlərə baxmayaraq, o vaxtkı rəhbərlik müzakirəni elə keçirdi ki, elə bil heç nə yoxdur. Heç kim heç bir cəza almadı. Stenoqram var, götürüb baxmaq olar. Orada – gərək ki, 1967-ci ilde idı – daşnakların, erməni millətçilərinin həm Dağlıq Qarabağda, həm də Ermenistanda apardıqları pozucu işlər haqqında yeganə mən sərt çıxış etdim. Bunu özümü təriflemek üçün demirəm. İndi söz düşübüdür, tarixi xatırlayıram. Ancaq bunlara baxmayaraq, biz Dağlıq Qarabağdakı vəziyyətə nəzareti edirdik, saxlayırdıq. Neyin bahasına?

Birinci, əlbette ki, sovet sisteminin özü buna imkan verirdi. İkinci si də, mən birinci katib olduğum dövrü deyirəm, Dağlıq Qarabağa, onun inkişafına o vaxtlar çox kömək etdim. Eyni zamanda çalışdım ki, orada demoqrafiyanı dəyişim. Dağlıq Qarabağ məsələni qoyurdı ki, orada bir institut, ali məktəb yaransın. Bizdə hamı buna etiraz edirdi. Mən fikirləşdim, dedim, yaradıq. Amma bu şərtlə ki, burda üç sektor – Azərbaycan, rus, bir də erməni sektor olsun. Yaratdıq. Ətrafda olan azərbaycanlıları biz Bakıya yox, oraya göndərdik. Orada böyük bir ayaqqabı fabriki yaratdıq. Stepanakertin özündə işçi qüvvəsi yox idi. Ətrafda olan azərbaycanlıları oraya götirdik, Stepanakertdə fabriki işlətməyə başladıq. Elecə də başqa belə tedbirlərlə mən çalışdım ki, Dağlıq Qarabağı daha çox azərbaycanlılaşdırıram. Orada ermənilərin sayını azaldım. Bunu o vaxt Dağlıq Qarabağda işləyən adamlar bilirlər.

Hər halda, mənim iradəmə görə, başqa keyfiyyətlərimə görə, oranın rəhbərləri üçün mənim dediklərim qanun idi.

Ancaq tövüsflər olsun ki, mən Azərbaycandan gedəndən sonra getgedə orada vəziyyət pisleşməyə başladı. Ermenistanın ora təsiri artı və bizimkilər orada heç nə etmədilər, fürsət əldən verildi. Artıq 1987-ci ilde Dağlıq Qarabağ məsəlesi kəskin duranda – mən bunu demişəm, bir də deyirəm, bu, həqiqətdir – mənim Siyasi Bürodan, vəzifələrdən çıxmışım yalnız Dağlıq Qarabağ məsələsinin həll olunması üçün lazımdı.

Film çekiblər. Bilmirəm, Qorbaçovla mənim dialoqumu görmüşünüz, yoxsa, yox. Vaqif Mustafayev çekibdir, orada bir az görünür. Bu da həqiqətdir. Təsadüfi deyil ki, mən vəzifədən gedəndən 20 gün sonra Dağlıq Qarabağda böhran başladı. Mən bu işə qarışmağa çalışdım, məni təcrid etdilər. Siyasi Büronun dünənki üzvü, Kremlə oturan adam indi artıq bir adamla əlaqəyə gira bilmirdi, bir adamlı danışa bilmirdi. Başa düşürsünüz?! Mən bu dövrlərin hamısını yaşamışam. Ondan sonra guya burada vəziyyəti düzəltmək istədilər və Vəzirovu bura-yə göndərdilər.

Bilmirəm, həmin o filmdə görmüsünüz, yoxsa, yox. Mən onu gördüm. Orada Vəzirovun çıxışını görmüsünüz, yoxsa, yox? Allah Nəcəfova min rəhmət eləsin. Mən orada gördüm ki, Vəzirovun yanında bir adam durubdur. O da deyir ki, bura bax, xuliqanlıq etmə, çəkil, imkan ver sözümü deyim. Bu da çəkilmir. Sonra o qışqırkı, bax ha, mən deputatam. Bu, yene çəkilmir. Mən bu süjeti keçmişdə görməmişdim. İlk dəfə idı gördüm. Sonra deyir ki, Azərbaycan xalqı, filan, amma bu çəkilmir. Mən də bunu tanımadım. Evdə yanında adam var idi. Soruşdum, axta bu kimdir? Nəcəf Nəcəfovun tanıydım, amma televizorda onu tanıya bilmədim. Dedilər ki, Nəcəf Nəcəfovudur. O, böyük bir qəhrəmanlıq elədi. Bax, o yarım dəqiqəlik süjet göstərdi ki, Azərbaycanda rəhbərlik nə cür idı, hansı vəziyyətdə idi. Yəni Dağlıq Qarabağ məsələsi o vaxtlar başlayıbdır.

Nəhayət, 1991-ci ilin fevral ayında mən Naxçıvandan deputat seçilib Bakıya gəldim, sessiyada çıxış edib dedim ki, Dağlıq Qarabağ artıq əldən gedibdir. Bunu bilmək lazımdır və ölçü götürmək lazımdır. Mənə qarşı nə etdilər? Bütün zal meni hoydu-hoyduya basdı və axşam iclasında rəhmətlik Bayram Bayramovu hazırladılar, o da geldi çıxış etdi. O Bayram Bayramov idi ki, mənimlə hər görüşünü özü üçün tarixi bir ha-

disə hesab edirdi. Məni danlamağa, mənə müxtəlif sözlər deməyə başladı. Mən də orada oturmuşdum. Axırda da dedi ki, Dağlıq Qarabağ heç vaxt indiki kimi Azərbaycanın olmayıbdır. Bu sözlərə baxın, «indiki kimi Azərbaycanın olmayıbdır». Heydər Əliyev, əgər sən bunu bilmirsəsə, mən səni vertolyota qoyub aparıb Dağlıq Qarabağı göstərəcəyəm, onda görəcəksen ki, Dağlıq Qarabağ necə bizimdir. Amma o vaxt Dağlıq Qarabağda Azərbaycan hakimiyyəti qətiyyən yox idi. Nehayət, müharibə başlandı, torpaqlar işgal olundu. Dağlıq Qarabağ hələ Azərbaycan Sovetlər İttifaqının tərkibində olanda işgal edilibdir. Bir Şuşa qalmışdı, qalan hamısı işgal olunmuşdu. Yeni Dağlıq Qarabağ o vaxt əldən getibdir. Başa düşürsünüz, yoxsa yox?! Bunu bilmek lazımdır.

Əgər ondan sonrakı dövrde siyaset düzgün getseydi, vəziyyəti düzgün qiymətləndirmək mümkün olsaydı, atəsi dayandırmaq və danışıqlar apartmaq mümkün olsaydı, ola bilər ki, başqa torpaqlarımız əldən getməzdi. Amma sonra onlar da getdi.

Arifoğlu, indi mən sizin o sualınıza cavab vermək istəyirəm ki, bu doqquz ilde mən özümdə bir günah hiss edirəmmi, bu məsəle ki həll olunmayıb, mən sehv buraxmışammı? Mən sizə də, bütün milletimə də deyirəm, bilin.

Mən heç bir sehv buraxmamışam, nə mümkünürsə etmişəm. Cünki – bunu deyərkən üzr istəyirəm – mənde olan həyat təcrübəsi, siyasi təcrübə, bu problemi bilməyim və dünya proseslərini bilməyim, keçmişdə dünyanın bir çox ölkəleri ilə tanışlığım, bunların hamısı əlimdə olan böyük imkanlardır. Düşünmürəm ki, bütün bu imkanları olmayan adam bu barede məndən çox iş görə bilərdi.

Gelin, Lissabon sammitini götürək. Bilirləriniz, bizim milletimiz – millətimizin ayrı-ayrı adamlarını deyirəm – özünü qiymətləndirseydi, o sammit haqqında bir kitab yazmaq, bir film çəkmək olardı. Niye? Cünki, biz Lissabon sammitindən əvvəl öz nümayəndə heyətimizi Finlandsiyaya göndərdik. Bizim meqsədimiz o idi ki, sammitin yekun sənədində, birincisi, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını yazdırıq. İkinci, işgal olunmuş torpaqlarımızın azad edilməsini və başqa şeyləri yazdırıq. O layihələr durur. O vaxt orada Tofiq Zülfüqarov işleyirdi. Onu oraya göndərdim. Araz Əzimovu Vyanaya göndərdim. Çünkü ATƏT-in mərkəzi Vyanada idi. Onlar orada işleyirdilər.

Nehayət, yekun sənədinin layihəsi hazırlanı. Biz Lissabona gəldik. Layihəni getirdilər. Yadımdadır, martın 23-ü idi. Yaxşı yazılar vardı,

qəbul olunsayıdı, bizim üçün çox yaxşı olardı. Mən demirəm ki, torpaqlarımız o saat azad edilecəkdi. Amma bizim üçün sammit tərəfindən böyük hüquqi sənəd olacaqdı. Nə oldu, ermənilər buna konsensus vermedilər, dedilər ki, biz bunu qəbul etmirik. Orada hər şey konsensuslaşdırı.

O vaxt men çox adamlarla görüşdüm. Orada Rusiya nümayəndə hə-yetinə Çernomurdin rəhbərlik edirdi, onunla görüşdüm. Amerikadan Qor gelmişdi, onunla görüşdüm. Almaniyadan, başqa ölkələrdən dövlət başçıları gelmişdilər, mən onların hamısı ilə görüşdüm. Onlara öz fikirlərimi bildirdim. Dedilər ki, ermənilər qəbul etməyib, bunu çıxarmaq lazımdır və yaxud da dəyişdirmək lazımdır, dedim oldu. Dedim, gəlin gürcülerin maddəsinə baxın. Gürcülərin Abxaziya maddəsində hər şey yazılıbdır ki, abxzalar Abxaziyada etnik təmizləmə aparıblar, zorakılıq ediblər, qanunsuzluqlar ediblər, filan ediblər. Bütün günahlar abxzaların üzərindədir. Mən dedim ki, bunu yazmısınız, Gürcüstan biziylə dost dövlətdir, mən buna çox şadam. Niye bəs o var, bu yoxdur? Dedilər ki, bunun əleyhine çıxan yoxdur.

Siz bir şeyi bilmelisiniz, bizim münaqişədə Azərbaycana mane olan bir çox böyük amil var. O da ondan ibarətdir ki, bizim münaqişemiz daxili münaqişə seviyyəsində çıxaraq, iki dövlət arasında münaqişeyə çevrilibdir. Ermənilərə, yaxud da ermənipərstlərə xeyrli olanda, deyirlər ki, bu, Dağlıq Qarabağla Azərbaycanın işidir. Amma sənədlerin qəbul olunmasına geləndə Ermənistən ATƏT-in üzvü kimi, Dağlıq Qarabağı müdafiə edir və özünü müdafiə edir, çünkü orada Dağlıq Qarabağ görünmür. Amma Gürcüstanla Abxaziya məsələsində bir-iki dövlət – mən bilərem, onların adlarını çəkmək istəməm – istədi ki, maddeyə nə isə yazarınlar. Gürcülər möhkəm durdular və onlar heç bir şey edə bilmədilər. Çünkü orada ATƏT-in üzvü olan Abxaziya dövləti yoxdur.

Bilirləriniz, nə edək? Mən dedim ki, bunu qəbul edə bilmərəm, dəyişdirmək lazımdır. Onlar da dedilər ki, dəyişdirmək olmaz. Ermənistən buna konsensus verməyəcək, biz qəbul etməyəcəyik.

İclasın sonuncu günü idi. 4-5 saatdan sonra iclas qurtarmalı idi. Mən nə etdim, siz bunu bilirləriniz. Dedim ki, mən bütün sənədi sual altında qoyuram. Həmin sənədin qəbul olunmasına lazımı konsensus vermirəm, qurtardıq. Ondan sonra Albert Qor da, Kol da, o biri də, bu biri də mənim yanımıza gəlməyə başladılar. Hamısı xahiş etməyə başladı ki, siz öz

vetonuzu götürün. Dedim ki, götürmeyəcəm. Əger götürməyəcəksənə, onda, axı sammit qurtarır. Demək, sammit bir sənəd qəbul etməyəcək. Dedim ki, mənim üçün fərqi yoxdur. Əger mənim işim düzəlmirsə, sammitin sənəd qəbul edib-etməməsinin mənim üçün fərqi yoxdur. Bir neçə saat mənim yanına geldilər. Kimlər gəldi... Əvvəl mən onların yanına gedirdim, indi mən burada oturmuşam, onlar mənim yanına gelirdilər. Kimlər gəldi, nələr dedilər... Mənim yadimdadır, Albert Qorla söhbət edirdim. Onunla xeyli danışdım. Dedim ki, o, konsensus vermir. Dedi ki, konsensus verməmək onun hüququdur. Dedim ki, hə? Dedi ki, hə. Dedim ki, konsensus verməmək mənim də hüququmdur. Mən də öz hüququmdan istifadə edərək konsensus vermirəm. Məsələ donub qaldı. Dedim, onun hüququ varsa, başqalarının da hüququ var. O, 23-cü maddəyə konsensus vermirəm, mən də bütün sənədin qəbul olunmasına konsensus vermirəm. Hesab edirəm ki, o qəbul edilə bilməz. Bundan sonra onlar yiğişdilər, həmin o məlum Lissabon Zirvə görüşü sədrinin bəyanatını yazdılar. O maddədə nə ki vardi, onu bəyanata yazdılar. Yəni biz onu aldıq. Amma yekun sənədinin içərisində yox, ayrıca bəyanatda aldiq. Bəyanatı səsə qoyanda ermənilər səs vermedi, amma onun əhəmiyyəti yox idi. Beləliklə, həmin 1996-ci ilde ilk dəfə biz ATƏT-dən belə bir sənəd aldıq ki, Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistən ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ Azerbaycanın tərkibində özü-nüdarəetmə statusu verilir ve Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi təmin olunur. Bu, sənəddir. Birləşmiş Milletlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarları vardır ki, Ermənistən silahlı qüvvələri Azərbaycanın işgal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılsın, əger o sənədləri kənara qoysaq, bu, yeganə sənəddir ki, biz ATƏT-dən ala bilmışik. Ermənilər onu yerinə yetirmədilər. Burada da müxalifə sağdan və soldan bizi vurmağa başladı ki, guya biz gedib Lissabonda ududluq. Nəyi ududzuq? Heç nəyi uduzmamışq.

Beləliklə, hörmətli Arifoğlu, demək isteyirəm ki, o cür cəsareti hər adam edə bilmezdi ki, ATƏT-in sənədinin qəbul olunmasını sual altına qoysun. 54 dövlətin nümayəndəsi təəccübələndi ki, mən bu qərarı qəbul etmişəm. Əger həmin bəyanat qəbul edilməsəydi, axıra qədər gedəcəydim. Çıxbı gedəcəydim. Onsuz da gördüm ki, bir şey çıxmır. Nə etməli idim? Qaradan artıq rəng ola bilmez ki.

Mən həmişə vuruşmuşam, həmişə çalışmışam. Heç kəsin qarşısında gözüm kölgəli deyil, əlimdən gələni etmişəm. Siz dediniz ki, mən

ATƏT-i günahlandırıram, o birini günahlandırıram, günahkaram demirəm. Sizə bir də deyirəm, mən onları günahlandırıram. Çünkü əger bu təşkilat özü elan etdiyi prinsiplərin həyata keçirilməsini təmin edə bilmirsə, onu günahlandırmaga menim haqqım var.

Əger Birləşmiş Milletlər Təşkilatının Təhlükəsizlik Şurası işgal olunmuş torpaqlardan Ermənistən silahlı qüvvələrinin çıxarılması haqqında qəbul etdiyi qətnamələrin həyata keçirilməsini təmin edə bilmirlərse, bəli, mən onu günahlandırmışam. Nyu-Yorkda gedib Təhlükəsizlik Şurası üzvlərinin hamısını çağırıblar, iclas keçiriblər. Mən onların hamısının üzünə demişəm. Sözləri bu olubdur ki, «biz qərarı qəbul edirik, onu icra etmək mexanizmi yoxdur». Bunu vaxtile Butros Qaliyə demişəm, Kofi Annana demişəm. Eyni cavabları almışam. ATƏT də deyir ki, bizim icra mexanizmimiz yoxdur. Ona görə də onları günahlandırmaga menim haqqım var. Onda onlar gəlsinlər, bu prinsiplərdən imtina etsinlər. Bu, başqa məsələdir. Onlar bir tərefdən bu prinsipləri müdafiə edirlər, bəzən lazımlı olanda bu prinsiplərdən istifadə edərək ayrı-ayrı dövlətlərə təzyiq göstərirələr. Amma burada bu məsələni həll etmirlər. Məsələ belədir.

Bunları demeklə, sizə bildirmək istəyirəm ki, mən prezident kimi, Azərbaycanın başçısı kimi bütün bu təşkilatlarla öz eməkdaşlığını davam etdirirəm və davam etdirəcəyəm. Çünkü başqa yolumuz yoxdur. Bir yol var – onların hamısının tövsiyələrindən imtina edib müharibə etmek. Bu da bütün bunların hamısının bizə dedikləri, yeni bizimlə danışıqlarında dedikləri sözdür ki, siz bunu etməməlisiniz. Hamısının dediyi budur. Onların heç biri nəinki bizi dəstəkləməyib, hətta hər biri bizə deyib ki, siz bu yolla getməməlisiniz. Əger bu yolla getsəniz, heç bir ölkə sizi dəstəkləməyəcəkdir. Amma bizim yolumuz var. Biz bunları nəzərə almayıaraq müharibə edə bilerik. Mən bu variantı da istisna etmirəm. Ancaq – mən sizinlə açıq danışıram – müharibənin Azərbaycan üçün nə qədər ağır olacağını da dərk etmək lazımdır. Ağır o mənada ki, indi Azərbaycanın iqtisadiyyatı inkişaf edir, yaxşı perspektivləri var və çox mühüm layihələrimiz var. Bunların hamısı pozulmalıdır. Hər şey müharibəye xidmet etməlidir. Bu var, bu da mümkündür. Bilirsınız, yəqin gözləmirdiniz ki, mən sizinlə çox səhəbat edəcəyəm.

**Əflatun Amasov** («RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri) : Cənab Prezident, mənim sualım daha çox jurnalistika, jurnalistlərlə hüquq-mühafizə orqanlarının münasibətləri ilə bağlı olacaqdır. Biz jurnalist təşkilatları həmişə bu qurumlarla xoş mü-

nasibətlər yaratmağa çalışırıq. Daxili işlər naziri Ramil Usubovla mənim axırıcı görüşündən sonra xüsusi monitoring qrupu yaratmışıq. Həmin qrup şəhərdə keçirilən aksiyalar zamanı polis-jurnalist münasibətlərinin nəzarətdə saxlayır. Bu da öz behrəsini verir. Son aksiyada heç bir qanun pozuntusu olmayıbdır. Bu da müsbət haldır. Bu sahədə müəyyən problemlər də qalmaqdır. Bu da jurnalistlərlə bağlı cinayət işlərinin açılması ilə əlaqəlidir. Bu vaxta qədər 20 jurnalistə qarşı cinayət işi açılıbdır. Onlar ya tutulmuşlar, ya da ki, tutularaq tezliklə azadlığa buraxılmışlar. Cinayət işləri hələ də qalmaqdadır. Həmin cinayət işlərinin qalması jurnalistlərin azad hərəkət etməsinə mane olur. Məsələn, «Yeni Mütəşəkkir» qəzetiňin baş redaktoru Rauf Arifoğlu haqqında cinayət işi açılıbdır, hələ qapanmadığına görə o, xarici ölkələrə gedərkən tez-tez çetinliklərə rastlaşır.

**H e y d a r Ə l i y e v :** Bilirsiniz nə var, Rauf Arifoğlu haqqında cinayət işinin bağlanmaması absurdə bənzəyir. Yeni bunun cinayət işi var, ya yoxdur, fərq etməz, o öz işini görür. O biri tərəfdən də, bu onun xeyrinədir. Sabah bir hadisə olanda deyəcək ki, heç nədən mənə cinayət işi açıblar, mənə təzyiq edirlər. Ona görə əgər bizim prokurorlar, polis, başqaları dərindən düşünsələr, yəqin ki, o-cinayət işini tezliklə bağlayarlar ki, o, daha bundan sui-istifadə etməsin. Güman edirəm ki, mənim bu sözümdən sonra onlar bunu başa düşəcəklər.

**Ə f l a t u n A m a ş o v :** Bu da xarici təşkilatlar tərəfindən Azərbaycan haqqında xoşagelməz bəyanatların verilməsi ilə nəticələnir.

**H e y d a r Ə l i y e v :** Kimin haqqında bəyanatdır?

**Ə f l a t u n A m a ş o v :** Bu cür hallar ölkədə baş verir, jurnalistlər döyüllür – son hadisə zamanı Səbail rayon polis idarəesinin rəisi Nazim Nağıyev TURAN informasiya agentliyinin müxbirini döymüşdür. Türkiyənin yiğma futbol komandası Seneqal milli komandasına qalib gələn günü Azadlıq meydanında jurnalisti polis idarəesinin rəisi döyübüdür. Bu əhvalat hər yerə yayılıb. Beynəlxalq təşkilatlar da Azərbaycan haqqında xoşagelməz xəberlər verir. Bildirirlər ki, Azərbaycanda insan hüquqları pozulur. Bütün bunların qarşısını almaq üçün mən isterdim ki, jurnalistlərə bağlı qanun pozuntusu olduqda, günahkarlar müəyyənləşdirilib cəzalandırılsın. Sizin Sərəncamınıza, ötən il dekabrın 27-de imzalığınız Sərəncama əsasən prokurorluğunə belə bir tapşırıq verilmişdi ki, əgər jurnalistlərə bağlı qanun pozuntuları olsa, günahkarlar müəyyən edilsin və cəzalandırılsın.

Hələlik bu barede bizdə heç bir məlumat yoxdur. Mən istərdim ki, bu məsəleyə münasibətinizi bildirəsiniz.

**H e y d a r Ə l i y e v :** Əli Həsənov, bu faktları qeyd edin. Göstəriş verin, nə lazımdırsa etsinlər.

**Ə f l a t u n A m a ş o v :** Çox sağlam olun.

**E l c i n Ş i x i l** (*«Exo» qəzetiňin baş redaktoru*): Cənab Prezident, səhəbat əsnasında müxalifət haqqında xeyli söz deyildi. Mənim sualım belə olacaqdır: Siz 33 il bundan əvvəl Azərbaycana rəhbər seçilmisiniz. Sovet dövründə, müxalifətin olmadığı bir vaxtda Azərbaycanın rəhbəri olmuşunuz. İndi de 9 ildən artıqdır ki, müstəqil Azərbaycanın, amma müxalifəti bir ölkənin Prezidentisiniz. Sizcə, hansı daha yaxşı idi? İndiki Türkmenistandakı kimi, müxalifətsiz ölkəyə rəhbərlik etmek, yoxsa indiki, müxalifəti Azərbaycana? Hər halda, müxalifətin rolu barede Sizin fikrinizi bilmek istərdim.

**H e y d a r Ə l i y e v :** Sağ ol. Ancaq mən sənin bu sualına çox dərindən cavab verərdim ki, müxalifətin olub-olmamasının fərqi yoxdur, müstəqil Azərbaycanın Prezidenti olmaq, təbiidir ki, vaxtilə Sovetlər İttifaqının tərkibindəki Azərbaycan Respublikasının başçısı olmaqdən heç müqayisə edilməyəcək dərəcədə yüksək bir şemdir. Bilirsiniz ki, ondan sonra mən Moskvada da çox böyük vəzifelərdə işləmişəm və həyatımın bu ağır 9 ilində müstəqil Azərbaycanın Prezidenti olmağımı onların həmisdən üstün və şərəflə hesab edirəm. Bu, birincisi. İkinci, müxalifəli ölkə olmaq yaxşıdır, yoxsa müxalifətsiz? O vaxt da müxalifət vardi, amma o vaxt müxalifət belə azad deyildi. Amma elə deyildi ki, mən birinci katib idim, respublikanın başçısı idim, nə istəyirdim, onu edirdim və burada mənə maneqilik edənlər, yaxud da ki, işləri pozmaq istəyənlər yox idi. Var idi. Sadəcə, bunlar müteşəkkil deyildilər. Partiyalar yox idi. Müxalifə adı yox idi. O vaxt müəyyən qruplar var idi. Amma təbiidir ki, bugünkü müxalifətə onları yan-yana qoymaq, müqayisə etmək olmaz. Mən hesab edirəm ki, nə qədər müxalifə olsa da, mənim üçün müstəqil Azərbaycana rəhbərlik etmək böyük şərəkdir. Əger səminimi fikirlərimi bilmək istəyirsinzsə, mən müxalifədən qorxan, çəkinən adam deyiləm. Mən bu şəyləri, bu dövri yaşamışam. Bugünkü müxalifət də o adamlardır ki, mən 1990-cı illərdə buraya geləndə çoxunu tanıydım. Bir qismi ilə Naxçıvanda, yaxud da Bakıda şəxsi əlaqələrim də vardi. Onlar yeni adamlar deyiller. Düzdür, o vaxtlar mən onlarla və onlar da mənimlə müxalifətdə deyildik. Mən bilirəm ki, onların bəzilərinin mənə böyük rəğ-

bəti də, hörməti də vardi. Artıq hamiya məlumdur ki, rəhmetlik Elçibəyin yaşadığı evin divarında uzun illər iki portret asılıb – biri Atatürkün portretidir, o biri də Heydər Əliyevin. Mən Naxçıvanda olanda Elçibəyle də bizim telefon əlaqələrimiz vardi. Onda hələ o, hakimiyyətdə deyildi. Yəni bunlar mənim üçün yeni adamlar deyillər. İkinci məsələ, Azərbaycanda həmin o dövrde Xalq Cəbhəsi yaranıb, sonra partiyalara bölünnüb və sair, yəni o tərkib ki var, ondan başqa müxalifət yoxdur. Ondan başqa müxalifət kimdir? Həmin adamlardır. Onlar hakimiyyətə geldilər. Bir ildən sonra hakimiyyətdən getməyə məcbur oldular. İndi də, 9 ildir ki, müxalifətdəirlər. Yəni mən də istəyirəm ki, müxalifətlə iqtidərin arası normal olsun. Elə müxalifə özü onu göstərir ki, müxalifətlə iqtidər dost ola bilmez. Çünkü müxalifə iqtidara qarşı müxalifətdədir. İqtidərlə hakimiyyət uğrunda mübarizə aparır. Bu, müxalifətin prinsipidir. Ancaq bu mübarizəni nə cür aparmalıdır? Hansı yolla aparmalıdır? Bu, başqa məsələdir. Təəssüf ki, bizim Azərbaycanda indiki müxalifət, onun siyasi mübarizə formaları müxtəlifdir. Özü də o adamlar ki, 1989, 1990, 1991, 1992-ci illərdə meydانlarda idilər. Orada qışqırıldılardı, burada qışqırıldılar, o əhval-ruhiyyədən hələ ayrılmayıblar.

Zaman keçib, dünya dəyişibdir. Dünya heç vaxt, heç zaman bir yerde durmur. Hər il dünyada, hər bir cəmiyyətdə yenilik emələ gəlir. Məsələn, insanlar bu gün bir paltar geyinir, sabah başqasını. İndi Avropanı götürsək, gələn il başqa moda dəb olur, moda, paltar dəyişir. Nə bilim, mebel modası dəyişir, o biri dəyişir, yeni insan cəmiyyəti inkişaf edir, inkişaf etdirikcə, əvvəlkine nisbətən daha da yeni-yeni şeylər icad olunur. Siyasetdə də belədir. Bu proses gedir və getməlidir. Amma əgər indi bizim müxalifət 1989-cu ildəki formasını saxlayıbsa və ondan bu gün də istifadə edirse – o vaxt küçəyə, meydana, filana çıxırdı, başlayırdı, nə bilim, şüalar deməyə – sonra «istəfa» deyirdi, həmin üsulu bu gün də istifadə edirse, axı bu, köhnəlmış üsuldur. Yəni hesab et ki, bunlar hələ «Mersedes»ə minmeyiblər, «QAZ-24»dədirler. Ümumiyyətlə, «Mersedes»də gəzirlər, mən bunu məcazi mənada deyirəm ki, öz fikrimi izah edim. Ona görə mən istərdim ki, müxalifət müasirləşsin. Müasirleşmək üçün də çox böyük imkanlar var. Çünkü dünyada indi demokratiya daha geniş inkişaf edir, yəni dünyanın bir çox ölkələrini əhatə edir, əvvəlki kimi deyildir. Inkişaf etmiş ölkələrdə müxalifətin iş metodları, planları hamisi məlumdur. Əgər onlardan daha çox istifadə etsələr, daha da yaxşı olar.

Müxalifə gərək hakimiyyətə düşmən kimi baxmasın. Mən hardasa eştidim ki, guya hakimiyyət müxalifətə düşmən kimi baxır. Bu, düzgün deyildir. Mən şəxsən müxalifətə düşmən kimi baxmırıam. Ancaq mən görəndə ki, hər gün 24 səhifəlik qəzetdə, hər sehifəsində Heydər Əliyev haqqında müxtəlif yazılar gedir, mən bunlara nə qədər fikir verməsəm də, yəne də düşünürəm, axı nəye lazımdır? Özü də, axı bunlar artıq keçmiş şeylərdir, keçibdir. İndi nə yazırsan, yaz, sən 5-6 min, 10 min oxuçun var, onların da 15 min tanışı var. Bunu oxudular, kim bılır ki, nə var, yazılınlara inanırlar. Biri var ki, Heydər Əliyev haqqında sənин yazın, biri də var ki, Heydər Əliyev hər gün bu xalqın gözü qarşısındadır. Gözünün qabağındadır. Onda qəribə bir vəziyyət yaranır, mən iki gün televizorda görünməyəndə, dərhal yazırlar ki, Heydər Əliyevin səhhətində deyişikliklər var, Heydər Əliyev televizorda görünmədi, elə oldu, belə oldu. Ay qardaşlar, axı mən nə üçün gərək hər gün televiziyyada görünüm? Mənim min dənə işim var. Məsələn, bilirsınız ki, ayın 21-də axşam saat 11-12 idi, geldim aeroporta, orada səhbət etdim. Geldim evə, gecə saat 2-de yatmışam. Sehər durmuşam, dünən işə gəlməmişəm. Getdim Zuğulbayə, orada dənizin kənarında gəzdim, axşam qayıdış evə geldim, yatdım. Yaxşı ki, dünən deməyiblər Heydər Əliyev niyə televizorda görünmədi. Axı mənim çox işlərim var, hansılar ki, televiziya ilə əlaqədar deyildir. Məsələn, bu görüş barədə. Mən gedən günü, son dəqiqələrdə Əli Həsənov gəlib dedi ki, belə bir görüş keçirilməlidir. Dədim, ay qardaş, mənim min dənə işim var, programım var. Mən gələn kimi bunu etməliyəm, onu etməliyəm. Yox, deyirlər ki, bunlar jurnalıstlardır, Siz gərək bunlarla mütləq görüşəsiniz. Gördüm ki, bunların dediklərində də həqiqət var. Görüşə gəldim. Saat 2-də gəlmİŞəm. İndi saat neçədir?

**Yerdən səslər:** Beşin yarısıdır.

**H e y d ə r Ə l i y e v :** Ona görə də istərdim ki, müxalifə tarazlı siyaset – belə bir ifadə var – aparsın.

Yəni tənqid də etsin, tənqidsiz ola bilməz. Səhvərimizi də tutsun, desin, bunsuz ola bilməz. Məsələn, mən özəl televiziyaların – ANS-in, SPACE-in, LİDER-in verilişlərinə baxıram, onlardan bir signal alıram. Ondan sonra gecə saat 11-12-də öz işçimi – şöbə müdürüni, filanı axtarıram, tapıram. Deyirəm ki, mən televiziyyada bunu gördüm. Bu məsələ yoxlanmalıdır. Sən sabah bununla məşğul ol. Yəni sabaha saxlamıram ki, səhər işə geləndən sonra çox məşğul olduğuma görə bunu unuda bi-

lərəm. Mən gecə televiziyyaya baxanda – televiziyyaya həmişə baxıram – ne isə görürəməsə, gecə saat 1-də də olsa, baş naziri, yaxud bizim bəzi şöbə müdürlərini yataqdan qaldırıram, fikrimi onlara çatdırıram.

Müxalifət bunları nəzərə alıñ. Mən sizin verdiyiniz suala cavabımı yekunlaşdırıram. Müxalifəti dövlət daha yaxşıdır.

**A r i f Ə l i y e v :** Cənab Prezident, suallar hələ çoxdur. Vaxt bərəsində Sizin işərənizi başa düşdük. Odur ki, bayaq söylediyim kimi, biz bu görüşümüzün, bir ənənənin başlanğıçı olacağına ümid edirik. Birinci dəfə olduğuna görə, Sizi daha yormayacaqıq. Teşekkür edirik ki, bəzi məqamlar barədə vəzifənizin, məsuliyyətinizin imkan verdiyi qədər sərbəst və açıq söhbət etdiniz. Sözsüz ki, mətbuat nümayəndələri bu görüşdən qayıdan kimi, Sizi yenə de tənqid edəcək, Siz də yəqin ki, müəyyən məqamda mətbuata narazılığınızı bildirəcəksiniz. Amma anlaşıqlı yaranır və anlaşıqlı tənqid etmek bir şeydir, anlamadan tənqid etmek tamam başqa mahiyyət daşıyır. Odur ki, bu görüşə görə təşəkkür edirik və icazənizla müsahibəni burada bitmiş hesab edərdik.

Mən söhbətin əvvəlində Sizden xahiş etdim ki, sonda, mətbuatdan kənar bir neçə problem haqqında Size müraciət edək. Oğunla da Sizi çox yormayacaqıq. Amma bir-iki söz demək istərdim. Siz sonuncu suala cavab verəndə dediniz ki, ən qiymətli şey müxalifətsiz yox, məhz müxalifəti müstəqil Azərbaycanın Prezidenti olmaqdır.

Bizim jurnalistlərin də kiçik bir dövləti var. Bu qəzetdir və ən qiymətlisi müstəqil qəzeti «prezidenti» olmaqdır. Bu, bizim birinci görüşümüz deyil və Sizi inandırırmı ki, müstəqil mətbuatın, müstəqil redaktorların, müstəqil qəzetlərin, yeni «dövlətlər»in sayı getdikcə azalır. Bu çox ağır və ağırlı problemdir.

Sizin Fərmanınızda bir neçə bəndlər oldu ki, onlar yerine yetirildi və müstəqil mətbuata müəyyən şərait yaratdı. Amma orada qəzetlərə kredit verilməsi məsəlesi də var idi. Mən həmin Fərmani çox yaxşı xatırlayıram. Onun məğzi, sadəcə, qəzetlərə pul paylamaq və müəyyən müddətə onların bu böhranının qarşısını almaq deyildi. Orada mətbuatın inkişafını təmin etmək üçün kreditlərin ayrılması nəzərdə tutulurdu. Ele paradoksal vəziyyət yaranıb ki, borcların dondurulmasına baxmayaraq qəzetlərin iqtisadi vəziyyəti get-gedə çətinlaşır. Qəzetlər məcburən ayrı-ayrı maliyyə dairələrinin əline düşmək və yaxud haradansa kənardan vəsait axtarmaq məcburiyyətindədirler. 6 ay ərzində bu problem hələ də öz yerində qalıb.

Yeni Fərmanın mənası onda idi ki, müstəqil mətbuatın qalması və inkişaf üçün şərait yaradılsın. Mətbuatdan bina, mənzil şəklində girov tələb edirdilər. Əger bunlar olsayıd, bəlkə də mətbuatın kreditlərə ehtiyacı olmazdı. Çox anlaşılmaz, böhranlı bir vəziyyət yaranıbdır. Ya o kreditin şərtlərində bir dəfə bildirilsin ki, mətbuat ümüdünnü üzüsün – mən, həqiqətən, ürək ağrısı ilə deyirəm – kim nə bacarırsa, onu etsin, pul tapsın, kime isə qulluq etsin, ya da qəzetiñ fealiyyətini dayandıraraq gedib başqa bir işlə meşğul olsun. Yaxud da ki, tələb olunan şərtlər – məsələn, 150 minlik girov qoymasan, mən sənə 100 min verə bil-meyəcəyəm kimi şərtlərə əməl etsin. Deməli, Fərmanın verdiyi bu son imkanı reallaşdırmaq mexanizmi yaradılmalıdır. 1998-ci ilde bu Bakı Mətbuat Klubunun yaradılmasına 50 min dollar xərcləndi. Bunun hamısını kütləvi informasiya vasitələrinin özləri verdilər. Bu gün onlar çətin vəziyyətdədirler. Mən bunu xüsusi qeyd edirəm ki, hər şey mətbuatın müstəqil olmasından başlayır. O kimlərəsə qulluq edəcəksə, biz bir-birimizə nə qədər giley etsək də, qarşıdurma güclənəcək və bu, nə xalqa, nə dövlətə, nə də cəmiyyətə lazım olan möhkəm mətbuatə çevrilə bilməyəcəkdir. Bu gün bu problem var. Adam gəlib deyə bilmir ki, bu vəziyyət maliyyə ilə bağlıdır, vəsait istəyirik. Bəlkə də bunu söyləmək mənim üçün bir qədər aşandır ki, bu gün bu, qəzetlərin, ümumiyətə, bütövlükde bütün mətbuatın en ağır, ən böyük problemidir. Reklam bazarı olsayıd, çıxış yolu mətbuatın özündə olardı. 1998-ci il-dən 2001-ci ilədək reklam bazarının gəliri 800-1000 faiz aşağı düşüb. Yəni bu qəzetlərin gelir mənbəyi yoxdur.

**H e y d ə r Ə l i y e v :** Niyə aşağı düşübüdür?

**A r i f Ə l i y e v :** Mən Sizə deyim. Reklamin iki əsas gəlir mənbəyi var. Xarici təşkilatlar və yerli istehsalçılar. Yerli istehsalçılar pul verməyə hazırlırlar ki, təki onun reklamı, adı qəzetdə getməsin. Əger yerli istehsalçıların reklamı, ünvani, telefonu qəzetdə verilirsə, onları bilavasitə yoxlayan təşkilatların nümayəndələrinin hər biri qoltuğuna bir papka vuraraq ora üz tutur. Əvvəlcə sanitar müfəttiş, arxasında yanğınsöndürən gəlir.

**H e y d ə r Ə l i y e v :** Deməli, o təşkilatlar bilmirlər ki, belə bir firma var. Qəzetlər onu reklam edəndən sonra bu məlum olur? Hə?

**A r i f Ə l i y e v :** Bunun pulu varsa, reklam verir. Reklam verir, deməli, burada pul var. Ona görə də mətbuat yerli istehsalçılarından əlini üzüb. İri təşkilatlara göldikdə isə, son vaxtlar müşavirələrde bu məsələ-

yə toxunuldu ki, onların Azerbaycanı tərk etməsi, yeni onların müəyyən hakimiyyət oqrانları ilə problemlərinin yaranması reklama çox zərba vurdu. Bunu qəzetlərin nümayəndələri daha etrafı izah edə bilərlər. Bütün müşahidələrimiz göstərir ki, reklam bazarından əldə olunan gəlirlər 8-10 dəfə azalıbdır. Belə bir şəraitdə mətbuat, aydın məsələdir ki, hərdən vəsait tapmalıdır. Gözümüzün qabağında qəzetlər əldən gedir. Ayrı-ayrı dairələrin əline düşür. Kiminin seçki ilə bağlı maraqları var, kiminin iqtisadi maraqları var, kiminin isə başqasını vurmaq marağı var. Onlar qəzətdən kimse nüfuzdan salmaq məqsədi ilə istifadə edirlər.

Bu gün Siz səhbetinizin əvvəlinde dediniz ki, burada əyəlşənlər adı adamlar deyil, onların qəzetlərinin tarixi, heç olmasa, Azerbaycanın müstəqillik tarixi ilə bərabərdir. Müstəqiliyimiz çətinliklə başa gəldiyi kimi, onlar da qəzetlərini çətinliklə yaradıblar, bugünkü vəziyyətə gətirib çatdırıblar. Elə adam var ki, qayınanasının evini girov qoyubdur. Onun bu gün imkanı yoxdur ki, nəyi isə girov qoysun, kredit alsun, qəzetini saxlaşın. Hər qəzətin içtimai yükünü bu gün qeyd etdiniz. Hansı qəzətin cəmiyyət üçün lazım olduğu, dövlət üçün daha çox iş gördüyü, hansı qəzətin başqa məsələlərlə məşğul olduğu görünür. Bu problemin həlli üzərində bizli, sizli çalışaq. Təbiidir ki, sizin problemin həlli yollarını tapmaq imkanlarınız bizdən qat-qat çıxdır. Bəlkə bunun həlli yolunu fikirleşib tapaq?

**H e y d ə r Ə l i y e v :** Əli Həsənov, sən bax o kredit məsələsini bir də müəyyən elə, reklam barəsində gör nə etmək olar və başqa hansı imkanlar var? Kömək etmək lazımdır.

«Azadlıq» qəzətinin yaşı Azerbaycanın müstəqillik yaşından çoxdur. İlk yaranan qəzetdir. Elədirdi.

**A r i f Ə l i y e v :** Ondan əvvəl də qəzet vardı. «Yeni Müsavat» əvvəl yaranıbdır.

**H e y d ə r Ə l i y e v :** «Yeni Müsavat» ondan əvvəl yaranıb?

**R a u f A r i f o ğ l u :** Təxminən eyni vaxtda yaranıbdır. Amma o vaxt biz qeyri-resmi olaraq qəzet buraxırdıq.

**H e y d ə r Ə l i y e v :** Düzü, mən o vaxt «Müsavat»ı tanımadım. Amma «Azadlıq» qəzeti o vaxt çox populyar idi. Onda mən Moskvada yaşayırdım, hələ Azərbaycana gəlməmişdim. O vaxtlar «Azadlıq» qəzeti haqqında eйтmişdim və bezən o qəzeti mənə göndərildilər.

**A r i f Ə l i y e v :** «Azadlıq» qəzeti sabah dayanmaq vəziyyətindədir.

**H e y d ə r Ə l i y e v :** O qəzətin redaktoru Gündüz Tahirli deyil? **Ə l i H ə s ə n o v :** Cənab Prezident, «Azadlıq» qəzətinin redaktoru Rövşən Hacıyevdir.

**H e y d ə r Ə l i y e v :** Rövşən Hacıyev? «Azadlıq» qəzətinin nəşrini dayanmağa qoymaqla olmaz.

**Ə l i H ə s ə n o v :** «Azadlıq» qəzeti dayanmayıbdır. Qəzətin redaktoru dəyişdi. Bir az da mövqeyini dəyişibdir. Daha da siyasi partiya qəzeti olubdur. Əvvəlki mövqeyinə daha çox yaxınlaşıbdır. Hər halda, bu, «Azadlıq»dır.

**H e y d ə r Ə l i y e v :** Bu onun öz işidir. Əlbəttə ki, o vaxt partiya yox idi. «Azadlıq» qəzeti o vaxt, sovet dövründə müəyyən qədər Azerbaycanın ümumi əhval-ruhiyəsini oks etdirən bir qəzət idi. O qəzəti Nəcəf Nəcəfov başlamışdı. Mən Nəcəf Nəcəfov oradan tanırıdım. Moskvada mən eşidəndə ki, Nəcəf Nəcəfov, yadına düdü ki, burada o «Molodyoj Azerbaydjana» qəzətində işləmişdir.

Yaxşı, sən dediyin məsələləri mən Əli Həsənova tapşırıram, qoymaşıl olsun və mənə desin. Mən də baxacağam, nə mümkünürsə edəcəyəm. Amma mənim fikrim belədir ki, birincisi, müstəqil qəzətə dəstəkləmək lazımdır. Çünkü müstəqil qəzət həm siyasetdir, həm də müstəqildir.

İkincisi, müxalifət qəzətlərini dəstəkləmək lazımdır. Üçüncüsü də, iqtidár qəzətlərini dəstəkləmək lazımdır.

Yaxşı, sağ olun. Güman edirəm, yənə də görüşəcəyik. Bu formanı da bir gün dəniz kənarına gəzintiya çıxanda geyinəcəyəm.

\* \* \*

Sonra Azerbaycan Prezidenti Heydər Əliyev jurnalistlərə xatirə şəkli çəkdirdi.

**NAXÇIVAN MUXTAR RESPUBLİKASINA  
SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL  
BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA  
VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ  
MÜSAHİBƏ**

10 avqust 2002-ci il

— Mənim səfərimin programı məlumdur. Avqustun 14-də sərhəddə, Sədərəkdə Ermənistan prezidenti Koçaryan ilə mənim aramda görüş olacaqdır. Ancaq ona qədər Naxçıvanda bir neçə tədbirler heyata keçirmək planlaşdırılmışam. Birinci, Naxçıvanın yeni hava limanının tikilməsidir. Sabah oraya mütəxəssislər, lazımı adamlar gelecekler. Orada bu məsələni müzakirə edəcəyəm, layihəye baxacağam və yaqın qərar qəbul edəcəyəm ki, yeni müasir, dünya standartlarına cavab verən, dünyanın hər bir ölkəsi ilə əlaqə saxlamaq imkanı olan hava limanı tikilsin.

İkinci, size məlumdur ki, mən Sərencəm vermişəm, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsini yaratmışam. Bu çox mühüm məsələdir. Orada bir neçə institut yaranacaq və onlar Naxçıvanın qədim tarixini, etnoqrafiyasını, təbii sərvətlərini, tarixi abidələrini öyrənməlidirlər. Çünkü Naxçıvan Azərbaycanın çox qədim bir hissəsidir. Amma təessüflər olsun ki, indiyə qədər orada həm tarixi nöqtəyinə zərdən, həm de Naxçıvanın sərvətlərinin müəyyən edilməsi nöqtəyi-nəzərindən lazımi iş görülməyibdir. Ona görə Milli Elmlər Akademiyasının bir qrup nümayəndəsi oraya gedir. Bu məsələləri onlarla müzakirə edəcəyəm.

Üçüncü məsələ də odur ki, hələ 1981-ci ildə, mən burada işləyərkən biz Naxçıvanda Vayxır çayı üzərində böyük bir bənd tikib su anbarı yaratmaq barədə layihə hazırlamışdım və həmin il bəndin inşasına başlanılmışdı. Mən 1982-ci ilin sonunda Moskvaya getdim. O vaxta qədər, ondan sonrakı bir-iki ildə də xeyli iş görülmüşdü. Ancaq təessüflər olsun ki, o, yarımcıq qalıbdır. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünkü Naxçıvanda su qılığı var. Dağlardan çaylar çox gelir, amma aran hissədə torpaqlarımızın suvarılması lazımi qədər təmin olunmur. Bir də, ümumiyyətlə, 1981-ci ildə başlanmış işi o veziyətdə sax-

lamaq olmaz. Mən keçən dəfə orada olanda bu məsələni müzakirə etmişdim. İndi orada böyük tədbirler görmək lazımdır. Orada həm yerində, bənddə olacağam, həm də mütəxəssislərlə müzakirə edəcəyəm. Güman edirəm ki, onun daha sürətli tikintisine başlanması haqqında qərar qəbul edəcəyəm. Əsas bu məsələlərlə məşğul olacağam. Ola bilər, başqa məsələlər de ortaya çıxacaqdır.

**S u a l :** Cənab Prezident, Ermənistan prezidenti ilə görüşünüzün təşəbbüsçüsü kimdir — Siz, yoxsa Robert Koçaryan? Görüşdə ATƏT-in Minsk qrupunun təklifi etdiyi hansı ideyalar müzakirə olunacaq, yoxsa prezidentlər özləri bütün variantları müzakirə edəcəklər?

**C a v a b :** Bilirsiniz, təşəbbüsçüsü deyəndə, burada həm o təref təşəbbüsçüdür, həm də bu təref. Bize bir neçə dəfə təklif olunmuşdu ki, görüşmək lazımdır. Biz son dəfə 9 ay bundan önce görüşmüşük. Koçaryan da bəyan etmişdi ki, yaxın vaxtlarda görüşmək lazımdır. Mən de demişdim. Hətta mən demişdim ki, iyun ayında görüşmək lazımdır. Ancaq imkanım olmadı. Sonra Minsk qrupundan mənə dedilər ki, Koçaryan bir neçə dəfə təşəbbüs göstəribdir, indi yəqin ki, Siz təşəbbüs göstərməlisiniz. Çünkü həqiqətən də bu belədir. Mən də təşəbbüs göstərdim və avqustun 14-nə görüş təyin olundu. Burada elə bir qeyri-adi şey yoxdur. Amma nə müzakirə edəcəyimizə gəldikdə isə, görüşəndə çox şey müzakirə olunacaqdır.

**S u a l :** Cənab Prezident, Ağdam bölgəsində ateşkəsin pozulması nə danışq prosesinə təzyiq kimi qiymətləndirmək olarmı?

**C a v a b :** Bilirsiniz, bu şəyleri şiriştirmək lazım deyildir. Amma bunu şirişdirsiniz. Mən bilmirəm, sən hardansan?

**J u r n a l i s t :** «Samanyolu» televiziyasından.

**H e y d ā r Ə l i y e v :** Sən də bir az düz yola gel. Bizim müxalifət adamlarının təsiri altına düşmə.

**J u r n a l i s t :** Ateşkəsin ermənilər tərəfindən pozulmasını deyirəm.

**H e y d ā r Ə l i y e v :** Qulaq as, axı sən niyə deyirsən ki, ateşkəs pozulubdur? Axı kim dedi ki, ateşkəs pozulubdur.

**J u r n a l i s t :** Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

**H e y d ā r Ə l i y e v :** Müdafiə naziri deməyib ki, ateşkəs pozulubdur. Bilirsiniz, müxalifətdən bir nəfər bu damğanı vurur, ondan sonra hamınız götürüb bunu təkrar edirsiniz. Siz anlayın, başa düşün, hamınıza deyirəm, bütün Azərbaycan xalqına deyirəm: dünya praktika-

sında indiyə qədər olmayan şeydir ki, bir neçə il müharibə aparmış iki dövlət müharibə neticəsində böyük itkiler verildiyi, Azərbaycan torpaqlarının bir qisminin işğal olunduğu halda 1994-cü ildə ateşkəs barədə qərara gəlmişdir.

Bəli, onda cəhd var idi ki, buraya Rusyanın sülhyaratma qüvvələri gələsinlər, bizim aramızda dursunlar. Mən bunu qəbul etmədim. Ermənistana o vaxt danişdiq ki, biz özümüz bunu təmin edəcəyik. Özümüz de təmin edirik. Bu, dünyada analoqu olmayan bir şeydir. Bu, təkcə bizim xidmətimiz deyil, Ermənistana tərəfinin de xidmətidir. Demək, bu onu göstərir ki, Ermənistana tərəfi də istəyir ki, ateşkəs olsun, biz də istəyirik. Bunu heç kəs pozmur. Amma sərhəddə, siz təsəvvür edin – sən get o sərhədə, səngərlərin içinde 3-4 gün ol, onda görərsən orada nə cütdür – erməni əsgərləri ile Azərbaycan əsgərləri bir-birindən 100 metr məsafədə üz-üzə durublar. Biri səngərdən başını çıxardanda snayper vurur. Oradan da çıxaranda bizimkiler vurur. Bu, keçən illər çox olmuşdu. İldə təxminən 250-300 nəfəri bu tərəfdən də, o tərəfdən də vururdular. Haradan çox, haradan az, onu deyə bilmərəm.

Biz danişdiq, mən göstəriş verdim, Koçaryan da. Bizim müdafiə nəzirleri sərhəddə görüşdülər, danişdilar ki, bunların qarşısı alınsın. Bunu qarşısını almaq bizim ümumi siyasətimizdir. Amma cavan bir əsgər orada durub, o birisi başını çıxaranda həvəslidir ki, atım, görün vura biləcəyəm, yoxsa yox. Vurdu. Ağdam istiqamətində belə bir şey olubdur. Bizim bir zabiti, deyəsən, baş leytenantı vuruqlar. Sonra iki əsgər onun meyidini götürmək isteyəndə onlara da gülə atıblar, qılçalarından yaralanıblar. Bu, ateşkəsin pozulmasıdır? Amma o dəqiqə bizim bu özəl televiziyalar yayır, qatı müxalifet qəzetləri böyük başlıqla yazar ki, ateşkəs pozuldu. Bunlar hamısı yalan şeylərdir. Ona görə də siz ağlığını başınıza yiğin. Ümumiyyətlə, Ermənistana-Azərbaycan münasibətlərinə aid belə sehvələr buraxmayın. İndi bizim daxili məzda nə edirsınız, edin. Nə bilim, Prezidenti təhqir edirsınız, söyürsünüz, nalayıq sözələr deyirsınız. Bununla öz mənəviyyatsızlıqlarını göstərirlər. Mən bunu size demirəm, həmin bu işləri edənlərə deyirəm. Edin, demokratiyadır. Amma başa düşün ki, biz burada, nə təhər deyərlər, ülgütün üstündə durmuşuq. Ateşkəsin pozulması nə bize, nə də Ermənistana lazımlı deyildir. Amma əlbəttə, cürbəcür fitnəkarlıq ola bilər – üç gün pozuldu, iki gün pozuldu. Onu aradan qaldırmaq üçün 10 gün lazımdır.

**S u a l :** Cənab Prezident, son vaxtlar İranın Minsk qrupu səviyyəsində məsləhətəşmələrə celb olunması Mehri variantı ilə bağlıdır?

**C a v a b :** Yox, onunla bağlı deyildir. Onun əsas təşəbbüskarı Ermənistandır. Ermənistana bir neçə dəfə deyib ki, İran da bizim bölgədədir, qoy bunu onlar da bilsinlər. Minsk qrupu da Parisdə İranın nümayəndəsi ilə görüşübdür, onu məlumatlandırdıbdır.

**S u a l :** Cənab Prezident, Sizcə, Ermənistandakı siyasi böhran onun mövqeyinə təsir edə bilərmi?

**C a v a b :** Mən Ermənistandakı siyasi böhranı bilmirəm və buna qarışmaq da istəmirəm.

**S u a l :** Cənab Prezident, Gürcüstanda vəziyyət gərginləşibdir. Bakı-Ceyhanın reallaşması ərefəsində bu, Sizin narahatlığınızna səbəb olurmu?

**C a v a b :** Yox, narahat deyiləm. Onlardan heç bir şey ola bilməz. Sağ olun.

## AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİSTAN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞUNDƏN SONRA JURNALİSTLƏR QARŞISINDA QISA BƏYANATI

*Naxçıvan MR, Sədərək  
14 avqust 2002-ci il*

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli jurnalistlər, Ermənistən Respublikasının və Azərbaycan Respublikasının mətbuat nümayəndələri!

Bu gün iki prezidentin – Ermənistən prezidenti Robert Koçaryanın və Azərbaycan Prezidenti Heydər Əliyevin görüşü oldu. Bilirsiniz ki, 1999-cu ildən başlayaraq, biz vaxtaşırı görüşürük. O vaxt biz bu görüşlər barədə razılığa gəldik, o mənada ki, ATƏT-in Minsk qrupu və onun həmsədrleri ilə yanaşı, biz, iki prezident Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinin uğurla həll olunmasına şəxsi görüşlərimiz vasitəsilə kömək edə bilərik.

Bu gün biz görüşdük və öten görüşləri xatırladıq. Bilirsiniz ki, bu kiçik otaqda 4 saat səhbət etdik və belə isti havada siz də bizi gözlədiniz. Lakin bütün bunlar münaqişənin nizama salınmasının qarşılıqlı surətdə məqbul yollarını axtarırı tapmaq üçün lazımdır. Hesab edirəm ki, bu görüş faydalı, gərekli oldu.

Bəzən Azərbaycanda da, Ermənistanda da, dünyanın digər regionlarında da belə deyirlər ki, iki prezident görüşür, nəticə isə yoxdur, onda belə görüşləri davam etdirməyə ehtiyac var mı? Yeri gəlməkən, bu gün biz həmin məsələni də müzakirə etdik, yəni fikir mübadiləsi apardıq. İkimiz də belə qənaətə gəldik ki, bəli, bu görüşləri davam etdirməyə ehtiyac var. Ermənistən prezidenti və mən münaqişəni necə nizama salmaq məsələsini bir çox mövqelərdən nəzərdən keçirdik. Biz öten görüşlərimizin nəticələrini təhlil etdik və hər ikimiz belə bir fikrə gəldik ki, danışıqlar, o cümlədən də prezidentlərin bilavasitə görüşləri üçün potensial hələ tükenməyibdir. Biz – mən Azərbaycan tərəfindən deyirəm, əslinə qalsa, burada aramızda fikir ayrılığı olmadı – atəşkəs rejimi qoruyub saxlamalı və möhkəmlətməli, danışıqları davam etdirmə-

li, ATƏT-in Minsk qrupu həmsədrlerinin fealiyyətini stimullaşdırmalı, məsələnin həllinə kömək etmək üçün digər imkanlardan istifadə etməli və iki prezidentin – Ermənistən və Azərbaycan prezidentlerinin şəxsi görüşlərini davam etdirməliyik.

Hesab edirəm ki, bizim 4 saatlıq səhbətimiz çox faydalı, çox maraqlı oldu və zənnimcə, bizi bir daha inandırır ki, münaqişənin dincliklə nizama salınması üçün – şübhə yoxdur ki, buna nail olmaq lazımdır – Minsk qrupu həmsədrlerinin fealiyyəti ile yanaşı, biz prezidentlərin görüşlərinin bu formatını davam etdire bilərik. Bəyan edirəm ki, münaqişənin dincliklə nizama salınması Azərbaycan üçün vacibdir, buna heç bir şübhə yoxdur, bu, Azərbaycana lazımdır. Mənə elə gəlir ki, Robert Sedrakoviç özü bu barədə danışacaqdır, mən onun əvezinə danışmaq istəmirəm. Ancaq deyə bilerəm ki, biz bu baxımdan da yekdil fikirde olduğum. Mən məmənunam ki, bu gün biz görüşdük, danışdıq, bu qədər vaxt sərf etdik. Zənnimcə, biz bu görüşləri davam etdirməliyik. Ola bilə MDB ölkələri dövlət başçılarının Kişinyovda keçiriləcək toplantısında biz bir daha görüşə bilək. Mənim demək istədiyim bunlardır. İndi isə mikrofonu Robert Koçaryana verirəm. Robert Sedrakoviç, buyurun.

### ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN BƏYANATI

– Heydər Əliyeviç, sağ olun.

Hörmətli jurnalistlər, əvvəla, çöl şəraitində danışıqlar aparılması üçün kifayət qədər yaxşı imkan yaradıldıgına görə Azərbaycan tərəfindən təşəkkür etmək istərdim. Həmçinin qeyd etmək istərdim ki, biz bir qədər mürəkkəb vəziyyətdəyik. 4 saatlıq danışıqlardan sonra əhval-ruhiyəmiz sanki yaxşıdır, deməli, ümumən biz görüşün gedişindən razılaşmışıq. Bununla belə, konkret olaraq heç nə deyə bilmirik, ona görə də bu baxımdan sizi müəyyən dərəcədə məyus edirik. Ona görə deyə bilmirik ki, proses, ümumiyyətlə, mürəkkəbdir, proses yaxın keçmişdə zəifləmişdi və deməliyəm ki, çoxdandır biz, bax, belə görüşməmişdik. Hər halda ümidi var ki, bu görüş bir qədər gecikmiş olsa da, prosesə təkan verəcək və biz irəliləyə bileyəcəyik.

Təəssüflənirəm ki, konkretlik barədə təkrara varacağam. Biz, sadəcə olaraq, danışa bilmərik, indiki halda danışıqlar prosesinin texnologiyası, ümumiyyətlə, texnologiyaları belədir. Heydər Əliyeviç, təkrar edirəm ki, sülh Ermənistana da lazımdır. Biz problemin dincliklə nizama

salınması niyyətimizdə, həqiqətən, səmimiyyik. Mən bugünkü görüşü müzdən kiçik bir epizod danişacağam. Tam açıq şəkilde dedik ki, problemi biz həll etməsək, kim həll edəcəkdir. Heydər Əliyeviçin tərcüməyi-halını nezərə alaraq, mənim məhz Dağılıq Qarabağla bağlı, bu problemin 10 illiyi, hətta 12 illiyi ilə bağlı tərcüməyi-halımı nezərə alaraq hiss edirik ki, bu baxımdan bizim üzərimizə böyük məsuliyyət düşür. Üstəlik, vasitəçilər də daim deyirlər ki, bax, əger prezidentlər razılığa gələsələr, onda beynəlxalq birlik, əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün lazımi ehtiyatların – həm siyasi, həm də maddi ehtiyatların tam paketini təqdim etməyə hazırlıdır. Mən bugünkü görüşümü zü müsbət qiymətləndirirəm, bundan sonra da işləyəcəyik. Sağ olun.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*15 avqust 2002-ci il*

— Səfər zamanı Siz orada mənim yanında olmuşunuz. Operativ olaraq materiallar vermişiniz. Mənə deyirdilər ki, çox şeylər qəzetlərdə dərc olunubdur, televiziyyada verilibdir. Onda nə qalib ki, hər şey məlumdur. Onu deyə bilərəm ki, Naxçıvana bu səfər, mənim qarşıda qoymduğum məqsəd və tərtib etdiyim program, hamisi artıqlaması ilə yerinə yetirilibdir.

Bilirsınız ki, Naxçıvana səfərimin iki məqsədi vardı. Birincisi, Ermənistan prezidenti Koçaryanla əyni 14-de görüşmək, ikincisi də — mən bunu gedəndə də bəyan etmişdim, bu məlumdur — Naxçıvan üçün vacib olan bir neçə sosial-iqtisadi programların həyata keçirilməsi haqqında orada qərarlar qəbul etmək və onları elan etmək, bu qərarların həyata keçirilməsi vaxtını müəyyən etmək idi.

Bunlar: birincisi, Naxçıvanda beynəlxalq hava limanının tikilməsi, ikincisi, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması, üçüncüsü də Vayxır su anbarının tikintisinin davam etdirilməsi, yəni həmin tikintiyə yenidən başlanması, tikinti işlerinin davam etdirilməsi və istismara verilmesi məsələləri idi. Bunların hamısını mən etmişəm, siz bunu bilirsınız. Bunların hər biri barəsində, keçirdiyim tədbirlər haqqında məlumatlar var. Mənə dedilər ki, dövlət televiziyası bunları veribdir. Mənimlə olmayanlar bunu görübərlər, qəzetlərdə oxuyublar. Tekrар etməyə ehtiyac yoxdur. Ancaq mən bir də qeyd etmək istəyirəm, bu tədbirləri, hansıları ki, mən özüm öz təşəbbüsümə irəli sürmüşəm və onların həyata keçirilməsi üçün Naxçıvana getmişəm və bu işləri görmüşəm — onlar Naxçıvan Muxtar Respublikası üçün, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün, Azərbaycanın ərazisinin bütün sahələrini, hər hissəsini ehətə edib, onların inkişafını təmin etmək üçün, Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətli tədbirlərdir. Bunlar sadə tədbirlər deyil, təsadüfi bir şey deyildir. Mən bunu edirəm ki, orada bir qədər çox məhsul alınsın, yaxud insanlar təyyarədən yaxşı istifadə etsinlər. Mən bunun daxili siyasi mənasını bilerək, bunların hamısını edirəm. Mən məmənunam ki, orada da bunları yaxşı müzakirə etdik. Hesab edirəm ki, yaxşı işlər başlanacaqdır.

Koçaryanla görüşümüz haqqında məlumat verilibdir. Mənə dedilər ki, televiziyada, qəzetlərdə verilibdir. Ona heç bir şey əlavə edə bilmərem. Orada biz ikimiz də görüşdən sonra beyanat verdik və onunla danışdıq ki, o da, mən də bundan artıq heç nə deməyəcəyik.

Bir də ki, yolüstü mən Şahbuz rayonunun mərkəzində, dağ kəndləri var – Kolanı, Biçənek – orada yaşayan insanlarla görüşdüm, söhbət etdim, keçmişdə gördüyüümüz bəzi işləri xatırladıq, bu gün haqqında danışdıq. Dünən də Sədərekdən qayıdarkən kəndlərin – yol əsasen Şərur rayonunun ərazisindən keçir, orada bir çox böyük kəndlər var – bəzilərində insanlar yola çıxmışdır. Mən də çox məmənunam ki, orada onları gördüm. Onlarla da görüşdük, söhbət etdik.

Naxçıvana gəldiyim günün axşamı hava həddindən artıq isti idi, hazırlaşış şəhərə, istirahət yerlərinə çıxana kimi hava qaralıqlaşdı. Amma havanın qaralıq vaxtında da bu görüş yaxşı idi. Orada çox yaxşı istirahət edirlər. Mənim müqayisə etmək imkanım var. Çünkü mən Naxçıvandan 1993-cü ildə çıxmışam. O vaxt bunların heç birisi yox idi. İnsanlar axşamlar çıxbı haradasa gezə bilerdilərmi, hansısa parka gedə bilerdilərmi? Heç bir şey yox idi. İnsanlar, sadəcə, çalışırdılar ki, özləri üçün yaşamaq imkanı yaratsınlar. Haradada işləsinlər, gedib evlərində otursunlar. Amma indi Naxçıvanda yaşayış çox yaxşılaşmışdır. Bir neçə tikililər də var. Orada yeni bir otel də tikilibdir. Mənə dedilər ki, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə də sefer günləri orada qalır. Yaxşı otel idimi?

**Dilarə Seyidzadə :** Beli, cənab Prezident, çox gözəl otel-dir. Jurnalıslar də deyəsən başqa otelədə yer almışdır.

**Jurnalıslar :** Biz ticarət evindəki otelə qalırdıq.

**Heydər Əliyev :** Naxçıvan inkişaf edir. Bu da çox gözeldir. Mən çox şad oldum. Adamların əhval-ruhiyyələri yaxşıdır. Bilmirəm, mənimlə olan mətbuat nümayəndələrimiz əgər obyektiv olsalar, hər halda, hardasa bunu deməlidirlər. Deməsələr də düşünməlidirlər ki, o insanların əhval-ruhiyyəsinin qarşısında heç bir şey dura bilmez. Onların hamısı çox yüksək əhval-ruhiyyədərlər. Mənim üçün çox əhəmiyyətli oldu ki, insanlarla bilavasitə təmasda oldum, görüşdüm, onların əhvalini duydum. Bununla da səfəri qurtardıq, gəldik. Mən çox məmənunam. Mətbuat nümayəndələrinə də orada böyük müsahibə verdim. Qənirə bir neçə dəfə gəldi. Çətin adın var, demək mümkün deyildir. Qənirə xanım çoxdan fürsət axtarırdı ki, məndən müsahibə alınsın. Orada imkan oldu, mən də fikirləşdim, bir halda ki, vaxt var, danışaq. Danışdıq. O müsahibə

bəni də yayıblar, siz bunu bilirsınız. Onu da danışmağa ehtiyac yoxdur.

Mətbuat nümayəndəleri də 5 gün mənimlə birlikdə eziyyət çəkdilər. Mənə belə gələr ki, oranı gedib görmək çəkilən eziyyətə dəyər. Sən orada var idin? Sən də var idin? Sən hansı qəzetdənsən?

**Jurnalıst :** «Azadlıq» qəzetindənəm.

**Heydər Əliyev :** «Azadlıq» qəzetindən... Sən necə, vardin?

**Jurnalıst :** Xeyr, mən yox idim.

**Heydər Əliyev :** Mənə bir sözünüz varmı?

**Sənə :** Cənab Prezident, Koçaryanla son görüşünüz əvvəlkilərdən mahiyyəti etibarilə əsasən nə ilə fərqlənir?

**Cəvəb :** Bu söhbətləri kənara qoyun. Mən sizə dedim ki, Koçaryanla görüşüm haqqında dediyimiz sözlərdən başqa heç nə demeyəcəyəm. Bu barədə sual verməyin.

**Sənə :** Cənab Prezident, Siz Koçaryanla görüşərkən Ermənistanın müdafiə naziri bizim kütłəvi informasiya vasitələrinə müsahibə verib və bildirib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmir və ümumiyyətlə, heç Mehri problemi də ortalığa gələ bilmez. Bəs Siz bunu necə qiymətləndirirsiniz?

**Cəvəb :** Bilirsənmi, o mənimlə danışmayıbdır. Mən Prezidentlə danışmışam. Prezident də mənimlə danışbdır. Orada hər adam öz sözünü deyə biler.

**Sənə :** Cənab Prezident, Azərbaycanda taxıl məhsulu artıb. Yığım zamanı Bərdədə, Cəlilabadda kənd təsərrüfatı texnikasının çatışmaması ilə əlaqədar müəyyən problemlər yaramıbdır.

**Cəvəb :** Mən bunu bilmirdim. Belə bir hal varsa, mən sabah göstəriş verərəm. Çünkü bu il taxılımız keçən ilkindən də çox olmalıdır. Mənə dedilər ki, bu il topladığımız taxilla ölkəmizin tələbatını təmin edəcəyik. Əlbəttə, məhsul var, indi əsas odur ki, onu yığıb, toplayıb anbara getirmək lazımdır. Mənde bu siqnal yoxdur. Bir halda ki, siz deyirsiniz, sabah mən maşğul olaram.

**Sənə :** Cənab Prezident, sabah sərhədçi günüdür. Bununla əlaqədar Zaqatala hadisələrinde həlak olan sərhədçilərlə bağlı fərman verəcəksinizmi?

**Cəvəb :** İş onda deyil ki, hansı gün, na vaxt sərəncam verəcəyik. Zaqatalada fərqlimiş, həlak olmuş sərhədçilərin xidmətini mən qeyd edəcəyəm. Sağ olun.

## NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALI MƏCLİSİNİN BÖYÜK İCLAS SALONUNDA RESPUBLİKANIN VƏ XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSI

*Naxçıvan*

*13 avqust 2002-ci il*

**Qəniro Paşa yeva** (*«ANS» telekanalı*): Cənab Prezident, biz belə qərara gəlmışik ki, suallarımız üç hissədən ibarət olacaqdır. Birinci hissə ictimaiyyəti də maraqlandırır, yəni Qarabağla əlaqədardır. İkinci hissə xarici siyaset və referendum, üçüncü hissə isə daxili siyaset barədə olacaqdır.

**Heydər Əliyev**: Yaxşı, siz mənni burada nə qədər saxlayacaqsınız?

**Qəniro Paşa yeva**: Bize vaxt ayırdığınız üçün Sizə təşəkkür edirik. Sizin nə qədər vaxtiniz varsa, o qədər.

Cənab Prezident, Siz sabah Ermənistən Prezidenti Robert Koçaryan ilə görüşcəksiniz. Prezident Heydər Əliyev bu danışqlardan konkret nəticələr, irəliyə doğru addımlar gözləyirmi? Yoxsa, bu, iki prezident arasındaki müzakirədir?

**Heydər Əliyev**: Bilərsiniz, bu barədə konkret bir şey deyə bilmərəm. Çünkü bilməlisiniz ki, iki prezidentin görüşləri 1999-cu ildən başlayıbdır və bunlar xüsusi görüşlərdir. Bu, qeyri-adi bir haldır. Mənim keçmiş prezident Levon Ter-Petrosyan ilə də görüşlərim olubdur. Ancaq onda, adətən, biz beynəlxalq tədbirlərdə olduğumuz zaman, yaxud Moskvada Müstəqil Dövlətlər Birliyinin toplantılarında olanda vaxt tapıb görüşürdük. Koçaryan prezident seçiləndən sonra onunla da belə görüşlərimiz olmuşdur. Ancaq 1999-cu ildə biz Vaşinqtonda olanda Amerika Birleşmiş Ştatlarının xarici işlər naziri xanım Olbrayt mənimlə görüşdü, onunla da görüşdü. Cəhd göstərdi ki, bizim görüşümüzü təşkil etsin və belə də oldu. Üçümüz də oradakı bir otaqda görüşdük. Ancaq beş dəqiqədən sonra xanım Olbrayt çıxıb getdi. Dedi ki, mən sizi tek qoyuram, gedirəm. O vaxtdan bizim bilavasitə görüşlərimiz başlayıbdır.

Bəzən bu görüşlərin müəyyən ümidi verici nəticələri də olubdur, bəzən əksinə. Deyim ki, bu görüşlərin əhəmiyyəti yoxdur, bunu deyə bilmərəm. Ancaq deyim ki, bu görüşlərdə biz konkret nəsə əldə edə bilirik, hələlik bu da yoxdur.

Düzdür, 1999-cu ilda bizim görüşlerimizin müəyyən perspektivləri göründü. Ancaq Ermənistanda parlamentdə terror hadisəsi olandan bir neçə ay sonra vəziyyət dəyişdi və əvvəlki görüşlərimizdəki bəzi-bəzi ümidi azaldı. Ona görə də mən indi deyə bilmərəm ki, bu görüşdə nəsə əldə edəcəyik, yaxud nə qədərse irəliyə gedəcəyik. Bunların heç birini deyə bilmərəm. Sadəcə, görüşüb vəziyyəti təhlil edəcəyik. Bunu da konkret deyə bilmərəm. Çünkü bu, təkcə məndən asılı deyildir. Gedəcəyəm, görəcəyəm, o nə fikirdədir, mən nə fikirdəyəm. Yaxud, bir balaca səhbət edəndən sonra, ola bilər, ikimiz də istəyək ki, danışqlar daha çox hansı istiqamətdə getsin. Ona görə əvvəldən bir şey deyə bilmərəm.

Onu bildirmək istəyirəm ki, bunlar faydalıdır. Faydasız deyildir. Bəzən müxtəlif mənbələrdən deyirlər ki, bunun əhəmiyyəti nədir? Faydalıdır. Bir halda ki, biz atəşkəs rejimində yaşayıraq, bu rejimi qoruyub saxlamaq üçün iki ölkənin prezidentlərinin bilavasitə görüşlərinin əhəmiyyəti var. Amma eyni zamanda, biz daha da açıq danışırıq.

Minsk qrupunun həmsədrleri çox iş görürənlər. Onlar həm bizimlə səhbət edirlər, həm onlarla səhbət edirlər. Ancaq biz özümüz təkbətək daha da açıq danışırıq. Bir-birimizdən çəkinmedən sözlərimizi açıq şəkilde deyirik. Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsəlesi çox ağır bir vəziyyətdədir. Həmişə ağır vəziyyətdədir, yüngül vəziyyəti heç vaxt olmayıbdır. Ona görə, əger indi bundan da istifadə etməsək, nə edərik? Hər halda Minsk qrupunun fəaliyyəti ilə, həmsədrlerin fəaliyyəti ilə yanaşı, prezidentlərin bilavasitə görüşlərinin də əhəmiyyəti var.

**Aynur Nəsimova** (*LİDER telekanalı*): Cənab Prezident, Minsk qrupunun həmsədrleri danışqlara prezidentlərdən də əvvəl qoşulublar. Amma heç bir nəticə olmayıbdır. Siz də bir neçə dəfə bunu onlara irad tutmusunuz. Azərbaycan tərəfi bu nəticəsizliyə görə hər hansı bir addım ata bilərmi, Minsk qrupundan imtina edə bilərmi?

**Heydər Əliyev**: Yox. Bir Prezident kimi, şəxson mən heç bir şeydən imtina etmərəm. Çünkü böyük siyasetdə imtina etmək o qədər də yüksək seviyyə göstərmir. Hər bir çətin vəziyyətdən çıxış yolu

tapmaq lazımdır. Bu, birincisi, Minsk qrupu 10 ildən çoxdur ki, fealiyyət göstərir. Onun müxtəlif dövrləri olubdur.

Əger xatirinizdədirse, mən bir neçə dəfə Minsk qrupunun həmsədrleri ilə görüşəndə onun tarixini xatırlatmışam. Mən 1993-cü ildə Azərbaycana gələndə bir aydan sonra Minsk qrupunun həmsədri yox idi. Bir sədr var idi – İtaliya. Onun da xarici işlər nazirinin müavini Raffaello bu işlə məşğul olurdu. Mən onuna dəfələrlə görüşmüşəm. O vaxtdan indiyə qədər mən müxtəlif ölkələrdən Minsk qrupuna sədrlik, həmsədilik edənlərin hamısı ilə dəfələrlə görüşmüşəm, danışmışam, danışqlar aparmışam.

Təkcə bu deyildir. İndi Minsk qrupunun həmsədləri öz yerində. Amma Minsk qrupu ATƏT-in tərkibindədir. Bilirsiniz ki, ATƏT-in də 6 aydanbir sədri dəyişilir. ATƏT-ə daxil olan ölkələrin xarici işlər nazirliyi növbə ilə ATƏT-ə sədrlik edir. Onlarla da hər dəfə görüşmüşəm. Onlar evvəlki illərdə, yəni 5-6 il bundan önce bu işlərə o qədər də qarışmirdilər. İndi onlar da bu işlərə qarışırlar, səfərlər edirlər, Ermənistana gedirlər, Azərbaycana gelirlər. Onlarla da danışqlar aparınıq. Ona görə hər bir belə danışığın əhəmiyyəti var, zərəri yoxdur.

**Səbinə Əliyevə (Frans-press agentliyi) :** Cənab Prezident, sualı rus dilində verəcəyimə görə üzr isteyirəm. Çünkü üçqat tərcümə zamanı bəzi qeyri-dəqiqliyə yol verilir.

**Heydər Əliyev :** Eyb etməz, bilirəm ki, sən həmişə rus dilində danışırsan. Sizin üçün olar, biz heç də bütün agentliklərin nümayəndələrini məcbur etmirik ki, ancaq Azərbaycan dilində danışınlar. Bu tələblər bizim öz kadrlarımıza aiddir, siz isə azad jurnalistlərsiniz. Buyurun, suallarınızı verin.

**Sual :** Cənab Prezident, Azərbaycan hansı vəziyyətdə hesab edə bilər ki, münaqişəni sülh yolu ilə həll etmek üçün artıq bütün imkanları tükənmişdir? Təxminən iki həftə əvvəl Siz bəyan etmişdiniz ki, Azərbaycan öz ərazisinin 20 faizinin işğal olunması vəziyyəti ilə daha barışa və buna dözə bilməz. Azərbaycanı hansı konar obyektiv və subyektiv amillər belə bir qərara gəlməyə təhrik edə bilər ki, artıq imkanlar tükənmişdir?

**Cavab :** Bəli, mən bunu demişəm və bir daha takrar edirəm ki, Azərbaycan daha dözə bilməz. Ona görə də biz münaqişənin həllini tapmalıyıq. O ki qaldı nə kimli obyektiv və subyektiv amillərin olduğunu, onları demek çətindir, çox çətindir.

**Qənirə Paşa yevə :** Cənab Prezident, Levon Ter-Petrosyan hakimiyyətdə olanda Qarabağ münaqişəsinin mərhələlərlə həlli variəti müzakirə edildi. Sonra informasiya sizdi ki, bu varianta Rusiya razılıq vermirdi. Təbii ki, o vaxt Rusiya-Azərbaycan münasibətləri o qədər də müsbət deyildi. Rusiya ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumunda Rusiya problemin mərhələlərlə həllinə razılıq verə bilərmi?

**Heydər Əliyev :** Əvvəlcə, gerək münaqişənin mərhələlərlə həllini müzakirə edək. Müzakirəyə heç kəs etiraz edə bilməz. Rusiya da etiraz edə bilməz. Amma onun həyata keçirilməsi məsəlesi başdır.

Bilirsiniz, ümumiyyətə, müxalifətdə, jurnalist korpusunun böyük hissəsində bezenə əsası olmayan ifadələr işlədir. Deyirlər ki, Rusiya razılıq vermir. Axi bunu kim deyir?! Mənə bunu deyəndə heç bu barədə səhbət aparmaq istəmirəm. Çünkü mənə bir şey deyəndə gərək biləm ki, bunu kim deyir, nə əsasla deyir. Əsassız bəyanatlarla əlaqədər mən heç bir səhbət aparmaq istəmirəm.

Mərhələli həll 1997-ci ildə olan məsələdir. Xatirinizdədir ki, 1996-cı ilin dekabr ayında Lissabon sammitində biz böyük nailiyyət əldə etdik. O vaxtlar mən bu barədə danışmışam. Oradakı cəsərətlili hərəkətim nəticəsində mən ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarını Azərbaycana diqqət yetirməye məcbur etdim. Mənim ümumi sonnətə konsensus verməməyim demək olar ki, Lissabon sammitini nəticəsiz vəziyyətə getirib çıxaraqcadı, ona görə onlar mənim təklifi mi qəbul etdilər və Dağlıq Qarabağ barəsində çox yaxşı bəyanat verdilər. Bəyanatda bizə nə lazımdı? Azərbaycanın ərazi bütövlüyünün tanınması, Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması və Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli status verilməsi.

O vaxt Minsk qrupunun həmsədləri Rusiya və Finlandiya idi. Finlandiyaya gedəndən sonra biz istədik ki, Amerika olsun. Amma Ermənistən və Rusiya Amerikaya etiraz etdilər. Belə olan halda – artıq mən bunun incəliyini danışmaq istəmirəm – nəhayət, danışqlardan bir neçə aydan sonra qərar qəbul olundu ki, həmsədr üç ölkə olsun – Rusiya, Amerika və Fransa. Bu, Minsk qrupunun tarixində yeni bir mərhələ oldu. Hesab edirəm bu çox yaxşı başlangıç oldu, çünkü biz üç böyük dövləti bura cəlb etdik. Ondan əvvəl Rusiya, Finlandiya, İsveç – bunlar bə-

raber ölçüülü ölkələr deyildi. Amma Amerika, Fransa və Rusiya dünyanın böyük dövlətləridir. Bu da Azərbaycanın təşəbbüsü və fədakarlığı nəticəsində oldu.

1997-ci ildə onlar fəal işe başladılar. 1997-ci ilin iyun ayında bir paket teklifi verdilər. Bu bizim üçün məqbul deyildi, amma biz istəyirdik vəziyyətdən çıxaq. Biz onu qəbul etdik. Ermənistan qəbul etmədi. Bilirsiniz ki, iyul ayının sonunda, avqust ayının 1-de mənim Ağ Evdə görüşüm oldu, oraya rəsmi ziyarətə davət olunmuşdum.

Xatırımdədir, orada biz prezident Clinton ilə bu məsələni müzakirə edirdik. Artıq onlar paket teklifini geri götürüb mərhələ teklifini vermişdilər. Prezident Clinton mənə dedi ki, indi danışığımızdan sonra mətbuat konfransı olacaqdır. Siz də çıxış edəcəksiniz, mən də çıxış edəcəyəm. Siz orada bəyan edin ki, bu teklifi, yeni mərhələ teklifini qəbul edirsınız. Mən bunu bəyan etdim.

Avqust ayından Ermənistanda proses başladı. Onlar əvvəl etiraz etdilər, sonra, nehayət, Ter-Petrosyan özü belə fikrə gəldi ki, bunu qəbul etmək lazımdır. Bu barədə mənə məlumatları, əsasən, Fransanın Prezidenti Jak Şirak verirdi.

Xatırımdədir, 1998-ci ilin yanvar ayında Ter-Petrosyan Ermənistanda hansısa tədbirinə görə Parisə getmiş, orada prezident Şirakla görüşmüdü. Ondan sonra prezident Şirak mənə telefon etdi və dedi ki, Ter-Petrosyanla bizim çox yaxşı danışığımız oldu. O bu taklifi qəbul edibdir və artıq bəyanat da vermişdir, yanvar ayının əvvəlində bunu Təhlükəsizlik Şurasında müzakirə edəcəkdir və qəbul edəcəkdir. Mən Sizinle bu barədə əlaqə saxlayacağam.

Amma o bunu qəbul etdiyə bilmedi. Yeni nə oldu? Mən bundan əvvəl Ermənistanda gedən prosesləri bilmirəm. Ter-Petrosyanın Təhlükəsizlik Şurasındaki silahdaşlarından bir-ikisi istefə verdi. Sonra Təhlükəsizlik Şurasında bu məsələni qoyanda, bildiyimə görə, onun ümidi etdiyi adamların bəziləri onun əleyhinə çıxdı. O zaman da onun tərəfdarlarından iki-üç nəfər istefə verdi. Bildiyimə görə, o özü belə çıxılmaz vəziyyətdə istefə verdi.

Amma bunu, mərhələli həlli özü qəbul etmişdi, yaxud ona kimsə məsləhət görmüşdü. Bəziləri onun əleyhinə çıxdılar, o cümlədən indiki rehbərlik. Bunları kimin göstərişləri ilə edirdilər, yaxud özləri edirdilər, mən bu barədə heç bir şey deyə bilmirəm. Güman edirəm ki, bu onların özlərinin işi idi.

**I l h a m a Q a s i m l i** («525-ci qəzeti»): Cənab Prezident, Koçaryanla sabahkı görünüşünə ilk dəfə olaraq hər iki ölkənin müdafiə nazirləri də qatılıcaqdır. Ümumiyyətlə, bunu danışqlarda yeni mərhəleyə keçid kimi qiymətləndirmək olarmı? Yaxud bu, fərqli bir məsələdirsa, istərdik, buna açıqlama verəsiniz.

**C a v a b :** Müdafiə nazirləri bizim danışqlarımıza qatılmayacaqlar. Siz düz məlumat almamısınız. Mən də göstəriş vermişəm, Koçaryan da göstəriş verib ki, müdafiə nazirləri burada bizim təhlükəsizliyimizi təmin etməlidirlər. Ona görə də Səfər Əbiyev buraya gelibdir. İki gündür buradakı işlərlə məşğul olur. Sabah o bizim görüşümüzdən bir-iki saat əvvəl Ermənistandan müdafiə naziri ilə sərhəddə görüşəcəkdir.

İndi orada təhlükəsizlik üçün çox iş görülvəbdür. Xüsusən, mənim mühafizə idarəm var, ona Vaqif Axundov başçılıq edir, onlar çox işlər görübərlər. Ancaq bir halda ki, o tərəfdəki ordu, bu tərəfdəki ordu müdafiə nazirlərinə tabedir, ona görə onlar burada olacaqlar. Amma onlar bizim danışqlarımıza qətiyyət qatılmayacaqlar.

Bu gün axşam buraya bizim Xarici İşlər Nazirliyindən Araz Əzimov gələcəkdir. Onların tərəfindən də xarici işlər naziri və Araz Əzimovun tərəfdəsi gələcəkdir. İndi yerində baxacağıq, görək danışqlarda kim harada iştirak edəcəkdir.

**T u r a l M ü s e y i b o v** («SPACE» telekanalı): Cənab Prezident, münaqişənin başlandığı gündən Türkiyə Azərbaycana siyasi dəstək verir. Türkiyə bu prosesdə bir az sıxışdırır. Avropa Birliyi təkid edir ki, Türkiyə Ermənistandan sərhədlərini açın. Ümumiyyətlə, bu proses baş tutarsa, Azərbaycana necə təsir edə bilər?

**C a v a b :** Bəli, Türkiyə bizim çox yaxın müttəfiqimizdir, Minsk qrupunun üzvüdür və biz Türkiyə ilə six əməkdaşlıq edirik. O cümlədən Ermənistən-Azərbaycan münaqişəsinin həlli prosesində. Türkiyəni, doğrudan da, Avropa Birliyinə daxil olmaq məsələsində sıxışdırırlar. Siz düz dediniz. Ondan tələb edirlər ki, Ermənistana yol açın, Gümrü-Qars yoluńu açın, başqa bir çox şəyər tələb edirlər. Amma mən bildiyimə görə, Türkiyəni idarə edən insanlar bu barədə çox qəti fikirdərlər. Son dəfə oradakı görüşlərimdə mənə deyirdilər ki, onlar heç bir güzəştə getməyəcəklər.

**E m i n M a h m u d o v** («Zerkalo» qəzeti): Qukasyan bəyan edib ki, o, Azərbaycan Prezidentindən daha konstruktivlik gözləmir və danışqlardan heç nə gözləmir. Size elə gəlmirmi ki, bu, indiki danışqlara

erməni tərəfinin verdiyi qiymətdir və onların özləri bu danışqlardan heç nə gözləmirlər?

**C a v a b :** Qukasyan, həqiqətən, belə bəyanatlar vermişdir və mən bu gün Qukasyanın həmin bəyanatları ilə tanış oldum. Lakin bu, Koçaryanın deyil, Qukasyanın bəyanatıdır. Düşünmürəm ki, bunu o, Koçaryanın göstərişi ilə vermiş olsun. O, artıq özünü seçilmiş, həm də demokratik yolla seçilmiş «prezident» hesab edir, buna görə də özünü göstərmek istəyir. Hətta mənə elə golur ki, bunu o bizim üçün yox, da-ha çox Ermenistanda təsir bağışlamaq üçün edir. Mən buna əhəmiyyət vermirəm.

**I l k i n B a ğ i r o v** (*Türkiyənin «STV» telekanalı*): Cənab Prezident, ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həllində qonşu dövlətlərin, xüsusilə Türkiyənin səylerini necə qiymətləndirirsiz və bundan əlavə, Türkiyədən daha nələri gözləyirsiniz?

**C a v a b :** Mən Türkiyənin səylerini hemişə çox yüksək qiymətləndirmişəm və bu gün də qiymətləndirirəm. Türkiyədən əlavə nələri gözləyirəm, artıq bu bizim daxili işimizdir.

**Q a n i r ə P a ş a y e v a :** Cənab Prezident, Siz Parisdən qayıdar-kən: «Ermenilər son status kimi nəyə razılaşırlar?» sualına cavabanızda dediniz ki, heç bir statusa, Koçaryan ya müstəqillik, ya da Ermenistana birləşdirilməsini istəyir. Ermenistanın nümayəndələri ilə görüşlər olur və təbii ki, müzakirələrin nəticələri Size çatdırılır. Bu mövqedən hansısa bir çəkilmələr varmı, yoxsa Ermənistən bu məsələni yənə qəti qoyur?

**C a v a b :** Xeyr, nə var, sabah görəcəyəm.

**A y n u r N ə s i r o v a :** Cənab Prezident, sabahki danışqlarda Mehri varianti müzakirə olunacaqmı?

**C a v a b :** Çox variantlar müzakirə olunacaq.

**N a t i q M ə m m ə d o v** (*«Yeni Azərbaycan» qəzeti*): Cənab Prezident, Azərbaycanın daxili siyaseti ilə bağlı sual vermek istəyirəm. Bi-lirki, avqustun 24-də referendum keçiriləcəkdir və bununla əlaqədar ATƏT-in Bakı ofisi həm hökumət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə «deyirmi masa» təşkil edir. Bunlar Azərbaycan televiziyasında yayılmışdır. Bu müzakirələr Sizdə hansı təəssürat doğurur?

**C a v a b :** Bilirsiniz, o «deyirmi masa»nın ikisine baxdım. Çox yaxşı təəssürat bağışladı. Mən ATƏT-in bu təşəbbüsünü alqışlayıram. Re-

ferendum ərefəsində belə «deyirmi masa»nın keçirilməsi çox faydalıdır. Faydalıdır ona görə ki, bir tərəfdən, referendumda çıxarılan düzəllişlərin, dəyişikliklərin təbliğatıdır. İkinci tərəfdən, bizim müxalifətdə olan partiyaların aparıcıları dəfələrlə deyirlər ki, onlara öz fikirlərini bildirmək üçün televiziyyada imkanlar verilmir. Bunlara televiziyyada 4-5 saat imkan verilir və orada bütün partiyaların nümayəndələri – bəzən onların başçıları danışırlar, bəzən təmsilcili – qeyri-hökumət təşkilatlarının nümayəndələri, iqtidárın nümayəndələri danışırlar, Yeni Azərbaycan Partiyasının nümayəndəsi danışır. Yəni çox canlı müzakirə gedir, hərə öz fikrini bildirir. Onlar öz fikrini bildirirlər, iqtidár nümayəndələri, hansı ki, referendumu irəli sürüb'lər, onlar da öz fikrini bildirir, xalq da görür. Bu çox yaxşı şeydir. Mən bunu çox yüksək qiymətləndirirəm və buna görə ATƏT-ə təşəkkür edirəm. Xalq da görür ki, məsələ nə yerdedir. Mən bundan çox razıyam. Düşünürəm ki, bu, referendumun uğurla keçməsinə kömək edəcəkdir.

**S ə b i n ə Ə l i y e v a :** Cənab Prezident, referendumla əlaqədar çox qəribə bir vəziyyət yaranır. Mən bilən, referendumda çıxarılan bir çox müddəalar bilavasitə Avropa Şurasının təşəbbüsü ilə, yəni qanun-vericiliyimizi Avropa Şurasının standartlarına uyğunlaşdırmaq zorurati ilə əlaqədar irəli sürülmüşdür. Eyni zamanda, Avropa Şurasının Qross, Şvimmer kimi nümayəndələri bu tədbiri «siyasi cəhətdən iddiyalı» tədbir adlandırır və bəyan edirlər ki, referendumda çıxarılan bəzi müddəələr kifayət qədər mübahisəlidir. Sizce, bu cür qeyri-standart vəziyyət nə ilə bağlıdır?

**C a v a b :** Burada qeyri-standart bir şey yoxdur. Hərə öz fikrini söyləyir. Qrossun rəyi hələ heç də Avropa Şurasının rəyi deyildir, yalnız Avropa Şurasının bir deputatının rəyidir. Avropa Şurasında isə 500 deputat var.

Təessüflər olsun, bizim mətbuat və təbiidir ki, bizim müxalifət bir dənə Qross, yaxud ona bənzər başqa familyalı adam gəlib bir söz deyən kimi, elə bilirlər bu, Allahdan gələn bir sözdür, onun sözünü heyfirlayırlar, firlayırlar. Qross elə bir şəxs deyil ki, ona o qədər diqqət yetirilsin. Mən düzü, təccüb edirəm ki, niyə belədir, bizim insanlar nə üçün bu cür hərəkət edirlər? Axi hər bir xalq, hər bir insan, hər bir millət, hər bir millətə mənsub olan insan gərək öz milli mənliyi haqqında düşünsün. Yoxsa, Qross geldi belə dedi. Bəli, səhərdən axşama kimi televiziylər belə, qəzetlər belə. Mənim üçün bunların heç birinin əha-

miyyeti yoxdur. Referendumla bağlı heç bir qeyri-standart vəziyyət yoxdur. Hər şey normaldir.

**Qənirə Paşa yeva :** Cənab Prezident, referendumu çıxarırlacaq məsələlərdən biri deputatların majoritar qaydada seçilmesinə aididir. Müxalifət əsasən belə dəlil götür ki, bu, Azərbaycanda partiyaların inkişafına mənfi təsir göstərəcəkdir. Siz necə fikirləşirsiniz?

**Cavab :** Mən belə fikirdə deyiləm. Bu, partiyaların inkişafına heç bir mənfi təsir göstərməyəcəkdir. Əksinə, partiyaların inkişafına kömək edəcəkdir. Nə üçün? Əgər o partiyanın nümayəndələri, həqiqətən, hansısa bir dairədə seçicilərin etimadını qazana bilərlərse, gedib oradan seçiləmək və konkret bir dairənin nümayəndəsi olmaq daha hörmətlidir, nəinki siyahı ilə seçiləsən. Siyahı ilə seçiləndə o, gedib öz namizədliliyini müdafiə etməlidir. Beledir də. Burada partiyalar heç bir şey itirmir. Bilirsiniz ki, partiya siyahısı ilə 25 nəfər seçilirdi. Bu, 25 nəfər nadir? Bizim 125 deputatın içerisinde bunun 20 faizi idir. Elədirmi? İndi nə oldu ki, bu 20 faizin partiya siyahısı ilə seçiləsi partiyaları inkişaf etdirir, amma bunların majoritar tərəfə keçirilməsi partiyaları inkişaf etdirməyəcək?! Bilirsiniz, bunlar sadəcə, bəhanədir. Bu olmasayı, başqa bir şey olsayıdı, yenə də müxalifət bunun əksinə gedəcəkdi.

**Qənirə Paşa yeva :** Cənab Prezident, bəzi beynəlxalq təşkilatlar bu referendumun keçirilməsini düzgün hesab ələmirlər. Siz belə bir göstəriş verəcəksinizmi ki, həmin o təşkilatlar referendumu izləməyə dəvət olunsunlar?

**Cavab :** O beynəlxalq təşkilatlar kimlərdir?

**Qənirə Paşa yeva :** Avropa Şurasında bəzi ekspertlər var, Amerikada bəzi kiçik institutlar var.

**Cavab :** Biz, yəni bizim Aparat kimi lazımdırsa, dəvət göndərmişdir. O cümlədən Avropa Şurasına da dəvətlər göndərilibdir. Narahat olmayın. Müşahidəçilər dəvət olunublar və gələcəklər. Heç kəs bundan narahat olmasın.

**Yadigar Mikayıloğlu («Şərq» qəzeti):** Cənab Prezident, Sizin Naxçıvan sefərinizin mühüm hissəsi Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması ilə bağlı olduğu üçün səsləm elm barədədir. Azərbaycanda elmi əsərlərin qiymətləndirilməsi ilə məşğul olan Ali Attestasiya Komissiyasının gələcək fealiyyəti haqqında planlarınız nədən ibaretdir?

**Cavab :** Fealiyyət göstərəcəkdir. Ali Attestasiya Komissiyası çox mühüm təşkilatdır. O, fealiyyət göstərir, sadəcə, indi sədri yoxdur. Bu yaxın günlərdə onun sədri təyin olunaqdır və Ali Attestasiya Komissiyası öz işini aparacaqdır.

**Aynur Nəsimrova :** Cənab Prezident, Xəzəryani dövlətlər Xəzərde hərbi təlimlərə başlayıblar. Azərbaycanın hərbi təlim keçirmək təşəbbüsü və imkanı nə qədərdir?

**Cavab :** Biz Rusyanın hərbi təliminə qatılmışıq. Biz Rusyanın hərbi təlim keçirməsini dəsteklədik və orada iştirak etdik. Ona görə ayrıca hərbi təlim keçirməyə cəhət etdik. Amma siz deyirsiniz başqa dövlətlər, yəni kim?

**Aynur Nəsimrova :** Rusiya, Qazaxıstan.

**Cavab :** Rusiya, Qazaxıstan, biz de onun içindəyik. Onlar ayrıca təlim keçirmirlər. Rusiya böyük bir təlim hazırladı, bize müraciət etdi. Hətta prezident Putin mənə bu barədə müraciət etmişdi. Biz buna razılıq verdik və orada iştirak etdik. Ayrıca keçirməyə ehtiyac yoxdur.

**Qənirə Paşa yeva :** Cənab Prezident, alternativ hərbi xidmet barədə dünən Sizə verdim suala cavab olaraq dediniz ki, bunu Avropa Şurası öhdəlik kimi qoyubdur və Sizi də düşündürür. Yəni bunun Azərbaycana zərəri varmı? Çünkü Ermənistən da qəbul etmedi. Düşüncəlerinizi bilmək istərdik.

**Cavab :** Mən sabah burada işimi qurtarıb Bakıya qayıdanın sonra bu məsələye bir də baxacağam. İndi heç bir şey deye bilmərəm.

**Cavid İsmayılov («Yeni Müsavat» qəzeti):** Cənab Prezident, qarşıdan Azərbaycanın merhum prezidenti Əbülfəz Elçibeyin vəfatının ikinci ildönümü gelir. Bilmək istərdik, Əbülfəz Elçibeyin vəfatının ikinci ildönümünün qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı hər hansı göstəriş vermək fikriniz varmı?

**Cavab :** Allah Əbülfəz Elçibeyə rəhmet etsin. Əbülfəz Elçibey xəstə olan zaman, Türkiyədə müalicə dövründə mən müəyyən vasitələrlə öz qayğıımı ona göstərdim. Vəfat etdi. Azərbaycanın ən mötəbər qəbiristanlığında – Fəxri Xiyabanda dəfn olundu. Mən özüm matəm mərasiminə gedib onun tabutunun yanında durdum. Yəni həm öz vətəndaşlıq borcumu verdim, həm də Azərbaycanın Prezidenti kimi, borcumu verdim. 6-7 ay bundan önce mən şəhər icra hakimiyyətinin başçısı Abutalibova göstəriş verdim ki, Əbülfəz Elçibeyin qardaşı Almurad Əliyevlə görüşsün və ona bildirsin ki, mən Əbülfəz Elçibeyin qəb-

rinin dövlət tərefindən götürülməsi haqqında qərar vermək istəyirəm. Ancaq mən istəyirəm ki, buna, birincisi, onların razılığı olsun, ikincisi də, layihəni onlar versinlər. Qəbir üstünün nə cür olmasını isteyirlərsə, onlar nə layihə verselər, onun da həyata keçirilməsi barədə mən göstəriş verəcəyəm.

Abutalibov Almurad Əliyevlə görüşmüştü. O demişdi ki, fikirləşib deyəcəyik. İkinci dəfə onunla görüşmüştü. Eyni sözləri demişdi. Hələ onlardan bir cavab almamışdı.

Mənə deyirlər ki, Əbülfəzin qəbrinin üstündə 10-12 ölkənin bayrağı var. Özbəkistanın, Qazaxıstanın, nə bilim, Türkmenistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın və sair ölkələrin, türkdilli dövlətlərin bayraqları oradadır. Hacıbala Abutalibov mənə deyibdir ki, Özbəkistanın səfirliyi tərefindən xarici işlər nazirliyinə nota verilibdir ki, Özbəkistan bayrağını onların icazəsi olmadan işlətməkdən narazıdırular və onu götürmək lazımdır. Başqalarından da belə nota gelibdir. Onun həmin qohumlarına bunu da deyibler. Ancaq onlar buna məhəl qoymayıblar.

Yenə də deyirəm, Allah Əbülfəz Elçibəyə rəhmət elesin. Ancaq yer üzündə nə qədər böyük şəxsiyyətlər dünyasını dəyişiblər. Kimin haqqında belə tədbirlər görülür, mən başa düşmürəm, ümumiyyətlə, qəbiristanlıqda bayraq ola bilmez. Qəbrin üstündə heç bir bayraq ola bilməz. İndi siz bunu normal hesab edirsizizmi? Yox. Belə qeyri-normal şeylər çoxdur.

İndi ikinci il keçər, vaxt ötər, eger lazımlısa, onlar etiraz etməzlər-sə, biz onun qəbrinin üstünü götürəcəyik, onun adını əbədişdirəcəyik. Amma bilmirəm, ikinci ilini necə qeyd etmək, mərasim keçirmek lazımdır, nə lazımdır, mən bunu anlaya bilmirəm.

Bilirsiniz, bir müsəlman qayda-qanunları var, bir də ümumi dünyəvi qayda-qanunlar var. Her şey bunların çərçivəsində olmalıdır. Amma kimse isteyir ki, kimse bütövdürsin və bunun üçün xüsusi bir qanun qayda yaratsın, güman edirəm ki, hüquqi, demokratik dövlətdə belə şeylər yol vermək olmaz.

**Məmməd Bağırov** (*«Exo» qəzeti*): Cənab Prezident, ABŞ-da 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmle mübarizə məsəlesi kəskin xarakter aldı və bu baxımdan NATO-nun rolu artdı. Əgər mümkünse, deye bilərsinizmi, Azərbaycanın bu təşkilata daxil olması məsəlesi ilə bağlı mövqeyində hər hansı bir dəyişiklik baş vermişdir.

mi, yəni belə hesab etmek olarmı, bu məsələ bizim xarici siyasetimiz üçün öncül məsələdir?

**Cəvab:** Biz NATO ilə fəal əməkdaşlıq edirik. «Sühl namətə rəfədaşlıq» programı var. Onun çərçivəsində biz əməkdaşlıq edirik. Artıq başqa sahələrdə de bizim əməkdaşlığımız çox genişlənir. Biz bu əməkdaşlıqdan məmnunuq. Ancaq bu populist fikirlər ki, var – «biz NATO-ya daxil olaq», «NATO-ya daxil olacaq, ya olmayacaq» – NATO-ya daxil olmaq bizdən asılı deyildir. NATO-ya daxil olmaq üçün gərək NATO standartları səviyyəsinə çatasan. Bu yaxın vaxtlarda Praqada NATO-nun Zirvə görüşü olacaqdır. Mən de oraya gedəcəyəm. Orada, məsələn, artıq deyirlər ki, Baltikyanı ölkələr NATO-ya qəbul olunacaqlar. Rumiñyanın, Bolqarıstanın səhbəti gedir. Ancaq hələ onlara qarşı bir çox tələblər qoyulubdur. Görürsünüz, NATO belə asanlıqla heç bir ölkəni qəbul etmir. Qonşumuz Gürcüstan NATO ilə bizdən də yaxın əməkdaşlıq edir. Amerika Birleşmiş Ştatları ilə xüsusi əməkdaşlıq edir. ABŞ hərbiçiləri gəlib orada təlim keçirlər, onları öyrədir-lər. Gürcüstan bu barədə NATO-ya bizdən də yaxındır. Amma bir məsələ var: bir-biri ilə münaqışdə olan ölkələr NATO-ya daxil ola bilərlərmi? Bu da var. İndi həmişə beledir, beynəlxalq təşkilatlar bize bir şey etmək üçün deyirlər ki, gərək Ermənistana bir yerdə edək, Ermənistana da edək. Məsələn, 907-ci düzelişi götürəndən sonra Amerika Birleşmiş Ştatları ile bizim hərbi sahədə əməkdaşlıq etməyimizə icazə verildi. Onların nümayəndəleri Azərbaycana gəldilər, lazımı danışqlar apardıq, lazımı razılıqlar elde etdik. Amma bundan önce onlar Ermənistanın müdafiə nazirini Vaşinqtona çağırıldılar, bizimla elde olunan, necə deyərlər, sazişdir, razılıqdır, nədir, bunu əvvəlcə onlarla, sonra biziylə etdilər. Ona görə də Ermənistannın vəziyyəti çox şeydə bizi ma-ne olur.

Ona görə bunları nəzərə alaraq, gərək siz də, siyasetçilər də NATO-ya daxil olmaq haqqında real fikirləşəsiniz. Yoxsa ki, hə, biz NATO-ya daxil olmaq istəyirik, kimse deyir ki, NATO-nun qoşunları buraya gəlsin, kimse deyir ki, Türkiyənin qoşunları buraya gəlsin. Çox şey istəmək olar.

Amma bu mümkün kündürmü? Mümkün deyildir.

**Qəniyə Paşa:** Cənab Prezident, 907-ci düzeliş tama-mile ləğv olunmamışdır. O, bir illiyə dondurulmuşdur. Deyirlər ki, bir ildən sonra bu məsələ yenidən Konqresin gündəliyinə çıxa bilər. Bir

ilin bitmesine az qalıbdır. Yəqin ki, bu baredo intensiv iş gedir. Bu məsələnin yenidən Konqresin gündəliyinə qayıtması nə dərəcədə realdır?

**C a v a b :** İnanmiram qayıtsın.

**T u r a l M ü s e y i b o v :** Cənab Prezident, sehv etmirəməsə, Sizin imzaladığınız əfv fərmanları ilə bu güne kimi 3 minə yaxın məhbus azadlığa çıxmışdır. Ötən dəfə Fuad Ələsgərov dedi ki, əfv komissiyasına məhbusların azad olunması baredo artıq Avropa Şurasından da siyahı daxil olub, əfv komissiyası bunun üzərində işləyir. Sizin tərefinizdən yaxın vaxtlarda əfv fərmanının imzalanması gözlənilirmi?

**C a v a b :** Bilirsiniz, sizin özünüz dediniz ki, mən nə qədər əfv fərmanları imzalamışam. Deməli, vaxtaşırı bu fərmanları imzalayıram. Bizi əfv komissiyası daim işləyir. Əger onlar işləyib, hazırlayıb müəyyən qədər təklif mənə təqdim edə bilsələr, töbiidir ki, mən fərman imzalayacağam.

**M i k a y i l Q u l i y e v («İki sahil» qəzeti):** Cənab Prezident, Nardaran hadisələrinə Sizin münasibətinizi bilmək istərdik. Eyni zamanda, bu hadisələrdən siyasi alət kimi istifadə edən qüvvələrə qarşı nə kimi tədbirlər görülür?

**C a v a b :** Nardaran hadisələri ilə əlaqədar Azərbaycanın baş prokuroru və daxili işlər naziri geniş məlumat verdilər. Orada hər şey yazılıbdır, mənim əlavə münasibət bildirməyimə ehtiyac yoxdur. İkinciisi, sən deyirsən ki, bəzi qüvvələr bundan istifadə etmək isteyirlər. Çox təəssüf. Bu, bir tərefdən, mənə təəssüf doğurur, ikinci tərefdən isə, bu adamlar haqqında mənim fikrim elə vəziyyətə gelib çıxır ki, heç bilmirəm nə deyim. Yaxşı, sən siyasi mübarizə aparırsansa, apar. Həkimiyət uğrunda mübarizə aparmaq isteyirsənse, apar. Amma indi Nardaran hadisələri məlumdur, orada kimdir, nedir – bunların hamısı məlumdur. Ondan sui-istifadə etmək, gedib orada çıxış etmək, onları terifləməklə, dəstəkleməklə siz Azərbaycanda daxili ictimai vəziyyəti yene də pozmaq isteyirsinizmi?! Mən bu sözləri həmin o, müxalifət qüvvələrinə deyirəm. Heç kos bunu edə bilmez. Həmin o adamlar, özlərinə partiya düzəltmiş həmin adamlar 1992-1993-cü illərdə Azərbaycanı dağıdırlılar. Əger həkimiyət isteyirdilərə, həkimiyət əllerində idi. Niyə qaçırlar? Nə üçün qaçırlar? Əger onların, sadəcə, insanlıq keyfiyyəti olsaydı, indi səslərini çıxarmağa haqları yoxdur. Azərbaycan xalqına rəhbərlik etdikləri vaxtlar, xalqın, Azərbaycan Respublikasının ən facieli, ən ağır vaxtında hamısı qoyub qaçırdı. Mərhum Əbülfəz Elçibəy

qaçıdı, gelib Keləkide oturdu. Altı ay men onun dalınca adamlar gəndərdim. Türkiyədən adamlar dəvət etdim. Çok hörmətli adamları, millet vekillərini dəvət etdim. Dedim ki, gedin, onu başa salın, Bakıya gəlin, belə şey olmaz, prezidentdir. Yox. Yaxşı qaçmışan, orada otur, gizlən. Oradan daha sən na üçün siyasi fealiyyətə başlayırsan!?

Yaxud da ki, o vaxt hakimiyyətde olan başqaları. Adlarını da çəkmək istəmirəm. Qaçdilar, ele gizləndilər ki, özü de bir il yox, bir neçə il bunların heç biri görünmüdü. Amma birinin adını çəkəcəyəm – Pənah Hüseynov. Azərbaycanda bir misal var: «Harada aş, orada başdır». O vaxt baş nazır idi, istəfa verdi, ondan sonra qaçıdı. Bu adam üç il gizləndi. Ondan sonra təsədüfi olaraq onu şəhərde görmüşdülər, tutmuşdular, həbs etmişdilər, istintaq gedirdi və ona cəza vermək isteyirdilər. Mən bunun qarşısını aldım. Onu həbsxanadan yanına çağırıldım. Gəldi, oturdu, bütün günahlarını boynuna aldı. Mənim gördüyüüm işlərin hamısını yüksək qiymətləndirdi ki, Siz haqlısınız, çox düz etmisiniz, biz bacarmadıq, belə, ele, filan. Mən də xahiş etdim ki, onun işini, nə bilim, dayandırsınlar, ya xətm etsinler. Onu buraxdıq, çıxıb getdi. Bir-iki aydan sonra yənə həmin adamdır.

**Dəfələrlə demişəm, gərək adəmin abır-hayası olsun.** Bu, Azərbaycanda çox geniş yayılmış sözdür. Yox, sən gölmisən, hakimiyyəti əlinə almışan – indi nə yolla almışan, Allah bilir, bu sənin öz işindir, bunu müzakirə etmirəm – bu hakimiyyət bir ilin içərisində Azərbaycanı dağıdıbdır. Ondan sonra təhlükə əmələ gələn kimi qaçıqlar, dağılıblar, gizlənlərlər.

Bir-iki ildən sonra Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşdi. Bəli, Surət Hüseynov dövlət çevrilişi etmək istədi, onun qarşısını aldıq. Nə bilim, Cavadov qardaşları dövlət çevrilişi etmək istədi, qarşısını aldıq. Bunların, onların qarşısını aldıq. Bu vaxt onlar gizləndilər. İndi məlum olur ki, onları oradan-buradan dəstəkləyənlər olubdur, xüsusən Cavadov qardaşlarını. Onları kim dəstəklədi? Onları Müsavat Partiyası dəstəklədi, onları Xalq Cəbhəsi, mərhum Əbülfəz Elçibəy dəstəklədi. Öz nümayəndəsini oraya göndərdi. Onları Moskvadan Mütəllibov dəstəkləmişdi. Adil Hacıyevi göndərmİŞdi – hamısını həbs etmişdik. Həbsdən buraxmışam. Hamısı dəstəklədilər.

Neyə görə dəstəklədilər? Dəstəklədilər ki, Heydər Əliyevi «yxınlar». Yaxşı, Heydər Əliyevi öldürəydi, dəfələrlə demişəm ki,

mən burada şəhid olmağa hazırlam, mən heç bir yere qaçmayaçağam. Ola biledi ki, hansısa təsadüfdən, onlar güc gələrdilər. Bəli, mən işlədiyim otağa. Orada bir şey ola biləcəkdi... Mənim həyatım onunla qurtaracaqdı. Mən bunu gözümün qarşısına almışdım. Mənim nə bir yerə qaçmaq, nə bir yerdə gizlənmək fikrim vardı. Mən meydanda idim. Meydanda vuruşan adam, gərək həmişə bilsin – ya udacaq, ya da uduzacaq. Əgər o vaxt, həmin mart hadisələrində hansısa bir təsadüfdən onlar fürsət tapsayıdlar, bəli, məni vurub öldürəcəkdilər. Amma nə olacaqdı? Əbülfəz Elçibəy oradan enib gələcəkdi, ya Mütəllibov Moskvadan gələcəkdi, ya Müsavat Partiyası Tofiq Qasimovla, başqları ilə gələcəkdi, gəlib Cavadov qardaşlarından hakimiyyət istəyəcəkdilər?! Hansılar ki, Azərbaycanda, onlar da yaxşı biliirdi ki, insanları soymuşdular, ölkəni dağıtmışdalar. Reket yolu ilə adam qalmamışdı ki, onlar soymasınlar. Onlardan gəlib hakimiyyət istəyəcəkdilər?! Yaxud da onlar həmin adamlara hakimiyyət verəcəkdilərmi? Onlarda ağıl vardımı, təsəvvür vardımı?

Bəs bunun sabahı nə olacaqdır? Mənim üçün hər şey aydın idi. Mən Azərbaycanın dövlətçiliyini nəyin bahasına olursa-olsun, qoruyub saxlamalıydım. Öz qanımın, canımın bahasına. Ya o tərəflik olacaqdı, ya da bu tərəflik. Amma onlar...

İndi onların hər birisi gəlibdir ki, biz partiyayıq. Biz, nə bilim, burada bu sözü deyirik, o sözü deyirik. Mən məəttəl qalıram. Mənəvi hüquq, haqq var... O vaxt hakimiyyətdə olan, hakimiyyəti dağdan, qaçıb gizlənən, sonra meydana çıxan bu adamların indi siyasi fəaliyyətlə məşğul olmağa haqları yoxdur! Onlar məşğul oldular, uduzdular, demək, getməlidirlər.

Mən səhər baxırdım. Televiziyyada Lənkəran hadisələrini göstərirdilər. 1993-cü ilin elə bu günləri idi. Yaxşı, bu Lənkəran hadisələrini törədənlər kimlər idi? Həmin Xalq Cəbhəsinin hakimiyyəti idi, mərhum Əbülfəz Elçibəyin hakimiyyəti idi, İsa Qəmbərovun, Pənah Hüseynovun, Rəhim Qaziyevin hakimiyyəti idi. Əlikram Hümbətov kim idi? Xalq Cəbhəsinin üzvü idi. O vaxt Lənkəranda yerli hakimiyyəti yıldılar, həmin Əlikram Hümbətovu orada başçı qoydular. Ondan sonra vəzifəsini artırırlar, gətirdilər Müdafia Nəzirliyində başçı qoydular, polkovnik rütbəsi verdilər. Onlar qoydular. Onların vaxtında o, Azərbaycan ordusunun taxminən 3 min

nəfərlik hərbi hissələrini əlinə keçirdi. Onlar etdiłər. Yəni bu, onların hakimiyyətindən «doğulmuş» bir adamdır. Bir o deyil, onun ətrafında olan adamlar. İndi deyirlər ki, bizim vaxtimzdə hansı rayon gedib, Heydər Əliyevin vaxtında hansı rayon gedibdir... Siz artıq ordunu elə dağıtmışdır ki, Heydər Əliyev yox, Aleksandr Makedonski də gəlib otursayıdı, bir şey etmək mümkün deyildi. Çünkü niyə? Ordunu dağıtmışdır, Surət Hüseynov hər şeyi əlinə keçirmişdi, oradan Əlikram Hümbətov ordunun bir hissəsini çəkmidi Lənkəranə.

Mən gəlmişəm, onlar qaçıblar, indi mən ölkənin daxilində vəziyyəti düzəltmeliyəm, yaxud 5-10 günə orduda vəziyyəti düzəltmeliyəm? Orduda, necə deyərlər, heç kəs heç kəsi eşitmır. Tu-taq ki, Rəhim Qaziyev artıq müdafiə naziri deyildi, amma bütün ordu hissələrini gəzirdi, «öz işlərini göründü». İsgəndər Həmidov, artıq daxili işlər naziri deyildi, amma öz komandası ilə, dəstəsi ilə bütün ordu hissələrini gəzirdi, «öz işlərini göründü». Yəni hakimiyyət yox idi. Bu hakimiyyəti toplamaq, əla almaq lazımdı.

Surət Hüseynov dedi ki, müdafiə naziri lazım deyil, müdafiə işlərini mən aparacağam. Dədim, apar, indi deyə bilərsiniz, niya belə dedim. Mənim başqa əlacıım yox idi. Nə edəcəkdir? O dedi ki, mən 10 günə Dağlıq Qarabağı alacağam. Dədim al görək. Necə alacaqdı, hər şey dağılmışdı. Başa düşürsünüz mü? Ondan sonra da bu Lənkəran hadisələri çıxdı. İndi onu, yenə də deyirəm, televiziyyada göstərirlər. Bu cür cinayət etmiş insanlar – bir var ki, cinayəti bilavasitə edib, bir də var ki, cinayətin mövcud olması üçün bunlar şərait yaradıblar, iş görüblər – indi gəlib burada da Nardaran hadisələrindən istifadə edirlər. Qoy 1993-cü ildən özlərinə nəticə çıxarsınlar və bilsinlər ki, əger onlar, doğrudan da, hansısa pis yola gedərlərsə, bir də qaçıb gizlənməli olacaqlar.

**Məmməd Məmmədov** («Şərq qapısı» qəzetinin redaktoru): Cənab Prezident, mənim sualım siyasetdən bir qədər uzaq olacaqdır. Mən Naxçıvanda yaşayan jurnalistlər adından Sizə bir sual vermək istəyirəm. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatiyam. Sualımlıñ möğzine keçməzdən əvvəl bildirmək istərdim ki, son illər Naxçıvanda ictimai-iqtisadi, mədəni həyatla yanaşı, kütlövi informasiya orqanları da inkişaf edibdir. Mətbuatın bir çox çeşidli növleri yaradıbdır. Bu sahədə coxsayılı jurnalistlər fəaliyyət göstərilər. Sizin reh-

berliyiniz altında respublikamız inkişaf etdiçə, burada da jurnalistika sənəti de inkişaf edir, peşəkar jurnalıstlər formalaşıblar.

Cənab Prezident, mənim sualım Naxçıvanda yaşayan çoxsaylı jurnalıstları maraqlandırır. Bu gün Naxçıvanın ictimai, mədəni həyatında baş verən müsbət dəyişiklikləri siz necə qiymətləndirirsiz? Təbii ki, bu dəyişikliklərin hamısı Sizin uzaqqoren, yorulmaq bilməden apardığınız siyasetin nəticəsində mümkün olmuşdur. Yəqin ki, Naxçıvanda beynəlxalq hava limanının tikilməsindən, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılmasından və bu kimi digər tədbirlərdən sonra həyat daha da qaynar olacaqdır. Sualımın ikinci tərəfini də belə qoymaq istərdim: Naxçıvanda böyük miqyasda aparılan bu quruculuq işlərini Bakuda aparılan işlərlə müqayisə etmək olarmı? Diqqətinizə görə sağ olun.

**C a v a b :** Yaxşı! Sen çox uzun sual verdin, mən çox qısa cavab verəcəyəm. Mən dünən Elmlər Akademiyasının Naxçıvan bölməsinin məsələsini müzakire edəndə Ali Meclisin salonu adamlı dolu idi. Orada Naxçıvanda görülən işlər, eldə edilən nailiyyətlər haqqında danışdım. Bu gün də Vayxır su anbarının məsəlesi ilə əlaqədar bəzi şəyələri keçmişdən yada saldım, bəzi məsələlərdən də, bu gün görülən işlər haqqında da danışdım. Naxçıvanın siması dəyişibdir. Şəhərə baxın, mən bu şəhəri yaxşı tanıyıram. Mən 1993-cü ildə buradan getmişəm. Şəhərin siması dəyişibdir. Ümumiyyətə, Muxtar Respublikanın siması dəyişibdir. Burada insanlar rahat yaşayırlar. Blokada şəraiti olmasına baxmayaraq, insanların yaşayışı yaxşıdır. Məsələn, bu il özlerini taxılla təmin edəcəklər. Özlerini şekerle təmin edirlər. Buraya şeker getirmək lazım deyildir. Şəker çuqunduru əkilir. Türkiyənin Naxçıvanla qonşu vilayətlərinə göndərilir, orada şeker zavodlarında emal olunur, şeker buraya gətirirlər. İndi əger burada kiçik şeker zavodu olsaydı, bu, Naxçıvan üçün ikiqat faydalı olardı. Çuqundurun emalında şeker ki, ayılır, onun qalan hissəsi bundan da qiymətlidir. Çünkü ondan qiymətli gübə kimi istifadə olunur. Buna baxmayaraq, əger beleliklə, Naxçıvan özünü şekerlə təmin edirse, bu çox gözəl haldır. Naxçıvan özünü başqa şəyələr də təmin edir. Naxçıvanda çoxlu tikinti işləri aparılır. Bura blokada vəziyyətindədir. Bunu nəzərə almaq lazımdır. Tikinti işləri görülür, məktəbler, binalar tikilir. İndi burada bəzi oteller də tikilibdir. Naxçıvanda çox işlər görülür. Bu məni sevindirir. Güman edirəm ki, aeroportu bir ilə tikib istifadəyə verəcəyik.

Akademiyanın bölməsi də, ümumiyyətlə, Naxçıvanın həyatına, o cümlədən ictimai-siyasi həyatına müsbət təsir göstərəcəkdir. Vayxır su anbarının da iki ilə tikilib qurtarması burada çox böyük imkanlar yaradacaqdır.

**Q e n i r ə P a ş a y e v a :** Cənab Prezident, biz burada sakinlərlə səhəbət zamanı öyrəndik ki, onlar meyvə-tərəvəz məhsullarını aparıb Türkiyədə satırlar. Amma müəyyən norma tətbiq olunur, əhalı bildirir ki, norma azdır, bu olmasa, biz məhsullarımızın satışından daha çox mənfaət əldə edə bilərik. Bununla bağlı Türkiyə ilə müəyyən işlər aparılırmı ki, normanın həcmi artırılsın?

**C a v a b :** Təəssüf ki, bilirsiniz, bizim qardaş Türkiyə belə normalar qoyur. Mən hesab edirəm ki, qoymamalıdır. Mən bu barədə Türkiyənin rəhbərləri ilə dəfələrə danişmişəm. İndi bu norma bir az artırılibdir, yəqin size deyiblər. Amma norma qoymamalıdır. Mən Türkiyədə dövlət və hökumət başçıları ilə danişmişəm ki, Türkiyənin bu şərqi vilayətlərində meyvə-tərəvəz çox azdır və yaxud da yoxdur. Amma Naxçıvanda boldur, bu, birincisi. İkincisi, Naxçıvanın meyvə-tərəvəzi Azərbaycanın başqa bölgələrinin hamisindən daha da keyfiyyətli və dadlıdır. Məsələn, burada vaxtile, SSRİ dövründə 120 min ton üzüm istehsal olunurdu, 10-15 şərab zavodu vardı. Onlar o dövrdə qaldı. İndi bunların müəyyən üzüm bağları var, üzüm istehsal olunur. O zavodların da bəziləri qalıbdır. Amma şərab istehsal edirlər, özləri bu şərabı içməyəcəklər. Türkiyə bu şərabı öz ərazisinə buraxmir, İran buraxmir, hətta İranın ərazisində keçən bizim avtomobilrlə spirtli içkilerin nəql olunmasına icazə verilmir. İndi Naxçıvan Muxtar Respublikasının vəziyyətinə baxın. Öz daxili bazarını təmin edir, amma çox şeyi xaricə çıxara bilmir. Burada çox cəviz var. Bilirsiniz də cəviz nadir? Siz buna Bakıda qoz deyirsiniz. Türkçə də adı cəvizdir, çox dadlı şeydir, Türkiyədə bunu sevirlər. İndi mənə deyirlər ki, Türkiyəyə aparırlar, satırlar, sonra da satacaqlar. Əlbəttə, İran öz ərazisinə buraxmir, çünkü bunların hamısı İranda var. Türkiyədə, onun şərqi hissəsində isə yoxdur, onları təmin etmək lazımdır, amma burada da norma qoynublar. İndi hər dövletin öz qanunu var. Nə edek. Yenə də danişıqlar aparacaqıq.

**Q e n i r ə P a ş a y e v a :** Cənab Prezident, Sizin bizi olan etimadınızdan çox sui-istifadə edirik. Amma jurnalıst həmkarlarım arasında mübahisə yaranmasın deyə, son suali «Azadlıq» qəzetinin müxbiri vermək istoyır.

**Z ü l f i y y e Ə h m a d l i («Azadlıq» qəzeti)** : Cənab Prezident, bir müddət əvvəl Bakıda villaların siyahısının hazırlanması ilə bağlı tapşırıq vermişdiniz. Hazırda bu məsələ ne yerdədir? Kimlərinse villaları bu siyahidən kənardə qala bilərmi?

**C a v a b :** Nə bildin ki, mən villaların siyahısının hazırlanmasını demişdim? Bu məlumatı haradan almışınız? Bilirsiz, bu barədə mən istəyirəm, sizinle açıq danışam. Burada müyyəyen qədər ziddiyət yaranıbdır. Biz demokratik ölkədə yaşayırıq. Yeni Azerbaycan demokratik ölkədir. Bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bazar iqtisadiyyatı da Azərbaycana böyük fayda gətiribdir. Mən bunu dəfələrlə demişəm. Bu gün yenə də orada, müşavirədə deyirdim. Məsələn, burada əldə olunan nailiyətlər bazar iqtisadiyyatının nəticəsidir. O cümlədən de bütün Azərbaycanda. Bazar iqtisadiyyatını da aparan iş adamlarıdır, sahibkarlardır. İndi bunlar iş görürler, pul qazanırlar, çoxlu avtomobiller alırlar, başqa na bilim, özlərinə gözəl menzillər düzəldirlər, bəziləri də gedib villalar tikirler. Amma deyirlər ki, bu villaların beziləri təkcə iş adamlarının deyil, hansısa məmurlarındır, lakin onların öz adlarına deyil, başqalarının adınadır. Düzünü deyim, bu, əlbəttə, mənim xoşuma gelmir. Ancaq yadınıza salmaq isteyirəm ki, 1970-ci illerde mən Azərbaycanda işleyəndə bağ evlərinin tikilməsi ilə mübarizə aparırdım. Bir nəçə adamları, nazirleri işdən çıxarmışdım, partiyadan xaric etmişdim. Onlar öz gelirlərindən artıq olan xərc çəkirdilər. O vaxt tikilən bağ evləri indikilərin yanında tövə kimi ola bilərdi. Amma o vaxt da biz bu hallarla mübarizə aparırdıq ki, bu, sovet mənəviyyatına ziddir. Onun da ağrısını mən sonra çəkdirdim. Mən işdən kənarlaşdırılardan sonra mənim haqqında cürbəcür məqalələr yazdılar. Yazdılar ki, Heydər Əliyev burada özbaşınalıq edib, filan edib. Mən indi də heç nədən qorxmuram, çəkinmirəm. Ancaq bunu mən nə cür aid edim ki, bu biznesmen villasıdır, yaxud da hansısa bir məmura mənşub olan villadır. Çünkü onun nə adı var, nə familiyası var, nə bunun sübutu var. Ona görə burada belə ziddiyətli veziyət var. Sən deyirsən ki, villaların siyahısını çıxarımağı tapşırmışam. Mən belə göstəriş verməmişəm.

**Q ə n i r ə P a ş a y e v a :** Cənab Prezident, enerji təhlükəsizliyi baxımından...

**C a v a b :** Hə, o vaxt elə bir şey demişdim. Enerji xətləri keçən yerlərdəki tikililər barədə demişdim. Yaxşı, bir halda ki, siz maraqlanırsınız, Bakıya gələndən sonra mən də maraqlanaram.

Amma bir sualı vermirsiniz. Nə üçün soruşturmalarınız ki, mənim sahibkarlarla son görüşüm, yaxud müşavirə nə vaxt olacaqdır? Mən size məlumat vermək isteyirəm ki, artıq 15-20 gündür ki, sənedlər hazırlıdır. Biz o sənedləri hazırlamalı idik, onlar hazırlıdır. Amma ortaya bir neçə tədbir düşdü. Mən indi Bakıya qaydan kimi, o sənedlərə baxacağam. Yəqin ki, onların bir çoxunu imzalayacağam. Çünkü isteyirəm, əvvəlcə o sənedlər elan olunsun. Referendumdan sonra həmin müşavirəni keçirəcəyəm. Sahibkarların fealiyyətini artırmaq, onlara yardım etmək – onlar məsələlər qoymuşdular – bunların hamısı nəzərə alınır – bu niyətlərimi da həyata keçirəcəyəm.

**Q ə n i r ə P a ş a y e v a :** Biz jurnalistlər adından təşəkkürümüzü bildiririk ki, Siz vaxt ayırdınız, bizimlə görüşdünüz, suallarımıza cavab verdiniz.

**H e y d ə r Ə l i y e v :** Sağ olun.

**Q ə n i r ə P a ş a y e v a :** Mümkündürsə, Sizinlə bir xatırə şəkli də çəkdirərdik.

Azerbaycan Prezidenti Heydər Əliyev onu Naxçıvan Muxtar Respublikasına səfərdə müşayiət edən və mətbuat konfransında iştirak edən jurnalistlərlə xatırə şəkli çəkdirdi.

## XALQIMIZ KONSTITUSİYAYA TƏKLİF OLUNAN DƏYİŞİKLİKLƏRƏ SƏS VERDİ

24 avqust 2002-ci il

Bakı şəhərinin Səbail rayonundakı 17 nömrəli referendum mənətəqəsi Tofiq İsmayılov adına Respublika Uşaq və Gənclər Yaradıcılığı Sarayında yerləşir. Məntəqədə səsvermə siyahısına 1072 nəfər daxildir. Hər yerdə olduğu kimi, burada da səhər saat 8-dən səsvermə başlanılmışdır.

Azərbaycan Prezidenti məntəqəyə gəlmış seçiciləri, kütləvi informasiya vasitələrinin nümayəndələrini salamladı.

Azərbaycan Prezidenti Heydər Əliyev məntəqədə onu gözləyən çoxsaylı yerli və xarici jurnalistlərin suallarına cavab verdi.

**S u a l :** Cənab Prezident, lütfən deyin, Sizcə, oğlunuz İlham Əliyev qarşındaki prezident seçkilərində namizədləyini irəli sürəcəkmi?

**H e y d a r Ə l i y e v :** Siz bu sualı nə üçün verirsınız? Siz hansı kütləvi informasiya vasitəsini təmsil edirsiniz?

**J u r n a l i s t :** Mən İngilterədənəm və Röyter agentliyini təmsil edirəm. Çoxları deyir ki, növbəti prezident oğlunuz olacaqdır?

**H e y d a r Ə l i y e v :** Bunu o barədə danışanlardan soruşun.

**S u a l :** Siz prezident seçkilərində iştirak edəcəksinizmi?

**C a v a b :** Bəli, mən qarşındaki seçkilərdə iştirak edəcəyəm və bunu açıqlamışam. 2003-cü ildə Prezident seçkilərində iştirak edəcəyəm və ümidi varam ki, məni üçüncü dəfə də seçəcəklər. Əger oğluma suallarınız varsa, bunu ona ana dilinizdə vərə bilərsiniz.

**S u a l :** Siz Konstitusiyaya bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

**C a v a b :** Bu mənim təşəbbüsümdür, bu məsələləri referendumda mən çıxarıdım. Bu o deməkdir ki, mən onları zəruri hesab edirəm. Çünkü demokratik dövlətimizin ilk Konstitusiyasını qəbul etdiyimiz vaxtdan 7 il keçmişdir. Bu müddət ərzində dünyada və ölkəmizdə çox şey dəyişibdir. Konstitusiyamız referendumda qəbul olunduğuuna görə - bu da yaxşı haldır, ona parlament vasitəsilə, hər kəsin istədiyi kimi də-

yışıklıklar etmək olmaz - dəyişikliklər ancaq ümumxalq səsverməsi, referendum yolu ilə edile bilər. Ona görə də mən təklif olunan dəyişiklikləri referendumda, ümumxalq səsverməsinə çıxdım. Hesab edirəm ki, xalq səs verəcəkdir.

**S u a l :** Cənab Prezident, Siz özünüz necə səs verdiniz, bütün bəndlərə «hə» dediniz, yoxsa...

**C a v a b :** Əlbəttə, «hə» dedim.

**S u a l :** Alternativ xidmətlə bağlı bəndə də? Naxçıvanda deyirdiniz ki, bu barədə düşünəcəyim.

**C a v a b :** Gerek onu mənim yardımına salaydım. İndi mən «yox» desəydim, onsuz da bir şey çıxmayaçaqdır. Amma yardımدادır, sən Naxçıvanda dedin, düşünmək lazımdır. Hələ vaxt var, bu barədə düşünərik.

**S u a l :** Yəqin ki, qanunvericiliklə tənzimlənəcəkdir.

**C a v a b :** Baxarıq. Amma yardımına sal, mənim yardımından çıxır. Da-ha başqa suali olan var?

**S u a l :** Cənab Prezident, referendumun gedişi ilə bağlı yəqin Siza tez-tez məlumat verirler. Vəziyyət Sizi qane edirmi?

**C a v a b :** Mənə elə galır ki, çox yaxşıdır. Mən buraya gəlməzdən övvəl telefon etdim, öyrəndim, indi rəqəmlər haqqında heç bir şey demək istəmirəm. Ancaq fəallıq çox yüksəkdir. Mən evdən buraya gələnə qədər bir neçə məntəqənin yanından keçmişəm. Məntəqələrde çoxlu adamlar var, məni bir-iki yerdə, hətta saxlamaq istedilər. Camaat çox fealdır.

**S u a l :** Cənab Prezident, Nardaranda əhali referendumda iştirak edir. Amma onların Sizdən xahişi qılır. Onlar Sizinlə görüşmək barədə xahiş ediblər. Amma referendumda gedirlər. Buna münasibətiniz necədir?

**C a v a b :** Referenduma gedirlərse, çox gözəl. İndi onlar referendumda getsələr, başqa məsələlərdə öz sehvələrini başa düşsələr... Hər halda, hökumətin onlara münasibəti həmişə yaxşı olubdur və yaxşı da olacaqdır.

**S u a l :** Cənab Prezident, ümumiyyətlə, yenə də, nə vaxtsa, Konstitusiyaya dəyişikliklər və əlavələr olunacaqmı?

**C a v a b :** Ay qardaş, elə sual verirsən ki... Yeddi ildə birinci dəfədir ki, Konstitusiyada dəyişiklik edirik, onu da görürsən ki, nə qalma-qalla... Yəni xalq arasında qalmaqla yoxdur. Ancaq müxalifətdir, heç anlamırıram, nə üçün belə şeylərə etiraz edir? Dəyişikliklər üçün yəqin ki, ehtiyac lazımdır. Mən sizə dəfələrlə demişəm. Bu dəyişikliklər elə

deyil ki, oturdun, fikirləşdin ki, bunları edək. Bunlar son illərdə yaranmış vəziyyətlə əlaqədar gündəliyə gəlibdir. Ona görə də bu dəyişikliklər edilir.

Əgər gelecekdə də hansısa bir dəyişikliyə ehtiyac olarsa, təbii ki, edilecəkdir. Ancaq yənə də referendum vasitəsi.

**S u a l :** Cənab Prezident, Avropa Şurasının nümayəndəsi Andreas Gross buradadır, referendumu izlemək üçün Azərbaycana gəlibdir. O, Azərbaycan haqqında sərt fikirlər bildirir. Rəsmi Bakının buna münasibəti necə olacaqdır?

**C a v a b :** Nə bilim, mənim bundan heç xəbərim yoxdur.

**S u a l :** Cənab Prezident, bir çox müxalifet partiyaları referendumda müşahidəçi kimi iştirak etməkdən də imtina etdilər...

**H e y d a r Ə l i y e v :** İmtina etdilər? Bəs onlar bir o qədər müşahidəçi vəsiqəsi aldılar.

**J u r n a l i s t :** Beziləri iştirak edirlər, amma bəziləri Mərkəzi Seçki Komissiyasının onlara şərait yaratmadığını bəhanə getirərək, referendum müşahidə etməkdən boyun qaçırdılar. Siz özünüz necə, Mərkəzi Seçki Komissiyasının fəaliyyətindən razınızızmı?

**C a v a b :** Necə yəni onlara şərait yaradılmayıb? Onlara 22 min vəsiqə verilibdir. Özü də biz burada qanunu pozduq, onların xahişinə görə pozduq. Çünkü hər bir müşahidəçi vəsiqəni gelib referendum dairəsində almalıdır. Mərkəzi Seçki Komissiyası da xəbər vermişdi ki, müşahidəçilər öz vəsiqələrini gelib referendum dairələrindən ala bilərlər. Ancaq onlar müşahidəçi vəsiqəsini bir həftə gedib almadılar. Ondan sonra, referendumda 3 gün qalmış hay-kük saldılar. Dedilər ki, məsələn, hansısa partiya 4800 nəfərin siyahısını veribdir. Elə bu siyahı ilə müşahidəçi vəsiqələrini bize verin. Mərkəzi Seçki Komissiyası tələb etdi ki, heç olmasa, bu adamların ünvanını verin, görək ki, kimsərə müşahidəçi vəsiqəsi təqdim edirik. Yoxsa, filankəs filankəsov, qurtardı getdi? Onlar da bunu etmədilər. Mən dedilər, mən də məsləhət gördüm ki, məsələni keşkinləşdirməsinlər. Mərkəzi Seçki Komissiyası 22 min vəsiqə veribdir. Bəzi partiyalar 4-5 min vəsiqə alıblar.

Bəs onda bu vəsiqələri nə üçün, nədən ötrü almışdlar? Nə üçün onlar Mərkəzi Seçki Komissiyasından narazı qalırlar? Yəqin düşünürdülər ki, onlara müşahidəçi vəsiqəsi verilməyəcəkdir, hay-kük salacaqlar. Amma onların bütün bəhanələri götürüldü. Bəhane götürüləndən sonra, indi nə deyim...

## NİZAMİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT ZAMANI ONU MÜŞAYİƏT EDƏN JURNALİSTLƏRİN SUALLARINA CAVAB

**S u a l :** Cənab Prezident, bu gün Azərbaycanın ilk müstəqil telekanalı olan ANS Gəncədə yayılmışına başlıyır. Buna sizin münasibətiniz necədir?

**C a v a b :** Sizi təbrik edirəm. Cox yaxşı ki, yayılmışına başlamışınız. Amma niye belə gec yayılmışınız?

**J u r n a l i s t :** Maliyyə çətinliklərinə görə.

**H e y d a r Ə l i y e v :** Sizin telekanal – hamidan zəngin, hamidan qabaqcıl, özünü hamidan yüksək səviyyədə saxlayan telekanal geriye qalıbdır. Sizi təbrik edirəm.

**S u a l :** Cənab Prezident, dünən verilən şikayət məktubları şəhər icra hakimiyyətinin başçısından olavaş, həm də polis rəisindən idi. Polisle bağlı şikayətlər münasibətiniz necədir?

**H e y d a r Ə l i y e v :** Sən nə bildin, o şikayetləri oxumusan?

**J u r n a l i s t :** Cənab Prezident, bir-iki şey öyrənə bildik. Biz həm də əhali ilə söhbət etdik.

**H e y d a r Ə l i y e v :** Onlar nə deyirlər?

**J u r n a l i s t :** Onlar dedilər ki, rüşvət halları vardır. Polis şəxsiyət vəsiqəsini verərən rüşvət alır.

**H e y d a r Ə l i y e v :** Hər şikayətə baxacaq, lazımi ölçü götürəcəyik. Ancaq daxili işlər naziri buradadır. Bura gəl görüm, eşidirsən?!

**R a m i l U s u b o v (daxili işlər naziri):** Cənab Prezident, eşidirəm. Tədbir görəcəyəm.

**H e y d a r Ə l i y e v :** Axi niyə, niye belə olsun? Biz nə qədər tədbirlər görüruk, insanları təbiyə edirik, nə qədər başa salırıq. Axi bu rüşvətdən niyə el çəkmirlər? Mən inanıram ki, şikayetlərin bir qismi həqiqətə uyğundur. Təbii ki, şikayetlərdə subyektiv fikirlər de olur, hərə öz mənafeyindən şikayət edir. Ancaq ümumiyyətlə, polisden narazılıq çoxdur, rüşvetxorluq halları da var və bunu da əhali, xalq bilir. Bu, daxili işlər orqanlarını, polis orqanlarını hörmətdən sahı. Əlbəttə, bizim dövlətin də nüfuzuna toxunur və bəzən də onu ləkələyir. Bilin, bunlar məni çox incidir.

Mən indi daxili işlər nazirinə tapşırıq verəcəyəm. Bu şikayətlərin hamisəna mən baxacağam, özünüz tədbir görün.

**R a m i l U s u b o v :** Cənab Prezident, aydınlaşdır.

**S u a l :** Cənab Prezident, Siz bir az yorulmusunuz. Siz sahibkarlığın inkişafına təkan verecək Fərمانları imzalamışınız. Amma regional yanaşma necə olacaqdır? Bakıdan fərqli olaraq, Gəncə kimi şəhərlərə sərməyə cəlb etmək üçün sahibkarlara güzəştərələr ola bilərmi?

**C a v a b :** Birincisi, mən demədim ki, yorulmuşam. Mən dedim ki, yorulmamışam. Əgər siz televiziya ilə müşavirəyə baxırdınızsa, orada salonda oturanlara dedim ki, mən yorulmamışam, amma siz yorulmusunuz. Ona görə sən mənə şər atma.

**J u r n a l i s t :** Cənab Prezident, yəni düşüncərük ki, yorulmusunuz.

**H e y d a r Ə l i y e v :** Bu, başqa məsələ. Amma o məsələ mühüm məsələdir. Mən dünən də dedim, vacib məsələdir. İndi nə cür həll olunacaq, mən əvvəlcədən heç vaxt bir şey demək istəmirəm. Təessüf ki, bizdə, ele mənim etrafımda da belə adamlar var ki, işin hamisini bilmədən, yarımcıq şəraitdə dərhal deyirlər ki, belə olacaq, elə olacaq. Sonra da elə olmur. Ondan sonra da qalır belə. İnsanlar da deyir, bəs niyə, axı bu belə demişdi?

Bilirsən, məsələ həll olmamış, qərar qəbul edilməmiş belə bəyanatlar vermək düzgün deyildir. Baxmayaraq ki, bu qərarları mən qəbul edirəm, Fərمانları mən imzalayıram, mən baxıram, ancaq özüm də bunlardan əvvəl bir fikir deməkdən çəkinirəm. Çünkü niyə? Bunun texnologiyası çox mürekkebdir. Bəlkə siz bunu bilmirsiniz. Tapşırıq verirəm, göstəriş verirəm, hazırlayırlar, lazımı yerlərlə məsləhətləşirlər, razılışırlar, getirirlər, baxıram. Məsələn, görürəm ki, bu çatmir, bu belə olmaz, burasını başqa cür etmək lazımdır, bu məsələ başqa cür həll olunmalıdır. İki-üç dəfə bunu dəyişdirirəm. Ondan sonra, tam bir qərarla geləndən sonra mən onu imzalayıram. Ona görə de sənin sualına ümumi cavab verirəm. Güman edirəm ki, bu doğru fikirdir. Baxılacaq, amma konkret nə olacaq – demək istəmirəm.

**S u a l :** Cənab Prezident, Beynəlxalq Valyuta Fondu nümayəndəleri Sizinlə görüşdürlər. Onların Azərbaycanda enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı tələbləri var idi. Onlar bunu israrlı tələb edirlər, buna münasibətinizi bilmək olarmı?

**C a v a b :** Bilirsiniz, onlar israrla tələb edirlər. İndi təsəvvür edin, onlar deyirlər ki, Azərbaycanda neft məhsullarının satış qiymətini dün-

ya qiymətlərinə qaldırıq. Biz bunu qaldırısq, sizə nə olacaq?! Nə olacaq?! Sizi demirəm, bəlkə sizin şəxsi avtomobiliniz yoxdur, neft məhsullarından o qədər də istifadə etmirsiniz. Amma bizim Azərbaycanı götürürün. Bizim kənd təsərrüfatı ne töhrə olacaqdır, aqrar sahədə özəl sektor var, biz indi onu ayağa qaldırırıq, inkişaf edir. Bilirsiniz ki, vaxtılı onlara güzəştə yanacaq məhsulları satırıq. Sonra onlardan vergiləri götürdük. İsteyirik ki, onlar ayağa qalxınlar.

İndi qiyməti birdən qaldırıq, onda onları, necə deyərlər, vurduq öldürdük.

Bilirsinizmi, onlar bunu bir ildir deyirlər. Biz də bununla razı olmurraq. Çünkü niyə razı olmuruq? Bəli, bunu dövlət üçün qaldırıraq, gəlirlər də artacaqdır. Amma biz hər bir şeyi xalqın, əhalinin, işləyənlərin imkanları ilə ölçürük. Ona görə biz bunu etmirmik. Onlar da bəzi hallarda bizim real vəziyyətimizi nəzəre almaq istəmirələr. Demirəm ki, bilmirlər, bilirlər, onların burada nümayəndələri var. Nəzərə almaq istəmirələr. Bəzən də ele zor edirlər. Çünkü öz siyasetlərini yerinə yetirmək isteyirler. Biz də, təbiidir, bu barədə danışq aparınraq, mübahisə aparınraq. Valyuta Fondu gəldi bunu dedi – et, onu dedi – et, biz bunu edə bilmərik. Əgər biz Valyuta Fondundan her dediyini etseydik, onun bize çox böyük hörməti olmazdı. Her ölkənin özünün xüsusiyyəti var, şəhərləri var. Ona görə bu məsələdə biz onlarla çox ciddi danışqlar aparınraq ve danışqlar da davam edəcəkdir.

**S u a l :** Cənab Prezident, Devid Vudvord dünən demişdir ki, «Şahdəniz» layihəsi ilə bağlı konsepsiyaya, ola bilər, yenidən baxılsın. Onun həyata keçirilməsinə sanksiya oktyabr ayından sonra veriləcəkdir. Buna necə baxırsınız, Azərbaycanın qarşısında qazın satılması problemi durumu?

**C a v a b :** Təessüflər olsun ki, belə meyllər var. Amma biz bununa məşğuluq.

**S u a l :** Cənab Prezident, bildiyiniz kimi, Türkiye Naxçıvandan oraya neft məhsulları aparılmasını dayandırıdı. Bu, Naxçıvanda müəyyən problemlər yaratdı, etiraza səbəb oldu. Bu, Naxçıvan üçün çətinlik yaradı bilərmi?

**C a v a b :** Bu, tekçə Naxçıvan üçün yox, İğdırın və başqa vilayətlərin əhalisine də çox böyük faydalı getiribdir. Mən ilk dəfə 1992-ci ilde gedib İğdrini görəndə təccübəldim. İğdrini Türkiyənin tarixində böyük bir şəhər kimi təsəvvür edirdik. Bizim kəndlərdən biri kimidir.

Məsələn, Naxçıvanda Şərur rayonunun mərkəzi var, onunla müqayisə etdim. Heç onunla müqayisə ediləsi də deyildi. Amma indi, körpü açılandan sonra, ticarət başlayandan sonra, o cümlədən neft məhsulları ticarəti başlayandan sonra İğdır tamamile dəyişibdir. Onlar İrandan da neft alırlar. Deyəsən, İrandan götürüb aparırdılar. O mexanizmi bilmirəm, hər halda orada ticarət gedir. Türkiyə dayandırıbsa, bundan ötrü biz Türkiyə ilə mübahisəyə girməyəcəyik. Hər dövlətin öz siyaseti var.

**E l m i r a A x u n d o v a** (*«Literaturnaya qazeta»nın əməkdaşı*) : Cənab Prezident, olar, bir sual verim? İndi sualları cavalar verir, amma veteranlar vermirlər.

**H e y d a r Ə l i y e v** : Verin, göl buraya. Bu veteran mənim köhnə dostumdur. Hər şeyin təzəsi, dostun köhnəsi.

**E l m i r a A x u n d o v a** : Bu məsələ məni çoxdan düşündürür. Vaxtıla bütün respublikani – Bakını, onlarca mikrorayonu, qəsəbələri, yaşayış massivlərini və sairəni Siz tikmisiniz. Eyni zamanda, bütün rayonlarda qonaq evləri tikdirmisınız. Mən Lənkərandakı qonaq evini indi də görürom, çox gözəldir. Onu demək isteyirəm ki, indi Siz rayonlara gedəndə qalmağa yer olmur. Özünüz üçün bir iqamətgah yoxdur. Axi bu, acınacaqlı haldır. Rusiya, Ukrayna və başqa ölkələrin prezidentlərinin hər şəhərdə iqamətgahları var. Düzdür, Siz ciddi adamsınız, bəlkə istəmirsiniz. Amma icra hakimiyyəti başçıları düşünməlidir ki, Prezident gələndə ona layiq qonaq evi olmalıdır. Bu məsələyə Siz necə baxırsınız, qonaq evi, iqamətgah tikilməlidir, ya yox?

**H e y d a r Ə l i y e v** : Mən bu işə belə baxıram ki, bunlar Prezidente görə olmamalıdır. Məsələn, bilmirəm, bilirsınız, ya yox, mən vağzalda gecələmişəm, orada mənim xüsusi vəqonum var, onu oraya götürübələr. Mən orada gecələmişəm. Keçən dəfə gələndə də belə olmuşdu. Mənim üçün heç bir şey lazım deyildir. Bəlkə gələcəkdə başqa Prezident olacaq, hər şeyi buraxıb bu işlə məşğul olacaqdır. Amma mənim üçün bunlar lazım deyildir. Mənim həyatım həmişə sadə keçibdir. Hər halda, bir yerdə gecəleyəcəyəm.

**E l m i r a A x u n d o v a** : İndi biz müstəqil dövlətik, olmalıdır.

**H e y d a r Ə l i y e v** : Bəli, əvvəlkindən fərqli olaraq, indi müstəqil dövlətik. Doğru deyirsiniz, olmalıdır. Ancaq bu da hər yerdə yeri li təşəbbüsle əlaqədardır. Mənim özüm heç vaxt göstəriş verməmişəm ki, keçmişdə haradasa qonaq evi tikilsin. Hansısa rayonun bir rəhbərinin təşəbbüsü olubsa, onlar azdan-çoxdan belə şeyləri düzəldiblər. Am-

ma kimse bu işlərə biganədirsa, onlar düzəltmeyiblər.

**J u r n a l i s t** : Hər hansı xarici iş adamı buraya gəlse, qalmağa heç bir yer yoxdur.

**H e y d a r Ə l i y e v** : Siz dünən mənim çıxışımı eşitdiniz. Dedim, Bakıdan bizim vəzifəli şəxslər iş üçün buraya gəlirlər. Ele edirlər ki, sehər tezdən gəlsinlər, işlərini görsünlər, axşam da qayıtsınlar. Burada qalmağa bir yer yoxdur. Mən ölkənin Prezidentiyəm, gəlmmişəm, əger burada şəhərin rəhbərləri məne münasib yer verə bilmirlərsə, başqa adam haqqında nə deyim? Ona görə dünən Fərhad Əliyev belə bir təşəbbüs irəli sürdü ki, hansısa iş adamlının vasitəsilə burada bir otel tikilsin. Böyük yox, kiçik otel tikilsin. Naxçıvanda tikilibdir, siz gördünüz.

**S u a l** : Cənab Prezident, Amerika Rusiyadan və İrandan kürü idxləlinə qadağan qoydu ki, Xəzər dənizində nərə balığının kökü kəsilir. Bu, həm də Azərbaycana aiddir. Bu məsələ ilə bağlı nə deye bilərsiniz?

**C a v a b** : Bilirsiniz, bu çox çətin məsələdir. Bu məsələ sovet vaxtı da çox ciddi idi. Ancaq onda Xəzər dənizi, əsasən, Sovetlər İttifaqına məxsus idi və ciddi tədbirlər görüldürdü. İndi beş Xəzəryanı ölkə var. Hərasının ərazisində nə qədər brakonyer var. Deye bilərem ki, bu, Xəzər dənizinin en böyük problemlərindəndir, hətta işırtımırəm, bir faciəsidir. İndi bilmirəm, bu dövlətlər birlikdə nə edəcəklər? Amma tədbirlər görmək lazımdır. Sağ olun.

## RUSİYA FEDERASIYASINA İKİ GÜNLÜK İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

23 sentyabr 2002-ci il

— Mənim Rusiyaya səfərim haqqında məlumat mətbuatda verilibdir, xəberiniz var. Rusyanın prezidenti Vladimir Putin məni Moskvaya işgüzar səfərə dəvət edibdir. Mən də bu səfəri həyata keçirirəm. Orada bizim danışqlarımız olacaqdır. Ondan sonra biz üç saziş imzalayacaqıq. Əsas müqavilə Xəzər dənizində Azərbaycanın və Rusyanın sərhədinin tam koordinatlarla müəyyən olunması haqqındadır. Biz ümumi xarakterli belə bir sənəd imzalamışdıq. Amma indi bizim mütəxəssislər, Rusyanın mütəxəssisləri bu sazişi hazırlayıblar. Bu cür sazişi Rusiya Qazaxistandan ilə imzalayıbdir, bizimlə də imzalayacaqdır. Bu çox yaxşı bir haldır.

Başqa iki saziş də var. Bir müddətdən sonra təhsil haqqında saziş də imzalanacaqdır. Əsas odur ki, mən Prezidentle fikir mübadiləsi aparıb bir çox məsələlər, başlıcası, Rusiya-Azərbaycan əlaqəlerinin bugünkü vəziyyəti və inkişaf etdirilməsi ilə əlaqədar danışacağam.

Əger indi sizin dəyerli sualınız varsa, mən deyin. Yoxidursa, xırda-xuruş suallarla mənim vaxtımı almayıñ. Mənim 6-7 dəqiqə vaxtim var.

**S u a l :** Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışqlar aparılacaqmı?

**C a v a b :** Mütləq aparılacaq. Siz bu şeyleri soruşsunuz. Nə vaxt ola bilər ki, mən hansısa dövlət başçısı ilə görüşüm, Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışmayım? Xüsusən də prezident Putin ilə. Buna söz ola bilməz. Ona görə ki, Rusiya Minsk qrupunun həmsədrlərindən biridir. Əger dünən Azərbaycan televiziyasına baxdnıza, mən buraya gəlmış Rusyanın parlament nümayəndə heyəti ilə səhbət etdim və Ermənistan haqqında danışdım. Belə olan halda sən mənim vaxtımı alib bu cür suallar verirsən.

**S u a l :** Cənab Prezident, 1994-cü ildən bəri İranın mövqeyinin əslində dəyişməz qaldığı nəzərə almarsa, Sizcə, bu gün imzalanacaq ikitərəfli saziş Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyə kömək edəcəkmi?

**C a v a b :** Mövqelər dəyişməmişdir, biz öz mövqeyimizi müəyyən-lösdirmişik və sazişi imzalayacaqıq. İranla isə biz işləyirik. Bizim ekspertler burada da, İranda da görüşürələr. Bu danışqlarda əsas şəxs olan Səfəri bu yaxınlarda Bakıya gəlmış, görüşlər keçirmişdir. Bir müddət sonra isə burada bütün Xəzəryəni ölkələrin ekspertlərinin görüşü olacaqdır.

**S u a l :** Cənab Prezident, Rusiyada yaşayan azərbaycanlıların statusu ilə bağlı orada hansıa sənəd imzalanacaqmı?

**C a v a b :** Yox, biz belə bir sənəd imzalamaq istəmirik. Çünkü bunun əhəmiyyəti yoxdur.

**S u a l :** Cənab Prezident, Siz Selezniov ilə görüşdə Rusyanın Ermənistana bir milyard dollarlıq silah verəməsi məsələsini qaldırmışdır. Bu dəfəki səfərinizdə prezident Putin ilə görüşdə bu məsələ qaldırılaçaqmı?

**C a v a b :** Bilirsən, mən bu məsələni çox qaldırmışam və Vladimir Putin ilə görüşlərdə de çox qaldırmışam. Ancaq bunların hamısı indi, müəyyən mənada, artıq arxada qalıblar. Bunu qaldırmağın əhəmiyyəti yoxdur. Mən sadəcə, dünən parlament nümayəndə heyətinə dedim ki, onlar bilsinlər. Özü də eştidiniz, mən Selezniova dedim ki, sizin özünüz Dumada müzakirə etmişdiniz, prokurorluğa vermişdiniz. Sonra bunu batırırdınız.

**S u a l :** Cənab Prezident, artıq Bakı-Tbilisi-Ceyhan kəmərinin bünövrəsi qoyulubdur. Siz oradakı nitqinizdə demişiniz ki, bu, regionda sabitliyin təminatçısı olacaqdır. Azərbaycan münaqişəni sülh yolu ilə həll edə bilməsə, bu kəmərin çekilməsi hərbi əməliyyatların başlanmasına maneçilik törədə bilərmi?

**C a v a b :** Bilirsiniz, bu kəmərin çekilməsi Ermənistan-Azərbaycan münasibətlərinə, güman edirəm, o qədər təsir göstərə bilməz. Ancaq bu kəmərin olmasının hərbi əməliyyatlara maneçilik törətməsi – siz bu gün göləcək üçün sözler danışırsınız. Əger hərbi əməliyyatlara cəhiyac olsa, bunun yolları tapılar.

**S u a l :** Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədrleri bu həftə regiona gəlirlər. Onlardan hansıa təklif gözlənilirmi?

**C a v a b :** Göləcəklər, görək nə təklif verəcəklər. Siz də bunu bildiğinizsiniz.

**S u a l :** Cənab Prezident, Siz dünən Selezniov ilə görüşdə bildirdiniz ki, Ermənistan belə bir iddia ilə çıxış edir ki, Qarabağın ona birləş-

diriləcəyi təqdirdə Azerbaycan torpaqlarını azad edə biler. Əvvəller də belə bir təklif var idi, yoxsa, bu, son vaxtlar olubdur?

**C a v a b :** Əvvəl de var idi, ele indi də beledir. Ona görə biz bu məsələni həll edə bilmirik. Məsələn, 1997-ci ildə Minsk qrupu bir təklif vermişdi, biz razı olduq, onlar razı olmadılar. Təklif belə idi ki, Dağlıq Qarabağın ətrafında olan Azərbaycan rayonları işğaldan azad olunur, amma Dağlıq Qarabağın statusu haqqında danışıqları davam etdiririk. Bu çox da yaxşı idi və biz bununla razı olduq. Amma ermənilər bunu qəbul etmədilər. Sağ olun.

## AZƏRBAYCAN-RUSİYA SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ VƏ RUSİYA FEDERASIYASININ PREZİDENTİ BİRĞƏ MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

*Moskva, Kreml, «Səfir salonu»*

*23 sentyabr 2002-ci il*

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörrmetli Vladimir Vladimiroviç!

Hörmətli xanımlar və cənablar!

Vladimir Vladimiroviç, bu işgəzar səfəri həyata keçirmək və mənçə, Sizin artıq dediyiniz işləri görmək üçün Moskvaya gəlmək barədə dəvətə görə Sizə ürəkdən təşəkkür edirəm. Mən bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azerbaycan münasibətləri həmişə normal olmuşdur, lakin Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana ilk rəsmi səfərindən sonra bu münasibətlər xüsusilə inkişaf etmişdir. 2001-ci il yanvarın 9-dakı həmin səfər Rusiya prezidentinin XXI əsrə ilk səfəri idi və bu səfəri o, Azərbaycana etmişdir. Ancaq məsələ tek-cə bunda deyildir. Məsələ ondadır ki, biz o vaxt Rusiya-Azerbaycan münasibətlərinə aid bir çox məsələləri olduqca ətraflı müzakirə etdik. Doğrudur, həm bizim üçün, həm də Rusiya üçün olduqca gərkli olan bir çox digər məsələləri də müzakirə etdik.

Rusiya-Azerbaycan münasibətlərinin inkişafında yeni mərhələ möhz həmin dövrən başlanmışdır. Bu proses inkişaf edir və mən deməliyəm ki, yüksək sürətlə inkişaf edir. Heç iki il keçməyib ki, biz, ilk növbədə, iqtisadiyyat sahəsində, siyasi sahədə və bütün digər sahələrdə nəzəreçarpacaq nəticələrə nail olmuşuq.

Vladimir Vladimiroviç burada bu gün gördüyüümüz işlərdən, hansı sənədləri imzaladığımızdan danışdı. Mən sizi bir daha yormayacağam, amma belə bir cəhət mühümdür ki, Vladimir Vladimiroviçin nəzərə çarpdırdığı ən mühüm məqamları mən də sözbəsöz təkrarlayardım. Bütün bugünkü münasibətlərimiz, bax, bu deməkdir.

Vladimir Vladimiroviç, Rusiya-Azərbaycan münasibetlərinə güclü təkan verdiyinizi görə mən Sizə minnətdaram. Siz əvveller mövcud olan bəzi maneqeleri məharətle aradan qaldırdınız. Bu cəhətdən Siz özünüzü çox uzaqgörən siyasi xadim kimi göstərdiniz, o menada ki, əvveller olanları arxada qoydunuz. Həmin vaxtdan biz, hər şeydən once, prezident Vladimir Vladimiroviç Putinin Azərbaycana, xalqımıza səmimi münasibətini, ikincisi isə, onun münasibətlərimizin inkişafına çox böyük maraq göstərdiyimi – biz buunu daha çox isteyirik – üçüncüsü, onun Azərbaycana, bizim işlerimizə hədsiz diqqətini hiss edirik.

Yayda Vladimir Vladimiroviçlə biz Sankt-Peterburqda görüşdük, dahi Azərbaycan şairi Nizaminin abidəsini açdıq, birlikdə açdıq. Bu faktin özünün rus və Azərbaycan xalqları, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün çox böyük əhəmiyyəti var. Mən Vladimir Vladimiroviçin orada necə gözəl nitq söylədiyini xatırlayıram. Sonra isə, onun dediyi kimi, biz yənə də bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi apardıq. Mən həmin sefərimdən çox məmənən oldum.

Vladimir Vladimiroviç, madam ki, mən Sizin dəvətiñizlə artıq üç dəfə Moskvada olmuşam – zənn edirəm ki, ilin sonuna dek bəlkə yənə belə bir imkan oldu – Sizi münasib vaxtda Azərbaycana gəvət etməyə tam əsasım vardır. Siz xalqımızın Sizə olan münasibətini bilirsiniz. Mən deməliyəm ki, Vladimir Vladimiroviç Putin elə ilk günlərdən həm Rusiyada, həm də bizim respublikada hörmət və nüfuz qazanmışdır. Çünkü gördüyü işlərdən, verdiyi bəyanatlardan hamiya bəlli olmuşdur ki, o, həqiqətən, bütün MDB ölkələri ilə, o cümlədən Azərbaycanla münasibətlərin möhkəmlənməsini isteyir.

Vladimir Vladimiroviç, buna görə size təşəkkür edirəm.

İmzaladığımız əsas sənədə göldikdə isə, Siz ona qiymət verdiniz. Mən bu qiymətə tam razıyam. Mən bəyan edirəm ki, bu çox mühüm addımdır. Xəzər dənizinin statusu, onun sektorlara bölünməsi məsəlesi artıq bir çox illerdə ki, gündəlikdər və müzakirə olunmuşdur. Siz qısa vaxt ərzində bu işe qoşulunuz və Qazaxıstanla saziş imzaladınız. Bilirom ki, onlarla da, Azərbaycanla da bu sənədlər üzərində çox işləmisiniz. Biz də uzun müddət işləmişik. Dediiniz kimi, biz üç Xəzəryani dövlət mövqeyimizi müəyyənləşdirmişik və bu, digər sahilyanı ölkələr üçün nümunə olacaqdır. Başqa yol yoxdur. Biz bu məsələ ilə çox illər meşğul olmuşuq və çoxlu variantlar tapmışıq. İndiki variant, bey-

nəlxalq hüquq normaları prinsiplərinə, orta xətt prinsiplərinə uyğundur. Bunda da Vladimir Vladimiroviçin böyük rolü olmuşdur.

Vladimir Vladimiroviç, Siz Xəzər dənizində yaxşı hərbi təlimlər keçirdiniz. Xatirimeddir, Aşqabadda şəxsi səhbətimizdə bu barədə mənə demişdiniz. Mən təccübəldim, Siz Aşqabaddan dərhal Həştarxana getdiniz, digər işlərlə məşğul oldunuz, müvafiq adamları oraya çağırıldıiniz, yaxşı hazırlaşdırınız. Deməliyəm ki, bu, ümumiyyətə, Xəzərin tərixinde belə böyük miqyaslı ilk təlimlər idi. Biz bu təlimlərde iştirak edirdik, onları destəklədik və dəstəkləyirik.

Bir daha bəyan etmək istəyirəm ki, Rusiya-Azərbaycan münasibətləri bizim xarici siyasetimizin öncül istiqamətidir. Biz təxminən iki əsr birlikdə olmuşuq və o qədər qaynayıb-qarışmışıq, o qədər ya-xınlaşmışıq ki, bu əlaqələri qırmaq olmaz. Dövlət müstəqilliyi qazanmağımız bir-birimizdən uzaqlaşmağa heç bir əsas vermir, əksinə, bu münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək lazımdır. Biz öz tərifimizdə bunları edirik. Vladimir Vladimiroviç, bir daha çox sağ olun.

\* \* \*

**Sonra Azərbaycan və Rusiya prezidentləri jurnalistlərin suallarına cavab verdilər.**

**S u a l :** Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının indiki vəziyyəti necə qiymətləndirirsınız və onun miqyasından razısınızmı?

**V l a d i m i r P u t i n :** Miqyasa gəldikdə, biz, əlbəttə, bunun nə miqyasından, nə də keyfiyyətdən razıyıq. Mən tamamile əminəm ki, biz həm malların nomenklaturu, həm qarşılıqlı ticarət, həm sərməyələrin həcmi, həm də fəaliyyətin istiqamətləri üzrə, əlbəttə, daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, cari ilin ilk ayları ərzində emtəə dövriyyəsinin xeyli artdığını müşahidə edirik, lakin məsələ heç bunda da deyildir. Məsələ ondadır ki, bizim uzun müddət üçün nəzərdə tutulan bir sıra perspektivli istiqamətlərimiz var. Mən təkcə energetika sahəsində əməkdaşlığı nəzərdə tutmuram, hərçənd bu da çox vacibdir. Bilirsiniz ki, öten il Rusiya ərazisi ilə 2,3 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Cari ildə bunu 2,5 milyon tona çatdıracağıq. Biz 2003-cü il üçün müvafiq həcmi razılaşdırırıq. Mən bu gün belə bir ehtimal irəli sürdüm ki, biz və görünür, Azərbaycan tərəfi də müvafiq uzunmüddətli sazişin imzalanmasını isteyirik.

Azərbaycanlı həmkarlarımız ümumən bizi dəsteklədilər. O mənada ki, bunun əvəzində Rusiya Azərbaycanın təbii qazla təmin olunması vozifəsini getdikcə daha çox öz üzərinə götürür. Qəribədir ki, Azərbaycan enerji ehtiyatları ile zengin bir dövlət olmasına baxmayaraq, enerji balansının strukturunda qaza ehtiyac duyur. Biz buna kömək etməyə və özümüzün boru kəmərləri sistemi vasitəsilə Azərbaycana getdikcə daha çox həcmdə qaz göndərməyə hazırlıq. Azərbaycan iqtisadiyyatının yüksəlişi nəzərə alınmaqla, gələcəkdə qaz daha çox lazımlı olacaqdır.

Biz elektroenergetika, qarşılıqlı fəaliyyətimizin bir sıra digər istiqamətləri barədə də danışdıq. Bu gün sənaye kooperasiyası sahəsində bizi mahiyyətçə daha keyfiyyətli qarşılıqlı fəaliyyətə gətirib çıxarıcaq saziş imzaladıq. Bununla yanaşı, nəzərinizi təhsil sahəsində imzalanmış sənədə yönəltmek istərdim. Mən tam əminəm ki, diplomların qarşılıqlı surətdə tanınması, əslində, bizi iqtisadiyyat sahəsində daha keyfiyyətli əməkdaşlığı gətirib çıxaraqdır.

Biz mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən danışdıq. Bildiyimə görə, Azərbaycanda rus dilinin tədrisinin həcmi azalmır. Azərbaycan çox az respublikalardan biridir ki, burada rus dilinin tədrisinin həcmi nəinki azaldılmış, eksinə, bilirəm ki, hətta respublikanın rəhbərliyi bu həcmi saxlanmasıma səy göstərir. Bu bizim üçün çox vacibdir. Bu il Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirildi. Prezident açılış mərasimində şəxsən iştirak etdi və Rusiya Federasiyasının mədəniyyət xadimləri ilə görüşdü. Bütün bunlar iqtisadi əlaqələrin inkişafı üçün olverişli mühit yaradır. Biz bu baxımdan məmənunuq.

**H e y d ə r Ə l i y e v :** Mənim deməye sözüm yoxdur. Vladimir Vladimiroviç hər şey barəsində danışdı, mən onun dediklərinin hamısı ilə tamamilə razıyam. Vladimir Vladimiroviçin dediyi kimi, iqtisadi münasibətlərin səviyyəsindən və keyfiyyətindən mən də razi deyiləm. Lakin biz birgə işləyirik, biz bunu Rusiyadan heç də az istəmirik. Odur ki, bu işi davam etdirəcəyik.

Mən təfərrüata varmayacağam, çünkü bütün bunlar barədə Vladimir Vladimiroviç yaxşı, müfəssel, çox dəqiq danışdı. Sözün düzü, mən hətta düşünürəm ki, Vladimir Vladimiroviç Azərbaycan haqqında hər şeyi bilir. Mən belə qənaətə gəlirəm ki, o, başqa ölkələr, xüsusən MDB ölkələri barəsində də her şeydən xəbəri var. Buna görə də ona çox sağ olun deyirəm.

**S u a l :** Heydər Əliyeviç, biz bilirik və görürük ki, Rusiya cəmiyyətində, Azərbaycanla əlaqələri daha da inkişaf etdirmək əhval-ruhiyyəsi var. Bu baxımdan Azərbaycan cəmiyyətində vəziyyət necədir? Burada iki prezidentin əməkdaşlığından danışdı, biz isə ictimaiyyətin əhval-ruhiyyəsini bilmək istərdik.

**H e y d ə r Ə l i y e v :** Azərbaycanda ictimaiyyət Rusiya Federasiyası ilə əməkdaşlıq haqqında daha çox fikirleşir və bunu çox istəyir. Vladimir Vladimiroviçin rus dilinə, özü də təkcə ona deyil, həm də onun orta məktəblərdə öyrədilməsinə göstərdiyimiz münasibətə dair getirdiyi bir neçə misal bunu təsdiq edir. Universitetlərin fakültələrində tədrisin rus dilində aparıldığı bölmələrin olması və Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, mədəniyyətə bağlı dediklərinin hamısı, əlbəttə, Azərbaycanın mənafələrinə tamamilə uyğundur.

Rusiyaya münasibətde vəziyyətin nece olduğunu görmək üçün, sadəcə, Azərbaycanda olmaq lazımdır. Siz şəhərin küçələri ilə keçəniz, ünsiyyətde olsanız, rus dilində danışan adamlara Azərbaycan dilində danışanlardan daha tez-tez rast gələ bilərsiniz. Axı münasibətlərimiz dənə da inkişaf etməsinə maraq olmasayıd, bu çətin ki, belə olardı. Bir halda ki, Siz Rusiya cəmiyyətində belə əhval-ruhiyyə olduğunu dediniz, mənim yeganə arzum budur ki, Azərbaycanda görülen işlərin hamısını düzgün qiymətləndirsinlər. Mən çox istəmirəm, qoy, prezident Putinin qiymətləndirdiyi kimi qiymətləndirsinlər. Lakin biz bəzi mənfi hallarla, münasibətlərimizin yanlış qiymətləndirilməsi ilə, mətbuatda Azərbaycanın ünvanına, bəzən olur ki, mənim ünvanıma mənfi çıxışlarla rastlaşıraq. Başa düşürəm ki, indi sizdə də, bizdə də mətbuat azadlığı var, istədiyini yaza bilərsən. Məsələn, bizim müxalifət qəzetlərində də xoşagolmaz sözər yazarlar, mən bunu istisna etmirəm və demirəm ki, kimse bunun üçün məsuliyyət daşıyır, lakin bunu tənzimləmək lazımdır. Mən sadəcə olaraq, Rusiya cəmiyyətine müraciət edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün Azərbaycanda görülen işlər düzgün qiymətləndirilsin, ölkəmizə tez-tez gəlsinlər ki, hər şeyi öz gözleri ilə görsünlər. Biz buna hazırıq.

Mən 2 il bundan əvvəl Rusiya jurnalistlərinin böyük bir qrupunu qəbul etmişdim, onlarla üç saat səhbatım oldu. Biz jurnalistləri, mədəniyyət xadimlərini sevincə qəbul edəcəyik. İndi çox yaxşı oldu ki, təhsil nazirlikləri arasında çox böyük imkanlar yaradan belə bir sənəd imzalandı. Bir sözə, mən xahiş edirəm, hamı bilsin ki, münasibətlərimizin inkişafını Azərbaycanda Rusiyadakından heç də az istəmirlər.

## BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

24 sentyabr 2002-ci il

— Siz mətbuatdan, televiziyyadan yəqin bilirsiniz ki, mənim Moskva-yı işgūzər səfərim necə keçib, hansı görüşlərim olub, nə məsələlər müzakirə etmişik. Bunların hamisini bilirsınız. Bəlkə bir şeyi bilmirsiniz ki, bu gün mən saat 12-de Moskva Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Əvvəllər bu təhsil ocağı diplomatlar hazırlayırdı. Həmin institut bu ilin əvvəlinde mənə fəxri doktor adı veribdir. Ötən dəfə Moskvaya səfər edərkən oraya getməyə imkan olmadı, onda mən Moskva Universitetinə getdim, bu universitet bir qədər əvvəl mənə fəxri doktor adı vermişdi.

Oraya getdim, çıxış etdim. Bunu da televiziya ilə göstərəcəklər. Sizin aranızdakı o jurnalist orada idi. Sən şual da verdin. Mən Moskvaya bu səfərimdən çox razıyam. Əsas mövzu o idi ki, Azərbaycan-Rusiya əlaqələrini bütün sahələrdə – iqtisadiyyat, mədəniyyət, təhsil, elm sahəsində daha da inkişaf etdirək.

Məsələn, biz orada təhsil sahəsində saziş imzaladıq. Azərbaycanın və Rusiya Federasiyasının təhsil nazirlikləri saziş imzaladılar ki, onların diplomları Azərbaycanda, bizim diplomlar da Rusiyada tanınsın. Elmlər doktorudur və yaxud namizədidir, onların diplomi hər iki ölkədə tanınsın. Bu da çox mühüm işdir.

Rusyanın təhsil naziri bizim ümumi görüşümüzde mətbuata məlumat verdi ki, indikindən iki dəfə çox tələbəmiz Rusiyada ali məktəblərə qəbul olunacaq və pulsuz təhsil alacaqdır. Yəni bu sahədə də çox əhəmiyyətli danışıqlarımız oldu.

Təbiidir ki, bizim əsas sazişimiz Xəzər dənizi ilə əlaqədar idi. Biz onu da imzaladıq, bu son saziş idi. Azərbaycan, Rusiya, Qazaxıstan – üç ölkə eyni mövqedədir, hər üç ölkənin bir-biri ilə sazişləri var. Bu çox əhəmiyyətli məsələdir. Prezident Putin mətbuat qarşısında çıxış edərək bunun əhəmiyyətini qeyd etdi. Başqa sazişlər də əhəmiyyətdir.

Bu ilin əvvəlinde mən ilk dəfə olaraq Moskvaya dövlət sefərinə getmişdim. Bir var işgūzər səfər, bir var rəsmi səfər, bir də var dövlət səfəri. Birinci dəfə idi ki, məni dövlət səfəri səviyyəsində qəbul edir-

dilər. Onda da biz çox sənədlər imzalamışdıq. Bizim müşterək komisiyamız işleyir. Onlar da öz aralarında sənədlər imzalayırlar.

Bələliklə, Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Bu, bizim başqa ölkələrlə əlaqələrimizə nə xələl götürir, nə də onların maraqlarına toxunur.

Rusiyada bizim danışıqlarımız ancaq bu mövzuda gedirdi. Amma biz başqa ölkələrlə hansı əlaqədəyik, nə üçün – bu barədə orada bir kəlmə də söz deyilmədi.

Axşam prezident Vladimir Putin məni öz iqamətgahına davət etdi. Biz iki saat təkbətək bir çox məsələləri müzakirə etmişik. Ancaq yənə də deyirəm, bizim hansısa ölkə ilə münasibətlərimizə bir dəfə də işarə edilmədi. Rusiya bu məsələlərə çox demokratik yanaşır.

Bu bize onlardan da çox lazımdır. Rusiya böyük dövlətdir. Rusiya-nın böyük imkanları var. Bizim ölkələrin ticarət əlaqələri daha da genişlənir, gələcəkdə dəha da böyük fayda verəcəkdir.

Rusiyada yaşayan azərbaycanlılar deyirlər ki, Rusiya-Azərbaycan əlaqələri son vaxtlar sürətlə inkişaf etdiyinə görə, oradakı azərbaycanlılara Qafqazın, yaxud Orta Asyanın digər millətlərinə nisbətən münəsibət xeyli yaxşıdır. Bu da bizə lazımdır.

Sentyabrın 24-de səhər mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna getdim. Bu institutu mən yaxşı tanıyıram. O, keçmişdə də SSRİ-də yeganə institut idi və orada çox yüksək təhsil veriliirdi. Oraya qəbul olunmaq da çox çətin idi. Məsələn, mən vaxtilə Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsində işləyərək respublikamıza bu instituta qəbul olunmaq üçün 4 yer veriliirdi. Namizədləri də gərək tapaydın, seçəydiñ, gərək komsomol seçəydi. Komsomol seçəndən sonra sənədləri Mərkəzi Komitəye getirirdilər. Mərkəzi Komitədə beynəlxalq əlaqələr şöbəsi həmin namizədin sənədlərinə baxmalı idi. Mərkəzi Komitədən zəmanət alandan sonra da həmin adam gedib instituta qəbul imtahanı verməli idi. Bəli, o illər bu instituta qəbul olunmaq çox çətin idi.

Bilirsiniz ki, o illerde mənim oğlum İlham Əliyev də həmin institutda təhsil alıb, həyatının 13 ilini onun divarları arasında keçiribdir. Beş il institutda təhsil alıb, üç il aspiranturada oxuyub, sonra müdafiə edib, namizədlik dərəcəsi alıbdır. Ondan sonra da beş il orada işləyibdir.

Mən bu gün həmin universitetdəki çıxışında bu barədə danışdım. İlham Əliyevi vaxtile çox ədalətsiz olaraq oradan çıxartıdlar. Ona görə də sonra bizneslə məşğul oldu.

Mən bu gün oraya gələndə rektor mənə məlumat verdi ki, indi burada 25 nəfər azərbaycanlı tələbə təhsil alır. Mən onlarla görüşdüm. Xoşuma gəldi, çox şad oldum ki, bizim gənclərimiz belə böyük universitetdə oxuyurlar. Mən evvəl de belə fikirde olmuşam, indi də belə fikirdəyəm ki, bizim gənclərimiz təkçə Azərbaycanda oxumamalıdırlar. Əvvəller bizim tələbələri Qərb ölkələrinə göndərmək imkanımız yox idi. Biz gənclərimizi ancaq Rusiyaya, onun müxtəlif regionlarına, xüsusilə Moskvaya, Leningradə göndərirdik. Amma indi bizim hər cür imkanımız vardır. Tələbələrimiz Qərb ölkələrində də təhsil alırlar, özü də yaxşı oxuyurlar. Tələbələrimizdən Amerikada da oxuyanlar var. Amerikadakı Yel Universiteti ilə teleköprü təşkil olunmuşdu. Orada böyük bir konfrans keçirildi. Mən onlarla bir saat səhbət apardım. Vilayət Quliyev mənə danişdi ki, həmin universitetdə azərbaycanlı tələbələr də təhsil alırlar.

Vilayət, sən dedin ki, həmin konfransda iştirak edəndə Amerikada təhsil alan tələbələr də oraya gəlmışdilar.

**Vilayət Quliyev :** İki nəfər Yel Universitetində oxuyur, məğistrantlıqlar, biri menecment və bir də elektronika üzrə. Harvard Universitetindən, Çikaqo Universitetindən də gəlmışdilar. Kletçer Diplomiya Akademiyasında bizim bir məzun oxuyur, ilk dəfə qəbul olunubdur, o da gəlmışdı. Əvvəlki günlərdə onlar müzakirələrdə də fəal iştirak etmişdilər.

**Heydər Əliyev :** İndi baxın, görün. Ora Amerika Birleşmiş Ştatlarıdır. Amma Qərbi Avropada təhsil alanlar daha çoxdur. İndi Rusiyada da təhsillərini davam etdirsinlər, orada bize güzəştər də verirlər. Bunların hamısı bizim ölkəmiz, onun gələcəyi üçün çox lazımdır.

Beləliklə, mənim səferim bu cür keçibdir. Daha güman etmirəm ki, sizə nəsə aydın deyildir ki, mənə sual verəsiniz. Dağlıq Qarabağ məsələsi haqqında prezident Vladimir Putinlə tekbətən danışmışam. Qafqazda vəziyyət haqqında da bizim danişgimiz olub və sair.

**Səadat :** Cənab Prezident, rəsmi Tehran Rusiya ilə Azərbaycan arasında Xəzərin statusu ilə bağlı imzalanan ikitərəfli sazişi tanımadığını bəyan edib. Buna münasibətinizi bilmək olarmı?

**Cavab :** Təəssüf edirəm.

**Səadat :** Rusiya-Gürcüstan münasibətlərinə Azərbaycanın...

**Cavab :** Bilirsizmi, mənim hüququm yoxdur ki, Rusiya-Gürcüstan münasibətlərini müzakirə edim. Çünkü mən ayrı dövlətin başçısı-

yam. O münasibət Rusiya ilə Gürcüstan arasındadır. Amma Qafqazda ki vəziyyətlə, bu mövzu ilə bağlı prezident Putinlə faktiki olaraq fikir mübadiləsi apardıq.

**Səadat :** Cənab Prezident, indi İranla bağlı Azərbaycanın mövqeyi necə olacaq? İranla münasibətlərimiz necə yoluna qoyulacaq?

**Cavab :** Narahat olmayıñ. Bizim ekspertlərimiz İranla işləyirler. Mən Moskvaya yola düşməzdən bir-iki gün evvəl İranın nümayəndəsi Səfəri burada idi. Bizim xarici işlər nazirinin müavini Xələfov oraya gedəcəkdir. Danışıqlar davam edəcəkdir. Narahat olmayıñ.

**Səadat :** Cənab Prezident, Gəncədən sonra Sizin Bərdəyə və Şəkiyə səfəriniz gözlonılır. Gəncədəki vəziyyət məlum oldu. Bərdədə və Şəkidəki vəziyyəti də eyni cür qiymətləndirmək olarmı? Ola bilərmi ki, Bərdənin və Şəkinin sosial-iqtisadi inkişafı üçün məhz bündən vəsait ayrılsın?

**Cavab :** Onda belə çıxacaqdır ki, mən haraya gedirəmə, oranın sosial inkişafı üçün vəsait ayıraq? Bəs o birisilər? Biz bu məsələlərə baxırıq, narahat olmayıñ.

**Səadat :** Bakı-Tbilisi-Ceyhan boru xəttinin təməlinin qoyulmasına Vladimir Putinin münasibəti necə oldu?

**Cavab :** Bizim aramızda bu barədə heç bir səhbət olmadı.

**Səadat :** Cənab Prezident, Rusiya prezidenti Azərbaycanla Xəzərdə neftə dair saziş imzalamağı təklif etdi, bunun əvəzində ölkəmizə qaz verəcəyini bildirdi. Bunun Azərbaycan üçün nə qədər faydası ola bilər?

**Cavab :** Bu bizim üçün əhəmiyyətdir. Biz Bakı-Novorossiysk xətti ilə əlaqədar o vaxt Rusiya ilə saziş imzaladıq. Hətta o vaxt söz verdik ki, ildə 5 milyon ton neft ixrac edəcəyik. Ancaq 5 milyon ton deyil, 2-2,3, bəzən 2,5 milyon ton olur. Biz bu işi davam etdirəcəyik. Burada heç bir problem yoxdur. Qazı da şərtlə vermirlər ki, biz neft göndərək, onlar da bize qaz versinlər. Bunlar bir-birindən ayrı şeylərdir. Vladimir Putin, sadəcə, dedi ki, Azərbaycan neft, Rusiya da qaz verir. Qaz da veriləcəkdir.

**Səadat :** Cənab Prezident, Rusiya tərəfi müstərək komissiyanın səlahiyyətlərinin artırılmasını təklif edir. Azərbaycan tərəfi bununla razıdırımı?

**Cavab :** Mən bunu eşitməmişəm. Komissiyanın sədrleri – Xris-tenko, Abbasov bizim yanımızda idilər. Onlara da söz verdik ki, görülen işlər haqqında geniş məlumat versinlər.

**S u a l :** Dünən Moskvada imzalanmış sazişdən sonra Azərbaycanın Xəzər dənizindəki sektorunda hansısa əhəmiyyətli dəyişiklik olubmu?

**C a v a b :** Heç bir dəyişiklik yoxdur. Rusiya ilə sektorlarımızın sərhədi lap evvəldən müyyəyenləşdirilmişdir. Hətta «LUKoil» şirkəti ilə o vaxt haqqında saziş imzaladığımız yataq da həmin xətdən biz tərfdə – Yalamadan yuxarıda yerləşir. Yəni burada heç bir dəyişiklik yoxdur. Deməli, sektorların sərhədi necə vardısa, elə də qalır.

Yeri gölmüşkən, Rusiya və Qazaxıstan sektorlarının sərhədi də evvelki kimi qalır. Baxmayaraq ki, Qazaxıstanın payı 29 faizdir.

Sağ olun.

## AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİSTAN PREZİDETİ İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ

*Kişinyov*

*9 oktyabr 2002-ci il*

**İki saatadək davam edən təkbətək görüş başa çatdıqdan sonra prezidentlər kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında bəyanatla çıxış etdilər.**

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörrmətli xanımlar və cənablar!

Biz, Ermənistən və Azərbaycan prezidentləri birinci dəfə deyil ki, görüşürük. Bəzi adamlar soruşurlar ki, biz neçə dəfə görüşmişük, nə üçün bunun bir nəticəsi yoxdur. Bəli, biz dəfələrlə görüşmişük və hesab edirəm ki, bu görüşlər lazımdır. Bugünkü görüşümüz də bu fikri təsdiqləyir.

Məlumdur ki, münaqişə uzanmışdır, çətin, mürekkebdir, onu bir-dən-birə həll etmək mümkün deyildir. Lakin hər halda bu görüşlər bizi müxtəlif, mümkün olan hansısa məqamları müzakirə etməyə və irəliləmeye imkan verir.

Bəli, indi men size, həqiqətən, artıq bir şey deyə bilmərəm, ancaq bununla yanaşı, görüşdən məmənunam və hesab edirəm ki, bu görüşlər davam etməlidir. Biz Minsk qrupunun həmsədrleri ilə görüşəcək və onları məlumatlaşdıracaq, onlarla danışacaqıq. Ümidvaram ki, hər halda biz addımbaaddım bu məsələnin həllinə gəlib çıxmaliyiq. Lakin bu çox çətindir, asan deyildir.

**İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ  
OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ  
ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN  
İSTANBULA İŞGÜZAR SƏFƏRƏ YOLA  
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA  
JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

15 oktyabr 2002-ci il

— Salaməleyküm.

Məlumatınız var, mən İstanbula gedirəm. Orada İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak edəcəyəm. ERTESİ GÜN DE TÜRKİYƏNİN iş adamları ile görüş keçirəcəyəm. Ondan sonra isə VƏTƏNƏ DÖNƏCƏYƏM. Mənim Türkiyəyə səfərimin məqsədi budur. NƏ SÖZÜNÜZ VARSADA, BUYURUN.

**S u a l :** Cənab Prezident, İstanbulda hansı ikitirəfli görüşlər gözlənilir?

**C a v a b :** Türkiyə prezidenti Əhməd Necdət Sezərlə, Pakistan prezidenti Pərviz Müşərrəflə, İran prezidenti Məhəmməd Xatəmi ilə görüşlərim olacaqdır.

**S u a l :** Cənab Prezident, Ali Hərbi Məktəbdə yenidən müəyyən problemlər yaranıbdır. Bununla əlaqədar nə deyə bilərsiniz?

**C a v a b :** Orada heç bir problem yoxdur. Oranın rəisi azad olunmuşdur, mən həmin məktəbə yeni rəis təyin etmişəm. Piriyev çox hazırlıqlı adamdır, uzun müddət cəbhədə olubdur. Bilikli adamdır, orada işlər gedir. Problem yoxdur, şırtitmək lazımdır deyildir.

**S u a l :** Cənab Prezident, Azərbaycanın hərbi prokuroru, Bakı qarızonunun hərbi prokuroru nə vaxt təyin ediləcəkdir?

**C a v a b :** Necə yəni hərbi prokuror nə vaxt təyin olunacaqdır, hərbi prokuror var.

**S u a l :** Cənab Prezident, Siz sahibkarlıq maneelerin aradan qaldırılması məqsədi ilə Fərman vermisiniz. Bundan sonra da yeni fərمانlar olacaqmı?

**C a v a b :** Bundan sonra nə Fərman olacaqdır? Fərmanların hamisini vermişəm, Milli Məclisə təkliflər göndərmışəm. Lizinq haqqında

qərar qəbul ediləcək, başqa dəyişikliklər olacaqdır. Bunların hamısı da sahibkarların işi ilə əlaqədardır. Beləliklə, hər şeyi etmişəm. Bundan sonra bir yekun görüş keçirəcəyik.

**S u a l :** Cənab Prezident, sahibkarların arzularından biri də vergi «yükünün» azaldılması ilə bağlıdır. Bəzi dövlət məmurları bu barədə təkliflər verirlər. Bu haqda nə deyərdiniz?

**C a v a b :** Menim Fərmanımla vergi yükü azaldılıbdır. Dövlət məmurlarının burada nə işi var? Vergi Nazirliyinin ştatları 40 faiz ixtisar olunur və nazirliyin təsiri azalır. Sahibkarlara daha da böyük imkanlar verilir.

**S u a l :** Cənab Prezident, dediniz ki, Türkiyənin iş adamları ilə görüşəcəksiniz. Azərbaycanın onlara konkret təklifləri varmı?

**C a v a b :** Nə təkliflər olacaq? Təkliflərimiz odur ki, gəlsinlər, bura investisiya qoysunlar, böyük işlər görsünlər və əsasən də istehsalat yaratsınlar, iş yerləri açıslar.

**S u a l :** Cənab Prezident, Pakistanla hərbi eməkdaşlıq barədə saziş imzalanmışdı. Siz dediniz ki, orada prezident Müşərrəflə görüşəcəksiniz. Bu barədə səhbətiniz olacaqmı?

**C a v a b :** Prezident Müşərrəflə bizim köhne tanışlığımız var. Nə barədə səhbət olacaqsa, bunu özümüz bilirik.

**S u a l :** Cənab Prezident, İstanbul Zirvə görüşündə Azərbaycan hansı təşəbbüsler irəli sürecək?

**C a v a b :** Zirvə görüşündə ele bir təşəbbüs yoxdur. Orada məsələləri müzakirə edib, fikir mübadiləsi aparacaqıq.

Sağ olun.

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏNİN «SAMANYOLU» TELEVİZİYASINA MÜSAHİBƏSİ

13 oktyabr 2002-ci il

**Jurnalıst :** Cox hörmətli Heydər Əliyev, biz iki ildir Bakı studiyamızdan hazırladığımız xəber və programlarla Azərbaycanı peyk vasitəsilə çox geniş bir dairədə, hər yerde tanıtmağa çalışırıq. Hörmətli Cümhur başqanım, «Samanyolu» televiziyası və onun yayımları haqqında Sizin düşüncələrinizi bilmək istərdik.

**Heydər Əliyev :** «Samanyolu» Azərbaycana Türkiyədən gelmiş bir televiziyadır. Mənim yadimdadır, o vaxt Naxçıvanda olanda biz «TRT»ni seyr edirdik. Ancaq «Samanyolu» sonra Azərbaycanda öz imkanlarını çox inkişaf etdirdi. Sizin birinci əsas məqsədiniz Azərbaycana yayım vermək idi. Türkiyədəki vəzifəyə və Azərbaycan insanların Türkiyə ilə əlaqədar biliklərini artırmaq idi. Biz də bunun üçün imkanlar yaratdıq. Siz iki ildir burada canlı yayım edirsiniz və Azərbaycan haqqında məlumatlar yayırsınız. Haraya, Türkiyəye, yoxsa?

**Jurnalıst :** Hörmətli Cümhur başqanım, peyk vasitəsilə bütün Avropaya, Asiyənin və Afrikanın bir hissəsinə yayılmışdır.

**Heydər Əliyev :** Türk dilində yayırsınız, yoxsa Azərbaycan dilində?

**Jurnalıst :** Her iki dildən istifadə edirik.

**Heydər Əliyev :** Siz Azərbaycan haqqında yayımlarınızın faydasını görüsünüz mü? Yəni siz yoxlamışınız, Azərbaycan haqqında yayımları edirsiniz, ancaq bu yayığınız bölgeləre necə gedib çatır, o bölgelərdə bunu seyr edənlər varmı, nə qədərdir? Siz bunları hesablamışınız, yoxsa, elə havaya yayımlayırsınız, kim baxır baxsın, kim baxmir, baxmasın?

**Jurnalıst :** Hörmətli Cümhur başqanım, aldığımız fakslardan təessüratlarımız belədir ki, əsasən, Avropadakı azərbaycanlılar efrimizi, yayımlarımızı çox ciddi şəkildə izləyirlər. Biz Qarabağ haqqında özəl bir program hazırladıq və bu, 24 həftə davam etdi. 24 program ver-

dik və bu çox səs getirdi. Bizim İstanbulda mərkəzimizə Türkiyədə yaşayın ermənilərdən programın bağlanması ilə bağlı olduqca çox faks və internetlə müraciətlər geldi. Guya ki, bu, Ermenistanla Azərbaycan arasında danışqlara xələl getirir. Biz bundan bilirik ki, yayımlarımız səmərəli alınır.

**Heydər Əliyev :** Cox yaxşı. Əgər beledirsə, mən çox məmənunam. Çünkü Azərbaycan haqqında dünyaya geniş məlumat verməyə bizim imkanlarımız hələ o qədər böyük deyildir. Baxmayaraq ki, indi bizim «Lider» televiziyası bunları yayar. Ancaq sizin bu barədə yayımıñz çox əhəmiyyətlidir.

**Səail :** Hörmətli Cümhur başqanım, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğununa, iki ölkənin inkişafına «Samanyolu» televiziyanın faydası nə olmuşdur? Bize, burada çalışan əməkdaşlarımıza bu önemli vəzifədə daha uğurlu olmağımız üçün hansı öyüdləri, tövsiyələri vere bilərsiniz?

**Cavab :** Birincisi, onu demək istəyirəm ki, «Samanyolu» televiziyanın Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etməsində çox böyük rolü var. Mən bunu qiymətləndirirəm. Çünkü qeyd etdim, biz hələ müstəqillik əldə etməmişdik, bu, 1991-ci ilin oktyabrında oldu, amma ona qədər, mən Naxçıvanda işleyərkən artıq «Samanyolu» Naxçıvana gelmişdim. Mənim yadimdadır, Sədərəkde «Hesret» körpüsünü tikirdik, ancaq tamam bitirməmişdik, lakin oradan gedib-gəlmək olardı. O vaxt atəş açıldı, müharibə getdi. «Samanyolu» televiziyanın müxbirleri Ərzurumdan, başqa yerlərdən Naxçıvana gəldilər, Naxçıvandakı vəzifəti bütün Türkiyəyə yadılar. Anma bir Naxçıvan deyil, ora kiçik bir yerdir, Azərbaycanın vəzifəyi barədə sizin Türkiyəye məlumatlar verməyiniz və Türkiyənin həyatı barəsində Azərbaycana məlumatlar verməyiniz, təbiidir ki, Türkiyə-Azərbaycan dostluğunun inkişafında xüsusi rol oynayır. Mən bunu qiymətləndirirəm və hesab edirəm ki, sizin xidmetiniz böyükdür.

O ki qaldı gələcəkdə nə edə bilərsiniz – indiyə qədər etdiyiniz işləri daha da mükəmməl etməlisiniz və dövlətin siyasetini öz yayımlarınızda yaxşı göstərməlisiniz. Çünkü siz burada yayırsınız, bilirsiniz, dövlətin siyaseti sizə məlumdur. Dövlətin həm iqtisadiyyatda, həm səsial sahədə, həm də islahatların həyata keçirilməsində – bütün sahələrdə gördüyü işlər də məlumdur.

Biz ne qədər islahatlar həyata keçirmişik. Böyük özelleşdirmə programı həyata keçirdik. İndi Azərbaycanda mülkiyyətin, demək olar ki, əksəriyyəti özəldir. Amma siz Azərbaycana təzə gələndə bunu görə bildərdinizmi?! Bəlkə sən o vaxt yox idin. O vaxt gələnlər bunları bilirlər. Onda başqa bir mənzərə var idi. Bu böyük bir şeydir, böyük addımdır. Biz iqtisadiyyatı inkişaf etdirdik. 1993-cü ildə Azərbaycandakı dövlət böhranını, siyasi böhranı, iqtisadi böhranı aradan qaldırdıq, vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı xilas etdik. Ondan sonra illerdə həm xarici xüsusi xidmət orqanları, həm də daxildə olan silahlı dəstələr, qüvvələr Azərbaycanı yene də daşıtmış, dövlət çəvrilişi etmək istədilər. Ancaq biz bunların da qarşısını aldıq. Artıq biz 1995-ci ildə Azərbaycanın iqtisadiyyatının təməzzülünü, yəni aşağı enməsinin qarşısını aldıq, sabitləşdirdik.

Bundan sonra ise 1996-ci ildən başlayaraq, biz inkişaf etdik. İndi hər il əvvəlki ilə nisbətən iqtisadiyyatda inkişaf var. Bu inkişaf da bizim apardığımız iqtisadi siyaset nəticəsindədir. Bu inkişaf Azərbaycanda siyasi plüralizm cəmiyyəti, vətəndaş cəmiyyəti yaranmasının nəticəsidir. Bu inkişaf Azərbaycanda hüquqi, demokratik dövlət qurulmasının nəticəsidir. Biz o vaxtlar bu işe başlamışdıq. Amma indi hüquqi, demokratik, dünyevi dövlət qurmuşuq.

Biz 1995-ci ildə Konstitusiyani qəbul etdik. Bu yaxınlarda onu tek-milləşdirmek üçün müəyyən əlavələr etdik. Bu da lazımdı. İndi həyatımızın, demək olar ki, bütün sahəsində işləri tənzimləmək üçün Azərbaycanın qanunları var, yəni müxtəlif məcəllələr var. Amma əvvəller bunlar yox idi. Bizim hüquq-mühafizə orqanları keçmiş sovet sistemindən məcəllələr əsasında işləyirdilər. Biz bunlar haqqında qanunlar qəbul etdik. Prokurorluq haqqında qanun, polis haqqında qanun, başqaları haqqında qanun qəbul etdik, onların vəzifələrini artıq qanun əsasında müəyyənəşdirdik və bunu da çox liberallaşdırıldıq. Bütün bunların nəticəsində indi Azərbaycan inkişaf edir. Bu inkişafın bir tərefi də Azərbaycana xarici investisiyanın gəlməsidi.

Biz 1994-cü ildən Azərbaycanda böyük neft strategiyasının həyata keçirilməsi ilə məşğul olduq. 1994-cü ilin sentyabrında ilk müqaviləni - «Əsrin müqaviləsi»ni imzaladıq. Amma biliyiniz ki, onu imzaladığımız günün sabahı Azərbaycana hücumları oldu. Bir həftə sonra Azərbaycanda terrorlar oldu. Bizim böyük insanlarımızı həlak etdilər. Ondan sonra, 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çəvrilişinə cəhd

oldu. Görün, biz sentyabrın 20-də «Əsrin müqaviləsi»ni imzaladıq, ondan 15 gün sonra Azərbaycanda nə qədər böyük təxribatlar baş verdi. Biz bunların qarşısını aldıq. Neft strategiyasının əleyhinə çıxanları biz kənarlaşdırıldıq, zərərsizləşdirdik və neft strategiyasını həyata keçirməyə başladıq. İndi həyata keçiririk və artıq onun müsbət nəticələri var. Azərbaycan bundan gelir götürür.

Biz bu yaxınlarda böyük tentənə ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin inşasının temel daşını qoymuş, siz orada idiniz. Görüsnüz, nə qədər işlər görülübdür. Bakı-Tbilisi-Ceyhanın qiymətini həle sonra verəcəklər, sonralar başa düşəcəklər. Əvvəllər buna, xüsusən, Türkiyədə emosional bir münasibət var idi. İndi Bakı-Ceyhan var. Amma görürəm, buna münasibət bir az azalıbdır. Əvvəl arzu edirdilər, istayırdılar, indi hasil oldu. Sən bir şeyi istəyirsən, məsələn, mağazadan almaq istəyirsən, düşünürsen, pulum var, yoxdur, alacaqsan, almaya-kaqsan. Gedib onu alıb getirəndə sevinirsən, gətirib evə qoyursan, istifadə edirsen. Amma unudursan ki, sən bunun üstündə nə qədər həsrət çəkmisən.

**J u r n a l i s t :** Cənab Prezident, Sizin təbirinizcə desək, xəyallar gerçəkləşdi.

**H e y d a r Ə l i y e v :** Bəli, elədir. Bunlar hamısı Azərbaycanın bugünkü gerçeklikləridir. İndi Azərbaycan inkişaf etmiş dövlətdir. Sən indi Bakıya bax. On il, səkkiz il bundan önceki Bakıya da bax. Tamam başqa bir şəhərdir. Mən bunları deməkə istəyirəm ki, siz öz yayımçılarında bax, bunları göstərəsiniz. Bizim qəçqınların vəziyyətini göstərəsiniz. Ermənilərin Azərbaycana təcavüzü haqqında daim material vərəsiniz. Bir dəfə, iki dəfə yetərli deyil, daim. Sizin verilişinizdə belə bir xüsusi rubrika, hissə olsun. Siz o hissədə ermənilərin Azərbaycana təcavüzü, onların Azərbaycan torpaqlarını işğal etməsi, etnik temizləmə siyaseti, bir milyon azərbaycanının öz evindən, yurdundan didərgin düşməsi, çadırlarda yaşaması, dünya ermənilərinin hamısının bu ədalətsiz vəziyyəti dəstəkləməsi barede her gün verməlisiniz. Belə verilişlər verseniz, çox gözəl, yaxşı olar.

**S u a l :** Çox hörmətli Cümhur başqanım, Siz indi son 10 ilin siyasetini çox güzel şəkildə, hərtərəflə söylədiniz. Bəli, Azərbaycanın xaricə doğru çox yüksəliş var. Mən bir məsələni demək istəyirəm, bir ara çox güzel bir başlıqla verilmişdi: Qafqazın parlayan ulduzu Azərbaycan. Müstəqilliyinizi qazandıqdan sonra on il ərzində ölkənin

içində və xaricində siyasi, iqtisadi uğurlarınız, xüsusən, neft sahəsində həyata keçirdiyiniz layihələr barədə dünya mediasında danışılır. Çünkü bunların hamisinin altında Sizin imzanzı var.

Hörmətli Cümhur başqanım, Azərbaycan müstəqillik qazandıqdan bu yana Türkiye ve Azərbaycan Qafqazda sülhmeramlı bir siyaset aparırlar. Bu siyasetin dünya siyasetində yeri, önəmi və ona təsiri nece olmuşdur?

**C a v a b :** Təsiri o olmuşdur ki, hər halda, biz dünyada Azərbaycanın bugünkü vəziyyətini, xüsusən Ermənistən Azərbaycana tacavüziñ sübut edə bilmışık. İkinci tərəfdən, göstərmmişik ki, bizim ən yaxın dostumuz, qardaşımız Türkiye var. Türkiye kimi dövlətle bizim birlükde hərəkət etmeyimiz, bu işləri birlükde çözməyimiz yeni bir şeydir. Yəni biz tek deyilik, bizim Türkiye kimi dayağımız var, arxamız var. Bunu dünyada da bilirlər. Bunun da təsiri olmamış deyildir. Azərbaycan ile Türkiye Avropa Şurasında daim eyni mövqedə çıxış edirlər. Bir orada yox, bütün beynəlxalq təşkilatlarda. Biz beynəlxalq təşkilatlarda bütün sahələrdə öz siyasetimizi, öz qərarımızı qəbul edəndə Türkiye ilə birlükdə hell edirik, onlarla birlükde müzakirə edirik.

**S u a l :** Bütün maneqələrə və engelləmələrə rəğmən, reallaşdırıldığıñ Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin en mühüm hadisəsi Sizin böyük zəhmətinizle gerçekleşdi. Sizcə, bundan sonra Bakı-Tbilisi-Ceyhan layihəsi ile bağlı növbəti addımlar və Gürcüstanın və Türkiyənin bölgədəki vəzifəsi nələrdir?

**C a v a b :** İndi artıq Bakı-Tbilisi-Ceyhan boru xəttini inşa etmək lazımdır. Bu iş Türkiyədə başlayıbdır. «Botaş» şirkəti bu işi artıq başlayıbdır. Çünkü boru xəttinin böyük bir hissəsi Türkiyədən keçir. Min kilometri Türkiyədən, 200 kilometrə qədəri Gürcüstandan, 400 kilometrdən bir az da çox Azərbaycandan keçir. Bu iş Türkiyədə başlayıbdır. Çox gözəl. Məni sevindirən odur ki, «Botaş» şirkəti işe başlayıbdır. Biz də maliyyə məsələlərini həll etmişik. Çünkü buradan Türkiyəye qədər bütün maliyyətəşdirmə məsələləri bizim üzərimizdədir. Yəni şirkətlər ki var, onların investisiyası olur, eyni zamanda, o investisiyada Azərbaycanın da payı var. Biz öz payımızı vermişik. İndi hazırlıq gedir və işlər de başlayır. Burada ele bir problem yoxdur.

**S u a l :** Cənab Prezident, Azərbaycanla Türkiye terrordan ən çox zərər çəkən ölkələrdir. Siz bu gerçekliyi həm Birləşmiş Milletlər Təşkilatında, həm ATƏT-də, həm də digər beynəlxalq tədbirlərdə gündə-

mə getirirsınız. Sizcə, Türkiyə də daxil olmaqla, ölkələrimiz nə etməlidir ki, səslerimiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı ölkələrdə eşidilsin? Bu sahədə üzərimizə düşən vəzifələr hansılardır?

**C a v a b :** Bilirsiniz, bu birdefəlik şey deyil ki, mən sənə deyim, nələr etməliyik. Bu siyaset daim inkişaf edir, irəliyə gedir. Biz hər dövrə görə öz işlərimizi görürük. Mən hesab edirəm ki, bu barede Türkiyənin, Azərbaycanın siyaseti uğurludur və bu ahəngla də biz irəliyə gedəcəyik. İndidən demək olmaz, nələr edəcəyik. Sabah bir şey olacaq, ona uyğun olaraq bir şey edəcəyik.

**S u a l :** Cənab Prezident, daha bir önəmlı mövzu var. Azərbaycanın xarici siyasetinə baxduğumuz zaman iqtisadiyyatın inkişafı ön plana gelir. Xüsusilə xarici sərmayənin Azərbaycana cəlb edilməsi üçün Sizin önderliyinizlə çox önemli qərarlar verildi. Keçən həftə verdığınız Fərman çox önemli idi. Soruşmaq istəyirəm, zati-aliniz tərəfindən imzalanın daha geniş mövzuda bir Fərman da var. Sizcə, ister türk iş adamları, isterse də digər xarici iş adamları bu imkanlardan tam manada nə cür istifadə edə bilərlər?

**C a v a b :** Tam istifadə edə bilərlər. Mən 7-8 Fərman imzalamışam. Bilirsiniz ki, mən iş adamları ilə görüşdüm. Önce Azərbaycanın milli iş adamları ilə, sonra da xarici iş adamları ilə görüşdüm, onların dərđlərini öyrəndim. Ondan sonra mən böyük bir program hazırladım. Bu programı da iki-üç aydır həyata keçirirəm. Ona görə də 7-8 Fərman vermişəm. Dünən Milli Məclise iki təklif göndərmişəm. Orada lizinq haqqında qanun qəbul olunmalıdır. Başqa bir qanuna əlavə olunmalıdır. Bunnar hamısı sahibkarların işlərini daha da asanlaşdırmaqdən ötrüdür. Ona görə mənim bu Fərمانlarım sahibkarların fəaliyyəti üçün çox böyük imkanlar yaradıbdır. Bu, tekçə Azərbaycan sahibkarları üçün deyil, bütün sahibkarlar, o cümlədən Türkiyənin sahibkarları üçündür.

Mən İstanbulda olacağam, orada ayın 14-də EKO-nun Zirvə görüşüdür. Ayın 15-də orada iş adamları ilə də görüşəcəyəm. Türkiyənin iş adamlarına Azərbaycanda son vaxtlar aparılan işlər, imzalanmış Fərmanlar, onlardan irəliyə gelən imkanlar və Türkiyənin iş adamlarının burada gördüyü işlər barədə geniş məlumat verilecəkdir. Onlar çox işlər görüb, çox layihələr həyata keçiriblər. Məsələn, bizim hava limanı, görünüşünüz, nə gözəldir. Dünyanın ən güzel hava limanlarından bıdır. Bunu kim tikdi? Türkiyənin «Enka» şirkəti ilə «Burç» şirkəti tiki. Çox şəyələr ediblər.

**S u a l :** Azərbaycana bundan sonra da gələ bilərlər, çünki bunun üçün gözəl şərait yaranıbdır. Ele deyilmi?

**C a v a b :** Bəli, bəli. Məsələn, Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar Türkiyənin «Tekfen» şirkəti var, 700 milyonluq bir iş götürdü. Başa düşürsən, 700 milyon dollar! Gök İgid var, onu tanıyırsınız, bu şirkətin başçısıdır. Onlar 700 milyonluq iş götürdülər. Çox gözəl. Başqa sahələrdə də var. Məsələn, mən qərar vermişəm, Naxçıvanda aeroport tikilsin. Oraya da Türkiyənin «Enka» şirkətini dəvət edəcəyik. Yaxud Naxçıvanda çayın üzərində böyük bir bənd tikiləcəkdir. Bunu da onlara tapşırımsam, artıq Türkiyədən adamlar geliblər, işləyirlər. Yəni biz istəyi ki, Türkiyənin iş adamları böyük layihələrdə iştirak etsinlər.

Mən orada da danişacağam, lazımdır ki, türk iş adamları Azərbaycana sərməyə qoysunlar. Hələ sərməyə qoyanlar yoxdur. Biz onlara işlər veririk, onlar bu işləri görürler, pul götürürler. Məsələn, buradakı xəstəxana. O xəstəxanada, mərkəzdə olmuşanmı?

**J u r n a l i s t :** Bəli, o mərkəzi klinikada olmuşam. Oradan veriliş də çəkmışik.

**H e y d ə r Ə l i y e v :** Oranı gördün, mən oranı Türkiyəyə verdim, 30 milyon dollarlıq iş gördüllər. İndi gözəl bir xəstəxanadır. Artıq buradakı xaricilər də gedib Türkiyədə müayinə olunmurlar, oraya gedib müayinə olunurlar.

**S u a l :** Hörmətli Cümhur başqanım, Sizin bir gözəl xüsusiyyətiniz də var. Bu da təhsilə verdiyiniz önemdir, gənc nəslin sağlam yetişməsidir. SSRİ vaxtından bu yana gənc nəslin dünya standartlarına uyğun təhsil almalarına böyük əhəmiyyət verirsiniz. Bu gün azərbaycanlı gənclərin Türkiyədə, türk gənclərinin də Azərbaycanda təhsil aldığıni bilirik.

Bildiyimiz kimi, Azərbaycanda Sizin xeyir-duanızla açılan özəl türk liseyləri var. Onlarda oxuyan şagirdlər 1994-cü ildən başlayaraq, iştirak etdikləri beynəlxalq bilik olimpiadalarından Azərbaycana 21-i qızıl olmaqla, 86 medal gətirmişlər. Bu il İndoneziyada keçirilən fizika olimpiadasında əfsanəvi bir uğur qazanmışlar. 65 ölkə arasında üç qızıl, bir gümüş medal qazanaraq, beynəlxalq bilik olimpiadasının ilk üçlüyünə daxil olmuşlar. Cənab Prezident, Siz onların şəxsində Azərbaycanın və Türkiyənin gelecek nəslində hansı özlilikləri görmək istəyirsiniz?

**C a v a b :** Mən bundan çox məmmunam. Bilirəm ki, onlar yaxşı təhsil verirlər. Ona görə də oranın şagirdləri dünyadan bir çox yerlərində

müsabiqələrdə medal qazanıblar. Bu, Azərbaycanda lisey seviyyəsində təhsilin inkişafına kömək edir. Biz bunu digər məktəblərə nümunə göstəririk. Buna görə mən məmmunam və təşəkkür edirəm.

**S u a l :** Hörmətli Cümhur başqanım, təqdirəlayiq digər bir xüsusiyyətiniz Azərbaycanın xaricdə tanılılması, lobbiçilik fəaliyyətidir. Bakıda dünya azərbaycanlılarını bir yerdə topladınız, onlarla görüşdünüz. Türkiyədə, eləcə də türkdilli ölkələrdə lobbiçilik sahəsində hansı işbirliyi qurmalıdılardır? Yəni Azərbaycan və digər türkdilli ölkələr xaricdə nə işlər görməlidir?

**C a v a b :** Bilirsınız, çox yerlərdə azərbaycanlılarla türklər bir yerdədirler. Məsələn, Avropanı götürək. Bilirəm ki, Brüsselde, yaxud Almaniyada azərbaycanlılar və türklər bir yerde çalışırlar, bir yerde iş görürler. Ona görə bu birlik var. Lazımdır ki, lobbiçilik məsələsini daha da gücləndirik.

Bilirsınız ki, mən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaratdım. Mehəz buna görə. Çünkü mən istəyirəm ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar özlerinin azərbaycanlı olduğunu bilsinlər, özlerini azərbaycanlı kimi hiss edəsinlər. Bir də ki, Azərbaycan dövləti ilə, respublikamızla əlaqədə olsunlar. Ona görə də belə bir Komitə yaratmışam. Bu Komitə də xaricdə türk dərnəkləri ilə çox sıx əməkdaşlıq edir və edəcəkdir.

**S u a l :** Mətbuata ən yaxın cümhur başqanlarından biri Sizsiniz. Etdiyiniz zarafatlarla, jurnalistləre olan məhəbbətinizle ölkə içərisində mətbuat orqanlarının çoxalmasına, onların fəaliyyət göstərmələrinə kömək edərək, hətta maddi çətinlik, sıxıntı yaşayış kütüivi informasiya vasitələrinə kredit verməklə Siz daim onların yanında olduğunuzu göstərirsiniz. «Samanyolu» televiziyası mətbuatla müsbət əlaqələr qurmağınız münasibətlə Sizi «Medianın dostu» mükafatına layiq görübüdür. Bu mükafat İstanbulda Size təqdim olunacaqdır. Belə bir mükafatın zati-alınızda oyaldığı təessüratı öyrəne bilərikmi?

**C a v a b :** Təşəkkür edirəm ki, siz mənə belə bir mükafat vermişiniz.

Hesab edirəm ki, mən bundan sonra da mətbuatla daha yaxın olmayıam və ona yardım etməliyəm. Mən mətbuatı sevirəm və daim mətbuat işçiləri ilə, yəni jurnalistlərə yaxın oluram. İstəyirəm ki, onlar hər şeyi düz yazsınlar, obyektiv yazsınlar. Amma təessüb kif, bizim burada-

kı radikal müxalifət mətbuatı başqa yol ilə gedir. Siz o qəzetlərde hər səhifədə Heydər Əliyev haqqında oxuyursunuz. Elədirmi?

**Jurnalıst:** Bəli.

**Heydər Əliyev:** Qəzeti açırsan, hər səhifədə Heydər Əliyev, İlham Əliyev, Heydər Əliyev, İlham Əliyev, Heydər Əliyev, İlham Əliyev. Mən o qəzetləri oxumuram. Ancaq vərəqleyirəm, baxıram, bura-da Heydər Əliyev, orada İlham Əliyev. Yalan yazırlar. Mənim haqqında bir dəfə doğru şey yazmayıblar. Doğru şəylər size məlumdur. Onlar yalan yazırlar. Hətta Bakı-Tbilisi-Ceyhanla bağlı dünyaya səs salan bir tədbir keçirdik, bunun haqqında da bir şey yazmadılar. Çünkü bunu Heydər Əliyev keçirir. Yaxşı, bunu Heydər Əliyev öz babası üçün etmir. Heydər Əliyev bunu xalq üçün, birinci növbədə, Azərbaycan xalqı üçün edir. Eyni zamanda, üç dövleti – Türkiyəni, Gürcüstanı, Azərbaycanı bağlayır. Bu qədər böyük program haqqında heç bir şey yazmadılar. Amma həmin o günlər Heydər Əliyev haqqında mənfi şeyler yazdılar. Ancaq xalq buna inanmır, inana da bilmez. Xalq mənə inanır. Mənim həyatım aynadakı kimi göz qabağındadır. Əgər belə olmasaydı, mən bütün bu mərhələlərdən keçib gedə bilməzdim.

**Jurnalıst:** Allah Size uzun ömür versin, başımızdan əskik etməsin. Doğrudan da, Siz bu ölkə üçün lazımsınız. Siz təcrübənizlə, bilinizi, uzaqgören siyasetinizlə bizə lazımsınız.

**Heydər Əliyev:** Sağ olun, təşəkkür edirəm.

**Jurnalıst:** Hörmətli Cümhur başqanım, dərin minnətdarlığımı bildirirəm. Doğrudan da, programımıza qatılmaqla bizə böyük şərəf verdiniz.

**Heydər Əliyev:** Sağ olun. Mən də sizin televiziyyaya yeni-yeni uğurlar arzulayıram.

## MƏTBUAT KONFRANSINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏYANATI

*İstanbul*

*16 oktyabr 2002-ci il*

– Hörmətli mətbuat nümayəndəleri!

Mən sizi salamlayıram. Sizinlə görüşümdən məmənən olduğumu bildirirəm. Bilirsiz ki, mən Türkiyə hörmətli prezident Əhməd Necdet Sezerin devəti ilə, iqtisadi Əməkdaşlıq Təşkilatının VII Zirvə görüşündə iştirak etmək üçün gelmişəm.

Dünən bizim görüşlərimiz oldu. Bildirmək istəyirəm ki, bu görüşlər çox səmərəli keçdi. Biz İOT-in fəaliyyətini təhlil etdik, müasir vəziyyəti müzakirə etdik və ölkələrimiz arasında, təşkilata daxil olan ölkələr arasında iqtisadi və başqa əlaqələrin inkişaf etmesi üçün müəyyən fikirlər söylənildi, müəyyən təkliflər irəliya sürüldü. Bu gün isə mən İstanbulda olmağımdan istifadə edərək, Türkiyənin iş adamları ilə görüşmək arzusunda olmuşdum. Onu da burada lazımi təşkilatlar etdilər. Türkiyənin demək olar ki, çox hörmətli iş adamları, bilmirəm, 200, yaxud 250-300 nəfər toplılmışdı. Biz görüşdük, səhbət etdik, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri haqqında məruzələr dinlədik. Ondan sonra isə Türkiyənin 9-cu prezidenti hörmətli Süleyman Dəmirel nitq söylədi. Sonra mən fikirrimi söylədim.

Mən bu görüşdən çox məmənənəm. Çünkü həqiqətən, Türkiyənin çox böyük iş adamları ilə səmərəli danışqlar apardıq. İndi Azərbaycanda hansı işləri görmək mümkündür – o barədə məlumatlar verildi. Eyni zamanda, Türkiyənin iş adamlarının indiyə qədər Azərbaycanda görüdükleri işlər haqqında da məlumatlar verildi. Çünkü bəzən ayrı-ayrı insanlar belə bir fikir yaratmaq istəyirlər ki, guya son zamanlar Azərbaycanda Türkiyənin iş adamlarına istənilən qədər iş verilmir, yaxud iş yoxdur. Bunlar hamısı yanlış şeylərdir. Sadəcə, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini müəyyən qədər ləkələmək üçün bu söz-ləri ortaya atırlar.

Mən təkrar etmək istəmirəm. Orada rəqəmlər deyildi. Beş minə qədər türk iş adımı daim Azərbaycanda işləyir, böyük layihələr həyata

keçirilir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layiheleri nəhəng layihelərdir. Onlardan əlavə, çoxlu başqa işlər də görülür. Ona görə də güman edirəm ki, heç kəs belə yollarla Türkiye-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinə xələl getirə bilmez. Mən çox iş adamlarını Azərbaycana dəvət etdim. Söz verdilər, gələcəklər və yeni-yeni işlərə başlayacağıq.

Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim inkişaf edir. Biz son vaxtlar çox böyük işlər gördük. Məsələn, nəhayət, Bakı-Tbilisi-Ceyhan layihəsinin inşasına başladıq. Sentyabrın 18-də Bakıda onun təməlqoyma mərasimini keçirdik. Türkiyə Cumhuriyyətinin prezidenti hörmətli Əhməd Necdet Sezər, Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze və Azərbaycan Prezidenti orada iştirak etdilər. İşə başlamışaq və güman edirəm ki, uğurla başa çatacaqdır.

Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında da lazımı tədbirlər görülür. Orada bir balaca gecikmələr var, onlar o qədər də əhəmiyyətli deyildir. Biz onun da inşasına başlayacağıq. Beləliklə, iki böyük layihənin, tarixi əhəmiyyəti olan layihələrin iqtisadi əhəmiyyəti məlumdur. Azərbaycanın Xəzər dənizindən hasil olan nefti – orada olduqca çox böyük neft ehtiyatları var – Bakı-Tbilisi-Ceyhan ilə Türkiyənin Ceyhan limanına axacaq, dünya bazarlarına gedəcəkdir. Bu kəmərin ömrü çox uzundur. Güman edirəm ki, XXI əsrə mütləq öz fəaliyyətini davam etdirəcək və XXII əsrə də keçə biler. Çünkü Xəzərdə bildiklerimiz sərvətlərin çox olduğunu göstərir, amma hələ bilmədiyimiz şeylər də var. Ona görə bunun geləcəyi çox böyükdür.

Eləcə də «Şahdəniz» qaz yatağı. İndi orada 1 trilyon kubmetr qaz ehtiyatı olduğu bildirilir. Ancaq bu, ilkin məlumatdır və adətən ehtiyatlı davranışırlar, çox böyük rəqəm demək istəmirlər. Düşünürem ki, orada qaz daha da çoxdur. Amma təkcə orada deyil, Xəzərin başqa yerlərində də zəngin qaz yataqlarımız var. Ona görə Azərbaycan böyük qaz ölkəsi kimi, dünyaya qaz ixrac edəcəkdir. Güman edirəm, gələcəkdə biz Türkiyənin ərazisi ilə qaz kəmərini Avropaya da aparacağıq. Çünkü bilməlisiniz ki, indi Avropada istifadə olunan qazın mənbələri getgede azalır. Avropa yeni qaz mənbələri arayır və bu baxımdan yenə də Xəzər hövzası mühüm yer tutur.

Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, iqtisadiyyat sürətli inkişaf edir. Bizim böyük bir problemimiz – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiye qədər həll olunmayıbdır. Bu da

Azərbaycanı yaralayıb və bu yara indiya qədər bizim bədənimizdədir. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında dır. İşğal olunmuş torpaqlardan 1 milyondan artıq azərbaycanlı zorla çıxarılib, onların tam eksəriyyəti çadırlarda yaşayır. Ümumiyyətə, çadırda yaşamaq çox çətindir. Amma bir-iki-üç il buna dözmək olar, çadırda 10 il yaşaməq isə dəhşətli bir şeydir. Ancaq bizim insanlar buna dözlər və ümidi bəsləyirlər ki, məsəla sülh yolu ilə həll olacaqdır.

Bəli, biz də bu ümidi yaşayıraq, çalışıraq. Bu barədə çox işlər görüruk. Həm ATƏT-in Minsk qrupu vasitəsilə, həm bilavasitə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri vasitəsilə, həm də başqa beynəlxalq teşkilatların vasitəsilə sülh danışçıları aparıraq. Ancaq sülh danışçıları uzandığına görə, Azərbaycanda insanların sabri tükenir və bəziləri müharibə etmek, savaş, müharibə yolu ilə torpaqları azad etmək fikirlərini daha da çox irəli sürürlər. Belə əhval-ruhiyyə indi Azərbaycanda keçən illərə nisbəten daha da çoxdur. Bunun da osası var. Dediym kimi, ne qədər dözmək olar? Ancaq bizim dövlətin siyaseti belədir ki, hələ məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. Burada imkanlar hələ tükənmeyibdir, imkanlar var. Biz bu sahədə öz işimizi aparıraq.

Bu böyük ağır problemin olmasına baxmayaraq, Azərbaycanın iqtisadiyyati inkişaf edir, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulubdur və artıq fəaliyyət göstərir. Azərbaycanda insan haqları qorunur, insan azadlıqlarının hamısı təmin olunubdur. Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür. Bizim iqtisadiyyatda əldə etdiyimiz nailiyyətlər, əsasən, bazar iqtisadiyyatının nəticəsidir. Bizim 1994-cü ildə irəliyə sürdüyümüz neft strategiyası həyata keçirilir və onun nəticəsinde Azərbaycana xarici investisiya cəlb edilibdir. Neft sahəsinə təxminən 6 milyard dollar investisiya cəlb olunubdur. Amma 1993-cü ildən indiye qədər Azərbaycana təxminən 10 milyard dollara qədər investisiya qoyulubdur. Onun içərisində xarici investisiya da var, daxili investisiya da var.

Biz gələn ilin bütçəsini hazırlamışq, normal bütçədir. Bəzi sahələrdə – bütçədən təmin olunan təbəqələrin maaşları artırılacaqdır. Bir çox başqa sosial məsələləri həll etmişik və həll edirik. Azərbaycanda vəziyyət belədir. Mən daha çox vaxt almaq istəmirəm. Əgər indi kimin suali olsa, mən cavab verməyə hazırlam.

## İŞGÜZAR SƏFƏR BAŞA ÇATDIQDAN SONRA BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

17 oktyabr 2002-ci il

— Mənim bu səfərim haqqında sizin məlumatınız var. Yaxşı ki, bizim Azərbaycan televiziyası hər yerdən canlı yayım verir. İOT-in VII Zirvə görüşü haqqında məlumatlar verilibdir. Sonra mənim orada Türkiyənin iş adamları ilə görüşməyim haqqında da məlumatlar verilibdir. Ona görə sizə deyiləsi sözüm yoxdur, hər şeyi bilirsiniz.

Mən onu deyə bilərəm ki, Zirvə görüşü çox yüksək seviyyədə keçdi, çox səmərəli oldu. Bu çoxdandır keçirilməmişdi. Bu tədbirin əhəmiyyəti var, bizim ölkələrimizin iqtisadi əlaqələrinin inkişaf etməsi çox zəruridir, lazımdır.

Mən sonra orada olan prezidentlərin, demək olar, hamısı ilə ikiterəfli görüşlər keçirdim. Birinci növbədə, Türkiyənin prezidenti hörmətli Əhməd Necdet Sezər ilə yenidən görüşdük. Türkiyə-Azərbaycan əlaqələri haqqında söhbət etdik, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri haqqında danışdıq, onların problemləri barədə danışdıq. Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr dostluq, mehribanlıq, qardaşlıq əlaqələridir.

Sonra mən İran prezidenti cənab Xatəmi ilə çox səmərəli görüş keçirdim. Pakistanın prezidenti cənab Pərviz Müşərrəf ilə çox səmərəli görüşüm olubdur. Əfqanistanın müvəqqəti hökumətinin başçısı Həmid Karzai ilə ilk dəfə görüşdüm, tanış oldum, yaxşı söhbətimiz oldu. Başqaları ilə de olubdur.

Dünən İstanbulda Türkiyənin, demək olar, on böyük, on hörmətli iş adamları ilə görüşdük, geniş söhbət apardıq. Onlar çıxış etdilər. Bizim tərəfdən məlumatlar verildi. Azərbaycanın bugünkü iqtisadi vəziyyəti, iqtisadi imkanları haqqında, Azərbaycanda xarici investorların görə biləcəyi işlər haqqında məlumat verildi. Çox səmərəli görüş oldu. Mən də orada nə lazımdırsa, onlarla danışdım. Mən bunu çox əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, bu görüş Türkiyə iş adamlarının Azərbaycana gelib yenidən böyük sərmayələr qoymasına yaxşı əsas yaradacaqdır. Bütün bu işləri qurtarır gəlmüşik. Mən çox razıyam, hesab edirəm ki, səfər çox səmərəli, əhəmiyyətli olmuşdur.

**S u a l :** Cənab Prezident, Siz İstanbulda olduğunuz vaxt belə bir məlumat yayıldı ki, Türkiyə Ermənistandan sərhədləri açmaq isteyir. Bu barədə nə deyə bilərsiniz?

**C a v a b :** Elə şey yoxdur. Belə məlumatlar çox yayılır. Onlar sərhədləri açmayıacaqlar. Mən prezident Əhməd Necdet Sezər ilə görüşdə yenə bu məsələni xüsusi olaraq qoymuşam.

**S u a l :** Cənab Prezident, Siz dediniz ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri müzakire olundu. Xarici mətbuatın yazdığını görə, guya Siz bildirmisiniz ki, Bakı-Tbilisi-Ceyhan işe düşəndən sonra Bakı-Supsa kəməri fəaliyyətini dayandıracaqdır. Bu həqiqətə uyğundurmu?

**C a v a b :** Elə şey olmayıbdır. Kimsə nədənsə, haradasa istifadə edir. Təbiidir ki, Bosfordan tankerlərin keçməsi ekoloji cəhətdən Türkiyəyə, İstanbul'a çox zərər verir. İş adamları ilə görüşdə mən onlara dedim. Bakı-Tbilisi-Ceyhan layihəsinin çətinliklərindən biri de bundan ibarət idi ki, onun hazırlanmasında iştirak edən şirkətlər — onlar sizə məlumudur — bir neçə il bundan önce layihəni bir az təxire salmaq, Supsa xəttini genişləndirmek istəyirdilər. Mən o vaxt bunun əleyhinə oldum. Əger siz o vaxtları xatırlayırsınızsa, bunu bilirsiniz. Bu barədə çox ciddi mübarizə getdi. Hətta o vaxt Türkiyənin prezidenti Süleyman Dəmirel bəyanat verdi ki, əger Supsadan əlavə neft gelsə, tankerlər boğazlardan buraxılmayacaqdır. Mən bunu orada dedim. Bunu deyəndə, bir az zarafat da etdim ki, ola bilər, Bakı-Tbilisi-Ceyhan tamam işe düşəndən sonra Supsaya ehtiyac olmayacaqdır. İndi bunun quyruğundan niyə tutursan? Hələ Bakı-Tbilisi-Ceyhan işe düşə, onun gücü 60-70 milyon tona çata, ondan sonra görək nə olacaq.

**S u a l :** Cənab Prezident, Rusiya Abxaziyadan Ermənistana dəmir yoluğun çəkilməsi ilə əlaqədar işlərə başlayıbdır. Buna rəsmi Bakının münasibəti necədir?

**C a v a b :** Bilirsiniz, bunlar hamısı söhbətdir. Ona görə mən münasibət bildirmək istəmirəm.

**S u a l :** Cənab Prezident, Sizin türk iş adamları ilə görüşünüzə türk-erməni biznes şurasının həmsərdi də dəvət edilmişdi. O özü demişdi ki, mən də dəvət olunmuşam...

**H e y d a r Ə l i y e v :** O kimdir, ermənidir?

**J u r n a l i s t :** Xeyr, türkdür.

**H e y d ā r Ə l i y e v :** Yaxşı, ne olsun dəvət edilmişdi? Bütün iş adamları dəvət olunmuşdular. Bunların başında damğa yoxdur ki, sorusam, bu kimdir, haranın iş adamıdır. Nə qədər iş adamı dəvət olunmuşdu. Mən onları tanımiram ki!?

**S u a l :** Cənab Prezident, NATO-nun Avropadakı müttəfiq qoşunlarının komandanı Bakıdadır. Onun bu gün Sizinlə görüşü nəzərdə tutulur. Bu görüşdə NATO ile Azərbaycan arasında əməkdaşlığın hansı sahələri müzakire olunacaqdır?

**C a v a b :** Vallah-billah, mən sizin hamınızı çox istəyirəm. İsteyirəm ki, yaxşı jurnalist olasınız. Yaxşı suallar hazırlayasınız, verəsiniz. Sən deyirsən ki, o, Bakıdadır, sizinlə görüşəcəkdir. Amma görüşəcəyik, görüşməyəcəyik, hele məlum deyildir. Deyirsən, NATO ile Azərbaycan arasında hansı əlaqələr məsələsindən danışacaqsınız. Əger danışacaqımsa, mən bunu size demərəm. Axı belə şeylərle niyə özünüñün də, mənim de vaxtımı alırsınız. Konkret kimin ne sualı var?

**S u a l :** Cənab Prezident, «Şahdəniz» layihəsinin maliyyələşdiriləməsi ilə bağlı məsələ müzakire olundumu?

**C a v a b :** Orada elə bir problem yoxdur.

**S u a l :** Cənab Prezident, Sizin mətbuatın vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə göstərişiniz olubdur. Bir təklif var idi...

**C a v a b :** Mətbuata kredit də verdik, hər şey də verdik. Bundan arṭıq nə ola bilər? Mən o təklifi bilmirəm, biləndə münasibətimi bildirəcəm. Sağ olun.

## ŞƏHİDLƏRİN ƏZİZ XATIRƏSİ DAİM XALQIMIZIN QƏLBİNDƏ YAŞAYIR

20 oktyabr 2002-ci il

**Prezident Heydər Əliyev Şəhidlər Xiyabanını ziyarət edərkən jurnalistlərə müsahibə verdi:**

— Bayramınız mübarək olsun! Sizə cansağlığı arzu edirəm. Müstəqil yolunda yeni uğurlar arzulayıram. Arzu edirəm yaxşı çalışasınız, yaxşı işləyəsiniz. Nə sualınız var, buyurun.

**S u a l :** Cənab Prezident, bu gün müstəqillik günüdür. Sizin əfv Fərmanınız gözlənilirmi?

**C a v a b :** İmzalayacağam.

**S u a l :** Hemin siyahida kimlər olacaqdır? Orada Avropa Şurasının siyahısında olan şəxslərin adı var mı?

**C a v a b :** Siyahını indi deyə bilmərəm. Amma bu gün imzalayacağım ve metbuata verəcəyəm. Onda görərsiniz.

**S u a l :** Cənab Prezident, yəni artıq Sizə təqdim olunubdur.

**C a v a b :** Yəqin ki, bu gün təqdim olunacaq. Mən indi buradan işə gedirəm, yəqin ki, təqdim ediləcəkdir.

**S u a l :** Cənab Prezident, əfv edilənlərin sayı məlumdurmu?

**C a v a b :** Onu da bilərsiniz, bir az səbriniz olsun.

**S u a l :** Cənab Prezident, paytaxtin statusu məsələsinə nə vaxt baxılacaqdır?

**C a v a b :** Mən başa düşmürəm, bu sizi niyə narahat edir? Bu heç Hacıbala Abutalibovu narahat etmir, amma sizi narahat edir. Paytaxtin statusu, mənə belə gəlir ki, indi, bu dəqiqə bizim üçün lazımlı olmayan bir şeydir. Paytaxt paytaxtdır, buna nə status verəcəksən, elə paytaxtin özü onun statusudur. Ona görə başınızı bununla qarışdırmayın, başqa ciddi məsələlərlə məşğul olun.

**S u a l :** Cənab Prezident, sahibkarlarla görüşlerinizin yekunlarına dair geniş müşavirə nə zaman olacaqdır? Sizin dediyinizə görə, Türkiyə səfərindən əvvəl olmalı idi.

**C a v a b :** Olacaqdır. Sən mənim iş qrafikimi görürsən, yoxsa yox?

**J u r n a l i s t :** Görürəm, gərgindir.

**H e y d ē r Ə l i y e v :** Onda özün neticə çıxart. Hər halda olacaqdır.

**S u a l :** Cənab Prezident, siyasi partiyalar haqqında qanunun dəyişilməsindən danışırlar. Sizin buna münasibətiniz necədir?

**C a v a b :** Mənim bundan xəbərim yoxdur.

## AZƏRBAYCAN-RUMINIYA ƏLAQƏLƏRİ RUMİNİYANIN PREZİDENTİ İON İLİYESKUNUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

*30 oktyabr 2002-ci il*

Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Ruminiya prezidenti Ion İlyesku birgə mətbuat konfransında bəyanatla çıxış etdilər.

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli cənab prezident!  
Hörmətli xanumlar və cənablar!  
Hörmətli mətbuat nümayəndələri!

Ruminiyanın prezidenti hörmətli cənab Ion İlyeskunun Azərbaycana rəsmi səfəri ölkəmizin həyatında əlamətdar bir hadisədir. Bu, ölkələrimiz arası əlaqələrin ardıcıl inkişaf etməsini göstərir. Dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinə görə, mən prezident cənab İlyeskuya təşəkkür edirəm və bugünkü görüşlərimizdən, apardığımız müzakirələrimizdən məmənun olduğumu bildirirəm.

Cəsaret edib deyə bilərəm ki, prezident cənab İlyesku ilə mənim aramda dostluq əlaqələri yaranıbdır. Texminən 1994-cü ildən indiyə qədər biz dəfələrlə müxtəlif şəraitlərdə görüşmüşük. On əhəmiyyətli si odur ki, prezident İlyesku Azərbaycana artıq ikinci dəfədir səfər edir. Biz bu səfər zamanı çox ətraflı müzakirələr apardıq. Prezident cənab İlyesku ilə menim tekbətek görüşündə bir çox məsələlərə toxunduq və bir çox məsələlər haqqında eyni fikirdə olduğumuzu bildirdik. Ruminiya-Azərbaycan əlaqələri və onların gelecək inkişafı, Azərbaycanın ən ağır problemi Ermənistan-Azərbaycan münaqişəsi və bunun tezliklə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, suverenliyinin təmin olunması, beynəlxalq terrorizm, onun törətdiyi təhlükələr, terrorizmə qarşı həm Ruminiya, həm de Azərbaycan tərəfindən fəal mübarizənin aparılması, Qafqazda və regionda olan indiki vəziyyət, bir çox beynəlxalq məsələlər və təbiidir ki, əsas məsələ –

Rumınıya-Azerbaycan əlaqələri və onların inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparıldı.

Hesab edirəm ki, nümayəndə heyətləri ilə geniş tərkibdəki görüşümüzdə də, xüsusən, Azərbaycan-Rumınıya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədar çox deyərli fikirlər meydana gəldi. Prezident İlyiesku və mən yaratdığımız Rumınıya-Azerbaycan müstərek iqtisadi Komissiyasının fəaliyyetine çox böyük əhəmiyyət veririk. Belə fikirdə olduğunu ki, bu Komissiyanın fəaliyyəti sürləndirilməlidir və bu yolla əlaqəlerimizdə daha çox nailiyyətlər eldə etmək mümkündür. Bir çox başqa məsələləri də müzakirə etdi. Nəhayət, bu gün burada imzalanan sənədlər Rumınıya ilə Azərbaycan arasındakı əlaqələrin normativ-hüquqi əsaslarını daha da möhkəmləndirir və genişləndirir.

Prezident cənab İlyiesku ilə mənim imzaladığımız Beyannamə, hesab edirəm, xüsusi əhəmiyyət kəsb edir. Bu Beyannamə siyasi məsələlərə həsr olunub və Azərbaycan ilə Rumınıyanın həm beynəlxalq problemlərə əlaqədar, hem də bölgemizdə olan problemlərə əlaqədar əyni fikirdə olduğunu və bir çox məsələlərdə razılıq eldə etdiklərini göstərir.

1996-ci ilin mart ayında prezident cənab İlyiesku Azərbaycana ilk dəfə sefər etdiyi zaman biz Rumınıya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında müqavilə imzalamaşıdıq. Bu gün imzaladığımız Beyannamə həmin müqavilenin daha da möhkəmlənməsi və onun əsasında işlerimizin gələcəkdə də aparılması üçün şərait yaradır.

Mən prezident cənab İlyeskuya bir daha təşəkkür edirəm. Bir məqamı da qeyd etmək istəyirəm ki, prezident cənab İlyiesku bu sefər özü ilə Azərbaycana biznesmenlərin böyük bir dəstəsini gətiribdir. Bizim iqtisadi İnkişaf Nazirliyi onlarla lazımi görüşlər keçirir, müzakirələr aparır və güman edirəm ki, məhz bu yolla biz iqtisadi əlaqələrin inkişaf etməsinə nail ola bilərik.

Cənab Prezident, təşəkkür edirəm və sözü sizə verirəm.

\*\*\*

#### Sonra prezidentlər jurnalistlərin suallarına cavab verdilər.

**S u a l :** Cənab Prezident Heydər Əliyev, Azərbaycanda iri neft və qaz yataqları aşkar edilmişdir. Soruşmaq istərdim ki, neft və qaz Rumınıyaya ixrac ediləcəkmi, əger ediləcəkse, onda nə vaxt?

**H e y d ə r Ə l i y e v :** Çox sağ olun.

Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Neft və qaz Azərbaycanda çox qədim zamanlardan hasil olunur. Hər bir yeni yatağın açılması da Azərbaycan üçün böyük hadisədir və bəzi ölkələrdə yeni bir şey kimi qəbul olunur.

Mən sualı belə anladım ki, söhbət «Şahdəniz» qaz yatağından gedir. Beli, iki-üç il bundan önce Azərbaycanda aparılan qazma işləri nticəsində «Şahdəniz» yatağından çox böyük hecmədə qaz alınması imkanı meydana çıxıbdır. İlkən məlumatlara görə, «Şahdəniz» yatağının ehtiyatı 1 trilyon kubmetrdən artıqdır. Biz ilkən olaraq, bu qazı Gürcüstəndən keçməklə Türkiyənin Ərzurum şəherine nəql etmek istəyirik. Artıq bu barədə Türkiyə ilə saziş imzalamaşıq. Ancaq düşünürük ki, «Şahdəniz» yatağından çıxarılaçqaz, ola bilər, gelecekdə dəha da artıq olsun və o zaman onun Avropaya nəql edilməsi də tamamilə real olacaqdır.

Əgər nəzərə alsaq ki, bizim bir neçə başqa yataqlarda da indi xarici ölkələrin müxtəlif şirkətləri Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə işleyirlər – güman edirəm ki, orada da böyük qaz ehtiyatları tapılacaqdır – onda Azərbaycanın gələcəkdə Avropaya qaz nəql etməsi tam real olacaqdır. Belə olan halda Rumınıya mütləq nəzəre alınacaqdır. Mən buna söz verə bilərim.

**S u a l :** Mənim Rumınıyalı həmkarımı daha çox neft və qaz maraqlandırır. Bizi da azərbaycanlı kimi, işğal olunmuş ərazilərimizdən daha çox narahat edir. Cənab İlyiesku, birincisi, Siz dediniz ki, Dağlıq Qarabağ problemində Rumınıya Azərbaycanı dəstekləyir. Sizə elə gəlmirmi ki, bu problemin indiyədək sülh yolu ilə həll olunmamasının səbəbi öz qətnamələrini yerinə yetirmeyən BMT-nin, habelə Rumınıyanın da daxil olduğu ATƏT-in qətiyyətsizliyidir?

İkinci, Siz dediniz ki, Rumınıya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Deməli, Azərbaycanın ərazi bütövlüyünü də tanıyan ikinci ölkə olubdur. Bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi Azərbaycan xalqının öz torpaqlarını hərbi yolla azad etmək əhval-rühiyyəsini artırır. Əgər Azərbaycan xalqı buna məcbur olsa, Rumınıyanın mövqeyi necə olacaqdır, yəni bu dəstək qalacaqmı?

**I o n İ l i y e s k u :** Rumınıya Cənubi Qafqazda gerginlik ocağı olan bu münaqişəni narahatlıqla və diqqətə izləyir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ məsələsi keçmiş Sovet İttifaqının özündən sonra ölkənin bir çox ərazilərində miras qoyub getdiyi digər problemlərə çox

bənzəyir. Belə problemlər bizim sərhədımızın yaxınlığında da vardır, məsələn, Dnestryanı bölge problemi. Biz bu məsələnin həllinə Azərbaycanın yanaşmasını müsbət qiymətləndiririk. Sübüt olunmuşdur ki, hər hansı bir məsələnin hərbi yolla həllinə göstərilən cəhd neinki onu həll etmir, hem də, bir qayda olaraq, qarşıdurmanın daha da dərinleşməsinə getirib çıxarıır. Ruminiya ATƏT-in sədri olanda bu məsələnin siyasi yolla həllinə çalışmışdır, Minsk qrupunun səylərini dəstekləmişdir. Hələlik belə demək olar ki, bu məsələnin həlli tapılmamışdır və bu da təessüf doğurur. Biz bu münəaqişənin insanlara nə qədər əzab-əziyyət getirdiyini və getirməkdə olduğunu bilirik. Prezident Heydər Əliyev işgal olunmuş əraziləri terk etmiş bir milyon qaçqının taleyi barədə bize məlumat verdi. Biz insanların əzab çökədikləri bu münəaqişəni həll etmək üçün göstərilən bütün səylərdə həmişə sizin yanınızda olacaqıq. Əlbəttə, dövlətlər arasında münasibətləri tənzimləyən əsas prinsiplər hörmət edərək. Bu isə dövlətlərin ərazi bütövlüyü, eləcə də feylakətə getirib çıxara biləcək hərbi yoldan imtina etmək prinsipləridir. Çox sağ olun.

## NATO/AVROATLANTİKA TƏRƏFDAŞLIQ ŞURASININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ PRAQA ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ QISA MÜSAHİBƏ

22 noyabr 2002-ci il

— Praqaya səfərim sizə məlumdur, elan olunubdur. Orada NATO/Avroatlantika Tərəfdəşlik Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammiti keçirilir. Tərəfdəş ölkələrin dövlət başçıları, nümayəndə heyətləri də sammitə dəvət ediliblər. Mən də oraya gedirəm. Sammitdə iştirak edəcəyik. Sizə başqa bir söz deyə bilmərəm, çünki ayrı bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, Siz Eduard Şevardnadze ilə görüşəcəksiniz. Onların ekoloji sənədə qol çəkməməsi Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsini ləngidə bilermi?

**C a v a b :** Bu bizi narahat edir. Biz bu barədə işləyirik, BP də işləyir. Vudvordun müavini Gürcüstandadır. Bir neçə gün bundan önce mən bu məsələni BP-nin, bizim neft şirkətinin rəhbərləri ilə müzakirə etmişəm. Həqiqətən, Gürcüstanda tamamilə anlaşılmaz hərəkətlər edirlər, halbuki bizim vaxtımız çox azdır. Noyabrın sonunda biz hər şeyi həll etməliyik. Ona görə də, təbiidir ki, mən Şevardnadze ilə bu barədə danışacağam.

**S u a l :** Cənab Prezident, bu gün Koçaryanla görüşünüz gözlənilir. Lakin deyirler ki, Ermənistanda qarşidakı prezident seçkiləri ilə əlaqədar Koçaryanın hansıa kompromislərə gedəcəyini gözləmək, bunu proqnozlaşdırmaq çətdindir. Siz bu fikirlə razısanızmı?

**C a v a b :** Mən heç vaxt heç nəyi proqnozlaşdırıram. Mən görünüşəm, söhbət edirəm və nəticələrə görə nə edə bildiyimizi müəyyən edirik. Mən heç nəyi proqnozlaşdırıram.

**S u a l :** Cənab Prezident, «LUKoil»un Azərbaycandakı layihələrdən çıxması xarici ölkələrin kütləvi informasiya vasitələrinin də diqqət

mərkəzindədir. Vahid Ələkberov Azərbaycana gələndə yeqin Size də məlumat veribdir. Bu barədə nə deyərdiniz?

**C a v a b :** Beli, bilirəm. Axı deyəsən, Dövlət Neft Şirkətindən sizə bu barədə məlumat veriblər. Bilirsınız, bu, kommersiya məsələləridir. Harada pul çoxdurusa, oraya gedirlər. Məsələn, əgər həqiqətən «LUKoil» payını özgəsinə satırsa, burada bizi narahat edəcək heç bir şey yoxdur. «İtoçu» kimi böyük bir şirkət vaxtilə müqavilədə iştirak etmirdi, sonra gəlib iştirakçıların bezilərinin – «Pennzoil»un, «Makdermott»un paylarını aldı, bizim layihəyə daxil oldu. Özü də biz onlardan razıyıq. Əgər onlar bunu da alıb burada işləsələr, bizim üçün fərqi yoxdur. Narahatlılıqla əsas yoxdur.

**S u a l :** Cənab Prezident, Fransa prezidenti ilə görüşünüz də gözlənilirmi?

**C a v a b :** Bəlkə də görüşdüm.

**S u a l :** Cənab Prezident, Qukasyanın Fransadakı görüşü...

**C a v a b :** Mənim qızım, elə söz de ki, bizə layiq olsun. Deyirsən, o, layiqli adamdır ki, mən onun haqqında sənə cavab verim? Belə sualları başqa adamlara ver.

**S u a l :** Cənab Prezident, Azərbaycan futbolunu böhrandan çıxarmaq mümkündürmü?

**C a v a b :** Sənə məsləhət görüürəm, get böhrandan çıxart.

**S u a l :** Cənab Prezident, Moskvada yaşayan azərbaycanlılarla bağlı son hadisələrlə əlaqədar Siz baş nazirin birinci müavini Abbas Abbasovu oraya göndərmişdiniz və sehv etmirəməsə, Rusiya prezidenti ilə də danışmışdiniz. Siz bu məsələ ilə əlaqədar narahatığınızı bildirdinizmi, bu məsələ müzakirə olundumu?

**C a v a b :** Beli, bəli... Mən də demişəm, nümayəndə də göndərmİŞEM. Danışqlar aparmışıq. Məsələ belədir, mən hesab etmirəm ki, azərbaycanlılara qarşı orada kimsə qəsdən nə ise edir. Bunu şırtitmək lazımdır. Siz hər gün axşam Rusyanın televiziya kanallarına baxanda görüsünüz ki, bir yerde öldürdülər, başqa bir yerde partlatdılar... Bunlar azərbaycanlılar deyil ki, Rusyanın öz vətəndaşlarıdır. İndi Rusiyada, Moskvanın özündə, başqa yerlərdə həddindən artıq azərbaycanlı yaşıyır. Onların içərisində bizneslə məşğul olanlar var. Təbiidir, ola bilər, cinayətkarlıq edənlər, başqları da var. Kimsə haradasa «ilişir», tutulur, hansısa bir əngələ düşür... Amma bunu dramatikləşdirib «Rusiyada azərbaycanlılara qarşı belə etdilər, elə etdilər» demək tamamilə

yalandır, ədalətsiz bir şeydir. Mən sizə deyirəm, bunları şırtmayın. Bunlar problem deyil, yəni mən Rusiyada azərbaycanlılara qarşı ümumi mənfi münasibət görmürom. Azərbaycanlıların eksəriyyəti orada yaxşı yaşayır, uğurla fəaliyyət göstərir, güzəranları yaxşıdır. İndi kimse, haradasa özünü hansısa əngələ salırsa, yaxud qanunsuz hərəkət edirə, təbiidir ki, buna münasibət olmalıdır. Sağ olun.

## ZİRVƏ GÖRÜŞÜNDƏN SONRA AZƏRBAYCAN PREZİDENTİ VƏ ERMƏNİSTAN PREZİDENTİ JURNALİSTLƏR QARŞISINDA BƏYANATLA ÇIXIŞ ETDİLƏR

*Praga*

*21 noyabr 2002-ci il*

### AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

Prezident Koçaryan sizə artıq hər şeyi dedi. Mən də bu fikirdəyəm ki, Ermənistən və Azərbaycan prezidentlərinin görüşləri artıq ənənə xarakteri almışdır və bu, öz qüvvəsini, zəruriliyini saxlayır. İstədiyimizə hələlik nail ola bilməsek də, biz hər dəfə görüşərkən yəqin edirik ki, görüşmek görüşməmekdən yaxşıdır. Amma bildiyiniz kimi, problem son dərəcə mürekkebdür, ATƏT-in Minsk qrupu onun həllinə səfərber edilmişdir. Biz bir az əvvəl Minsk qrupunun həmsədrleri ilə görüşdük, onlar da bu məsələ ilə məşğul olurlar. Biz Ermənistən və Azərbaycan prezidentlərinin nümayəndələrinin vaxtaşırı görüşlərində de yeni imkanlar görürük. Bütünlükdə bunların hamısı münaqişənin dinciliklə həlli yolunun tapılmasına yönəldilmişdir. Biz məqsədə çatmasaq da, bu görüşlər vasitesilə irəliləyişirik. Böyük olmasa da, hər halda, irəliləyiş var. Bu, irəliləməmkəndən, heç nə etməmkəndən daha yaxşıdır. Odur ki, bugünkü görüşü mən də müsbət qiymətləndirirəm. Hesab edirəm ki, 2003-cü ildə Ermənistanda prezident və parlament seçkiləri, habelə Azərbaycanda prezident seçkiləri keçiriləcəyi ilə bağlı vəziyyəti nəzəre almaqla, biz gələcəkdə də görüşləri dayandırmayacaq və bundan ötrü əlverişli imkanlar tapacaq. Siz də sağ olun ki, görüşlərimizə belə böyük diqqət yetirirsiniz.

## PRAQA ZİRVƏ GÖRÜŞÜNDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

*22 noyabr 2002-ci il*

— Sizin bəziləriniz orada mənimlə idiniz, yəqin ki, hər şeyi görmüşünüz, bilirsınız.

NATO-nun toplantısı yaxşı keçdi. Mən bundan çox razıyam, çox məmənunam. Bunu deyə bilerəm. Orada prezident Şevardnadze ilə görüşüm oldu. Prezident Koçaryan ilə təkbatək görüşüm oldu, Minsk qrupunun həmsədrleri de orada idilər, onlar da bu görüşə qoşuldular. Danışdıq, yənə də bəzi məsələləri müzakirə etdik. Mən də, Koçaryan da və Minsk qrupunun həmsədrleri də belə fikirdə olduğunu ki, biz bu görüşləri davam etdirəcəyik ki, bunların vasitəsilə, ümumi səylərlə məsəlonun sühlu yolu ilə həllinə nail olaq.

Prezident Şevardnadze ilə görüşümüzdə bizim müxbirlərdən, deyəsən, Elmira Axundova ona Bakı-Tbilisi-Ceyhan haqqında sual verdi. Başqa səhbətlərimiz də oldu. Amma Bakı-Tbilisi-Ceyhan haqqında da səhbətimiz oldu. Onlarda ekologiya ilə məşğul olanlar marşrut məsələsini yenidən qaldırıblar. O mənə dedi ki, buraya gəlməmişdən bir gün əvvəl BP-nin prezidenti Vudvordu və başqalarını qəbul edibdir. Onlara deyib ki, bu məsələləri ayın 30-dək həll edəcəkdir. Mənə söz verdi ki, Tbilisiyə dönen kimi, bu işlə daha da ciddi məşğul olacaqdır. Görək.

**S u a l :** Cənab Prezident, Siz Türkiye və Fransa prezidentləri ilə də görüşdüñüz. Bu barədə mətbuatə açıqlama verilmədi. Görüşlərdə hansı məsələlər müzakirə olundu?

**C a v a b :** Beli, mən Fransa prezidenti Jak Şirak ilə də görüşdüm. Bu, əvvəlcədən planlaşdırılmışdı. Onun vasitəçilik missiyası, iştirak ilə əvvəller iki dəfə Parisdə də Koçaryanla görüşmüştür. Yenə də bu mövzuya qayıtdıq, ümumi səhbət etdik. Jak Şirak görüşdə də, ziyafətdə, biz rastlaşanda da dedi ki, o bu məsələdə əlindən gələni etməyə həzirdir. Onunla görüşümüz bu barədə oldu.

Prezident Sezər ilə də görüşdük, Türkiyədə, Azərbaycanda işlər, bizi münasibətlərimiz haqqında səhbət etdik. Yəni yeni bir şey olmadı.

**S u a l :** Cənab Prezident, o, Gürcüstanda ortaya çıxan məsələ ilə bağlı narahatlığını bildirdimi?

**C a v a b :** Bəli, o da narahatdır.

**S u a l :** Cənab Prezident, Amerikanın dövlət başçısı Corc Buş dündəyada tanınmış terrorçu təşkilatların dövri olaraq siyahısını açıqlayır. Amma Azərbaycanda terror aktları törətməş «Asala» və «Sadval» kimi təşkilatlar o siyahıda yoxdur. Azərbaycan bununla bağlı məsələ qaldıracaqmı?

**C a v a b :** Vallah, bilmirəm cənab Corc Buş o siyahını harada açıqlayıbdır. Mən bilmirəm. İndi dünyada o qədər təşkilatlar var ki, onların hamısının adını oraya salmaq, bəlkə də mümkün deyildir. Yəqin ki, beynəlxalq terrorizmdə ən çox məşhur olan təşkilatların adlarını deyiblər. Hər halda, biz həmişə demisik, yenə də deyirik, Azərbaycana qarşı terrorlar olubdur və bu təhlükə bu gün də var. Ona görə də biz həm ümumbaşarı nöqtəyi-nəzərdən, həm də öz ölkəmizin mənafeyi nöqtəyi-nəzərindən antiterror koalisiyasına qoşulmuşuq.

**S u a l :** Cənab Prezident, Amerika Birleşmiş Ştatlarının İraqla bağlı siyasetini necə qiymətləndirirsınız?

**C a v a b :** Mənim size deyiləsi bir sözüm yoxdur.

**S u a l :** Cənab Prezident, 907-ci maddənin tamamilə loğv olunması ile bağlı ABŞ hökumətində belə fikirlər irəliyə sürürdülər ki, Konqresdə çoxluq təşkil etmirlər, ona görə bu məsələ həll olunmur. İndi prezident Corc Buşun Respublikaçılar partiyası Konqresdə çoxluğu elə alıbdır. Siz də onlara təbrik məktubu göndərmişdiniz. Ümumiyyətlə, danışıqlarınızda bu məsələni qaldırmışınız?

**C a v a b :** Bilirsiniz, biz hələ ki, bu məsələni qaldırmamışıq. Gelin dərinə getmeyək. Mən prezident Corc Buşla Praqada konsertdə – orada balet göstərdilər – ayaqüstü görüşdük, bir balaca səhbət etdik. Ancaq biz hələ bu məsələni qaldırmamışıq. Gelin bu gecə vaxtı məsələnin dərininə getmeyək. Sağ olun.

## BİRGƏ MƏTBUAT KONFRANSI

*Bakı, Prezident Sarayı  
7 yanvar 2003-ci il*

Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə görüş başa çatdıqdan sonra, Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında jurnalistlər qarşısında bəyanatla çıxış etdilər

## AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli mətbuat nümayəndələri!

Sizin hamınızu salamlayıram və bildirmək istəyirəm ki, bu gün Türkiyə-Azərbaycan əlaqələrində əlamətdar hadisə baş verir. Türkiye Cumhuriyyətində keçən ilin noyabrında seçkilərdə uğur qazanmış Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyətə gəlib və hökumət qurubdur. Partiyanın sədri, bizim hörmətli dostumuz cənab Ərdoğan bir neçə çox mühüm xarici səfərlərdən sonra Qafqaza, Orta Asiya cumhuriyyətlərinə səfərlərinə Azərbaycandan başlayıbdır. Mən bu münasibətlə həm dostumuz cənab Ərdoğana, həm də onu müşayiət edən şəxslərin hamısına bir daha təşəkkürümüz bildirirəm. Azərbaycana xoş gəlmisiniz! Bu da əlamətdar hadisədir ki, bu səfərlər yənə də Azərbaycandan başlayır. Amma eyni zamanda bu təbiidir, əgər başqa birisi olsayıd, ola biler ki, onu anlamaq çətin olardı. Bunun səbəbini siz bilirsiniz. Türkiye və Azərbaycan arasındaki dostluq, qardaşlıq, strateji əməkdaşlıq əlaqələri xüsusi xarakter daşıyır, həyatımızın bütün sahələrini əhatə edir və bu dostluq əlaqələrini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər, bu gün də biz yüksək qiymətləndiririk. Məhz bu dostluq, qardaşlıq əlaqələri Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə edəndən sonra inkişafında mühüm rol oynayıbdır. Mən həmişə demisəm, bu gün də deyirəm ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən Türkiyə həmişə Azərbaycanla bərabər olub, bir yerdə olub və Azərbaycanın bütün qayğılarını bölüşübdir. Dədim ki, bizim əlaqələrimiz çox yüksək seviyyədədir və həyatın bütün sahələrini əhatə edir. Ancaq hesab edirəm ki, indi

Türkiyədə yeni hökumət yaranandan sonra bir partianın iqtidarda olmasına Türkiye cumhuriyyətinin sürətli inkişaf etməsinə şərait yaradıb və belə halda, təbii ki, Türkiyə-Azərbaycan əlaqələri də gərək o sürətli inkişafla ayaqlaşın. Yəni onunla bərabər getməyə qadir olsun.

Güman edirəm ki, biz buna da nail ola biləcəyik. Mən bir daha sizə deyirom ki, xoş gəlmisiniz. Biz bu gün çox səmərəli danışıqlar apardıq. Cənab Ərdoğanla mən başbaşa, təkbətək danışdıq. Doğrudur, biz reqalimenti pozduq və bir-iki dəfə protokol şöbəsindən gelib bize dedilər ki, vaxt keçdi. Amma elə bil ki, biz heç danışmamışdıq. Bizim danışmağımız üçün 1-2 saat azdır. Saatlar lazımdır. İnşallah, bu da olacaqdır. Güman edirəm ki, yaxın vaxtlarda cənab Ərdoğan Türkiyənin baş naziri olacaq, ondan sonra, mənim dəvətim var, dəvətimi qəbul edib yeno də ilk olaraq Azərbaycana səfər edəcəkdir. Proqramı biz onda da ha geniş tutacağıq. Bizim daha çox səhbət etməyə, danışmağa, Azərbaycanda belə bir söz var, dərdləşməyə vaxtımız olacaqdır.

Sağ olun, mən sizə öz hörmət və ehtiramımı bildirirəm. Sözu sizə verirəm.

## RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI

— Möhtərem mətbuat nümayəndələri!

Azərbaycanı ziyarət etməkdən və cənab Prezident Heydər Əliyevlə bir arada olmaqdan böyük bir səadət və şərəf duymaqdayam. Cənab Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi inkişaf və nailiyyətlər həmişə bizim diqqət mərkəzimizdədir. Bu gün cənab Heydər Əliyevlə son dərəcə faydalı danışıqlar apardıq. Türkiye ilə Azərbaycan arasında dərin qardaşlıq və dostluq münasibətləri mövcuddur. Kifayət qədər yüksək səviyyədə olan ikitirəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin ölkələrimizin mənafəyi üçün mühüm nəticələr doğuracağına inanırıq. Ürəkdən inanırıq ki, bu ziyarətimiz də əlaqələrimizin daha da inkişafına mühüm töhfə verəcəkdir. Türkiye Azərbaycanla əlaqələrini və əməkdaşlığını daha da inkişaf etdirmək əzmin-dədir. Cənab Əliyevin iş başına gəlmesindən bəri Azərbaycanın da ey ni əzm və qərarlılıq içinde olduğuna şahidik.

Cənab Prezidentə də dediyim kimi, biz qardaş və dost olmaqla yanaşı, ölkələrimiz arasında bütün sahələrdə strateji bir həmrəylik və ortaqliq mövcuddur. Bu cərcivədə bəzi məsələləri aşkarlıq şəraitində müzakirə etməyimizin lazımlı və faydalı olduğunu düşünürəm.

Bu səfəre gələndə özümlə texminen 150 türk iş adamını, ictimai təşkilatların rəhbərlərini, o cümlədən Türkiye Ticarət Palatasının rəhbərlərini də buraya götirdim. Onlarla bərabər, 50-yə yaxın mətbuat işçisi də bu səfəri işıqlandırmaq üçün buraya gəlmişdir. Dörd nazirimiz, Ədalet və İnkışaf Partiyası sədrinin bəzi müavinləri, müşavirlərimiz mənimlə bərabərdirler. Bu da Azərbaycana səfərimizə verdiyimiz böyük əhəmiyyətə bir sübutdur.

Hörmətli mətbuat nümayəndələri!

Bakı-Tbilisi-Ceyhan layihesinin həyata keçirilməsində ölkələrimizin gərgin seyləri artıq öz bəhrəsini vermişdir. Marşrutun haradan keçməsi barədə Gürcüstanda yaşanan problemin aradan qaldırılması sevinçdirici bir hadisədir. Türkiye bundan sonra belə problemlərin ortaya çıxmaması üçün məsələni ciddi şəkildə izleyəcəkdir.

Bir az evvel bu barədə möhtərem Prezidentimiz də fikrimi bildirdim. Bizim zənnimizcə, 2005-ci il çox uzaqdır. Biz zamana qarşı yarışmağa məcburuyq. Bu işi nə qədər qısa müddət ərzində həll edə bilsək, o qədər çox uğur qazanacağıq.

Bundan sonrakı əsas işimiz isə Bakı-Ərzurum qaz kəmərinin tikintisini gerçəkləşdirməkdir. Bu layihənin həyata keçirilməsi neticəsində Azərbaycan qazı Türkiye üzərindən Avropaya nəql ediləcəkdir. Sabah terminala gedərək, bu işlərə nə qədər böyük əhəmiyyət verdiyimizi əyani şəkildə göstərəcəyik.

2000-ci ildə ölkələrimiz arasında olan 326 milyon dollarlıq ticarətin həcmi 2001-ci ildə 295 milyon dollara düşməsdür. Bu da 11 faizlik bir azalma deməkdir. Təəssüf ki, bu meyl 2002-ci ildə də davam etmişdir. Digər tərəfdən, Azərbaycana qoyulan sərmayəmiz 2001-ci ildə 723 milyon dollar təşkil etmişdir. Biz Azərbaycanda aparılan iqtisadi islahatları dəstekleyir və imkanımız daxilində ona kömək etməyə çalışırıq. Bununla bərabər inanırıq ki, vergi, gömrük, maliyyə və nəqliyyat bölmələrində mövcud olan problemlər Azərbaycanın möhtərem baş nazirinin göstərişleri ilə aradan qaldırılacaqdır.

Biz ortaqlıq bir mədəniyyətə mənsubuq. Bu mənada mədəniyyət sahəsində də atacağımız ciddi addımlar var. Ona görə də mədəniyyət nazirimizi də özümlə götirdim. Mədəni əlaqələr sahəsində aramızdakı münasibətləri daha da möhkəmləndirəcəyimizə inanıram.

Daxili işlər sahəsində də bəzi müştərək addımlar atmalıyıq. Daxili işlər nazirimiz də mənimlə birlikdədir. Daxili işlər nazirliklərimiz ara-

sında əmekdaşlıq daha da qüvvətləndiriləcəkdir. Xarici işlər nazirimiz də nümayəndə heyetimin tərkibindədir. Nazirimiz Azərbaycanda həmkarları ile lazımlı məsələləri müzakirə edəcəkdir. Mən inanıram ki, sabah bütün bu sahələrdə geniş danışıqlar gedəcəkdir.

Öz döyerli vaxtını bizimlə görüşə ayırdığı üçün sizin hüzurunuzda cənab Prezident Heydər Əliyev nümayəndə heyetimiz adından öz dərin minnətdarlığını bildirirəm. Sağ olun.

\*\*\*

### **Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.**

**S u a l :** Cənab Ərdoğan, bu sualı buradakı bütün türk jurnalistləri adından verirəm. Biz Türkiyədən yola düşdükdən dərhal sonra hakim Kanatoglunun bir açıqlaması oldu. Onun sözlərindən belə çıxır ki, 3 noyabr seçkilərindən sonra Siirt vilayətində keçiriləcək tekrar seçkilərdə də siz namizəd ola bilməyəcəksiniz. Bunun üçün seçicilərin siyahılarının yenidən tərtib edilməsi kimi maneqələr var. Bu barədə sizin fikriniz necədir?

**Rəcəb Tayyib Ərdoğan :** Mən bu suala Türkiyəyə qayıtdıqdan sonra cavab vermək istərdim.

**S u a l :** Cənab Ərdoğan, Azərbaycan-Türkiyə əlaqəlerinin indiki seviyyəsini necə qiymətləndirirsınız? Rehbərlik etdiyiniz partiya həkimiyətə göldikdən sonra bu əlaqələri necə inkişaf etdirəcək? Azərbaycanın hazırlığı inkişafı və perspektivləri Türkiyədən necə görünür?

**Rəcəb Tayyib Ərdoğan :** Bir az əvvəl də dediyim kimi, bu günə qədər olan münasibətləri kifayət qədər parlaq hesab etmirik. Həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə münasibətləri qüvvətləndirməliyik. Bir az əvvəl möhtərem Prezidentimiz Heydər Əliyevə də söylədim. Biz üzərimizə düşən hər şeyi etməye hazırlıq. Mən bu məsələ ilə bağlı hörməti baş nazirimiz Abdullah Gülin salamlarını və düşüncələrini də çatdırmaq istəyirəm. Mənimlə cyni təyyarədə gələn iş adamları və burada çalışıyan türk iş adamları Azərbaycana daha çox sərməyə qoymağı arzulayırlar. Onlar möhtərem Prezident Heydər Əliyevə ümidi vardırlar. Bundan başqa, ölkələrimiz arasında ticarətin həcmini də sürətlə artırmağa.

**S u a l :** Cənab Prezident, cənab sədr, mən hər ikinizi ceyni sualla müraciət etmək isteyirəm. Azərbaycan-Türkiyə münasibətlərində bir sixıntı və ya problem olubmu, əgər olubsa, bu, aradan qaldırıldı? Möhtərem Heydər Əliyev Türkiyə ilə əlaqələrində hər hansı problem

ilə üzləşdimi, cənab Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini kifayət qədər möhkəm hesab edirmi?

**H e y d ə r Ə l i y e v :** Mən dedim ki, Türkiye-Azərbaycan əlaqələri çox yüksək seviyyədədir. Bunu bir daha təkrar edirəm. Amma problem deyəndə, problemsiz heyat olmur. Problem olur və biz onu həll edirik. Türkiye ilə Azərbaycan arasında həll edilə bilməyəcək problem yoxdur, olmayıbdır. Keçmişdə bir-iki xətalara baş vermişdir. Onlar da məlumdur. Onları yada salmaq istəmirməm. Ancaq bizim dövlətlər arasında, hökumətlər arasında həllini tapa bilməyən problem yoxdur. Problemləri biz birlikdə həll edirik.

**R ə c ə b T a y y i b Ə r d o ğ a n :** Mən də cənab Prezidentin sözleri ilə razıyam. Onu da əlavə etmək istəyirəm ki, keçmişdə olmuş xətaları gələcəyə aparmaq siyasetin xarakterinə ziddir. Siyaset əsلا kin qəbul etməz. Xüsusilə, qardaşlar arasında bu, əsla mümkün deyildir. Biz bunların hamısının üstündən keçib gedirik, tariximizdə yeni səhifələr açaraq, aramızdakı münasibətləri, ticarətin həcmini artıraraq, hərəylik içində gələcəyə addimlayıraq və addimlayacağımız.

**S u a l :** Cənab Ərdoğan, 15 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsində Türkiye hər zaman Azərbaycanın ədaletli mövqeyini dəstekləyibdir. Amma Avropa və Amerika Birləşmiş Ştatlarının bəzi siyasi və iqtisadi dairələri, bir sıra maliyyə qurumları Türkiyəyə Ermənistanla diplomatik əlaqələri qurmaq, iqtisadi münasibətlər yaratmaq üçün təzyiqlər göstərirler. Dağlıq Qarabağ problemi həll edilmədiyi təqdirdə, Ermənistanın Türkiyəyə ərazi iddiaları irəli sürdüyü bir halda Türkiyə bu addımı atacaqmı? Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini davam etdirəcəkmi?

**R ə c ə b T a y y i b Ə r d o ğ a n :** Bu məsələ ilə əlaqədar Türkiyənin bugünə qədər yürütdüyü siyaset məlumdur. Biz heç vaxt azəri qardaşlarımızı incidəcək bir addım atmadiq. Bu mümkün də deyildir. Biz cənab Heydər Əliyev ilə Robert Koçaryan arasında davam edən danışıqların Azərbaycan üçün xeyirli bir nəticə ilə başa çatmasını diləyirik. Minsk prosesini müsbət bir mexanizm olaraq qəbul edirik, ancaq bir nəticə verməməsini də təəccübə qarşılıyırıq. Bu baxımdan Türkiyə bugünə qədər yürütdüyü siyaseti bundan sonra da davam etdirəcəkdir. Biz hər zaman azəri qardaşlarımızın yanında olacaqıq.

**«ANS» ŞİRKƏTLƏR QRUPUNUN VƏ  
ÇİNGİZ MUSTAFAYEV ADINA FONDUN TƏSIS  
ETDİYİ «2002-ci İLİN ADAMЫ» MÜKAFATININ VƏ  
DİPLOMUNUN TƏQDİM OLUNMASI  
MƏRASİMINDƏ NITQ**

— Hörmətli xanımlar və cənablar!

Mən sizi bu gün bu mərasimdə səmimi-qəlbdən salamlayıram və belə bir qeyri-adi görüşdə hamımızın bir yerdə olmağından çox məmənunam.

Azərbaycan Prezidenti kimi mən Azərbaycanda mükafatlar verirəm, insanları təltif edirəm — hamisini mən edirəm. Amma indi Azərbaycanda ilk dəfədir ki, məni təltif ediblər və mənə mükafat veriblər. Ona görə bu, həqiqətən, çox əlamətdar hadisədir və bu münasibətlə mən Çingiz Mustafayev Fonduna, «ANS» şirkətlər qrupuna öz təşəkkürümü, minnetdarlığımı bildirmək istəyirəm.

Bu hədiyyə mənim üçün çox qiymətlidir. Ən birincisi, onun adına görə. Çingiz Mustafayevin adını daşıyan Fond Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. Bu Fond Milli Qəhrəmanın, Azərbaycanın istedadlı jurnalistlərindən birinin xatirəsinə yaranmış Fonddur. Çingiz Mustafayevin qısa müddəti həyatı, Ermənistanın Azərbaycana təcavüz etdiyi ilk illərdə bir jurnalist kimi çox cəsarətli və məharətli fəaliyyəti nümunə olmuşdur, böyük örnək olmuşdur. Hesab edirəm ki, bu, həqiqətən, Azərbaycanın bütün jurnalistləri üçün böyük nümunə olmalıdır.

Vətən yolunda şəhid olan hər bir insan qəlbimizdə, xalqımızın qəlbində yaşayır və yaşamalıdır. Ancaq belələrinin, müharibənin qızığın dövründə qorxmadan özünü odun-əlovun içərinə ataraq, həqiqətləri xalqa və dünyaya çatdırmaq arzusu ilə yaşayan Çingiz Mustafayev kimi insanın xatirəsi bizim üçün daha da əzizdir. Ona görə də bu hədiyyə mənim üçün böyük əhəmiyyət kəsb edir.

«ANS» Azərbaycanda ilk müstəqil televiziya kanalıdır. «ANS»in yaranma tarixi məlumudur. O müxtəlif formalarda hələ 1990-ci illərin əvvəllerində fəaliyyət göstərməyə başlamışdı. Bu da məhz Çingiz Mustafayevin qardaşı Vahid Mustafayevin və digərlərinin səyləri nə-

ticəsində mümkün olmuşdu. Bilərəm, onların qarşısı alınmışdı, verilişləri bir neçə dəfə bağlanmışdı, qadağan edilmişdi, ancaq onlar öz tutduqları yoldan çekilməmişdilər. Demək, onlar da Çingiz Mustafayevin xüsusiyyətlərinə sadıq olaraq, öz yolları ilə inadla getmişlər və Azərbaycanda özəl televiziya şirkətlərinin yaranmasının əsasını qoymuşlar.

Təbiidir ki, özəl telesirkətlər heç də hamının xoşuna gəlmir. Bəzən elə burada olanları da narahat edir, bəzi verilişləri mənim özümün də xoşuma gəlmir. Mən bunu açıq etiraf etməliyəm. Ancaq na etmək lazımdır? Dözmək lazımdır. Çünkü bizim demokratiyanın, söz azadlığının, metbuat azadlığının, insan azadlığının yollarından biri də budur. Biz bu yola düşmüşük, Azərbaycanda dövlət müstəqilliyini əldə edəndən sonra bunu bəyan etmişik. Mən bunu Azərbaycanın Prezidenti kimi deyirəm, bəyan etmişik ki, bizim yolumuz demokratiya yoludur, siyasi plüralizm yoludur, insan haqlarına hörmət yoludur, bazar iqtisadiyyatı, səbəst iqtisadiyyat yoludur. Qurdugumuz, yaratdığımız hüquqi, demokratik, dünyəvi dövleti ancaq bu yolla inkişaf etdirmək olar. Biz bu yolda çox işlər görmüşük. Ancaq bu yol heç vaxt, heç vaxt hamar olmayıbdır. Əgər biz bu yolla gedərək, kənardan tənqidləri eşitməsək, buraxılan səhvler haqqında deyilən haqq sözləri eşidib, qavrayıb, onlardan nəticə çıxarmasaq, ancaq öz bildiyimiz kimi etsək, onda təbii ki, çox səhvler buraxarıq. Elə indiyə qədər də səhvler buraxılıbdır. Mən etiraf edirəm ki, bizim getdiyimiz bu yolda səhvlerimiz də olubdur, qüsurlarımız, nöqsanlarımız bu gün də var, hamısı var. Amma hakimiyyətdə olanlar, icra orqanlarında işləyənlər bunları bəzən ya görə bilmirlər, görsələr də, əhəmiyyət vermirlər. Ancaq bizə azad metbuat, o cümlədən xüsüsən müstəqil telekanallar vaxtlı-vaxtında müəyyən məsələləri xatırlatmasa, tənqid etməsə, yəne də deyirem, səhvler daha da çox olar.

Məsələn, mən dünən axşam «ANS»e baxırdım. Bayıldı sürüşmə ilə əlaqədar bir süjet göstərilər ki, oradan insanları çıxarmaq istəyirlər, onlar müqavimət göstərib, hay-küy salıblar, polis gəlibdir. Sonra onun dalınca ikinci bir süjet getdi. Biz Mingəçevirdə qaçqınlar üçün yer ayırmışık ki, evlər tikilsin və onlar orada indi qaldıqları dövlət binalarından, məktəblərdən çıxsınlar. Xüsüsən də orada avarçəkmə üzrə çox əhəmiyyətli idman bazamız var. O, beynəlxalq xarakter daşıyan bir idman bazasıdır. Onları vaxtilə orada yerləşdiriblər. Həm də onların yaşadığı yerlər münasib deyildir. Amma indi onlar üçün tikilən evləri televiziyyada bəzən göstərirlər. Onlar həmin evləre köçməlidirlər. Orada

da narazılıq var ki, guya o yer düz seçilmeyibdir, şoranalıqdır, filandır. Mən bu iki süjeti axşam gördüm. Fikirləşdim ki, sabah soruşacağam ki, bu məsələ nədir. Ancaq heç sabaha qoymadım, bir saatdan sonra baş nazir Rasizadəni evində telefonla narahat etdim. Dedim ki, mən televiziyyaya baxırdım, «ANS» kanalına baxırdım. Belə şeyləri gördüm. O dedi ki, mən de gördüm. Məne izahat verdi ki, insanlar anlaşılmaz hərəkətlər edirlər. Mən onun dediyini deyirəm. Bayıldı zona var, sürüşmə gedir. Orada bir-iki dəfə böyük sürüşmədən faciələr oldu. İndi orada aparılan müşahidələr göstərir ki, sürüşmə yeno ola bilər. İnsanlar da sürüşmə ehtimalı olan yerlərde yaşayırlar. Onları başqa yerlərə köçürmək istəyirlər, hamını köçürmək üçün yer planlaşdırılmışdır, amma oradakılar istəmirlər. Yerli icra orqanları təbiidir ki, nəzarət etmeyiblər, pis işləyiblər və insanlar oradan çıxmış əvəzinə, yeni, qanunsuz evlər tikiblər. Orada tikilənlərin hamısı qanunsuzdur. Rasizadə deyir ki, oranın nə kanalizasiyası var, nə su xətti var, nə də başqa şeyləri var. Amma oradan köçmək də istəmirlər.

Mən televiziyyadan bele başa düşdüm. Orada qışqıran deyir ki, mənim pulumu ver, köcüm. Çünkü onlara pul vermək lazımdır ki, gedib başqa yerlərdə ev alınlardı. Bu, problem deyil, verilen o pula gedib ev ala bilərlər. Ancaq indi bilmirəm, orada vəziyyət nə təhəmdir, bunu demək istəmirəm. Mən bunları Rasizadəyə dedim. Əlbəttə, Rasizadə bunu görmüşdü. Amma dedi ki, yaxşı, biz bunu edirik, daha televiziyyada vermek nəyə lazımdır. Mən dedim, sən indi belə deyirsən, ancaq onlar bunu verməsəyidilər, biz də görmezdik. Sənə gəlib deyirlər ki, edirik. Sən də mənə deyirsən ki, edirik. Biz də rahatlamırıq.

Amma bunlar göstərəndən sonra məcburuq bu işe qarışaq və aydınlaşdırıq ki, heqiqət ne yerdədir. Əgər doğrudan da heqiqət icra orqanlarının tərəfindədirse, onda bildirək ki, belədir. Yox, elə deyilsə, belə deyək. Yəni mən dünənki hadisəni deyirəm. Axşam Rasizadə də istirahət edir, mən də istirahət edirəm. Ancaq «ANS»ə baxıram və bunu görünəm, baş nazirə telefon edirəm və ona bu barədə göstərişlər verirəm. Demək, bu fakt özü-özlüyündə özəl televiziya kanalının – sizin, yaxud, o birisinin, o birisinin – bize köməyidir.

Ona görə də mən bu faktla bir də təsdiq etmək istəyirəm ki, sərbəst, azad mətbuat və o cümlədən özəl televiziyya kanalları demokratik olkədə geniş yayılmalıdır, inkişaf etməlidir və bizim hamımızın ümummilli mənafələrimizi təmin etmək üçün birlikdə çalışmalıdır. Amma bu sa-

hədə qüsurlar da var. Xüsusən bəzi qəzetlər müəyyən məsələlərdə ifratçılıqla yol verirlər. Jurnalistika etikası tamamile pozulur. Beləliklə, bəlkə də bəzi hallarda və bir çox hallarda ədalətli tənqidləri də qəbul olunmur. Amma mən buna böyük bir proses kimi baxıram.

Mən dedim, «ANS» televiziya kanalı bir gündə inkişaf etməyibdir, 13 ildir yaranıbdır. Amma görün, birinci ildən indiyə qədər bu televiziya kanalı nə qədər deyişibdir. O cümlədən ondan sonra yaranmış «Space», «Lider», «Azad Azərbaycan» kanalları. Demək, görürsünüz, siz bu cığırı açmışınız. Sizin dalmızca da gedirler. Mənə deyirlər, rayonlarda da belə kanallar var. Bölgələrə, rayonlara xidmət edirler.

Ona görə mən sizin telekanal haqqında öz fikrimi deyirəm, hörmət və ehtiramımı bildirirəm, müsbət işlərinizi qiymətləndirirəm. Amma məslehət görürəm ki, nöqsanlarınızı da aradan qaldırın. Bəzən jurnalistlərə belə gelir ki, onlar nöqsansızdır. Onda mənim yadıma Məşədi İbad düşür. Bilirsiniz də, Məşədi İbad deyir ki, mənim eybim nadir? Fikirleşir, fikirleşir və deyir ki, mənim eybim eyibsizlidir. İndi əger siz də özünüzü tamamilə eyibsiz hesab etsəniz, onda Məşədi İbad olacaqsınız. Mən istəmirəm ki, siz Məşədi İbad olasınız.

Mən bəlkə də sizin vaxtinizi çox alıram. Ancaq mənə belə gelir ki, bu sözlər burada deyiləsi sözlərdir və mən bunları deməli idim.

O məsələləri ki, siz yüksək qiymətləndirmisiniz və bununla əlaqədar məni «İlin adamı» elan etmişiniz, siz burada da məsələləri düzgün tutmusunuz. Yəni mən görürəm ki, siz məsələlərin hansının Azerbaycana nə qədər, hansı səviyyədə faydalı olduğunu müəyyən etmək qabiliyyətinə maliksiniz. Həqiqətən, siz qeyd etdiyiniz məsələlər Azerbaycan üçün çox əhəmiyyətli məsələlərdir.

Məsələn, Xəzərin statusu ilə əlaqədar. Siz təsəvvür edin, biz Azerbaycanın neft strategiyasını həyata keçirərək, 1994-cü ildə ilk böyük müqavilə imzaladıq və bunu «Əsrin müqaviləsi» adlandırdılar. Bu, dünyada bir bomba kimi partladı və təbiidir ki, bunun ətrafında müzakirələr aparmağa başladılar. O vaxta qədər Xəzərdə nə qədər neft var, nə qədər neft çıxarmaq olar, nə etmək olar – bunları heç kəs yadına salmırırdı. O cümlədən Xəzəryanı dövlətlər – Rusiya da və başqa dövlətlər də.

Amma bilin, biz bu müqaviləni imzalayanda orada yazılmışdı ki, buradan hasil olan neft gələcəkdə Bakı-Tbilisi-Ceyhan neft kəməri vəsiyyəsilə ixrac ediləcəkdir. Əgər biz onu müqavilədə yazmasaydıq, bu müqavilə heç bir perspektivə malik olmazdı. Hansısa bir yerdə böyük

neft ehtiyatının, qaz ehtiyatının olması, təbiidir ki, o yerin zənginliyidir. Amma onun istifadə edilməsi və dünya bazarına çıxarılması imkanları olmama, onun üstündə oturacaqsan, ele ac qalacaqsan. Biz də bundan istifadə etmək imkanlarını tapdıq, dünyanın böyük neft şirkətlərini cəlb etdik və neftin ixrac olunması yolunu da müəyyən etdik. Ona görə də bu, böyük narahıqlar meydana çıxardı.

Biz indi Rusiya ilə çox yaxşı bir sənəd imzaladıq. Ancaq 1994-cü ilde müqavilə imzalanandan 4-5 ay sonra Rusiya bize nota vermişdi. Nəinki bize, İngiltərəyə, BP-yə də nota vermişdi ki, siz qanunsuz iş görmüsünüz, Xəzərin statusu müəyyən olunmamış müqavilə imzalamamınız.

Mənim xatirimdədir, onun üstündən 6 ay keçmişdi, mən İstanbulda Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri ilə görüşdüm. Gördüm ki, o mənimlə perişan bir vəziyyətdə danışır. Deyir ki, nə edəcəyik? Dədim, nə barede? Deyir ki, bəs Rusiya belə bir nota veribdir, biz necə işləyəcəyik?! Mən dedim ki, siz narahat olmayın, biz işləyəcəyik. Amma ondan sonra nə qədər belə danışqlar gedibdir, nə qədər müzakirələr gedibdir. Nehayət, açıq deym, Vladimir Putin Rusiyaya prezident seçiləndən sonra, 2001-ci ilin əvvəlində onun Azərbaycana ilk səfərindən sonra biz Rusiya ilə bu danışqları süreləndirə bildik. Yeni konstruktiv bir mecraya gətire bildik. Nehayət, sənəd imzaladıq. Qazaxıstanla da imzaladıq. İndi üç dövlət eyni fikirdədir.

Güman edirəm ki, biz bu danışqları İranla da, Türkmenistanla da davam etdirəcəyik. Ümumiyyətlə, bununla qurtarmır. Xəzəryani beş dövlət vaxtaşırı görüşüb danışmalıdır. Ayın 13-də Bakıya İranın xarici işlər nazirinin nümayəndəsi Səfəri ilə heyət gelir. Biz burada danışqlar aparacaqıq. Sonra Azərbaycanda Xəzəryani dövlətlərin ekspertlərinin görüşünü keçirmek nəzərdə tutulubdur. Bunu da edəcəyik. Beləliklə, güman edirəm, bu problemi həll edəcəyik. Ancaq siz qeyd etdiyiniz müqavilenin imzalanması həqiqətən tarixi bir hadisədir.

Mən o birilərini sadalamaq istemirəm. Her birinin böyük əhəmiyyəti var. Məsələn, Qəbələ RLS-i barədə. Bəziləri indi də deyirlər ki, düz etməyiblər, nə etməyiblər. Yaxşı, biz etmişik, nə olubdur? On ildi ele-bele qalmışdı, nə o tərəfə keçə bilirdik, nə də bu tərəfə. Amma indi ilde 7 milyon dollar icarə haqqı alırıq, suyun pulunu verirlər, elektrik enerjisinin pulunu verirlər – hər bir şeyi verirlər və orada öz işlərini görürələr. O işlərin görülməsinin də zərəri yoxdur. Nə bizim təbiətə zə-

rəri var, nə etraf mühitə zərəri var. Əksinə, əger ümumi, qlobal nöqtəyi-nəzərdən, təhlükəsizlik nöqtəyi-nəzərdən baxsanız, o tekçə Rusiya üçün yox, Qərb dövlətləri üçün də çox əhəmiyyətlidir.

Bakı-Tbilisi-Ceyhan, bəli, bu da çox böyük dünyəne düşmüş bir məsələ idi. Ancaq biz bunu addım-addım irəliyə apardıq. Görün nə qədər vaxt keçibdir. 1998-ci ilda biz – Türkiye, Qazaxıstan, Gürcüstan, Azərbaycan Ankarada birinci anlaşmayı imzaladıq, hətta Özbəkistani da ona cəlb etdik. Orada Amerika Birleşmiş Ştatları çox fəal iştirak edirdi. Çünkü onu imzalamaq çox çətin idi. Amerika Birleşmiş Ştatlarının o vaxtkı energetika naziri görüşlər keçirirdi, iştirak edirdi və orada o da imzasını qoyma.

1999-cu ilda İstanbulda ATƏT-in Zirvə görüşündə biz – Türkiye, Azərbaycan, Gürcüstan saziş imzaladıq. Sonra Beyannamo də imzalandıq. Ona Qazaxıstan da qoşuldu. Bunların hamısına Amerika Birleşmiş Ştatlarının prezidenti Bill Clinton da imzasını qoyma. Amma görün, ondan neçə il keçdi. Biz layihənin həyata keçirilməsi üçün bu işləri addımbaaddıq, ilbəil, ardıcıl sürətdə görmüşük. Bunun nəticəsi də gelib çatdı. Biz keçən ilin sentyabrında boru kəmərinin təməlini qoyma. Birbaşa tikinti işləri mart ayında başlayır, 2005-ci ilda qurtaracaq və neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına axacaqdır. Bu həm iqtisadi nöqtəyi-nəzərdən, həm də siyasi nöqtəyi-nəzərdən tarixi bir hadisədir. Biz bunları etmişik və çox sağlam olun ki, siz də bunları qiymətləndirmisiniz.

Qalan məsələlər haqqında vaxtinizi daha almaq istəmirəm. Bir də deyirəm, görünür ki, siz bu məsələlərin ümummilli əhəmiyyətə malik olmasını düzgün tutulsınız və indi də düzgün tutmusunuz, obyektiv olmusunuz. Bəzi hallarda obyektiv olmursunuz, amma bunda obyektiv olmusunuz. Belə də mənim bir mükafatım olsayıdı, obyektivliyinə görə burada sizə bir mükafat da vererdim.

Vahid, mən sənin ailəni burada görməkdən çox məmnunam. Çingiz Mustafayevin anası, atası, qardaşı, əmisi Arif Mustafayev – o, keçmişdə Mərkəzi Komitədə 13 il mənim köməkçim işleyibdir, buradakılar onu tanıyırlar – hamısı buradadır, mən sizin bir də salamlayıram və çox şadam ki, sizin ailədən belə böyük işlər meydana çıxıbdır. Təşəkkür edirəm. Çox sağlam olun.

\* \* \*

Sonra «ANS» telekanalının prezidenti Vahid Mustafayev Azərbaycan Prezidenti Heydər Əliyevə mükafatı, diplomu və hədiyyəni təqdim edərək dedi:

– Çingiz Mustafayev adına Fond və «ANS» şirkətlər qrupu Azərbaycan Prezidenti Heydər Əliyevə «2002-ci ilin adamı» xüsusi diplomunu və 20 milyon manat məbləğində mükafat təqdim edir. Bu pul mukafatının 20 milyon manat dəyərində olmasına baxmayaraq, 3 milyon 296 min manatını biz cənab Prezidentdən vergi kimi tuturuq və dövlətimizin başçısına 16 milyon 704 min manat pul veririk. Cənab Prezident, ona görə xahiş edirik, buraya imza atasınız.

Prezident Heydər Əliyev imza atıldıqdan sonra dedi:

– Dayan, mən məsələni aydınlaşdırımlıyam. Demək, bu sizin mənə verdiyiniz pul mükafatıdır.

**Vahid Mustafayev :** Bəli, 20 milyon manatdır.

**Heydər Əliyev :** Amma sen üstündən çıxdın?!

**Vahid Mustafayev :** Bəli, oradan 3 milyon 296 min manat vergilər üçün çıxdıq. Sizə isə 16 milyon 704 min manat çatır.

**Heydər Əliyev :** Bu, 16 milyon manatdır?!

**Vahid Mustafayev :** 16 milyon 704 min manatdır.

**Heydər Əliyev :** Mən bu 16 milyon 704 min manatı ANS-ə bağışlayıram.

**Vahid Mustafayev :** Cox sağ olun.

Hörmətli xanımlar və cənablar!

Ənənəmizə sadıq qalaraq, biz «İlin adamı»nı həm de qızıl saatla mükafatlandırırıq. Bu dəfə «İlin adamı» adı adam yox, dövlətimizin başçısı cənab Heydər Əliyev olduğuna görə, təqdim etdiyimiz saat da onun adına layiq seçilibdir. Bu, dünyada dörd əsrdir ki, en dəqiq və məşhur saat sayılan, fabrik tərəfindən şəxsən, cənab Prezident, Sizin üçün hazırlanmış 2-080 nömrəli «Breke» saatıdır.

**Heydər Əliyev :** Cox sağ ol, təşəkkür edirəm.

## MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN KİYEVƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

28 yanvar 2003-cü il

– Kiyevə mənim sefərim haqqında artıq yeterli məlumatınız var, əlavə məlumatə ehtiyac yoxdur. Rusyanın və Ukraynanın prezidentləri cənab Putin və cənab Kuçma teklif etdilər ki, dövlət başçılarının belə növbədənənar qeyri-rəsmi bir görüşü keçirilsin. Mən də buna etiraz etmemişəm, bu görüşə gedirəm. Görüşdə, əsasən, iqtisadi məsələlər, o cümlədən azad iqtisadi zona yaradılması haqqında məsələ müzakirə ediləcəkdir. Ola bilər, başqa məsələlər də müzakirə olunsun. Sabah günün ikinci yarısında qayıdacağam. O qədər çox işimiz yoxdur.

**S u a l :** Cənab Prezident, dünən xoş bir xəbər aldıq. Biz Sizi bu münasibətlə təbrik edirik. Əlbette, Azərbaycanın Avropa Şurasında təmsil olunduğu qısa vaxt ərzində MDB ölkələrindən ele bir nümayəndə yoxdur ki, İlham Əliyev kimi orada iş görsün. Onun AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi bizim hamımızı sevindirdi. Bu, Azərbaycan dövlətinin adını yüksəldir. Bu barədə Sizin fikrinizi bilmək olarmış? İlham Əliyevin bu yüksək vəzifəyə seçilməsindən Azərbaycan nə gözləyir?

**Heydər Əliyev :** Sen hamisini dedin. Bilirsiniz, gəlin, bu məsələni indi müzakirə etməyək. Mən özüm də heç bilmirdim ki, o bu vəzifəyə seçiləcəkdir. Onu seçiblər, etimad göstəriblər. Təbii ki, bu, müəyyən qədər qeyri-adi haldır. Çünkü iki il bundan qabaq bizi Avropa Şurasına qəbul etmək istəmirdilər. Bilirsiniz ki, bir neçə il idi Avropa Şurasına həqiqi üzv olmağa çalışırdıq, çünkü biz dörd il namızəd vəziyyətində idik. Ancaq bize bəzi şartlar qoyurdular. Onların bəzilərini biz yerinə yetirdik, bəzilərini yox. Bizim daxilimizdə olan müxalifət qüvvələri də çox çalışırdılar ki, bizi oraya qəbul etməsinlər. Ancaq qəbul etdilər.

Biz əməkdaşlıq edirik, orada da bizim nümayəndə heyətinə İlham Əliyev rəhbərlik edir. Diger deputatların fəaliyyətinə də mən diqqət yetirirəm. Həqiqətən, çox fealdırlar. İş təkcə Assambleyanın iclasları ilə bitmir, müxtəlif komitələrdə görüşlər keçirilir. Bizim deputatlar hər yerə gedirlər və Azərbaycanın mənafələrini müdafiə edirlər. Bizim üçün çox əhəmiyyətli haldır ki, Avropa Şurasında Ermənistan-Azərbaycan münaqişəsi haqqında məsələ qaldırılıbdır. Biz neçə illərdir ki, ATƏT çərçivəsində danışıqlar aparırıq. Bu il də aparacaqıq. Çünkü bu məsələnin həlli Birləşmiş Millətlər Təşkilatı tərəfindən ATƏT-e həvələ olunubdur. Amma Avropa Şurasının da böyük imkanları var.

Ermənistanın Azərbaycana təcavüz etməsi, torpaqlarımızın işgal edilməsi, vətəndaşlarımızın zorla yurdlarından çıxarılması, onların 10 ildir ki, çadırında yaşaması. Bilirsiniz ki, bu vəziyyəti dünyaya çatdırmaq üçün mən özüm də ne qədər çalışıram, başqaları da çalışır. İndiyə qədər hələ çox yerlərdə biz bunu olduğu kimi çatdırı bilməmişik. Avropa Şurasının tribunası bu barədə bizim üçün çox mühüm bir yerdür. Bizim deputatlar da bundan istifadə ediblər.

Amma bir bu deyil. Mən bunu ona görə deyirəm, çünkü bu bizim əsas məsələmizdir. Əgər bu problemimiz olmasa, biz başqa məsələlərdə işlərimizi çox uğurla aparardıq və heç bir narahatlılığımız da olmazdı. Amma bu əsas məsələni Avropa Şurasının – orada Avropa ölkələrinən 600 deputat iştirak edir – qarşısına çıxarmaq, həmin deputatlara çatdırmaq, yaxud da ayrı-ayrı görüşlərde, qeyri-rəsmi görüşlərde onlara bildirmək – bu çox böyük imkandır. Mən yənə də deyirəm, İlham Əliyev və onun rəhbərliyi altında bizim bütün nümayəndə heyəti uğurla işləyirlər. Mən onların işini müsbət qiymətləndirirəm. Bu bizim öz işimizdir. Ancaq indi belə bir imkanın yaranması, İlham Əliyevin sədrin müavini və Büro üzvü seçilməsi yəqin ki, bizim imkanlarını daha da artırır.

**S u a l :** Cənab Prezident, İlham Əliyev Avropa Şurasının tribunasından azərbaycanlı hərbi esir Elməddin Abiyevlə bağlı məsələ qaldırıldı. Siz Qafqaz dörtlüyü ilə görüşdə bu məsələni qaldıracaqsınız mı?

**H e y d a r Ə l i y e v :** Baxacağam, əgər lazımlı olsa, qaldıracağam.

**S u a l :** Cənab Prezident, Kiyevdə Robert Koçaryanla görüşünüz ola bilərmi? İkitərəfli görüşün keçirilməsi mümkündürmü?

**H e y d a r Ə l i y e v :** Bilmirəm, bəlkə oldu, bəlkə yox.

**S u a l :** Avropa Şurasında Azərbaycanı təmsil edəcək hakim məsəlesi gündəliyə gəlibdir...

**H e y d a r Ə l i y e v :** Ay qızım, axı cəmisi üç-dörd gündür ki, ora namizədlər verilibdir. Özləri də deyiblər ki, üç nəfərin namizedliyini verin, üçündən birini özümüz seçəcəyik. Mən gedib ondan yapışım ki, de görüm, kimi seçəcəksən? Oraya hakim seçilmeyin öz prosedurası var. Onlar sizin kimi deyillər. Kağızlar orada 10-15 gün, 20-30 gün yatar, sonra götürüb bir də baxırlar. Amma bu onların öz işidir. Mən hesab etmirəm ki, bu bizim üçün bir nömrəli məsələdir və bundan ötrü çalışmalıyıq. İndiya qədər bizim hakimimiz olmayıbdır. Bundan sonra nə vaxt olar, olar.

**S u a l :** Cənab Prezident, yanvar faciası ilə əlaqədar Mixail Qorbaçovun Beynəlxalq məhkəməyə verilməsi məsələsi qaldırıldı. Vaqif Mustafayevin çəkdiyi filmdə də Qorbaçovun müəyyən etirafları da var. Bu məsələnin reallaşması mümkünürmü?

**H e y d a r Ə l i y e v :** Bilirsiniz, hər bir məsələnin reallığı onun heyata keçirilməsi imkanlarından asılıdır. Bu məsələni bizim içtimaiyyət, müxtəlif təşkilatlar qaldırıblar, hesab edirəm ki, düz qaldırılar və onlar bunu axıra çatdırı bilərlər.

**S u a l :** Cənab Prezident, ABŞ prezidenti yaxın vaxtlarda İraqda hərbi əməliyyatların başlanmasına hazır olduğunu bildirdi. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi necədir?

**H e y d a r Ə l i y e v :** Mən hələ cənab Buşun məruzəsini eйтmişəm. O, gərək ki, bu gecə Konqresdə çıxış etməli idi. Sağ olun.

## MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN ZİRVƏ GÖRÜŞÜNDƏN BAKIYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

29 yanvar 2003-cü il

— Axşamınız xeyir olsun!

Mənim Kiievə qısamüddətli sefərim haqqında yəqin ki, televiziyanın və digər informasiya orqanlarından məlumatınız var. Ona görə sizə elə bir məlumat verməyə ehtiyac yoxdur.

Biz orada əsasən azad iqtisadi zona yaradılması haqqında müzakirə apardıq. Bu barədə yene də hərə öz fikrini dedi. Tapşırıq ki, bir az da işləsinlər, Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının sentyabr ayında toplantısı olacaq, orada bu məsələye baxarıq.

İlk dəfə olaraq, Müstəqil Dövlətlər Birliyində sədr dəyişildi. İndi Rusyanın deyil, Ukraynanın prezidentini sədr seçdik. Bu da yaxşı bir hadisədir. Çünkü, ümumiyyətlə, əvvəlcədən bu təşkilatda rotasiya sistemi var. Ancaq Yeltsin zamanı onu müəyyən qədər dəsteklemək üçün hər dəfə belə qərarlar qəbul edirdik ki, o, sədr qalsın. Amma indi prezident Putin məsələni özü qoyubdur. O, bunu oktyabr ayında Kişinyovdakı sammitdə də qaldırmışdı. Biz bunu orada da müzakirə etdik, ancaq həll edə bilmədik. Amma burada müzakirə etdik və həll etdik. Arıq indi Ukraynanın prezidenti Leonid Kuçma Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının sədridir. Sentyabr ayında olacaq sammitin yeri də əvvəlcədən müəyyən olundu — Yaltada keçirilecəkdir. Başqa elə bir məsələ yoxdur.

Prezident Putin görüşdə beynəlxalq məsələlər haqqında müəyyən məlumat verdi. Çünkü onun böyük əlaqələri var. Xüsusən İraqla və bir də Şimali Koreya ilə əlaqədar olan məsələlər haqqında bizə məlumatlar verdi. Biz bu məlumatların bir hissəsini bilirik, bir hissəsini də nəzərə alıq. Başqa elə bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, Rusiya prezidenti sammitdən sonra metbuat konfransında bəyan etdi ki, İraqla bağlı MDB dövlət başçılarının hamısı eyni mövqedən çıxış edibdir. Buna münasibətinizi öyrənmək istərdik, Azərbaycanın mövqeyi necədir?

**C a v a b :** Biz oradan çıxbı getdik. Metbuat konfransını cənab Putinlə cənab Kuçma bir yerde keçirdilər. Buna görə nə deyibsə, onun cavabıdır.

**S u a l :** Cənab Prezident, orada Qafqaz «dördlüyünün» görüşü keçirildi, neticələri barədə nə deyə bilərsiniz?

**C a v a b :** Bəli, keçirildi, növbəti dəfə səhbət etdik. Rusiya, Gürçüstan, Ermənistan və Azərbaycan prezidentləri regiondakı vəziyyət, təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlıq məsələləri barədə danışdıq. Bu, sadəcə, fikir mübadiləsidir, başqa bir şey yoxdur.

**S u a l :** Cənab Prezident, Qafqaz «dördlüyü» çərçivəsində əsir düşmüş Elmeddin Abiyevin məsələsini qaldırdınız mı?

**C a v a b :** Mən bunu ondan soruşdum. Siz bunu artıq o qədər şiritməyin. Hər dəfə televiziyada, deyəsən, ANS kanalıdır, o əsgəri göstərirler. Hadise olubdur, minaya düşübür. Bunu onlar deyir. Belə de atəş açıblar. O, yaralanıb və özü də ağır yaralanıbdır. Onlar da onun üzərində cərrahiyə əməliyyati aparıblar. Əvvəl də bizə demişdilər, indi Koçaryan da mənə dedi ki — Putinin yanında səhbətimiz oldu, Şevardnadze də orada idi — biz gözləyirik ki, səhhətinə zərər deymədən onu qaytarmaq mümkün olsun.

Axı hər gün televizorlu açıraq, o əsgəri göstərisiniz, bilmirəm onu göstərənlər kimdir, yəqin buradadır. Əsgər yaralanar da, itkin də düşər. Siz bunu başa düşməlisiniz ki, 6-7 il müharibə aparmış, bir-birini öldürmiş, bir-birini qırmış iki xalq, erməni və Azərbaycan xalqı 1994-cü ildən indiyə qədər hər iki dövlətin iradəsinə görə, kənardan heç bir sülhməramlı qüvvənin iştirakı olmadan atəşkəsi saxlayır. Elə həmin o əsgər haqqında da səhbət edəndə Koçaryan özü dedi, mən də dedim ki, bəli, biz atəşkəsi saxlayırıq və saxlayacaqıq. Ancaq bu hadisə də olubdur. Belə hadisələr ola bilər.

**S u a l :** Cənab Prezident, azad iqtisadi zonanın yaradılması barədə nə kimi irəliləyişlər əldə olundu?

**C a v a b :** Mən size dedim ki, yene də müzakirə etdik və tapşırıq ki, gələn sammitə qədər tam qərar hazırlanılar.

**S u a l :** Cənab Prezident, Qafqaz «dördlüyünün» görüşündən sonra Vladimir Putin bəyan etdi ki, bu ölkələrin güc strukturlarının əməkdaşlığı zəruridir. Buna münasibətinizi bilmək olarmı?

**C a v a b :** Bilirsiniz, güc strukturları əməkdaşlıq etmirlər. Onlar görüşürülər və bəzi məsələlər haqqında müzakirələr aparırlar. Ancaq bu

o demək deyil ki, biz Ermənistanla əməkdaşlıq edirik. Eləcə də, məsələn, belə təkliflər irəliyə sürülübür ki, dörd ölkənin parlament sədrləri görüşsünlər. Onlar bu yaxınlarda Kislovodskda görüşəcəklər. Bəli, daxili işlər nazirləri, başqa güc strukturlarının rəhbərləri görüşürələr.

**S u a l :** Cənab Prezident, Rusyanın kütlevi informasiya vasitələri belə bir məlumat yayıb ki, yaza Ermenistan və Azərbaycan prezidentləri Sankt-Peterburqda görüşəcəklər. Bu doğrudurmu?

**C a v a b :** Yaxşı, bunları bilirsinizsə, məndən niyə soruştursunuz?! Bəli, mayın 30-da Sankt-Peterburqun 300 illiyi olacaqdır. Biz də dəvət olunmuşuq. Özü də bir çox dövlət başçıları, bütün Avropanın dövlət başçıları dəvət edilibdir. Bizim orada görüşümüz olacaqdır. Sağ olun.

## ABŞ-a YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

*23 fevral 2003-cü il*

— Amerika Birleşmiş Ştatlarına sefərim haqqında məlumatınız var. Bu ayın 26-da prezident Buş ilə, habelə vitse-prezident Çeyni və dövlət katibi ilə görüşəcəyəm.

Biz bu gün oraya çatacaqıq. Sabah, ayın 24-də nazirlərlə bir neçə görüşlər nezərdə tutulmuşdur. Ayın 25-də böyük bir konfrans keçirilecekdir. Bunu Azərbaycan, Türkiye, Gürcüstan və Amerika Birleşmiş Ştatlarının hökuməti bir yerde təşkil edir. Konfrans «Şərqi-Qərbi dəhlizlə reallıqdır» mövzusuna, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə həsr olunacaqdır. Konfransda Amerika hökumətinin rəhbər şəxsləri də iştirak edəcəklər. Konfransda çox böyük maraq var. Həm siyasetçilər, həm iqtisadiyyatçılar, həm də neft şirkətlərinin nümayəndəleri ona çox böyük maraq göstərirler.

Bir də ki, indiyə qədər də müxtəlif ölkələrdə bizim bu layihələrin əleyhinə çıxanlar var. Gürcüstanın özündə bəzi qüvvələr indiyə qədər buna mane olmaq isteyirlər. Yaxud da ki, Amerika Birleşmiş Ştatlarında həddindən çox qeyri-hökumət təşkilatları toplaşıblar. Deyəsən, orada Brukinqs Institutunda onlar da konfrans keçirmək isteyirlər. Hər halda, belə görünür və əvvəldən də bilirdik ki, bu layihələrin həyata keçirilməsi bəzi ölkələrə əlverişli deyildir. Onlar müxtəlif mərhələlərdə bu layihələrə mane olmaq isteyirdilər. Ancaq son mərhələdə, məsələlər həll olunanından sonra açıq mübarizəyə keçiblər. Bizdə isə bu layihələrin həyata keçirilməsinə başlamaq, maliyyələşdirmək vaxtidır. Ona görə də tez-tez ortaya müxtəlif məsələlər çıxır. Bunların hamisini bir də müzakirə edib, onlara son qoymaq üçün orada belə bir konfransın keçirilməsini məsləhət görübələr. Mən də orada çıxış edəcəyəm, Devid Vudvord da çıxış edəcəkdir. Bizdən Natiq Əliyev, Gürcüstandan Çanturiya, Türkiyədən xarici işlər nazirinin müavini və başqa şəxslər çıxış edəcəklər. Ayın 25-də belə bir konfrans keçiriləcəkdir. Səfər Proqramının qalanı isə ayrı-ayrı görüşlərdir, özü də yüksək səviyyədə.

**S u a l :** Cənab Prezident, Siz Bakı-Tbilisi-Ceyhan layihəsinə kredit ayıracaq beynəlxalq maliyyə qurumlarının rəhbərleri ilə de görüşəcəksiniz. Umumiyyətə, kredit ayrılmışında ciddi problemlər varmı?

**C a v a b :** Bilirsiniz, elə problem yoxdur. Çünkü vaxtile biz bunları hamisini danışmışıq, razılaşmışıq. Amma indi kim isə bu tərəfdən çıxır, kim isə o tərəfdən çıxır, bir bəhane götürür. Orada da belədir ki, meydana çıxan her bir yeni suala cavab vermək lazımdır. Güman edirəm ki, mübarizəmiz davam edəcək və biz istədiyimizə nail olacaqıq.

**S u a l :** Cənab Prezident, Corc Buşla görüşünüzde hansı məsələlərə toxunulacaqdır?

**C a v a b :** Birinci, Amerika-Azerbaycan münasibətləri. Sonra, təbii ki, bizim üçün çox vacib olan Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, beynəlxalq terrorizmle mübarizə, umumiyyətə, dünyada gedən proseslər və sair. Məsələlər çoxdur.

**S u a l :** Cənab Prezident, İraqla bağlı məsələ müzakire olunacaq. Gürcüstan prezidenti öz mövqeyini konkret bildirdi, Azerbaycan Prezidenti olaraq Sizin rəsmi mövqeyiniz necədir?

**C a v a b :** Biz mövqeyimizi bildirmişik, bəyanatımız var. Bizim mövqeyimizə dair bəyanatı siz oxumamışınızsa, mən neylöyim!?

**J u r n a l i s t :** Bilirik, xarici işlər naziri bəyanat verdi...

**H e y d a r Ə l i y e v :** Xarici işlər naziri özbaşına bəyanat vermir. O, dövlətin adından bəyanat verir.

**S u a l :** Cənab Prezident, İraq məsələsində Amerikanın Azerbaycana indiyədək hər hansı bir formada dəstək almaq barədə müraciəti olubmu?

**C a v a b :** Yox, olmayıb. Biz onlarla əməkdaşlıq edirik, Əfqanistanda antiterror koalisiyasında çox böyük işlər görürük. Ancaq konkret hələlik heç bir müraciət olmayıbdır.

**S u a l :** Cənab Prezident, Siz dediniz ki, Amerika Prezidenti ilə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəksiniz. Yəqin ki, Siz ona fikirlərinizi çatdıracaqsınız. Ümumiyyətə, Amerikanın Minsk qrupundakı rolu Sizi razi salır mı, yəni kifayət qədər fəallığı varmı? Yoxsa, elə bunu çatdıracaqsınız?

**C a v a b :** Bilirsiniz, men oraya şikayət etməyə getmirməm. O bizim öz işimizdir. Mən Kiyevdə Minsk qrupunun həmsədrələri ilə danışanda-Dilərə xanım iştirak edirdi – onlara nə qədər ciddi iradələr bildirdim. Ancaq Prezidentlə Prezident səviyyəsində danışacağam. Sağ olun.

## JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT KONFRANSI

*Vaşington*

*26 fevral 2003-cü il*

Amerika Birleşmiş Ştatlarında səfərdə olan Azerbaycan Respublikasının Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda jurnalistlərə müsahibə vermişdir.

**S u a l :** Cənab Prezident, özünü necə hiss edirsiniz, necəsiniz?  
**C a v a b :** Yaxşıyam.

**S u a l :** Bizi çox maraqlandırır və hətta Amerika Birleşmiş Ştatlarında da hamının diqqət mərkəzindədir ki, Prezident Heydər Əliyev ABŞ prezidenti Corc Buşla né barədə, nədən danışdı?

**C a v a b :** Bəli, bu təbiidir. Hesab edirəm, prezident Corc Buşla çox yaxşı danışığımız oldu. Əger sadalasaq ki, hansı məsələlər barəsində danışdıq, birincisi, beynəlxalq terrorizmle mübarizə, antiterror koalisiyasında Azerbaycanın iştiraki və xidmətləri haqqında. Prezident Corc Buş çox təşəkkür elədi. Azərbaycanda bu sahədə görülən işlərdən və neticələrdən çox məmənun qaldığını söylədi. Bildirdi ki, siz bizim, Amerikanın yaxın dostusunuz və sizi belə də qəbul edirik. Mən ona dedim ki, biz həmişə Amerika ilə dost münasibətində olmağa çalışmışıq. Ancaq 11 sentyabr hadisələrindən sonra, sizin yaratdığınız beynəlxalq terrorizmə qarşı koalisiyaya dərhal qoşulmuşuq, bu koalisiyada öz işimizi görmüşük və görürük. Dədim, bir halda ki, görülen iş belə yüksək qiymətləndirilir, mən bundan çox məmənunam.

İkinci məsələ Bakı-Tbilisi-Ceyhan haqqındadır. Görünürdü ki, o bu barədə, bizim burada gördüyüümüz işlər haqqında görüşdən əvvəl də məlumat almışdı. Elə birinci məsələ barədə də. Təbii ki, o bu sözləri havadan demirdi. Ona öz nazirliklərindən, müvafiq orqanlarından məlumatlar yerilmişdi və bunun neticəsində belə fikirlər söyləyirdi.

Bakı-Tbilisi-Ceyhanla bağlı mən ona bizim keçirdiyimiz konfrans haqqında dedim. Onun səbəbləri, nə üçün Gürcüstan, Türkiye, Amerika Birleşmiş Ştatları ilə bir yerdə keçirməyimiz barədə dedim. Çünkü siz görürsünüz, biz nə qədər çətinliklərlə rastlaşırıq. Bəzən Azerbaycanın daxilində bunu o qədər de hiss etmirler, elə siz jurnalistlər də. Çünkü biz isə təmirik ki, hər bir şeyi mətbuatçı çıxaraq və hər şeyi problema çevirək.

Ümumiyyetle, mən bu gün prezident Buşa bir də onu dedim ki, biz 8 il bundan önce ki, bu layihəni başladıq, yeni Xəzər dənizinin Azerbaycan sektorundakı «Azəri», «Cırąq», «Günəşli» yataqlarının işlənilməsi ilə əlaqədar böyük bir müqavilə imzaladıq, ondan sonra bize müxtəlif təzyiqlər başladı. Bu, sizə məlumdur. Biza notalar, etirazlar geldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmamış burada her hansı Xəzəryani bir ölkə iş görə bilməz. Amma bununla qurtarmadı. Sonrakı dövrlərdə de müxtəlif yollarla bize maneçilik etmək istədilər və bu gəne qədər de istəyirlər.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan. Bir var layihənin özü, yeni neftin hasil olması, qazın hasil olması, bu təbiidir, müxtəlif qüvvələri narahat edir. Amma ikinci tərofi, hasil olan neftin ixracıdır – kəmər haradan, hansı marşrutla gedəcək, hansı ölkədən keçəcəkdir. Bu çox mühüm məsələdir və çoxları bundan narahatdır. Biz əvvəldən bu marşrutu seçmişik və bunun da üstündə durmuşuq və dururuq.

Nehayət, bunu biz reallaşdırıq. Keçən il sentyabrın 18-də üç ölkənin prezidenti – Türkiyənin prezidenti, Gürcüstanın prezidenti və Azerbaycanın Prezidenti Amerika Birləşmiş Ştatlarından enerji nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsasını qoymuşdur. Ancaq ondan sonra yənə də bəzi maneçiliklər var, maliyyələşdirme barəsində verilen vədlər vaxtında yerinə yetirilmir. Çünkü şirkətlərin özlərində pul yoxdur ki, xərcəsinlər. Danışqlar belə olubdur ki, şirkətlər müəyyən maliyyə mərkəzlərindən kredit alacaqlar. O kreditlər vasitəsilə də onu maliyyələşdirəcəklər. Məsəlen, bu programın layihəsinin 30 faizi Azerbaycan dövləti tərəfindən maliyyələşdirilir. Amma bunun hamisini biz nağd qoya bilmərik. Biz də kreditə ümidi bağlamışıq.

Burada müəyyən problemlər meydana çıxıbdır. Gürcüstanda əvvəldən de müxtəlif qüvvələr daim buna mane olmaq istəyirdilər. Ancaq həqiqətən, Gürcüstan hökuməti və xüsusən prezident Şevardnadze bu barədə birmənalı, qəti mövqə tutubdur. Ancaq orada bəzi qüvvələr var, müxtəlif yollardan istifadə edirlər. Son dəfə, məsələn, biz oraya böyük bir nümayəndə heyeti göndərdik. Devid Vudvord, Natiq Əliyev və başqaları getdilər, danışdilar. Ancaq orada ekologiya naziri var, qadındır, o, bəzi sənədləri imzalamadığı üçün onlar qayıtlar geriyə. Sonra mən ikinci dəfə prezident Şevardnadzeyə telefon etdim, danışdım. İkinci dəfə getdilər, indi həmin nazir bunu imzalayıbdır, amma onun dalınca da

buraya, Vaşinqtona – Beynəlxalq Maliyyə Korporasiyasına məktub göndəribdir. Özü yaratdığı qeyri-hökumət təşkilatları tərəfindən etirazlar göndəribdir. Bunlar, təbiidir, bele məlumatlara diqqətlə baxırlar. Çünkü, ümumiyyətə, etraf mühitin qorunması həmişə çox öndə durur.

Marşrutun seçilməsi ilə əlaqədar buraya yalan məlumatlar verirlər ki, guya üç marşrut olub, bəziləri de deyir dörd marşrut olubdur. Amma həqiqətdə belə deyil, ilkin bir marşrut verilmişdi, Beynəlxalq Əməliyyat Şirkəti onun üzerinde işləmişdi. Ancaq sonra Gürcüstan hökuməti özü o marşrutdan imtina etmişdi, təhlükəsizlik nöqtəyi-nezərindən başqa marşrut təklif etmişdi. Bu marşrut üzərində da başlayıblar işləməye. Yeni marşrutu şirkətlər, Beynəlxalq Əməliyyat Şirkəti seçməyibdir. Marşrutu Gürcüstan hökuməti müəyyənləşdirib və Azerbaycan Beynəlxalq Əməliyyat Şirkətinə təqdim edibdir. Onlar da bunun üzərində mühəndis işləri aparıblar.

İndi də müxtəlif hərəketlərle marşrutu şübhə altına almağa başlayıblar. Bunların hamısı gəlib çatıb bura. Biz əvvəldən danışmışdıq və söz vermişdilər ki, mart ayında maliyyələşmə başlayacaqdır. İndi isə burada məsələni çox uzadırlar.

Mən sizə məsələni bir az geniş danışram. Bunları mən cənab Buşa bu qədər etraflı deməmişdim. Amma sizə danışram ki, vəziyyəti bili-siniz.

Biz ümidi edirdik ki, martda maliyyələşmə başlayacaqdır. Ancaq biz buraya gələn günü böyük bir heyətimiz getdi Beynəlxalq Maliyyə Korporasiyasına, bir neçə saat orada oldular. Çox narahat gəldilər.

Dünən Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti mənim yənəmə geldi, danışdıq. Onun fikirləri artıq bir az başqadır. Ancaq yənə də deyir ki, bizim payçılarımız, yəni sehmdarlarımız çoxdur. Onlar gərek hamısı – billəmirəm 170-dir, nə qədərdir – buna səs versin. Aldığımız materiallara gərek baxaq, etraf mühit haqqında Bi-Pi-ye əlavə göstərişlər veriblər, gərek onları bize versinlər, biz təhlil edəcəyik, apredən sentyabra qədər işleyəcəyik. Ola bilər, maliyyələşməni ancaq sentyabrda açaq. Bu da bizim üçün əlverişli deyildir. Baxmayaraq ki, bu qəti olsa, demək, biz buna da gedə bilərik. Bunlar hamısı müxtəlif istiqamətlərdən edilən maneçiliklərdir.

Mən bu barədə prezident Buşa qısaca bildirdim. O dedi göstəriş verəcək ki, bizə bu barədə lazımi yardım etsinlər. Dəfələrlə dedi ki, bu layihənin Amerika Birləşmiş Ştatları üçün çox böyük əhəmiyyəti var,

biz buna böyük ehəmiyyət veririk və mütləq bunun həyata keçirilməsinə təmin edəcəyik.

Üçüncü məsələ Ermənistan-Azərbaycan münaqişəsidir. Bu məsələni mən artıq o qədər bilirom, o qədər bilirom ki, gecə yuxuma da girir, yaxud elə yuxulu olanda da nə soruşsan, hamisini deyəcəyəm.

Bu barədə mən ona xəritə üzərində məlumat verdim, vəziyyəti danışdım və Azərbaycanda, bizdə, ehalidə, ictimaiyyətdə olan narazılığı bildirdim ki, xalq artıq belə vəziyyətə dözə bilmir. On ildən çoxdur ki, torpaqlar işğal altındadır. Ermənistan işğalçıdır, təcavüzkardır. Ancaq hər yerde, beynəlxalq təşkilatlarda, bütün danışqlarda bizi bərabər seviyyədə qoyurlar və bir-birimizlə danışib məsələni həll etməyimizi gözləyirlər. Biz bir-birimizlə çox danışmışıq, ancaq məsələ həll olunmur. Çünkü Ermənistan tərəfi hesab edir ki, o, torpaqları işğal edibdir, onun üstünlüyü var və iddiası budur – Dağlıq Qarabağ Ermənistana birləşməlidir, yaxud da ki, müstəqil olmalıdır. Biz isə bununla razı ola bilmirik. Beleliklə ikimiz, yəni iki dövlət başçısı bu məsələni həll edə bilmirik.

Prezident Buşa bu barədə geniş məlumat verdim, xarici işlər naziri Kolin Pauell, müdafiə naziri Ramsfeld, prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi Kondoliza Rays bizim danışqıda əvvəldən axıra qədər iştirak edirdilər. Prezidentin bu işlərlə məşğul olan müşavirleri, Amerika Birleşmiş Ştatlarının Azerbaycandakı səfiri və təbiidir ki, bizim nümayəndə heyətimiz, o cümlədən ölkəmizin səfiri iştirak edirdi. Bu barədə ətraflı məlumat verdim. Çünkü elə düşüncərük ki, bu məsələni hamı bizim qədər bilir. Amma elə deyildir. Hərənin özünə görə dərди var, problemi var. Bizə belə gelir ki, bu elə problemdir ki, onu hamı biz bildiyimiz qədər bilməlidir. Bu düz deyildir.

Ona görə də mən hemişə bizim işçilərə demişəm ki – mən özüm də bunu edirəm – nə qədər təkrar olsa da, hər defə xəritə üzərində vəziyyəti anlatmaq lazımdır. Ən kiçik məmurdan tutmuş Prezidentə qədər bunu etməlidir. Mən bunu hemişə edirəm. Özü də mən kimlə – prezidentlə, yaxud, hansısa ölkənin memuru, beynəlxalq təşkilatın nümayəndəsi ilə danışağımızdan asılı olmayıaraq, hemişə bunu edirəm. Çünkü bu bizim dərdimizdir və onu bizim qədər heç kəs bilmir. Buna görə də çox geniş məlumat verdim, öz fikirlərimi söylədim.

ABŞ-in Minsk qrupundakı həmsədri Perina mənim yanımı gəlməmişdi, onunla çox ətraflı səhbət etdik. O mənə deyir ki, onlar yeni təklif hazırla-

yırlar. Bu məlumat yəqin ki, prezident Buşa da verilmişdir. Ona görə Kolin Pauellə tapşırı ki, bu işlə məşğul olsun və dedi ki, bizim işçilər bununla məşğuldurlar. Hər halda o, vəziyyətin ağırlığını görür, bilir, anlayır. Bizim regionda belə bir münaqişənin daim qalmasının təhlükəli olduğunu bilir və gürman edirəm ki, bundan sonra diqqət daha da artmalıdır.

Başqa məsələlər barəsində də səhbət elədik. Ancaq səhbətimiz əsas bu üç məsələ ətrafında oldu. Mən səhbətdən çox raziyam. Hər şeydən – həm görüşün ab-havasından, həm də Azərbaycana, onun Prezidentinə göstərilen diqqətdən və hörmətdən raziyam. Prezident Buş yenə də dedi ki, Azərbaycan Amerika Birleşmiş Ştatlarının yaxın dostudur və biz bütün sahələrdə gələcəkdə əməkdaşlıq edəcəyik. Bununla da bizim görüşümüz bitdi.

**S u a l :** Cənab Prezident, görüşdə İraq problemine toxunulduğumu?

**C a v a b :** Bundan sonra biz Dövlət Departamentində olduq. Dövlət Departamentində dövlət katibinin birinci müavini cənab Armitacla, onların təkcə Azərbaycanla əlaqədar olan yox, ümumiyyətə, yüksək seviyyəli, məsul işçiləri ilə səhbət oldu, bir saziş imzalandı. Bizim tərəfimizdən səfir Paşayev, onların tərəfindən Elizabeth Cons imzaladılar. Çox vacib bir sənəddir. Bundan sonra nahar yeməyi, lanç oldu. Hamımız orada bir yerde olduq. Oturub həm bir az yemək yemək, həm də səhbət etmek – bu da bir vasitədir. Bütün bu məsələlər barəsində onlarla da çox geniş səhbət apardıq. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar.

Sonra isə saat 3-də vitse-prezident cənab Çeyni ilə də görüşdük.

Vitse-prezident Çeyni Azərbaycana çox böyük maraq göstərir, keçmişdən mənə də çox diqqətli olubdur. O, artıq biliirdi ki, prezident Buşla biz nə barədə səhbət eləmişik və bütün bunları dəstekləyirdi. Eyni zamanda, o da həm Bakı-Tbilisi-Ceyhan haqqında – bu işi çox yaxşı bilir – həm beynəlxalq terrorizimlə mübarizə barəsində, həm də ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bir az geniş məlumat əldə etmək istədi.

Bu səhbət də çox dostluq şəraitində, səmimiyyət şəraitində keçdi. Vitse-prezident də Azərbaycana yüksək qiymət verdi və görülən işlərimizə görə təşəkkür etdi. Beleliklə, hesab edirəm ki, biz üç əsas görüş keçirdik və onlar hamısı Azərbaycan üçün çox faydalıdır.

Bilirsınız ki, indi Vaşinqton bütün dünyanın diqqətindədir. Burada hər bir kiçik, böyük iş dərhal maraq doğurur. Heydər Əliyevin bu vaxt,

bu dövrde Vaşinqtona gelməsi və burada bir çox görüşlər keçirməsi diqqətdən yayına bilməz. Ticarət naziri gelmişdi, onunla çox geniş səhbat apardıq. Sonra energetika naziri ilə səhbat apardıq. Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti gelmişdi, onunla səhbətimiz oldu və böyük toplantı keçirdik. Qısa bir müddətdə nə qədər işlər gördük. Bu gün isə, təbii ki, bunların en yüksək seviyyəsi oldu. Men bunlardan çox məmənunam. Hesab edirəm ki, hər halda, bu mərhələdə biz Amerika Birleşmiş Ştatlarına çatdırmaq istədiyimizi çatdırğıq, bildirmək istədiyimizi bildirdik, fikirlərimizi anlatdıq və fikir mübadiləsi, müəyyən danışıqlar apardıq.

**S u a l :** Cənab Prezident, Siz məhz Bakı-Tbilisi-Ceyhana toxundunuz və bu barədə məlumat verdiniz. Kredit ayrılmاسının sentyabr ayına qədər ləngimesi tikintinin gedişinə hər hansı bir təsir göstərə bilərmi? Beynəlxalq Maliyyə Korporasiyasına ABŞ-in çox güclü təsir imkanı var. Kredit ayrılmاسında bu təsir imkanlarını işə salacaqları barədə söz verdilərmi?

**C a v a b :** Söz verdilər, qəti söz verdilər. Men bu məsələni prezident Buş ilə müzakirə edəndən sonra, inanıram ki, təsir edə bilər. Eyni zamanda, vitse-prezident Çeyni de bu işə qarışıbdır, bütün bu səhbətlərimizdə xarici işlər naziri de iştirak edirdi. Çünkü heqiqətən, Amerika Birleşmiş Ştatları, ümumiyyətə, Xəzər dənizində bizim gördüyüümüz işləri və xüsusən Bakı-Tbilisi-Ceyhan layihəsinə çox ciddi dəstekləyir. Maneeler yenə olacaq, ancaq güman edirəm ki, sentyabrda maliyyələşmə başlayacaqdır. O vaxta qədər, deyə bilərem ki, nə qədər çətin olsa da, şirkətlərin imkanları var və güman etmirəm ki, bir hadisə baş versin. Amma yenə də hər nə baş verərsə, biz burdayıq. Buna arxayın ola bilərsiniz.

**S u a l :** Cənubi Qafqazda veziyət müzakirə olunarken Rusyanın Gürcüstan ərazisində çıxarmaq istədiyi silahları Ermənistanda yerləşdirmək niyyətindən səhbət getdimi?

**C a v a b :** Bu barədə səhbət olmadı.

**S u a l :** Cənab Prezident, dünənki konfransda bir nəfər şəxs özünü «Dağlıq Qarabağ Respublikası»nın ABŞ-da rəsmi nümayəndəsi kimi təqdim etdi. Siz bildirdiniz ki, olmayan respublikanın nümayəndəsini, ümumiyyətə, rəsmi konfranslara buraxmaq olmaz. Bugünkü görüşlərin hansındasə bu məsələyə toxundunuzmu?

**C a v a b :** Oğlum, bu kiçik məsələdir, Siz elə düşünürsünüz ki, biz belə bir kiçik məsələni belə böyük seviyyədəki görüşlərdə müzakirə

etmeliyik? Bu kiçik bir məsələdir, belə şeylərə fikir verməyin. Amma bundan ibret götürün ki, bir azerbaycanlı da getsin bir yerdə elə bir hərəket elesin. İlham Əliyev universitetdə nitq söleyəndə də həmin adam orada çıxış edib, belə söz demişdi. O da ona sərt cavab vermişdi. Həmin adamdır. İndi bunlar bunu edirlər, biz bundan ötrü Amerika hökumətini ittiham edə bilmərik. Belə məsələlərde bir az dərindən fikrleşin. Bunlar xırda məsələlərdir.

**S u a l :** Cənab Prezident, ticarət naziri Donald Evans Amerikanın Azerbaycandan maye qaz almaqda maraqlı olduğunu demişdir. Sizcə, ümumiyyətə, bu, yaxın vaxtlarda nə dərəcədə realdır?

**C a v a b :** İndiki halda real deyildir. Amma, ümumiyyətə, siz gər-dünüz, Türkiyənin nümayəndəsi dünənki konfransda qazın gelecekdə Avropada istifadəsi ilə əlaqədar yaxşı fikirler söyləyirdi. Onlar artıq çox əhəmiyyətli müəyyən işlər görübərlər. Güman edirəm, bu istiqamətdə biz qaz programını, yəni «Şahdəniz» layihəsini yerinə yetirəcəyik.

## «ANS» TELEKANALINA TELEFONLA MƏXSUSI MÜSAHİBƏ

*Klivlend*

4 mart 2003-cü il

**Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-in Klivlend şəhərindəki klinikadan «ANS» telekanalına məxsusi müsahibə vermişdir.**

**S u a l :** Cənab Prezident, özünüzü necə hiss edirsiniz?

**C a v a b :** Özümü çox yaxşı hiss eləyirəm. Hər şey yaxşıdır. Heç nədən narahat olmayıñ. Sehhətim çox yaxşıdır. Müayinə hər il keçir. İndi de müayinə keçdi, nəticələri çox yaxşı oldu. Hər şey yaxşıdır.

**S u a l :** Cənab Prezident, əməliyyat aparılması Sizin təşəbbüsünüz idi, yoxsa həkimlər təklif etdilər?

**C a v a b :** Bu məsələ əvvəl də var idi. Həkimlər bu əməliyyatı keçirməyi təklif etdilər, mən də razı oldum. Həftənin birinci günü, yəni dünən əməliyyat keçirildi. Bu gün artıq özümü çox yaxşı hiss edirəm.

**S u a l :** Cənab Prezident, inşaallah nə vaxt qayıdırınız?

**C a v a b :** İnşaallah, üç-dörd günə qayıdırám.

**J u r n a l i s t :** Cənab Prezident, od çərşənbəsi münasibətilö Sizi təbrik edirik.

**H e y d ə r Ə l i y e v :** Sağ olun, mən də sizi təbrik edirəm, can-sağlığı arzulayıram. Novruz bayramınızı da təbrik edirəm, bu bayramı mən də çox böyük arzularla gözləyirəm. Təşəkkür edirəm, salamlar söyləyin.

**J u r n a l i s t :** Cənab Prezident, çox sağ olun ki, müsahibə üçün «ANS»i seçdiniz.

## ABŞ-a SƏFƏR AMERİKA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDE

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vaşinqtona sefəri bu ölkədə böyük maraq doğurmuşdu. Rəsmi Vaşinqtonun, elecə də ölkənin işgüzar dairələrinin, beynəlxalq və regional strateji araşdırma mərkəzlərinin, tanınmış politoloq və mütəxəssislərin bu marağı müxtəlif görüşlərdən, qeyri-rəsmi səhbətlərdən tutmuş ABŞ-in nüfuzlu kütləvi informasiya vasitələrinədək yetərincə hiss olunurdu. Prezident Heydər Əliyevin Ağ Evdə prezident Corc Buşla görüşü müxtəlif televiziya kanalları tərəfindən geniş işıqlandırılmışdır.

Hazırda İraq məsəlesi Amerika mətbuatı və ictimaiyyəti üçün bir nömrəli mövzu olmasına baxmayaraq, Prezident Heydər Əliyevin beynəlxalq terrorizmle mübarizə, nəhəng enerji layihələrinin həyata keçirilməsi, Şərqi-Qərb enerji dəhlizinin reallaşdırılması sahəsində möhtəşəməzm və iradə göstərməsinə dair mətbuatda və elektron kütləvi informasiya vasitələrində geniş məlumatlar verilmişdir.

Azərbaycan rəhberinin Vaşinqtona sefəri ilə bağlı Nikson adına mərkəzin beynəlxalq enerji və təhlükəsizlik programının direktoru Zeyno Baranın «In ze naşlı interest» qəzetində dərc olunan «Xəzərdən Aralıq dənizinə qədər: Şərqi-Qərb enerji dəhlizi reallığa çevrilir» sərlövhəli irihecmili məqaləsində Xəzərin enerji ehtiyatlarının işlənilməsi və onun Qərb bazarına ixracında Prezident Heydər Əliyevin rəhberliyi altında Azərbaycanın strateji mövqeyindən geniş bəhs olunur. Dövlətimizin başçısının Vaşinqtona səfərinin əhəmiyyətinin şərh olunması ilə başlayan yazıda müəllif Azərbaycanın ABŞ üçün xüsusi əhəmiyyətə malik ölkə olması, nüfuzlu şirkətlərlə imzaladığı müqavilələr, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasına dair görülen irimiqyaslı işlər barədə geniş məlumat verir. Bu layihələrin həm Azərbaycanın, həm də Amerika Birleşmiş Ştatlarının milli maraqlarına xidmət etməsi, regionda iqtisadi tərəqqiyə və təhlükəsizliyə böyük dəstək verəcəyi xüsusi qeyd edilir. Azərbaycanın və Amerikanın birgə əməkdaşlığı ilə çoxtərəflə nəhəng enerji layihələrinin maliyyələşdirilməsinə hərtərəflə dəstək verilməsinin zəruriliyi xüsusi vurğulanır.

Rob Sobhaninin «Vaşinqton tayms» qəzetiində dərc edilən «Azərbaycan Amerikani dəstəkleyir» serlövhəli yazısında müəllif iki ölkənin beynəlxalq terrorizmə qarşı mübarizədə six əməkdaşlığını ön plana çəkir. O, Prezident Heydər Əliyevin fevralın 26-da Ağ Evdə prezident Cərç Buşla görüşündən bəhs edərək, Azərbaycan rəhbərinin cesaretlili və müdrik siyasetinin Amerika Birleşmiş Ştatları üçün önemli olmasına konkretni misallarla əsaslandırır. Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamış qalmasını bölge ilə six əməkdaşlıq və təhlükəsizliyə mane kimi qiymətləndirir. Bu məsələdə rəsmi Vaşinqtonun diplomatik səyləri artırmasının vacibliyini vurğulayan müəllif Prezident Heydər Əliyevin xidmətləri sayesində Azərbaycanın Amerikanın dostuna və tərəfdəsına çevrilməsini alqışlayır və Amerikanın öz dostunu mükafatlandırmamasını zəruri sayır.

Səfərlə bağlı müxtəlif qəzetlərdə fotosəkillərlə müşayiət olunan yazıldarda Amerika Birleşmiş Ştatlarının Prezidenti Cərç Buşun Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə İraq probleminə dair müzakirələr aparılmasına da toxunulur. Onu da deyək ki, dövlətimizin başçısının Vaşinqtona səfərinə Amerika mətbuatında geniş yer ayrılmışla yanaşı, Azərbaycana, onun müdrik rəhbərinə səmimi münasibət de aydın hiss olunurdu.

## **ABŞ SƏFƏRİ TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDE**

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ prezidenti Cərç Buşun dəvəti ilə bu ölkəye sefəri Türkiye küləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir.

Türkiyənin nüfuzlu və yüksək tirajlı «Zaman», «Star», «Ortadoğu» qəzetləri sefər ilə əlaqədar xəbərlər və analitik məqalələr çap etmiş, «Star-xəbər», «STV» televiziya kanalları dövlətimizin başçısının keçirdiyi görüşlər barədə materiallar yayımlamışlar.

Türkiyə jurnalistləri və siyasi şərhçiləri Yaxın Şərqi regionunda yaranmış gərgin vəziyyət əsnasında Heydər Əliyev kimi təcrübəli, nüfuzlu və dünyada tanınan siyasetçinin ABŞ-a səfərinin strateji əhəmiyyətini xüsusilə vurğulayırlar. «Ortadoğu» qəzetinin baş əlaqələndiricisi və siyasi şərhçisi İrfan Ülkünün martın 7-də dərc olunmuş «Heydər Əliyevin ABŞ-a səfəri» adlı məqaləsini oxuculara təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da qasıq yürügi ilə əlaqədar müvəffəqiyyətli bir əməliyyat keçirdi. Yaxın günlərdə Azərbaycana qayıdacaqdır. Heydər Əliyevin ABŞ-dakı görüşləri zamanı həm Türkiyeni, həm də ümumiyyətlə, bütün bölgəni məraqlandıran məsələlər müzakirə olundu. Azərbaycan Prezidenti ABŞ prezidenti Cərç Buş, vitse-prezident Dik Çeyni, dövlət katibi və müdafiə naziri, Cərç Buşun milli təhlükəsizlik müşaviri Kondoliza Rays ilə görüşdü. İraq məsələləri ilə əlaqədar prezident Buşla fikir mübadiləsi apardı.

Uzun illər Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunda Yaxın Şərqi və müsəlman dövlətləri ilə əlaqələr qurulması işinə məsul olan Heydər Əliyevin Səddam Hüseyn və İraq haqqında fikirlərini, təcrübələrini Cərç Buşa bildirdiyi söylənilir. Heydər Əliyev Siyasi Büronun üzvü olduğu zaman İraqı işgəzar səfərlə ziyarət etmişdir.

Ərafətdən Qaddafi, Əsəddən Mübarəkə qədər bütün ərəb liderlərinin Moskvaya ziyarətləri zamanı onlarla görüşmüştür. Xüsusilə Səddam Hüseyn bitməz-tükənməz silah tələblərini, siyasi istəklərini Heydər Əliyevə çatdırırdı.

Dolayısı ile Vaşinqton mənbələri bu səfər zamanı Corc Buş və komandasının Heydər Əliyevin İraq məsələsindəki təcrübələrindən faydalandığını nəzərə çarpdırırlar...

Səfər zamanı Türkiyəni, Azərbaycanı, bütün türk dünyasını çox yaxından maraqlandıran bir məqam diqqəti çekdi.

Bunu Heydər Əliyev Azərbaycan səfirliyində mətbuat konfransında belə açıqladı: Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti mənim yanına gəldi. Təmeli qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri məsələsində mart ayının 1-də başlaması nəzərdə tutulan maliyyələşmənin payızın əvvəlinə qədər texire salındığını söylədi.

Prezident Heydər Əliyev bundan əlavə Gürcüstandakı bəzi nazirlərin ətraf mühitin çirkənməsi bəhanəsi ilə QHT-lərlə birlikde Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstandan keçən hissəsinin marşrutunu doyişdirmek fikrində olduğunu, bu vəziyyəti Gürcüstanın prezidenti Şevardnadze telefonla bildirdiyini də qeyd etdi.

Bu vəziyyəti prezident Buş ilə görüşü zamanı gündəliyə götürdüyünü nəzərə çarpdıran Azərbaycan Prezidenti ABŞ prezidenti Corc Buşun məsələ ilə maraqlandığını və Xəzərin neft sektorunu və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstandan keçən hissəsinin marşrutunu doyişdirmek fikrində olduğunu, bu vəziyyəti Gürcüstanın prezidenti Şevardnadze telefonla bildirdiyini də qeyd etdi.

Beləliklə, bu şirkətlər və onların ardındakı güclər yeni bir alternativ axtarır. Ətrafdə «Bu alternativin Xəzər-İran-İraq olduğuna» dair şayiələr dolaşır.

Ancaq Vaşinqtondan gələn məlumatlar Azərbaycan Respublikası Prezidentinin bu addımının Buş və kabinetin üçün xeyli təsirli olduğunu göstərir. Gözləyək, görök.

Belə bir vəziyyətdə bizim energetika nazirinə də bir sualım vardır. «Hörmətli nazir, Sizin Bakı-Ceyhan deyə bir dərdiniz yoxmu?».

## **ABŞ-dan VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

*14 mart 2003-cü il*

Klivlend şəhərinin klinikasında müalicəsini bitirdikdən sonra, Amerika Birleşmiş Ştatlarından Vətənə qayıdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yolüstü Londona gəlmiş, oradan Bakıya yola düşmüştür.

**Binə hava limanında onun gəlişini gözləyən kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibə vermişdir.**

— Axşamınız xeyir, hörmətli jurnalistlər!

Yəqin siz bura gəlmisiniz ki, Amerikadakı bizim görüşlərimiz və danışqlarımız haqqında, apardığımız işlər haqqında məndən yeni məlumatlar alasınız. Ancaq bilirsiz ki, görüşlər, bütün işlərimiz qurtaran dan sonra mən Vaşinqtonda Azərbaycanın orada olan mətbuat orqanlarına müsahibə verdim və gördüyüüm işlər, əldə edilən nəticələr haqqında nə mümkündürse, onu da dedim.

Ondan sonra isə bilirsiz ki, mən xəstəxanada olmuşum. Elə bir iş görülməyibdir. Ona görə də mənim sizə deyisi elə bir sözüm yoxdur. Yeni size əlavə bir məlumat vere bilərəm. Teşekkür edirəm ki, buraya gəlmisiniz. Mənə diqqət göstərdiyinizi görə çox sağ olun. Ancaq gelin, bununla görüşümüzü qurtaraq.

**S u a l :** Cənab Prezident, özünü necə hiss edirsiniz?

**C a v a b :** Yaxşı hiss edirəm. Narahat olmayın, yaxşı hiss edirəm. Her şey yaxşıdır. Səhhətim barədə də heç kəs narahat olmasın. Təbiidir, cərrahiyyə eməliyyatıdır, ondan sonra onun sağalma dövrüdür. Bunlar hamısı təbiidir. Amma qalan sahədə hər şey normaldır, heç kəs narahat olmasın. Heç kəs də düşünmesin ki, Heydər Əliyev xəstəlenibdir.

**S u a l :** Cənab Prezident, müalicə olunduğunuz dövrə, Azərbaycanda baş verən hadisələr barədə etraflı məlumat ala bilirdinizmi və ölkədə olmadığınız müddətdə dövlət məmurlarının işi Sizi razi salır mı?

**C a v a b :** Təbi ki, məlumat alırdım. Mən hər gün əlaqə saxlayırdım. Bütün əsas məsələlər haqqında mənə məlumatlar veriliirdi. Mən

lazımı göstərişlər verirdim. Mənim bu barədə ölkə ilə elaqəm kəsilməmişdi və burada gedən bütün işlərə həm nəzarət edirdim, həm də məlumat alirdim və lazımi göstərişlər verirdim.

Hesab edirəm ki, burada məmurlarımızın hamısı normal işleyibdir. Hər halda, görürsünüz, bu müddətdə Azərbaycanda ictimai-siyasi sabitlik yerindədir, işlər gedir, iqtisadiyyatda inkişaf var. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə aparılan danışqlar çox yaxşı müsbət nəticələr veribdir. Hər şey qaydasında gedibdir. Heç kəs narahat olmasın.

## AZƏRBAYCAN JURNALİSTLƏRİNİN BİRİNCİ QURULTAYINA

Hörmətli mətbuat işçiləri və jurnalist ictimaiyyəti nümayəndələri! Sizi – ümumrespublika forumuna toplaşmış Azərbaycan jurnalistlərinin səmimiyyətə salamlayır və qurultayın işinə ugurlar arzulayıram.

Yaşadığımız qloballaşma və informasiya əsrində azad söz və mətbuatın əhəmiyyəti getdikcə artmaqdadır. Müterəqqi ənənələrə, milli və ümumbeşəri dəyerlərə malik Azərbaycan mətbəti demokratiya və aşkarlığın mühüm vasitəsi kimi, bugünkü müstəqil dövlət və azad vətəndaş ictimiyəti quruculuğunda müstəsna rol oynayır. Xalqımızın azadlıq arzularının, müstəqillik ideallarının eks etdirilməsində, milli-mənəvi dəyerlərin qorunmasında, aktual problemlərin ictimai müzakirəyə çıxarılmasında Azərbaycan mətbuatının xidmetləri xüsusi qeyd olunmalıdır.

Azərbaycan dövləti söz və fikir azadlığının təmin edilməsi, kütłəvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin fealiyyəti üçün hərəkəfli şərait yaradılması istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə kütłəvi informasiya vasitələrinə dövlət qayğısının artırılmasına, mətbuatla maliyyə-vergi güzəştlərinin verilməsinə, jurnalistlərin informasiya almaq azadlığının təmin edilməsinə yönəlmüş bir neçə fərman və sərəncam verilmişdir. Qəzetlərin dövlət nəşriyyatına olan borcları 2005-ci ilə qədər təxirə salınmış, onlara güzəştli şərtlərlə kredit verilməyə başlanılmışdır. Mətbuat sahəsində demokratik, liberal qanunvericilik bazası yaradılmışdır. Azərbaycanda çoxşaxəli mətbuat və informasiya sistemi formalashmışdır. Ölkədə yüzlərle kütłəvi informasiya vasitəsi, teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fealiyyət göstərir.

Bu gün Azərbaycanda mətbuatın dövlət tənzimlənməsindən imtina edilib. Lakin həyat göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünü tənzimləməyə, mətbuat-dövlət, mətbuat-vətəndaş, mətbuat-mətbuat münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə ehtiyac vardır. Eyni zamanda müasir beynəlxalq standartlara cavab verən, pəşəkar, qərəzsiz, obyektiv mətbuatın formalashması və güclənməsi istiqamətində həle bundan sonra da xeyli işlər görülmelidir.

İnanıram ki, Azərbaycan jurnalistlərinin birinci qurultayı, burada qəbul edilən qərarlar bütövlükde cəmiyyət və jurnalistika qarşısında dayanan mühüm vəzifelerin həlli yolunda vacib addım olacaq. Obyektiviliyi və vətənpərvərliyi ilə seçilən mətbuat və ictimaiyyet nümayəndələrinin təmsil olunacağı Mətbuat Şurası demokratiyaya və söz azadlığına xidmet edən nüfuzlu quruma çevrilecekdir.

Bir daha qurultayın işinə uğurlar dileyir, Azərbaycan jurnalistlərinə və mətbuat ictimaiyyətinə ən xoş arzularımı yetirirəm.

**Heydər ƏLİYEV**  
*Azərbaycan Respublikasının Prezidenti*  
*Bakı şəhəri, 15 mart 2003-cü il*

## KİTABIN İÇİNDEKİLƏR

AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞUNDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB <i>30 noyabr 2000-ci il</i> .....	5
MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN MİNSKƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB <i>30 noyabr 2000-ci il</i> .....	8
BİNƏ HAVA LİMANINDA GÖZLƏYƏN JURNALİSTLƏRƏ MÜRACİƏT <i>30 noyabr 2000-ci il</i> .....	12
AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ <i>1 dekabr 2000-ci il</i> .....	17
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN RUSİYA FEDERASIYASI PREZİDENTİ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANATI <i>9 yanvar 2001-ci il</i> .....	19
FRANSAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ <i>23 yanvar 2001-ci il</i> .....	22
TÜRKİYƏLİ JURNALİSTLƏRLƏ MÜSAHİBƏ <i>24 yanvar 2001-ci il</i> .....	25
ERMƏNİSTAN PREZİDENTİ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI <i>25 yanvar 2001-ci il</i> .....	27

ERMƏNİSTAN PREZİDENTİ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI	
26 yanvar 2001-ci il .....	39
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	39
FRANSA PREZİDENTİ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI	
26 yanvar 2001-ci il .....	42
FRANSA PREZİDENTİ JAK ŞIRAKIN BƏYANATI .....	42
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	43
FRANSAYA RƏSMİ SƏFƏRDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
27 yanvar 2001-ci il .....	45
BÖYÜK BRİTANIYANIN «KASPIAN» JURNALININ BAŞ REDAKTORU İLƏ MÜSAHİBƏ	
6 fevral 2001-ci il .....	50
BİZ ÖZ TALEYİMİZİN VƏ ÖZ TORPAQLARIMIZIN SAHİBİ OLMALIYIQ	
7 fevral 2001-ci il .....	66
FRANSAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
3 mart 2001-ci il .....	68
FRANSAYA İŞGÜZAR SƏFƏRDƏN QAYIDARKƏN JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
6 mart 2001-ci il .....	72
SKANDİNAVİYA ÖLKƏLƏRİ VƏ RUSİYANIN BİR QRUP JURNALİSTİNİ QƏBUL	
11 mart 2001-ci il .....	77
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN DƏVƏTİ İLƏ DOST ÖLKƏYƏ RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRLƏ MÜSAHİBƏ	
12 mart 2001-ci il .....	88

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ RESPUBLİKASI ARASINDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDE JURNALİSTLƏR QARŞISINDA BƏYANAT	
12 mart 2001-ci il .....	95
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	95
TÜRKİYƏNİN TRT TELEVİZYASINA MÜSAHİBƏ	
15 mart 2001-ci il .....	97
TÜRKİYƏNİN NTV TELEVİZYASINA MÜSAHİBƏ	
15 mart 2001-ci il .....	104
TÜRKİYƏNİN «SAMANYOLU» TELEVİZYASINA MÜSAHİBƏ	
15 mart 2001-ci il .....	109
«Sİ-EN-EN TÜRK» TELEVİZYASINA MÜSAHİBƏ	
15 mart 2001-ci il .....	115
TÜRKİYƏNİN «SABAH» QƏZETİNƏ MÜSAHİBƏ	
16 mart 2001-ci il .....	125
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
17 mart 2001-ci il .....	133
ABŞ-a İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
1 aprel 2001-ci il .....	143
ABŞ-in DÖVLƏT KATİBİ KOLİN PAUELLİN, AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN JURNALİSTLƏRLƏ GÖRÜŞÜ	
3 aprel 2001-ci il .....	150
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	150
VAŞİNTONDADA AĞ EVİN QARŞISINDA JURNALİSTLƏRLƏ GÖRÜŞ	
9 aprel 2001-ci il .....	157
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
14 aprel 2001-ci il .....	158

TÜRKDILLİ DÖVLƏTLƏRİN BAŞCILARININ İSTANBUL ŞƏHƏRINDƏ KEÇİRİLƏCƏK VII ZİRVƏ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN TÜRKİYƏ RESPUBLİKASINA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
25 aprel 2001-ci il .....	166
TÜRKDILLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞCILARININ BİRGƏ MƏTBUAT KONFRANSINDA ÇIXIŞ	
27 aprel 2001-ci il .....	172
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
27 aprel 2001-ci il .....	177
MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞCILARININ NÖVBƏTİ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN MİSKƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
31 may 2001-ci il .....	182
MİSK HAVA LİMANINDA YERLİ JURNALİSTLƏRİN SUALLARINA QISA CAVAB	
31 may 2001-ci il .....	188
«QAFQAZ DÖRLÜYÜ»nın MƏTBUAT KONFRANSI	
31 may 2001-ci il .....	189
GÜRCÜSTANIN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞ	
31 may 2001-ci il .....	193
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
1 iyun 2001-ci il .....	195
GUÖAM TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞCILARININ GÖRÜŞUNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YALTAYA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
6 iyun 2001-ci il .....	199
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ TƏKBƏTƏK GÖRÜŞ	
6 iyun 2001-ci il .....	204

SİMFEROPOL ŞƏHƏRINDƏ YERLİ VƏ XARİCİ JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	
6 iyun 2001-ci il .....	206
GUÖAM TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞCILARI İLƏ GÖRÜŞDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
7 iyun 2001-ci il .....	207
XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ	
14 iyul 2001-ci il .....	216
XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN RƏHBƏRLƏRİNDƏN İBARET NÜMAYƏNDƏ HEYƏTİ İLƏ QEYRİ-RƏSMİ GÖRÜŞ	
15 iyul 2001-ci il .....	236
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
1 avqust 2001-ci il .....	255
ERMƏNİSTAN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞ	
1 avqust 2001-ci il .....	260
MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞCILARININ QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞUNDƏN VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
3 avqust 2001-ci il .....	261
«SNN-TÜRK» TELEKANALINA MÜSAHİBƏ	
13 sentyabr 2001-ci il .....	269
«HAKİMİYYƏT FORMULU» VERİLİŞİNİN NÖVBƏTİ BURAXILIŞINDA	
27 sentyabr 2001-ci il .....	280
GÜRCÜSTAN PREZİDENTİ İLƏ MƏTBUAT KONFRANSI	
29 sentyabr 2001-ci il .....	289
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	
29 sentyabr 2001-ci il .....	289

MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	292
29 noyabr 2001-ci il .....	
MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ YUBILEY ZİRVƏ GÖRÜŞÜNDƏN BAKIYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	294
1 dekabr 2001-ci il .....	
«VAŞİNTON TAYMS» AZƏRBAYCANDAN YAZIR YARDIMA QADAĞA QOYULMASINA BAXMAYARAQ AZƏRBAYCAN PREZİDENTİ AMERİKANI DƏSTƏKLƏYİR	298
AZƏRBAYCANDA MƏTBUAT, SÖZ AZADLIĞI ÜÇÜN BUNDAN SONRA DA BÜTÜN İMKANLAR YARADILACAQDIR	303
18 dekabr 2001-ci il .....	
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTZİ	303
«YENİ NƏSİL» JURNALİSTLƏR BİRLİYİNİN SƏDRİ ARIF ƏLİYEVİN ÇIXIŞI	313
«YENİ MÜSAVAT» QƏZETİNİN BAŞ REDAKTORU RAUF ARIFOĞLUUNUN ÇIXIŞI	320
«ƏDALƏT» QƏZETİNİN BAŞ REDAKTORU AQİL ABBASIN ÇIXIŞI	332
«ANS» TELEŞİRKƏTİNİN PREZİDENTİ VAHİD MUSTAFAYEVİN ÇIXIŞI	335
TURAN İNFORMASIYA AGENTLİYİNİN DİREKTORU MEHMAN ƏLİYEVİN ÇIXIŞI	339
«525-ci QƏZET»İN BAŞ REDAKTORU RƏŞAD MƏCIDİN ÇIXIŞI	343
AZƏRBAYCAN JURNALİSTLƏRİ HƏMKARLAR İTTİFAQININ SƏDRİ AZƏR HƏSRƏTİN ÇIXIŞI	346

PREZİDENT HEYDƏR ƏLİYEVİN YEKUN NİTZİ	350
RUSİYAYA DÖVLƏT SƏFƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	362
24 yanvar 2002-ci il .....	
İTAR-TASS AGENTLİYİNDƏ APARICI KÜTLƏVİ İNFORMASIYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ	365
26 yanvar 2002-ci il .....	
RUSİYA FEDERASIYASINA DÖVLƏT SƏFƏRİNĐƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	371
26 yanvar 2002-ci il .....	
DÜNYA İQTİSADI DAVOS FORUMUNUN İLLİK İCLASINDA İŞTİRAK ETMƏK ÜÇÜN ABŞ-İN NYU-YORK ŞƏHƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	377
30 yanvar 2002-ci il .....	
«ANS» TELEKANALININ BAŞ REDAKTORU MİRŞAHİN AĞAYEVƏ TELEFONLA MÜSAHİBƏ	379
19 fevral 2002-ci il .....	
VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜRACİƏT	381
28 fevral 2002-ci il .....	
«JURNALİSTLƏRİN DOSTU» MÜKAFAΤININ TƏQDİM OLUNMASI	384
22 mart 2002-ci il .....	
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN MƏRASİMDƏ NİTZİ	386
TÜRKMƏNİSTANIN PAYTAXTI AŞQABADA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ	391
23 aprel 2002-ci il .....	
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	396
24 aprel 2002-ci il .....	

TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN ZİRVƏ GÖRÜŞUNDƏ İŞTIRAK ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	398
29 aprel 2002-ci il .....	398
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	402
30 aprel 2002-ci il .....	402
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN BİRQƏ MƏTBUAT KONFRANSI	405
30 aprel 2002-ci il .....	405
TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN BƏYANATI	405
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	407
GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN BƏYANATI	409
İRANA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	415
18 may 2002-ci il .....	415
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLƏ İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ARASINDA TƏKBƏTƏK GÖRÜŞÜN ƏVVƏLİNDE JURNALİSTLƏRİN SUALLARINA CAVAB	417
18 may 2002-ci il .....	417
İRAN İSLAM RESPUBLİKASINA RƏSMİ SƏFƏRDƏN QAYIDARKƏN BİNƏ NAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	425
20 may 2002-ci il .....	425
ŞƏHİDLƏRİN ƏZİZ XATIRƏSİNƏ EHTİRAM	428
28 may 2002-ci il .....	428
RUSİYA FEDERASIYASI PREZİDENTİNİN DƏVƏTİ İLƏ SANKT-PETERBURQA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	434
8 iyun 2002-ci il .....	434
BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ	437
9 iyun 2002-ci il .....	437

BLOKADA ŞƏRAİTİNDƏ YAŞAYAN NAXÇIVANA XÜSÜSI QAYĞI GÖSTƏRMƏK, KÖMƏK ETMƏK LAZIMDIR	444
20 iyun 2002-ci il .....	444
QARA DƏNİZ İQTİSADI ƏMƏKDƏŞLİQ TƏŞKİLATININ ZİRVƏ GÖRÜŞUNDƏ İŞTIRAK ETMƏK ÜÇÜN İSTANBULA YOLA DÜŞMƏZDƏN ƏVVƏL JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	448
24 iyun 2002-ci il .....	448
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	450
28 iyun 2002-ci il .....	450
AZƏRBAYCAN PREZİDENTİNİN TÜRKİYƏYE İŞGÜZAR SƏFƏRİ TÜRK MƏTBUATINDA	453
AZƏRBAYCAN PREZİDENTİNİN GÜRCÜSTAN PREZİDENTİ İLƏ TƏKBƏTƏK GÖRÜŞUNDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	458
TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETDİKDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	460
YALTAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	462
19 iyul 2002-ci il .....	462
AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT İŞÇİLƏRİNƏ	464
20 iyul 2002-ci il .....	464
BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİNƏ QISA MÜSAHİBƏ	466
YALTA ZİRVƏ GÖRÜŞÜNÜN YEKUN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA GUÖAM-in ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ MƏTBUAT KONFRANSI	468
MİLLİ MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM	472
22 iyul 2002-ci il .....	472
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NİTZİ	472

MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ BAKI MƏTBUAT  
KLUBUNUN TƏSİSÇİLƏRİNİN QƏBUL EDİLMƏSİ

22 iyul 2002-ci il ..... 476

NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRƏ YOLA  
DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİN MÜSAHİBƏ

10 avqust 2002-ci il ..... 510

AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİSTAN PREZİDENTİ İLƏ  
TƏKBƏTƏK GÖRÜŞÜNDƏN SONRA JURNALİSTLƏR QARŞISINDA  
QISA BƏYANATI

14 avqust 2002-ci il ..... 514

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI ..... 514

ERMƏNİSTAN PREZİDENTİ ROBERT KOÇARYANIN BƏYANATI .... 515

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ  
15 avqust 2002-ci il ..... 517

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏCLİSİNİN  
BÖYÜK İCLAS SALONUNDА RESPUBLİKANIN VƏ XARİCİ  
ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN  
NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSI

13 avqust 2002-ci il ..... 520

XALQIMIZ KONSTITUSİYAYA TƏKLİF OLUNAN  
DƏYİŞİKLİKLƏRƏ SƏS VERDİ  
24 avqust 2002-ci il ..... 540

NİZAMİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT ZAMANI ONU  
MÜŞAYİƏT EDƏN JURNALİSTLƏRİN SUALLARINA CAVAB ..... 543

RUSİYA FEDERASIYASINA İKİ GÜNLÜK İŞGÜZAR SƏFƏRƏ  
YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİN MÜSAHİBƏ

23 sentyabr 2002-ci il ..... 548

AZƏRBAYCAN-RUSİYA SƏNƏDLƏRİNİN İMZALANMASI  
MƏRASİMİNDƏN SONRA AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ VƏ RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
BİRĞƏ MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR

23 sentyabr 2002-ci il ..... 551

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI ..... 551

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ  
24 sentyabr 2002-ci il ..... 556

AZƏRBAYCAN PREZİDENTİNİN ERMƏNİSTAN PREZİDENTİ İLƏ  
TƏKBƏTƏK GÖRÜŞÜ

9 oktyabr 2002-ci il ..... 561

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI ..... 561

İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN  
DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK  
ÜÇÜN İSTANBULA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL  
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

15 oktyabr 2002-ci il ..... 562

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏNİN  
«SAMANYOLU» TELEVİZYASINA MÜSAHİBƏSI  
13 oktyabr 2002-ci il ..... 564

MƏTBUAT KONFRANSINDA AZƏRBAYCAN  
RESPUBLİKASI PREZİDENTİNİN BƏYANATI  
16 oktyabr 2002-ci il ..... 573

İŞGÜZAR SƏFƏR BAŞA ÇATDIQDAN SONRA  
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

17 oktyabr 2002-ci il ..... 576

ŞƏHİDLƏRİN ƏZİZ XATIRƏSİ DAİM XALQIMIZIN QƏLBİNDƏ YAŞAYIR  
20 oktyabr 2002-ci il ..... 579

AZƏRBAYCAN-RUMINIYA ƏLAQƏLƏRİ  
RUMİNİYANIN PREZİDENTİ İON İLİYESKUNUN  
AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

30 oktyabr 2002-ci il ..... 581

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI ..... 581

NATO/AVROATLANTİKA TƏRƏFDƏŞLİQ ŞURASININ ÜZVÜ OLAN  
ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ PRAQA ZİRVƏ  
GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL  
BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN  
NÜMAYƏNDƏLƏRİNƏ QISA MÜSAHİBƏ

22 noyabr 2002-ci il ..... 585

ZİRVƏ GÖRÜŞÜNDƏN SONRA AZƏRBAYCAN PREZİDENTİ VƏ ERMƏNİSTAN PREZİDENTİ JURNALİSLƏR QARŞISINDA BƏYANATLA ÇIXIŞ ETDİLƏR	
<i>21 noyabr 2002-ci il .....</i>	588
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	588
PRAQA ZİRVƏ GÖRÜŞÜNDƏN QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSLƏRƏ MÜSAHİBƏ	
<i>22 noyabr 2002-ci il .....</i>	589
BİRĞƏ MƏTBUAT KONFRANSI	
<i>7 yanvar 2003-ci il .....</i>	591
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI .....	591
RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI .....	592
«ANS» ŞİRKƏTLƏR QRUPUNUN VƏ ÇİNGİZ MUSTAFAYEV ADINA FONDUN TƏSİS ETDİYİ «2002-ci İLİN ADAMI» MÜKAFAΤININ VƏ DİPLOMUNUN TƏQDİM OLUNMASI MƏRASİMINDƏ NİTQ .....	596
MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN KİYEVƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSLƏRƏ MÜSAHİBƏ	
<i>28 yanvar 2003-cü il .....</i>	603
MDB-nin ÜZVÜ OLAN ÖLKƏLƏRİN ZİRVƏ GÖRÜŞÜNDƏN BAKİYA QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSLƏRƏ MÜSAHİBƏ	
<i>29 yanvar 2003-cü il .....</i>	606
ABŞ-a YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASITƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ	
<i>23 fevral 2003-cü il .....</i>	609
JURNALİSLƏR ÜÇÜN MƏTBUAT KONFRANSI	
<i>26 fevral 2003-cü il .....</i>	611
«ANS» TELEKANALINA TELEFONLA MƏXSUSI MÜSAHİBƏ	
<i>4 mart 2003-cü il .....</i>	618

ABŞ-a SƏFƏR AMERİKA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ .....	619
ABŞ SƏFƏRİ TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ .....	621
ABŞ-dan VƏTƏNƏ QAYIDARKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSLƏRƏ MÜSAHİBƏ	
<i>14 mart 2003-cü il .....</i>	623
AZƏRBAYCAN JURNALİSLƏRİNİN BİRİNCİ QURULTAYINA	
<i>15 mart 2003-cü il .....</i>	623

## **HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT**

---

Nəşriyyat redaktorları: Nergiz Rüstəmli, Xellil Talibov  
Bədii redaktor: İntizar Əliyeva  
Ressam: Azer Ələkbərov  
Texniki redaktor: Hümbət Musayev  
Korrektorlar: Ofeliya Bayramlı, Suğra Osmanova

Yığılmağa verilmişdir: 24.02.2003. Çapa imzalanmışdır:  
05.04.2003. Nəşrin ölçüsü: 70x90 1/16. Ofset kağızı №1.  
Tayms qarituru. Ofset çapı. Fiziki çap vəraqi: 40,0. Sifariş: 18.  
Sayı: 500 adəd. Müqavilə qiyməti ilə.



---

Bakı—370122, H.Zerdabi pr.-78. Tel: 977021, 971362.  
Faks: 971295. E-mail: [nurlar @ azdata.net](mailto:nurlar@azdata.net)

93(A)  
265